

# ZƏFƏR YOLU: QARABAĞ SAVAŞINDAN ŞUŞA BƏYANNAMƏSİNƏDƏK



**ZƏFƏR YOLU:  
QARABAĞ SAVAŞINDAN  
ŞUŞA BƏYANNAMƏSİNƏDƏK**

Azərbaycan Milli  
Kitabxanası

## ÖN SÖZ

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi-İkinci Qarabağ müharibəsi zamanı, həmçinin post-müharibə dövründəki faaliyyəti həm olkədə, həm də beynəlxalq aləmdə diqqət markazındadır. Bununla əlaqədar olaraq, Prezident İlham Əliyevin həmin dövrədəki faaliyyətini öks etdirən sənəd və materialların müxtəlif toplantıları naşr edilmişdir. Bu toplantılar bir tərəfdən xronoloji çərçivənin yalnız müharibə dövrü ilə məhdudlaşdırılmış, digər tərəfdən isə məsələyə bu və ya digər çərçivədə yanaşlığı üçün, bu titanik faaliyyətin bütün mənzərası və əsas istiqamətləri tam əksini tapa bilmir.

Təqdim olunan toplu bütün bunları nəzara alaraq, yeni konseptual yanaşma üzrə tərtib edilib. Bu toplunun da əsasını 2020-ci il sentyabrın 27-dən 10 noyabrada davam edən 44 günlük müharibə dövrü təşkil edir. Tarix göstərir ki, post-müharibə dövrünün bir sıra mühüm hadisələri-Qələbənin qeyd edilməsi və obədişdirilməsi, müharibənin yenidən bərpasının qarşısının alınması və s. hərbi-tarixi və siyasi məsələlər müharibə dövrünün tam dərk edilməsi üçün ciddi əhəmiyyətə malik olur. Bununla əlaqədar olaraq, toplunun xronoloji çərçivəsi 11 noyabrda 10 dekabrada - Zəfər paradınadək davam etdirilmiş, Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün 2021-ci il fevralın 26-da keçirilən tarixi mətbuat konfransının materialları və Şuşa Bəyannaməsi ilə tamamlanmışdır.

**Topluya ümumən 237 sənəd daxil edilib.** Bu materialların əhəmiyyətini daha aydın nümayiş etdirmək üçün **onlar ilk dəfə tematik baxımdan təsnif edilmiş**, təqdim olunan materialların siyasi faaliyyətin çox maraqlı, belə demək mümkündürsə, janrlar üzrə izlənilməsinə imkan yarannmışdır.

Bələliklə, Prezident İlham Əliyevin Vətən müharibəsi – İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrədə faaliyyətinin obyektiv mənzərəsini tam haldə öks etdirən unikal bir ensiklopedik naşır yaranmışdır.

İlham Əliyevin 2003-cü ildən başlayan Prezidentlik faaliyyətində 2020-ci il 27 sentyabr ilə yeri, daha möhtəşəm bir mərhələ açılır. Bu mərhələ 27 sentyabrda Ermanlıstan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı hərbi təxribatı və dövlətin bu təxribatın qarşısının alınması üçün geniş miqyaslı tədbirlər həyata keçirməsi, faktiki olaraq Vətən müharibəsi – İkinci Qarabağ müharibəsi ilə başlanır. Prezident, Ali Baş Komandan İlham Əliyev həmin gün **xalqa özünüñ tarixi müraciətini** edir.

Layihənin rəhbəri və  
ön sözün müəllifi:

Ramiz Mehdiyev  
AMEA-nın prezidenti, akademik

Nəşrə hazırlayanlar:

İsa Həbibbəyli  
AMEA-nın vitse-prezidenti, akademik

Karim Şükürov  
AMEA Tarix İnstitutunun  
baş direktoru, professor

ZƏFƏR YOLU: Qarabağ savaşından Şuşa Bəyannamasındək.

Bakı: "Elm", 2021, – 904 səh.

ISBN 978-9952-523-41-6

*Kitabda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi – İkinci Qarabağ müharibəsi və post-müharibə dövründə xalqa müraciətləri, müsahibələri, tarixi qalaba münasibatılı paradda nitqi, ölkə rəhbərinin ünvanlanmış telegramları, Prezidentə müraciətlər, forman və sərəncamlar, yerli və xarici media nümayəndələri üçün mətbuat konfransının materialları, Şuşa Bəyannaməsi və bu münasibatla Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün bayanatları toplanmışdır. İlk dəfə olaraq təqdim olunan materialların təsnifatı aparılmış və ön sözda əhatəli şəhəri verilmişdir.*

655 (07) – 2021

© AMEA Rayasət Heyəti, 2021  
© AMEA Tarix İnstitutu, 2021

İlk müraciət bütün dövrlərin ən acı xəbərinin, müharibənin başlanması xəbərinin elan edilməsi ilə başlanır. Dünya hərb tarixində bu tipli müraciətlər xüsusü yə tutur. Onların arasında ağla gələn ən mühüm müraciət kimi 1941-1945-ci illər sovet-alman müharibəsinin başlanması haqqında Dövlət Müdafiə Komitəsinin sədri Əlisof Stalinin çıxışı diqqəti cəlb edir. Bu çıxış dörvtünə görə, nə qədər mühüm olsa da, müasir baxımdan təsirli görünürmür. Əvvələ, Stalin müharibənin başlanmasından yalnız səkkiz gün sonra xalqa müraciət etməyə özündə inam tapa bilmişdi. İkin-ci, müraciət məzmununa görə, ideologiyalasdırılmış və çox mühüm həqiqətlər təhrif etmişdi. Üçüncü, müraciət sistemli səciyyə ala bilməmişdi.

Prezident İlham Əliyevin xalqa müraciətləri isə ardıcıl və sistemi xarakter daşımış, mənasına və informasiya bazasına, təsir qüvvəsinə görə Vətən müharibəsində Azərbaycan dövlətinin və xalqının mövqeyini açıq və aydın şəkildə oks etdirmişdir. Dövlət başçısı bu müraciətlərə xalqı qələbə ətrafında birləşdirir, onun birləşməni təmin edir, onu məlumatlandırır, eyni zamanda, bu vasitə ilə dövlət və xalqın birliyi haqqında dünyaya mesaj verirdi.

Bu gün birmənəli şəkildə təsdiq etmək olar ki, Prezident İlham Əliyevin xalqa müraciətləri müharibədə qələbənin ən önemli vəsitələrinən biri olmuşdur. 27 sentyabr müraciəti qələbəyə dərin inamın parlaq nümunəsidir. Prezident xalqa müraciət edərək demişdir: "Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtalif növ silahlarдан, o cümləndən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atışa nüticəsində mülliət ahalı və hərbiçilərimiz arasında itkilər, yarananlanlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmaya-çaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nüticəsində düşmənin bir çox hərbi texnikiyaları stradan çıxıb. Bu, erməni fasıxminin növbəti təzahürüdür".

Şuşanın azad edilməsi münasibətilə xalqa müraciət, onun təqdimatı və bu zaman səslənən nitq möhtəşəm bir hadisəyə çevrildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Fəxri xiyabannda Ulu Öndərin abidəsini ziyarət edir, sonra isə Şəhidlər xiyabanına gəlirlər. Prezident İlham Əliyev burada xalqa ən təsirli müraciətlərinən biri ilə çıxış edir. Mühərabədə günlər ötdükəcək bu nitqin tarixi məzmunu, bura da səsləndirilən fikirlərin əzəməti dəha çox aydın olur. Bu nitqi əvvəlindən sonunadək həyəcansız oxumaq olmur. Prezident xalqa müraciəti zəfər günü möjdəsini verir: "Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Büyük fəxarət və qürur hissi ilə bayan edirəm ki, Şuşa şəhəri işğaldan

azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürkədən təbrik edirəm. Bütün şəxslərini ürkədən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüdən meydandan qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şəhəri Qələbəmizin, zəfərimizin gündədir! Bu qələbəni biz döyüdən meydanda qazandıq, dənisiq-lar masası arasında yox".

Bu tarixi nitqin kulminasiyası onun ən mühüm məqamı hesab edilə bilər. Prezident burada çox həyəcanlı, lakin demək olar ki, dünya siyasetində çox az rast gəlinən bir yenilik edir, xalqa müraciətində işğaldan azad edilmiş Şuşaya müraciət keçir və bu qədəm Azərbaycan şəhərinə üz tutaraq deyir: "Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vərmək mənmin həyatmda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, san azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Prezident İlham Əliyevin Şuşa şəhərinin işğaldən azad edilməsi münasibəti ilə Azərbaycan xalqına etdiyi tarixi müraciət özünün formasına və məzmununa görə dünya hərb tarixinin nadir hadisəsi sayılı bilər. Həqiqətən, Şuşanın azad edilməsi müharibədə qələbəni təmin edən on böyük hadisə olur. 10 noyabrda Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edir. Prezident bu tarixi hadisənin necə baş verdiyini xalqla bölüşür, 10 noyabr bayramının mətnini xalqa çatdırır.

Ermənistanın işğali altında olan sonuncu Azərbaycan bölgəsinin, Laçının azad edilməsinə has edilmiş 1 dekabr tarixli müraciətdə isə əvvəlki müraciətlərə də yekun vurulur, bu dəfə xalqın tarixində ən unudulmaz xəbər-müharibənin qoləbə ilə başa çatdırılması bayan edilir: "Mən müharibənin ilk günündən bu gənə qədar - sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qoləbə sevincini bölüşmişəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu Qələbə bizim ruhumuzu, əyiləməz ruhumuzu göstərdi. Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində dayıldı və bütün xalqımız, lap balaca uşaqlar, yaşılı insanlar, o torpaqları tərk edənlər, qayıtmak arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc

*nəslin nümayəndləri bir arzu ilə, biz hamımız bir arzu ilə yaşamışq və bu arzunu hayata keçirmiş. Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı".*

Müharibə hər bir ölkənin həyatının bütün sahələri üçün gərgin bir si-naqdır. Prezident İlham Əliyevin uazaqoran siyaseti naticasında ölkədə apaların iqtisadi islahatlar, sosial siyaset, hərbi-vətənpərvərlik tarbiyi ordu quruculuğunu sahəsində həyata keçirilən tədbirlər ilə ahangdarlıq taşkı edər. Ölkənin hərbi relsə keçirilməsinə sürtənlə nail olmaga imkan verdi. Prezident İlham Əliyev müharibənin ilk gündündə **Təhlükəsizlik Şurasının iclasını keçirir, ölkənin müharibə relsinsə keçirilməsi üçün mühüm tarixənəhəmiyyətə malik olan müvafiq fərmanı və sərəncamlar verir.**

Prezident İlham Əliyevin Ali Baş Komandan kimi xalqa müraciətləri və qisa bir zamanda ölkəni hərbi relsə keçirməsini birgə, onun hərbi talanta malik olmasına Müdafiə Nazirliyinin Mərkəzi komanda məntəqəsində 7 və 27 oktyabrda keçirdiyi **operativ müşavirələr** bir daha sübut edir. Bu müşavirələrin müharibə dövrünün qanunlarına uyğun olaraq açıq mətbuatda belə yazılmışdan sonra məlumatlarından Prezidentin hərbi əməliyyatları birbaşa idarə etməsi, onun strategiya və taktikasını bilavasitə müyyənlaşdırıldı aydın olur.

Prezident İlham Əliyev Ali Baş Komandan kimi Azərbaycan ordusunun əsgər və zabitlərinin xidmətini daima diqqət mərkəzində saxlamış, onların döyüş rəşadətinin yüksək qiymətləndirmiş, yaraların tezliklə sağalmasının təmin edilməsi üçün dövlətin bütün resurslarını səfərber etmişdir. O, sentyabrın 30-da bircinci xanım Mehriban Əliyeva ilə birlikdə müharibədə yaralanan və **Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalunda müalicə olunan hərçılarda görüşüb**. Bu çıxışda Prezident olduqca təsirli və hikmatımız sözlər ilə yaralı əsgər və zabitlərə belə müraciət etmişdir: "...Mən siz həm təbrik etmək istəyirəm. Cənubi siz gənc yaşlarında böyük qəhrəmanlıq, şücaət göstərir, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, siz belə vəzifəyətə görəmək mənim üçün, hamımız üçün çox ağdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda həzirdə müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nainki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəflə missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək

*olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqıdır ki, sizin kimi övladlar yetişdirib".*

Xalqa müraciətlərə onun qələbə strafında möhkəm birliyini təmin edən Prezident istonilən müharibənin, xüsusilə müasir müharibələrin tərkib hissəsi olan informasiya cəbhəsinin idarə edilməsinin bütün məsuliyətini də öz üzərinə götürmüştür. Prezident İlham Əliyev 44 günlük müharibə dövründə **26 müsahibə** vermİŞdir. Müsahibə görüntələr dönyanın an nüfuzlu televiziya, informasiya agentlikləri, elektron və yazılı kütləvi informasiya vasitələri ("Rossiya-1", "Əl-Cazirə", "Əl-Ərəbiyyə", "TRT Haber", "Euronews", "France 24" və s. telekanalları, TASS, INTERFAKS (Rusiya), EFE (İspaniya) informasiya agentlikləri, "Nikkei" (Yaponiya), "Figaro" (Fransa), "La Repubblica" (Italya) qəzetləri) olmuşdur. Bunlar janr etibarı ilə müsahibə olsa da, əslinde daha geniş mənə daşıydırdı. Onları hər biri istisnasız olaraq, ister dost, isterse də anti-Azərbaycan qüvvələri təmsil edən media nümayəndlərinin suallarına cavab verəsində formalasmış bir manifest kimi səslənməşdir.

Bu müsahibələr zamanı 600-dən çox sual cavablandırılmışdır. Sualların təsnifiatı da olduqca maraqlı nüticələrə gəlməyə imkan verir. Təbii olaraq, əsas yerü müharibənin səbəbələri və gedisi ilə bağlı suallar tuturdur. Bununla eyni zamanda, hər bir kütləvi informasiya vasitəsinin təmsil etdiyi ölkənin mövqeyinə uyğun sualları da üstünlük təşkil edirdi. Bəzən jurnalist etikasının tələbləri pozularaq, təhrifəcili suallar da özünü göstəririd. Bir nümunəyə nəzər yetirik. "Figaro" qəzetinin müxbiri müsahibəsinə (2020, 24 oktyabr) belə bir sual ilə başlayır: "Cənab Prezident, bircinci sualın belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücumu keçmisiniz və bu hərbi hücumun məqsədləri nadir?" Diqqət edilsə, aydın olar ki, "Figaro" ilə müsahibə Prezidentin 19-cu müsahibəsi idi və artıq, müharibənin başlanmasından da taxminan bir aya yaxın vaxt keçirdi. Yəni "Figaro"nın müxbiri əslinde nələr baş verdiyindən xəbərdar idi. Müxbir isə məvcud reallıqlar deyil, anti-Azərbaycan məzmunlu sual vermək maraqlandırır. Prezident İlham Əliyev həmin sualın mahiyyətindəki toxribatı elə ilk sözündə təkzib edərək bildirir: "Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücumu keçməmişik, Ermenistan Azərbaycana qarşı hərbi hücumu keçmişdir..." .

Prezident İlham Əliyev müharibə dövrünün tələbləri daxilində bütün suallara yüksək intellektual və siyasi səviyyədə cavab vermiş, Azərbaycanın həqiqətlərini dönmədən müdafiə etmişdir. Prezident İlham Əliyev də qələbəyə inam hissi güclü olduğu üçün müsahibələrin mühüm bir hissəsini Azərbaycanın qələbəsilə yaranacaq yeni geosiyasi vəzifəyətə hə-

yata keçiriləcək quruculuq və əməkdaşlıqla əsaslanan siyasi platformanın təqdimatı tutdur. Bununla da, iki bir-birinə əks məsələ, müharibə və quruculuq planları bir araya götürürlər, siyasi liderin proqressiv fəaliyyət konsepsiyasını nümayiş etmişdir.

Xarici dövlət və hökumət başçıları ilə **telefon danışçıları** müasir dövrədə dövlətlərərəsi münasibətlərdə və diplomatiyada əsas vasitələrdən birinə əvərilir. Prezident İlham Əliyev telefon diplomatiyasi vasitəsilə Azərbaycanın haqlı mövqeyini qorumağı, digər tarfdan isə xarici dövlət və hökumət başçılarının Azərbaycana qarşı təzyiqinin qarşısını qətiyyatla almağa nail ola bildi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin telefon əlaqələri işgütərək xarakter daşısa, Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutan üç telefon zongi yalnız tendensiyalı xarakter daşıyıb. Fransa rəhbəri Minsk qrupu həmsədrələndən biri olan ölkə kimi bitərəflik statusuna etinəsizləy edərək, özünü Ermənistanın vəkili kimi aparıb. Bu mövqə müharibədən sonra dövrədə davam etdirilib və bu-na görə da Prezident İlham Əliyev tərəfindən beynəlxalq münasibətlərin prinsipləri uyğun olaraq cavablandırıb.

Prezident İlham Əliyev müharibə dövrünün bütün gərginliklərinə baxmayaraq, həmin çatın sınaq günlərində dövlət həyatının digər sahələrini də uğurla idarə etmişdir. Pakistan və Niderlandın **səfirlərinin etimadnamaların qəbul edilməsi**, digər ölkələrdən, xüsusiələ də Türkiyədən gələn çoxsaylı nümayəndə heyətləri ilə danışçılar aparması, ölkədaxili bir sira məsələlərə dair tapşırıqlar verməsi bunun əyani sübutudur.

Təqdim olunan kitabda Prezident İlham Əliyevin xalqa 10 noyabr müraciətində **üçtərəfli Bayanatı** imzalanması, bayanatın mətni və əsas müddələri haqqında məlumat verilib. Bununla eyni zamanda, bu sənədin əhəmiyyəti nəzərə alınaraq, mətni ayrıca olaraq oxuculara çatdırılır. Yeri gölmüşkən qeyd edək ki, Prezident İlham Əliyev sonrakı çıxışlarında bayanatın mətninə bir daha qayıdır. Onun atəşkəs sənədi kimi təqdim edilməsinə qarşı çıxır və əsl məhiyyəti üzərində xüsusi olaraq bir də dəyanır. Prezident İlham Əliyev 2021-ci il mayın 10-da Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı demişdir: "Noyabrın 10-da faktiki olaraq – de-facto münəqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkəcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu bəla qələmə vermək istayırlar. Aşınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur – atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o

cümüldən kommunikasiyaların açılması. Münəqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından səhbat gedə bilər? Əgər Münəqişə həll olunmayıbsa, na üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavini lər görüsürlər, razılığa gəlirlər". ([https://azertag.az/xeber/Prezident\\_Ilham\\_Aliyev\\_Azerbaycan\\_Televiziyasina\\_musahibe\\_verib\\_YENILANIB\\_VIDEO-1778087](https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Azerbaycan_Televiziyasina_musahibe_verib_YENILANIB_VIDEO-1778087))

Prezident İlham Əliyev müharibədə qələbə strategiyasına malik olduğunu kimi, post-müharibə dövründə işğaldan azad edilmiş rayonların bərpası, onların ümumköhə hayatına integrasiyasının uğurla həyata keçirilməsinə dair konsepsiya malik olduğunu şübhə etmişdir. Bu bölgələrin real vəziyyəti ilə yerində tanış olmaq və bərpa planının həyata keçirilməsi üçün **həmin rayonlara müntəzəm səfərlər** təşkil edilir. 2020-ci il noyabrın 16-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər edir. 23 noyabrda isə Ağdam şəhərinə bələ bir səfər təşkil edir. Bu səfərlər zamanı Ermənistan tərəfindən törədilən dağıntılarının təsəvvürərgəlməz miqyası və erməni vandalizminin mahiyəti bütün dünyaya çatdırılır. Ermənistanın işğalı nticəsində Azərbaycana dəyən zərərin müyyən edilməsi üçün tədbirlər görülür. Digər tərəfdən, Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərin sahibi kimi böyük quruculuq planları bəyan olunur. Bu planın tərkib hissəsi kimi azad edilmiş rayonların idarə edilməsi və bərpası sahəsində ilk rəsmi sorançamlar verilir. Post-müharibə dövrünün reallığını əks etdirən həmin dövlət sənədləri də kitabda obyektiv şəkildə qiymətləndirilir.

Prezidentin fəaliyyətinin özündə əks etdirən sənəd və materialların təhlili göstərir ki, işğaldan azad edilmiş ərazilərlə ilə bağlı hər bir məsələ dövlət başçımızın daim diqqət mərkəzində olmuşdur. Bu baxımdan **tarixi toponimlərin bərpası** istiqamətində aparan işlər ayrıca qeyd edilməlidir. Prezidentin təşəbbüsü ilə Tərtər rayonunun Madagız kəndi Suqovuşan, Xocavənd rayonunun Vəng kəndi Çinarlı, Tsakuri kəndi Hünərlə və Xocalı rayonunun Quşquoba kəndi Baharlı adlandırılmışdır. Bununla, ermənilərin Azərbaycanın qədim tarixini əks etdirən toponimlərinə qarşı etdikləri saxtakarlıqlar aradan qaldırılmışdır.

Prezident İlham Əliyev tarixi qələbənin əldə edilməsində böyük fədakarlıq göstərmiş əsgər və zabitlərin xidmətinin qiymətləndirilməsinə də xüsusi önem vermiş, şəxşən özünün təşəbbüsü ilə tarixi adlar almış ordən və medallar təsisi edilməsi haqqında fərmanlar imzalanmışdır.

8 noyabr Zəfər günü təsis edilmiş, qələbənin əbədiləşdirilməsi üçün Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muze-

yinin yaradılması qərara alınmışdır.

Bu qələbanın əldə edilməsində şəhid olanların xatirəsinin yad ediləsi də diqqət mərkəzində olmuşdur.

Prezident İlham Əliyevin faaliyyətinin ən uğurlu cəhətlərindən biri də onun dünyanın müxtəlif ölkələrində əhalinin ayrı-ayrı təbəqələri arasında geniş rəğbat qazanmasına nail olması, onun siyasetinə dəstək məqsədilə edilən çoxsaylı müraciətlərdir. Topluda bu müraciətlər və onlardan bəzilərinə verilən cavablar da geniş aks olunub.

Prezident İlham Əliyevin Qələbə Paradındaki nitqi Vətən müharıbəsi və ondan sonrakı ilk dövrədəki faaliyyətinin zirvəsi hesab oluna biler. Prezident İlham Əliyev paraddakı nitqində demisişdir: "Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistani məğlub etdi, işğala son qoydu. Bu 44 günün har günü bizim şəhərin tariximizdir. Har gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amallı vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olsun".

Topluda Prezident İlham Əliyevin yerli və xarici mətbuat nümayəndələri üçün 2021-ci il 26 fevral matbuat konfransının materialları da xüsusi yer tutur. Prezident İlham Əliyev dörd saat davam edən mətbuat konfransı zamanı, 30-dan çox yerli və xarici mətbuat nümayəndəlarının suallarına dörd dildə cavab vermişdir. Prezident əla il sua cavabında Ermənistannın törətdiyi Xocalı soyqırımı ilə İkinci Qarabağ mühərabəsi dövründeki hərbi cinayətlər arasındaşağınlığı qeyd edərək, mətbuat konfransının əsas leymotivlərindən birini müəyyən etmişdir: "Hesab edirəm ki, bu gün diñiyada Xocalı soyqırımı ilə bağlı artıq geniş məlumat var. Halbuki Ermənistən tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə qoymaq istəyirdi. Guya ki, Azərbaycan özü Xocalı soyqırımını törətmüşdür. Biz bu addımların təkrarını İkinci Qarabağ mühərabəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı və digər şəhərləri bombalayanda Ermanistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədir. Halbuki atılan ballistik rakətlər peyk tərafından izlənilir və böyük dövlətlər, ilk növbədə, Minsk grupuna hömsədarlık edən dövlətlər bütün bu mənzərəni izleyirdilər. Ballistik rakətlər Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə Ermənistən ərazisindən buraxılmışdır. Yəni, növbəti ermani yalanı cahdi göstərildi, amma keçmədi. Çünkü artıq vəziyyət tam başgadr və bizim məlumatı örtürmek üçün imkanlarımız var".

Toplunu Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şaşa Bayannaması və bu münasibətlə prezidentlərin matbuat üçün bayanatları tamamlayırlar. Prezident İlham Əliyev bu sənədin əhəmiyyəti haqqında demişdir: "Bu gün həyatımızda olamadıq gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin aziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şaşa torpağında salamlayırıq. Mən fırıldan istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şaşa, Qarabağda salamlamaq istiyiram. Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında – Şaşa bir yerdayıq. Bu səfərin tarixi əhəmiyyəti var. Çünkü bu gün imzalanmış Birgə Bayannamə – Müttəfiqlik haqqında Bayannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bayannamənin adı Müttəfiqlik haqqında Bayannamədir və bu ad özü-özüyündə har şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətə yeni əlaqələr qurmuşuq və bu Bayannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliliyimizin təminatçııdır".

Təqdim olunan toplu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük mühəribə və ondan sonrakı dövr ərzində gərgin faaliyyət istiqamətlərinin mənzərəsini yaradmaqla barəbər, dövrün beynəlxalq münasibətləri, beynəlxalq hüquq, demokratiya və insan haqları barədə dərin və əsaslandırılmış mühakimələri meydana qoyur.

"Zəfər yolu: Qarabağ savaşından Şaşa Bayannamasında" toplusu Azərbaycanın adətli Vətən mühəribəsinin obyektiv tarixi salnamasıdır.

Təqdim olunan kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin qədim əraziyi olan Dağlıq Qarabağın ermani işğalından azad edilməsi üçün apardığı məqsədyyönüli siyaseti və Qalib Ali Baş Komandan kimi həyata keçirdiyi çoxcəhəti və düşünülmüş tədbirləri əks etdirən mühüm tarixi əhəmiyyətli malik olan sənədlərin və materialların dəqiq və əhəmiyyətli bir külliyyatdır.

Bu toplu nəinki, bu gün üçün, eləcə də gələcək üçün daim müraciət ediləcək nadir kitablar sırasında layiqli yer tutacaqdır.

RAMİZ MEHDİYEV  
AMEA-nın prezidenti, akademik

## **1. XALQA MÜRACİƏTLƏR**

### **AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB**

27 sentyabr 2020-ci il

Sentyabrin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

#### **Prezident İlham Əliyevin xalqa müraciəti**

Bu gün sahər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur.

Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralanınanlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atşələr, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüründür.

Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycanı dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəsi nəticəsində hərbçilərimiz və bir mülki şəxs halak olmuşdur. Heç kəsə sərr deyil ki, ilk atəsi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetri irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin orası bütövlüyü qorundu. Sarsıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. Mən bu barədə demisəm, bir daha demək istəyirəm, agar bizim istəyimiz olsayıd, hərbi döyüsləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır.

Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işgali onların planlarından və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işgalla hədələməyə çalışır, yeni araziler uğrunda yeni işgal siyaseti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyaseti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ötürü əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchələ çalışır ki, danışçılar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistandan riyakar, qeyri-konstruktiv və yalançı siyaseti nəticəsində hazırlıdanışçılar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdü və bu məqsədlər onlar üçün əsas məqsədlərdir.

İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir dərə göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dars olmadı. Halbuki man iyul təxribatından sonra demisdim ki, Ermənistandan bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır.

Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlməmişdir. Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bugün Ermənistandan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar.

Ermənistən təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistən baş naziri bir il bundan əvvəl işgal edilmiş torpaqlarda – Xankandidə demişdir ki, "Qarabağ Ermənistandır və nöqtə". Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirrimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. Ikincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışçılar prosesinə vurulan böyük zərba idi. Əgər Ermənistən baş naziri deyirsa ki, "Qarabağ Ermənistandır", onda hansı danışqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistən rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistənla yox, qondarma "Dağılıq Qara-

bağ republikası” ilə danışçılar aparmalıdır. Bu da danışçılar prosesinə vurulan böyük zorbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışçılar aparmayacaq. İkincisi, danışçılar formatını deyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışçıları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdür və bu, o deməkdir ki, işgala son qoyulmalıdır.

Ermənistanın biza qarşı təxribatları bu faktlara bitmir. Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andığma” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmə? Bu, biza qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirə barışacaq, razılışacaq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nüatalarını görəcəklər.

Bu yaxınlarda qondarma “Dağılıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri – Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən “könnülli” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunnar kimi qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün tördülən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayanırlaşacaqdır.

Ermənistan işgəl edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyaseti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağılıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, biza qarşı növbəti təxribatdır. İşgəl edilmiş torpaqlarda məskunlaşma aparmanın cinayət hesab olunur və bu siyaset Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanın mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanın demografik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işgəl edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xariçdə yaşayan ermənilərə ümidi edirlər. Hazırda bu siyaset davam etdirilir. Bununla paralel olaraq, bizdə olan dəqiq məlumatə görə, bizim

işgəl edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıb. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irti silinir. Bizim tarixi abidələrimiz dağıdır. Azərbaycan məscidləri dağıdır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bizim əcədələrimizin qəbirləri traktorla dağıdır. Bunu eden fasılıtlardır, vəhşilərdir.

Eyni zamanda, işgəl edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş hərbi təlimlər bizim üçün Ermənistanın növbəti təxribatı sayılmalıdır. Çünkü bu təlimlərin bir məqsədi var: Azərbaycana hücum etmək, mülki şəhərimizi atəş tutmaq və yeni torpaqları işgəl etmək! Sadələğim bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasetidir.

Azərbaycan heç bir təxribata ol atmamışdır. Azərbaycan sadəcə olaraq öz maşqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasetini almaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağılıq Qarabağ əsəli tərixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağılıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanır. Tərixi ədalət bizim tərəfindədir. Çünkü bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfindəddir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövülüyünü tanır. Bütün ölkələr Azərbaycanın ərazi bütövülüyünü tanır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağılıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizliyi Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işgəl edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışçılar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar tərətməklə danışçılar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır ki, bu gün Azərbaycan bu təsisatı ədaləti edir. Onlar münaqişə ilə bağlı ədaləti qətnamə qəbul etmişlər. İsləm Əməkdaşlıq Təşkilatı ədaləti qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri

bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquq və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruz. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermanistan ordusunun bizim torpağımızda nə işi var?! Heç cas üçün sırr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun türkibində olan şəxsi heystin 90 faizi Ermənistən vətəndaşlarından ibarətdir. Ermənistən işgalçi dövlətdir, bu işgala son qoyulmalıdır və son qoyulacaqdır.

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacaq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

<https://president.az/articles/40968>



Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinin başlanması ilə əlaqədər  
Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti.  
27.09.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının icası.  
27.09.2020. Foto: AZƏRTAC.



Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-1" telekanalının  
"60 dəqiqə" programında sualları cavablandırırkən.  
29.09.2020. Foto: AZERTAC.



Pakistan İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnamasını təqdim edilməsi mərasimindən sonra, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə yeni təyin olunmuş fəvqələdə və səlahiyyətli səfir Bilal Haye ilə ikitərəfli səhbət zamanı.  
29.09.2020. Foto: AZERTAC.

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB

4 oktyabr 2020-ci il

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

### Prezident İlham Əliyevin xalqa müraciəti

Əziz həmvətənlər,

Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən töbrik edirəm.

Cəbrayıl rayonunun və işgal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən töbrik edirəm. Onların qəhrəmanlığı, şücaati nəticəsində bu gün bizim doğma torpaqlarımız biza qayıdır. Bu qanlı döyüslərdə halak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbiçilərimizə Allahdan şəfa diləyirəm.

Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!

Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında deməşim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin ramziidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işgalla barışmayacaq və bizim işgal edilmiş digər torpaqlara qayıdışımız möhəz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpaçı uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıcı zərbələr endirir, düşməni

yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır.

Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu tarixi ədalət bərpə edirik. Çünkü Qarabağ torpağı bizim əzli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər arzında – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işgal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadığın edib daşıdbılar.

Biz bütün şəhərləri bərpə edəcəyik. Ermanıları tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpə edəcəyik. Bu bölgələrə həyat qaydıracaq. Biz ermanıları tərəfindən bizim tarixi adalarımızı dəyişdirib tarixi saxtalasdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irləni silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpə edilir və bərpə ediləcəkdir.

Biz öz torpağımızda döyüşürtük, vuruşuruq. Bizim ərazi bütövlüyüümüz bərpə edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar aşgədir. Çünkü öz doğma dədə-baba torpağımı işgalçılardan azad edir.

Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirler, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini tabrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlardır. 1990-ci illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məglubiyyyət göz yaşları idi, o, faciə göz yaşları idi.

Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılar və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi.

Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyular və bizim digər bütün qaçqın, köckük soydaşlarımızı bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracaqıq. Güc yolu ilə! Biz istayırdik ki, bu məsələ danışçılar yolu ilə həll olunsun, səbir göstəriirdik. Danışçılarında həmişə ədalətli mövqədə olmuşuq, bize mənsub olanı istəmisiq. Başqasının torpağında heç vaxt gözümüz ol-

mayib. Amma deməsi ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizi qayıtmalıdır, danışçılar yolu ilə qayıtmalıdır. Amma bu danışçılar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni buna hesablanmışdır. Otuz il ərzində danışçılar gedə bilmə?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidiş yaşıyordıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu massələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın əli beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 idir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə – danışçıların bütün dövrlərində konstruktiv mövqə göstərməsidik, ədalətli mövqə göstərməsidik. Ancaq bunun müqabilində nə gördük? Tacavüzkar daha da azınlılaşdır. Tacavüzkarın tamahı daha da böyüküb, bizim dədə-baba torpağımızın göz dikib. Nəticədə işgal edilmiş bütün torpaqları qondarma "Dağlıq Qarabağ respublikası"na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işgal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacaqıq.

Biz deməsi ki, axı bu, danışçılar predmetinə zidd olan məsələdir. Axı danışçılar bizim əsas ümidi verici məqamımız o idи və orada göstərilir ki, işgal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermisdik ki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə qaytarılsın. Bir mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar, necə ki, vaxtilə bizi yaşamışq. Bu, ədalətli mövqədir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan bir mövqədir. Biz nə istəmisiq ki? Bunu istəmisiq və buna haqqımız çatırkı və çatır. Amma nə gördük?! Gördük ki, Azərbaycan xalqının iradəsini sindirməq isteyirlər. Gördük ki, biza qarşı yeni mühəribə açılır, bizi yeni mühəribə ilə həddələyirlər. Gördük ki, iyul ayında heç bir səbəb olmadan bizim Tovuz şəhərimiz və digər yaşayış məntəqələrimiz atəş tutuldu, hərbçilərimiz həlak oldu, mülki vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi, saxlanıldı. İndi ifadələr verir, deyir göndərilər ki, terror aktları törətsin. Budurmu danışçılar prosesinə sa-

dıqlik?! Sonra isə Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalıdır, öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bir il bundan əvvəl o, "Qarabağ Ermənistandır və nöqtə" deməklə bütün danişqlar prosesinə zərbə vurdu, onu mənasız etdi. DANIŞQLARIN formatını dəyişdirmək cəhdələri – "Qondarma, oyuncuq xunta rejimi ilə Azərbaycan danişqlar aparmalıdır" sözürləri danişqlar prosesinə tamamilə ziddir. Adekvat cavab aldım? Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan saflarla, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistən daha da azıñılaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədiyər mən. Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədiyər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununa barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danişqlarımı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejiminin başçısı özüne "andığma mərasimi" keçirmişdir. Baxım görürüm, indi andığma mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qazib siçan kimi gizlənib. Çıxsın ortalığı! Ermənistənın baş naziri gedib Şuşada, Cidir düzündə rəqs edir, hesab edir ki, biz bununa barışacağıq?! Sohv edir! Həq vaxt biz bununa barışmayaçağıq. Qondarma "Dağılıq Qarabağ respublikası"nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistənən yeni yolu çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən ermənilər götürülər, köçürürlər bizi qədim şəhərimizə, Şuşada yerləşdirilərlər, televiziyyada göstərilərlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevə Konvensiyasını tapdalarlar. Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün biziim xarici diplomatik orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdəmi?! Vermədi! Avropa İttifaqı verdi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırırmır. Maraqlandırırsa, indi də maraqlandırmasın. İndi nə ol-ayağa düşmüşünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürürlər,

bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxınları. Bu ittihamların heç bir asası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağılıq Qarabağı fəth etsin. Dağılıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayitmalıyıq, qaydırıq və qayidacağıq!

Ona görə indiki vəziyyətdə birinci günahkar Ermənistən rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistən torəfəni saxlayan və bu işgali əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həlli edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistənə demişdim, gol, takbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yixılmasın. Bax budur bunun sonu. Əgər bizi zımlı normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi murdarlaşmasayı, əlbətə, biz ümidiylərə yaşayüb çalışardıq ki, bu məsələ danişqlar yolu ilə həll olunsun. Amma hər addım taxribat, hər addım təhqir və hesab edir ki, biz bununa barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovurq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayraqı qaldırıllır! Onların səngörlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim olımlızdır! Onların tanklarını bildi sürürük! Onların digər silahlı texnikaları bizim olımlızdır, yüksəlşənləri bizim olımlızdır! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!

Ermənistən rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizi yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görürüm nə şərt qoyursan biza! Yixilib diz çöküb yalvarırsan ki, atasəs bərpa olunsun. Ataşəs Ermənistənən baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət artırırdı, oradan-buradan məni sixırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyam, mən yeni fikirlərə galımişəm. Mən keçmişdə nə olub hamisinin üstündən xət çəkmmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, "Qarabağ Ermənistandır". İndi desin "Qarabağ Ermənistandır". İndi mənə olan zənglər və zənglər əsnasında gedən səhəbələr albətə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşular bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir – çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma

dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü taniyıram, necə ki, baza prinsiplərində bu təsbit edilib. Desin ki, mən işgal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistən deyil. Sonuncu şərt budur ki, qrafik versin, işgal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin biza. Onda biz əlbətə ki, atoşkas rejimini bərpə edəcəyik. Halbuki indi siddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünkü biz dayansaq, onlar dayanmayaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövhə sayırlar bunlar? Vaxt verin ki, bunlar gölsinlər da nişqlər. Mən nə lazımdır dedim, vəssalam.

Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun həvadalarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada taxribat törətdi, dərs verdik, dərs olmadı. Burada taxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə taxribat törətdi, dərs verdik, indi dərs oldu.

Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayınq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpə edirik, ərazi bütövlüyüümüzü bərpə edirik, Azərbaycan xalqının ümidilarını doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqqılıq, biz zəfər ələcəgəq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

<https://president.az/articles/41713>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB

9 oktyabr 2020-ci il

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

### Prezident İlham Əliyevin xalqa müraciəti

Əziz həmvətənlər,

Bu gün müzaffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürkədən təbrik edirəm.

İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq istərdim: Hadrüt qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazilli kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

Bu kəndlərin və Hadrüt qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki tozchızaxımlıdan, eyni zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə sahib olubdur.

Bu gün aparılan döyüslərdə düşmənin hərbi texnikası böyük dərəcədə məhv edilmişdir və eyni zamanda, hərbi qənimat götürülmüşdür. Deyə bilarəm ki, sentyabrın 27-dən bu günə qədər bütövlükde Ermənistən Ordusuna çox böyük zərbə vuruldu. Mən, sadəcə olaraq, Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimat kimi götürülmüş Ermənistən hərbi texnikasının siyahısını sizin diqqətinizə çatdırmaq istərdim. Ermənistən itkiləri ilə əlaqədar məlumat verirəm: 16 komanda məntəqəsi məhv edildi, 196 tank məhv edildi,

38 BM-21, 1 "Uraqan", 10 özüyerişen artilleriya qurğusu, – onlardan 8-i "Akasiya", 2-si "Qvozdika", – 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 "S-300" kompleksinin buraxıcı qurğusu, 25 "OSA" zenit-raket kompleksi, 2 "KUB" zenit-raket kompleksi, 4 "Repelend" radio-texniki manəcə vasitəsi, 136 top, 56 minaatan, 1 "TOS-1A" odsاقan sursatı, 2 radiolokasiya stansiyası, 1 "Kalcuqa" anteni.

Qənimət kimi götürülmüş hərbi texnika aşağıdakı kimidir: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 "İqla" kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını.

Onu da bildirməliyəm ki, düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə maxsus olan bir dənə da hərbi texnika yoxdur. Düşmən öz xalqına nığıllar danışır, yalan danışır. Faktları saxtalasdırır, öz xalqını aldاتmaq istəyir, beynəlxalq aləmi aldاتmaq istəyir ki, guya onlar hücumu keçirirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar. Hamisi yalandır. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusunu döyüş meydانında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüğünü göstərir. Azərbaycan əsgər və zabitli yüksək mənəvi psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işgalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil. Onlar mövqeləri qoyub qaçırlar. Baxmayaraq ki, 30 il ərzində təməs xətti boyunca və bir neçə xətt üzrə dərin ezelonlanmış müdafiə sistemi qurulub. Mühəndis-istehkam qurğuları qurulub. Onları yarmaq, onları keçmək çox çatdırır. Bəzi hallarda bəzi istehkamları keçmək üçün biza bir neçə gün lazım olur. Eyni zamanda, bizi bütün işləri elə aparıraq ki, az itkilər verək. Ona görə bəzi hallarda müxtəlif istiqamətlər üzrə mövqelərimizdə möhkəmlənib, ondan sonra yeni əməliyyat üçün hazırlıq işləri də görürük ki, maksimum noticə, minimum itki olsun.

Bu gün işgaldən azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğanları. Bu gün Azərbaycan əsgərləri bizim işgal edilmiş torpaqlarda ermənilərin qazdiqları səngərlərdə keşik çəkirlər – onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o hərbi texnikadan indi biz istifadə edirik – 18 tank. Onların tankları indi döyüş meydənində onlara qarşı vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü, bizim üstünlüyümüz. Bu gün açıq informasiya məkanında, internetdə

göstərilir, necə dəqiq, sərrast atəşlərlə düşmənin canlı texnikası məhv edilir.

Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi, tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, addan diləyir, yalvarır. Onların ayağının altına yixılır. Özünən alçaldır ki, golin, bizi xilas edin. Onların xilasının yegana yolu budur ki, torpaqlarımızdan çıxınlar. Biz dəfələrlə bunu demmişik, öz xoşunuza çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşəman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətdə barışacaq? Barışmayacaq, dəfələrlə demmişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərə barışacaq? Barışmayacaq, dəfələrlə demmişəm. Amma bizim torpaqlarımızda oturub, bizim mütəqaddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan. Qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturduq. Biz onlara yerlərini göstərdik. Biz onları elə qovuruyq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar.

Bu gün bütün cəbhə boyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işgalçımı, tacavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydənlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir bəzə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yixılsın yixıl, kimin dabanlarını, yalayırsan yala, heç kim biza təsir edə bilməz! Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalrıq və biz öz torpaqlarımızı geri alacaqıq, ərazi bütövlüyüümüzü bərpa edəcəyik!

Amma işgalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışqlara qayıdın, danışqların formatına qayıdın. Yoxsa, Ermənistandan baş naziri özünü nə hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? İndi biz ona yerini göstərdik. "Qarabağ Ermənistandır" deməkən Qarabağ heç vaxt Ermənistən olmayıacaq. İndi görün necə deyir "Qarabağ Ermənistandır". Səsini belə çıxara bilmir.

İndi məcbur olub onların xarici işlər naziri Moskvaya danışqlara gəlib. Gəlsin, orada desin "Qarabağ Ermənistandır". Əgər belə bir şey

desə, heç bir danışqlardan söhbət gedə bilməz. Mən bunu demişəm, heç kim bizi məcbur edə bilməz. Deyirdi ki, biz kriminal "Dağılıq Qarabağ respublikası"nın quldur başçısı ilə danışqlar aparmalıq. Biz heç vaxt buna razı ola bilmərik və bu heç vaxt olmayıcaq. Ona görə dünən və srağagün siyasi müstəvədə bas vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərləri nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışqlar yolu ilə, sülbə yolu ilə torpağımızdan çıxınsın. Onsuz da biz bu torpaqlara qayıdacaq. Onsuz da biz ərazi bütövlüyüümüz bərpə edəcəyik. Bütün dünyə bunu gördü, o cümləndən Ermənistan bunu gördü. Biz istayırik ki, qan tökülməsin. Biz istayırik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istayırik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan! Gedin öz ölkənədə yaşayın. Amma biz torpağımızı geri alacaqıq. Ona görə bu tarixi şansı onlar qərirməməlidir.

Bu gün Moskvada keçiriləcək görüş, hesab edirəm ki, bir çox şəyər aydınlıq gatırıacak. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demədi ki, o, onları qəbul etmir. Demədi ki, Azərbaycanca bir qarış torpaq verməyəcəyəm. Nə oldu bas?! Gəl tut o işgal edilmiş torpaqları. Bas, verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaç-dın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçaldala-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfır bərabər etmisən. Demədi ki, verməyəcəkdə bu torpaqları. Kimdir sondən soruşan, verəcəksən ya verməyəcəksən?! Galidik götürdüük, vəssalam. Göttürəcəyik, nə qədər lazımdır, iştəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bildirdik. Mən bunu demədim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisində keçə bildirdik, orada da torpaqları zəbt edə bildirdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Bu döyüslər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünkü siyasi iradə var. Biz qanunlar çərçivəsində faaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kima verməyəcəyik. Bas, nə oldu, Paşinyan? Deyirdin ki, "Dağılıq Qarabağ respublikası" o cümlədən işgal edilmiş bütün torpaqları əhatə edir. Bas, gal müdafiə et bunları. Niyo qəçərsən Moskvaya? Niyo zəng vurursan, dünya liderlərinin beynini xarab edirsin? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayış bir qəbilə baş-

çısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər, latifa personajına çevrilib. Aćın, sosial şəbəkələrə baxın, lağla qoyurlar, ələ salırlar, latifələr qoşurlar. Öz ölkəsini bu qədər razıl edən, bəlkə də dünyə miqyasında ikinci adam olmayıb. Nəyə görə? Çünkü galib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir.

Ona görə mən Azərbaycan xalqına üz tutub deyirəm, biz torpaqlarımızı geri alacaqıq. Mən xatırlayıram, Dağılıq Qarabağda qanunsuz oturan və oradan çıxarılaçaq dəstə başçısı Şuşa şəhərində özüne "andıçıma" mərasimi keçirmişdi. O vaxt bu Azərbaycan cəmiyyətində böyük rezonans yaratdı, yəni çox böyük təsir etdi. Biz bunu təhəqir ki mi qəbul etdik – biz hamımız, istisnasız. Yadimdadır, mənə də çağırışlar olmuşdur ki, biz buna imkan verməməliyik, biz oranı bombalama-liyiq, oranı daşıtmalıyıq. Əlbəttə ki, mən buna gedə bilməzdəm. Çünkü bizim mühərbiümüz mülki vətəndaşlarla deyil. Ermənistanдан fərqli olaraq, biz mülki vətəndaşları atşa tutmururq. Ancaq biz bunu unut-mamışıq. İndi getsin onun and içdiyi mərasimin keçirildiyi binaya baxsun. Nə gündədir o!

Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirom. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımı tədbirləri görürəm, ölkəmizi inamlı idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi qu-ruculuq sahəsində.

Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycan xalqı da bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatların rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqışının hərbi hallı yoxdur. Mən isə demədim ki, bu tezisə razi deyilim və mən haqlı çıxdım, mən! Otuz il yaxındır danışqlar aparırlar. Bir məsələ yerindən torpəndi? Bir santimetr torpaq biza danışqlar yolu ilə verildi? Tacavüzkarı məcbur etdiyim ki, bizim torpağımızdan çıxınsın, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirsin? Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu, hərbi yol de-yilimi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra si-yasi. Bu əməliyyat olmasaydı, biz tacavüzkarə lazımi zərbələr endir-məsəyidik, onların dərsini verməsəyidik, indi o qəçərdim Moskvaya danışqlar aparmaq üçün?! Oturacaqdı özündən razi, deyəcəkdi ki, torpaqları verməririk. Biz məcbur etdik onları. Biz onları elə güñə saldıq ki, indi gizlənməyə deşik axtarırlar, tapa bilmirlər. Oturublar, siçan ki-mi ağızına su alıb susurlar. Bəs, hanı sənin hikkən?! Hanı sənin təkəb-

bürün?! Hanı sənin “qəhrəmanlığın”?! Deyirdin “Qarabağ Ermənistandır”. Qarabağ Azərbaycandır! Bunu hamı bilməlidir, o cümlədən bu gün Ermənistənən yanında oturanlar da bilməlidir. Mən onlara bir daha deyirəm, ağor Moskva danışqlarından sonra yena da saxtakarlıq edəcəklərə, özləri peşman olacaqlar. Biz torpaqlarımızı geri alacağıq – sühl yolu ilə, ya da ki, mühərribə yolu ilə. Birmənalı! Biz istəyirik ki, sühl yolu ilə buna taşkil edək, sühl yolu ilə buna alaq. Ermənistana axırınca sans veririk, axırınca sans! Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etmeyeçək. Bizim qabağımızda Ermənistən acizdir. Bizim qabağımızda Ermənistən diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüüsük. Şəhidlərimizin qanı yerdə qalmayıb. Mən dəfələrlə şəhid ailələrinin nümayəndələri ilə, şəhid valideynləri ilə görüşsərdə demişəm ki, biz onların qisəsini alacağıq. Bizim şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır. Biz qan istəmirik. Biz istəyirik torpaqlarımız biza verilsin. Verilsin, uzatmasınlar məsələni. Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışq onu. Onlar 30 il idki, qururdular bu təmas xəttini. Özü də o bölgənin rəlyefi təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də 50 il ərzində orada beton istehkamlar qurulub. Yanıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç na edə bilməz. Biz bu gün o təmas xəttini darmadığın etdik. Yoxdur təmas xətti. İndi deyirlər yeni təmas xətti olacaq. Olmayıacaq! Biz torpaqlarımızı geri alacağıq. Hansı təmas xəttindən səhbat gedə bilər?! Yoxdur bu, biz daşıtmışq, biz etmişik, iradə göstərmmişik, güt göstərmmişik, xalqımızın iradəsinə arxalanmışq və bu gün qələba çalırıq. Tarixi qələba çalırıq! Bu qələba Azərbaycan xalqının əldə etdiyi qələbələr arasında ən parlaq qələbədir. Gələcəkdə bu qələbələr davam edəcək. Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyüümüzü bərpa edəcəyik! Düşməni ondan sonra da qovacağıq. Mən bilirəm ki, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənibdir. Qovacağıq onları axıra qədər. Bayramız işgal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

<https://president.az/articles/42411>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB

17 oktyabr 2020-ci il

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

### Prezident İlham Əliyevin müraciəti

– Əziz həmvətənlər,

Bu gün Ermənistənən faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namədən atəş nticəsində soydaşlarımız həlak olub, yaralanub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı soydaşlarımıza Allah şəfa versin!

Bu, bir daha Ermənistən rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistən atəş açır. Bi atəş nticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağdırılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namədən hərəkətlər Azərbaycan xalqının iradəsinə qıra bilməz.

Ermənistən rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımılmalıdır və daşıyaçaqlar. Biz isə onların cavabını döyüş meydانında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, mühərribə aparmamışq, bundan sonra da aparmayaçaq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bi amal ətrafində birləşib. Bütün Azərbaycan xalqı həmrəylilik, vətənpərvərlik göstərir.

Müzəffər Azərbaycan Ordusu gedən döyüslərə düşmənləri bizi torpağımızdan qovur və qovacaqdır. Mən demişəm ki, öz xoşları ilə bizim torpaqlarımızdan çıxmalar, biz onları iti qovan kimi qova-

cağıq və qovuruq. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklilikləri, yeni yaşayış məntəqələrini işgalçılardan azad edir. Bizim qisasımız döyüş meydanındadır.

Bu günlər ərzində - 27-si sentyabr tarixindən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıcı zərər vurulubdur. Sadəcə olaraq, vətəndaşlarımızın diqqətinə bəzi rəqəmlər çatdırmaq istəyirəm. Bildirməliyəm ki, çatdıracağım siyahı natamamdır, düzənşən daha böyük həcmində texnikası mahv edilib və albotta ki, döyüş zamanı bunun daşıq hesablanması mümkün deyil. Ancaq götiräcəyim rəqəmlər əyani şəkildə göstərir ki, biz döyüş meydanında tam üstünlüyü əldə etmişik və demək olar ki, Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilmişik. Ancaq sual olunur: bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Ermənistanın hərbi bündəsi bəlli, Ermənistanın dövlət bündəsi də bəlli. Ermənistan bankrot olkıdır. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faiziñi təşkil edir. Bu ölkənin sərbəst valyutaya ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir. Yəni bu, sərbəst vəsait deyil. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq həla də bunların texnikası qalıbdır. Hələ də həm işgal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistanın ərazisində. Sual olunur, kim onlara silahlandırır? Bəzək hallarda biza qarşı iradlar irəli sürürlür ki, biz silahlanırıq, biz silah alırıq və bu, elə bil ki, vəziyyəti gərginləşdirə bilər, vəziyyəti məqbul olmayan məcraya istiqamətləndirə bilər. Ancaq sual olunur, bəs Ermənistan silahlananda? Bəs, bu kasib, yoxsul ölkədə bu qədər silah-texnika haradandır və bu gün də onlara qacaq yollarla, qacaqmalçılıq sxemləri əsasında silahlar, texnika göndərilir və çox təhlükəli, böyük dağdıcı güca malik olan texnikalardır. Ona görə biz bu suallara cavab istəyirik və əminəm ki, biz bu cavabı alacaqıq.

İndi isə son günlər ərzində Azərbaycan Ordusu tərəfindən mahv edilmiş Ermənistan texnikasının bir hissəsinə xalqımızın diqqətinə çatdırıram. Beləliklə, mahv edilmiş Ermənistan texnikası: tank - 234 adəd mahv edilib, 36 tank hərbi qənimət kimi götürülib, piyadaların döyüş masını - 49-u mahv edilib, 24-ü hərbi qənimət kimi götürülib. Özüyəriyən artilleriya qurğusu 16 adəd mahv edilib, müxtəlif çaplı toplar 190, "Uraqan" sistemi 2, "TOS" odaçaq 1, əməliyyat taktiki raket

kompleksi "Elbrus" 2, "Toçka-U" 1, "OSA" zenit raket kompleksi 35, "TOR" zenit-raket kompleksi 3, "KUB" və "KRUQ" zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, "S-300" zenit raket kompleksi 2, yüksək avtomobiləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülib. Hər bir adam, hər bir mütəxəssis bu texnikanın qiymətini açıq mətbuatdan götürə bilər və bu suallara biz cavab tapmalıyıq və tapacağıq.

Şəhəri Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqımı xəbor verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmənunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını aziz xalqımı çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işgalçılardan azad edilib - Qoçhmədi kəndi, Çimən kəndi, Cuvular kəndi, Pirşəhəmli kəndi, Musabəyli kəndi, İşqli kəndi, Dadəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işgalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycadır!

Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən tövrik edirəm. Bu münasibətlə eżiz füzülililəri ürəkdən tövrik edirəm. Uzun illərin doğma torpaq hasratı sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövülüyünü bərpa edirik və bərpa edəcəyik. Füzuli uğrunda döyüslər ağır döyüslərdə. Vaxt keçək bədöyüslər haqqında kitablar yazılacaq, ssərlər yazılacaq. Dogrudan da çox böyük peşəkarlıq, məharat, şücaət, fədakarlıq tələb edən döyüslərdi. Çünkü bu 30 il ərzində düşmən təməs xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işgaldən azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulinin götürmək, onu işgaldən azad etmək üçün bəlkə aylarla vaxt lazımlı olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnəmeyecek hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən golə bildi və qisa müddət arzində Füzuli rayonunun əksar kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, albatta, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünkü otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çəqqalların əlində idi. Bütün binalar sökülb, dini abidələrimiz sökülb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sənki vahşi

bir qəbələ bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni fəşiminin təzahürüdür və erməni faşizminin şahididir.

Biz Füzuliya qayıdacaq, biz bütün kəndləri yenidən quracaq, abadlaşdıracaq. O kəndlərə hayat qayıdacaq. Necə ki, vaxtılı Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün nəcə gəzəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhər çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu gün qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı moskunlaşmışdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdaclar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərflə missiya-mizi yerinə yetiririk. Mən tam əminəm ki, bundan sonra da şəhəri Azərbaycan Ordusu işğalçıları torpağından qovmağa davam edəcəkdir.

Füzuli əməliyyatı rəmzi mənə daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytarı, on minlərlə insanın o yerlərə qayıtmamasını təmin etdi. Eyni zamanda, strateji nöqtəyi-nəzərdən Füzulinin tomas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bize növbəti strateji üstünlükler verir. Çünkü Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüslər apardı. İndi többi ki, bu, sərr deyil, biz Füzuliya hansı tərəfdən girdə bildik. Hansı böyük hərbi peşkarlıq və rəşadət nəticəsində biz Füzulinin işğalçılarından azad edə bildik. Ondan əvvəl Cobrayıl şəhəri işğalçılarından azad edildi. Ondan əvvəl Hadru işğalçılarından azad edildi. Xocavənd və Cobrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldan azad edildi. Məhz ondan sonra biz Füzuli şəhəri ni işğalçılarından azad edə bilmisik.

Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablar-a daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar. Bu gün mənənə olan məlumatə görə, hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur.

Bu gün tarixi bir gündür. On yeddisi oktyabr nəinki füzulililərin xatırında Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bu gün



Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbiçilərlə görüşü zamanı. 30.09.2020. Foto: AZERTAC.



Prezident İlham Əliyevin "El-Cazira" televiziya kanalına müsahibəsi. 02.10.2020. Foto: AZERTAC.



Prezident İlham Əliyevin "Əl-Ərəbiyo" televiziya kanalına müsahibəsi.  
04.10.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyevin Türkiyənin "TRT Haber" televiziya kanalına müsahibəsi. 05.10.2020. Foto: AZƏRTAC.

biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq sahifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayıraq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qəçqin, kۆçküñümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bugün əminəm ki, onların ruhu şaddır. Çünkü onların doğma dədə-baba torpaqları işgalçılardan azad edilib.

Baxmayaraq ki, namərd, xain, alçaq düşmən hərbi cinayətlər tövədir, dinc əhalini atəş tutur, bugünkü atəş nəticəsində azyaşlı uşaqlar da hələk olub, mən bir daha demək istəyirəm ki, biz qisasımızı mülki vətəndaşlardan almamalıyıq. Bir döyük meydənində qisasımızı alırıq, alacağıq, şəhidlərimizin, hələk olanların qanı yerda qalmır və qalmayaqdır. Bir daha Ermənistən faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, qalan torpaqlardan öz xoş ilə çıxısn. Onsuz da biz onları oradan rədd edəcəyik. Onsuz da onların izi-tozu da o torpaqlarda qalmayacaq. Onsuz da onları biz sona qədər qovub torpağımızdan rədd edəcəyik. Öz xoş ilə getsin!

Füzulinə təslim etmək istəmirəm. Halbuki başa düşürdü ki, bunu saxlaya bilməyəcək. Cəbrayılı təslim etmək istəmirəm. Dünən, srağagün və bu gecə Cəbrayılı istiqamətində də uğurlu əməliyyatlar keçirilib, strateji yüksəkliklər götürüldür. Bu haqda hələ ki, mən bir şey demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz maqsadına çatır və çatacq, bizim ərazi bütövlüyüümüz bərpə edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətiro bilməz. Bunu hər kas bilməlidir. Bizim qabağımızda heç kim dura bilməz. Çıxsın yırtıcı Ermənistən dövləti bizim torpağımızdan. Ondan sonra atəşkəs təmin edilər. Atəşkəs elan olundu, ondan bir gün keçmədi Gəncəni bombaladılar. Özü də haranı? Yaşayış massivlərini. Bu gün də haranı vurdular? Yenə də yaşayış massivlərini. Nə vaxt vurdular? Gecə saatlarında ki, daha çox insan hələk olsun.

Bu, insanlığı qarşı cinayətdir. Əgər beynəlxalq birlik Ermənistəni törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirəsə, – necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, – biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracaqıq və bizim cəzəmiz ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənis-

tanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracaqı.

"Qarabağ Ermanıstandır" deyən Ermənistəninin baş naziri, nə oldu, indi demirsən "Qarabağ Ermanıstandır". Gəl Füzuliya, sən orada bizim torpağımızı istismar edirdin. Gəl Cəbrayıla, gəl Hadruta, gəl azad edilmiş başqa yerlərə, de ki, "Qarabağ Ermənistəndir". Oturmuşsan orada – İravanda, oradan bayanatlar verirsan, dünya liderlərinin zəhəlsini tökürsən, adam qalmayıb ki, telefonlu zəng etməyəsən.

Niya demirsən "Qarabağ Ermənistəndir". Qorxursan, qorxacaqsan. Baş, Azərbaycan xalqını təhqir edəndə, "Qarabağ Ermanıstandır və nöqtə" deyəndə niya belə casarətli idin? Kima güvənirdin? Kima arxalanırdın? Bilmirdinmi ki, gün gələcək bu əməllərə görə cavab verəcəksən. Bu gün gəlibdir və gəlir. Şuşaya Livandan, başqa ölkələrdən erməniləri gətirib məskunlaşdırmaq hərbi cinayətdir, Cənəvə Konvensiyasına ziddir. Nümayişkarana bunu edirlər, televiziyada göstərirlər, necə ki, ermənilər gəliblər bizim qədim torpağımızda yaşamaq, işləməyə. İndi baxım görün kim gələcək Şuşaya maskunlaşmaq. Cəbrayıla yeni yol çəkirdən Ermanıstandan. Nə üçün? O bölgəni, Arazboyu bölgəmizi qanunsuz yollarla zəbt edib, ondan sonra orada erməniləri məskunlaşdırmaq üçün? Bizi fakt qarşısında qoymaq istəyirdin. Ermənistanda ahalı az olduğu üçün xaricdən erməniləri müxtəlif yollarla, o cümlədən onları aldadaraq gətirib orada məskunlaşdırmaq na məqsədi daşıyırıldı? Bizim tarixi torpaqlarımızı əbədi işgal altında saxlamaq, əbədi işgali təmin etmək və bizim torpaqlarımızı erməniləşdirmək məqsədi? Baxın, onlar Füzuliya hansısa bir eybəcar ad veriblər. Bu ad sizin başımıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur – Suqovuşandır. Biz başqa tarixi adlarını da bərpa edəcəyik. Şuşaya dirnaqarası qurumun parlamenti ni köçürdүn bəs. Get köçür, görüm necə köçürəcəksən! O saxta, quldur dəstə: başçısının "andığma mərasimi"nin keçirildiyi yer na gündə olub. Darmadağın etmişik oranı, darmadağın. Yeddi şərt qoyurdun bizim qarşımızda. Ultimatomla danışdırın. İndi görmə, hansı şərti qoysursan. Nə oldu bəs? Onun-bunun atayından yapıшиб, onun-bunun ayağının altına yixılıb imdad dilayırsən ki, Azərbaycana durdurun. Azərbaycana deyin ki, daha dayansın. Çıx torpağımızdan dayanaq. Rədd ol torpağımızdan dayanaq. Mən bunu demisəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu bilir, beynəlxalq aləm də bunu deyir. Hər gün bunu deyi-

rəm, çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq. Biza qan tökmək lazımdır. Biza torpaq lazımdır. Biz bu torpağı istənilən yolla alacaqıq. Hər kəs bunu bilsin. Artıq son günlərin tarixi bunu göstərir.

Azərbaycan xalqını təhqir etmək səzə çıx bahə başa gəlir, Ermənistən rəhbərliyi, çıx bahə başa gəlir. Ermanıstan əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını mosuliyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün. Mən də erməni xalqına müraciət etmişəm və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlən heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, na edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını mosuliyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqqılıq, biz öz torpağımızda vuruşuruz, öz torpağımızda şəhidlər veririk. Bizi savasımız müqəddəs savaşdır!

Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun manəbəsi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır.

Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtidir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün alımdən golini əsirgəməyacəyəm. Heç bir təhdid, heç bir hadə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruz, öz ərazi bütövlüyüümüzü bərpa edirik.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!

<https://president.az/articles/43334>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB

20 oktyabr 2020-ci il

Oktyabrin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

### Prezident İlham Əliyevin müraciəti

- Əziz həmşətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydandasında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydandasında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşurq, öz torpağımızı qoruyurq və işgalçiləri bundan sonra da öz torpaqlarımızdan qovacağıq.

Xalqımız döyüş meydandasından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işgalçılardan azad edilmiş böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbiçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizde yaşayacaq. Bizim hərbiçilərimiz döyüş meydandasında yaralanırlar. Allah bütün yaralı hərbiçilərimizə şəfa versin! Eyni zamanda, mənfiş düşmən bizim yaşayış məntəqələrimizi da-im atəş tutur, hər gün cəbhəboyu şəhərlərimiz, kəndlərimiz mənfiş düşmənin atəşinə məruz qalır. Bu namərd atəşə ən çox maruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəş tutulur. Gəncə şəhərinə namərd zərbələr nticəsində dinc əshli həlak olur – uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun farqı yoxdur. Bəla bir farq onlar üçün mövcud deyil. Onlar döyüş meydandasında məglubiyətə uğrayır, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, biza zərba vurmaq üçün bütün dünyadan gözü önünde mül-

ki əhaliyə qarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansi mənfur, vəhşi düşməndən öz doğma torpaqlarını azad edir. Otuz il ərzində bizim torpaqlarımızda oturub biza meydan oxumağa çalışırı. Otuz il ərzində bizim torpaqlarımızı istismar edirdi, bizim többi resurslarımızı istismar edirdi, oğurluq, talanlılıq onların xisəltidir. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxmaq kifayətdir, hər kəs görüsün ki, bizim qarşımızda hansi vəhşilər dayanıb. İşğal olmuşmuş və artıq azad edilmiş torpaqlarda bir dənə da salamat bina qalmayıb. Bütün binalar sökülib, talan edilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, talan edilib, təşhir edilib. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Onlar hesab edirdilər ki, bu torpaqları obədi işğal altında saxlayacaqlar. Onlar bizim şəhərlərimizin adlarını dəyişdiriblər, rayonlarımızın sərhadlarını dəyişdiriblər, kəndlərimizin adlarını dəyişdiriblər, bizim torpaqlarımızı erməniləşdirmək isteyiblər, amma buna nail ola bilmədilər, Azərbaycan xalqının iradəsini qura bilmədilər.

Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanının timsalında gördük. İşğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmış arzuslu ilə yaşayıb və qayıdırıb. Əminəm ki, bu gün işğalçılarından azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdaqlaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yena də qurub-yaradacaqlar. Necə ki, vaxtilə bizim işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsi yaradılıbdır. Amma mənfur düşmən bu irsi məhv etmək istəyirdi, bizim məscidlərimizi dağıdırdı. Biz Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edəndə və onun açılışında demədim ki, məscidlərin binalarını onlar dağda bilərlər, amma bəi məscidləri öz qəlbimizdə yaşadıraq və gün gələcək bizim dağıdılmış bütün məscidlərimiz bərpə ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpə ediləcəkdir. Biz Büyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olmuşmuş və azad edilmiş torpaqlara qayıdaqla rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır.

Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradı-

ləb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənəzilin istifadəyə verilməsini nəzərdə tuturuz. 300 mindən çox məcburi köçkünlər evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə biza minnətdərlər edirlər və mənim onurlarla çoxsayılı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, cəni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çatın məsələdir, başa düşürdülər ki, bunun üçün müyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdələr və mən onlara deyirdim ki, biz o torpaqları qaydıracaq, mən deyirdim ki, bilirəm, nayi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsəlonu həll edək. Mən bir daha bayan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadıqəm. Prezident kimi mənim fəaliyyətim üçün asas məsələ, asas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyük meydandan edirik.

30 ilə yaxın aparılan danışlıqlar heç bir nəticə vermedi. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları biza vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vəsiatçılardırı aldadırlar. Sadəcə olaraq, vaxtı uzadırdırlar və bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdırlar. Laçın şəhərində minlərlə insani yerləşdirilərlər. Kolbəcərdə minlərlə insani yerləşdirilərlər. Bu gün işğaldən azad edilmiş torpaqlarda da – Füzuli, Cəbrayıl və digər rayonlarımızda da onlar bizim kəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıldıib, ancaq bəzi evlərdə onlar bizim torpağımızda yaşayıblar. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı tərotmək, bizim vətəndaşımızı doğma torpaqdan didərgin salmaq və ondan sonra "referendum" keçirmək tamamilə insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Heç kim qondarma "Daglıq Qarabağ respublikasını" tanımayıb. İndi onlar əlləşirlər, vurnuxurlar ki, dünya ölkələri qondara kriminal qurumunu tanısınlar. Ağılların itiriblər, başa düşmürələr ki, heç kim bunu etmeyecek, başa düşmürələr ki, bunu edən hər bir ölkə artıq Azərbaycan üçün dost ölkə sayılı bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün əlaqələri kəsəcəyik. Amma onlar ağlınu itiriblər. Bu gün çalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözəlməmiş. On il bundan əvvəl Minsk

grupunun hömsədrleri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbul edilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidiyər yarandı, ondan sonra damışqlar masasında əldə edilmiş müyyən tərəqqi bizim ümidiyimizi artırıdı. Amma sən demə, manfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırı. Bu, beynəlxalq vəsiatçılardır hörmətsizlikdir.

Biz döyük meydandañda güclərərək status-kvonu dəyişdirdik. Mən bunu bu toqquşmalardan əvvəl demidi, bir neçə dəfə demisdim, bu gün əfsuslu olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsədi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çıxdan icra edildi. Biz iyirmi il gözəylərdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünkü siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müyyən edilmədi. Manfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüquq əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda iştirənilən çirkin əməllər törədə bilər. Bax onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvədə biza sərf edən və ədaləti əks etdirən qorarların, qətnamələrin qəbul edilməsidir.

Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belə diplomatik uğurlar, əlbəttə, önemlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmisi onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münəaqışının həlli üçün hüquqi bazarı genişləndirək. BMT Təhlükəsizlik Şurasının qətnamələri işləməridi. Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İtifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimiz toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstəriliyidir. Yəni budur bu münəaqışının həlli üçün asas. Ona görə bu gün artıq özünü lap dilənçi kimi, lap düşük kimi, – bağışlayın, ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər, – aparan Ermənistan rəhbərliyi gecəndəz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir,

bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qotnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynalxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistən ərazisində hər hansı bir əməliyyat keçirmirik, – bizim belə planlarımız yoxdur, – baxmayaq ki, onlar Gəncəni Ermanistan ərazisindən iki dəfə bombalamışdır. Biz cavab vermediğim onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirdiğim ki, biz onların intiqamını döyüş meydanında alacaqıq və alıq. Biz şəhidlərimiz qanını yerdi qoymayacaqıq və qoymuruq. Bax, beynalxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik.

Ona görə bu gün Ermənistən rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşısında diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmmiş. Qovurq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacaqı! Hər gün xoş xəbərlər gelir. Hər gün bayraqımız yeni bir yaşaq məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermanistan rəhbərliyi “güclü ordu” haqqında uydurmalar ortaşa atıldı, “yenilməz Ermənistən ordu” barədə miflər yaradırırdı. Haradadır bu “yenilməz Ermənistən ordu”? Görün, necə qaçıı bizim qabağımdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yərə vurdub. Otuz il bizi təhqir edirdi. Otuz il idi ki, işgal edilmiş torpaqlarda abidələrimizi daşıydırdı, tarixi-mədəni irsimizi silmək isteyirdi. Otuz il ərzində beynalxalq aləm nə üçün sanksiya tətbiq etmədi təcavüzkar dövlətə qarşı? Mən dəfələrlə deməşəm ki, sanksiyalar tətbiq edilməlidir. Bu ölkə, bu ölkənin rəhbərliyi öz xoş ilə bu torpaqlardan çıxməq istəmir. O, bizi aldadır, danışçıları imitasiya üçün aparırlar. Onlara inam yoxdur və mən haqlı çıxdım. İndi baxın orada qurulmuş istehkamlara. Belə istehkam quran ölkə, bu qədər oraya vəsait xərçəyan ölkə oradan çıxarı? Çıxməq istəsəydi, bunu etməzdilər. Yəni onların hər bir sözi yalandır. Bu gün da onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayarlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimse gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşur, hər kas bunu bilir. Amma özlərinə siğisidirə bilmirlər, cünti miflər dağılır, miflər onların ideologiyasının əsasıdır. Tarix haqqında yalan. Əf-

suslar olsun ki, onu da indi bir çox ölkələrə qəbul etdirə biliblər, tarixi yalanı. Xocalı haqqında yalan, guya ki, Azərbaycan özü Xocalı soyqırımı tördüb. Gəncənin bombardanması haqqında onların rəsmi nümayəndələri yalan bəyanat veriblər ki, Ermənistən bu raket atışını təşkil etməyib. Nə vicdan var, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur. Ağıl olsayıdydirlər ki, baxın, bu ballistik raketin start nöqtəsi və atış istiqaməti dünyada aparıcı ölkələr tərəfindən izlənilir, haradan atılıb, hara deyib. Ballistik raketlərə döyüş tapşırığı verilir. O təsadüfən o yaşayış massivinə düşməmişdir. Gecə vaxtı, qəsdən. Amma ağlılarını itiriblər, guya, dünyaya aldatmağa davam edirlər ki, bəs kim atıb Gəncəyə bu raket? Biz özümüzə atmışıq? Necə ki, yalan danışındalar, Azərbaycan özü Xocalı soyqırımı tördüb, indi da yalan danışırlar. Bütün dünyaya yalan danışır, bütün müsahibalarda yalan danışır. Bu yalançıları biz bundan sonra da qovacaqı. Onlar gördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə dars veririk ki, bu dörsi heç vaxt unutmayacaqlar. İndi isə imdad dileyirler. Ona-buna zəng edirlər, kömək edin, kömək edin! Bəs, hanı sənin “müzəffər ordun”, hanı sənin “yenilməz ordun?!”. Bizim üçün müqəddəs olan Cıdır düzündə Ermənistənən baş naziri sərxəs vəziyyətdə rəqs edirdi. Fikirləşməli idи ki, bu təhqir Azərbaycan xalqına necə tasir edə bilər? Amma hesab edirdi ki, heç kim onlara toxunmayaçaq. Hesab edirdi ki, bütün ölkələr onları bundan sonra da müdafiə edəcək, dünya erməniliyi, erməni lobbiləri, ondan sonra onların bəzi dost ölkələri. Ona görə azınlığımız, ona görə qudurmuşlar. Onlara yərliyin göstərdik, onların başından elə zərba vurdub ki, çətin aylısların. Onların ordusunu, texnikasını, demək olar ki, məhv etmişik. Qaçırlar, həla qaçacaqlar.

Bir sözlə, döyüş meydanında bizim üstünlüyüümüz artıq heç kimə sirr deyil. Biz haqq yolundaqı. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşur, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addimlər atlacaq. Ermənistən hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işgal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər.

Mən hər dəfə xalqımı müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabında, “Twitter” vasitəsilə işgaldən azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu

xəbər çıxacaq? Amma istayıram, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünkü təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünkü biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, tabii relyefə qarşı vuruşmalyıq və torpaqlarımızı işgalçılardan qarış-qarış azad edirik. Cox çətin məsələdir.

Gün gələcək, bu haqda geniş məlumat veriləcəkdir. Əminəm, Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nöyi demək mümkündürsə onu deyirik. Çünkü döyüşlər gedir və biz istayırik ki, tezliliklə bu döyüşlər başa çatsın, tezliliklə orazi bütövlüyüümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın höcmi tam kifayətdir.

Bu gün ənənəyə, gözəl ənənəyə sadıq qalaraq Azərbaycan xalqına yeni bəlgilər vermək istərdim. Düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları ilə bağlı məlumatı əziz xalqımı çatdırıram.

Beləliklə, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yənə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistən ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsaləni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Baş bu konvensiyalara monitoring aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax, biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürürlüb və bu gün bizim aşşərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları ilə atəş açırlar.

Piyadaların 50-60 yaşını məhv edilib, 24-ü qənimət kimi götürülüb və bu gün bizim olımızdır. Özüyəriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaataın məhv edilib, 12 minaataın qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank oleyhina vasitə məhv edilib. 70 "Qrad" qurğusu məhv edilib. İki "Uraqan", iki YARS (Yaylım Ataş Raket Sistemi) məhv edilib. Bir "TOS" məhv edilib. Dörd "S-300" zenit-raket kompleksi məhv edilib. Son dəfə mən bən məlumatı Azərbaycan ictimaiyyətinə çatdıranda iki "S-300" zenit-raket kompleksi məhv edilmişdi. Bu gün artıq dörd kompleks məhv edilib. Hər bir kompleksin, hər bir qurğunun qiyməti bəllidir, çox bahalı hərbi texnikadır. Üç "TOR" zenit-

raket kompleksi məhv edilib. Qırxa yaxın "OSA" zenit-raket kompleksi məhv edilib. Beş "KUB" və "KRUQ" zenit-raket kompleksi məhv edilib. Altı pilotlu uçuş aparıcı, iki əməliyyat-taktiki raket kompleksi - "Elbrus", bir ballistik raket, bir "Toçka-U" raket, sakız rədiotektron mübarizə vasitəsi məhv edilib. 198 yüksək avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yüksək avtomobilləri idi. 102 yüksək avtomasını hərbi qənimət kimi götürülüb. Biz düşmənin hərbi texnikasını bundan sonra da məhv edəcəyik. Olan-qalan da məhv ediləcəkdir.

İndi isə əziz xalqımızın sabırsızlıklı gözlöyü bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram.

Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar, Kürdlər, Yuxarı Əbdürəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayvansanlı.

Cəbrayıl rayonu – azad edilmiş kəndlər: Safarşa, Həsənqayıd, Fuğanlı, İmambəği, Daş Veysəlli, Ağtəpə, Yarəhmədi.

Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günsələ (Günsəli kəndinin keçmiş adı Nəraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinərlər kəndi adlandırılarsın. Adı mübarək olsun!

Zəngilan rayonu, Şanlı Azərbaycan Orduzu Zəngilan rayonu ərazisində də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Müğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Əziz xalqım, aziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayılilar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!

Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!

<https://president.az/articles/43696>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB

26 oktyabr 2020-ci il

Oktyabrin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

### Prezident İlham Əliyevin müraciəti

- Öziz həmvətənlilər,

Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılarından azad edirik. Bu müdədə ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydənində tarixi ədaləti bərpa edirik. Çünkü Dağılıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Biz Qarabağ tarixini yaxşı bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər arzında böyük işlər görülübdir. Çünkü 1990-cı illərin əvvəllərində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürürək dünyada, dünyının ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqlarımız işğal altında düşə-düşə bizo qarşı sanksiyalar tətbiq edilmişdir və bu sanksiyalar bu günə qədər qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində Amerika Kongresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı tacavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir, təsəvvür edin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına heç bir argument gətirə bilməmişdir. Son illər ərzində ardıcıl fəaliyyət noticəsində biz dünya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışq. Gö-

rülən bütün bu işlər, bax, bu gün bizi kömək göstərir, çünki artıq dündəyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmaz saylarımız noticəsində buna nail ola bilmişik. Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münhen təhlükəsizlik konfransında bütün dünyaya və bu, canlı formatda aparılmış diskussiya əsnasında sübut edə bilmışəm ki, bu, bizim tarixi torpağımızdır. XIX əsrin əvvəllərində Kürəkçay sülh anlaşması haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında, ümumiyyətlə, geniş ictimai fikirdə heç bir məlumat yox idi. Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında geniş məlumat yox idi. Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İbrahimxəlil xan imzalamışdır, digər tərəfdən Çar Rusiyasının generalı imzalımışdır. O müqavilə internetdə var, hər kəs baxa bilər. Əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyuş meydənından vəziyyəti maraqla izləyən geniş beynəlxalq auditoriya gedib bu saytlara girişək, bacaxaq görəcək ki, o müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünkü erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkਮənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən diübər guşələrindən biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı. Məqsəd aydın idi – imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmləri öz dədə-baba torpaqlarından qovmaq, diđərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və əfsuslar olsun ki, bu məqsədə çatıldılar. Ondan sonra erməni əhaliyi qonşu ölkələrdən kütləvi qaydada gətirildi, Dağılıq Qarabağ bölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarına yerləşdirildi və ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmışa başladılar. XX əsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə var idi ki, bolşevik hakimiyyəti Dağılıq Qarabağı Ermənistana verəcək. Qafqaz bürosunun protokolları var, 1921-ci ilin iyul ayında. Qafqaz bürosunun protokollarına baxmaq kifayətdir və belə təhlükə var idi. Ancaq hesab edirəm ki, Nəriman Nərimanovun və reallığı düzgün qiymətləndirən digər şəxslərin söyləri noticəsində buna nail ola biləmədi. Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağılıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Büttün bu illər ərzində saxta erməni alımları, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırlar ki, Stalin Dağılıq Qarabağı Ermənis-

tandan ayırib Azərbaycana veribdir. Yalandır! Açıñ, baxın Qafqaz bürosunun protokoluna, orada deyilir ki, Dağılıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın! Bu, bir daha onu təsdiqləyir ki, bu, bizim torpağımızdır. Əfsuslar olsun ki, ondan sonra Dağılıq Qarabağ Muxtar Vilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi. Amma onu da bildirməliyəm ki, bu, respublika deyildi, vilayət idi. Yeni orada daha aşağı seviyyəli bir özünüdarəetmə mexanizmi mövcud idi. İndi tarixə baxmaq kifayətdir, hər kəs görüsün ki, orada yaşayan ermənilər böyük hüquqlara, imkamlara malik idi.

Sovet vaxtında, münəqaşəyə bir neçə il qalmış separatizm meyilleri geniş vüsət almışdı. Halbuki bunun üçün heç bir əsas yox idi. Dağılıq Qarabağ Muxtar Vilayətinin rəhbər orqanı olan büroda 9 üzv var idi. Onlardan 8-i erməni idi, 1-i azərbaycanlı, o da Şuşa rayon Kommunisti Partiyasının birinci katibi. Dağılıq Qarabağın 1-ci katibi, hökumət başçısı, parlament başçısı ermənilər idi. Nə istayırdılar? Nə qədər Azərbaycan investisiya qoyub o bölgəyə, dəmir yolu çəkilib 1970-ci illərdə, Sərsəng su anbarı tikilib 1970-ci illərdə, Madagiz, — indi adını mən bərpa etmişəm, — Suqovuşan su anbarı tikilib. Bütün bunlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına edilən investisiyalarıdır. Amma onlar nankorluq göstərdilər, vəziyyətdən istifadə etdilər, Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə etdilər və separatizm meyilleri baş qaldırdı. Ondan avval nə etdiyər? Onlar ondan avval hazırlıq işləri götürdü və əsas hazırlıq işlərinin hədfində Heydər Əliyev dayanmışdı. Çünkü yaşıçı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuzu malik olması onların planlarını alt-üst edirdi. Ona görə Ermənistandan, diqər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar Azərbaycandan Moskvaya kütləvi suradı, anonim məktublar göndərildilər. Qəsdən şər-böhtən kampaniyası aparılırdı ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra 2 həftə keçməmiş baş qaldıran erməni separatçılar məsələ qaldırmışdır ki, Dağılıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin və bizim xalqımızın bələləri o gündən başları. Ondan sonra Dağılıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq Dağılıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar ki, sadəcə olaraq bütün bu təhlükəli hadisələrə

tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsərat göstərmədi, sadəcə olaraq başını salıb aşağı Moskvadan nə deyirdilər onu da edirdi. Çünkü o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər. Dağılıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı gənişməyən hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür. 1992-ci ilin may ayında Şuşa və Laçının itirilmesi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağılıq Qarabağla Ermənistən arasında coğrafi bağlılıq yaratdı. Halbuki bu bağlılıq yox idi. Dağılıq Qarabağ Muxtar Vilayətinin Ermənistən Respublikası ilə sərhədi yox idi.

Bax, bu faciəvi hadisələr sanki yeni reallıq yaradırdı. Ondan sonra bu məsələni beynəlxalq vasitələr öz üzərilərinə götürdüler, 1992-ci ilda Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti göz qabağındır. Minsk qrupuna həmsədrlək edən ölkələr müyyən müddədən sonra faktiki olaraq bütün şəhəriyyətləri öz əllərində cəmləşdirildilər, faktiki olaraq bu məsələni inhisara götürdüler, faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və üç ölkə bu məsələ ilə məsələ olmağa başlamışdır. Amma bunun nəticəsi oldumu? Olmadı. Biziñ üçün olmadı, Ermənistən üçün oldu. Ermənistən elə bu nəticəni istayırdı ki, daim danışçılar getsin, daim bizim başımızı aldatsınlar, dondurulsun bu məsələ, əbadi qalsın asarət altında bizim torpağımız, əbədi qalsın işğal altında bizim torpağımız. Bəs, nədir Minsk qrupunun fəaliyyəti? İşgalçılıq təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırılmışdım: əgər məsələnin hallini görmək istəyirsinizsə sanksiyalar tətbiq edin Ermənistənə. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Surasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üstüste düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə – nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan vəziyyətlə bağlı bunların maraqları üst-üstə düşür? Həc bir məsələdə. Ancaq Dağılıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünkü bu dondurulmuş vəziyyət tabii ki, bu ölkələr arasında bizdən başqa hər kəsi qane edirdi, ilk növbədə, Ermənistən qane edirdi.

Ermənistan bu torpaqlarda qanunsuz maskunlaşma aparır. Bir söz deyən var? Yoxdur! Bu, cinayətdir, beynalxalq cinayətdir, Cenevə konvensiyalarına ziddir. Bir söz deyən var onlara ki, sən niyə qanunsuz maskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsin. Ərəb ölkələrinən erməniləri gatırırsın, yerləşdirirsin, o cümlədən Şuşada. Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam elə, gatır, nə qədar istayırsın gatır, bu torpaqları erməniləşdir, Azərbaycan mədəni irsini sil. Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgar imkanlara sahib deyil ki, təcavüzkər öz yerini göstərsin? İstəmirdilər. Bu reallıq onları qane edirdi.

Ona görə Minsk qrupunun faaliyyətinə başqa qiymət vermək olmaz. Elə bili, bizi bə vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də reallıqlarla hesablaşmalısınız. Biz yeni bir reallıq yaratmışq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana, hər tərəfdən. Əl-ayağa düşdülər. Bəs, nə oldu? İyirmi səkkiz il bu məsələni bəslə süründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışınqlar. Biz bu danışınqlardan boğaza yıqlımsıq. Bu düşmənlə nə qədər danışınqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azığınlaşır, qdurur və biza deyirlər ki, yox, ancaq sühlu yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs, indi məsələnin hərbi variantı deyilmə? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vazifəsidir. Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışq. Hesablaşın! Ancaq nə görürük? Orada görüş, burada görüş, atəşkəs bəslə oldu, atəşkəsi kim pozdu.

Dəməli, bunların bütün fəaliyyəti indi Ermənistanı xilas etməkdir. Təcavüzkar, Xocalı soyqırımı tərəfdəni, Gəncəni Ermənistanə ərazisindən ballistik rakətlərə bombalayın. Budur, bu fəaliyyət.

Atəşkəs rejimində gəldikdə, ayın 10-da birinci dəfə atəşkəs qüvvə mindi. Mənim mövqeyim elə idi ki, bu, humanitar xarakter daşımalıdır və hələk olanların cəsədlərinin, girovlarının, əşirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərdə şəkildə, gecə vaxtı Gəncəni bombardı. Ondan sonra oktyabrın 17-də yeni atəşkəs elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu. İn-

di bu gün səhər saat 8-dən yeni bir təklif verildi. Ancaq səhər 9-da arṭıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yena də atəş açıldı. Ancaq mən yənə də göstəriş vermişəm, hələ ki, Azərbaycan Ordusu özünü təmkinlə aparsın, təxbribata uymasın. Mənim mövqeyim xalqımı bəllidir. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, ya sühlu yolu ilə. Mən təklif etmişəm ki, əgər istayırsınızsa sühlu yolu ilə həll olunsun, yaxşı, biz dayandırıq. Ancaq dərhal biza deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir - neçə gündən sonra bu rayonдан, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayon dan çıxmılmalıdır. Cədvəl verilməlidir. Ermənistan bu cədvəli verib? Verməyib. Belə olan halda əgər atəşkəs davam edəcəksə və yənə də məsələ dondurulmuş vəziyyətdə qalacaqsə bu, bizi qane edə bilməz. Bu, birincisi.

İkincisi, bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydandasında artıq bizim qabağımızda diz çöküb və sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yənə də safların etmək istəyir, yənə də silahlanmaq istəyir və biza qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Bəslə məlumatlar var və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistan kütləvi surətdə silahlardır, müxtəlif növ silahlar. Bütün siyahılar bizzət var. Onların baziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var, nə vaxt, hansı təyyarə golub, haraya golub, nəyi gətirib, neçə boşaldıb, haraya göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə silah göndərər Ermənistana? Axi, Ermənistan diz çöküb, artıq onun başından elə vurmuşq ki, ayyla bilmir. Ermənistanın baş nazırı - Cıdır düzündə sərəxş vəziyyətdə rəqs edən, özünü böyük sarkarda kimi aparan indi yixiləbdür onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir, özünü alçaldır, xalqını alçaldır. Yaxşı, silah verməyin qurtaraq da. Verməyin. Biza kim verir? Heç kim vermir. Verməyin. İstayırsınızsa qurtarsın, silah verməyin. İki gündən sonra gələcək yalvara-yalvara. Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah göndərilir. Bu, nə məsələdir? Bütün səssizlik qalacağı?

Azərbaycan xalqı hər seyi bilməlidir. Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm, hər zaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm, bütün məsələlərlə bağlı. Bu gün də məlumat verirəm, bəlkə də tam məlumat deyil. Çünkü müyyəyen diplomatik qaydalar var. Amma nəyi demək mümkündürə,

onu deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya. Ermənistani xilas etmək istəyirsinizsə, deyin ki, çıxsin torpağımızdan, dərhal radd olsun! Şuşada, Cıdır düzündə sərxos vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxmır. Yoxsa, gündə beşaltı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədalati müdafiə edirik.

Mən bir məsələni də bildirmək istəyirəm. Münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Biz bu bazanı genişləndirmişdik. Bu gün təkə BMT Təhlükəsizlik Şurasının qətnamələri yox, digər sənədlər mövcuddur. BMT Baş Assambleyası qətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İsləm Əməkdaşlıq Təşkilatı, Avropa Parlamənti, digər təşkilatlar. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və arası bütövlüyü haqqında xüsusi müddəvar var. Yəni bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün biz döyüş meydandasında düşmənə dərs verək, qovaq onları, radd edək bizim torpaqlarımızdan. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının icəlasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etmişdi. Bu dəfə də bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmmasını gördük, xəber tutduq. Dərhal biz hərəkətə keçdiq və bu sənədin qəbul edilməsinə imkan vermedik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələr böyük təzyiqlər edirdi.

Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızın çıxarılması barədə qəbul edilmiş qətnamələr kulgədə qalsın, onlar arxada qalsın, onlar ya qüvvədən düşsün, ya da ki, öz əhamiyyətini itirsən. Bu idi məqsəd. Bu, nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstək göstəriləməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Qoşulma-m Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuz. Bu, onu göstərir ki, keçməyəcək. Mənim aziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidentini dəfələrlə deyib ki, dünya 5-dən böyükdür. Tam haqlıdır. Bax, bu səsverme onu göstərdi. Birləşdilər, yenə də Ermənistən maraqlarına cavab verən sənədi ortalağa atıldılar, amma keçmədi. Çünkü ədalət var. Nə qədər bu

ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik. Ataşas istayırlorsa, işğalçı dövlətə desin-lər rədd olsun, çıxsin torpaqlarımızdan. Yoxsa axıra qədər gedəcəyik, axıra qədər, sənə qədər gedəcəyik. Düşməni bundan sonra da qovacaq, necə ki, qovururq, necə ki, qaćır bizim qabağımızdan və qaçacaq. Çünkü biz haqlıq və biz güclüyük.

Mən son bir neçə il ərzində demişdim ki, dünya artıq əvvəlki dünya deyil. Güc amili on plana çıxır və bunu biz etməmişik. Baxın, görün indi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmış? Xeyr. BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmış? Xeyr. İstadiklärini edirlər, hərə öz yerində, öz tərəfində, biri ora girib, biri bura girib, biri hansısa ərazini bölür. Beynəlxalq hüquqdan əsər-aləmat yoxdur. Biz onda bunu niyə müdafiə etməliyik? Halbuki, biz müdafiə edirik, beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistən torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvlər, Minsk qrupunun həmsədrleri bunu edə bilməyiblərsə, çəkilsinlər kənarra, mane olmasınlar. Ermənistəndən farqlı olaraq biz heç kimdən kömək istəmərik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu mühərribə qurtaracaq, biz istədiyimizə nail olacaq. Bəs, necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqılıqlı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənarə qoya bilər. Xeyr. Gün galacək, gələcəklər xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə. Bəs, hansı üzlə bizi baxacaqlar? Bu gün bütün imkanları səfərbər ediblər bizi qarşı. Mən bir ay buna dözürüm, bir ay. Demirdim bunları, yıgilmışq bogaza. Bu, birincisi.

İkincisi, vəsitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namızədliyini geri götürsün. Vəsitəçi neytral deyilsə, o, vəsitəçi ola biləməz. İndi vəsitəçi ölkələr görək yeni bir funksiya fikirləşsinlər, nə ilə məşğul olacaqlar? İndi artıq beş rayonun azad edilməsindən danışa bilməzlər, həni 5 rayon, bizdər onların artıq 4-ü. O məsələ artıq getdi, qurtardı getdi. Özümüz götürmüşük – Füzuli, Zəngilan, Cəbrayıllı, Qubadlı. Bu rayonların böyük hissəsi bizdədir. Keçmiş Hadruf – indiki Xocavənd rayonunun bir hissəsi bizdədir. Ona görə fikirləşsinlər.

Biz danışçıların aleyhine deyilik. Dünən Amerikada baş verən danışçılar nəticəsində qərara gəldi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistən Xarici İşlər nazirləri Cenevədə görüşəcəklər. Mən etiraz etmirəm, görüsütülər. Bu, 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərqli etməz. Mən demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun. Amma bu mənə gərk münaqişənin həllini tezlaşdırırsın. Ermanistən havadaları, siza deyirəm: bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Əgər Ermənistən maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstü dura bilərmi? Yox. Mən indi Azərbaycan xalqına bəzi məlumatları verəcəyəm, biz onların nə qədər texnikasını məhv etmişik. Hər kəs hesablaya bilər, internete gira bilər, baxsun o texnikanın qiymətinə və sual versin. Haradandır bu pul kasib, yoxsun olduq? Problemlər içərisində çapalayan bir ölkədə haradandır bu pul? Nə qədər məhv etmişik, yənə də gotirirlər. Eybi yoxdur, gotirsinlər, özlər bilər.

İndiki mərhələdə bizim mövqeyimiz bundan ibarətdir və biz həzırıq ki, bu məsələ hərbi-siyasi yollarla həll olunsun. Amma həll olunsun. Ataşkəs deyiblər, eybi yoxdur, qoy olsun. Ermənistən bunu pozub, hər bir pozuntunu biz qeydə alırıq, hər bir. Tapşırıq vermişəm, qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və ataşkəsə məraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər ataşkəsi nə qədər pozublar. Bizdə bütün məlumatlar var. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazisi bütövlüyünün barəsini massəlsəni reallaşdırmalıdır.

O ki qaldı, bizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəl köçürülmüş ermənilərin gələcəyinə, mən demişəm ki, onlar da bizim vətəndaşlarımızdır. Onların da canı bu xuntadan qurtarılmalıdır. Əgər özləri canlarını qurtara bilmirlərsə, biz onlara kömək göstəracayık. İndi Ermənistən yeni hökuməti Paşinyanın simasında demirdi ki, Ermənistən idarə edən adamlar cinayətkardır? Mən də onu deyirdim. Bəs, neçə oldu, Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkardırsa, bu ölkə nədir? Cinayətkar ölkədir. Onlar – iki keçmiş prezident həm Qarabağda xunta başçısı olublar, sonra isə Ermənistənə rəhbərlik ediblər. Hər ikisi haqqında cinayət işi açılıb. Cinayətkardırlar, Qarabağda yaşayan ermənilərin qanını içirdilər. Haradandır bunlarda bu qədər mal, dövlət, varidat? Haradan? Erməni xalqının qanını soraraq əldə ediblər. Bir daha deyirəm, Dağlıq Qarabağda yaşayan ermənilər

bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. O insanların gənəhə yoxdur. Kimin gənəhə var, o cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Xocalı soyqırımı törədən cinayətkarlar son bir ay ərzindəki döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı. Ona görə bir daha mövqeyim bildirmək istəyirəm, biz mütləq bu torpaqlara hərbi-siyasi yollarla qayıdaçaq. Hərbi mərhələ bu gün başa çata bilər. Biz məsələni siyasi yollarla həlli edəcəyik. Azərbaycanlılar qayıdır Şuşaya, azərbaycanlılar qayıdır Xankəndi. Əvvəller yaşadığımız bütün başqa yerlərə qayıdır. Erməni əlahi üçün şərait yaradılsın, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik, həm onlar, həm də biz. Mən məsələni bəla görürəm və mənim bu yanaşmam həm əxlaqa, həm beynalxalq hüququn normalarına əsaslanır. Ermanistən isə istəyir ki, bizi oradan qovsun, ondan sonra etnik təmizləmə aparsın, bizim abidələrimizi erməniləşdirsin, xaricdən erməniləri götərsin oraya. Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? Hani bu yol? Bəs, Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi.

Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışçılar masasında da yeni reallıq yaradıbdır.

İndi isə əziz xalqımı bəzi məlumatlar vermək istəyirəm. Sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistəninin məhv edilmiş və hərbi qənimət götürülmüş texnikasının bir hissəsinin siyahısını təqdim edirəm. Deməli, tank – 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistən məhrüm edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 adəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank aleyhina vasitə – 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylim Atası Raket Sistemi, 1 “TOS” məhv edilib. Zenit-raket kompleksləri – 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” an bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkarətəmə stansiyası, bir lokator. Qiyməti ballidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki rakət kompleksləri – “Elbrus”, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231

yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum etmişik.

İndi bir daha sual verirəm. Hər dəfə bu suali verirəm və verəcəyəm. Cavab gələnə qədər verəcəyəm. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermanipərəstlər desinlər ki, haradan galır? Bizim pulumuz var, hor şey şəffaf. Nə qədər pulumuz var Azərbaycan xalqı bilir, dünyaya bilir, hor kas bilir. Öz pulumuzu alırıq. Heç kimdən də asılı deyil. Bu, borc içində olan, müflislaşan ölkə haradan alıbdır? Ermənistandan xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vasait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların döiraqası valyutasi da kallə-mayallaq gedəcəkdir. Kim verib sənənə bu qədər silah? Niya soruşan yoxdur? Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə görzi sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açon, peykini var, görmürsünüz nə görzir? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Hor kas bilir ki, yerdədir. Özü də təlimlər üçün golib və müharibə başlayanda qalıbdir. Türkiyəli qardaşlarımız onları biza mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər biza qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar. Yaxşı, orada, aeroporda cəmi 5-6 tayıra qalıbdir. Bu baradə hor dəfə sual verirlər. Yaxşı, mən bu suallara cavab verirəm. Amma Ermənistana da, silahları onlara verənlərə də sual verin. Verin bu sualları, nə üçün silah verirən? Pulunu vermişənmi? O silahlıları istehsal edən ölkələrin votandaşları bilirlərim ki, bir ay ərzində onların nə qədər mali batış? Biz onların nə qədər silahlarını məhv etmişik? Bir nəfər jurnalist bu suali vermərənə. Maraqlı deyilmi? Məraqlıdır. Eybi yoxdur. Biz buna artıq öyrəmişik ki, bütün bu illər ərzində Azərbaycan haqqında iftirlalar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara cavab verirəm və necə lazımdır. Onların səviyyəsinə də düşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da. Çünkü cavab vera bilmirlər. Deyirəm get güzgüyə bax, san burada bizi ittiham etməyə gəlmisinə! Sual vermir. Elə bil ki prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə dani-

şıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlara. Bax, budur reallıq. Biza qarşısındır bu reallıq. Amma biz reallığı dəyişdirdik. Bu yeni siyahılar bir daha göstərir ki, biz reallığı dəyişdirdik.

İndi Azərbaycan xalqının səbirsizliklə gözəldiyi siyahıları böyük məmənuniyyət və qürur hissi ilə xalqımızın diqqətinə çatdıracağam.

Bələliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqımıza çatdırıram. Zəngilan rayonundan azad edilmiş kəndlər: Birinci Alibaylı, İkinci Alibaylı, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdələr, Hovuslu, Çələblərlər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!

Dünən man artıq bu baradə Azərbaycan xalqına bu sevinci xəbəri verdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istiyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakınlərinə, bu kəndlərdə yaşaması sakınlara xoş xəbər çatdırmaq mənimin üçün böyük şərəfdür. Düzəndir, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayraqımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvəd özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqının qüruru xalq kimi, casarətli xalq kimi, yeniləməxalq kimi təsdiqləmişik. Heç bir təzyiq biza təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünkü haqq yolundayıq, yumruq kimi birik. Bu birləş əbadidi və əbadı olacaq!

Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

<https://president.az/articles/44435>

**Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan  
İlham Əliyevin xalqa müraciəti**

**AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ  
BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVƏ FƏXRİ  
XİYABANDA VƏ ŞƏHİDLƏR XİYABANINDA OLUBLAR**

*8 noyabr 2020-ci il*

Noyabrin 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar.

Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.

Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin abidəsi önungə əklil qoydu.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı və xanımı görkəmli ofstalmoloq-alim, akademik Zərifə Əliyeyanın xatirəsinə də yad etdilər.

Görkəmlü dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüldü.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gəldilər. Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövülüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları önungə gül dəstələri düzüdlər.

Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsinin önungə əklil qoydu.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.

Əziz həmvətənlər, əziz bacılar və qardaşlar !

Böyük faxarət və qırur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibatla bütün Azərbaycan xalqını ürkədən təbrik edirəm. Bütün şusahları ürkədən təbrik edirəm.

İyirmi sakkız il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışq! Biz bu tarixi Qələbəni döyük meydanda qazandıq. 2020-ci il noyabrin 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qalabəminin, zəfərimizin günüdür! Bu qələbəni bizi döyük meydanda qazandıq, danışçılar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğəm ki, bu münəaqışın - Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyük meydanda səbüt edirik. 30 ilə yaxın mənəsiz danışçılar bizi heç bir natiçəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışçılar prosesində Ermenistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər orzində dəfələrlə Azərbaycana müxtəlif güclə mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qayıyyat, casarət, siyasi iradə göstərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılışmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişəm ki, torpaqlarımızın, ərazi bütövülüümüzün bərpə edilməsi bizim əsas vəzifamızdır və biz bu vəzifəni icra edirik. Danışçılar heç bir natiçə vermadı. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyük meydanda qazandıq, şəhidlər verarək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizi rahmat eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ - Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rahmat diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, aşğalarımızın, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılarından azad edirik. İşğalçıları torpaqlarımızdan qovururq və qovacaqıq!

Suşa 28 il yarım işgal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işgal altında saxlamışla bizim mədəni irsimizi böyük zorba vurdub, bizim tarixi abidələrimizi dağladı, bizim məscidlərimizi dağladı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışq. Bütün tarixi abidələrimizi bərpə edəcəyik, bütün məscidləri bərpə edəcəyik, 28 ilən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl – 2016-ci ilin Aprel dönüşündən sonra işğaldan azad edilmiş Cəcən Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Deməşim ki, gün geləcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpə edəcəyik və bu gün gelir. Bu gün Azərbaycan bayraqı Şuşada dalgalanır. Bu gün bütün Azərbaycan xalqı qırur hissi ilə bu xəş xəbəri qarşılıyır.

Biz güc toplayırıq, məqsədönlü şəkildə, yorulmadan, bütün təzyiqlərlə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgar iqtisadi gücümüz olmasayı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhdəndən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bi beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqillik və bən, biza imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi texnikani, silahları xarici bazarlardan alırıq. Əgar bizim iqtisadi imkanlarımızı olmasayı, biz bunları necə əldə edə bilərdik? Bütün ölkə daxilində uğurlu siyaset apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf modelini yaratdıq. Daxili həmrəylilik, milli birlik, vahid amal uğrunda birləşməyimiz biza alava güc verdi, imkan vermedi ki, bəzi manfır xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdələr var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdələri dəf etdik, xalq olaraq, millət olaraq öz qururumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və səbüt etdik ki, heç kim bizim işimiz qarışmasın və qarşı bilməz. Əger bu birlik olmasayı, milli həmrəylilik olmasayı, biz heç vaxt torpaqlarımızı işğalçılarından azad edə bilməzdik. Bu illər ərzində biza qarşı aparanın qara piar kampaniyaları

yası, qarayaxma, şor-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırınsın, biz uzaqlaşaq, daxili problemlər içində bogulq və işgal edilmiş torpaqlar işgalçılardan elində əbdi qalsın. Güclü siyasi iradə, xalq-iqtidat birliyi bu planları da alt-üst etdi.

Qələbəmizin üçüncü əsas amili beynəlxalq saviyatlaşdırıcı uğurları məzdir. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan avval köçürüldübdür, nəca köçürüldübdür, hansı məqsədlərlə köçürüldübdür, hamisim biz dünya ictimaiyyətinə təqdim etdik, şübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz hallını tapmalıdır. Dünyanın bütün aparcı taşkilatları, bütün beynəlxalq taşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qarşalar qəbul edibidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İsləm Əməkdaşlıq Taşkilatının qətnamələri, Avropanın Parlamentinin qətnamələri və digər beynəlxalq taşkilatların qarşar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanıldı. Bu, biza əlavə gücləndirdi. Əgər biz bunu etməsəydi, bu gün münaqişənin ətrafında cararan edən proseslər biza böyük problemlər yarada bilərdi. Biz bu illar arzində bir çox ölkələrlə səmimi, işgūzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanın strateji tərəfdən hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydi, bu gün münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi.

Şuşa işgal altına düşəndə bizim əsas problemlərimiz həm o idi ki, ordumuz yox idi, rəhbərləş öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvədi Azərbaycan, demək olar ki, bütün ölkələrlə münasibatları gərginləşdirilmişdi. Bizi, demək olar ki, tacrid edilmiş vəziyyətdə idik. Ancaq bu güñ biz Ermanistanı tacrid edilmiş vəziyyət saldıq. Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, naqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzələr reallaşan layihələr təkçə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitaraflı,

həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyətlər olmasayı, problem dondurulmuş vəziyyətdə qala bilərdi.

Nəhayət və ilk növbədə, ordu quruculuğunu. Bu 17 il ərzində mənim işiminə əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirik, ordumuzu an müasir silahlarla təchiz edik. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi şayərlər göstəriləmlərdən və bəzən buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına tomin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən an müasir məhsullar. Budur bizim fəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-maişət problemlərinin həlli, təqəbüd çıxmış hərbçilərin məsələ problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz, demək olar ki, bütün hərbi şəhərciliklərimizi, hərbi bazalarımızı yenidən qurdug və onlar an yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyük qabiliyyəti. Döyük qabiliyyəti artdı. Azadlıq meydانında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya bizim gümüçümüzü göstərdi.

Döyük qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas ammdir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşməni texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan aşğarı azad edir, Azərbaycan zabitli azad edir, sinəsinə qabağa verərək, heç nadən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da aşğardır, düşməni məhv edən da aşğardır. Eşq olsun bizim əsgərlərimiz!

Bax, belə ordu yaratmışq biz! Deyirdik işgalçılara, deyirdik, düz yola galın, işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasetimiz birmanlı olub. Demişik ki, əgər məsəla sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla massaləni həll edəcəyik. Mən bunu dəfələrlə demmişim. Buna görə də tanqid olunmuşum bəzi ölkələr tərəfindən. Mən demmişim ki, bəs bizim torpaqlarımızı məğər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünü müdafiə hüququ var. Bu hüququ biza BMT Nizamnaməsi verir. Mən demmişim, əgər görsəm ki, danışqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu

hami bilsin – düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vəsitiçilər. Həmisi sözümüz üstündə durmuşəm. Azərbaycan xalqına na demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümüz üstündə durdum və artıq biz Qələbəni qeyd edirik.

Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıllı tamamilə dağdırılmış. Qubadlı, Zəngilan tamamilə dağdırılmış. Kəndlər, şəhərlər. Hadrüt qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri.

Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimi cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandırıram. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandırıbilsin. Ermənistan artıq öz acı möğləibiyyətini etiraf edir, özünü alçalla-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünənə ölkələrinən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, həni sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bayanatları mif idi, yalan idi. Yenilməz ordudur Azərbaycan Ordusudur! Bunu döyük meydanda göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərcinləri oraya, istekhəmlər qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamisini vurub dağıtmışq – mənəvi ruh, güc hesabına, birlük hesabına!

Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir. İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmışdır. Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qorar, qətnamələri bunu tələb edir.

Əziz bacılar və qardaşlar, bu gün bə müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqımı verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bayan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhişiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyük meydanda alırdı. Biz məlki vətəndaşlara qarşı heç vaxt mührəbə aparmamışq, bu dəfə də aparmamışq. Baxmayaraq ki, mənfur düşmən 93 məlki şəxs namərd atəşlərə öldürüb, 400-dən çox məlki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıy! Biz intiqamımızı döyük meydanda alacaqıq və alırıq! Onların ordusunu

məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik.  
Düşməni qovurq və qovacağı!

Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürayımda dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdi! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Götür aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azarbayanlıları!

Mən bu günlərdə dünya azarbayanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heysilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz möğürüx xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərməmişim, yumruq göstərməmişim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzizik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin ramzıdır. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlilik əbədi olacaq! Bu birlilik biza gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamı, manə olan xos münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasetim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqımı ləyaqətlə, sədəqətlə xidmət edəcəyəm. Şədəm ki, sözümüz üstündə durmuşam. Həmişə olduğu kimi, sözümüzə sadıq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də an xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən adadsan!

Əziz Şuşa, biz qayıtmışq!

Əziz Şuşa, biz səni dırçıldacəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

<https://president.az/articles/45756>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB

10 noyabr 2020-ci il

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

### Prezident İlham Əliyevin müraciəti

– Əziz həmvətənlər,

Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistandan Azərbaycan Dağılıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistən baş naziri imzalamışlar. İstərdim ki, bəyanatın mətni ilə sizi tanış edim:

**“Azərbaycan Respublikasının Prezidenti, Ermənistən Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı**

Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistən Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakılardı bəyan edirik:

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağılıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistən Respublikası həzirdə tutduqları mövqelərda qalacaqlar.

2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.

3. Dağılıq Qarabağda təmas xətti və Laçın dəhlizli boyu Rusiya Federasiyasının 1960 sayıda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət

sülmərəmli kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülmərəmli kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülmərəmli kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırlı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

5. Münaqişə tarşlarının razılışmalaşma əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülmərəmli mərkəz yaradılır.

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni tömən edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın döhlizi (5 kilometr enliyində) Rusiya sülmərəmli kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni tömən edən Laçın döhlizi üzrə yeni hərəkat marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülmərəmli kontingentinin göləcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın döhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vəsitişlərinin və yüklerin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın əraziyinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qaydır.

8. Hərbi aşırlar, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi hayata keçirilir.

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşları, nəqliyyat vəsitişlərinin və yüklerin hər iki istiqamətdə maneəsini hərəkətinin təşkilini məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiymanın Federal Təhlükəsizlik Xidmətinin sarhad xidmətinin orqanları höyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası tömən ediləcək.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri, Rusiya Federasiyasının Prezidenti”.

### X X X

Əziz həmvətənlər, əziz bacılar və qardaşlar,

Bu bəyanatın tarixi əhəmiyyəti var. Bildirməliyəm ki, bu bəyanat videokonfrans şəklində imzalanmışdır və ilk mərhələdə 3 ölkənin başçısı bu videokonfrans vəsitişləşə bəyanatı imzalamalı idilər. Ancaq sonunda Ermənistan baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə başadışlıdır. Çünkü faktiki olaraq bu bayanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Ona görə bu bayanatı videokonfrans formata Rusiya Prezidenti və mən imzalamışq və bu bayanat rus dilində tərtib edilibdir. Mənim burada imzam var, bu sənəd bu imzalamadan sonra Rusiya səfərinə təqdim edilib və Rusiya və Ermənistan dövlət, hökumət başçıları bu sənədi imzalayaqlar.

Bir daha demək istəyirəm ki, Ermənistan baş naziri Paşinyanın bu hərəkəti başadışlıdır. Halbuki hesab edirəm ki, hər bir insan öz əməllərinə görə cavab verməlidir. Hər bir insan hətta onun üçün, ölkəsi üçün on ağır, ən kritik vəziyyətdə özünü hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdiyik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərcəsinə imzalayacaq. Öz xoş ilə bunu imzalamır. Bunun – dəmir yumruğun hesabına imzalayır!

Bu bayanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad ediləsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qayıtdıq, biz Şuşada yaşayacaq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdaq, orada yaşayacaq, insanlarınızın 30 illik həsrətinə son qoyulur.

Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da – Dövlət Bayrağı Gündündə bizim növbəti şanlı hərbi qələbəmiz

olub. Çünkü noyabrin 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işgəlçilərdən azad edib. Şuşanın azad edilməsi, noyabrin 9-da 72 yaşayış məntəqəsinin azad ediləsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad ediləsi ilə Ermənistan ordusunun belini qırmışdır. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünkü bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülməden qaytarıq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonları bizi qaytarılır. Bu, böyük xoşbəxtlikdir. Mən fürsətdən istifadə edərək, Ağdam, Laçın, Kəlbəcər rayonlarının sakinlərini, bütün Azərbaycan xalqını bu münasibatla təbrik edirəm. Hər dəfə işğal altında olan hansısa rayon, şəhər işğaldan azad ediləndə mən o şəhər və rayonların sakinlərini təbrik edirdim, təsəvvür edirəm ki, onların hayatından bu nə deməkdir. Onların bəziləri, bəlkə də bir çoxları görəndə ki, uzun illər ərzində məsələ öz həllini tapmır artıq ümidişlərini itirmişdilər. Mən son 17 il ərzində köçkünlərlə çoxsaylı görüşlərimdə, onlar üçün yeni evlərin təqdimat mərasimlərində gördürüm ki, ildən-ilə onların ümidi azalır. Göründüm, ürkə ağrısı ilə bunu gördürüm. Göründüm ki, artıq onların bəziləri ümidişlərin itirib. Bəli, təşəkkürün bildirildi, təbii ki, onlara yaxşı şərat yaradıldı, onların problemləri həll olunurdu. Bilisirsin ki, macburı köçkünlər üçün Azərbaycanda görülen işlər heç bir başqa ölkədə görülənmür. Dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisədilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmadır və məndən xahiş edirdilər, cənab Prezident, qaytar bizi. Mən də hər dəfə onlara görüşəndə həm onlarda güclü iradə gördürüm, yenilməzlilik gördürüm, dövlətə sədaqət gördürüm, eyni zamanda, onların gözlərində nisil, həsrat gördürüm. Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qaydırırsınız, biz qaydırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi!

Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracaqıq. İndi bütün dünya görür ki,

mənfur düşmən bu torpaqları hansı vəziyyətə salıb. Bizim bütün binalarımız dağıldılb, tarixi abidələrimiz dağıldılb, muzeylərimiz talan edilib, təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıldılb, tohqır edilib. Azad edilmiş torpaqlarda yarıda qalmış məscidlərdə vəhşi düşmən bizi tohqır etmək üçün, bizim qırurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq. Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin da qisasını alıq.

Men noyabrin 8-də Şuşanın azad edilməsi ilə əlaqədar xalqımı mündə verəkən bildirmişdim ki, şəhidlərin ruhu qarşısında baş ayırməm. Birinci Qarabağ və İkinci Qarabağ mühərribələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlılığı nəticəsində biz torpaqlarımıza qaydırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyatə dönsülər, onların sağalması üçün də əlimizdən galani edirik və edəcəyik. Hətta on ağu vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytarıq. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işgəlçilərdən qarış-qarış azad edib, onlar bizim bayraqımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırb, bayraqımızı orada dalgalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziziyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sindirmədi, iradəmizə heç bir manfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarından qovacaqı! Heç bir danışçılar bizi maraqlandırırmı. Siz də yaxşı bilirsiniz ki, son bir ərzində mən danışçılar haqqında, ümumiyyətlə, səhəbət aparmıram. Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən mühərribədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksariyyəti bəşə düşürdə mən nəyi nəzərdə tuturam və səbirli bə güñə gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözlayırdı və bu gün gəldi. Dedik yetər artıq, bu əsərət yetər! Bizim şəhərlərimiz əsərət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini

göstərəcəyik, düşməni torpaqlarımızdan qovacaq və qoveduq da!

Sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bili. Artıq Azərbaycan xalqının səbri tükönmişdi və mən Ermənistən baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayıñ, Azərbaycan xalqının səbri ilə oynamayıñ. Siz Azərbaycan xalqını tanımırısz, siz tanıyaqsınız bizi, amma gec olacaq. Düz yolu golin, cixın bu torpaqlardan, bu torpaqlar sizə mənəsbən deyil. Amma nə etdirər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüquq, beynəlxalq konvensiyaları, o cümlədən Cenevre konvensiyalarını kobudcasına pozaraq nümayışkarana şəkildə xaricdən ermanılıarı gatırıb özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarı gizlənməyə, xunta başçısı özüne andığına mərasimi keçirmişdir və Ermənistən baş naziri gedib orada iştirak edib. Bu, biza sataşmaq deyildimi? Bunun hesabını sizdən soruşan olmayıacaqdımı? Hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq! Onun-bunun atayından yapıb bi 40 gündən çox bir müddətdə adam qalmayıb ki, zəhləsini tökməsin, yardım istəməsin, özünü alçaltmasın. Biz alçaltmışıq onu, əcəb də etmişik. Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vaziyətdə rəqs edəndə fikirləşəydi ki, bə gün gələcək, cəzasını alacaq, siyan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini göstərdik, dərsini verdik. Qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq. Demişdim ki, qovacaq, iti qovan kimi qovacaq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdamda, Kəlbəcərə də, Laçınca da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik.

Onların, demək olar ki, bütün texnikasını məhv etmişik, darmadağın etmişik. Bu 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, öz torpağında. Biz beynəlxalq hüquqa əməl edirik, biz beynəlxalq hüquqa hörmət göstəririk. Biz məlki vətəndaşlardan intiqam almamışız, heç vaxt almayıacaq və məhz buna görə məlki vətəndaşlar arasında düşmən tərəfdə itkilər çox azdır. Onlar nə etdirər? Onlar döyüş meydanında duruş gətirə bilmədiylər, qadıflar, ondan sonra ballistik rakətlərlə məlki vətəndaşlara atəş açıdlar. Bu, hərbi cinayətdir. Onlar bu

hərbi cinayətə görə cavab verəcəklər. Gəncə şəhərini Ermənistəndə ballistik rakətlərlə vurmaq alçaqlıqdır, alçaq hərəkətdir, cinayətdir. Bərdəni kasetli bombalarla atəş tutmaq hərbi cinayətdir. Mən demisəm Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağlımış Stalinqrad şəhərinə bənzəyir. Gündə, - özü də böyük şəhər deyil, - yüzlərlə məməri düşürdü, amma bir nəfər də tərpənmədi. Amma ermanılıər qaçış getdilər. Onların "yenilməz" ordusu məhv oldu, fərərilik başlandı, xunta başçısı Dağılıq Qarabağda ömr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyət cəlb olunacaq. Bizdə BİR nəfər fararı oldumu? Olmadı! Bir nafr də olmadı! Budur Azərbaycan xalqı! Məlki vətəndaşlar, evi dağlıb, mali batib, yaxın insanını itirib, yena də deyr ki, "Vətən sağ olsun". Ancaq irəli, irəli! Mənə yazılın məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik səni, get irəli, dayanma və getmisiş, dayanmamışam.

Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümde bəlkə də bə qədər müsahibə verməmişəm və bəzi ləri deyirlər ki, İlham Əliyev nə üçün müsahibə vermir. Hesab edirdim ki, mən öz mövqeyimi ifadə etmək üçün kifayət qədər imkanlara malikəm, tez-tez bütün məsələlərlə bağlı öz fikirlərimi bildirirəm. Mənim bütün faaliyyətim şəffafdır, keçirdiyim bütün iclaslar ictimaiyyətə təqdim edilir. Lüzum bilmirdim onda. Amma lazıim olan vaxtda 30-a yaxın müsahibə vermişəm və o müsahiblərdən demişim ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüquq müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addimlərimiz beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addimlərimiz bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işgalçıdan aldıq. Məlki vətəndaşlara bizim işimiz olmayıb və olmayıacaq. Düşmənin məskunlaşlığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz məlki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqiımız bundan ibarətdir.

Mən bu müharibə başlayandan sonra demişdim ki, bir çoxları, demək olar, bu məsələ ilə məşğul olan siyasetçilərin hamisi deyirdi ki, bu münəqşənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Manı tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dədim yaxşı yoxdursa, onda bunu sülh yolu ilə həll edin. Sizin əlinizdə bu imkanlar var. Siz böyük dövlətləriniz, böyük nüfu-

zunuz var, büyük imkanlarınız var. Nədir ki, sizin qabağınızda Ermənistən, nədir ki, ona təsir edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz? Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə. Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim başımızı nə qədər aldatmaq olar? Amma biz sübut etdik ki, hərbi həlli var. Və mən demişdim ki, mən istəyirəm və Paşinyan, deyirəm sənə, bayanat ver, öhdəlik götür, qrafik ver, cədvəl ver. Müharibənin ilk günündən mən bunu deyirdim. Hər kəs da bunu görə bilər. Müsahibələrimdə, xalqa müraciətlərimdə açıq demişəm, qrafik ver, cədvəl ver, rədd ol, çıx get, mən dayanıram. Yoxsa oradan deyirlər dayanın, buradan deyirlər dayanın. Yaxşı, bizim torpaqlarımızı işgal edəndə niyə bunlara "dayanın!" deyən olmadı? Bizim torpağımızı 30 il əsərat altında saxlayan Ermənistana nə üçün "buradan çıx get!" deyən olmadı! Bu, nadir? Yaxşı, biz indi öz gücümüzü güvənərək bu torpaqları şəhid verəverə, qan tökü-tökə azad edirik, biza "dayanın!" deyirsən, ona de ki, çıx. Demir. Bizi deyir dayan. Dediim dayanmayıacağım mən. Həc kim məni dayandırıb bilməz və dedim tələb edirəm sənədən Paşinyan, şəxşən özün, sənin xarici işləri nazirin, nə bilim o biri, bu biri yox, şəxşən özün öhdəlik götürməlisən, tarix verəmləsən nə vaxt rədd olursan bizim torpaqlarımızdan. Bax bu bayanatda o öhdəlik var. Məcbur edirik onu, məcbur etdik, zorla məcbur etdik, başına vurur vura məcbur etdik, bütün bədə emməllərinə görə, o donuzları bizim məscidlərimizdə saxladığınıza görə. Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur. İndi bu sənəddə öhdəlik var. Dekabrın 1-nə qədər rədd olacaq qalan işgal edilmiş torpaqlardan. Ona görə məsələnin hərbi yolu var. Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələdə dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Mən deyən oldu. Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məglubiyətin etirafıdır. Bu, hərbi kapitulyasıyıdır. Prinsip etibarilə mən tələb edə bilərdim ki, gələsin otursun orada, aşağıda, bax orada imzalasın onu. Amma mən belə adam deyiləm. Mən nə üçün kimisə alçaldım. O onszu da özünü alçaldıb. Bu rəzil duruma özü-özünü sahib. Gərək orada qarşını qablaşa verib, sərxoş vəziyyətdə Cıdır düzündə rəqs edəndə bu günü fikirləşərdi ki, gün gələcək hesabını verəcəksən, vərirən. Bax belə. Həc kim bizimlə zarafat edə bilməz. Həc kim Azə-

bayan xalqının səbri ilə oynaya bilməz. Həc kim bizi təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik.

Ona görə məsələnin həlli artıq tamim edilib. Əlbəttə, əgər Ermənistən atışkəsə əməl etsə, — mən artıq bütün əmərlərimi vermişəm, — komandanlıqlara əmərimi vermişəm, biz dayanırıq. Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünkü dayanmasa, biz də dayanmayacaqıq.

İndi beynəlxalq müşahidəçilər yaxşı bilirlər ki, kim atışkəsi pozub. Birinci dəfə kim pozub Göncəni ballistik rakətə bombardalyanda, ikinci dəfə kim pozub beş dəqiqə atışkəs vaxtından keçməmiş və üçüncü dəfə Bərdəni kasetli rakətlərə vurmaqla. İndi bu dəfə də pozsa, artıq mən hesab edirəm ki, özü lap peşman olacaq. Ona görə biz istədiyimizə nail olal bilməmişik. Biz düşməni məcbur edə bilməmişik. Mən faktiki olaraq onlara ultimatum vermişəm. Demişəm ki, çıxmalsan, çıxməsan sona qədər gedəcəyəm. Sona qədər! Ayın 8-də Şəhidlər xiyabanında demişəm ki, sona qədər gedəcəyəm və heç bir qüvvə məni dayandırıb bilməz.

Biz bu qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıł şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadruf qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi.

Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bize siyasi yollarla qaydır. Amma burada Ermənistən tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur olub. Çünkü biliirdi ki, bu sənədə imza atmasa, özümüz alacaqıq bu torpaqları. Hər kəs bunu biliirdi. Mən demişdim ki, qan tökmək istəmirəm, müharibəni dayandırmayıq, rədd olsun bizim torpaqlarımızdan! Belə də oludu.

Mən bir məsələni də qeyd etmək istərdim. Mən əziz xalqımı sənədin mətni ilə tanış etdim. Burada yeni nəzarət mexanizmi tətbiq edilir. Bayanatın beşinci bəndində yazılıb: "Münəqişə tarşflarının razılışmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atışkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır". Mən deyə biləram ki, bu mərkəzdə Rusiya və Türkiye hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə Türkiye rəsmi qaydada bu münaqişənin gələcək həlli və atışkəsə nəzarət etmək işində rol oynayaçaqdır.

Mən videokonfrans formatında imzalama mərasimindəki çıxışında həm Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğannın, həm Rusiya Prezidenti Vladimir Putinin söylərini yüksək qiymətləndirdim. Çünkü onlar doğrudan da bu 44-45 gün ərzində böyük saylı göstərmişlər ki, məsələ sülh yolu ilə həll olunsun. Eyni zamanda, mən çox şadam ki, artıq münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda, bölgədə galacək əməkdaşlıq formatını da böyük dərəcədə müsyyan edir. Çünkü Türkiyə ilə Rusiya arasındakı əlaqələr bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək səviyyədədir. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Beləliklə, hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatı daha da çoxşaxəli ola bilər.

Digər ənəmlı məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənədə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni naqliyyat kommunikasiya infrastrukturunu yaradıla bilər və yaradılmışdır. Bütün əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, monim təkidimlə bu bənd bu bəyanata salındı. Çünkü birbaşa Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidlə təsləblərim şadam ki, qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünkü mənfur dushman 1990-ci illərin əvvəllərindən və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, – çünkü orada vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürürləndi, – faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan arasından oraya hücumlar da edilirdi. Dəfələrlə demisəm, məhz Ulu Öndər Heydər Əliyevin casarəti və fəaliyyəti nəticəsində Naxçıvan işgal altına düşmədi. Erməni vandallarının belə planları da var idi.

Ona görə bu bəndi xüsusilə qeyd etmək istərdim və əziz naxçıvanlıları da bu hadisə münasibətlə təbrik etmək istərdim. Bildirməliyəm ki, naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu güna qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq

və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər.

Mən bir məsələyə de toxunmaq istəyirəm. Bu günlərdə biz Azərbaycan xalqının birliliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissə ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio karşısındakı, internetdə cəbhədən galan xəbərləri izleyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayış bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənələr vuruşaraq Azərbaycanın ərazisi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur. Çünkü monodövlətdir, orada ermənilərən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünkü heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi etnik tamızlamaq məruz qoyurlar, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sixşdırırlar, sixşdırırlar, sixşdırırlar. Amma bizim üstünlüyüümüz bax, bundadir, çoxmillətli, çoxkonfessiyali Azərbaycan bu müharibədə özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gatırımdır.

Mən bir məsələni de bildirmək, əziz xalqımıza çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bayanatda Dağılıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Baş həni Ermanistan tarafının təsləbləri ki, Dağılıq Qarabağ müstəqillik verilməlidir? Mən onlara muxtarıyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, "müstəqil dövlətdir". Bunlar uzun illərdə "müstəqil dövlət" kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdır. Bir kəlmə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsan, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhannəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayıacaq. Nə qədər ki, mən Prezidentəm, olmayıacaq. Ona gərə bu sənədə böyük böyük mənəsi var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək onu dəqiqi, böyük diqqətlə oxuyacaq və görəcək ki, biz nə

qədər böyük siyasi qələbə qazanmışıq. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsnə rol oynayır. Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidat birliliyi, siyasi münasibətlərin müsbət soviyyaya qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı faaliyyətimiz – bütün bunlar, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Mən bu günlərdə bir şəyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə töngidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərilərlər. Mən həmişə deyirdim ki, siyasi müstəvədə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldir. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə da əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Mən deyə bilarəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox ənəmlidir. Çünkü biz hamımız istayırik ki, Azərbaycan inkişaf etsin, hamımız istayırik ki, daha güclü ölkə olsun. Gütümüştü göstərməmişik, döyüş meydانında, siyasi müstəvədə, istənilən formatda. Müstəqilliyimizi göstərməmişik. İndi gün gələcək mühərribə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimda deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünkü mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını gördüm. Məni heç nə dayandırıb bilməzdi. Çünkü mən bilirdim ki, biz haqlıyiq. Biz öz arazi bütövlüyüümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu mühərribə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi – yenilməz xalq, damır iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, daqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz

Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacaqı! Bundan sonra heç kim bizi o torpaqlardan tərpdə bilməz!

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzina çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şəraც çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilarik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

<https://president.az/articles/45924>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB

20 noyabr 2020-ci il

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

### Prezident İlham Əliyevin xalqa müraciəti

– Əziz həmvətənlər,

Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağıdamlıları ürəkdən təbrik edirəm. Əziz ağıdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınızda qayıdacaqsınız.

Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtaraflı bayanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüquq beynlxalq norma və prinsiplər tənqidir. Bu hüquq biza BMT Nizamnaməsi tərəfindən veriliibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Deyə bilərəm ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə – bizim nəzarətində olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlı faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik. Menim göstərişimlə Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisə-

ləri yaradılmışdır. İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qaz-la təchiz edildi, orada bütün digər infrastruktur layihələri icra olundu, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Müğəm Mərkəzi inşa edilmişdir. Bütün bu obyektlərin açılışlarında mən şəx-sən iştirak etmişəm. Onu da bildirməliyəm ki, son illər ərzində monim göstərişimlə Ağdam rayonunun bizim nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salmışdır və biz Ağdam rayonuna 93 min köç-künү yerləşdirə bildik. Görülülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır.

İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planları-mız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdırılib. Mənim Füzuli və Cəbrayıla əsərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, büt-tün dünyaya gördü ki, hansı vəhşi düşmənə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hər-bi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düş-mən tərəfindən dağıdırılib.

Mən orada o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün kökün-lərimiz bu illər ərzində bir arzu ilə yaşayırlar ki, öz doğma torpaqları-na qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qurşunlar.

Biz Ağdam şəhərini bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssis-lər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, in-zibati binalar, sosial obyektlər, yollar və digar lazım olan işlər görülə-cək. Vətəndaşlara oraya qayıtmak üçün dövlət tərəfindən kömək göstərili-cək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünkü ham arazi baxımdan böyük rayondur, ey-ni zamanda, dediyim kimi, əhali baxımdan ən böyük rayondur.

Öslində, bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni yoluñ çəkilişi ilə bağlı bütün müvafiq göstəriş-

lər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrıilib, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayat etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Manim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölündüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət arzində bu yolu çəkək. Çünkü Azərbaycan vatandaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılaçq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müyyəyen müddədən sonra açılacaqdır. Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gölöcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir.

Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpə etmək üçün ardıcıl addımlar atacaq. Ağdamlırlar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır.

Ağdamın işğaldan azad edilməsi şəhəri Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermenistani döyüş meydanında möglüb etməsəydi, Ermenistan öz xoş ilə bizim torpaqlarımızdan çıxmayaçaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya rüyaq vəsait xarclənilib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilsəsin. Amma yena də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vatandaşlığı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər arzında bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Büttün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi.

Ona görə onlar bu istehkamları qurarkən və eyni zamanda, digər addımlar atarkən bir məqsədi güdürdürələr ki, bu işğali əbədi etsinlər. Əks-təqdirdə, onlar bizim tarixi şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirməyəcəklər. Ağdama bir eybəcər ad veriblər, Füzuliya başqa

bir eybəcər ad veriblər. Yeni xəritələr tərtib ediblər və bu xəritələrdə qondarma "Dağlıq Qarabağ respublikası" keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yox, işgal edilmiş digər bütün torpaqları da əhatə edirdi və bunu onlar beynəlxalq ictimaliyətə təqdim edirdilər.

Mən bu məsələ ilə məşğul olan vasitəcılərə dəfələrlə demişdim ki, siz buna diqqət yetirin. Siz indi bu məsələnin sühl yolu ilə həll olunmasından dəmərsiniz. Amma biz bunun tam əksini götürük. Görürük ki, Azərbaycanı ırsı bu torpaqlarda silinir, Azərbaycan abidələri, tarixi abidələr erməniləşdirilir, Azərbaycan məscidləri dağıdır, bizim bütün tarixi-mədəni ırsımız silinir, yeni xəritələr tərtib edilir. Ermənistən məktəbləri üçün hazırlanan darslıklarda qondarma "Dağlıq Qarabağ respublikası"nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilir. Ermənistən xarici dillərdə nəşr etdiyi kitablarda, bükletlərdə qondarma qurumu təqdim edərək işğal olunmuş bütün torpaqları əhatə edilir. Onlar qanunsuz yollarla beynəlxalq sərgilərdə iştirak edərkən də eyni hərəkətlər edirlər. Yaxşı, bəs, necə olacaq, siz deyirsiniz ki, bu, sühl yolu ilə həll ediləcək.

İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələrlə artıq yoxdur. İndi Kəlbəcər rayonunu boşaldan işğalçılar bütün evləri, binaları, məktəbləri dağıdırılar, sökürlər, öz vəhşiliyklərini göstərirlər. Bütün beynəlxalq aparıcı media qurumları bunu ləntə alır və dünyaya yayır, biabır edir onları. Onlar özləri özlərini biabır edirlər, qorxaqcasına qaçıclar bizim qabağımızdır. Bizim qabağımızda duruş gətirə bilənlər. Özlərinin yenilməz ordu adlandıranlar, döyüşken xalq adlandıranlar, bəs nə oldu sizin döyüşkən ordunuz? Haradadır bu? Pərən-pərən oldu, vurdुq, dağıtdıq, məhv etdik. Yoxdur Ermənistən ordusu, biz onu məhv etmişik. Bizim döyüş meydanındaki qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermadan qayıdır. Bu, böyük siyasi uğuru muzdur. Amma əgar o hərbi qələbə olmasaydı, bu da mümkün olmazdı.

Ağdamlılar Birinci Qarabağ mühəribəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ mühəribəsində - Vətən mühəribəsində də casarətla vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu Qələbəni biza bəxs edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına sabır versin. Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək onlara öz təşəkkürümü bildirirəm ki, belə

gözəl, ığid övladlar yetişdirilərlər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayitmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər plan hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar.

Bəsləkla, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münəaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydانında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilməşdir. Bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görülcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir. Çünkü mənfur düshəmən böyük araziləri minalasdırır. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzül və Cəbrayıl rayonlarına saşər edərək artıq qisa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni bütün bu işləri biz görəcəyik və bizim böyük qayğılış planımız hazırda tərtib edilir.

Mühərbiyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabitli qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərəarlilik edənlərin sayı 10 minni ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər – 10 mindən çox farari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi yandıran, insanımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıyla bilməz. Onların ordusu oğurlardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generali habis edildi?! Tuşonan satan, əsgərin payını satan generallar oğurdurlar. Onların "qəhrəmanları" qorxaqdırlar, onların rəhbərələri cinayətkardırlar. Ermənistən rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində – 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərərilər rəhbərlik edib. Son iki il yarım ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun səbəbi nadir? İşgal! Mən bunu dəfələrlə demişəm. Hər kas baxa bilər mənim çıxışlarımı, müsahibələrimə. Demişəm ki, bu işgal Ermənistəni uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işgalla barışmay-

cağıq, gec-tez torpağımızı qaytaracaq. Ancaq Ermənistan o tarixi şansı itirəcək. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkdir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözəlləri? Onlar na üçün müstəqil ölkə ola bilmedilər? İşgala görə. İşğaldan na qazandılar? Heç na. Biabır oldular siyasi müstəvədə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdiq və bizə lazım olan, beynəlxalq hüquqlu teləb edən qətnamələr, qaralar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünyada razılık oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, "məğlub edilmiş ölkə" damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarında yaşayırıdlar. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyaseti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç na. İndi isə bax, bu razılık durumda bir-biriñ didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər. Mən o vaxt demişəm ki, onlar ağıllarını başlarına yığışınlar, bu işgala son qoysunlar. Bu işgal davam etdiyəcə Ermənistan inkişaf edə bilməz və bilmədi. Siyasi cəhdən asılı, harbi cəhdən asılı, iqtisadi cəhdən natamam. İdeologiya baxımdan çox ziyanolı bir ideoloji əsaslar formalasdırıblar. Bunların ideoloji əsasları yalan üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Səxaltalıdırılmış keçmişdən ol çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədəvəti, kim bu kini-küdürüti yaşadıb öz ürəyində illərlə? Kim öz uşaqlarını nifrat hissisi ilə böyüdüb? Budur, bunun göləcəyi, budur, bunun reallıqları. Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışçı olub. İndi Rusiya ilə Almaniya arasındakı münasibətlər normal inkişaf edir. Avropanın ölkələri özleri. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Almaniya ilə Fransa na qədər müharibə aparıb. Hansı ölkənin xalqı bu nifratı öz ürəyində yaşıdır, bunu, necə deyərlər, alovlandırır. Bax, budur, Ermənistəni bu günə salan. Onlar bütün öz balalarında özləri günahkardır. Digər tərəfdən, qonsularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər? Türkiyəyə qarşı ərazi iddiası. Heç agli yoxdur. Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsdə deməkdir. Azərbaycana qarşı ərazi iddiası. Onlar

bu iddianı müəyyən müddət ərzində reallaşdırda bilmışdılər, bizim torpaqlarımızı işğal etmişdılər, qonşu xalqı didərgin salmışdılər. Hesab edidilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gəzləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayraqı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bələlərinin səbəbkərləridir. Onlara vurulmuş bu zarba, onların başına gelən bu hadisələr bəlkə də onları ayıtlı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırılsalar.

Mən nə üçün bu barədə danışırıam?! Çünkü biz bu bölgədə yaşayırıq və istər-istəməz bu qonşuluq davam edəcək, istəsək də, istəməsək də. Mən ölkə Prezidenti və Ali Baş Komandan kimi maraqlıyam ki, bölgəmizdə, Cənubi Qafqazda ədavət artıq son qoyulsun və normal, işğurlar münasibətlər qurulsun. Hər halda, biz bunu istəyirik. Mən müharibə dövründə demişəm, bir daha deyirəm, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı enik təmizləmə aparmamışq, necə ki, onlar bizi qarşı aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışq, biz onları qoruyuruq və bildiyiniz kimi, bu məsələ ilə bağlı önemli addımlar atmışq.

Biz onların şəhərlərini dağıtmamışq, halbuki dağda bilərdik. Şuşanı götürürəndən sonra Xankəndini dağıtmışaq nə böyük problem idi. Bir gün ərzində dağda bilərdik. Biz etdikmi bunu? Yox. Amma onlar nə güñə saldırlar bizim şəhərlərimizi. Ona görə bizim erməni xalqı ilə problemimiz yoxdur. Bir daha demək istəyirəm ki, vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni xalqı. Azərbaycanda minlərlə erməni yaşayır. Onlara bir söz deyən var ölkəmizdə? Yox. Azərbaycan vətəndaşları kimi normal yaşayırlar. Əminəm, bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də gün galəcək başa düşəcəklər ki, onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanlayan yaşamaq, qonşuluq şəraitində yaşamaq və bütün bu çirkin əməllərdən əl çəkməkdir.

O ki qaldı, bu gün Ermənistən tərəfindən növbəti bir uydurmanın ortalağı atılmasına, mən ona da aydınlıq götirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qəçqın olub. Yalandır. Dağlıq Qarabağ ərazisində və işgal edil-

miş bizim torpaqlarda ikinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Biz bunu haradan öyrənmişik? Bizi operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın sabəbələrindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənlər. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayır. Yaxşı, belə olan halda 90 min qəçqın haradan geldi? Yənə saxtakarlıq, yənə yalan. İndi yənə məliyə-məliyə, sürüna-sürünə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin. "Mənə kömək edin" onların ideologiyasının əsas prinsipidir. Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Ancaq kimdənsə, nə işə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, tələb irəli sürmək kimi xeyir gətirib bu günə qədər?

Biz qəçqınların sayı ilə bağlı bu vələnləri ifşa edəcəyik və əgər bu qəçqınlar olubsa, o, bizim günahımız deyil. Çünkü biz mülki əhaliyə qarşı vuruşmamışq. Onlar mülki əhaliyə qarşı vuruşublar. Bizim mülki vətəndaşlar arasında 94 şəhidimiz var, 400-dən çox yaralı mülki şəxs var, 3000-dən çox evimiz dağıldıb. Onlarda mülki şəxslər arasında itkilər qat-qat aşağıdır. Amma onlar bizim mülki əhalini maqsad-yönlü şəkildə vururdular. Gəncəni ballistik rakətlərlə vurmaşdular. Kasetli bombalarla Bərdəni vurmaşdular, fosforlu bombalarla. Bu, harbi cinayətdir. Tərtər şəhəri, demək olar ki, dağıdılib. Ən çox mərmi düşən Tərtər idi. Hər şəhər mənə məlumat verilirdi nə qədər mərmi düşür. Gün var idi ki, bir şəhərə, özü də balaca şəhərə iki min mərmi düşürdü. Bu, erməni vəhşiliyi deyilmə? Xocalı soyqırımının təkrarı deyilmə? Görün biz kimlərə üz-üzə idik və biz kimi möglüb etmişik? Yənə də deyirəm, bu, təkcə ərazi bütövlüyüümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyani erməni faşizmindən xilas etdik. Amma baş qaldırı bilsər. Ancaq bizi imkan verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacaqıq. Öz vətəndaşımızı müdafiə etmək üçün istənilən addımı atacaqıq və heç kim bizi saxlaya bilməz. Bu 44 gün ərzində bütün dünya gördü. Heç kim bizim qabağımda dura bilməz, bizi şərt qoya bilməz. Bizi müharibənin ilk günlə-

rında şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri şərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilək ki, kiminsə qabağında baş oyek və mən də o liderlərdən deyilək ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazımlı gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər biza qarşı hər hansı bir təxribat tərədiłlərsa, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi dərda bilməz.

Hazırda Qarabağ bölgəsində mövcud olan coğrafi vəziyyət, olbəttə ki, bizim imkanlarımızı qat-qat artırıb. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, kimin əlində hansı imkanlar var. Ona görə mən bir daha sözümüz demək istayırom. İndi Ermənistanda daxili böhran hökm sürür. Bu da təbiidir. Çünkü hərbi möglübliyyət, özü də belə biabırçı möglübliyyət, əlbəttə ki, istənilər ölkədə təlatüm-lərə gətirib çıxara bilər. Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə galorsa, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırlıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanımı tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin! Bundan sonra təbii ki, bu bölgədə Azərbaycanın imkanları genişlənəcək, o cümlədən təsisi imkanları. Amma bizim imkanlarımız yalnız əməkdaşlıqla hesablanıb. Bu güñə qədər yaşadığımızı bəyləğdə gördüyüümüz bütün işlər əməkdaşlıqla təkən verib. Bütün layihələrimiz – energetika, nəqliyyat, humanitar layihələrimiz əməkdaşlığı dorinlaşdırır. Biz bir dənə də səhv addım atmamışq, misal üçün qonşumuza hansısa problem yarada biləcək bir dənə də addım atmamışq. Ona görə qonşu ölkələrlə münasibətlərimiz normaldır, yaxşıdır. Deyə bilərəm ki, bir çoxları üçün nümunə ola bilər. Ermənistandan qonşuları ilə münasibətləri necədir? Azərbaycanla belə işğal, Türkiyəyə qarşısı əiddiası. Rusiyaya indi, necə deyərlər, nəzəri əzadlıq ifadə edir. Man bunu bilərəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiylər. Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər. Gürcüstana da eyni əiddia irali sürür. Çünkü Gürcüstan da mühərbiə dövründə öz hava sahəsini bağlayıb və quru yollarla silahların daşınmasına imkan verməyib. O da istəməyib ki, vəhişi düşmən mülki vətəndaşlarınımı öldürsün. Onlar Rusiyaya qarşı əiddi qaldırırlar ki, Ru-

siya bunlara kömək etməyib. Rusiya Prezidenti öz müsahibəsində ki-fayst qədər açıq və tam daqiq məlumat verdi, öz mövqeyini bildirdi. Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınmış öz ərazisində müharibə aparır. Ona görə burada hansısa bir müttəfiqlik münasibətlərinin qarışmasına imkan yaradılmasından səhəbot gedə bilməz. Ancaq bunlar hamıya irad tuturlar, hamıdan narazılırlar. Belə təfəkkürlə necə yaşıamaq olar?

Biz isə bundan sonra inkişaf yolumuzla daha sürətlə gedəcəyik. Biz döyüş meydanında istədiyimizə nail olduq. Əsgər və zabitlərimiz öz gücünü göstərdi. Biz siyasi müstəvədə gücümüzü göstərdik və üçtərəflə bəyanat bizim maraqlarımıza tam cavab verir. Məhz buna görə bu bəyanat dünyanın gözü qarşısında imzalandı, Rusiya Prezidenti və mən. Amma Ermənistannın baş naziri bunu haradə imzalayıb onu hələ ki, yaqın etmək mümkün deyil. Amma o qədər də önməli deyil. Hansısa anbarda, ya qapalı bir yerdə, ya yaşadığı bunkerda, fərqi yoxdur. Onun imzası orada var. O, əslində, kapitulyasiya aktıdır. Bu, Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayraqımızın ucaldılmasıdır. Füzuli, Cəbrayıł, Zongilan, Qubadlı, Hadrut, Suqovuşan, Murov dağı, Şuşa döyüş meydanında işğalçılarından azad edilib, o cümlədən Laçın rayonunun bir neçə kəndi, Kolbəçər rayonunun bir hissəsi. Bu, şərtləndirib bizim qələbəmizi. Bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaradı. Amma baxın beynəlxalq təşkilatların buna reaksiyası nadir? Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözla baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan? Yaxud da ki, monitoring komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin edilir. Ermənistana monitoring altında olmalıdır. Niyə susursan Avropa Şurası? Həni sənin rəhbərlərin, həni sənin monitoring komitən, siyasi komitən. Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də mağlub edilmiş diktator, rəzil vəziyyətdə olan diktator. Bəs, niyə səsinizi çıxarırmırsınız? Bəs, həni sizin demokratianız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayıacaq. Mənim sözlerimdən sonra bax, görərsiniz, olmayıacaq. Ört-basdır edəcək, ört-basdır. Avropa Parlamənti Azə-

baycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti mahv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırırmızzı? Niyə? Müntəzəm olaraq biza qarşı çırキン kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik rakətələ bizi vurdुsusdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdúsusdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz? Deyin, cavab verin. Yoxsa, yerində duran burada bizə mız qoymaq istəyir, sataşmaq istəyir. Hamisının cavabını verirəm, hamisının, artıqlaması ilə.

Ermənistən diktatoru bunkerdə otura-otura özünü tamamilə dünəydan, öz xalqından təcrid edib, Azərbaycanda xalq-iqtidər birlüyü. Bax, budur fərqli. Budur bizim gücümüz. Bizim gücümüz birliyimizdədir. Güc və birlilik. Yəqin, Azərbaycan xalqı xatırlayı, son 3-4 il ərzində mən öz çıxışlarimdə dəfələrlə demişdim ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili öna çıxır, "kim güclüdür o da haqqıdır" prinsipi üstünlük təşkil edir. Bütün bunları mənim çıxışlarimdə görmək olar. Çunki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirmə ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz adələt yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıdır və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğunu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurdub, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurdub. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılarından azad etmişik.

Man bu gün Ağdamın azad olunması xəbərini xalqımı böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz,

ilk növbədə, işgaldən azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarını səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytarıq.

Əziz xalqım, əziz ağdamlılar, sizi bu gözəl tarixi hadisə münasibətlə bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ağdam bizimdir! Qarabağ Azərbaycandır!

<https://president.az/articles/47221>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB

25 noyabr 2020-ci il

Noyabrin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

### Prezident İlham Əliyevin xalqa müraciəti

– Əziz həmvətənlər, bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.

Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistandan Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bılır ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistən Respublikası ilə sərhədi yox idi. Ermənistən Dağlıq Qarabağdan Laçın rayonunu ayırdı, Laçın dəhlizini ayırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistandan Dağlıq Qarabağ arasında coğrafi bağlılığı yaratdı və düşmənin məqsədi möhəz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra, demək olar ki, Ermənistandan Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlılar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistənin sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlükler təmin etmişdir.

Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa masuliyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünkü əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyətə gəlməsyidilər, əgər dövlət çevrilişi etməsyidilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdib na ola bilərdi, na olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyəti onlar daşıyır. Çünkü 1992-ci ilin yaz aylarında hakimiyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yanmışdı və hakimiyət uğrunda mübarizə çox ciddi fəsədlər gətirib çıxmışdı. Ermənistən isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlımları hakimiyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzurəni tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəldildi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nöticəsi idi. Başqa cür ola da bilməzdii. İndi gənc nəsl xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. O adamların heç bir təcrübəsi yox idi. O adamlar – o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusiilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə harisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə gətirib çıxardı. Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin sadri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi – komsomoldan çıxmış karyerist, özü də sonrakı məhələdə öz liderinə xayanat etmiş, onun kürsüsüne, kreslosuna göz dikmiş, onun ölümüñə hamidən çox sevinmiş və ondan sonrakı həyatını,

sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan hansı idarəcilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı? Xarici işlər naziри. Həc bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa düşmürdə xarici münasibətlər nadir, bəyənəlxalq norma, prinsiplər nadır? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağızına gələni danışırı. Müdafiə naziri, riayiyat müəlliimi. Riayiyat mülliimi müdafiə naziri ola bilərmi? Məhz bu riayiyat mülliimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə, başıma güllə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz qaytarmışq, biz. Siz satmışınız onu, xalq xainləri. Daxili işlər naziri. Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyüldü, canlı efirdə maşınların yük yerinə atıldı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri. Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi. Baxın, bu təzadlara baxın. Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatın prinsipləri əsasında qabağa aparmaqə masul olan adam elmi kommunizm üzrə kiçik elmi işçi idi. Hansı idarəcilik, hansı islahatlar, hansı müdafiə qabiliyyəti təmin oluna bilərdi? Bizim dərdimiz və fəciəmiz budur ki, təsadüfi adamlar hakimiyətə gəldilər, hakimiyəti qanunsuz yollarla qəsb etdilər və ölkəmizi uçuruma apardılar.

Əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. Öz laxlamış hakimiyətini saxlamaq üçün vətəndaş mühərribəsi başlamışdır. Öz əsgərləri əsir götürmüştərlər. Gəncəni bombardamışdır. Bunu heç kim unutmasın! Bilməyinlər bilsinlər və gənc nəsil bilsin, kim bizi bu bələya saldı? Kim bu bəlinin səbəbkədir? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkədir? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır – savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir tacrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər.

Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsa sırr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özünükülsədiriblər. Tarix baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni kəsişləri, onların havadarları, bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılınır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Buz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, mühərribə dövründə Heydər Əliyev Fonduñun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona gərə heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq. Azərbaycanın multikulturalizmə, dinişərək münasibətlə bağlı apardığı siyaset bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlər qarşılanır. Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağlıq məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıllı, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağdırılib, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyə bu, narahatlıq doğurmurdur? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmır, bizzən başqa? Mən bu məsələni dəfələrlə bəynəlxalq tribunalardan, bəynəlxalq kürsülrədən, xarici həmkarlarımıla təmaslar əsasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim bəynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir

Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittihəm etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsin.

Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük orazını qidalndırır. Ancaq manfur düşmən bizi bu imkanlardan məhrum etdi. Çünkü Tərtər çayı 1970-ci illarda Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarına axıdlıdır. Sərsəng su anbarı o vaxt o məqsədə tikilmişdi ki, Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda suvarma işləri tömən edilsin. O vaxt Sərsəng su anbarı inşa ediləndən sonra heç vaxt suvarılmayan 100 min hektar arazi artıq suvarılmağa başlamışdır. Ağdam, Goranboy, Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan qayaqlanırdı. Manfur düşmən suyu müvəzzət kəsdi. Yaxda suyu kəsirdi, qışda buraxırdı və su basıldı bütün torpaqları. Bax, biza qarşı ekoloji terror təşkil edildi. Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var. Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dayışdırılması və digər əlamətlər var. Baxın, Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarından və ondan sonra Suqovuşan su anbarında yığıldı, işğalçının maraqlarını tömən edirdi, biza isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsi başlamışdır və 100 min hektara suyun verilməsi nəzərdə tutulur.

Kəlbəcər rayonunda böyük məsə arazaları vardır. Kəlbəcər rayonunda 24 min hektar məsə arazisi var. Bu, böyük sərvətimizdir. Manfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldurlar, meşələri yandırırlar ki, ekoloji facia, falakət yaratırlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlara tikmayırlar. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürler. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Men bir daha deyirəm və hər dəfə də deyəcəyim, bizim Qələbəmiz təkcə Ermənistən dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.

Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahalarımız var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bəhətliyələrlə vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, har kas görə bilər. Hamisini bərpa edəcəyik, Kəlbəcəri yenidən quracaq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermİŞEM ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlanılsın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdaqdır.

Kəlbəcərdə manfur düşmən digər cinayət də törədib, qanunsuz məskunlaşma aparıb. Həm Ermənistən arazisindən qanunsuz yollarla orada insanlar məskunlaşır, həm də xarici ölkələrdən. Bu işa hərbi cinayətdir və Cenevə Konvensiyasına görə hərbi cinayət sayılır. Biz düşməni məsuliyətyə calb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağııntıllara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda də həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbile keçib oradan.

Biz işa qurub-yaradarıq. Biz bu şəhərləri, bu rayonları yenidən dircəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planları reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yoluq çəkilişi artıq başlanılmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi – Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirkəm. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermİŞEM ki, bu, tezliklə tömən edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relief var orada. Amma biz bunu edəcəyik. Dəmir yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yoluğun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yoluğun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır. Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha

demək istəyirəm, ilk növbədə, dəymış bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə idddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımı tədbirlər. Ondan sonra yollar. Biz düşməni Şuşadan qovan da oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən.

Bizim əsgərlərimiz görəndə ki, Ağdam rayonunun bir kəndində erməni əhalisi vaxtında çıxa bilməyib, onlara çıxməq üçün şərait yaradılar. Onlara söz deyən olmayıb. Amma mənfiy dürsənə bizim meşələrimizi yandırır, evlərimizi yandırır, su xəttini sıradan çıxarıb. Hesab edir ki, bu, bizi dayandıracaq? Biz istənilən yerə su xətti çəkmmişik – ucqar dağlara çəkmmişik, dağ kəndlərinə çəkmmişik. Hamisini bərpa edəcəyik, hamisini. Artıq müvafiq göstərişlər verilibdir və əminəm ki, biz bu işləri vaxtında görəcəyik.

Düşmən Kəlbəcərə yeni cybəcər bir ad verib. Onlar “Dağılıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdilər. Hanı o xəritələr? Hamisə mahv oldu. O xəritələr, sadəcə olaraq, kağız parçasıdır. Həm Dağılıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini, Şuşanı, eyni zamanda, ətrafda yerləşən bütün 7 rayonu da aid etmişlər “Dağılıq Qarabağ respublikası”na. Bu xəritələri dərc edirdilər, dörsliklər salmışdılar, sərgilərdə nümayiş etdirirdilər. Bu xəritələri onlar elə təqdim edirdilər ki, budur “Dağılıq Qarabağ respublikası”. İndi nə qalib o xəritələrdə? Heç nə. Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində lazımi addımlar atıbdır.

Mən bir daha danışıqlar dövrünə qayıtməq istəyirəm. O vaxt dəfələrlə mən deyildi ki, münəaqış yəlñız sülh yolu ilə həll olunmalıdır. Deyə bilərəm ki, bütün beynəlxalq taşkilatlar, təməsda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki, münəaqışın hərbi həlli yoxdur. Bu, ifadələr açıq mətbuatda da var. Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa torpaqlarımızı hərbi yolla azad edəcəyik. Deyirdim ki, mühərribə heç zaman istisna olunmur. Danışıqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürüldü ki, Azərbaycan tərəfi mühərribə yolundan imtina etsin. Mən heç vaxt buna razılıq vermirdim. Ondan sonra mən ittiham etməyə başlayırdılar ki, İlham Əliyev mühərribəyə başlamaq istəyir. Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Amma həll et-

mək istəyirəm. Ermənistan nə istəyirdi? Status-kvonu saxlamaq, əbədi etmək. Hesab edirdi ki, ağor 26-27 il ərzində buna nail olubsa, deməli, bundan sonra da nail olacaq. Hesab edirdilər ki, onların havadaları daim onları müdafiə edəcəklər, onların arxasında duracaqlar, onların əvəzinə mühərribə aparacaqlar. Onlar, ümumiyyətə, hesab edirlər ki, bütün dünya bunlara borcludur. Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsinə idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəya qadırsınız? Əgər hər zaman kiminsə ətəyindən yapış ibahətə hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəya qadırsınız? Bax, bu təfəkkür onların cəmiyyətinə də demək olar ki, yanlış istiqamətə aparıb. Bu gün də hamidiyən narazidirlər. Bu gün də hamiya qarşı idddialar irəli sürürər ki, na üçün bizi heç kim müdafiə etmir. Sizi kim müdafiə etməlidir? Siz müştəqil ölkəsiniz, – əgər belə demək mümkündürə, – müştəqil ölkə kimi də yaşayın, bu, birləncisi. İkincisi, siz başqaşının torpağını zəbt etmisiniz. Bir milyon insanın evsiz-eşiksiz qoymusunuz. Bütün binaları, evləri, şəhərləri dağıtmışınız. Siz özünüzü vahşılardan kimi aparmısınız. Haqq-ədalət sizin tərəfinizdə deyil, beynəlxalq hüquq sizin tərəfinizdə deyil, tarixi həqiqət sizin tərəfinizdə deyil. Amma hesab edirdilər ki, bu torpaqları əbədi saxlayacaqlar. Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər dəyişəcək. Azərbaycan xalqı bunu unudacaq, bu vəziyyəti barışacaq. Səhv etdilər. Heç vaxt biz bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən Prezident kimi bu illər ərzində alımdan gələnəm edirdim ki, Dağılıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun. Həm ölkə daxilində votanpərvərlik, milli qürur, həmərriylik hissələri daha da yüksək səviyyəyə qalxın. Həm beynəlxalq müstəvədə dəim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, tacavüzkar kimdir, zarərçəkmis tərəf kimdir və bizi buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən mühərribəsi dövründə xarici mətbuatda diqqət yetirsək, görərik ki, olbətə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar təstünlük taşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövründə fəqli olaraq bir çox obyektiv, həqiqəti öks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya mühərribəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvədə qələbə qazandıq. Mühərribənin nəticələri mən deyən kimi oldu. Mən ilk günlərdən deyirdim ki, bu

məsələ öz həllini hərbi, siyasi yollarla tapmalıdır. Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandırıbilərik və buna hazırlıq. Bir şərtlə, Paşinyan şəxsan özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix vermelidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarınımız dayandırıram. O, artıq cəzasını alıb. Halbuki o vaxt o, 7 şərti biza irəli sürəndə demişəm: Mənim bir şərtim var, – sənین yeddi şərtini zibil yesiyinə atıram, – rədd ol, çox get torpagımızdan. Öz xoşunla çıx get. Əgər qulaq assayıdı, bu rəzil vəziyyətə düşməzdi. Mühəribənin nəticələri də mən deyan kimi oldu. Biz Cəbrayıllı, Füzulinli, Zəngilani, Qubadlılı, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa biza deyəcəklər. Paşinyan, harada imzalamışın sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib.

Mühəribə bir daha göstərdi kim kimdir. Ermənistan mağlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

<https://president.az/articles/47778>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB

1 dekabr 2020-ci il

Dekabrin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

### Prezident İlham Əliyevin xalqa müraciəti

– Əziz həmvətənlər,

Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürkəndən tövrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir gülə atmadan biz Laçın rayonunu qaptardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bəzək natiçəyə gətirib çıxarı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın biza qatarıldı. Biz bu rayonları bir gülə atmadan, bir şəhid vermədən qatarırsıq.

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir. Laçın rayonunun zəngin təbiiyi, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın galəcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracaq. Əziz laçınlıları bu gözəl hadisə münasibətlə ürkəndən tövrik edirəm, gözvdinliyi verirəm. Laçın işğal olunanda bu rayonda təqrirən 50 mindən bir qədər çox əhali yaşayırırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacaq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytarıq.

Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünkü hər tərəf dağdırılıb, infrastruktur dağdırılıb, binalar sökülb, inzibati binalar sökülb. Hazırda o yerlərdə ya-

şamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addimları atacaqıq. Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanılmışdır. Prezidentin ehtiyat fondundan müvafiq vasait ayrılmışdır. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanmışdır. Bu, onu göstərir ki, biz bu işləri maksimum səmərə ilə və eyni zamanda, qisa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirəmədən bütün işləri təşkil edək. Artıq müvafiq dövlət qurumunu da yaradıldı və bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır.

Laçın rayonunda bizim böyük meşə sahələrimiz var – ərazinin 22 min hektar meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və eyni zamanda, işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağıçıdır. Mənfur, vəhbi düşmən bizim meşələrimiz 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıldılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kasılmış ağacların bərpası da diqqət mərkəzində olacaqdır.

Onu da bildirməliyim ki, bizim böyük çayımız – uzunluğu 100 kilometrdən çox olan Həkəri çayının mənbəyi Laçın rayonundadır. Bu da böyük strateji əhəmiyyətə malik olan məsələdir. Deyə bilərəm ki, bizim 10-dan çox böyük və kiçik çayımızın mənbəyi işğaldan azad edilmiş torpaqlardadır. Onların arasında 4 çayı xüsusişə qeyd etmək istədim. Çünki bu çayların uzunluğu 100 kilometrdən çoxdur. Tərtərçay 200 kilometr, Bazarçay 180 kilometrə yaxın, Xaççınçay 120 kilometrə yaxın – bu 3 çay Kəlbəcər rayonunda yerləşir. Həkəri çayı da böyük çaylarımızdan biridir, uzunluğu 100 kilometrdən çoxdur. Bunuñ çox böyük əhəmiyyəti var. Çünki Azərbaycan ərazisindən keçən bizim əsas çayların mənbələri başqa ölkələrdə yerləşir – Kür çayı, Araz çayı, Samur çayı. Bizim bu 3 əsas çayımızın mənbələri başqa ölkələrdə yerləşir. Əlbəttə ki, 4 böyük çayın mənbəyinin ölkəməzin ərazisində olması böyük üstünlüyüümüzdür. Ancaq bu ərazilər işğal altında idi. İndi bu ərazilər işğaldan azad edilib. İşğaldan azad edilmiş torpaqların və orada həyatın bərpası üçün əlbəttə ki, çay resurslarımızın

çox böyük əhəmiyyəti olacaqdır. Artıq müvafiq göstərişlər verilib və su anbarlarının tikintisi nəzərdə tutulur. Bu, özüyündə kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın təmin edilməsinə çox böyük təsir göstərəcək amillərdən biridir.

Bütövlükde azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məhamətli istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacaqıq.

Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizli keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işgalçılardan nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış bir gə bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəə var idi. Mən buna etiraz edim və natiqədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nətiliyyyətdir. Laçın dəhlizli erməni işgalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyim ki, bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusişə Şuşa şəhəri işğaldan azad olunanından sonra qisa müddəə arzında. Bəyanatın ilkin versiyasında biza təklif edildi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qatı etiraz edim və dedim ki, Ermənistən tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərinin təmin etmək üçün bən qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbul edilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və natiqədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşıyan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni shata edir.

Onu da bildirməliyim ki, uzun illər ərzində – 30 il yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusişə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önemli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistən tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermə-

nistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azınlıqlaşmışdı. Bunun natiqəsində, məhz Laçın rayonunda çox ciddi maskunlaşma siyaseti aparılırdı. İşgaldən azad edilmiş digar yerlərdə qanunsuz maskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmde yox. Misal üçün, ağor Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına baxsaq, orada daha çox hərbi hissələr yerləşirdi. Çünkü orada bütün evlər, binalar monfur düşmən tərəfindən dağıdılmışdı. Orada hərbçilər, onların ailə üzvləri yaşayırı və çox as sayda mülki əhali yaşayırı. Xarıcdən gotirilən ermənilər oraya göndərilmişdir. Laçın rayonu isə artıq Ermənistan tərəfindən çox ciddi dərəcədə nəzarət alınmışdı və orada çox böyük maskunlaşma programı icra edilmişdi. Orada minlərlə insan yaşayırı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırı. Yəni Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın döhlizli haqqında danışıqlar zamanı mövzulara toxunxanə həmşə həm Ermənistan, həm də onun havadalarını qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa biza deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır.

Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, – istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, – təsadüfi deyil ki, işğaldə olan rayonları Azərbaycana qaytarılması məsəlesi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik. Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın döhlizli istisna olmaq şərtlə ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırı ki, ağor bu 7 rayon Azərbaycana qaytarılacaqsası, mütləq Dağılıq Qarabağın statusu cyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə möşğül idi və heç bir rayonu biza qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi bəlo idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağılıq Qarabağın müstəqiliyini ya tanımlıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımlıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağılıq Qarabağ müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın döhlizli Ermənistana veriləcəkdi, özü də döhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər.

Mən deyə bilərəm, bu 17 il ərzində dəfələrə biza müxtəlif yerdən, xarici dairələrdən bəlo signallar galirdi ki, indi beş rayonu alın, bununla da kifayətlərin. Siz mühərribədə məglubiyətə uğramışınız, Ermənistan mühərribədə, – Birinci Qarabağ mühərribəsi nəzərdə tutuldu, – qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, siz vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağılıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi siza qaydu bilər.

Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmama, heç bir razılaşma ola biləməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyüümüz bərpə edilməlidir. Deyirdim ki, mühəriba variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm bəynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırıldıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri biza deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mon deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış bəyanata ağor kimse müdafiə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdələr var. Bu cəhdələrin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünkü bu razılaşma bəzilərini çox qıcıqlandırıb ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və bəyanatın müddələrinin icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə biləməz. Razılaşmaca icra edilir və icra edilməlidir.

Bir dəha demək istəyirəm ki, biz yeni reallıq yaratdıq, qələbə cəldiq, düşmənin başını aşarək, düşməni torpaqlarımızdan qovaraq yəni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışı. Bu bəyanatın altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində, kapitulyasiya aktına öz imzasını qo'yub. Ermənistən ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun.

Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırıldı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkəcə Ermənistan üçün yox, başqları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işgalçı qüvvələr torpaqlarımızdan çıxın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyüümüzü bərpa etdik. Biz işgala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və galəcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nadən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-də imzalanmış bayanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır.

Ona görə Laçın rayonunun bizi qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min, 5 min kvadratkilometrə yaxın ərazini döyük meydənidən azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uğurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvindən o qədər böyük uğurları var. Uzun illər nə qədər düşünülmüş siyaset aparmışdır. Bir çox hallarda bu siyasetin olamətlərini içtimaiyyətə təqdim edə bilmirdik. Cənubi sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyaset apararaq bir nöqtəyə vururdıq, bir məqsədimiz var idi – torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyük meydənidə, həm danışçılar masasında və razılığa yolu ilə. Mən deyəndə ki, məsələnin hərbi yolu var, bunu nəzərdə tuturdum. Əgər düşmənin başını əzməsəydi, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı. Düşmən bu işgali əbədiləş-

dirmək istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü. Laçın rayonuna da bir eybəcər erməni adı vermişdilər. Artıq yoxdur bu ad, zibil yesiyina atıldı bütün başqa eybəcər adalarla bərabər.

Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi. Mən bir daha demək istəyirəm ki, hər bir rayonun işğal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işğalı imkan verdi ki, artıq Ermənistan ilə Dağılıq Qarabağ arasında yol başlığındı olsun. 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçının işğal altına düşməsi böyük itkimiş idi. Artıq Ermənistan bu döhliz vasitəsilə silah-sursat, canlı qüvvə göndərirdi. Əlbəttə ki, bu, böyük itkilərə gətirib çıxardı. Ondan təxminən bir il sonra Kəlbəcər rayonu işğal altına düşdü.

Demək olar ki, bütün bunlar sonrakı işğal üçün zəmin yaratdı. Onu da bir daha demək istəyirəm ki, Laçın rayonu işğala maruz qalandan Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizəni aparanlar Laçını, Şuşanı, Kəlbəcəri düşmənə satdılar, demək olar ki, Azərbaycan dövlətçiliyini uğurum kənarına qoydular. Biz bütün bu tarixi yaxşı xatrlayıraq. Bu gün Laçın rayonunu bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad etmək böyük qələbəmizdir.

Mən bir daha demək istəyirəm, – artıq onu demisəm, – onszu da biz Laçını da, Kəlbəcəri də, Ağdamı da alacaqdıq. Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməldir ki, Kəlbəcər və Laçın rayonlarının çox çatın relyefi var. Kəlbəcər rayonuna əvvəlki, sovet dövründə gedən yol Ağdərə rayonundan keçirdi. Sovet vaxtında bu rayona Mardakeri deyilirdi, orada ermənilər yaşayırırdı. Başqa yol, demək olar ki, yox idi. Biz indi Kəlbəcərə Göygöl və Daşkəsan rayonlarından daxil olmuşuq. Xüsusiələ qış mövsümünü, çatın relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı.

Ona görə bizim qələbəmiz tarixi Qəlobədir. Biz bir neçə rayonu döyük meydənidən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağılıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağılıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, sahə edir. Bu gün Dağılıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfələtdən canlarını qur-

taracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirkir. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistən paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır – yüksək maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat.

Bu, göləcək perspektivlərimizi dikdə edəcək. Ona görə biz buna hazır olmalıyıq və öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantisi Azərbaycan Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görə ki, bu gün Ermənistəni Dağılıq Qarabağla 5 kilometr enində döhliz birləşdirir.

Bu gün Dağılıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün göləcək yənə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik. Ermənistən rəhbərliyindən forqlı olaraq, bizim strateji baxışlarımız var, bunlar artıq formalaslaşdır. Biz məqsədə çatmaq üçün ardıcıl suradə gedirik. Ermənistən rəhbərliyinin hətta Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bağlı heç bir baxışı yox idi. Onlar özləri bilmirdilər na istəyirlər. Gah deyirdilər ki, Dağılıq Qarabağ “müstəqil dövlət”dir. Gah deyirdilər ki, “Dağılıq Qarabağ Ermənistən”dir. Bu təzadil fikirlər bir-biri ilə necə uzlaşı bilər? Bu, nəyi göstərir? Onu göstərir ki, Ermənistən rəhbərliyi savadsız, siyasetdən başı çıxmayan insanlardan ibarətdir. Yaxşı, bu, müştəqil dövlətdirsə, onda sənin ordun orada nə iş görür? Əgər bu, müştəqil dövlətdirsə, – hansı ki, heç kim tanımayıb, elə birincə Ermənistən tanımayıb, – o necə ola bilər ki, Dağılıq Qarabağ Ermənistəninin baş nazirinin sözləri ilə desək, “Ermənistəndər və nöqtə”. Ona görə onların bu məsələ ilə bağlı da açıq-aydın fikri yox idi. Bu iddi bizim qarşımızda duran ölkə.

Əlbəttə, biz bir daha görürük və artıq işğaldən azad edilmiş torpaqlarda olarkən bir daha gördüm ki, onlar biza bir santimetr də torpaq qaytarmaq istəmirdilər. Əks-təqddirdə o istehkamları qurmazdılar. Onlar əbədi saxlamaq istəyirdilər o torpaqları. Ona görə o saxta xəritələri düzəldirdilər. Ona görə bizim şəhərlərimizə öz adlarını verirdilər. Ona görə xaricdən erməniləri gətirib oraya yerləşdirildilər. Hərbi cinayət törədirdilər və cavab verəcəklər bütün cinayətlərə görə. Artıq işlər praktiki fazaya keçibdir. Qiymətləndirmə prosesi tezliklə başlanacaq,

vurulmuş ziyan hesablanacaq. Artıq hüquqi müstəvidə addımlar atılır. Mən bunu artıq bildirə bilərəm Azərbaycan xalqına. Hələ ki, detalları açmaq istəmirəm. Amma bu, artıq niyyət deyil, bu, artıq praktiki addımlardır. Biz onları bundan sonra da ifşa edəcəyik.

Azad edilmiş torpaqlara xarici jurnalistlər dəvət olunur. Beynəlxalq media erməni vəhşiliyinin natiçələrini işqlandırır. Bu müddət ərzində Kəlbəcəri na günsə qoquqlarını işqlandırır. Vəhşilər kimi gedib hor torfisi söküb, yandırıb, talayıb, məşşələri yandırıb, kasıb. Özlərini burada, necə deyərlər, əsrlərboyu yaşamış xalq kimi təqdim edirdilər. Əsrlərboyu orada yaşamış xalq heç vaxt bunu etməz, bu vəhşiliyi etməz. Onlar orada azərbaycanlıların evlərində yaşayıblar. Özləri üçün bir şey tikməyiblər, daşı daş üstündə qoymayıblar, ancaq istismar ediblər. Bizim torpaqlarımızı istismar ediblər. Mənən verilən məlumatə görə, orada on minlərlə hektardır taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında. Mənən verilən məlumatə görə, Ermənistən işğal edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistən işğal edilmiş torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub. Onun yarısını bizim torpaqlarımızdan götürdü. Bu, torpaqlarımızın qanunsuz istismarıdır. Buna cavab verəcək, döymiş ziyanı ödəyəcək. İndi onlar bundan möhrənərək olurlar. İndi öz arzaq təhlükəsizliyini necə təmin edəcəklər? Orada böyük üzüm bağları mövcud idi. Mən Ağdam, Füzuli, Cəbrayıl rayonlarına gedərkən yolboyu görmüşdüm ki, bir çox üzüm bağlarımız daşıdlıb, orada köhnə spalərlər qalıb. Amma bir çox yerlərdə üzüm bağları saxlanılıb. Ondan istifadə edirdi, bizim suyuşuzdan istifadə edirdi, elektrik enerjisi istehsal edirdi. Vəhşi kimi golib başqasının torpağına onu istismar edib, onun məşşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalarla, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir.

Biz isə artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik.

Prezident seçiləndən sonra ilk mərhələdə münaqişənin həlli ilə bağlı ümidişim var idi. Çünkü danişqıllar müəyyən dərəcədə gedirdi.

Kiçik olsa da, bəzi tərəqqi əlda edilmişdi, baza prinsipləri əsasında müyyən addımlar atılmışdı. İşgal edilmiş torpaqların geri qaytarılması məsləsi bizi qane edirdi. Ancaq xalqların öz müqaddərəti prinsipi-nin arası bütövlüyü prinsipi ilə bərabər səviyyədə tutulması bizi qane etmirdi. Amma son illər mənim də, necə ki, Azərbaycan xalqının əksər hissəsinin bütün ümidi-ləri artıq tükənmüşdi. Sadəcə olaraq, mən de-mişdim, bir daha demək istayıram ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin. Elə zərbə vurmalıyıq ki, düşmən o zorbədən aylıma-sın. Elə zərbə vurmalıyıq ki, düşmən bundan sonra da baş qaldırmassisin. Bu mühərribə bizim şanlı Qələbəmizdir. Biz fəxr edirik. Ancaq bi-zim vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş qaldırmassisin. Əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermek istayırsa versinlər, orada ikinci erməni dövləti yaratsın-lar, öz arazisinin bir hissəsini onlara versinlər. Amma göləb bizdən tə-ləb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti ya-radılsın, bu, hansı məntiqə siqı? Heç bir məntiqə, heç bir ədalətə siğ-mir. Sizin bizim torpağımızda nə işiniz var? Min kilometrlərlə məsa-fə-də yerləşən ölkələr, indi qanunlar qəbul edirlər, parlamentlər bu məsa-loni müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunanından sonra görün nələr baş verir? Fransa Senati qətnamə qə-bul edir ki, Dağılıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən mühərribə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradin. Amma bizim işimizə heç kim qarşı bilməz. Bir daha demək istayıram ki, artıq "Dağılıq Qarabağ münaqışası" termini arxada qalıb. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun. Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək olar.

Biz mühərribə dövründə Ermənistən ordusunu, demək olar ki, məhv edik. Mən mühərribə dövründə müntəzəm olaraq düşmənin hər-bi texnikasının məhv edilməsi ilə bağlı Azərbaycan xalqına məlumat verirdim. Artıq mühərribə başa çatıb və bölgədə yeni dövr başlayır. Amma istərdim ki, Azərbaycan xalqına məlumat verim. Biz mühərribə dövründə Ermənistən ordusunu necə məhv etmişik və nəyə görə Ermənistən baş naziri o alçaldıcı kapitulyasiya aktına imzasını qoymuş.

### Məhv edilmiş Ermənistən ordusunun texnikaları:

Tank əleyhinə vasitələr - 53 dənə, "Smerç" - 4 dənə, "Qrad" - 97 dənə, "Uraqan" - 2, "YARS" - 1, TOS odsaçan - 1, "S-300" zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi ağor takca bu-nun qiymətini hesablaşalar, görərlər ki, biz Ermənistən ordusuna nə qədər böyük zarba vurdub. Beləliklə, 7 atıcı qurğu, bir "S-300" radio-lokatoru və iki "S-300" aşkarətə stansiyası məhv edildi. "Oborona" radiolokasiya stansiyası - 1 dənə, "TOR" zenit-raket kompleksi - 5 dənə, "OSA" zenit-raket kompleksi - 40 dənə, "KUB" zenit-raket kompleksi - 4 dənə, "KRUQ" zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, "S-125" zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçus ap-a-ratları - 22 dənə, "Elbrus" əməliyyat-taktiki raket kompleksi - 2, bal-listik raket - 1, "Toçka-U" raket kompleksi - 1, radioelektron mübari-za vasitələri - 5 dənə, "R-142" komanda qərargah masını - 2 dənə, "Nebo-M" radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, "Reppelent" radio-texniki maneə vasitəsi - 4 dənə.

### Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyəriyən artilleriya qurğuları "Akasiya" və "Qvozdika" - 28-i məhv edilib, 5-i qənimət götürülib. Müxtəlif çaplı toplar - 315-i məhv edilib, 37-i hərbi qənimət kimi götürülib. Minaatanlar - 63-ü məhv edilib, 62-si qənimət götürülib. Xüsusi avtomobilər - 10-u məhv edilib, 93-ü qənimət götürülib. Qumbaraataan - 178-i qənimət götürülib. Traktor - 10, "Şilka" zenit qurğusu - 5 adəd qənimət götürülib. Atıcı silahlar - 1380 atıcı silah qənimət götürülib. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank - 287-si məhv edilib, 79-u qənimət götürülib, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş ma-sını - 69-u məhv edilib, 47-si qənimət götürülib. "Su-25" təyyarəsi - 5-i məhv edilib. Yük avtomobiləri - 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülib.

Bunlar deməyə asas verir ki, Ermənistən ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradıldı. Bu orduya silahlar, sur-satlar, ən müasir texnika verildi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablaşınlar, sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyard-dan çox, bəziləri dəhaç çox. İndi hesablayalar. Haradandır bu kasib ol-kadəb bu qədər pul? Ermənistən xarici dövlət borcu 8 milyard dollar-dir. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc

icindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz bəynəlxalq qurumlar da müraciət edəcəyik, desinlər bizi, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyib, deməli, pulsuz alıb. Otuz il ərzində yığınları texnikanı 44 gün ərzində məhv etdi. Yoxdur Ermənistan orduyu, yoxdur. İndi onlar canlı qüvvəsinin da məhv edilmesi ilə bağlı saxta rəqəmlər verirlər. Bizzət məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işgalçi dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan orduşunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabığımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır.

Bildirməliyim ki, noyabrın 10-da imzalanmış bəyanat icra edilir. Burada istordim ki, Azərbaycan xalqı da bilsin, bəzən buna noyabrın 9-da imzalanmış bəyanat deyirlər, bəzən noyabrın 10-da. Mən bu bəyanatı Rusiya Prezidenti Vladimir Putinlə ikimiz videokonfrans vasitəsilə Bakı vaxtı ilə noyabrın 10-da imzalamışam. Bizim Rusiya ilə bir saat forqımız var. Yaqın ki, bu uyğunsuzluq buna görədir. Ona görə noyabrın 10-da imzalanmış bəyanat icra edilir. Mən imzalanma mərasimindən sonra bu bəyanatı oldğu kimi Azərbaycan xalqının diqqətinə çatdırıldım və bir daha göstərdim ki, bizim bütün işlerimiz şəffafdır. Mən xalqın gözü qarşısında bunu imzalamışam, böyük qürur hissi ilə imzalamışam, qalib kimi imzalamışam. Bu bəyanatın bütün mətnini Azərbaycan xalqının diqqətinə çatdırıldım. Bu gün isə artıq münəaqışa arxada qalandan sonra bu bəyanatın icrasını şərh etmək istədim. Dəməli, birinci bəndə göstərilən məsələlər artıq təmin edilib. Noyabrın 10-dan başlayaraq atışkas təmin edilib. Hərdənbur Ermənistan tərəfindən atışkasın pozulması halları olur. Biz isə layiqli cavab veririk. Ancaq Azərbaycan tərəfindən atışkasın pozulması halları olmamışdır və bütövlükdə, atışkas təmin edilir. İkinci bəndə göstərilir ki, noyabrın 20-də Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. Bu, təmin edildi. Üçüncü bəndə göstərilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizli boyu Rusiya Federasiyasının 1960 sayıda odlu silahlı hərbi qulluqçusundan, 90 zirehli hərbi texnikasından, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhəməramlı kontingenti yerləş-

dirilir. Bu, təmin edildi. Dördüncü bəndə göstərilir ki, bu bəyanatın müddəti 5 ildir. Əgər, müddətin bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu bəyanat və bu razılışma uzadılır. Bu, aydın məsələdir. Münəaqışa tərəflərinin razılışmalara əməl etməsinə nəzarətin sahərliliyinin artırılması məqsədilə atışkasə nəzarət üzrə sülhəməramlı mərkəz yaradılır. Bu bəyanat imzalananda bu bəndə o qədər də geniş açıqlanmamışdır. Ancaq biz bunu imzalayanda, artıq razılışmamışdı ki, bu mərkəz Türkiyə-Rusiya mərkəzi olacaqdır və bu da artıq öz həllini tapıb. Sonra altıncı bəndə göstərilir ki, Ermənistan Respublikası 15 noyabrda Kəlbəcər rayonunu və 1 dekabr tarixindən Laçın rayonunu qaytarır. Bildiyiniz kimi, Rusiya tərəfi biza müraciət edərək bir qədər vaxt istəyib. Kəlbəcər rayonunun biza qaytarılması 15 noyabrda yox, 25 noyabrda artıq təmin edilib. Altıncı bəndən bu hissəsi icra edilib. Laçın rayonu Azərbaycana qaytarılır. Laçın dəhlizi Şuşa şəhərinə toxunmayaq 5 kilometr enliyində Rusiya sülhəməramlı kontingentinin nəzarəti altında qalır. Mən bu bəndə artıq şərh etmişəm. Bunun ilk variantində 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhəməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırı, onu da biz bu bəyanatdan çıxardırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhəməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Mən bu məsələni da şərh etmək istədim. Burada na göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə səhəbələr əsasında deyirdim ki, Laçın şəhəri də biza qaytılmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağla Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib – 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddədə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunanın sonra Laçın şəhəri də biza qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Cənubi əgər mən bunu bu bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi.

Yedinci bəndə göstərilir ki, məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisindən və ətraf rayonlarda BMT-nin Qaçqınlar üz-

ra Ali Komissarlığının Ofisinin nəzərəti altında geri qayıdır. Bu da ənəmlı məsələdir. Azərbaycan vətəndaşları Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdırular, harada ki, onlar əvvəl yaşayıblar. Bu məsələ-yə artıq BMT nəzarət edəcək. Əlbəttə, bunun vaxtı var. Bu, növbəti təmaslar əsnasında həll olunacaqdır.

Səkkizinci bənddə göstərilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Artıq bu proses davam edir – həm cəsədlərin mübadiləsi, həm əsirlərin və girovların.

Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklerin hər iki istiqamətdə maneəsiz hərəkatının təşkili məqsədilə Azərbaycan Respublikasının qərbi rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyinin Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərbi rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sərf mənim təkidim noticasında boyanata salınmışdır. Çünkü müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın mündəə yox idi. Yəni nəzəra alınır ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada issa konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermanistan yox, Rusyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ – tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərbi rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası – bu məsələni tam və əgəlcə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazımlısa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarıraq, eyni zamanda, yeni bir nəqliyyat dəmarını açıraq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanaçaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Nax-

çıvanla birləşir. Azərbaycan Türkiye ilə birləşir. Rusiya, Azərbaycan, Türkiye, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştoraflı yeni əməkdaşlıq platforması yaradılara bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiye prezidentlərinə çatdırımişəm. Həm Rəcəb Tayyib Erdoğan, həm Vladimir Putin buna müsbət yanaşışları. Bax, budur bizim təklifimiz. Biz istəyirik ki, bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birləikdə inkişaf etsin. Biz əməkdaşlığı hazırlıq. Bu doqquzuncu bənddə göstərilən məsələlərin arasında bizim üçün bir nömrəli məsələ Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiye arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır. Çünkü bildiyiniz kimi, biz Bakı-Tbilisi-Qars dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə verdik. Bu, artıq Türkiye ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə bir bağlandırdır. Bu layihə də baş versə – əminəm ki, baş verəcək, – bu, yeni bir bağlandı olacaq və burada bəs ölkə bundan fayda götürə bilər. Regional təhlükəsizlik və əməkdaşlıq üçün bundan da yaxşı layihə ola bilər? Yox. Kimdir bunun təşəbbüskarı? Bizi. Kim bu bəndi buraya salıb? Mən. Bu gün – dekabrın 1-də biz bu işlərin artıq inkişafını görüürük. Mən deyə bilərəm ki, artıq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən göstəriş verildi ki, Horadiz-Zəngilan dəmir yolu, hansı ki, mənşür düşmən dagdır, təhlili aparılsın, ilkin hesablamalar aparılsın. Eyni zamanda, Rusiya Federasiyasının nümayəndə heyətinin Azərbaycana etdiyi səfər çərçivəsində, o cümlədən dəmir yollarının bərpası məsələləri müzakirə olunubdur. Ermənistan dəmir yolları Rusiya dəmir yollarına məxsusdur, 100 faiz. Ona görə biz bu məsələni Ermənistandan yox, Rusiya ilə müzakirə edirik. Çünkü Ermənistanda nə var ki, Ermənistandan özünü olsun? Ermənistandan beynəlxalq münasibətlərin subyekti deyil, obyektidir. Nəyə görə? İşğala görə. O tarixi şansı itirib, müstəqil ölkə ola bilməyib, iqtisadi imkanlarını itirib, işğala görə. Nə qazandı? Heç nə. Bu vaxta qədər bütün lazımı tədbirləri gördük. Nəqliyyat, energetika, iqtisadi əməkdaşlıq – bütün layihələri başa çatdırıq. Dekabrın sonunda Cənub Qaz Dəhlizi artıq tam istifadəyə verilir. Onun son hissəsi olan TAP istifadəyə verilir. Ermənistan, haradasan? Kəndərə qalmışan. Bu enerji dəhlizi Ermənistandan yan keçir. Kim keçirdib? Biz. Amma mənim yadimdadır, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunu, – o vaxt mən Dövlət

Neft Şirkətində işləyirdim, – müəyyən edərkən bizi nə qədər təzyiqlər oldu, özü də Qərb ölkələrindən. Nə üçün Ermənistandan yan keçir? Bu, Gürçüstandan yox, Ermənistandan keçməlidir. O vaxt aparıcı Qərb ölkələri bizi şərt qoyurdu. Hətta o vaxt biz xarici kreditlərdən çox asılı idik. Yadimdadır, erməni toblığı, erməni lobbiyi və erməni-pərəst xarici dairalar tərfindən aparılmış kampaniya nəticəsində Dün-Ya Bankı bir il ərzində bizi veriləcək vəsaitin verilməsini təxirə saldı, dayandırıldı, müxtəlif bəhanələrlə, guya ekoloji standartlar pozulur. Halbuki bu, cəngəfingatdır.

Ermənistən, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırıraq. Sən, Ermənistən, pul qazana bilərdin. Kəmərin bir hissəsi sanın olsunda ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən mahrum etdin?! Dəyərdimini buna? Bu işgalçılıq, bər düşməncilik, qonşuya qarşı bu nifrat hissəri, onları, bax, bu güna saldı.

Biz nəqliyyatla, energetika ilə bağlı bütün işləri gördük. Biz nəinki neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Bu il bu dəhlizlə vasitəsilə daşınan yüklerin həcmi təqribən 30-40 faiz artıb. Ermənistən 20 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyir. Ortalıqda da bir şey yoxdur. Nə Şimal-Cənub dəhlizi ola bilər? Oradan, o dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam garək dali olsun ki, oraya bir neçə milyard pul qoysun. Özü də yaxşı, tutaq ki, kimse bu pulu verdi, sonra haraya gedəcək? Ermənistən, sən dalansan. Biz səni dalam etdik. Kim səni tacrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika – biz onu tacrid etmişik. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların arxasında duranlar kömək etdimi onlara? Yox. Bizim iradəmizə təsir etdimi? Yox. Nəyə görə? Çünkü güclü iradəmiz var, xalq-iqtidár birliliyi var. Çünkü Azərbaycan 1993-cü ildən bu güna qədər etibarlı allərdədir. Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şəydən üstün tutmuşuq. Ermənistən rəhbərləri kim olub? 20 il quzdurlar – Koçaryan-Sarkisyan xunta rejimi, iki il yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə

olacaq! Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər və kimə şərt qoya bilər? Hani o 7 şərt? Getdi işinə. Azərbaycan qondarma "Dağlıq Qarabağ" danışçılar aparmalıdır, hanı o şərt? Cəhənnəmə gotdı. "Dağlıq Qarabağ Ermənistandır və nəqta" – bunu necə deyərlər, belə böyük həvəslə, bir qəhrəman kimi Xankandidə boyan etdi və hamı da ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? Gəl-sin desin bunu. Qarabağ Azərbaycanı! Ona o əl çalanlar, o kriminal rejimini nümayəndələri indi ya məhv olublar, ya fərəarilik ediblər. Özləri etiraf edirlər ki, 10 mindən çox fərəarı var. Deyirdi ki, Şuşada – bimiz tarixi, qədim şəhərimiz, bizim ürəyimiz, canımız olan Şuşada bunlar qondarma "Dağlıq Qarabağın" parlamentin inşa edəcəklər. Nə oldu o parlament? Vurdुq dağıtdıq, məhv etdik. Cıdır düzündə sarxos vəziyyətdə rəqs edəndə fikirləşəydi axırı nə olacaq. Dörsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırı, onların başını əzdi. Bu, birlək yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacaq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var – əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidár birliliyimiz də var. Biz göstərmişik ki, böyük xalqı, qıruları xalqı. Düşməni yərə vurdुq. Düşmənin belini qırıq, məhv etdik. Bu, tarixi Qələbdər. Bu Qələbdə Azərbaycan tarixində əbadi qalacaq, şanlı Qələbə kimi!

Mən mühabibənin ilk gündündən bu günə qədər – sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbaxt adam hesab ediram. Çünkü bu Qələbdə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətələr heç vaxt barışqəsliklə deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı insanlar, o torpaqları tərk edənlər, qayıtmış arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayıyan, amma o bölgələrdən olan gənə nəslin nümayəndələri bir arzu ilə, biz hamımız bir arzu ilə yaşamışq və bu arzunu həyata keçirmişik. Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir. Artıq mühabibə arxada qaldı.

Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminam ki, Azərbaycan xalqı bu dövrda da birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yənə də birləşərk dağılımış bu şəhərləri, kəndləri bərpə etmək üçün əlindən gələnlə edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacaqıq. Beynəlxalq müstəvədə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminam ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir.

Mən bilirom ki, bu günlər ərzində mənim hər bir çıxışımı Azərbaycan xalqı səbirsizlik gözləyirdi. Çünkü biz ilk günlərdən qələba qazanmışdıq və bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz həradasa geriyo çəkilək, bir dəfə də. Halbuki müharibələrdə belə olur, ordular hücum edir, geri çəkilir, taktiki manevrlar edir. Biz bir gün də geri çəkiləmək. Yaranmış və ağuñ vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarда deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüb bölgəmizi. Şəhidlərimizin ruhu sad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vatan sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mülki vətəndaşlar – 94 mülki vətəndaş həlak olub, 400-dən çox mülki vətəndaş vahsi düşman tarafından yaralanıb. Evi dağlımlı insanlar o dağlıntılardan çıxarkən deyirdilər ki, ancaq irəli. Bilirləriniz, bunu hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilənmiş xalqıq. Biz döyüb meydanında, siyasi müstəvədə Qələba qazanmışq və bu Qələba ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır.

Mən artıq bu mövzu ilə bağlı müraciətlərimi yekunlaşdırıram. Əminəm, bundan sonra, albəttə ki, bir çox hallarda doğma xalqına öz sözlərimi deyəcəyəm. Amma bu dövrlə bağlı müraciətlərimi yəna də hər bir Azərbaycan vətəndaşının arzulduğu sözlərlə yekunlaşdırmaq istayıram: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngülə bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

<https://president.az/articles/48205>

## 2. ÖLKƏNİN HƏRBİ RELSƏ KEÇİRİLMƏSİNƏ DAİR TƏDBİRLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEVİN SƏDRİLİYİ İLƏ TƏHLÜKƏSİZLİK  
ŞURASININ İCLASI KEÇİRİLIB

27 sentyabr 2020-ci il

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edib.

### Prezident İlham Əliyevin çıxışı

Bildiyiniz kimi, bu gün sohər tezdən Ermənistən silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətməşdir. Bu təxribat nəticəsində itkililərimiz var, həm mülki əhali, həm də hərbcilər arasında. Bu, bir daha onu göstərir ki, Ermanistanın Azərbaycana qarşı işgalçi-hıq siyaseti davam edir və bu siyaset Ermənistən faşist mahiyyətini bütün dünyaya göstərir.

Sohər tezdən məlumatı alan kimi, mən Müdafiə naziri, digər aidiyiyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu geniş miqyaslı eks-hücum əməliyyatına başlamışdır.

Bildirməliyəm ki, Ermənistən hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlanırdılar. Bütün olan operativ məlumat onu göstərir ki, Ermənistən biza qarşı yeni mühərbiyyət başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündə çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, tacavüzkər dövlət dayandırılmalıdır. Onlar yeni mühərbiyyətə hazırlaşırlar.

Bu gün mən Azərbaycan xalqına müraciət etdim. Müraciətdə bu təxribatın səbəbləri və son müddət ərzində Ermənistənin çirkin addım-

ları haqqında geniş məlumat verdim, fikirlərimi bölüşdüm, onları təkrarlamaq istəmirdim. Sadəcə olaraq, bir daha bildirirəm ki, bu gün səhər tezən biza qarşı edilən horbi hücum planlaşdırılmış horbi təxribat idi. Çünkü bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan bizim mövqelərimiz atəş tutuldu və eyni zamanda, yaşayış məntəqələrimiz, kəndlərimiz atəş tutuldu. Qeyd etdiyim kimi, mülki əhali arasında itkilərimiz var. Bu, bir daha Ermənistən, Ermənistən faşizminin cybacər sıfətini göstərir. Çünkü dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və birinci dəfə deyil, Tovuz hadisələrində, ondan sonra digər hadisələrdə, Xocalı soyqırımı erməni vəhşiləri tarəfindən əliyalın dinc əhaliyə qarşı tərədilmişdir və bu dəfə də Ermənistənən əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəsi açmaqla istayırlar ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayış insanları arasında təşviş yaranıns. Amma tam qətiyyətə deyə bilerəm ki, – bu gün səhər mən bütün bölgələrdən, cəbhəyən bölgələrdən məlumat almışam, – Azərbaycan vətəndaşları cəsərat göstərirler, hər kas öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırlıdlar və bunu edirlər.

Azərbaycan Ordusu bu horbi təxribata cavab olaraq, hazırda əks-hükum əməliyyatı keçirir. Deyə bilerəm ki, əməliyyat uğurla keçirilir. Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələrin gedidiyi ilə bağlı məlumat landırılsın. Onu deyə bilerəm ki, uğurlu əks-hükum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və horbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hükum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılarından azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını tabrik edirəm!

Mən əminəm ki, bizim uğurlu əks-hükum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünkü Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistən rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salmış insanlar öz doğma ocaqlarına qayıtmak istəyirler. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağdırılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimi-

zin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəllədləri tərədib və biz tam haqliyiq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirler, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələnə edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaracaq.

Mon Ermənistənə xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əmələrləndən ol çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-ci ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şəhər Azərbaycan Ordusu böyük uğurla əks-hükum əməliyyatı keçirir və bu əməliyyat davam edir.

Onu da bildirməliyim ki, bizim bütün horbi hissələrimizdə, horbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, orduumuza könlülü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadıqliyini göstərir.

Dağılıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağılıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demisəm, bu gün da demək istayıram, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

Mon müxtəlif dövrlərdə dəfələrlə demisəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımcıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimsə verən deyilik. Mən dəfələrlə demisəm, biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni ni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr onu bir daha göstərir.

Dağılıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Mən Dağılıq Qarabağın tarixi ilə, keçmişli ilə bağlı beynalxalq tədbirlərdə müxtəlif kürsülərdən dəfələrlə öz sözərimi demisəm. Tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırımişam. Bizim məqsədyönlü və yorulmaz səyərlərim nəticəsində bu gün Dağılıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür var. Ancaq münaqişənin ilk illərində bu, belə de-

yıldı. Münaqışının ilk illerinde dünya erməniliyi Azərbaycanı işgalçi kimi, təcavüzkar kimi təqdim edirdi. Əfsuslar ki, o vaxt Azərbaycan rəhbərliyində olmuş şəxslər bu töbligatə qarşı öz sözünü deyə bilmədilər. Azərbaycan elə bir ağır vəziyyətdə idi ki, torpaqlarımız əldən gedirdi, amma dünyada elə bilirdilər ki, Azərbaycan təcavüzkardır. Qarabağ torpaqlarının itirilməsinin səbəbkəri Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır. Məhz onların dövründə torpaqlarımız işgal altına düşüb. Onların xəyanətkar, yaritmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayitmalıyıq. Şuşanın satılması sirf o vaxt hakimiyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işgal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyətinin birbaşa məsuliyyətidir. Məhz bu işgaldən sonra, demək olar ki, növbəti işgal da qəçiləzəldə oldu. Çünkü Laçının, Kəlbəcərin, Şuşanın işgal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistən arasında coğrafi bağlılıq yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır.

Bu gün biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının yaritmaz əməllərini, bu ləkəni Azərbaycanın üstündən silirik. Bu gün biz öz torpaqlarımızı bərpa edirik. 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işgalçılardan azad edildi. Bu gün – 2020-ci ildə, artıq bir daha qeyd etmək istəyirəm ki, bir neçə yaşayış məntəqəmiz işgalçılardan azad edildi, bir neçə strateji yüksəkliliklər Azərbaycanın nəzarətinə keçdi. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə asaslanır.

Ordunun quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demisəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordyu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərafla, vicdanla, casarətlə yerinə yetirir. Bu gün əks-hükum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hükum əməliyyatını uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hükum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır.

Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpagında, Ermənistən ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işgal edilmiş torpaqlarımızı işgalçılardan azad edəcəyik.

<https://president.az/articles/40969>

## **HƏRBİ VƏZİYYƏT ELAN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI**

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtalif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəş tutduğunu, nəticədə mülki şəxslər və hərbcilər arasında ölon və yaralanların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hüküm amoliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddasının 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağılıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və müttəmadi hərbi taxibatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:<sup>00</sup>-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilsin.

2. Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilsin.

3. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıł, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:<sup>00</sup>-dan saat 06:<sup>00</sup>-dək komendant saatı tətbiq edilsin. Komendant saatının tətbiq edildiyi ərazilərdə:

3.1. şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin;

3.2. xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülsün.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsinə təmin etsin.

5. Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilatlı-hüquqi formalarından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafələrinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin əsaslılığından irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilsin.

6. Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisində göndərilsin.

7. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsinə təmin etsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 27 sentyabr 2020-ci il

<https://president.az/articles/40979>

**AZƏRBAYCAN RESPUBLİKASINDA QISMƏN  
SƏFƏRBƏRLİK ELAN EDİLMƏSİ HAQQINDA  
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN  
SƏRƏNCAMI**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.
2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vazifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-naqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

**İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 28 sentyabr 2020-ci il

<https://president.az/articles/41026>

**HƏRBİ VƏZİYYƏT DÖVRÜNDƏ KOMENDANT  
SAATININ TƏTBİQ EDİLDİYİ ƏRAZİLƏRİN  
KOMENDANTININ TƏYİN EDİLMƏSİ HAQQINDA  
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN  
SƏRƏNCAMI**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Hərbi vəziviyət elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyyazov hərbi vəziviyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilsin.

**İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 28 sentyabr 2020-ci il

<https://president.az/articles/41028>

### **3. HƏRBİ ƏMƏLİYYATLARIN İDARƏ EDİLMƏSİ ÜÇÜN OPERATİV MÜŞAVİRƏLƏR**

**PREZİDENT, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN  
RƏHBƏRLİYİ İLƏ MÜDAFIƏ NAZİRLİYİNİN  
MƏRKƏZİ KOMANDA MƏNTƏQƏSİNĐƏ OPERATİV  
MÜŞAVİRƏ KEÇİRİLİB**

*7 oktyabr 2020-ci il*

Oktyabrin 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub.

Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyeva raport verdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birləşmiş komandirlərinin iştirakı ilə operativ müşavirə keçirildi.

<https://president.az/articles/42133>

**PREZİDENT, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN  
RƏHBƏRLİYİ İLƏ MÜDAFIƏ NAZİRLİYİNİN  
MƏRKƏZİ KOMANDA MƏNTƏQƏSİNĐƏ OPERATİV  
MÜŞAVİRƏ KEÇİRİLİB**

*25 oktyabr 2020-ci il*

Oktyabrin 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birləşmiş komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyeva raport verdi.

Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib.

#### **Prezident İlham Əliyevin çıxışı**

— Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində apartlan əməliyyatlar haqqında məlumat verilir və mənim tərafimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar mani məlumatlarındırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözla, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılarından azad edilibdir. 100-dən çox yaşayış məntəqəsi – şəhərlər, kəndlər işğalçılarından azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vohsi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağdırı-

İib. İşgal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidi ləridir. Ermanistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir.

Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə tətbiş işləri aparılsın, bütün dağıntılar qeydə alınınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı ucota alınınsın və əlbəttə ki, Ermənistən dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vahşılırla üz-üzəyi. Bu gün Azərbaycan əsgəri və zabitli döyüş meydانında düşmənə dərs verir, düşməni yerinə oturur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürlük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistən döyüş meydanında bizim qarşımızda durus gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşıdları yerləri atəş tutur. Bu nəmard atış notasında 60-dan çox mülki şəxsi hələk olub, 300-ə yaxın mülki şəxsi yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmanasca hələk olub. Şükür Həmidov 2016-ci ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim.

Taklif edirəm ki, döyüşlərda hələk olmuş bütün şəhidlərimizin xatırısa bir daqıqə sükütlə yad edilsin. Allah rəhmət eləsin. Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahan şəfa diliyərəm.

Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistən bu torpaqlardan öz xoş ilə çıxmış fikrində deyil. Bir daha gördük ki, Ermanistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışılarda imitasiya aparmadı və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyim ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasdə bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xatt çıkmak mənası daşıyan sonəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahüründür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqə bil-

dirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtləz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədilik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sonad qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanıraq, siyasi müstəvidə də qələbə qazanıraq. Düşməni necə ki, döyüş meydanından qovurraq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyüümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistən dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistən ərazisindən bizim hərbi mövqelərimizi atəş tutub, yaşayış yerlerimizi atəş tutub, Gəncə şəhərinə Ermənistən ərazisindən iki dəfə ballistik rakətlərlə zərba vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar hələk olublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə məmri atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dordi-azər Ermənistəni bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var – Ermənistən öz xoş ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilir, təzyiq göstərilir, əksinə, biza təsir və təzyiq cohdiləri müşahidə olunur. Əlbəttə ki, heç kim biza təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürlük, bu qəhrəmanlarımıza canı-qanı bahasına torpaqlarımızı işgalçılardan azad edirik, eyni zamanda, siyasi sahədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik.

İki dəfə Ermanistanın xahişi ilə, böyük dövlətlərin tökliyi ilə atəşkəs elan olunmuşdur. İki dəfə dərmanstan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsden iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq.

Bizim bir şərətimiz var, ağor Ermənistanın təsəssübüşüyini çəkən, onlara havadalarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaranan vəlkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstəriləməlidir. Ermənistanın baş naziri bayanat vermelidir ki, Ermənistana işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bayanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddərəti haqqında danişir və faktiki olaraq danişıqlar prosesini məhv edibdir.

Atəşkəs qeyd-şərtisiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim şərimizi aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri göləcək, danişıqlar aparılacaqlar. Biz böğaza yığılmışq, Azərbaycan xalqının səbəri tükən. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il biza söz veriblər, vad veriblər ki, gözlayın, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamisi yalan idi. Hər kəs də bunu görür. Mən də xalqımı hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyim ki, bu gün Ermanistan silahlansın. Hər gün Ermanistana nə müasir silahlar göndərilsin. Bu silahların siyahısı bizzət var. Reyslərin bütün məlumatları bizzətdir, nə vaxt, haradan, hansı şəhərdən uğub və Yerevana no vaxt golib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistana tankı ya məhv edilib, ya da hərbi qonimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasib bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı "S-300" havə hücumuna qarşı zenit-raket kompleksi məhv edilib. Onların qiyaməti bəlli dir. Haradandır bu? "Tor", "OSA" zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, tayıyarollar, hansılar ki, artıq Azərbaycan torəfindən məhv edilib. "Toçka-U", "SCUD", haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz takbaşına vuruşurraq, takbaşına!

Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılarından



Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə.  
07.10.2020. Foto: AZERTAC.



Azərbaycan Prezidenti İlham Əliyevin "CNN International" televiziya kanalının "Connect the World" verilişində müsahibəsi yayımlanıb.  
09.10.2020. Foto: AZERTAC.



Azərbaycan Prezidenti İlham Əliyevin "Sky News" televiziya kanalına müsahibəsi. 09.10.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsi. 10.10.2020. Foto: AZƏRTAC.

azad edirik. Bilsin ki, eğer Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işgalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydandan neca qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlardı olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistən bizim torpaqlarımızı işğal altında saxlaya bilirdim! Əlbətə ki, yox. Mən demişəm, biz onları qovurur və qovacaqıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqqılıq, biz öz torpağımızda vuruşuruz, öz ərazi bütövlüyüümüzü bərpa edirik, Ermənistən ərazisini keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsayıdı çoxdan buna edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazımdır.

Biz döyüş meydandan uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və bəz onları operativ qaydada aradan qaldırıraq. Eyni zamanda, bu döyüslərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miyakında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğunda daha müasir metodlardan istifadə etməliyik.

Bu döyüşlər bizim üçün böyük tacribədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlardır bəzi hallarda müasir döyüslərdə o qədər də lazımlı olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbətə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işgalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işgalçılardan temizləyirlər. Ona görə növbəti günlərdə, – bu gün biz bu baradə danışacaqıq, – bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onları somasəsi daha da təsirli olsun, vaxt itirməyik. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmala heç bir asas gatira bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-ci illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyi artıq Füzuli, Hadrüt, Cəbrayıł, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işgalçılardan azad edilib.

Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gelir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlər ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir.

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruz. Haqq-adalət bizim tərafımızdır, beynəlxalq hüquq bizim tərafımızdır, tarixi adalət bizim tərafımızdır. Biz ərazi bütövlüyüümüzü bərpa etməliyik, işgalçılari öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacaqıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur.

Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacaqıq, ərazi bütövlüyüümüzü bərpa edəcəyik!

<https://president.az/articles/44370>

#### 4. MÜALİCƏ OLUNAN ƏSGƏR VƏ ZABİTLƏR İLƏ GÖRÜŞ

##### AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MÜDAFİƏ NAZIRLIYININ MƏRKƏZİ HƏRBİ KLINİK HOSPİTALINDA MÜALİCƏ OLUNAN YARALI HƏRBÇİLƏRLƏ GÖRÜŞÜB

30 sentyabr 2020-ci il

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalində müalicə olunan hərbçilərlə görüşübllər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

##### Prezident İlham Əliyevin çıxışı

- Allah şəfa versin. Əziz şəhərlər, siz Vətən uğrunda gedən döyüslərdə müxtəlif xəsarətlər almışınız, yaralanmışınız. Həkimlər sizə yaxşı baxırlar. Əminəm, həkimlər əllərindən gələni edəcəklər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız.

Mənə verilən məlumatə görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yena də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruz, Vətən uğrunda vuruşuruz. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqışda biz istadiyimizə nail olacaqıq, haqq-adalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkünlər kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdaqlaqlar.

Bildiyiniz kimi, şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımı işlər görülür. Deyə bilərəm ki,

Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayılı bilər. Bilirsiniz ki, mənim göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən manzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən manzillərlə təmin edilcəkdir. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, manzillərlə təmin olunacaqdır. Biz bu gün də şəhidlər veririk, Vətən uğrunda gedər döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbir versin. Onların qanı yerde qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir.

Eyni zamanda, Qarabağ qazılınara də dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məsiət problemləri həll olunur. Siz də emin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq və sizin tezliklə burada sağılıb normal həyatə qayıtmışınız üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər.

Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yarananmışınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işgalçı əsgərlərdir. Fərqli bundadır. Biz öz torpağımızda vuruşur, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölürlər. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilmişsinlər. Bu gün öz hökumətini məsuliyyətə calb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməmişsinlər. Nə işi var erməni əsgərlərin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşur. Bütün əsgər və zabitlərimiz öz torpağında halak olur, öz torpağında yaranan və biz öz torpaqlarımıza azad edirik. Artıq dördüncü gün davam edən döyuşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işgalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasılından sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından dişdərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq ki-

fayətdır ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarıda yaşayıb, qurub, yaradıb. Bizim məqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqqı idir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik.

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirəsə, öz hakimiyyətini məsuliyyətə calb etsin. Çünkü erməni xalqının bödəbəxtliyi ondan ibarətdir ki, uзun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır. Mən eminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli dövlətdir və burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində yaşayır, o cümlədən erməni xalqı. Minlərlə erməni Azərbaycan ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim vətəndaşlarımızdır. Ona görə bizim davamız haqq davasıdır. Biz tarixi nöqtəyi-nəzərdən, beynəlxalq hüquq nöqtəyi-nəzərdən, ədalət nöqtəyi-nəzərdən haqlıyız. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur. Bu gün Füzulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddetli döyuşlər gedir və biz itkilər veririk, bizim qazılomız, hərbçilərimiz yaranılır. Amma bənə dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqqı idir, tarixi haqqıqat, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdir.

Sentyabrın 27-də erməni silahlı birləşmələri biza qarşı növbəti hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermenistan yeni müharibəyə hazırlanır, Ermənistən dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işgalçını dayandırıbilmirlərse, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaraq və haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqust aylarında biza qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistən peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyuş meydanında alda olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir

ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərflə yerinə yetirir.

Ermonstan işgalçılıq siyasetinə son qoymalıdır. Bunun əvəzində Ermenistanın baş naziri biza qarşı şartlar qoyur. Biza qarşı yeddi şərt qo'yubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-sərtisiz, tam və dərhal çıxıb radd olmalıdır. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermenistan hökuməti əməl edərsə, döyüslər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh galacak. Biz sülh istayırik, biziş məsələnin hollini istayırik, əks təqdirdə 30 ilə yaxın danışqlara ümidi bəsləməzdik. Danışqlara bizim sadıq qalmağımızın yeganə səbəbi o idi ki, ümidi var idi. Biza ümidi verilirdi, biza siqnallar göndərilirdi ki, bir qədər sabır edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işgalla heç vaxt barışmayaçaq. Demişdim ki, əgər məsələ danışçıları yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ horbi yolla öz hollini tapsın. Bu haqqı biza Azərbaycan xalqı verib, bu haqqı biza beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsinə göstərilir ki, hər bir dövlətin özünü müdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hüküm əmaliyyatına keçib bu gün düşmənə sarsıcı zorbalar endiririk.

Hələ ki gec deyil. Mən bir daha sözümüz demək istayıram ki, Ermenistan bizim torpaqlarımızdan dərhal çıxmılmalıdır. Bilirsiniz ki, indi müxtalif beynəlxalq təşkilatların, müxtalif ölkələrin rəhbərələri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüslər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Çünki dünyamız heç bir dövləti qondarma "Dağlıq Qarabağ respublikası"ni tanımır. Bu, bizim tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımdan da bu, bizim torpağımızdır.

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsınız. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən on çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruş-

maq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istayıram ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun. Eyni zamanda, qardaş Türkiyə, onun Prezidentinə, monim qardaşım Rəcəb Tayyib Ərdoğanə qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürünü bildirirəm. Çünkü aziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istayıram ki, bu qanlı döyüslər bizim üçün, bütün Azərbaycan xalqı üçün haqiqət andır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanistan birmənalı şəkildə Azərbaycanı dəstəklədir. Bilirsiniz, danışqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu tabii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünkü ATƏT-in mandatı var. Yoxsa ki, kimse deyir gəlin belə dialoqu başlayaqla, bizi da kömək edək, bunlara ehtiyac yoxdur. İndi haqiqət andır. Sən kimin tərəfindəsan? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Haqiqət andır-mənim üçün, xalqımız üçün, hamımız üçün.

Əlbəttə ki, bu günlərdə biza dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacaq. Bilirsiniz ki, Azərbaycan dünyada güclü mövqelərə malikdir. Son illər ərzində biz beynəlxalq təşkilatlarında kifayət qədər səmərəli fəaliyyət göstərmiş və haqlı olduğumuzu sübut etdi bilməmişik. Biz bunu sübut etməli idik ki, biz haqlıyım. Artıq, demək olar ki, bütün əsas beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərakatı, Avropana Parlamenti, ATƏT – bütün bu təşkilatlar bizim mövqeyimizi dəstəkləyən bəyanatlar veriblər. Biz buna görə minnətdarıq. Bu, məsələnin hüquqi tərəfidir. Tarixi tərəfinə gəldikdə isə, tarixi haqiqət bizim tərəfimizdədir. Hər kas interneta gırıb oxuya bilər. Qarabağ xanlığının tarixi ilə əlaqədar materiallar var. Qarabağ xanlığının Rusiya imperi-

yasına daxil edilməsi ilə əlaqədar məlumatlar var. Kürəkçay sülh müqaviləsi haqqında məlumatlar var. Kürəkçay sülh müqaviləsini bir tərəfdən bağlayan İbrahimxəlil xan şuşalı və qarabağlı, – müqavilədə belə də yazılımışdır, – şuşalı və qarabağlı İbrahimxəlil xan. Digər tərəfdən çar Rusiyasının generali imzalamışdır. Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlimə də yoxdur. Bu, nəyi göstərir? Onu göstərir ki, o vaxt orada erməni əhalisi olmayıb, ondan sonra köçürüldül. Ondan sonra onlar artıq orada yerləşiblər və sonra biza qarşı ərazi iddiaları qaldırıblar. Ona görə biz tamamilə haqlıyiq. Bizim davamız haqq davasıdır. Biz öz principial mövqeyimizden dönməyəcəyik. Man bunu bütün beynəlxalq kürsürlərdən dəfələrlə demisəm, bu gün də deyirəm ki, biz haqq yolundayıq. Ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik.

Mənə gələn məlumatlar onu göstərir ki, bu son üç-dörd günün hadisələri Ermənistən rəhbərliyi üçün dərs olmur. Onlar yeni təxribatlar hazırlayırlar, bizim yaşayış məntəqələrimizi yenə də atəşə tutmaq istəyirlər və bunu davam edirlər. Hər gün mülki əhali arasında itkilirlik artır. Dünən səhərə olan məlumatı görə bizim 10 mülki vətəndaşımız hələk olmuşdur. Bu gün səhər mənə verilən məlumatda görə isə hələk olan mülki vətəndaşların sayı 13-ə çatıb. Bu, nə deməkdir? Bu, erməni faşizminin eybacar sıfatını göstərir. Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hüküm əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahçıları birləşmələrinin mövqələri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan hələk olub, 40-dan çox mülk səxs yaralanıb, 168 ev dağıdılıb. Budur erməni faşizminin sıfatı. Onlar döyüş meydانında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayış soydaşlarımızın hamısı yerindədir, hamisi "Vətən sağ olsun" deyirlər. Bir santimetri geri addım atmayıblar və əminəm ki, atmayacaqlar. Onlar əmindiirlər ki, Azərbaycan Ordusu onları müdafiə edəcək. Onlar sabırsızlıkla o anı gözləyirlər ki, işgal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılsın və işğala son qoyulsun.

Man sizi həm fabrik etmək istəyirəm. Cünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi be-

lə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarда, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal hayatı qaydırıb öz şərəflə missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqıdır ki, sizin kimi övladlar yetişdirib.

Mən fırıldan istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri arasında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adında təşəkkürüm bildirirəm. Qəhrəman vələdlər yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər calacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Mayor Etibar Camalov: Cənab Ali Baş Komandan, cənab Prezident, çox sağ olun. Həqiqətən da Azərbaycan əsgəri düşmənin qarşısını aldı, düşmənə layiqli cavablar verdi. Bu gün də, hər bir insan yenə öz xəttə qayıtmaga hazırlıdır. Sizin bu qüdrəti sözlərinizdən biz qürur duyuruq. Hər zaman torpağımız, dövlətimiz üçün şam kimi yanınaqə hazırlıq. Çox sağ olsun həkim kollektivi, biza çox böyük diqqət göstərir. Çox yaxın bir zamanda bütün döyüşü yoldaşlarımızla cəbhə bölgəsinə qayıtmaga hazırlıq. Çox sağ olun.

Sonda xatirə şəkli çəkdiirlə.

<https://president.az/articles/41228>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 1 SAYLI KLİNİKİ TİBBİ MƏRKƏZDƏ MÜALİCƏ OLUNAN HƏRBÇİLƏRLƏ GÖRÜŞÜB

11 noyabr 2020-ci il

Noyabrin 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 sayılı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

### Prezident İlham Əliyevin çıxışı

— Əziz hərbçilər, Vətən mühəribəsi başa çatdı. Azərbaycan bu mühəribədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bərpaq qələbə münasibatılı sizi şəxşən təbrik edim, sizə öz təşəkkürümüz bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qohromanıcasına düşyərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanınızın, öz həyatınızı risk altına atmınız, böyük şücaət göstərmisiniz.

İkinci Qarabağ mühəribəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylilik göstərmisdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkişlərlə düşmənə elə sarsıcı zərba vurraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxısm. Döyüş meydانında qazanılmış qələbələr siyasi müstəvədə qələbonun qazanılmasını şərtləndirdi. Əgər döyüş meydandasında biz bu qələbonu qazanmasaydıq, inanmiram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Neca ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamaga can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu mühəribəni şahidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyaseti

hesabına qazanmışıq. Mən xahiş edirəm ki, Vətən mühəribəsində şəhid olmuş bizim bütün bacı-qardaşlarımızın xatırasını yad edək, bir dəqiqə sükutla yad edək.

Allah bütün şahidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!

Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydandasında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmışıq. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalgalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz mühəribənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcılıqla bu son hədəfə qədər uğurla irəliləmişik.

Döyüşlər siddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qohrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxməq istəmidir və siz – bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qohrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o bölgənin coğrafiyası ölütyündə bir istehkamdır. Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakınlarını düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkişlərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmziidir. Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki, öz xoşu ilə torpaqlarımızdan çıxməq istəmidir. Əgər istəydi, bu massələlərə nə üçün bu qədər vəsait ayırdı? Bu, onu göstərir ki, bütün bu dövr ərzində – 30 ilə yaxın dövr ərzində düşmən, sadəcə olaraq, bizi aldadırdı, vəsitiçilər aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar. Bu, yalan idi və döyüş meydandasında mövcud olan mənzərə bunu təsdiqləyir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqların mənzərəsi onu göstərdi ki, bu düşmən Azərbaycan xalqına nifrat hissə ilə yaşayıb, eks təqdirə, bütün binaların sökülməsinə nə ehtiyac var? İşğaldan azad edilmiş ərazilərimizin, demək olar ki, 99 faizində bütün binalar dağdırıldı – yaşayış binaları, məktəblər, xəstə-

xanalar, içtimai binalar, tarixi abidələr, əedadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, daymış ziyanın hesablanması, onun ucotu təmin edilsin. Artıq qrupular səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağlıqların maddi və mənəvi ziyanı hesablanacaq və biz – həm insanlar fərdi qaydada, eyni zamanda, mütləkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər.

Biz çalışırdıq ki, bu məsələ sühə yolu ilə həll olunsun. O cümlədən mən 17 il ərzində ölkə başçısı kimi çalışırdım ki, məsələ sühə yolu ilə həll olunsun və bu məsəlonun uzanmasının əsas səbəbi da budur. Bir də beynəlxalq vəsiatçılar bizi inandırırdılar ki, bu məsələ sühə yolu ilə həll oluna bilər. Ancaq son bir il ərzində gördük ki, bizi, sadəcə olaraq, aldadırlar, sühə prosesi, demək olar, iflic vəziyyətə düşüşdə. Ermənistən yeni rəhbərliyi qəbul edilməz, zərərlə addımlar və ifadələrlə faktiki olaraq danışqlar prosesini mahv etmişdi və son aylar ərzində bunu heç də gizlətmirdi. Nümayişkaranə elə addımlar atıldı ki, həm biza, həm bütün dünyaya göstərsinlər ki, işgal edilmiş torpaqlar əbədi işğal altında qalacaq. Onlar müxtəlif xəritələr dərc etmişdilər. Bu xəritələrdə “Dağılıq Qarabağ respublikası”nın sarhədlərini müşayiət etmişdilər, o sarhədlərin içərisində bütün işğal edilmiş torpaqları da daxil idi. Onlar bizim tarixi şəhərlərimizin adlarını dəyişdirmişdilər, yeni eybəcər adları vermişdilər. Bütün kəndlərimizin adlarını dəyişdirmişdilər. Tarixi-mədəni ərismizi silmək istayırdılar. Xaricdən ermənilər Şuşaya gətirib məskunlaşdırmaq istayırdılar. Yeni kommunikasiyaların, yolların çəkilişi naticəsində o maskunlaşmanın xüsusiət Arazboyu yerləşən rayonlarda o maskunlaşmanın sürətləndirmək istayırdılar. Xaricdə yaşayan ermənilərin maliyyə və siyasi dəstəyi hesabına bir neçə ölkədə bəzi bələdiyyələr artıq “Dağılıq Qarabağ respublikası”nın tanınması haqqında qərarlar qəbul etmişdilər. Bütün bunları nəyi göstərir? Bütün bunları onu göstərir ki, onlar hesab edirdilər, bax, bu yollarla həm işğalı qanuniləşdirəcəklər, həm də qondarma kriminal qurumun təndil olması istiqamətində uğurlar qazanacaqlar. Görəndə ki, bizi, sadəcə olaraq, aldadırlar, bizi, müqəddəs yerlərimizi təhqir etməyə çalışırlar, biz sözümüzü dedik və mən bunu gizlətmirdim. Bütün bu

dövr ərzində – 17 il ərzində demişdim ki, eger bu məsələ sühə yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik. Kim nə deyir-desin, bu gün də eyni fikirdəyəm, eyni sözlərimi deyirəm. Bu 44 gün ərzində mənən nə qədər zənglər oldu, nə qədər signallar göndərildi ki, dayanın, dayanın. Deyirdim ki, şərt qoyuram düşmən qarşısında, çıxısm torpaqlarımızdan biz dayanaq. Bəyanat versin ki, çıxıram, biz dayanaq. Cədvəl versin, tarix versin, biz dayanaq. Amma düşmən hesab edirdi ki, bizim uğurlu hücumumuzun qarşısını ala bilər.

Artıq birinci həftələrdən sonra dərk etdiyəm ki, bizim qabağımızda dura bilməyəcəklər. Ona görə beynəlxalq içtimaiyyətə daha fəal şəkilidə müraciət etməyə başladılar ki, beynəlxalq təşkilatlar, bəzi ölkələr bizi dayandırırsınlar. Mən isə deyirdim ki, heç kim bizi dayandıra biləməz, sona qədər gedəcəyik. Paşinyan şərtlərimi qəbul etməli, bəyan etməlidir ki, filan tarixdə filan rayonlardan çıxır və buna nail olduğunu. Noyabrın 10-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistən sühə kapitulyasiya aktı idi. Neca ki, vaxtıla İlkinci Dünya müharibəsi başa çatandan sonra Hitlerin ələtləri müttəfiq ölkələrin hərbi rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də deyirdim ki, eyni qaydada Paşinyan canlı formata, videokonfrans şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığımı deyim, ondan sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu məsələdə çox da təkəd etməyim. Mən hesab etdim ki, onsuza da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə görə cazalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kalbajar rayonlarından işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dədim etiraz etmirməm. Dədim getsin harada istəyir imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə imzalasın. Belə də oldu. Mənim və Prezident Putinin imzalanma mərasimini bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada imzalamışınsın bəs nənədi? O qədər də şəhəmiyyətli deyil. Cənubi indi onu tapmaq mümkün deyil. Heç kim də soru bilməz, ay Paşinyan, sən bunu harada imzalamışın?

Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyani siz icra etmisiniz – Azərbaycan asgori, Azərbaycan giziri, Azərbaycan zabitli icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da

yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Onu da deyə bilsəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanları baxımından, eyni zamanda, operativ addimlər, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yəni nəşil müharibə əslidür, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbiçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq man bunu artıq bir neçə dəfə denmiş, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, və Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlilik onşuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlilik biza imkan verəcək ki, işgaldən azad edilmiş torpaqlara yenidən həyat qaytararaq, məcburi kökünlərimizi o yerdərə maksimum qısa müddət orzında qaytararaq. Qarabağ bölgüsü, gəzel tarixi diyərmiş sənki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və on gözlə guşələrinən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir.

Xalqımızın duygularını təsəvvür etmək çətin deyil. Mən bu dönmədə hər gün minlərlə məktub alıram. Sevincə dolu, minnətdarlıqla dolu, qurur hissi ilə dolu məktublar məni doğrudan da çox duygulandırır. Bu gün bizim televiziya kanallarımız, internet saytlarımız uzun illər məcburi köçküñ hayatı yaşaması insanların, onların duygularını, onların sözlərini içtimaiyyətə təqdim edəndə onların an çox sevdiyi və dediyi ifadəni mən bildirmək istəyirəm. Deyir ki, artıq mən qəçqin deyiləm. Bilirsiniz bu, nə deməkdir? Bu, bəlkə də an xoşbəxt anların təzahürüdür, həm bu insanların hayatında, həm bizim hamumuzın həyatında və mənim hayatimdır. Deyir ki, mən artıq köçküñ, qəçqin deyiləm. Onlar bu daşı özətiyindən tökmək istəyirdilər. Onlar mənfur düşmən tarofından biza yepişdirilmiş belə bir ifadədən öz canlarını qurtarmaq istəyirdilər və bu gün goldı.

Əziz keçmiş köcknlər, siz artıq köckün deyilsiniz. Mən onlara əzizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək

deyirom: Siz kökün deyilsiniz, siz qayıdırırsınız. Biz sizi qaytaracaqı. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələn edəcəyik ki, sizi tezlilik qaytaraq. İlk növbədə, albotta, təhlükəsizlik tədbirləri görülməlidir. Mənşər düşmən o bölgələrdə, demək olar ki, hər yərə minalar döşəyib. İndi minalardan təmizləmə prosesi getməlidir. Biz indi beynəlxalq təşkilatları da calb edəcəyik. Çünkü qısa müddət ərzində bunu etmək üçün bizi daxili imkanlar məhduddur. İlk növbədə, təhlükəsizlik, ondan sonra infrastruktur, ondan sonra bütün başqa bərpa massolları öz həllini tapacaq. Eyni zamanda, bildiyiniz kimi, bu 44 gün ərzində düşmən öz mağlubiyətinin acisini mülki vətəndaşlardan çıxarmaq istayırdı. Bunun nticəsindən 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina ya dağıldı, yandı, ya da ki, ziyan gördü. Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir, vurulmuş ziyan hesablanır. Dağılmış bütün evlərin hamisi dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Vətəndaşlarımıza itirilmiş mülkiyyəti bərpa ediləcək, itirilmiş ev heyvanları vətəndaşlara veriləcək, yanı bizim vətəndaşlarımız tam əmin ola bilər ki, onların itirilmiş bütün mülkiyyəti bərpa ediləcək. Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik. Bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində mənim üçün ondan da vacib məsələ torpaqlarımızın qaytarılması idi, ərazi bütövülüyümüzün bərpası idi, bayraqımızın Şuşada ucaldılması idi, işğal altında olan bütün başqa torpaqlarda bayraqımızın qaldırılması idi. Buna nail olduq!

Biz tarixi anlar yaşayırıq. Görüsünüz ki, küçələrdə insanlar bu bayramı necə qeyd edirlər. Bu bayramı bütün Azərbaycan qeyd edir, bütün dünya azərbaycanlıları qeyd edirlər. Bu bayram qardaş Türkiyadə bizi dəki kimi qeyd olunur. Bu, təbiidir. Çünkü biz bir millət, iki dövlətlik. Bu günlər ərzində aziz Qardaşım, Türkiyə Prezidenti Raçəb Tayyib Ərdoğanə dəfələrlə öz təşəkkürümü bildirmişəm. Dünən də telefonla danışmışıq. Yenə də təşəkkürümü bildirdim. Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünkü Prezidentin, Qardaşının ill saatlardan dediyi "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" sözü bir çoxlarının bu mü-

naqışəyə müdaxilə cəhdlərini alt-üst etdi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim biza öz dəstəyini ifadə etmişlər. Görürsünüz, nə qədər heyətlər gəlir. Demək olar ki, hər həftə Türkiyədən bir neçə heyət gəlir. Türkiyədən biza dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

İndi hayatımızda yeni dövr başlıyır. Bu dövr ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək. Sizin hayatınızda yeni dövr başlıyır. Siz yarananınızın. Amma bilin ki, biz sizi sağaldacaqıq. Ən ağır yarananmış hərbçilərimizi hayatı qaytaracaqıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayitmaq üçün bütün lazımı tədbirlər görüləcək. Bilirsiz ki, Birinci Qarabağ mühəribəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehrivan xanının şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezler getirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilrsiniz. Sizin galəcək hayatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yarananmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağız.

Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dəyanan əksər şəhid ailələrimizin məişət problemlərini, demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailisə dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ mühəribəsində, Vətən mühəribəsi adlandırdığımız mühəribədə şəhid olmuş insanların yaxınılarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçutu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir.

Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi tölfət edəcəyam. Artıq müvafiq göstəriş verilibdir. Mən artıq göstəriş vermİŞəm və sizin qarşınızda bunu böyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən mühəribəsində fərqlənmiş hərbçilər və mülki şəxslər bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək. Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi tex-



Prezident İlham Əliyevin Rusyanın "Perviy Kanal" televiziyasına müsahibəsi. 06.10.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 06.10.2020. Foto: AZƏRTAC.



Azərbaycan Prezidenti İlham Əliyevin CNN-Türk televiziyasına müsahibəsi. 07.10.2020. Foto: AZƏRTAC.



Azərbaycan Prezidenti İlham Əliyevin "Euronews" televiziyasına müsahibəsi. 07.10.2020. Foto: AZƏRTAC.

nikası Bakıya gətirilsin. Tapşırımsam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib göracak ki, biz nəyi əldə etmişik. Məhv edilmiş bəzi texnika elə vəziyyətdədir ki, indi onu gətirmək mümkün deyil. Amma bu məlumatı mən ardıcıl şökildə xalqımıza təqdim edirdim ki, biz düşmənin nə qədər texnikasını məhv etdik. Faktiki olaraq onların ordusunda texnika qalmadı, ordusu, demək olar ki, yoxdur. Özləri də bunu etiraf ediblər. Özləri də etiraf edirdilər ki, Azərbaycan onları qalib göldi. Yəni qənimət götürülmüş o hərbi texnikanı nümayiş etdirəcəyik. Planlarım çoxdur. İnsallah, həmisini icra edəcəyik. Bu tarixi Qələbəmizi hüquqi müstəvədə, siyasi müstəvədə daha da möhkəmləndirəcəyik. Bundan sonra vətəndaşlarımız rahat yaşayacaqlar, öz doğma torpağına qayiadacaqlar. Azərbaycan sizin sayınızda yeni bir dövrə qədəm qoyacaq.

Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümüz bildirik ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şaxsan öz təşəkkürümüz bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar siziniz və sizin sımanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deym ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalanla bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək hayatı da daim mənim nəzarətim altında olacaqlar. Bir daha siz təbrik edirəm, tezliklə sağalın, adı həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

X X X

Baş leytenant Mail Əsgərov: Həqiqi hərbi xidmətimi ehtiyatda olan zabit kimi başa vurmuşdum və ehtiyata buraxılmışdım. Sizin əmrinizlə qışman soñərbərlik elan olunanda mən də yenidən hərbi xidmətə, ordu sıralarına qayıtdım və düşmənlə Füzül rayonu istiqamətində vuruşduq, orada da yaralandım. Cox fəxərət hissi keçirirəm ki, döyüş yoldaşlarım mənim missiyamı yarımcıq qoymadılar, qələbə çaldılar.

Yaralandan sonra müalicə alındığım xəstəxanada Sizin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı etdiyiniz çıxışları böyük səbirsizlikla gözlöyirdik. O çıxışlarınız içində bizim üçün əhəmiyyət kəsb edən çıxışlardan biri də Azərbaycan mədəniyyətinin beiyi olan Şuşa şəhərində üçrəngli bayraqın dalgalanması xəbərini eşitmək arzusu idi.

Onu da Siz bize nəsib etdiniz. Ona görə Sizə xüsusi təşəkkürümüz bildirəm.

Siz ötən çıxışınızda, daha doğrusu, son çıxışınızda xalqa müraciətələ dediniz ki, biz dəmir yumruq olaraq düşmənə qalıb gəldik. Mən bunu belə xarakterizə edərdim ki, bu dəmir yumruq həm xalqımızın birliliyi, xalqımızın vəhdəti, ordumuzun gücü və xüsusən qeyd etmək istəyirəm ki, xalqın Sizə olan böyük inamıdır. Yəni xalqın içinde ola-raq bunu mən deyirəm, xalqın Sizə olan böyük inamıdır. Bu, qələbəni təmin etdi. Biz o yumruqla düşməni azdır.

Bu Qələbəni, bu sevinci, bu qalibiyəti bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edib Qələbə-yə görə Sizi təbrik edirəm və Mehriban xanım, Sizi təbrik edirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Biz bu Qələbəni çoxdan gözləyirdik. Bizim xalqımız bu Qələbəyə layiqdir. Bizim xalq qalib xalqdır. Sağ olun, uşaqlar.

<https://president.az/articles/46142>

## 5. SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNA İANƏLƏR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ  
BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVƏ  
BİR AYLIQ ƏMƏKHAQQI MƏBLƏĞİNDƏ VƏSAITİ  
SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNA İANƏ  
EDİBLƏR

3 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu na ianə edilər.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaslaşdırılmışdır.

Fondun əsasnaməsinə əsasən Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər kö-nüllü ödəmələr həyata keçirə bilərlər.

<https://president.az/articles/41499>

## 6. MÜSAHİBƏLƏR

### AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “ROSSİYA-1” TELEKANALININ “60 DƏQİQƏ” PROQRAMINDA SUALLARI CAVABLANDIRIB

29 sentyabr 2020-ci il

Sentyabrin 29-da “Rossiya-1” telekanalında yayılan “60 dəqiqə” programında Azərbaycan-Ermənistan temas xəttində baş verən son hadisələr həsr olunan veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistənın baş naziri Nikol Paşinyan aparıcılarının suallarını cavablandırıblar.

Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayıblar.

**Aparıcı:** Conan Prezident, sağ olun ki, bu müsahibəni verməyə razılaşmışınız. İndi birbaşa cəbhədə nələr baş verir, artıq aviasiyadan istifadə edilməsi barədə məlumat alınır.

**Prezident İlham Əliyev:** Cəbhədə vəziyyət görgündür. Ermənilərin sentyabrin 27-də sahə başlaşıqları harbi təxribat nöticəsində Azərbaycanın yaşış məntəqələri və bizim döyük mövqelərimiz siddətli artilleriya atışına mərəz qalıb. Bu tacavüz nöticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz tacavuzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə macbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, siddətli döyuşlər gedir, bu döyuşlər nöticəsində Azərbaycan Ordusu bir sırada yaşış məntəqələrini işğaldan azad edib, həmçinin müxtalif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, faal döyük əməliyyatları aparılır.

**Aparıcı:** İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah edin. Ankara Prezidentin və Xarici İşlər nazirinin şəxsində rəsmən bəyan edib ki, döyük meydanda Siza kömək edəcək.

**Prezident İlham Əliyev:** Hesab edirəm ki, Türkiyənin rolü regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə biza qardaş ölkə və bizim

müttefiqimizdir. Ermənistən Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənali olaraq Azərbaycanı dəstəklədiyi, beynəlxalq hüquq dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistən 30 il yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüquq kubud şəkildə pozur. Türkiyənin rolü, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə biza mənəvi dəstək göstərə və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəkləklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tarəfi kimi iştirak etməsi barədə erməni tarəfin yaydığı bütün şayılər təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir səbüt yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlanıqlıdır.

**Aparıcı:** İlham Heydər oğlu, beləliklə, Siz belə bir informasiyanı təsdiq etmirsiniz, üstəlik onu təzkib edirsiniz ki, bir saat bundan əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Ermənistən Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub. Söhbət F-16 və SU-25 təyyarələrindən gedir.

**Prezident İlham Əliyev:** Bizim bu barədə məlumatımız yoxdur. Lap yaxın vaxtda mənə mərəzə ediblər ki, informasiya məkanında belə bir xəbar yayılıb. O, heç na ilə təsdiq edilmişdir. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyük əməliyyatlarda heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünkü obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə da bunun növbəti təxribat olmasına yoxlamaq çox asandır. Erməni tarəfin bu cür yalan xəbərlər yaratmaqdə məqsədi biza aydındır. Əvvələ, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırlıda şərəfə yerinə yetirən Azərbaycan Ordusunun döyük qabiliyyətini sünü şəkildə azaltmaq, həmçinin bəla təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə colb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tarəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmər və buna zərurət yoxdur.

**Aparıcı:** İlham Heydər oğlu, Sizin ölkəniz Ermənistən tarəfindən bir neçə rayonun azad edilməsini nəzərdə tutan Kazan formuluna

və ya hər hansı başqa formula tərəf meyil etməyə hazırlırmı? Prinsip etibarla indi nə etmək olar? Otuz il ərzində Qarabağ münaqişəsinin gah alovlanması, gah da közərməsi şəraitində necə dönüş etməli? Nə etməli?

**Prezident İlham Əliyev:** Bilirsiz, Azərbaycan danişqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vəsiatçılık missiyası üçün cavab-deh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən son iki ildə mən dəfələrlə və başqa məsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənilən hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danişqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiq. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danişqların formatını da sadiq. Danişqlar Ermənistən ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən səhəbə gedəndə bütün tərəflər həqqında danişirlər. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var – Ermənistən və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistənin baş naziri açıq-əşkar bəyan edir ki, "Qarabağ Ermənistandır və nöqtə". Belə olan halda hənsi danişqlar prosesindən səhəbə gedə bilər. Axi, ATƏT-in Minsk qrupu tərəfindən işlənilən hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağılıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistənin baş naziri deyir ki, "Qarabağ Ermənistandır" və üstəlik, deyir ki, biz danişqları Dağılıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danişqların artıq 20 il-dən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistən bələrəkdan danişqlar prosesini pozur, qəbululedilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danişmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, toxribatlar tövədirərlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də Ermənistənin toxribat qrupu tutulub, bu qrupun başçısı Təmas Xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danişqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-in dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo

qəbululedilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danişqlara sadiq, lakin Ermənistən tərəfindən tamamilə eks hərəkətlər görülür.

**Aparıcı:** Cənab Prezident, xahiş edirəm deyin, bazar günü nə baş verib, bu qədər genişmiyəşli və qanlı qarşıdurmaya təhrik edən nə olub?

**Prezident İlham Əliyev:** Bilirsizimi, bazar günü baş verən hadisələr Ermənistən artıq bir neçə ay idи ki, hazırlanırdı. Əgər siz onları rəhəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz, aşkar görərsiniz ki, onlar bu toxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarında, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistən müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdədir. O vaxt bir dinc sakın və bir neçə harbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistən ərazisində bizim heç bir harbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistən silahlı qıvvələri bizim ərazidən çıxarıldan dərhal sonra qarşılıqlı razılışmaya əsasən atas dayandırıldı. Daha sonra monim dediyim kimi, toxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra erməni tərəfi açıq-əşkar, nümayişkarana şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkarana şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağılıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar biza qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə toxrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistənda mövcud olan daxili siyasi böhrəndir. Axi, bu gün Ermənistəndə Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistən rəhbəri Sorosun olaltısıdır. Bu adam çoxlu vədələri verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhrən içindədir.

**Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışılıq lazımlı idi ki, əhalinin diqqətini yayındursın, o da bunu edə bildi. Onlar növbəti dəfə bizi hückum etməzdən düz iki gün əvvəl Ermənistənən əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən tacavüz nümayiş etdirir.**

**Aparıcı:** Sizin mövqeyiniz aydındır. Cox sağ olun. Mümkündürsə, lap qısa cavab verin: ha, ya yox. İndi cəbhədə Suriyadan olan muzdlular var mı?

**Prezident İlham Əliyev:** Yoxdur. Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdul yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni tabliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütüvləri informasiya vəsaitlərində dövr edir. Buna heç bir ehtiyat yoxdur. Azərbaycanın hazırlıqlı orduyu var, çox böyük səfərərlik ehtiyati var. Dünən mən qismən səfərərliklə ettim. Biz 2 milyon əhalisi olan Ermanistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırıraq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və tacavüzkarı elə cəzalandırmağa qəbilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin.

**Aparıcı:** Cox sağ olun. İlham Əliyev bizimlə Bakıdan əlaqədə idi. Sizə cənəsliliq arzuluyur, görüşənədək. Cox sağ olun.

**Prezident İlham Əliyev:** Sağ olun. Görüşənədək.

**Aparıcı:** İndi biz Yerevanla əlaqəyə çıxırıq. Ermənistən lideri, Ermənistən baş naziri Nikol Paşinyan bize qoşulur. Salam, Nikol Vovayeviç. İlk növbədə, biz istərdik ki, indi nələr baş verdiyini şərh edəsiniz. Cox həyəcanlı xəbərlər görlər.

**Nikol Paşinyan:** Bu gün səhər belə bir xəbər alıq ki, Azərbaycan bilavasitə Ermənistən Respublikasının ərazisindəki kəndləri bombalayıb. Bundan əvvəl isə sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Dağılıq Qarabağga qarşı təmmiqiyəsi harbi tacavüzə başlayıblar. Onlar artıq üç gündür ki, artilleriyadan və yaylım atəsi sistemlərinən istifadə etməklə Dağılıq Qarabağın yaşayış məntəqələrini bombalayırlar. Təessüf ki, bızdə həm hərbiçilər, həm də məlki əhali arasında həlak olanlar var. Cox mühüm məqam ondan ibarətdir ki, Türkiyə faktiki olaraq bu prosesə cəlb edilib. Bızdə olan mətbəər informasiyaya görə, hərbi təlimatçılar və yüksək vəzifəli hərbiçilər indi Azərbaycanın ko-

manda məntəqələrindədir və bəzi yerlərdə hətta hərbi əməliyyatlara rəhbərlik edirlər. Daha bir mühüm məqam. Artıq beynəlxalq matbuatda çoxsaylı materiallər dərc edilib ki, Türkiyə Suriya ərazisindən muzdluları cəlb edir, onları Dağılıq Qarabağga və Ermanistan Respublikasına qarşı mühəribədə iştirak etmək üçün Azərbaycana aparır. Yeri galmişsan, belə bir məlumat da var ki, Azərbaycanın yaşayış məntəqələrində bu muzdlularla yerli sakinlər arasında artıq bəzi toqquşmalar baş verib. Ona görə ki, bu muzdlular həmin kəndlərdə şərist qanunları tətbiq etməyə çalışır, mağazaları gırərək tələb edirlər ki, bu mağazalar əlkoqollu məhsullar satışınlı dayandırılsınlar və s. və ilaxır.

**Aparıcı:** Cənab Paşinyan, indicə xəbər gəldi ki, Türkiyənin F-16 təyyarəsi Ermənistən silahlı qüvvələrinin Su-25 təyyarəsini vurub. Özü də bu xəbər Ermanistən Müdafiə Nazirliyinə istinadla gəlib ki, pilot hələk olub. Bu xəbər sizə məlumatdır? Yəni Ermənistən və Türkiyə təyyarələri artıq gəydi toqquşur?

**Nikol Paşinyan:** Bu, artıq faktdır və mənim dediyimi bir daha sübut edir. Bilirsinizmi aşkarlı ki, həm Ermanistən, həm də Dağılıq Qarabağ erməniləri bilavasitə Türkiyənin təhdidi altındadırlar. Bızdə olan məlumatı görə, Türkiyə bu münaqişəyə daha geniş qoşulmaq üçün bəhənə axtarır. Bızdə olan məlumatı görə, onlar öz qoşunlarını Naxçıvana götirmək üçün bəhənə axtarırlar. Bu, Azərbaycanın Türkiyə, Ermanistən və İranla həmsərhəd anklavıdır. Hərçənd bızdə məlumat var ki, Türkiyə Ordusunun bəzi bölmələri artıq oradadır. Ümumiyyətə, burada heç bir sərr yoxdur. Ona görə ki, Türkiyə qoşunları artıq avqust ayından Azərbaycanda dirlər. Onlar birgə hərbi təlimlərin başlayıblar və bu məsələ həmin hərbi təlimlərin davamı kimi başlanıb.

**Aparıcı:** Nikol Vovayeviç, indi artıq bir çox ekspertlər Dağılıq Qarabağda hazırda baş verənlərin hamısını çox sərt şəkildə ifadə və izah edirlər. Mühəribə sözü söslənir. Bu sözdən istifadə etmək nə dərəcədə korrektdir, nə dərəcədə yerinə düşür və indi qan tökülməsinə son qoymaq və atası dayandırmaq üçün nə iş etmək olarmı?

**Nikol Paşinyan:** Əlbəttə, sualımız korrektirdir. Ona görə ki, mühəribə gedir. Çoxlu dağınıklar, insan tələfati var və olduqca çox sayıda hərbi qulluqçu cəlb edilib. Bu, bizim üçün çox mühüm məqamdır. Bildiyiniz kimi, XX əsrin əvvəlində XX əsrin ilk soyqırımı baş verib. Bu, Osmanlı imperiyasında baş verib və bu soyqırının qurbanı erməni xalqı olub. Ona görə biz hamımız bunu xalqımız üçün ekzistensial

təhdid kimi qəbul edirik. Faktiki olaraq biz bunu erməni xalqına elan edilmiş mühərbi kimi qəbul edirik. İndi bizim xalqımız, sadəcə, özü-nü müdafiə hüququndan istifadə etməyə məcburdur. Nə etmək olar? Beynəlxalq birlək Azərbaycanın təcavüzkar hərəkətini və tacavüzünü qətiyyətəl pislənməlidir. Türkiyənin hərəkətləri pislənməlidir. Tələb etmək lazımdır ki, Türkiyə, ümumiyyətlə, bu regiondan çıxın. Ona görə ki, Türkiyənin Cənubi Qafqazda hərbi istirakı heç bir yaxşı şey vəd etmir. Bu, münaqişənin daha da genişlənməsinə və bu hərbi əməliyyatların, bu mühərbiin miqyasının artmasına gətirib çıxara bilər. İndi beynəlxalq birlək Türkiyəni Cənubi Qafqazdan çıxmaga məcbur etmək və Azərbaycanı təcavüzü, təcavüzkar hərəkətlərini, hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün konkret səy göstərməlidir.

**Aparıcı:** Cənab baş nazır, sizı daha longitmayacayık. Bilirik ki, siz hərbçilərlə müşavirəyə tələsmalısınız. Cox qisa bir sual. Hazırda danışqların hansı formatları işləyə bilər? Yoxsa bütün əvvəlki razılaşmalar artıq keçmişdə qalıb? Şərti mənada desək, sizin bir neçə rayonu azad etməyinizi nəzərdə tutan Kazan formatı, bütün bu razılaşmalar silinib, yoxsa həmin formatlar üzrə hələ hərəkət etmək olar?

**Nikol Paşinyan:** Bilirsizimi, danışqların formatı məsələsinə gəldikdə, biz belə təsvərvür edirik ki, danışqlar prosesi harada başlanmışdır, elə orada davam etməlidir. Bu, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatıdır. Konkret danışqlara gəldikdə isə, danışqlar üçün müvafiq şərait olmalıdır. Konkret hərbi əməliyyatlar getdiyi vaxtda danışqlar barada, xüsusun onların məzmununu barədə danışmaq çox çətindir. İlk növbədə, zorakılığı dayandırmaq və Azərbaycan bu formulu qəbul etməlidir ki, Dağılıq Qarabağ probleminin hərbi həlli yoxdur. Axi, bu mühərbi sıfirdan başlamayıb. Azərbaycan hökuməti uzun müddətdür ermanılara qarşı nifrat ritorikasını inkişaf etdirir və beynəlxalq çağrıslara rəğmən uzun müddətdir hədə-qorxu gəlir ki, Dağılıq Qarabağ məsələsinin hərbi yolla həll etməyə hazırlaşır. Ümidi varam, heç olmasa indiki hadisələr və indi yaranmış vəziyyət Azərbaycanı inandıracaq ki, Dağılıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur.

Ona görə ki, Azərbaycan Silahlı Qüvvələri öz vezifələrini yerinə yetirə biləməyiblər. Mənə belə gəlin ki, hərbi-siyasi rəhbərlik hərbi mənada cabhədə heç bir uğur qazana biləməyib. Yəni onlar öz məsələsinə həll edə bilməyiblər. Ümidi varam, bu, Azərbaycanı inandıracaq ki, bu münaqişənin hərbi həlli yoxdur. Dağılıq Qarabağ münaqişəsi üçün yal-

nız dinc və danışçılar yolu ilə həll var. İstənilən həll təkcə Azərbaycan üçün deyil, həm də Ermənistən üçün, Dağılıq Qarabağ üçün məqbul olmalıdır. Qeyd etmək istəyirəm ki, mən baş nazir olanda bu münaqişənin həlli üçün konkret formul təklif edirdim və yenə davam edirəm, istənilən həll Ermənistən üçün, Dağılıq Qarabağ üçün və Azərbaycan üçün məqbul olmalıdır. Ölkələrin adlarının çəkiləsi ardıcılığının heç bir mənəsi yoxdur. Mən onu nəzərdə tuturam ki, bu qərar eyni dərəcədə məqbul olmalıdır və təsəssüf ki, Azərbaycan Hökuməti, Azərbaycan Prezidenti yalnız Azərbaycan üçün məqbul olan həllə nail olmaq istəyir. Bu, mümkün deyil. Kompromis lazımdır və kompromis üçün şərait lazımdır. Bunun üçün Azərbaycan Dağılıq Qarabağa və Ermənistəna qarşı təcavüzü dərhal dayandırmalıdır. Çünkü bunu Azərbaycan başlayıb. Yeri gəlmüşkən, bu, əvvəlcən planlaşdırılmış əmlaliyyat idi. Əsلا şübhə yoxdur ki, bu əmlaliyyat Türkiye Silahlı Qüvvələri ilə birgə hərbi təlimlər zamanı planlaşdırılıb. Sağ olun.

**Aparıcı:** Cox sağ olun. Gəlin bunu əsas götürək ki, həll variantı Ermənistən və əlbəttə ki, Azərbaycan üçün həqiqətən məqbul olmalıdır. Münaqişənin həlli üçün heç bir hərb variansi yoxdur. Yalnız siyaset və diplomatiya. Sağ olun.

### XXX

Beynəlxalq ictimaiyyət qarşısında çıxış edərkən indiyədək dəfələrlə rəzil duruma düşən Nikol Paşinyan bu dəfə də ənənəsini pozmadı. Verilişin aparıcılarının sualları qarşısında aciz qalan Ermənistən baş naziri yənə də çıxışında heç bir faktə əsaslanmayan yalan və uyurmalar söyledi.

Sonra müzakirələrdə siyasi və hərbi ekspertlər iştirak etdilər.

**"Natsionalnaya oborona" jurnalının baş redaktoru İgor Kotrotchenko:**

— Mən Azərbaycan və Ermənistən liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq doqquz, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan da böyük kadrlar yetiştirdir. İndi isə deyilənlərin mahiyyətini gələk. Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kaşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisində doğrudan da türk qırıcıları göndərilsəydi,

bu faktı gizlətmək mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin six müşahidəsi altındadır. Həmkarlarının diqqətini bir məqama çəkmək istərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyız. Beynəlxalq hüquq nöqtəyi-nəzərindən, döytüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır.

<https://president.az/articles/41172>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “ƏL-CƏZİRƏ” TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB

2 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib.

Jurnalist: Azərbaycan Respublikasının Prezidenti, “Əl-Cəzirə”yə müsahibə verdiyiniz üçün Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sizi görməyə çox şadam.

– Ermənistən və Azərbaycan arasında hazırlı münəaqışə 20 ildən artıqdır ki, başlayıb. Müyyən irəliliyələr və geriləmələr olmuşdur, lakin bu vaxta kimi sülh nail olunmamışdır. Niyə görə bu münəaqışa bu qədər uzun əçkir?

– Əsas səbəb odur ki, Ermənistən sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işgal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münəaqışının bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistən irada göstərsəyi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davranıysa, münəaqışa uzun illər bundan əvvəl həll edilmiş olardı. Çünkü 1993-cü ildə Ermənistən ərazi-lərimizin bir hissəsini işğal etdikdə BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtlisiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəcilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi, əsas səbəb Ermənistənnin mövqeyidir, ikinci səbəb Birleşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəciler tərəfindən takid göstərilməməsi və təzyiqin olmamasıdır. Bir çox hallarda mən bu məsələni qaldırıbmışam və demişəm ki, Ermənistəni qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Lakin mənim müraciətlərimə müvafiq şəkildə cavab verilməmişdir və indi baş verənlər Ermənistənin destruktiv siyasetinin nəticəsidir.

**– Beləliklə, Siz deyirsiniz ki, Azərbaycan beynəlxalq müstəvi-də narahatlıq doğuran hüquqi məsələlərə görə beynəlxalq səviyyə-də layiq olduğu dəstəyi alır?**

– Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Dediym kimi, beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermenistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assemblyası eynisini edib. İsləm Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlementi kimi digər beynəlxalq təşkilatlar və başqları eynisini edib, lakin bu, kifayət etmir. Beləliklə, münaqişənin həlli üçün hüquqi çərçivəmiz var, lakin təcavüzkərə kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, biz burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyət görülür. Ermenistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selevktiv ullaşışının yaxşı göstəricisidir. Bildiğiniz kimi, bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin biza göldükdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalib. Beləliklə, təcavüzkərə praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinə səbəblərindən biridir.

**– Siz Ermənistani bu müharibəni, bu münaqişəni başlamaq-da günahlandırırsınız. Bir çoxları iddia edə bilər ki, Ermənistən öz cari ərzisinin və 2018-ci ildəki məxməri inqilabdağı qəlbəni nəzərə alaraq münaqişənin başlamasına risk etməzdi. Buna Siz nə deyərdiniz?**

– Bu cür təhlillərin səbəbinin nə olduğunu bilmirəm. Lakin biz burada nə görürük, biz yerlərdə nə baş verdiyini görürük. Əgər son iki ildə “inqilab”dan sonra Ermənistənən na etdiklərinə və nə bəyan etdiklərinə nəzər salsaq görərik ki, onlar bizi həmişə təhrif ediblər və yeni mühərbiyyət başlamağı hədəfə alıblar və bunun səbəbi danışçıları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi taxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistən-Azərbaycan sərhədindəki kəndlərimizə və hərbi mövqelərimizə hücum ediblər. Onların bunu nə üçün etdiklərini başa düşmək çox çətin idi. Onlar ağır artilleriya ilə biza hücum etdilər. Hərbi qulluqçular arasında ilk itkiləri

Azərbaycan tərəfi verdi. Bizim dörd hərbi qulluqçumuz və 76 yaşlı bir kondili dərhal öldürülmüşdür. Beləliklə, biz cavab tədbiri görməli idik. Cavab verdikdən və onlar acı məğlubiyətla üzəşdikdən sonra geri çəkildilər, atəşkəs üçün yalvarmağa başladılar. Onda da mən dedim ki, bizim Ermenistanın ərzisində heç bir hərbi məqsədlərimiz yoxdur. Biz onları geri oturdan kimi və onlar istadıklarını həyata keçirə bilmədiklərini bəsha düşən kimi toqquşmalar dayandı. Toqquşmalar yalnız dörd gün davam etdi. Sonra avqustun 23-də Ermenistan ordusu tərəfindən ərzimizə daxil olmaq və terror aktlarını töötəmək üçün göndərilmiş diversiya qrupu dağdırılmışdır və bu diversiya qrupunun başçısı yaxalanmışdır. Hazırda o, istintaq altındadır. O, mülki vətəndaşlarımıza və hərbi qulluqçularımıza qarşı terror aktları töötəmək üçün göndərildiyini bildirən ifadələr verir. Bunu biz etməmişdik, bunu onlar etdilər. Sonra sentyabrın 27-də baş verənlər bu siyasetin məntiqi davamıdır. Bundan əlavə, biz onların bəyanatlarına, söylədiklərinə nəzər salısq, onların bizi təhrif etməsi açıq-əşkar görünür. Bir il bundan əvvəl Ermənistənən baş naziri “Qarabağ Ermənistandır” bayan etmişdir və bu bəyanat danışçıları tamamilə mənəsizdir. Çünkü danışçılar masasında olan əsas məsələlərdən biri işgal edilmiş ərazilərin Azərbaycana qaytarılmasıdır. Əgər o, “Qarabağ Ermənistandır” deyir və onun anlayışına görə Qarabağ təkəc keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti deyil, buraya bütün işgal olunmuş ərazilər daxildir. Bu, onların bu əraziləri geri qaytarmaq istəmədikləri, bu, danışçıların sonu deməkdir.

**– Ermənistən nəyə görə risk edib təxribata al atıb?**

– Birincisi, hesab edirəm ki, onlar danışçılar prosesini tamamilə məhv etmək istayırdılar. Sonra onlar etdikləri kimi, buna görə bizi günahlandırmak və “baxın, Azərbaycanla danışçılar aparmaq mümkün deyil” söyləmək istayırdılar. Hesab edirəm ki, əsaslılarından biri da onları daxili çətinlikləri ola bilər. Çünkü biz indi Ermənistəndən baş verənləri bilirik. Onlar çox ciddi siyasi böhranından əziyyət çəkirərlər. Hücumda keçməmişdən iki gün əvvəl əsas müxalif partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır. Faktiki olaraq, Ermənistəndə diktatura rejimi yaradılmışdır. İngilabdan sonra baş nazirin verdiyi bütün vədlər kağız üzərindədir. Heç nə icra edilməmişdir. Orada adambaşına görə pandemiya ilə əlaqədar vəziyyət dünyada ən pis vəziyyətlərdən biridir. Beləliklə, diqqəti yandırmaq lazımdır və o, bunu edə bildi. İndi isə o, nə etməyə çalışır?

Guya Azərbaycanın təcavüzü qarşısında cəmiyyəti bir araya gətirmək və öz şəxsi hakimiyətini gücləndirmək istoyır. Beləliklə, onların fikrincə, hər şey çox mənqlidir, lakin onlar çox böyük səhv etdilər. Bundan əlavə, təcavüzdən bir neçə gün əvvəl mən BMT Baş Assambleyəsində çıxış etdim və dedim ki, onlar mühərribəyə hazırlaşırlar və onları dayandırmıram lazımdır. Bu da baş verdi.

**- Bundan əvvəl Siz dediniz ki, Ermənistan ordusu işgal etdikləri ərazilərdən qeyd-şərtisiz çıxmışdır, indi regionda hansı məqsədləriniz var?**

**- Kim, biz?**

**- Bəlli, Azərbaycan olaraq.**

Bizim mövqeyimiz dayışmaz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynoxlaqlı hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanır və dünyanın heç bir ölkəsi "Dağılıq Qarabağ respublikası"nı tanımır. Mənim söylədiyim sözər, demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərdən etməlidir və yalnız ondan sonra mühərribə dayanacaq, münəaqişəyə tərk son qoyulacaq. Ola bilsin müəyyən müddət keçidişdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşıya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dayışmazdır. Bu, tarixi həqiqətə, beynoxlaqlı hüquqa və həmçinin dişünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına asaslanır. Hesab edirəm ki, Ermənistan hökuməti özlərinin global arenada "əhəmiyyətinə", onlara göstərilə biləcək mümkin beynoxlaqlı dəstəyə həddindən artıq böyük qiymət veriblər və bizi təhrif etməklə, biza hücum etməklə böyük səhvlərə yol veriblər. İndi da onlar ciddi məglubiyyət acısını yaşıyırlar.

**- Siz Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar masasına getməyi qəbul edərdinizmi?**

Əslində, danışıqlar dayanıb. Çünkü onun "Qarabağ Ermənistanlı" ifadəsindən sonra mən danışıqlar üçün heç bir imkanın olmadığını dedim. Lakin Minsk qrupunun həmsəndləri Ermənistan hakimiyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim olma bilmədiyi üçün məndən xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin. Mən dedim ki, yaxşı, golin cəhd edək. Biz sülh yolunu tapmaq istəyirik, ona görə də biz uzun illərdir ki, gözləyirdik və bu yayındırıcı yanaşma olmasayı, yəqin danışıqlar davam edəcək-

di. Bu bəyanatdan sonra mənim Ermənistanın baş naziri ilə görüşüm oldu. Lakin görüşlər tamamilə mənasız idi, rəsmi xarakter daşıyırı. O, mənə əraziləri geri qaytarmayıacaqlarını deyirdi. Əgər onlar bunu etmək istəmirlərə, əgər onlar neçə illər ərzində Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərə qarşı çıxırlarsa və danışıqları məhv edirlərə, bundan sonra nədən danışmaqla olar ki? Danışıqlar birtərəfli qaydada aparıla bilməz. Bizim tərəfdəsimiz olmalıdır. Lakin Ermənistanın simasında bizim hələ danışıqlarda tərəfdəsimiz yoxdur.

**- Onda danışıqlar masasına qayıtməq üçün Azərbaycanın ilkin şərti kimi Ermənistanın işgal olunmuş ərazilərdən çıxmamasını deyə bilərikmi?**

Əslində, Ermənistanın baş naziri biza qarşı ilkin şərtlər irəli sürüb. Yeri golmışkən, düşündürəm ki, bu da növbəti təxribatdır. Bir neçə ay önce o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüdü. Əslində, o, öz gündəliyini biza və Minsk qrupuna dikta etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan "Dağılıq Qarabağ hökuməti" ilə danışıqlar aparmalıdır. Bunu tezəkə biz yox, həm də Minsk qrupu rədd etdi. Çünkü bu, iyirmi ildən çox müddət ərzində hazırlanmış danışıqların formatını tamamilə dəyişir. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılırlar. Beləliklə, o, biza qarşı ilkin şərtlər irəli sürür və biz onları rədd etdik. Onun bunu etmə səbəbi ondadır ki, o, danışıqların dayanmasını və status-kvonun dəyişməz olaraq saxlanması istəyirdi. Biza gəldikdə, biz həmişə danışıqlara hazırlıq. Biz heç vaxt danışıqlardan imtina etməmişik. Əvvəlki illərdə danışıqlar prosesində çatın vaxtlar yaşışmışq. Heç də hər şey rəvan getmirdi. Lakin Ermənistanın əvvəlki rəhbərləri ilə bizim prosesimiz olub və biz mərhələli yanaşımı işləyib hazırlamışdıq. Əks halda, biz bu qədər uzun illər bu prosesdə iştirak etməzdik. Bu, faydasız vaxt deyildir. Həsab edirəm ki, biz çox böyük irəliliyiə nail olmuşduq. Mən bu prosesdə 2003-cü ildən bəri iştirak edirəm. Mən Ermənistanın iki sabiq prezidenti ilə işləmişəm. Biz irəliliyiə nail olduğum, bu, asan deyildi. Bizi də çox müxtəlif fikirlər var idi, lakin biz mərhələli şəkildə irəliliyirdik və indiki məqamda əldə etdiklərimizi işləyib hazırlanmışq. Paşinyan hakimiyətə gəldikdən sonra nənəkin ondan əvvəl olanları məhv etdi, o, ondan əvvəl sanki Ermənistanın mövcud olmadığı və indi yeni Ermənistanın yaradıcısı kimi davranmaq istəyirdi. O, işlənilmiş bütün prinsipləri məhv etdi. Buna görə bütün məsuliyyət onun və onun hökumətinin üzərindədir.

Yeri gəlmişkən, Ermənistanda rasional insanlar bunu başa düşür. Onlar Ermonistan əhalisine xəbərdarlıq edərək bu şəxsin onların ölkəsimi falakətə apardığı ilə bağlı bəyanatlar verirler. Danışılarda belə davranışın olmaz, Azərbaycanı belə təhrik etmək olmaz.

Digər bir taxribat Azərbaycanın qadim Şuşa şəhərində qondarma “Dağılıq Qarabağ lideri”nin qondarma “ändicmə” mərasiminin təşkil olunması idi. Heç bir digər qondarma “Dağılıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu nəyə görə etdi? Azərbaycanlılarının hissələrini təhqir etmək üçün. Sonra onlar qondarma “Dağılıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün? Azərbaycanlılara qarşı daha bir təhqir. Onlar işğal olmuşunə orzulərdə Livan'dan olan erməniləri açıq şəkildə maskunlaşdırır və bunu televiziyyada nümayış etdirirlər. Bu, Cenevə Konvensiyasının kobud şəkildə pozulmasından və burada məqsəd onların bizi qarşı nifçətinə nümayış etdirmək idi. Onun etdiyi hər şey danışçılar prosesini möhv etmək məqsədini daşıyırı. Lakin indi onlar danışçıların aparılması üçün yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdiğdə və Azərbaycandan şikayet etdiğdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, son danışçılar prosesini pozdun, son Azərbaycanı təhrik etdin, son azərbaycanlıların hissələrini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalsın. Erməni xalqı, – mən bir neçə gün bundan əvvəl Ermənistən xalqına müraciət etdim, – buna görə onu məsuliyyətə calb etməlidir. Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağılıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azaqlıların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa davət edirik. Buna görə Ermənistən bu təhrikcidi bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar “Qarabağ Ermənistən deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq.

### **– Beləliklə, bu siyasi dalanda Rusiya vasitəçiliyi Azərbaycan üçün məqbuldurmu?**

– Rusiya Amerika Birləşmiş Ştatları və Fransa ilə birlikdə vasitəçi olan ölkələrdən biridir. Bu prosesdə iştirak etdiyim 17 il ərzində hər üç ölkə prosesdə eyni dərəcədə iştirak edib. Prosedə kifayət qədər yüksək səviyyədə koordinasiya var. Əlbəttə ki, Rusyanın xüsusi mövqeyi var, çünki o, regionda Azərbaycana qonşu ölkədir, onun Ermənis-

tanla dövlət sərhədi yoxdur. Lakin buna baxmayaraq, Rusiya Azərbaycan və Ermənistən yaxşı münasibətləri və tarixi münasibətləri olan bir ölkədir. Buna görə əlbəttə ki, vasitəçilik etmək üçün onların rolu və bacarığı obyektiv səbəblər görə regiondan uzaqda yerləşənlərlə və ola bilsin, son onillikdə burada nələrin baş verdiyini tam şəkildə bilməyənlərlə müqayisədə çox yüksəkdir.

Ona görə də düşünürük ki, üç ölkə birlikdə işləməyə davam etməlidir, əgər onların hamisi neytrallığı qorusa. Bu mühümdür. Son günlərdə əks-təsi göstərən, neytrallıq mövqeyində müəyyən döyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə hassas məsələdə vasitəçisinizsə, bu mövqədən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalarınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərə bağlı səbutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfindən qəbul edilməyəcək.

– Beynəlxalq ictimaiyyət atəşkəs çağırışları edir. Lakin həm Azərbaycan, həm də Ermənistən tərəfinin son bəyanatlarını nəzərə alaraq, Siz atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarına mahal qoymamacaq seçimini edirsiniz?

– Xeyr, biz buna göz yummurraq. Lakin atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu günlərdə mənə zəng vuran liderlərə bu mesajı çatdırmağa çalışıram ki, başlayan Azərbaycan tərəfi olmayıb. Biz özümüzü müdafiə etməli idik. Əgər biz bu dəfə etdiyimiz kimi cavab verməsəydiq, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur. Bu səhər mən məlumat aldım ki, mülki şəxslər arasında 19 itkimiz var, onlardan 2-si uşaqdır. Mülki insanlarımız arasında 54 yaralı var. Ermənilərin artilleriya hücumu nöticəsində 300-dan çox evə ziyan dəyib və ya tamamilə dağılıb. Onlar bizim kəndlərə, insanımıza hücum edir, bacardıqları qədər çox azərbaycanlı öldürmək isteyirlər. Dünən onlar Ermənistən arazisindən uzaq məsafələ raketlərdən istifadə etməyə başladılar. Bununla da onlar istifadə etdikləri bu silahları Azərbaycan üçün qanuni hədəfə çevirirlər və biz bu hədəfləri möhv etməliyik. Sonra isə onlar bizi günahlandıracalar ki, biz Ermənistən arazisində hücum edirik. Onlar bunu istayırlar.

Onlar münqaşşa üçüncü tərəfləri cəlb etmək istəyirlər ki, bu tərəflər onları müdafiə etsinlər və onlar üçün daha 30 illik qanunsuz işğalı təmin etsinlər. Ataşkas – yaxşı, bəs, hansı şərtlər? Şərtlər belə olmalıdır ki, onlar ərazilərdən çıxmalarıdır. Mən 2 gün bundan əvvəl dedim ki, qoy onlar çıxmaga başlasınlar, qoy çıxmamaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəcılər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, ataşkas rejimində əməl etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik. Bu hərbi toqquşma bizim nəyimizə lazımdır? Bizə torpaqlarımızın sülh yolu ilə geri qayıtması lazımdır. Biz sülh yolu ilə həllə istəkli olduğumuzu 15 il ərzində nümayiş etdirdik. Bu 28 il ərzində toqquşmaların olduğu vaxtlar oldu və ən böyüyü indidir. Daha biri 4 il bundan əvvəl olmuşdu. Beləliklə, bu, bizim mövqeyimizdir və Ermanistan tərəfdən siyasi və hərbi taxribatlar barədə dediklərimi nəzərəalsaq, düşüñürəm ki, bu, tamamı ağlabatandır.

– Sonuncu münqaşşa baxdıqdə, Azərbaycan Ordusu cəbhədə müyyəyan irəliliyə nail olub və xüsusiət Füzuli rayonu ətrafında bəzi kəndləri geri alıb. Bu, o deməkdir ki, Azərbaycan geri qaytardığı həmin ərazilərdən geri çəkilməyə hazırlaşdır?

– Xeyr, əlbəttə ki, xeyr! Çünkü bu ərazilər bizi məxsusdur. Bu ərazilər qədim torpaqlarımızdır. Bu ərazilər bizim insanların asrlarboyu yaşadığı ərazilərdirdi və onlar ermənilər tərəfindən işğal olunub və dağıdılbı. Füzulidə, Ağdamda və Azərbaycanın başqa şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş verənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuz yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, bizim torpağımızdır. Biz onu geri almışıq, biz onu güc yolu ilə geri qaytarmışıq, biz onları itkilər vərək geri qaytarmışıq, biz heç vaxt bundan geri dönməyəcəyik. Biz orada yaşayacaqıq. Biziñ həmin ərazilərdən güclə çıxarılmış insanlarımız bu gün, demək olar ki, 30 ildir bir arzu ilə, bir amalla yaşayır – geri qayıtmış. Mən sizə 2016-ci ilin aprelində yeno da erməni tacavübü nəticəsində əks-hücumu keçməklə ərazilərimizin bir hissəsini azad etməyimizlə bağlı əyani bir nümunə göstərə bilərem. Kəndlərimizdən biri ermənilər tərəfindən dağıdılmışdır və azərbaycanlılar geri qayıda bilmirdilər, çünkü ermənilərin mövqələri dağlarda idi. Biz qaćınlar üçün yeni kənd tikdik və hətta heç vaxt o torpağı görməyənlər, ondan sonra dünyaya gələnlər belə hamısı Cocuq Mərcanlıya qayıtdı. Mən

deməşim ki, Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir. Mən deməşim ki, qayıdışımız indi başlayır. Mən əminəm ki, o ərazilərdən köçürülenlərin hamısı geri qaydadır. Geri qayıtmaga yol yoxdur, çünki hər şey dağılıb. Hər şey. Bir tikili belə qalmayıb. Hər şey dağılıb. Sözsüz ki, biz kömək edib şəhərləri, kəndləri yenidən quracaq, onların əvvəlki adlarını qaytaracaq. Çünkü ermənilər bizi qarşı mədəni soyqırımı törediblər. Onlar işgəl olunmuş ərazilərdə bütün məscidləri dağıdıblar. Onlar məscidlərdə donuz və inək saxlamaqla bütün müsəlmanları təhqiq edirlər. Onlar şəhərlərimizin, kəndlərimizin adlarını daşıyıdirlər. Bütün adlar qaytarılacaq. Biz öz torpaqlarımıza geri qaydadır. Bu, bizim qanuni hüququmuzdur. Bu, bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacaqıq.

– Qafqaz çox mürkəbbək regiondur, takca coğrafi nöqtəyi-nazərdən deyil, həm də mədəniyyət, etnik mənsubiyyət və sosial quruluş nöqtəyi-nazərdən. Siz xalqların öz müqəddəratını təyin etmək hüququna inanırsınız?

– Bilirsiniz, bu, erməni təbliğatının əsas etibarılə beynəlxalq hüquq üzrə mütəxəssis olmayan sadə insanlardan ibarət beynəlxalq ictimai rəsi çəsdirən üçün tez-tez istifadə etdiyi məqamdır. Lakin beynəlxalq hüquq Helsinki Yekun Aktında əks olunan əsas prinsiplərinin çox aydın izahı var ki, orada ərazi bütövlüyü prinsipini üstündür. Öz müqəddəratını təyin etmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. Lakin əgər biz geriye baxıb BMT Nizamnamasına, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyin etmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqəndir ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə daşıyılmalıdır. Başqa bir mühüm məqəndir ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə daşıyılmalıdır. Ona görə də Dağlıq Qarabağ məsləhsindən sözüsüz ki, öz müqəddəratını təyin etmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir argument əndir ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistən dövləti var. Bu gün ermənilər hər yerdə yaşıyırlar. Onlar Fransada yaşıyırlar, onlar Amerikada yaşıyırlar, onlar Rusiyada yaşıyırlar, onlar Yaxın Şərqiда yaşıyırlar. Qoy, onlar öz müqəddəratlarını həmin ölkələrdə istəsinlər. Əgər ermənilər özlərinə məxsus olmayan torpaqları istəsəydi və sadəcə olaraq, əksəriyyət olduqlarına görə həmin torpaqları istəsəydi, həmin ölkələrin rəhbərliklərinin reaksi-

yası necə olardı? Bu, onların uzun illər istifadə etdikləri taktikadır – gəlmək, dəstək istəmək, torpaq istəmək və sonra özlərinin qondarma qədim tarixləri barədə feyk xəbərlər hazırlamaqla və həmin torpaqları özləri üçün tələb etməklə orazinin tarixi kimliyini dəyişməyə başlamaq. Qoy Dağılıq Qarabağa öz müqəddərətini təyinətmə vərmək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağılıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddərətini təyinətmə hüququnu versinlər. Onda baxaram, onların reaksiyası necə olacaq.

**– Hazırda vəziyyət necədir? Ruslar, iranlılar, türklər, fransızlar, amerikalılar münəqişə ilə bağlı narahathığını ifadə edirlər. Bu münəqişə nə vaxtsa regional ola bilərmi?**

– Mən belə düşünmürüm. Zənnimcə, bunun üçün əsas yoxdur və biz bu münəqişənin regional münəqişəyə çevriləməsinin qəti olaraq əleyhinayık. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xərici dəstəklə bağlı feyk xəbərlər icad edirlər. Lakin, eyni zamanda, onlar özləri xərici dəstək istəyirlər. Ona görə də mən elə hiss edirəm ki, hazırda, döyüş meydanında çox ciddi məğlubiyyatla üzəldikləri bir vaxtda, onların əsas hədəfi bu münəqişəni regional münəqişəyə çevirməkdir. Lakin mən əminəm ki, qeyd etdiyiniz ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünkü regionumuzda təhlükəsizlik bütün region ölkələrinin məraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr arasında Türkiyə, Rusiya, İran region ölkələridir. Digər ölkələrin bura ilə, regionlərə əlaqəsi yoxdur. Onlar region ölkələri deyil. Onların danışqlara şərait yaratmaqla bağlı mandati var, çünki bu, 1992-ci ildə baş verib. Biz, şəxşən mən Minsk qrupunun belə tərkibdə olmasına görə cavabdeh deyilim. Sözsüz ki, agar biz sülhə şərait yarada biləcək hər hansı kontakt qrupunun tərkibi ilə bağlı bu gün qərar versəydik, əlbəttə, tərkib tamamilə fərqli olardı. Mən konkretləşdirmək istəmirəm, lakin bəzi ölkələrin qorazlı davranışı səbəbindən həmin qrupda yeri olmazdı. Beləliklə, biz, xüsusilə region ölkələrinin münəqişədən kənar durması, heç bir haldə münəqişəyə müdaxilə etməməsi üçün əlimizdən gələni etməliyik və Ermənistan xəbərdarlıq etməliyik – işğalı dayandır. İşğalı dayandır və onda siz xeyrini görəcəksiniz. Onda siz uzun illər ərzində bu tacavüz səbəbindən Ermənistan rəhbərliyinin Ermənistanı məhrum etdiyi iqtisadi, investisiya, enerji və nəqliyyat sahələrində regional layihələrə integrasi-

ya edəcəksiniz. Beləliklə, biz bu münəqişənin mümkün qədər tez bir zamanda dayanması, həllin mümkün qədər tez tapılması üçün əlimizdən gələni etməliyik. Biz “bunu dayandırın, biz işləyəcəyik, danışqlar aparacaq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə etmişik. Bizim daha 30 il gözləməyə və vaxtimız yoxdur. Münəqişə indi həll olunmalıdır. Ermənistanı kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdəşləri qoy onlara kömək etmək üçün desinlər ki, orazılıarı tərk edin, iradənizi nümayiş etdirin, atəsi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdam tərk edəcəyəm, növbəti dəfa, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir.

**– Ankaranın bu münəqişəyə hərbi nöqtəyi-nəzərdən öz təyarələri və sair ilə cəlb olumasına dair Ermənistanın iddiaları baradır nə deyə bilərsiniz?**

– Bu, yalan məlumatdır. Bunun sübutu yoxdur. Mən bununla bağlı artıq bəyanatlar vermişəm. Türkiyə bizim qardaş ölkəmizdir. Ermənistanın hücumunun ilk gündündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Qardaşım, Prezident Erdoğan dəfələrlə çox mühüm bəyanatlar verib. Dünən parlamentin açılış sessiyasında çıxış edərək o, daha bir mühüm bəyanat verdi ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Biz bu dəstəyi hiss edirik. Biz türk qardaşlarımıza, Prezidentə və digar rəsmi şəxslərə çox minnətdarıq. Lakin Türkiyə heç bir şəkildə münəqişəyə cəlb olunmayıb. Ermənistanın artıq mediada yer almayan feyk xəbərlərindən biri odur ki, Türkiyə məxsus F-16 təyyarəsi Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbərdir. Sübut haradadır? Sübut yoxdur. Yerə enən və havaya qalxan hər bir təyyarə kompüterdədir. Hər kəs nə baş verdiyini görə bilər. Mən təəccübənlərim, niyə Minsk qrupunun həmsədr ölkələri – Fransa, ABŞ, Rusiya buna münasibət bildirmir. Onlar bu feyk xəbərə münasibət bildirmir. Onların bəziləri Azərbaycan və Türkiyənin buraya terrorçular dəvət etməsi kimi başqa feyk xəbərlərə münasibət bildirir.

**– Mən məhz bu barədə soruşmaq istayırdım, cənab Prezident. Ermənistan, həmçinin Türkiyəni suriyahı müxalif döyuşçuları Azərbaycana gətirməkdə ittihad edir.**

– Bu, tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25 təyyarəsi qazaya uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotun təcrübəsizliyi ucbatından dağa çırılıb.

**– Amma onlar bunu sübut etmək üçün dəllillərinin olduğunu deyirlər.**

– Qoy göstərsinlər. Haradadır dəlil? Təkcə Ermənistən deyil, əfsuslar olsun, mən dünən eştidim ki, Fransa prezidenti də bəyanat verib. O, ayın 27-də axşam mənə zəng vurmuşdu, mən ona bunun səhv, yanlış olduğunu dedim. O, bu bəyanatı heç bir dəlil olmadan verib. Qoy o, biza dəlil versin, sübut versin. Yalnız sözlərdir. Biz də çox söz deyə bilərik, amma demirik, məsuliyyətli davranışırıq. Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə, özümüz edirik. Bizim qabil ordumuz var. Ordumuzda kifayat qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, biza ehtiyac olacağdı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistən buna ehtiyacı var, cüntki Ermənistən əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqiən insanları cəlb edirlər və bizim şübhəmiz var, təkcə erməni əsilliləri deyil. Yeri galmişən, Yaxın Şərqiən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimse xaricdən müzdu lu kimi döyüşməyə gəlirsə, bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır. Bu ittihamlar tamamilə əsassızdır. Biz onları rədd edirik və dəllillərin ortaya qoymasını tələb edirik.

**– Siz də Ermənistənən gətirdiyi əcnəbi muzdlularla bağlı dəllilləri ortaya qoycaqsınız?**

– Bizda artıq bəzi köşfiyyat məlumatları var və bundan əlavə dünən mənə göstərdilər ki, internetdə videolar var, Yaxın Şərqiən olan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onların formasını geyiniblər, onlarda Ermənistən milli bayrağı var, onlar birlikdə oturub müzakirə aparırlar. Səsi yoxdur, lakin düşünürəm ki, bu, yetərlidir. Onlar buna görə məsuliyyət daşımalarılar.

**– Diplomatiya nə vaxtsa işləyə bilərmi? Yoxsa, sizin üçün yeganə həll müharibədir?**

– Mən artıq demişəm ki, Ermənistən beynəlxalq hüquqa əməl etə, ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq derhal çıxmaga başlasa, – əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyüնtə bərpa etməliyik, – diplomatiya işləyə bilər. Yeri galmişən, Ermənistəndə bu hökumət hakimiyyətə galmamışdan əvvəl biz danışıqlar masasındaki məsələləri müzakirə edəndə ilk bənd o idi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Bu, bərpa olunmalıdır. Bizim tələbimiz budur və düşünürəm ki, bunu tələb etməyə haqqımız var.

**– Azərbaycan Prezidenti İlham Əliyev, “Əli-Cəzirə”yə müsbətibə verdiyiniz üçün çox sağ olun.**

– Təşəkkür edirəm.

<https://president.az/articles/41429>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “ƏL-ƏRƏBİYƏ” TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB

4 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib.

– Əvvəllər soyuq müharibə olmuş bu münaqişə indi Azərbaycanı və Ermənistani alovə bürüyüb. Bu müharibə keçmişdən qaynaqlanır və indi artilleriya mərmilərinin səsi eşidir. Dağlıq Qarabağ yenidən gündəmə gəlib, müharibə Qarabağdan və beynəlxalq tərəflərin müdaxilələrindən kənarə doğru genişlənir, regional müharibəyə çevrilməklə bağlı xəbərdarlıqlar mövcuddur. Münaqişənin həll yolu, beynəlxalq müdaxilələr bizim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə müzakirəmizin mövzusu olacaq. Canlı yayımıma Bakıdan Prezident İlham Əliyev qoşulur. Xoş gəlmisiniz cənab Prezident.

– Təşəkkür edirəm.

– Cənab Prezident, biz son günlərdə inkişaf edən hadisələrdən, Ermənistən və Azərbaycan arasında olan böhrəndən başlayacaq. Bu eskalasiyanın başlangıcı necə oldu?

– Sentyabr ayının 27-də Ermənistən bizim hərbi mövqelərimizə və mülki şəxslərimizə hücum etdi. Mülki şəxslərimiz bu hücumdan əziyyət çəkmişdir. Mülki şəxslərimiz arasında qurbanlar var. Bu səhərə olan məlumatə əsasən 22 mülki şəxs öldürülmüş və 73-ü yaralanmışdır. Əfsuslar olsun ki, bu gün bizdə yənə sada kəndililərimiz arasında onlara yaralı və qətlə yetirilənlər var. Biz cavab tədbiri görməli idik və bizim cavabımız adekvat olmuşdur. Biz əks-hüküma başladıq və bu əks-hüküm nəticəsində Azərbaycanın işgal olunmuş ərazilərində yerləşən Ermənistən atəş mövqelərini susdura bildik. Biz ərazilərin bir qismını, bir neçə kəndi azad edə bildik və bu gün biz 27 il Ermənistən işgalı altında olan Cəbrayıl şəhərini azad etdik. Bizim uğurlu hərbi əməliyyatımız davam edir. Biz tor-

paqlarımızı azad etmək və ərazi bütövlüyüümüzü bərpa etmək üçün tamamilə qətiyyətliyik.

– Prezident Əliyev, açıq-aşkar görünür ki, Azərbaycan və Ermənistən arasında hadisələrin gedisi nəzarətdən çıxır, bu hərbi əməliyyatların genişlənməsinin hər hansı bir həddi varmı?

– Hadisələrin nəzarətdən çıxdığını düşünmürom, vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Biz hazırda hückum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir. Mən vasitəçilərə təklif etdim və Ermənistən xalqına da müraciət etdim ki, işgala görə öz hökumətini məsuliyyətə cəlb etsinlər və işgalı dayandırınsılar. Ermənistən buna razi olarsa, demək olar ki, 30 il ərzində qanunsuz olaraq öz nəzarətdə saxladığı işgal edilmiş əraziləri boşaltmağa başlasa, müharibə dayanacaq. Biza müharibə lazımdır. Biz 1992-ci ildən bəri danışçılar prosesində iştirak edirdik. Demək olar ki, bu 30 il ərzində danışçılar masasında sıfır ırəliliyiş olmuşdur. Ermənistən ərazilərləndən qoşunları tam, dərhal və qeyd-şərtsiz çıxarılmamasını tələb edən Birleşmiş Millətlər Təşkilatının qətnamələrini icra etmək istəmirdi. Əksinə, onların hərbi-siyasi rəhbərliyi yeni torpaqları işgal etməyə cəhd edirdi. Onlar Azərbaycana qarşı hückuma keçməyə cəhd edirdilər və iyul ayında onlar faktiki olaraq yeni hərbi hückuma keçdilər. Beləliklə, biz özümüzü, insanımızı müdafiə etməli idik və dünyanın bütün ölkələri tərəfindən tanınan, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyüümüzü bərpa etməli idik.

– Prezident Əliyev, əgər Ermənistən Sizin təqdim etdiyiniz bu təşəbbüsə cavab verməsə, bu eskalasiya davam edəcək və mülki şəxslərin hayatı üçün qorxular olacaq və bunun bədəli çox yüksək olacaq.

– Ermənistən təkcə mülki əhalinin yaşadığı kəndləri ağır artilleri yadan istifadə etməklə atəş tutmaqla yox, cyni zamanda, işgal olunmuş ərazilərdə əcnəbilərin qanunsuz məskunlaşmasını təmin etməklə Cenevə Konvensiyası kobud şəkildə pozur. Biz ərazilərimizin azad olunmasına istəyirik, biz iki ölkə arasında olan münaqişənin həllini tapmağa imkan yaratmaq üçün mandati olan vasitəçilərə çox güvənirdik. Lakin danışçılar masasında konstruktiv yanaşma nümayiş etdirmək əvəzinə, Ermənistən iyul ayında bizə qarşı hərbi hückuma keçdi və biz onlara adekvat cavab verdik. Onlar terror aktları törətməyi planlaşdırın diversiya qrupunu göndərdilər və bu diversiya qrupunun başçısı

yaxalanmışdır. İndi o, ifadə verir və sentyabr ayında onlar bizim kəndlərimizi və şəhərlərimizi artilleriya bombardmanına tutdular. Münəqış şəbəkəsinə yaxın yaşayan sıraşı azərbaycanlıların 500-dən çox evi tamamilə dağdırılmışdır və ya onlara ziyan davımıdır. Buna görə Ermənistən bu təcavüzkar hərəkətləri dayandırmalıdır, onlar qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını üzərlərinə öhdəlik götürməlidirlər. Onlar işgal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı vaxt cədvəlini biza töqdim etməlidirlər. Onların "Qarabağ Ermənistəndir" deyən baş naziri indi deməlidir ki, "Qarabağ Ermənistəndir" deyil" və bundan sonra albəttə ki, biz bu düşmənciliyi son qoymağə və atəşkəs rejimini bərpa etməyə hazır olacaqı.

— Lakin Prezident Əliyev, "**Əl-Ərəbiya**" vasitəsilə Ermənistən prezidenti danışçılar haqqında danışı və o dedi ki, münəqış danışçılar yolu ilə həll olunmalıdır. Siz buna nə cavab verərdiniz?

— Mən razıyam. Mən həllin danışçılar vasitəsilə olduğunu düşünürəm. Lakin danışçıların məzgi olmalıdır. Ermənistənin "Qarabağ Ermənistəndir" deməsi, — onların baş naziri bunu söyləyib, — münəqışının həlli prinsiplərini faktiki olaraq məhv etdi. Çünkü həmsədr ölkələri Rusiya, Amerika Birleşmiş Ştatları və Fransa olan ATƏT-in Minsk qrupu — onlar danışçılar zamanı illər ərzində münəqışının həlli üçün prinsipləri hazırlayıblar və regionumuzu dayanıqlı sülhə nail olmaq üçün birinci addım işgal olunmuş ərazilərin boşaldılmasına. İki il bundan əvvəl dövlət çevrilişi və Core Soros tərəfindən maliyyəlaşdırılmış "inqilab" nüticəsində hakimiyyətə gelmiş Ermənistənin baş naziri "Qarabağ Ermənistəndir" deyəndə o danışçıların məzgini məhv edir. Danışlaşdı heç bir şey qalmır. Buna görə Ermənistəndə hakimiyyətdə olan baş nazir öz destruktiv davranışını, hərbi tövqüsmayıya görüb çıxarmış hərəkətləri barədə ciddi şəkildə düşündürməlidir. Biz 28 ildir ki, danışçılar prosesində idik və mənim Ermənistənin iki sabiq prezidenti ilə danışçılar tacribəm var idi. Biz həll yolunu tapmaq üçün nisbəton maqbul şəkildə işləyirdik, biz kiçik addımlar atırdıq. Biz vasitəcilərlə birləşdə münəqışının həlli üçün əsas prinsipləri işləyib hazırlayırdıq. Sonra iki il bundan əvvəl siyasi həyatda heç bir tacribəsi olmayan, bütün həyat boyu hətta kiçik bir şirkətin rəhbəri olmayan, geosiyaset, beynəlxalq münasibətlər haqqında heç bir anlayışı olmayan, küçədən olan bir şaxş hakimiyyətə gəlir və öz ölkəsini dağıtmaya başlayır. İndi Ermənistən böhran vəziyyətindədir. O, əsas

siyasi partiyanın rəhbərini həbs edir. O, mənim müxtəlif dövrlərdə danışçılar üzərində çalışdığım iki sabiq prezidentə qarşı cinayət arasdırmasına başlayır. O, tamamilə despotik bir rejim yaradır və danışçıları məhv edir və biz nə etməliyik? O, azərbaycanlılara qarşı təhqirəmiz böyanalar verir, o, təhirkicidə addımlar atır və vasitəçilərin özlərini, yumşaq desək, bu qoribə davranış çox çəsidişdir. O, danışçılar prosesini məhv edir. Ona görə mən hesab edirəm ki, danışçılar geri qayıtməq üçün birinci Ermənistənin baş naziri "Qarabağ Ermənistəndir deyil" deməlidir, çünki "Qarabağ Ermənistəndir" ifadəsi yalandır, Qarabağ Azərbaycanıdır! O, tərəflərin sahibi olan bizə onların qaytarılmasını tömin edin iyirmi il ərzində işlənib hazırlanmış prinsiplərə sadıq qaldığını deməlidir. Bu cırkınlı hərbi hücum keçidkən sonra o, bizə şəhərlərimizdən qoşunların çıxarılması üzrə vaxt cədvəlini vermelidir və belə olan halda biz savaşı dayandırmağa həsrin. Üks halda, biz bunu güc yolu ilə edəcəyik, bir orası bütövlüyümüz güclü yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik.

— Prezident Əliyev, tərcümə olduğuna görə müdaxilə edə bildirdim, lakin cavabınızla bağlı şərh vermək istədiyim üç məsələ var. Birinci, Siz Ermənistənin böhran vəziyyətində olduğunu dediniz. Lakin biz erməni xalqının öz rəhbərliyini dəstəklədiyini görürük və onlar ölkə rəhbərliyinin onları necə müdafiə etməsini alqışlayırlar. İkinci odur ki, Ermənistənin "Qarabağ Ermənistəndir" deməsi ərazilərdən çıxmışı üçün yeganə şərtlər, yoxsa danışçılar masasına qayıtməq üçün başqa şərtlər və ya ilkin şərtlər var? Üçüncüsü, vasitəçilərin haqqında danışlığı və ya çəşqliş yaşadığı ölkələr hansılardır?

— Ölkələr haqqında artıq mən dedim, ATƏT-in Minsk qrupu. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya, Amerika Birleşmiş Ştatları və Fransadır. Bu qrupun nümayəndələri ilə son illər ərzində təməslərlə bizim fikir mübadiləsi aparmaq imkanımız oldu və nə mən, nə də onlar danışçılarını irali aparılması üçün yayın edilməsinin mümkün olduğunu bilmirdik. Çünkü bildiyiniz kimi, danışçılar prinsipləri və danışçılar formatı müəyyən olunmuşdur. Bu, Azərbaycan tərəfindən birtərəfli qaydada müəyyən olunmamışdır. Bu, vasitəçilər tərəfindən təklif olunmuşdur və iki ölkə — Azərbaycan və Ermənistən tərəfindən qəbul olunmuşdur. Danışçıların formatı Azərbaycan və Ermənistəndir, bu, iki ölkə arasında münəqışdır. Ermənistənin baş

naziri bu formatın qəbuledilməz olduğunu və Azərbaycanın Ermənistən özü də daxil olmaqla heç bir dünya ölkəsinin tanımadığı qondarma "Dağılıq Qarabağ respublikası" ilə danışqlar aparılmışdır dedi. Bu, danışqları pozmaq üçün qəsədən edilmiş bər hərəkatı idi, çünki o, biliirdi ki, nə biz, nə da vasitəçilər bunu qəbul etməyəcək. Vasitəçilər - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa bunu rədd ettilər. Sonra o dedi ki, "Qarabağ Ermənistandır". Bunu onun sələflərindən heç biri əvvəllər deməmişdi. Onların heç biri. Çünki bu, danışqların sonu deməkdir. Çünkü danışqların məhiyyəti ərazini sülh yolu ilə, danışqlar vasitəsilə Azərbaycana qaytarmaq və sonra Dağılıq Qarabağda azərbaycanlı və erməni əhəmiyyətindən normal bir əməkdaşlığı təmin etməkdir. Çünkü müharibədən əvvəl, Ermənistən bizim ərazilimizi işgal etməzdən əvvəl, Dağılıq Qarabağ əhalisinin 25 faizi azərbaycanlılar idi. Lakin bu gün Dağılıq Qarabağla yanaşı, erməni əhalinin mövcud olmadığı, 700 mindençən azərbaycanlının yaşadığı Dağılıq Qarabağ ətrafindəki yeddi rayon işğal altındadır. Onların hamisi didərgin düşüb, evlərinin hamısı dağıldıb. Bütün tarixi abidələrimiz, o cümlədən mascidlərimiz erməni barbarları tərəfindən dağıldıb və indi biz irəliləyişə yaxınlaşdırığımız bir vaxtda Ermənistən hökumətində dəyişiklik olur, siyasetlə heç bir əlaqəsi olmayan yeni insanlar, yeni komanda hakimiyyətə gəlir, bu destruktiv bəyanatları verir və addimləri atır, biza əqrəbi hərbi tacvüza başlayırlar. Bütün əməkdaşlığı təməl etməli idik? Bütün əməkdaşlığı təməl etməli idik. Biz məhz bunu etdik və ərazi bütövlüklümüz bərpa olunanadakı biz bunu edəcəyik.

**- President Əliyev, Rusiya və Fransa Türkiyə üzərindən Suriyadan gələn muzdlularla bağlı sizə qarşı ittihamlar irəli sürür. Siz buna necə cavab verərsiniz?**

- Bütün tamamilə rədd edirik. Son on gün ərzində, ötən həftə Fransa Prezidenti mənə ki iki dəfə telefon zəngi edib. Mən ona dedim ki, biza dəlil verin. Bizim ərazimizdə guya suriyalı döyüşçülərin olmasına dair heç bir dəlil yoxdur. O, mənə sentyabrın 27-də zəng edəndə mən ondan soruşdum və o vaxtdan bu yana mənə heç bir dəlil yoxdur. Əgər belə dəlilləri varsa, niyə biza təqdim etmədir? Sonra o, mənə bir neçə gün əvvəl zəng edəndə bu məsələni yenidən qaldırdı. Dedi ki, onlarda kəşfiyyat məlumatı var. Mən dedim onu bizimlə paylaşın. Heç bir dəlil və sübut təqdim etmədən ölkəni ittiham etmək doğru deyil və bu gün mən bu qəbuledilməz ittihamla bağlı Fransadan bir dəlil belə

almamışam. Azərbaycan torpağında əcnəbi döyüşçülər yoxdur və mən Fransa Prezidentinə dedim ki, bizim ordumuz, demək olar ki, yüz min nəfərdən ibarətdir. Bizim indi döyükənənəsindən etdiyimiz internetdə göstərilir. Bizim müasir dronlarımızın erməni tanklarını və havaya hücumuna qarşı sistemlərimi necə dağdırığını hər kəs görə bilər. Ordumuz bir kondin ardına o birini azad edir. Uzun illər ərzində işğal altında olan torpaqlarda bayraqımız qaldırılır. Beləliklə, bu ittihamlar tama-mılə ssəssizdir.

Sıza deyə biləcəyim digər bir məsələ ondan ibarətdir ki, ermənilər başqa bir feyk xəbər yayıblar ki, Türkiyəyə məxsus F-16 Ermənistən Su-25 təyyarəsini vurub. Bu, feyk xəbər idi. Bu feyk xəbər mediya təqdim olundu. Siyasetçilər, avropanı siyasetçilər bu feyk məlumatı istifadə etməyə başladılar və indi sübut olunanda ki, bu baş verməyib, heç kim üzr belə istəmədi. Mən bizi ittiham edənlərdən üzr-xahiqli tələb edirəm. Mən onlardan məsulüyyəti olmayı, söylədiklərinə nazarət etməyi tələb edirəm. Biz ittihamlara dözəcək ölkə deyilik. Biz təqribən dözəcək ölkə deyilik. Əgər biz düsündüyüümüzü deməyə başla-saq, zənniməcə, həmin ölkələrdə çoxlu çaxnaşma olacaq. Onlar Azərbaycandan əl çəkməlidirlər, onlar regiondan əl çəkməlidirlər. Biz bu-rada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağılıq Qarabağ üçün öz müqəddərətini təyin etmə istayırsa, qoy onlar, demək olar ki, sakınlarının yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağılıq Qarabağ respublikası elan etməyə icaza versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy baskılara müstəqillik versinlər. Niyə onlar bizzən Dağılıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizzən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandır-malıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuzu xalal gotirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danişma-ga başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgülü baxsınlar.

**- Bəziləri hesab edir ki, bu böhran genişlənsə, sizin torpaqlarınız savaş meydanına çevriləcək və bu, sizin xeyrinizə olmayacaq. Bu, bir növ sizin torpağınızda marionetlər müharibəsinə bənzayır. Siz qorxmursunuz ki, bu, regionlar arasında mübarizə olar?**

– Xeyr, marionetlər müharibəsi yoxdur. Azərbaycan müstəqil ölkədir. Bizim müstəqilliyimiz bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Azərbaycanın beynəlxalq arenada çox güclü mövqeyi var. Mən bizim nailiyyətlərimizlə bağlı səzə cəmi iki misal götürə bilərəm. Bir neçə il bundan əvvəl 155 ölkənin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçildi. Bu, bizim müstəqil siyasetimiz sayəsində və ölkəmizin beynəlxalq ictimaiyyətin çox məsuliyyətli üzvü olması sayəsində oldu. Keçən il bizi Bakıda 120 ölkənin iştirakı ilə Qoşulmama Hərəkatının sammitini keçirdik və Azərbaycan Qoşulmama Hərəkatına sədrliliy üzərinə götürdü. Bu şəxsləri vəzifə 120 ölkənin yekindil qərarı ilə Azərbaycana həvələ oldu. Marionet ölkə bu dəstəyi ala bilərmi? Marionet ölkələr miskindir. Heç kim onlara hörmət etmir. Heç kim onlara diqqət yetirmir. Bu gün Azərbaycanın sözü dünya üçün əhəmiyyət kəsb edir. Bu gün regionda Azərbaycan olmadan heç bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsi hayata keçirilə bilməz və biza marionet deyənlər özləri marionetdir. Qoy onlar güzgüyə baxsınlar. Onlar ölkələrə yuxarıdan aşağı baxmağa öyrəşiblər. Biz belə vəziyyətdə deyilik. Biz öz ləyaqətimizi müdafiə edirik, biz öz müstəqilliyimizi müdafiə edirik. Dünyada heç bir ölkənin bizim işlərimizə müdaxilə etməyə haqqı yoxdur və onlar bunu başa düşməlidirlər. Öz ərazi bütövlüyüն bərpə etmək Azərbaycanın məsələsidir. Azərbaycanın bir milyon insan öz doğma torpaqlarına qayğıdağlı vaxtı gözlayır və biz hökumət olaraq bunu təmin edəcəyik. Biz insanların öz vətənini qaytaracaq, şəhərlərimizi bərpə edəcəyik, kəndlərimizi bərpə edəcəyik. Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracaqı.

– Prezident Əliyev, Avropana deyir ki, sizinlə Ermənistən arasında olan bu böhranın hərbi həll yolu yoxdur. Siz Avropanın bu mövqeyinə necə cavab verərdiniz?

– Mən çox eşidirəm münəqışının hərbi yolla həlli yoxdur. Birincisi, mən bununla razı deyiləm. İkincisi, yaxşı, əgər hərbi həll yolu yoxdursa, biza qeyri-hərbi həll yolu verin, biza diplomatik həll verin. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edin. Onlar dünyadanın ən ali beynəlxalq qurumu tərəfindən qəbul olunub və bu qətnamələr erməni qoşunlarının işğal olunmuş ərazilərdən heç bir şərt olmadan çıxarılmasını tələb edir. Biz 1992-ci ildən bu yana danışçılar aparırıq və bu 28 il ərzində hər hansı diplomatik həll olubmü? Vasisəcələr və

ya digər beynəlxalq təşkilatlar biza siyasi həll təqdim ediblərmi? Xeyr. Onlar bu münəqışını dondurulmuş etdilər. Lakin o dondurulmuş deyil. Biz nə qədər gözləməliyik? Daha 30 il? Ermənilər bizim torpağımızda oturmağa və bizim insanlarımıza öz evlərinə geri qayıtmaya icazə verməməyə nə qədər davam edəcəklər? Əgər beynəlxalq ictimaiyyət beynəlxalq qətnamələrin yerinə yetirilməsinə təmin edə bilmirsə, Azərbaycan bunu özü edəcək. Bu da baş verir. Mən bir daha münəqışının hallına kömək etmək istəyən bütün tərəflərə, hamçinin Ermanistan rəhbərliyinə deyirəm ki, nə qədər gec deyil işğala indi son qoyun. Bəyanat verin ki, siz həll prinsiplərinə qəbul edirsınız, Azərbaycanın ərazi bütövlüğünü qəbul edirsınız, işğal olunmuş bütün ərazilərdən çıxməqlə bağlı biza vaxt cədvəli verəcəksiniz və Azərbaycan ərazisində "Qarabağ Ermənistandır" deyən Ermənistənən baş naziri Azərbaycan xalqı qarşısında tərk istəməli və deməlidir "Qarabağ Ermənistən deyil" və onda biz dayanarıq.

– Prezident Əliyev, son olaraq, Ermənistənən ünvanına dediklərinizdən sonra bizim xəbər kanalı vasitəsilə erməni xalqı və Ermənistəndəki bütün rəsmilərə demək istədiyiniz başqa bir şey varmı?

– Bilirsiniz, bir neçə gün əvvəl mən Ermənistənən hücumu nəticəsində yaranmış Azərbaycan əsgərlərinə baş çəkdim və onlara səhbat edərək mənim dediklərim adı bir şey deyil. Bu, bəlkə də onların eştirmək istədiyi yeganə şey deyildi. Çünkü onlar az qala ermənilər tərəfindən öldürüləmişdər və onların qarşısında aylasərək, onlara və bizim üçün belə qohrəmanlar yetişdirmiş valideylərinə minnətdarlığımlı ifadə edərək mən dedim ki, müraciatım ham də erməni xalq nadır. Öz hökumətinizi etdiklərinə görə məsuliyyətə cəlb edin, övladlarını Azərbaycana göndərməyin, öz əvladlarınızı işğal olunmuş ərazilərə göndərəlməyin. Bu gün qondarma "Dağlıq Qarabağ ordu"sun 90 faizi Ermənistən vətəndaşlarından ibarətdir. Bu işğala son qoyun. Azərbaycan ərazisini tərk edin. Öz torpağımızda yaşayın və onda bizdə sülh olacaq. Biz yenidən Azərbaycan və erməni xalqlarının əvvəlki normal əlaqələrini bərpə etməyə çalışacaq. Biz çalışarıq. Bu, asan olmayıcaq, lakin biz çalışarıq qonşu olaq, yanaşı yaşayaq. Bu, necə deyərlər, mənim erməni xalqına sözümüzdür. Ermənistən hökumətinə deyəsi sözümüz yoxdur. Mən onların nə etməli olduğunu artıq dedim. Əgər onlar

atəşkəs istəyirlərə, mən artıq dedim, bizim qarşımızda üzr istəyin, bizi çoxmaqla bağlı vaxt cədvəli verin, sadəcə sözlər yox ki, biz bunu dayandıracağıq və danışıqlar aparacağıq. Bu işləməyəcək. Onların hansı arazini na vaxt azad edəcəkləri ilə bağlı vaxt cədvəli – birinci gün, ikinci gün, üçüncü gün. Bizim müqəddəs Şuşa torpağında öz bandası ilə rəqs etməklə və "Qarabağ Ermonistandır" deməklə azərbaycanlıların hissələrini təhqi etmiş Ermənistənun baş naziri üzr istəməli və deməlidir ki, "Qarabağ Ermonistan deyil". Mənim sözüm budur.

– Azərbaycan Prezidenti İlham Əliyev, bizi Bakıdan qoşulduğunuza görə təşəkkür edirik.

– Təşəkkür edirəm!

<https://president.az/articles/41712>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN "TRT HABER" TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB

5 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Türkiyənin "TRT Haber" televiziya kanalına müsahibə verib.

– Cənab Prezident və Ali Baş Komandan İlham Əliyev, "TRT Haber" xəsər gəldiniz. Zaman ayrdığınız üçün təşəkkür edirəm. İşğal altındakı torpaqlarınızdan bu gündək nə qədəri geri alıñıb. Hərəkat bu anda hansı mərhələdədir və planladığınız çərçivədə gedirimi?

– Bəli, hər şey plan üzrə gedir. Bu gün qədər qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərda siddətli döyuşlər gedir.

Bildiyiniz kimi, dünən Cəbrayıl şəhəri işğaldan azad edildi və Cəbrayıl rayonunun bir neçə kəndi də işğaldan azad edildi. Ümид edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövülüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda, bu beynəlxalq qanunlara da hörmət olaməti kimi qəbul edilməlidir. Çünkü Dağılıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımdan da bu torpaqlar Azərbaycanın dövlətinə məxsusdur.

– Atəşkəs çağrılarını cavab verərkən heç bir ölkə liderinə zəng etmediyinizi, sadəcə, danışmaq istəyənlərə vəziyyəti dəyərləndirdiğinizi bildirdiniz. Ermənistənun baş naziri Paşinyanın isə adəti üzrə yalvardığım, bir çox dövlət başçısına zəng etdiyini vurguladınız. Keçmiş təcrübələriniz əsasında bu dəfə başqa ölkələrin atəşkəs çağrılarınıın nəticə verəcəyini düşünürsünüzmü?

– Atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. Çünkü bu günə qədər bize ünvanlanan çağrılar, sadəcə bundan ibarətdir ki, atəşkəsi

təmİN edin, mühəribəyə ara verin, ondan sonra müzakirələr davam et-sin. Hansı müzakirələr davam edəcək, müzakirələr nəyin əsasında davam edəcək, bunlar biza deyilmir. Biz bu müzakirələrdə artıq 30 ilə yaxındır ki, iştirak edirik və ümidişlərlə iştirak edirdik. Əgər ümidişlərimiz olmasayı, təbii ki, bu müzakirələrdə iştirak etməzdik. Hər zaman müzakirələr mövcud olan prinsiplər əsasında gedirdi. Bu prinsiplərin arasında Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi vardır. İş-gal altında olan bölgələrin mərhələli şəkildə azad edilməsi, biza qayta-rılması, ondan sonra da sülhün təmİN olunması məsələsi müzakirə mövzusu idi. Amma bugünkü Ermənistan bütün əvvəldən, bəri başdan əldə edilmiş prinsipləri pozaraq biza qarşı yeni hücum təşkil etdi. Təbii ki, biz əks-hücum əməliyyatına keçib öz torpaqlarımızı Azərbay-can əsgərinin gücü ilə azad edirik. Ona görə, sadəcə, atəşkəsin bərpə edilməsi məsələsi müzakirə mövzusu ola bilməz. Bizim tələblərimiz var. Mən bunu artıq rəsmən bayan etmişəm. Biza çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər biza bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmış qrafiki, yəni cavdılı biza verilməlidir, hansı gün hansi bölgədən çıxa-caq. Təbii ki, o zaman mühəribə dayanacaq. Çünkü biz istayırik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun. Bəzi vasitəçilər istayırlar ki, sadəcə atəşkəs olsun. Atəşkəs isə 1994-cü ildən qüvvədədir. Bu illər ərzində niyə bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qararları niyə icra edilmədi? Tacavüzkar dövlətə sanksi-yalar niyə tətbiq edilmədi? Bütün bu suallar havada qalır. Bu suallara cavab yoxdur. Bu gün Azərbaycanın şanlı Ordusunu öz uğurlu əməli-yatlarını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar galır ki, nəbədə iraliyo getməyin, ara verin. Mühəribənin öz qaydaları, öz qanunları var. Hər günün öz əhəmiyyəti var, önəmi var. Biz ara versək, qarşı tərəf toparlanacaq, əlavə qüvvə yiğacaq. Onsuz da onların çıxışlarında göstərilir ki, Ermənistanın xaricində yaşayış erməniləri də onlar bu mühəribəyə cəlb edirlər. Beləliklə, bu mühari-bəni regional müstəvidən çıxarıb qlobal mühəribəyə çevirmək isteyir-lər. Ona görə bizim atəşkəslə bağlı sözümüz birdir. Biz buna hazırlıq. Amma müyyən şərtlər var ki, onları da mən açıqlamışam.

**- Açıqlamısınız. Zəmanət verilirsə dediniz, hansı zəmanəti nəzərdə tutursunuz?**

- Birinci zəmanət. Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, "Qarabağ Ermənistandır", Azərbay-can xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bayan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şartla Minsk qrupunun həmsədr-ləri tərəfindən təsdiq edilməlidir. O halda təbii ki, atəşkəs bərpə oluna-caq və beləliklə, bu məsələ müzakirə yolu ilə həll olunacaq, Azərbay-can xalqı öz doğma torpaqlarına qayıdadəq. Amma biz bilməliyik ki, bu, nə zaman olacaq. Çünkü biz 30 ildir ki, gözlüyrik, 30 il biza verilən vədlər, deyilən sözlər həyatda reallaşmış, gerçəkləşmiş. Azərbay-can xalqı artıq buna döza bilmir, Azərbaycan dövləti döza bilmir. Bizə konkret, real tarix deyilməlidir ki, onlar nə zaman hansı bölgədən çı-xacaqlar.

**- İndi dediyiniz 30 il ərzində bu günə qədər bir çox söz verildi. Bundan sonra veriləcək sözə necə güvənəcəksiniz?**

- Elə onun üçün mən söyləyirəm ki, sözdən başqa, bizi konkret tarix verilməlidir. Əgər o tarixdə, - bilmirəm veriləcək, verilməyəcək, - veriləcək tarixdə Ermənistan silahlı qüvvələri bollı olan bölgələrdən çıxmazsa, o zaman biz də atəşkəsə riayət etməyəcəyik.

**- Qarşıdurmalar daha böyük mühəribəyə, böyük regional böhrəna yol açı bilərmi? Narahatığınız var mı?**

- Bunu onsuz da Ermənistan istəyir. Onların çirkin əməlləri buna hesablanıb. Biz hesab edirik ki, buna yol vermək olmaz. Bu mühəribə Azərbaycanla Ermənistan arasında olan mühəribədir. Bu mühəribəni biz başlamamışıq. Biz bu mühəribənin səbəbkəri deyilik. Biz, sadəcə olaraq, özümüzü müdafiə edirik və öz torpaqlarımızı geri istayırik. Bi-zim Ermənistan torpaqlarında günümüz yoxdur. İyul ayında Ermənistan-Azərbaycan sərhədində ermənilər tərəfindən başlanan qarşıdurma-lar nəticəsində Azərbaycan Ordusu Ermənistan torpağına keçmədi, halbuki ora keçə bilərdik. Onlara çox güclü zərbələr endirdik və onlar da geri çəkildi. Bizim qarşımızda heç bir maneə, heç bir əngəl yox idi. Biz onu etmədiük. Çünkü mən söylədim ki, bizim Ermənistan Respublikasının torpaqlarında hər hansı bir hərbi hədəfimiz yoxdur. Ermənistan isə bu gün Azərbaycana Ermənistan ərazisindən hücum edir. Bax, dünən Gəncəyə zərbələr Ermənistan ərazisindən vuruldu, Mingəçevirə zərbələr vuruldu. Bizim orada böyük stansiyamız var. Mərmilərdən bi-

ri stansiyanın yanına düdü. Doğrudur, onların məmələri elə məmələdir ki, - siz mühümmat deyirsiniz məmələrə, - onların bəziləri parlamadı. Bəzilərini isə bizim hava hücumundan müdafiə qurğularımız havada məhv etdi. Onlar bizi bu təxribata çəkirlər ki, biz də Ermənistana hüməc edək, Ermənistana zərbələr endirək. Ondan sonra da çıxış bütün dünyaya desinlər ki, Azərbaycan biza hükum edir, gəlin Ermənistani xilas edin, yəni Ermənistən canını qurtarın.

**- Ermənistən beynalxalq hüquqla şərçivələnmis sərhədlərində bu hücumlar davam edərsə, vaxt gələrsə, yəna bugünkü mövqeyinizi qoruyacaqsınız, yoxsa..?**

- Bunu demək hələ tezdir. Biz qarşılurmaların gedisiñə baxacaq. Hər halda, biza vurulan hər bir zərbənin mənbəyi bizim üçün qanuni hadəfdür, legitim hadəfdür. Biz bu hadəfləri vurmaqə məcbur olacaq. Bu gün Azərbaycan Ordusu yalnız hərbi hadəfləri vurur. Bu, videoqörəntülərdə artıq hər kəs üçün aydındır, hər kəs bunu görə bilir. Biz yalnız Ermənistənin işgalçi ordusuna qarşı döyüştürük. Mülki əhaliyi qarşı heç vaxt döyüsməmişik. Bu gün də etmirik və etmeyeçəyik.

- Qaşaltı Qaraqoyunluğa gördüm, ikisi uşaq olmaqla, beş Azərbaycan vatandaşı qətlə yetirildi. Azərbaycan Ordusunun 27 sentyabr erməni hücumlarına cavab vermesi ilə başlayan hərəkatın son hadəfi artıq bəlliidir: Dağılıq Qarabağın Ermənistənin işğalından qəti şəkildə azad edilməsi, təmizlənməsi, boşaldılması. Siz ilk gündən etibarən dediniz ki, bundan sonra döyüşlər ancaq Azərbaycanın işğal altındakı torpaqlarından Ermənistənin qeydəşətsiz çıxması ilə dayandırılacaq. Hələ də eyni mövqədəsiniz, düzgünüm anlayıram?

- Boli, mənim mövqeyimdə hər hansı bir dəyişiklik yoxdur. Biz bu massəloni tarixi ədalət əsasında həll etməliyik. Tarixi ədalət onu deyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır və bütün tarixi sonadalar, bütün tarixi abidələrimiz bunu göstərir. Eyni zamanda, biz həmişə müzakirə masasında çox müsbət davranış nümayiş etdirməsidik və müzakirə masasında olan takliflər də bu massəlonun həllini mümkün edir. Orada göstərilir ki, mərhələli həll olmalıdır. İlk mərhələdə ermənilər beş bölgədən çıxır, sonrakı mərhələdə daha iki bölgədən çıxır, ondan sonra vaxtilə Dağılıq Qarabağın arazisindən qovulmuş azərbaycanlılar Dağılıq Qarabağ qayıdır, o cümlədən Şuşaya qayıdır, iki toplum şərçivəsində artıq həyat bərpə edilir, Ermənistən-Azərbaycan arasındakı

sərhəd açılır, ticarət başlanır, ondan sonra insanlar bir-biri ilə temasə girirlər və beləliklə, səlh gələcək, yəni bu, bizim mövqeyimizdir və bu, beynalxalq vasitəçilərin, həmsədrlerin də münasibətidir. Ermənistən bunu qəbul etmir. Bundan əlavə Ermənistənin müdafiə naziri bir neçə ay önce demişdir ki, biz yeni torpaqlar uğrunda yeni müharibəyə başlamalıyıq.

**- Qısa adı ATƏT olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun 3 həmsədr ölkəsi var – Amerika Birleşmiş Ştatları, Rusiya və Fransa. Sizə atəşən çağırış etdilər. Cavabınız dəyişdimi? Şərtiniz yerinə yetirilmədiyi təqdirdə, yəni işğal altındakı torpaqlardan ermənilərin çəkilmədikləri müddətdə hər hansı atəşən ehtimalı varmı?**

- Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur. Mən bunu sizə bu gün bir dərəm. Hətta biz ona da hazırlıq ki, əgər biza erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tarixləri verilərsə, o zaman atəşən üzərində çalışmaq olar. Amma onu da bilməliyik ki, atəşəni barpa etmək o qədər də asan massələ deyil. Çünkü atəşən birtərəfli bərpə edilmir və bu anda çox ciddi siddətli döyüşlər gedir. Hər iki tərəf yerlərdə olan əsgər və zabitlər tolimat verməlidir. Biri buna əməl edəcək, o biri əməl etməyə bilər, yəni o, çox çatın bir prosesdir. Ancaq əgər o çıxmış tarixi biza verilərsə tabii ki, biz bu tolimati verəcəyik. O zaman Minsk qrupunun həmsədrleri və digər ölkələr, məməkün olan ölkələr buna qoşulsara, atəşəni bərpə oluna və bələliklə, bu döyüşlərə son qoysula bilər.

**- Mümkün olan ölkələr deyərkən nəyi nəzərdə tutursunuz?**

- Türkiyəni. Türkiyə güclü bir dövlətdir, dünya miqyasında böyük potensiala malik olan ölkədir, bizim qonşumuzdur, Ermənistənin qonşusudur, Cənubi Qafqazın qonşusudur. Ona görə təbii ki, Türkiyə bu işlərdə fəal olmalıdır və mən fürsətdən istifadə edərək, bizim bütün türk qardaşlığımıza öz addımdan, Azərbaycan xalqı adından təşəkkürümüz bildirmək istəyirəm, başda əziz qardaşım, canab Prezident Rəcəb Tayyib Ərdoğan olmaq şərtlə. Türkiyənin ilk saatlardan biza göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcə öz qardaşlarına verilən dəstək deyil. Odur ki, biz – bütün Azərbaycan xalqı buna görə darin təşəkkür hissi ilə yaşayırıq. Eyni zamanda, bu döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibəti çox önemlidir. Çünkü Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər

Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır. Təbii ki, sülh prosesi başlanacaq, mühərrihə daim aparılı bilmaz və bu, nə qədər tez olsa, o qədər də yaxşıdır. Məhz bizim fikrimiz bundan ibarətdir və beləliklə, artıq bu bölgədə uzunmüddətli dayanıqlı sülh tamın edilə bilər.

— Cənab Prezident, Minsk qrupunun həmsədrləri deyarkən Fransızları ayrı bir yerə qoyursunuz.

— Fransa özünü ayrı yerdə qoyur, mən qoymuram. Bütün prosesdə biz həmsədrlərə eyni gözəl baxmışım və mən dəfələrlə rəsmi çıxışlarimdə demişdim ki, hər bir ölkə ilə Azərbaycanın ayrı münasibətləri var, təbii ki, bu münasibətlərin səviyyəsi fərqlidir. Amma, eyni zamanda, bu məsələdə biz bu ölkələri bir-birindən ayırmırıq və bu ölkələr deməliyim ki, bütün proses boyunca son olaylara qədər vahid bir mövqədən çıxış edirdi, bitəraf idi, yəni tərəf tutmurdu. Halbuki biz bildik ki, bəlkə də bunların ürəyində tərəftutma var. Bu da təbiidir. Amma rəsmi addımlarda və bizimlə təmaslarda heç zaman bunu göstərmirdilər.

— Fransa Prezidenti Makronu üzr istəməyə dəvət etdiniz.

— Bəli, təbii, cünti biza qarşı ittiham irəli sürdü. Olmayan şeyləri üstümüza atdı. Bu, bizim ölkəmiz üçün qəbul edilməzdirdir.

— Hansı ittihamları?

— Deyib ki, Azərbaycan Türkiyə ilə birlikdə bölgəyə terrorçuları götür. Onun açıqlamasında bu var. Ondan sonra bir açıqlamasında demişdir ki, "Azərbaycan Dağılıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermirik". Dağılıq Qarabağ bizim torpağımızdır. Bir dövlət öz torpaqlarını fəth edə bilməri? Yəni həmsədrlər bilmirmi ki, bu torpaqlarda qanunsuz olaraq ermənilər oturub bizim bütün tarixi abidələrimizi, məscidlərimizi, qəbirşəhərimizi, evlərimizi yerlə-yeksan ediblər. Ağdamın, Füzulinin görüntülərinə baxın. Bizim yanında qalmış məscidlərimizdə donuz, inək saxlayır. Bütün müsəlmanları təhqir edir. Görümüzü buna bunu? Ona görə "Azərbaycan Dağılıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermirik" sözləri qəbul edilməzdirdir. Ona görə Fransa özü-özünü artıq bu bərabər üçlüyün xaricinə qoyur və biz buna səssiz qala bilmərik.

— Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı tarixi qərarları var.

— Təbii, özü səs vermişdi. Özü 1993-cü ildə səs vermişdi, yəni öz səsinə hörmət etsin.

— İcazənizlə, daha bir neçə sualım olacaq. İştir cəbhə xəttində uzanan quru yolları üzərində, iştir olduğumuz şəhər və kandilərə baxdığımızda, istərsə də paytaxt Bakıda dünən axşam gördük ki, Azərbaycan bayrağının yanında Türkiyənin bayrağı dalgalanır. Evlərdə, iş yerlərində, avtomobilərdə, hər yerdə. Türkiyədə də banzır bir manzara var, bəlkə xəbərlərdə görmüşünüz. Cobrayıldıka zəfərdən sonra Türkiyənin dörd bir yanında küçələr axışır qaradaş Azərbaycana böyük dəstək nümayisleri var idil.

— Doğrudur. Biz qürur duyuruq. Bu, təbiidir. Bizim qardaşlığıımız əbədidir və bizim qardaşlığımız bütün sınaqlardan keçib. Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasındaki münasibətlər dünya ölkələri üçün örnəkdir. Man dəfələrlə bu mövzu ilə bağlı öz sözlərimi demişdim. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təşkil olunan birgə mətbuat konfranslarında dəfələrlə demişim ki, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi. Bu, ırıkdən gələn duyğulardır. Bizim birliyimiz bizim tariximizə əsaslanır, ortaq etnik köklər, dilimizə, dinimizə, qardaşlığımıza əsaslanır. Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir tamol üzərində müsəs Türkiyə-Azərbaycan birliliyini yaratırdı. Türkiyə bayraqları onsuž da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlilikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox casarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu – Kənardə durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütün mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və bizim birliyimiz əbədi olmalıdır.

— Bu arada, Pakistanı da xatırlatmaq istəyirəm. Onların da bayraqlarını hər bir yerdə görürəm. Rusiya harada durur Sizcə? Cünti Rusiya xüsusi bir önəmə sahibidir.

— Man fürsətdən istifadə edərək, bizim digər dost-qardaş ölkələrə də təşəkkürümüz bildirmək istəyirəm. Türkiyədən sonra biza ikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanistan oldu, ondan

sonra daha bir neçə ölkə bize öz dəstəyini göstərdi. Onların hər birinə, o ölkələrin prezidentlərinə təşəkkürümüz bildirirəm. Bu çətin dönmədə təbii ki, onların həmrəyiyi, dəstəyi bizim üçün çox önemlidir və biza mənəvi güc verir.

Rusiya bizim qonşumuzdur. Rusiya ilə münasibətlərimiz uğurla inkişaf edir. Bu gün bir çox sahələrdə Rusiya ilə Azərbaycan arasında ki münasibətlər çox yüksək səviyyədədir. Hər iki ölkə bu münasibətlərə strategi tərafdaşlıq münasibətləri kimi yanaşır və bu, birgə imzalanan müqavilələrdə da öz təsdiqini tapır. Bu məsələ ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır. Rusiyadan müsbət mesajlar galır və hər hansı bir tərəfi dəstaklaşmak müzakirə mövzusu deyil. Halbuki Ermənistandan buna çox ümidi edirdi. Ermənistandan bu toqquşmanın bölgənin xaricinə çıxarımaq məqsədi də Rusiyani buraya cəlb etməkdir. Ermənistandan Azərbaycana hazırlıda Ermənistandan nüya hücum edir? Məhz ona görə ki, biz də hücum edək, o da Rusiya ilə, başqa ölkələrlə birgə iştirak etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin baş katibliyinə müraciət etsin və desin ki, Azərbaycan biza hücum edir, galin biza yardım edin. İylü ayında, niyə onlar bu təxribatı Ermənistan-Azərbaycan sərhədindən tərəfdilər? Tovuz Qarabağ bölgəsindən uzaq məsafədə yerləşir. Orada onların hənsi hədəfləri var idi – bir hədəfi ki, biz hücum edək, biz dövlət sərhədini keçək, – mən dedim bizi də belə bir fırsat var idi, – və ondan sonra müraciət etsin o təşkilata ki, galin bizimlə bərabər Azərbaycana qarşı vuruşun. Yəni Rusiyani bu işlərə cəlb etmək istəyir və bu, növbəti təxribatdır, mən əminəm ki, buna müvəffəq olmayaçaq.

– **İylü ayında Ermənistan Tovuzu hücum edərkən daha başqa bir şeyi hədəfləmiş olı bilərdim? Misal üçün, hədəfə enerji təhlükəsizliyini zəiflətmək olı bilərdim? TANAP, Bakı-Tbilisi-Ceyhan xələri ağlıma galır.**

– Bəli, təbii ki, o da ola bilərdi. Bir neçə hədəfi var idi. Çünkü ondan önceki dönmədə bəyan etmişdilər ki, əgər Dağlıq Qarabağ ətrafında döyüşlər olarsa, onlar bizim strateji infrastruktur layihələrimizi vurmağı hazırlıdırlar – Səngəçal Neft-Qaz Terminalı və boru xətti. Ona görə Tovuz bölgəsində hücumun bir məqsədi də o idi ki, onlar test edirdilər, haraya qədər giri bilərlər. Çünkü orada onların əsas məqsədi dövlət sərhədini keçmək, Azərbaycan torpaqlarını işgal etmək və həmin TANAP boru xəttinə yaxınlaşmaq, yaxud da ki, onu nəzarətə al-

maq idi. Ancaq bu alınmayanda geri çəkildilər, bütün vasitəcılardan imdad dilaşıldılar. Mən də söylədim ki, Ermənistandan torpaqlarında bizim hədəfimiz yoxdur. Ona görə dörd gündən sonra hücum dayandı.

Başqa bir səbəb ola bilər. Mən bununa bağlı öz fikirlərimi bildirmişdim. Hazırkıda Ermənistanda çox dərin böhran yaşınır, həm siyasi, həm iqtisadi. Bu böhran neticəsində Ermənistanda siyasi əlaqələr pozulub. Çünkü indi Paşinyanın hakimiyyəti əsas müxätilət liderlərini həbsə atdırır. Misal üçün, əsas müxätilət partiyasının södrünü deputat toxunulmazlığından məhrüm etdi, həbsə atdırı. İki keçmiş prezidentə qarşı cinayət işi açıldı. Söz azadlığı, sərbəst toplantı azadlığı yoxdur. Konstitusiya Məhkəməsini zor gücü ilə mahv etdi, öz adamlarını götürdi. Ona görə Ermənistandan daxilində artıq çox ciddi bi-narahatlıq var. Paşinyan ictimai fikri yayındırmaq üçün bu hücumu təşkil edir. Rusiyani cəlb etmək, strateji infrastrukturumu mahv etmək, daxildəki vəziyyəti sabitləşdirmək və Azərbaycan torpaqlarının bir qismini işgal etmək və ondan sonra müzakirələrdə öz mövqeyini gücləndirmək.

– **Hörmətli Prezident, icazanızla son iki səhifəni vermək istərdim. İndi bu cür münaqişa, savas və böhranların olduğu bölgələrdə qara təbliğat da meydana çıxır. Ermənistan hücumlarını başladığı gündən etibarən bu mövzuda – qara təbliğat mövzusunda nə kimin müşahidələriniz olduğunu. Dəyərləndirmənizi xahiş edə bilərəmimi?**

– Bilirsiniz, Azərbaycana qarşı qara təbliğat bir daşıq, bir saniyə dayanır. Bunun bir neçə səbəbi var. Birincisi, erməni lobbisi biza qarşı daim hərəkətdədir. Azərbaycanı qaralamaq, bizim üstümüze ləkə atmaq, bizim imicimizi korlamaq səyləri dayanır. Dünyanın bir çox ölkələrində erməni lobbiləri var. Bu, heç kəs üçün sərr deyil. Müntəzəm olaraq mütəmadi qaydada biza hücum edirlər. Olmazın yalanları, iftiraları uydururlar. Bu münaqişa dənəmində təbii ki, erməni lobbisi bütün gücünü səfərbər edib və biza qarşı yeni qara təbliğat səylərini ortaya qoyubdur. Ancaq biza yapışmır. Mən demmişəm, dənilər verin, sübüt verin, fakt verin. O cümlədən Fransa prezidentinə, – o mənə telefonla iki dəfə zəng etmişəm, – dedim ki, fakt verin. Sentyabrın 27-dən artıq 8 gün keçir.

– **Makron na deyir?**

– Heç nə demir, deyir ki, bizdə kəşfiyyat məlumatı var. Dedim verin biza, haradadır bu kəşfiyyat məlumatı? Yoxdur bu, ola da bilməz.

**- Sizin kaşfiyyatınız Ermənistanla bağlı nə deyir?**

**- Hansı mövzuda?**

**- Əlinizdəki kaşfiyyat materiallarında, Ermənistan'dakı xarici güclərdən bəhs edilir. Livandan, Suriyadan gələn...**

- Bizi təbii ki, belə məlumatlar var və bu məlumatlar əslədir, artıq onlar daşıqlaşdırılır. Biz çox müasiliyyətli dövlət olduğumuz üçün rəsmi bayanatlarında buna toxunmuruq. Təbii ki, mediadə, ondan sonra siyasetçilər, politoloqlar arasında belə məlumatlar dolasılır. Amma biz bunu gərk təsdiqləyək. Bizdə əvvəldən kaşfiyyat məlumatı var idi ki, Dağılıq Qarabağ terrorçular gətirilib yetişdirilir, onlara təlim keçilir.

**- Hansı terror qruplaşmaları?**

- PKK terror qruplaşmaları. Bu barədə çoxlu məlumatlar var idi. Hələ bir neçə il bundan önce bizi böyük beynəlxalq platformlarda qaldırırırdı. Onlar təlim alır və istisna edilmiş ki, bu gün də var. Sadəcə olaraq, mənim əlində yüzə yüz fakt olandan sonra bunu deyəcəyim. Bu gün ehtimal çox böyükdür. Amma Ermənistan'dan və bəzi başqa ölkələrdən forqlı olaraq biz 100 faiz təsdiqini tapmamış məlumat ortaya atmışıq.

Bir misalı da gətira bilərəm, bizi qarşı iddia qaldırı ki, Türkiyənin F-16 təyyarəsi Ermənistanın SU-25 təyyarəsini vurdu. Dediim ki, sübut verin. Bizi də məlumat var, bunu bütün bu qara toblığının üzvləri ortaya atdırırlar. İndi özləri gördülər ki, bu yoxdur. Amma bir adam bizdən üzr istədim? Xeyr. Bizi böhtən atdırıllar, ləkə vurdular, ondan sonra gördülər ki, bu, yalandır. Amma üzr istə.

**- Bəli, silahlı pilotsuz uçuş aparatlarının Azərbaycan Ordusunun sarəncamına verilməsi yanılmırımsa bu hərəkatın gedişinə çox təsir etdi.**

- Doğrudur. Bunun çox böyük təsiri var. Maşallah, bu silahlı uçuş aparatları dünyanın on yüksək səviyyəsində olan aparatlardır və onların Azərbaycan Ordusunda olması bizim ordumuzu böyük dərəcədə gücləndirmişdir. Bu aparatlar bizə böyük imkanlar yaratdı və eyni zamanda, canlı qüvvə itkisinin çox da böyük olmamasına gətirib çıxarı. Cənubi əgər bu imkanlar bizi də olmasayı, Ermənistanın Dağılıq Qarabağda və işgal edilmiş torpaqlarda 30 il ərzində qurduğu istehkamları, tankları, topları, yaylım atış qurğularını məhv etmək daha çox inə bilərdi. Daha çox insan hələk ola bilərdi. Ona görə bu mükəmmə-

məl texnoloji intellektual məhsul Türkiyə xalqının potensialını göstərir. Biz o ölkəyik ki, bizim Türkiyə kimi müttəfiqimiz var. Biz çox xoşbaxt ölkəyik ki, bizim Türkiyə kimi müttəfiqimiz, qardaşımız var. Əlbəttə ki, Türkiyənin biza göstərdiyi manevi dəstək, eyni zamanda, Türkiyə müdafiə sənayesinin məhsullarının biza olması bizi gücləndirir və bunu bütün dünya görür. Bu gün Türkiyə Ordusu NATO-da ikinci orduştur. Həq kim türk ordusunun qabağında dura bilməz. Bunu hər kəs gördü, hər kəs anladı. Biz da Türkiyə Ordusunun daha kiçik modelini qururq və inşallah bərabər quracaq. Bizim də qarşımızda bölgədə heq kim dura bilməz. Bizim və Türkiyənin işi haqqı işidir. Biz özümüzü müdafiə edirik, öz votəndaşımızı müdafiə edirik, öz ərazi bütövlüyüümüzü saxlamaq istəyirik. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Amma bizə mənsub olan biza qalmalıdır. Otuz ildir ki, ermənilər bizim qədim torpağımızı istismar edirlər. İnsanlara o torpaqlara qayıtmağa icazə vermirlər. Beynəlxalq vasitəçilər bigən qahr, məhəl qoymur. Belə olan halda Azərbaycan özü bunu edəcək.

**- Gəncəyə hücumda bir erməni vətəndaşının yaralandığı məlumatını paylaşıdım. Bu arada, cəbhədə gecə və gündüz müşahidə aparmaq imkanımız oldu, komandirlər Sizin onlara telefonla zəng etdiyinizi biza söylədilər.**

- Bəli, təbii ki, bu, Ermənistanın terrorçu ölkə olmasına bir daha göstərir, yəni bə Cenevə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaq qəbululedilməzdir. Gənəcə şəhəri döyüş bölgəsi deyil. Gənəcə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niya bunu vurursan? Yəni nifratə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrat onların qanındadır. Əfsuslar olsun ki, Ermənistanın gənc nəslə də bu nifratə əsasında tərbiyə edilir. Ancaq bu bizi yolumuzdan döndərə bilməz. Bilirsiniz, Tərtər şəhərini, demək olar ki, dağıdıblar. Tərtər şəhərində bizim vətəndaşlar kişi kimi, mərd-mərdənə durublar. Deyiblər ki, öldü var, döndü yoxdur, torpağımızdan heç yərə getməyəcəyik. Nə qədər mərmi düşüb? Gün var idi ki, təkə Tərtər şəhərinə iki min mərmi düşdü. O da balaca bir şəhərdir, böyük şəhər deyil.

O ki qaldı mənim komandirlərə telefonla zəng etməyimə, təbii ki, onlar tarixi ədaləti bərpə edirlər. Onlar öz həyatlarını risk altında qoyurlar. Onlar qəhrəmandırlar və onlar torpaqlarımızı xilas edirlər, azad edirlər, qaytarırlar. Madagizin işğaldən azad edilməsi çox böyük

strateji önem daşıyır. Qəsəbə o qədər böyük olmama da, bunun strateji öncəmi çok böyükdür. Oranı görmək çatın bir işdir. Bunu hər bir hərbçi deyər. İnanılmaz çatın bir işdir. Amma o götürüldü, Madagizdə indi Azərbaycan bayrağı qaldırıldı və həmin gün o qəsəbəyə tarixi adı qaytarıldı – Suqovuşan. Bu, bizim tarixi adımızdır.

Cəbrayıl şəhərinin görmək böyük qəhrəmanlıq tələb edir. Çünkü bir daha demək istəyirəm ki, bu 30 il ərzində, atəşkəs rejimi dönməndə orada bir neçə xət istehkam quruldu, özü də çox möhkəm. Bir də ki, o bölgənin rəleyifi də töbii istehkamdır. Yəni Dağlıq Qarabağ dağlarda yerləşir. Yəni biz aşağıdan yuxarıya gedirik. Bunun nə qədər çatın olduğunu hər kəs anlayar. Ona görə Azərbaycan əsgəri, Azərbaycan zabiti, generalı şücaət, rəşadət, casarət göstərir, canı, qanı bahasına ərazi bütövlüyümüzü təmin edir. İnşallah sona qədər irəliyə gedəcəyik.

– **Qarabağ, işgal edilən torpaqlar yenidən Azərbaycana qaytarılandan sonra orada yaşayış ermənilərə nə deyəcəksiniz?**

– Mən artıq öz sözümü dedim. Mən bir neçə gün bundan öncə bizim yaralı əsgərlərimizin yanına getdim, hərbi hospitalda onlara görüşdüm. Onlara təşəkkürümüz bildirdim və eyni zamanda, onlara görüş əsasında erməni xalqına müraciət etdim. Anlayırdım ki, onların yanında buna demək o qədər də asan deyil, çünkü onlar ermənilər tərəfindən vurulub. Amma dedim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Erməni xalqı öz hökumətini masuliyətə calb etməlidir. Öz hökumətinin yarıtmaz, çirkin siyasetinin nəticəsində bu düşüslər baş verdi. Bizim mövqeyimiz dəyişməzdır. Torpaqlarımız azad olunandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağda yaşayış ermənilər və oraya qayıdadəq azərbaycanlılar bir yerde yaşayacaqlar. İki toplum çərçivəsində, bir ölkə ərazisində. Bu gün Azərbaycanda minlərlə erməni var. Siz də qeyd etdiyiniz kimi, Gəncədə ermənistanın hücumu nəticəsində yaralanmış insanlardan biri də milliyətə ermənidir. Burada ermənilər yaşayır. Onlara söz deyən yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Erməni xalqı öz hakimiyyətinin asırıdır. Təəssüflər olsun ki, Paşinyan hakimiyyəti iqtidara gələndə çox vədər verdi. Biz də ümid edirdik ki, artıq o köhnə kriminal rejim tarixə atıldı. Amma bunun yerinə yeni rejim gəldi, o rejim ki, artıq öz xalqını bələya saldı. O rejim ki, indi bizim mülki insanlarımızı, əsgərlərimizi öldürür. Mən tam əminəm ki, erməni və

Azərbaycan xalqları barışacaq. Bu gün bir çox ölkələrdə ermənilər və azərbaycanlılar bir yerde yaşayırlar. Gürcüstanda, orada 300 minə yaxın azərbaycanlı, 200 minə yaxın erməni var. Bəzən onlar bir kənddə yaşayırlar. Onların arasında problem yoxdur. Türkiyədə, Rusiyada, – Rusiya vətəndaşı olan azərbaycanlıların sayı 700 minə yaxındır, – bir yerde yaşayırlar. Heç bir problem yoxdur. Nə üçün burada yaşamasınlar? Onsuz da yaşayışlar bir yerde. Mənim xatirəmdədir, 1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağ – Şuşa getmişdik. Bizim böyük şairimiz Vaqifin məqəbəri açılırdı. Bu məqəbərin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O, bir dostluq bayramı idi. Yəni o, monim şahidi olduğum manzərədir. Bizim Bakı şəhərində ermənilər yaşayır. Yəni bizim heç bir problemimiz yox idi. Biz istəyirik ki, yənə də birlikdə yaşayaq. Yənə də ermənistanlı yaxşı qonşular kimi yaşayaq. Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Biz onları belə təməriq. Ümid edirəm ki, bu işgalçi siyasetə son qoyulan dan sonra bizim xalqlarımız barışacaq.

– **Mərhum atanızın sizə Dağlıq Qarabağla bağlı vəsiyyəti olubmü, olubsa nə idi?**

– Atamın yolu mənim üçün bir işiq yoludur. Onun siyasetini davam etdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur. Mən ilk dəfə prezident seçiləndə andığım mərasimində dedim ki, Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyacəyəm və bu yolun Azərbaycan üçün yeganə yol olduğunu demədim. Bütün sahələrdə – ister xarici siyaset sahəsində, ister iqtisadiyyat, sosial, o cümlədən Dağlıq Qarabağ məsələsində bu yola sadıqəm. Çünkü ona da təzyiqlər olmuşdur. Onun dövründə da təzyiqlər olmuşdu ki, Dağlıq Qarabağ müstəqillik verin, Dağlıq Qarabağ səzdən ayrıldı, səzdən qopdu. O, təzyiqlərə tab gotirdi, dözdü. Azərbaycan xalqının maraqlarına zidd olan heç bir sonnət qol qoymadı. Çünkü o xalqımızın Lideri idi. Qarabağ məsələsində mənim də mövqeyimdə heç vaxt tərəddüb olmamışdır. Mən 17 il bundan əvvəl nəyi demişəmsə, bu gün də deyirəm – Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq.

**– Bir millətin iki dövlətindən Azərbaycanın Prezidenti cənab İlham Əliyevə çox təşəkkür edirəm. Belə bir vəziyyətdə, mühərribə şəraitində bizi qəbul etdiniz bir Ali Baş Komandan olaraq, sağ olun.**

– Mən təşəkkür edirəm və şadam ki, bizim söhbətimizin sonunda siz atamın çox məşhur kələməni yada saldınız, Heydər Əliyevin sözləridir və indi bütün Türkiye-Azərbaycan üçün bir işq yoludur – Bir millət, iki dövlət. Türkiye-Azərbaycan – tək millat, iki dövlət.

- **Cox təşəkkür edirəm.**
- **Sağ olun. Təşəkkürlər.**

<https://president.az/articles/41763>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN “PERVIY KANAL” TELEVİZİYASINA MÜSAHİBƏ VERİB

6 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Rusyanın “Perviy Kanal” televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bu gün “Perviy Kanal” televiziyasında yayımlanıb.

**– Mənim adım Yevgenidir, “Perviy kanal”ın müxbiriymə. Cox sağ olun.**

**Prezident İlham Əliyev:** Cox yaxşı. Sağ olun.

– **İlham Heydər oğlu, Siz dəfələrlə bayan etmişiniz ki, budəfəki hücum əməliyyatının məqsədi Qarabağı geri qaytarmaqdır. “Qarabağ bizim torpağımızdır və biz oraya qayıdaqçıq”, – bu, Sizin sözlarınızdır. Bu, tamamilə birmənalı mövqedir. Lakin qarşı tərəfin mövqeyi də bundan az birmənalı deyil – “Bir qarış belə torpağı verməyəcəyik”. Beləliklə, qeyri-müayyənləyi gedən yol alınır. Sizin fikrinizcə, Azərbaycan və Ermənistanın danişqılar məsasi arxasında əyləşməsi üçün na baş verməlidir?**

– İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə – erməni işgalçi qüvvələri Azərbaycanın ərazilərini əla keçirdikləri dövrə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir. Bu qətnamələrdə təcavüzkara çox daqiq siqnal göndərilir. Orada yazılıb ki, işgal olunmuş ərazilərin dərhal, qeyd-sərtsiz və tamamilə qaytarılması təmin edilməlidir. O vaxtdan 27 il keçib. Erməni tərəfi həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər çox, mümkün qədər uzun müddətə dondurmağa çalışır. Status-kvonun qəbul edilməz və dayisdirilməli olması barədə beynaxalq icti-maiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrələri olan ölkələrin bütün çağırışları havada qalır. Buna görə ermənilərin mövqeyi tarixi yalana, beynaxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynaxalq hüququn norma

və prinsiplorinə, tarixi ədalətə əsaslanır. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən yerinə yetirilən, Ermənistan öz qoşunlarının işgal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər iki tərəf qısa müddətdə razılığa gəl biler. Bu razılıq Qafqazda sülhü bərqrar edər.

**- Bir həftədən cəoxdər döyüşlər gedir və istər bir tərəfin, isə tərsə də digər tərəfin yaydıgi videolardan aydın görünür ki, döyüşlər intensiv, itkiyələr çox ağırdır. Siz Azərbaycan tərəfindən hamın rəqəmləri göstərə bilərsinizmi?**

- Ermənistan tərəfindən və Dağlıq Qarabağ tərəfindən artilleriya atəşləri nəticəsində bu gün səhərən malumata görə, bizim tərəfdən 27 dinc sakın hələk olub, 170-dən çox dinc sakın müxtəlif dərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıldıb. Qarşılurmən budsfəki eskalasiyası sentyabrın 27-də başlanıb. O vaxt Azərbaycanın işgal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrinə, habelə döyüş mövqelərimizə artilleriya atəşləri başlanıb, nəticədə bu hücumun elə ilk dəqiqlərində dinc sakınlar və hərbi qulluqçular hələk olub. Biz adekvat tədbirlər görməyə məcbur olduk, operativ suradə oks-hücumu keçdik. Bu oks-hücum nəticəsində düşmənin çox sayıda atəş nöqtələrini, döyüş mövqelərini susdurduq, şimal və cənub istiqamətlərində işgal altında olan ərazilərin bir hissəsinizi azad etdik, bununla da Azərbaycanın bir sıra yaşayış məntəqələri, oradakı vətəndaşlar bu gün artıq normal şəraitdə yaşaya bilərlər, çünki ermənilərin artilleriya atəşləri artıq oraya çatmış. Lakin son günlərdə Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvarun artilleriya vasitəsilə aparılır, "Tocka U" və "Elbrus" kimisi ölümsüzan sistemlərdən istifadə edilir, bu, Cənəvə konvensiyalarının çox kobud şəkildə pozulmuşdur, cinayətdir, müharibə cinayətidir. Bu gün səhərdən münaqişa zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin atəş tutulması yenidən davam edir. Əthalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisi da atəş tutulub. Mingəçevirdə bizim ən böyük elektrik stansiyasının ərazisindən bir raket düşüb, 10-dan çox şəhərimiz, yüzlərlə kəndimiz siddətlə artilleriya bombardimanına məruz qalır. Bu, erməni tərəfin köhnə taktikasıdır. Onlar hər dəfə döyüş meydəndə möglübliyyətə uğrayanında dinc əhalisi ziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun oks-hücumunu dayandırmağa çalışaraq belə alçaq hərəkətlərə el atırlar. Lakin onlar bu oks-hücumu dayandırıbilmirlər və bilməyəcəklər.

### **- Hərbi itkilər barədə danışmaq olarmı?**

- Hərbi itkilər. Bu gün bununla bağlı informasiya məxfidir. Azərbaycan ictimaiyyətinə bu barədə döyüş əməliyyatlarının faal fəzası başa çatandan sonra məlumat veriləcək.

**- Siz Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməyə çağırırsınız. Sizin fikrinizcə, bu iştirak hərbi, yoxsa siyasi səylər mənasında məhz nədən ibarət olmalıdır?**

- Mən bu barədə dünən bayan edərkən onu nəzərdə tutmuşam ki, Ermənistanın təcavüzkar hərəkətləri davam edir, Ermənistan hər vasitə ilə çalışır ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin. Mən müsahibələrimin birində belə siyasetin yolverilməz olduğunu demişəm. Münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənarra çıxmamalıdır. Əslində, münaqişə həttə Ermənistan arazisindən çıxmır. Odur ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayıraq, bəzə Ermənistan arazisindən heç bir zərbə endirmir, Ermənistan ərazisindən keçmirik, hərçandı bunun üçün har cür imkanımız var. Erməni tərəfi bu qarşıdurmayı KTMT-ni cəlb etməyə çalışır. Uğursuz cəhddir. O, Avropa ölkələrini cəlb etməyə çalışır. Mahiyyət etibarilə bu münaqişəni beynəlmilləşdirməyə çalışır. Müvafiq suradə bəzələ yanaşmanın yolverilməz olmasından barədə öz mövqeyimizi bildiririk.

Türkiyənin cəlb edilməsi barədə mənim bəyannıma göldəkdə isə mən, təbii ki, yalnız siyasi nizamlanmanı, münaqişədən sonra dövrədə nizamlanımı nəzərdə tutmuşam. İndiki anda Türkiye bununla bağlı heç bir faktla təsdiqlənməmiş müxtəlif şayılərə və insunasiyalara baxmayıraq, əsla münaqişəyə cəlb edilmiş tərəf deyil. Məsələn, guya Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistanaya məxsus Su-25 təyyarəsinin vurması barədə xəbor həm Rusiya, həm də Avropa KIV-lərində yayılıb. Heç bir səbüt yoxdur. Məlum olub ki, görünür, erməni pilot, sadəcə, peşəkar baxımdan o qədər də hazırlıqlı olmayıb və dağga çırılıb. Bax, bu cür feyk xəbərlər yayılır. Bunun nə məqsədlə edildiyini bilmirəm. Güman edə bilsəm, lakin bu feyk xəbərlər üçün heç bir əsas yoxdur. Beləliklə, hərbi qarşıdurma fazası başa çatanda bəz, təbii ki, dənişqıllar masası arxasına qayیدaçığıq. Yeri gəlmışkən, döyüş əməliyyatlarının lap əvvəlindən Azərbaycan deyirdi ki, biz dənişqıllar prosesindən çıxmırıq, biz siyasi nizamlamaya ümidi edirik, lakin bu, nizamlama olmalıdır. Biz daha 30 il gözləyə bilmərik ki, Ermənistana nə vaxt müvafiq təsir göstəriləcək. İndiki vasitəcilik missiyasının

28 il ərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyi, mövcud vəziyyətə gətirib çıxarması nəzərə alınmaqla biz, əlbəttə, praqmatik yanışımı əsas götürmeliyik – eskalasiyanın azalması, möhkəm sülhün bərqərar olması, əməkdaşlığın inkişafı üçün regionda baş verən hadisələrə kimin real müsbət təsir göstərə biləcəyini nəzər almaqla, şübhəşə, faal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəciliş missiyasında Türkiyənin böyük ölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştirak etməyə təmamilə haqqı var. Əlbəttə, hesab edirəm ki, bunlar, illə növbədə, Türkiyə və Rusiyadır.

– Siz Avropa ölkələri barədə danışdırınız. Fransa prezidentinə çox sərt cavab verdiniz. Onu guya Azərbaycan Ordusu tərəfindən vurulan muzdlular barədə dediñ sözlərə görə üzr istəməyə çağırıldıñiz. Bu gün Siz bir daha təsdiq edə bilərsinizmi ki, Dağılıq Qarabağ münəqişəsində muzdlular Azərbaycan tərəfində iştirak etmirlər?

– Mən bütün bu günlər ərzində bu barədə deyirəm. Belə informasiya tullantılarına görə heyrətlənirəm və Fransa prezidenti ilə telefon sohbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmış şəkildə müdafiə etmişəm. Əvvələn, sübutlar təqdim etməsin, əgər belə sübutlar yoxdur, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm. İkinciçi, mən deməmiş ki, bizim muzdlulara ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinglərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatlı olanları, döyüş hazırlıq olaraq hərbişədirilmiş dəstələri nəzərə almasaq, bizim nizamı ordunda 100 min döyüşümüz var. Bu gün Azərbaycan Ordusu bizim araziləri azad edir. Döyüş əməliyyatları yerindən çəkilmiş videolarda bizim artilleriyanın, pilotluz uçaş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarını necə ucaltmaları görünür. Bu-na görə də bu ittihamlar əsassızdır, biz onları qətiyyətə rədd edirik və bu cür şayılərin, yoxlanılmamış məlumatların ictimai rəylə necəsə manipulyasiya etməsənə yol vera bilərik. Qoy, sübutlar təqdim etsin-lər. Bu gün faal döyüş əməliyyatlarının onuncu günüdür, bizə heç bir sübut təqdim edilməyib.

– Döyüş əməliyyatlarının başa çatdığını və Azərbaycanın öz qarşısına qoymuş məqsədlərə nail olduğunu fərz etsək, Qarabağda yaşayan ermənilərin sayını nəzərə almaqla onları hansı gələcək gözləyir? Onların aqibəti necə olacaq?

– Bu mövzuda əvvəl də, eskalasiyaya qədər də, eskalasiya dövründə də dəfələrlə danışmışam. Elə dünən Türkiyə telekanalına müsa-hibəda deməmişəm ki, biz Qarabağ ərazisində yaşayış ermənilərə öz və-təndəşlərimiz kimi baxınq. Hesab edirik ki, münəqişə nizamlanandan, işğala son qoymulandan sonra Dağılıq Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır. 1980-ci illərin sonunda münəqişə başlayalandı Dağılıq Qarabağ ərazisində əhalinin 75 faizi erməni, 25 faizi isə azərbaycanlı idi. Onların cinayətkar rejiminin başçısının qondarma “inauqurasiyası”nı keçirdikləri və Azərbaycan xalqını təhqir etdikləri Şuşa şəhərinin əhalisinin 98 faizi azərbaycanlılar idi. Şuşa şəhərinin əsası azərbaycanlı Pənahəli xan tərəfindən qoymulub. Bu qədim Azərbaycan şəhərindən bütün azərbaycanlılar qovulub. Odur ki, münəqişə başa çatandan və dinc yolla nizamlama-dan sonra, yeri gəlməkşən, bu məqəm Madrid Prinsipləri adlanan baza prinsiplərindən əks etdirilib, – azərbaycanlı əhali işğal olunmuş ərazilə-rə qayitmalıdır. Orada daqiq yazılıb ki, köçürülmüş bütün şəxslərin öz yaşıyış yerlərinə qayıtmaq hüquq var. Beləliklə, sühə sazişi əldə edi-ləndən sonra, – bunun baş verəcəyinə ümidi edirəm, – azərbaycanlılar Dağılıq Qarabağa qayıdacaq və orada əvvəl yaşadıqları kimi yaşaya-caqlar. Mənəm mövqeyim həmişə belə olub ki, biz 1980-ci illərin so-nunda münəqişə başlayana qədər mövcud olmuş ab-havani qaytarma-liy. Düşüntürəm ki, bu mümkündür. Erməni cəlladları Xocalıda tö-rratdıklarından, dinc əhalini mahv etmələrindən, bizim tarixi, dini abi-dələri dağıtmalarından, bu ərazilərdə azərbaycanlıların tarixi ırsını yerlə-yeysən edəndən sonra bu asan olmayıcaq. Lakin hesab edirəm ki, biz buna çalışmalıyıq. Döyüş əməliyyatları günlərində mənəm Ermənistən xalqını və hazırda Dağılıq Qarabağda yaşayanlara müraciəti-m dəfələrlə səslənəm. Mən erməni xalqını öz hökumətinin başına ağıl qoymağ, erməni anaları öz uşaqlarını işğal edilmiş ərazilərə göndər-məməyə çağırıbmışam. Ona görə ki, yəqin indi heç kas üçün gizli deyil, qondarma “Dağılıq Qarabağ ordusu” yoxdur. “Dağılıq Qarabağ ordusu” deyilən ordunun 90 faizi Ermənistən vətəndəşlərindən ibarətdir. Mən bu cür çağrılar etmişəm. Erməni tərəfindən bu günlərə nifratlıdan, tə-cavuzdan, hədə-qorxulardan və tamamilə qeyri-adekvat hərəkətlərdən başqa çağrılar eşitməmişəm. Bizim mövqeyimiz belədir, biz münəqişənin dinc yolla nizamlanmasının tərəfdarıyıq. İnanıram ki, Ermənis-tən tərəfinin siyasi iradəsi olarsa, biz buna nail ola bilərik.

**– İlham Heydər oğlu, bütün müharibələr, hər bir müharibə gec-tez sülhə başa çatır. Siz həmin anı necə təsəvvür edirsiniz?**

– Bilirsiniz, bu barədə danışmaq çətindir, ona görə ki, bizim xalqımız o qədər müsibətlər görüb, erməni işğalçılar bu xalqa o qədər əzab-əziyyət verib ki, indi həmin məqamı bir mənşərə şəklində təsəvvür etmək çox çətindir. 30 ildən çoxdur ki, bizdə sühl yoxdur. Son iyiimi ildən artıq müddətə malik olduğunu vəziyyət atəşkəs olub. Lakin hamı başa düşürdü ki, bu atəşkəs davamlı deyil, möhkəm deyil. Buna görə Rusiya, ABŞ və Fransa prezidentlərinin şəxşində Minsk qrupunun hömsərləri bir neçə il bundan əvvəl bəyanatlarla çıxış ediblər, status-kvonun qəbul edilməzliyi, onun dayışdırılmalı olması barədə bir neçə bəyanat qəbul edilib. Onlar çox gözlə başa düşürdülər və başa düşürər ki, bu atəşkəs çox amanabənddir, davamlı deyil. Bugünkü eskalasiya bunu bir daha təsdiq edir. Buna görə də sühl barədə danışmalı olsaq, man ilk növbədə, onu genişəhatlı, uzunmüddətli, dünyanın aparıcı ölkələri tərəfindən, həm Azərbaycan, həm də Ermənistən üçün məqbul olan ciddi zəmanətlər şərti ilə əbədi nizamlama kimi görürəm. Bu ölkələrin tərkibinin Minsk qrupunun və onun hömsərlərinin bugünkü tərkibindən fərqli olıb biləcəyini istisna etmirəm. Ona görə ki, Minsk qrupu 1992-ci ildə tamamilə başqa geosiyasi reallıq şəraitində yaradılmışdı. O dövrə SSRİ yenicə dağılmışdı və səmimi desəm, bu qrupun hansı əsasla yaradılmasını o qədər də başa düşmürəm. Ona görə ki, bu və ya digər birliliyin, yaxud müvəqqəti formatın yaradılması müyyəyen prinsipə əsaslanmalıdır. Buna görə, sizinlə əvvəl danışdıığınız məvzuşa qayıdaraq düşünürəm ki, region dövlətləri bu məsələdə fəal iştirak etməli, bəynəlxalq təşkilatlar zamanat verməli və əlbəttə, azərbaycanlılar hüquqa görə onlara məxsus olan torpaqlara qayitmalıdır.

**– Daha bir dəqiqləşdirici sual. Sizin fikrinizcə, konfiqurasiya necə ola bilər?**

– Yəqin ki, bu barədə danışmaq hələ tezdir. Fikrimcə, bu barədə danışmaq hadisələri bir qədər qabaqlamaq deməkdir. Sadəcə istəyirəm ki, qonşularımız və tərəfdəşələrimiz mənəm məvqeyimi bilsinlər. Düşüñürəm ki, regional əməkdaşlıq çox sahələrdə özünü kifayət qədər göstərib. Son illərə diqqət yetirsək görmək olar ki, Azərbaycan öz qonşuları ilə birlikdə əməkdaşlığın möhkəm regional formatının yaradılması üzərində çox fəal iş aparıb. Bu, siyasi, iqtisadi, nəqliyyat, energetika

sahələrində və hər hansı başqa sahələrdə əməkdaşlığı aiddir. Uzun il-lərdən sonra, praktiki olaraq, müstəqillik dövrünün əvvəlindən başlayaraq beş Xəzəryani ölkə arasında Xəzər dənizinin hüquqi statusunun nizamlanmasına dair Konvensiya imzalamaqla əldə etdiyimiz nailiyətlərə baxmaq kifayətdir. Əvvəlcə həmin ölkələrin bəziləri ilə razılığā gələ bilmirdi, lakin sonra biz xoş məram göstərərək razılığa goldik və bunun üstünlüklerini gördük. Bu gün böyük dövlət olan Rusiya ilə digər böyük dövlət, NATO-nun üzvü olan Türkiyə arasında əməkdaşlıq NATO ölkələri ilə Türkiyənin əməkdaşlığından qat-qat səmimi, möhkəm və səmərəlidir. Məsələn, NATO üzvü olan digər ölkə Türkiyəni daim nədəsə günahlandırır. Bunlar yeni geosiyasi reallıqlardır, 1992-ci ildə bunlar yox idi. Dünya dəyişib. Dünya görməzəm qabağında dəyişir. Biz bunu əsas götürməliyik, filan ölkənin həll potensialına malik olması barədə hansısa ehkamları, fərziyyələri və ya sabitlaşmış fikirləri yox. Bu gün münəaqişənin fazaya keçdiyi və Ermənistənin baş nazirinin, – man bunu görürəm, – öz telefon zəngləri ilə dünya liderlərini bezdirdiyi bir vaxtda kimin nizamlama potensialına malik olması aşkar görünür. Bax, nizamlama potensialına malik olan, layaqtına, adalatlılığını, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantaları olacaqlar.

- Müsahibəyə və ətraflı cavablara görə çox sağ olun.**
- Sağ olun.**

<https://president.az/articles/41881>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV CNN-TÜRK TELEVİZYASINA MÜSAHİBƏ VERİB

7 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.

— Cənab Prezident İlham Əliyev, “CNN Türk”ə xoş gəldiniz. Azərbaycanın tarixi günlər yaşadığı bir zamanda bu müsahibəni verdinizin üçün təşəkkür edirik. Mən vaxt itirmədən dərhal suallarımı keçirəm. Əvvəlcə əməliyyatlarda son vəziyyət necədir, planlaşdırıldığı kimi irəliləyişir? İşğal altındakı nə qədər torpaq azad olundu?

— Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Bütun dəfələrlə demisik: Qarabağ bizim tarixi, azəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nöticəyə gotirib çıxmadi. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir.

Bildiyiniz kimi, erməni silahlı qüvvələri keçən ayın 27-də biza qarış yenİ hückuma keçdi lər və bizim bir çox şəhərlərimiz, kəndlərimiz atəş altındadır. Bu günədək bizim məlki şəxslər arasında 30-a yaxın itkilərimiz, şəhidlərimiz var. Ermənistən silahlı qüvvələri bizim şəhərlərimizi, kəndlərimizi atəş tutur və minə yaxın ev ya dağıdılib, ya da ki, böyük ziyan görüb. Lakin hər şey plan üzrə gedir və ümid edirəm ki, qarşıda duran vəzifələr icra olunacaqdır.

— Yenə də əməliyyat zonasındaki proseslərə qayıtmak istəyirəm, cənab Əliyev. Bildiyimiz kimi, Ermənistən ordusu münaqişə xəttinin kənarındakı Azərbaycan şəhərlərini ballistik rakətlərlə hədəf almağa başlayıb. Xüsusilə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki yaşayış məntəqələrini, Mingəçevirdəki elektrik stansiyasını ballistik rakətlərlə hədəfə aldı. Sizə, bunun məqsədi nə idi?

— Mənçə, Ermənistən ordusunun acizliyi və Ermənistən hərbi siyasi rəhbərlərinin cinayəti. Çünkü məlki şəxslərə zorakılıq göstərmək, onlara qarşı atəş açmaq, ballistik rakətlərlə məlki şəhərləri dağıtmak mühəribə cinayəti sayılır. Bu, onu göstərir ki, Ermənistən döyüş meydانında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dəyandırmaq, eyni zamanda, məlki əhaliyi qarşı maksimum dərcədə cinayət törətmək üçün belə çirkin əməllərə əl atır. Siz də qeyd etdiyiniz kimi, Gəncə, Mingəçevir döyüş bölgəsinən uzaqda yerləşən şəhərlərdir. Eyni zamanda, döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəş tutulur. On yaxın bölgə Tərtər bölgəsidir və Tərtər şəhərinə gündə mindən iki minə qədər mərmi düşür və bunun asas məqsədi məlki şəxslərə qarşı törədilən zorakılıqdır. Bu, bir daha Ermənistən fasist mahiyyətini göstərir, rejimin fasist mahiyyətini göstərir. Ancaq bu, Azərbaycan xalqını qorxutmur, bunun heç bir təsiri yoxdur. O bölgələrdə, o şəhər və kəndlərdə yaşayan soydaşlarımız orada möhkəm dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sənə qədər o yerlərdə qalacaq və orдумuza mənəvi dəstək verəcəklər.

— Ermənistən məlki yaşayış məntəqələrini atəşə tutmağa davam edəcəyi təqdirdə hazırkı mövqeyinizdə bir dəyişiklik olacaqmı?

— Xeyr, bizim mövqeyimizdə heç bir dəyişiklik olmamalıdır. Bütün mübarizəmiz erməni xalqı ilə deyil. Mən bunu artıq bin neçə dəfə açıqlamışım. Bizim mübarizəmiz haqq mübarizəsidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, bunu edirik və bu işlərdə, bu istiqamətdə uğurlar əldə etmişik. Azərbaycan heç vaxt məlki əhaliyə, yəni məlki şəxslərə qarşı mühəribə etməyib. Mən artıq bu günlərdə də demisəm, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Azərbaycanda minlərlə erməni yaşayır və onlar bizim vətəndaşlarımızdır. O cümlədən bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarınzıdr. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Hərbi hədəfləri məhv etmək üçün bizim tam hüququmuz var. Çünkü bu hərbi obyektlər bizim orдумuza, şəhərlərimizə böyük ziyan vurub. Ona görə bizim borcumuzdur ki, onları məhv edib əhalimizin təhlükəsiz həyatını təmin edək.

— Ermənistən ballistik rakətlərlə məlki yaşayış məntəqələrini atəşə tutması, əslində, mühəribə cinayəti, Cenevə Konvensiyası-

**na zidd bir hərəkətdir. Bu baxımdan müharibə cinayətlərinə dair BMT qarşısında bir təşəbbüs irəli sürməyi düşünürsünüz mü? Hədise yerlərində bu cinayətlərin törədilməsinə dair sübütlar toplayır-sınız?**

– Təbii ki, toplayırıq. Onların bütün hərbi cinayətləri artıq qeydə alınır. Amma təəssüf ki, beynəlxalq ictimaiyyət bundan əvvəlki dövrədə Azərbaycana və xalqımıza qarşı edilən müharibə cinayətlərinə səsiz qalmışdır. Xocaili qətiyamı dünyamın gözü önünde baş vermiş soyqırımıdır. Amma Ermənistən o vaxtkı hərbi-siyasi rəhbərliyi buna görə məsuliyyətə cəlb edilmədi. Bizim şəhərlərimizin, kəndlərimizin dağdırılması, bir milyondan çox məcburi köçkünün yaranması – bütün bunlara görə beynəlxalq ictimaiyyət hər hansı bir hərəkətə keçmədi. Ona görə də, bu məsələ uzun illərdir öz həllini tapmır. Cənki işgəlçi ilə işğala məruz qalan arasında heç bir fərqli qoyulmur. Bu gün də erməni silahlı qüvvələrinin bizim şəhərlərimizi və kəndlərimizi atəş tutması, özü də ballistik rakətlərlə atəş tutması müharibə cinayətidir. Buna görə, əlbəttə ki, Ermənistən rəhbərliyi məsuliyyət daşımalıdır və daşıyaqadır.

**– Bu gənə qədər Sizə bir neçə dəfə atəşkəs çağırış edildi. Siz bunlara şaxsan cavab verdiniz. Amma münəaqışının 30 illik tarixinə nəzər salıbən bu çağırışların nəticə verəcəyini düşünürsünüz mü?**

– Hesab edirim ki, bu çağırışlar, sadəcə, atəşkəs çağırışları olma-malıdır. Biç döfələrlə deməsi ki, işgəlçi dövlətə, Ermənistana sanksiyalar tətbiq edilməli idi. Əgər vaxtında sanksiyalar tətbiq edilsəydi, bəlkə də bu məsələ çoxdan həll olunardı. Ermənistana qarşı çox ciddi təzyiq göstərilməliydi, sözə deyil, əməldə. Amma təəssüf ki, bu, olmadı. Ona görə bu proses 30 il çəkdi. Otuz il heç bir nəticə verməyən danışqlar artıq manasını itirməkdədir. Bundan əlavə, son dönmədə Ermənistən hərbi-siyasi rəhbərliyi həm tacavüzkər hərəkətlərlə, eyni zamanda, aqressiv bəyanatlarla danışqlar prosesini mövh etdi. Yəni ona çox böyük zərba vurdu. “Qarabağ Ermənistandır” demək, əslində, müzakirələrə son qoymaq deməkdir. Cənki müzakirələrin əsas mahiyəti ondan ibarətdir ki, işgəl edilmiş torpaqlar tədricən, mərhələli qaydada Azərbaycana qaytarılmalıdır. Bu, əsas prinsiplərdə təsbit olunub. “Qarabağ Ermənistandır” demək faktiki olaraq bu prosesə son qoyur. Buna oxşar digər açıqlamalar olubdur. Sonra iyul ayında Ermənistən Azərbaycana dövlət sərhədi istiqamətində hücum etdi, bir çox hərbi

və bir mülki şəxs həlak oldu. Ona görə atəşkəsin bərpası şərtlərlə to-min edilməlidir. İlk növbədə, Ermənistən silahlı qüvvələrinin işgal edilmiş torpaqlardan çıxış təqvim, yəni çıxış cədvəli biza təqdim edilməlidir. Bu məsələ ilə bağlı biza Minsk qrupuna artıq öz mövqeyimizi çatdırmışıq. Ümid edirəm ki, bizim bu çağrırlar, bu təkliflər cavabsız qalmayacaq.

**– Avropanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupundan söz düşmüşkən, düşünürəm Fransanı da ayrıca qeyd etmək lazımdır. Fransanın bu məsələdəki mövqeyi ilə bağlı nə deyə bilirsiniz?**

– Mən artıq bu məsələ ilə bağlı bir neçə dəfə açıqlamalar verdim. Biz hər zaman Minsk qrupunu bir qrup kimi qəbul edirdik və bu gün də belədir. Hesab edirdik ki, bu qrupa hömsədrlik edən ölkələr bitərəf qalmalıdır, heç bir tərəfi dəstəkləməməlidir. Cənki əks təqdirdə onları vasitəciliq missiyası süali altına düşür. Son hadisələrə qədər onlar neytrallığı az-çox saxlamağa müvəffəq olmuşlardır. Biz biliirki, ki, bu ölkələrdə erməni lobbiyi güclüdür. Erməni lobbilləri o ölkələrin hökumətlərinə də təsir edə bilər və edir. Bu gün biz görürük ki, müxtəlif ölkələrdə yaşayan ermənilər təşkilatlanmış qaydada Azərbaycana qarşı qara təbliğat kampaniyası aparırlar. Ancaq əfsuslar olsun ki, bu günlərdə bəzi ölkələr tərəfindən birtərəflə mövqə sərgiləndi, tərəftutma halları baş verdi. Bu da qəbul edilməzdir. Buna görə bizi öz sözümüzü deməşik. Əgər vasitəciliq vasitəsi kimi qalmış və bu məsələ ilə bundan sonra məşqəl olmaq istəyirlərə, onlar daha məsuliyyətli olmalıdır və heç bir tərəf tutmamalıdır. Çalışmalıdırlar ki, bu məsələnin həlliə hesablanmış addımlar atınlar və münəaqışa tezliklə həll olunsun. On dan sonra atəşkəs bərpa edilsin və uzunmüddətli sülh olsun.

**– Fransa Prezidenti Emmanuel Makronun nə üçün üzr istəməsinin gərəkliliyini söylədiniz?**

– Siz də bilirsiniz ki, bizə qarşı ittihamlar səsləndi. Rəsmi açıqlamalarda səsləndi ki, sanki Azərbaycanla Türkiye birlikdə bölgəyə terror qruplarının nümayəndələrini gotirib. Halbuki bunun heç bir sübutu yoxdur. O açıqlamalardan artıq on gün keçir. Bu gənə qədər bizo heç bir sübut verilməyib. Bu, biza qarşı edilən haqsızlılıqdır. Bu, yalan məlumat əsasında ifadə edilən açıqlamadır. Bu ya yoxlanılmamış, təsdiqini tapmamış məlumat əsasında deyildi, ya da ki, bu qəsdən deyildi. Bunu mən deyə bilmərem. Hər halda, hər bir ölkə özünü müdafiə et-

məlidir. Bizə qarşı edilən haqsızlıq təbii ki, biz tərəfdən cavablandırılır. Biz buna səssiz qala bilmərik. Eyni zamanda, başqa bir açıqlama da olmuşdur ki, "Azərbaycan Dağılıq Qarabağ fəth etmək istəyir". Bu da beynəlxalq qanunlara tamamilə zidd olan bir açıqlamadır. Çünkü Dağılıq Qarabağ təqibin torpağını necə fəth edə bilər? Bu cür sözlər Minsk qrupunun mandatına tamamilə zidd olan açıqlamalardır. Biz, sadəcə olaraq, istəyirik ki, 30 ilə yaxın öz yurdlarından didərgin salmış məcburi köçkünlərimiz öz evlərinə qayıtsınlar, Azərbaycanın ərazi bütövlüyü tömin edilsin. Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətlidir.

**- Qara təbliğatdan söz düşməkən, Azərbaycan əks-hücumu başlayışından bəri Azərbaycana qarşı, xüsusilə sosial mediada qara təbliğat aparılır. Bununla bağlı nə deyə bilərsiniz? Əlinizdə buna dair nə kimi faktlar var?**

Bilirləriniz, bizə qarşı qara təbliğat uzun illər ərzində aparılır. Bunun bir neçə səbəbi var. Onlardan biri də odur ki, Azərbaycan dünya miyyasında müstəqil siyaset aparırlar. Biziñ siyasetimizin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Buz başqa ölkələrin əlinde alət olmamış, olmaq da istənilər və olmayacaq. Bugünkü Azərbaycanın inkişafı, bütün istiqamətlər üzrə əldə edilmiş inkişaf göstərir ki, Azərbaycan haqq yolundadır. Baxın, biziñ beynəlxalq əlaqələrdə böyük uğurlarımız var. Bu gün Azərbaycan dünya miyyasında məsuliyyətli və etibarlı ölkə kimi tanınır. Biz hazırda Birleşmiş Millətlər Təşkilatından sonra ikinci böyük beynəlxalq təsisatı, Qoşulma Hərəkatına sədrlik edirik. Biz 120 ölkənin dəstoyi ilə buna nail ola bilmişik. Azərbaycan bu gün Avropanı ilə Asiya arasında həm siyasi, həm coğrafi, həm də enerji köprüsüdür. Yəni bütün bu uğurları, o cümlədən müstəqil siyaset sayəsində əldə etmişik. Bu, bəzi ölkələrin xoşuna gəlmirdi, bəzi ölkələr Azərbaycana yuxarıdan aşağı baxmağa çalışırdılar. Ancıq biziñ qətiyyətli mövqeyimiz buna imkan vermedi. Ona görə biza olan təzyiqlərin səbəblərinin biri də məhz budur ki, müstəqil siyaset aparıraq, öz yolumuzla gedirik, heç kimin sözü ilə oturub-durmurıq, heç kimin qarşısında baş əymirik. Digar səbəblər də var. Bu, çox uzun bir səhbdər, ayrı müsahibənin mövzusu ola bilər. Bu hadisələr baş verən kimi dərhal biza qarşı müntəzəm olaraq qara təbliğat aparanlar, qeyri-hökumət təşkilatları və bəzi ölkələrin dairələri, media nümayəndələri hərəkətə keçdilər ki, Azərbaycanın imici ləkələnsin, bi-

zə böhtən atılsın, bizim haqqımızda olmayan yalanlar uydurulsun və beləliklə, informasiya məkanında bu münaqişə ilə bağlı yanlış bir rəy, yanlış bir fikir yaradılsın.

Biz, əlbəttə ki, biza unvanlanan bu ittihamlarla təkbaşına mübarizə apararaq müyyəyan uğurlar əldə etmişik. Ancaq bizim də imkanlarımız mahduddur. Bir çox hallarda bizim səsimiz eşidilmir. Bizə beynəlxalq platforma verilmir. Beynəlxalq media qurumları daha çox Ermənistən tərəfini tuturlar və münaqişə ilə bağlı yalan məlumatlar yayırlar. Ona görə fürsətdən istifadə edərək qardaş Türkiyənin media mənsublarına təşəkkürümüz bildirmək istəyirəm ki, onlar bu günlərdə bütün dünyaya bu savaşla bağlı həqiqətləri çatdırır, canlı efridə məlumatlar verirlər – dağıdılmış şəhərlər, düşən rakətlər, Gəncə şəhəri, Mingəçevir şəhəri, Tərtər şəhəri. Yəni daha çox Türkiyə media qurumları tərəfindən verilən bu məlumatlar dünyada bu münaqişə ilə bağlı daha ədalətli fikrin yaranmasına xidmət göstərirlər.

**- Cənab Əliyev, əmaliyyat başlanmadan bir neçə gün əvvəl ABŞ-da – Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edən liderlərə çağrış etdiniz, dünyaya çağrış etdiniz. Həmin çıxışınızda bəzi terrorçu qrupların Ermənistən gəndərildiyini açıqladınız və bu məsələyə diqqəti yönəltдинiz. Xüsusilə də bu məsələyə diqqət yetirilməsini vurğuladınız. Bu açıqlamandan üç gün sonra Ermənistən Azərbaycana hücumə başladı. İndi bu məsələ ilə bağlı Azərbaycanın əlində hansı keşfiyyat məlumatları var?**

Mən o çıxışmda, eyni zamanda, bildirmişdim ki, Ermənistən yeni mühərbiyyət hazırlığı. Bizzət olan məlumat onu göstərir və Ermənistən dayandırılmışdır. O ki qaldı, Ermənistəndə terror təşkilatlarının düşərgələrinin mövcudluğuna, bu məlumatlar bizzət əvvəldən də olub.

**- Bunlar hansı terror qruplarıdır?**

İlk növbədə, PKK terror qruplarının düşərgələri Azərbaycanın Ermənistən tərəfindən işgal edilmiş torpaqlarında mövcud idi. Bizzət olan yeni keşfiyyat malumatları, – bunların bir hissəsi artıq matbatada açıqlandı, – onların danışçıları, onların təməsləri haqqında artıq sənədlər və audioməlumat var. Bu, bizzət heç bir şübhə doğurmayan bir məsələ idi. Çünkü Ermənistən terroru ölkədir. Birinci Qarabağ mühəribəsi dönməndə biza qarşı onlara terror aktı törədilmişdir – metrolarda, avtobuslarda, gəmilərdə. Hesab edirəm ki, erməni terroru dünyada məşhur olan bir mənfur fakt kimi dünya tərəfindən qəbul edilmə-

lidir. Fransa aeroportunda 1980-ci illərdə terror aktını törədən şəxs sonra Ermənistana verildi, daha sonra sərbəst buraxıldı və o, qəhrəman hesab olundu. Ona görə bu gün də müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır. Bizdə olan məlumatə görə, bəzi Yaxın Şərqi ölkələrindən, orada yaşayış ermənilər və digər qeyri-millətlərdən olan insanlar Ermənistana axışır ki, Azərbaycana qarşı bu haqsız müharibəyə qoşulsunlar.

— ATƏT-in Minsk qrupu mövzusuna təkrar qayıtmak istəyirəm. Onun həmsədrlərindən biri də Rusiyadır. Rusiyadan bölgədə hansı gözlənilirin var?

— Rusiya da ATƏT-in Minsk qrupunun həmsədrini kimi təbii ki, vəsitəcilik missiyasını icra edir. Bu məsələ ilə bağlı bizdə hər hansı problem yoxdur. Eyni zamanda, bu üç həmsədr arasında Rusiya tək ölkədir ki, bizimlə qonşudur. Təbii ki, Rusiya ilə bizim uzun tarixi münasibətlərimiz var. İndiki dönmədə Rusiya həm Ermənistanla, həm də Azərbaycanla əlaqlorunu inkişaf etdirir. Bu, çox önəmlili faktdır. Ona görə nə ikitərəfli formatda, nə də ki, Minsk qrupu çörçivisində hər hansı bir problem yoxdur. Bu hadisələr dönməmində də Rusiyannı mövqeyi məsuliyyətli mövqədir.

— Cənab President, İran bu məsalədə hansı mövqədədir?

— İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər. Bir-iki gün bundan əvvəl İranın rəsmi şəxsləri açıqlamalar vermişlər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayitmalıdır. Bu da ədalətli mövqədir.

— Yaxşı, bəs, bu prosesdə ABŞ Prezidenti Donald Tramplə hər hansı temaslarınız oldum? Siz ABŞ-in bu prosesdə olmasının vacibliliyi düşünürsünüzüm?

— Amerika da Minsk qrupunun həmsədridir. Digər iki həmsədrə birlikdə bu işlərdə iştirak edir. Amerika Prezidenti ilə manim hər hansı bir temasım olmamışdır. Ancaq Amerikanın yüksək səviyyəli rəsmiləri bu işlərlə, bu hadisələrlə bağlı təbii ki, öz fikirlərini bildirmişdilər. Eyni zamanda, hörmətli Donald Tramp da bu məsələ ilə bağlı açıqlama vermişdir. Hesab edirəm ki, tam, mənqıqli bir açıqlama idi. Amerika ilə bizim ikitərəfli formatda əlaqlorımız uğurla inkişaf edir. Bir çox sahələrdə biz tərəfdəş kimi fealiyyət göstəririk. Təbii ki, Amerika superdövlət kimi, bu məsələ ilə də bağlı öz sözünü deyir. Biz Amerikanın mövqeyindən də razıyıq.

— **İyul ayında Ermənistana Tovuz şəhərinə hücum etdi. İndi bu əməliyyat vaxtı yenə də mülki yaşayış məntəqələrini vurur. Bu-nu Ermənistannın Azərbaycanı taxribata çəkmək üçün etdiyini bir qədər avval demişdiniz. Taxribata çəkməkdən başqa, bu məntəqələrin, xüsusilə də Tovuz şəhərinin, Mingəçevirdəki elektrik stansiyasının hədəfə alınması, bu kimi hədəflərin vurulması, əslində, regiondakı enerji təhlükəsizliyini də təhlükə altına alırmı? Bu, enerji xətlərinin hədəfə alınması anlamına gəlirmi? Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, TANAP layihəsini nəzərdə tuturam. Bunlarla bağlı nə deyə bilirsınız?**

— Təbii, bu da Ermənistannın hədəflərindən biridir. Bunu onlar gizlətmirdilər və eyni zamanda, bu hadisələr qədər Ermənistən rəhbərliyi tərafından verilən açıqlamalarda göstərilmişdir ki, onlar bizim strateji enerji infrastrukturumu vurmaq fikrindədirlər. Boru xətləri ni, eyni zamanda, Sənqəçal neft-qaz terminalını, hansı ki, dünya miqyasında en böyük neft-qaz terminallarından biridir. Əslində, Tovuz hadisələrinin səbəblərindən biri də məhz bu id - yəni Azərbaycan torpaqlarını işğal etmək, ondan sonra müzakirə masasında öz mövqeləri ni gücləndirmək, eyni zamanda, bizim strateji enerji xətlərimizə ya yaxınlaşmaq, ya da ki, onları nəzarət altına almaq və ondan sonra bizə diktə etmək. Bu, ermanı dövlətinin planlarında hər zaman olan bir məsəldir. Onlar bunu gizlətmirlər. Mingəçevir elektrik stansiyasının vurulması da bu planın bir tərkib hissəsidir. Çünkü Mingəçevir stansiyası nəinki Azərbaycamın, bütün Cənubi Qafqazın en böyük stansiyasıdır. Baxmayaraq ki, biz son illər arzında bir çox stansiyalar inşa etmişik, bu gün Mingəçevir bizim en böyük stansiyamızdır və ölkəmizin böyük hissəsinin elektrik enerjisini o təmin edir. Əgər o sıradan çıxısaydı, təbii ki, enerji məsələlərində müəyyən problemlər yaranı bilərdi. Bu gün Azərbaycan həm xam neft, həm təbii qaz, həm də elektrik enerjisi ixrac edir. Yəni bizdə istehsal olunan elektrik enerjisini artıq hissəsi ni ixrac edirik. Bu, bizim iqtiyası potensialımıza hesablanan bir addım idi və bir daha Ermənistandan, Ermənistən rejiminin cinayətkar mahiyətinin bütün dünyaya göstərir.

— **Cənab Əliyev, Dağılıq Qarabağda nə qədər Azərbaycan əhalisi yaşayır?**

— Dağılıq Qarabağda bu gün bir dənə də azərbaycanlı yoxdur, hamısı qovuldu. Həm Dağılıq Qarabağ ərazisindən, həm də ki, Dağılıq

Qarabağın, – Dağılıq Qarabağ bir muxtar vilayət idi sovetlər dönməndə, – ətrafindakı 7 rayondan da bütün azərbaycanlı əhalisi qovuldular. Sovetlər dönməndə, 1980-ci illərin sonunda Dağılıq Qarabağın əhalisinin yüzde 25-i azərbaycanlıları iddi. Şuşa şəhərinin əhalisinin 98 faizi azərbaycanlılardan ibarət idi. Şuşa bizim qadim tarixi şəhərimizdir. Birinci mərhələdə bütün azərbaycanlılar Şuşadan, sonra Xankəndidən, digər şəhər və kəndlərdən, daha sonra Dağılıq Qarabağın ətrafindən olan yeddi bölgədən qovuldular. Bu gün Dağılıq Qarabağda və işğal altındaki ətraf bölgələrdə Azərbaycan əhalisi yoxdur. Biz indi qayydacığımız. Ancaq indiki toqquşmalar başa çatandan sonra biz, əlbəttə ki, o bölgələrə qayydacığımız.

– Azərbaycanlılar işğal altındaki Qarabağ torpaqlarından qovuldular dediniz. Amma hazırda Azərbaycanın digər torpaqlarında da çoxlu sayıda erməni əhali yaşayır. Bununla bağlı nə söyləyərdiniz?

– Bu da többi iddir. Çünkü Azərbaycanda bir çox millətlər yaşayır, bir ailə kimi yaşayır və Azərbaycan dünya miqyasında multikultural ölkə kimi tanınır. Bunu həm Birləşmiş Millətlər Təşkilatı, eyni zamanda, humanitar sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar qeyd edirlər. Azərbaycan tolerantlıq, milli, dini dözmülük məkənidir. O cümlədən bizzət bu gün minlərlə erməni yaşayır, onlar bizim vətəndaşlarımızdır. Onlar da başqa millətlər kimi normal yaşayırlar. Əlbəttə, bu müharibə, münaqişə başa çatandan sonra mən eminəm ki, bu gün Dağılıq Qarabağda yaşayan ermənilər də bizimlə bərabər yaşayacaqlar. Azərbaycan çoxmillətli ölkədir, tarixən belə olub. Hesab edirəm ki, bu, bizim böyük üstünlüyüümüzdür.

Amma Ermənistanda heç bir başqa millət yaşamır. Ermənistanda dünya miqyasında çox nadir ölkələrindən ki, orada əhalinin yüzde doxsan doqquzu ermənilərdir. Bütün digər millətlər oradan qovuldular. İlk növbədə, azərbaycanlılar qovuldular, ondan sonra digər millətlər qovuldular. Ermənistana monodövlətdir və bu, bir daha onu göstərir ki, irəcili dövlətdir. Heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir. Ya o əziyyətə dözməyərək özü oradan çıxır, ya da ki, zor gücü ilə çıxırlar.

– Canab Prezident, bir neçə sualım qaldı, icazənizlə, onları da söyləyim. Bir daha əməliyyat zonası ilə bağlı mövzuya qaydasi olsaq, xüsusən pilotsuz uçuş aparatlarının və silahlı pilotsuz uçuş aparatlarının Azərbaycan Ordusunun arsenallına daxil edilməsi necə bir fərq yaratdı?

– Cox böyük fərq yaratdı. Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatları çox müasir, çağdaş texnologiyalar asasında yaradılmış silah növüdür və dünyada cəmi bir neçə ölkə var ki, belə imkanlara malikdir. Bu da Türkiyənin həm texnoloji, həm iqtisadi, həm intellektual potensialının təzahüründür. Əlbəttə ki, belə imkanların bizdə olması işimizi asanlaşdırır və insanların, əsgərlərinin həyatını xilas edir. Çünkü onlar olmasayıd, havadan vurulan hamin tankları, topları və digər erməni texnikasını biz gərk yerdən vurayırdı. O da çox böyük insan itkisini gətirir çıxara bilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi üçün biza böyük üstünlük verir. Eyni zamanda, onların texnologiyası mükəmməldir.

– Hava hücumundan müdafiə sistemlərindən söz düşmüşkən, Ermənistən tərəfində xüsusən Rusiyadan alınan müasir hava hücumundan müdafiə sistemləri var – “S-300”-lər kimi. Həmçinin Azərbaycan Ordusunda da müdafiə sistemləri var, ancaq bu silahlara yoxdur. Sizə bu, ikili standart yaradırırmı?

– Xeyr, bizdə “S-300” hava hücumuna qarşı qırğular var, biz onları Rusiyadan almışqı. Rusiyadan bir çox silahları almışqı. Burada heç bir məhdudiyyət yoxdur. Ona görə ikili standartlardan danış bilmərəm. Yalnız bir fərq ondadır ki, biz bunu pulla alırıq və bu da çox bahalı sistemlərdir. Ermənistən isə bir çox hallarda pulsuz alır. Yəni hədiyyə kimi, ya da ki, kredit şəklində alır. Amma o kredit kağız üzərində qalır, qaytarılır. Təbii ki, bu bahalı silahlardan Ermənistana pulsuz verilməsəydi, Ermənistən buna sahib olması müzakirə mövzusu ola bilərməzdə və bu münaqişə çoxdan çözüldür. Çünkü Ermənistənin silahlanması və pulsuz silahlanması onlarda bir əməniyyət yaratdı ki, bu torpaqları işğal altında əbədi saxlaya bilərlər. Yəni fərq bundadır. Ancaq bizim imkanımız var ki, Rusiyadan silahlardan alaq. Biz başqa ölkələrdən də silahlardan alırıq. Bu məsələ ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Bəzi ölkələr var ki, onlar bizə embargo qoymalar, ancaq bu, bizə o qədər də böyük problem yaratır. Çünkü indi silah bazarı daha çox şəxələnmış bazardır, coğrafiyası da genişlənir. Mən bu yaxınlarda demisəm, bu gün Türkiyənin müdafiə sənayesi o qədər sürətlə inkişaf edir ki, ümidi edirəm, gələcəkdə bizim Türkiyə silahları ilə təchizatımız da ha yüksək səviyyəyə qalxacaqdır.

– Bizim burada diqqətimizi çəkən bir məsələyə toxunmaq istəyirəm. Hara getsək, Bakıda və ya münaqişə bölgəsindəki şəhər-

**lərə, Tərtərdə – hər yerdə Azərbaycan bayraqlarının yanında  
Türkiyə bayraqlarını da görürük. Bununla bağlı nə söyləmək is-  
tərdiniz.**

– Bu, əslində, hər zaman belə idi. Çünkü Türkiyə bizim üçün tək-  
cə müttəfiq və on yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir,  
necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bayrağı bizim üçün əziz  
bayraqdır, Azərbaycan bayrağı qədər ozurdır. Ancaq təbii ki, bu münə-  
qişə, bə döyüslər zamanı Türkiyənin daqiq mövqeyi, cənab Prezident,  
mənim qardaşım Rəcəb Tayyib Ərdoğanın açıklamaları, Azərbaycana  
göstərilən dəstək, Türkiyədən gələn məktublarda insanların “Azərbay-  
can tək deyil” sözləri, albəttə ki, Türkiyəyə olan məhəbbəti daha da ar-  
tirdi. Siz da bunun şahidinizin ki, bütün bölgələrdə Türkiyə və Azər-  
baycan bayraqları bir yerdə dalgalanır. Eyni zamanda, bə gün Türkiyədə  
də Türkiyə ilə Azərbaycan bayraqları bir yerdə dalgalanır. Mənə  
göstərilən o videokadrlar da bizi çox duygulandırır, çox məmən edir  
ki, bizim türk qardaşlarımız orada avtomobiləri, binaları Türkiyə və  
Azərbaycan bayraqları ilə bəzəmişlər. Yəni bu, əsl qardaşlıq, həmrəy-  
lik rəmziidir. Azərbaycanı Türkiyə qədər dəstəkləyən ikinci ölkə yox-  
dur. Dünyada Türkiyəni də Azərbaycan qədər dəstəkləyən ikinci ölkə  
yoxdur. Bu, bizim böyük sərvətimizdir.

**– Son səlalı ünvanlayacam, cənab Prezident. Hazırda qar-  
şınızda mənəm yerimə Ermənistanın baş naziri Paşinyan olsayıdı,  
ona nə söyləyərdiniz?**

– Əslində, mənim ona sözüm yoxdur. Çünkü mən onunla dəfələr-  
lə görüşmüştüm. İki il bundan əvvəl o, hakimiyyətə gələndən sonra  
bizim ilk təməslerimizdə hesab edirəm ki, aramızda çox yaxşı səhbat  
olmuşdu. Mənim də ümidişim var idi ki, o, yeni baş nazir kimi Ermə-  
nistanın işğalçı siyasetinə düzəlişlər, dəyişikliklər edəcək, anlaya-  
cqadır ki, bu münəqişə həll olunmasa bölgəyə sülh gəlməyəcək, çevri-  
liş zamanı hakimiyyətə gəlmış, böyük vədlər vermiş bir insan kimi o  
vədləri tuta bilməyəcək, yerinə yetira bilməyəcək. Çünkü əgər Azər-  
baycan ilə Ermənistanın əlaqələri normallaşmasa, Ermənistanın iqtisadi  
inkişafından danışmağa daymaz. Ümid edirdim ki, o, bunu anlayır  
və Ermənistan'dan gələn ilk məsajlar çox müsbət idi. Biz də təmkin  
göstdərkim, onların xahişini nəzərə alaraq atəşkəs rejimini möhkəmlən-  
dirdik və demək olar ki, son iki il ərzində atəşkəs rejimi möhkəm sax-  
lanılan rejim idi. Bunu Minsk qrupunun həmsəndləri də öz açıklamala-

rında qeyd etmişlər. Ancaq sonra nəyi gördük? Onu gördük ki, o, bizi  
aldatdı. Amma hesab edirəm ki, siyasetdə bu, çox yanlış bir yoldur.  
Aldatmaq olmaz. Bizim sözümüz imzamız qədər keçərlidir. Ancaq bi-  
zə verilən sözlər yalan çıxıdı və onun tərəfindən “Qarabağ Ermenistan-  
dır və nəqəl” deməsi müzakirələrə faktiki olaraq son qoydu. Ondan  
sonra digər taxribatçı açıqlamalar, o cümlədən Azərbaycan Dağılıq Qa-  
rabağla, yəni qondarma “Dağılıq Qarabağ respublikası” ilə danişqılar  
aparmalıdır kimi boyanalar verildi. Bu da danişqılar formatına vurulan  
zərbə idi. Təkcə biz yox, Minsk qrupu da bunun əleyhinə çıxmış-  
dir. Sonra iyul ayında Tovuzda hərbi taxribat törətdilər, avqustda tax-  
ribat qrupunu göndərdilər və keçən ay artıq genişməyəcək hücum ha-  
yata keçirdilər. Ona görə mən ona bütün sözlərimi demişdim. Mənim  
sözüm erməni xalqınadır ki, onlar öz hökumətini məsuliyyətə cəlb et-  
sinlər, onlardan atəşin dayandırılmasını, işğala son qoyulmasını tələb  
etsinlər, öz övladlarını, öz uşaqlarını müharibəyə göndərməsinlər,  
Azərbaycana göndərməsinlər. Çünkü bu gün qondarma “Dağılıq Qara-  
bağ respublikasının ordusu”nın 90 faizini Ermenistan vətəndaşları  
təşkil edir, yəni “Dağılıq Qarabağ ordusu” anlayışı yoxdur. Nə üçün  
Ermənistanda doğulmuş bir insan gəlib Azərbaycan torpaqlarında biza  
qarşı vuruşmalıdır? Ona görə mənim sözüm erməni xalqınadır ki, bə  
gün Azərbaycanda ermənilər rahat yaşayır, bundan sonra da yaşıya-  
caqlar. Onların normal yaşaması üçün Azərbaycan dövləti hər şeyi  
edir. Ermənistən rəhbərliyinə bir sözüm var ki, siz işğal edilmiş tor-  
paqlardan nə qədər tez çıxsanız, sizin üçün o qədər də yaxşı olacaq.

**– Cənab Prezident, bu tarixi günlərdə, döyüslərin davam et-  
diyi bir vaxtda çox önemli açıklamalar verdiniz. Müsahibə üçün  
bir daha CNN Türk televiziyası adından çox təşəkkür edirəm.**

– Mən də sizə təşəkkür edirəm, CNN Türk televiziyası, demək  
olar ki, hər gün gözəl reportajlar yayımlayır. Studiyalarda canlı müzakirələr  
təşkil edilir, bə müzakirələrə önemli insanlar qatılır. Azərbay-  
cana göstərilən birmənəli dəstəyə görə kanalımız təşəkkürümüzü bildirirəm.  
Türkiyənin bütün media topolumuna təşəkkürümüzü bildirirəm ki,  
onlar bu ağır günlərdə bizimlə bir yerdərlərlər.

**– Çox sağlam olun, bir daha təşəkkür edirəm.**

**– Sağ olun, təşəkkür edirəm.**

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “EURONEWS” TELEVİZYASINA MÜSAHİBƏ VERİB

7 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 7-də “Euronews” televiziyasına müsahibə verib.

– İndi Azərbaycan Prezidenti İlham Əliyev bizimlə bağlıdır. Vaxt ayırdığınıza görə təşəkkür edirəm. Ataşkəsin əldə olunması və gərginliyin deeskəsiyi ilə bağlı beynəlxalq ictimaiyyətin güclü və davamlı təzyiqi var. Döyüşlər davam edir, hətta daha da gərginləşir. İndi Sizin münaqişədə məqsədiniz nədən ibarətdir?

– Ataşkas birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir. Bildiyiniz kimi, sentyabrin 27-də Ermənistan biza hücum etdi, bizim hərbi mövqelərimizə hücum etdi, infrastruktura ziyan vurdu, mülki şəxslər hücum etdi. İndiyədək, demək olar ki, 30 mülki şəxsimiz Ermənistanın hücumu, o cümlədən ballistik mərməri və kasetli bombalarla törədilmiş hücum nəticəsində hələk olub.

Bizim öks-hücumumuz uğurlu oldu. Biz işgal olunmuş ərazilərimizin bir hissəsini məzad etməyə müvəffəq olduk. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpə edilməsidir. Ermənistan qoşunlarının işgal olunmuş ərazilərdən çıxarılması ilə bağlı biza vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənəlidir. Düşünürəm ki, bundan sonra ataşkəsin əldə olunmasına cəhd göstərilməlidir.

– Sizin qeyd etdiyiniz ölkələr dəfələrlə ataşkəs çağırış ediblər. Niyə bu baş vermir? Niyə Siz bunun dərhal baş verməsi üçün çalışırmıınız?

– Çünkü biz dəfələrlə hücumda məruz qalmışık. Son üç ayda Azərbaycana üç hücum edilib. Biri iyulda Ermənistan-Azərbaycan sərhədində, Dağlıq Qarabağ regionundan uzaqda olub və Ermənistanın məqsədi Azərbaycanın yeni ərazilərini işgal etmək idi. Onlar bunu etməyə mü-

vəffəq olmadılar. Ordumuz onları mağlub etdi. Sonra avqustun 23-də onlar bizim mülki şəxslərimiz və hərbiçilərimizə qarşı terror aktları tərətmək üçün diversiya qrupu göndərdilər. Bu da onlar üçün uğursuz oldu. Çünkü diversiya qrupunun başçısı saxlanıldı və o, eynilə mənim indi dediklərimə dair ifadələr verir. Sentyabrın sonunda onlar bizim kəndlərimiz və şəhərlərimizə qarşı genişmişqaylı hücumu keçidilər. Sizə deyə bilərəm ki, bu günə qədər 900 ev tamamilə dağılıb və ya zərər çəkib, mülki şəxslər arasında çox sayda tələfat və yaralı insanlar var. İndi Ermənistan çox acı mağlubiyətlə üzərində onlar atasək üçün yalvarıllar. Ataşkası onlar özləri pozular, Ermənistan qoşunlarının tam, dərhal və qeyd-sərtərsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymurlar. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Minsk qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuləldilməzdür. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status-kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin ən tez zamanda həlli istiqamətində müüməh addım olacaq.

– Cənab Prezident, bu münaqişənin hər iki tərəfində mülki şəxslər qətlə yetirilib. Siz bunu öz məqsədlərinizlə necə uyğunlaşdırırsınız?

– Əlbəttə, biz təssüflənirik ki, mülki şəxslər qətlə yetirilir. Söz-süz ki, bu hücumu biz töötəməmişik, hücumun mənbəyi olmamışq. Çünkü bəhə, sentyabrin 27-də şəhər onların etdiyi ilk iş oldu. Onlar bizim şəhər və kəndlərimizə hücum etdilər və biz cavab verməli olduğum. Lakin bizim cavabımız asasən və başlıca olaraq onların hərbi mövqelərinə, tanklarına və silahlara oldu. Bizim döyüş meydanında etdiyimiz internetdə var. Bizim dronlarımız və digər avadanlıqlarımız yalnız işgal olunmuş ərazilərdə hərbi hədəfləri məhv edir. Əfsuslar ki, Ermənistan yerlərdə daha çox adəmin olması üçün mülki şəxslərdən istifadə edir. Çünkü onların demografik vəziyyəti çox pisdir və bizi, sadəcə, silahları yanında mülki şəxslərin olması ilə bağlı videolar var və əlbəttə ki, eger şəxs oradadırsa...

– Söyünlüyü kasdiyimə görə üzr istayıram, cənab Prezident. Ermənistan deyə bilar ki, bu döyüşdə onlar tərəfdən mülki şəxslər qətlə yetirilib və onlar bu zorakılığın niyə yenidən sentyabrin 27-də alovlandılarını mübahisə edərlər. İcazə verin, Xarici İşlər nazirinizin ötən il verdiyi vədi qeyd edim. Deyilmişdi ki, xalqları sülhə

**hazırlamaq üçün konkret tədbirlərin görülməsi vacibdir. Bizim hazırda gördüklərimiz bunun əksidir. Siz məlki şəxslərin əzablarını necə məhdudlaşdırmağa çalışırsınız?**

– Bilirsiz, biz müharibənin başlanmasına görə məsul deyilik. Dediym kimi, biz Azərbaycanın işgal edilmiş ərazilərində yerləşən Ermənistən ordusunun fiziki hücumuna məruz qalmışdıq. Bundan əlavə, Ermənistəndəki indiki rejim danişqılar prosesini məhv etmək üçün hər bir şeyi etmişdi. Düz bir il bundan əvvəl Ermənistənən baş naziri Azərbaycanın işgal olunmuş ərazisində keçirilən aksiyada “Qarabağ Ermənistəndir” bayan etmişdir. Bu bayanat faktiki olaraq danişqılar prosesini məhv etdi. Çünkü danişqılar masasında olan və münaqişənin həlli üçün əsas təşkil edən prinsiplər işgal altındakı ərazilərin Azərbaycana qaytarılmasını talab edir. Ermənistənən baş naziri Azərbaycana bir santimetr torpağın belə qaytarılmayacağını, “Qarabağ Ermənistəndir” deyəndi, onlar Cenevə Konvensiyasının kobud pozuntusunu səyilan əcnəbi şəxslərin işgal olunmuş ərazilərdə məskunlaşmasına təşkil edəndə danişqılar prosesini məhv edirlər. Bundan sonra bizi buna görə güñahlandırmış üçün onlar bize üç dəfə – iyul, avqust və sentyabr aylarında hücum edirlər. Biz onları döyüş meydانında məğlub etdikdə onlar Azərbaycanı dayandırmış üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar. Biz dayanmaq istəyirik, lakin biz işğalın dayanmasını istəyirik. Buna görə Ermənistənən üvənəsinə əsas mesaj ondan ibarət olmalıdır ki, biz Ermənistən torpağındə deyilik, biz öz torpağımızdayıq. Bizim torpağımız 27 il ərzində...

**– Ermənistən Türkiyənin burada ciddi təsir göstərdiyini, o cümlədən hərbi yardım kimi məsələlərdə sizi təchizatla təmin etdiyini deyəcək. Siz Türkiyənin bu münaqişədə ölkənizə nə dərəcə təsir göstərdiyini və hərəkətlərinizə süratlandırdığınızı deyə bilərsiniz?**

– Bu, tamamilə yanlış infirmasiyadır. Türkiyə bizim üçün güclü müttəfiq, tərəfdəş və qardaş ölkədir. Əlbəttə ki, onların verdiyi bəyannatlar onları mövqeyini ifadə edir və biz bu dəstəyə görə Türkiyə hökumətinə, Türkiyə Prezidentinə və Türkiyə xalqına minnətdarlıq. Lakin Türkiyə heç bir digər şəkildə bu münaqişəyə cəlb olunmayıb. Ermənistən mediaya belə feyk xəbərlər yaymaqla Azərbaycan Ordusunun bacarığını azaltmaq istəyir. Biz özümüz savşarıq. Bəli, biz Türkiyədən silahlar alıraq, lakin biz təkcə onlardan almırıq. Bizim əsas silah təchizatımız Türkiyə deyil. Yəqin bu barədə hər kəs bilir. Beləliklə,

bizim müasir türk avadanlığımız, o cümlədən döyüş dronlarını almağımız faktı heç kim üçün problem olmamalıdır. Çünkü Ermənistən silahları pulsuz əldə edir. Biz onlara görə pul ödəyirik, Ermənistən pulsuz alır. Türkiyə heç bir digər şəkildə münaqişəyə cəlb olunmayıb.

**– Biz burada silahlar və döyüş barədə danışmağa davam edirik. Diplomatiya Sizin üçün hələ də bir seçim yoludurmu? Bu münaqişədən fərqli çıxış yolunu tapmaq üçün Siz Ermənistənən baş naziri ilə bir araya gəlib danişqıları apararsınız?**

– Səzə deyə bilərəm ki, prezidentlik müddətimdə Ermənistənən iki sabiq prezidenti və indiki baş naziri ilə bəlkə də onlara danişqı aparmışam. Əvvəlki debatlar ərzində biz danişqılar masasında əsaslı irəlililiyi nail olmuşduq. Biz bugünkü münaqişənin həlli üçün prinsipləri işləyib hazırlamışdıq. Biz konstruktiv idik. Danışqılar 1992-ci ildən bəri davam edirdi. Təsəvvür edirsiniz? Demək olar ki, 30 il müdətində biz ümidiylərə yaşayırdıq. Vəsitiçilər bizi “bir az gözlöyin, Ermənistənən tərəfindən daha konstruktiv yanaşma olmalıdır” deyirdilər. Lakin iki il bundan əvvəl dövlət çevrilişi nəticəsində bu baş nazir həkimiyətə gələndən sonra danişqılar prosesini tamamilə məhv etdi. Mənim onunla dəfələrlə görüşlərim olmuşdur, lakin bu görüşlər tamamilə mənasız idi. O, mənə əraziləri geri qaytarmayıcaqlarını dedi, onlar Dağılıq Qarabağın Ermənistənə birləşməli olduğunu deyirdi. Beləliklə, bular mənim üçün tamamilə qəbul edilməz təsləblər idi və onlar vəsitiçilər üçün də qəbul edilməz idi. Ermənistən hökuməti mövqeyini dayışməlidir, maksimalist mövqeyindən çəkinməlidir, “Qarabağ Ermənistəndir” deməyi dayandırmalıdır. Çünkü bu, həqiqət deyil, danişqılar prosesini məhv edir və əlbəttə ki, biz geriləyirik. Yeri gəlmış kan, sabah bizim Xarici İşlər nazirimiz Minsk qrupunun səfirləri ilə görüşmək üçün Cenevrədə olacaq. Mən bildiyim qədər, Ermənistənən xarici işlər naziri oraya ayın əvvəlində getməli idi, lakin o, buna məhəl qoymadı. O, orada deyil. Bizim Xarici İşlər nazirimiz oradadır. Bu, ki-min danişqılar aparmaq istədiyini, kiminsə, sadəcə, Azərbaycanı güñahlandırmış istədiyini nümayiş etdirir.

**– Prezident İlham Əliyev, “Euronews”un xüsusi buraxılışında biza qoşulduğunuz üçün Sizə təşəkkür edirəm. Bizə vaxt aydınlarınız üçün çox sağ olun.**

– Təşəkkür edirəm.

<https://president.az/articles/42101>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN “CNN INTERNATIONAL” TELEVİZİİYA KANALININ “CONNECT THE WORLD” VERİLİŞİNDƏ MÜSAHİBƏSİ YAYIMLANIB

9 oktyabr 2020-ci il

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN International” televiziya kanalının “Connect the World” verilişində müsahibəsi yayımlanıb.

— Mən Ermənistən prezidenti ilə danışdım və o, mənə dedi ki, bu munaqışa əvvəlki toqquşmalardan kəskin şəkildə fərqlənir. Çünkü Türkiyə Azərbaycana açıq şəkildə dəstək göstərir. Üstəlik, o, mənə dedi ki, Türkiyə öz zabitləri, generalları, muzdluları, terrorçu cihad döyüşürləri ilə Dağlıq Qarabağda döyüsmək üçün Azərbaycana minlərlə adam gotırıb. Türkiyə öz hərbi gücü ilə güya müyyən beynəlxalq logistik strukturları qorumaq üçün orada olduğunu deyir. Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri və ya türk avadanlığı varmır?

— Bəli, türk avadanlığı var. Türk qüvvələri yoxdur. Səmimi deşəm, Ermənistən prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayia yamaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki sizin mənə təqdim etdiyiniz kimi, onun dedikləri, mən onun dediklərini görməmişəm, lakin manım sizdən eşitdiklərim tamamilə yanlışdır, bu, yanlış infirmasiyadır. Türkiyə biza dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasadyı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqə olmasayı, çox güman ki, bu gün Ermənistən öz məqsədində nail olmuş olardı. Bu da munaqışının coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu munaqışaya cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər. Mən, həmçinin Ermənistən prezidentinə 1990-ci illərin əvvəlində Ermənistən bizim torpaqları işgal

etdikdə onun arkasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işgal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var. Buna görə Ermənistən tərəfindən “Azərbaycana kimse kömək edir” demək tamamilə səhv və yanlış infirmasiyadır, biz bunu redd edirik.

— Siz dediniz ki, Azərbaycanda türk avadanlığı var, hansı növ türk avadanlığı var, cənab Prezident?

— Silahlar, türk silahları. Təkcə türk silahları yox, rus, İsrail, Belarus, Ukrayna silahları və sair. Çünkü bu gün bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir və biz bunlara görə pul ödəyirik. Ermənistən silahları necə və haradan əldə etməsinə nəzər salsanız görərsiniz ki, onlarda olan silahlara görə onlar ödəniş etmək imkanında deyillər. Çünkü bu, milyardlarla dollardır və kasib ölkə üçün bu, mümkünsüzdür. Onlar öz müttəfiqlərindən silahları pulsuz əldə edirlər, biz silahlara ödəniş edərkən onları alırıq.

— Yaxşı, icazənizlə Sizə bu suali verim. Biz ən azından sizin bazalarınızın birində türk qırıcı təyyarəsinin olmasına dair peyk tasvirlərini görmüşük. Siz F-16 qırıcı təyyarələr almamısınız. Beləliklə, Azərbaycan üçün güclü dəstəyi nəzərdə tutan F-16 qırıcı təyyarələrin yerdə olması doğrudurmu?

— Siz yerdə dedikdə man sizinla razıyam. F-16 qırıcı təyyarələr Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmədi. Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adot olunan haldır. Yeri gəlmışkən, bu il pandemiya səbəbindən bizi yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistənən bizi hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcı təyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər hansı bir döyüşdə iştirak etmirlər. Yeri gəlmışkən...

— Siz F-16 qırıcı təyyarələrin istifadə olunmamasını birmənali şəkildə deyirsiniz?

— Mən bunu birmənali şəkildə deyirəm və hətta sizə bir erməni feyk xəbəri haqqında da söyləmək istəyirəm. Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurdığını demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandırınlar indi bizi bizi üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər oldu-

ğunu bilir. F-16 qırıcı təyyarələr buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi yerdədir.

– **Uzunmüddətli münaqişənin 1990-ci illərdən bəri həll yolunu axtaran ATƏT-in Minsk qrupuna Fransa, Amerika Birləşmiş Ştatları və Rusiya həmsədrlik edirlər. Fransanın xarici işlər naziri xüsusi olaraq xəbərdarlıq etmişdir ki, Türkiyənin Azərbaycanın arxasında durması bu münaqişənin beynəlxalq münaqişəyə çevirilməsinə risk altına atır. Siz deyirsiniz ki, Türkiye səz dəstək göstərir, lakin bu dəstəyin münaqişənin daha da pisləşməsinə gətirib çıxarlığını deyən fransızlara sözünü nödir?**

– Mən bununla razı deyiləm. Dediym ki, Türkiyə regionda və xüsusilə Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə sabitləşdirici rol oynayır. Hər bir ölkənin tərəfdaşı və ya müttəfiqi ola bilər. Azərbaycan və Azərbaycan xalqı Türkiyə kimi tərəfdaşa, müttəfiqə və qardaş ölkəyə malik olmaqdan çox xoşbaxtdır. Biz Ermənistanın Fransanı özüne müttəfiq hesab etməsinə etiraz bildirmirik və Fransız hazırda Ermənistana ən çox dəstək göstərən ölkədir. Eyni zamanda, biz görürük ki, müttəfiqlərin seçilməsi ölkələrin özündə asılıdır. Məsələn, Fransanın xarici işləri naziri Rusyanın Ermənistana pulsuz silah verərək onu dəstəkləməsindən narahat deyil və o, bunun münaqişəni beynəlxalq bir münaqişəyə çevirəcəyini düşünür. Lakin Türkiyə legitim, siyasi dəstəyini ifadə etdiğə bu, narahatçılıq yaradır. Səmimi desəm, bir NATO ölkəsinin digar NATO ölkəsinə qarşı belə hərəkat etməsini başa düşə bilmirəm. NATO-ya üzv ölkələr müttəfiq olmalıdır, lakin biz bunu görmürük.

– **Hazırda sizin yürütüdünüz kampaniyanın məqsədlərini açıq şəkildə bəyan edə bilərsinizmi?**

– Bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaq hüququmuzu müdafiə etməkdən ibarətdir. Sentyabrın 27-da Azərbaycanın hərbi mövqelərinə, şəhər və kəndlərimizə artilleriya atəş-i açan Ermənistan olmuşdur. Toqquşmalar gedən günlərdə Ermənistən orduyu tərəfindən 31 nəfər mülki şəxs qatla yetirilmişdir, demək olar ki, 200 nəfər yaralanmışdır, mindən çox ev dağdırılmış və ya onlara ciddi ziyan dəymışdır. Biz cavab verməli idik, özümüzü müdafiə etməli idik. Bizim cavabımız Ermənistən üçün çox həssas və ağırılı oldu. Onlar çox ciddi mağlubiyət acısını yaşadılar, onlar bizdən qaçdılar, biz ərazimizin bir hissəsini azad etdik, biz işğaldən azad olunmuş əra-

zılərə milli bayraqımızı sandıq. Biz ərazi bütövlüyüümüzü bərpa edirik və biz haqqımızı. Biz öz torpağımızda savaşırıq, Ermənistən digər ölkənin torpağında vuruşur.

– **Hərbçilər arasında nə qədər itkiniz var?**

– Hərbçilər arasında itkilərə gəldikdə, mən artıq bu barədə demisəm. Bütün toqquşmaların aktiv fazası bitəndən sonra bu məlumatı açıqlayacaq.

– **Siz bütün Dağılıq Qarabağı, mübahisə predmeti olan bütün torpaqları geri götürmək niyyətindəsiniz?**

– Biz Dağılıq Qarabağdan və sabiq Dağılıq Qarabağ Muxtar Vilayətinin əhatə edən yeddi rayondan danışırıq. Çünkü Ermənistən nəinki təkcə Dağılıq Qarabağı işğal edib və muxtar vilayətin əhalisinin 25 fəzini təskil edən bütün azərbaycanlıları oradan qovub, eyni zamanda, əhalisinin sayı 700 min olan Azərbaycanın yeddi rayonunu işğal edib. Beləliklə, bizim əmək məqsədimiz bu əraziləri azad etmək və azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına imkan yaratmaqdır. Dağılıq Qarabağı gəldikdə, biz hesab edirik ki, – bu, dəfələrlə rəsmi şəkildə bəyan olunmuşdur, – müharibə bitəndən, işğalçı qüvvələr çıxarıldıqdan sonra multietnik əhalisi olan istənilən digər ölkədə olduğu kimi, Dağılıq Qarabağdakı ermənilər və azərbaycanlılar yan-yanaya yaşayacaq və əminəm ki, bir gün onlar bir-birinə yaxşı qoşuş olacaqlar.

– **Ermənistən prezidenti sizin sizin qoşunlarınızın Dağılıq Qarabağdan çıxarılmış ilə bağlı vaxt cədvəlinin müəyyən olunmasına dair tələbinizin münaqişənin “Dağılıq Qarabağ respublikası” ilə olduğunu üçün onlara təqdim edilməli olduğunu mənən deyib. O təkəd edir ki, Dağılıq Qarabağda ermənilərin min illər boyu yaşadığını görə əhalinin 95 faizi ermənilər olub. Siz deyirsiniz ki, Qarabağ Azərbaycandır, lakin etnik ermənilərin qorxularına dair nə deyə bilərsiniz?**

– Əvvələ...

– **Bir dəqiqə cənab, Azərbaycan hökuməti torpaqları geri götürsə, onlara etnik tamizləməyə məruz qala bilərlər.**

– Mən başa düşürəm. Bu gün Azərbaycanda minlərlə erməni ölkəmizin müxtəlif şəhərlərində, əsasən paytaxt Bakıda yaşayır. Bizim ikinci ən böyük şəhərimiz olan Gəncəyə hücum üçün ermənilərin istifadə etdiyi uzunməsafəli dağdıcı mərmilərdən biri olan “Smerç” erməni qadının evinə düşüb. Beləliklə, bu gün Azərbaycanda sülh və la-

yaqıt içinde yaşayan minlərlər erməni var. Lakin bütün azərbaycanlılar Ermanistandan qovulmuşdur. Ermənistən əhalisi 99 faiz ermənilərdən ibarətdir. Onlar bizə qarşı etnik təmizləmə tərədiblər. Erməni prezidenti yenə də yalan deyir. Bu gün Dağlıq Qarabağda əhalinin 95 faizi ermənilər deyil, əhalinin 100 faizi ermənilərdir. Çünkü orada yaşayan 25 faiz azərbaycanlı əhali Ermənistən rejimi tərəfindən etnik təmizləmeye məruz qalmışdır.

Man təssüf edirəm ki, belə mühüm vəzifə tutan şəxs yalanlar yayır. İnternete baxın. XIX əsrin əvvəlində Azərbaycanın Qarabağ xanı ilə rus generalı arasında imzalanmış Kürakçay sülh müqaviləsinə baxın. Erməni əhalisi haqqında heç bir şey deyilmir. Erməni əhali bizim torpağımıza Rus-İran müharibələrinən sonra Rusiya imperiyasının tərəfindən regionun dini tərkibini dəyişdirmək məqsədilə köçürüllər. Bu, tarixi faktdır. Ermənistən prezidentinin dedikləri isə feykdir, tamamilə feykdir.

— **Mən qeyd etməliyəm, Sizin dediyinizə görə, Ermənistən prezidenti yalan və feyk məlumatlar yayır, o, Azərbaycanın və Sizin haqqınızda eyni şəyleri deyib.**

— İnternete baxın, sənədlərə baxın. Siz kimin doğru damışdığını və kimin yalan danışığını görəcəksiniz.

— **Mən deməliyəm, həzirdə har bir tərəf bir-birini təhqir edir. Azərbaycan beynəlxalq vasitəciliyi necə qəbul edərdi və hərbi əməliyyatı dayandırırdı? Sizin bu barədə son sözünüz nədir?**

— Bizda 28 ildir ki, beynəlxalq vasitəciliyə var. ATƏT-in Minsk qrupu 1992-ci ildən bu yana 28 ildir ki, faktiki olaraq passiv formada “faaliyyət” göstərir. Bu vasitəciliyə heç nəyə görətib çıxarmadı. Bu vasitəciliyə gün baş veranlara görətib çıxardı. Bu vasitəciliyə Ermənistəni onlara maxsus olmayan əraziləri tərk etməyə məcbur etmək üçün yetəri olmadı.

— **Siz bununla bağlı Vaşinqtonla temasda olmuşsunuzmu? Tramp administrasiyası Sizə nə deyir? Əlbəttə ki, ABŞ Minsk qrupunun həmsədrlarından biridir.**

— Bizim ABŞ-la çoxşaxəli münasibətlərimiz var. Münasibətlərimiz bir çox sahələrdə çox uğurla inkişaf edir. Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Minsk qrupunun həmsədri olan 3 ölkənin vasitəciliyə etmək üçün eyni hüquq və eyni məsuliyyəti var. Bu ölkələrdən nümayəndələr gələndə, onlar hamisi birlikdə gəlir, 3 ölü-

kənin nümayəndələri. Ona görə də onların fəaliyyətində heç bir fərqli yoxdur. Lakin sözsüz ki, biz başa düşürük, bəzi ölkələr daha çox ermənipərəstdir, bəzi ölkələr hətta həddindən çox ermənipərəstdir.

— **Sizdən soruşa biləram siz Vaşinqtonda kimlər danışırızzı? Dövlət Departamenti, yoxsa Tramp administrasiyası ilə? Məsələn, Ermənistən prezidenti biza Robert Obraynal danışdırılarını söylədi.**

— Düşünürəm ki, bu günlər ərzində Ermənistənən baş nazirinin danışmadığı yeganə insan hansısa uzaq adada qəbilə başçısıdır. O, hər kəsə zəng edib. O, Prezident Putina 5 dəfə zəng edib. O, Prezident Makrona, bilmirəm, deyəsən, 4 dəfə zəng edib. Kansler Merkelə zəng edib. Yalnız qəbilə başçısı qalıb. Man ona məsləhət görürrəm ona zəng edib Azərbaycandan şikayət etsin ki, o, Azərbaycanın dağıldığı yazıq, zavallı Ermənistənən kömək etmək üçün öz qəbiləsindən bəzi adamları göndərsin.

— **Sual bu deyildi, cənab. Sual belə idi ki, Siz Vaşinqtonda kimlər danışırızzı? Dövlət Departamenti, yaxud Tramp administrasiyası ilə?**

— Biz administrasiya ilə danışırıq. Biz Dövlət Departamenti ilə danışırıq. Əslində, onlar bizimlə olaqə saxladılar. Mən Xarici İşlər Nazirliyimizə, Administrasiyamıza biza zəng edən, mövqeyini ifadə etmək istəyən və neçə irəliləməkla bağlı fikirlərin ifadə edən hər kəslə temasda olmaları üçün göstərişlər vermişəm. Lakin faktiki olaraq, bunun Dövlət Departamenti və ya Ağ Ev olmasının heç fərqli yoxdur. Çünkü bizim üçün bu, istənilən halda ABŞ administrasiyasıdır.

— **Sizin fikrinizə, Vaşingtonun mövqeyi necədir?**

— Vaşingtonun mövqeyi digər həmsədrlərin mövqeyindən fərqlənmir. Onlar həlliin əsaslanan olduğu prinsiplər dəstəkləyirlər. Bu prinsiplərin əleyhinə olan Ermənistəndir. Həmin prinsiplərde deyilir ki, Dağlıq Qarabağ ətrafindəki ərazilər vaxtında Azərbaycana qaytarılmışdır. Siz mənim qrafiklə bağlı boyanatıma istinad edəndə, sənədlərdə olan məhz budur. Bunu mən icad etməmişəm. Qarşı çıxan Ermənistəndir.

— **Gəlin, onda Rusyanın mövqeyinə nəzər salaq. Çünkü indi müzakirə etdiklərimizdən Vaşingtonun mövqeyinin neçə olması mənəm üçün aydın olmadı. Gəlin, Rusyanın mövqeyinə nəzər salaq. Kremlin sözcüsü Dmitri Peskov dedi ki, “Biz regionadakı vəziyyətdən çox narahatiq. Hesab edirik ki, tərəflər atası dayandırımlı və danışıqlar masasına gəlməlidirlər”. Onlar sizin danışıqlar**

**masasına oturmağınızı xahiş edirlər. Rusiya Prezidenti döyüşü fəciə adlandırdı. Bildiyimə görə, çərşənbə günü Siz Vladimir Putinin şəxson danışınızın. O, Siza nə dedi? Rusiya üçün burada qızımızı xətt haradadır?**

– Mən Prezident Putini oktyabrın 7-də onu ad günü münasibətlə təbrik etmək üçün zəng etdim. Mən bunu hər il edirəm. Eləcə də o. Hər il biz bir-birimizi ad günü münasibətlə təbrik edirik. Onun ad günü nün bu hadisələrlə üst-üstə düşməyi bir tösdür idи. Ona görə də olbətə ki, biz bu məsələni müzakirə etdik və bəzim mətbuat xidmətimiz bununa bağlı press-reliz yayıb. Düşünürəm ki, mənim mətbuatda açıqlanandan daha çox nə işə deməyim doğru olmaz.

**– Kaş ki, deyərdiniz. Siz Moskvadan sülh danışçıları üçün müraciətini saciyyələndirməyə hazırlısanızdır?**

– Biz sülh danışqlarının tərafdarlığını. İcaza versəniz, sizə cəmi iki misal gətişərdim. Azərbaycan danışçılar masasında konstruktiv tərəfdər. Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır. Ermənistən prezidenti bunları rədd edir. Üzr istəyirəm, Ermənistən baş naziri bunları rədd edir. Çünkü Ermənistanda hakimiyətdə olan və mənim danışçılar aparlığı şəxs prezident deyil, baş nazirdir. Beləliklə, o dedi ki, "Qarabağ Ermənistandır". Bu, danışçıları mənəsiz edir. Siz necə "Qarabağ Ermənistandır" deyə və araziləri geri qaytarmaqla bağlı danışçılar apara bilərsiniz? O dedi ki, Azərbaycan Ermənistənla deyil, Dağılıq Qarabağla danışçılar aparmalıdır. Bu, formatın dəyişməsidir. Əgər Ermənistənün baş naziri üçüdü güylərdən yera qayıtsa, biz danışqlara hazırlıq.

**– Başa düşdürüüm qədərliklə, Rusyanın mövqeyi belə deyil. Onlar deyir hər iki tərəf atəsi dayandırmalı və danışçılar masasına gəlməlidir.**

– Ataşı başlayan ilk olaraq dayanmalıdır və biz da danışçılar masasına qayıtmış üçün eynisini edərik. Paşinyan rejimi danışçıları pozmaq üçün əlindən goləni etdi. Onlar bu bayanatı verdilər, onlar iyluda bizə hücum etdilər, avqustda bizə hücum etdilər, sentyabrda bizə hücum etdilər. Onlar danışçıları pozmaq üçün hər şeyi edir. Biz hazırıq, onlar isə yox.

**– Əgər Siz dayanmasanız və onlar dayanmasa, sonra nə olacaq? Bu, bir çoxlarının daha geniş miqyaslı regional müharibəyə çevriləcəyi ilə bağlı narahat olduğunu münəqişəni haraya aparacaq?**

– O, daha da gərginləşməməlidir. Mən bütün ölkələri bu vəziyyətdən kənar qalmamağa çağırıbmışam. Bu, bizim Ermənistənla ikitərəflı məsələmizdir. Vəsitiçilər var, onların mandati var. Onların mandati yerdə müdaxilə etmək deyil. Onların mandati həll yolunu tapmaq üçün şərait yaratmaqdır. Əminəm ki, onlar mandatları çərçivəsində davam edəcəklər. Ermənistən bu münəqışını beynəlmiləşdirmək cəhdini çox səmərəzis, destruktiv və bir çox ölkələr üçün təhlükəlidir. Ermənistən başa düşməlidir ki, işğal əbədi olaraq davam edə bilməz. Status-kvo dayışdırılmalıdır. Yeri gölmüşkən, prezidentlər, Fransanın sabiq prezidentləri, ABŞ-in sabiq prezidentləri və Rusiya Prezidenti hamisi vəzifədə olarkən bəyanat vermişdilər ki, status-kvo qəbuledilməzdür və dəyişdirilməlidir. Mən bunu dəstəkləyirəm, Ermənistən isə buna qarşı çıxmır.

– Mən "Amnesty International"ın yeni hesabatı ilə bağlı münasibətinizi öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlar Azərbaycan qüvvələrinin İsrail istehsalı olan M095 DPICM kasetli mərmiləri atdığını müəyyən ediblər. CNN nə bu iddiaları, nə də partlayışların videosunu müstəqil olaraq yoxlaya bilməz. "Amnesty"nin iddialarına necə cavab verərdiniz?

– Mən deyordüm ki, ermənipərost və anti-Azərbaycan mövqeyinə görə sizin adını çakdıcıınız təşkilatla bizim heç bir tomasımız yoxdur. Birincisi, bu, şəhərvər, yanlışdır. İkincisi, mən onlara tövsiyə edərdim ki, kasetli bombaların bizim mülki şəxslərimizə qarşı necə istifadə olunduğu baxsınlar. Onların "Smerç"dan, "Elbrus"dan, "Toçka U"dan, ballistik rakətlərdən bizim şəhərlərimizə qarşı necə istifadə etdiyinə baxsınlar – Gəncə, Goranboy, Naftalan, Yevlax və digər şəhərlər Ermənistən bombardmanı altındadır. Niyə "Amnesty International" yalnız bir tərəfi görür və ya görmək istəyir? Niyə onlar digər tərəfi görmürələr? Sual budur.

**– İcaza verin, bununla bağlı deyim. Siz qəti şəkildə deyirsiniz ki, kasetli silahlar Azərbaycan qüvvələri tərəfindən istifadə olunmayıb? Əgər belədirse, müstəqil müşahidəçilərin bunu yoxlamasına icazə verməyə hazırlısanızdır?**

– Bəlli, biz bunu etməyə hazırlıq. Biz, həmçinin Ermənistən nə etdiklərini görmək üçün Ermənistən müstəqil müşahidəçilər necə icazə verəcəyinə də baxmağa hazırlıq. Bu, birtərəfli deyil, ikitərəfli qaydada olmalıdır. Biz özümüzü müdafiə edirik. Biz bunu etməliyik.

Lakin bizim hədəflərimiz yalnız hərbi obyektlərdir. Biz məhv etdiklərimizin, demək olar ki, hamısını çox müasir avadanlıqlardan istifadə etməklə məhv edirik. Siz bunu internetdə tapa bilərsiniz. Bu, Türkiyənin tamamilə yeni, mükəmməl, heyvətamız qırıcı dronlardır, tankları, topları, hərbi mövqeləri məhv edən digər avadanlıqlarıdır. Məqsədimiz çatmaq üçün bizim dediyiniz silahlardan istifadə etməyə ehtiyacımız yoxdur. Bizim hədəfimiz mülki şəxslər deyil. Bizim hədəfimiz işgalçılardır. Biz torpağımızı kimə məxsusdursa onlara qaytarmalıyıq.

**– Beləliklə, sözlərə əlavə edilsə bir şey yoxdur. Mən sizdən konkret olaraq soruşuram. Siz kasetli silahların Azərbaycan qüvvələri tərəfindən istifadə olunduğunu qəti şəkildə inkar edirsınız, elədirmi?**

– Bəli, mən bunu inkar edirəm. Mən sizdən soruşmaq istəyirəm. Siz bu suali Ermənistan prezidentinə vermisinizmi?

**– Həmin vaxt bizzət belə məlumat yox idi.**

– Məsələ də elə bundadır. Məsələ də elə bundadır ki, siz məndən soruşursunuz. Ondan soruşun. Soruşun ondan. Qoy “Amnesty International” ondan nə etdiklərini soruşsun.

**– Biz mütləq ondan bəyanat verməsini xahiş edəcəyik. Mən sizdən soruşuram.**

– Ondan soruşun, mən artıq cavab verdim. Artıq cavab verdim. Xeyr! Ondan soruşun.

**– Soruşaram. Təşəkkür edirəm, cənab.**

<https://president.az/articles/42434>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN “SKY NEWS” TELEVİZİYA KANALINDA MÜSAHİBƏSİ YAYIMLANIB

9 oktyabr 2020-ci il

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sky News” televiziya kanalında müsahibəsi yayımlanıb.

**– Skynews-a müsahibə verməyə razılışdığınız üçün çox sağ olun, Prezident Əliyev. Fransa prezidenti bu günlərdə atəşkəsin razılaşdırılacağına və Sizin danişqları bərpa edəcəyinizi əmin ki mi görünür. Bunun başvermə ehtimalı varmı və hansı şərtlər əsasında?**

– Bu, Ermənistanın mövqeyindən asılıdır. Azərbaycan həmişə danişqlar prosesini dəstəkləmişdir. Səmimi söyləsəm, ATƏT-in Minsk qrupunun yaradılmasından bəri 28 il müddətində biz danişqlarda iştirak edirik. Bizim ümidişlərimiz var idi və indi də ümidişlərimiz var ki, danişqlar irəliləyişə və münaqişənin siyasi həllinə gətirib çıxaracaqdır. Lakin əfsuslar olsun ki, Ermənistanın mövqeyi əksinə idi. Onlar danişqlardan bu prosesi sənəsiz etmək üçün yalnız bir bəhanə kimi istifadə edirdilər. Başqa sözlə, onlar həmişə status-kvonu möhkəmləndirmək, status-kvonu dəyişməz olaraq saxlamaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və danişqlar masasında olan və ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərə əsasən qaytarmalı olduqları torpaqları qaytarılmamışı istayırlırlar. Buna görə ümid edirəm ki, Ermənistan döyüş meydanında bu acı mögləbiyyətlə üzləşəndən sonra onlar daha məntiqli olacaq və vasitəçilərin məsləhətlərinə qulaq asacaqlar, danişqlar masasında səmimi olacaqlar. Danişqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır.

**– Biz hansı ərazilərdən danişırıq? Biz, sadəcə, Dağlıq Qarabağdan danişırıq, yoxsa onların təhlükəsizlik zonası adlandırdıqları işğal olunmuş yeddi Azərbaycan rayonundan danişırıq? Çünkü aydındır ki, Siz bu torpaqların hamısını geri ala bilməyəcəksiniz.**

– Bizim ərazi bütövlüyüümüz bütün dünya tərəfindən tanınır. Büttün ölkələr Dağılıq Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanır. Ermənistandan mövqeyi, əslində, yenə də bir bəhənə idi ki, onlar Dağılıq Qarabağın ətrafında olan bu yeddi rayonu özlərinin təhlükəsizlik zonası adlandıraq onları işğal altında saxlamaq üçün bir bəhənə kimi istifadə edirdilər. Lakin bu günün toqqusmaları göstərir ki, müasir dünyada təhlükəsizlik zonası yoxdur. Müasir hərbi avadanlıq hətta uzun masafalarla belə təhlükəsizliyi təmin etmir. Təhlükəsizlik siyasi yollarla təmin olunmalıdır. Buna görə biz həmişə deyirdik ki, siyasi həll bütün tərəflər üçün – azərbaycanlılar, ermənilər, ərazidə yaşayış digər millətlər üçün təhlükəsizlik qarantiyalarını təmin edəcək. Ermənistandan dəstəkləməkdən imtiyaz etdiyi əsas principlarda torpaqların açıq-aydın nəca geri qaytarılacağı göstərilir. Birinci mərhələdə Dağılıq Qarabağın cənub-şərq tərəfində yerləşən beş Azərbaycan rayonu, sonra Dağılıq Qarabağ və Ermənistən arasında yerləşən iki Azərbaycan rayonu qaytarılmışdır. Sonra azərbaycanlılar Dağılıq Qarabağa qayıdırılar. Dağılıq Qarabağda 25 faiz azərbaycanlı əhalisi olub, onların da hüquqları təmin edilməlidir. Onlar yaşadıqları yərə – qədim Şuşa şəhərinə və digər yerlərə qayıdırılar və biz normal kommunikasiyaları bərpə edirik. Biz xalqlar arasında təməsləri bərpə edirik. Mən əminəm ki, insanlar yavaş-yavaş barışacaqlar. Bu, vəsitəçilərin planıdır və biz bunu dəstəkləyirik.

– 25 faiz azərbaycanlı əhalinin Dağılıq Qarabağa qayıtmasına icazə verilsə, siz Dağılıq Qarabağın müstəqilliyini taniyarsınız?

– Xeyr. Heç vaxt. Bu məsələ heç vaxt danışıqlar masasında olmayışdır. Bizim mövqeyimiz çox aydın idi ki, Azərbaycan heç vaxt Dağılıq Qarabağın müstəqilliyini tanımayacaq. Cənubi bu, bizim qədim torpağımızdır. Dağılıq Qarabağın tarixi indi yaxşı məlumudur. İkincisi, bu, Azərbaycanın tərkib hissəsidir və biz kiçik sayıda olan insanlar nəyə görə müstəqillik verməliyik? Azərbaycan dünyadakı bütün ölkələr kimi multietnik ölkədir. Milli azlıqlar Azərbaycanda və dünyadan bir çox ölkələrində sülh və ləyaqət içində yaşayırlar. Milli azlıq olmaq o demək deyil ki, sizin ayrılmaga, separatizmə hüququnuz var. Separatizm beynəlxalq ictimaiyyət üçün böyük təhlükədir və dünyadan bütün ölkələri separatizmi qınayır. Bizi qarşı edilənlər Dağılıq Qarabağdakı ermənilərin separatizmi və Azərbaycana qarşı Ermənistən dövlətinin hərbi təcavüzü idi. Bu da bizim indi üzləşdiyimiz vəziyyətə gəti-

rib çıxarıb. İşgal, bir milyon azərbaycanlı kökün, azərbaycanlılara qarşı etnik təmizləmə, dağıdılmış şəhər və kəndlər. İndi biz ərazilərimizi azad etdiğdə orada baş verənlərə dair videolar mövcuddur. Hər şey məhv edilib, sənki Stalinqraddır, ikinci Dünya müharibəsindən sonra Stalinqrادın vəziyyətindən daha da pisdir.

– Lakin Siz regionun paytaxtı olan Stepanakertə qarşı elə bunu edirsiniz. Siz bunu Şuşaya qarşı edirsiniz, hansı ki, dünən bir yox, iki dəfə atəş tutulmuşdur. Oradakı kilsəyə iki dəfə zərbə vurulmuşdur və açıq-aydın idi ki, orada mülki şəxslər və jurnalistlər özlərinə siğinacaq tapmışdır.

– Birincisi, bu Ermənistən tərəfindən təxribat idi. Biz heç vaxt keçmişdə belə şeylər etməmişik. Bizzət Bakının mərkəzində erməni kilsəsi var. Siz buraya gələ və ya kimisi göndərə bilərsiniz....

– Xeyr, xeyr. Ermənilər öz kilsələrini atəş tutmazlar ki? Bu, nəca ola bilər?

– Bu, bizi belə tərzdə təqdim etmək üçün çox güman ki, onların təxribatıdır. Lakin mən sizə deyə bilərəm ki, onlar bizim şəhərləri atəş tuturlar. Ermənistən bombardmanı nəticəsində 31 nəfər mülki şəxsimiz ölüyüն bilirsizmi? 170 yaralı var və mindən çox ev tamamilə dağıdılbı və ya onlara ziyan dəyiş və bu da Ermənistənən bizim mülki şəxslərimizə qarşı hücumu nəticəsində olub. Onlar ballistik mərmilərdən istifadə edirlər. Ballistik mərmilərdən.

– Lakin Siz bunu Dağılıq Qarabağda öz mərmilərinizə edirsiniz. Sizin çox müasir dron texnologiyanız var ki, o, Sizə hədəf alıqlarınızı dəqiqliklə görməyə imkan verir. Beləliklə, niyə görə mülki obyektlərə zərbə vurulur?

– Xeyr, xeyr. Biz heç vaxt mülki şəxslərə hücum etmirik. Bizim Dağılıq Qarabağ ərazisində etdiklərimiz ondan ibarətdir ki, biz onların tanklarını, silahlarını, artilleriya sistemlərini hədəfə almışq və həmçinin biz onların hərbi infrastrukturunu hədəf almışq. Bu hərbi infrastrukturun bəzən şəhər mərkəzində yerləşməsi bizim günahımız deyil. Lakin biz heç vaxt qəsdən mülki şəxsləri hədəf almamışq. Bəli, bizim müasir silahlarımız var, lakin onların heç də hamısı müasir deyil. Bəzi səhəvlər ola bilər. Ona görə bizim tərəfdən mülki şəxslərin qəsdən hədəf alınması heç vaxt baş verməmişdir. Öksinə, təməs xəttinə çox yaxın yerləşən Tərtər şəhəri bombardmana məruz qalır. Gündə şəhərə 2000 mərmi düşür. Demək olar ki, məhv edilib. Heç kim bunun haq-

qında danışmışdır. Ona görə xahiş edirəm ki, gəlin, bu məsələdə ədalətlı olaq. Biz bunu başlamamışq və bizim mülki şəxsləri hədəfə almağa ehtiyacımız yoxdur. Biza ərazilərimiz lazımdır. Mühərbi bitdikdən sonra yanbayan yaşayacağımız mülki şəxsləri niyə görə hədəfə alaq ki? Dağılıq Qarabağdakı erməni assili insanlar oradakı kriminal rejiminin girovularıdır. Əminəm ki, mühərbi bitdikdən sonra onlar bizimlə sühl və ləyaqət içində yanbayan yaşayacaqlar.

— Siz qeyd etmisiniz ki, Ermenistanın öz qoşunlarını çıxarmasını görmək istayırsınız. Lakin Siz, eyni zamanda, onu da söyləmişiniz ki, orada sülhməramlıları qəbul etməyə hazır deyilsiniz. Onda Siz erməni həmkarlarını necə əmin edə bilərsiniz ki, bütün torpaqları geri götürməyəcəksiniz?

— Siz mənə sülhməramlıları görmək istəmədiyimi nə vaxt söylədiyimi desən sizin sualınızın cavab verərəm. Amma mən bunu heç vaxt deməmişəm. Bu, yanlış infirmasiyadır, üzr istayıram. Mən heç vaxt deməmişəm...

— Lakin Siz bu ərazi də sülhməramlıları qəbul etməyə hazırlı-nızınız?

— Sülhməramlılar ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həlli üçün işlənib hazırlanmış əsas prinsiplərdə təmin edilən ünsürlər-dən biridir və sülhməramlılarla bağlı bənd var. Lakin biz bu bəndə çat-mamışiq ki, onu lazımi şəkildə müzakirə edək, çünki tezdir. Çünki biz ilk olaraq əsas məsələni – işgali, ərazilərin boşaldılmasını həll etmali-yik və azərbaycanlılar oraya qayidianan sonra əlbəttə ki, sülhməramlılar galomlaşdırılır. Bu, razılışma çərçivəsindədir. Əgər bu, hər iki tərəf-dən imzalansa, onda, hər iki tərəf və sülhməramlıların kim olacağını seçəcək. Beləliklə, biz buna qarşı deyilik. Lakin biz faktiki olaraq bu bəndlə bağlı danışlıqların aktiv fazasında deyilik.

— Sizin danışlıqlarla bağlı şərtləriniz sonuncu genişmişqayış hərbi əməliyyatlar başlamamışdan əvvəl dəyişməz olaraq qaldığı kimi görünür. Mənə maraqlıdır, aqər danışlıqlar əvvəllər heç vaxt uğurlu olmayıbsa nəyə görə silahlardıñ işə düşüb?

— Bilirsiniz, danışlıqlar 1992-ci ildən aparılır. Həmin vaxtdan bəri sıfır irəlililik olub. Ermənistən həmişə danışlıqları pozmaq üçün bəzi manipulyasiya alətlərindən istifadə edirdi. Bu il iyuldan başlayaraq onlar biza qarşı 3 dəfə hərbi hücumu keçdilər. İyulda onlar Ermənistənla Azərbaycan arasındaki sərhəddə, Qarabağ regionundan uzaqda

bizim mülki şəxslərimizə və hərbi mövqelərimizə hücum etdilər. Bu, 4 gün davam etdi, biz onları geri oturtduq. Onlar ərazi işgal edə bilmədi-lər və biz dayandıq, çünki bizim Ermənistən tərəfdə heç bir hərbi maq-sadımız yoxdur. Avqustun 23-də onlar terror aktı törətmək üçün diver-siya qrupu göndərdilər, qrupun rəhbəri saxlanıldı və o ifadə verir. Sentyabrın sonunda onlar bizim şəhərlərimizi artilleriya bombardma-nına tutdular və güñahsız insanları öldürdülər. Biz cavab verməli ol-duk. Buz onları geri oturtmam idik və bunu da etdik. Ona görə da biz danışlıqların tərəfdarıyıq. Mən sizə iki misal çəkə bilərəm. Ötən il Ermənistənən baş naziri elan etdi ki, "Qarabağ Ermənistandır". Bu, nə deməkdir? Bu, son deməkdir.

— Mən ondan bunun nə demək olduğunu soruşdum.

— Nəyi nəzardə tuturdı?

— O dedi ki, bu, o deməkdir ki, IV əsrən bu yana orada erməni kilsələri, erməni əhalisi olub. Sovet İttifaqı qurulandan Dağılıq Qarabağda etnik erməni əhalisi azərbaycanlılardan daha çox olub.

— Bilirsiniz, o, yumşaq desək, həqiqəti söyləmir. O ərazidə ermənilərin məskunlaşması XVIII əsrin sonunda, XIX əsrin əvvəlində azərbaycanlı İbrahim xanla rus generalı tərəfindən imzalanmış Kürəkçay müqaviləsindən sonra başlayıb. Həmin müqavilə nöticəsində Qarabağ xanlığı Rusiyadan bir hissəsi oldu və Rusiya başladı...

— Üzr istayıram.

— Bu, məhz belə olub. Ermənilər Dağılıq Qarabağ'a belə gəliblər. Bu, cəmi iki əsrən azdır. O, IV əsrən danışır.

— Siz bu əsrin əvvəlindən hakimiyətdəsiniz və bu məsələ ilə bağlı heç bir irəlililik yoxdur. Erməniləri günahlandırmıq asan-dır, lakin Siz siyasi cəhətdən bunu həll edə bilmədiyiniz üçün əsgərlərinin indi cəbhə xəttində öldüyüne görə şəxsən öz üzərinizə məsliyyəti götürsünüzmü?

— Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan tor-pağında həlak olurlar. Erməni əsgərlər hansı torpaqdə ölürlər? Onlar Füzulidə ölürlər, Cəbrayılda ölürlər, onlar digər Azərbaycan ərazil-rində ölürlər. Onların orada nə işləri var? Siz Paşinyandan soruşmalı-sınız onun əsgəri orada nə edir? Qondarma "Dağılıq Qarabağ ordu-su"nın 90 faizi Ermənistən vətəndaşlarından ibarətdir. Onlar bizim

torpağımızdadırlar. Xəritəyə baxmaq kifayətdir. Bizim üçün bu, Vətən Müharibəsidir. Biz özümüzü müdafiə edirik. Biz öz orası bütövlüyümüzü bərpa etmək istəyirik ki, bir milyon köçkünün geri qayıtmasına imkan yaradıq. Bizim etdiyimiz budur. Biz 28 il idi səbirlə inanırdıq ki, danışçılar irəliliyi gətirib çıxarıcaq. Nəticədə hazırlı vəziyyət yarandı. Biz tacavüzkarı geri oturdub coşaldıranda, bilirsınız ki, siyasi cəhdən hücum məruz qaldıq. Mən əsas prinsipləri qəbul etdim, Paşinyan isə rədd etdi. Mən Ermənistanda Azərbaycan arasında olan danışçıların formatını qəbul edirəm. Paşinyan isə deyir ki, yox, Azərbaycan Dağılıq Qarabağla danışçılar aparmalıdır. Bu, təkəcə mənəm tərafimdən deyil, Minsk qrupu tərafından də qəbuledilməzdür. Beləliklə, hazırda baş verənlər görə onu günahlandırmak lazımdır.

**– Fransızlar və ruslar deyirlər onlarda keşfiyyat məlumatı var ki, Sizin cəbhə xəttində suriyalı muzdlulardan istifadə olunur. Siz bunu qəti şəkildə inkar edirsiniz?**

– Tamamilə qəti şəkildə. İndi kimi mənə bu keşfiyyat məlumatını təsdiqləyin bir sənəd belə təqdim olunmayıb. Qoy onlar bu keşfiyyat materialını mənə göstərsinlər. Bu ittihamlar səsləndiriləndən sonra bizim keşfiyyat nümayəndələri təməslər qurdular. Öz həmkarları ilə bu təməslər zamanı heç bir dəlil təqdim olunmadı. Əgər dəlil varsa, niyə qəzetlərdə yoxdur, niyə sizin kanalınızda yoxdur? Bu dəlil hərədədir? Göstərin onu mənə. Dəlil yoxdur. Bizim muzdlulara ehtiyacımız yoxdur. Bizim yaxşı hazırlanmış, yaxşı təlim keçmiş yüz min döyüşçümüz var. Bizim müasir avadanlığımız var. Bizim öz torpağımızı azad etmək üçün bütün lazımi harbi komponentlərimiz var. Bizim etdiyimiz məhz budur. Bu, feyk xəbərdir.

**– Sonuncu sual. Siz bu mərhələdə danışqlara yenidən başlamaq üçün masaya hansı xoşməramlı jestlən gələ bilərsiniz?**

– Bir artıq bunu etdik. Yeri gəlmışkən, kimin danışqların əleyhina olması ilə bağlı siza bir söz də deya bilərəm. Hələ bu müharibə başlamazdan əvvəl Azərbaycan və Ermənistannın xərici işlər nazirləri Minsk qrupunun həmsəndləri ilə görüşmək üçün Cenevreyə dəvət olunmuşdular. Ermənistannın xərici işlər nazirinin oktyabrın əvvəlində səfər edəcəyi gözlənilirdi, bizim xərici işlər nazirinin oktyabrın 8-də səfər edəcəyi gözlənilirdi. Beləliklə, Ermənistannın xərici işlər naziri buna məhəl qoymadı, getmədi. Bizim xərici işlər naziri dünən Cenev-

rədə həmsəndlərlə görüş keçirdi. Biz Ermənistən və Azərbaycan xərici işlər nazirləri arasında görüşün Rusiyada təşkil olunması ilə bağlı Rusiyadan təklif alanda razılışdıq. Beləliklə, bizim xərici işlər naziri bir saat əvvəl Moskvaya çatıb. O, rusiyalı həmkarı ilə görüşəcək, mən programın necə olacağını, onun Ermənistannın naziri ilə görüşüb-görüşməcəyini bilmirəm, lakin o, oradadır. Biz sülh yolu ilə həll istəyirik, amma həll istəyirik, imitasiya yox, daha 30 il ərzində böyük sözləri yox, praktiki addımları, vaxt cədvəlini, insanların evlərinə nə vaxt qayıdağım, onlar üçün təhlükəsizlik zəmanətinin nədan ibarət olacağımı və bizim necə barışacağımizi bilmək istəyirik. İki millət barışmalıdır. Biz qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində yaşaya bilmərik. Bu dayandırılmalıdır. Lakin tarixi həqiqət və beynəlxalq hüquq əsasında dayandırılmalıdır.

**– Dağılıq Qarabağda fəaliyyət göstərən jurnalistlərlə bağlı sual. Sizin sözçünüz deyib ki, onlar Azərbaycan ərazilərində qanunsuz olduqlarına görə hədəf obyektləridir. Siz də belə hesab edirsiniz?**

– Bizim mövqeyimiz çox ədalətli və aydındır. Dağılıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər hansı əcnəbi vətəndaş, – təkcə jurnalist deyil, – Dağılıq Qarabağ səfər etmək istəyirə xahiş edirik biza məlumat versin. Biz hər hansı xüsusi münasibət gözləmirik. Sadəcə olaraq, biza məlumat verin ki, belə bir şəxs səfər etmək istəyir. Bizdə belə bir məlumat olanda, ərazi bütövlüyüümüzə belə bir hörmət əlaməti olanda, biz heç vaxt etiraz etmirik. Bu prosedur olmadan oraya gedənlər Xərici İşlər Nazirliyimizin qara siyahısına salınır və onların Azərbaycana girişinə qadağa qoyulur. Əgər həmin adamlar bizim xərici işlər nazirinə məktub yazırlarsa ki, biz səhv etmişik və ya gələn dəfə səzə məlumat verəcəyik, biz onları qara siyahidan çıxarıraq. Bu, ədalətlidir. Bizim ehtiyacımız olan yeganə şey hörmətdir. Ona görə də mən fürsətdən istifadə edərək hadisələri işıqlandırmaq üçün oraya səfər etmək istəyən jurnalistlərə mesaj vermək istərdim. Xahiş edirəm e-mail vasitəsilə bizim Xərici İşlər Nazirliyimizə məlumat verin və oraya gedin. Heç bir problem yoxdur.

**– Yəni Siz onları hədəfə almayıacığınız?**

– Biz heç vaxt belə etmirik, heç vaxt. Niyə də etməliyik? Biz jurnalistlərin gəlməyində maraqlıyıq. Mən hər gün televiziyyadamyam, hər

gün müsahibələr verirəm, çünki biz mövqeyimizi çatdırmaq istəyirik, gördükümüz işi diqqətə çatdırmaq istəyirik. Biz təcavüzkar deyilik, biz təcavüza məruz qalmışq. Təcavüzkar Ermanistandır. Biz ərazilərin geri qaytarılmasını istəyirik. Bu qədər.

– Prezident Əliyev, bu gün bizimlə səhbət etdiyinizə görə təşəkkür edirəm.

– Cox sağ olun.

<https://president.az/articles/42435>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN RBK TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB

10 oktyabr 2020-ci il

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib. Oktyabrın 11-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlanıb.

– Əvvələn, Cox sağ olun ki, bizimlə müsahibəyə razılıq vermisiniz. Səhbətə başlamazdan əvvəl mən RBK-nin prinsipləri barədə danışmaq istardım. Bir neçə gün bundan əvvəl Ermənistandan baş naziri ilə böyük müsahibə gedib, indi isə burada – Azərbaycanda, Bakıdayıq və Azərbaycan Prezidenti İlham Əliyev ilə səhbət edəcəyik. Daha bir remarka. Mən ilk suali verməzdən əvvəl hər iki tərəfdən halak olanların bütün doğmalarına başsağlığı vermək istəyirəm. Müharibənin heç kimə lazımlı olmaması və müharibəsiz də ölüşməyin mümkünliyү barədə Cox eșitmışım. Lakin bundan sonra ən çətinini və yəqin ki, ən maraqlışdışanın. Danışçılar başqa çatıb. Siz Moskvadən baş verənləri necə qiymətləndirirsınız? Bütün bunların nə demək olduğunu anlamaq bizim üçün Cox vacibdir.

– Moskvadən baş verənləri bütövlükdə müsbət qiymətləndirirəm. Ona görə ki, danışçıların yekunları ilə bağlı yayılmış bəyanatda humanitar müləhizələrə əsasən atəskəs rejiminin elan edilməsi bildirilir. Prinsipial əhəmiyyətli bir məqam da odur ki, bu, Azərbaycanın mövqeyi idi. Mən şadam ki, həmin mövqə bu sənəddə öz əksini tapıb. Ermənistandı Azərbaycan arasında substantiv danışçılar başlanırlar, həmçinin danışçıların formatının dəyişməz qalması təsdiqlənir. Ermənistannın yeni hakimiyyəti bu iki mövqeyi pozmağa çalışır. Ona görə ki, heç kəs üçün sırr deyil, İrəvandan səslənən bəyanatlar mahiyyət etibarılı uzun illər ərzində işlənilərə hazırlanan danışçılar prosesini, o cümlədən baza prinsiplərini, danışçıların formatını pozmağa yönəlmüşdi. Buna görə prinsipial əhəmiyyətli məqam odur ki, Ermənistandən tərəfi

anlamaga məcbur oldu ki, baza prinsipləri nizamlama üçün əasadır, həmin prinsiplərdə isə münaqişənin necə nizamlanmalı, Azərbaycanın işgal edilmiş ərazilərinin hansı ardıcılılıq qaytarılmalı olduğu dəqiq göstərilib. İkincisi, danişqların formatı dəyişməz qalır. Bu, o deməkdir ki, danişqlar yalnız Azərbaycan ilə Ermanistan arasında aparılırdı, aparılır və aparılacaq. Ermənistən rəhbərliyinin bu məsuliyyəti Dağlıq Qarabağda mövcud olan oyuncaq rejimin üzərinə qoyma üçün göstərdiyi bütün cəhdər uğursuz oldu. Beləliklə, əminən ki, bundan sonra Paşinyandır “Qarabağ Ermənistəndir” sözlərini bir daha eşitməyəcəyik. Həmçinin onun belə bayanatlarını eşitməyəcəyik ki, Azərbaycan danişqları qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “rəhbərliyi” ilə aparmalıdır. Əgər o, belə bayanatlar verorsa, bu, o demək olacaq ki, o, həm vəsiatçıları, həm də Moskvada bu mətni razılaşdırılmış öz nümayəndə heyatına hörmətsizlik edib və mahiyyət etibarilə, o, danişqlar prosesini yenidən pozur. Bu dəfə həmin bayanatlar nəyə gotirib çıxardı? Zənnimə, bunu hamu aşkar görür, lakin düşünmürəm ki, ikinci dəfə həmin səhvi takrarlayar.

**- Atəskəs nə qədər davam edəcək? Bu atəskəsin amanabəndiliyini Siz necə qiymətləndirirsiniz? O, nədən asılı olacaq?**

- İndiki eskalasiyaya qədər atəskəs uzun müddət, onilliklər boyu davam etdi. Təmas xətində müsəyyən toqquşmalar olub, bu il iyul ayında dövlət sərhədində erməni tərəfinin toxribatları olub. Lakin son 30 ilə yaxın müddədə bu qədər genişmişqəushi əməliyyatlar olmayıb. Buna görə hər şey erməni tərəfindən asılı olacaq. Əvvələn, o, atəskəs riayət edəcəkmi? Ona görə ki, bu gün səhər və dünən, yəni bu gecə və səhər mənim alındığım məlumatə görə, erməni qüvvələri bir neçə istiqamətdə genişmişqəushi əks-hükum cəhdərəib, Hadrutu geri almağa, Cəbrayıllı rayonunda, şimal istiqamətində bizim azad etdiyimiz əraziləri geri almağa cəhd göstərib. Yəni onlar Moskvada tərəflərin razılığı gölə biləcəyini başa düşdüklarından itirdiklərini və onlara məxsus olmayanları maksimum həcmədə özlərinə qaytarmağa çalışıblar. Buna görə də atəskəs rejiminin möhkəmləyinə əsas amili bu olacaq ki, Ermənistən bu ərazilərin biziда olması ilə, onun həmin əraziləri bir dən heç vaxt görməyəcəyi ilə barışmali və bunu hərbi yolla geri almağa heç bir cəhd göstərməməlidir.

Bundan heç də az əhəmiyyətli olmayan ikinci amil indicə haqqında danişdiğim məsələdir. Biz danişqlar masası arxasında Ermənis-

tan tərəfindən konstruktiv yanaşma görməliyik, yəqin etməliyik ki, onlar danişqlar prosesini imitasiya etmək cəhdlerindən əl çəkiblər, təhrikçi əməllərdən, bayanatlardan çəkiniblər və nizamlama yolunun tapılması məqsədində sadıqdırlar. Son bir il ərzində erməni tərəfindən gördüklorum məhz danişqlar prosesini pozmağa və məsuliyyəti Azərbaycanın üzərinə qoymağa yönəlmədi. Buna görə də baxarıq, biz öz bayanatlarımıza sadıq, Azərbaycan öz üzərinə götürdüyü öhdilikləri həmişə yerinə yetirən ölkədir. Mən həmişə demişəm ki, bizim imzamız da sözümüz kimi əhəmiyyətlidir. Lakin atəskəs birtərəfli proses deyil və biz baxarıq, görkə erməni tərəfi özü necə aparır.

**- Danişqlara başlamaq üçün Azərbaycanın irəli sürdüyü şərtlərdən biri konkretlik idi. Deyilirdi ki, erməni tərəfi qosunuların çıxarılması üçün konkret plan təqdim etməlidir. Bu, Ermənistən razılaşdırıb-razılaşmamasından asılı olmayaraq danişqların indi başlanmasına deməkdirmi?**

- Bilirsizimi, biz bunu əsas götürmüsük ki, əlbəttə, münaqişəni siyasi yolla həll etməyə üstünlük verilməlidir və uzun illər boyu bizim bütün fəaliyyətimiz buna yönəlmədi. Bu səbəbdən, dünən və bu gecə Moskvada aparılmış məsləhətəşmələr çərçivəsində biz onlardan danişqlar masası arxasında tam təslim olmalarını tələb etmədik. Başa düşürük ki, Paşinyan rejimi yetərinə zəifləyib. Bu rejim daxili siyasi səbabları görə eskalasiyadan əvvəl də zəifləmişdi. İndi daha çox zəifləyib. Mən hesab etmirəm ki, indi Ermənistəndə bir inqilab baş verəməsi və qəti millətçilərin, radikalların, azərbaycanofobların hakimiyətə gələməsi Azərbaycanın xeyrinə olar. Buna görə biz razılaşdırılmış bayanat çərçivəsində konkret tarixlər göstərilməsinə təkید etmədik. Lakin, şübhəsiz ki, bu, erməni işgalçı qüvvələrinin bizim ərazilərdən razılaşdırılmış şəkildə çıxarılmasını nəzərdə tutur. Bayanatda substantiv danişqlara, yəni baza prinsiplərinə istinad edilir, orada isə hər şey konkret yazılıb: beş rayon nə vaxt azad ediləcək, daha iki rayon nə vaxt azad ediləcək.

**- Danişqlar nə vaxt başlanacaq, bu barədə artıq anlaşma varmı?**

- Biz sabah başlamaga hazırlıq. Buna görə hər şey ATƏT-in Minsk qrupunun fəaliyyətindən, onların iş qrafikində asılıdır. Bizim tərəf dərhal başlamaga hazırlırdır. Yeri gölmüşkən, deməliyəm ki, bayanatın mətni ilə əlaqədar Azərbaycan tərəfinin bütün istəkləri nəzərə

alınub. Böyanatın ilkin variantı tamam fərqli idi. Dünən mən onu görəndə dedim ki, bu, bizim üçün münasib deyil. Sənədi həddən artıq qəlizləşdirmək, ağırlaşdırmaq, danışqlar prosesinin son mərhələsində müəyyən edilməli olan elementləri oraya inkorporasiya etməyə çalışmaq lazımdır. Onu maksimum sadələşdirmək lazımdır. Yadimdadır ki, orada olmayanları nəzərə alıq, danışqlara dərhal başlamaq bəndin daxil olunmasını xahiş etdik. Yəni biz mümkün qədər tez nizamlamada maraqlıqçı. Ona görə ki, nizamlama bizim vətəndaşların, qacqınların, daxili köçkünlərin öz əvəlinə qayitmalarına imkan verəcək.

**- Burada olduğum iki gün ərzində başa düşdüyüümə görə Azərbaycanda bu şhval-ruhiyyədədirler ki, biz axıradək getməliyik. İndi azərbaycanlılara necə izah etməli ki, Bakı yenidən danışqlar razılıq verib?**

- Biz axıra qədər gedəcəyik. Biz dayanmamışq. Əgər erməni tərəfi atəşkəs rejiminə sadiq olarsa, onda, dünən dediyim kimi, siyasi nizamlama mərhələsi başlanacaq, danışqlara məcburetmə fazası başa çatacaq. Buna görə biz istənilən halda axıra qədər gedəcəyik. Bizim məqsədimiz dəyişməz qalır. Azərbaycanın bütün dünya birliliyi tərəfindən tanılmış ərazi bütövlüyünün bərpə edilməsi, azərbaycanlıların əvvəlki, onənəvi yaşadıqları yerlərə, o cümlədən Şuşaya, Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrinə və əlbatta, keçmiş DQMV-nin inzibati hüdudlarından kənardakı vətənən başqa ərazilərə qaytarılması. Buna görə bizim məqsədimiz dəyişməz qalır. Sadəcə, bu məqsədə doğru necə getmaliyik? Biz həmişə siyasi yolla getməyə çalışmışq, həmişə də eşitmışık ki, hərbi həll yoxdur. Biz sübut etdik ki, bu, belə deyil. Biz döyüş meydanında göstərdik ki, bu, belə deyil. Göstərdik ki, hərbi tərkib hissəsi olmasa, bu danışqlar daha 30 il davam edərdi. O vaxta qədər nalar baş verardı? Qanunsuz məskunlaşdırma. Bu, beynəlxalq cinayətdir, Cenevə konvensiyalarının pozulmasıdır. Təəssüf ki, buna heç kəs - nə Minsk qrupu, nə Avropa İttifaqı, nə də BMT reaksiya vermedi. Azərbaycanın tarixi ırsının dağıldılması, bizim mədəni, tarixi, dini abidələrin mahv edilməsi, toponimlərin dəyişdirilməsi, rəyonlarımızın inzibati sərhədlərinin dəyişdirilməsi, bizim dağların, çayların və şəhərlərin adlarının dəyişdirilməsi. Yəni biz daha 30 il gözəlməli olardıq, sonra da biza deyərdilər ki, bilirsınız, iş belə gətirib, bununa barışın. Bizi belə də deyirdilər. Buna görə düşünürəm ki, hərbi yol və ya onun birinci mərhələsi sona çatıb, indi biz siyasi nizamlama

mərhələsinə çatmışıq. Məhz bu mərhələ bizim axıra qədər getməyimizi və hüquqa görə biza maxsus olanı almağımızı təmin edəcək. Ona görə düşünürəm ki, Azərbaycan cəmiyyəti dünən və bu gecə baş verənləri çox düzgün qəbul edəcək və bizim siyasetimizi bundan sonra da dəstəkləyəcək. Çünkü biz həmişə xalqa həqiqəti deməsik. Həmişə xalqın mənəfələrini müdafiə etmişik. Döyüş meydanında baş verənlər bunu bir daha hamısı sübut etdi.

**- Siz bütün bu hadisələrə qədər Ermənistanın baş naziri Nikol Paşinyan ilə bir neçə dəfə görüşmüsünüz. Bu hadisələrdən sonra Siz onunla bir masa arxasına ayılaşmaya və ya danışmağa hazırlırsınız?**

- Bilisinizmi, böyük etimad bəsləmədiyin adamlı danışmaq çətindir. Mən onun sələfləri, mühərbiə cinayətkarları hesab etdiyim adamlarla danışqlar aparmaga məcbur idim. Çünkü onlar Xocalıda qanlı soyqırımı törədiblər, onlar Azərbaycanın dinc əhalisini məhv etməkdə, bizim tarixi və mədəni irsimizin dağılışında təqsirkardırlar. Lakin mən məcbur idim. Ona görə ki, bizi münəaqişinə nizamlaması yoluunu tapmalı idik. Ermənistanda yeni iqtidár, yeni rəhbərlik hakimiyətə gələndə əvvəlcə onlarla əlaqələrimiz çox ümidiyerci idi. Mən bir dəfə bu barədə danışmışam, təkrarlamaq istəmirəm. Lakin sonra tamam əks hadisələr baş verdi, yəni biz özümüzü aldadılmış hiss etdik. Biz başa düşürük ki, rəqiblər danışqlar aparırıq, lakin hətta rəqiblər, düşmənlər də münasibətdə vicedanlı qalmaq, heç olmasa öz qarşısında vicedanlı olmaq, öz sözünə hörmət etmək lazımdır. Bunlar baş verəndə təbii ki, bizim bu mənəsiz fəaliyyəti davam etdirmək istəyimiz aradan qalxdı. Opponentin hər kəlməsi yalandırsa, onun yalanları dünya KİV-lərində yayılırsa, bütün dünyaya translyasiya edilirə, onunla na barədə danışmaq olar? Yaşın onlar öz ölkələrində yalan danışmağa adət ediblər. Lakin internet dövründə tarix barədə, münəaqışın mahiyyəti barədə yalan danışında bu yalan çox tezliklə ifşa olunur. Buna görə mən belə imkani istisna etmirəm, lakin bunun üçün müəyyən şərait lazımdır. İndiki mərhələdə mən bunu səmorəli hesab etmirəm. Əksinə, Ermənistan rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanla ultimatumlar, təhqirler və şəntaj dilində danışmaq olmaz. Mən istər ölkə daxilində, istərsə də xüsusən xaricdə heç kəslə bu tonda ünsiyyəti özümə heç vaxt rəvə görməmişəm. Lakin Paşinyan bizi 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hissələrini təhqir

edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik. Qoy o, Putina təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistani xilas etməyə gəldi.

**- Siz indicə Rusyanın rolu barədə danışdırınız. Yəni bu danışlıqlarda Rusyanın rolu həqiqətən həlledici olub.**

— Əlbəttə, Minsk qrupunun həmsədri kimi Rusiya ATƏT tərəfindən üç ölkəyə verilmiş hüquq və solahiyətlər malikdir. Lakin sözsüz ki, Rusiya bizim qonşumuz kimi, həm Azərbaycanla, həm də Ermənistandıla ortaq tarixə malik olan bir ölkə kimi, olbotta, xüsusi rol oynayır. Şübhəsiz, bu rol xalqlarımızın tarixinə və qarsılıqlı əlaqələrinə, həmçinin Rusyanın dünyada və əlbəttə, bizim regionda sanbalına və roluna əsaslanır. Buna görə, əlbəttə, münaqişənin nizamlanmasına təsir göstərmək üçün Rusyanın imkanları bu obyektiv səbəblərə görə hər hansı başqa ölkənin imkanları ilə müqayisəyəgəlməz dərəcədə çoxdur. Buna görə biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırınsın ki, işğala son qoyulmalıdır. Bu məvzu dəfələrlə müzakirə edilib və siza deyə bilərəm ki, rusiyali həmkarimlə bütün çıxşaylı görüşlərimdə bu məvzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı. Axi, gizli deyil ki, bu gün Ermənistana Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun tohlükəsizliyi Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də miyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştə verilir. Dəmir yolları, rabita, hərbi baza. Hotta Ermənistandan Türkiye və İranla sərhədini rusiyali sərhədçilər qoruyur. Əgar belə olmasayıdı, sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin. Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun. Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstəriləsə, bizim status-kvonu dəyişməyimiz, təməs xəttini yarib keçməyimiz nöticəsində İrəvanın ayılması nəzərə alınmaqla Rusiya qısa müddətdə Ermənistani inandırıb ilər: təkçə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistandan gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir —

onlar bizim ərazilən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq.

**- İndi başqa ölkə — Türkiye haqqında soruşmaq istiyirəm. Bu günlər ərzində Azərbaycanı və şəxson Sizi dəfələrlə bunda ittihəm ediblər ki, əslində, bu münaqişə ilə bağlı bütün məsələləri Türkiyənin hakimiyət orqanları idarə edirlər. Dünən, bu gecə biz Türkiyəni danışlıqlar masası arxasında görmədik. Nə üçün?**

— Bu, onu göstərir ki, bütün bu fikirlər yalan idi, bu, qəsdən ortaya atılmış məsələ idi, burada bir neçə məqsəd vardı. Əvvələn, Türkiyəni daha da iblisləşdirmək. Təəssüf ki, Qərbdə bu məqsəd müasir siyasi modanın hansısa normasına çevirilir. Bu, tamamilə əssəsizdir. Türkiyə öz maraqlarını güdürlər, öz həyatını yaşamaq hüququnu qoruyur. Prezident Ərdoğanın dövründə Türkiyə Qərbin ittətkar müttəfiqi olmağa son qoyub. O, həm öz regionunda, həm də dünyada öz şərtləri ni diktə edir. Türkiyə ilə hesablaşırlar. Türkiyənin nüfuzu artıb. Türkiyə orduyu NATO-da ikinci yeri tutur. O, istənilən hərbi-siyasi problemi həll edə bilər. Buna görə olbotta, Qərb tərəfindən bu cür açıq təzyiq göstərilir. Bu təzyiq hətta Türkiyəyə münasibətdə hansısa çox qəribə və mənfi emosional fonla bağlıdır. Yəni birinci səbəb Türkiyəni iblisləşdirmək isteyir. İkinci səbəb Azərbaycanın potensialını, o cümlədən harbi-texniki potensialını azaltmaq və belə təsəvvür yaratmaq cəhdididir ki, hərbi məsələni Türkiyə və ya onun təsiri altında olan başqa birisi həll edib. Xeyr, biz öz torpaqlarımızı özümüz azad etmişik. Belə adlandırmañ “müzəffər erməni ordusu” haqqında mif puç oldu, əslində, belə ordu yox idi. Münaqişənin tarixinə dərindən bələd olanlar çox gözəl bilirlər ki, bizim torpaqlarımız, o cümlədən sovet ordusunun 366-ci motoatıcı alayı tərəfindən işğal edilib. Xankändidə yerləşən bu alaydakı hərbi qulluqçuların məncə 70 faizi erməni mənşəli idi. Yəni bu, şəxsi heyəti ermənilərdən ibarət olan sovet silahları, sovet komandanlığı idi. Onlar həm etnik təmizləmələrdə, həm də soyqırımda fəal rol oynayırdılar.

**- Siz yəqin ki, 1990-cı illərin əvvəllerindəki hadisələri nəzərdə tutursunuz...**

— Şübhəsiz. 366-ci alayın dəstəyi və fəal iştirakı olmasayıdı, Ermənistana bizim əraziləri tutu bilməzdı. Ona görə bundan sonra belə bir mif yarandı ki, erməni ordusu müzəffəfrdir, Azərbaycan Ordusu onun qarşısında dayana bilməz. Buna görə bu mifi saxlamaq lazımdı, am-

ma Azərbaycan tərəfindən acı məglubiyyyətə uğradığlığını etiraf etmək, görünür, Ermanistan cəmiyyəti və Ermanistan rəhbərliyi üçün çox ağır idi. Üçüncüsü, onlara dünya arenasında Azərbaycanın rolunu və əhəmiyyətini azaltmaq lazım idi. Bunu etmək isə çox çətindir. Ona görə ki, bu gün dünya ölkələri ilə Azərbaycanın çoxşaxalı iqtisadi və siyasi əlaqları var. Bu gün biz 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edirik və yekdililiklə seçilmişik. Əgər bizim ölkəmiz müstaqil potensial malik olmasaq, bu cür hörmət qazana bilərdikmi? Buna görə Azərbaycanın Türkiyə tərəfindən idarə edilməsi və bizim onun iradasını yerinə yetirməyimiz barədə bütün insusnisiyalar tamamilə yalandır. Bu, həm də Türkiyə-Azərbaycan qardaşlığını pozmağa və ya müəyyən qədər zaiflətməyə yönəlib, lakin baş tutmayıacaq. Yeri gəlmışkən, Azərbaycan və Türkiyə ətrafında bütün bu informasiya hay-küküt üçün əsas olsayıdı, bugünkü bəyanat olmazdı. Bu bəyanat mənimlə razılışdırılmış, başqa heç kimlə. Əgər bizi kimlərə idarə etseydi, onda yəqin ki, məsələ belə tezliklə həll edilməzdi. Hazırkı Türkiyə dünyada və regionda sabitləşdirici rol oynayır. Türkiyə rəhbərliyinin, şəxşən Prezidentin və digər rəsmi şəxslərin eskalasiya dövründə faal və çox dəqiq mövqeyi, əslində, üçüncü ölkələrin bu münəqışaya müdaxiləsinin qarşısını aldı. Buna görə hesab edirəm ki, Türkiyənin rolu yalnız müsbətdir və o, bizim regiona, o cümlədən münəqışının həllində daha böyük rol oynamalıdır.

— İndi Rusiyada çoxları “Türkiyə daha böyük rol oynamalıdır” frazاسını eşidəcəklər. Bu sözlərin arxasında hansı məna var? Siz nəyi nəzərdə tutursunuz?

— Fikrimcə, bu barəda danışmaq hələ tezdir, çünki mən Azərbaycan tərəfin mövqeyini bildirirəm. Lakin yaxın vaxtlarda müsahibələrinin birində demişəm ki, Minsk qrupu neçə illər bundan əvvəl – 1992-ci ildə, tamamilə başqa geosiyasi reallıqlar şəraitində formalışib. Əgər biz vəsiatçıların təməs qrupunu bu gün formalasdırsaydıq, onun tərkibi fərqli olardı. Bu qrupun tərkibi münəqışə tərəflərinin niyyətlərini və istəklərini eks etdirməlidir. Minsk qrupunun tərkibi isə praktiki olaraq bunları eks etdirmir. Yeni təməs qrupunun və ya hansısa işçi qrupun, – onu neçə adlandırmاق vacib deyil, – tərkibi regionda mövcud qüvvələr tarazlığını, region ölkələrinin mövcud maraqlarını eks etdirməli və nəticəyə istiqamətlənməlidir. Eks halda, bunun nə mənası var? Bunun heç bir mənası yoxdur. Əgər biz münəqışəni həll etmək istəyiriksə, o,

yenİ format çərçivəsində həll olunmalıdır. Baxın, son vaxtlar bir sıra qaynar nöqtələr arasında ölkələrin mövqelərini razılaşdırmaq üçün nə qədər yeni əməkdaşlıq formatı yaradılıb – üçtərəfli, dördtərəfli. Axi, onlar indi yaradılır, hansısa ehkamlar əsasında deyil, real qüvvələr nisbəti əsasında yaradılır. Buna görə burada əsla şübhə ola bilməz ki, Türkiyə münəqışının nizamlanması işində mühüm rol oynamalıdır və oynayacaq. Bunun hansı formada – hüquqi, yoxsa de-faktō hayatı keçirilməsi artıq texniki masələdir.

— Rusiyانın rolü barədə. Mən Bakıda gəzəndə çoxlu Azərbaycan bayrağı gördüm, bir qədər az, lakin yenə də çox sayıda Türkiyə bayrağı gördüm və bircə dənə də Rusiya bayrağı görümdim. Bu, o deməkdirmi ki, Azərbaycanda Rusiymanın təsiri azalıb və ya Azərbaycanda insanların Rusiyaya münasibəti dəyişib?

— Düşünmürəm ki, münasibət dəyişib. Türkiyə bayraqlarının çox olması tabiiidir. Bu qardaş xalqlarçıq. Bu gün Türkiyə ilə Azərbaycan arasında etimad, qarşılıqlı dəstək və münasibətlərin səviyyəsi elədir ki, mənim fikrimcə, dünyanın hər hansı başqa, hətta ən yaxın ölkələri arasında elə səviyyə yoxdur. Bu, reallıqdır və bu reallığı biz yaratmışq – Türkiyənin və Azərbaycanın rəhbərliyi. Özü də məsələ bizim ortaç köklərimizlə və ortaç tariximizlə bağlı deyil. Dünyada Türkiyə və Azərbaycan kimi etnik kökləri yaxın olan, lakin öz aralarında döyüşən xalqlar var. Bu, səzə də çox yaxşı məlumdur. Yaxud bir-biri ilə intriqə aparırlar. Buna görə Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır və əgər siz Türkiyəyə getsəniz orada da çox yerlərdə Azərbaycan bayraqlarını görərsiniz.

Rusiyaya münasibət məsələsinə gəldikdə isə sizə bir fakt göstərə bilərəm. Pandemiyyaya qədər bizdə Azərbaycana səfor edən Rusiya vətəndaşlarının sayı hər il təxminən 15-20 faiz artırdı. Keçən il böyük bir milyon yaxın olub. Mən həmişə demişəm, rusiyalıları buraya cəlb edən təkcə bizim mətbəximiz, təkcə cimərliklər, təkcə tarix deyil, həm də odur ki, onlar burada özlərini rahat hiss edirlər. Öz mühitlərinə olduğu kimi hiss edirlər, burada insanlarla rus dilində danışırlar. Yəqin bilirsınız ki, bizdə, Azərbaycanda təhsilin rus dilində olduğu neçə məktəb var. Onların sayı 300-dən çoxdur. Heç yerdə belə deyil. Rusiya ali məktəbləri, onların filialları. Rusiyadan musiqi, teatr kollektivləri pandemiyyaya qədər, demək olar ki, hər həftə burada olurdu. Buna görə də Rusiyaya və Rusiya Federasiyasında yaşayan rüslərə Azə-

baycanda yalnız müsbət münasibət var. Siz artıq bir neçə gündür ki, buradasınız və erməni işgali amilinin insanların ovqatına nə dərəcədə təsir göstərdiyini bilirsınız. İnsanlar hər bir sözü, hər bir jesti, hər bir mimikanı duyurlar. Əlbəttə, açıq deməliyəm, bu müddədə, bu günlər, bu haftalar ərzində bəzi Rusiya kanallarında qatı antiazərbaycan tablibatını, tok-şouların iştirakçılarının saxtakarlığını, manipulyasiyasını, iştirakçılar heyətinin tarazlaşdırılmış olmamasını görəndə, Rusyanın aparıcı telekanallarında Azərbaycan xalqı, Azərbaycan Prezidenti təhqiq ediləndə, əlbəttə, bunlar Rusyanın nüfuzunu artırır. Mən bu məsələni Rusiya rəhbərliyinin diqqətinə çatdırıram. O mənada yox ki, bunlar bizi narahat edir, Azərbaycan cəmiyyəti və ictimai fikri Azərbaycanın daxilində formalasır. O mənada ki, belə münasibət haçansa bizim planlarımızda müsəyyən çətinliklərə getirib çıxara bilər. Rusiya ilə biz qarşılıqlı əlaqələri daha da inkişaf etdirməyi planlaşdırırıq. Həzirdə biz iqtisadi və digər sahələrdə əməkdaşlıq üzrə bes yol xəritəsi üzərində faal iş aparırıq. Siyasi baxımdan çox yaxşı məsələlər var. Lakin bu müddədə Rusiya mediasında üzüldəyişimiz informasiya hücumu, əlbəttə, ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurub. Düşünürüm ki, bu vəziyyəti qaydaya salmaq üçün vaxt və hər iki tərəfin rəhbərliyinin söyləri lazımlı gələcək.

**- Sizə daha iki sualim var. Yadınızdadırı, sentyabrın 27-də gecə və ya səhər çağında cavab verməye başlamaq lazımlı olması, bu müharibəyə başlamaq lazımlı olması barədə qarar neçə qəbul edildi?**

— Qararlar, praktiki olaraq, avtomatik rejimdə qəbul edilir. Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün müsəyyən talimatlar var. Düşünürüm ki, bunlar hər orduda var. Təhlükə halında, hücum halında son neçə hərəkət etməlisən. Yəni burada neçə hərəkət etmək barədə təraddüb etmirdik. Xüsusun ona görə ki, biz bu hücumu gözlayırırdik. Eş-kəsalısaydan bir neçə gün əvvəl mən bu barədə BMT-nin kürsüsündə danışmışdım. Mənim çıxışımın mətninə baxa bilərsiniz. O vaxt mən deməmişim ki, Ermənistən müharibəyə hazırlaşır. Ermənistən dayandırmaq lazımdır. Bunun üçün döllərlər çox idi. Əvvələn, Ermənistən müdafiə nazirinin keçən il Amerikada verdiyi bəyanat. Özü də o, bəyan etmişdi ki, Ermənistən yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Sonra Paşinyanın "Qarabağ Ermənistəndir" məzmunlu bəyanatları və sair. Daha sonra Livandan olan ermənilərin nümayişkarana şəkildə Şuşada məskunlaşdırılmasından ibarət təhrikçi hərəkətlər müha-

riba cinayətidir. Daha sonra Şuşada, yeri gəlməşkən, işgalçı rejimin orada mövcud olduğu müddədə ilk dəfə qondarma "andığma" mərasimi keçirəməklə Azərbaycan xalqının tohqır edilməsi. Qondarma "Dağlıq Qarabağ respublikası"nın parlamentini Xankəndidən Şuşaya köçürmək cəhdii və bir sira başqa omollar. Bütün bunlar bize qarşı təxribat idi. Sonra iyul hadisələri. Bizim hərbi mövqelərimizə təxribatçı hücumlar. Elə işlə saatlarda biz dörd hərbi qulluqçumuzu, sonra bir mülki vətəndaşımızı itirdik. Sonra avqust hadisəsi. Goranboy rayonunda təmas xəttindən keçmiş taxribat qrupunun başçısı indi ifadə verir. Biz gözlayırdık, biz hazır idik. Təbii ki, qrar, o cümlədən mənim tərəfindən avtomatik rejimdə, heç bir tərəddüsüz qəbul edildi. Bir təcavüzkar yerində oturtmalı idik. İyul ayında Azərbaycan cəmiyyəti bunun davam etdirilməsinə tələb edirdi. Yəqin ki, siz bunu bilirsiniz.

**- Bəli, mitinq olmuşdu.**

— Bəli. İyul ayında mitinqdə səslənən əsas şurə belə idi: "Ali Baş Komandan, biza silah ver!" İnsanlar belə deyirdilər. İyul ayında biz Ermənistənla dövlət sərhədini rəhatət keçərkər Ermanistan Respublikasının geniş ərazilərini tuta bilərdik, amma biz bunu etmədik.

**- Bu hadisələr Qarabağda olmamışı.**

— Tamamilə doğrudur. Biz bunu etmədik. Orada heç bir çətinlik yox idi və biz bunu indi göstərdik, 30 il ərzində ciddi eşelonlaşdırılmış müdafiə xəttini qurdıq, orada rəleyif özü müdafiə üçün münasibətdir. Biz aşağıdan yuxarıya getdik, beton plitələri sindirdiğim, Azərbaycan Ordusunun qeyri-adi söyləri, aşğarlımızın və zabitlərimizin qəhrəmanlığı lazım gəldi. Oradan Ermənistənən istanilan nöqtəsinə keçmək bizim üçün çox asan idi. Lakin mən bunu dayandırdım, dedim ki, yox, biz bunu etməyəcəyik, biz onlar deyilik. Biz Ermənistənən beynəlxalq aləmdə tanınmış əraziləsinə keçməyəcəyik və biz sərhədə qədər getdik, oraya soxulmuş işgalçılari qovduq və dayandıq. Yəni bundan sonra biz təcavüzkarı cazalırdırmalı idik ki, o, bir də bizim tərəfə baxmağa belə casarət etməsin. Biz bunu etdik, baxın, görün indi Paşinyanın neçə rəzil vəziyyətdədir. Alçalar, zəng edir, yalvarır, daha kimlərə zəng etmir. Avropa İttifaqı hökumətlərinin başçılara. Bəs, o, nə tələb edir? Onların "Dağlıq Qarabağ respublikası"nın tanınmasını tələb edir. Yəni bu, Ermənistən rəhbərliyinin tamamilə qeyri-adekvat olmasına dəlalət edir. Azərbaycan ilə Avropa İttifaqı arasında sazişlər var, – onlardan biri 2 il bundan əvvəl paraflanıb, – orada deyilir ki, Avropa İttifaqı

Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sorhədlərinin toxunulmazlığını hörəmt edir. Avropanın üzvü olan yeddi ölkə ilə bizim strateji tərəfdəşligimiz haqqında sənədlər var. Bu ölkələrin hamisi Azərbaycanın ərazi bütövlüyünü tanrıır. "Dağılıq Qaraqabş respublikası"nın tanımmasını siyasətdən və beynəlxalq sahədə hər hansı biliklərdən tamamilə uzaq olan adam tələb edə bilər. Görün, onlar nə həddə çatıblar. Biz onları cəzalandırmaçı idik. Biz onları yerlərini göstərməli idik ki, bizimlə belə danişmaq olmaz, bu, onlara asan başa gəlməyəcək. Belə də oludur. O, anaların göz yaşlarını, cəbhəyə göndərdikləri Ermənitənən günahsız gənc vətəndaşlarının ölümüնə görə cavab verəcək.

- Azərbaycanın qaytardığı ərazilərlə bağlı vəziyyət necə olacaq, orada indi nə edəcəklər?

— Biz kökünürlümüzü öz evlərinə qaytaracaqıq. Bu insanların sevincini, Cəbrayıllı, Füzuli, Tərtər rayonlarının, Hadrutun təqribən 30 il-dən sonra öz torpaqlarına qaydiqasaq sakınlarının sevincini tosvivür edə bilərsiniz. Budur, azad edilmişə azərilərdən çəkilmiş videokadrları nümayiş etdiririk. Bu kadrlardan görünür ki, orada hər şey gedidilib. Biz bunu biliirdik. Bu, Stalinqraddan da betördür. Dağıdılmayanların isə hamısı oğurlanıb, qarət edilib. Başa düşürsünüzü, onlar hətta pəncəra çərçivələrini də, unitazları da oğurlayıblar. Bu, sadəcə, dövlət siyasiyət dərcəsinə çatdırılmış quldurluqdur. Ona görə də biz bu azəriləri bərpa edəcəyik.

- Təzədən tikəcəksiniz?

- Təzədən, əlbəttə. Biz kömək edəcəyik. Biz məcburi köçkünlər üçün tikinti programına əsasən təkcə bu il 7 min mənzil istifadəyə verəcəyik. Təsəvvür edirsinizmi? Orta hesabla hər mənzildə 5 nəfər nəzərdə tutulsə, biz bir ildə 35 min nəfəri yerləşdirəcəyik. Yəni bu, kiçik və ya hətta bizim şəraitda orta ölçündə böyük bir şəhər deməkdir. Zərər çəkmmiş 300 mindən çox köçkünü artıq yerləşdirmişik. Köçkünlər üçün şərait yaratmaq məqsədi bilər hər il bündən külli məbləğdə vasit ayırıraq. Hər bir köçkün hər ay dövlətdən müaviniət alır. Demək istəyirəm ki, orada biz bu işləri görəcəyik. Biz Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracaq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərinə barpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdadıq, oraya uşaqların güllüyü qayıdadıq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyəqətlərinin özlərinə qaytarırlar. İllər boyu azərbaycanlıların bu vaziyəvədə necə va-

şamalarını təsəvvür edin. Təmas xəttində binoklla baxanda bizim dağıdılmış şəhərləri görərkən mənim keçirdiyim hissələri təsəvvür edin. Qoy, erməni torəf fikirləşsin. O, indi bunun nə demək olduğunu başa düşməyəcək. Lakin əvvəl düşünmək lazım idi, azərbaycanlıların hissələrini təhqiq lazım deyildi. Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyəqətimizi tapdalamaga, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərşəx halda rəqs edəndə özüne bu gün baş verənlər barəsində hökm imzalamırdı.

- Siz özünüz həmin ərazilərə getməyə hazırlaşırsınız?

– Əlbəttə, 2016-cı ildə biz Cocuq Mərcanlı işgaldən azad edənən Qaçqınları və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müraciət edib dedim ki, bu kəndin sakinlərindən öyrənin, onları qayıtmaq istəyirlərim? Rəsəd gəki, çox illər keçib, onların çoxu nadiradır, çoxlarının işi, uşaqları, məktəbləri var, çoxları Azərbaycanda digər regionlarında yaşayır. İş yerini dayışmək, xüsusun hər şeyin dildiği yerə dayışmək o qədər də asan məsələ deyil. Bilirsinizmi, müddətdən sonra mənə bildirdilər ki, həmin adamlar növbəyə düşübələr. Hətta heç vaxt orada olmamış, sonradan doğulmuş gəncələr Hamisi xahiş edirdi ki, tezliklə oraya qaytarılırlarsın və biz bir ildən müddətdən 150 evdan ibarət qəsəbə salıq, orada məktəb, tibb müəssisəsi, məscid və bütün infrastruktur obyektləri tikidik, qaz, yol çəkdik, bizim qayıtmagımızın rəmzi oldu. Mən oraya gedəndə və bu insanların üzündəki fərqli, sevinc göz yaşlarını görəndə bir daha özümağım ki, biz hökmən öz evlərimizə qayیدacığı və əlbəttə, orani bərədəcəyik. Bu illər ərzində əziyiyət çəkmiş, öz doğma yurdularının ilə ilüdənişmiş insanlarının ruhu səslənən, onların övlad-ısa hayatlarının qalan hissəsini xosbəxt vasasınlar.

– Cox sağ olun.

- Sağ olun.

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN "HABER GLOBAL" TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB

12 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin "Haber Global" televiziya kanalına müsahibə verib.

– "Haber Global" yayımına xoş gəldiniz. Son dərəcə ənəmlı bir qonağımız var. Bildiyiniz kimi, Azərbaycan Vətən müharibəsi aparır. Beləliklə, döyük meydanında Azərbaycan Silahlı Qüvvələrinin sürətli, amma təmkinli irəliliyi var. Bir atəşkəs prosesi, atəşkədən dərhal sonra Ermənistanın xüsusilə dünən törətdiyi hücumlar nəticəsində gərgin diplomatik proseslər, əmaliyyat meydanında və masadada hərəkətlilik. Təbii ki, bunları ən yaxından izləyən şəxs hazırda bu gərginlik arasında biza vaxt ayıran Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Xoş gördük, cənab Prezident.

– Sağ olun.

– İlk olaraq, dünənki hücumla, əmaliyyat meydanında və masadakı son vəziyyətdən başlamaq istərdim. Bir tərəfdən, gərgin diplomatik fəaliyyət hayata keçirdiyinizi bilirik. İşinizin çox olduğu bir vaxtda bizə vaxt ayırdığınız üçün Sizə bir daha təşəkkür edirəm.

Dünən bir çox yerdə bunun qarşılığını gördük, bir hücum, mülki əhaliyə qarşı bir hücum. Amma xüsusiələ xarici mətbuatda tam əksinə bir yanaşma var, diasporun bir təbliğat müharibəsi var. Əvvəlcə, mövcud vəziyyətlə bağlı həqiqətlərdən danışa bilərsinizmi?

– Əlbəttə, biz qara təbliğatla uzun illərdir ki, üzləşirik. Bunun bir neçə səbəbi var, onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir. Onların fəaliyyətinin hədəfində Azərbaycan dəyanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəliyində olan məsələlərdir.

Son döyüslərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlamışdır. Bunun nəticəsidir ki, bu gün dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır. Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər gəstirməyimiz gərəkdir. Bu baxımdan Türkiyənin mətbuat nümayəndələrinə xüsusi təşəkkürümüz bildirmək istəyirəm. Çünkü, demək olar, hər gün gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, digər mətbuṭorqları bu münəqişə ilə bağlı həqiqətləri dünyaya çatdırır.

Atəşkəs rejimi tətbiq olunanдан sonra Ermənistən, demək olar ki, dərhal öz çirkin əməllərini davam etdirmişdir. Biz bir müddət ara vermidiyk, cünki biz sözümüzü sadıq. Bir halda ki, bu atəşkəs haqqında açıqlama verilmişdir, biz ümidi edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünkü hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyük meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanışma göstərəcək. Ancaq təsəssuf ki, biz bunu görmədiyik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistən tərəfindən pozulmuşdur.

Bildiyiniz kimi, ondan sonra gecə saatlarında mülki şəxslər qarşı dəhşətli cinayət törədilmişdir. Gəncə şəhəri bombardman edilmişdir. Şəhər "Toçka-U" raketləri ilə atəş məruz qalmışdır və bunun nəticəsində mülki vətəndaşlar halak olmuş və yaralanmışlar.

Bu, erməni faşizminin eybəcər sıfatının növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistən havadarları, onların hamiləri və islamofob dairələr bu cinayati gizlədə bilməyəcəklər. Çünkü artıq hər şey göy qabağındadır. Dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürələr. Bir daha görülər ki, bu münəqişənin sabəbkəri kimdir. Kim təcavüzkar siyaset aparıb, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistən dövləti terror dövlətiidir, faşist dövlətidir və insanlıq qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi.

– İndi diqqət yetirdiyiniz bu amil çox əhəmiyyətlidir. Biz Türkiyənin terrorla mübarizəsində də bir çox istiqamətdə əmaliyyat zonasında fəaliyyət göstərdik. Misal üçün, bizim şəhərlərimizə də PKK-dan bəzi raket atışları, top atışları olurdu. Bilirdik ki, bu nu terror təşkilatı törədir. Dünən yayımlarımızda da mən ifadə et-

**dim, insanlığa, vücdana, mənətiqə siğmayan bir cavab. Daha əvvəl Siz xalqa müraciətinizdə də ifadə etmişdiniz, xüsusilə Rusiyaya edilən telefon zəngləri var, atəşkəs edək deyə. Ataşkas əldə olundu, hansı mənətiqlə və nə üçün bu hücum törədir? Bu sualı necə cavablandırırsınız?**

— Burada, ilk növbədə, Ermənistanın terror mahiyətini nəzərə almaq lazımdır. Çünkü onlar döyüş meydanında məglub olurlar, uduzurlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kond işgaldən azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərem ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətəmiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünkü hərbi nöqtəyi-nəzərdən buna ehtiyaq yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məglubiyiyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məglubiyəyinini mülki şəxslərdən çıxmışdır. Bu, onların xisəlidir. Çünkü Xocalı soyqırımı tördənlər məhz Gəncəyə o hücumu da törətmışlər.

Gəncəyə bu hücumun səbəbkəri Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumat görə, bu qorar şəxşən Paşinyan tərəfindən verilmişdir. Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox ağır psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qarşalar verir. Məsələn, Hadrutu yenə işgal altına salmaq üçün onlar bir neçə dəfə cəhdər göstərdilər. Mənə bu səhər verilən məlumatı görə, bu gecə Ermənistandan gəlmis özəl komandos qruplarından ibarət olan böyük bir qrup Hadrutu yenidən işgal etməyə çalışıb. Halbuki strateji nöqtəyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önmişi yoxdur. Sadəcə olaraq, gedib orada selfi çəkdirmək, yaxud da ki, öz əhalisinə bir hesab vermek üçün. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistandan verdiyi qurbanlar surf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasetinin qurbanlarıdır.

Bu, onların taktikasıdır. Çünkü onlar öyrəşiblər ki, dünya meydanda onlara daim dəstək veriləcək. Dünya erməniliyi, onların havadarları, islamofob dairələr, təssəffüf ki, dünyada kifayət qədər güclü məvqelər malikdirlər. Onlar hər zaman Ermənistani və onların biza qarşı təcavüzkar siyasetini dəstəkləyirdilər, onları müdafiə edirdilər.

Azərbaycan haqqında olmasın yalanlar yayıldır, azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirlər. Ancaq bugünkü dünyada, internet dövründə bunu etmək onlar üçün artıq çox çotındır. Çünkü artıq qeyri-ənənəvi mətbuat vəsiti ləri var, internet var və məlumatın çatdırılması o qədər də çətin məsələ deyil. Ona görə bu gün onlar informasiya mübarizəsində də əvvəlki mövqelərə sahib deyillər. Biz isə haqq yolundayıq. Həm beynəlxalq hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşurq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münəqışaya də son quoyluqacəq.

— **Beynəlxalq ictimaiyyət dediniz, gözlədiyiniz, xüsusilə bu həcumdan sonra Qərbədə elə də çox səs eşidilmədi. Gözlədiyiniz etirazı aldınız mı? Dünən cənab Hacıyevin attaşelərlə keçirdiyi toplantıda şahid olduğumuz bir məqam var. Üç dəfə dedi ki, bir sual verin, açıqlaylaq, həqiqətləri siza izah edim. Cavab gəlmədi.**

— Biz çox da gözləmirdik, buna heç ehtiyac da yoxdur. Çünkü bu uzun illər ərzində biz gördük ki, həqiqi etimək istəmirlər, yaxud da ki, həqiqəti pardələmək istəyirlər, məlumatları, gerçək faktları təhif edirlər. Bunun da səbəbləri kifayət qədər çoxşaxəlidir. Ona görə bizim əsas işimiz ondan ibarət idi ki, bu məsələni həll edək, tarixi ədaləti, öz ərazi bütövlüyümüzü bərpa edək. Bunu etmək üçün bizdə kifayət qədər güc var.

Əlbəttə ki, ilk günlərdən, ilk saatlardan qardaş Türkiyədən göstərilən dəstək, mənim qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın səsindən dəqiq açıqlamalar, eyni zamanda, digər yüksəksəviyyəli şəxslərin açıqlamaları həm Azərbaycana mənəvi dəstək verdi, eyni zamanda, bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır. Əgər belə olmasaydı, ola bilərdi ki, artıq Ermənistan-Azərbaycan arasında olan bu münəqışa daha da geniş coğrafiyaya siza bilərdi.

— **Dayanıqlı bir atəşkəs gözləyirsinizmi? Daim pozulur, Moskvadakı 11 saat yarımlı toplantıdan sonra buna nail olundu. Dünən bizi jurnalistlər burada şahid olduq ki, Bakı böyük səbir göstərir.**

— Bəli, biz səbir göstəririk. Əlbəttə ki, Gənclə belə vəhşi atəşə məruz qaldıqdə bu, hər bir azərbaycanlı hiddətləndirir və adekvat cavab tələb olunur. Amma biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında alıq. Bi-

zim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışq, bu gün də aparmıraq. Bu, Azərbaycanı Ermanistandan fərqləndirən cəhətlərdən biridir. Ona görə dayanıqli ataşəsin təmin edilməsi üçün ilk növbədə, Ermanistan anlamladır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayaçaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirəsən, kim onları necə dəstaklayırsın dəstəkləsin, bu, olmayıacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər da yaxşı olacaq. Çünkü dayanıqli ataşəs üçün hər iki tərafın buna sadıq olması lazımdır. Biz buna sadıqik. Biz günorta saat 12-dən qüvvəyə minmiş ataşəssə riayət etmişdik, amma görəndə ki, Ermanistan bunu pozur, təbii ki, biz buna sassıq qala bilməzdik. Biz də özümüzü müdafiə etməliyik və beləliklə, demək olar ki, ataşəs qüvvəyə mindi, amma real hayatda baş verəndi.

**– Çəkilməkla bağlı siqnal alırsınızmı, an azindan həmin nöqtədə? Torpaqlarımızdan çəkilməkla bağlı.**

– Yox, biz belə bir siqnal almırıq və heç kim də biza belə bir siqnal vera bilməz. Bu, beynalxalq hüquqa və tarixi ədaləta ziddir. Belə bir siqnal olmamışdır. Siqnallar var ki, dayandırın. Siqnallar var ki, daha irəli getməyin. Siqnallar var ki, ataşəs təmin edilsin. Biz də deyirik ki, yaxşı, ataşəs təmin edilsin, ancaq bununla bərabər garək məsələ sühlu ilə həll edilsin.

Moskvada əldə edilmiş razılışma, hesab edirəm ki, bizim maraqlarımıza tam cavab verir. Çünkü, ilk növbədə, orada göstərilir ki, hələ olanların casadılərinin, əsirlərin humanitar əsaslarla dayızdırılması nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik. Ancaq Ermanistandan buna getmirdi. Bundan başqa çox ənənəvi siyasi məqamlar var. Onlardan biri danışçıların, müzakirələrin bərpə ediləsi, baza prinsipləri əsasında substantiv danışçıların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir. Çünkü orada işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə beş rayondan, ikinci mərhələdə dənə iki rayondan erməni silahlı qüvvələri çıxarırlar. Ondan sonra təbii ki, bütün məcburi köçkünlər əvvəlki dövrda yaşıdları bölgələrə qayıdır. Bu da o deməkdir ki, bizim məcburi köçkünlərimiz Şuşaya da, Xankəndiyə da qayıdaqlar və ondan sonra, yəni bu məsələnin siyasi həlli təmin edilə bilər.

Digər məsələ, – Ermənistən buna hər zaman o qədər yaxşı baxmırı, – odur ki, müzakirələrin formatı dəyişməz olaraq qalır. Ermənistən rəhbərliyi və baş nazır Paşinyan hor zaman deyirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz isə buna etiraz edirdik. Oraya belə bir bəndin salınması yənə də bizim maraqlarımıza cavab verir.

Ona görə artıq hərbi mərhələdən diplomatik siyasi mərhələyə keçid üçün bütün imkanları, bütün zəmin var. Qaldı ki, Ermənistən bu ataşəsə əməl etsin. Ümid edirəm ki, Azərbaycanın müzəffər Ordusunun dünən və bu gecə yeni uğurlu əməliyyatları onları buna məcbur edəcək.

**– Siz sentyabrın 27-dən bəri, bu Vətən müharibəsi başlığından etibarən yeni bir formatdan, Türkiyənin öz mövqeyini da-ha fəal qoymasından, bu məsələnin Rusiya və Türkiyə ilə birlikdə həll oluna biləcəyindən bəhs edirsınız. Amma Türkiyə Lavrovun açıqlamasında yox idi. Sanki bundan sonra ATƏT-in Minsk qrupunda müzakirələrin yəna davam edəcəyinə yönelik bir açıqlama etdi. Türkiyə necə, nə şəkildə, nə vaxt masada olacaq? Ya da bu barədə danışıldımı?**

– Əlbəttə ki, bu, bizim mövqeyimizdir. Mən bunu bir neçə dəfə açıqlamışam. Bir da demək istəyirəm ki, mütələq Türkiyə bu məsələnin siyasi yollarla həll olunmasında fəal rol oynamalıdır. Mən onu da biliyəm, Türkiyənin bəzi matbuat orqanlarında yazılır ki, nə üçün Türkiyə Moskvada olmamışdı. Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu. Heç Türkiyə qarşısında da belə bir vəzifə durmurdur. Bu, danışıqlar prosesi deyil. Bu, sadəcə olaraq, humanitar əsaslarla tətbiq olunan ataşəsdir. Yəni bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi. Danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır. Ancaq bu danışıqların səmərəsi və heç bir natiqəsi yoxdur. Otuz ilə yaxındır ki, bir santimetr torpaq bizi müzakirə yolu ilə qaytarılmadı. Ona görə mən də tam haqlı olaraq dedim, bir haldə ki, Minsk qrupu 1992-ci ildə formalasdı və o zaman hansı əsaslarla formalasdı, bu haqda bizdə heç bir məlumat yoxdur. Əgər Minsk qrupunun tərkibinə baxsanız görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən ölkələr, bətənə ilə heç bir əlaqəsi olmayan ölkələr, münaqişə ilə heç vaxt maraqlanmamış ölkələr də var. Onların orada mövcudluğu formal xarakter daşıyır. Yaxşı, biz əgər bu münaqişənin həll olunmasını ist-

yiriksə, – amma biz istayırik, – elə ölkələr olmalıdır ki, onların gücü də olsun, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. İndi Minsk qrupunun həmsədrlerinin ölkələrinə erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlar malikdir. O siyasi imkanlar nticəsində onlar ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Yəni bu, nə qədər ədalətlidir? Nə üçün Türkiyə də həmsədr olmasın, onszu da Minsk qrupunun üzvüdür. Ona görə bizim siyasetimizdə tam mənTİq və nəTİCƏYə hesablanmış yanaşma var.

Geosiyasi reallıqlar dəyişib. 1992-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbə bir çoxları qəbul etmək istəmirlər, bu, onları qıcıqlandırır. Onlar öyrəsiblər, təəssüf ki, keçən əsrə bəzi hallarda onların sözü Türkiyə siyasetində çox böyük dəyər təşkil edirdi. Ancaq bu gün Türkiyə tam müstəqil siyaset aparırlar və dünya miqyasında gücə cəvirlidir. Hansı məsələ bizim bölgəmizdə Türkiyəsiz həll olundu? Bakı, Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır. Onunla hesablaşmaq lazımdır.

İndi müzakirələr nə zaman başlayacaq, mən bunu deyə bilmərəm. Çünkü Ermənistən bir halda ki, bu ataşkası pozur, inanmiram danışılarda da samimi olsun. Ancaq istənilən halda de-yure, ya da de-faktı Türkiyə mütləq bu problemin həllində olmalıdır və onszu da var. Çünkü bu gün sərr deyil ki, biz Türkiyə ilə müntəzəm olaraq məsləhətşəmlər aparıraq. Bu proseslər başlayandan – 27 iyuldan bu güne qədər biz daim əlaqədayık. Türkiyənin yüksək səviyyəli vəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə six təmasdadırlar. Ona görə bu, artıq reallıqdır. Sadəcə olaraq, biz de-faktı reallığı de-yure reallığı çevirməliyik.

İndi “Nə üçün o həmsədrlik sistemində Türkiyə olmasın, olmalıdır” ifadəsinə işlətdiniz. Bunu bir qədər də aydınlaşdırmaq üçün soruşağam, amma Siza istinad edərək. Ötan gün xalqa müraciətinizdə eyni şəhər Minsk qrupunun işlətdiniz – biz artıq status-kvo-nu dəyişdirdik, təmas xətti deyə bir şey yoxdur, təmas xəttini yaradıq. Yeni müzakirədə həm Türkiyənin iştirakı, həm də bu dediyiniz sözlər barədə bir qədər atraflı bəhs etsək, tam olaraq nəyi nəzərdə tutursunuz? Bundan sonra Bakı tərəfindən necə bir status-kvo qurulacaq?

– Bilirsiniz, biz status-kvo ilə əlaqədar uzun illər çox böyük səy göstərdik ki, həmsədrlər bununla bağlı bir açıqlama gələsin. Nəhayət təqribən 7-8 il bundan əvvəl Amerika, Rusiya və Fransa prezidentləri səviyyəsində bir neçə dəfə belə bir açıqlama verildi – status-kvo qəbululedilmişdir və dəyişdirilmişdir. Biz də bunu alqışladıq. Mən də bir neçə dəfə bununla bağlı açıqlamalar verdim ki, bu, çox müsbət bir yanşmadır. Yəni bu, nə deməkdir, o deməkdir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxmılıdır. Status-kvonun dəyişdirilməsini Ermənistən etməlidir. Çünkü biz Ermənistən torpaqlarını işgal etməmişik. Biz status-kvonu necə dəyişdirə bilərik? Bu Ermənistən tərəfinə, bir mesaj, bir sığnal idi. Ancaq təəssüf ki, bu açıqlama və açıqlamalar, – bir neçə dəfə belə açıqlamalar verildi, – havada qaldı. Ondan sonra biz nə eşitməyə başladıq? Son dönmədə artıq həmin həmsədrler bu ifadədən geriye addım atıldılar. İndi nə deyirlər? İndi deyirlər ki, status-kvo dəyaniqli deyil. Amma bu, böyük bir farqdır. Status-kvo dəyişməlidir, yəni ki, Ermənistən, sən torpaqlardan çıxmalsan. Status-kvo dəyaniqli deyil, yəni sabit oləmək deməkdir ki, sadəcə olaraq, onlar bunu fakt kimi göstərirənlər. Ona görə belə olan halda, status-kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında dəyişirdi. Artıq status-kvo yoxdur. Artıq Ağdərə, Füzuli, Cəbrayıllı, Hadrət rayonlarının yaşayış məntəqələri və kəndlər azad edildi. Hansı status-kvodan səhəbə gedə bilər? Səhəbə gedə bilməz. Təmas xətti? Təmas xətti yoxdur. Aydın məsələdir ki, mövcud olan təmas xətti çox böyük hərbi biliklər asasında yaradılmışdır. Ermənistənin o zaman heç bir hərbi bilikləri yox idi. Bunu biz açıq etiraf etməliyik. Yəni Ermənistən nüfuzunuz an olmasi onlar üçün çox ciddi bir problem yaradır. Onlar üçün təmas xətti çox qısa olmalı idi, düz olmalı idi. Onu da etdiylər. Onların buna ağlı çatmadı. Onlara məsləhət verənlər bunu etdiylər. Əgər o əvvəlki təmas xəttinə baxsanız, bu üfüqi-şəquli formadadır. Belə, düz. Yəni onu müdafiə etmək çox asandır. Onların mövqeləri osasan tapşılardır. Onlara müdaxilə etmək, yəni istehkamları yarmaq çox çatın bir iş idi. İndi bu təmas xətti yoxdur. Biz onu bir neçə yerdən – şimaldan, cənubdan, ondan sonra şərqişdan yarğıq. Artıq hansı təmas xəttindən səhəbə gedə bilər? Yoxdur! Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, yaxud da ki, şəhər olsun. Təpə olsun, dağ olsun – o, kənd-dən, şəhərdən daha önemlidir. Şəhərlərə biz onszu da qayıdaçaq. Bi-

zim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafi bizim nazarətimizdədir. Şəhərdə də biz varıq. Amma şəhərə girək-girməyək o başqa məsələdir. Bizim qarşımızda indi belə bir siyasi vəzifə yoxdur ki, mütləq bu gün oranı elan edək, sabah oranı elan edək. Yoxdur. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, bir gün, iki sonra açıqlama veririk. Bunun da taktikası var.

Bir daha deyirəm, status-kvo yoxdur, təməs xətti yoxdur. Ermənilərin öz orduları haqqında uzun illər udurduğu yenilməz ordu əfsanəsi yoxdur. Biz göstərdik kim kimdir. Ona görə bu reallıqlarla gərək həm Ermənistən hesablaşın, onların havadarları hesablaşın, bütün dünya hesablaşın. Bizi dur deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz da istəmirik ki, qan tökülsün. Amma ondan sonra gərək siyasi proses başlasın. Siyasi proses başlaması, biz durmayaçaq. Mən demişəm, biz sən qədər gedəcəyik, sən qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və sübh yolu ilə öz torpaqlarımızı azad edək.

— İşin siyasi və hərbi tərəfi bir tərəfə. Bu gün biz, daha doğrusu, Bakıya gəldiyimiz andan etibarən oranı tərk etmək məcburiyyətində qalmış insanların görüşdük, aralarında xocallıhələr, cəbrayillilər var idi. Azərbaycan dövlətinin, Sizin köməyinizlə tikilən qasabalarla getdik. Hər kasin üzündə bu ifadə var idi: *“Sizə, dövlətə böyük minnətdarlıq hissi duyurlar. “Biz burada heç bir şəxsi ehtiyaçımız olmadan yaşayıraq, lakin biz öz torpaqlarımıza dönmək istəyirik”* deyirlər. Xüsusilə cəbrayillilər, *“İşgaldən azad edilən torpaqlarda nə edəcəksiniz?”* sualına, *“Təki bir damımız olsun, kifayaqtır!”* deyirlər. Bəs, Siz nə edəcəksiniz o insanlar üçün? O torpaqlarda yeni inşaat işləri aparılacaq?

— Biz orada nəinki damlar, biz orada şəhərlər quracaq, biz oraya həyatı qaytaracaq. Biz bütün dağlımlış yerləri bərpa edəcəyik. Orada bizim ordumuzun nəzarətiindədir. Artıq işgaldən azad edilmiş torpaqların bəzilərinə bizim mətbuat nümayəndələri də gedirlər. Bəzilərində isə hərcilər özləri videoya çəkirlər, görürler ki, orada bir dənə də salamat bina yoxdur. Yəni bu, faşistlərin əməlləridir. Dünya bunu görməlidir və görəcək. Görün, indi Ağdam, Füzuli nə gündədir?! Bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmaların, qayda bilməsinlər. Amma Azərbaycan

xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını təqribən 8 aya qurdug. O kənd ki, biz 2016-ci ildə işgaldən azad etdik, 6-7-8 aya artıq oranı biz inşa etdik və indi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki da, məscidi da, xəstəxanası da, məktəbi də, evlər də var, hər şey var. Bir də ki, kənd təsərrüfat üçün onlara avadanlıq vermişik və indi o kənd dirçəlib. Bütün o torpaqları biz cənnət cəvirməliyik. Onsuz da oranın mənzərəsi cənnətdir və uзun illər erməni tapdağının altında olmasına baxmayıaraq, o torpaq canlanacaq, oraya hayat qaydadəq, uşaqların gültüsi gələcək, insanların təbəssümü qayidacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar.

Bizim məcburi köçkünlərimiz bilirlər ki, mənim üçün, Prezident üçün onların problemi bir nömrəli problemdir. Siz də bilirsınız ki, biz onlar üçün nə qədər böyük yardımçıları edirik. Bu il 7 min ailəyə yəni mənzillər veririk. Təqribən 35 min insan bir il ərzində dövlət tərəfindən pulsuz mənzil alır. Hər ay dövlət onların hər birinə müəvənit verir. Ona görə, təbii ki, onlar dövlətin qayğılarından razıdır. Mənim onlarla keçirdiyim görüşlərdə onlar hər zaman təşəkkürlərini bildirirlər və deyirlər ki, burada hər şey yaxşıdır, biz bu yeni evlərdə yaşayıraq, belə şəraitli görməmişik, amma bizi ora qaytarın, biz oraya getmək istəyirik və gedəcəklər.

Ona görə biz indi artıq o bölgələrin inkişaf planları üzərində işləməliyik, müvafiq göstərişlər artıq verilibdir. Planlama hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddət ərzində artıq onlar oraya yerləşsinlər.

— Cənab Prezident, bu qədər siz qrafikinizin, diplomatik gərginliyin arasında bizə vaxt ayırdığınız üçün Sizə çox təşəkkür edirik.

<https://president.az/articles/42723>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN “HABER TÜRK” TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB

13 oktyabr 2020-ci il

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın 14-də həmin televiziya kanalında dövlətəmizin başçısının müsahibəsi yayımlanıb.

– Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə birlikdəyik. Cənab Prezident, bir yandan cəbhədə, bir yandan diplomatiyada siz qrafikiniz var. “Haber Türk”ə vaxt ayırdığınız üçün Sizə çox təşəkkür edirəm.

– Sağ olun.

– Cənab Prezident, Ermənistən ilə Azərbaycan arasında Moskvdə 11 saat yarım davam edən bir görüş keçirildi. Ancaq bu görüşdən sonra Ermənistən xüsusi qəddarlıqla Gəncə şəhərini atəş tutmağa, mülki şəxsləri hədəfə almağa başladı. Burada diqqət çəkən məqam Ermənistannın öz ərazisindən Azərbaycanı hədəfə almışdır. Ermənistən diplomatiya sahəsində belə bir görüş keçirilərkən bu cür hücumu niyə ehtiyac hiss etdi? Dünya ictimaiyyətindən bu məsələdə istədiyiniz dəstəyi gördünümüzü, Sizə gələn mesajlar oldum?

– Ermənistən bu çıxın siyaseti anlaşılır. Çünkü onlar həzər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çıxın əməllərə ol atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adı bir seydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımıının timsalında görmüşdür. Bu dəfə də bütün cəbhəboyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad etmişdir və işğaldan azad etmə əməliyyatımız uğurla davam edir. Bu gün şəhər mənə verilən məlumatə görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazm olan vaxtda açıqlama veriləcək.



Prezident İlham Əliyevin Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsi. 12.10.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsi. 13.10.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyevin "France 24" televiziya kanalına müsahibəsi.  
14.10.2020. Foto: AZERTAC.

Ermənistanın bu xain hücumunun səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istayırlar. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atışının təhrik edirlər. Fəqat mən deməşim ki, bizim qısamız döyük meydanda olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzardan keçirildi və bizim dəqiq, sərəst atışlarımız bu hədəfləri məhv etdi. Ermanı ordusuna çox böyük zərər vuruldu, 200-dən çox tank, 2 "S-300" hava hücumuna qarşı qurğu, bir çox başqa texnika məhv edildi, 33 tank və digər texnika qənimət kimi götürüldü.

Bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsinin qıra bilməz. Biz düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, daha əzmlə, iradə ilə öz torpaqlarımızı azad edəcəyik və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaqıq.

O ki qaldı, beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin buna reaksiyasına, Türkiyə hər zaman olduğu kimi, bizi bir daha bu məsələ ilə bağlı açıq və birmənali dəstəklədi. Əziz qardaşın Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü id. Pakistan və onun Baş Naziri çox böyük həmrəylilik göstərərək çox müsbət açıqlama vermişdir, digər ölkələr də vermişdir. Ancaq deyə bilmərəm ki, bu, dünya miqyasında geniş vüsət almışdır. Halbuki hər kəs üçün bu, gün kimi aydınlaşdır. Ataşəs rejimi haqqında açıqlama verilir, ondan bir gün keçməmə belə namərd hückum təşkil edilir. Bu, bir daha onu göstərir ki, ataşəsi kim istəmir.

Mən deməşim, bizim hədəfimiz, bizim məqsədimiz işğal edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşlarını qaytarmaqdır. Bildirmişim, ataşəs imkan verəcək ki, bu məsələ artıq hərbi müstəvidən siyasi müstəviyə, diplomatik müstəviyə keçsin. Bu məsələ diplomatik müstəvidə danışçılar masası arxasında həll olunsun və Ermənistanın hələ də işğal altında olan digər torpaqlardan çıksın, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın. Ancaq görünür ki, Ermənistanın planları tam başqa imiş. Onlar hesab edirmişlər ki, bu ataşəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir



Prezident İlham Əliyevin Türkiyənin NTV televiziyasına müsahibəsi.  
15.10.2020. Foto: AZERTAC.

qədər azalda bilərlər, vaxt qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar. Mən demişdim ki, əgər Ermənistən müsbət davranış göstərməsə peşman olacaq və haqlı idim.

— Cənab Prezident, Sizin Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri 11 saat yarım davam edən bir görüş keçirdildi. Siz, bu görüş davam edərkən açıqlama verdim, bir şortiniz var idi, biza bir təqvim versinlər. Yəni Ermənistənın Qarabağdan çıxılməsi üçün bir təqvim verilsin. Moskvadakı görüşdə bir təqvim, ya da Qarabağın gələcəyinə dair Moskvanın ortaya qoyduğu bir layihə, bir plan oldumu?

— Xeyl, təqvim verilmədi, biz də çox israr etmadık. Çünkü Moskva anlaşmasında, açıqlamasında bizi qane edən, bizim maraqlarımıza cavab verən maddələr bizi tomin etdi. Onu da bildirməliyim ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, bizim üçün məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bizim bundan xəbərimiz yox idi. Bizim Xarici İşlər nazırımız Moskvaya galəndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə takliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və biz müntəzəm olaraq əlaqədə idik. Mən bizim şərtlərimizi demişdim və o şərtlərdən kənardə hər hansı bir razlaşma mümkün deyildi.

Ona görə biz vəziyyəti nəzərə alaraq, təqvimlə əlaqədar mövqeyimizi bir qədər yumşatdıq. Ancaq bu, o demək deyil ki, bu təqvim olmayıacaq, bu, olacaq. Ancaq nə zaman? Artıq müzakirə prosesi çərçivəsində. O açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işgal altındaki torpaqlarımızın Azərbaycana qaytarılması təsbit edir. Eyni zamanda, danışqlar formatı dayışmaz olaraq qalır. Yəni danışqlar Ermənistən və Azərbaycan arasında aparılacaq. Qondarma “Dağılıq Qarabağ respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışqlarda iştirakı müzakirə mövzusu deyil. Bunlar bizi qane etdi. Bizim təxminimiz ondan ibarət idi ki, artıq dərhal danışqlar başlaşın və təqvim məhz bu danışqlar çərçivəsində biza təqdim edilsin. Bu təqvim bizi qane etməlidir. Yəni bu, çox uzunmüddəli proses ol aylımkən. Bütün il gözləmişik. Artıq Azərbaycan xalqının sobri tükənibidir. Ancaq danışqlar bərpa edilərsə, əminəm ki, bu təqvim bizə veriləcək. Ancaq Ermənistən bu anlaşmını, bu açıqlamani pozması göstərir ki, onların niyyəti,

sadəcə olaraq, vaxt qazanmaq və Azərbaycana öz hücumunu davam etdirməkdir.

— Cənab Prezident, Dağılıq Qarabağın müstəqilliyi ilə bağlı Ermənistənin cəhdleri var. Ermənistən Fransada, Rusiyada, hətta erməni diasporunun güclü olduğu digər ölkələrdə siyasi təzyiq formalasdırırmışdır. Qarabağın işğaldan azad edilməsi məsələsində Siz qətiyyətlisiniz. Qarabağ işğaldan azad edildikdən sonra Sizin necə bir modelinizi var? Bir muxtar bölgə, müstaqil bir struktur, necə bir proses olacaq Qarabağa bağlı?

— Birincisi, onu deməliyim ki, Ermənistən həzirdə göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zarorlıdır. Çünkü birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağılıq Qarabağ müstəqillik verməyəcək, onu tanımayaçaq. Belə olsan halda, bu cəhdlər səmərəsiz qalacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Baxın, Minsk qrupuna həmsədrlik edən ölkələr, onlar bizim ərazi bütövlümüzü tanır. Avropa İttifaqı ilə bizim “Tərəfdarlı prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığının dəstək göstərilir. Yəni mən inanmiram ki, hər hansı bir ölkə Dağılıq Qarabağın müstəqilliyini tanısın. Çünkü bundan heç bir saat keçməmiş bu ölkə ilə biz bütün diplomatik əlaqələrimizi kəsərik. Bu, mütləqdir. Ona görə Ermanistən bu cəhdləri, sadəcə olaraq, daxilə, yəni öz ictimaiyyətinə hesablamış ki, sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdəirlər.

O ki qaldi, sülhdən sonrakı dönmə, bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur. Bizim mövqeyimiz ham tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət tacribəyə əsaslanır. Yəni birinci mərhələdə işgal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarırlar. Prinsip etibarılı bù məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, – beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağılıq Qarabağın özündən, Şuşadan, Xankändidən, – orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, – Azərbaycan vətəndaşları oraya qayıdır və Dağılıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində. Artıq biz sülhə dəha da yaxınlaşacaq. Ona görə orada yaşayan ermənilərlər əlaqədər bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çıxmilləti

dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağılıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını o kriminal xunta rejimindən qurtardan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənlə, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq. Çünki orada indi səfələt hökm sürür. Biz oraya sərməya də yatarıq, biz orada sosial programları da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımızı olacaqdır. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistandan mövqeyi issa azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerlə-yekəns etmək və ondan sonra elan etmək ki, bu, qədim Ermənistən torpağıdır. Halbuki ermənilər oraya çar Rusiyası tərəfindən XIX əsrin əvvəlində köçürüllüb. Bu, tarixdir. Bu tarix biz bilirik. Ona görə bizim mövqeyimiz bundan ibarətdir. Azərbaycan xalqı bu mövqeyi bilir və bunu dəstəkləyir.

— Cənab Prezident, bu fikirlərinizdən başa düşdüyüm qədər, Siz, təkcə əməliyyati deyil, əməliyyat sonrasını da izah etdiniz, mərhələ-mərhələ konsepsiyasından bəhs etdiniz. Ancaq bilirik ki, münaqişə dövründə çox böyük kədər yaşandı, Qarabağda 30 min Azərbaycan türkü həlak oldu, şəhid oldu. Yenidən o coğrafiyada xalqlar birlikdə yaşaya biləcəkmi? Yaxud ermənilər və Azərbaycan türkləri ayrı-ayrı rayonlarda yaşayacaqlar? Nəcə bir planlaşdırma olacaq?

— Bilirsiniz, Azərbaycan xalqı çox xeyirxah xalqıdır. Məhz ona görə Azərbaycanda onlara digər xalqların nümayəndələri yaşayırlar, sülh, ləyaqət içində yaşayırlar. Odur ki, mən tam əminəm, ermənilər və azərbaycanlılar o bölgələrdə bir yerdə yaşaya bilərlər. Nəcə ki, bu gün Azərbaycanın digər yerlərdə, necə ki, məsələn, Gürcüstənda. Gürcüstənda 300 mindən çox azərbaycanlı və təqribən 200 minə yaxın erməni əhali var. Bəzi kəndlərdə onlar bir yerdə yaşayırlar, bir kənddə. Onların arasında hər hansı bir problem yoxdur. Onlar normal qonşu kimi yaşayırlar, Rusiyada da, Ukraynada da, digər ölkələrdə də. Niyə də bunu burada edə bilmərik?

Mən hesab edirəm ki, biz buna hazır olmalıyıq. Biz xalqlarımızı buna hazırlamalıyıq. Mənim bu gün sizə dediyim sözlər Azərbaycan

xalqı tərəfindən qəbul edilir və dəstəklənir. Bu, eyni zamanda, bu gün Dağılıq Qarabağda yaşayan ermənilər də mənim müraciətimdir. Onlar bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı var. Onlar da yaşasınlar, bizi də yaşasaq. Amma bizi qovsunlar, onlar yaşasınlar, bu, ədalətli deyil. Biz buna heç vaxt razi olubilmirik.

Əlbəttə ki, hər bir müharibə sülh ilə nəticələnir. Ona görə indi biz müharibədən sonrakı mərhələyə də baxmalyıq. Əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və bəyənəlxalq təşkilatlar bu məsələdə bizi kömək edərsə, hesab edirəm ki, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayıcaq. Ancaq biz çalışmalıyıq ki, buna nail olaq.

— Cənab Prezident, hazırda Ermənistən Azərbaycanın yaşayış məntəqələrini atşa tutur. Azərbaycan issa əməliyyat zamanı yalnız hərbi obyektləri hədəfa alır, ancaq Qarabağ bölgəsinəki ərazilərdə əməliyyat hayata keçirir. Amma Ermənistən Gəncənə, Mingəçeviri, Bərdəni, mülki əhalinin yaşadığı digər yerləri hədəfa alır. Bundan məqsəd panika, xaos və qorxu yaratmadır mı? Siz hazırda Azərbaycan xalqının bu psixologiyasını necə görürsünüz?

— Siz haqlısınız, məqsəd budur, panika yaratmaq, xaos yaratmaq, qorxu yaratmaq. Bu gün Azərbaycan tam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müştəqillik şəraitində yeni vətənpərvər, həm manavi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşılı nəsil də bu gün tam başqa bir dünyayaqışınə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var. Məhz buna görə bù xain hücumlar bizim iradəmizi qıra bilmədi. Erməni vəhşiliyindən on çox zərər çəkən Tərtər şəhəridir. Tərtər şəhərinə minlərlə mərmi düşüb. Tərtər balaca bir şəhədir, Gəncə kimi böyük şəhər deyil. Bu gün şəhər mənə verilən məlumatə görə, 100-dən çox mərmi şəhər saat 7-dən indi saat 10-un yarısından, 2 saat yarım ərzində mindən çox mərmi Tərtər şəhərinə düşüb. Amma tərtərlər bir dağ kimi, bir yurnuq kimi dəyənlərlə, heç bir yerə getmirlər və deyirlər, ölüdə var, döndü yoxdur. Həmçinin Ağdamda da, Goranboyda da, Ağcabəddida da, cabəhə xəttinə yaxın olan bütün başqa bölgələrdə də belədir. Onlar düşmənlə üz-üzə yaşamağa öyrəşiblər. 2016-ci ildə, məşhur Aprel döyüşlərindən sonra mən erməni vəhşiliyindən zərər çəkmiş bölgələrə getdim və bir kənddə oldum. O kənddən erməni mövqelərinə məsafə 100-150 metr idi.

Bizim hərbiçilər mənə dedilər ki, oraya getməyin, ora təhlükəlidir. Dədim, orada bizim insanlar yaşayır, onlar üçün təhlükəli deyilmə? Onlar nə qədər cəsarətli, nə qədər qürurlu insanlardır ki, orada düşmənin atəş altında yaşayır, qurur, övladlarını böyüdürlər. Azərbaycan xalqı, bax, bu xalqdır!

Ona görə bu xain hücumlar bizi zərrə qədər də yolumuzdan döndərə bilməz. Ermənistandan digər bir məqsədi bizi dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi heç kim dayandırıbilməz. Çünkü biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayraqımızı qaldırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!

**- Cənab Prezident, Minsk qrupu ilə bağlı. Münaqişənin 30 ildir davam etməsinə baxmayaraq, bir həll yolu tapılmadı. Dünən bir media qurumuna müsahibənizdə formatın yenidən nəzərdən keçirilə biləcəyini, daha doğrusu, türkən dəyişə biləcəyini dediniz. Bu türkəb necə olmalıdır? Türkiye masada rol almışdır? Çünkü sohə saatlarında Rusiyadan bir açıqlama gəldi, Türkiyənin o masada olması çox da arzu edilmir. Bu məsələyə necə baxırsınız? Bir da bununla bağlı daha bir sual vermək istəyirəm. Cənab Prezident, Rusiya bu prosesdə Qarabağ sülhməramlılar göndərmək istəyərsə, Sizin buna münasibətiniz necə olar? Səhv etmirəm-sə, bir media qurumunda belə bir sual ilə qarşılaşmışdım?**

- İlk növbədə, onu bildirməliyəm ki, sülhməramlıların bölgəyə göndərilməsi hər iki ölkənin – Ermənistannın və Azərbaycanın razılığı əsasında olmalıdır. Həmçinin sülhməramlıların göndərilməsi və sülhməramlıların tərkibi. Yəni orada kim olacaq, hənsi ölkələr olacaq? Əgər hər hansi bir ölkə veto qoyarsa, təbii ki, bu olmayıacaq. İkinci məsələ ondan ibarətdir ki, hər kəs anlamalıdır bu gün sülhməramlıların göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən səhbat gedir. Bizim icazomız olmadan hər hansi ölkə sülhməramlılarını bizim torpağımıza göndərə bilməz. Bu, qanuna ziddir. Bu, beynəlxalq hüquqa ziddir. Bu, qəbul edilməzdər.

Ona görə bizdə belə bir narahatlıq yoxdur. Belə söylər, belə isteklər ola bilər. Mən bunu istisna etmirəm. Ancaq bütün məsələlər massa üzərində olmalıdır. Onu da bildirməliyəm ki, müzakirə mövzusu olan baza prinsiplərində sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur. Yəni ilk növbədə, bayaq qeyd etdiyim məsələlər

həll edilməlidir – torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması. Ondan sonra sülhməramlıların gatırılması da istisna deyil. Ancaq nəzərəalsaq ki, bu 30 illik müzakirə müddətində biz müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil.

O ki qaldı, Minsk qrupunun fəaliyyəti ilə əlaqədar məsələyə, mən artıq bir neçə dəfə demişəm ki, Minsk qrupu 1992-ci ildə yaradıldı. O zaman hənsi əsaslar buna səbəb oldu biz bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu bölgədə onların hər hansi maraqları da yoxdur, təsiri də yoxdur. Ona görə əgər bu münaqişənin həll edilməsini istəyirlərsə, – biz bunu istəyirik, – elə ölkələr olmalıdır ki, onlar real həyatda sülhün təmin olunmasına xidmət edə bilsinlər.

Təbii ki, biz qardaş Türkiyəni bu prosesdə görürük. Biz bunu alışlayıraq. Biz biliirki, Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dayışdırılmasının yəqin ki, hüquqi prosedurları var. Biz o dərinliyi getmək istəmirik. Ona görə mən demişəm ki, de-yure, ya da de-faktō, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var. Çünkü aziz qardaşım, hörmətli Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi ilə bağlı hörmətli Putina dəfələrlə görüşmüştür, dəfələrlə danışmışdır. Artıq uzun illərdir, yəni on ildən oxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir. Mənim bundan xəbərəm var. Həm Türkiyə Prezidenti, həm Rusiya Prezidenti bu haqda mənə demisədilər. Onsuz da Türkiyə var. İndi daha çox, daha böyük həcmədə, daha böyük miqyasda var.

Bilirsiz ki, Türkiyənin Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlu cənab Lavrovla, Türkiyənin Müdafiə naziri cənab Hulusi Akar cənab Şoyqu ilə telefonla danışırlar. Kim deyə bilər ki, Türkiyə prosesdə yoxdur. Türkiyə yoxdursa, nə üçün danışırsınız? Türkiyə var. Biz də əlimizdən gələni edəcəyik ki, bundan sonra da olsun. Çünkü Türkiyənin burada iştirak olmasa, bu məsələ həll edilə bilməz. Bunu hər kəs anlamalıdır. O ki qaldı, yəna da deyirəm, bu məsələnin formal tərafına, bu formal təraf qala bilər, Minsk qrupu da qala bilər, onsuz da 30 il ərzində bir nəticə hasil etmədi. Ancaq bu məsələ nə qədər tez həll olunarsa, o qədər də tez Minsk qrupuna ehtiyac qalmayacaq.

**– Cənab Prezident, bir tərəfdən Ermənistanın baş naziri Paşinyan əməliyyatdan əvvəl Şuşada rəqs etdi, xalqını coşdurmağa çalışdı. Bir tərəfdən də müharibədə məğlub olduqca Türkiyəni ittiham etməyə başladı. Türkiyəni buraya əcnabi döyüşçüləri götürməkdə günahlandırdı. Eyni zamanda, beynəlxalq medianın da bu mövzuya çox yer ayırdığını gördük. Həmçinin Amerikadakı bir qəzetdə əcnabi döyüşçülərin, Türkiyə təyyarələrinin Azərbaycanda olduğu xəbərlər yaxşımlandı. Siz Paşinyanın o rəqsnin necə dəyişdirirsiniz, bu gün həzırkı durum ortadadır. İkincisi, Türkiyənin mövqeyi və bu təyyarələr mövzusu ilə bağlı fikirlərinizi bilmək istərdim.**

– Paşinyanın sərxiş vəziyyətdə rəqsi və digər təhqiqirləri, həqarəti Azərbaycan xalqını haqları olaraq hiddətləndirdi. Biz onun bu hərəkətlərinin heyfini bu gün döyük meydanında alırıq, əvəzini çıxırıq. Azərbaycan aşğarı döyük meydanında göstərir ki, kim haqlıdır, kim haqsızdır. Biz gücümüzü, xalqımızın iradəsini döyük meydanında göstəririk. Paşinyanın digər təxribatları da cavabsız qalmır və qalmayacaq. Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Şəhidlərimizin qanı yerdə qalmır və qalmamalıdır. Bu gün azad etdiyimiz şəhərlər, kəndlər Paşinyana və onun kimilərə bizim ən gözəl cavabımızdır. O, artıq anladı ki, kim kimdir. Mən ona xəbərdarlıq etmişdim. Mən ona deməmişim ki, bu yol sizi fəlakətə aparaqac. Mən deməmişim ki, Azərbaycan xalqının ləyaqəti ilə oynamasın, diqqətli olsun, ehtiyatlı olsun. O zənn edirdi ki, dünya erməniliyi onu müdafiə edəcək, o zənn edirdi ki, böyük dövlətlər gəlib onun yerinə vuruşacaq, bu gün də bunu istəyir. O, Rusyanın Prezidenti hörməti Vladimir Putin bir gündə telefonla defəslərlə zəng etmişdir. O, telefon zənglərinin bir hissəsi mətbuataya verildi, bir hissəsi isə verilmədi. Bizdə məlumat var ki, bu son atəşkəsən sonra da Paşinyan Putinə telefonla zəng etmişdir. Onun bu hərəkətləri, əlbəttə, göstərir ki, bu adam panikaya qapılıb, taşviş içindədir, özünü itirib. Azərbaycan Ordusunu döyük meydanında düşmənə elə sarsıcı zərbələr endirir ki, artıq onlar qeyri-adəkvet duruma düşübələr. Bu, məsələnin bir tərəfi.

O ki qaldı, Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya göstirilməsi, bu, tamamilə yalandır. Türkiyə F-16-ları ilə əlaqədar məsələyə mən artıq münasibət bildirdim. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlməmişdilər, təlimdən və erməni hü-

cumalarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O, bizi atılan iftiradır, böhtandır. Bizə bir dənə də sübut göstərilədi. Sadəcə olaraq, Fransadan və Rusiyadan belə açıqlamalar verildi, vəssallar.

### **– Konkret sübut ortaya qoyuldumu?**

– Sübut, dəlil yoxdur. Heç bir açıklama verilmir. Bizim kəşfiyyata heç bir məlumat verilmir.

Mən sizə indi deyə bilərəm ki, kəşfiyyat orqanlarımız bizi böhtan atan ölkələrlə əlaqədə olublar, deyiblər ki, bizə dəlil, sübut verin. Vermirlər. Sözsdür. İndi mətbuatda kim yazırsa yazsın, o bizi maraqlaşdırır. Onsuz da Qərb mediası hər zaman Ermənistanın tərəfini tutub və bizə bundan əvvəlki dövrədə hər zaman çox mənfi münasibət başlıyib. Ona görə bu iftiralarla biz öyrəmişik. Ancaq rəsmi səxəslerin açıqlamaları qəbul edilməzdir. Ya bunu sübut et, ya da ki, öz sözlerini geri götür. Belə bir şey yoxdur. Buna ehtiyac yoxdur. Azərbaycan ki-fayat qədər güclü orduya malikdir ki, bu məsələləri özü həll etsin.

Bir də ki, əcnəbi vətəndaşların iştirakına göldikdə, baxsınlar Ermənistana, orada na qədər əcnəbi terrorçular var. PKK-nın düşərgələri var orada. O cümlədən Dağlıq Qarabağda PKK-nın düşərgələri var. Biz bu bölgəni işğalçılarından tamizləndən sonra o düşərgələri də məhv edəcəyik. Nə qədər əcnəbi bu gün bizi qarşı bu döyüslərdə iştirak edir. Orada öldürülən terrorçuların üzündən Kanada pasportları, Livan pasportları çıxıb. Onlar erməni əsillidir, ya da ki, erməni əsilli deyil, bu, başqa məsələdir. Başqa ölkənin vətəndaşı gəlib bizə qarşı mühərribə aparr. Bunlar muzdlulardır.

Bir də deyirlər ki, Türkiyə Azərbaycana hərbi yardım edir. Bilirsiniz, Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq böyük sınaqlardan çıxıbdır. Biz Türkiyədən hərbi texnika alırıq, ancaq biz başqa ölkələrdən də alırıq. Biz Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynanadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. Niyə almayaq? İndi baxın, Ermənistana nə edir? Biz pulla alırıq. Məndə tam siyahı var, o, sonra dərc ediləcək. Amma bir neçə məsələyə diqqətinizi çəkmək istəyirəm. Bu iki həftə ərzində Ermənistannın 200-dən çox tankı məhv edildi, 33 tank qənimət götürüldü. Yəni

233 erməni tankı bızdədir. Ondan sonra iki "S-300" qurğusunu məhv edildi. Hər birinin qiymətini hər kəs bilir. Ondan sonra hava hücumundan müdafiə sistemləri – "OSA"-35 məhv edildi. "TOR", "KUB", "KRUQ", karqo avtomasınları, tank əleyhina silahlar. Əgər hamisini hesablaşan, ancaq məhv edilən və qənimət götürülən texnika 1-2 milyard dollar dəyərindədir. Sual olunur, kasib Ermənistən, sən bu pulu haradan tapdın? Sən bunu pulla aldınmı? Xeyr. Sənə verdilər. Kim verdi, onu hər kəs bilir. Verirlər və davam edir. Tovuz bölgəsində toqquşmadan sonra, iyulun 16-də münaqışə dayandı, iyulun 17-dən başlayaraq hər gün karqo təyyarələri Ermənistana silah daşıdı. Baxın, Ermənistən dövlət bütçəsində bu maddələr var? Yoxdur. Ermənistənin valyuta ehtiyatı 1,5 milyard dollardır. Vəssalam. Onun başqa pulu yoxdur. Xarici dövlət borcu təqribən 8 milyard dollardır. Yəni bu ölkə iflasa uğrayıb. Haradandır bu qədər ancaq məhv edilmiş, hələ nə qədər məhv ediləcək texnika? Əgər müharibə davam edərsə, biz onların bütün ordusunu məhv edəcəyik, bütün ordusunu! Ona görə onlar mühərbiyi nə qədər tez dayandırsalar, o qədər də tankları, topları qoruya bilərlər. Hələ Ermənistən ərazisində nə qədər var. Rusiyanın Ermənistanda hərbi bazası var, 5 min asgər var orada. Türkiyənin Azərbaycanda hərbi bazası var? Yoxdur. Ermanistanın İranla və Türkiyə ilə sərhədini Rusiya sərhədçiləri müdafiə edir. Azərbaycan sərhədində Türkiyə sərhədçiləri var? Yoxdur. Ona görə bizi heç kim ittiham etməsin. Yoxsa biz, necə deyərlər, açarıq sandığı, təkərik pambığını, belə bir atalar sözü var.

**– Cənab Prezident, PKK-nın Qarabağda düşərgələrinin bəhs etdiniz. Düşərgələrin hansı bölgələrdə olduğu bəlliidirmi?**

– Bizdə bu barədə keşfiyyat məlumatı var. Bu barədə mən daha ətraflı açıqlama vermək istəmirəm. Daha çox daqliq bölgəsindədir. Çünkü işğal edilmiş torpaqların bir hissəsi daqliq ərazidir, bir hissəsi isə düzənlikdir. Onlar daha çox meşələrdə və daqliq ərazilərdə yerləşiblər. Bu məsələ ilə bağlı biz dəfələrlə beynəlxalq təşkilatlarda öz sözümüzü demmişik. Hətta mən əvvəlki vəzifəmdə olarkən, – deputat kimi Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri idim, – orada da məsələ qaldırmışdım. Avropa deputatlarının diqqətini cəlb etmişdim bu işlərə ki, onlar Ermənistənə sanksiya tətbiq etsinlər. Yəni Ermənistən terroru ölkədir, terroru təşviq

edən ölkədir. Ona görə belə keşfiyyat məlumatları var. Eyni zamanda, Rusiyanın xarici keşfiyyat idarəsinin açıqlamasında da bu, deyilmişdi. Amma nədənsə o açıqlama heç bir mətbuatda yer almadi. Həmin açıqlamada deyildi ki, Azərbaycanda əcnəbi adamlar vuruşur. Eyni açıqlamada Ermənistən adı çəkilməsə də, PKK-nın da döyüdüyü bildirilib. Aydır ki, PKK Azərbaycanda ola bilməz. Amma niyə Qərb mətbuatında bu barədə bir kəlmə də yoxdur? Ört-basdır etmək istəyirlər, diqqətdən kənardə saxlamaq istayırlar. Amma bütün bu torpaqlarda Azərbaycan bayrağı dalğalanandan sonra orada bir dənə də terrorçu saq-salamat qala bilməz.

**– Cənab Prezident, indi enerji ilə bağlı təhlükəsizlik məsəlesi müzakirə olunur. Ermanistan TANAP, ya da Türkiyə gedən boru xətlərini hədəfə alan hücumlar etdi. Bunun təhlükəsizliyini nəca təmin edəcəksiniz? Avropada enerji ehtiyac var, avropanı dostlar buna necə baxırlar?**

– Onlar bir qədər narahatdır. Amma biz təbii ki, bunu nəzərə alırıq. Çünkü Ermənistəndən hər şey gözləmək olar. Elə Tovuz bölgəsində iyul ayında baş vermiş toqquşmaların sabəbələrindən biri də o idi. O boru xəttinə yaxınlaşmaq, ya da ki, onu nəzarət altına almaq. Məhz elə ona görə onlar bizim ərazimizə girib yeni torpaqlar işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsinə yaşadılar. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan istismara veriləndən bu günə qədər boru xətlərinin təhlükəsizliyi ilə bağlı Azərbaycan ərazisində bir dənə də problem olmamışdır, bir dənə də, nə texniki problem, nə də ki, hansısa bir təxribat. Çünkü Azərbaycan ərazisində bizim kifayət qədər inkişaf etmiş müdafiə sistemimiz var. Monitoring aparılır, fiziki müdafiə və elektron vasitələrlə. Boru xəttinin yerin altında, dərində yerləşməsi təbii ki, bunu havadan da müyyəyen dərəcədə mühafizə edir. Ancaq əgər Ermənistən bu çirkin planları, yəni boru xətlərinin sıradan çıxarılması planlarını həyata keçirərsə, onlar üçün cavab çox ağır olacaq. Biz bu barədə artıq xəbərdarlıq etmişik. Hesab edirəm ki, gələn il TANAP-dan qaz alacaq Avropanın ölkələri da onları xəbərdar etməlidir. Çünkü TANAP təkcə bizim layihəmiz deyil. TANAP-in başqa sahmdarları var, TAP-in Avropa sahmdarları var. Bu, Avropanın enerji təhlükəsizliyi üçün müstəsnə əhəmiyyət daşıyan bir layihədir. Ona görə hamımız maraqlı olmamışığı, bu layihəyə hər hansı bir ziyan dəyməsin.

**– Cənab Prezidentim, daha bir sual vermək istəyirəm. İndi Paşinyan özünü itirib, təkcə özünü deyil, eyni zamanda, Ermənistən xalqını da təhlükəyə atıb. Ermənistanda yaşayan 3 milyon insan təhlükə altındadır. Avropadakı ermənilərdən, ya da oradakı iş adamlarından vasitəçi olan, deyən ki, erməni xalqının günahı yoxdur, bu, dəlidir, bununla bağlı bir telefon zəngi, danışmaq istəyən olubmu?**

– Xeyr, bununla bağlı biza heç bir telefon zəngi olmamışdır, heç bir mesaj göndərilmemiştir. Ancaq bu, gözənlənilən idi. Bilirsiniz, hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır. Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi. İndi bəzi ölkələrdə hakimiyyyət gəlmış insanların heç bir təcrübəsi yoxdur. O, heç kiçik bir kolxoza da başçılıq etməmişdir. Heç kiçik bir firmaya, dükana da başçılıq etməmişdir. Onun tabeliyində bəlkə heç beş nəfər də olmayıb. Sən ölkəni necə idarə edə bilərsən? Ölkəni idarə etmək çətin məsələdir, xüsusilə bizim bölgəmizdə. Oturuşmuş Avropa ölkələrində bu, o qədər də çətin məsələ deyil. Çünkü ölkələr var ki, heç bilmirlər onun başçısı kimdir. Heç insanların maraqlandırırmır, onlar öz həyatını yaşayır, sistem oturmuş, hər şey artıq sistem altındadır. Amma bizim bölgəmizdə ölkəni idarə etdən insandan çox şey asılıdır – insanların hayatı, təhlükəsizliyi, rıfahı, beynəlxalq imicini. Paşinyan kükçədən galan bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil, bir qızəzin müxbiri idi. Kükçədən gəldi rəhbər oldu. Nə etdi ondan sonra? Ermənistani fəlakətə apardı. Baxın, Ermənistanda bu gün diktatura tam hökm sürür. İki keçmiş prezidentin hər birinə cinayət işi açıldı. Biri iki ilə yaxın həbsdə oturdu, sonra onu buraxdı, amma cinayət işi qalır. O birisinə də ölkə xaricinə çıxmış qadağası qoyulub. Bu toqquşmalardan iki gün öncə əsas müxalifət partiyasının sadrını həbsə atdı. Ondan sonra Konstitusiya Məhkəməsinə darmadağın etdi, qovdu. Konstitusiya Məhkəməsinin sadrını şantaj etdi, həbslə hədələdi və zorla öz adamlarını oraya yerləşdirdi. Jurnalıtları, media nümayəndələrini həbslərda cürüdü. Biri acıq elan etdi və orada öldü. Beynəlxalq müstəvəid, ənənəvi müttəfiqlərlə problem yaşandı. Rusiya ilə, Belarus ilə, digər ənənəvi müttəfiqlərlə problem yaratdı. İndi Paşinyanın ən çox ümidi bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Rusca buna ODKB deyirlər. ODKB-nin Nizamnamasında yazılıb ki, əgər hər hansı bir ölkəyə x-

ricdən hücum olarsa digər ölkələr bunun gərək canını qurtarsın. Amma ODKB-nin baş katibi erməni idi, keçmiş rejimin adamı idi. Onu həbsə atdı. Yəni o təşkilati da təhqir etdi. Nə qədər belə şeylər etdi. Artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. Bu, Soros tərəfindən idarə olunan bir adamdır. Postsovət məkanında baş vermiş çəvrilişlər, “inqilablar” bir mənbədən qaynaqlanır. Soros artıq ümumi bir anlayış oldu. Mən tək onu nəzərdə tutmuram. Budur, Paşinyanın da Sorosla şəklini internetdə axtarın. Durublar qol-qola, bədənləri də bir-birinə yapışış. Çox eybəcər bir fotoskildir. Odur onun atası. Ona görə Soros onu idarə edir. Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti möglübiyyətidir.

2005-ci ildə onlar Azərbaycanda bunu etmək istadıl - nərinci inqilab. Amma mən durdum onların qabağında, əzdim onları, qovdum buradan, sonra Soros fondlarını da bağlatdım. Digər qeyri-hökumət təşkilatlarını da buradan rədd etdim. Dədim ki, biz özümüz bilərik. Gedin, başqa yerdə inqilab edin. Amma onlar Ermənistanda oturuşdu, qeyri-hökumət təşkilatları vasitəsilə oraya pulsular gətirildi, insanlar yetişdirildi. Bu gün Paşinyan komandasının 90 faizi Soros, “Transparency International”, “Amnesty International”, “Human Rights Watch” və bu kimi çirkin təşkilatların nümayəndələridir. Ona görə mən bu yaxınlarda rus kanallarının birincə müsahibə verəndə dedim ki, bu gün bizim məqsədimiz Paşinyana problem yaratmaq deyil. O, nə qədər çox qalsa, bizim üçün o qədər də yaxşıdır. Yəni başa düşürsünüz nəyə görə.

**– Cənab Prezident, sonuncu sual. Əslində, planumda yox idi, amma bunu da soruşmaq istəyirəm. Bundan sonrası necə davam edəcək? Türkiyədən çox ciddi ictimai dəstək var, yəni ictimaiyyət deyərkən, insanlar, hər kəs Sizin çıxişınızı izləyir və dəstək verir. Amma 15 gündür mən Azərbaycandayam, Bərdədə, Mingacəvirdə, Gəncədəyəm. İnsanların Sizə möhtəşəm dəstəyi var. Getdiyimiz hər yerdə evi dağilan insanlardan soruşuram, “Eybi yox, evim dağlışın, evim, avtomobilim yansın, vacib deyil, amma Qarabağ alınsın” deyirlər. Möhtəşəm bir dəstək var. Bunu hər bir insan danan soruştugumuz zaman görürük. Burada an böyük dəstək də Sizə var. Müxəlifətdən də var, iqtidardan da var. Bundan sonrakı proses necə davam edəcək? Necə bir proses gözləyirsiniz? Sizə,**

**bu proses nə qədər davam edər? Siz tacrübəli bir atanın oğlusunuz. Qafqazın və bu bölgənin ən tacrübəli siyasi xadimi Heydər Əliyevin oğlunuz. Qarabağ, Türkiyə və bu bölgə ilə əlaqədar Sizə söylədiyi və yadınızda qalan bir cümlə, bir fikir varmı?**

- Bilirsizim, evləri qədimləşmiş insanların problemlərini biz həll edərik. Onlar heç narahat olmamışdır. Özü də qısa müddət ərzində. Yادimdadır, 2016-ci ilin aprel ayında Ermənistən biza hücum edəndə bizdə təqribən 1000-dən çox ev dağılmışdı və mən o evlərin sahibləri ilə görüşlər əsnasında deməşdim ki, narahat olmayın, biz bütün bu evləri bərpa edəcəyik. Ondan təqribən 8 ay sonra yenə onların yanına, Ağdam və digər cəbhəyənə bölgələrə getdim, evlərinin açarlarını onla-ra təqqid etdim.

İl yarımla əvvəl Şamaxı şəhərində zəlzələ oldu, minlərlə ev dağıldı. Getdim oraya dedim ki, narahat olmayın, bütün evlər bərpa edəcək. Onu da etdik. Bir neçə ev qalıb, onları da bərpa edəcəyik. Bizdə təqribən 10 il bundan əvvəl daşqın oldu, böyük bir ərazi su altında qaldı. Təxminən 5 mindən çox ev ucub dağılmışdı. Hamısı dövlət tərəfdən bərpa edildi. Mənim yanaşmam belədir ki, əgər sənin 100 kvadratmetrlik evin var idisə, sən 120-150 kvadratmetrlik ev alacaqsan. Əgər sənin evin daxma idisə, sən gözəl təmirli yeni ev alacaqsan. Ona görə mülkiyyətinə, evlərini itirmiş insanlara yardım ediləcək. Ondan başqa, bizim kəndlərdə bir çoxları ev heyvanlarını da itirdilər. Bu, onlar üçün qazanc mənbəyidir. Mən artıq tapşırıq verdim, hesablamlar aparılır, kim nə qədər ev heyvani itirib o da veriləcək. Biz bu məsələni mütləq həll edəcəyik və Azərbaycan xalqı da bilir ki, o hansısa siğorta şirkətinə gedib müraciət etməyəcək, onu get-gələ salmayacaqlar, hansısa məmər ona problem yaratmayacaq, çünki bu, mənim şəxsi nəzarətimdədir. Bunu hər kəs bilir və mənim tapşırıqlarımı yerinə yetirəcəklər.

Bu hadisə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha göstərir. Deyir ki, evim də batsın, malim də batsın, təki Qarabağ alınsın və biz hamımız bu amalla yaşayırıq, hamımız. Biz bu nisgili, bu hasratı 30 ildir yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa yox? Buna son qoyuruq və qoymaçağıq.

Ona görə bu məsələ ilə bağlı indiki mərhələdə yalnız irəli getməliyik. Biz Ermənistən şans verdik. Biz bu atəşkəsə razı olmaya da bilərdik. Deyərdik ki, biz razı deyilik. Kim bizi məcbur edə bilərdi? Heç-

kim. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsin-lər. Onlar da yazıqdırlar. Onları da qovurlar. İndi bizim Müdafiə Nazirliyi videokadrlar yayıb, zəncirlə bağlayırlar erməni əsgərlərini, zəncirlə, damırə bağlayırlar, bir-birinin ayağına bağlayırlar ki, qaçmasınlar. Neçə dənə belə meyit çıxdı. Dəhşətdir, bunlar adam deyil. Bir də son günlərdə erməni əsgərlərinin arxasında cəza taborları gəlir. Əgər kimsə geri qaçarsa, o, orada vurulur, yəni belə vəhşilik, belə fasızlıq.

Biz bu nisgilli yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sühl yolu ilə. Ona görə Ermənistənə şans verdik, atəşkəsi qorun, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı bize ver. Sənin torpağın biza lazım deyil. Bizim Ermənistən torpağında gözümüz yoxdur. Sizə da söylədim, oradakı ermənilər harada yaşayırlar, orada da yaşayacaqlar, bizim onlara heç bir probleminiz yoxdur. Yəni bu mərhələ üçün bizim siyasetimiz bundan ibarətdir sənə qədər.

O ki qaldı, artıq müharibə başa çatandan sonra, albotta ki, nəinki bölgə, dünya dəyişəcək. Artıq dəyişir. Hər kəs bizim gücümüzü gördü. Bizimla hesablaşmaq səviyyəsi daha da artacaq. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolü çox önemlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün hayatı əhəmiyyət, onom daşıyır. Türkiyə-Azərbaycan birliliyi bölgəyə sabitlik, sülh gətirir. Çünkü bizim niyyətimiz öz maraqlarımızı təmin etməkdir.

Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önemli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bazılırları bəlkə bunu anlımlırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanında, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmərik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyüümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq.

**- Cənab Prezident, çox təşəkkür edirəm. Six iş rejimində, xü-**

susilə bir tərəfdən cəbhədən xəbərlər gəlir, bir tərəfdən diplomatik proseslər içərisindəsiniz. Amma təbii ki, Sizinlə söhbət edərkən, bu reportaj əsnasında gördüm ki, Siz, əslində, Ermənistan ictimaiyyətinin daxilində danışanları da çox yaxşı izləyirsiniz. Bizi vaxt ayırdığınız üçün "Haber Türk" adından çox təşəkkür edirəm, cənab Prezident.

— Sağ olun. Mən təşəkkür edirəm. Çox sağ olun.

<https://president.az/articles/42869>



Prezident İlham Əliyevin Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsi. 16.10.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyevin Rusyanın TASS informasiya agentliyinə müsahibəsi. 19.10.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyevin Yaponianın "Nikkei" qəzetinə müsahibəsi.  
21.10.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyevin Fransanın "Figaro" qəzetinə müsahibəsi.  
24.10.2020. Foto: AZƏRTAC.

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “FRANCE 24” TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİR

*14 oktyabr 2020-ci il*

Oktyabrin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib.

— Salam, “France 24”ün müsahibə rubrikasına xoş gəlmisiniz. Bu gün biz Azərbaycanın paytaxtı Bakı şəhərindəyik və mən Azərbaycan Prezidenti İlham Əliyevin yanındayam. Prezident Əliyev, biziş suallarımızı cavablandırmaqə razılıq verdiyiniz üçün çox sağ olun. Əlbəttə ki, mən Sizdən Dağlıq Qarabağ münaqişəsi haqqında soruşacağam. Humanitar atəşkəs kimi nəzərdə tutulan atəşkəs barədə razılıq imzalandıqdan bəri zorakılıq və müharibə davam etmişdir. Bu gün Sizdən soruşuram, bu atəşkəs rəsmən artıq etibarsız, bitmiş və lağv edilmiş hesab olunur?

— Bu, Ermənistanın davranışından asılıdır, çünki biz həmisihə öhdəliyimizə sadıq qalırıq. Bildiyiniz kimi, humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəlməsidir və biz bunu dəstəklədik. Cənubi düşünürəm ki, ölmüş əsgərlərin cəsədlərini və girovları mübadilə etmək, fəaliyyəti danışçılar masasında davam etdirmək üçün, bu, doğru qarar idi. Cənubi Moskvada elan olunmuş bəyannamədə faktiki olaraq danışçıların osas prinsiplər çərçivəsində aparılacağı tömin edilmişdir. Bu, həmisihə bizim mövqeyimiz olub. Ermənistan tərəfi həmisihə prosesi pozmağa və danışçılar masasına yeni yanaşmaları tətbiq etməyə çalışırdı. Bunlar bizim tarifimizdən və Minsk qrupunun həmsədrleri tərəfindən rədd edilmişdir. Digər məsələlərlə birləşdə bəyannamənin ən mühüm hissəsi ondan ibarətdir ki, danışçıların formatı dəyişməz olaraq qalacaq. Bu, çox önemlidir. Ola bilsin, bunun geniş beynəlxalq auditoriya üçün nə anlam daşıması o qədər aydın deyil. Mən, əlbəttə, bu barədə daha ətraflı məlumat verəcəyəm. Cənubi Ermənistanda yeni hökumət hakimiyətə gələndən sonra son iki il ərzində fəaliyyətlərinən biri qondarma “Dağlıq Qarabağ respublikasının hökumətini” dani-

şıqlar masasına çəlb etmək və beləliklə də danışçıların formatını daşıyışmək idi. Çünkü iyirmi ildən artıqdır ki, danışçılar Minsk qrupu prosesi çərçivəsində Ermənistən və Azərbaycan arasında aparılır. Odur ki, qondarma "Dağlıq Qarabağ respublikası hökumətini" danışçılarla çəlb etmək səyləri formatı dəyişdirmək cəhdləri idi. Beləliklə, hər iki tərəf formatın dəyişməz olaraq qalmamasına sadıq qaldıqda, bu, hər şeyin avvalılarda razılaşdırılmış çərçivədə olacağı deməkdir. Biz atəşkəs rejimində eməl edirdik. Lakin bildiyiniz kimi, Ermənistən atəşkəsi kobud şəkildə pozdu və bu, təkəc Gəncədə baş vermayıb. Gəncədə mülki vətəndaşlıra hücum onların tacavüzkar siyasetini oks etdirir. Həmçinin onlar atəşkəsi hər gün pozurlar. Bu gün mənə məlumat verilmişdir ki, bu sahar saat 7-dən 9-a qədər onlar Tərtər və Ağdam şəhərlərini 150 defadan çox artilleriya atəşinə tutublar. Əfsuslar olsun ki, bu gün Tərtərdə mülki şəxslər arasında bir nəfər hələk olub.

— Lakin Azərbaycan da atəş davam etdirib, elə deyilmi? Dünya Dağlıq Qarabağdakı Xankandidə mülki şəxslərin artilleriya atəşinə tutulması görtüntülərini görüb.

— Atəşkəs elan olunanndan bəri Azərbaycan tərəfindən bütün artilleriya atəş dayadırılmışdır. Bu, birincisi. İkincisi, biz işğal olunmuş ərazilərdə istənilən şəhərdə və ya kənddə qəsdən mülki şəxsləri heç vaxt atəş tutmurıq. Bizim hədəflərimiz yalnız hərbi qurğular id. Buzim hərbi hədəflərimiz çox diqqətlə müəyyən olunmuşdur. Odur ki, biz yalnız insanlarının və əsgərlərimizin həyatına töhlükə olan hədəfləri vururıq. Lakin əfsuslar olsun ki, ermənilər insanların yaşadığı şəhər yerlərində hərbi qurğuları yerləşdirmək taktikasından istifadə edirlər, biz də özümüzü müdafiə etməli idik. Lakin atəşkəs müəyyən olunanndan bəri biz ona sadıq idik, ancaq Ermənistən atəşkəsi pozdu, odur ki, biz cavab verməli idik.

— Beləliklə, Siz deyirsiniz ki, atəşkəs müəyyən olunanndan sonra Azərbaycan tərəfindən heç bir zərbə endirilməmişdir? Hətta hərbi hədəflərə də?

— Xeyr, hərbi hədəflərə zərbələr endirilmişdir. Biz bunu təkzib etmirik. Lakin bu töbüidir, çünkü biz özümüzü müdafiə etməli idik. Atəşkəs birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda, Ermənistən üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Əslində, onlar elə bunu etməyə çalışırlar. Onlar azad edilmiş əraziləri geri götürməyə cəhd edirlər. Xüsusilə onlar Hadrüt şəhərini geri götürməyə

cəhd ediblər. Lakin ugursuzluğa düşər oldular. Mənim onlara məsləhətim belədir və mən artıq Ermənistən hökumətinə və həmçinin Ermənistən xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdır. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxarıcaqdır.

— Bəs, Dağlıq Qarabağdakı kilsələrin bombardman edilməsi görtüntüləri barədə nə deyə bilərsiniz? Əlbəttə ki, onlar hərbi hədəflər deyil.

— Bəli, siz haqlısınız. Biz bu məsələni araşdırırıq. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birleşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəslər, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərərəsi və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir. Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının mirası kimi qoruyuruq. Biz bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlayırıq. Lakin Ermənistən bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hissələrini təhqir edirlər.

Mon demirəm ki, biz bunu qisas almaq üçün etmişik. Xeyr. Biz bu məsələni araşdırmaçılıq. Biz nə baş verdiyindən ömin deyilik. Bizi günahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinə dair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi birləşmələri tərəfindən törədilibsə, bu, sohñ olub. Bizim hədəflərimiz arasında heç bir tərxi və ya dini hədəf yoxdur.

— Mən indi Sızdən diplomatik proses barədə soruşmaq istəyirəm. ATƏT-in Minsk qrupu, hazırkı həmsədrələr olan Fransa, ABŞ və Rusiya ilə vasitəçilik davam edir. Sizcə Fransanın bu danışqlarda həmsədr qalması ilə bağlı bu struktur qalmalıdır?

— Bilirsiniz ki, toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alıraq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayasdənə vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşsunuz. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə də-

fə telefonla zəng edib və bizim sonuncu səhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadıq. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, cünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın Xarici İşlər naziri bayanat verib ki, Fransa Minsk qrupunun həmsədrini olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar təraf tutmamalıdır. Cünki bu, onların mandatına ziddir. Hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əger bəzi ölkələrin vasitəçilik məndati varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistən və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz həmin sahifəni bağlamışı.

**– Əvvəlki müsahibələrinizdə Suriyadan 300 döyüşünün Sizin tərəfinizdə vuruşmaq üçün gətirildiyinə dair açıqlamasından sonra Siz Emmanuel Makron'dan üzrxahlıq tələb etmişdiniz. Siz onuna sonuncu dəfə səhbət edən zaman bu məsələ haqqında – onun muzdlularının Sizin tərəfinizdə döyüşməyi ilə bağlı ittihamı barədə danışdırınız?**

– Bəlli, əlbəttə ki. Biz bu barədə danışdıq və mən hələ də dəlil gözləyirəm. Mənə heç bir dəlil təqdim olunmayıb. Bizim digər rəsmilərə heç bir dəlil təqdim olunmayıb. Mən Fransa Prezidentindən dəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçün müvafiq dövlət qurumlarının rəhbərləri arasında təməslər taşkil etməyi xahiş etdim. Bu təməs bət tutdu və səzə deyə bilsərəm ki, biza heç bir dəlil təqdim olunmayıb. Ona görə əgər heç bir dəlil yoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmadılar. Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bayanımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə biziə buna dair bir dəlil belə təqdim etməyi. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünü azad etməyə qadir olduğunu göstərir.

**– Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian deyib ki, Türkiyənin hərbi iştirakı mövcuddur və bu da münaqişənin beynəlməlləşdirilməsinə gətirib çıxara bilər. O, bu məsələdə səhv edir?**

– Bəli, o, bu məsələdə səhv edir. Türkiyənin hərbi iştirakı daha bir feyk xəbərdır. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistən fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq. Siyasi müstəvə istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin F-16-ları buradır, lakin onlar burada birgə hərbi talimatdan sonra qalıblar. Yeri gəlməskən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi talim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara alırdı və onlar yerdiir, havada deyil.

**– Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?**

– Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənimcə, məni başa düşə bilsəniz ki, bu, manım açıqlamamaga üstünlük verdiyim məlumatdır.

**– Lakin onlar bu münaqişədə öz sözünü deyirlər?**

– Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistən bir milyard dollar dayarlığında hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşidə hərbi avadanlıqlardan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyanıdır. Mənə maraqlıdır onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan təpiblər, çox güman ki, onu pulsuz əldə ediblər.

**– Təəssüf ki, biz burada yekunlaşmalıyıq. Əlbəttə, Sizə verə biləcəyimiz o qədər çox suallarımız var idi. Prezident İlham Əliyev, bu gün sullanırmızca cavab verdiyinizə görə Siza təşəkkür edirəm. Biza baxan tamaşaçıları da təşəkkür edirəm. Qarşıda yayımlanacaq beynəlxalq xəbərlərə baxmaq üçün “France 24”ü izləməyə davam edin.**

**– Təşəkkür edirəm.**

**– Təşəkkür edirəm. Sizinlə səhbət etmək çox maraqlı idi.**

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN NTV TELEVİZİYASINA MÜSAHİBƏ VERİR

15 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibə verib.

– Cənab Prezident, əvvəlcə NTV adından Sizə çox təşəkkür edirəm. Belə bir tarixi dövrə – həm bölgə üçün, həm Azərbaycan üçün əhəmiyyətli günlərdə bu səx qrafikinizdə bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm.

– Sağ olun.

– Birinci səuhüm cəbhə xətti ilə bağlı olacaq, cənab Prezident. İşğal altındaki orazılardan sentyabrın 27-dən bəri nə qədəri geri alındı? Çünkü son iki gündə gözlə xəbərlər gəlməyə başladı.

– Bəli, xəbərlər golur. Azərbaycan Ordusu, demək olar ki, hər gün uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumat verilir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılarından azad etmək və böyük əraziləri nəzarət altına almaqdır.

Dünen mənim tövfiqindən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevinirdi. Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndi işğalçılarından azad edildi. Onu da deyim ki, həm şimal, həm cənub və həm də şərq istiqamətlərində strateji yüksəkliklər artıq bizim nəzarətimizdədir.

Bizim uğurlu əməliyyatımız davam edir. Bu günə qədər, – əlbəttə ki, hər gün bu rəqəmlər dayışır, – təqribən 40-a yaxın, ya da ki, 40-dan çox yaşış məntəqəsi, – şəhərlər və kəndlər işğalçılarından azad edilmişdir. Yaxın vaxtlarda növbəti sevinci xəbərlər, xoş xəbərlər gələcəkdir.

– Zənnimcə, Xankəndinə yaxınlaşdırınız.

– Biz əsas əməliyyatları indi şimal, cənub istiqamətlərində aparıq. Bildiyiniz kimi, Cabrayıl şəhərinin işğaldən azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş vermişdir. Cabrayıl rayonunun kəndlərinin böyük qismi artıq bizzəddir. Eyni zamanda, Füzuli rayonunun bir çox kəndlərini işğalçılarından azad etdiyik. Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək. Eyni zamanda, şimal istiqamətində Suqovuşan qəsəbəsinin işğalçılarından azad edilməsi da çox uğurlu əməliyyat nəticəsində baş vermişdir. O da strateji əhəmiyyətə malikdir. Çünkü orada həm yüksəkliklər böyük əraziyə nəzarət etməyə imkan yaradır, həm də orada çox önemli anbar yerləşir. Eyni zamanda, Ermənistən biza qarşı, su terroru təşkil etmişdir və bizim yüz mindən çox hektar torpağımızda su yox idi. Biz artezian qu-yuları qazmala idik. Indi Suqovuşan qəsəbəsində yerləşən anbar bizim nəzarətimizə keçəndən sonra artıq böyük bir əraziyə su verilir.

Ona görə biz əməliyyatımızı tədrīçən, vahid bir planlaşdırma əsasında aparıraq. Bütün hədəflər seçilib. Ermənistən tərəfi, sadəcə olaraq, bu reallıqla hesablaşmalı və təcavüzünə dayandırılmalıdır, atəşkəsə emal etməlidir və qalan torpaqlardan da öz xoş ilə çıxmalmalıdır ki, qan tökülməsin və bundan sonra bu məsələ sülh yolu ilə həll edilsin.

– Cənab Prezident, soruşmaq istərdim, hələ də atəşkəsdən səhbət getməsi mümkün mükündürmü? Görüyümüz kimi, Ermənistən atəşkəsə əməl etmir, – Gəncəyə hücum zamanı mən də Gəncədə idim, – əməl edəcək kimi də görünmüür. Bu atəşkəs Azərbaycan Ordusunun sərətini azaltdı? Bu barədə nə deyə bilərsiniz?

– Bilirsiniz, biz vasitələrə çox böyük bir jest etdik. Çünkü bilirsiniz ki, ilk günlərdən biza atəşkəslə bağlı müxtəliyələr yerdən mesajlar galıldı. Təbii ki, dünyanın öz qaydaları var, mühərbiənin öz qaydaları, öz qanunları var. Əgər sənə kimsə hücum edirsa, sən öz torpaqlarını, öz əhalini müdafiə etməlisən. Bildiyiniz kimi atəşkəs rejiminin tətbiq edilməsinin əsas səbəbi humanitar məsələlədir. Bu istiqamətdə müəyyən işlər aparıldı. Biz casadların dəyişdirilməsi istiqamətində çox ənənəvi addımlar atıldı. Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara təşkilatını bu işlərlə calb etdik. Ancaq təəssüf ki, Ermənistən bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək biza yeni hücumlar təşkil etdi. Tokco Gəncə şəhəri deyil, digər şəhər və kəndlərimiz də bombardlandı. Bu, mühərbiə cinayətidir, bu, terror aktıdır. Ermənistən terror ölkəsi kimi bir daha öz sıfatını bütün dünyaya göstərdi, eyni zamanda, döyüş

meydanında da. Ataşkəsdən sonra onlar bu imkanlardan istifadə etmək istədilər və Hadruto iki-üç dəfə hücum etdilər, Hadruto yenidən işğal etməyə çalışıdılar. Amma buna nail ola bilmədilər və orada çox böyük canlı qılıvva və texnika itirdilər. Digər istiqamətlərdə - Cəbrayıl rayonunda, Cəbrayılın cənub istiqamətində Araz çayı boyunca biza qarşı yənə hücumlar təşkil edilmişdir. Bütün bu hücumlər többi ki, dəfə edildi. Bütün bunlar onu göstərir ki, Ermənistən danışıqlar masası arxasında da səmimi deyil. Ona görə əgər Ermənistəndən bu çırkınlı siyaset davam edərsə, onlar özləri peşman olacaqlar. Mən bu döyüşlərin ilk saatlarında onlara və erməni xalqına müraciət edərək deməsidim ki, bu torpaqlardan sülh yolu ilə çıxın, qan tökülməsin, insanlar həlak olmasın. Ancaq təsəffüf ki, Ermənistən buna əməl etmir. Bu gün döyüş meydanında Ermənistən ordusunun tam darmadığını olmasına əsas güñahkar Ermənistənin hərbi-siyasi rəhbərliyidir.

- Qarabağ probleminin həllində Türkiyənin də iştirakının vacibliyinə dair Sizin açıqlamanız var. Dünən cənab Ərdoğan ilə Putinin danışından sonra Minsk qrupu və ikitərəfləi əlaqələr çərçivəsində həllə dair Ankarada açıqlama verildi. Ancaq dünən Sergey Lavrov etiraz etdi, dedi ki, Türkiyə ilə bizi - Rusiya Qarabağ masasında fərqli mövqelərdəyik. Nə düşünürsünüz? Rusiya nə üçün Türkiyənin prosesə daxil olmasına, - bunu Siz də dəstəkləyirsiniz, - etiraz edir? Bu mövqe ilə nə demək istəyir?

- Onu onlardan sorusunuz daha yaxşı olar. Mən onların bu açıqlamalarını şərh etmək istəməzdəm. Sadəcə olaraq, biz mövcud reallıqları gərkən nəzərdən keçirək. Bu reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Bunu artıq son ilların tarixi göstərməmişdir. Bu, kiminsə xoşuna gələ bilər, gəlməyə bilər, bu, faktdır, bu, gerçəkdir. Təbii ki, Türkiyə Azərbaycanın, Ermənistənin və digər Cənubi Qafqaz ölkəsi, Gürcüstanın qonşusunun olaraq bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Bu, tarixan belə olubdur. Biz tarixi yaxşı bilirik.

Ona görə bu döyüşlərin ilk saatlarından onu hərbi müstəvidən siyasi müstəviyə, siyasi prosesə çevirmək üçün biz çox açıq və dəqiqliq mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır. Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtda dayanacaq və sülh prosesi başlayacaq. Mən onu da bildirmişdim ki, faktiki olaraq Türki-

yə prosesdə var. Çünkü dünən cənab Ərdoğanın və cənab Putinin damışı buunu göstərir. Eyni zamanda, ondan əvvəlki günlərdə Türkiyənin və Rusiyanın Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin də telefon danışqları olub. Onlar Qarabağ mövzusunu müzakirə edirlər.

Ona görə bizim mövqeyimiz bundan ibarətdir ki, Türkiyə mütləq olmalıdır. Hansı statusda olacaq, bu, texniki məsələdir. De-faktı artıq Türkiyə var. Onsuñ da Türkiyə Minsk qrupunun üzvüdür. Minsk qrupu da otuz il ərzində bir nəticəyə nail olmadı, otuz il ərzində Birleşmiş Millətlər Təşkilatının dörd qətnaməsinin icra olunmasına kömək etmədi. Bu vəziyyət faktiki olaraq münaqişənin dondurulmasına götərib çıxardı. Ancaq nəticə etibarilə iyul ayında biza edilən hüküm, avqust ayında erməni təxribatçı qrupunun biza göndərilməsi və nəhayət, sentyabr ayında genişmiqyaslı hüküm göstərdi ki, bu münaqişə dondurulmuş məsələ deyil.

Biz mövqeyimizdə qalırıq və əlbəttə, ümidi edirik ki, bu məsələ tez bir zamanda masa arxasında həll edilsin. Türkiyə mütləq bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır.

- Yenə həmin açıqlamada dedi ki, əgər iki ölkə - Azərbaycan və Ermənistən qəbul edərsə, təmas xəttinə, yəni cəbhə xəttinə rus hərbi müsəhidə heyətini göndərə bilərik. Siz buna necə yanaşırsınız? Hərbi baxımdan belə bir müsəhidə heyəti yaradılacaqsə hansı ölkələr olmalıdır? Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, bu məsələ - sülhməramlı qüvvələrin bölgəyə götəriləməsi baza prinsiplərindən təsbit olunub. Yəni baza prinsipləri arasında bu da var. Amma bu məsələ prosesin son mərhələsində öz hallini tapmalı idi. Nəzərəalsaq ki, baza prinsipləri razılışdırılmayıb, hələ ki, onlar, sadəcə olaraq, müzakirə mövzusudur, indidən bu məsələyə fikir bildirmək, bilmirəm, nə dərəcədə düzgün ola bilər.

Bir də ki, bu məsələ Ermənistən-Azərbaycan arasında geniş müzakirə olunmadığı üçün sülhməramlı qüvvələrin kimdən təşkil edilməsi, hansı ölkələr orada olmalıdır, bunun tərkibi necə olacaq, bu, heç müzakirə olunmayıb. Ona görə indiki şəraitdə - münaqişənin fəal mərhələsi hələ ki, davam edir, bu, hesab edirəm ki, bir qədər tezdir. Əlbəttə ki, bu işdə Azərbaycanın sözü mütləq nəzərə alınmalıdır və alınacaq. Çünkü hər kəs bilməlidir ki, bu gün münaqişə Azərbaycanın torpaqlarında gedir. Beynəlxalq hüquq baxımından bu, bizim torpağımızdır, tarixi ədalət baxımından bu, bizim torpağımızdır və Azərbay-

cana hər hansı bir başqa ölkənin silahlı qüvvələrinin gətirilməsi Azərbaycanın razılığı olmadan mümkün deyil.

— Ona görə soruşdum, misal üçün *Türkiyə və Rusiya Suriyada müəyyən bölgələrdə müəyyən əməkdaşlıq edirlər, hərbi heyətlər, müşahidəçilər patrul xidməti həyata keçirir. Bəlkə galəcəkdə bəlsə bir format təklif edilərsə, bu barədə nə deyə bilərsiniz?*

— İndidən bu barədə bir şey söyləmək istəməzdim. Çünkü mən hadisələri qabaqlamaq istəmirəm. Hər bir məsəlenin həlli üçün münasib zaman olmalıdır, münasib vəziyyət yetişməlidir. Bu, nə zaman olacaq, biz bunu deyə bilmərik, olacaqmı, olmayıacaqmı deyə bilmərik. Amma bir şey qətidir, artıq bu hərbi qarşıdurma başa çatandan sonra təbii ki, sülhü tamın etmək üçün müəyyən beynəlxalq cəhdələr də olmalıdır. Bu cəhdələr hansı cəhdələr olacaq, siyasi cəhdələr, hərbi sahada hansısa bir təkliflər, bunu biz nəzərdən keçirməyə hazırlıq. Təbii ki, azad edilmiş ərazilərə qayıdaqca Azərbaycan əhalisi də sülh şəraitində yaşamalıdır. Onların təhlükəsizliyi təmİN edilməlidir. Bax, Ermenistanın Ermənistən arazisindən Gəncə şəhərinə tördöyi o xain hücum göstərir ki, bu terrorçu dövlət hər şey əl ata bilər. Ona görə təbii ki, bə məsələ beynəlxalq müstəvdi Müzikirə edilməlidir. Ancaq bunun nə zaman olacağı haqqında bir şey deyə bilməram.

— Cənab Prezident, *Türkiyə ilə müəyyən çərçivələrdə hərbi razılaşmalar var. Bu razılaşmalar çərçivəsində, ya da yeni razılaşmalaşa əsasən Azərbaycanda bir Türkiyənin hərbi bazasının qurulması fikrina necə baxırsınız? Bəlsə bir fikrinən varmı?*

— Bu haqda bu güna qədər bizim ikitərəflİ əlaqələrdə məsələlər müzikirə olunmamışdır. Bizim Türkiyə ilə çox geniş hüquqi sənədlər bazası var. Yəni bər çox sahələrdə bizim imzaladığımız müqavilələr qüvvədədir, o cümlədən bu müqavilələrdə hərbi sahada işbirliyi və qarşılıqlı yardım haqqında da maddələr var. Bu, bizim haqqımızdır. Əgər bəlsə bir vəziyyət, Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması haqqında hər hansı bir müzikirə olmamışdır. Bizim hərbi sahada işbirliyimiz ildən-İLə güclənir. Təkcə keçən il 10 birgə hərbi təlim keçirilmişdir. Bu il koronavirusa görə bir az ara verildi. Yalnız iki dəfə təlim keçirilmişdir. Ancaq bu təlimlər də bizim bölgəmizdə böyük narahatlıq yaratdı. Hesab edirəm ki, bu narahatlığın heç bir səbəbi, heç

bir əsası yoxdur. Çünkü bu təlimlər hər hansı bir ölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizim hərbi sahada işbirliyimizin möhkəmləndirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi mənasını daşıyır. Ona görə Türkiyənin hərbi bazası ilə bağlı sentyabrın sonundan bu günək beynəlxalq mediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan işbirliyi o qədər güclüdür, o qədər genişsəxəlidir ki, biz istəniləndən bir-birinmənin yanındayıq. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir.

— Problemin həllində Siz ya sülh yolu ilə müzakirə tərəfdarınız, ya da mühərbiə apararaq bu işi həlli edəcəksiniz deyirsiniz. Ruslar, Moskva isə dünən hərbi həlli qəbul etmirik dedi. Bunu necə dəyərləndirirsiniz, yəni əməliyyatı dayandırın deyirsə, dayandıracıqlamızınız?

— Bilirsiniz, biz artıq bir neçə dəfə bu məsələ ilə bağlı öz mövqeyimizi açıqladıq. Mən də bunu söylədim, yənə də man öz fikrimdə qələrim ki, demək olar, bütün yerlərdən biza ünvanlanan mesajlar, təkçə bu dövrə deyil, bundan əvvəlki dövrə də bu məsələnin hərbi həlli yoxdur. Biz də buna necə deyərək, vaxtından əvvəl heç bir reaksiya vermirdik. Onlar bəlsə söyləyir, söyləsinlər, onların fikri budur, bizim də fikrimiz odur ki, bù, sülh yolu ilə həlli olunsun. Ancaq hall olunsun. Amma biz nə gördük, bu 30 il heç bir nəticə vermədi. Otuz il ərzində bu atışkas rejimində Ermənistən işğal edilmiş torpaqlarda güclü mühəndis-istehkam qurğuları qurmuşdur. Bu gün Azərbaycan Ordusunun peşəkarlığı və cəsarəti nəticəsində biz o istehkamları yarırıq. Otuz il ərzində Ermənistən sülhə yox, bu torpaqları daim işğal altında saxlamağa səy göstərmədir. Çünkü əgər sən sülhə meyilli olsaydın, niyə Füzulidə, niyə Cəbrayılda, yaxud da ki, Ağdam istiqamətində bu istehkamları qurursan? Qurursan ki, daim bu torpaqları öz nəzarətin altında saxlayasan. Yəni bu sülh, atışkas prosesi buna gətirib çıxardı. Ondan sonra Ermənistən rəhbərliyi daha azınlıqlı. Baxın, Paşinyan nələr söyləyirdi, onun müdafiə naziri nə söyləyirdi? Müdafiə naziri söyləyirdi ki, biz Azərbaycanla yeni mühərbiə aparacaqıq, yeni torpaqlar uğrunda yeni mühərbiə. Bu, bizə qarşı açıq hədə idi. Paşinyan deyirdi ki, "Qarabağ Ermənistəndir və nöqtə". Yəni ki, bir santimetr torpaq bizi verilməyəcək. O zaman hansı sülh yolları ilə bunun həlli müm-

kündür? Mən isə deyirdim ki, biz indi məsələnin hərbi yollarla həlli prosesindəyik. Biz istayırik ki, bu proses nə qədər tez olsa bitsin və ondan sonra diplomatik proses başlasın. Yəni bizim yanaşmamız burdur ki, bu məsələ hərbi-siyasi yollarla çözülsün. Tək hərbi yolla həll edilə bilməz. Mən bunu qəbul edirəm. Çünkü fəal toqquşma prosesindən sonra tərəflər garak sülh müqavilisi haqqında düşünsünlər və bunu etsinlər. Yəni siyasi yollar olacaq. Ona görə hərbi-siyasi yol ən məqbul yoldur. Biz yolu dayandırıq istayırik. Ancaq Ermənistən hələ də düşünür ki, itirilmiş, yəni bizim azad etdiyimiz torpaqları geri qaytaracaq. Ona görə döyüş meydandasında da biza daim hücum edir.

**- Cənab Prezident, o zaman bunu anlayıram ki, qarşı tərəf masaya oturmağa razı olana qədər siz cəbhədə irəliləyəcəksiniz.**

– Biz irəliləyəcəyik. Bir də ki, onlar garak atəşkəs riyat etsinlər. Çünkü onlar atəşkəsi pozdu. Güñorta saat 12-dən atəşkəs elan edildi. Biz bütün hərbi birləşmələrimizə çox ciddi əmr verdik ki, atəşkəs riyat edin, dayandırın. Halbuki bunu etmək o qədər da asan deyil. Biz saat 12-də dayandıq, amma onlar dayanmadı. Ondan sonra təqribən 1 saat ərzində biz yənə də özümüzü müdafiə etmək üçün hərəkətə keçdiq və yənə də bir neçə kəndi azad etdik. Ona görə Ermənistən nəhayət anlamalıdır ki, bu yolla o, heç naya nələr olmayıacaq. Yalnız atəşkəs onlar əməl etməlidirlər. Hesab edirəm Ermənistən rəhbərliyi bu məsələ ilə bağlı yeni bir açıqlama verməlidir, ki, onlar atəşkəsə sadıqdır və buna əməl edirlər. O zaman biz də dayanacaq. Amma əlbəttə proses daha illər boyunca davam edə bilməz. Ondan sonra bizi təqvim verilməlidir. Biz Moskva görüşlərində təqvim üçün o qədər də israr etmadık. Çünkü bir gün arzində bunu razılaşdırmaq çətin bir işdir. Biz bunu anlayırıq. Ancaq şübhə prosesi başlanan kimi gündəlikdə duran ilk məsələ təqvim məsələsidir. Tarixlər verilməlidir. Hansı tarixlərdə qalan torpaqlardan erməni silahlı qüvvələri çıxır və biz bu torpaqlara giririk. Əks təqdirdə, biz davam edəcəyik, dediyim kimi sona qədər.

**- Yəni bunu başa düşürük, agar Ermənistən hücumları dayandırsa, atəşkəs həyata keçərsə yeni bir müzakirə prosesi başlayır və zəmin formalasdırılacaq. Moskvadakı müzakirədə başa düşdüyümüz qədər Minsk 2007, 2009, 2012 Madrid prinsiplərinən bəhs olunmadı. Amma o prinsiplərin ilk maddəsi, şəhv etməmiş, yeddi rayondan geri çəkilməklə bağlı idi.**

– Bəli, doğrudur.

**– Siz o prinsipləri hələ də gündəmdə saxlayırsınız, yoxsa, onları yeniləmək lazımdır?**

– Yox, onları gündəmdə saxlayırıq. Mən bunu artıq açıqlamışam. Biz Madrid prinsipləri adlandırdırlar təməl prinsiplərə sadıq. Çünkü bu prinsiplər bizim maraqlarımızı cavab verir. Onsuz da Ermənistən bu prinsipləri qəbul etmədiyi barədə artıq açıqlama vermişdi. Mənə verilən məlumatə görə, Ermənistənin baş naziri dünən, ya ondan əvvəlki gün belə bir açıqlama vermişdi ki, bu, onlar üçün keçərlə deyil. Yəni kim danışqlar prosesini pozur? Ermənistən. Biz indi torpaqlarımızı azad edirik. Biz bayrağımızı artıq şəhərlərimizi əhatə edən dağlara sancırıq, şəhərlərimizdə mövcud olan binalaşırıq, biz zəfər marşındayıq. Belə olan halda baza prinsiplərinə sadıqliq göstərmək çox böyük siyasi iradə və məsuliyyət tələb edir. Ona görə biz bu baza prinsiplərinə sadıq. Siz dediyiniz kimi orada göstərilib ki, 5 rayon birinci mərhələdə, ondan sonra 2 rayon, ondan sonra Dağılıq Qarabağın gələcəyi ilə bağlı səhəbat aparılacaq. Azərbaycan köçkünləri Dağılıq Qarabağ, o cümlədən Şuşaya qayitmalıdır, – çünki Şuşanın əhalisinin 98 faizi azərbaycanlılar idи, – Xankondiə qayitmalılarından və ondan sonra necə ki, Azərbaycanın başqa yerlərində, Bakıda, başqa şəhərlərdə azərbaycanlı və erməni əhali bir yerdə yaşadıqları kimi orada da bir yerdə yaşayacaqlar. Bizim mövqeyimiz budur. Ermənistənin mövqeyi isə azərbaycanlıları oradan qovmaq, – necə ki, bunu etdilər, – sonra azərbaycanlıları imkan vermək ki, qayıtsınlar, – orada etnik təmizləmə siyasetinin nəticələrini möhkəmləndirmək, bizim tarixi, dini, mədəni abidələrimizi yerlə-yekşəm etmək, azərbaycanlıların mədəni ərisini silmək və ondan sonra bu torpaqları erməniləşdirməkdir. Bax, onların yanaşması budur, bizim yanaşmamız isə budur.

**– Daha fərqli bir sualım da var. Dünən Paşinyan bir açıqlama verdi, Azərbaycan Ordusu şimaldan və canubdan irəliləyir, Sizin də söylədiyiniz kimi. Dedi ki, biz, əslində, bir taktika olaraq oradan çıxıldıq. Bu baradə nə deyə bilsəriniz?**

– Bu, Paşinyanın növbəti yalandır. Bilirsiniz, hər bir məsuliyətli adam gərkə yalan danışmasın. Hər bir insan. Xüsusiətli siyasetçi, xüsusiətli ölkə başçısı. Bu, heç bir insana yaranan deyil. Onun isə bütün əməli, bütün sözü yalandır – tarixlə bağlı, bu münaqişə ilə bağlı, bu gün baş verən hadisələrlə bağlı. O, əgər bunları bilmirsə, o zaman nəcə ali baş komandan olur? Əgər real durumu ona demirlərsə, o zaman

o, öz hərbi rəhbərlərinə irad tutmalıdır. Əgər bılıb yalan danışrsa, — mən daha çox bu versiyaya inanram, — o zaman bu, böyük ayıbdır.

Bu gün Azərbaycan Ordusu bütün istiqamətlər üzrə erməni ordusuna çox sarsıcı zərbələr edirib. Mən bəzi açıqlamalar da verdim və bu rəqəmlər hər gün dəyişir. Dünənə olan dəqiq məlumatə görə, 200 erməni tankı məhv edildi, 33 erməni tankı qənimət götürüldü, — Ermənistannın əlində bir dənə da olsun Azərbaycanın hərbi texnikası yoxdur, — 33 tank, öztü de saz vəziyyətdə, indi bizim ordumuzdadır. Ondan sonra 2 ədəd "S-300" hava hücumuna qarşı müdafiə sistemi məhv edildi, 35 ədəd "OSA" hava müdafiə sistemi məhv edildi, "KRUQ", "KUB" və başqa texnikalar. Beləliklə, erməni ordusunun texniki təchizatı çox sarsıldı, yəni çökür. Biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik və bu, reallıqdır. Yaxın vaxtlarda yeni açıqlamalar olacaq və bu onları daha da sarsıdaq. Erməni xalqı da həqiqəti bilməlidir. Ən dəqiq məlumatı biz veririk. Ona görə erməni xalqı əgər real vəziyyəti öyrənmək istəyirsə biza qulaq assin, bizi eşitsin.

— Cənab Prezident, başa düşdüyüma görə otuz illik problem həll ediləcəkmi? Mənə elə gəlir ki, həll ediləcək, amma mən Sizdən soruşmaq istəyirəm. 1990-ci illərdən bəri davam edən bu işğal problemi bu dəfə həll ediləcəkmi, yoxsa, hər kəs bir nöqtədə duracaq, bir status-kvo formalasacaq və o status-kvo davam edəcəkmi? Tam həll reallaşacaqmı, realşayacaqmı? Bəlkə erkən bir suadır, amma nə deyə bilərsiniz?

— Mənca artıq həll edilir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar və bu məsələ ilə yaxından məşğul olan ölkələr bunu görürələr və bu, yeni reallıqdır. Bu yeni reallığı biz təşkil etdi və bu məsələ həll olunur. Çünkü baza prinsiplərində göstərilmişdir ki, birinci mərhələdə 5 rayon biza qaytarılır. Onlardan artıq 2 rayonun böyük qismi, tam deyil hələ, amma böyük qismi artıq bizzədər. Əgər Ermanistan yenə də mənfi davranış nümayiş etdirirəsə, ümidi edirəm ki, yaxın gələcəkdə digər rayonlar da bizzəd olacaq. Bu, məsələnin həlli deyilimi? Yəni biz, əslində, baza prinsiplərini döyüş meydanında hayata keçiririk, gerçəkləşdiririk. Minsk qrupu buna nail ola bildimi? Xeyr, ola bilmədi. Ona görə bu məsələnin həlli, bir daha demək istəyirəm ki, hərbi-siyasi yollarla mümkündür. Hərbi yol hazırda baş verir, biz istəyirik ki, nə qədər tez olursa-olsun, bitsin, ondan sonra siyasi proses başlansın və baza təmal prinsipləri də əsas olsun.

Məsələnin həll edilməməsinin səbəbi, ilk növbədə, beynəlxalq təşkilatların öz qərarlarına hörmətsiz yanaşmasıdır. Çünkü Birleşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bildiyiniz kimi, 1993-cü il-də 4 qətnamə qəbul etmişdir və orada göstərilir ki, erməni silahçı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz, yəni heç bir şərt qoymadan çıxməlidir, tam həcmədə. Amma bu, icra edildi? Edilmədi. Sonra Minsk qrupu yaradıldı, ondan bir il öncə yaradıldı, 28 il ötdü, bir şey oldu? Olmadı. Yəni biza elə geldi ki, sanki beynəlxalq təşkilatlar münaqişənin bu vəziyyətdə saxlanmasına tərəfdardırlar ki, necə var elə də qalsın. Azərbaycan köçkünləri əbədi olaraq belə vəziyyətdə qalsın. Ermənistən işğal edilmiş torpaqlarda dəha da möhkəmlənsin. Bilirsiniz, orada qanunsuz məskunlaşma aparılırdı. Qanunsuz! Bu, hərbi cinayətdir. Bu, Cenevə Konvensiyasına zidd olan məsələdir. Onlar erməniləri Suriyadan Dağlıq Qarabağa, Şuşaya köçürürlər, onlara imkan yaradırlar, pul verirlər və artıq bunu televiziyalarda açıq nümayiş etdirirlər. Yəni bu, beynəlxalq müstəvidə qəbul edilmiş cinayətdir. Onların istəyi budur ki, vaxt keçsin, Azərbaycan xalqı bu torpaqlardan olini üzsün. O torpaqları görməyen yeni nəsil yetişəcək və o nəsil oraya qayıtmış istəməyəcək. Azərbaycan bu vəziyyətlə barışacaq, bununla paralel olaraq, ermənilər başqa ölkələrdən oraya gətiriləcək, orada erməni əhalisi çoxalacaq, sabah da deyəcəklər ki, "bilirsiniz, artıq reallıq budur, barışın". Bu iddi onların məqsədi və təsəssüf ki, onların hamili, onların həvadaları bu işləşdə onlara yardımçı olmuşular. Biz bu məkrli, çirkin planları məhv etdik. Büt yəni reallıq yaratdıq. Bu gün gərək hər kəs bu reallıqla razılaşın və barışın.

— Mən Siza bir mesaj da götirdim. Tərtərdə bombardman zamanı sığınacağa girmişdik. Bir vətəndaşvardı, məcburi köçküն, oradan köçmüş. Reportaj hazırlayarkən dedi ki, artıq mən köçkü deyiləm. Dedi ki, mən azad bir vətəndaşam, Suqovuşandan gəlməmişdi. Dedi, əgər Prezidentlə qarşılaşsanız, ona hörmətimizi, sevgimizi və salamlarımızı çatdırın. Anladığımıza görə, regionda balanslar artıq dəyişib. Yəni əvvəlki balanslar — status-kvo yoxdur. Daha da dəyişəcək. Həm dünyaya, həm də Türkiyəyə hansı mesajlar vermək istardınız?

— İlk növbədə, istəyirəm ki, həmin vətəndaşa sizin televiziya və sitasiyə öz sözlərimi deyim. Mən şadam ki, bu gün onun kimi bu sözəti deyən minlərlə insan var. Onlar sevincdən göz yaşları tökürlər, de-

yırlar ki, mən artıq köçkün deyiləm. Mən bu köçkünlük vəziyyətindən canımı qurtarmışam. Bilirsiniz, mənə minlərlə məktub gəlir. Bu məktubları oxuyanda, sözün düzü, mən də bəzi hallarda sevinc göz yaşları - mi saxlaya bilmirəm. O məktublarda o qədər səmimi, o qədər isti, o qədər qürurverici sözlər yazılır və mənə mesaj kimi çatdırılır. O məktubları oxuyanda bir daha görürəm ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Uzun illər belə vəziyyətdə yaşamaq, ancaq ümidişlərlə yaşamaq, ümidişlərlə ki, gün gələcək və onlar öz dədə-baba ocağına qayıdaqlar. Bu, doğrudan da böyük fədakarlıqdır. Mən çox xoşbəxtəm ki, bu qalabə sevincini bir hamimiz bizim insanlara bəxş edə bildik.

Bir daha demək istəyirəm, mənə artıq bunu demişəm, orada hər şey dağılıb. İnşallah, bu hərbi toqquşma başa çatandan sonra siz də, biz hamimiz - da - bütün insanlar gedib görəcəklər ki, ermənilər orada hansı vəhşiliyi törədiblər. Bütün şəhərlər darmadağın edilib, yəni Stalinqraddan da pis mənzərə. Evlər dağdırılmış, bizim bütün əmlak talan edilmiş, çərçivələr, qapılar sökülmüş, yəni talançılıq. Heç nə yoxdur. İndi Füzulinin kəndlərindən bizim əsgərlərimiz xəbor verir, materiallar göndərir. Füzuli şəhəri də artıq bizim gözümüzün qabağındadır. Orada bir dənə da salamat bina tapmaq mümkün deyil. Yəni bu vəhşiliyi törətilər. Amma köçkünlərimiz bilirlər ki, biz o şəhərləri, kəndləri bərpa edəcəyik. Evləri inşa edəcəyik. Onlara oraya qayıdacaq və sūlh, əmin-amanlıq şəraitində öz dədə-baba torpaqlarında yaşayacaqlar.

O ki qaldı, bölgədə mövcud olan duruma, təbii ki, durum dəyişir. Əgər son illər ərzində bizim bölgəmizdə daha geniş mənada dəyişən manzərəyə nəzar salsaq, görərik ki, bir çox yeniliklər var. Əvvəllər sanki bir doğmalar var idi - bu ölkələr müttəfiqdir, bu ölkələr müttəfiq deyil, yaxud da ki, bunlar bir-birinə qarşıdır. Ancaq indi bu dəyişdi. Misal üçün NATO üzvü olan Türkiye indi Rusiya ilə çox səmərəli əməkdaşlıq edir, həm Suriyada, həm Liviyyada, başqa yerlərdə və eyni zamanda, artıq danışdığımız kimi bizim bölgəmizdə. Bu, bir yenilikdir. Bunu 10 il bundan əvvəl kimse desəydi bəlkə də inannamzdıq. Eyni zamanda, NATO-nun daxilində bəzi ölkələr arasında münasibətlər o qədər da somimi deyil. Bu da bir yenilikdir. Orada sanki həmrəylilik pozulur. Avropa İttifaqı ilə əlaqədar olan hadisələr. Kimin ağlinə gələ bilordi ki, Böyük Britaniya Avropa İttifaqından çıxacaq və ondan sonra bir böhran yaranacaq. Heç kimin ağlinə gələ bilməzdi. Yəni ənənəvi fərziyyələr artıq yoxdur. Hansı ölkə buna daha tez uyğunlaşsa, o ölkə də öndə olacaq.

Bizim siyasetimiz hər zaman praqmatik olub - real durumu düzgün təhlil etmək, öz maraqlarımızı düzgün təsbit etmək. Bu maraqları necə nail olacaq, bunu düşünmək, taktikamizi yaratmaq, strateji baxış çərçivəsində taktiki gedislərdə düzəlişlər etmək. Ancaq bununla bərabər principial mövqeyimizdən dənməmək. Bu siyaset bu gün biza uğur gətirir. Mən hesab edirəm ki, Türkiyə və Azərbaycan dünyanın yeni nizamına daha tez hazır olmuş ölkələr sırasındadır. Eyni zamanda, Türkiyə bu gün dünya miqyasında böyük güc kimi dünyanın yeni nizamının formalşamasında çox fəal rol oynayır. Təkcə bizim regionda deyil, dünyada.

O ki qaldı, bizim regionumuza, artıq Türkiyə-Azərbaycan birliyi bir reallıqdır. Bununla hər kəs barışmalıdır. Nə qədər çox vaxt keçə, bizim birliyimiz daha da güclənəcək. Çünkü Türkiyənin potensialı, Azərbaycanın təbii resursları, bizim aramızda olan naqliyyat layihələri, Türkiyə və Azərbaycan vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Orta Asiyadan, Əfqanistandan Azərbaycan və Türkiyə ərazilərindən yeni naqliyyat layihələrinin icra edilməsi - bütün bunlar yenilikdir. Yeni bir naqliyyat xəritəsi mövcuddur. Yeni enerji xəritəsi mövcuddur. Mən galəcəyi çox nikbin görüram. Mən əminəm ki, biz istədiyimizə nail ola biləcəyik. Çox sadıq ki, bizim Türkiyə kimi qardaş ölkəmiz var, güclü dövlət var, sözünü deyən, maraqlarını müdafiə edən, heç kimdən çəkiməyən və iraliyə gedən. Bu, bizim gücümüzü artırır. Türkiyə üçün Azərbaycan, Azərbaycan üçün Türkiye bir nömrəli mütəffiqidir. Bu, böyük sərvətdir. Bu hadisələr bizim əlaqələrimizi daha da möhkəmləndirdi.

- **Cənab Prezident, sonuncu sualım olacaq, çox qısa. Bu dəfə dayanılmazlığı deyirsiniz və bizim şərtlərimiz işğal altındaki torpaqlar azad edilənə qədər gedəcəyik deyirsiniz. Sizi sahəv anladım ki?**

- Yox, doğru anladınız. O mənada ki, bizim son hədəfimiz dəyişməz olaraq qalır. Azərbaycanın beynəlxalq təşkilatlar, dünya birliliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin edilməlidir. Biz döyüş meydanında dayanımağa hazırlıq. Əgər Ermənistən buna hazır olarsa və bizi təqvim verilərsə, biz sabah dayanımağa hazırlıq. Ancaq proses olaraq biz dayanılmazlığı deyirsiniz. Biz istəyirik ki, artıq hərbi proses siyasi prosesə çevrilisin. Ermənistən buna hazırlırsa və beynəlxalq təşkilatlar, böyük ölkələr Ermənistəni inandırıa bilərlərsə, bu, daha tez bir za-

manda olacaq. Yox, o zaman Azərbaycan Ordusunun zəfər yürüşü davam edəcək.

– Cənab Prezident, mən 1993-cü ilin ilk aylarında burada cəbhə bölgüsündə idim. 1994-cü ildə rəhmətlik dövlət başçısı cə-sənədli Heydər Əliyev ilə görüşdüm. Bakıda bura o zaman yox idi, deyəsan.

– Eləmi? Görüşdünüz? Bu, yox idi, bu, sonra inşa edildi.

– Bu gün də Sizinlə görüşdüm, yəni iki dövlət başçısı ilə görüşdüm. 1993-cü ildə cəbhədəki vəziyyətlə indiki vəziyyət çox fərqlidir, xeyli çox fərqlidir. Bunu da gördük.

– Doğrudur.

– Sizə çox təşəkkür edirəm. Sonda bir mesajınız, ya da ki, sözləriniz varsa, onu da eşitmək istəyirəm. Qəbul etdiyiniz və suallarımızı cavablandırığınız üçün həm NTV, həm də öz adımdan çox təşəkkür edirəm.

– Çox sağlam olun. Mən də təşəkkür edirəm, NTV-nin bütün əməkdaşlarına salamlarımı çatdırın. Azərbaycanda türk kanalları əvvəller də izlənilirdi, bu dövrdə, demək olar ki, daha geniş auditoriyaya malikdir. Mən özüm də hər səhər tezənən televizoru açanda, o cümlədən türk kanallarına da baxıram, o cümlədən NTV-ya. Bu günlər ərzində Türkiyə mətbuatında və Türkiyə cəmiyyətində biza göstərilən dəstək və həmrəylik əsl qardaşlıq təzahürüdür. Biz bir daha gördük ki, atamın məşhur kalımı “Bir millət, iki dövlət”, sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Bu reallığı biz yaratdıq.

Bilirlisiniz, dünyada bir çox ölkələr var ki, o ölkələrin xalqları bir-birinə yaxındır – etnik, dini, mədəniyyət, dil baxımından. Ancaq bu, o demək deyil ki, o ölkələr arasında möhkəm işbirliyi, qardaşlıq olsun. Belə misallar çoxdur, siz də bunu yaxşı bilirlisiniz. Bizim üstünlüyüümüz odur ki, Türkiyə və Azərbaycan prezidentləri – əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə birlikdə bu təməl – ortaş tarix, etnik köklər və dil üzərində elə bir möhkəm bina inşa etdik ki, bu, əbədi qalacaq. Bizzən sonra gələn nəsillər də harası bu binaనın üstünə bir daş qoyarsa, bu möhtəşəm bir bina olacaq – Türkiyə-Azərbaycan qardaşlığı binası. Mən bütün qardaşlarımı, Türkiyədə yaşayan bütün insanlara Azərbaycan xalqı adından darin təşəkkürümü bildirirəm. Biz gördük ki, biz tək deyilik. Qardaşım Tayyib bayın dediyi kimi, Azərbaycan hər zaman bilməlidir və bilir ki, Türkiyə onun yanındadır və bu, bizə güclə verir.

Eyni zamanda, onu da bir daha demək istəyirəm, bu gün başqa ölkələrin bu işlərə qarışmamasının əsas səbəbi də ilk saatlardan hör-mətli Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarıdır ki, Azərbay-can tək deyil, Türkiyə Azərbaycanın yanındadır, işin sonuna qədər də yanındadır.

Bir daha təşəkkür edirəm və bütün türk qardaşlarına xoşbəxtlik, rifah arzulayıram.

– Cox təşəkkür edirəm, cənab Prezident.

– Sağ olun.

<https://president.az/articles/43149>

**AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV  
RUSİYANIN RIA NOVOSTİ AGENTLİYİ ÜÇÜN  
“ROSSİYA SEQODNYA BEYNƏLXALQ İNFORMASIYA  
AGENTLİYİ” MİDİA QRUPUNUN BAŞ DİREKTORU  
DMİTRİ KİSELYOVA MÜSAHİBƏ VERİB**

*15 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Rusyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.

— Cənab Prezident, Azərbaycan üçün və bütün dünya üçün bu qədər çatın bir vaxtda Sizə suallar verməyə yaratdıığınız imkana görə Sizə ürkəkdən təşkükür edirəm. Beləliklə, icazəinizlə, birinci suali verim. Siz sentyabrın 27-dən başlanmış hərbi əməliyyatların nüticələrini necə qiymətləndirirsiz? Sizin hesablaşmalarına görə tərəflərin itkiləri nə qədərdir və əsirlər çıxdırmur?

— Sentyabrın 27-də Azərbaycan Ermanistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç əyəzdə birinci hücum deyildi. İylü ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları tövəmkən üçün Ermanistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Həzirdə o, ifadə verir. Sentyabrın sonunda bizim yaşayış məntəqələrimiz yenidən artilleriya atışlarına məruz qaldı. Elə ilk saatlarda bizdə həm dinc əhali, həm də hərbi qulluqçular arasında tələfat oldu. Bu günə qədər bizdə dinc əhali arasında 43 nəfər həlak olun və 200-dən çox yaralı var, təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağdırılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılışdırıldıqdan sonra da Ermanistan tərəfindən artilleriya atışları davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nöti-cəsində 10 nəfər dinc sakın həlak olub və 40-a yaxın adam yaralanıb.

Döyüş meydanında itkilərə gəldikdə isə bizdə olan məlumatə görə erməni tərəfin itkiləri bizim itkilərdən xeyli çoxdur. Biz hərbi qulluqçular arasında itkilərimizi münaqışının qaynar fazası başa çatandan sonra elan edəcəyik. Döyüş əməliyyatlarının nəticələrinə gəldikdə, onlar Azərbaycan Ordusu üçün çox uğurludur. Biz düşmənin dərin eşənləşdirilmiş müdafiə xəttini yarmağa nail olduk. Bəzi sahələrdə hətta 4 müdafiə xətti vardı. Lakin ərazinin relyefi, dağ relyefi, əlbəttə, müdafiə olunmaq üçün aks-hücumla müqayisədə daha münasibdir. Bu günə qədər onlara yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işgaldən azad edilib. Biz işgalçıları Murovdəq silsiləsindəki strateji yüksəkliklərdən çıxarmışq və əlkəməzin ərazilər bütövlüyünün barəsi üzrə uğurlu əməliyyati davam etdiririk.

— Cənab Prezident, Suriyadan və ya Liviyanın muzdluların Azərbaycan Ordusunu tərəfində iştirak etməsi barədə müxtəlif mənbələrdən xəbərlər eşidirik. Buna nə dərəcədə inanmaq olar?

— Bu mənzədə dəfələrə danişmışam. Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Bizim ordu 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulur istənilən vazifəni yerinə yetirməyə tam qadirdir. Ermanı hərbi texnikasının möhv edilməsi kadrları internetdə olçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur. Biz təkcə pilotluz zərbə ucus aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını möhv etmişik. Buraya bizim malik olduğumuz başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Bizim nəyə malik olduğumuz heç kəs üçün sərr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olub. Əlbəttə, hənsi terror təşkilatlarının bizim ərazilində yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Biz buna heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs biza heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur.

**– Cənab Prezident, 10 oktyabr tarixli Moskva razılaşmalarında nizamlamanın baza prinsiplərinin adları çəkilir. Zəhmət olmasa, bu prinsipləri açıqlayın, Siz onları necə başa düşürsünüz?**

– Bu prinsiplər 10 ilin arxında, deyordim ki, 10 ildən artıq müddədə işlənilər hazırlanıb. Ermənistannın avvalki rəhbərliyi ilə iş prosesində biz mövqelərimizin razılaşdırılması istiqamətində çox faal irəlişiyerdik. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Lakin təsəssüf ki, Ermənistannın indiki rəhbərliyi hakimiyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamisini sadəca kanara atdı. Üstəlik, danışıqların formatını döyişməyə, qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarına “hakimiyət orqanları”nı danışıqlara colb etməyə cəhd göstərildi. Bu cəhd həm bizim tərəfimizdən, həm də ATƏT-in Minsk qrupunun həmsəndləri tərəfindən rədd edildi.

Baza prinsiplərinə gəldikdə, orada hər şey dəqiq yazılib. Azərbaycanın işgal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işgal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistən arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işgaldən azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistən-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalıdır, qəçqınlar və macburı köçkünlər avvalki yaşayış yerlərinə qaytarılmalıdır. Bu, azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını və Dağlıq Qarabağın tərəfləri arasında razılaşdırılmalı olan qəti statusunun müəyyən edilməsinə dair danışıqları nəzərdə tutur. Qişa desək, Azərbaycanın həmisi hörmətlə yanaşıqı baza prinsipləri bunlardır və onları biz hazırlamışq. Lakin Ermənistən yeni hakimiyət orqanları dəfələrlə bəyan ediblər ki, bu prinsiplər onlar üçün qəbul edilməzdır, onlar bircə qarış belə torpağı qaytarmayıacaqlar. Bunu Ermənistən baş naziri deyirdi. Ermənistən müdafə naziri deyirdi ki, Ermənistən yeni ərazilər üçün yeni mühərbiyyət hazırlaşır. Bizim ünvanımıza daim hədələr və təhqirlər səsləndirdi, nəticəsi də bax bu cür qarşılıurma oldu. Düşüntürəm ki, erməni tərəf vəziyyəti, yaranmış yeni vəziyyəti ayıq şəkildə qiymətləndirməli və atəksəs rejimində sadiq ol-

malıdır. Halbuki, o, bir neçə saatdan sonra gecənin bir aləmində dinc Gəncə şəhərini bombalayaraq atəksəs vəhşicəsinə pozub.

**– Cənab Prezident, kompromislər barədə danışmalı olsaq, hər halda, Siz hansı kompromislər hazırlardınız? Elə bir hədd varmı ki, Siz heç bir halda həmin həddən artıq geri çəkilməzsiniz?**

– Bizim mövqeyimiz həmisiçər çox konstruktiv, ardıcıl olub. Bu mövqə həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistən qüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-sərtərsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımında bəyənəlxalq hüququn normalarına əsaslanıb. Bizim mövqeyimiz həmisiçər praqmatik yanşımaya əsaslanıb. Düşüntürəm ki, danışıqlar masası üzərində olan variantları bunu aşkar göstərir. “Qırımızı xətlər” gəldikdə isə biz bunu çox daşıq bayan etmişik və Minsk qrupunun həmsəndləri bunu yaxşı birlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliliyinə heç bir şərtlə rəzil qurməyəcək. Lakin, eyni zamanda, bizim təklifimiz buna əsaslanır ki, gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı yaşamasıdır. Yeri gəlmışkən, Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən çox minlik erməni icmasının mövcud olduğu Bakıda, Rusiyada, Gürcüstanda, digər ölkələrdə ermənilərlə azərbaycanlılar bəzən bir kənddə yaşayır və işləyir, onların arasında heç bir ziddiyət yaramır. Buna baza no üçün nail olmaq mümkün deyil! Biz bu əzəmətliyik. Lakin əlbəttə, etnik təmizləmələrin nəticələri aradan qaldırılmışdır və bizim bütün məcburi köçkünlər öz evlərinə qayitmalıdırılar. Prinsip etibarilə man sizə mümkün kompromislərə bizim yanaşmamızı baza prinsiplərindən bir qədər geniş açıqladım.

**– Cənab Prezident, bu mühərbiə öz qəddarlığına görə artıq tarixa düşüb və Siz artıq bu mühərbiənin tarixinin bir hissəsiniz. Siz tarixdə necə qalmaq istərdiniz?**

– Bilirsiniz, hər bir mühərbiə qəddarlıq, qurbanlar, insanların iz tirablari, yaxın adamların itirilməsi deməkdir. Fərqli ondadır ki, Azərbaycan xalqı üçün bu mühərbiə azadlıq mühərbiyəsi, Ermənistən üçün isə işgalçılıq mühərbiyəsidir. Heç kas üçün gizli deyil və bu faktı artıq bəyənəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün erməni tərəfin belə adlandırdığı birləşmədəki hərbi qulluqçuların 90 faizi Ermənistən vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistən hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbayca-

nin işgal edilmiş ərazilərinə – Ağdama, Füzuliya, Cəbrayıl, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilanə göndərilir. Sual olunur: onlar orada nə edirlər? Bu gün Ermənistən işgalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz – istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından. Başa düşürsünüzüm, 30 il ərzində azərbaycanlıların öz əzəli torpaqlarına buraxılmamışı siyasiyənini yürütmək mümkün deyil. Axi, erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamasıyb. Başqa bir məsələ də var ki, orada hər şey dağıldıb, oraya qayıtmış üçün çox böyük qüvvə və vaxt sərf etmək lazımdır. Ermənilərin bu siyasetinə heç cür haqq qazandırmaq olmaz. Ona görə ki, bizim hərbi qulluqçular Azərbaycan torpağında döyüşür və həlak olur. Erməni hərbi qulluqçular isə onların hökumətinin işgal altında saxlamaq istədiyi torpaqda həlak olurlar.

Tarixdə rol məsələsinə gəldikdə isə, bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalim Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolu mən goləcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.

**– Cənab Prezident, sağ olun. Mən nəzərdə tutduğum sualları hamisini verdim. Bəlkə Siz daha nə isə əlavə etmək istərdiniz?**

– Mən bu fürsətdən istifadə etmək istədim. Yeri galmışkən, öz sözlorimi çıxmışlıqlu Rusiya auditoriyasına çatdırmaq üçün bu imkana görə təşəkkürüm bildirirəm. Sadəcə istərdim ki, Azərbaycanın mövqeyini anlayanlar çox olsun. Ona görə ki, bəzən bu münaqişə, onun tarixi, bugünkü vəziyyəti ilə bağlı müxtəlif fikirlər olur. Sadəcə faktlara istinad etməkla, əslində, nələr baş vermiş olduğunu və indi nələr baş verdiyini tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil, – onun statusu məhz bəlsə olub, – Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb.

Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə birçə kəlmə də deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. Bu, həmin torpağın tarixən kimə məxsus olmuşdur.

Rusiya imperiyası dağıldıdan sonra, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti bütün bu ərazilər çərçivəsində yaradılmışdı. Üstəlik, Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İravan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə Qaqfaz Bürosu Dağlıq Qarabağın, bəzəi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi. Bu regionun tarixi bələdir. SSRİ-nin dağılması mərhələsində nələr baş verdiyi isə, düşünürəm ki, hamiya məlumudur. Əslində, SSRİ-nin dağılması da Dağlıq Qarabağda separativizmdən başlandı. Bu, bir növ tətik oldu. Axi, çoxları həmin mitinqləri, onları kimin təşkil etməsini, bu hadisələrin arxasında kimlərin dayandığını unudur. Mən tez-tez deyirəm ki, Paşinyan Sorosun məhsuludur. Düşünürəm ki, hamı məmənlər razılaşar. Lakin Soros artıq şəxsiyyət deyil. Bu, anlaysırdı və mən bunu əsla istisna etmirəm ki, o vaxt böyük ölkəni dağıtmak üçün bu cür vasitələr işə salmışdır. Onu daxildən partlatmaq, nifaq toxumı səpmək, xalqları bir-birinə qarşı quzışdırmaq və dövlətləri parçalamaq – yeri gəlməkən, belə də oldu. Buna görə də, sadəcə, bu tarixi faktları Rusiya ictimaiyyətinin diqqəti-nə çatdırmaq və demək istərdim ki, Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdır. Əminəm ki, heç bir qüvvə buna tasir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdlərinin görüürük. Lakin həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin ardıcıl siyaseti sayasında biz nəinki geriləmirik, biz iraliyə gedirik. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdəslər adlandırır. Bizim ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsi hər hansı qonşular üçün nümunə ola bilər. Əminəm ki, münaqişənin hərbi fazası başa çatandan

və siyasi nizamlamaya keçəndən sonra, – əgər Ermənistan tərəfi itir-diklərini və ona mənsub olmayanı güclə qaytarmaq cəhdlərindən əl çəkərsə, biz bunu etməyə günü sabah hazırlıq, – inanıram ki, Rusiya bizim regionda sabitləşmə işində aparıcı rol oynamadıq davam edəcək. Buna görə sizin kanalınız vasitəsilə bütün rusiyalıları səmimi salamlamaq, onlara on xoş arzularımı çatdırmaq istərdim. Keçən il bir milyon rusiyalı Azərbaycana səfər edib. Ümidi varam ki, pandemiyanın sonra bu dinamika bərpa olunacaq. Rusiyalı gonaqlarımıza həmişə şadlıq. Onlar da bilirlər ki, Azərbaycana geləndə özlərini evlərində olduğı kimi hiss edirlər.

- Cənab Prezident, bu səmimi müsahibəyə görə çox sağ olun.
- Sağ olun.

<https://president.az/articles/43208>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN “A HABER” TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB

16 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib.

– “A Haber” ekranlarından hər kəsa salamlar. Bütün dünyanın gözü Qarabağ bölgəsindədir. Otuz ildir erməni işğalı altındakı Qarabağda hazırda böyük bir faciə yaşanır. Çünkü ermənilər humanitar atəşkəs baxmayaraq, xüsusilə mülki şəxsləri və Azərbaycan Ordusunu hədəfə almağıq davam edirlər. Tabii ki, Azərbaycan Ordusu da bu hücumları cavabsız qoymur və erməni ordusuna ağır zərbələr vurulur.

Bəs, bölgədə son durum necədir, bundan sonra nələr yaşanaq? Bu durumla bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fikirlərini öyrənəcəyik.

Cənab Prezident, bizi qəbul etdiyiniz üçün sağ olun, xüsusilə “A Haber” adından çox təşəkkür edirik.

– Sağ olun, təşəkkür edirəm.

– Cənab Prezident, təbii ki, müsahibəmizə bölgədəki vəziyyətlə başlayacaq. Dünən Ermənistan yenə mülki şəxsləri hədəfə aldı. Tərtərdə bir məzarlıq hədəfə alındı və 3 azərbaycanlı qardaşımız şəhid oldu. Siz bu hückumu necə dəyərləndirirsiniz?

– Bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar adətən döyüş meydانında mağlubiyyyətə uğrayanda mülki şəxslərə atış açırlar. Bunu biz birinci Qarabağ savaşında da gördük. Mahz Xocalı soyqırımı törədənlər bizim həmin manfur qonşularımızdır.

Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Orduyu qarşısında acizdirlər və işgal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəfə alılar və namərdə hücum noticəsində bizim insanlarımız həlak oldular, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqdə. Bu insanların

dəfən mərasimində iştirak etdikləri bir yerdir, hər bir insan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayış görünür ki, yoxdur. Bu, insanlıq qarşı cinayətdir, bir dəha Ermənistənin yurtdışı xıstətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz öz ərazi bütövlüyüümüzü bundan sonra da bərpa etməyə davam edəcəyik.

– Təbii ki, Azərbaycan mülki şəxslər məsələsində olduqca diqqətli, çox dəqiq davranışır. Bu ana qədər bir erməni mülki şəxsin belə burnu qanamadı. Ancaq in迪yədək 46 azərbaycanlı qarşasımız şəhid oldu. Qərba baxdığımız zaman, Qərb bu qətlamlara münasibətdə niya səssizdir?

– Təcəssüf ki, mülki şəxslər arasında insan itkisi davam edir, artıq 47 nəfər oldu və 222 mülki şəxs yaralandı, 2 minə yaxın ev ya tamamilə dağıldı, ya da ki, böyük ziyan gördü. Mən bunu demisədim, biz bu insanların qisasını döyüş meydandasında alacağıq. Biz heç zaman mülki şəxslər qarşı atəş açmamışq, bu gün də açmırıq, baxmayıaraq ki, Gəncəyə, Tərtərə hücumları oldu. Bütün səhər saat 6-dan 8-ə qədər, – indi saat 9:10-dur. – Tərtər, Ağdam, Goranboy və digər rayonlara 220-dən çox mərmi düşüb. Yəni bu namərd hücumlar davam edir. Onların əsas hədəfi mülki şəxsləri öldürmək, Azərbaycan əhalisini arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və öz çirkin niyyətlərinə çatmaqdır. Ancaq görürər ki, bu, alınmur və nə qədər mərmi düşürsədüşün Azərbaycan vətəndaşları öz torpağında qırurla yaşayırlar və bütün bu çətinliklər düzürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işgal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyüümüzün bərpa edilməsidir.

O ki qaldı, toxunduğunuz ikinci məsələyə – niyə Qərb səssiz qalır? Biz bunu birinci Qarabağ savaşında gördük. Ermənistən biza tacavüz etdi. Ermənistən bizim torpaqlarımızı işgal etdi, Ermənistən bizim xalqımıza qarşı soyqırımı törətdi, ancaq sanksiyalar Azərbaycana tətbiq edildi. O zaman – 1992-ci ildə, 1993-cü ildə Qərb mətbuatında belə bir təsəvvür yarandı ki, sanki Azərbaycan işgalçıdır, Azərbaycan tacavüzkardır, Ermənistən isə bu tacavüzün qurbanıdır. Bu gün də bunu az məqdarda, az həcmində görürük. Çünkü artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil.

– Cənab Prezident, 1993-cü ildə, xüsusilə noyabr ayında yenə o dönenmdə atəşkəs elan edilmişdi. Atəşkəsi yenə Ermənistən pozmuşdu, qətlamlar törətmədi. İndi baxdığımız zaman atəşkəsi pozan yenə Ermənistəndir. Bu atəşkəslə Azərbaycan Ordusunun irəliliyişinin dayandırılmasına istanılır?

– Bilirləriniz, bu, onların taktikasıdır. Atəşkəsi istəyən Ermənistən oldu. Onlar görəndə ki, artıq döyüş meydanında işgal edilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər, onlar atəşkəs üçün müraciət etdilər. Biza da belə müraciət geldi, – bilirləriniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüdüür, – biz da dedik ki, humanitar məqsədlərin üçün, cəsədlərin dəyişdirilməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Amma, eyni zamanda, Moskva açıqlamasında bu, göstərildi ki, müzakirələr mahiyyət üzrə bərpa edilməlidir. Həmçinin müzakirələrin formatı da dəyişməz qalmalıdır. Ancaq görünür ki, onlar bu atəşkəsdən istifadə etmək istəyiblər, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra bizim digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəs kobudcasına pozular. Ona görə bu, onların taktikasıdır. Görünür, onlara bu atəşkəs ona görə lazım idi ki, öz qüvvələrini toparlaşınlar, səfərbərlik tədbirləri görülsün və bizə yeni hücum təşkil edilsin. Çünkü bu atəşkəsdən sonra onlar Hadrut qəsəbəsini yenə də işgal altına almaq istədilər, üç dəfə oraya hücum etdilər. Amma üç dəfə də mağlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə, öz işgalçılıq siyasetini davam etdirməkdir.

– Bu arada, “Hadrut hələ də bizzədİR”, – deyə hazırda yalan təhlükə aparırlar, qəbul edə bilmirlər.

– Bəli, bu günə qədər bu yalan təhlükəti aparırlar. Hadrutda artıq neçə gündür ki, Azərbaycan bayrağı dalgalanır. Hadrutun ətrafindakı yüksəkliklərin, təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdedir. Əgər Hadrut götürülməsəydi, Xocavənd rayonunun kəndləri də götürülsə bilməzdii, o zaman Füzuli rayonunun kəndləri də götürülsə bilməzdii. Biz ancaq Hadrut istiqamətindən oraya irəliləndik.

– Cənab Prezident, humanitar atəşkəsin tətbiq edildiyi tarix-dən etibarən xüsusiələ İravanın hava limanına Rusiyadan, İrandan karqo təyyarələri ilə davamlı olaraq raketlər göndərilir. Bununla da, əslində, cinayət törədirilir. Bu barədə, xüsusiələ İran Prezidenti Ruhani ilə sərhəd qapısının bağlanması ilə bağlı danışınız, Rusiya

**ilə də danışımız, raketlərin göndərilməsi barədə. Bu silahlar ödənişsiz verilir. Bu baxımdan İran və Rusiyaya nə demək istərdiniz?**

– İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürçüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə biz İran və Gürçüstan hökmətlərinə bir daha təşəkkürümüzü bildirmək istəyirik. Bizdə olan məlumatda görə, Gürçüstan arazisindən bu gün mülki təyyarələrlə, eyni zamanda, karqo təyyarələri ilə qəcaq yolla silah göndərilir.

Ermənistən bu yaxınlarda bir təyyarə satın almışdır. Bizdə olan məlumatda görə, təqribən 30-40 milyon dollara almışdır. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır, Karapetyan, Abramyan və başqları. Onlar Rusiyada yaşayan erməniləri bizi qarşı vrouşmaq üçün Qaraabağ muzdü kimi göndərirler. Eyni zamanda, bu "İl-76" təyyarəsinin alınması Ermənistana imkan verdi ki, o silahları qəcaq yollarla Ermənistana götürsin. Çünkü hər dəfə hərbi təyinatlı məhsullar göndəriləndə bu, bəyan edilir. Onların bayanatlarında isə bu, mülki karqdır. Amma onun içərisində tank əleyhinə "Kornet" və "Konkurs" silahları, "İqlə" hava hücumuna qarşı silahlar, eyni zamanda, bizdə olan məlumatda görə, Rusiyada qəcaq yollarla almış rakətlər göndərilir. Ona görə biz Beynəlxalq Mülki Aviasiya Təşkilatına rəsmən müraciət etdi ki, bu məsələni araşdırınsın, bunu dayandırınsın. Bu, beynəlxalq cinayət sayılır. Bu qəcaq silahların Ermənistana göndərilməsi qəbuledilməzdir.

Rusiya rəsmi orqanları tərəfindən də bizi açıqlama verildi ki, Rusiya Ermənistana silah göndərmir. Ona görə bizim fikrimizcə, bu silahları Rusiyada yaşayan erməni iş adamları, zəngin iş adamları qanunsuz yollarla bəzi hərbi zavodlardan alıb Ermənistana göndərirler. Bu istiqamətdə araşdırılmalar davam etdirilir.

– İndi isə, cənab Prezident, cəbhəyə "gedəcəyik". Təbii ki, Azərbaycan və Türkiyə xalqları cəbhədən gözəl xəbərlər, gözəl müdələr gözləyirlər. Mən xəritəni göstərmək istəyirəm, təbii ki, 18 min kvadratkilometrlik bir ərazidən bahs edirik. Bu ərazi otuz ildir ki, işğal altındadır. Bu bölgələrin bu günə qədər neçə min kvadratkilometrlik sahəsi azad edilib? Hazırda Azərbaycan Ordusu irəllişir, böyük zərbələr vurur. Deyirik ki, bu günə qədər erməni ordusu öz gücünün yarısını itirib. Rəqəm olaraq erməni

**ordusu nə qədər itkiyə uğradı? Bununla bağlı bir rəqəm öyrənə bilərikmi, cənab Prezident?**

– Azad edilmiş torpaqları hesablamaq o qədər də çətin məsələ deyil, halbuki hər gün bu, dəyişir. Dünən mən yeni altı kəndin işğaldan azad edilmiş xəbərini Azərbaycan xalqına çatdırırdım. Ondan əvvəlki gündə dəha çox sayıda kəndlər azad edildi. Bu proses davam edir. Demək olar ki, hər gün bizi yeni əraziləri işğaldan azad edirik, hər gün yeni strateji yüksəklikləri azad edirik. Ona görə bu rəqəmlər dəyişir. Ancaq bu gün rəsmi qaydada verilən məlumat deməyə əsas verir ki, hansı bölgələr azad edildi.

İndi bu xəritədə, misal üçün, Hadrut yoxdur. Artıq Hadrut bizdedir. Füzulinin ətrafında kəndlərin mütləq əksəriyyəti bizdədir. Artıq Füzuli bizim gözümüzün qabağındadır. Ondan sonra cənub istiqamətində də irəliləmiş. Şimalda Murovdağ mövqeləri bizdədir, Suqovuşan bizdədir. Yəni bütün istiqamətlər üzrə böyük uğurlar əldə etdik və bu proses davam edir. Hesab edirəm və əminəm ki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusiylə kəndlərin sakinləri ki, o kəndlər işğaldan azad edili, onlar üçün əlbəttə, bu, tarixi günlərdə.

**– Yəni orta hesabla taxminən neçə min kvadratmetr olur?**

– Bunu demək istəməzdim. Çünkü bu, hər gün dəyişən rəqəmdir. Ancaq bizim məqsədimiz ərazi bütövlüyümüzü tam bərpa etmək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldırmaqdır.

– Baş, erməni itkiyə ilə bağlı rəqəmin nə qədər olduğunu deyə bilərsiniz?

– Bu rəqəmlər də hər gün dəyişən bir statistikadır. Yalnız 200-dən çox tank məhv edildi, 33 tank qənimət kimi götürüldü, onlar bizdə saz vəziyyətdədir. Hava hücumuna qarşı 35 "OSA" sistemi məhv edildi. Hava hücumuna qarşı çox müasir iki "S-300" sistemi məhv edildi.

**– Çox qiymətli, bahaldır.**

– Bəli, çox qiymətli, ondan sonra TOR, o da çox bahalı, o da həva hücumuna qarşı sistemdir. Təqribən 170 karqo maşını ya məhv edildi, ya da bizzəddir. Həmçinin 16 komanda morkəzi məhv edildi. Bizim hesablamalarımıza görə, bu günlər ərzində Ermənistən ordusuna taxminən 2 milyard dollar ətrafında ziyan daydı və bu, davam edir. Mən deməşim və Ermənistən rəhbərliyinə də müraciət etmişəm, siz atəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın, bu müharibə dayansın, siz də indi qalan silahlarınızı xilas edin. Yoxsa belə gedərsə, biz onların bütün silahlarını məhv edəcəyik.

**– Ermənistanın insan itkisi nə qədərdir, canab Prezident?**

– İnsan itkisi barədə onların verdiyi rəqəmi, – mən mətbuatda gedən rəqəmi deyirəm, – təqribən 600-dən çoxdur. Amma biziələ olañ məlumatə görə, onlarda itki bundan bir neçə dəfə çoxdur.

**– Yəni Ermənistan az göstərməyə çalışır?**

– Təbii.

**– Amma cəbhədə vəziyyət fərqlidir.**

– İndi əgər 200 tank məhv edilibsa, bu tankın içində olan əsgərlərin sayına baxın, artıq neçəyə çatır. Ondan sonra döyüş meydanlarında, komanda mərkəzlərində, digər qurğularda. O görüntülər var, onların texnikası necə məhv edilir, ona görə hansısa konkret rəqəm demək istəməzdik. Çünkü mon hər zaman dəqiq rəqəmlərə sadıqəm, yoxlanılmış rəqəmləri səsləndirmək istəmirəm. Amma təbii ki, 600-dən da çoxdur.

**– Yəni Ermənistanın silahlarının yarısına yox edildi deyə bilərikmi, canab Prezident?**

– Biz bilmirik, onlarda nə qədər silah var. Amma bir sual ortaya çıxır ki, onlar bu silahları hansı pulla alıblar? Ermənistanın büdcəsi də, valyuta cətiyatları ballidir. Təkcə 17-18 gün ərzində onların 2 milyard dollarlıq silahları məhv edilib və hələ də silahları var. Məhv edilmiş bu silahlar yalnız işgal edilmiş torpaqlardadır. İndi Ermənistan ərazisində nə qədər silahlar var? Baxın, bunlarda nə qədər silah var? Haradan aldılar bunu, haradan bu pulu tapdırılar? Təbii ki, bunlarda bu qədər pul yoxdur. Deməli, bunu havayı aldılar.

**– Canab Prezident, 18 oktyabr önemli bir gündür. Azərbaycanın müstəqillik günüdür. Azərbaycan xalqı bu tarixdə Sizdən bir müjdə gözləyir, İnşallah. Qarabağa bağlı bir müjdəniz olacaqmı? Buradan “A Haber” ekranlarından bütün Türkiyəyə və azərbaycanlı qardaşlarımıza o müjdəni bələdiyəm istardınız mı?**

– Bilirləriniz, bu, doğrudan da tarixi bir gündür. Çünkü Azərbaycan XX əsrə ikinci dəfə müstəqilliyyət qovuşdu. Müstəqilliyin ilk illəri bizim üçün çox ağır keçdi, faciəvi keçdi. Biz müstəqilliyimizi itirə bildik. Necə ki, 1920-ci ildə itirdik, cəmi iki il çəkdi. Ondan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu dəfə də Ermənistanın Azərbaycana təcavüzü, eyni zamanda, Azərbaycanın daxilində gedən çarşışmalar böyük böhhrana səbəb oldu. Yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi, sahiləlik təmin edildi və Azərbaycan inamlı inkişaf yoluna qədəm qoydu.

Ona görə 18 oktyabr tarixi bizim üçün çox əziz bir tarixdir. Ancaq bu müddədə – bu 17-18 gün ərzində mon heç zaman bizim ordu qarşısında bu tarixdə bunu alacaqsan, o tarixdə bunu alacaqsan vəzifəsi qoymamışam. Çünkü mühərribənin öz qaydaları, öz qanunları var. Bizim üçün əsas məsələ ərazi bütövlümüzü bərpa etməkdir. Nə zaman müjdə veriləcək – 17-dəmə, 18-dəmə, 19-dəmə, bu, o qədər önemli deyil. Önəmli odur ki, biz bunu edək, buna nail olaq. Eyni zamanda, biz bəzi kəndlər haqqında məlumatı bu gün də vera bilərik və bəlkə de olacaq. Ancaq ən önemlisi strateji yüksəklikləri götürməkdir. Çünkü bu yüksəklikləri götürərkən biz daha böyük əraziyə nəzarət edirik. Bundan sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatının daha da uğurlu olmasına şərait yaradırıq.

**– Qarabağın qəlbini, gözü Şuşadır. Azərbaycanlıların gözü, qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, İnşallah?**

– İstiqamət hər tərəfdər. İşgal edilmiş torpaqların hər bir qarşı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dayarı, qiyməti o biri kəndə müqayisədə, o biri şəhərə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər böyük edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yaramıçı olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi.

Bilirləriniz, bundan əvvəlki dövrə danışıqlar masasında bir çox məsələlər var idi. Bəzi təkliflər ondan ibarət idi ki, yaxşı, Azərbaycan bubez rayonu alınsın, bununla kifayətlənsin. Qalanlar da qalsın, yəni hər şey siyasi olmamış istəyirsiniz, belə sey olmur, kompromis olmalıdır və sair. Ancaq mon heç vaxt buna getməmişəm. Beş rayonu alıb qalan rayonları sonraya, qeyri-müəyyən vaxta saxlayıb, məsələni bitmiş hesab etmək heç cür düzgün olmazdı. Ona görə müxtəlif mərhələlərdə vasitəçilər və bəzi beynəlxalq təşkilatlar təəccüb edirdilər ki, nə üçün İlham Əliyev bunu razılışdır. Axi, ona deyirik ki, indi beş rayon, hal-halkı Ermənistan indi görünür o beş rayonu da vermək istəmirdi. Ancaq belə təkliflər olub. Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yaramıçı olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad ediləsi bizim hadəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq?

**- Yaxındamı, cənab Prezident?**

- Onu, yani yaxın gələcək göstərər.

**- İnnallah. Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vasiyyətidir. Vasiyyətini də yeri gəlmışkən Sizdən öyrənmək istərdik. Vasiyyətinə hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vasiyyəti barədə nə söylemək istayırsınız?**

- Bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadıq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndən seçkilərdən avval mən demisişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasatına sadıq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şədəm ki, sözüümə sadıq oldum, səzüümü tutдум. Bu gün Azərbaycanın sərtliyi və uğurları inkişafı, beynəlxalq müstəvədi böyük hörmət malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolumun davamıdır.

Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edildə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstaqilliyi möhkəmləndirmək, müstaqil siyasetə sadıq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyüümüzü bərpa etməkdir. Yəni qisa desəm, atamın vasiyyəti bundan ibarətdir.

Əlbəttə ki, ərazi bütövlüyüümüzün başparası bizim üçün bir nömrəli vəzifədir. Bütün nail olmaq üçün böyük səy göstərdik – siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyadan gözü önündədir. Mənə verilən məlumatə görə, inkişaf etmiş bəzi ölkələrin hərbi müttəxəssisləri da artıq bizim təcrübəmizi öyrənilər. Mən eminəm ki, bu təcrübə kitablıarda da, tədqiqatlıarda da əksini tapacaq. Ona görə atamın yoluna sadıq qalaraq bu şərəfli missiyani icra edirik. İnnallah, sona qədər başa çatdıracaqıq.

**- Azərbaycan çox güclü bir ordu yaratdı. Birinci Qarabağ mühəribəsində hava qüvvələri belə yox idi, ancaq indi artıq güclü bir hava qüvvələri, güclü bir ordu var. Təbii ki, "TB2" silahlı pilotsuz uçuş aparatları da bölgədə böyük bir güc oldu. Türkiyədən satın aldımız və hazırda istifadə edirsiniz. Silahlı pilotsuz uçuş aparatları mühəribənin gedisi necə dəyişdirdi?**

- Çox dəyişdirdi. Çünkü bilirsiniz, Ermənistan 30 il ərzində işgal edilmiş o bölgələrdə bütün təmas xətti boyunca çox güclü istehkam qurmuşdu. Çox böyük mühəndis-istehkam işləri görmüşdü. Bəzi yerlərdə onların dörd müdafiə xətti var. Böyük xəndəklər qazıldı, digər mühəndislik işləri görüldü. Çox böyük beton plitoları vardır, sığınacaqlar vardır, bunkerlər vardır. Bir də bölgənin relyefi elədir ki, o, təbii istehkamdır. Çünkü o dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu, böyük çətinlikdir. Çatın bir is və çox riskli bir işdir. Ona görə bizim bu istiqamətdə gördükümüz işlər, əlbəttə ki, böyük qohrəmanlıq tələb edirdi və biz düşmən texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçuş aparatlarına möhtac idik. Çox sadıq ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və IHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi. Mən artıq bunu söyləmişəm, yalnız Türkiyə istehsal olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi. Qalan bir milyardi da bizim hərbi vasitələrlə məhv edildi. Yəni bu, mühəribənin gedisiatını çox dəyişdirdi.

**- Bölgədə tunnellərdən, layihə müdafidədən bəhs etdiniz. Əslində, biz onu Suriyadakı əməliyyatlarda görmüşük. Bunlar PKK, PYD-nin istifadə etdiyi üsullardır. Otuz ildir bölgədə eyni üsuldan istifadə edilir. Bu baxımdan orada PKK-nın, PYD-nin bir dəstəyi var mı?**

- Ola bilər. Bözdə bu toqquşmadan da əvvəl məlumat var idi ki, PKK-çıları orada düşərgə qurmuşlar. Çünkü bilirsiniz, Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Çünkü indi Ermənistan da, Azərbaycanda bir çox beynəlxalq təşkilatların üzvüdür. Orada nəzarət mexanizmləri də var, monitoring də var. Bu issa boz bir sahə, yəni nəzarətsiz bir sahədir. Ona görə orada qacaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi. İstisna edilmir ki, onlar da bu istehkamların qurulmasına rol oynayır.

**- Bölgədə neçə dənə PKK düşərgəsi var?**

- Onu biz deyo bilmərik. Çünkü onlar bir yerdə dayanırlar, onlar yerlərini dəyişirler. Amma kifayət qədər çox idi. Hər halda bu məlumat bizdə bu son toqquşmadan əvvəl də var idi. Bu gün erməni tərəfindən vuruşan, öldürülən insanlar arasında şübhəli insanlar da var.

Hər halda Kanada pasportlu, Livan pasportlu insanlar var. Şəxsiyyəti ni müyyəyen etmək mümkün olmayan insanlar var. Amma dəqiqdır ki, onlar erməni əsgəri deyil. Yəni, onlar muzdululardır.

**- Bölgədə xüsusiət Ermənistan öz ərazilərindən raket hücumları həyata keçirir. Öz arazisindən hücumlara davam edərsə, Sizin üçün Ermənistan ərazilərinə əməliyyat haqqı yaranar mı?**

- Xeyr, bizim belə fikrimiz yoxdur. Mən bunu dəfələrlə deməşəm, bizim Ermanistan arazisində hər hansı bir hərbi hadəfimiz yoxdur. Hərbi əməliyyatları Ermənistan arazisini keçirmək fikrimiz də yoxdur. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Biz, sadəcə olaraq, ölkə hüdudları çərçivəsində, beynəlxalq təskilatlar və dünya birlüyü tərəfindən tanınmış qanuni Azərbaycan torpaqları çərçivəsindən əməliyyatları aparırıq. Bu güna qədər biz Ermənistan arazisini keçməmişik.

Onu da bildirməliyəm ki, iyul ayında Ermənistan-Azərbaycan sərhədində bizə qarşı hücum taşkil edilmişdir. Ermənistan silahlı qüvvələri Tovuz bölgəsinə və onun müyyəyen yerlərinə girdi bilmişidir. Biz onları oradan rədd etdik, öz torpaqlarımızı qoruya bildik. Onları sərhədən kənarə atdıq. Ondan sonra da sərhədi keçə biliirdik. Yəni bizim qarşımızda hər hansı bir ciddi maneə yox idi. Onsuz da bu döyiş də onu göstərdi ki, əgər burada biz keçə bilmışıksə, orada daha asandır. Çünkü orada bu istekhmlər yoxdur. Amma bunu etmədi. Çünkü biz hesab etdik ki, bu, düzgün olmaz. Biz öz torpağımızda özümüzə müdafiə edirik və işgalçıları öz torpaqlarımızdan qovmalıyıq. Ancaq, eyni zamanda, əgər onlar Ermənistan arazisindən bizə qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyi davam edəcəklərsə, - neçə ki, Gəncəni onlar Ermənistanın Vardenis rayonundan vurdurlar, - bu, bizim üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin.

**- Türkiyədən və Pakistan'dan Sizə dəstək mesajları gəlir. Xüsusiət Prezident Rəcəb Tayyib Erdoğan “Hər cür dəstəyi verməyi hazırlıq” dedi. Bu baxımdan Türkiye və Pakistan'dan hərbi dəstək istəyacəksinizmi?**

- Xeyr. Bizim belə bir fikrimiz yoxdur. Türkiye və Pakistan biza ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artı. Ondan sonra Öfqanistan bizə açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstə-

rən qardaş Türkiyə olmuşdur. Mənim qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Erdoğan ilk saatlardan çox dəqiq və çox qatı mesajlar verdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizi daha da ruhlandırdı. Ancaq hərbi dəstəkdən səhəb gedə bilməz. Buna ehtiyac yoxdur. Bu gün Ermənistənin baş naziri tərəfindən uydurulan yanlış məlumat, əlbəttə ki, beynəlxalq ictimaiyyəti çasdırmağa yonulub. Misal üçün, dünən Rusiya televiziyasına verdiyi açıqlamasında demişdir ki, Azərbaycan tərəfində Türkiye vuruşur, Pakistan vuruşur, Suriyadan, Liviyadan olan əsgərlər vuruşur. Bunlar hamısı yalanıdır. Bu yalanı ifşa etmək o qədər da çatın massla deyil.

Toqquşmaların ilk gündündə demişdilər ki, Ermənistənin Su-25 təyyarəsini Türkiyənin F-16 təyyarəsi vurmusdur. Biz dedik ki, sübut verin. Vera bilmədilər. Sonra hər kəs gördü ki, bu, yalandır. İndi bunu artıq demirlər. İndi yeni yalan ortaya atrılar ki, guya Pakistan və türk əsgərləri bizimlə bərabər vuruşurlar. Sübutları versinlər. Yoxdur, bu. Sadəcə olaraq, Ermanistan tərəfi birinci növbədə istəyir ki, Azərbaycan Ordusunun gücünü pardəlasın. Guya ki, Azərbaycan təkəşinə bu nu edə bilməzdə. İkincisi, onun daha bir yalanı odur ki, guya bu toqquşma artıq bölgədən çıxıb, daha qlobal bir toqquşmaya çevrilib. Bu da yalandır. Bizim Türkiyədən, Pakistan'dan və başqa qardaş ölkələrən olduğumuz dəstək yalnız mənəvi və siyasi dəstəkdir.

**- Cənab Prezident, Türkiye və Azərbaycanın dostluğu, əlaqələri, yaxınlığı kimləri narahat edir?**

- Bizi istəməyənləri. Türkiyənin gücünün artırılmasını istəməyənlər.

#### **- Kimlər?**

- Yəni bunların kimlər olduğu bəlliidir. Bir çox ölkələrdə belə dairələr var. Bu, islamofob dairələrdir. Təəssüf ki, bu gün Avropana islamofobiya artır. Kasıb ölkələrdən gələn qacqınlara olan münasibət də göz qabağındandır. Ona görə islamofob partiyalar bu gün bir neçə Avropanıñında parlamentdə yer alırlar. Radikal faşist partiyalar dəha çox səs qazanırlar. Bu, çox təhlükəli bir meyildir. İlk növbədə, Avropa üçün təhlükəli meyildir. Çünkü bu, irraqılılıq, ayrı-seçkililik, ksenofobiyyaya, islamofobiyyaya şərait yaranan bir meyildir. Eyni zamanda, islamofob qüvvələrlə yanaşı, Türkiyənin gücündən narahat olan dairələr var. Çünkü bugünkü Erdoğan Türkiyəsi 20 il əvvəlki Türkiyə deyil. Bunu biz də bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər.

Bu gün Türkiye dünyada söz sahibidir. Heç kim Türkiye'ye nayı isə diktə edə bilməz, nayı isə məcbur edə bilməz. Türkiye öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir. Bölgedə Türkçənin iştirakı, razılığı olmadan hər hansı bir məsələ həll edilə bilməz. Suriya, Liviya, ondan sonra Aralıq dənizi – bütün bunlar onu göstərdi. Ona görə bunlar Türkçənin gücünü istəməyən və bunan danarə olan qüvvələrdir. Bu, tabiidir.

**- Cənab Prezident, birlikdən qüvvət doğar dediniz. Türkçənin güclü olması nə üçün önemlidir?**

– Türk dünyası üçün ona görə ki, bu, böyük bir gücdür və bizi gücləndirir. Mən bunu dəfələrlə demişəm. Türkçədən da demmişəm, Azərbaycanda da. Əziz qardaşım Prezident burada olanda demmişəm ki, Türkiye-Azərbaycan birliliyi bölgə üçün sabitlik gətirir. Əgər toqquşmaların ilk saatlarında Türkçədən bu dəqiq mesajlar galmışsaydı, bəlkə də bu işlərə başqaları qarşı bilirdi. Türkçənin bu mesajları hər kəs “dur” dedi. Azərbaycan tək deyil. Türkiye işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan-Türkçə birliliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət amildir. Biziñ birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk. Heç kim bizim işimizə qarışmasın, heç kim bizim daxili məsəllərimizə burnunu soxmasın. Biz bunu istəyirik. Türkiye bu günə qədər kimin işinə qarışub? Heç kimin. Azərbaycan kimin işinə qarışub? Heç kimin. Sadəcə, biziñ deyirik ki, biziñ də dəymeyin, kənardə durun. Dost olaq, tərəfdən olaq, işbirliyi edək. Amma sizinki sizdə, bizimki bizdə. Buz buna istəyirik və buna haqqımız çatır.

**- Qarabağ probleminin həllində Türkçəsiz bir masadan həll yolu tapılarmı?**

– Əslində, de-faktı Türkçə artıq masadadır. Mən bunu söylemişəm. Bu, reallıqdır. Bu gün Türkiye digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Siz də bilirsınız, Rusiya və Türkiye prezidentləri arasında telefon danışıçı olub. Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıcıları olublardı. Eyni zamanda, iranlı həmkarları ilə Türkçənin yüksək vəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə. Ona görə Türkiye de-faktı buradadır. Sadəcə olaraq, Minsk qrupu 1992-ci ildə təşkil olunduğu üçün, – onsunuz da Türk-

yə Minsk qrupunun üzvüdür, – o zaman bilmirəm hansısa səbəblərə görə həmsədr olmadı. Yəni biz çox istərdik ki, bəri başdan Türkiye həmsədr olsun. Ancaq o zaman Türkiye özü bunu etmədi. Özü istəsədi, mənəncə olardı. Çünkü ona görə mən deyirəm, bugünkü Ərdoğan Türkçəsi ilə o Türkçə arasında böyük fərq var. Əgər həmsədr olsaydı, o zaman tabii ki, bu məsələ çoxdan həll olunardı. Ona görə biz deyirik ki, Türkçəsiz bu məsələ həll olunmaz. Mən demirəm ki, Minsk qrupu artıq tarixdə qalsın. Yox, qoy onlar da çalışınlar. Halbuki 30 il ərzində bir natiçəyə gəlmədilər. Amma Türkçəni bu prosesdən kənarlaşdırmaq həm düzgün deyil, ham də ki, mümkin deyil.

**- Cənab Prezident, Minsk qrupunun həmsədri Fransanın münasibətini necə dəyərləndirirsiniz?**

– Bilirsiniz, Fransanın son açıqlamaları hesab edirəm ki, müsbət açıqlamalardır. Eyni zamanda, mənim Fransa Prezidenti ilə son telefon danışığım da çox müsbət olubdur. Təbii ki, Fransa həmsədri kimi bitərəf olmalıdır. Mən bunu demmişim. Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Yəni milli səviyyədə hər bir ölkə sərbəstdür. Heç kim buna bir irad tuta bilməz. Ancaq həmsədlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandatçılarının yanında gərək bitərəf olsunlar. Hesab edirəm ki, bu günə Fransanın addımları və yanaşması müsbətdir.

**- Rusiya Xarici İşlər naziri Lavrov bir açıqlama verdi. Açıqlamasında Qarabağ bölgəsinə hərbi müşahidəçilər göndərə biləcəklərini söylədi. Buna razılıq verərsiniz?**

– Bilirsiniz, eyni zamanda, Rusiyannın Prezident ofisində deyildi ki, bu, hər iki tərəfin – Azərbaycanın və Ermənistanın razılığı əsasında ola bilər. Yəni bu, əslinde, hər şeyi özü deyən bir məsələdir. Hər iki tərəf buna razılıq verməlidir, bu, birincisi. İkinciçi, toمال prinsipləri arasında, – mən artıq bu məsələ ilə bağlı fikirlərimi bildirmişəm, – sülhməramlı qüvvələrin bölgəyə göndərilməsi məsəlesi var, ancaq ən son mərhələdə. Torpaqlar işğaldan azad edilir, beş rayon, ondan sonra iki rayon, daha sonra Dağlıq Qarabağ ərazisini və Şuşaya Azərbaycan əhalisi qayıdır. Onan sonra sülhməramlı qüvvələr gelir. Ona görə bu gün bu haqda danışmaq tezdir. Üçüncüyü, hər hansı ölkələr bu sülhməramlı qüvvələrin içində olacaq? Bu da hər iki tərəf arasında razılışdırılmalıdır. Bu məsələ ilə bağlı müzakirələr prosesdə hər hansı bir müzakirə olmamışdır. Hesab edirəm ki, Rusiya Prezident ofisindən

verilən açıqlama tamamilə əsaslıdır. Hər iki tərəf buna razı olmalıdır. Bunun razılığı və bunun təqviyi verilməlidir. Bu gün faal münaqişələr gedə-gədə bu haqda danışmaq bir qədər tezdir.

**- Təbii. Ermanistanın işgal etdiyi Qarabağda zəngin yeraltı qaynaqlar var. Bilirik ki, Kəlbəcərdə zəngin qızıl yataqları var. Əslində, Ermanistanın əsl dərdi qızıl yataqlarıdır?**

- Odur. Amma əsas onların bizə olan əzəli nifratıdır. Ermənistan faşizm siyaseti aparr, Türkiyəyə, Azərbaycana nifratı aşşayıır, uşaqlara türkləri düşmən kimi qələmə verir. Öz əhalisinin bəyinlərini zəhərləyir. Yəni Ermanistanın işgalçılıq siyasetinin təməlində bu dayanır. Əsas məsələ budur. Digər bölgələrin həm bitkiliçlik, həm heyvandarlıq üçün çox münbit, çox gözəl torpağı var. Onlar bunu istismar edirlər. Kəlbəcərin qızıl yataqları. Onlar qanunsuz olaraq oranı istismar edirlər. Biz bütün o işdə onlara yardımçı olan və oraya investisiya yatıran şirkətlərə məktub göndərmişdik. Mən bu tövquşmadan əvvəl verdiyim açıqlamalarda demədim ki, bütün bu xarici şirkətlərə son xəbərdarlıq edirik - ya dayandırın bu faaliyyəti, ya da biz sizi məhkəməyə verəcəyik. Məhkəmədə bizim sözümüz keçəcək. Çünkü bu, qanunsuzdur. Oradan çıxarılan qızılları Ermənistan aparr xaricə satır və pul qazanır. Orada çıxan többi qaynaqları, bizim torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırlar. Ona görə burada bir çox hadəflər var. Əsas məqsəd bu torpaqları əbədi Ermənistandan tapdağı altında saxlamaqdır. Onlar buna da nail ola bilmədilər.

**- Cənab Prezident, Paşinyanın atası Sorosdur dediniz.**

- Doğrudur.

**- İndi Azərbaycan bölgədə Soroslamı mübarizə aparır?**

O cümlədən Sorosla. Əslində, mən dedim ki, Soros deyəndə, təkcə Corc Sorosu nəzərdə tutmuram. Bu, bir anlayışdır. Bu, bir hərəkətdir, bu, dağidıcı bir hərəkətdir, bu, yurtıcı bir hərəkətdir. Bu, müstəmləkəçi bir hərəkətdir. Paşinyanın Sorosla o fotosəkləine baxın, necə eybəcər fotosəkildir. O, internetdə var. Durublar, bədənləri də yapışış bir-birinə. Yəni utancverici bir şəkildir, ikisi də gülür, ikisinin də üzündə təbəssüm. Bu şəkil faktiki olaraq Paşinyanın kim olduğunu göstərir. Çünkü Ermənistanda çevrilmiş təşkil edilməsində Soros qruplarının böyük rol olsa və Paşinyan, əslinde, hər zaman anti-Rusiya mövqeyində olub. Onun partiyasının adı ermənicə "Yolka"dır. Onu tərcümə etsək "Çıxis" deməkdir. Haradan çıxış? Rusiya ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya Birli-

yindən. O millət vəkili olarkən hər zaman Rusyanın əleyhinə idi, anti-Rusiya mövqeyində idi. Ona görə mən təccüb edirəm ki, bu günə qədər Rusiyada bəzi siyasi dairələr onun tərəfini tuturlar. Axi o, rusparast qüvvələrə qarşı inqilab etdi, rusparast prezidentləri habəsə atdı, rusparast ana müxalifə partiyasının sədrini habəsə atdı. Hər şeyi Rusyanın əleyhinə etdi, Rusyanın "Qazprom" şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının - hənsi ki, NATO tipli bir təşkilatdır, - erməni əsilli sədrini habəsə atdı. Yəni bu, Sorosun sözü ilə oturub-duran bir adamdır. Bir də ki, onun komandasına baxın, onların hamısı Soros Fonduñun, Açıq Cəmiyyət Təşkilatının, "Amnesty International"ın nümayəndələridir. Yəni Soros Ermənistanda hakimiyətə gəldi, amma iflasa uğradı.

**- Cənab Prezident, Türkiyədən hərbi baza istayıntı olduğunu?**  
**Bu məsələ ilə bağlı bir açıqlama verdiniz, Türkiyə hərbi baza yaradı bilər dediniz. Bu məsələ ilə bağlı bir danışq apardınız?**

- Xeyr, bu məsələ ilə bağlı hər hansı bir danışq olmamışdır, heç zaman olmamışdır və bu gün da belə bir məsələ yoxdur. Onsuz da Türkiyə ilə hərbi sahada bizim işbirliyimiz gündən-günsə möhkəmlənir. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm ki, keçən il 10 birgə hərbi tolım keçirilmişdir, həm havadan müdafiə, eyni zamanda, özəl komandalar, digər sahələr üzrə. Ona görə bu işbirliyi ən yüksək səviyyədədir və bazanın Azərbaycanda yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır.

**- Cənab Prezident, Azərbaycan cəbhədə status-kvonu dəyişdi dediniz. Sizə təqdim edilən status-kvo nə idi və bundan sonra Azərbaycanın yeni status-kvosu nə olacaq?**

- Status-kvo artıq yoxdur. Mən bu haqda öz sözlərimi dedim və bu, reallıqdır. Status-kvo nə idi? Torpaqların işgal altında saxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun hömsədrləri bununla əla-qədar hələ 10 il bundan önce çox müsbət açıqlama vermişdirlər ki, status-kvo qəbul edilməzdirdi. Praktik addım atılmamışdır və biz 30 il bu status-kvonun dəyişdiriləsinə gözlədik ki, müzakirə prosesi natiçəsində buna nail ola bilərik. Amma olmadı. Ona görə döyüş meydanında biz bunu artıq məhv etdik. O artıq yoxdur. İndi Cəbrayıl şəhəri bizdedir, Cəbrayıl rayonunun kəndlərinin böyük hissəsi bizdedir. Füzuli rayonunun kəndlərinin də mütləq əksariyyəti bizdedir. İndi biz Füzuli şəhərini də görürük. Hadrət bizdedir, Suqovuşan bizdedir.

**- İndi Füzuli şəhərinin mərkəzini görə bilirsınız?**

- Görürük, albotta, görürük.

- İnnallah, yaxın zamanda oradan bir müjdə gələcək deyirsiniz.

- İnnallah. Yəni hansı status-kvodan səhbat gedə biler. Status-kvo da yoxdur, temas xətti da yoxdur. Onu da biz yardım. Yəni 30 il sübh yolu ilə müzakirə prosesi çərçivəsində edə bilmədiyimizi bax, bu günlər ərzində biz etdik.

- Cənab Prezident, Sizdən bir şeyi də soruşmaq istiyirəm.

Müharibə hala davam edir. Bu müharibədə Sizi ən çox kədərləndirən, ən çox sevindirən hadisələri soruşacağam. Yeri gəlməskən, rəmzi bir foto, Gəncədə 4 yaşındaki Bəxtiyarın yaralı halda ikən gülümşəməsi. Bu foto bütün dünyaya əsl simvol oldu. Müsahibə alıq, özü da na dedi, dörd yaşındakı ağılı ilə dedi: "Qarabağ bizimdir, Azərbaycanındır!"

- Bəli.

- Cənab Prezident, Siza ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu?

- Ən çox kədərləndirən bizim itkilərimizdir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərkən doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciadır, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciadır. Ona görə də hər bir azərbaycanlıların həlak olması mənim üçün on böyük üzüntüdür, istor mülki vətəndaş olsun, istor hərbçi olsun, fərq etməz, onların hamisi bizim soydaşlarımızdır, bizim övladlarımızdır, qardaşlarımızdır.

Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünkü mərmi altında yaşayan insan yerindən tərəpənmir. Tərtəri Ermenistan Stalinqrada çevirir, ikinci Ağdam, Füzuliya çevirmək isteyir. Niyə sən bu mülki şəhəri atəşə tutursan? Bax, o dəfn mərasimi olsun. Bu gün sahə iki saat ərzində 200-dən çox mərmi atıldı. Niyə? Tərtərdə nə var? İnsanlar yaşayır. Yəni bu, erməni faşizmdir. Bir də ki, qorxutmaq isteyir. Bir də ki, fikri gedir 1990-ci illərə ki, onlar biza hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qacqın və məcburi kökükünə çevrilidirlər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki "Vətən

sağ olsun!" Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayraqımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən, bax, bunlardır.

- Cənab Prezident, Türkiyədə 83 milyon nəfər hər namazdan sonra Azərbaycan üçün dua edir. Bu duaları hiss edirsiniz. Buradan təxəlqinə nə demək, na mesaj göndərmək istəyərsiniz?

- Təbii ki, görürəm. Bu dualar və Azərbaycan xalqının duaları, bizim digər ölkələrdə yaşayan dostlarımızın, qardaşlarımızın duaları bizi qoruyur. Çünkü biz haqq yolundayıq. Biz öz torpağımız uğrunda vuruşuruz. Ermenistan tərəfindən aparılan müharibə şər qüvvələrin müharibəsidir. Biz hər zaman Türkiyədən dəstək görmüşük, dəstək hiss etmişik. Son illər ərzində Türkiye və Azərbaycan rəhbərliyi bizim ölkələrimizi bir-birinə o qədər güclü tellərlə bağlayıb ki, bu birlik, bu qardaşlıq sarsılmazdır. Bu günlərdə Türkiyədən mən çoxlu məktublar gelir. Yazırlar ki, "Cənab Prezident, mən də gəlməyə hazırlam, mən də kömək etməyə hazırlam". Bunlar bizi çox duyğulandırır, çox sevindirir. Bizim birliliyimiz bir dəha bə qatın dönamda özünü bürüra verir. Ona görə bütün türk qardaşlarımıza dorin təşəkkürümüz bildirirəm. Biz onların dəstəyini hiss edirik, görürük, bu dəstək biza olav gü verir, bizim iradəmizi gücləndirir. Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan demişdi ki, "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır". Bu, əslində, bizim birliyimizi təsvir edən ən gözəl ifadədir, ən gözəl kələmdir.

- Cənab Prezident, mən də son olaraq Rəcəb Tayyib Ərdoğanın necə tərif edəcəyinizi soruşmaq istirdim.

- Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qururlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təssüsü ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarşı bilmərəm. Amma bir insan kimi buna biganə qala bilmərəm. Çünkü onun Türkiyə üçün gördüyü işlər geniş qiymətləridir və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları

bilir, amma bilmeyenlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünkü siyasi mübarizə hər yerde var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sıpor kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bılık, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da müvəffəqiyyətlə diləmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün əməklidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik.

**- Son sual, canab Prezident, Türkiyə ilə bir ərək olmaq lazımlığını dediniz. Bu baxımdan Türkiyədə müxalifətdən Sizə dəstək mesajları gəldimi?**

- Belə söylər oldu. Belə mesajlar gəldi. Bilirsınız, mən elə insanım ki, hər şeyi necə var elə də deyirəm. Bu məsələdə diplomatiyaya ehtiyac yoxdur. Mənim üçün Türkiyədə əsas məsələ mənim qardaşımı olan münasibətdir. Kim ona yaxşı münasibət bəsləyir, o, mənim ürəyimdədir. Kim ona haqsız münasibət bəsləyir, kim ona qarşı çıxır, mənim ürəyimdə onlar üçün yer yoxdur. Dəstək göstərmək istəyən hər kəsə mən, əlbəttə ki, təşəkkürümü bildirirəm. Ancaq hesab edirəm, hər kəs bilməlidir ki, bu gün Ərdoğan olmasayı, Türkiyənin başı böyük dərddə ola bilərdi. Bunu hər kəs bilsin, hər kəs anlasın. Bunu mən adı bir Azərbaycan vətəndaşı kimi deyirəm. Bunu siz bu gün 10 milyon Azərbaycan vətəndaşından eşişə bilərsiniz. Türkiyə-Azərbaycan birliyi möhkəmənləri. Ona görə bu birliyi təmin edən insanlar da gərək lazımi dəstək alınsınlar hər bir yerde, milli məsələlərdə. O ki qaldı, partiyalar arasındaki məsələlərə, o, başqa bir işdir. Milli məsələ var, milli məsələdə hər kəs gərək vətənpərvər olsun.

<https://president.az/articles/43250>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN TASS İNFORMASIYA AGENTLİYİNƏ VİDEOMÜSAHİBƏ VERİB

19 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusyanın TASS informasiya agentliyinə videomüsahibə verib.

**- Hər vaxtınız xeyir. Biz Bakıdayıq və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşürük. Mən, Yuliya Şarifulina TASS agentliyi adından canab Prezidentə Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı bir neçə sual verəcəyəm.**

**- Salam, canab Prezident.**

Prezident İlham Əliyev: Salam.

**- Sağ olun ki, bizi qəbul etməyə razılıq vermisiniz. Ayndırkı ki, son vaxtlar Siz kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr vermisiniz. Lakin vəziyyət süratla dəyişir. Biz bunu hər gün müşahidə edirik. Biz bəlkə də hələ zamanı uyğun olmayıva və Sizin ölkənin mövqeyini daha yaxşı alımaqda bizim auditoriyaaya kömək edəcək bəzi baza məsələləri üzərində daha ətraflı danışmaq istərdik. Biz hamımız Moskvada 11 saatlıq danışqlar marafonunun şahidləri olduğuz. Siz necə hesab edirsiz, əldə olunmuş atəşkəsin tamamilə yerinə yetirilməsinə qayıtmış mümkündür, yoxsa həmin atəşkəs tamamilə pozulub?**

- Biz öz tərafdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münəaqişinə nizamlanmasına dair danışqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münəaqişinə dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və hazırlanırdıq. Lakin təəssüf ki, Ermanistan atəşkəs rejimini kobud şəkildə pozdu. Danışqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədöyünlü şəkildə zərbə endirildi. Birinci hücum-

dan sonra, – iki hēcum olub, – hēlak olanlar və yaralananlar hēsiz çox idi. Yəni Ermənistən atəşkəsi nümayişkərənə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışılardan sonra öv üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. Bundan əvvəl, hēlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsadılıq atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermanistan döyüş meydandasında da atəşkəs rejimini pozurdu. Lakin görürün, onlar bununla kifayatlılmadı və Gəncə şəhərinə hēcum etdilər. Yeri galımızın, yaxın vaxtlarda, iki gün bundan əvvəl onlar eyni cür hərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər.

Vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil. Mən dəfələrlə demişəm ki, Azərbaycan nizamlama prinsiplərinə sadıqdır. Bu prinsiplər çoxilliklə danışıqlar prosesində işlənilərə hazırlanıb. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əla-qələrim çərçivəsində təsdiq etmişəm ki, əgər Ermənistən danışıqlar macrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin Yerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddidir. Ermənistən rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərinə faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Prinsip etibarilə, Ermənistənin yeni rəhbərliyinin bütün faaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib. Bu prosesi zəiflətməyə yox, məhz pozmağa. Mən onların coxsayılı bəyanatları, təhrikçi hərəkatları və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də, əgər erməni tərəfi nəhayət başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparsı, biz hərbi əməliyyatları yenidən dayandırmaq və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq.

– Sizin ölkəniz hərbi xətt üzrə tacili görüş keçirilməsinin zəruri olması fikrinə razıdırımı? Rusiya bunu deyir. Yəni əgər Sizin ölkə razıdisrsa, onda həmin görüş hansı formatda, hansı tərəflərin iştirakı ilə keçirilə bilərdi?

– Bilirsinizmi, indiki halda birinci dərəcəli məsələ Ermənistən və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə

var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan arazilərdə dəha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydandasında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırlıq.

Hərbçilər arasında əla-qələr massalasına gəldikdə isə bu məqamlar baza prinsiplərində dəqiq müəyyən edilib və biz baza prinsiplərinə sadıq, onları barəsində danışmışam, zənnimə, təkrarlamagın mənası yoxdur. Bunlar Ermanistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaćınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağ, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılib. Ermənistən tərəfi də müxtəlif mərhələlərdə bütün bunlara razılıq verib. Buna görə indi sizin müraciət etdiyiniz məsələ baza prinsiplərində razılışmanın sonundadır. İşğala son qoyulması ilə bağlı bütün məsələlər nizamlandıqda xarici sülhəməramlı qüvvələrin iştirakı nəzərdə tutulurdu. Lakin nizamlanması tələb edilən əsas məsələlər razılaşdırılmadığına görə, tərəflər bu məsələyə hələ də başlamayıblar. Buna görə həmin qüvvələrin kimlərdən ibarət olacaqı, orada hansı beynəlxalq qurumların, hansı ölkələrin təmsil olunacağı barədə dəqiq anlayış yox idi. Odur ki, bütün bu məsələlər müzakirə edilmirdi. Lakin aydın idi ki, sülhəməramlı qüvvələrin tərkibi Azərbaycan və Ermənistən ilə razılaşdırılmalıdır. Həmin qüvvələrin dislokasiya yerləri də müəyyən edilməmişdir. Ona görə bu gün temas xəttinin olmadığı, status-kvonun pozulduğu, – onu biz pozmuşq və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuləldiməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Biz bu bəyanatları eşitmışik, lakin onların implementasiyasını görməmişik. Buna görə biz özümüz onu implementasiyasını etdik. Yəni status-kvo yoxdur, temas xətti yoxdur. Hərbi müşahidəçilər texniki baxımdan necə və harada yerləşdirilə bilər? Axi döyüş meydandasında vəziyyət hər gün döyişir. Hansısa xarici müşahidəçilər oraya gələndə harada dayanacaqlar? Haradəsə dağlarda, vadilərdə, körpülərin üstündə? Yəni bütün bunlar çox ətraflı işlənilə hazırlanma tələb edir. Bu, öz hərbi kontingentini oraya göndərməyi lazımlı bilənlər üçün böyük riskdir.

Ona göre də bütün bunlar – sühməramlıların tərkibi, mandati, müddəti, məqsədləri razılışdırılmalıdır. Əlbəttə, bütün bunlar baza prinsipləri çərçivəsində olmalıdır, həmin prinsipləri isə artıq dediyim kimi, biz qəbul edirik, amma erməni tərəfi təkzib edir.

– Lakin hər halda, vəziyyət tələb edərsə, Sizin ölkəniz rusiya-li hərbi müşahidəçilərin yeridilməsinə razılaşarmış? Əgər rusiyalılar olmasa, bu missiyada daha hansı ölkələr istirak edə bilərdi? Siz hansı ölkələrin iştirakına qəti etiraz edardınız?

– Bilirsiniz, ABŞ və Fransa kimi Rusiya da ATƏT-in Minsk qrupunun həmsədrdir və bu mandat çərçivəsində ölkələr öz arasında çox six qarşılıqlı fəaliyyət göstərir. İndi, münəqişənin qaynar fazası dövründə mən ham Qərb matbuatında, ham da Rusiya matbuatında müşahidə edirim ki, Dağlıq Qarabağ məssəlesi həmin ölkələr arasında fikir ayrılığı doğurmayan yeganə məsələdir. Yəqin ki, bu, həqiqətən belədir. Ona görə ki, haraya baxsaq her yerdə sanksiyalar, qarşıdurmalar, narazılıqlar və sair, özü də qarşılıqlı. Buna görə, əlbəttə, mən əminəm ki, həmsədrlik formatı çərçivəsində bu məsələ həmin ölkələr arasında razılışdırılmalıdır. Bu məsələ razılışdırılandan sonra tərəflərə təqdim edilməlidir. Yəni bütün bunlar baza prinsiplərində də nəzərdə tutulmuşdur. Ona görə sühməramlıların və ya indi adlandırmış istədikləri kimi desək, müşahidəçilərin kimlər olacağını biz müəyyən etməyəcəyik. Bunu ATƏT-in Minsk qrupunun həmsədrleri təklif edəcəklər. Azərbaycan və Ermənistən isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. Buna görə mən düşünmürəm ki, bu məsələnin birtərəfli qaydada həlli hansısa hərbi kontingentin müəyyən ediləsi üçün üç həmsədr ölkə arasında əməkdaşlığın ruhuna uyğun olardı. Ən başlıcası, onlar harada olacaq? Budur məsələ. İş onda deyil ki, Azərbaycan razılaşacaq və ya razılaşmayacaq. Biz mandati – onun, necə deyərlər zəminini, funksiyalarını, yerləşdiyi məskəni, fəaliyyətini bilməliyik. Onlar dağlıarda və ya boş bir sahədə dayanıb kimin haraya atəş aşmasını müşahidə edəcəklər? Əvvələn, bu, təhlükəlidir. İkincisi, məsələn, atəşkəsi kimin pozduğunu müşahidə etmək üçün hətta onu kimin pozduğu müəyyən edilsə belə, sonra nə olsun? Həmin insanları məsuliyyətə cəlb edəcəklər? Hansısa cinayət işləri açılacaq? Buna görə, ilk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, baş nazırın şəxsində bu prinsiplərə sadıqlığını dəqiq təsdiq etməlidir. Erməni tərəfi isə baş nazırın şəxsində

hər şeydən danışır, amma bu barədə danışmır. Rusiya KİV-lərinin nümayəndələri ilə bizim paralel əlaqələrimiz çərçivəsində mən aydın demişəm ki, biz işğala son qoyulmasına, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadıq. Ermənistən bas naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o, bu prinsipləri qəbul etmir, daha əvvəl özündün “Qarabağ Ermənistəndir və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə aslində danışıqlar prosesini pozub. Onda biza nə təklif edilir? 30 il mövcud olmuş və heç bir nəticəyə gətirib çıxarmamış status-kvoya yenidən qayıtmış? Əgər biz gərsək ki, erməni tərəfi deyir: bəli, biz Azərbaycanın arazi bütünlüyünü tanıyırıq, ikincisi, biz baza prinsiplərinə sadıq, üçüncüsü, biz işğal edilmiş ərazilərdən öz qoşunlarımızı çıxarmağa razıyiq. Bax, onda gəlin müşahidəçilər məssələsini müzakirə edək. Mənəniñ fikrimə, bu məsələ tezliklə razılışdırıla bilər. Lakin bunlar olmadıqda, biza məhiyyət etibarilə nə təklif edilir? Dayanımaq? Bizim ərazilimizin işğaldan azad olunmasını davam etdirməmək? Biza təklif edirlər ki, Ermənistən güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində biza heç nə təklif edilmir. Bu, ədalətsizlikdir. Hesab edirəm ki, Azərbaycana münasibətə bu, düzgün olmayan yanaşmadır. Qoy, erməni tərəfi desin, qoy, Ermənistən çox danışığı xoşlayan və çox vaxt danışıqları ölkəsinə çox baha başa gələn baş nazırı desin ki, bəli, torpaqlar işğaldan azad ediləcək, qoşunlar çıxarılaçaq. Mən qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikinin verilməsini də təklif etmişdim. Sonra biz Moskvada bir günlük danışıqlar çərçivəsində bunu etməyin texniki baxımdan mümkün olmadığını başa düşdük və bu məvqedən geri çəkildik. Bununla belə, biz Ermənistən tərəfini öz qoşunlarını işğal altında olan ərazilərdən çıxarmağa hazır olmasını eșitmədik. Bu, baş verən kimi belə adlandıran müşahidəçilər məssələsinə baxıla bilər.

– **Prinsip etibarilə nizamlamanın ardıcılılığı barədə danışmamı olsaq, Azərbaycanda yeddi rayonun mərhələli şəkildə Azərbaycana qaytarılması, lakin Qarabağın qəti statusu müəyyən edilənə qədər Laçın dəhəlizinin Ermənistənə nəzarəti altında saxlanılması şərti ilə nizamlamaya başlamağı razıdırırmı?**

– Bilirsiniz, axı bütün bunlar baza prinsiplərində yazılıb və biz bunu qəbul etmişik. Bizim məvqeyimiz həmişə çox konstruktiv olub

və biz həmisi demmiş ki, bəli, biz anlayırıq, insanlar arasında əlaqə olmalıdır və Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisindən yürüstü keçmək imkanına malik olacaq. Hazırda Ermənistan bu imkandan məhrum deyil, lakin bunu Azərbaycan ərazisindən keçməklə etmək qat-qat rahatdır və bu, hava şəraitindən, dağlarda qar yağmasından və sair məsələlərdən asılı deyil. Yəni bütün bunlar Azərbaycan ərazilərinin işgaldən azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisini – münəaqışə başlayana qədər orada yaşayış bütün şəhərinin 25 faizi azərbaycanlıları idи, – qaytarılması nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi əsaslı maneəsiz gediş-geliş də nəzərdə tutulurdu. Biz bu mövqeyimizi bir daha təsdiq edirik.

**– Cənab Prezident, sırr deyil ki, Rusiya Yaxın Şərqdən, xüsusən Suriya və Liviyanın münaqişə zonasına silahlılar gətirilməsi barədə xəbərlərə görə narahatlığını bildirib. Siz bunu necə şərh edərdiniz?**

– Mən bu barədə dəfələrlə açıq demmişəm ki, bu cür narahatlıqlar əsassızdır. İndiyə qədər biza heç bir tərəf heç bir fakt təqdim etməyib. Bu cür bayanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səsləndirdi və biz xahi etdi ki, bizim hansısa terrorçuları dəvət etməyimizə dair konkretn faktlar, konkret sübutlar təqdim ədilsin. İndiyə qədər biza sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Nə Prezident kimi mənə, nə bizim xüsusi xidmətlərin rəhbərlərinə, nə də Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Yaxşı, agar belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün biza faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edirlər. Bilirsınız, indi nə istəsən yazmaq olar. Ona görə biz bu yanaşmanı əsla qəbul etmirik və bəyannırik. Bu, birincisi.

İkinciisi, mən artıq demmişəm ki, Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstə-

rib. Biz Ermənistanın işgal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Mən bu əraqları göstərmışam. 230-dan çox tank əsasən pilotuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm, özü tuşlanan "Spike" rakətləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayıda digər texnikanı, o cümlədən ən müasir "S-300" zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-yaxın "OSA" zenit-raket kompleksi qurğusunu, TOP qurğularını məhv etmişik. Prinsip etibarilə onlar pilotuz uçuş qurğularına qarşı İsləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansə gəlmis terrorçular ediblər? Yaxud bu gün, bizim Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar bizim əsgərlər və zabitlərdir. Bizim ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşümüz var. Biz hətta səfərbərlik elan etməmişik – nə üçün? Biza lazımdır deyil. Biz qismən səfərbərlik elan etdik, neçə nəfər cəlb etməyimiz barədə rəqəmlər göstərmək istəmirdik. Lakin onlardan əsasən azad edilmiş ərazilərin monitorinqinin və həmin ərazilərə nəzarətin təmin olunması üçün istifadə edirik. Biz ehtiyatda olanları döyüşə buraxmırıq, hazırda onlar bizim azad etdiyimiz ərazilərdə yerləşirlər ki, erməni tərəfin təxribat cəhdlerinin qarşısını alsınlar. Buna görə faktlar yoxdur, zarurət yoxdur. Yalnız qeybətlər, şayılarsın var. Açıq deyim, mən təsəssüflənmə ki, belə söz-söhbətlər yayılır, bununla da Azərbaycana qara yaxmağa cəhd göstərilir. Eyni zamanda, erməni tərəfin alçaldılmış vəziyyətdə olmasına biza aydınlaşdır. Onlar bütün bu illər ərzində qürrələnir, özlərinin "məglubedilməz ordusu" ilə loyğalanır. Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdırılar. Belə haldə onlar, əlbəttə, güman etmək və ya təsəvvür etmək istayırlar ki, bunu edən Azərbaycan Ordusu deyil, hansısa terrorçular və ya hansısa ölkələrdir. Bizim tərafımızdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərafımızdən heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə goldidən isə biz Rusiya tərəfinə belə bir narahatlığınıçı qatdırılmışık ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisində külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə qatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmələr doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusi-

ya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı naqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz İCAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi İCAO-ya müraciət edib ki, müəyyən şirkətlərin naqliyyat vasitələri ilə humanitar yüksək və Fövqəladə Hallar Nazirliyinin yüksəkləri adı altında Ermənistana ölümsüzaçan silahlar çatdırılır, - yeri gəlmışkən bütün bu məslumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüksəklər üçün bağladıqlarına görə, buna cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Biz Rusiya tərəfində bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman edirik. Ona görə ki, Rusiyamın, həmçinin Fransa və ABŞ-in da ATƏT-in Minsk qrupunun həmsərdi və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmaşına inanmağızın çatındır. Bizdə olan məlumatə görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məslədə beynəlxalq sanksiyalar tətbiq edilmiş müşəhr silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o cümlədən bəu məsələnin araşdırılmasına yönəlmüşdi. Ona görə ki, əgər Rusiya silahları qaçaqmalçılıq yolu ilə, necə deyərlər, kəş əsaslı ilə nağd pulla ödənilir və daşınsa, araşdırmaq lazımdır, bu, necə ola bilər? Bizim bu cür narahatlığımız var və bizim narahatlığımız faktlara əsaslanır. "Terrorçular" məsələsinə göldükdə isə bunlar hamısı əsassız sözlərdir.

**- İlham Heydər oğlu, amma 26 il ərzində dünya hər halda başa düşməyib ki, Ermənistan ilə Azərbaycan arasında Qarabağ üzrə yekun razılışma neca görünə biliardı. Siz bunu necə görürsünüz, hər halda sülh namına hansısa güzəştlər mümkündürmü?**

— Bilirsiniz, mən yenə də demək istəyirəm ki, Minsk qrupunun həmsəndləri heç bir nəticəyə nail olmasalar da, - buna görə də haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalırlar, - lakin mən son 17 ilda bu məsələ ilə praktik surətdə gündəlik rejimdə məşğul olan və bu illər ərzində vaxtının çox hissəsini möhz həll yolu tapmağa sərf etmiş bir insan kimi deməliyəm ki, Minsk qrupu soy göstərib, təkliflər verib, faaliyyətsiz qalmayıb. Buna görə də mən bunu cür əsassız ittihamları rədd edirəm. Bu, belə deyil. Ermənistandan keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə mənim əlaqlərim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq. Biz razılışdırılması, ümumiyyətlə,

qeyri-mümkün görünən məsələlərin razılışdırılmasında irəliyə getmişdik. Bütün bunlar nəticəyə nail olmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu əsasında idi. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığını vaxtda erməni tərəfinin geriye addım atması başqa bir məsləhdədir. Bu, artıq faktdır, hərçənd onlar həmişə bizi bunda ittihəm etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər. Çünkü digər beş rayon cəxəndən razılışdırılmışdır. Büt ərtiq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsinə müzakirə edirdik. Yəni biz müdəddət műzakirə edirdik. Bu məsələnin həll olunacağına manım, nə də Minsk qrupunun şübhəsi yox idi. Düşünürəm ki, Minsk qrupunun o vaxt bu məslədə iştirak edən sabiq həmsəndləri bunu təsdiqləyə bilərlər. Lakin sonra erməni tərəfi bir addım geri çəkildi və Kəlbəcərlə Laçının qaytarılması məsələsi həll edilməmiş qaldı. Başqa sözə desək, elə mexanizm təklifi olunurdu ki, bu iki rayon həmşəlik ermənilərin nəzarəti altında qalmalı idi və mən bununla qətiyyən razı ola bilməzdim.

Odur ki, mən yenə də sizin sualınıza qayydırıam, Minsk qrupu nizamlama üçün bünövrə yaradıb. Buraya orzuların işğaldən azad edilməsi, məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların açılması, azərbaycanlı və erməni icmalarının birgə yaşayışı daxildir. Bu, beynəlxalq hüququn və ümumiyyətlə, başlıca əxlaqın normallarına tamamilə uyğun galır. Çünkü Ermənistən prezidentləriindən biri ermənilərin və azərbaycanlıların milli uyuşmazlığından danişarkən, o, bir daha özünün faşist mahiyyətini nümayiş etdirib. Niyə azərbaycanlılar və ermənilər Rusiyada sakit yaşaya, ümumi biznesə, qarışq ailəyə sahib ola bilirlər? Niyə bəzi gürçü kəndlərində ermənilər və azərbaycanlılar bir yerde yaşayır, həm müsəlman, həm də xristian bayramlarını qeyd edirlər? Niyə Azərbaycanda minlərlə erməni bizim vətəndaşlarımız kimi layiqli həyat yaşıyır? Buna görə də bu cür faşist niyyətli tezislər, olbəttə ki, nizamlamaya kömək etmirdi. Beləliklə, sadaladığım bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsəndləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistənindəki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər. Onlar qondarma "Dağılıq Qarabağ respublikası"nın xoritələrindən dərc edib, keçmiş Dağılıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan yeddi rayonun hamisini da oraya daxil ediblər. Onlar bi-

zim bütün şəhərlərimizin, kəndlərimizin adlarını dəyişiblər. Bizim döyüş meydanında gördüklərimiz, sadəcə, onların 30 il ərzində qurduqları müdafiə xəttini yanır keçmək deyildi. Biz gördük ki, onlar bu əraziləri verməyə hazırlaşmışdır. Ona görə ki, orada o qədər iş görülmüşdü, mühəndis kommunikasiyalarına, möhkəmlədiçi qurğulara o qədər sərmaya qoyulmuşdu ki, bu, onları həmin torpaqlardan çıxıb getməyə hazırlaşmışdıqlarını göstərirdi. Münəaqışının qaynar fazası başa çatıqdan sonra biz onların orada nələr tikdiyi barədə tam informasiya təqdim edəcəyik. Buna görə bir daha demək istəyirəm ki, indi baş veronlərin bütün təqsiri şəxson Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iżtirab və qəm-qüssə gatırıb. O, Sorosun əlavəsidir. Bu insan əvvəllər həmişə Ermənistən Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası "Çıxış" adlanırdı - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik olaraq Qəribin, Soros Fonduñun, "Amnesty International", "Transparency", "Human Rights Watch", "Freedom House"un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir. Bu gün Ermənistən hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliliyinə yumurta atır, "Rusiyalı işgəlçilər, rədd olun" şüurları ilə çıxır edirdilər. Buna görə da mən, düzüñü desəm, Rusyanın siyasi istəblışmentinin müayyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsinə tövəküblənilər. Onların gecə vaxtı Gəncə şəhərinə ballistik rakətlərdən zərba endirməsi, özü də mümkin qədər daha çox insanı məhv etmək üçün yaşayış massivlərinə bilarakdan zərba endirməsi qanlı cinayətdir. Onlar bu cinayətə görə hazırda döyüş meydanında cavab verirlər. Əgər ağıllarını başlarına yığmasalar, onların sonu çox acınacaqlı olacaq. Buna görə də sualınıza qayıdırıam, biz baza prinsiplərinə törfdarıq, hesab edirəm ki, nizamlama mümkündür. Lakin bunun üçün erməni törfi elə indi, nə qədər ki, gec deyil, nə qədər ki, qarşımızda diz çöküb bu prinsipləri qəbul etmək və münəaqışını qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirmək üçün onun həla vaxtı var.

- Sonda mənliq uyğun olardı soruşum ki, Siz Rusiya Federasiyasının vasitəciliyi ilə Ermənistəndən olan həmsöhbətinizlə görüşmək üçün Moskvaya gəlməyə hazırlısanızınız?

- Bilirsiniz, mən Moskvada çox olmuşam. İndiki halda mən belə dəvət almamışam, ona görə bu sual mənə deyil. Dəfələrlə şəxson Prezident Vladimir Vladimiroviç Putin və ondan əvvəl Dmitri Anatolyeviç Medvedev Ermənistən və Azərbaycan rəhbərləri arasında üçtərəfi görüşlər keçiriblər. Lakin Ermənistəndə hakimiyyət şərti Sorosun əlinə keçəndən sonra bu cür əlaqələr dayandırıldı. Rusiya münəaqışının nizamlanmasında həmişə mühüm rol oynayıb və mən bu barədə demisəm, bunun üçün həm tarixi, həm də coğrafi xarakterli obyektiv sabəblər var. Sabəblərdən biri da budur ki, Rusiya onilliklər boyu bizim regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də biz hər cür əlaqəyə hazırıq, yeri golmişkən, Xarici İşlər nazırlarının görüşünün təşkil olunması barədə təklif gələn kimi biz dərhal razılaşdıq. Bu da bizim mövqeyimizin göstəricisidir. Axı, o vaxt Azərbaycan Ordusu strateji ərazilərin bir hissəsinə artıq uğurla azad etmişdi və bu, münəaqışının təqrİbən on gündən çox davam etdiyi vaxt baş vermişdi. Kimin nəyə qadir olması praktik olaraq artıq hamıya aydın idi. Döyüş əməliyyatlarının sonrakı gedisi təxmini etmək, yəqin ki, çox çətin deyildi. Lakin buna baxmayaraq, biz vaxtı uzatmadıq və ya imtina etmədiq. Biz dedik, bəli, biz hazırıq. O vaxt, Rusiya Prezidenti ilə səhəbat zamanı dedim ki, mən naziri göndəriram, yeri golmişkən, Xarici İşlər nazırı həmin vaxt Cenevrədə idи, Minsk qrupu ilə danışçılar aparırdı. Münəaqışının qaynar fazasında bizim nazir Cenevrədə idи, erməni nazir isə oraya gedib çatmadı, hərçənd o da, orada olmalı idi. Buna görə biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvadə və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistəndən fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik.

- Cənab Prezident, müsbahibəyə görə sağ olun.

- Siz sağ olun.

<https://president.az/articles/43547>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YAPONİYANIN "NİKKEİ" QƏZETİNƏ MÜSAHİBƏ VERİR

21 oktyabr 2020-ci il

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın "Nikkei" qəzetinə müsahibə verib.

– Dağılıq Qarabağ münaqişəsi haqqında soruşmaq istəyirəm. Azərbaycanın və Ermənistən xarici işlər nazirləri cümlə günü Vaşinqtonda səfər edəcəklər. Bu görüşdən na gözləyirsiniz? Siz üçtərəfli formatda bəzi şərtlərlə danışqlara hazırlısanız?

– Bilirsiniz ki, aslində, Amerika Birleşmiş Ştatları, Rusiya və Fransa Ermənistən və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç hömsədr ölkələridir. Ona görə bizim nazirlərimiz bu üç paytaxtda görüşməsi többidir. Bu cür görüşlər əvvəller dəfələrlə olmuşdur. Bilirsiniz ki, Moskvaya da səfər edilmişdir, orada da gəzək olmuşdur. Beləliklə, bu, münaqişənin süh yolu ilə nizamlanması üzrə danışqların davamıdır. Əlbəttə ki, indi yerda vəziyyət dayışmışdır. Status-quo artıq mövcud deyil. Təmas xətti da mövcud deyil. Buna görə, əlbəttə, mon hesab edirəm ki, indi Ermənistən rəhbərliyi daha da məntiqli davranışmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadıq olmalıdır. Beləliklə, bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistən rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun na vaxt baş verəcəyini müəyyən etməkdir.

– Prezident Putin Sizi də Moskvaya dəvət edib?

– Xeyr.

– Dəvət olunsayıınız, getməyə hazırlısanız?

– Mən dəfələrlə Prezident Putin tərəfindən dəvət olunmuşum və Moskvaya dəfələrlə səfər etmişəm. Bəzi illərdə hətta il ərzində bir neçə dəfə səfər etmişəm. Odur ki, bu yüksəksəviyyəli tomasların tərəfdən və qonşu ölkələr arasında olması adət edilmiş bir haldır. Həmçinin Prezident Putin də Azərbaycana dəfələrlə səfər edib.

– Əgər cümlə günü nazirlərin görüşündə hər hansı bir irəliliyi olsa, Moskvada Ermənistən baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilsə bilərmi?

– Bəli, elbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər əvvələr də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistən bu hökməti ilə münaqişənin süh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistən rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikəcidi bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışqları mənəsiz etmişdir. Çünki danışqlar masasında əsas mövzü həmisiə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işgal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistən baş naziri "Qarabağ Ermənistəndir" bəyan edəndə, Azərbaycanın qondarma "Dağılıq Qarabağ hökuməti" ilə danışqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik rakət zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışqları aparmaq üçün o qədər da imkan qalmır. Buna görə də biz Ermənistən hökumətinə sübüt etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Biz onların cozasını yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar ki, hər gün man Ermənistən işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edirəm. Ermənistən döyüş meydانında çox acı möğlülüyülla üzləşir. Buna görə də, əlbəttə ki, onlar daha məntiqli davranışmalırlar və birmənəli olaraq ərazilərin işğaldan azad edilmişlər və ya geri qaytarılmışlar. Biz buna sühli danışqları vəsitiylə nail olmaq istayirdik. Lakin Ermənistən qeyri-konstruktiv mövqeyi və təhrikəcidi addımlarına görə bu, mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanında ərazilərimizi azad edirik.

– Siz ikinci atəşkəsin artıq ugursuz olduğunu, yaxud bitdiyini və döyüşün davam etdiyini deyərdiniz?

– Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə ugursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozduqlar, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu şəhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və on çox ziyan görən Tərtər şəhərinə 100-dən çox rakət atıblar. Onlar bizim hərbi mövqelərimizi hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istayırlılar. Bildiğiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistən ərazisindən ballistik rakətlə

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbî cinayətdir və Ermənistən hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar.

Men həmişə demişəm ki, atəşkəs birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizi həcüm olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, eks-hücumda keçməliyik. Sizə deyə biləram ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə, döyüş meydandasında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistən hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin samarəli olmasının istəyi varsa, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir.

— Həla ki, atəşkəs əsirlərin və cəsədlərin mübadiləsi də daxil olmaqla humanitar məqsədlər üçün elan edilmişdir. Sizə bu atəşkəsin, — ola bilsin başqa atəşkəs də olacaqdır, — əsirlərin mübadiləsindən sonra bitəcəyi deməkdir? Yəni bu, qüvvədə olacaq əsaslı atəşkəs, yoxsa, müvəqqəti atəşkəs olacaqdır?

— Bəli, atəşkəs humanitar zəmindən elan olunmuşdur. Bildiyiniz kimi, Moskva bayannaməsində substantiv danışqlara və danışqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistən tərəfindən qondarma “Dağılıq Qarabağ hökumətinə” danışqlara cəlb etmək cəhdlerinin artıq olmayacağı deməkdir. Bu, bizim tərəfindən və Minsk qrupu tərəfindən rədd edilmişdir. Buna görə, əlbəttə, əgər Ermənistən danışqlara sadıq qalarsa və əraziləri boşaltmaq üçün üzərinə ciddi öhdəlik götürərsə, — hansını ki, onlar hələ də elan etməyiblər, — bu halda bu atəşkəs uzunmüddətli olacaqdır. Çünkü biz bu problemi sülh yolu ilə həll etmək istəyirik. Lakin, əgər onlar resurslarını saflarbor etmək, olavaş əcnəbi hərbi yardım almaq və bizi qarşı yeri hückuma keçmək üçün bu atəşkəsdən istifadə etməyə cəhd göstərəcəklərə, əlbəttə, bu atəşkəs uzun müddət davam etməyəcəkdir. Bu, onlardan asılıdır.

— Beləliklə, danışqlar masasına oturmaq üçün hər hansı danışqları aparmadan önce əvvəlcədən Ermənistəndən ən azından yedi rayonun bəzilərini boşaltmağa razılaşmağı tələb edəcəksiniz?

— Onlar bu əraziləri boşaldacaqına dair üzərilərinə ciddi öhdəlik göturməlidirlər. Çünkü bu, Minsk qrupunun vasitəciliyi ilə iki ölkə arasında razılışdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, bizim qəçqır və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qaytılmalıdır, o cümlədən Dağlıq Qarabağın ərazisini, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisini. Buna görə Ermənistən hökuməti bu prinsiplərə sadıq olduğunu, bu əraziləri boşaltacağının açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışqlar başlayacaqdır. Biz indi birinci olaraq ərazilərin boşaldılması və sonra danışqların başlanılması ilə bağlı ilkin şərti irəli sürmüürük. Biz hazırda Ermənistən tərəfindən, bu zorakılığın və dinc əshaliyə qarşı hərbî cinayətlərin töredilməsinə görə məsul olan şəxsən, şəxsan baş nazırından tələb edirik ki, o, Ermənistən işğal olunmuş əraziləri boşaltacağının desin. Bundan sonra əlbəttə ki, münəaqisinin nizamlanması döyüş meydandasından danışqlar masasına keçəcəkdir.

— Ermənistən dəsə ki, onlar ilkin olaraq beş rayonu boşaltmağa hazırlıdır, Siz danışqlara getməyə hazır olarsınız?

— Azərbaycanın bütün rayonları boşaldılmışdır. Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydınır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır.

— Bu, əvvəlcədən elan olunmalıdır.

— Bütün azərbaycanlılar öz qədim torpaqlarına qayıtmalıdır.

— Rusyanın müşahidəçi qruplarının göndərilməsinə dair təklifiñə və ya beynəlxalq müşahidəçilərlə bağlı nə deyərdiniz?

— Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissəsidir, ünvanlanmalı olan on son məsələlərdən biridir və əlbəttə ki, hər iki təraf, — Azərbaycan və Ermənistən bu beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına razılaşmalıdır. Buna görə, biz danışqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməmişik. Hesab edirəm ki, Minsk qrupunun həmsədrələri olan üç ölkə, əlbəttə, öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərinini verəcəklər.

Cüntki bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. Cüntki indi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülh-məramılalar harada yerləşdiriləcək? Onların hayatı risk altında ola bilər. Onların məndati necə olacaq? Onlara məndati kim verəcək? Aydındır ki, biz bu barədə danişanda, Azərbaycan ərazisi barədə danişinq. Bu, Ermənistən ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlləcidi sözü biz deməliyik. Bu sabəbdən, sözsüz ki, bütün bu məsələlərlə məşğul olmaq lazımdır. Prinsipcə, biz bunu inkar etmirik. Lakin sözsüz ki, vaxtı gələndə biz öz şərtlərimizi irali sürəcəyik.

**- Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunu tənqid edərək ona ağılsız deyir. Siz bununla razılaşardınız?**

- Mən bu yaxınlarda demədim ki, Minsk qrupu 30 il ərzində heç bir nəticə alda etmədi. Eyni zamanda, mən dedim ki, biz Minsk qrupunun vasitəciliyi ilə keçmiş Ermənistən hökumətləri ilə irəliləyişə nail ola bilmişdik. Həmçinin olmasa da, hər halda irəliləyiş id. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə alda edə bilmirsə, bu, özü hər şeyi göstərir. Həmçinin Minsk qrupunun həmsədrleri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistən qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şartsız çıxarılması tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamalara niyə əməl edilmədiyi sual olunur. Cüntki Minsk qrupunun həmsədrleri və daimi üzvlər eyni ölkələrdir. Beləliklə, bu, açıq sualdır.

**- Siz Minsk qrupunun həmsədrleri arasında Rusyanın vasi-təki kimi, aparıcı vasitəçi kimi rolü barədə nə deyə bilərsiniz? Siz deyə bilərsiniz ki, Rusiya adalılı olub?**

- Bilirsiniz, Minsk qrupunun üç həmsədrinin eyni hüquqları və eyni məndati var. Odur ki, mənəm bildiyimə görə bu ölkələr arasından lider seçilməyib. Onların hamısı bərabərdir və biz onlara vasitəçi kimi baxıraq. Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Neytrallıq saviyəsi, əlbəttə ki, münasib zamanda ünvanlanacaq başqa bir məsələdir. Lakin düşünürəm ki, Minsk qrupunun həmsədrleri zora-kılığı dayandırımaq və 28 il ərzində yerinə yetirilməyən məndati yerinə yetirmək üçün xüsusilə indi, Ermənistən döyüş meydandasında, demək olar ki, möglüb olduğu bir vaxtda öz rollarını oynayaçaqlar.

**- Siz Türkiyənin Qafqazdakı məsələlərlə bağlı daha çox söz sahibi və bu danışqlar prosesində daha fəal olduğunu istəyirsinizmi?**

- Bu, sözsüz ki, Türkiyənin siyasi gündəliyində asildir. Mən Türkiyənin adından danışa bilmərəm. Demək istədim odur ki, əlbəttə, biz Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək veririk. Faktiki olaraq, bu iştirak açıq-əskardır. Türkiyə indi təkcə bizim regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu, reallıqdır və bù, bizim üçün çox yaxşı reallıqdır. Cüntki Türkiyə bizim üçün qardaş olkıdır, an yaxın müttəfiqimiz və dostumuzdur. Əlbəttə ki, Türkiyə de-faktō, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan artıq cəlb olunub. Mən bir dəfə müsahibələrimdən birində demədim ki, Türkiyə hətta həmsədr də ola bilərdi. Əgər biz həmsədrleri bu gün seçsəydiyik, Azərbaycan sözsüz ki, Türkiyənin namizədliniyini dəstəkləyərdi və əminəm, Türkiyə həmsədr olmaqdə israr edərdi. Əfsuslar olsun ki, 1992-ci ildə bu, baş verdi. Beləliklə, bu, hüquqi tarəfdır. Praktiki tərəfdən, bildiyiniz kimi, Türkiyə və Rusyanın prezidentləri, Xarici İşlər nazirları, Müdafiə nazirları görüşüb, səhəbat aparıblar, bu məsələni müzakirə ediblər. Ona görə də, Ermənistən dediyi kimi, əgər kimsə deyirə ki, Türkiyə orada olmamalıdır, bu, Ermənistən işi deyil, Türkiyə artıq oradadır və cəlb olunmalıdır, cüntki o, sabitlik götəracak. Həmçinin düşünürəm ki, Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və biz bu-nu möhkəm dəstəkləyirik.

**- Beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbayca-nın ərazisidir. Lakin, eyni zamanda, orada çox sayıda erməni əhalisi var. Siz zəmanət vərə bilərsinizmi ki, Azərbaycan nəzarəti geri qaytarandan sonra erməni əhalisi orada təhlükəsiz şəraitdə və bərə-bar hüquqlarla yaşaya biləcək?**

- Bəli, sözsüz ki. Mən münəqişinən bu aktiv fazası ərzində artıq dəfələrlə bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq Qarabağda ya-sayan həmin ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanların hüquqları kimi tam to-min olunacaq. Siza deyə bilərəm ki, hazırda azərbaycanlıların olmadığı Ermənistən fərqli olaraq, bu gün Azərbaycanda minlərlə erməni əsilli adam var və Ermənistən əhalisinin 99 faizi etnik ermənilərdir.

Beləliklə, orada heç bir milli azlıq yaşaya və sağ qala bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar. Ən böyük icma azərbaycanlıları idi. XX əsrin əvvəlində İrəvan şəhərinin əhalisinin 70 faizi azərbaycanlıları idi. Ermənilər bizim bütün tarixi, dini abidələrimizi dağıdıblar. Onlar tək-cə İrəvanda deyil, bugünkü Ermənistandan bir çox başqa regionlarında da Azərbaycan mədəniyyətinin izlərini siliblər. Yeri gəlmışkən, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, əfsuslar olsun ki, mayın 29-da, - bu, haqq qazandırılması mümkün olmayan böyük bir səhv idi, - İrəvani paytaxt kimi Ermənistana vermayı qorara aldı. Beləliklə, onlar bizim bütün dini və mədəni irsimizi dağıdıblar. Onlar bizim məscidlərimizi, abidələrimizi dağıdıblar. Burada - Bakının mərkəzində isə çox sayıda erməni kitablarının olduğu erməni kilsəsi var. Bu gün Bakıda və Azərbaycanın başqa yerlərində çox sayıda, minlərlə erməni yaşıyır. Sizin orada yaşayınçox sayıda erməni ilə bağlı dediyiniz məqamə gəlinca, bizzət olan məlumatə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla, işgal edilmiş ərazi-nin real əhalisi təqribən 65 min nəfərdir. Bu, böyük icma deyil. Lakin müharibədən əvvəl, 1990-ci illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin tördüyi soyqırımıının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşıyır. Ermənilər biza qarşı etnik təmizləmə həyata keçiriblər. Biz bunu heç vaxt etməmişik. Hətta bu toqquşmalar zamanı biz eyni yolla cavab verməmişik. Biz nə Dağlıq Qarabağ ərazisində, nə da Ermənistən ərazisində ballistik rakətlərə hücum etməmişik. Mən demişdim ki, biz qisas alacaqıq, lakin biz qisası döyüş meydanında alacaqıq. Beləliklə, Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək. Dağlıq Qarabağdakı cinayətkar xunta kənarlaşdırılardan sonra onlar daha yaxşı yaşayacaqlar. Onlar ləyaqətlə yaşayacaqlar, sülh şəraitində yaşayacaqlar və ölkəmizdəki istanilan başqa insanlar üçün etdiyimiz kimi, biz onlar üçün də bütün sosial və iqtisadi imtiyazları təmin edəcəyik.

- **Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madrid principlərində qeyd olunduğu kimi, onların öz müqaddəratını təyin-mə hüququna hörmət edəcəksinizmi və referendumu razılıq verəcəksinizmi?**

- Xeyr, albəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayıcaq. Biz bununla heç vaxt razılaşmayacaqıq. Biz danışqlar zamanı buna razılıq vermadık və indi ərazinin böyük bir hissəsinə geri aldığımız bir vaxtda bundan səhbat gedə bilməz. Öz müqaddəratını təyin etməyə gəldikdə, ermənilər artıq öz müqaddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistən dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqaddəratlarını təyin etsələr nə baş verir, dünyada neçə kiçik Ermənistən olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqaddəratını təyin etməyə beynəlxalq hüququn mühüm amiliidir. Lakin o, Azərbaycanın orası bütövlüyünü pozmamalıdır. Öz müqaddəratını təyin etmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtarlıyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürik ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istanilan yerində olduğu kimi, albəttə, Azərbaycanda yaşayan ermənilər də bu formada tomasları ola bilər. Lakin bəzən heç vaxt Azərbaycanın ərazisində ikinci Ermənistən dövlətinin yaradılmasına icaza verməyacəyik. Bundan səhbat gedə bilməz. Bir sözlə, referendum olmayıcaq, heç vaxt.

- **Döyüş meydanından danışarkan, Ermənistən Liviyada, Suriyada yaşayınçoməniləri cəlb etdiyinə dair malumatlar var. Eyni zamanda, QHT, dəqiq desək, Suriya İnsan Haqlarının Müşahidəsi Orqupu iddia edir ki, Suriyadan çox sayıda etnik türkmən döyüşçü hazırlır Sizin qüvvələrinizlə birlikdə döyüş meydanında-dır. Bu, doğrudur, ya yox?**

- Xeyr, bu, doğru deyil. İlk növbədə, mən bildirmək istərdim ki, Ermənistən Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sərr deyil. Hətta Ermənistənən baş naziri bunu etiraf edib. Lakin o bildirib ki, onlar köklü ermənilərdir. Birincisi, heç kim bilmir onlar köklü ermənilərdir, ya yox. Bizdə məlumat var ki, başqa millətlərin nümayəndələri həzirdə Ermənistən tərəfdən döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Bizdə Fransa, ABŞ vətəndaşlarının, erməni asilli, lakin bu ölkələrin vətəndaşları olan şəxslərin, keçmiş sovet ölkələrinin vətəndaşlarının, Yaxın Şərqi ölkələrinin vətəndaşları ilə birlilikdə biza qarşı döyüşməsinə dair dəlillər var. Ermənistən birinci Qarabağ müharibəsində muzdlulardan

istifada edirdi. Bu, sırr deyil. Onlardan bəziləri Azərbaycan tərəfindən zərərsizləşdirilib və ermənilər onların şərafına böyük abidələr ucaldırılar, beynəlxalq terrorcuların şərafına abidələr. Bu, Ermənistannın terrorcu dövlət olduğunu göstərir.

Azərbaycana gəlincə, birincisi, Suriya İnsan Haqlarının Müşahidi Qrupu adlandırılın QHT etibarlı təşkilat deyil. Biz onların Suriyadakı müharibə ilə bağlı yaxdıgi çox sayıda feyk xəbərləri bilirik. Bu, siyasi motivasiyalı olan "QHT" yə etibar, etimad yoxdur. Birincisi, biz kimin maliyyələşdirildiyini yoxlamalı, sonra bu şayılərin arxasında kimin durdunuğu öyrənməliyik. İkincisi, bizi heç bir ölkə tərəfindən bir dəlil belə təqdim olunmamışdır. Yalnız şayılər, yalnız əssəs bəyanatlar. Mən sübut tələb etdim. Dədim yaxşı, biz artıq 20 gündən çoxdur ki, münaqişənin aktiv fazasındayıq, sübutlar haradadır? Bizi dəlil təqdim edin. Heç bir sübut yoxdur. Ona görə də, bu şayılərə son qoyulmalıdır. Azərbaycan özü döyüşür. Bizim heç bir xarici döyüşçüyü ehtiyacımız yoxdur. Bizim kifayət qədər insanımız, nizami ordumuzda kifayət qədər asqr və zabitlərim var. Əhalimizin sayı 10 milyon nəfərdir. Əgər bizim əlavə döyüşçüyü ehtiyacımız olsa, səfərbərlik elan edərik, cəlb edərik. Beləliklə, buna ehtiyac yoxdur. Bu, tamamilə yanlış məlumatdır.

**– Sizin dəfəslərlə dediyiniz kimi, heç bir mücahid, hətta heç bir türkmən yoxdur?**

– Xeyr, başqa ölkələrdən gəlmİŞ Azərbaycan əsilli insanlar ola bilər. Biz bunu istisna etmirik. Çünkü bizdə çox sayıda könlüllər var. İnsanları könlüllər şəkildə öz ölkələrini müdafiə etmək istəyə bilər. Biz istisna edə bilmərik ki, başqa ölkələrdən Azərbaycan əsilli insanlar gəlir. Lakin bu, təqdim olunduğu kimi deyil ki, Azərbaycan döyüşmək üçün terrorcuları dəvət edib. Bu, yanlış məlumatdır.

**– Siz Azərbaycan əsilli həmin könlüllərden xəbərdarsınız?**

– Mən dədim ki, istisna etmirəm. Ola bilər. Lakin biz xaricdə yaşayın azərbaycanlılarından gəlib tarixi Vətəni uğrunda döyüşmək üçün çox sayıda müraciət, çox sayıda məktub alıraq. Lakin bizim mövqeyimiz belədir ki, buna ehtiyacımız yoxdur. Döyüş meydanında kifayət qədər insanımız var.

**– Yaponiya şirkətləri Azərbaycanın neft kəməri layihələrinə qoşulub. Onlar burada investordur. Sizin kəmərlərin təhlükəsizliyi ilə bağlı narahatlığınız varmı? Bu yaxınlarda, bu il ə-**

**zində açılması planlaşdırılan TAP kəmərinin təxirə salınması riski varmı?**

– Xeyr, TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir. Bu, artıq edilib. TAP-in rəsmi açılış ola bilsin ki, ayların deyil, əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Bizim digər komərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan orasızsında bütün bu illər arzında, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-ci ildən bə yana bizdə heç bir hadisə baş verməyib. Bizim kəmərlərimiz bizim ərazimizdə lazımi qayda qorunur. Lakin, əlbəttə, biz Ermənistannın rəsmi nümayəndələrindən hədələr eşitmışki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün müümən olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xüsusiyyətinin bir hissəsidir. Çünkü onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastrukturə hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünkü bizim tərəfimizdən və hamçinin enerji təhlükəsizliyinin bir hissəsinə Azərbaycandan təmin edən ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılır. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkışaf Bankı, Asiya İnkışaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıb. Ona görə də, Ermənistən rəhbərliyi bu cür variantı barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cazalandıracaq və mən düşünmürom ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər.

**– Sizində görüşmək imkanımız çox nadir hallarda olduğundan, icazə verin, ümumilikdə, ölkənin gələcəyi ilə bağlı bir neçə sual verim.**

– Bəli, buyurun.

**– Azərbaycan dünyada sənaye üsulu ilə neft istehsal edən ilk ölkədir.**

– Bəli, doğrudur.

**– Sizcə, ölkə postneft dövrünə necə keçəcək? Yaponiya şirkətlərinin bunda iştirakuna dair Sizin hansısa gözləntiləriniz var mı?**

– Bəli, əlbəttə ki, bizim iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir. Hətta baxma yaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür – çox ciddi de-

Yıl, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, bizi artırı var. Bu, onu göstərir ki, bizim saxələndirmə programımız çox uğurla icra olunur. Sənaye, biznes imkanları, turizm, innovasiya sektorunu və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyanın əvvəl sürətlə inkişaf edirdi. Əlbəttə ki, əsas məsələyə gəlinçə, biz indi Azərbaycanın öz ərazilərini azad etdiyini görürük. Biz, ilk olaraq, on minlərlə hektar torpağı su ilə təchiz edəcək çox mühüm su aranıbuñaz azad etdik. Ermanistan faktiki olaraq biza qarşı ekoloji terror tərärid. Onlar Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdur. Onlar bunu yayda, insanların ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşına səbəb olurdu. Beləliklə, Ermanistanın terrorçu xısları hər addimdadır. Biz əraziləri geri qaytarandan sonra, - bu, müxtəlif məhsullar üçün, mal-qara saxlamaq üçün çox münbit torpaqlardır, - əlbəttə ki, bu, kənd təsərrüfatımızın inkişafına yeni takan verəcək. Biz ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq. Əlbəttə, düşünürük ki, insan kapitalına investisiyalar biza inkişaf üçün yaxşı imkanlar yaradacaq. Çünkü bir gün neft və qaz tükənəcək, baxmayaraq ki, bizim ehtiyatlarımız çox böyükdür. Biz böyük həcmde töbii qaz ixrac etməyə yenidən başlamışıq və neft istehsalı sahəsi qarşıda on illiliklərdə, ümumiyyətdə, sabit olacaq. Lakin, əlbəttə ki, qeyri-neft sektoru prioritetdir.

Yaponiya şirkətlərinə gəlinçə, onlar burada enerji sahəsində çox fəaldırlar. Yaponiya banklarından alınan kreditlərlə biz Bakıda iki böyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavata yaxındır. Beləliklə, bu elektrik stansiyaları istehlakımızın və ixracımızın əhəmiyyətli hissəsini təmin edir. Yeri gəlmışkən, biz ham də elektrik enerjisini ixrac edirik. Biz Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpa edilən enerji sahəsində görmək istəyirik. Biz artıq bəzi investorlarla ilkin razılıqlar imzalamışıq. Beləliklə, əminlik ki, çox ümidiyəcili olan və xüsusilə Abşeron yarımadasında gənəş və çoxlu külək sayasında potensialı olan bu sahada və bir çox başqa sahələrdə əməkdaşlıq olacaq. Bu gün Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığı var. Biz Yaponiya ilə Azərbaycan arasındaki iqtisadi əməkdaşlığın səviyyəsindən məmənnunuq.

- Siyasi islahatlar barədə nə deyə bilərsiniz? Əsasən Qərb ölkələri tərəfindən təqnidlər var ki, Siz özünüz atanınızdan sonra həkimiyətə gəlmisiniz, indi xanımınız Birinci vitse-prezidentdir. Siz demokratiyani təşviq etməyə, müxalifətə həkimiyətə yol açmağa hazırlızınız?

- Düşünürəm ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, siyasi fealiyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplasma azadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur. Yeri gəlmışkən, bəzidə internet azaddır. Bizi təqnid etməyə çalışanlar şayılər yamaqdan, Azərbaycanın guya demokratiya sahəsindəki çatışmazlıqlarını siyasi məqsədlər üçün, siyasi təzyiq məqsədilə istifadə etməkdənə, məzmuna baxmalıdır. Indi mən yeni siyasi islahatlar programını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri gəlmışkən, bu, toqqusmalarдан əvvəl olub. Indi, əlbəttə ki, siyasi partiyaların mütləq əksəriyyəti işgal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyaseti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi partiyası və Mütəşəkkil partiyasıdır. Yeri gəlmışkən, bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmadı. Mən bu təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demədim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. Indi zənnimcə, 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Biz siyasi dialoğun çox aktiv fazasındayıq.

Yalnız iki partiya, birbaşa maliyyələşdirməsi kənardan gələn, həmisi Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermanistanın ərazilərimizi işgal etdiyi zaman - 1992-1993-cü illərdə həkimiyətdə olundular üçün ərazilərimizi itirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya - Xalq Cəbhəsi və Mütəşəkkil. Ərazilərin itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu gün həmin partiyaların, demək olar ki, 30 ildir rəhbərərlərdir. Həc kim demokratiyadan danışmur, həc kim onların bu vəzifədə, demək olar ki, 30 il ərzində necə qaldıqları barədə danışmur. Buna görə bizi təqnid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə baxsınlar. Bizim gözümüzün önündə, beynəlxalq ictimaiyyətin gözü önündə dırnaqarası demokratyalarda nümayişlərin necə dağdırıldığını,

insanların mitinqlərde necə öldürdüyünü, yaralandığını, xəsarət aldıqlarını görürük. Biz bunları hər həftə görürük. Etirazçıları dağıtmak üçün polisin itlərden və atlardan necə istifadə etməsini görürük. Siz bunu Azərbaycanda görməyəcəksiniz, heç vaxt. Buna görə bizi təqnid edənlər, yaxşı olardı ki, öz işləri ilə məşgul olsunlar. O ki qaldı sizin mənim atamın davamçısı kimi dediklərinizə, bəli, bu, haqqıqtadır. Lakin mən atamın xələfi olmuşmamın avval uzun illər idi, 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü idim. 1997-ci ildən bəri mən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Mən aparcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini olmuşdum və Baş Nazir olmuşdum. Beləliklə, mənim siyasi karyeram beynəlxalq müşahidəçilər məlumudur və əlbəttə ki, onlar bunun onları təqdim etmək istədiyi kimi olmadığını bilirlər. Xələf olmaq haqqında danişdiqda, niyə heç kim Buş ailəsi, onların bir-birinin necə davamçısı olması haqqında danişmiş? Niyə heç kim Klinton ailəsi haqqında, xanımın dövlət katibi və sonra da prezident namizədi olması haqqında danişmir və bunun kimi bir çox hallar var. Bu məsələni qaldırmazdan əvvəl, qoy, onlar özlərinə baxsınlar. Xanımımı gəldikdə, mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox faal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fonduñun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxslən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir. Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmuşdur. Siza deyə bilsəm ki, mən ona bu vəzifəni təklif etdikdə, o, bunu o qədər də sevincə qarışlamamışdır. Sizə deyə bilsəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmak üçün çoxlu vaxtim getdi və mənim argumentlərim var idi və o, istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qırur duyduğu bir şəxsdir.

**– Siz söz azadlığı və interneti qeyd etdiniz. Lakin sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər var.**

– Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur. Biz xalqımıza elan et-

dik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorunmalıyıq. Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır. Lakin sizə deyə bilsəm ki, internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Beləliklə, bu, yalnız müvəqqəti xarakter daşıyır.

**– Zati-alılıri, icaza verin, səhbətimizi sonuncu sualla yenidürüm. Gəlin, ümidi verici bir məqamla bitirək. Sizin münaqişənin sülh yolu ilə nizamlanmasına ümidiñiz varmı? Sülh Ermənistən və Azərbaycana nə verə bilər? Çünki Ermənistən dənəzində çıxiş olmayan ölkədir, sərhəd burada qapalıdır, Türkiyə tərəfində sərhəd qapalıdır, onların iqtisadiyyatı tənəzzülə uğrayır. Sülh iki ölkəyə nə verə bilər?**

– Bəli, əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümidi edirəm. İndi məsələn, Azərbaycan və Gürcüstən arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Biz strateji tərəfdəşiq və bizim Gürcüstən hazırlığı hökuməti ilə mükəmməl əlaqələrimiz var. Biz bir-birimizi dəstəkləyirik, biz yaxşı qonşu və dostuq. Baxın, biz birlikdə nə qədər layihə icra etmişik, neftin naqli, qazın naqli, elektrik enerjisinin naqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Örzturum, TANAP və bir çox başqa layihələr. Azərbaycan, zənnimcə, Gürcüstən Türkəyi ilə birlikdə birinci və ya ikinci ən böyük investordur. Birinci və ya ikinci on böyük vergi ödəyicisidir. Yeri gəlməşkən, 1990-ci illərin ortalarında, boru kəmərinin tikintisi məsələsi müzakirə olunanda Qərbdən bu boru kəmərinin Ermənistəndən keçməsi ilə bağlı bəzi təkliflər var idi. Lakin belə olan halda Ermənistən əraziləri boşaltmalı idi və belə olduqda boru kəməri Azərbaycandan Ermənistana, sonra Naxçıvana və oradan Türkiyəyə keçə bilərdi. Bu, on qisa marşrut idi. Xəritəyə baxsınız, siz boru kəmərinin keçdiyi marşrutu göräcəksiniz. Ermənistəndən yan keçmək üçün o, bu cür çəkilib. Lakin ermənilər düşüntürdü ki, biz bu boru kəmərini inşa edə bilməyəcəyik. Ona görə onlar yox dedilər. Hesab edirəm ki, indi onlar buna çox pəşmandırlar. İşğala görə onlar dalana dirənilər. Onlar hesab edirdilər ki, biz boru kəmərlərini, dəmir yollarını inşa edə bilməyəcəyik. Onlar həmçə Qars-Gümru dəmir yolunun istismarını dəstəkləyirdilər. Bu da-

mir yolu mövcud idi, lakin Ermənistanın işgalinə görə bizim qardaş Türkiyə onu bağlamışdır. Beləliklə, əslində, Ermənistanın dənizə çıxışı var, lakin Azərbaycana qarşı təcavüza və Türkiyəyə qarşı ərazi iddialarına görə onların Türkiye ilə sərhədi yoxdur. Bəlkə siz bilmirsiniz, lakin onların konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Türkiye kimi qüdrətli ölkəyə qarşı ərazi iddialarına indiki vaxtda malik olmaq üçün garək ağılsız olasan. Lakin bu, onların ideologiyasının mahiyyətidir. Dənişiqlər aparılan zamanı əvvəlki Ermanistan hökumətinə mesajlar göndərilmişdir ki, onlar işgala son qoyduğu təqdirdə Azərbaycan Dağılıq Qarabağda müxtalif sosial və iqtisadi layihələri icra edə bilər. Bu mesajlar Minsk qrupunun hömsədləri vasitəsilə Ermənistanın əvvəlki prezidentlərinə göndərilmişdir və onlar bunları rədd etmişdir. Bu gün Dağılıq Qarabağda insanlar yoxsulluq içinde yaşayırlar. Bilirsiniz, orada tam işsizlik, yoxsulluq hökm sürür və infrastruktur dağıdılib. Biz sərmayə yatırmağa hazır idik. Lakin biz dedik ki, əraziləri boşaldın və biz sizə kömək edərik. Bu gün biz özümüz əraziləri azad etdikdə, əlbəttə ki, biz o insanlara, Dağılıq Qarabağda yaşıyan ermənilərə və sözsüz ki, bu ərazini yenidən qurmaq üçün qayıdaq azərbaycanlılara kömək edəcəyik. Lakin əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, əlbəttə ki, biz bütün kommunikasiyaları açacaqıq. Mən bilirəm, həmçinin Türkiye hökumətinin mövqeyi barədə də eșitmışəm ki, onlar da Ermanistanın əraziləri boşallığı təqdirdə kommunikasiyaları açacaqlar. Onda Cənubi Qafqazda vəziyyət tamamilə dəyişəcəkdir.

**– Cənab Ərdoğan bu niyyəti barədə Siza bir şey deyibmi?**

– Ola bilsin biz bunu birbaşa müzakirə etməmişik. Lakin, əlbəttə, biz bilirik ki, belə bir mövqe var. Ermənistan-Türkiyə sərhədi işgala görə bağlıdır. İşgala son qoyulsa, sərhəd açılacaq. Bu, Türkiyə hökumətinin rəsmi mövqeyidir və ermənilər bunu bilirlər. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın galəcəyi yoxdur. Çünkü bazar kiçikdir və daha da kiçilir, əhalisi azalır, miqrasiya çox yüksəkdir. Bizdə olan məlumatə görə, bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır, iki milyondan az və o, daha da azalacaq, çünkü iş yoxdur, xüsusiələrindi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqda. Siz səmədan çəkilmiş təsvirlərə baxsanız, onların bizim torpaqlardan qeyri-qanuni məhsullar üçün necə istifadə etdiklərini görərsiniz. Onlar nəinki bizim tor-

pağımızdan, Kəlbəcərdə bizim qızıl mədənlərindən istifadə edirlər. Fəaliyyətlərini dayandırmadığı təqdirdə, orada bizim məhkəməyə verəcəyimiz əcnəbi şirkətlər var. Yeri golmışkən, onlar istənilən haldə tezliklə fəaliyyətlərini dayandıracaqlar. Beləliklə, bu mühüm kənd təsərrüfatı seqmentindən məhrum olduqlarına görə onlar hətta daha çox problemlərdən azıyyət çəkəcəklər və tənəzzülə uğrayacaqlar, biz isə inkişaf edəcəyik. Bizim əhalimiz artır. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın əhalisi 10 milyondur, Ermanistanın əhalisi isə iki milyondan azdır. Onlar məntiqli olmuşdagi təqdirdə, işgala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ilən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüza son qoymalıdır. Biz döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların "cəsur ordusu" haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qəçir. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik.

**– Bu imkana görə çox sağlam hissi oyadır. Bakıda olmaq həmişə bizdə məmənunluq hissi oyadır.**

– Təşəkkür edirəm.

<https://president.az/articles/43836>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSANIN "FIGARO" QƏZETİNƏ MÜSAHİBƏSİ

24 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Fransanın "Figaro" qəzetinə müsahibə verib.

– Cənab Prezident, birinci sualıñ belədir, nəyə görə Siz sentyabrın 27-də Dağılıq Qarabağa qarşı hücumu keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?

– Biz sentyabrın 27-də Dağılıq Qarabağa qarşı hərbi hücumu keçməmişik, Ermenistanın Azərbaycana qarşı hərbi hücumu keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və horbi qulluqlarımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə biza Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarəti id ki, Ermənistan biza qarşı hücum etmişdir. Onlar yeni orazaları işgal etmək istayırdılar. Onlar bizim Ermanistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturunu üzərində nəzarəti əla keçirmək istayırdılar. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri, demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti əla keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şəntaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriye çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay – avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdırıñ diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o ifadə verir. Beləliklə bu, danışqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhdidir. Bu hücumu etməkla Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim

üstümüzə atmaqdən, danışqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmilləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq siyiviyədə tanınan ərazilərinin bir hissəsinə azad etdiyik və azad etməyə davam edirik.

– Azərbaycanın nəinki təkcə boru kəmərlərinin habı, eyni zamanda, internet fiberoptik xətlərinin habı olmaq missiyası var. EşitmİŞEM adı Neqsol olan Azərbaycan şirkəti Avropa və Mərkəzi Asiya arasında internet üzrə bağlılı rolunu oynamaq istəyir. Siz Azərbaycan üzərindən Avropadan Mərkəzi Asiyaya birbaşa bağlantını nəzərdə tutan bu layihənin hələ də mümkün olduğunu və ya qeyri-mümkün olduğunu düşündürsiniz?

– Biz sizin də doğru qeyd etdiyiniz kimi, nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilmişik. Hazırkıda biz Xəzər dənizinin digər tərəfində – şərqi hissəsindəki və Avropadakı tərafdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik. Bizim infrastrukturda yarlılığımız sərmayalar nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturunu ilə başlıdır. Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi manbəyinə çevrilib. Neft kəmərlərinə gəlincə, biz artıq Mərkəzi Asiyadan nefti Azərbaycan orasından Avropaya nəql edirik.

Internet bağlantısına göldükdə isə biz IT sektoruna böyük səmaya yələr yatarıq. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni əhalinin 80 faizi internet istifadəçisidir. Bizim bu sahədə çox inkişaf etmiş şirkətlərimiz, özəl şirkətlərimiz var. Odur ki, sizin qeyd etdiyiniz şirkət, mənim bildiyimə görə öz planı olan və regiona investisiya yaratıran özəl şirkətdir. Düşünürəm ki, onların hadəfi kommersiya cəhətdən gəlirliliyi layihələri həyatə keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqtəyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdirdir.

– Növbəti sualıñ belədir. Bir aydan çox davam edən toqqusmalardan sonra cəbhədə hazırlıqaya keçirilən hərbi əməliyyatların necə olduğunu bizi təsvir edə bilərsinizmi?

– Toqqusmalar bir aydan azdır ki, davam edir və uğurlu əks-hücum natiqcəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilməmişdir. Biz hər gün azad edilmiş yenisi-

hər və kəndlər haqqında məlumat veririk. Bu, asan deyil, çünki otuzlıq işgal müddətində Ermenistan işgal edilmiş ərazilərdə çox möhkəm istehkamlar qurmuşdur. Odur ki, təmas xəttini keçmək asan deyildi. Lakin biz bunu etdik, müxtəlif istiqamətlərdə - şimalda, cənubda. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Biz Ermenistani döytəş meydandan məğlub edirik və onlar bızdən qaçmaq məcburiyyətindədirler. Beləliklə, biz artıq İranla beynəlxalq sərhədimizi bərpə etmişik. Bu sərhədin 130 kilometrdən çox hissəsi işgal altında idi. Beləliklə, biz döytəş meydandanın çoxlu işlər görmüşük və bu, davam edir. Ermenistan atəşkəsi iki dəfə pozmuşdur. Əgor onlar atəşkəsi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, bizim mövqeyimizdir. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə davam edəcəyik.

**- Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmaştı. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər.**

- Bu, feyk xəbərdir. Hesab edirəm ki, indi hər kəs bunun Ermenistan tərəfindən feyk xəbər olduğunu başa düşür. Türkiyənin F-16 qırıcı təyyarələri ona görə buradadırlar ki, toqquşmalar başlamadan önce onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermenistanın Su-25 təyyarəsi dağda çırılılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Lakin bu, münəaqişin ilk günlərində, sentyabrda baş vermişdir. Lakin onlar oktyabrın 10-da ballistik rakətlərlə Gəncəyə hücum ediblər. Bu, birincisi. İkincisi, ballistik rakət Ermenistanın ərazisindən buraxılmışdır və böyük ölkələr buna asanlıqla nəzarət edə bilərlər. Onlar rakətin haradan buraxıldığını və rakətin hədəfinin nədən ibarət olduğunu bilirlər. Rakətin hədəfi mülki şəxslərə zərbə endirmək idi. Onlar Gəncə şəhərində insanların yaşayışının surubular. Beləliklə, bu, beynəlxalq terror amali idi, bu, Ermenistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hückmlər haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar.

**- Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münəaqişin regional bir mühərbiyəyə çevrilməsindən qorxmursunuz?**

- Əvvələ, Türkiyə əsla münəaqişyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də səbüt yoxdur. Ermenistanın Azərbaycan qarşı hücum hayata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dostayı, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizliyi Şurasının Ermenistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər. Deməli, bu, birincisi. İkincisi, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müdəddət bizi nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan səbüt tələb etmişik. Biz dəlilləri tələb etmişik. Yalnız sözlər. Heç bir səbüt yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, biza bizimlə birgə vuruşaq əcnəbələr lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordum var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan azıyyət çəkən motivasiyalı insanlarımız var. Biz hətta tam səfər-bərlik belə elan etməmişik. Bizə döytəşə əlavə insan lazımlı olsa, biz daha çoxlarını çağırırdı. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün dəha bir cəhdidir və həmçinin onlara döytəş meydanda qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermenistanın cəhdidir.

**- Cənab Prezident, dediniz ki, Sizin çox müasir avadanlığınız var, bu, doğrudur. Sizin bütün növ dronlarınız var, bəziləri Türkiyədən gəlir, həmçinin effektiv kamikadze dronları İsraildən, ərəb ölkələrindən gəlir. Beləliklə, İsrailin hərbi avadanlığının yardımı Sizin üçün çox ənəmlidirimi və onlar Sizə hərbi irəliləyişi əldə etməyə imkan veririldi?**

- Biz hərbi avadanlığı bir çox ölkələrdən alıraq. Biza hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermenistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Ermenistan Rusiyadan silahları pulsuz əldə edir. Biz,

həmçinin İrandan, Ukraynadan, Belarusdan silah alırıq. Əlbətta ki, bizim bu gün ordumuza ərazi bütövlüyüümüz bərpə etməyə kömək edən müasir silahları almaq imkənimiz var. Bizim ərazi bütövlüyüümüz öz tərəfimizdən bərpə olunur. Təbii ki, bizim regionda istanilan ölkə silah alır. Dünyada heç də bütün ölkələr özlərini 100 faiz hərbə avadanlıqla təchiz edə bilmir. Beləliklə, burada qəribə olan bir şey yoxdur. Əlbətta ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar biza yerində kömək edir. Lakin orazılardan dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər asgörərlər, orada öz vəzifəsinə yerinə yetirən insanlar tərəfindən azad edilir.

**– İran hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddə keçirilməsi ilə bağlı şikayət etmişdir. Bu mübahisəni İranla həll etməsinizim, İran rəhbərləri ilə danışmısınızmı?**

– Bəli, biz bunu etmişik. Mənim bildiyimə görə İranın rəhbərləri, həm də Ermənistən tərəfi ilə danışmışlar. Çünkü toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və tosadıfın silahlıların baziləri sərhədi keçmişdir. Lakin bu gün biz Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik. Buna görə orada artıq heç bir toqquşmalar baş vermir və Araz çayının o biri tərəfində – İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayıcaq.

**– Bu müharibəni durdurmaq üçün mümkün ən yaxşı vasitəçi kimdir? Bu, Rusiyadır mı? Mümkün ən yaxşı vasitəçi Rusiyadır mı?**

– Bizim üç vasitəçimiz var. ATƏT onlara mandat verib. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları. Onlar 28 ildir ki, heç bir nəticə olmadan vəsiyyətçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Bu üç ölkə mənim istinad etdiyim və erməni qoşunlarının çıxarılmasını tələb edən həmin qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə emal etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiylər. Buna görə Ermənistən hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik və adəlatlı güc yolu ilə bərpə etməli idik. Buz bunu da uğurla edirik.

Bu 3 vasitəçim hər biri müümüdür. Mən müşahidə edirim, görürəm və biliyəm ki, Dağılıq Qarabağ məsələsində onların çox nadir yekdil yanaşmaları olur. Bu, bəlkə də onların maraqlarının üst-üstə düşdüyü yeganə məsələdir.

**– Cənab Prezident, Siz hansı torpağı geri almaq istəyirsiniz ki, ondan sonra bu müharibəyə son qoymağə hazır olasınız?**

– Biz bu gün dayanımağa hazırlıq. Mən bunu oktyabrın 10-dan – Moskvada hər iki tərəf ataşəsələ bağlı razılığla gələndən bəri deyirdim. Mən deməşim ki, problemin həllinin hərbi hissəsi nə qədər tez qurtarsa, bir o qədər yaxşıdır. Biz danişqıclar masasına keçmək istayırik. Lakin əfsuslar olsun ki, Ermənistən ataşəsəi kobud şəkildə pozdu və Gəncəyə hücum etdi. Oktyabrın 17-də onlar növbəti ataşəs qüvvəyə minnəndən 2 dəqiqə sonra onu pozdular. Ona görə də, eğer onlar bu gün dayansalar, biz dayanarıq və qalan işlər diplomatlar tərəfindən görürlər. Əgor onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik.

**– Beləliklə, bu, münaqişədən çıxməq üçün Sizin planınızdır, Azərbaycanın planıdır.**

– Bəli. Əgor onlar indi dayansalar və konstruktiv davransalar, eğer onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu osas prinsiplərə açıq şəkildə sadiq olsalar, onda əlbəttə, hər şey dayanar və biz danişqıclar masasına geri qayıdırıq. Yeri gəlmışkən, mən 17 ildir ki, bu prosesin içindəyəm. Mən Ermənistənin iki əvvəlki prezidenti ilə İsləməşəm və biz böyük olmasa da, irəliyüsəl olaraq etmişidik. Buz mütəmadi olaraq görüşürük. Moskvalıda, Parisda, Vashingtonda mütəmadi görüşlər olurdu. Lakin Paşinyan hakimiyyətə gələndən sonra o, təkə bayanatları ilə deyil, həm də hərbi təxribatları ilə danişqıclar prosesini pozmaq üçün faktiki olaraq hər şeyi etdi. Artıq hakimiyyətə gələndən 2 il və daha artıq müddətdə proses yoxdur. Əlbəttə, mən düşünürəm ki, siyasi həll mümkündür. Lakin Ermənistən hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünkü status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Biz yerində yeni reallıq yaratdıq və onlar bunu nəzərə almırlırdılar.

**– Sizin Qarabağın gələcəyi ilə bağlı baxışınız necədir?**

– Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun hömsədrləri vasitəsilə əvvəlki Ermənistən hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların layaqat və sülh içinde, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çıçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbay-

canın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırduğumuz arazi kimi görürük. Sizə deyə bilməm ki, bizim çox şəhəriyyətli iqtisadi nailiyyatlarımız var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faiza yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan övvəl bu, 5 faiza yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət allığı Dağlıq Qarabağla müqayisədə fərqli gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayış ermənilər və oraya qayıdadəq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik. Mən əminəm ki, iki millət, iki xalq barışacaq. Çünkü XXI əsrda özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-faktō vəziyyəti ayrılmaga çevirməyə çalışmaq mümkün deyil. Bu, mümkün deyil. Ermanistan da daxil olmaqla inдиyədək heç kim "Dağlıq Qarabağ respublikası"nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayaçaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - an yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır - ermənilər və azərbaycanlılar. Mənim planım bundan ibarətdir.

**- Mən xatırlayıram ki, 1990-cı illərin əvvəllərində Bakıda anti erməni poqromları var idi. Ona görə də ermənilər inanımlar, deyirlər ki, yaşaya bilməzlər, Azərbaycan ərazisində yaşamaq üçün, hayatları üçün qorxurlar.**

- Münaqişə Ermənistandakı millətçilər tərəfindən maliyyələşdirilən Dağlıq Qarabağdakı separatçılar Azərbaycandan ayrılmış üçün plana start verəndən sonra başladı. Sovet İttifaqı vaxtında onlarunu qanuni baxımdan edə bilmirdilər. Ona görə də onlar Dağlıq Qarabağ ərazisində və Ermənistanda poqromlara başladılar. Mühəribə və toqqusmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar oldu. Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizləməyə məruz qaldı. Sonra Ermənistanda yaşayan 250 min azərbaycanlı, - onların çoxu qatla yetirildi, - hamisi etnik təmizləməyə məruz qaldı, qovuldular. Həmin toqqusmalar hər yerdə - İrəvanda, Ermənistandan başqa şəhərlərində, Dağlıq Qarabağda baş verirdi. Ona görə də bu, insanların barışa bilməməsi üçün bir növ səbəb olmamalıdır. Avropada Fransa və Almaniya arasında neçə dəfə mühəribə baş verib? Neçə dəfə digər ölkələr mühəribə edib? 30 və ya 40 milyon adamin ölümüne səbəb olmuş

İkinci Dünya müharibəsi var idi. Lakin 20 ildən sonra Qərbi Almaniya və Sovet İttifaqı arasında yaxşı münasibətlər quruldu və indi heç kim bunu xatırlamır. Sivil dünyada bu, belə olmalıdır. Problem ondardır ki, Ermənistanda nifrat aşilanır. Onlar Türkiyə və Azərbaycana qarşı tarixi nifrat aşılayırlar. Ermənistandan sabiq prezidenti Kəçəryan açıq şəkildə bayan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya biləzlər. Lakin baxın, onlar məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstənən bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanına yaşıyırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni yaşıyır. Niya bu, Dağlıq Qarabağda mümkün deyil? Düşünürəm ki, mühəribənin vurdugu yaraları siyasi müdriklik, siyasi iradə ilə saaltımaq lazımdır. Münaqişənin bu aktiv, qaynar fazası dayanandan sonra hər iki tərəfin bu yaraları sağaltmaq məqsədilə hər şeyi etmək üçün böyük töhfə verməsinə ehtiyac var.

**- Bu, mənim sonuncu sualımızdır. Cənab Prezident, Siz qorxmursunuz ki, bir müddətdən sonra Türkiye Prezidenti Ərdoğan Şimali Kipr məsələsinə diqqətinə cəmləmək üçün öz dəstəyini və Qafqazdakı siyasetinizi dayandırır?**

- Türkiye və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiye Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tələ deyil, Türkiye onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və biz buna görə çox minnətdəriq. Bu, bincisi. İkincisi, demək istəyirəm ki, biz döyüş meydandasında na edirik sə özümüz edirik. Bəli, müasir silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan asgərləri və zabitləridir. Bizim Türkiye ilə münasibətimizin böyük tarixi və daha da parlaq gələcəyi var. Zənimcə, Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistandan sərhədi olan dünyada yeganə ölkə kimi bu prosesə calb edilmək üçün legitim hüquq var. Çünkü qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüquq müdafiə edir. Beynəlxalq hüquq deyir ki, bizim ərazilərimiz işğal altındadır. Beləliklə, o, nəyi səhv edir? O, sadəcə olaraq, beynəlxalq hüququn təmin olunmasına tələb edir. Ermənistanın bunu etmək istəmir. Ermənistan Livandan erməniləri qanunsuz köçürümkələ, azərbaycanlılara qarşı hərbi əməliyatlarla, bizim tarixi və dini ərsimizi dağıtmalı 30 ildən çoxdur ki,

torpaqlarımızı işgal altında saxlamaq istəyir. Türkiyənin rolü çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolü çox mühüm və müsbət olacaq.

**– Beləliklə, Siz düşünmürsünüz ki, Türkiyənin Mərkəzi Asyanın türk xalqları ilə birbaşa əlaqəyə sahib olmaq üçün Ermənistanı silmək planı var?**

– Xeyr, bu, yenə də erməni fobiyaları və erməni taxribatlarıdır. Mənim Paşinyan hakimiyyətə gəlməzden avval Ermənistana liderləri ilə müzakirə etdiyim sülhəməramlı planda kommunikasiyalara açıq-aydın istinad var idi. Sühl sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılır, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında. Beləliklə, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiyani quru əlaqəsi olacaq. Bu gün bizdə bu, yoxdur. Lakin Türkiyənin həmin regionla Azərbaycan vasitəsilə əlaqəsi var. Biz bir neçə il bundan avval Bakı-Tbilisi-Qars demir yolunu tikdik. Beləliklə, Türkiyə malları Gürcüstan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə daşınır. Lakin Türkiyədən Naxçıvana, Ermənistana, Azərbaycana yol daha qıсадır. Ona görə də məsələ onda deyil ki, Türkiyənin belə əlaqəsi yoxdur və dedi-yiniz kimi, kimse fikirləşir ki, onlar buna sahib olmaq üçün Ermənistani silmək istəyirlər. Onlar buna sahibdirlər, biz buna sahibik. Biz dəha birinə sahib olacaqış. Lakin bu, yenə də sühl planının bir hissəsidir, bütün kommunikasiyalar açılacaq. Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır.

**– Qafqaz regionunda digər xristian ölkəsi olan Gürcüstanla münasibətləriniz necədir?**

– Bəlli, bizim Gürcüstanla münasibətlərimiz mükəmməldir. Biz bir-birimizi strateji tərəfdəş adlandırmaq. Azərbaycan Gürcüstanda birinci ya ikinci ən böyük investor, yaxud birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Mən birinci və ikinci deyirəm, çünki bir il Türkiyə olur, bir il Azərbaycan. Bizim Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatımız var. Bizim prezidentlər səviyyəsində sammitlərimiz, nazirlər səviyyəsində, o cümlədən müdafiə, xarici işlər və iqtisadiyyat nazirləri səviyyəsində görüşlərimiz olub. Bizim bütün əsas naqliyyat və enerji kommunikasiyamız Gürcüstan

ərazisindən keçir. Gürcüstanda böyük azərbaycanlı icmamız var, 300 minə yaxın adam. Ona görə də münasibətlər mükəmməldir və düşünürəm ki, Türkiyə ilə münasibətlərimiz kimi, Gürcüstanla münasibətlərimiz də mehribən qonşuluğun yaxşı nümunəsi ola bilər. Yeri gölmüşkən, Gürcüstanın xristian, Azərbaycanın müsələman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Biz bu regiona bu nöqtəyi-nəzərdən baxmırıq.

**– Layihələri icra edərkən Siz dini nəzərə almırıınız?**

– Xeyr, bizim Konstitusiyamıza əsasən din dövlətdən ayrıdır. Azərbaycan dünyəvi ölkədir. Biz öz dinimizə hörmət edirik. Biz Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edirik. Düşünürəm ki, Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözleri ola bilər. Bir neçə il bundan avval Bakıda olanda o, ictimaiyyətə bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərərəsi və dinlərərəsi dialoqdakı rulunu yüksək qiymətləndirdi. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bizim tərəfindən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi var. Bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağlıdır. Ermənilər bizim məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. Internetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntüler var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və galəcəkdə də belə olmağa davam edəcək.

**– Təşəkkür edirəm, çox yaxşı müsahibə idi, cənab Prezident.**

**– Təşəkkür edirəm.**

<https://president.az/articles/44170>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ABŞ-IN "FOX NEWS" TELEVİZİYA KANALINA MÜSAHİBƏSİ

25 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 25-də Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibə verib.

— Sabahınız xeyir.

— Sizin də sabahınız xeyir.

— Mən 30 il Avropana işləmişəm. Mən heç vaxt Sizin ölkənizdə olmamışum. Buna görə sənəflənirəm. Bu səhvi gələcək aylarda səfər etməklə düzəltməli olacağam.

— Ümid edirəm ki, gələcəkdə bizi də ziyarət etmək üçün vaxtiniz olacaq.

— Mən də ümid edirəm. Ölkəniz gözəldir. Mən Formula 1-i sevirdim, Zaha Hadidin memarlıq ıslubunu sevirdim, kinoları sevirdim. Siz paytaxtını müasirləşdirməklə gözel iş görmüsünüz.

— Təşəkkür edirəm.

— Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm. Siz müsahibələrdə regionun üzərindəki mürəkkəb məsələləri təfərrüati ilə və səlis izah edirsiniz. Mən kifayət qədər açıq, qisa və mahiyət üzrə suallar verməliyəm ki, onlara mümkün qədər çox cavab ala bilək. Mən tamamilə anlayıram ki, bunlar 100 illər bundan öncəyə təsdiğin dənən mürəkkəb məsələlərdir.

— Mən Amerika auditoriyasına nəyin baş verdiyini, nəyə görə baş verdiyini və bizim gələcəkdə nələri görmək istəyimizi izah etməyə çalışacağam.

— Çox gözəl. Biz bunda çox maraqlıyıq. Bir çox məlumatlara görə, sentyabrın 27-də — müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münəqşinən həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?

— Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücum keçən Ermənistan olmuşdur və məqsəd danışçılar prosesini tamamilə pozmaq idil. Onlar az və ya çox eyni hərəkəti iylə ayndıra da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləsdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdildər. Sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında biza mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücumu başlayan Ermənistan ididi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat olmuşdur və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik.

— Lakin kimin atası birinci aqmasından asılı olmayıaraq, hər iki tərəf bu dövrdə dərhal döyüşa başladı. Sonra Siz dediniz ki, bu ərazilərdə erməni qüvvələrini çıxarmaq istayırsınız və bu, münəqişəni həll etmək üçün yeganə cavab ola bilər. Sentyabrın 27-sinə qədər olan aylarda Azərbaycanda gedən müharibə haqqında çoxlu söhbətlər gözirdi. Siz etiraf etməlisiniz ki, müharibəni başlamaq imkanını axtarırdınız.

— Mənim dediyim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ilda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş əraziləndən tam, qeyd-şörtüs və dərhal çıxarsın. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Odur ki, biz erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərdən çıxarılmamasını istədiyimizi deyəndə mən hüquqi nöqtəyə-nəzərdən haqlıymam və mənim dediklərim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur.

— Cənab Prezident, hüquqi müstəvə və reallıqlar var. Dağlıq Qarabağda və regionda reallıq ondan ibarətdir ki, 1980-ci və 1990-ci illərin bütün keşməkeşli yollarından keçidkən sonra indi

**ora prinsip etibarılı erməni əhalisindən ibarətdir. Əgər siz oraya daxil olsanız, yənə də erməniləri çıxarıb, azərbaycanlıları geri gətirməlisiniz və yənə məcburi köçkünlər olacaq. Masada diplomatik plan var, Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması, Ermənistannın Dağlıq Qarabağ ətrafında yeddi rayonun geri qaytarması. Siz diplomatiya yolunu nəzərdən keçirirsinizmi?**

— Diplomatik həll yolu ilə bağlı sizin dedikləriniz doğru deyil. Çünkü vasiatçılar tərəfindən — Amerika Birleşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı biza heç bir plan təqdim olunmayıb. Bu qədər. Sühl planında təklif var idi ki....

#### **— Muxtariyyət.**

— Xeyr, xeyr. Əsla. Sühl planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işgal olunmuş bütün ərazilərin, — bu, o ərazilər ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, — Azərbaycana qaytarılması deyilir. Sizin haqqında danışığınız reallıqlar, Ermənistannın təcavüzkar separatizmi və azərbaycanlıların etnik təmizlənməsi nöticəsində yaranmış reallıqlardır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar — 700 min nəfər qovulmuşdur. Mənim dediyim....

— Cənab Prezident, 1994-cü ildə Siz müharibədə məğlub oldunuz. İndi 2020-ci ildə isə Siz müharibədə qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istayırsınız.

— Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistandı bundan sui-istifadə etdi.

— Lakin mənim suahim odur ki, niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istayırsınız? 20 il idi ki, sakitlik idi.

— İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir. Biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birleşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birleşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünmüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qa-

rabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onları qeydində qalacaq. Onlar oraya qayıdaq azərbaycanlıları yanaşı, ləyəqət, sühl içinde yaşayacaqlar.

— Cənab Prezident, nəyə görə Siz qeyd etdiyiniz kimi, BMT-nin, Rusiyanın, İranın, Amerika Birleşmiş Ştatlarının, Avropa İttifaqının, NATO-nun çağrılarını müqavimət göstərirsiniz? Ataşkaş üçün çağrınlara nəyə görə müqavimət göstərirsiniz və faktiki olaraq elan olunmuş ataşkəsi pozursunuz? Mən bilirəm ki, bu gün Dövlət Katibi Pompeo da cəsədlərin, yaralıların mübadiləsi üçün ataşkas tələb edəcəkdir. İndi ataşkas üçün yaxşı vaxt deyilmə!

— Biz ataşkəs hazırlıq idik. Oktyabrın 10-da Moskvada bizim Xarici İşlər nazirimiz, Ermənistandı Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri ataşkas barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistandı ərazisindən Azərbaycanın ikinci on böyük şəhərinə, toqquşmaların baş verdiyi əraziləndən çox uzaqda yerləşən Gəncəyə ballistik rakətlə hücum edərək 10 məlki şəxsi qətlə yetirmiş və 30-dan çoxunu yaralamaşıllar. Sonra Gəncəyə ikinci ballistik rakət hücumu oldu və 15 insan qətlə yetirildi. Beləliklə, Ermənistandı...

#### **— Lakin Siz də ataşkəsi pozmusunuz.**

— Xeyr, xeyr. Buz, sadəcə, cavab verdik. Çünkü biz ataşkəs barədə iki dəfə razılaşmışdıq. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik rakət atıldılar. İkinci dəfə ataşkas yalnız iki dəqiqə davam etdi və Ermənistandı onu pozdu. Azərbaycanın ataşkəsi pozması barədə səbüt yoxdur.

— İcazənizlə belə bir sual verim. Bu gün Dövlət Katibi Sizin Xarici İşlər nazirinə sual versə ki, siz həqiqətən də ataşkəsi istayırsınız, daha bir cəhd istayırsınız? Siz daha bir dəfə cəhd edərsiniz?

— Bəli, biz hazırlıq. Mən bunu dəfələrlə açıq demişəm. Biz bu gün ataşkəs razılaşdırmağa hazırlıq. Lakin, eyni zamanda, Ermənistandı, onun baş naziri deməlidir ki, onlar Amerika Birleşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadıqdır. İki gün bundan əvvəl Ermənistandı baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur.

— Bununla bağlı müəyyən şərtlər olmalıdır. Siz heç bir əlavə şərtlər ataşkəsə sadıq olarsınızmı?

– Biz ataşkası istayırıktı, biz torpaqlarımızın qaytarılmasını istayırdık. Ermanistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik göturməlidir. Lakin o, bunu demir.

– Cənab Prezident, Sizin ordunuzun hədəsiz dərəcədə mülki əraziləri, evləri, yaşayış məntəqələrini, mağazaları hədəfə alması ilə bağlı ittihamları necə cavab verirdiniz? Hətta Sizin yüksək texnologiyalı silahlarınızın çox mühüm bir kilsə də vurulub, son həftələrdə minlərlə adam ölüb və ya yaralanıb.

– Biz mülki şəxslərə hücum etmirik. Ermanistanın Gəncə şəhərinə qarşı onlarda adadım hələl olduğu ballistik rakətlərlə törətdiyi amansız hücumdan, terror aktından sonra bəzək açıq şəkildə dedik ki, qisas alacaq, lakin döyüş meydandasında. Biz mülki şəxslərə hücum etmirik. Biz dini məkanlara hücum etmirik. Şuşada kilsədə bas veranlar ya sahə olub, – mən artıq buna açıq şəkildə münasibət bildirmişəm, – ya da bu, bizi günahlandırmış üçün ermənilərin özləri tərəfindən törədilib.

– Lakin, cənab Prezident, biz Dağılıq Qarabağın paytaxtının göründürləri olan videoları, sahələri görmüsük, orada bütün əhali zırzımlarda yaşamaq məcburiyyətdindir, hər 20 dəqiqədən bir artilleriya səsleri eşidilir, mülki şəxslərin yaşadığı şəhər dağılıb. Siz bütün şəhəri hərbi hədəf adlandırma bilməzsiniz.

– Qondarma “Dağılıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və bizim oraya hücumlarımız yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra biz Dağılıq Qarabağda heç bir mülki şəxse və ya şəhərə hücum etməmişik. Lakin onlar hücum ediblər. Siz onların Gəncədə etdiklərinin şokillərini görmüsünüz mü?

– İcaza verin, aydınlıq gatırın, Siz sentyabrın 27-dən oktyabrın 9-dək mülki şəxsləri hədəfə alırdınız?

– Xeyr, biz qondarma “Dağılıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturunu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir.

– Sizin Türkiye istehsalı olan dronlarınız, İsrail istehsalı olan hərbi avadanlığınız, Rusiya istehsalı olan yüksək texnologiyalı avadanlığınız var. Necə ola bilər ki, Siz bundan istifadə edirsizsiniz və eyni zamanda, mülki şəxsləri vurmursunuz?

– Xeyr, bizim dronlarımız, – bu şokillərin çoxu internetdə var, baxa bilərsiniz, – Ermənistən tanklarını və başqa silahları necə məhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edib. Biz

onların 6 ədəd “S-300” hava hücumundan müdafiə sistemini, yuzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülki şəxslərə qarşı istifadə etmirik. Bu, yanlış məlumatdır.

– Gəlin, əsgərlər, döyüdə olan qoşunlar barədə danışaq. Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr, həmçinin “New York Times”ın müstaqil jurnalistləri qatılıyıolla iddia edirlər ki, Türkiye tərəfindən toplanmış və gətirilmiş yüzlərlə suriyalı silahlı Sizin mührəribədə döyüşür. Niya Sizin mührəribədə – Azərbaycan- da Türkiyenin dəstəklədiyi suriyalı silahlı döyüşür?

– Bu, daha bir feyk xəbərdir. Mən təsəffüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmışkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Mührəribə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə da Fransa tərəfindən biza heç bir dəli və ya sübut təqdim olunmayıb.

– Dəlil “New York Times”dadır. Sizi bəz gün əvvəlki məqaləyə yönəldirdə bilsəm. Orada deyilir ki, Azərbaycanda qədər yetirilmiş 57 suriyalı döyüşü Türkəyə sərhədinin o biri tərəfində geri qaytarılaraq Suriyada dəfn olunub. Ailələrinin hamısı tasdiqləyiblər ki, onlar Sizin ordunuzla birləşdə döyüşmək üçün Azərbaycana getmişdir.

– Siz Prezident Trampin “New York Times”ı necə adlandırdığını biliyorsunuz, xatırlayırsınız? Fejk xəbərlər. Bu, feyk xəbərdir. Heç bir dəli, heç bir sübut yoxdur. Biza dəlil verin, sadəcə....

– Maraqlıdır, Sizin yüz min əsəriniz var. Suriyadan bir neçə qeyri-mütəşəkkil silahlı nəyinizi lazımdır?

– Bəli, tamamilə doğrudur.

– Sual olunur niyə?

– Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışram. Nizami ordunda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər calb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdaluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gotirmək və döyüş meydandasında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir.

– Cənab Prezident, gəlin bunun zamanı məsələsinə qayıdaq. Niya biz hərbi əməliyyatları indi görürük? Niya toqquşmalar görürük? Sizin hökumətinizi, Prezident olaraq Sizi tənqid edənlər

deyirlər ki, Siz bu müharibədən ölkənizin daxilindəki problemlərdən, sosial məsələlərdən, iqtisadi tanəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün pərdə kimi istifadə edirsiniz. Siz, sadəcə, ola bilsin ki, bundan bir çox müxtalif məsələlərdən narazı olan kütlönin diqqətini vətənpərvər döyüş çəkmək üçün istifadə edirsiniz.

— Xeyr, xeyr. Bu, tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkəniz və ya Avropanı ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Bunu öz ölkənizlə müqayisə edin. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Yenidən bunu müqayisə edin. Bizim ciddi sosial probleminim yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə dəstək — maliyə dəstəyi, humanitar dəstək göstərmışik. İqtisadiyyatımız sabitdir. İqtisadiyyatımız davamlıdır. Sizin dediyiniz kimi, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tarafda belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistən diqqəti yayındırmaq ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistən baş naziridir. O, ki sabiq prezidenti təqib edir.

— Lakin, cənab Prezident, biz birlilik ki, Sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sixışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə, korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəciliyi ilə bağlı. Bu, ietimaiyyətinizin, ya da ietimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqətini yayındırmaq üçün deyil?

— Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi istahlatlar programı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerda var və biz bununla mübarizə aparırıq. Ailə idarəciliyinə gəlincə, mən bir daha sizin öz ölkəniza diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ar və arvad, Kennedy ailəsi və bir çox başqa ölkələrə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir.

— Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmiş dilar.

- Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Bus.
- Siz Amerika siyasətini bilirsınız, cənab Prezident.
- Bilirəm. Mən hazırlıqlı adamam.

— Gəlin indi ABŞ-a keçək. Siz bu gün və gələcəkdə Dövlət Katibi Pompeoon nə etməyini görmək istəyərdiniz? Dövlət Katibi Pompeo va ABŞ-la bağlı bəzi tanşılardır səsləndirilib ki, onlar kifayat qədər bu məsələ ilə maşğıl olmayıblar. Bilirəm ki, Rusiya kifayat şəkildə cəlb olunub. Türkiyə müxtalif yollarla cəlb olunub, hətta İran yardım təklif edir. ABŞ kifayat qədər iş görüb mü? Siz ABŞ-in daha çox iş görməsini görmək istəyərdiniz? Siz rəsmi Vəsiinqtonun nə etməyini istəyərdiniz?

— Dünənürəm ki, ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılıqlı golmaya yardım etmək üçün ATƏT-in mədətina sahibdir. Razılışma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu, mənim nə istədiyimə, ya da Ermənistən baş nazirinin nə istədiyinə əsaslanmamalıdır. O, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanımır. Mən Dövlət Katibi Pompeoon nə gözələyə bilərəm — birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, "diplomatik həll yoxdur" kimi bəyanatlar yanlış və təhlükəlidir. İkinci, Ermənistən baş nazirinin "Qarabağ Ermənistəndir" kimi bəyanatlar təhlükəli və yanlışdır. Onlar mənəqli olmalıdır. Onlar işğal olmuş ərazilərdən çıxmışla bağlı bizə vaxt cədvəli verməlidirlər. Onlar ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağ ərazisində sülh şəraitində birləşəşəyiş razılıq verməlidirlər və münaqişəni beynəlxalləşdirmək cəhdlərinə son qoymalıdır. Onlar Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyə son qoymalıdır. Bu, səmərəsizdir. Bütün bu vaxt ərzində Ermənistən baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycan qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir.

— Bu məsələ ilə bağlı Dövlət Katibi Pompeoon tənqid etmişlər var. O, açıq şəkildə deyir ki, əlbəttə, ABŞ-in və Türkiyənin bir çox sahələrdə ortaq maraqları var. O deyir ki, Türkiyənin Sizin səylərinizi dəstəkləməyi problemə səbəb olur, məsələni daha da alovlaşdırır. Sizin buna münasibətiniz necədir?

– Türkiye Azərbaycana siyasi dəstək verir. O, bizim on yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdarımızdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermanistanın öz müttəfiqləri var.

– Ancaq **Türkiyə mühəribəyə çağırış edir. Türkiyə deyir ki, hərbi yol lazımdır.**

– Xeyr, qotiyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu, kifayətdir. Çünkü Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil, ola bilsin, bu, münəqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsa bir mesajdır.

– Bir müddət əvvəl Sizinlə səhbət edərkən mühüm bir fikir irəli sürmüştənűn, Dövlət Katibi Pompeo ilə müzakirələrinizdə demisindiniz ki, diplomatik həll var. Siz bu böhranın diplomatik həllinin olduğunu inanırsınızmı?

– Bəli, inanıram. Əks halda mən 17 il ərzində danışqlarda iştirak etməzdim. Siz deməyə çalışırsınız ki, mühəribəni mən başlamışam. Əgər mühəribəyə mən başlamışsam, niyə 17 il gözləyirdim. Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlılaşdır. Ona görə də, diplomatik həll masa üzərindədir. Ermanistan Dağılıq Qarabağ ətrafində əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayitmalıdır, sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdır. Bizim mövqeyimiz bundan ibarətdir.

– Beləliklə, Siz deyirsiniz ki, diplomatik həll üzərində hərbi həll elementi var?

– Mən dedim, arzu edirəm ki, hərbi həll bu gün dayansın və biz danışqlar masasına keçək. Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara sabəb olur. Ona görə də, substantiv danışqlara, – bütün bu illər ərzində Ermanistanın etmək istədiyi kimi imitasiyyaya yox, – substantiv danışqlara nə qədər tez başlasaql, həll yolu bir o qədər tez tapılars. Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır.

– Ölkənin, regionun hüdudlarından kənardə olan bəzilərinin narahatlıları var. Bəlkə də bu, Sizi də narahat etməlidir ki, mövcud hüdudda olan münəqişə regional problem əvvilə bilər. Türkiyinən real maraqları var, Rusiyinən real maraqları var, İranın real maraqları var. Siz həm iqtisadi, həm də siyasi cəhətdən nüfuzu olan bir ölkə kimi başlamasına rəvac verdiyiniz bu regional burulğanda mövqeyinizin itirilməsini riskə atmırsınızmı?

– Münaqişə ərzində bizim bütün səylərimiz aktiv fazaya mümkin qədər tez son qoymaq məqsədi daşıyır. Biz münaqişə genişlənsin deyə münaqişənin har hansı formada beynəlmiləşdirilməsinin tama-mila əleyhinəyik. Ermanistanın etmək istədiyi məhz budur. Qeyd etdiyim kimi, onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərsiz və beynəlxalq hüquqa ziddir. Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik.

– Lakin Ermanistanda artıq Rusiyanın hərbi bazası var, bu, qeyri-qanuni deyil.

– Bəli, o, Ermanistandadır, Dağılıq Qarabağda yox. Onlar ruslardan Dağılıq Qarabağda qoşun göndərmələrini xahiş edirdilər. Biz bu barədə bilirik. Ona görə də bizim mövqeyimiz ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kanar da qalmalıdır. Kömək etmək istəyənlər və mandati olanlar, ATƏT-in Minsk qrupunun həmsəndləri Ermanistani inandırmılmalıdır ki, – ümidiyərəm ki, bu gün Vaşinqtonda bu, baş verəcək, – tacavüza son qoysun, atəşkəsə sadiq olsun və torpaqları boşaldacaqlarına dair öhdəlik götürsün. Onlar bunu etmirlər.

– Körfəz mühəribəsi zamanı belə fikir var idi ki, bütün bular neftə görədir. Döyük bölgəsinin təqribən 50-60 mil yaxınlığında Sizin neft kəmərləriniz, enerji kəmərləriniz var. Siz çox mühüm enerji kamərləri və qoysaqlarının bu və ya digər dərəcədə zarrar çəka biliçcəyindən narahatsızımız? Faktiki olaraq bu, bəlkə də, Sizin ordinuzu bu mühəribəni aparmağa vadar edir?

– Əslində, biz narahatiq. Çünkü biz Ermanistanın yüksək rütbdə rəsmilərinin bəyanatlarını eşitmışık ki, onlar bizim strateji neft infrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər. Belə bir hadisə Ermanistanın bizə hücum etdiyi vaxt, iyul toqquşmaları zamanı Avropanın enerji təhlükəsizliyini təmin etməli olan qaz kəmərinin 15 kilometrliyində baş vermişdi. Beləliklə, Azərbaycandan Avropaya və dünyaya neft-qaz tochizatını pozmaq Ermanistanın planları idi.

– Beləliklə, hazırda Sizin etdikləriniz bu cür təhdidlərə son qoymaq, iqtisadi maraqlarınızı müdafiə etmək üçündür?

– Xeyr, biz özümüzü müdafiə edirik. Bilirsiniz ki, bizim Bakıdan Aralıq dənizinə neft kəmərimiz 2006-cı ildə istismara verilib və heç bir fasılə olmadan işləyir. Bizim Azərbaycandan Türkiyəyə qaz kəmə-

rimiz 2007-ci ildə istismara verilib. Azərbaycanı avropanı istehlakçılarla birləşdirən böyük kəmərin yəqin ki, bir neçə aya, hətta daha tez açılması planlaşdırılır. Ona görə də, kəmər artıq qorunduğu halda, niyə biz kəməri qorumaq üçün müharibəyə başlamalıyıq. Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyan vurmaq istəyən Ermənistandır.

— Siz Prezident Trampin və onun administrasiyasının münaqişə ilə bağlı söylədiklərindən məmnunsunusluq? O, Türkiyəni tənqid edib. Açığı, o, hər iki tərəfi tənqid edib. O, ABŞ-dakı çox böyük erməni dəsləndərə öz tərəfinə çəkmək istəyir. Burada siyasi elementlər də var. Sizca, ABŞ öz rolunun öhdəsindən yaxşı gəlir?

— Düşüntürəm ki, Prezident Trampin münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Biz görürük ki, ABŞ-in mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünkü ABŞ vasitəcidir. Prezident Trampin Türkiyə ilə bağlı tənqidini fikirlərinə gəlinca, yeri gəlmışkən, mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdır. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasetə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşgül olduğunu,indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin, eyni zamanda, Prezident Trampin açıq siyaseti burada — Azərbaycanda təkcə mənim tərəfindən deyil, xalqımız tərəfindən də dəstəklənir.

— Cənab President, Siz siyaseti bilirsiniz və hesab edirəm ki, Amerika siyasetini də bilirsiniz. On gündən sonra mühüm prezident seçkisi keçiriləcək. Vaşinqtondakı diplomatiyaya qarşı olan ovqatı müəyyən edərkən, Sizə “bəlkə diplomatik uğur ola bilər” ideyəsi Vaşinqtondakı siyasetçilərin ağılındadır və bunu nəzərə alaraq, prosesi irali aparmaq üçün hər hansı motivasiyanı normal qəbul edirsiniz?

— Düşmənçiliyiə son qoymaq üçün istənilən motivasiya bizim tərəfindən dəstəklənir. Düşüntürəm ki, bu gün Vaşinqtondakı görüşün çox yaxşı naticası onda ola bilər ki, Ermənistən sülh yolu ilə həllə sağı olısun, biza hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyi-nə dair öhdəlik götürsün.

— Sizə bu diplomatik cəhd ABŞ-da prezident seçimlərinə dair siyaset ilə əlaqəlidir?

— Mən bilmirəm. Hesab edirəm ki, Amerika seçimləri səslərinin Amerika üçün ən yaxşı nadir yanaşmaları və ehtimalları əsasında verəcəklər. Düşünmürəm ki, Qarabağ münaqişəsi amerikalıların narahat olduğu bir məsələdir. Ola bilsin onların əksəriyyəti, hətta bu haqda bilmirəm. Lakin, əlbəttə ki, Amerika super gücdür, o, bu münaqişənin hollında çox mühüm söz sahibidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Amerika vasitəçi olaraq bitərəf olmağın davam etməlidir, yənə də və daha da çox hər iki tərəfi ortaqlıq qəraraya yaxınlaşdırmağa çalışmalıdır.

— Növbəti iki dəqiqədə müsahibəni yekunlaşdıracağımıza görə icazə verin, bununla bağlı bir söz deyim. Nəyə görə bu, Amerika Birləşmiş Ştatlarını maraqlandırmalıdır? Hesab edirəm Siz, çox güman ki, haqlısınız. Amerikalıların əksəriyyəti Dağlıq Qarabağı xəritədə tapa bilməzələr. Lakin Sizin üzləşdiyiniz strateji məsələlər, siyasi, mədəni, demografik məsələlər var. Əgər indi ABŞ insanları ilə danişsəyiniz və desəyiniz ki, bağışlayın, bilişəm ki, Sizi qarşıda prezident seçimləri gözləyir, beysbol üzrə final yarışları gözləyir, lakin Siz bu məsələyə də diqqət yetirməlisiniz. Siz onlara nə deyərdiniz və biz nəyə görə bu məsələ ilə maraqlanıb, onu nözərdən keçirməliyik?

— Mən deyərdim ki, Azərbaycan həmisi Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdəsi olub. Biz beynəlxalq terrorçuluqla mübarizədə bir yerdəyik, biz Əfqanistanda bir yerdəyik, biz hərbi qulluqçularımızı Əfqanistanda saxlayırıq və bununla sülhəməramlı əməliyyatlara öz töhfəmizi veririk. Bizim gündəliyimizdə enerji təhlükəsizliyi kimi mühüm məsələ var. Amerika Birləşmiş Ştatları Azərbaycanın enerji təchizatı marşrutlarını şəxələndirmək səyərlərini həmisi dəstəkləmişdir. Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə biz ənənəvi layihələri təmələyənmişik. Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdəliq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və bizi həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının maraqlıdır. Azərbaycan müstəqilliyini gücləndirərək müstəqillik yolunda irəliləməyə davam edir. Biz Avropa ilə Asiya arasında nəqliyyat, enerji qovşağında yerləşirik. Bizim siyasi önemimiz artır. Buna görə Azərbaycan Birləşmiş Ştatlar üçün, Birləşmiş Ştatlar isə Azərbaycan üçün mühüm tərəfdədir.

**– Beləliklə, Sizin ölkənizdə, regionunuzda sabitlik, siyasi, iqtisadi və sair nöqtəyi-nəzərdən 3-5 min mil məsafədə bizim üçün də yaxşı ola bilər.**

– Bəli, Amerika super gücdür. Məsaflənin heç bir fərqi yoxdur. Hesab edirəm ki, müasir, dünyəvi, dost müsəlman ölkəsi bizim dostlaramız üçün də böyük bir aktivdir. Müstəqilliyin lap ilk illərindən bəri Amerika Birleşmiş Ştatlari hömisi Azərbaycanı dəstəkləmişdir. Siza deyə bilsən ki, bu gün bizim ikitərəfli əməkdaşlığımız bəlkə də, ən yüksək səviyyədədir. Ümid edirik ki, bu gün Vaşinqtondakı görüş Ermənistani təcavüzi dayandırmağa, işğalı dayandırmağa inandırmaq üçün önməli olacaqdır və sonra da torpağımıza sülh gələcəkdir.

**– Bu müsahibənin əvvəlində dediyiniz kimi, Amerika Birleşmiş Ştatlarda Ermənistani çox dəstəkləyirlər.**

– Bəli.

**– Orada xristian dininə, kilsələrə dəstək var. Diaspora görə uzun illər bundan önce Türkiyənin onlara verdiyi cəzaya görə dəstək var. Siz bilsiniz ki, Amerika Birleşmiş Ştatlarda ermənilərə qarşı yaxşı emosional münasibət var.**

– Bəli, mən bunu bilsəm. Mən əvvəl də demişəm ki, biz bilirik, ölkələrin daxili siyaseti var və erməni lobby təşkilatları faaliyyət göstərir. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Bu emosiyalar, hissələr, xoş məraman digər ifadəsi, – bunlar fərqlidir, – ailədə nahar yeməyində ola bilər. Lakin beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistən tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır. Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri, varlı insanları Dağılıq Qarabağdakı ermənilər, onların yoxsulluq içində necə yaşaması məraqıldırırmı.

**– Yəqin ki, bu məsələdə onlar Sizinlə razılaşmazlar, lakin bu normaldır. İki yekun sual. Galin prezident siyasetinə qayğıdaq. Sabiq vitse-prezident Cənab Bayden 10 gün müddətində yeni seçilmiş prezident ola bilər. O, vitse-prezident olanda onunla hər hansı bir temaslarınız olubmu? Sizin fikrinizcə, Bayden administrasiyası regionunuzdakı münəqışaya necə münasibət göstəracək?**

– Bəli, mən vitse-prezident Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşmüşəm. Mənim cənab Baydenlə ikitərəfli görüşüm olub. Mən

onun regional məsələlərə dərindən calb olunduğunu gördüm. Biz ikitərəfli münasibətlərimizin bir çox məsələlərini, əlbəttə, o cümlədən Dağılıq Qarabağ münaqışesinin nizamlanmasını da müzakirə etdik. Siz deyə bilsən ki, Obama administrasiyası Dağılıq Qarabağ məsələsində çox fəal idi. Buna görə mən əminəm ki, cənab Bayden və onu dəstəkləyən insanlar bu haqda yaxşı məlumatlıdır. Beləliklə, mənim onunla görüşündən çox yaxşı xatırlarım var.

**– Sizca o, Sizin mövqeyinizi dəstəkləyəcək? Yoxsa o, Ermənistən dəstəkləyəcək? Çox güman ki, o, mühərbiyə qarşı çıxacaq. Yəqin ki, o, atasəs üçün, diplomatiya üçün çağırış edəcək. Sizca, bu, normal yanaşma olacaq?**

– Hesab edirəm, bizim müzakirə etdiklərimizi Amerikada, Fransada və Rusiyada erməni lobby təşkilatlarını nəzərə alaraq Azərbaycan üçün yaxşı vəziyyət ondan ibarət olardı ki, bu üç ölkənin rəhbərləri münaqışa ilə bağlı bitərəf qüsurlar və tərəf tutmasınlar. Əslində, onların mandati da onlardan bunu tələb edir. Onlar tərəf tutalar, vəsitiçi ola bilənlər. Biz ABŞ-in xarici siyaset komandasından göləcəkdə də bitərəf və obyektiv olmayı gözləyirik.

**– Yekun olaraq, cənab Prezident, Sizin göləcək üçün proqnozunuz nadir? Mən regionunuzu, ölkənizi, Ermənistəni nəzərdə tuturam. Ötən asrin 80-ci illərinin sonunda, 90-ci illərinin əvvəlində dəhşətli hadisələr baş vermişdi, 10 minlərlə insan qətlə yetirilmişdi. Bəs, indi necə? Əlavə olun minlərlə insan öldürüləcək? Daha çox dəngütlər olacaq? Siz hadisələrin göləcək inkişafını necə görürsünüz?**

– İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çatdırırdı. Bu, təkcə bizzən asılı deyil. Çünkü mühərbiəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Lakin mən sizə regionu necə görmək istədiyimi deyə bilsəm. Mən Cənubi Qafqaz regionunun dərindən integrasiya olunmasına, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin göləcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistən arasında münasibətlər üçün müəyyən mənədən örnək ola bildiyini görmək istiyirəm. Çünkü bütün mühərbiələr dayanır və sülh gəlir. Biz bilirik necə...

**– Siz bu münaqışının sülh yolu ilə nizamlanmasını mümkün hesab edirsınız?**

– Bəli, əlbəttə ki.

**– Siz diplomatik cavabın tapılmasının mümkün olduğunu hesab edirsınız?**

— Mən tamamilə əminəm. Lakin bu Ermənistan tərəfinin iradəsindən asılı olacaqdır. İkinci Dünya müharibəsindən sonra nə baş verdi. Almaniya və Amerika Birləşmiş Ştatlari biri-birilərini öldürürdürlər. Sovet İttifaqı və Almaniya bir-birilərini öldürürdülər. On milyonlarla insan öldürülmüşdür. Lakin indi baxın, bu, artıq yaddaşa deyil. Bu, düşmənciliyi təhrif etmir. Nəyə görə ermənilər və azərbaycanlılar Gürcüstənda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlilikdə yaşaya bilməzlər?

— Belalılkə, hər iki tərəfin hüquqlarını tanıyan sülh ola bilər?

— Bəli. Elədi ki, var. Bu, mənqılıq baza əsasında, Azərbaycanın ərazi bütövlüyü çörçivəsində və Azərbaycanın erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi ilə olmalıdır. Hesab edirəm ki, bu-nu etmək mümkündür.

— Cənab Prezident, bu uzun müsahibəyə görə çox sağ olun. Əminəm ki, bu, nəinki təkcə məni, Amerika ictimaiyyətini də məlumatlaşdıracaq.

<https://president.az/articles/44279>



Prezident İlham Əliyevin ABŞ-in "Fox News" televiziya kanalına müsahibəsi. 25.10.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyevin İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsi. 26.10.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyevin Almanyanın ARD televiziya kanalına müsahibəsi. 28.10.2020. Foto: AZERTAC.



Prezident İlham Əliyevin Rusyanın İnterfaks agentliyinə müsahibəsi. 28.10.2020. Foto: AZERTAC.

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTALİYANIN RAI-1 TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB

26 oktyabr 2020-ci il

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.

– **Hər vaxtınız xeyir, cənab Prezident. Xahiş edirəm deyin, yeni sülh barışı, bu yeni atəşkəs qüvvədə olacaqmı? Səhv etmirəmsə, bu, artıq üçüncü atəşkəsdir.**

– Hər şey Ermənistən özünü necə aparacağından asılı olacaq. Ona görə ki, ilk iki atəşkəs məhz Ermənistən tərəfindən pozulub. Humanitar müləhizlərlə əsaslanan birinci atəşkəsdən sonra 24 saat ərzində Ermənistən atəşkəsi pozdu. Özü də vəhşicəsinə, gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmaqla. Birinci atəşlər nöticəsində 10 nəfər həlak oldu, xeyli insan yaralandı. Sonra onlar daha bir dəfə, yenə gecə vaxtı Gəncəyə zərbə endirdilər. Bu dəfə qurbanların sayı daha çox oldu. Ona görə də biz cavab verməyə məcbur idik.

İkinci atəşkəs göldükdə isə bizdə atəşkəsin Ermənistən tərəfinin pozulmasının xronologiyası var. Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08.<sup>00</sup>-dan yəni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10.<sup>00</sup>-dır. Saat 8-dən toxumon 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacaqıq.

– **Cənab Prezident, sentyabrın axırlarında Sizin hərbi amaliyyatlara başlamağınızı, əslində, nə səbəb olmuşdu? Nə üçün belə oldu?**

– Bu, siyasi və hərbi xarakterli hadisələrin gedisi ilə bağlıdır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistən danışıqlar prosesini hər vəsitə ilə pozmaq istəyirdi. Ermənistən yeni hökuməti dəfələrlə bəyan etmişdi ki, baza prinsipləri ondan ötrü qəbul edilməzdür, o, işğal edil-

mış ərazilərin bircə qarşısını belə qaytarmağa hazırlaşmış. Bu isə baza prinsiplərinə ziddir. Baş nazir bəyan edirdi ki, Azərbaycan danişqları Ermənistan ilə deyil, qondarma "Dağlıq Qarabağın" rəhbərləri ilə aparmalıdır. Bu, ham bizim üçün, ham də ATƏT-in Minsk qrupu üçün qabuledilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Bununla o, danişqlar prosesini tamamilə pozmuş oldu. Son bir ilədə praktiki olaraq, danişqlar aparılmışdır və Ermənistan bunun təqsirini bizim üzərimizə yoxmaq üçün üç dəfə təxribat cəhdini göstərdi – iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu. Onlar yəqin düşünürdülər ki, bizi dəfə də təmkin göstəracıyik, lakin belə olmadı. Biz onlara elə cavab verdik ki, indi onlara təəssüflənlərdir.

– Elə isə Siz öz hərbi əmaliyyatlarınızı hansı şartları daxilində dayandırmağa razı olacaqsınız? Siz dəfələrlə demisiniz ki, Ermənistan tərəfindən konstruktiv yanaşma zoruridir. Konstruktiv yanaşma necə olmalıdır?

– Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayatının ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur. Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə asaslanır, həmin qətnamələr də praktiki olaraq, buna tələb edir. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarşısını belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bize qarşı tacavüz həyatı keçiriləndə, bu, albəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işgal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağ, o cümlədən Şuşaya qaytacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik.

– Cənab Prezident, bir məsələ çox mübahisəlidir. Bəzi ölkələr, təkcə Ermənistan deyil, o cümlədən Fransa da Sizi və Türkiyəni Suriyadan minlərlə muzulmanneden Türkiyədən keçməklə Qarabağa göndərilməsində ittiham edirlər. Siz bu cür ittihamlara necə cavab verərsiniz, Azərbaycan ərazisində türkiyalı döyüşüllərin və

Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittihamlara Siz necə cavab verərsiniz?

– Mən bu suala bir neçə dəfə cavab vermişəm, bir də cavab verərəm. Əvvələn, biza bu cür əsərsiz ittihamları cəmi iki ölkə təqdim edib – Fransa və Rusiya. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Koşfiyyət İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dördələr sonra biza bu cür ittihamları təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, biza heç bir dəlil, heç bir sübut təqdim edilməyib. Üstəlik, ilk dəfədir deyirəm, mən Fransa tərəfə müvaciət etmişəm ki, müvafiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, səhbət etsinlər və biza sübutlar təqdim etsinlər. Biza heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunsayıdır. Bütün bunlar Azərbaycana qara yamaq cəhdidir. Mən təssəfliyərim ki, bu cür əsərsiz ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdır. Axi, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmir. Axi, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işgal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən golur. Buna görə biz bu insusniyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbarlıq elan edərik. Yeri galmışkan, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtəndir. Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərafəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axi, biz demirik ki, Ermənistanda Rusiymanın neçə MiG-29, Su-30 təyyarəsi var. Axi, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiymanın 5 minlik qoşunu var və bizdə olan məlumatla görə oradan vaxtaşırı olaraq Ermənistən silahlı qüvvələrinə təchizat göndərilir və bizim baramızdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə taklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar.

– Cənab Prezident, sonuncu sual bu və ya digər dərəcədə biziñ ölkəyə – İtaliyaya da aiddir. Siz yəqin bilirsiniz ki, Avropada ərazi mübahisələrinin və ya regional separatizmin dinc yolla ni-

**zamlanmasına dair çoxlu uğurlu nümunələr var. Belə nümunələr-dən biri bizdə – İtaliyadadır.** Bu, Alto-Adice (Ziyutirol) regionudur. Siza elə gəlmirmi ki, İtalya Qarabağın statusunun hall edilməsi üçün öz təcrübəsi ilə konkret kömək edə bilsərdi. Xüsusun ona görə ki, İtalya həm Sizini, həm də Ermənistandanla çox səmimi, six, güclü siyasi, mədəni əlaqələrə malikdir.

– Bəli, mən hesab edirəm ki, İtalya münəaqışının nizamlanması işində çox mühüm rol oynaya bilər. Qeyd etməliyəm ki, Minsk qrupu yaradılan vaxt, çoxdan, təqribən 30 il bundan əvvəl bu Minsk qrupunun rəhbəri məhz İtalya nümayəndəsi, italyanlı diplomat idı. Bu, həmsədrələr təsisatı yaradılannan əvvəl idi. Həmsədrələr təsisatı yaradılan dan sonra Minsk qrupu, əslində, ölkələr qrupu kimi heç bir fəaliyyət göstərməyib, cünki həmsədrələr bu fəaliyyəti özlərinin inhişarına götürüb'lər. Bunun nəyə gotirib çıxardığını görürük. 28 il ərzində heç bir irəliyiş olmayıb, heç bir nəticə yoxdur, yalnız vədlər, yalnız bürokratik prosedurlar var və bu gün biza belə golir ki, əslində, həmsədrələrin fəaliyyəti münəaqışının hallinə deyil, onun dondurulmasına yönəlmüşdi. İtaliyada mövcud olan modelə goldidəs isə biz onu öyrənmişik. Biz Aland adaları modelini, muxtar qurumların digər uğurları təcrübələrini də öyrənmişik. Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli dövlətdir. Yəqin siz bilirsınız, Ermanistanda şəhərinin 99 faizi ermənlərdir. Buna görə çox müsbət olan bu özüntüdərə təcrübəsi bizim halda da tətbiq edilə bilərdi. Yeri gəlməşkən, mənim bildiyimə görə 1990-ci illərin ortalarında bu cür təkliflər olub. Hətta qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, politoloqlardan ibarət qruplar sizin ölkəyə də, haqqında dənişdiğiniz regionda, Aland adalarına da safər edirdilər. Lakin Ermanistan bunu həmişə qəti surətdə redd edirdi. Onlar hesab edirdilər ki, dünyanın aparıcı ölkələrinin hərbi, siyasi, iqtisadi dəstəyinə güvənərkən bizim əraziləri əbədi işğal edə biləcəklər, lakin onlar kobud səhv edirdilər. Bu gün biz özümüzün haqlı olmağımızı döyüş meydanında sübut edirik. Biz BMT Təhlükəsizlik Şurasının qənamalarını hayatı keçiririk və beynəlxalq hüquq bərpa edirik.

– **Cənab Prezident, an sonuncu sual: bir ildən sonra biz bu münəaqışda hansı səviyyədə olacaqıq? Münəaqışın həlli olacaq mı? Yoxsa bu, münəaqışın həlli olacaq?**

– Bilirsiniz, bu bir ay arzında mən, demək olar ki, hər gün xarici kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ünsiyyətdə oluram

və Azərbaycan xalqına öz müraciətlərimdə bizim mövqeyimizi həmişə dəqiqlişər edirəm. Biz Qarabağ regionunun, – təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, cünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, – geleceyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayış ermənilərin dinc yanaşı yaşayacaqları firavonlaşan, dinc bir ərazi kimi görürük. Bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, tərəflərin qarşılıqlı xoş məramı olsa buna nail olmaq mümkündür. Ona görə ki, axı, bi gün Bakıda və Azərbaycanın digər şəhərlərində minlərlə erməni yaşayır. Həm Rusiyada, həm də Gürcüstəndə azərbaycanlılar və ermənilər biznesə malikdirlər, qarşıçı ailələr var. Buna görə də düşünürəm ki, barışqı mümkündür, sadəcə, Ermənistən rəhbərliyi işgalçı siyasetdən imtina etməlidir. Əgər belə olsə biz öz investisiyalarımızla və ölkənin yenidən qurulması üzrə təcərübəmizlə bu regionu dünyadanın ən firavan regionlarından birləşdirəcəvər bilərik. Lakin bundan ötrü mühəharibənin nəticələri aradan qaldırılmalıdır. İşgal aradan qaldırılmalıdır, azərbaycanlılar əsrlər boyu yaşadıqları torpaqlara qayıtmalı və erməni əhalisi ilə qonşuluğda, razılıq şəraitində yaşamasılmalıdır. Bu, asan olmayıcaq, buna vaxt lazım gələcək. Lakin Avropanın ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik – bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər. Lakin bu, daim yaddaşa yer tutmamalı, nifrat doğurmamalıdır. Ermani ideoloqları bu gün bunulna məşğuldurlar. Xoş məram göstəriləməlidir. Əgər belə olsa, mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracaqıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracaqıq. Ya dinc yolla, ya da mühəharibə yolu ilə, lakin qaytaracaqıq. Buna görə düşünürəm ki, Ermənistən rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır.

– **Cənab Prezident, çox sağ olun və italyanlar demişkən, bono fortuno.**

– Siz də sağ olun. Təşəkkür edirəm.

– **Xudahafiz.**

– Xudahafiz.

<https://president.az/articles/44514>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN İTERFAKS AGENTLİYİNƏ MÜSAHİBƏ VERİB

28 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusyanın "İterfaks" agentliyinə müsahibə verib.

– Cənab Prezident, sağ olun ki, gərgin iş qrafikinizdə bizim agentliyimizə müsahibə üçün vaxt tapmışınız. Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda əks-hücumu başlamasının dünən düz bir ayı tamam oldu. Siz ötən ayı münaqişənin hərbi-siyasi nizamlanması baxımından necə qiymətləndirirsiniz?

– Azərbaycan Ordusu döyük meydanında özünün üstünlüyünü sübut etdi. İşgal edilmiş ərazilərin xeyli hissisi bu bir ay ərzində azad olundu. Erməni tərəfindən təqribən 30 il ərzində işgal olunmuş torpaqlarda möhkəmləndirilmiş rayonlar yaratmasına nəzəralsaq, orada bir neçə müdafiə xətti var idi. Ərazinin rəleyifi da erməni tərəfi üçün daha əlverişlidir, çünki ora dağlıq ərazidir və bizim hərbi qulluqqular əks-hücum əməliyyatlarını həyata keçirərkən həm mühəndis qurğularını, həm də dağlıq rəleyifi adamları olurdu. Buna görə də bütün bu amillər nəzərə alınmaqla, ölkəmizin ərazilərinin xeyli hissisi bir ay ərzində azad edildi və bu, göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyük qabiliyyətinə malik ordulardan biri hesab edilənənə abəs deyildi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğül olan qurumların vaxtaşırı dərc etdiyi reytinglərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyük qabiliyyəti, ən başlıcası mənəvi döyük ruhu, albəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhdənən bizim uğurumuza kömək edib. Biz Füzül, Cəbrayı, Zəngilan, Qubadlı şəhərlərini, Xocavənd rayonunun bir hissəsinə azad etmişik. Azərbaycan Ordusunun uğurlu faaliyyəti, uğurla irəliləməsi davam edir. Bu bir ay ərzində mən dəfələrlə demişəm ki, biz bu münaqişənin nizamlanmasının hərbi mərhələdən siyasi mərhələyə keçməsini istəyirik. Lakin təəssüf ki, er-

məni tərəfi ataşkas rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, bizim azad etdiyimiz əraziləri yenidən işgal etməyə cəhd göstərək qarşışdırmanın davam etməyə doğru yönəldir. Buna görə sizin sualınızda bir daha cavab verirəm – hərbi-siyasi nizamlama yeganə mümkin yoldur. Biz istərdik ki, hərbi faza danışıqlar masası arxasında başa çatsın, Azərbaycan ərazilərinin bundan sonra da işğaldan azad olunması məsələləri həll edilsin.

– Cənab Prezident, Siz artıq qeyd etdiniz ki, Bakı hərbi fəzəni maksimum tez bir müddətdə başa çatdırmaqdə maraqlıdır. Sizin fikrinizə, hazırda hərbi fəza nə qədər uzun müddət davam edə bilər və Bakı yalnız Dağlıq Qarabağın ətrafindakı yeddi rayonla kifayətlənməyə hazırlırmı?

– Bu ay ərzində man Azərbaycan xalqına müraciətlərimdə, habələ çoxsaylı müsahibələrimdə dəfələrlə demişəm ki, biz istənilen anda, günün bu gün dayanmağa hazırlıq. Lakin bunun üçün erməni tərəfi işgal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir. Buna görə də hərbi qarşışdırmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır. Artıq dediyim kimi, onların bizim torpaqlarımızı yenidən işgal altına qaytarmaq üçün göstərdiyi daimi cəhdələr fiaskoya uğrayıb. Düşünürəm ki, onların hərbi yolla heç nəyə nail olmayıcaqlarını anlamaları üçün bu, kifayətdir. Lakin təəssüf ki, onlar dediyim kimi, ataşkas rejimini artıq üç dəfə kobud şəkildə pozmaqla siyasi müstəvədə qeyri-konstruktiv yanaşma nümayiş etdirirlər. Bunu nazərə alaraq biz, albəttə, gələcək fəaliyyətimizi planlaşdıracaqıq. İşgal edilmiş ərazilər məsələsinə gəldikdə, şübhəsiz, azərbaycanlılar əvvəl yaşadıqları bütün işgal olunmuş ərazilərə qayitmalıdır. Menim yanaşmam həmişə belə olub. Azərbaycanlıları təkə Dağlıq Qarabağın hüdudlarından kənarda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işgal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilər, torpaqlara qayitmalıdır – ilk növbədə, Şuşaya, Xankəndiyə və azərbaycanlıları əsrlərboyu maskullaşlığı digər torpaqlara. Mən onu da demişəm ki, nizamlama barədə bizim təsəvvürümüz Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin birgə yaşamasından ibarətdir. Tarixən iş elə götrib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini biz hamımız bilirik. Lakin iş belə

götürür. Onlar 200 ildir orada yaşıyorlar. Erməni əhalinin bundan sonra da orada yaşaması barədə bizim heç bir planımız yoxdur. Öksinə, mon həmişə demişəm ki, Azərbaycanda erməni millətindən olan minlərlə vətəndaş yaşıyır. Qonşu ölkələrdə də ermənilər və azərbaycanlılar birgə yaşıyır və öz aralarında yaxşı dolanırlar. Bu, Dağlıq Qarabağda niyə mümkün olmasın? Bizim təsəvvürümüz belədir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayitmalıdır. Erməni əhali də həmin torpaqda yaşamalıdır, özü də məhrəban qonşulq şəraitində. Biz mühərabənin vurduğu yaraları sağaltmağa çalışacaqıq.

— Yəni belə çıxı ki, erməni hərbçilər işgal edilmiş bütün ərazilərdən çıxarılmayınca Bakı dayanmayacaq.

— Biz Ermanistan tərəfindən onların yüksək rəhbərliyinin şəxsinə öhdəlik almışlıq ki, qoşunları işgal olunmuş ərazilərdən çıxaraçaqlar. Hələlik biz buna eşitməmişik. Erməni rəhbərliyindən bu cür öhdəlik alınandan və bu, ATƏT-in Minsk qrupunun hamşədləri tərəfindən təsdiq ediləndən dərhal sonra biz hərbi əməliyyatları dayandırmağa hazırlıq. Bu şərtlə ki, erməni tərəfi də onları dayandırsın. Çünkü atəşkəs üç dəfə pozulub və hər üçü erməni tərəfin təqsiri üzündən baş verib. Bilirsiniz ki, dünən kasetli raketlərlə atəşlər nəticəsində Bərdədə dörd dinc vətəndaş, o cümlədən 7 yaşlı qız həlak olub. Bərdə münəqişə zonası deyil. Yəni bu, Vəsiqətənda razılıdırılmış atəşkəsin kobud şəkildə pozulmasıdır. Bundan əvvəl Moskvada razılıdırılmış atəşkəs elə ertesi gün ermənilər tərəfindən Ermanistan ərazisindən Gəncəyə ballistik raket atılması yolu ilə pozuldu. Bunun nəticəsində 10 nəfər həlak oldu. Gəncəyə ballistik raketlərlə ikinci hücum nəticəsində bu dinc şəhərdə daha çox, ümumiyyətdə isə 30-a yaxın insan həlak oldu. Ona görə də atəşkəs riayət edilməməsi bizim təqsirimiz deyil. Buna görə erməni tərəfi indiya qədər işgal altında saxladıqları ərazilərdən çıxaraçaqları barədə öhdəlik götürməlidir. Buraya Ağdam rayonunun bir hissəsi, Laçın rayonu bütünlükə və Kəlbəcər rayonunun bir hissəsi daxildir. Təbii ki, o halda biz siyasi nizamlamaya keçməyə hazırlıq. Siyasi nizamlama çox aspektləri əhatə edəcək. Baza prinsipləri bizim tərəfimizdən qəbul edilib, ermənilər tərəfindən rədd edilib. Lakin Ermanistanın baş nazirinin dünənki təcavüzkar bəyanatı onu göstərir ki, onlar vasitəcilərə bir söz deyir, özləri isə tamam başqa iş görürler.

— Cənab Prezident, Siz yerində qeyd etdiniz ki, Bakı baza prinsiplərinə əsasən sadıqdır. Bu prinsiplərin birinci bəndi Dağlıq

Qarabağ ətrafindakı beş rayonun azad edilməsi barədə idi. Lakin hazırda beş rayondan dördü bilavasita Azərbaycan Ordusu tərəfindən, demək olar ki, azad edilib. Belə çıxır ki, minimum baza prinsipləri ya aktual deyil, ya da onlara müyyəyen düzəliş edilməsinə ehtiyac var.

— Bu, yenə də erməni tərəfin davranışından asılı olacaq. Bilirsiniz ki, sabah Cenevrədə Azərbaycanın və Ermənistən Xarici İşlər nazirləri arasında danışıqlar olmalıdır. Erməni tərəfin baza prinsiplərinə nə dərəcədə sadıq olduğunu orada görəcəyik. Bundan sonra biz həmin prinsiplərin hazırda nə dərəcədə aktual olub-olmadığını artıq özümüz qiymətləndirəcəyik. Hərçənd, bu bir ay ərzində mən dəfələrlə bayan etmişəm ki, Azərbaycan bütövlükdə bu prinsipləri qəbul edib, əlbəttə, orada biz qane etməyən müyyəyen məsqamlar var. Birinci mərhələdə bu rayonun qaytarılmasının nəzərdə tutulmasına göldükə isə, əlbəttə, indi bu, artıq aktual deyil. Ona görə ki, baza prinsiplərində ərazilərin qaytarılmasının növbəliyi müyyəyen edilmişdi. Birinci mərhələdə beş rayon, Kəlbəcər və Laçın rayonları ikinci mərhələdə. Sonra isə artıq azərbaycanlıların Dağlıq Qarabağ ərazisini qaytarılması. Prinsip etibarilə, bütün macburı köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması. Buna görə də biz birinci mərhələni praktiki olaraq başa çatdırmışıq. Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadıq olduğunu bildirəsə, biz dərhal hazırda işğal altında olan Laçın, Kəlbəcər rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacaqı. Beləliklə, biz müyyəyen dərəcədə vasitəcilərin də işlərini asanlaşdıracaqıq. Ona görə ki, müümü bəndlərdən biri artıq həyata keçiriləcək və bizim hansısa ikinci mərhələni gözlöyimiz lazıim olmayıacaq. O mərhələ dərhal başlamalıdır. Əgər biz siyasi nizamlama barədə razılıqla gəlsək, erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır.

— Siz artıq XİN rəhbərlərinin sabahki görüşü mövzusuna toxundunuz, bütövlükdə Bakının gözləntilərini təsvir etdiniz. Lakin dəqiqləşdirmək istərdim, hər halda, Bakı güman edir ki, erməni tərəfi konstruktivlik nümayiş etdirəcək və danışıqlar mücərrəd, uzun-uzadı deyil, daha konkret xarakter daşıyacaq.

— Düşünürəm ki, bəli, hər halda, biz buna ümidi edirik. Hərçənd, erməni tərəfin aqressiv davranışını və onların beynəlxalq hüquq kubud

şekilde pozması, Cenevre konvensiyalarını pozması ve hərbi cinayətlər törətməsi, əlbəttə, onların nizamlama məsələsini konkret müzakirə etməyə hazırlaşmasından xəbor vermir. Ona görə ki, dinc şəhərlərə kasetli raketlərlə və döydür sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atışları nəticəsində bizim 69 dinc vətəndaşımız həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması. Lakin, eyni zamanda, düşündürəm, döydür meydanında Ermanistanı mağlub etməyimiz hər halda onlardan ötrü ciddi siqnal olmalıdır ki, onlar daha imitasiya fəaliyyəti apara, bizi, Minsk qrupunun həmsədrələrini aldı, mahiyyət etibarilə məsələnin konkret müzakirəsindən yaxa qurtara bilməzlər. Danışıqlar prosesinə gəldikdə isə, son bir il ərzində, hətta bir ildən də çox müddətdə praktiki olaraq bu proses aparılmayıb. Bu, 1994-cü il atəşkəs anından sonra ilk dəfə idi. Ona görə ki, o vaxtdan bari danışıqlar prosesi müxtəlif intensivliklə gedir, tərafları baza prinsiplərinin bəndlərini razılaşdırırlar. Axi, bu prinsiplər göydən düşməyi. Bu prinsiplər Minsk qrupu tərəfindən, onun həmsədrələri tərəfindən taklif edilmiş və münaqişə tərəfləri onları razılaşdırılmışdır. Əlbəttə, proses long gedirdi, lakin ümumiyyətlə, müəyyən tərəqqi vardı. Amma Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra birinci ildə onlar biza və bildiyimən görə vasitəçilərə da vodlər verirdilər, ikinci ildə isə artıq açıq şəkildə özlərinin əsl niyyətlərini nümayiş etdirdilər ki, onlar birçə qarış belə torpaq verməyəcəklər və üstəlik, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdilər. Yeri gəlməskən, bu sözləri onların müdafiə naziri deyib. Hazırda o, müdafiə naziri kimi ham öz xalqının, həm də dünya ictimaiyyətinin nəzarəndə təmamilə hörmətdən düşüb. Mən təcəccüblənirəm, necə olub ki, belə alçaldıcı mağlubiyyətdən sonra o, inidiy qədər istəfa verməyi.

— Cənab Prezident, Siz qeyd etdiniz ki, Ermənistandan baş naziri son vaxtlar çox davakar bəyanatlar verir, bəyanatların ritorikasının özü davakardır. Lakin bütövlükdə, onun sonuncu bir neçə bəyanatını izləsək, əvvəlcə o deyirdi ki, bu münaqişənin diplomatik nizamlanması yolu yoxdur. İki gün bundan əvvəl deyib ki, Ermənistən agrılı güzəştərlə hazırlanmalıdır. Lakin dünən ritorika dəyişdi, Sizin dediyiniz kimi, daha davakar oldu. Siz necə hesab edirsiniz, bu, nə ilə bağlıdır?

— Bunu şərh etmək manım üçün çətindir. Yəqin ki, Ermənistandan baş nazirinin başına nələr gəldiyini qiymətləndirməkdən özümü saxla-

yacağam. Yəqin ki, bu cür hərbi mağlubiyyət onun vəziyyətinə təsir göstərib. Əks halda, bu cür qeyri-ardiciliği necə izah etmək olar. Axi, bu qeyri-ardicil bəyanatlar və hərəkatlər, ilk növbədə, ölkənin rəhbəri kimi onun özü üçün tamamilə irrasional və zorarlı, həm də onun ölçüsündən təhlükəli və zərərlidir. Coxşular sual verir, bu hərbi toqquşmalar nə üçün məhdidi işlədi? Nə üçün avval olmadı? Hətta Azərbaycana qərəzlə münasibət bəsləyənlər və Ermənistənə açıq dəstəkləyənlər da özlərinə bu suali verməyə məcburdurlar. Axi, 1994-cü il atəşkəs anından 26 il keçib. Bütün bu illər ərzində toqquşmalar olub, qurbanlar olub, lakin belə miqyasda olmayıb. Birdən-birə nə baş verib? Axi, Azərbaycanda heç nə dəyişməyib. Mən 17 il nizamlamaya dair danışıqlar aparmışam. Ermənistənən əvvəlki iki prezidenti ilə biz baza prinsiplərinin razılaşdırılması üzrə kifayət qədər ciddi yol keçmişik. Buna görə də obyektiv müşahidəçilər aydındır ki, təqsir bizdə deyil, təqsir Ermənistənən baş nazirinin bu cür qeyri-adekvat, irrasional, təhlükəli davranışlarındanadır. Ermənistənən əvvəlki rəhbərlərindən heç biri Azərbaycan xalqının ünvanına bu cür təhəqiqimiz çıxışları özüna rəva görürdü. Onların heç biri cinayətkar Dağılıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiya təşkil etməyi özüne rəva görmürdü. Onların heç biri Cenevre Konvensiyasını nümayişkarana şəkildə pozmaqla loygalanınır, Livan ermanılılarının Dağılıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılmasını nümayiş etdirmirdi. Onların heç biri qondarma “Dağılıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürməyə hazırlaşmışdır və sair və iləxir. Yəni bütün bunlar baş nazir Paşinyanın düşünülmüş və təhlükəli fəaliyyətinin nüticələridir. Onun ölkə daxilişində bəyanatlarını şərh etməyəcəyəm. Lakin onun nizamlaşdırma ilə bağlı məsələlərdə etdikləri Ermənistən üçün çox təhlükəlidir. Bu gün Ermənistən bunu aydın görür. Buna görə düşündürəm ki, Minsk qrupunun həmsədrələri sabah Ermənistən xarici işlər nazirinin karşısındakı məsələni dəqiq qoymalıdır. Başa düşürəm, o, çətin vəziyyətdədir. O, öz rəhbərinin qeyri-adekvat davranışına görə cavab verəməli olur. Həqiqətən o, acınaqlı vəziyyətdədir. O, necəsə vəziyyətdən çıxmış, sizin qeyd etdiyiniz kimi, bu qeyri-ardicil hərəkatləri izah etməli olacaq. Paşinyan gah agrılı güzəştərlərə danişir, gah deyir ki, məsələnin diplomatik həlli yoxdur, sonra deyir ki, kompromiss getməyi hazırlır, daha sonra deyir ki, Qarabağı axura qədər müdafiə edəcək, gah deyir ki, Qarabağ Ermənistəndir, sonra deyirdi ki, biz danışıqları

Dağılıq Qarabağla aparmalıydıq. Yəni bir-birini tamamilə qarşılıqlı istisna edən qeyri-adək vətən palitrası. Buna görə də düşünürəm ki, sabah bu məsələrin çoxu aydınlaşacaq.

– Siz artıq Minsk qrupunun fəaliyyətinə toxundunuz. Mən belə bir aspekti dəqiqləşdirmək istərdim. Siz Azərbaycan xalqına sonunca müraciətinizdə vasitəçilər onların faktiki fəaliyyətsizliyinə görə kifayat qədr sərt tənqid etdiniz. Bu, o deməkdir ki, Bakı Minsk qrupunun formatının dəyişdirilməsində israr edəcək? Bunu nə üçün soruşuram? Ötən həftə Prezident Putin Minsk qrupunun formatına yenidən baxılmasının mümkünüyüünü istisna etməyib.

– Bu bir ay ərzində mən Minsk qrupunun fəaliyyəti barədə dəfələrlə danışmışım və Azərbaycan xalqına müraciətimdə dediklərim əsl həqiqətdir. Axi, hər bir struktur, necə adlanmasından, kimlərdən ibarət olmasından asılı olmayıaraq, əgər qarşısına qoyulmuş məsələni yerinə yetirmirsə, özünün səmərəsiz olduğunu etiraf etməlidir. Axi, qarşıya qoyulmuş vazifa yerinə yetirilməyib. Hərçənd, mən özümün bəzi müsahibələrimdə deməşim ki, Minsk qrupu tərəfindən nizamlamaya yönəlmış cəhdləri tamamilə inkar edə bilmərəm. Ona görə ki, hər halda baza prinsipləri Minsk qrupu tərəfindən işlənən hazırlamışdır. Onlar işlayırdılar, variantları təklif edirdi. Təkliflərin baziləri ilə biz razılaşmırıq, baziləri ilə erməni tərəfi razılaşmırıq. Yəni bu proses Paşinyan Ermenistanda hakimiyyətə gələnədək davam etdi. Lakin səmərəlik, nəticəlilik baxımından, əlbəttə, Minsk qrupu özünü doğrultmadı. Mən həmsəndlərin fəaliyyətini nəzərdə tuturam. Özü də əgər Minsk qrupunun həmsəndləri hansı başqa ölkələr olsayıdı, bunu hələ onunlu izah etmək olardı ki, o ölkələrin dünyaya kifayat qədr təsir qüvvəsi yoxdur, hətta BMT Təhlükəsizlik Şurasının onların özüllərinin qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayat qədr nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsəndləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Qrupun tərkibi məsələsinə göldikdə, mən bu barədə artıq deməşim ki, Minsk qrupu 1992-ci ildə yaranıb. Onun necə yaradıldığını bilmirəm. Üzvlərin seçilməsinin hansı prinsiplərə əsaslanması da mənə məlum deyil. Ancaq mən onu da deməşim ki, əgər bu gün biz hansısa temas qrupu yaratısaydım, onun tərkibi, əlbəttə, tamam başqa olardı. Orada

regionda öz mövqeləri olan, potensialı olan, dünyada nüfuzu malik olan ölkələr olardı. Əlbəttə, düşünürəm ki, hazırda hömsədr olan ölkələr də bəlkə qala biliordu. Lakin bu sual, əlbəttə, mənə aid deyil. Ona görə ki, Minsk qrupunun və onun həmsəndlərinin formallaşması mexanizmiz və proseduru ATƏT-in səlahiyyətlərinə aiddir. Mən hesab edirəm ki, münəqışəni nizamlamaq üçün biz formal məsələlərdən yapışmamalıyıq. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxməq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Fikrime, Prezident Putin bu barədə danışan da yaqın ki, o da bunları nəzərdə tuturdu.

– Yeri gəlmişkən, bəzi ekspertlər bununla əlaqədər 2+2 formuluనu təklif edirlər. Bu formul, belə deyək, rəsmi Bakı üçün nə dərəcədə məqbuludur?

– İki tərəf Ermənistan və Azərbaycandır. Bəs o biri iki tərəf kimlədir?

#### – **Türkiyə və Rusiya.**

– Bu, bizim üçün məqbul oları. Ona görə ki, həm Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə six qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı əməkdaşlıq potensialı var. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Bunu Suriyada da, Liviyada da, beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı məsələlərin hallində də görürük. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr də öz yerində. Əvvəllər, hala bu münəqışa keşkinləşən qədər mən hər zaman deyirdim ki, biz Türkiyə ilə Rusiyadan yaxınlaşmasını həmişə alqışlamışq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Erməni separatizminin və ekstremizminin bizdən ötrü, – təkcə bizdən ötrü deyil, regiondan ötrü, – əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağılıq Qarabağ münəqışının siyasi yolla nizamlanmasını süratləndirə bilərdi.

– Cənab Prezident, Siz dəfələrlə demisiniz ki, münəqışının nizamlanmasında irəliləyiş olması üçün vasitəçilər Ermənistana qarşı hansısa formada sanksiyalar tətbiq etməlidirlər. Sizin fikrinizə, bu sanksiyalar nədən ibarət ola bilər?

— Bəli, siz haqlısınız. Mən bu barədə danışmışam. Özü də təkcə indi yox. Mən bu barədə çoxdan danışram. Lakin təsəssüf ki, mənim çəqışlarım cavabsız qalır. Hansı sanksiyalar tətbiq edilsə bilərdi? O sanksiyalar ki, Ermənistani BMT Toħlīkəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işgal edilmiş ərazilərdən qoşunları çıxarımaq məcbur etsinlər. Məsələn, İraq Küveyti işgal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Axi, beynəlxalq hüquq baxımdan toxumın eyni hadisə baş verib. Küveytin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işgal edilmişdi, hərbçi cinayətlər tərəfdiləndi, etnik tomləzəmə aparılmışdı. Yalnız dünya birliyinin vaxtında reaksiya verması nticasında bu işgal dayandırıldı, özü də qısa vaxtda. Daha sonra İraqa iqtisadi sanksiyalar tətbiq edildi, silah satışına embargo qoyuldu, İraqın ərzisini uçuşların qadağan edildiyi zonaya əvvəlində, insanlıq qarşı cinayətlər törətmis hərbçi canilər möhkəməyə calb edildi, mühakimə olundu. Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sanksiyaların biri tətbiq olunsa idi, münəaqışə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaların tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Çox ehtimal ki, belə bir mövqeyə üstünlük verilirdi — təki vəziyyət daha da kəskinlaşməsin, gəlin hər şeyi olduğu kimi saxlayaq.

#### — Münəaqışa donduruldu?

— Əlbəttə, donduruldu. Hərçənd hamı başa düşürdü ki, bu, əbədi davam edə bilməz. Hamı bunu hələ 10 il əvvəl başa düşürdü. Rusiya, ABŞ və Fransa prezidentləri bayanatlarla çıxış ediblər, özü də dəfələrlə. Onlar aydın şəkildə deyirdilər ki, status-kvo qəbuləldilməzdir. Yaxşı, biz bunu alqışladıq. Yadimdadır, bu, bizdə bəyənildi və mən də bunu şərh etdim. Bəs sonra nə oldu? Sonra bu tezisdən tədricən uzaqlaşmağa başladılar, onu artikulyasiya etmadılar və yeni tezis fikirləşib tapıldılar ki, status-kvo davamlı deyil. Axi, bunlar tamamilə fərqli məsələlərdir. Axi, biz bunu gözəl başa düşürük. Deməli, həmsədr ölkələr Ermənistana hətta hər hansı siyasi təzyiq göstərmək cəhdindən da geri çəkildilər. Status-kvonun davamlı olmadığını hamı bilirdi. Son hadisələr də bunu göstərdi. Buna görə bir daha deyirəm, münəaqışını tezliklə həll etmək üçün, — hələ gec deyil, — sanksiyalar lazımdır. Düşünürəm ki, həmsədr ölkələr təcavüzkar işgal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilsə biləcəyi barədə ciddi fikirləşməlidirlər.

— Siz necə hesab edirsiniz, bir ay davam edən hərbi faza müddətindən həmsədr ölkələr bitərəfliyi tam qoruyub saxlaya bilələrmi?

— Bilirsinizmə, mən bu barədə öz mülahizələrimi bildirmişəm və demisəm ki, əlbəttə, hər bir ölkənin, o cümlədən Azərbaycanın da öz xarici siyaset prioritetləri ola bilər. Biz bəzi ölkələrlə dəha six münasibətdəyik, bəzilər ilə münasibətlərimiz o qədər də six deyil, bəzə ölkələrlə münasibətlərimiz tarixi amillərə, başqaları ilə münasibətlərimiz dəha praqmatik amillərə əsaslanır. Buna görə də həmsədr ölkələrdə çox strukturlaşdırılmış və fəal erməni icmalarının mövcud olmasına biz həmişə anlaşılıq münasibət bəsləmişik. Amerikada da, Fransada da, Rusiyada da. Biz hətta bu vəziyyəti təhlil edəndə onlarıq qarşılara qəbuluna dəha çox harada təsir etmək imkanımı müəyyənəldirməkdə çətinlik çəkirik. Buna görə biz homin amili həmişə nəzərə almışq və indi də nəzərən alırıq. Birinci mərhələdə, hərbçi toqqışmaların ilk günlərində bəzi sapmalar bizzət bitərəfliyə şübhə oyadırdı, indi isə dütənürəm ki, bütün bunlar qaydaya düşüb. Həmsədr ölkələrin ali rəhbərliyi ilə monitör əlaqlərim, habelə əminəm, — Azərbaycanın aldığı beynəlxalq dəstək, — indi gördüyüümüz bitərəfliyə götürüb çıxarıb. Bir dəyirəm, kimin ürəyində nə varsa, bu, bizim işimiz deyil. Lakin beynəlxalq hüququn normalarına və bitərəfliyə riayət edilməsi baxımdan, əlbəttə, vəsitiylər buna əməl etməlidirlər. Əks halda onlar, sadəcə, vəsiti olmaq imkanını itirərlər.

#### — Nizamlamaya qərəzsiz yanaşmalıdırular.

— Tamamilə doğrudur. Ona görə ki, vəsitiyi qərəzsiz olmalıdır. O, emosiyalarını evdə qoymalı, ya da ikitorəli formatı tərk etməli, nizamlama çərçivəsində isə ona ATƏT-in verdiyi mandati və münaqişəni Azərbaycanın və ya Ermənistən istəyinə uyğun şəkildə deyil, beynəlxalq hüququn tələb etdiyi qaydada nizamlamaq arzusunu əsas götürməlidir.

— Siz nisbotən yaxın vaxtlarda bəyan etmisiniz ki, Dağlıq Qarabağda heç bir referendum olmayıcaq. Bu, prinsip etibarilə təzə reallıqdır. Bu, o deməkdir ki, məsələn, Azərbaycan öz mövqeyini dəyişib və ya ilkin mövqeyini bir qədər sərtləşdirib.

— Bilirsinizmə, artıq 17 ildir ki, mən bu barədə danışram, vəsitiylər də bunu bilirlər. ATƏT-in Minsk qrupunun həmsədrələri mənim mövqeyimi bilirlər. Bu illər ərzində mən neçə həmsədrin dəyişdiyini,

həmsədr qismində neçə diplomatın dəyişdiyini artıq xatırlamırıam. Lakin onlar hamisi təsdiq edə bilar, man həmişə demişəm ki, Azərbaycanın beynəlxalq məqyasda tanılmış ərazilərində heç vaxt heç bir referendum olmayıcaq. Üstəlik, əgər baza prinsiplərinə nəzər salsaq, orada da referendum sözü yoxdur. Orada iradə ifadəsi ilə bağlı, təyini-müqəddərat ilə bağlı müəyyən ifadələr var. Lakin biz həmişə demişik ki, bəli, təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyü həmin ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də indiki halda bimüsahibəmdə dediyim sözlər mənim mövqeyimi tamamilə əks etdirir, bu, sərr deyil. Təbii ki, mən indi də eyni mövqedəyəm, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimse ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsa, qoy, öz ərazisinin bir hissəsində yaratsın.

**— Cənab President, son vaxtlar Ermənistanın rəhbərləri tez-tez, bilmirəm bunu necə adlandırmaq, şəntaja başlayır, bəyan edirlər ki, əgər hərbi faza davam etsə, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini taniyacaq. Bu halda onlar özləri onu hələ indiya qədər tanımayıblar. Hələlik yalnız bəyan edirlər. Lakin bununla belə, onlar ümidiylərini itirmirlər ki, hansısa ayrı-ayrı ölkələr, beynəlxalq təşkilatlar müxtəlif ifadələrlə, xilas olmaq və sair xatirinə Dağlıq Qarabağın müstəqilliyini taniyacaqlar. Siz necə hesab edirsiniz, Yerevan tərəfindən belə tanıma nə dərəcədə gözlənilir və bu, münaqişən nizamlanmasında hansı nöticələrə gətirib çıxara bilər?**

— Sizin bu sualınız Ermənistanın indiki hakimiyyət orqanlarının qeyri-ardıcılıq və qeyri-səmimi olmasına bira daha dələlat edir. Ona görə ki, onlar özləri Dağlıq Qarabağın müstəqilliyini tanımadığı halda, istəyirlər ki, başqa ölkələr bunu etsinlər. Vəziyyət əsaslılaşcayı halda onların Dağlıq Qarabağın müstəqilliyini taniyacaqları barədə daimi şəntaj və hədələri yenə də kütü-kələk oldu. Hərbi qarşıdurma bir aydan çoxdur ki, davam edir. Bəs nə üçün onlar indiyə qədər Dağlıq Qarabağın müstəqilliyini tanımayıblar? Bunu etmək çox asandır. Qoy bəyan etsinlər ki, onu tanıyırlar. Onların siyasetinin bütün mahiyyəti də məhz bundadır. Onlar onilliklər boyu həmişə cəhd ediblər, — təəssüf ki, bəzən başqa ölkələrin arxasında gizlənməyə nail olublar, — onların problemlərini onların əvəzinə başqa ölkələr həll etsinlər. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiya-



Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi. 04.11.2020. Foto: AZERTAC.



Prezident İlham Əliyevin "BBC News" a müsahibəsi  
06.11.2020. Foto: AZERTAC.



Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şuşanın azad edilməsi münasibəti Azərbaycan xalqına Zəfər günü müjdəsini verir.  
Şəhidlər xiyabani. 08.11.2020. Foto: AZƏRTAC.



Azərbaycan Respublikasının Prezidenti, Ermanistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı.  
10.11.2020. Foto: AZƏRTAC.

niççox dərin tarixi kökləri var. Bütün tarix boyu belə olub. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, onların ucbatından neçə müharibə bas vermişini, onların başqa ölkələr üçün neçə taxribat yaratmasını görərik. Sonra isə kolluğa qaçaraq və kimlərinə arxasında gizlənlərək başqa xalqların qanının axıdılmasına və qarşısudurmanın bülənlərini gördürlər. Onların Qafqaza gəlib çıxmalarının tarixini biz çox gözəl bilirik. Qafqaz regionunda tarixən erməni etnosu olmayıb. Onlar buraya necə gəlib çıxıblar – məhz belə yolla, hiyləgərliliklə, məkrilikliliklə, necə deyərlər, iləm başqasının əli ilə tutmaq cəhdələri ilə. Onlar indi də eyni hərəkətləri edirlər. Buradan mən onlara, necə deyərlər, cavab çağırışını edirəm – Dağlıq Qarabağı tanıyın. Bu gün tanıyın. Yeri gölmüşkən, bu baradə nisbəton yaxın vaxtlarda demişəm, qoy, bu gün tanışınlar. Lakin başqa ölkələrin bunu etməsini xahiş etmək yənə da Ermanistan rəhbərliyinin qeyri-adəkvatlığından və onun siyasi savadının çox aşağı səviyyədə olmasından xəbər verir. Ona görə ki, əgər Ermanistan rəhbərliyi beynəlxalq siyasetin əsaslarından azacıq da olsa, baş çıxarsayıd, anlayardı ki, bu gün, biz Dağlıq Qarabağ ilə vahid dövlət çərçivəsində və digər beynəlxalq strukturlar çərçivəsində BMT-ya daxil olanda Azərbaycanın ərazi bütövülüyü bütün dünya tərəfindən hamiya məlum fakt kimi etiraf edilib. Axi, Qoşulmama Hərəkatı – 120 ölkə Azərbaycanın ərazi bütövülüyünü birmənəli şəkildə dəstəkləyib. Avropa İttifaqına 27 ölkə daxildir. Avropa İttifaqı ilə bizim imzaladığımız sənəddə Azərbaycanın ərazi bütövülüyü, sərhədlərin toxunulmazlığı və suverenliyi dəstəklənib. Bunlar təqribən 150 ölkə deməkdir. Buraya İsləm Əməkdaşlıq Təşkilatımı da əlavə etsək, – düzdür, orada Qoşulmama Hərəkatının üzvləri olanlar da var, olmayanlar da, – budur dünya birlüyü. Ermanistanın ucbatından, onun istəyinə görə, onun Dağlıq Qarabağı tanımaq şıltaqlığında görə Azərbaycan ilə münasibələri korlamaq, özü də, sadəcə, korlamaq deyil, deyərdim ki, bu, hər hansı ölkə ilə diplomatik münasibələri döral pozmaga gətirib çıxarıar. Kim belə addım atacaq? Sadəcə, heç kim bunu etməyəcək. Xüsusən ona görə ki, ermənilər özləri onu tanımırlar. Özü da elə bir vaxtda ki, onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən təcavüzkarıldılar. Buna görə də deyərdim ki, bu hərəkət onların növbəti ləyəqətsiz cəhdidir, yenə başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar.

– Siz çox yaxşı dediniz. Rusiya münaqişə zonasına hərbi müşahidəçilər göndərilməsinə təklif etmişdi. Baş nazir Paşinyan, prinsip etibarilə sülhməramlıların münaqişə zonasına daxil olmalarına razlaşıdı və bunların rusiyalı sülhməramlı olmasını istisna etmedi. Yəni bir növ kazus alınır: hərbi müşahidəçilər, yoxsa sülhməramlılar? Ümumiyyətlə, bu məsələ barədə rəsmi Bakının mövqeyi necədir?

– Bu bənd baza prinsiplərdə eks olunub. Lakin biz onu heç vaxt ciddi müzakirə etməmişik. Ona görə ki, sadəcə, biz həmin bəndə çatmamışq. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsində, işğalın nticələri aradan qaldırılınca, işğal edilmiş ərazilər qaytarılarda, qaçqınlar Dağılıq Qarabağ qayıdanda planlaşdırılmışdır. Bəli, erməni və azərbaycanlı olalının birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırcı qüvvələr lazımla olacaq. Lakin baza prinsiplərdə həmin qüvvələrin hansı müddətə göndəriləcəyi, onların hansı ölkələrdən olacağı barədə göstərişlər yox idi. Yəni sadəcə, ona görə ki, biz o bəndə çatmamışdıq. Biz əvvəlcə sazişin əsas bəndlərini razılışdırıldığımız idik. Ermənistəninin baş nazirinin münaqişə zonasında sülhməramlılar olmasına istədiyinə bayan etməsinə gəldikdə isə, əvvələn, bu, onun işi deyil. Ona görə ki, biz münaqişə zonası deyəndə başa düşmək lazımdır ki, bu, Azərbaycanın ərazisiidir. Əgər biz Azərbaycanla Ermənistənən sarhadında sülhməramlılardan danışırıqsa, bu, başqa məsələdir. Bəli, amma indi, mən belə başa düşürəm ki, Azərbaycan ərazisi haqqında danışırlar. Buna görə də, tabii ki, həlliçi sözü biz deməliyik, cünki bu mövzu geniş müzakirə edilməyib. Mənəcə, bu barədə danışmaq hələ tezdir. Lakin öz tərəfimdən qeyd etmək istədim ki, bu barədə danışanda, əvvələn, başa düşmək lazımdır ki, ehtimal edilən müşahidəçilərin mandati necə olacaq, onlar harada dislokasiya ediləcək. Başa düşmək lazımdır ki, təməs xətti yoxdur, buna görə də dislokasiya yerləri harada olacaq.

Ermənistən beynəlxalq hüquq pozur, atəşkəsi pozmaqdə davam edir, bizim şəhərlərimizi atəş tutur. Bu yaxınlarda "Euronews" kənarında bir reportaj verildirdi. Orada raketin necə uçması aydın görünürdü. Özü də raket hərbi mövqelərə deyil, bizim şəhərlərə üzür. Buna görə də sülhməramlılar harada yerləşəcək, onların mandati necə olacaq, şəxsi heyəti, sayı, silahları, funksiyaları nə olacaq, onların təhlükəsizliyini kim təmin edəcək? Buna görə də bütün bu məsələlərin çox

diqqətlə öyrənilməsi tələb olunur və yalnız bundan sonra deyə bilərik ki, bəli, biz buna razıyiq və ya razi deyilik. Ona görə bu sual hələ tezdir.

– Bütövlükdə, indiki vaxtda Azərbaycan, Ermənistən və Rusiya hərbiçiləri atəşkəsin monitoringinin hər hansı mexanizmini müzikərə edirlərmi?

– Keyr. İndi belə müzikərələr aparılmır.

– Siz Ermənistəninin baş naziri ilə Qarabağ barəsində danışqlar aparılması üçün Moskvaya gəlməyə hazırlısimizi və hansı şartları?

– Mən belə dəvət almamışam. Üçtərəfli görüşlərdə dəfələrlə iştirak etmişəm, lakin Ermənistən, Azərbaycanın və Rusyanın rəhbərlərinin – prezidentlərinin iştirakı ilə. Amma Paşinyan Ermənistəndə hakimiyyətə gələndən sonra bu cür görüşlər olmayıb. Ermənistəndən əvvəlki prezidentləri ilə belə görüşlər olub. Mən həmin görüşlərdən heç vaxt boyun qaçırmamışam. Hesab edirdim ki, bu görüşlər çox müsbətdir. Ona görə ki, Rusiya Minsk qrupunun həmsəndi kimi nizamlamada xüsusi rol oynayır. Cünki Rusiya həm də tarixən istə Ermənistənla, istərsə də Azərbaycanla həmisi six əlaqə saxlayır və bu gün siyasi, iqtisadi qarşılıqlı əlaqələr baxımından Rusiya Azərbaycanla və Ermənistənən çox fəal əməkdaşlıq edir, bizim qonşumuzdur. Buna görə, albəttə, belə görüşlərin çoxu Rusiya ərazisində keçirilib. Paşinyanın dövründə isə belə görüşlər olmayıb. Ermənistən rəhbərliyinin qeyri-adekvatlığını nəzəra alsaq, indi həmin görüşlərin nə dərəcədə səmərəli olacağını bilmirəm. Lakin əgər belə təklif daxil olarsa, biz ona həmisi müsbət mövqedən baxmışaq və baxacaqıq.

– Yəni belə dəvət olarsa, Siz gəlməyə hazırlısimizi?

– Bəli. Özü də, siz dediyiniz kimi, heç bir şartsız. Buna sübut odur ki, sabah bizim Xarici İşlər nazirini Cenevrədə, yənə hər hansı şərtlər olmadan görüşəcəklər. Üstəlik, demək istəyirəm ki, hələ münaqişə başlayan vaxt bizim Xarici İşlər naziri, – onun Minsk qrupunun həmsəndərləri ilə görüşmək üçün Cenevrəyə safari planlaşdırılmışdı, – o, oraya getdi. Ermənistən xarici işlər naziri isə bir həftə əvvəl, oktyabrın əvvəlində oraya getməli idi, imtiyət etdi. Humanitar atəşkəs məsələsinə razılışdırmaq üçün xarici işlər nazirlərinin görüşü barədə Moskvadən təklif alınlanda da bizim Xarici İşlər naziri Cenevrədən oraya uğdu. Yəni biz heç bir şərt qoymurq. Amma mən yenə çox şübhə edirəm ki, Ermənistənindəki hakimiyyəti nizamlanma üzrə konstruktiv işa qabil olsun.

- Erməni tərəfin bəyanatlarına qayıtsaq, baş nazir Paşinyan daim deyir ki, Türkiyənin xüsusi təyinatlıları, türkiyəli hərbçilər Azərbaycana, belə deyək, sadəcə, kömək etmirlər, onlar hərbi fəzaya fəal cəlb ediləblər. İndi belə fikirlər də əlavə olunub ki, münaqişənin hərbi fazasının həllində pakistanhı xüsusi təyinatlılar Azərbaycana fəal kömək edirlər. Siz bu bəyanatları necə sərh edərdiniz və ümumiyyətlə Sizin fikrinizcə, hazırda nizamlamada Türkiyənin rolü nədən ibarətdir və perspektivdə bir rol nədən ibarət ola bilər?

- Bu, Paşinyanın növbəti yalandır. Onu da deməliyəm ki, Ermənistənən əvvəlki prezidentləri ilə mənim ünsiyyətim zamanı buna oxşar heç bir hal olmayıb. Bəli, biz düşmənlərik, biz bir-birimizə qarşı müsbət ahvalda ola bilərik, lakin danışıqlar masası arxasında heç vaxt belə ağ yalan olmayıb. Sadəcə, belə insunsasiyalar da olmayıb. Bunlar hamısı yalandır. Burada Türkiyənin heç bir xüsusi təyinatlısı yoxdur. Bu barədə dəfələrlə demişəm, buna ehtiyac da yoxdur. İndi onun ağızı o qədər qızışır ki, guya hansısa pakistanhı xüsusi təyinatlılar var. Yeri gəlmışkən, buna görə mənənə etiraz notası da alıb. Bu, cəfəngiyatdır, belə şey yoxdur. Bu, əvvələn, üçüncü tərəfləri münaqişəyə cəlb etmək, münaqişəni beynəlmiləlləşdirmək və özünün alçaldılmış vəziyyətinə ört-basdır etmək cəhdələridir. Guya döyüş meydənində vuruşan Azərbaycan deyil, Türkiyənin və Pakistanın xüsusi təyinatlılarıdır. O, cəfəngiyat danışır. Bu yaxınlarda deyib ki, guya Azərbaycanın Suriyadan götirdiyi terrorçular Rusiya ərazisində soxulub və Qroznıda terror aktı törədiblər. Başa düşün, bu ki, tamamilə cəfəngiyatdır. Rusyanın xüsusi xidmət orqanları bu terror aktını kimin təşkil etdiyini yaqın ki, bilirlər. Bundan əvvəl Paşinyan deyirdi ki, Türkiyənin F-16 təyyaraları Ermənistənə məxsus Su-25 təyyarəsini vurub. Hami bilir ki, bu, yalandır. Bütün bunları həm Rusiya, həm də digər həmsədr ölkələr izləyirlər. İndi biz texnologiyalar əsrində yaşayırıq. Heç nəyi gizlətmək mümkün deyil. O deyəndə ki, Gəncəyə ballestik raketləri Ermənistən atmayıb, bu, sadəcə, axmaqlıqdır. Ona görə ki, hər hansı ballestik raketin buraxılması izlenilir. Bu raketin haradan buraxılmasını, ona hansı döyüş tapşırığı verilmesini Rusiya da çox gözəl bilir, Amerika da, Fransa da. Bu döyüş tapşırığının hədəfi yaşayış məhəlləsi idi. İkiinci dəfə da yaşayış məhəlləsi oldu. Gəncədə bizim heç bir hərbi bazamız, heç bir hərbi şəhərciyimiz yoxdur. Axi, o, yalan deyir. Bu dəhşət-

li dağıntı kadrlarını biz yox, yüzlərlə xarici jurnalist çəkəndə, xarici diplomatlar birbaşa dağıntılar yerindən müsahibə verəndə də Paşinyan yalan deyir. Deyir ki, bunu edən Ermənistən deyil. Bəs kimdir? Biz özümüz Gəncəyə zərba edirmışık? Yalançılığın, on başlıcası, axmaqlığın dərəcəsini təsəvvür edirsinizmi? Bunu hər bir adekvat insan başa düşməli idi, bunu gizlətmək mümkün deyil. Buna görə də onun Pakistanı, türkiyəli xüsusi təyinatlıları barəsində dedikləri növbəti sərsəmlikdir. Sabah deyər ki, biz ərazilərimizi azad etmək üçün buraya marslıları gətirmişik. Ondan nə desəniz gözləmək olar.

- Hər halda, münaqişənin nizamlanmasında Türkiyənin sonrakı rolunu dəqiqləşdirmək istərdim.

- Bəli, nizamlamada Türkiyənin rolunu görürük, səmərəli roldur. Türkiyə biza qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sahələrləri var. Hazırda Türkiyə təkçə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyaset yürüdür. Monim bildiyimə görə bu da, hamiya komanda verməyə adət edənləri çox qıcıqlandırır. Türkiyə bizim etibarlı tərəfdəsimiz, Azərbaycanın dostu, həm də Rusiya ilə çox six münasibətləri olan ölkə kimi, zənimimcə, hökmən mühüm rol oynayacaq. O, artıq indi həmin rolü oynayır. Rusiya və Türkiyə prezidentləri, bu ölkələrin Xarici İşlər nazirləri, Müdafiə nazirləri daim əlaqə saxlayırlar, bu məsələləri müzakirə edirlər. Bu, onu göstərir ki, Türkiyə artıq cəlb olunub, Ermənistən nə qədər xoşuna gəlməsə də. Lakin, mən əminəm, Ermənistən bunu etiraf etməyə və bununla razılışmağa məcbur olacaq.

- Cənab Prezident, hər halda belə bir risk varmı ki, Azərbaycan ilə Ermənistən arasında münaqişə genişlənərkən daha böyük regional münaqişəyə çevriləcək, ona iri dövlətlər də qoşulacaq?

- Səmimi desək, bunu tam istisna edə bilməram. Lakin öz tərəfindən deməliyəm ki, biz buna görəcə çıxara biləcək hər hansı hərəkətlər etməyəcəyik. Bu münaqişəni beynəlmiləlləşdirə biləcək heç bir təxribat olmayacaq. Bu, bizə lazım deyil. Son bir ayda dəfələrlə demisəm ki, biz bunun əleyhinəyik. Bütün ölkələri tamkin nümayiş etdirməyə, müdaxilə etməməyə çağırırmışam. Mən şadam ki, belə də olur. Hərçənd Ermənistən münaqişəni beynəlmiləlləşdirmək üçün daimi cəhdələri, Ermənistən rəhbərliyinin Rusiyadan az qala Ermənistən tərə-

fində döyüşmək üçün Rusiya qoşunlarını göndərmək barədə daimi xahişləri məhz mənim dediyim iləni özgə əli ilə tutmaq məsələsidir. Bu-na görə əminəm ki, region ölkələri, həm Rusiya, həm Türkiyə, həm İran, həm də Gürcüstan, – təbii ki, Azərbaycanın bu ölkələrlə etimadə əsaslanan six tarixi, mədəni, siyasi münasibətləri var, – təcavüzkarın dəyirmanına nu tökən hər hansı hərəkətlərdən çəkinəcəklər.

**– Bu yaxınlarda Prezident Putin bayan etdi ki, indkidi eskalasiyanın gedişində hər iki tərəfdən ölənlərin ümumi sayı təqribən beş min nəfərdir. Siz də olan rəqəmlər də belədir, yoxsa onlar bir qədər fərqlənlər?**

– Mən deməşdim ki, biz hələk olan hərbi qulluqçuların sayını münaqişə, mühəharibə başa çatandan sonra açıqlayacaqıq. Mühəharibə başa çatdıqdan sonra. Dinc sakinlərə galinca, biz məlumatları dərc edirik. Mən sizə dedim: 69 nəfər hələk olan və 300-dən çox yaralı var. İtkilərə galinca, mən bizim fərziyyələrə görə Ermənistanın hansi itkiləri ola biləcəyini deyə bilərəm.

**– Maraqlı olardı.**

– Baxın, hətta tam riyazi cəhətdən. 256 tank məhv edilib, bu, dünənki gün üçün olan məlumatdır. Hər gün bu rəqəm artır. Hesablayın, orada hərsindən 3-4 nəfər var. Bu, artıq təxminən min nəfər. Sonra 50-dən çox piyadaların döyüş maşını məhv edilib. Orada təxminən neçə nəfərin olduğu aydınlaşdır. Yüzlərlə artilleriya topları. Hər birində bir neçə nəfər. 6 ədəd "S-300" qurğusu, 40-a yaxın "OSA", "TOR", "KRUQ", "KUB" zenit-raket kompleksləri. 400, bəlkə də 400-dən çox yüksək maşını, onların böyük hissəsi məhv edilib, həm hərbi qulluqçularla, həm də döyüş sursatı ilə birgə. Əgər bunları hesablaşsaq, hala nə qədər sangerlərdə mahv edilib. Axi, biz bu səngərləri, təməs xəttini keçmişik. Bu kadrlar internetdə var. Yəni bizim məlumatə görə, təkcə erməni tərəfinin itkisi 5 min və daha çox ola bilər, yaralanılanlar isə mühəharibə bir qayda olaraq, 2-3 dəfə çox olur. Bizim itkilərə galinca, mən yenə dedim ki, biz onları sonra açıqlayacaqıq. Lakin deməliyəm ki, onlar xeyli azdır. Silahlı toqquşmanın xarakteri, mürəkkəb rəlyef və ermənilərin 30 il ərzində qurduları istehkamlar nəzərə alınmasa, hesab edirəm ki, hər bir insan həyatı dəyərli dir, lakin bütün bunlara bərabər, bizim itkilərimiz minimaldır.

**– Bu mövzunu davam etdirmək istərdim. Bəzi hərbi ekspertlər hesab edirlər ki, Azərbaycan, belə deyək, hərbi əməliyyatların**

aktiv fazasında pilotsuz uçuş aparatlarından fəal istifadə edilməsi hesabına hələk olanların sayı minimuma endirməyə müvəffəq olub. Hətta bəziləri, elə ABŞ-dan olan hərbi ekspertlər hesab edirlər ki, bu, XXI əsrə döyüş əməliyyatlarının aparılmasının yeni modelidir. Əks-hükum aparıllar kən dronların xeyrinə seçim edilənəsi nu ilə bağlı idi?

– Bilirsiniz, Azərbaycan Ordusunun arsenali təkcə dronlardan ibarət deyil, bəzidə Rusiya, Belarus, İsrail istehsalı olan müasir hava hücumundan müdafiə sistemləri, bəi neçə çapraz hava hücumundan müdafiə sistemləri var. Onlar Ermənistan ərazisindən göndərilən rakətlerin çox hissəsini vurur. Təsəssüf ki, biz həmin rakətlerin hamisini vura bilmirik. Bizzət on müasir zirehli texnika var, modernlaşdırılmış "T-72" tankları, on müasir "T-90" tankları, piyadaların döyüş maşınları və sair, müasir uzaqvuran artilleriya silahları var. İndi bu, heç kəs üçün sərr deyil. "Polonez", "Lora", "Ekstra", "Qasıraq" rakətleri və sairə. Yəni biz ordumuzun silahlanmasına birtərəfli yanaşmamışq. Lakin mühəharibə aparılmasının müasir metodları, əlbəttə, 1990-ci illərdə olan metodlardan fərqlənir. Buna görə də pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir, xüsusən, bu cür möhkəmlənmış rayonların olması nəzərə alınmaqla. İnanın ki, hətta bizim internetdə nümayiş etdirdiyimiz kadrlar da, əslində, baş verənlərlə müqayisədə çox cüzi hissədir. Bunlar bizim göstərə bildiklərimizdir. Aşkar görünür ki, onlar orada qazılıb yerləşdirilib. Sanki hançisa gəmiricilərdir. Onlar orada hər yeri qazıblar. Aralarında yollar olan, uzunluğu kilometrlərlə ölçülən tunellər var. Siçovul yuvalarına oxşayır. Səs eşidən kimi oraya girirələr. Hər bir artilleriya topunun "siçovul yuvası" var. Buna görə müasir texnika olmasa, bunları məhv etmək çox çatın olardı və bu, çox böyük insan tələfatına görətir çıxarardı. Biz neçə "Qrad" qurğusunu məhv etmişik. İndiki halda pilotsuz aviasiya – həm Türkiyə dronları, həm də İsrail dronları, əlbəttə, biza çox kömək edir. Biz azı altı ədəd "S-300" zenit-raket kompleksini məhv etmişik. Üstəgəl müasir pilotsuz uçuş aparatları. Onlar özləri zərbə endirir, özləri köşfiyyat aparır, həm də zərbə vuran artilleriyanın koordinatlarını verirlər. Buna görə, əlbəttə, bu, bizim uğurumuzun mühüm amilidir. Lakin dediyim kimi, torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayraqımızı qaldırırlar. Buna görə bütün bunlar bizim sərvətimizdir və təsadüfi deyil ki, Azərbaycan Ordusu ən yüksək döyüş

qabiliyyətli ordulardan biri hesab edilir. Mən bilirom ki, bu müharibədən sonra bu təcrübə öyrəniləcək. Ümumiyyətlə, bu təcrübə hərbi quruculuq üzrə gələcək fəaliyyəti planlaşdırın cənəbələr üçün, hətta bizim üçün də faydalı olacaq. Bu yaxınlarda Müdafiə Nazirliyində hərbiçilərlə müşavirə keçirirdim, orada dedim ki, biz ugurlarımızla yanaşı, nöqsanlarımızı da təhlil etməliyik və gələcəkdə hərbi texnika alanda indi bizə lazım olan, amma, sadəcə, anbarlarda qalmış texnikanı almaq təcrübəsinə osas götürməliyik.

– İstifadə edilməmiş qalib?

– Bəli.

– Cənab Prezident, Siz qeyd etdiniz ki, eskalasiyanın indiki fazasında erməni tərəfinin dinc şəhərləri atəş tutması halları tez-tez baş verib. Gəncənin iki dəfə siddətlə atəş tutulması, Bərdənin dünən atəş tutulması, həlak olanların ümumi sayı 70 nəfərə yaxındır, – bu, döyüş amaliyyatları zonasından kənardara yaşıyan şəxslər üçün lap çıxdır, – və 300-dən çox yaralı. Lakin, eyni zamanda, Bakıdan daim bayanatlar səslənir ki, beynəlxalq birlik bu atəşlərə görə Ermənistani lazıminca qınamır. Yəni beynəlxalq birlik həm Bakıya, həm də Yerevana dinc vətəndaşların atəş tutulmasını dayandırımaq kimi çağırışlar etməklə kifayətlənir. Lakin Bakının Ermənistənəməllərinin ittihəm etməsi beynəlxalq birlik tərəfindən lazıminca qarşılıqlı?

– Bəli, bu, beldirdi. Lakin bu, bizim üçün yenilik deyil. Bütün bu işğal illəri ərzində Ermənistən qınanması nədən ibarət olub? Məgər bu, ittihəm idimi, xeyr. Məgər kimsə Ermənistəni işgala görə qınayıbmı? Bəli, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Bəli, sonra biz öz söylərimizlə BMT Baş Assambleyasının və Qoşulmama Hərəkatının qətnamələrinin qəbul edilməsinə nail olduq. Hətta Avropa Parlamentinin də. Lakin onlar, əlbəttə, nizamlama üçün hüquqi baza yaratırlar, amma ittihamları eşitmədik. Hətta atəşkəsin Ermənistən tərəfindən pozulması aydın olduqda belə. Moskvada atəşkəs əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. İndi də, Vaşinqtonda atəşkəs razılaşdırıldıdan bir gün sonra, özü də bunun üçün onlar yalvarırdılar. Axi, atəşkəs barədə yalvaran onlar idi. Moskvada da, indi də Fransa tərəfinin fəaliyyəti nəticəsində əldə edilmiş atəşkəs pozulub. Bir gün keçmədi, onlar Bərdəni atəş tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəş tutmuş-

dular. Orada 4 nəfər həlak olmuşdu. Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuz. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur. Ona görə də onlar müharibəni bəslə aparırlar. Bilirsinizmi, hətta hər bir rəqibə, düşmənə də müəyyən dərəcədə hörmət etmək lazımdır, çünki qaydalar, o cümlədən müharibənin aparılması qaydaları var. Erməni tərəfi üçün bu qaydalar yoxdur. Ona görə də biz Ermənistənən pişlənəcəyinə o qədər də ümidi etmirdik. Bizi qardaş Türkiye dəstəkləyir. Bizi Pakistan, Türkəy Prezidenti, Pakistanın Baş Naziri açıq dəstəkləyir. Onlar dəfələrə bizi dəstəklədiklərini ifadə edirlər. Bizi çox ölkələr dəstəkləyir. Lakin biz dünya birliyi dedikdə, nə üçünə həmişə Qərb dünyası başa düşülür. Bax, oradan biz hamçiylik gözləmirdik və gözləmirik.

– Bundan başqa, erməni tərəfi tez-tez Azərbaycanın müxtəlif enerji infrastrukturunu – Mingəçeviri, qaz kəmərlərini, neft kəmərlərini atəş tuturdu. Ümumiyyətlə, Siz necə hesab edirsınız, bu, Azərbaycan neftinin və qazının dünya bazarına çatdırılması üçün müəyyən risklər yarada bilərmi?

– Əgər onlar vəd etdiklərini reallaşdırıra bilsələr, konkret olaraq, Səngəcal terminalını və ya bizim neft və qaz kəmərlərimizi bombalaya bilsələr, bu, əlbəttə, risklərlə bağlı olacaq. İndiki halda düşünürəm ki, onları qinayacaqlar, çünki bu neft və qaz əsasən avropanı istehlakçılarla lazımdır. Sırr deyil ki, Azərbaycandan çəkilən qaz kəməri müəyyən dərəcədə, çox yox, müəyyən dərəcədə bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyinə şərait yaradır və yaradacaq.

– Avropanın cənubu.

– Neftin göndərilməsi məsələsinə gəldikdə bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələrin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Yəni əgər bu neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistən ciddi beynəlxalq təzyiqlə üzəşəcək. Lakin bu da onları dayandırırmır. Axi, onlar Bakı-Novorossiysk neft kəmərini bombalamaya cəhd göstərmidilər. Bu neft kəməri Azərbaycan ilə Rusiyani bağlayır. Həmin Rusiyani ki, Ermənistənən ondan həmişə hansısa xüsusi münasibətlər tələb edir, əvəzində heç nə vermədən. Heç nə. Əsla. İstar tarixi baxımdan, istor beynəlxalq arenada dəstək monasında. Əlbəttə, indi Sorosun komandasından başqa bir əməl gözləmək çətindir. Buna görə də Mingəçeviri, elektrik

stansiyasını bombalamağın məqsədi Azərbaycanın enerji sistemini dağıtmadır. Bu, əlbəttə, müəyyən dərəcədə təsir göstərər, lakin biz artıq şaxələnmış enerji təchizatı şəbəkəsi, yeni elektrik stansiyalarını yaratmışıq. Ona görə də bu, məhz erməni tərəfin yırtıcı məhiyyətini göstərir. Başqa məsələdir ki, biz həmin raketlərin çoxunu havada məhv etmişik. Bir hissəsi tutulub, bir hissəsi partlamayıb. Bu da onların hərbi potensialından xəbər verir. Amma, əlbəttə, belə bir təhdid var və biz ona adekvat reaksiya verməliyik. Mən həmisi deməşəm, bu gün də deyirəm, Bərdə şəhərinin vohşicəsinə bombardman edilməsinə, orada 7 yaşı qızın həlak olmasına və bir neçə uşağın zərər çəkməsinə baxmayaq, biz onların tayı deyilik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz yeni torpaqların azad edilməsi ilə, bayraqımızı yeni şəhərlərə sancıqla cavab verəcəyik. Biz şəhərləri, mülki şəxsləri bombardamayağıq. Sizə lap yaxın vaxtlara aid bir nümunə göstərim. Artıq çoxdandır ki, halak olanların cəsədlərinin və hərbi əsirlərin dayisdiriləməsi barədə söhbət gedir. Prinsip etibarlı bu mövzü Moskvada səslənib. Bu ayın 10-da humanitar mülhazılərə əsasən biz Beynəlxalq Qırımlı Xaç Komitəsinə dəfələrə müraciət etmişik ki, galin, mübadiləni təşkil edək. Özü də, tam təfərrüt ilə deyim, mən həlak olmuş erməni hərçilərinin cəsədləri barədə tapşırıq vermİŞəm ki, onları maksimum dərəcədə refrıeratorlarda (səyuducularda), soyuq yerlərdə saxlasınlar, biz hamımız bilirik, insanların cəsədləri qalandan nə hala düşür.

#### - Cəsədlərin parçalanmaması üçün.

- Bəli, tamamilə doğrudur. Hər dəfə erməni tərəfi imtina edir. Hər dəfə bəhanələr gatırırdılar ki, galin, bunu döyüşlər gedən yerdə edək. Başa düşürsünümü, bu, mübadiləni aparacaq insanların, mülki şəxslərin həyatını təhlükə altına qoymaq deməkdir. Biz deyirik yox, axı, bizim dövlət sərhədimiz var. Gəlin, bunu Tovuz rayonunda, Qazax rayonunda edək. Gəlin, orada edək. Deyirlər, yox, yalnız burada. Buna görə dünən mən qərar qəbul etmişəm ki, Ermenistandan halak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsi birtaraflı qaydada Ermenistana verilsin. Üstəgəl daha iki mülki şəxsi – bu ahil insanları da verəcəyik. Dünən biz bunu etməyə çalışdıq, onları maşınlarla sərhəd tərəfə yola saldıq. ATƏT-in ofisini, Qırımlı Xaç Komitəsini bu işə cəlb etdik, lakin erməni tərəfi onları qəbul etmir. Onlar həlak olmuş insanların cəsədlərini qəbul etmirlər. Ümumiyyətlə, bu, nə de-

məkdir, bunu necə izah edəsən? Ümumiyyətlə, bu, hansı insani əxlaq normalarına siğır? Biz hər halda cəsədləri verəcəyik. İndi mülki şəxslərin və həlak olanların cəsədlərinin Gürcüstən ərazisində çatdırılması üzərində işləyirik. Əgər onlar bu cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?! Görün, biz kiminlə vuruşuruz. Başa düşürsünüz? Bunu həmi başa düşməlidir. Onların bütün saxta, yalvarış dolu bəyanatlarını da. Onların ah-vayı, ağlamaları – bunlar hamısı yalançı göz yaşlarıdır. Biz onları yaxşı tanrıyrıq. Buna görə Rusiya ictimaiyyəti onların yalanlarına, böhtənlərinə aldaranmamalıdır. Bəli, aydınındır ki, onlar Rusiya Federasiyasında ineqrasiya ediblər. Təkcə orada yox, Fransada da, Amerikada da. Onlar mediada da yer tutub, ictimai fon yaradırlar. Lakin insanlar bizim kiminlə vuruşduğumuzu başa düşməlidirlər. Anlamalıdırlar ki, biz haqlıyız. Biz öz torpağımızda vuruşuruz. Onlar bizim torpaqda ölürlər.

- Canab Prezident, Siz dəfələrlə vurğulamısınız ki, hərbi faza ged-tez başa çatacaq. Bununla əlaqədar Sizə iki sualım var. Birinci, Siz bütün rayonların işğaldan azad edilməsindən, yəni həm Dağlıq Qarabağın, həm də yeddi rayonun qaytarılmasından sonra Azərbaycanın iqtisadi potensialını necə qiymətləndirirsiniz? Bu, Azərbaycanın iqtisadi artım sürətinə necə təsir göstərə bilər?

- Bunu demək çətindir. Bilirsinizmi, bu barədə müxtəlif ehtimalalar var. Əlbəttə, böyük ərazilərin öz nəzarətimizə qaytarılması artım üçün, inkişaf üçün, ilk növbədə, kənd təsərrüfatının və turizmin inkişafı üçün böyük potensialdır. Ona görə ki, Qarabağ regionu ölkəmizin ən gözəl və bərəkətli regionlarından biridir. Həm təbii faydalı qazıntılarla, həm qızılı, sink və qurğunluğa zəngindir. Yeri galmişkən, Ermenistan Kəlbəcərdə bir neçə xarici şirkətlə bərabər qızılı qanunsuz hasilatını hayata keçirir. Lakin biz, əlbəttə, onların hamisini müvafiq hüquqi prosedurlar vasitəsilə məsuliyyətə cəlb edəcəyik. Ona görə də bu regionun perspektivi Azərbaycanın davamlı inkişaf üçün, ilk növbədə, ərzəq təhlükəsizliyi məsələlərinin həlli üçün çox vacib olacaq. Lakin anlaşılmaz lazımdır ki, birinci mərhələdə bu, çox böyük maliyyə məsrəfləri tələb edəcək.

#### - Bərpa işləri.

- Bəli, əlbəttə. Çünkü, hətta bizim göstərdiyimiz kadrlardan da görünür ki, orada bircə ev də qalmayıb. Biz Füzuli şəhərini işğaldan

azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayraqı dirək üzərində qaldırın. Görün, onlar na ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabahqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur. Buna görə qarşısında bizi çox böyük xorclor gözläyir. İnfrastruktur, yollar, kommunikasiyalar, yaşayış yerləri, inzibati binalar. Buna görə də bu, yaqın ki, birinci mərhələdə ümumi daxili məhsulun hacminə, inşaat sektoruna çox müsbət təsir göstərəcək.

#### - İnşaat sektoruna.

- Bəli, sözsüz. Bir də, əlbəttə, məşğulluq məsələsinə. Tikinti materialları istehsal ilə bağlı olan hər şeyə. Lakin bu, milyardlarla məsərəf demək olacaq. Biz dəymis ziyani hesablayacaqı. Mən artıq komanda vermişəm, işgaldən azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılmasına dair talimatlar vermişəm. Cəmi bir neçə gün bundan əvvəl bu cür tapşırıq verilib. Biz hər şeyi inventarlaşdıracaqı, orada qalanların ucotunu aparacaqı, biza vurulmuş ziyannın hacmini qiymətləndirəcəyik və təbii ki, bundan sonra artıq bizim vətəndaşların oraya qayıdağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılaçaq, biz təcavüzkarı məsuliyyətə colb edəcəyik. Odur ki, perspektivdə, fikrimcə 5-10 il ərzində bu, qeyri-neft sektorunun inkişafına yaxşı təkan verəcək, qısamüddətli perspektivdə isə bu, məsərəf tələb edəcək. Lakin, başa düşürsünümü, Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və hayat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandırıb iləcək maddi maneə yoxdur.

- Nəhayət, sonuncu sual. Siz Qarabağ münaqişəsi başa çatandan, nizamlanandan sonra bizim regionda vəziyyətin geosiyasi inkişafımı və qüvvələr nisbətini necə görürsünüz?

- Zənnimcə, vəziyyət, əlbəttə, münaqişədən əvvəlki kimi olmayıacaq. Biz regionda geosiyasi düzümü çox cəhətdən dəyişmişik. O, artıq dəyişib və bir çox stereotiplər keçmişdə qalıb. Məsələn, Rusiya və NATO arasındakı qarşıdurma kimi. Siz indi baxın, Rusiya və NATO-nun üzvü olan Türkiye daha çox səmimi və etimadə əsaslanan əlaqələrə malikdirlər, nəinki Türkiye ilə NATO üzvü olan hər hansıa başqa

ölkə. Bunlar əvvəl yox idi, bunlar yeni reallıqlardır. Buna görə də, bax, belə dəqiq strukturlaşdırılmış stereotip geosiyasi təfəkkür də ikinçi plana keçir. Mən hesab edirəm ki, bu, müsbət amildir. Çünkü reallıqları əsas götürmək lazımdır, reallıqları isə siyasetçilər öz fəaliyyətləri ilə yaradırlar. Düşünürəm ki, bu gün bizim regionda regionun gündəliyinə müyyəyen edən, əməkdaşlıqla istiqamətlənən aparcı siyasi xadimlər arasında çox müsbət əməkdaşlıq formatı yaranır. Çünkü bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəflı, həm də ikitarəflı formatlarda fəal əməkdaşlıqla danışmaq olar. Bizim üçtərəflı formatımız mövcuddur. Düşünürəm ki, gün galocək, biz artıq dörtərəflı formatda fəaliyyət göstərəcəyik. Bu, həm tarixi, həm iq-tisadi, həm nəqliyyat, həm geosiyasi və on başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından təbii olacaq. Buna görə Ermənistən bundan sonra da Qafqazın bədənində yad cismi kimi qalmamalıdır. Ermənistən buraya onsuza da hamanın sonra golib və erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda sünü şəkildə yaradılıb. Mən Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermanistana necə verməsini dəfələrlə demişəm. Bu, tarixi faktdır. 1918-ci il mayın 29-da, Cümhuriyyətin yaranması elan ediləndən bir gün sonra İrəvan verilib. Özü də müzakirələr zamanı qanunverici orqanının İrəvandan olan deputatları bunun əleyhina idilər, lakin onların fikrini heç kim nəzərə almadi. Bax, beləcə İrəvanı götürüb veriblər. Buna görə də, necə deyirlər, olan olub, keçən keçib. İndi Ermanistən yad cismi olmamalı və işğala son qoymalı, Azərbaycan ilə, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Bu, onlara yalnız fayda götiə bilər, başa düşürsünümü, yalnız fayda. Bütün kommunikasiyalar açılacaq, onlar integrasiyalı enerji, nəqliyyat layihələrinin bir hissəsi, ümumi təhlükəsizlik sisteminin bir hissəsi olacaq. Baxın, bu gün Türkiyə Rusiyadan "S-400" zenit-raket kompleksləri alır. Bu, tamamilə yeni təhlükəsizlik sistemidir. Bu, sadəcə, hava hücumundan müdafiə kompleksinin alınması deyil, yeni təhlükəsizlik, qarşılıqlı etimad sisteminə bir addım yaxınlaşmaqdır. Bunu qarşılıqlı etimad olmadan əldə etmək mümkün deyil. Biz Rusiyadan "S-300"-ləri çoxdan almışq. Bu da qarşılıqlı etimad amildir. Buna görə regionun belə konfiqurasiyası hamının xeyrinədir. Amma Ermənistən başa düşməlidir ki, o, artıq yolun kənarındadır. Artıq ondan ötrü heç kim vuruşmayacaq. Bəs sonra?

Əgər o, bizimlə qarşıdurmaya davam edərsə, əgər bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər. Lakin biz qarşıdurma istəmirik, biz sülh istəyirik, onların bizi və xalqımıza götirdiyi bütün ağrı-acılara və faciələrə baxmayaraq. Buna görə də düşünürəm ki, geosiyasi realilliqlər müsbət istiqamətdə inkişaf etməlidir. Hər halda biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu, belə olsun.

– **Bütün suallarımıza ətraflı cavab verdiyinizi görə bir daha sağ olun.**

– Sağ olun.

<https://president.az/articles/44692>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYANIN ARD TELEVİZİYA KANALINA MÜSAHİBƏSİ

28 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib.

– **Sentyabrın 27-də müharibə başladı. Sizin, "kim birinci atəş açdı" sualına cavabınız nadir?**

– Cavab Ermənistandır və bizim sübutlarımız var. Çünkü mülki şəxslər və hərbiçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, biza qarşı ardıcıl surətdə üçüncü hərbi taxribat idi. Birinci, iyul ayında törədildi. O zaman onlar Ermənistən-Azərbaycan sərhədində hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkişlərimiz olmuşdur. İkinci cəhd avqust ayında baş vermişdir. Ermənistən diversiya qrupu göndərmişdir, onun başçısı tərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülki şəxslərə hücum etmək üçün göndərilmişdir. Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu, belə başlamışdır.

– **Siz çox tutarlı və sərt cavab verdiniz. Nə üçün bu dəfə belə etdiniz? Bu, İsrail və Türkiye dronelarına görə Azərbaycan Ordusunun üstün qüvvəyə malik olduğu üçün baş verdi?**

– İsrail dronları bizdə artıq uzun illardır ki, var. Yeri gəlməşkən, onların bəziləri Ermənistənin işğal olunmuş bəzi torpaqlarımızın işğaldan azad edilməsi zamanı başladığı təxribata qarşı 2016-cı ildə istifadə olunmuşdur. Lakin o toqquşma Ermənistən dayandığına görə bir neçə gün davam etdi. Onlar bu dəfə də dayansayırlar, biz də dayanarıq. Lakin onlar dayanmadılar. Onlar bizi böyük ziyan vurmaq istayırdılar. Onlar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başlıdlar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var – bu vaxtadək 69 nəfər. Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər.

– Başa düşdüğümə görə Siz xüsusilə cənubda müəyyən torpaqları azad etmisiniz, lakin, eyni zamanda, Dağlıq Qarabağa yanın, şimalda da. Bu müharibə nə qədər davam edəcək?

– Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırlıq. Yeri gəlmışkan, bizim üç dəfə atəşkəsə razı olmamız faktı horbi toqquşmaları dayandırmaq və bu məsəlonu danişıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistən üç dəfə atəşkəs kubud şəkildə pozmuşdur.

**– Onlar da eyni sözleri deyirlər.**

– Bəli, əlbəttə ki, onlar deyirlər. Lakin baxın, görün nələr baş verib. Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistən ərazisindən Gəncəyə ballistik raket atıdlar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-ayndır, çünki ballistik rakətlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç hömsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər. İkinci dəfə onlar eyni şeyi etdirilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Bərdəyə kasetli raket atanda bunu etdirilər. Dördüncü dəfə isə onlar onların arasında yeddi yaşlı bir qız var. Beləliklə, bunu onlar ediblər. Bunu bizim etdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bunu əksidir. Mən demədim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyuş meydandan cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyuş meydandasında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərə, agar onlar itirdikləri mövqeləri geri almaq istəyirlərə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunursa, daha çox orazılırları azad edirik.

– Bu, eyni ilə onların iddia etdiyi məsələlərdir. Onlar iddia edirlər ki, Siz kasetli rakətlərdən istifadə edirsınız. Hətta Sizin orada və Dağlıq Qarabağda kasetli rakətlərdən istifadə etdiyinizi dair “Amnesty International” və “Human Rights Watch” təşkilatlarından bəzi dəlillər var idi. Nəyə görə Siz bu növ silahlardan istifadə edirsiniz?

– Biz onlardan istifadə etmirik. Biz özümüzü müdafiə edirik. Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız

Ermənistən tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək üçün biza müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var.

**– Lakin mənim indi bildiyimə görə onlar gəlirlər. “Human Rights Watch” təşkilatı gəlir, mənə deyiblər.**

– Onlar bizim “Nəyə görə buraya gəlmirsiniz?” dediyimizə görə gəlirlər. Biz onlara “xahiş edirik, buraya gəlin” müraciətini etdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birinci növbədə niyə gəlmədiylər?

**– Onlar mənə gəlmək istədiklərini deyiblər. Bir neçə dəfə müraciət ediblər, lakin Siz onlara girişə icaza verməyibsiniz.**

– Xeyr. Bu, mümkün deyil. Çünkü biz elə dünən onların nəyə görə gəlmədiyiklərini, qoyun, gəlsinlər Gəncəyə, Tərtərə getsinlər demişik. Ermənilərin hücum etdiyi insanlarla görüşsünlər. Yenə də ballistik mərminin buraxılışı peykdan görünür. Həc kim deyə bilməz ki, biz Dağlıq Qarabağda və ya Ermənistəndə mülki şəxslərin yaşadığı istanlılan yera ballistik raket atmışıq.

**– Gəlin, yenə Sizdən kasetli silahlarla bağlı soruşum. Çünkü Sizin də bildiyyiniz kimi bu, çox ciddi mövzudur. Mən “Human Rights Watch” təşkilatının araşdırmasına baxdım və sübut ondan ibarət idi ki, çox maraqlıdır, onların şəkilləri var idi, onlarda hətta silahın adı da var idi. Onların dediyinə görə, onun adı Israel istehsalı olan “LAR 160” kasetli bomba idi. Bu faktları həqiqətən də mübahisə predmetinə çevirirsiniz?**

– Bəli, əlbəttə ki. Bununla bağlı heç bir sübut yoxdur. Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəllişləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görüşsünlər. Qərəzsiz olsunlar...

**– Onlar burada silah tapsalar, Siz onların araşdırmasına güvənərsiniz?**

– Onlar bunu etməlidirlər. Çünkü onların “yox” demək imkanı yoxdur. Qoyun, onlar desinlər. Çünkü bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı çox aqressiv idi. Onlar heç vaxt Ermənistəndə insan haqlarının pozulması ilə bağlı heç bir şərh verməyiblər. Ermənistən həbsxanasında jurnalist ölümdə onlar sakit idilər. Ermənistənin əsas müxalifət partiyasının rəhbəri həbs edildikdə onlar səssiz idilər. Səbiq prezidentlərin məhkəmə

isi gedəndə onlar səssiz idilər. Onlar görmək istəmirlər. Çünkü onların təşkilatlarında erməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələf götirmək üçün istifadə olunur. Lakin buna baxmayaq, biz onları davət etdik, qoyun, onlar gəlsinlər və gördük-lərini desinlər.

— Əslində, Siz heç vaxt BMT-nin kasetli silahları haqqında konvensiyasını imzalamayıbsınız. Nəyə görə, bu, Sizin üçün problemdir? Əslində, Siz ondan istifadə edə bilərdiniz.

— Ermənistən onu imzalayıb?

— Xeyr, lakin biz indi Ermənistəndən deyil, Azərbaycandan danışırıq.

— Biz münaqişə haqqında danışırıq. Bizim hansısa konvensiyani imzalamağımız və ya imzalamamagımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var. Bizim müasir silahlarımız var və biz onları döyüş meydandasında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardına işğaldən azad edən və Azərbaycan bayrağını ucaldan döyüşü-lərimizlə azad edirik. Bu, belə edilir.

— Bu mövzuya gəlmışkən, yeddi rayonun hamısını azad etmək, bundan sonra danışçıları aparmaq və Dağlıq Qarabağın muxtarıyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəd deyilmə?

— Biz bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rədd edib-lər. Minsk qrupunun höməsədrleri mənim dediklərimi təsdiqləyə bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə adlandıran əsas prinsiplərə sadıq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdur. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun, demək olar ki, hamısı işğaldən azad edilib. Buna görə Ermənistən həmişə buna qarşı olub. Səmimi söyləsək, əraziləri azad etdik-dən sonra döyüş meydandasında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, — onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiiblər, — göstərir ki, onlar bu ərazilərdən çıxmazı planlaşdırmayıblar. Çünkü əgər ərazilərdən çıxmazı planlaşdırısayıdilar, bu qədər çox sər-mayə yatırmazdilar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə sadidə var idi. Buna görə danışçılar masasında onların bütün davranışları vasitəçiləri və

bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danışqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadıq. Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstənə, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, — mühəribədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, — oraya qayıtmalıdır və plan belə icra olunmalıdır.

— Azərbaycanın heç bir təsiri olmadan muxtar rayon?

— Bu, müzakirələrin bir hissəsi idi. Lakin biz bununla bağlı yekun razılığa gəlmədik.

— Lakin Siz buna razılışardınız?

— Biz bunu indi müzakirə etməliyik. Çünkü indi ortada yeni real-iq var. Biz həmişə eşitmışık ki...

— Siz orada — muxtar regionda hansı təsirə malik olmaq istəyirsiniz? Bu, özü-özlüyündə ziddiyət təşkil edir.

— Xeyr. Əvvələ, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortaçıdqadə reallıqlar dayışib. Biz dəfələrlə eşitmışık ki, reallıqlar var və siz onları nəzərə almalsınız. Yaxşı. Biz dayış-dik reallıqları. İndi onlar bunları nəzərə almalıdır və bu, 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola biləsin, artıq öz qüvvəsini itirib. Ona görə indi biz müzakirələr aparmalıyıq və yeri gəlmışkən, Ermənistən hazır olduğu təqdirdə biz danışçıların yeni mərhələsinə başla-maq və danışçılar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün Xarici İşlər nazirimizi sabah Cenevrəyə göndərməyə hazırlıq. Lakin bunun üçün Ermənistən dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların möğliliyətinin əsas səbəbidir.

— Biz orada, bu ərazidə olduqda bizda bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önemlidir? Orada re-surslar var, yoxsa bu, bir rəmzi mənə daşıyır?

— Elzas və Lataringe sizin üçün önemlidir? Bavariya sizin üçün önemlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qü-rur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hü-

quq və bütün beynölxalq ictimaiyyət Dağılıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.

– Siz qəbul edirsiniz ki, bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub?

– Tarixa gəlinəcə, siz deyə bilərəm ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, – onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamaşlar – sonra köçürürlüb və ya götərilib.

– Onlar orada əşrərboyu yaşamırlar?

– Xeyr, xeyr. Onlar Dağılıq Qarabağı 1805-ci, 1813-cü, 1828-ci illərdə imzallanmış Kürkçay, Gülvüstan və Türkmençay sülh sazişlərindən sonra köçürürləməyə başlayıblar. İnternetdə görə bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrəndən regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə götəriliblər.

– Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə ekspertlərin əksəriyyəti sahə edirlər?

– Bəli, əlbəttə. Cünki sənədlərə baxın. Tarixçilər, hansı tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlük'lərə motivasiya olunur. Lakin həmin sənədlərə baxın, internetdə var və siz görə bilərsiniz. Əgər siz erməni şəhli ilə bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən sahə edirəm. Beləliklə, bu, belə olub. Lakin digər massələ ondan ibarətdir ki, bəli, onlar 200 il ərzində orada yaşayıblar və "Qarabağ" sözü Azərbaycan sözdür, erməni sözü deyil. Siz bilərsiniz onlar Dağılıq Qarabağın qondarma paytaxtını necə adlandırlırlar? Stepanakert. Bilərsiniz kimin şərəfinə adlandırılılb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılarla qarşı soyqırımı töratmiş cinayətkar dastanın rəhbəri idi. Əgər bu, qədim Ermənistən ərazisi idisə, niyə Qarabağ adlandırılırl? Niya paytaxt şəhər hansısa qədim adı deyil, Stepanakert adlanır! Cünki onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər Dağılıq Qarabağa gölişlərinin 150 illiyi münasibətilə abidə ucaltdırlar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il boyunca yaşayıblar və biz onların yaşamağı istəyirik. Mən daşılarda demişəm ki, biz azərbaycanlıların geri qayıtmagını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağı istəyirik, nəyin bahasına olursa-olsun.

– Buna baxmayaraq, bu insanlar Sizin hərbi əməliyyatlara, dedikləri kimi etnik təmizləməyə məruz qahrlar?

– Xeyr, asla. Biz etnik təmizləməyə məruz qalmışq. Onlar Dağılıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədən Dağılıq Qarabağın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Etnik təmizləməyə məruz qalan biz olmusq. Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışq və bunu indi da etməyi planlaşdırırmıq. Çünkü mən demişəm ki, biz birlikdə yaşamalıq. Bu, asan olmayıcaq. Lakin biz öyrənməliyik.

– Lakin indi orada, son bir neçə həftədə mülki şəxslər qatla yetirilib?

– Azərbaycanın da mülki şəxsləri qatla yetirilib – 69 nəfər.

– Orada da.

– Bəli. Cünki bu, mühəribədir. Lakin 69 mülki şəxs münaqişə zonasından uzaqda olan Gəncədə və digər ərazilərdə qatla yetirilib, 300-dən çox mülki şəxs yaralanıb. Bu, mühəribədir. Əfsuslar olsun ki, bu, olur.

– Mən 5 il əsrlərində yaşamışam. Yaxşı bilirəm ki, İsrail dönləri çox dəqiqdır. Demək istəyirəm, mənim anladığım qədəri ilə bu, dron vasitəsilə edilməyib?

– Xeyr.

– Necə olub ki, Dağılıq Qarabağda kilsəyə zərbə endirilib.

– Artıq qeyd etdiyim kimi, bu, ehtimal ki, bizim artilleriyanın sahvi olub və ya, ikinci variant o ola bilər ki, ermənilər bizi günahlandırmış üçün bunu özləri ediblər.

– Xristianlar öz kilsələrinə atəş açıblar?

– Lakin bu, kiçik ziyan idi. Dağılmayıb. Siz oranın şəkillərini görmüsünüz? Kiçik ziyanıdır. Kilsə dağılmayıb. O, maksimum iki həftəyə təmir edilə bilər. Ona görə də, bəzədə şübhə var ki, bu, bizi günahlandırmış üçün onların özləri tərəfindən törədilmiş ola bilər. Bakıdakı erməni kilsəsinə baxın. Biz onu qoruyub saxlayırıq. Biz onu bərpa etmişik.

– Belə bir şeyi uydurmaq üçün müsəlmanların məscidi dağıtmamasını təsəvvürünüzə gətirə bilərsiniz?

– Mən bilmirəm. Ola bilsin. Ola bilsin ki, bu, baş versin, niyə də yox. Burada, Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanıb. Biz onu dağıtmamışq. Biz onu qoruyuruq. Biz orada minlərlə

erməni kitabı saxlayıraq. Onlar isə işgaldən azad edilmiş Zəngilanda məsciddə donuz saxlayırdılar. Fərqli bundadır.

– Mən bildiyimə gərsə, oktyabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqları ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu mührəbəyə həm də xalqı ətrafinuzda birləşdirmək, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlamışınız.

– Bu, tamamilə yanlış qiymətləndirmədir. Birincisi, mənim həbs olunan hər hansı şəxs barəsində məlumatım yoxdur. Əgər, adını deyə bilərsinizsə, əgər, sizdə adı varsa, mənə deyin. Sizdə adı var?

– Hazırda məndə adı yoxdur, öyrənərəm.

– Öyrənəndə mənə deyərsiniz. Beləliklə, biz bu suali etibarsız hesab edə bilərik, çünki sizdə ad yoxdur və məndə də bu məlumat yoxdur. Diqqətin yayındırmasına gəlinəcə, diqqəti yayındırmağa ehtiyac yoxdur. Bizim siyasi sistemimiz somarəlidir. Bu toqquşmadan əvvəl, hətta bizda parlament seçikləri keçirilməzdən əvvəl, mən siyasi əməkdaşlığından bir növ yeni prosesinə start verdim. Biz praktiki əməkdaşlıqla başlamaq, düşmənciliyyə son qoymaq və ən azı bir-birimizlə danışmaga başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət etdik və iki partiyadan başqa bütün digər partiyalar, onların 50-si bunu dəstəklədi. Biz müasir, yeni siyasi prosesə başladıq. Hazırda parlamentində çox sayıda müxalifat üzvü var. Siyasi proses çox səmərəlidir.

– Azərbaycanda bir çox müxalifat üzvləri də həbsdə deyilmə?

– Xeyr, həbsdə olanlar tördəkləri cinaytlərə görə həbs ediliblər. Burada siyasi iştirahət irəli sürülmüş heç kimi yoxdur və müxalifət...

– Nə cür cinayətlər? Öz fikirlərini ifadə etməklə bağlı?

– Xeyr, müxtəlif cinayətlər. Hər hansı digər cinayət kimi. Man dəqiq hənsi olduğunu bilmirəm, amma bu, sadəcə olaraq, adı cinayətlərdir. Beləliklə, bizim bu cür səbəbimiz yoxdur. İkinci, pandemiyə dövründə bizim iqtisadi göstəricilərimiz on yaxşılarından biridir. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Bu, bəzi Avropa ölkələrində olduğundan xeyli aşağıdır. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir, xeyli aşağı. İşsizlik səviyyəsi 7 faizdir, xeyli aşağı. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xərci borcumuzdan 6 dəfə çoxdur. Bizdə daxili problemlər yoxdur, niyə mən buna başlamalıyım.

– Siz Azərbaycanı demokratiya nümunəsi adlandırdırdınız?

– Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsi adlandırdırsınız?

– Müəyyən mənada, bəli.

– Lakin siz müxalifətin nümayişlərinə qadağə qoyursunuz.

– Xeyr, bəla deyil.

– Bəli, bəli. Nümayiş keçirmək istəyən ekstremit - adını unutmuşam. Siz onlara qadağə qoymunuz.

– Mən bu barədə bilmirəm. Demək istəyirəm ki, hətta koronavirus dövründə də tirazları keçirirdilər.

– Xeyr, koronavirus dövründən əvvəl idi. Biz nümunə deyilik və özümüzü bu cür göstərmirik. Lakin özlərini sanki bəla göstərən ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz "sarı jiletliyin" etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsınız? Bilirsınız, 10-dan çox adam qətlə yetirilib.

– Amma biz Fransa barədə danışmırıq.

– Xeyr, gəlin, Avropa barədə danışaq.

– Azərbaycan barədə...

– Xeyr, gəlin özlərini guya demokratmış kimi aparanlardan danışaq. Biz özümüzü elə aparmırıq. Bəli, bizim çatışmazlıqlarımız var.

– Mən cənab Makrondan bu barədə soruşaram.

– Lakin etirazçılar qətlə yetirilirlər, küçədə etirazçıları qətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçıları necə döydüyüünə baxıraq, siz onları atlarla döyürsünüz, itləri gatırırsınız və bù, demokratiya hesab olunur.

– Hazırda gəldiyim ölkə – Türkiyə bu hərbi əməliyyatlarda, bu mührəbədə Sizin üçün nə darəcədə əhəmiyyət kasb edir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə səhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər.

– Siz əsgərlərlə danışmısınız?

– Bəli.

– Döyüş meydanında?

– Xeyr, döyüş meydanında yox.

– Bəs harada?

– Bakı şəhərində.

– Onlar burada, Bakıda döyüşürərlər?

– Xeyr, xeyr. Bununla bəla, onlar buradadırlar.

– İndi burada almanın əsgərləri də ola bilər.

– Siz birgə hərbi təlimlər keçirirsiniz...

– Bəli, bəli, keçiririk.

**- Öğər, bu münaqişəyə üçüncü ölkə cəlb olunsa, Siz Türkiyədən kömək gözləyərsiniz?**

- Bir hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünkü bizi şəhər edən ölkələr bizim tərəfdəşələrimiz və dostlarımızdır. Biz bilirik ki, ermənilər onların başzırıları bu döyüşə cəlb etmək isteyirlər, lakin, əminən, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistən arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır. Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10 birgə hərbi tolım keçmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu tolımlarımız olur. Biz NATO-nun Sülh Naminə Tərəfdəşlik Proqramının bir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz.

**- Türkiyəyə maxsus F-16-lar burada – Azərbaycanda olduğuna görə özünüzi daha təhlükəsiz hiss edirsiniz?**

- Türkiyənin F-16-ları bura təlimlə bağlı golub və ermənilər biza qarşı hücumu keçdiklərinə görə burada qalıblar. Onlar həmrəylik əlaməti olaraq buradadır. Onlar heç bir döyüşdə iştirak etmir. Onların burada iştirakı planlaşdırılmışdır.

**- Ataşkas 3 dəfə pozulub. Onlardan biri Fransa, biri Rusiya, biri isə ABŞ-la danışqlar nəticəsində elan edilmişdi. Bu müharibəni hər hansı beynəlxalq güc dayandırıra bilər?**

- Düşünürəm ki, bunu Ermenistan dayandırmalıdır. Beynəlxalq güc – sizin qeyd etdiyiniz bu üç ölkə Minsk qrupunun hömsədrələridir. Onlar dünyının aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləri. Bu ölkələr Ermənistən qoşunlarının çıxarılmasını talab edən 4 qətnamə qəbul edib. Lakin bu ölkələr bu qətnamələrin icrası üçün heç nə etməyiylər. Bu qətnamələr kağız üzərində qalıb. Bu, onu göstərir ki, bu vəsitəciliş səmərəli olmayıb. Lakin, eyni zamanda, biz daha güclü ola biləcək bəzi başqa ölkələr barədə düşünməyə biləmərik. Ona görə də, müharibəni dayandırmagın yeganə yolu ondan ibarətdir ki, Ermənistən dayansın, öz məglubiyyətini qəbul etsin, bism qələbəmizi qəbul etsin və sonra azısların bir hissəsinin boşaltılmış barədə öhdəlik götürsün. Biz istənilən halda onları azad edəcəyik. Biz əks-hücumu başlayanda onlar inanırdılar. Biz dedik – biz azad edəcəyik, bunu indi dayandırın. Onlar hətta biz Füzulinə geri qaytarandan sonra da dayana bilərdilər. Dayanmadılar.

**- Sizdə elə bir hiss varmı ki, onlar bu münaqişədə həqiqətən də maraqlı deyillər?**

**- Siz kimi nəzərdə tutursunuz?**

**- Məsələn, həmin üç ölkə.**

- Xeyr, məndə belə bir hiss yoxdur. Çünkü əgər onlar maraqlı olmasayıdlar, vasitəçi olmazdılar. Onları ATƏT-dən mandati var.

**- Lakin vasitəciliş uğurlu olmadı?**

- Bəli, uğurlu olmadı, çünki onlar Ermənistənə sanksiya tətbiq etmədi. Mən bu məsələni dəfələr qaldırıbmışam. Ermənistənə qarşı sanksiya tətbiq olunmalı idi, necə ki, Saddam Hüseyn Küveyti işğal edəndə İraqa qarşı sanksiyalar tətbiq edilməmişdi, dərhəl. İraqa qarşı ciddi sanksiyalar var idi. Əgər eyni şey Ermənistənə edilsəydi, onda onlar qüvvələri geri çəkdirilər.

**- Deməli, onlar göz yumdular?**

- Bəli, onlar göz yumdular. Mon deyərdim ki, göz yummadılar, onlar hər zaman deyirdilər ki, hərbi həll yoxdur. Onlar bu vəziyyətin bu və ya digər dərəcədə eyni qaydada davam etməsini istəyirdilər. Düşünürəm ki, münaqişənin dondurulmuş kimi görünməsi onları qane edirdi. Onlar düşünürdülər ki, bu, həmişəlik dondurula bilər və onlar yalnız bəzi etimad yaratma tədbirləri, bəzi monitoringlər barədə düşünməyə çalışırlar ki, heç bir toqquşma olmasın. Amma onlar ATƏT-in qərarına uyğun olaraq öz mandatlarını icra etmədi. Onlar Ermənistənə məcbur etməli idilər. Düşünürəm, bu ölkələrin hər biri Ermənistənə birtərəfi qaydada elə bir mesaj verə bilər ki, o, ona qulaq asımları olar. Lakin onlar etmədi.

**- Siz onlara qulaq asırsınız?**

- Mən hər bir tərəfdən qulaq asıram. Lakin bu, mənim qulaq asıqqan sonra nə etməyimdən asılıdır. Lakin mən qulaq asıram.

**- İki gün əvvəl radioda Sizin Ermənistənən bu müharibəni aparmaq üçün pulu haradan aldığınu soruşduğunuzu eşitmədim. Cəvab nadır?**

- Heç bir cavab yoxdur. Mən bir aydır bu suali verirəm. Biz ilkin hesablama aparmışıq.

**- Mənə elə gəlir ki, bu suali davamlı olaraq verən şəxs də müəyyən mənədə bir cavab olmalıdır.**

- Cavabım olsaydı, soruşturmazdım. Hələ də soruşturma, o deməkdir ki, cavab almamışam. Biz məhv etdiklərimiz barədə minimum ilkin hesablama aparmışıq, yeri gəlmışkən, mən bizim məhv etdiklərimizin hamisini açıqlamamışam. Bu, olacaq. Bizim məhv etdiyimiz və

qənimət kimi götürdürüümüz sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasib ölkədir. Onun büdcəsi 2 milyard dollardan azdır. Onun xarici borcu 8 milyard dollardır.

– **Onları Rusiya dəstəkləyir.**

– Bu, sizin fikrinizdir?

– **Bu, rasmidir. Sırr deyil. Başqa kimə var?**

– Bəlkə də, mən bilmirəm. Beləliklə, mən soruşuram, amma heç bir cavab verilmir. Ona görə də, soruşmağa davam edəcəyəm.

– **Zati-alılıri, cənab Prezident, müsahibəyə görə çox sağ olun.**

– Təşəkkür edirəm.

<https://president.az/articles/45111>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTALİYANIN “LA REPUBBLICA” QƏZETİNƏ MÜSAHİBƏ VERİB

2 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetiñə müsahibə verib.

– **Cənab Prezident, Siz artıq qalabəni dadmışınız?**

– Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşmışıq. Biz ərazi bütövlüyünün bərpasını, demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışqlar prosesinə ciddi şəkildə sadıq olub. Lakin əfsuslus olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əmləlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduk və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkan qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik.

– **Putin müdaxilə etmək istəmir. Beləliklə, Siz maneəsiz hərəkət edə bilərsiniz?**

– Əslində, mən dəfələrlə vəziyyəti şərh etmişəm ki, eyni zaman da, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrleri – üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmamasını tələb edən qətnamələr qəbul ediblər. Ona görə də, bu ölkələr özləri həll üçün qənuni baza yaradıblar. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmədi. Mənim istinad etdiyim başqa bir məqam ondan ibarətdir ki, vəsitəçilər vəziyyətə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistandan əlaqəlerinin nə dərəcədə yaxın olmasına asılı olmayaraq neutral olmalıdırlar. Lakin onlar neytral olmasalar, vəsitiçi ola bilənlər. Ona görə də, bizim yerində bu və ya digər dərəcədə görüyü-

müz neytralliq, düşünürəm ki, işlərin necə getməsinin yeganə yoludur. Odur ki, bu, bizim üçün yaşıl işıq deyildi. Biz sentyabrın 27-də Ermənistən həcumunadək nə edəcəyi barədə 100 faiz təsəvvürümüz olmadan cavab verdik, biz ölkəmizi qorumaq, insanlarımızı qorumaq və ədaləti bərpa etmək üçün doğru olduğunu düşündüryimizlər etdik.

– Rəsmi Ankaranın dəstəyi Sizin fəaliyyətiniz üçün nə dərəcədə səmərəlidir?

– Cox səmərəlidir. Bu dəstək lap əvvəldən, sentyabrın 27-də başlayan toqquşmaların ilk saatlarından gəldi. Türkiyə Prezidenti çox aydın bayanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu, siyasi və mənəvi dəstəyin çox mühüm göstəricisi idi. Mən dəfələrlə o faktı diqqət çəkmışəm ki, bu, yalnız siyasi və mənəvi dəstəkdir, lakin bu, kifayət idi. Çünki Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki, Azərbaycan doğru işi görür. Azərbaycan öz arazisində tövflüyüն barpa edir, Azərbaycan öz arazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələr hücum etmirik. Ona görə də, toqquşmaların ilk saatlarında başlayan və inдиyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir.

– Sizin ordunuza birlikdə Ermanistana qarşı döyüşən mücahidlərin mövcudluğu barədə Prezident Makron, Rusyanın Xarici İşlər nazirinin söylədləri barədə na deyə bilərsiniz? Bu, doğrudur?

– Bu müddət ərzində, bir aydan çox vaxtda mən artıq dəfələrə bu məsələyə diqqət çəkmışam və demişəm ki, bu, doğru deyil. Bu, doğru məlumat deyil. Mən bilmirəm bu məlumat niyə yayılmışdır və hələ də yayılır. Birincisi, biza bununla bağlı heç bir dəlil, heç bir sübut təqdim olunmayıb. Hamısı sözlər idi və bu sözlər münaqişənin ilk günlərində söylənmişdi. Siz Prezident Makronun bununla bağlı bəyanatına istinad etdiniz. Bu, yalnız münaqişənin ilk günlərində idi. O vaxtdan bu yana biz bu cür bayanatlar eşitməmişik. Bu, birincisi. Heç bir sübut, heç bir dəlil. İkinci, ehtiyac yoxdur. Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükməmmal texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də, buna ehtiyac yoxdur. Lakin əfsuslar olsun ki, digər tərəfdə baş verənlərə məhəq qoyulmur. Bizdə əcnəbilərin Ermənistən tərəfindən döyüşdүүнə dair

kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir förqi yoxdur. Çünkü əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzıldudur. Bundan əlavə, onların hamisinin erməni olmasına dair bizi 100 faiz dəlil yoxdur. Biz basqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdə bəzi terrorçular qondarma "Dağılıq Qarabağ orduşu"na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təsəssüratı yaradır. Bundan əlavə, ermənilərin bu yalan bayanatdan sui-istifadə etmələrinin səbəbi o ki, bizim onları döyük meydanda möglüb etdiyimizi qəbul etmək onlar üçün yəqin ki, çox ağırlıdır. Onlar 30 il ərzində özlərini elə göstəriridər ki, möglübədilməz orduları var. Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların "guya möglübədilməz orduşu" əfsanədir, mədir və bunu qəbul etmək onlar üçün çox ağırlıdır. Lakin onlar artıq öz möglubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinin məktub göndərərkən hərbi yardım xahiş edib. Bu, onların hərbi möglubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir.

– 98 faiz ermənilərin məskunlaşduğu ərazidə mümkün qələbəni qazanmağın Sizin üçün hansı çətinliyi olacaq?

– Bu ərazidə bəlkə də indi daha çox erməni məskunlaşmış, çünki bütün azərbaycanlılar didərgin salınımlılar. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə həyataya keçirdilər. Bu, statistikadır, bizim deyil, sovet dövrünün statistikasıdır. 1970-ci illərin sonunda Dağılıq Qarabağ Muxtar Vilayətində müxtəlif millətlərənən olan neçə nəfər yaşayırı? Əhalinin, demək olar ki, 25 faizi azərbaycanlılar idi, 40 min nəfər. Şuəda 98 faiz azərbaycanlılar məskunlaşmışdır. Bu gün orada bir nəfər azərbaycanlı belə yoxdur. Xankändidə çox sayıda azərbaycanlı var idi. Hadrüt rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi. Beləliklə, onların hamisi etnik təmizləmə-yə məruz qalıb, qətlə yetirilib, işğəncaya məruz qalıb və didərgin salınımları. Təsəssürələr olsun ki, heç kim Ermənistəni bunda günahlandırıbmış. Biz Ermənistənə qarşı har hansı sanksiyaları görmədik, biza har hansı ciddi informasiya dəstəyi görmədik. Beləliklə, bu, edildi və onlar yerində reallıq yaratdılar. Bu, birincisi. İkinci, 200 il bundan

əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünkü mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə – 1805-ci il Kürkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrəndan çar Rusiyası tərəfindən gətirilmişdir. Beləliklə, bu, tarixi hissəsidir. İndi sizin sualınızna gələk. Mən dəfələrlə demisəm ki, Dağılıq Qarabağda yaşayanların hamisi orada sülh və ləyaqət içində yaşamaga davam edəcəklər. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanın müxtəlif yerlərində, əsasən, Bakıda minlərlə erməni yaşayır. Dağılıq Qarabağda yaşayan ermənilər omin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağılıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan dəha yaxşı həyat sürəcəklər.

– Üç atəşkəs artıq pozulub. Sühl danişqollarının heç bir nəticə vermediyi görünür. Buna görə kim günahkardır?

– Ermənistən. Xronologiyaya nəzar salın. Birinci atəşkəs Moskvada razılıqlı olmuşdu, 24 saatdan da az vaxt ərzində onlar Ermənistən ərazisindən ballistik rakət Gəncəyə hücum etdilər. Bu, səbut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları və bir çox başqa ölkələr ballistik rakətin haradan buraxılmasını aşkar edə bilərlər. Odur ki, onlar raketin Ermənistəndən buraxıldığını bilirlər. Paşinyan bunu onlar etməyiblər dedikdə yalan danişirdi. Bu, 24 saatdan az müddətdə baş vermişdir və onlar gecə çox namərdəsinə hücum etdilər, onlar bilərkəndən yaşayış yerinə hücum etdilər və bu iki hücum noticasında, demək olar ki, 30 güñahsız insan, o cümlədən uşaqlar öldürülmüşdür. İkinci atəşkəs əlan olunduqdan beş dəqiqədən sonra onlar tərəfdən pozulmuşdur və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə, bunu edən biz deyildik. Biz nə etməli idik? Onlar bizi öldürdükdə oturub gözləməli idik! Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs tacavüzlerini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazımdı. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycan, həmçinin xaos və panika yaratmaq istyordılar. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb

və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi sindirmədi. Əksinə, bu, bizi daha da güclü etdi.

– Üç həftə bundan qabaq görüşdüyüm baş nazir Paşinyana cavabınız nə olar? O dedi ki, Dağılıq Qarabağda yeni soyqırımının olmasına qorxur.

– Tamamilə yalandır. Onların bütün tarixi yalandır. Bunun heç bir əlaməti yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni yaşayır. Ermənistanda və ya Dağılıq Qarabağda yaşayan heç bir azərbaycanlı yoxdur. Ermənistən əhalisinin 99 faizi etniki ermənilərdir. Regionumuzda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə tapa bilərsinizmi? Bu, monorespublikadır. Nəyə görə? Çünkü onlar ya hər kəsi qovublar, ya da başqa millətlər orada yaşaya bilmir. Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Buna görə dırnaqarası soyqırımı haqqında danişmaq tamamilə qəbuledilməzdir və bu, onların təqdim etmək istədiyi dəha bir feykdir, necə ki, onlar bunu həmişə edirlər. Onlar həmişə özlərinə əziyyət çəkən, həmişə ağlayan, həmişə köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istəyirlər. Lakin, baxın, bu gün nələr baş verir. O, Prezident Putina gündə beş dəfə zəng edir, o, Prezident Makrona ola bilsin bir qədər az zəng edir, amma yənə də zəng edir, o, hər kəsə zəng edir. O, Avropa liderlərinə zəng edir. O, Dağılıq Qarabağın tanınmasını xahiş edir, lakin başa düşmür ki, Azərbaycanın ərazi bütövülüyü ilə bağlı Avropa İtifaqının vahid mövqeyi var. Ona görə müəyyən dəstəyi aldə etmək üçün o, hər bir feyk üsüldən istifadə etməyə çalışır. Odur ki, dediyim kimi bu, tamamilə yalandır. Mən dediyim sözlərə cavabdehəm, Dağılıq Qarabağda yaşayan ermənilər omin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq.

– İtaliya ilə Sizin xüsusi tərəfdəşliğiniz var. Siz bizim birinci neft və qaz təchizatçıımızsınız. Müharibə daha çox qanın tökülməsinə səbəb olarsa, bunun tərəfdəşliğə təsir etməyindən qorxmurasınız?

– Mən belə hesab etmirəm. Birincisi, mən düşünürəm ki, müharibə na qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demisəm və bir dəha təkrar edə bilərəm ki, Ermənistənən baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik görməyib. Kompromislər haqqında ona sual verildikdə o,

həmişə öz müqəddərətini təyin etmədən danışır. Lakin öz müqəddərətini təyin etmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas principlərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas principlərdən deyil ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Ləçin rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, mühərabənin dayanmasını istamır. Biz hazırıq, bu, birincisi. Mən bunun bizim tərəfdəşərlərə hər hansı mürəkkəblik yaradacağına düşünmüram. İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdəşlik Sənədi adlanan sənədi imzalamışq. Mən pandemiyadan avval İtaliyaya rəsmi sofar etmişim, o, çox uğurlu olmuşdu və biz böyük planlarla geriye, evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektorunu ilə əlaqəli deyildi. Düşüntürəm ki, biz enerji istiqamətində bütün planlaşdırıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdəsidir və tezliklə biz TAP-in açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırıraq. Yeri gəlmışkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmlü layihələri tamamlamışdır və biz Prezident Mattarella ilə birləikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münəaqışa bizim tərkəb İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm.

<https://president.az/articles/45399>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSPANIYANIN EFE İNFORMASIYA AGENTLİYİNƏ MÜSAHİBƏ VERİR

4 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

– Sabahınız xeyir, canab Prezident. Bizimlə səhbət etmək, biza müsahibə vermək üçün vaxt ayırdığınızı görə təşkkür edirik. – Bu imkana görə təşəkkür edirəm.

– Hazırda Dağılıq Qarabağdakı mühərabənin altıncı həftəsi başlayır. Cəbhədə hazırlıda vəziyyət necadır?

– Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanında bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan əraziləsinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir dərəcə onu göstərir ki, biz güclü əlkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləsini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmışkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən, demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik.

– Siz işğal olunmuş 7 rayonun – 5 üstəgəl 2 azad edilməsini istəyirsiniz. Siz onlardan artıq neçəsini azad etmisiniz?

– Faktiki olaraq, işğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad ediləsinin aktiv marhələsindəyik. Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və yeri gəlmışkən, biz artıq əsas principlərin bir hissəsini yerinə yetirmişik. Çünkü ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas principlər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar olsun ki, Ermənistan kö-

nüllü şakilda bunu etmək istəmirdi, ona görə də biz onları bunu etməyə məcbur etməli olduğum.

**- Hər iki tərfə artıq 3 humanitar atəşkəslə bağlı razılığa gəlib. Lakin onlar heç bir neçə dəqiqə də belə çəkməyib. Naya görə mühərabəni üç dəfə durdurmaq və danışqlara başlamaq mümkün olmamışdır?**

— Düşünürəm, bu atəşkəslərin İsləməməsinin səbəblərindən biri ondan ibarət idi ki, Ermənistan artıq bizim tərəfimizdən azad edilmiş əraziləri geri almağa cəhd göstərirdi. Başqa sözlə, onları yenidən işğal etmək istədilər. Ona görə də onlar sizin doğru olaraq qeyd etdiyiniz kimi, humanitar məqsədlərlə elan olunmuş bu atəşkəsdən resursları səfərbər etmək və yeni hücum keçmək üçün istifadə etmək istədilər. Onlar bunu edə bilməyənə, Ermənistan orazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə hücum etdilər. Onlar bunu iki dəfə etdilər. Lakin birinci dəfə oktyabrın 10-də, atəşkəsi elan olunanından dərhal sonra etdilər və bunun nöticəsində 10 mülki şəxs halak oldu, onlara adam yaralandı. Beləliklə, onlar birinci atəşkəsi kobud şakilda pozdular. İkinci atəşkəs də elan olunan vaxtdan təxminən 5 dəqiqə sonra onlar tərəfindən pozuldu və üçüncü atəşkəsi onlar dinc şəhər olan Bərdəyə hücum etməklə pozulardı. Orada 21 nəfər mülki şəxs qatla yetirildi, 70 nəfər yaralandı. Beləliklə, hər 3 dəfə bu, Ermənistanın biza qarşı məqsədli şakilda tacavüzkar hücumu idi və biz cavab verməli və özümüzü müdafiə etməli olduğum.

**— Siz dediniz ki, Ermənistan qoşunlarının çıxarılması ilə bağlı konkret təqvim istayırsınız. Ermənistan dedi ki, kompromissə hazırlır, ancədə təslim olmağı, həmin əraziləri taslim etməyə yox. Siz də kompromissə hazırlısınız? Bu kompromis necə olacaq?**

— İlk növbədə, bizim mövqeyimiz, demək olar ki, bu 40 gün ərzində artıq dəfələrlə bayan edilib. Mən dəfələrlə demişəm ki, bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçküni öz doğma torpaqlarına, onların əsrlərboyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında sülh şəraitində birləşməyi təmin etməkdir. Bizim mövqeyimiz sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstaklanır. Beləliklə, bu, çox açıq-askardır. Ermənistan kompromisdən danışında konkret heç nə demir. Onlar yalnız öz müqəddə-

ratını təyin etmədən danışırlar, amma öz müqəddəratını təyin etmə onlar tərəfdən kompromis deyil. Onlar öz müqəvelərində daha dəqiq olmalıdır, çünki hazırda o, çox qeyri-müyyəydir. Ona görə də biz Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxməsi üçün vaxt cədvəli tələb etdik və biz bunu toqquşmaların ilk gündündən tələb etdik. Beləliklə, əgər Ermənistan biza qulaq assayı və məntiqlə davranısaydı, bu gün biz hazırda qarşılaşmışığımız vəziyyətdə olmazdı. Mühabibə bəlkə də bir ay əvvəl bitirdi. Ona görə də Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli biza təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxson bəyan etməlidir. Lakin onlar nəinki biza vaxt cədvəli vermir, onlar həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə həvət heç nə deməyib. Belə olun halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bərəkəti prinsipləri işləyib hazırlamış Minsk qrupunun hömsədarlarına faktiki olaraq hörmətsizlik nümayiş etdirirler və faktiki olaraq dəha çox eskalasiyaya götrib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şakilda deməyini gözlayırıq.

**— Əgar belə olmasa, Sizin üçün yalnız hərbi variant mövcuddur?**

— Başqa yol qalmır, bilirsiniz, başqa variant yoxdur. Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxson özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bayanat verse, biz dərhal dayanımaqə hazırlıq, dərhal. Mən sözüñə əmal edən insanım və biz bunu edərik. Lakin o, bunu demir. O, vaxt qazanmaq istəyir, dəha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir.

**— Siz hazırda cənab Paşinyanla bir masa arxasında oturmağa hazırlısınız, yoxsa bunun bir mənası yoxdur?**

— Xeyr, bunun qatıyyon heç bir mənası yoxdur. Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısı tamamilə səmərəsiz və mənəsiz olub, ilk görüşlər istisna olmaqla. O, mənə söz vermişdi ki, əgər Azərbaycan dirnəqarası “inqilab”dan sonra ona

vaxt versa, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq. Bu, onun Ermənistanda rəhbərliyinin ilk aylarında mənə söylədikləri idi. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. O dedi ki, Azərbaycanə qaytarılaşı bir santimetr belə torpaq yoxdur. Dedi ki, "Qarabağ Ermənistandır". Dedi ki, Azərbaycan Dağılıq Qarabağda qondarma kurumun dırnaqarası "rəhbərliyi" ilə danışçılar aparmalıdır. Beləliklə, o, danışçılar prosesini pozmaq üçün hər şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir mənə görmürəm. Bu yaxınlarda bizim xarici işlər nazirlərimiz Cenevrədə görüşübələr və mən düşünürəm ki, hazırda bu, təmaslar üçün doğru formatdır.

— Siz dediniz ki, demək olar, 30 il ərzində Minsk qrupu işgal edilmiş ərazilərin qaytarılması üçün heç nə etməmişdir və ya bu istiqamətdə heç bir irəliləyişi nail olmamışdır. Hazırda ABŞ, Rusiya və Fransadan gözənlətiniz nadir?

— Bəli, siz haqlısınız. Mən demişəm ki, Minsk qrupu heç bir natiqə əldə etməyib. Lakin mən, eyni zamanda, demişəm ki, onların fəaliyyətinə tamamilə göz yuma və onları yalmız tənqid edə bilmərəm. Çünkü hazırda massada olan əsas prinsiplər Minsk qrupunun köməyi ilə işlənilər hazırlanmış prinsiplərdür. Beləliklə, onlar işlədilər, çalışıldılar. Lakin onlar əraziləri boşaltması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər. Bu ölkələrdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri var, istor hərbi dəstək olsun, istor siyasi dəstək, iqtisadi dəstək, diaspor dəstəyi və s. Lakin onlar əllərində olan bu alətlərdən istifadə etmədilər, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında israr etmədilər. Ona görə də naticənin olmasına faktı, əlbəttə ki, onların bacarmadığından çox istəmədiyini nümayiş etdirdir. Əgər onlar bacarmadılar, kim bacarar? BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü kiçik, yoxsullaşmış, asılı Ermənistana təsir edə bilmir? Onlar, sadəcə olaraq, istəmədilər. Onlar vəziyyətin sabit olmasına istəyidilər, bu, doğrudur. Onlar sülh ssenarisi istəyidilər. Lakin onlar görəndə ki, demək olar, 30 ildir sülh ssenarisi yoxdur və Ermənistandan yeni hökuməti bəyanatlar və əməllərlə prosesi faktiki olaraq məhv edir, düşünürəm ki, onlar hərkətə keçməli idilər. Mən

dəfələrlə onların liderləri, yüksək rütbəli rəsmiləri ilə danışaraq çağrış etmişəm ki, Ermənistana təzyiq göstərin, sanksiya tətbiq edin. Əgər sanksiya tətbiq etmək istəmirsinizsə, ən azı bunu dilə götərin, elan edin ki, sanksiyalar tətbiq olunacaq, əks halda, bu təcavüzkərə təzyiq göstərmək üçün başqa heç bir mexanizm olmayıcaq. Beləliklə, düşünürəm, bu gün onlar dərk ediblər ki, uzun illər "münəaqisinin hərbi həlli yoxdur" deməkələ səhv ediblər. Bütün bu reallığı dəyişdik. Hərbi həll yolu var. Lakin bizim bu gün danışdıığımız ondan ibarətdir ki, gəlin, hərbi həllin həmin səhifəsini bağlayaqla və siyasi həllə keçək. Beləliklə, hərbi-siyasi həll üstünlük təşkil etməlidir. Əgər Ermənistanın baş naziri mənim artıq ondan tələb etdiyimi desə, biz bu gün dayanmağa hazırıq. İndi sülh prosesi artıq qısmən yerinə yetirilmiş əsas prinsiplərin qalan hissəsinin icrasına əsaslanmalıdır. Biziə Kəlbəcər, Laçın və Ağdamın bir hissəsinin boşaldılması ilə bağlı dəqiq vaxt cədvəli lazımdır. Bundan sonra düşünürəm ki, regiona sülh gələcək.

— Man Sizdən "Amnesty International"ın faktiki olaraq hər iki tərəfin kasetli bombalardan istifadə etməsinə dair bəyanatları ilə bağlı soruşturmaq istəyirəm. Siz də, rəsmi İrəvan da qeyd edirsiniz ki, tərəflər mülki əhaliyə qarşı fosfor tərkibli sursatdan istifadə edir. Siz beynəlxalq konvensiyalarla qadağan edilən silahlar dan istifadə edirsiniz?

— Bütün qadağan olunmuş silahlardan istifadə etmirik. Bizim ərazi bütövülüyümüzü bərpa etmək üçün kifayət qədər sursatımız var. Bu, birinci. İkinci, biz mülki şəxslərə hücum etmirik. Oktyabrın 10-dan sonra Dağılıq Qarabağdakı şəhərlərə hücum etmirik. Ondan əvvəl, bəli, bunu qəbul edirik. Lakin bu, ona görə oldu ki, Ermənistən ordusunun hərbi hissələrinin və infrastrukturunun çoxu Dağılıq Qarabağın dırnaqarası "paytaxtı" olan Xankändidə cəmləşmişdi. Ona görə də biz bunu etməli idik. Biz təhlükəsizliyimizi tömən etmək və əməliyyatımızın dəha səmərəli olması üçün həmin mühüm hərbi obyektləri vurmali idik. Lakin humanitar atışkas elan olunanın sonra, — bunu dəfələrlə elan etmişik, — biz heç vaxt insanların yaşadığı heç bir şəhəri və ya kəndi vurmamışq. Buna zidd olaraq ermənilər nə etdi. Onlar Ermənistən ərazisindən Gəncəyə ballistik rakət atdırılar və bu, sübuta yetirilib. Baxmayaraq ki, Ermənistənən baş naziri bunu onların etmədiyini dedi. Lakin bu, gülündür. Çünkü ballistik rakətin buraxılışı peyklər vəsitsilə müşahidə olunur. Hər kəs onun haradan buraxıldığını və onun hədəfi-

nin nə olduğunu bilir. Gəncədə mülki şəxslərin yaşadığı əraziləri qəs-dən iki dəfə vurdular. Onlar Bərdəyə çox dağıdıcı "Smerç" rakətləri ilə iki dəfə zərbə endirdilər və yalnız bir hücum nöticəsində 21 insan öldürmələş və 70 insan yaralanmışdır. Bir çox hücumlar olmuşdur. Onlar Tərtərdə dəfn mərasimini zərbə vurdular, bu, tamamilə insan davranışının bütün normallarından kənar bir şeydir. İnsanların dünyasını dəyişmiş şəxsi dəfn edəndə onlar qəbiristanlığı vurdular və dörd nəfər qətə yetirildi. Onların kasetli bombalardan istifadə etmələri beynəlxalq media və QHT-lər tərəfindən təsdiq olunmuşdur. Əminən ki, bu barədə ilk dəfə məlumat verən oranı ziyarət etmiş beynəlxalq media olmuşdur. "Amnesty International" və "Human Rights Watch" təşkilatlarının bu halları təsdiq etməkdən savayı başqa bir seçimi yox idi. Lakin sual orası nadir ki, nə üçün onlar birinci növbədə Azorbaycana gəlmədilər? Nə üçün onlar yalnız Ermənistən tərəfindən işləyirdilər? Yalnız beynəlxalq media, Qərb mediası ermənilərin istifadə etdiyi kasetli bombaları göstərdikdən sonra bu iki QHT bunu təsdiq etdi. Onların bunu təsdiq etməsi yaxşı haldır, lakin səmimi desəm, bunun açıq-əşkar olmasına nəzərə alaraq onların bu məsələni necə təsdiq etməməsini da təsəvvürümə götürə bilmirəm.

**- Rusiya, Sergey Lavrov dünən dedi ki, Dağlıq Qarabağda təqrübən iki min muzdlu döyüşür. Bununla bağlı nə deyərdiniz?**

- Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız dirnaqarası "informasiya"dan və şayılardan istifadə edirlər. Bu, birincisi. İkincisi, bizdə heç bir muzdlu yoxdur. Mən bu haqda dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur. Bizim 100 min döyüşçündən ibarət ordum var, biz tam səfərəbəlik elan etsək, bundan bir neçə dəfə çox top-laya bilirik. Lakin biz Ermənistəndən fərqli olaraq bunu etmirik. Bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir səbut yoxdur. Bu bir aydan çox müddət ərzində biza heç bir səbut, heç bir sənəd, heç bir dəlil təqdim edilməmişdir. Yalnız bayanatlar. Bəs, onda nə üçün onlar Ermənistən tərəfində baş verənləri, Ermənistən tərəfindən neçə muzdunun döyüşdürüünü görmürlər? Nə üçün bizi ittiham etməyə çalışın nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib? Bizdə artıq əcnəbi pasportları olan zərərsizləş-

dirilmiş insanların siyahısı var. Amerikalı, fransalı, kanadalı, livanlı, iraqlı, postsovet məkanı ölkələrindən, onlara Gürcüstandandır. Bəli, onlar o ölkələrdə yaşayan ermənilərdir, lakin bu, heç bir fərqli etmir. Əgər onlar başqa ölkələrin vətəndaşlarıdır, onların orada olması qanunsuz hesab edilir. Bu vaxtadək bu məsələ barədə heç nə deyilməmişdir, amma bizim səbutlarımız var. Bizim əlimizdə pasportlar var. Bizim səbutümüz var, video var. Bunun haqqında heç nə deyilməyib. Bu, bizim tərəfimizdən qəbul edilə bilməyən selektiv bir yanışmadır, bu, vəsitiçilərin mandatına uyğun deyil. Mən dəfələrlə demişəm, vəsitiçilər bitərəf olmalıdır. Əgər onlar tərəf tuturlarsa, bu, onların işidir, lakin onda vəsitiçilikdən çıxmırlıdırlar. Hər bir ölkənin istənilən ölkəyə yaxşı və ya pis münasibəti ola bilər. Biz müyyən səbəblər üzündən bəzi ölkələr tərəfindən ermənilərə qarşı xüsuslu hissələrin olduğunu başa düşürük. Bunu öz ölkələrinin adından deyirlərsə, biz buna etiraz etmirik. Lakin əgər siz vəsitiçisizsə, xahiş edirəm, bitaraf olun və ittihamlardan uzaq durun. Əgər biz bizi muzdularla bağlı ittiham edənləri dünənin müxtəlif yərlərində nə etdikləri haqqında ittiham etməyə başlasaq, bu, çox uzun bir məsələ olacaq. Biz bunu etmirik. Bu-na görə biz tərəfdəşlərimizdən eynisini gözlayırıck.

**- Türkiyənin Sıza nəinki siyasi, eyni zamanda, hərbi dəstək də göstərdiyini söyləyənlərə nə deyərdiniz?**

- Mən deyordim ki, bu növbəti taxribat, növbəti feyk xəbərdir. Türkiyədən heç bir hərbi dəstək yoxdur. Biz Türkiyədən yalnız müasir hərbi avadanlıq alırıq. Bu, həqiqətdir. Bu, dünyada istənilən ordunun paxılıqlı edə biləcəyi yeni müasir avadanlıqdır. Türkiyənin hərbi sənaye kompleksi, həqiqətən də, möcüzələr göstərir. Bu avadanlıq bizə döyüş meydandasında çox kömək edir. Lakin biz onu alırıq, biz müqavilələr imzalayıraq, hər şey şəffafdır, hər şey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmur? Yalnız Türkiyə. Çünkü Türkiyə əfsuslar olsun ki, indi müxtəlif avropanı siyasi təşkilərin hücumuna maruz qalır. Türkiyəni qaralamaq cəhdləri var. Türkiyəni şəntaj etmək, ona təzyiq gəstərmək cəhdləri var. Bu, tamamilə qəbul edilməzdir. Bizim əsas silahlarımız Rusiyadan gəlir. Biz başqa ölkələrdən də silah alırıq. Yalnız Türkiyənin adı hallanır. Bu, birincisi. İkincisi, Türkiyənin biza hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər nəyə vəsitiçisi, Minsk qrupunun həmsəndi olan Rusiyanın Ermənistənə hərbi dəstək

göstərdiyini demirlər? Bizim olimizdə səbutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niçə heç kim bu barədə danışmış? Gəlin, bunun haqqında danışaq, gəlin, adaletli olaq. Buna görə birinci si, bu, səhv məlumatdır. İkincisi, biz Türkiyə hərbini avadanlığını alrıq və almağa davam edəcəyik. Üçüncüsü, bu məsələ ilə bağlı heç bir ikili standart olmamalıdır. Yeri gəlmışkən, Azərbaycana Türkiyə tərəfindən hərb iəstək göstərildiyini deyənlər, hesab edirəm, bu absurd ittihamlardan çıxılmılardır.

**- Açıq-aydındır ki, Türkiyənin regionda marağı var, necə ki, Rusiyanın və İranın var. Ermənistan Rusiyaya öz təhlükəsizliyinin təmin olunmasının mümkünülüyü barədə müraciət etmişdir. Siz mühərbiyinən beynəlmiləşdirilməsindən qorxursunuz?**

- Ermənistan lap avvəldən elə bunu etmək istəyirdi və biz həmişə buna qarşı idik. Mən dəfələrə bütün ölkələrə demisəm, bu mənaqışdan uzaq durun. Bu, bizim məsələmizdir, bu, ərazi bütövlüyü uğrunda bizim döyüşümüzdür. Mənaqışını beynəlmiləşdirmək üçün heç bir cəhd olmamalıdır. Lakin Ermənistan bunun üçün har şeyi etdi. Ermənistanın baş nazırının Rusiya Prezidentinə göndərdiyi məktub təkcə onların öz məglubiyyyətinə artıq qəbul etdiyini, bizim döyük meydanda onları qalib gəldiyimizi göstərmir, eyni zamanda, onu göstərir ki, onlar mənaqışını beynəlmiləşdirmək istayırlar, onlar Rusiyani bir-başa mühərbiədə iştiraka sürüklemək istayırlar, bu da tamamilə qabuledilməzdir. Mənim bildiyimə görə, bu, Rusiya tərəfindən rədd edilmişdir və Rusiyanın xarici işlər naziri bununla bağlı bəyanat vermişdir. Ola bilsin, bunu lap dəqiqliklə ifadə etmirəm, lakin belə bir mesaj var idi ki, döyük Azərbaycanın ərazisində aparılır. Əgər Azərbaycan, əgər istənilən ölkə Ermənistana hücum etsə, onda Rusiya öhdəliyini yerinə yetirməlidir. Lakin döyük bizim torpağımızda gedir. Hesab edirəm ki, bu cəhdələr tamamilə faydasızdır. Rusiyanın mövqeyi xarici işlər naziri tərəfindən ifadə olunmuşdur. İranın da mövqeyi ifadə edilmişdir. Yəqin siz ölkələrin ərazi bütövlüğünün təminatına dair İranın mənaqışının həll edilməsi ilə bağlı planını eşitmisiniz. Bu yaxınlarda İranın Ali Rəhbəri Ermənistəninin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin boşaltmalı olduğu ilə bağlı bəyanat vermişdir. Bu, iki qonşu ölkənin reaksiyasıdır. Türkiyənin mövqeyi yaxşı bəlliidir. Türkiyə həmişə beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının

qətnamələrini dəstəkləyir. Həmçinin Gürcüstan da dəfələrlə Azərbaycanın ərazi bütövlüğünü dəstəkləmişdir. Bu, bizim qoşuların mövqeyidir. Ermənistən tacrid olunub. Onlar mənaqışını beynəlmiləşdirmək istayırlar, onlar dəstək qazanmaq üçün bəzi feyk xəbərlərənən və tarixdən olan bəzi feyk məlumatlardan istifadə etmək istayırlar. Lakin Ermənistən üçün ən yaxşı hərəkət öz məglubiyyyətini, bizim qələbəmizi qəbul etmək və yerda qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməkdən ibarətdir.

**- Əgər onlar Dağılıq Qarabağın müstəqilliyini tanıyalarsa, Sizin buna reaksiyanız necə olardı?**

- Bilirsiniz, onlar müstəqilliyi tanımaq istəsyidlər, uzun müddət bundan öncə tanıydırlar. Nəyə görə əvvəl tanumadılar? Çünkü onlar aydın başa düşürdülər ki, bu, çox mənqısqız addım nticəsində damışqlar tamamilə dayanacaqdır. Odur ki, onlar bunu etsələr, damışlaşmış bir şey qalmayacaq. Sonra na sühlə toşabbüsü, na əsas prinsiplər, na də gələcək tənzimləmə, heç na masa üzərində olmayıacaq. Hesab edirəm ki, onlar bunu başa düşürlər. Onlar həmişə bundan bizi qorxutmaq üçün bir alət kimi istifadə etmək istəyirdilər və deyirildər Azərbaycan bunu etsə, biz müstəqilliyi tanyacıqı. Mən bu mühərbi günlərində dəfələrlə demisəm və indi də deyirəm, Ermənistənın baş nazırı, bu gün Dağılıq Qarabağı tanı, bunu et, cəsarətini göstər, sözünün bir məna daşıdığını göstər, bu gün Dağılıq Qarabağı tanı. Yenə də siz görəcəksiniz ki, onlar bunu etməyəcəklər. Çünkü onlar qorxaqdırlar, onlar yalnız dinc vətəndaşlarla qarşı vuruşa bilirlər və onlar gücümüzü, birliyimizi görüb qaçırlar.

**- Siz indi regionun muxtarıyyətini qəbul etməyə hazırlısınız?**

- Bu, əsas prinsiplər üzərində gələcək danışqların bir hissəsi olmalıdır. Çünkü əsas prinsiplərin birinci hissəsində işgal olunmuş ərazilərən - 5 üstəğəl 2 rayondan vaxt cədvəlinə müvafiq olaraq qoşunların çıxarılması tələb olundurdu. Sonra təhlükəsizlik, sülhməramlı əməliyyatlar, Dağılıq Qarabağın statusu kimi əsas prinsiplərin başqa elementləri də var idi. Biz həmişə bunu müzakirə etməyə çox açıq idik. Biz dəfələrlə onlara müxtəlif yolları təklif etmişik, lakin onlar bunları rədd etmişlər. Biz onlara Azərbaycan daxilində muxtarıyyət təklif etdik, biz onlara mədəni muxtarıyyət təklif etdik. Biz dedik ki, dünyada, Avropada, Skandinaviya, Alan Adaları timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox başqa yerlərdə yaxşı nümunələr var. Lakin

onlar hər şeyi rədd etdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istayırdılar ki, biz bu müstəqilliyi tanıyaq. Bunu etməklə onlar, əslində, bizim bunu heç vaxt etməyəcəyimizi bilərək münaqişəni dondurmaq üçün hər şeyi edirdilər. Mən bilişəm, biz birincisi münaqişənin bu qaynar fazasını bitirməliyik, danışıqlar masasına qayitmalıyıq, Ermənistən mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra biz gələcəkdə nə baş verəcək onun haqqında danışa bilərik. Bu məsələ ilə bağlı indi heç nə deyə bilmərəm.

– **Cox sağ olun, cənab Prezident. Mən bizi vaxt ayırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm.**

– Suallarınıza, Azərbaycana marağınızı görə çox sağ olun.

<https://president.az/articles/45475>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “BBC NEWS”A MÜSAHİBƏ VERİR

6 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibə verib.

– **Prezident Əliyev, “BBC News”-da bizimla səhbət etmək üçün vaxt ayırdığınızda görə Sizə təşəkkür edirəm. Dağlıq Qarabağın və ətraf yeddi rayonun hər bir qarşı uğrunda savaşmaq niyatindanızınız?**

– Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də Ermənistən torəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağa hazırıq. Mən bunu mühərbiənin əvvəlindən deyirəm, əgər Ermənistəninin baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarışısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq. Lakin bu vaxtadək artıq 40 gün keçib, onun bunu deməsinə dair heç bir olamat yoxdur.

– **Bu, o deməkdir ki, Siz sona qədər döyüşəcəksiniz?**

– Ermənistən işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı üzərinə öhdəlik götürməsə biz sona qədər vuruşacağıq. Hesab edirəm ki, Ermənistən böyük bir səhv edir, çünki lap əvvəldən bizə qulaq assayırlar, mühərbiə uzun müddət bundan önce dayanardı və biz artıq danışıqlar masası arxasında olardıq.

– **Lakin cənab Prezident, Siz bir ultimatum verirsiniz, Siz deyirsiniz ki, onlar bütün bu əraziləri qaytarmağa razılaşmalıdır və yalnız sonra danışıqlar ola bilər. Bu danışıqlar üçün böyük bir ilkin şartdır.**

– Xeyr, heç də belə deyil. Çünki mənim dediyim əsas prinsiplərə əsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafindakı ərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermanistan üçün çox aydın mesajdır. Əfsuslus olsun ki, Ermənistən Minsk qrupunun hömsədrələri və əvvəlkü Ermenistan rəhbərliyi tərəfindən işlənib hazırlanmış əsas prinsiplərlə razılışmadı. Bu əsas prinsiplərdə deyilir ki, onlar birinci

mərhələdə işgal olunmuş 5 rayonu boşaltmalıdır, ikinci mərhələdə isə 2 rayonu boşaltırlar. Lakin beş rayondan dördü artıq azad edilib. Əgər onlar bunu etsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq.

– Bu ərazilər bizim beynəlxalq auditoriya üçün tanış olmadığını görə aydınlaşdırmaq istəyirsin. Siz deyirsiniz ki, Ermanistan rəhbərliyi Dağlıq Qarabağdan kənardakı əraziləri boşaltmağa razılışsa, Siz dayanarsınız və döyüşməzsiniz?

– Elədir ki, var. Bu, mənim dəfələrlə vurğuladığım mövqedir. Eyni zamanda, bu, danışqlar masasında olan bütün məsələlər deyil. Əlbəttə ki, bundan sonra biz azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ qayıtlarını üzərində işleyəcəyik. Çünkü müharibədən əvvəl, 1990-ci illərdə Dağlıq Qarabağda 40 min azərbaycanlı yaşayırırdı və bu da oradakı əhalinin 25 faizi idi. Ermənilər onların hamısını qovdular, etnik təmizləmə tövədildi və sonra "müstəqillik" elan etdilər.

– Lakin Siz Dağlıq Qarabağ üzərində nəzarəti güclü yolu ilə əla keçirsiniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı qorxular var. Ermanistan öz insanların etnik təmizləməyə məruz qalacağından çox ciddi qorxuduğuunu ifadə etmişidir.

– Bu, əsərsiz ittihamdır. Birincisi, əgər bu məsələ Ermanistani həqiqətən də narəhat edir, nəyə görə onlar əsas prinsiplərlə razılaşmırlar? Çünkü əsas prinsiplər təsdiqlənən və Ermanistan mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə, onda hər şey dananacaq.

– Siz onlardan Dağlıq Qarabağı boşaltmalarını tələb etmirsiniz? Siz onlardan yalnız ətraf rayonları tələb edirsiniz?

– Buz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələrinin icra olunmasını tələb edirik. Bu qətnamələrdə Ermanistan qoşunlarının işgal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şartlı çıxarılması tələb olunur. Dağlıq Qarabağın erməni əhalisini gölinçə, onlar orada yaşamağa davam edəcək, onlar bizim vətəndaşlarımızdır və mən dəfələrlə bə mövqeyi ifadə etmişəm.

– Prezident Əliyev, ermənilərin orada Sizin vətəndaşlarınız kimi yaşayacaqlarını deyirsiniz. Siz bu yaxınlarda demisiniz və mən burada Sizdən sitat gətirirəm: "onlar çıxmalar, biz onları iti qovan kimi qovacaq". Bu bəyanatla insanlar çətin ki, özlərini təhlükəsiz hiss etsinlər.

– Xeyr. Xahiş edirəm, mənim bəyanatlarımı dəqiqliklə yanaşın. Mən bunu dedikdə bizim əraziləri işgal etməyə davam edənləri nəzərdə tuturdum. Mən Ermanistannın hərbi-siyasi rejimini nəzərdə tuturdum. Mən Dağlıq Qarabağın dırnaqarası "həmətəni", bu cinayətkar xuntanı nəzərdə tuturdum, hansı ki, yer golmışkan, artıq qaçıb gedib. Mənə məlumat verilib ki, Dağlıq Qarabağın dırnaqarası "rabhəri" artıq Yerevandadır. Mən erməni xalqını yox, onları nəzərdə tuturdum.

– Onda Siz Dağlıq Qarabağda erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağına dair mütləq zəmanət verirsiniz?

– Bəli. Biz ermənilər deyilik. Onlar biza qarşı etnik təmizləmə tərədiiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermanistanın etnik təmizləmə siyasəti natiçəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayıacaqı. Biz qisas almayacaqı. Mən dəfələrə demişəm, hətta onlar Gəncəni bombardayanda, hətta onlar Bərdəni bombardayanda, onlar başqa şəhərləri bombardayanda və 92 insani, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyük meydandan alacaqı. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda yaşayan minlərlə erməni və heç kimin onları etnik təmizləmədiyini nəzərə alaraq, biz buna orada na üçün etməliyik ki?

– Burada, Azərbaycanda yaşayan ermənilərlə bağlı. Biza vərilən məlumatda görə, onların çoxu qorxu içində yaşayır, ermənilər kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər. Dağlıq Qarabağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necə əmin ola bilərlər ki?

– Xeyr, bu, yanlış məlumatdır.

– **Bu məlumat burada yaşayan insanlardan daxil olur.**

– Ola bilsin ki, kimse evlənib soyadını dəyişib. Bu, burada adət olunan təcrübədir. Amma xeyr. Burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduğunu bilirik. Yeri golmışkan, mən sizə deyə bilerəm və bir çox insanlar bə baradə bilmirlər. Ermanistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz onunla görüş təşkil edə bilerik. Bu, əslində, qorxu deyil, bu, erməni təbliğatıdır.

– Prezident Əliyev, əgər təbliğat varsa, aydınlaşdır ki, hər iki tərəfdə təbliğat var. Dövlət dialoqu çərçivəsində burada ermənilərə

**qarşı institusional mesajlar səslənir, insanlarda digər tərəfə qarşı nifrat aşlanır. Siz onların, həqiqətən də, birgə yaşaya biləcəklərinin gözləyirsiniz?**

– Nəyə görə onlar dünyadan digər yerlərində birgə yaşaya bilirlər? Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlıların bir yerdə, eyni kənddə yaşadığı kəndlərin olduğunu bilsiniz? Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar, onlar Azərbaycanda bir yerdə yaşayırlar, dünyadan bir çox digər yerlərində. Dünyadakı vəziyyətiindi müşahidə etsiniz, Qərbdə bəzi ermənipərəst mitinqlərdən başqa ermənilər və azərbaycanlılar arasında vəziyyət sakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin burada yaşaya bilməzlər?

**– Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirseniz, həqiqətən də, bir erməninin Dağlıq Qarabağda qalacağını və Azərbaycan qanunları ilə yaşayacağını gözləyirsiniz?**

– Hesab edirəm ki, bu, mümkündür. Bir Prezident kimi, mən bu gün deyirəm və dəfələrlə demişim ki, biz yanaşı yaşamamaq istəyirik. Əgər biz yanaşı yaşamamaq istəməydiç, nəyə görə mən bunu deməliyəm ki? Bildiyiniz kimi, bu gün Azərbaycan Ordusu döyüşdə qalib gəlir. Bu gün biz şəhərləri, kəndləri bir-birinin ardınca azad edirik. Azərbaycanda istənilən şəxs prinsip etibarılı dəyə bilər, baxın, onlar Xocalıda soyqırımı töratdırıllar, onlar azərbaycanlıları doğma torpaqlarından qovdular, onlar bizim bütün şəhərləri və kəndləri mahv etdirilər.

**– Ermənilər də, əlbəttə, iddia edirlər ki, onlar da qovulublar, onlar da illərlə qətlamları qurbanları olublar.**

– Onlar haradan qovulublar? Haradan? Onlar qovulmayıblar. Biz ermənilərə qarşı etnik təmizləmə törətməmişik. Xeyr, ermənilər Azərbaycanda yaşayırlar. Onlar bizi neinki Dağlıq Qarabağdan qovublar, erməni əhalisinin heç vaxt yaşamadığı Dağlıq Qarabağla inzibati sərhəddə yerləşən yeddi rayondan qovublar. Onlar şəhərlərin, kəndlərin adlarını dəyişiblər.

**– Prezident Əliyev, dİNə gəldikdə, Ermənistanda kilsəyə hücum olub.**

– Bu, Ermənistanda olmayıb.

**– Üzr istəyirəm, canab Prezident, Dağlıq Qarabağda hücum olub. Eyni gündə kilsə iki dəfə mərmi atışınə tutulub. Siz həmin gün dediniz ki, ola bilsin, bu, səhvdir. Siz dediniz ki, araştırma aparacaqsınız. Araşdırmanın nəticəsi nədir?**

– Bu məsələni araşdırmaq üçün biz orada olmalıyıq. Araşdırmaq üçün. Mən dəfələrlə demişəm, bu, ya bizim artilleriyanın səhvdir, ya da bu, ermənilərin özləri tərəfindən qəsdən edilmiş bir təxribatdır.

**– Onlar öz kilsəsini atəş tutubular?**

– Bəli, eladır ki, var.

**– Onlar, əlbəttə ki, bunu inkar edirlər.**

– Bəli, əlbəttə ki, onlar bunu inkar edirlər. Onlar hər şeyi inkar edirlər. Onlar Ermenistan ərazisində Gəncəya ballistik raketlə zərba endirildiyini inkar edirlər. Ermenistanın baş naziri bunun yanlış məlumat olduğunu demişdir. Buna baxmayaraq, sizin ölkəniz, Amerika Birleşmiş Ştatları, Fransa, Rusiya, onlar ballistik raketin haradan buraxıldığı asanlıqla aşkar edə bilərlər.

**– Kilsəyə gəldikdə...**

– Kilsəyə gəldikdə. Mən bunun ya səhv olduğunu, ya da onların bunu qəsdən etdiklərini demişəm. Çünkü həmin kilsənin mənim gördüyü təsvirləri bunun çox kiçik bir zərər olduğunu göstərir. Bu zadəni maksimum iki həftə ərzində təmir etmək olar. Bu, birincisi. İkincisi, siz burada, Bakıdəsiniz. Yəqin ki, siz şəhər mərkəzində bizim bərpa etdiyimiz erməni kilsəsini görmüsünüz. Biz orada minlərlə erməni kitabı saxlayırdıq. Əgər biz ermənilərin dediyi kimi kilsələri dağıdırıqsa, nəyə görə buradakı kilsəni dağıtmamışıq?

**– Siz birmənəli şəkildə öz qüvvəlerinizin kilsəyə hücum etmədiyin deyə bilərsiniz?**

– Mən birmənəli şəkildə dəfələrlə demişəm. Bu ya bizim artilleriyanın səhvdir...

**– Beləliklə, Siz bunu edə bilərdiniz?**

– Kim? Siz kimi nəzardə tutursunuz?

**– Sizin qüvvəleriniz bunu edə bilərdi.**

– Bu, yalnız səhv nəticəsində ola bilərdi. Çünkü hərbi hədəf yox idi. Kilsə hərbi hədəflər arasında deyil. Bizim Xankəndi şəhərində, – ermənilər onu Stepanakert adlandırlırlar, – hərbi hədəflərimiz var idi. Bizim Şuşada hərbi hədəflərimiz var idi və biz bu hərbi hədəflərə zərbələr endiririk, çünkü onlar bizə hücum ediblər. Yəqin ki, bu, səhv olub.

**– Eyni gündə iki dəfə səhv edə bilərdiniz? Kilsəyə iki dəfə zərba endirilib.**

– Nəyə görə yox? İşgal olunmuş ərazilərdə Azərbaycan məscidlərinin şəkillərini görmüsünüz? Onlar hamısı dağıdlıb. Onlar bizim

məscidlərdə donuz saxlayırlar. Azad edilmiş Zəngilandakı məsciddən bu yaxnlarda çəkilmiş videogörüntüdə onların orada donuz saxladıqları göstərilir.

– Siz öz ordunuzun hərbi üstünlüyü haqqında danişarkən fikir irəli sürmüsünüz, yüz min insanınız var, Sizin İsraildən, Türkiyədən alınan ən müasir avadanlığınız var, xüsusi türk dronları. Sizin sənəcənləşdənən olan bütün bu imkanları nəzərə alaraq, kilsənin atəşə tutulması ilə bağlı iki dəfə sahə yol verilə bilər?

– Əlbəttə ki, ola bilər. Çünki bu məsələni araşdırmaq üçün bizim orada olmamız lazımdır. Biz orada olanda onu təmir edəcəyik.

– Lakin bu...

– Biz onu barpa edəcəyik, siz bunu görəcəksiniz. Biz Şuşaya geri qayıdanda onu barpa edəcəyik.

– Bu, o demək deyil ki, bu silahların bu dərəcədə qeyri-dəqiq olması və belə sahvlərə asanlıqla yol verəməsi ehtimalına görə Siz onları mülki yerlərdə istifadə etməməlisiniz?

– Biz onlardan mülki yerlərdə istifadə etmirik. Biz onlardan hərbi infrastrukturunu məhv etmək üçün istifadə edirik.

– Prezident Əliyev...

– Xankəndi şəhəri hərbi obyektlərlə dolu idi. Şuşa şəhəri hərbi obyektlərlə doludur. Biz onlardan fərqli olaraq mülki şəxslərə hücum etmirik. Onlar qəsdən mülki yaşayış yerlərini dağdırırlar, ballistik rakətlərə Gəncəyə hücum etdilər.

– Prezident Əliyev, icazə verin, bizim BBC həmkarlarımıza nə gördüklerini Sizə deyim. Bu, şayiə deyil. Bu, BBC həmkarlarımıza tərəfindən çəkilmişdir, onların gördüklləridir. Onlar oktyabrın biri, ikisi və üçü Stepanakertdə və Dağlıq Qarabağda olublar. Onlar şəhərin, o cümlədən tacili tibbi yardım mərkəzinin xaotik mərmi atəşinə tutulmasını, yayış binasının dağıdılmasını, insanlar qaçmağa cəhd göstərəndə onların başlarının üstündə dronun olmasına, bir az sonra yaxınlıqda olavaş mərmi atəşlərinin açılmasını gördürlər. Onlar bunu aydın hərbi hədəflər olmadan şəhərin sistemsiz mərmi atəşinə tutulması kimi xarakterizə etdilər. Bu, şayiə deyil. Bu, BBC-nin şahid olduğu və lenta aldığı hadisədir.

– Mənim sizin şahid olduğularınızla bağlı şübhələrim var. Şübhələrim var.

– Lakin Prezident Əliyev, onlar orada idilər.

– Nə olsun ki, onlar orada idilər? Bu, heç nə demək deyil. Bu, feyk xəbər ola biler. Bizim hərbi...

– Bu nəyə görə feyk xəbər olsun ki? Nəyə görə oraya gedən istənilən jurnalist feyk xəbərləri yayımlamağı qərara alınsın ki?

– Münaqişəyə qərəzlə mövqeyinə görə, beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma təbliğatına görə.

– Deməli, Sizi heç bir yanlışlıqda günahlandırmaq olmaz? Hər şey feyk xəbərdir?

– Əlbəttə, bu, feyk xəbərdir. Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittihəm idi. Ermənistan tərəfindən heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik rakətlərə zərba endirdiyini sö魯mur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasimində hücum edib? Nəyə görə onlar 21 insani qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombarlarla "Smerg"-dan istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız o hadisələrin orada "şahidi" olub. Mən buna inanıram.

– Onlar bunu ləntə alıblar. Əlbəttə ki, hər iki tərəfdə mülki şəxslərin qətlə yetirildiyini qeyd etmək mühüm əhəmiyyət kəsb edir. Hər iki tərəf xaotik atəş açmışdır. Biz özümüz burada ballistik rakətin istifadə edildiyi Gəncə hücumunun fasadlarının şahidi olmuşuq. Beləliklə, bu tərəfdə də itkilərin olması şübhə doğurmur.

– Təşəkkür edirəm.

– Lakin eyniələ, Siz kassetli silahlardan danışındıqda, sübut var ki, Siz də mülki yerlərdə, Stepanakertin küçələrində kassetli silahlardan istifadə etmisiniz və bu, "Human Rights Watch" təşkilatı tərəfindən genis şəkildə sənədləşdirilmişdir, şəkillər çəkilmişdir, videolar çəkilmişdir, şahidlər ifadə vermişdir. Onların hadisəyə yərini getmək imkani var idi. Nəyə görə Siz o dərəcədə qeyri-dəqiq ola bilən kassetli silahlardan mülki yerlərdə istifadə edirsiniz?

– Biz onlardan istifadə etmirik. Bu, növbəti bir feyk xəbərdir. Ermənistan kassetli bombalarдан istifadə edir.

– Deməli, hər şey feyk xəbərdir?

– Əlbəttə ki. Niyə də yox? Biz feyk xəbərlərlə on illərdir üzləşirik.  
– Lakin Siz etiraf edirsiniz ki...

– Heç bilsiniz, Britaniya mətbuatında Azərbaycan haqqında nə qədər feyk xəbər dərc edilmişdir? Minlərlə.

– Lakin, Prezident Əliyev, Siz müharibə apardığınızı, irəli getdiyinizi etiraf edirsiniz. Sonra isə digər tərəfdən biza bu silah-lardan istifadə etmədiyinizi deyirsiniz.

– Xeyr, istifadə etmirik. Çünkü biz döyüş meydanında döyüşürük. Biz erməni orduşuna qarşı döyüştürük. Biz mülki şəxslərə qarşı döyüşmürük. Bunun heç bir mənası yoxdur, çünkü bizim vəzifəmiz torpaqları azad etməkdi və biz kəndləri, şəhərləri bir-birinin ardınca azad edirik. Biz kassetli bombalardan istifadə etmirik, bizim buna ehtiyacımız yoxdur. Bizim kifayət qədər başqa alətlərimiz var...

– Beləliklə “Human Rights Watch” təşkilatı tərəfindən aşkar edilmiş səbutlar da feykdir?

– Əlbəttə ki. Çünkü “Human Rights Watch” təşkilatı Azərbaycana qarşı çox qarzalı mövqeyinə, hətta jurnalistlərin həbsxanalarnda ölümüyə zaman, hətta əsas müxalif partiyasının rəhbəri həbsxanada oludqudə belə Ermənistanda heç bir yanlışlıq görmədiyinə görə bunlar barədə heç bir məlumat vermir. Onlar yalnız biza qarşı məlumat verirlər. Buna görə də biz “Human Rights Watch” təşkilatı ilə əməkdaşlığı beşaltı il bundan əvvəl dayandırıdıq. Yalnız indi bu müharibə başlayanda biz onları bura golmaya və öz gözləri ilə görməyə dəvət etdik. Biz onların bu halları təsdiqləməsini istəyirdik, çünkü onlar üçün “yox” demək imkanı yox idi. Buna görə biz onları dəvət etdik. Beləliklə, bu təşkilata Azərbaycanda etimad yoxdur.

– Prezident Əliyev, bu tərəfdə neçə nəfər mülki şəxs öldürüb? Onların sayı nə qədərdir?

– Paşinyan rejimi tərəfindən 92 mülki şəxs öldürülmüşdür, 405 nəfər yaralanmışdır, demək olar ki, 3 min ev ya dağdırılmışdır, ya da ciddi zərər görmüşdür. Beləliklə bunlar faktlardır və siz oraya gedib onları yoxlaya bilərsiniz.

– Biz cəbhə xəttini özümüz gedib görmək istəyirik və sonunu dəfə buraya səfər etdikdə, bizim oraya müstəqil səfər etmək üçün qarşımız alınmışdır. Bizi bu dəfə oraya gedə biləcəyimizə dair təminat verə bilərsinizmi?

– Bəli, hesab edirəm ki, bu, mümkündür. Ancaq sizi qorumaq üçün təhlükəsizlik tədbirləri görülməlidir. Lakin düşünürəm ki, bu, mümkündür. Bu, ümumi durum və hərbi vəziyyət haqqında qanunvericiliklə tənzimlənilər. Ona görə bu səfər müvəqqəti qaydalara uyğun olmalıdır.

– Beləliklə, biz cəbhə xəttində sərbəst hərəkət edə bilmərik?

– Cəbhə xəttini dedikdə nəyi nəzərdə tutursunuz? Döyüşlərin baş verdiyi yerdə getməyi?

– Bəli.

– Orada jurnalistlər olublar.

– Lakin onlar sərbəst hərəkət etməyiblər.

– “Sərbəst” dedikdə nəyi nəzərdə tutursunuz?

– Hökumətin müşahidəçiləri olmadan sərbəst hərəkət etmək. Öz istəyinə görə hərəkət etmək. Biz başqa münəqışlərdə bunu edirik. Biz haraya getmək istədiyimizi qərarlaşdırırıq, biz öz seçimlərimizi edirik, oraya gedirik və hadisələri ləntə alırıq.

– Man bu barədə əmin deyilim. Düşünürəm ki, belə bir imkannı olub-olmadığını salahiyyətli orqanlarla dəqiqləşdirmək lazımdır. Əcnəbi jurnalistləri müşahidə edənlərin yalnız bir məqsədi var – onları qorumaq və onların hara gedə biləcəyi və hara gedə bilməyəcəyi barədə onlara məlumat vermek. Lakin gizlədiləsi bir şey yoxdur. Siz bizim dağıldımlı kəndləri görə bilsəniz. Siz Gəncədə olmusunuz. Yəqin ki, siz Bərdəyə də gedə bilərsiniz. Buna görə bizim gizlədiləsi bir şeyimiz yoxdur. Biz öz torpağımızda vuruşuruz. Erməni orduşu bizim torpağımızdadır, onlar təcavüzkardır və biz təcavüzün qurbanı olmuşuq. Lakin bu gün biz qisasımızı alırıq. Bu gün biz onlara yerini göstəririk və dediyim kimi, onlar qalan əraziləri könlüllü olaraq boşaltmasalar, biz onları axıra qədər qovacağıq.

– Bu, erməni vətəndaşlarına çox dəhşətli bir mesaj kimi səslənir.

– Xeyr, niyə? Biz erməni vətəndaşları haqqında artıq danışdıq. Bizim onlara təməslərdə heç bir yanlışlığımız yoxdur. Mən dəfələrlə demişəm və dediklərimin üstündə dururam. Biz ərazilərimizi işğal etmiş bu cinayətkar dəstələrdən torpaqları azad etdikdən sonra Dağlıq Qarabağdakı ermənilər qat-qat yaxşı yaşayacaqlar. Onların daha çox məvacibləri olacaq, çünkü Azərbaycandakı məvaciblər daha yüksəkdir. Onların daha yüksək təqəüdləri olacaq, çünkü Azərbaycanda təqəüdün

məbləği Ermənistandan üç dəfə çıxdı. Onlar sosial müdafiə ilə təmin olunacaqlar. Biz bu ərazilər böyük sərmayələr yatıracaq, onlar yoxsulluqdan xilas olacaqlar...

– Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifatı olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şəyələr malik olacaqmı?

– Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə görə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malik olduğum düşündürsünüz?

– Çünkü mənə bu barədə müstəqil mənbələrdən məlumat veriblər.

– Hansı müstəqil mənbələrdən?

– Bir çox müstəqil mənbələrdən.

– Deyin mənə, hansılardır?

– Əlbəttə ki, mən onların adlarını çəkə bilmərəm.

– Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir ki, siz bir hekaya uydurursuz.

– Siz deyirsiniz ki, media dövlət nəzarəti altında deyil?

– Xeyr. Əsla yox.

– Fəal azad müxalif media var?

– Əlbəttə ki.

– Mən bunu harada görə bilərəm?

– Siz bunu internetdə görə bilərsiniz. Siz bunu hər yerdə görə bilərsiniz.

– Qəzetlərdə yox.

– Niyə? Siz bunu qəzetlərdə görə bilərsiniz. Sizdən soruşa bilərəm, siz burada kimi müxalifat adlandırırsınız?

– Burada müxalifətin olmasına icazə varmı?

– Bəli, icazə var.

– QHT-lər təqiblərə məruz qalır, jurnalistlər təqiblərə məruz qalır.

– Xeyr, əsla.

– Tənqidçilər həbsxanadadır.

– Xeyr, əsla.

– Bunların heç biri həqiqət deyil?

– Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bimiz azad internetimiz var. İndi herbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzurunun olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsvirvürünüze gətirə bilərsiniz? Bizim "Facebook"da miyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yənə da qərəzlə yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu suali qaldırırsınız, mən də sizə bir sual verə bilərəm? Siz canab Assanlı baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?

– **Biz burada mənim ölkəmni müzakirə etmək üçün deyilik.**

– Xeyr, gəlin müzakirə edək. Gəlin, müzakirə edək.

– **Yox, Prezident Əliyev.**

– Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanlı barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, manəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. Indi o həbsxanadadır. Siz bu işlərlə maşğıl olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.

– **Münaqişəyə qayıdaraq...**

– Bəli, yaxşı oları ki, münaqişəyə qayıdasınız, çünki bu, sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demisəm, buraya gəlməmişdən və biza mühəzirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırımsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanlı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız.

– **Mən onu həbsxanada saxlamıram, Prezident Əliyev.**

– Bu, sizin xoşunuza gəlmir.

– **Bu, xoşa gəlmək məsələsi deyil.**

– Siz buna öyrəşməməsimiz.

- **Bu, bizim müsahibənin mövzusu deyil.**
- Çünkü siz ancaq hücum etməyə adət etmişiniz.
- **Bu, bizim müsahibənin mövzusu deyil.**
- Bu, müsahibənin mövzusu deyil, amma siz bunu qaldırırsınız.
- **Siz bu məsələni qaldırırdınız.**
- Xeyr, siz qaldırırdınız.
- **Siz Ansanj məsələsini qeyd etdiniz.**
- Siz dediniz ki, əgər ölkənizdə azad media yoxdursa, ermənilər müxalifətsiz sizin ölkədə necə yaşaya bilərlər? Bu, sizin sözlərinizdir, ittihamdır.

- Prezident Əliyev, Siz suala cavab verdiniz. Münəqişə mövzusuna qayidaraq. Sizin dediyiniz kimi 40 gündür ki, toqquşma davam edir, Siz münəqişənin nə qədər davam etməsini gözləyirsiniz? Qişa da döyüslər gedəcək?

- Heç kim bilmir. Yenə də, bizim söhbətimizin əvvəlinə qayidaraq, əgər Paşinyan bu gün "mən osas prinsipləri qəbul edirəm və mən Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını bir həftə və ya iki həftə içində boşaldacağam" desə, biz dərhal dayanarıq.

- Lakin onun Sizə Dağılıq Qarabağda yerdə qalan ərazilərin boşaldılması ilə bağlı təminat verməyo ehtiyacı yoxdur. Siz kənar da qalan ərazilərdən danışırınız. Mən Sizin mövqeyinizi başa düşmək üçün çox aydın olmalyam.

- Bəli, bu, əsas prinsiplərdir. Əsas prinsiplərdə bizdə çox aydın mənzərə yaranır. Yeddi rayonun boşaldılması, sonra azərbaycanlı məcburi köçkünlərin qayıtması, sonra Azərbaycan vətəndaşlarının, köçkünlərin Dağılıq Qarabağa qayıtması.

- Beləliklə, o, Dağılıq Qarabağı da Siza verməlidir?

- O azərbaycanlıların oraya geri qayıtmamasına imkan verməlidir. Geri qayıtmamasına. Şuşaya.

- Beləliklə, Sizin Dağılıq Qarabağı nəzarət altında saxlamağınızna ehtiyac yoxdur?

- Siz "nəzarət altında" deməkla nəyi nəzərdə tutursunuz?

- Siza Dağılıq Qarabağ üzərində fiziki olaraq nəzarəti ələ keçirmək və Dağılıq Qarabağın müdafiə qüvvələrini geri çəkmək, orada olan erməniləri geri çəkmək lazımdır, yoxsa mülki şəxslərinin geri qayıtmamasına icazə verilsəydi, bu, Sizi qane edərdi?

- Ermənistandan qəbul etmədiyi əsas prinsiplərə, - onlar faktiki olaraq etibarsızdır, çünkü Ermənistən onları qəbul etməyib, - bir müdədə var ki, azərbaycanlılar oraya qayıdaqlar, sülh, təhlükəsizlik şəraitində, təhlükəsizlik təminat ilə orada yaşayacaqlar. Biz orada hansı idarəciliq formasının olacağını daşıq müəyyənləşdirmək üçün danışçılar prosesində o qədər irəliyə getməmişik. Bizim mövqeyimiz ondan ibarətdir ki, bələdiyyə idarəciliyi, yaxud ermənilər üçün mədəni məxətarıyyət kimi müsəyyən özüntüdən sıxışdırıvəsi olmalıdır. Lakin biz o qədər irəliyə getməmişik. Əgər Paşinyan mənim əvvəldən, biz Füzulinə azad edəndə tələb etdiyimi etsəydi, onda müharibə dayanardı və indi biz danışçılar masasında necə irəli getmək barədə danışardıq. Lakin o, bu öhdəliyi götürmürt. Ona görə də, bu cür davam etsə, biz davam edəcəyik. Başqa yoxdur. Bütün ölkənin bütün dünyə tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edənə kimi, sən qədər gedəcəyik.

- Prezident Əliyev, Siz artıq əhəmiyyətli dərəcə də irəliyemisiniz və Dağılıq Qarabağ yaxınlığında əraziləri qaytarımızı? Mülkə şəxsləri nə vaxt geri qaytarmağa planlaşdırırsınız?

- İlk növbədə, bizim Ermənistən dövlətinin Azərbaycana və vətəndaşlarımızın əmlakına vurdugu ziyanı qiymətləndirməyə ehtiyacımız olacaq. Çünkü azad edilmiş ərazilərdə, demək olar ki, hər şey dağıdılib. Mən dəfələrələr demişəm ki, on minlərlə insanın yaşadığı böyük şəhər olan Füzulinə biz bayraq sanançaq üçün bina tapa bilmədik. Beləliklə, biz onu dirəyə taxdiq. Ona görə də, biz, ilk növbədə, dəyimiş ziyanı qiymətləndirəcəyik. Biz ekologiyamız, infrastrukturumuzu, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi ərisimizə dəyimiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertləri dəvət edəcəyik. Çünkü bütün məscidlər, bütün muzeylər dağıdılib. Bu, birincisi. Bundan sonra, albəttə ki, məhkəmə iddiaları olacaq, Ermənistən dövlətinə qarşı məhkəmə iddiaları və biz artıq buna hazırlaşırıq. İkinci, bizim insanların orada yaşaması üçün aži ilkin şərait yaratmağa ehtiyacımız olacaq. Biz tikinti materialları tədarük etməli, infrastruktura investisiya yartımalıq.

- Beləliklə, Siz düşüñürsünüz ki, bunun üçün real olaraq ilər lazımdır?

- Bilirsiniz, bütün işğal dövründə biz artıq 300 min qaçın və məcburi köçküni yerləşdirmişik. Son illər ən güclü təsir bağışlayan illər olub, çünkü təkcə bu il biz 7 min köçküni ailəsini yerləşdiririk. Be-

ləliklə, düşünürəm ki, biz ildə 7 mindən 10 minədək ailəni köçürüb ləlik. Lakin, əlbəttə ki, bunun üçün bizim infrastruktura ehtiyacımız var. Biz bunu hər şeyin hazır olduğu Bakıda edirik. Lakin hər şeyin dağılılığı həmin ərazilərdə bizim elektrik stansiyalarına, yollara, su təchizatına ehtiyacımız var. Beləliklə, bütün bunlar vaxt aparacaq. Mən bilmirəm bu, nə qədər vaxt aparacaq. Lakin biz bunu maksimum qisa zamanda hayata keçirmək üçün əlimizdən gələnə etməyə çalışacağız.

— Prezident İlham Əliyev, icazənlə sonda bir və ya iki qisal verim. Azərbaycanın çox güclü mütəffiqi olan Türkiyə Sizi böyük dəstək verib. Siz Prezident Ərdoğanla nə dərəcədə tez-tez danışırınız?

— Çok tez-tez. Xüsusilə indi, həftədə bir neçə dəfə.

— Baş gündə?

— Gündə yox, amma ehtiyac olsa, gündə bir neçə dəfə ola bilər. Biz qardaş, dostug. Dediiniz kimi, böyük dəstək, siz haqlısınız. Lakin mən dəqiqləşdirmək istəyirəm, bu, siyasi dəstək və mənəvi dəstəkdir. Başqa heç nə.

— Burada istifadə olunan dronları idarə edən türk pilotlar varmı?

— Xeyr.

— Beləliklə, onlar Sizin qüvvələriniz tərəfindən istifadə olunur?

— Bəli, hər şey bizim qüvvələrimiz tərəfimdən istifadə olunur. Təkə Cənubi Turkiyə istehsalı olan dronlar deyil, İsrail istehsalı olan dronlar, Rusiya istehsalı olan hərbi avadanlıq və bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq bizim aldığımız və pul ödədiyimiz digər ölkələrin istehsalı olan hərbi avadanlıqlar. Hər şey bizim tərəfimdən edilir.

— Türkiyənin birbaşa hərbi iştirakını istəyə biləcəyiniz günü gözləyirsinizmi? Biz Ermənistandan artıq Rusiyaya müraciət etdiyi ni və onun nə etməyə hazır olduğunu soruşduğunu görəmüsük. Siz cənubi Turkiyənin daha çox cəlb olunması xahiş edəcəyiniz gün gölcəkmək?

— Mən çox irəliyə baxmaq istəmirəm. Çünkü bu, döyüş meydandasındaki vəziyyətdən asılı olacaq. Bu, Ermənistandan davranışından və digər ölkələrin davranışından asılı olacaq. Çünkü mən bir çox hallarda demmişim ki, biz munaqışının beynəlmilləşdirilməsinin əleyhinəyik. Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bu munaqışdan uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədə

tanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayaçaq. Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacaq təqdirdə həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistana Rusiyannı malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzə üzəssə və Azərbaycan gərsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik.

— Prezident Əliyev, icazənlə mən daha iki suallı bağlı yaradınızı xahiş edəcəyəm. Munaqışının indi yenidən alovlanmasınn və Sizin belə güclü irliləməyinin səbəblərindən biri kimi Türkiyənin çox güclü dəstək verdilini, bunun həqiqətən də həlli-dici olduğunu iddiə edənlər nə deyərdiniz. Əminəm ki, belə iddiaları eşitmisiniz.

— Xeyr, qətiyyən. Yeri gəlmışkən, Türkiyənin hərbi iştirakı haradır? Bunu kim təsdiqləyə bilər? Hər hansı türk əsgərini kim görüb?

— Yerində iştirak deyil, güclü siyasi dəstək, daimi bəyanatlar, çox güclü regional gücləndiriciliyə dəstək. Bu, burada amil deyil?

— Bəli, bu, amildir. Lakin bu amil munaqışa başlayandan sonra çox mühüm əhəmiyyət kəsb etdi. Çünkü əgər munaqışının xronologiyasına nəzər salsanız, bu bəyanatlar Ermənistandan biza hücum edəndən və biz cavab verəndən saatlarla sonra başladı. Amma Türkiyənin Azərbaycana siyasi dəstəyi hər zaman olub. Bu, qəfildən baş vermadı. Bu, hər zaman belə olub. Niyə munaqışa başladı? Mən sizə deyə bilərəm. Çünkü Ermənistən danışçıları pozmaq istayırdı. Onlar iyulun 12-də dövlət sərhədində biza hücum etdilər və bizim ərazimizə daxil oldular. Biz cavab verməliyik. Həmin toqquşma 4 gün davam etdi və biz onları Azərbaycandan sixıldıb çıxardan sonra dayandıq və dövlət sərhədini keçmədik. Sonra avqustun ortasında onlar diversiya qrupu göndərdilər, o, təmas xəttini keçdi, həmin qrupun başçısı saxlanıldı və mülki şəxslərə qarşı terror hücumları planlaşdırıldıqlarını etiraf etdi. Sonra sentyabrın 27-də onlar bizim şəhərlərimizi artilleriya atışında tutmağa başladılar, bizim mülki şəxslər və hərbiçilər arasında ilk qurbanlarımız ilk saatlarda, bəlkə də ilk dəqiqlərlərdə oldu. Onlar bizi ağır artilleriyadan atəş tutdular. Beləliklə, bu, belə başladı. Niyə başladı?

**– Prezident Əliyev, üzr istəyirəm. Bilirom Siz biza tarixini danışmaq istəyirsiniz, lakin Sizinlə iki məqama aydınlaşdırılmak istəyirəm. Siz hərbçilər arasında itkiləri qeyd etdiniz. Niya Siz hərbi itkilərinizlə bağlı rəqəmləri açıqlamırsınız? Siz narahatsınız ki, insanlar bu mühəribədə nə qədər gənc insanın həlak olduğunu görsə, dəstək zəifləyə bilər?**

– Xeyr, qatıyyən. Birincisi, bizdə çox deyil. Əgər siz mühəribənin miqyasına və bizim Ermənistannın 30 il orzında tikdiyi istehkamların, bütün mövqeləri dağlıtmalı olduğumuza baxsanız, bizim itkilərimiz minimaldır. Əlbəttə ki, biz bu cür danişə bilmərik. Hər bir insanın hayatı qiymətsizdir. Lakin bizim itkilərimiz Ermənistandakından xeyli aşağıdır. Çünkü bizim hərbi imkanlarımız daha yaxşıdır və bizim minimum itki verməyə imkan yaradan müasir silahlarımız var, xüsusilə həmin dronlar. Çünkü həmin dronlар olmasayıd, bütün o tanklar və topalar çox sayıda adamı öldürərdi. Səbəb o deyil ki, biz düşündürük ictimiyyətin dastayı almaları, əksinə. Yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlar bizdən dayanmamağı xahiş edirlər. Təsəvvürünüzə gətira bilərsiniz? Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktubların heç birində mən "Dayanın" sözünü görməmişəm. Onlar deyirlər, mən oğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm, xahiş edirik, sən kimi gedin. Xahiş edirik, sən kimi gedin. Çünkü bizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb.

**– Prezident Əliyev, amma, demək olar, belə çıxmır ki, Sizin bu mühəribədən başqa yolunuz yoxdur, Siz hər sonuncu qarışı geri almaq üçün döyüşməlisiniz?**

– Bəli, mənəniñ dediyim mənəñ budur. Lakin, eyni zamanda, mən əvvəldən demişəm ki, əgər Paşinyan şəxsən özü, xarici işlər naziri deyil, şəxsən özü desə ki, Ermanistan Ağdamdan, Kəlbəcərdən, Laçın-dan, boşaltmalı olduqları 3 qalan rayonundan qoşunlarını çıxarıra və biza vaxt cədvəli versə, biz dərhal dayanarıq. Biz bu mühəribəni davam etdirmək istəmirik. İstəmirik. Biz dayanmaq istəyirik. Mənim indi dediyim lap əvvəldən dediklərimdir. Məni təməyan insanlar bilirlər ki, mən sözümə əmlən edən insanım. Mən nə deyirəmse, onu edirəm. Əgər Paşinyan bunu bu gün desə, səzə söz verirəm ki, biz dərhal dayanarıq. Amma o, bunu etmir. O, bunu etmir. O, geri alımaq istəyir. O, öz qüvvələrini yenidən qruplaşdırmaq, daha çox insan saflarını etmək üçün bu atəşkəs imkanından istifadə etmək istəyir. Qeyd etdiyiniz ki, indi o,

hərbi dəstək üçün Prezident Putinə məktub göndərib, bununla da öz məglubiyyətini etiraf edib. Əgər o, məglubiyyətini etiraf edibsa, niyə demir ki, əraziləri boşaldacaq? Bu ərazilər Ermənistana məxsus deyil. Bu, bizim torpaqlarımızdır. Onlar bu əraziləri bizi geri qaytarmalıdır. Əgər onlar bunu etməsələr, dediyim kimi, biz sona qədər gedəcəyik. Dayanmağın yolu yoxdur.

**– Siz bilirsiniz Sizin qüvvələrinizin fəaliyyəti nəticəsində Dağlıq Qarabağda neçə mülki şəxs həlak olub?**

– Xeyr, bilmirik. Biz Ermənistandan Müdafiə Nazirliyinin rəsmi məlumatını eșitməmişik. Biz bu rəsmi məlumatda inanmırıq.

**– Onlar 45 mülki şəxs deyir.**

– Bəli, bilirom 45, ya 47 – bizi bilmirik. Mən bilmədiyim bir şeyi deyə bilmərəm. Lakin mən düşünürəm ki, bu, çox işirdilib. Çünkü biz onların kondilərinə hücum etməmişik. Biz onların şəhərlərinə hücum etməmişik.

**– Hörmətli Prezident Əliyev, onların kənd və şəhərlərinə hücumlarla bağlı sənədli sübutlar var.**

– Mən hələ bitirməmişəm. Biz Xankəndiyə hücum etmişik, çünkü Xankəndi hərbi istehkamlarla dolu idi, biz onları məhv etməli idik.

**– Mülki şəxslərin evləri dağınıb.**

– Mühəribə vaxtı bu, bəzən baş verir. Bələ olur. Biz o qədər daqıq deyilik, əgər onların artilleriyası düz evin yanındadır. Bu, Gəncədə olduğu kimi deyil ki, onlar bəlkə də 20-30 kilometr radiusunda heç bir hərbi obyekti olmadığı mülki obyektlə qəsdən ballistik rakətlər hücum etdilər.

**– Mülik şəxslərin ölümü ilə bağlı məlumatlar Sizi narahat edirmi?**

– Bəli, əlbəttə. Mən təəssüf edirəm. Təəssüf edirəm ki, bu, baş verib. Mən qohumlarını itirən hər kəsə başsağlığı verirəm. Mən Dağlıq Qarabağdakı mülki şəxsləri nəzərdə tuturam. Lakin yənə da münaqişənin miqyasını nəzərə alaraq, yənə də hər bir insanın hayatı qiymətsizdir deyərək, itkilər yənə də çox aşağıdır. Bu, onu göstərir ki, biz mülki şəxslərə qarşı döyüşmürük. Bilirsiniz onlar 1990-ci illərdə mühəribədə neçə mülki şəxsi qətlə yetiriblər? Minlərlə, minlərlə. Xocalı soyqırımında onlar 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 günahsız insanı qətlə yetiriblər, onların yalnız azərbaycanlı olduqlarına görə. Xocalı soyqırımı çox yaxşı tanınan sübuta yetirilmiş faktdır.

– Siz bu qışda Dağlıq Qarabağda humanitar fəlakət təhlükəsinin olmasını qəbul edirsiniz? Siz yaxınlaşırınız və tezlikdə ərazilni mühəsirəyə almaq mövqeyində ola bilərsiniz. İçəridəki mülki şəxslərin taleyi necə olacaq?

– Bu sual mənə yox, Paşinyana verilməlidir ki, dayansın və mən necə dayanmayı deyirəm.

– Lakin Siz onları təcrid edə bilərsiniz. Əgər Sizin qüvvələriniz onları təcrid etsə, onlar necə sağ qalacaq?

– Biz onların qayğısına qalacaqıq. Onların qayğısına qalacaqıq. Buna qətiyyən şübhə olmasın. Biz onları hər şeylə – ərzəqlə, su ilə, hər şeylə tomin edəcəyik. Buna şübhə olmasın. Münaqişənin ilk saatlarında bizim bütün hərbi komandirlərimiz məndən birbaşa göstəriş alıblar ki, mülki şəxslərin qayğısına qalınmalıdır. Siz bizim Hadrusta tapdığımız yaşı iki adam haqqında əhvalatı bilirsiniz? Onların qohumları və hərbçilər onları, sadəcə olaraq, tərk edərək qaçmışdır. Bir qadın və bir kişi, təxminən 90 yaşlarında. Biz onları buraya, Bakıya gətirdik, xəstəxanaya yerləşdirik və onları Ermənistana təhvil verdik. Bilirsiniz nə baş verdi? Həmin yaşı kişi artıq sərhəddə, Qazaxda, bura-dan uzaqda olanda, ermənilər onu qəbul etməkdən imtina etdilər. Onlar dedilər ki, o, xəstədir, tezliklə ölücək, bizi onu istamırıq. Bilirsiniz? Onlar məhz belə etdilər. Həmin şəxs Qırımızı Xaçın himayəsi altında xəstəxanaya yerləşdirildi və qadın onlara təhvil verildi. Əfsuslar olsun ki, kişi öldü. Biz mülki şəxslərlə bu cür davranışırıq. Ona görə də, hazırda Dağlıq Qarabağda yaşayan həmin mülki şəxslər tam əmin ola bilərlər ki, biz onların qayğısına qalacaqıq və onlar Azərbaycanın həməyəsi altında daha yaxşı yaşayacaqlar.

– Lakin onların taxminan 90 min artıq qaçıb. Görünür Sizin təminatlarınız onları sakitləşdirmir.

– Bizi də olan məlumatə görə, Dağlıq Qarabağda yaşayan real əhali 60-70 min nəfər olub. Bütün bu rəqəmlər çox işiştirilib. Ona görə də, mən şübhə edirəm ki, 90 min nəfər qaça bilər, çünki maksimum 70 min nəfərdir.

– Prezident Əliyev, Sizə uzunmüddətli perspektivlə bağlı sual verə bilərəm? Cənubi Qafqazın gələcəyini necə görürsünüz? Bura-yə sülhün gəlməyini necə görürsünüz? Demək istəyirəm ki, Azərbaycanla Ermənistən arasında nə vaxtsa sülhün olacağı günü görürsünüz mü?

– Bəli, əgər mənim mövqeyimi soruştursunuzsa, düşünürəm ki, bu, mümkündür. Lakin bu, təkcə məndən asılı deyil. Bu, yalnız Ermənistən tərəfindən asıldır. Mühəribənin bu 40 günü ərzində mən dəfələrlə demisəm ki, Cənubi Qafqazın 3 ölkəsinin birlikdə işləyəcəyi gün nü görmək arzusundayam, necə ki, məsələn, biz yaxın strateji tərəfdəşümüz və dostumuz olan Gürcüstənə edirik. Baxın, biz onlara necə la-yihə həyata keçirmişik, bizim əlaqələrimiz necə yaxındır. Bu əlaqələr tarixi irsə, praqmitizmə, maraqlarımızın balansına əsaslanır. Niyyə Ermənistən təcrid olunub? İşğal səbəbindən. Əgər siz, məsələn, bizim enerji və nəqliyyat layihələrimizin xəritəsinə baxsanız görəsiniz ki, onlar Ermənistəndən yan keçir. Bizim resurslarımızı beynəlxalq bazzallara naqıl etməyimiz üçün on qisa yol Ermənistəndən keçir və biz 1990-ci illərdə bunu onlara təklif etmişik. Biz dedik – əraziləri boşaldın, gəlin, Ermənistən ərazisindən keçməkə Naxçıvan və sonra Türkicəyə daxil olan kəmər tikək, onda bizi bütün ölkələrin maraqlarını birləşdirərik, regionun bütün ölkələrini müsəyən mənənda bir-birindən asılı edərək və bu, sülhün təminati olar. Onlar dedilər – yox. Mən Minsk qrupu həmsədrleri vəsitsəsilə, – onlar bunu təsdiqləyə bilərlər, – dəfələrlə maliiyyə yardımı, Dağlıq Qarabağda sosial proqramlar, büdcəmizdən maliiyyələşmə təklif etmişəm, əgər onlar əraziləri boşaltsalalar. Onlar deyiblər – yox. Mən Dağlıq Qarabağga muxtarıyyət, dünyada mümkün olan en yüksək muxtarıyyət təklif etmişəm. Ermənistan dedi – yox. Onlar hər şəxə “yox” deyiblər. Beləliklə, indi baş verənlər onların günahıdır. Yeri gəlmışkən, onların Qarabağ kləni tərəfindən devrilmiş ilk prezidenti məqalə dərc etdirərək deyib ki, – bu, 1990-ci illərin ortalarında olub, – azərbaycanlılar indi bizə təklif etdiklərini bir daha təklif etməyəcəklər.

– Siz indi Dağlıq Qarabağ üçün muxtarıyyət statusunu qəbul edərsiniz?

– İndi mən bu barədə danışmamağa üstünlük verirəm. Çünkü indi yerində vəziyyət dəyişib. Lakin mən bunu dəfələrlə təklif etmişəm və ermənilər bunu rədd etdilər.

– Beləliklə, Siz indi Dağlıq Qarabağ üçün nə istəyirsiniz?

– Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansı başqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq. Bu, yənə də Ermənistən hökumətinin necə davranışlarından asılı olacaq. Onların məntiqli olması üçün hələ də çox gec deyil. Onların danışıqlar masa-

sında daha çok şey olda etmələri üçün hələ də çox gec deyil. Çünkü biz digər şəhər və kəndlərə nəzarəti əla keçirəndən sonra danışılacaq bir şey qalmayacaq. Beləliklə, onlar vaxt itirirlər. Əgər onlar mənşəli davansalar, biz bəzi özünüdürarəetmə formalırmış üzərində işləyo bilərik. Biz bunun əleyhinə deyilik. Lakin onlar Azərbaycanın orası bütövlüyünüñ pozmamalıdır. Onlar İtaliya, İsveç və Finlandiya kimi Avropanın öz aralarında sahib olduğu ən yaxşı təcrübəyə əsaslanmalıdır. Niçə bundan fərqli olmalıdır? Sonra əlbəttə ki, regiona sülh gələcək. Zənnimə, səmimi desək, Ermənistanda bu baş naziri ilə sülh üçün hər hansı imkanın olduğunu düşünürəm. Ermənistanda hökumət dəyişməli, mənşəli insanları, qan axıdılması və hərb-ciinayatlırlarla əlaqəsi olmayan insanların gəlməlidirler və sonra düşünürəm ki, birləşdirilmələr biz Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistanda arasında Sovet İttifaqı dövründə mövcud olmuş əməkdaşlığın yeni formatını yarada bilərik. Bizim dost münasibətlərimiz var idi. Biz birlikdə yaşayırırdı.

**- Sülh namına Sizin taklif edə biləcəyiniz hər hansı bir kompromis varmı? Sizin indi verməyə hazır olduğunuzu söyləyə biləcəyiniz nəsə varmı?**

– Diger tərəf kompromis arzulamadığı halda, mən kompromis taklif edə bilmərəm. Bilirsınız, bu müddət ərzində Ermənistanda baş naziri da bir neçə dəfə xarici jurnalistlərə müsahibə verib. Rusiya televiziyasında bir veriliş var. Onlar eyni suali mənə də, ona da verdilər. Məndən kompromis barədə soruşanda, mən sizə söylədiyimi dedim. Ondan 3 dəfə kompromis barədə soruşanda o dedi – Dağılıq Qarabağda yaşayan ermənilər üçün öz müqəddərətini təyinətmə. Amma bu, kompromis deyil. Onlar hənsi kompromissə getməyə hazırlırlar? Yeri golmışkən, bu gün onların kompromissə getmək imkanları azalır. Çünkü biz həmin əraziləri güc yolu ilə geri qaytarırıq. Bizim kompromis hələ də masanın üzərindədir. Lakin əgər biz bütün əraziləri geri qaytarısaq, 100 faiz zəmanət yoxdur ki, bu, masada olacaq. Onda biz nə barədə danışacaqıq? Beləliklə, hazırda Ermənistandan baş naziri üçün, onun özü üçün ən yaxşısı odur ki, mənə qulaq assın, açıq şəkildə desin ki, "Biz Ağdamı, Kəlbəcəri və Laçını boşaldırıq", biz dayanarıq, atasəkəs olar, əgər onlar onu yenidən pozmasalar və biz sizin qeyd etdiyiniz məsələlərə – status, muxtarlıyyət, mədəni muxtarlıyyət, icma və digərlərinə geri qaydırıq. Biz ədalətli ola bilərik. Mən həmişə xalqımı-

za düz danışram. Bu gün vəziyyət dəyişib. Ona görə də, mənim bir il bundan əvvəl, iki il bundan əvvəl onlara təklif etdim, ola bilsin ki, etibarsızdır. Lakin bu barədə danışmaq tezdir.

**- Sizin sülh yolu ilə hələs ümidiiniz varmı?**

– Bəli, ümidiim var. Çünkü indi mənim ümidiim bizim döyüş meydanında uğurumuzu əsaslanır. Mənim ümidi Ermənistandan konstruktiv mövqeyinə əsaslanır. Çünkü bizim döyüş meydandasından gördük-lərimiz, Füzulidə, Cəbrayılda gördük-lərimiz, biz gördük ki, onlar əraziləri boşaltmağı planlaşdırırdılar. Onlar bizə yalan danışındılar. Onlar Minsk qrupunun həmsədrlərinə yalan danışındılar. Çünkü onlar o istehkamlara qədər vəsait yarıtlırlar ki, oraları heç vaxt boşaltmadılar. Buna görə Füzuliyə nəzarəti ələ almaq bizim çox vaxtimizi apardı. Sonra biz Araz çayı boyu Ermənistanda dövlət sərhədində doğru harakət edəndə bir neçə kənddə çox siddətlə toqquşmalar oldu. Bu müdafiəni yarmaq bir neçə gün vaxtimizi aldı.

**- Prezident Əliyev, icazənizlə mən Sizə BBC-nin Azərbaycan xidməti adından sual vermək istəyirəm. Əgər öz dilinizdə cavab verməyə şad olsanız, düşünürəm ki, onlar çox şad olarlar. Bu münaqişəndən sonra burada, Azərbaycan xalq üçün necə gələcək görürsünüz? Bəziləri deyər ki, biliyim Siz razılaşmazsınız, lakin bəziləri deyər ki, bu, hələ də tam azadlığı, tam insan haqları olmayan cəmiyyətdir. Əgər münəqişə bitərsə, Siz sülhün dividend gətirəcəyini görürsünüz mü? Düşünürsünüz mü ki, cəmiyyət onları düşündürən Dağılıq Qarabağ məsələsini geridə qoyacaq? Burada hənsi gələcəyi görürsünüz.**

– Mən hesab edirəm ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Bizi son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağılıq Qarabağ münəqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdaqlıqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracaqıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar aça-

caq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycanın beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz orazi bütövlüyüümüzü, ədaləti və beynəlxalq hüququ bərpə edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüğümüzün bərpası, torpaqlarımızın qaytarılması mənəm Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir dəha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi dəha da gücləndirəcək, ölkəmizi dəha da qüdrətli ölkəyə çevirəcəkdir.

<https://president.az/articles/45845>

## 7. TELEFON ZƏNGLƏRİ, VİDEOKONFRANS FORMATINDA GÖRÜŞ

### TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB

27 sentyabr 2020-ci il

Sentyabrın 27-də Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiya Prezidenti bu gün Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, onlara Allahdan rəhmət dileyib. Rəcəb Tayyib Ərdoğan həmişə olduğu kimi, bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.

Başsağılığına görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermanistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidentinin daimi dəstəyini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev bu gün cəbha xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində baş verən hadisələrin gedisi barədə məlumat verib.

Dövlət başçıları dost və qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildiriblər.

<https://president.az/articles/40970>

**FRANSA RESPUBLİKASININ PREZİDENTİ  
EMMANUEL MAKRON AZƏRBAYCAN  
RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVƏ  
TELEFONLA ZƏNG EDİB**

*27 sentyabr 2020-ci il*

Sentyabrin 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Emmanuel Makron Ermanistan-Azərbaycan təməs xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd edib və münaqişənin danışqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışqlar prosesini pozur. Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermanistandır" bayanatı danışqlara ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışqlar aparmalıdır" bəyanatı isə danışqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbul edilməzdür və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilüb.

Teləfon səhbəti zamanı dövlətimizin başçısı sentyabrin 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı hadisələrin gedisi barədə məlumat verərək qeyd edib ki, Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəş tutması nəticəsində məliki şəxslərimiz və hərbi qulluqçularımız halak olub, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hüküm əməliyyatları həyata keçirir.

Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərində düşür.

Teləfon səhbəti zamanı tərəflər diplomatik kanallar vasitəsilə temasların həyata keçirilməsi barədə razılığa gəliblər.

<https://president.az/articles/41027>

**AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ  
BMT-NİN BAŞ KATİBİ ANTONİO QUTERREŞ  
ARASINDA VİDEOKONFRANS FORMATINDA  
GÖRÜŞ OLUB**

*28 sentyabr 2020-ci il*

Sentyabrin 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onuyla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub.

Prezident İlham Əliyev dünən Ermənistandan Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedisi dair məlumat verdi. Qeyd etdi ki, sentyabrin 27-də Ermənistan təməs xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəş tutub və bunun nəticəsində məliki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünü müdafiə məqsədilə uğurlu əks-hüküm əməliyyatları həyata keçirir.

Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan tərəfi birinci dəfə deyil belə hərbi təxribatlar tərədir. Belə ki, işgalçı ələ bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təməs xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz moşkunlaşmasının həyata keçirir ki, bu da Cenevə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmusudur.

Dövlətimizin başçısı onu da qeyd etdi ki, Ermənistannın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə məliki vətəndaşdan ibarət silahlandırılmış məlki könlüllər dəstələri yaradıb.

Prezident İlham Əliyev səhbət zamanı bildirdi ki, o, Ermənistannın yeni mührabəyə hazırlamasını BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxısında qeyd etmişdir.

Dövlətimizin başçısı bildirib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışqlar prosesini pozur. Ermənistan rəhbərliyinin "Dağlıq Qa-

rabağ Ermənistandır” bəyanatı danişqlara ciddi zərbə vurub. “Azərbaycan Dağılıq Qarabağla danişqlar aparmalıdır” bəyanatı isə danişqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbul edilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib.

Prezident İlham Əliyev dedi ki, Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqışası yalnız və yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistən silahlı qüvvələrinin işgal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasıనı tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri asasında həll olunmalıdır.

Söhbət zamanı Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olılmış Xüsusi Sessiyası münzakira edildi və dövlətimizin başçısı bu təşəbbüsə göstərdiyi dəstəyə görə BMT Baş katibinə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanın COVID-19 ilə mübarizə istiqamətində beynəlxalq müstəvədə sayılmasını bundan sonra da əsirgəməyəcəyini qeyd etdi.

Videokonfrans formatında keçirilən görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.

<https://president.az/articles/41087>

## ALMANİYA KANSLERİ ANGELA MERKEL AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB

29 sentyabr 2020-ci il

Sentyabrın 29-da Almaniya Kanseri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Angela Merkel Ermənistən-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verəmisi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedisi ilə maraqlanıb.

Dövlətimizin başçısı qeyd edib ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistən Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qırğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, səhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağdırıldı. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.

Dövlətimizin başçısı bildirib ki, bundan əvvəl də iyul-avqust aylarında Ermənistən tərəfindən ölkəmizə qarşı hərbi təxribatlar törədilib və bunların nəticəsində hərbçilərimiz və mülki şəxslərimiz həlak olub. Prezident İlham Əliyev bu təxribatları Ermənistən Azərbaycana qarşı təcavüzkar siyasetinin davamı olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistən baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danişqlar prosesini mənəsiz edir və Ermənistən rəhbərliyinin Azərbaycandan dırnaqarası “Dağılıq Qarabağ respublikası” ilə danişqlar aparması tələbi danişqlar formatının dəyişdirilməsi cəhdini kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısı, eyni zamanda, bildirib ki, Ermənistən müdafia naziri yeni torpaqlar uğrunda yeni müharibə ilə Azərbaycanı hədələyib və bu plan reallıqda həyata keçirilir.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistən hərbi təxribatı ilə bağlı hadisələrin göləcək inkişafına görə məsuliyyət Ermənistən siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz tor-

paqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

Prezident İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işgal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz maskunlaşmasını hayatı keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, müharibə cinayəti sayılır.

Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparılıb.

<https://president.az/articles/41125>

## **QƏTƏR DÖVLƏTİNİN ƏMİRİ TƏMİM BİN HƏMƏD AL TANI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB**

*29 sentyabr 2020-ci il*

Sentyabrin 29-da Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlərə bağlı məsələlər müzakirə edilib. Qətər dövlətinin Əmiri və Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda, Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyə dair məsələləri də müzakirə ediblər. Bu baxımdan Qətər dövlətinin Əmiri vəziyyəti sakitləşdirməyə, hər iki ölkənin və xalqın maraqlarının qorunması yolu ilə diaЛОQ və diplomatik vasitələrlə iki ölkə arasında olan mübahisənin həlli üzərində işləməyə çağırıb.

Prezident İlham Əliyev bildirib ki, sentyabrin 27-də Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi taxribat törədib. Ermənistannın təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi və hərbi birləşmələrimizi ağır artilleriya qürgülərindən atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqqularımız halak olub. Azərbaycan ordusu düşmənə layiqli cavab verərək uğurlu oks-hükum əmaliyyatları həyata keçirir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

<https://president.az/articles/41180>

## **AVROPA İTTİFAQı ŞURASININ PREZİDENTİ ŞARL MİŞEL AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB**

*30 sentyabr 2020-ci il*

Sentyabrin 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təməs xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib.

Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı töötədiyi və bu gün də davam edən növbəti hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumat verərək qeyd edib ki, sentyabrin 27-də Ermənistan tərəfinin qoşunlarının təməs xətti boyu yaşayış məntəqələrimizi, hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində 14 mülki şəxsimiz və hərbi qulluqçularımız həlak olublar. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu buna cavab olaraq əks-hükum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışqlar prosesini pozur. Belə ki, Ermənistan baş nazirinin "Dağlıq Qarabağ Ermənistan'dır" bəyanatı danışqlar prosesinə ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışqlar aparmalıdır" bəyanatı isə danışqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdür və Minsk qrupunun rəhbərliyi də buna bildirib.

Dövlətimizi başçısı vurgulayıb ki, Ermənistan Azərbaycanın işgal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz maskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır, hərbi cinayətdir. Prezident İlham Əliyev bildirib ki, Ermənistan baş naziri hələ sentyabrin 27-si hərbi toqquşmalar baş verməzdən əvvəl on minlərlə könüllüdən

ibarət hərbi birləşmələrin yaradılması barədə qərar vermişdi. Bu, Ermənistannın növbəti təcavüza hazırlaşması mənası daşıyırı.

Dövlətimizin başçısı Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyətin Ermənistannın siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

<https://president.az/articles/41271>

**BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKO  
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ  
TELEFONLA ZƏNG EDİB**

*1 oktyabr 2020-ci il*

Oktyabrin 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Belarus Prezidenti Ermənistən-Azərbaycan təməs xəttində silahlı qarşidurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb.

Dövlətimizin başçısı məlumat verərək bildirib ki, Ermənistən sentyabrın 27-də sahər saatlarında başladıqları hərbi taxribat nəticəsinə Azərbaycanın yaşayış məntəqələri və bizim döyük mövqelərimiz şiddətli ağır artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində bu günə kimi hərbi qulluqçularımız, 17 mülki şəxs həlak olub, 50-dən çox mülki şəxs yaralanıb, 200-dən çox ev dağıdılıb. Buna cavab olaraq Azərbaycan tərəfi əks-hücum əməliyyatlarını həyata keçirir.

Prezident İlham Əliyev qeyd edib ki, artıq Ermənistən ərazisindən də Azərbaycan mövqeləri atəş tutulur ki, bu da qəti şəkildə yolverilməzdür. Dövlətimizin başçısı vurgulayıb ki, Ermənistən hərbi təcavüzungə son qoyulmalı və Azərbaycanın ərazi bütövlüyü bərpə edilməlidir.

Prezident İlham Əliyev onu da bildirib ki, Ermənistən tərəfi şüurlu şəkildə danışıqlar prosesini pozur və Ermənistən hərbi taxribatla rəvac verməklə yanaşı, danışıqlar prosesinə də böyük zərbə vurur.

<https://president.az/articles/41316>

**FRANSA PREZİDENTİ EMMANUEL MAKRON  
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ  
TELEFONLA ZƏNG EDİB**

*2 oktyabr 2020-ci il*

Oktyabrin 2-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Fransa Prezidenti Ermənistən-Azərbaycan təməs xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpə edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.

Prezident İlham Əliyev bildirib ki, Ermənistən silahlı qüvvələri tərafından Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması noticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.

Dövlətimizin başçısı onu da qeyd edib ki, Ermənistən danışıqlar prosesinin pozulması istiqamətdə addımlar ataraq bu prosesə böyük zərbə vurub. Prezident İlham Əliyev vurgulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşidurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistən rəhbərliyinin üzərinə düşür.

<https://president.az/articles/41495>

## **İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ HƏSƏN RUHANI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB**

*6 oktyabr 2020-ci il*

İran İslam Republikasının Prezidenti Həsən Ruhani oktyabrin 6-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Həsən Ruhani Ermənistan-Azərbaycan temas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib və münəqşisinin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidi var olduğunu bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın 27-dən başlamış və bu gün də davam edən Ermənistanın hərbi təxribatı nəticəsində temas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqələri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə hərbi qulluqçularımız, 27 mülliqi şəxsimiz həlak olub, 170-dən çoxu yaralanıb, 900-dən artıq eva ziyan dəyiş və ya tamamilə dağıdırılıb. Azərbaycan tərəfi uğurlu oks-hücum əməliyyatları həyata keçirərkən, işğal olunmuş torpaqlarımızın bir hissəni işğaldan azad edib.

Dövlətimizin başçısı qeyd edib ki, İran-Azərbaycan dövlət sərhədin işğal olunmuş arazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhəd boyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzardə tutulur.

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın davam edən hərbi tacavüzü və təxribatları regionda sülhün və təhlükəsizliyin təmin olunması işində on böyük ongəldir.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək uğurlu inkişafı ilə bağlı məsələləri müzakirə edib və əlaqələrimizin ölkələrimiz və xalqlarımızın maraqlarına uyğun olaraq bundan sonra da genişləndəcəyinə və möhkəmlənəcəyinə ümidi var olduğunu bildiriblər.

<https://president.az/articles/41980>

## **AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİNƏ TELEFONLA ZƏNG EDİB**

*7 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Dövlətimizin başçısı Rusiya Prezidentini ad günü münasibətlə təbrik edib, Rusiyanın inkişafı və firavənliliyi naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon səhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münəqşisi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

<https://president.az/articles/42037>

**FRANSA PREZİDENTİ EMMANUEL MAKRON  
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ  
TELEFONLA ZƏNG EDİB**

*9 oktyabr 2020-ci il*

Oktyabrin 9-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Dövlət başçıları Ermənistən-Azərbaycan Dağlıq Qarabağ müqəşsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.

<https://president.az/articles/42382>

**AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MİLLİ  
QƏHRƏMAN, QUBADLININ AZADLIĞI UĞRUNDΑ  
ŞƏHİD OLMUŞ ŞÜKÜR HƏMİDOVUN ATASI NƏRİMƏN  
HƏMİDOVLA TELEFONLA DANIŞIB**

*23 oktyabr 2020-ci il*

Oktyabrin 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlinin azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.

Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüsləri zamanı göstərdiyi şücaət görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi. Dövlətimizin başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüslərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükürün doğuldugu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədişdiriləcəyini vurgulmuşdur.

Nəriman Həmidov dövlətimizin başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında six birləşdiyini və bundan sonra da Azərbaycan Prezidentinə dəstək olacağın əminliyini ifadə edib.

Prezident İlham Əliyev Nəriman Həmidovla görüşünü də xatırla-yaraq ona Şükür kimi igid və vətənə sadıq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.

<https://president.az/articles/44132>

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV TÜRKİYƏ RESPUBLİKASININ  
PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞANA  
TELEFONLA ZƏNG EDİB**

*29 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanə telefonla zəng edib.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanə və Türkiyə xalqına Cümhuriyyət Günü münasibətlə təbriklərini çatdırıb, tərəqqi və xoşbaxlıq arzularını ifadə edib.

Prezident İlham Əliyev Türkiyə Prezidentinin Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə daim göstərdiyi siyasi dəstəyi bir daha yüksək qiymətləndirərək, dost və qardaş Azərbaycan və Türkiyə xalqlarının bundan sonra da bir-birinin yanında olacağına əminliyini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qardaş Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırıb, dost və qardaş xalqlarımızın hər zaman bir-birinin yanında olacağını vurgulayıb.

Telefon səhbiəti zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

<https://president.az/articles/44839>

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEVLƏ RUSİYA FEDERASIYASININ  
PREZİDENTİ VLADİMİR PUTİN ARASINDA  
TELEFON DANIŞIĞI OLUB**

*2 noyabr 2020-ci il*

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışıği olub.

Səhbiə zamanı Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyük bölgəsində vəziyyət müzakirə edilib.

<https://president.az/articles/45326>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ RUSİYA PREZİDENTİ VLADİMİR PUTİN VİDEOKONFRANS FORMATINDA GÖRÜŞÜBLƏR

10 noyabr 2020-ci il

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin video-konfrans formatında görüşüblər.

Rusiya Prezidenti Vladimir Putin dedi:

— Axşamınız xeyir, hörmətli İlham Heydər oğlu.

Prezident İlham Əliyev: Axşamınız xeyir, Vladimir Vladimiroviç.

President Vladimir Putin: Bu gün biz sizinlə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üstərəflə bəyanatını imzalayıraq.

Mən çox ümidi edirəm ki, bizim birgə bəyanatımızda şərh edilmiş bu qarar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmayı son qoyacaq, bu torpaqlarda qan tökülməsinə son qoyacaq, həm də bizim bugünkü bəyanatda təsbit etdiyimiz razılışmala etibarlı nəzarət mexanizmi yaradacaq, on başlıcası, uzunmüddətli tarixi perspektiv üçün, regionda münasibətlərin, ilk növbədə, həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi namına Azərbaycan Respublikası ilə Ermənistanda arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradacaq. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun, hörmətli Vladimir Vladimiroviç. Mən öz tərəfindən demək istərdim ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münəaqışının nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işgalinə son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırırmış yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə həm Azərbaycanın, həm də Ermənistannın və region ölkələrinin xalqlarının mənafələrinə cavab verir. Deməliyəm ki, indi bizim gördüyüümüz münəaqışının hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxarıcaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münəaqışası bizim regionda, Avrasiya məkanında ən uzunmüddətli münəaqışlardan biridir və bu gün həmin münəaqışın sona yaxınlaşması tarixi hadisədir, ilk növbədə, torpaqları çoxillik işğaldan azad olan Azərbaycan xalqı üçün tarixi hadisədir. Bu, həm də beynəlxalq hüququn norma və prinsiplərinin tətəntəni, BMT Təhlükəsizlik Şurasının əfsuslar olsun ki, uzun müddət kağız üzərində qalmış qətnamələrinin implementasiyasıdır.

Vladimir Vladimiroviç, Siza həm əvvəlki illarda və xüsusən münəaqışının qaynar fazası dövründə fəal iştirakınıza görə təşəkkürümüz bildirmək istərdim. Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münəaqışının nizamlanmasında Rusiya Federasiyasının xüsusi roluna dəlalət edir. Əminəm ki, regionda gələcək fəaliyyət, o cümlədən münəaqışının noticələrinin aradan qaldırılması və Azərbaycan ilə Ermənistanda arasında münasibətlərin normallaşdırılması üçün Rusiya Federasiyasının rolü sanballı olacaq. Bu gün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da münəaqışının siyasi yolla nizamlanması işində fəal iştirakına görə təşəkkürümüz bildirmək istədim. Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhəməramlı missiyasıdır. Beləliklə, biz regionda təkcə münəaqışının nizamlanması çərçivəsində deyil, həm də gələcək inkişaf üçün qarsılıqlı fəaliyyətin tamamilə yeni formatını yaradıraq. Buna görə də bəndlərindən biri da bütün naqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, bütün region ölkələrinin xeyrinə olacaq. Ona görə də bu gün mən bu sənədi sevinc hissi ilə, qürur hissi ilə imzalayıram və bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını təbrik etmək istədim. Sağ olun.

Prezident Vladimir Putin: Mənim fikrimcə, dediyim kimi, bu, həqiqətən həm erməni, həm də Azərbaycan xalqlarının xeyrinə və onların mənafeyi namınədir. Rusiya öz tərəfindən əlindən gələni edəcək ki, üç tərəf arasında danışıqların gedidişdə aldə edilmiş mövqelər, bu gün bizim imzaladığımız bəyanat hamisi icra olunsun. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun, Vladimir Vladimiroviç. İmzalamağa başlayaqq.

Prezident Vladimir Putin: Bəlli.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin bəyanatı imzaladılar.

Prezident Vladimir Putin: Sizə təşəkkür edirəm, İlham Heydər oğlu.

Prezident İlham Əliyev: Çox sağ olun, Vladimir Vladimiroviç.

Prezident Vladimir Putin: Bu ərazilərdə yaşayın bütün insanlara, bütün xalqlara ən xoş arzularımı bildirirəm. Ümidvar olduğumu bildirmək istiyirəm ki, sizinlə biz xeyirxah iş gördük və bu regiondakı bütün ölkələr arasında münasibətlərin durmadın inkişafı, bu ərazilərdə yaşayan insanların, Azərbaycan və erməni xalqlarının rifikasi üçün yaxşı baza şəraiti yaratdıq. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bir daha sağ olun, Vladimir Vladimiroviç. Sizin şəxsi iştirakınızda görə təşəkkür edirəm və əminəm ki, bu gün baş verənlər Rusiya, Azərbaycan və Ermənistən xalqlarının tərəfindən çox mühüm tarixi gün kimi qalacaq. Bir daha sağ olun.

Prezident Vladimir Putin: Sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Prezident Vladimir Putin: Xudahafiz.

Prezident İlham Əliyev: Xudahafiz.

<https://president.az/articles/45920>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİNƏ TELEFONLA ZƏNG EDİB

10 noyabr 2020-ci il

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Azərbaycan Prezidenti Rusiya Hərbi Hava Qüvvələrinin helikopterin Azərbaycan-Ermənistən sərhədinin Naxçıvan sahəsində vurulması ilə bağlı faciə ilə əlaqədar başsağlığı verib.

Prezident İlham Əliyev bu faciəli təsadüfə görə üzrəxahlıq edərək bildirib ki, günün qarənlıq vaxtında həmin helikopter Ermənistən hərbi hava qüvvələrinin helikopteri hesab edilib.

Dövlətimizin başçısı hələk olanların doğmalarına və yaxınlarına başsağlığı verilməsini xahiş edib, xəsarət almış pilotun tezliklə sağlamasını arzu edib.

Prezident İlham Əliyev Azərbaycan tərəfinin hələk olmuş və xəsarət almış pilotların ailələrinə kompensasiya ödəməyə hazır olduğunu bildirib.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə bildirib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılır. Təqsirkarlar cəzalandırılacaq və bu barədə Rusiya tərəfi məlumatlandırılacaq.

Prezident Vladimir Putin telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, belə insidentların yolverilməz olduğunu qeyd edib.

Tərəflər gələcəkdə belə hallara yol verilməyəcəyinə əmin olduğunu bildiriblər.

<https://president.az/articles/45921>

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEVLƏ TÜRKİYƏ RESPUBLİKASININ  
PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN ARASINDA  
TELEFON DANIŞIĞI OLUB**

*10 noyabr 2020-ci il*

Noyabrin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığdı olub.

Dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətiə bir-birini təbrik ediblər. Prezident İlham Əliyev müharibə dövründə Türkiye Prezidenti və Türkiye xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha min-nətdarlığını bildirib.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin ölkəsinin dəstəyinə verdiyi yüksək qiymətə görə təşəkkür edib.

Azərbaycan və Türkiye prezidentləri dost və qardaş ölkələrimiz və xalqlarımızın bundan sonra da bir-birinin yanında olacağını bildiriblər.

Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə Türkiye-Rusiya sülhməramlı mörkəzinin yaradılması yüksək qiymətləndirilib, bu mörkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə eminlik ifadə olunub.

<https://president.az/articles/45998>

**RUSİYA FEDERASIYASININ PREZİDENTİ  
VLADİMİR PUTİN AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA  
ZƏNG EDİB**

*14 noyabr 2020-ci il*

Noyabrin 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Telefon söhbəti zamanı Dağlıq Qarabağa dair üçtərəfli bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinin praktiki aspektləri müzakirə edilib.

Tərəflər atəşkəs rejimində riayət edilməsindən və təmas xəttində vəziyyətin kifayət qədər sakit olmasına məmənun olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı Rusiya Prezidenti qeyd edib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycan Respublikasına qaytarılan rəyonlarda xristian məbədləri və monastırları yerləşir. Bununla əlaqədar o, həmin ibadətgahların qorunub saxlanılmasının və normal faaliyyətin təmin edilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilib.

Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur.

Prezident İlham Əliyev bildirib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımı qaydada mühafizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər.

<https://president.az/articles/46658>

**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV İLƏ RUSİYA FEDERASIYASININ  
PREZİDENTİ VLADİMİR PUTİN ARASINDA  
TELEFON DANIŞIĞI OLUB**

*24 noyabr 2020-ci il*

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Teləfon danışığı zamanı Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birləşmiş bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib, davamlı ataşkas rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq strukturlarının rəhbərliyi arasında six əlaqələrin yaradılmasından məmənunluq bildirilib.

Dövlət başçıları, həmçinin azərbaycanlı və erməni əhalidə humitar yardım göstərilməsi məsələlərini müzakirə ediblər. Söhbətin gedişində 10 noyabr tarixli birləşmiş bəyanatın bəndlərinə müvafiq olaraq naqliyyat infrastrukturunun inşası və naqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilib. Regionda uzunmüddətli sülhün təmin ediləcəyinə əminlik bildirilib.

<https://president.az/articles/47777>

**8. SƏFİRLƏRİN ETİMADNAMƏLƏRİNİN  
QƏBUL EDİLMƏSİ VƏ NÜMAYƏNDƏ  
HEYƏTLƏRİNİN QƏBULLARI**

**AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV  
PAKİSTAN AZƏRBAYCANDA YENİ TƏYİN  
OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ  
QƏBUL EDİB**

*29 sentyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlər səhbət etdi. Dövlətimizin başçısını salamlayan səfir Bilal Haye dedi:

- Zati-aliləri cənab Prezident, mən Siza Pakistanın Prezidenti və Baş Nazirinin salamlarını çatdırıram. Qardaş Azərbaycan xalqının Pakistan xalqı üçün xüsusi yeri var. Sizin də bildiğiniz kimi, Pakistan qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ məsələsində həmişə dəstəkləmədir. Bizim qəlbimiz Azərbaycan xalqı ilədir. Cənab Prezident, rəhbərliyimiz torəfindən mənə Azərbaycanla iqtisadi əməkdaşlığın daşınması, müdafiə sahəsində münasibətlərin gücləndirilməsi və iki ölkə xalqlarının daha da yaxınlaşdırılması istiqamətində çalışmaq tapşırılmışdır. Sizi əmin edirəm ki, bu vəzifələrin yerinə yetirilməsi üçün əlimdən geləni edəcəyəm. Təşəkkür edirəm.

Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz, cənab səfir. Sizi görməyə çox şadam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əvvələ mən də sizdən ölkənin Prezidentinə və Baş Nazirinə ən xoş salamlarımı çatdırmağınızı xahiş etmək istəyirəm. Onlarla görüşlərimi xatırlayıram. Cənab Prezidentlə bir neçə dəfə görüşmüşəm. Onunla son görüşümüzü və onun Bakıda keçirilmiş Qoşulmama Hərəkatının sammitində faal iştirakını

xatırlayıram. Davosda Dünya İqtisadi Forumunda cənab Baş Nazirə də görüşüm xatırımdadır. Biz ölkələrimiz arasında strateji münasibətləri, qardaş münasibətlərini bir daha təsdiqlədik. Sizin də qeyd etdiyiniz kimi, Ermanistanla Azərbaycan arasında münaqışının həlli ilə bağlı ölkənin Azərbaycana davamlı dəstəyinə görə sizə minnətdarlıq.

Bildiyiniz kimi, Azərbaycan bütün məsələlərdən Kaçmir məsələsindən həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini eks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Sizin də qeyd etdiyiniz kimi, ikitoraflı əlaqələrdə siyasi sahədən əlavə biz iqtisadi məsələlər üzərində diqqətимizi cəmləşdirməliyik. Hesab edirəm ki, qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha faal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur. Biz Azərbaycanın ərazi bütövlüyü məsoloları ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarlıq. Pakistan Ermənistən Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistəni tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayisidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdarlıq. Sizdən ölkənin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağımızı xahiş etmək istəyirəm. Bildiyiniz kimi, Pakistanın Xarici İşlər nazirini bu yaxınlarda Ermənistənə ölkəmizə qarşı taxribatı ilə bağlı bəyanat vermişdir. Bu bəyanat bizim haqqımızı tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistən Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasetinin davamıdır. Keçən ay biz Ermanistan tərəfindən çox kaskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonundan Ermanistan-Azərbaycan dövlət sorhəndə bizim kəndlərimizi və hərbi mövqelərimizi atəş tutan Ermənistən olmuşdur. Bunun nəticəsində bir mülki şəxs öldürülmüşdür. Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Biz onlara adekvat cavab verdik. Onların müdafiə nazirinin avval bəyan etdiyi kimi, yeni əraziləri işğal etmək planları uğursuzluğa düşər oldu. Azərbaycan Ordusu bir daha öz gúcunu nümayiş etdirdi və erməni ordusunun taxribatı dayandırmaq və etdiklərindən peşəməqliq keçirmək məcburiyyətində qaldı. Lakin əfsuslar ki, onların işğalçı və Azərbaycanofobiya siyaseti davam edir. Keçən ay, avqustun 23-də onlar ordumuz tərəfindən yaxalanan diversiya qrupu göndərdilər. Diversiya qrupunun başçısı yaxalanmışdır və o, ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları

törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi. Biz onların mühərbiyə hazırlaşdığını gördük. Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistənin dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə signal idi. Mən Ermənistənin açıq-əşkar yeni mühərbiyə hazırlaşdığını və dayandırılmış olduğunu dedim və bu, baş verdi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmadadır. Bu ana kimi Ermənistən silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaqlaşan 5 nəfərdən ibarət bir ailə öldürdürlüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir dərəcə erəmoni cinayətkar rejiminin faşist mahiyəti nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermİŞ və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsində azad edilmişdir. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanır. Ermənistən uzun illər ərzində təcavüzü və işgali nəinki bütün infrastrukturun dağlımasına götərib çıxarıb, Xocalı soyqırımdan başqa, onlar mədəni soyqırımı da törediblər. Onlar mədəni soyqırımı törediblər. Onlar bizim tarixi abidələrimizi dağıdırlar, bizim məscidlərimizi dağıdırlar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayıaraq onların islamofobiya və Azərbaycanofobiya siyaseti artıq Ermənistən rəsmi ideologiyasına çevirilib. İki il bundan önce əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidi var idi ki, yeni hökumət düşmənciliyi son qoyaçaq, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə töhdiddir. Təessüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistəndə rəsmi siyasetə çevirilib. Əsas müxalifət partiyasının lideri bu yaxınlarda həbs olunub. İki sabiq prezident barəsində cinayət araşdırılmaları aparılır. Həbslər

olub. Jurnalistlər höbsxanada ölürlər. Siyasi müxalifət sixşdırılır. Paşinyan Ermenistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü höbsxanada eziyyət çəkən insanların müdafiəcisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişi idir. Ermenistanın diktator rejimi dayandırılmışdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq. Əgər beynəlxalq ictimaiyyət ədalətsizliyi və işğala dözürsə, əgər danışıqlara şərait yaratmaq üçün mandati olan ölkələr öz məqsədlərinə cəta bilmirlərsə, heç Ermenistan onların bəyanatlarına məhəl qoymur. Minsk qrupunun həmsədər ölkələrinin prezidentləri status-kvonun qəbululedilməsi ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər, Ermenistan buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermenistan qoşunlarının bizim arazilərimizdən tam və qeyd-şərtləşdirilmiş çoxluğunu tələb etdən 4 qətnaməsi var. Ermenistan, demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur və indi onların müdafiə naziri deyr ki, Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq. Baş nazir deyr ki, Qarabağ Ermenistandır. O, göstərir ki, təkcə ölkə daxilində və beynəlxalq səviyyədə yalançı deyil, onun yalançı olması faktı bütün erməni xalqına yaxşı məlumdur. O, hər gün yalan danışır. Düşünürəm, o, yalan danışmaqdan dayana bilir. Lakin Qarabağın Ermenistan olduğunu demək cirkin yalanın növbəti hissəsidir. Sonra o deyr ki, Azərbaycan Dağılıq Qarabağın marionet rejimi ilə danışıqlar aparmalıdır, bu isə danışıqların formatının dəyişməsi deməkdir. Sonra o, Livandan gələn ermənilərin işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər. Onlar Dağılıq Qarabağdaqı cinayətkar rejimin saxta liderinin qondarma andığma mərasimini Azərbaycanın qadim şəhəri olan Şuşada təşkil edirlər. Dağılıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürülməyi qərara alırlar və düşünürələr ki, biz buna dözəcəyik. Bu, Azərbaycan xalqının hissələrinin birbaşa təhqir olunmasıdır. Biz heç vaxt bunnunla razılışmayacaq və onlara yerlərini göstərəcəyik. Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandırıbilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək.

Mən bir daha Pakistandakı qardaşlarımıza minnətdarlığımı bil-dirmək istərdim. Biz bu dəstəyi hiss edirik. Biz əməkdaşlığımızın bü-

tün illəri boyunca bu dəstəyi hiss edirik. Siz də təsəvvürünüzə gətirə bilərsiniz ki, bu mühüm məqamda yanınızda kimin durması aydın görünür. Biz görürük ki, bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir – qardaş Türkiye və qardaş Pakistan. Türkiye Prezidenti, qardaşım Ermənistən-Azərbaycan münəqşiqəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermenistanın tacavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiye bizim yanımızdadır, Azərbaycan tək deyil. Mən qardaşım, bütün türk qardaşlarımıza, Türkiyənin bütün liderlərinə minnətdarım! Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekidlər mövqə ifadə etdilər. Biz onlara minnətdarlıq. Biz, həmçinin bu mühüm məqamda bizim yanımızda olmaqla qəti mövqə nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarlıq. Bu, necə deyərlər, həqiqət anıdır. Biz kimin kim olduğunu görürük, kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacaq. Cənab səfir, bir daha Prezident, Baş Nazir, Xarici İşlər nazirinə, Pakistandakı bütün qardaşlarımıza təşəkkürümüz çatdırın. Bizişm dostluğunuz və qardaşlığımız davam edəcək.

Səfir Bilal Haye: Cənab Prezident, icaza verin vaxt ayırdığınızda görə Sizə bir daha təşəkkürümü bildirim. Siza məlumat vermek istəyirəm ki, bu gün Qoşulmama Hərəkatının nazirlər səviyyəsində toplantıda çıxışı zamanı Xarici İşlər nazirimiz Dağılıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqq işinə Pakistanın dəstəyini bir daha ifadə edəcək. Biz bildirmək istayırıq ki, sizin mövqeyiniz ədalətli, qanunidir və bu məsələnin həlli qeyri-müəyyən müddətə təxirə salınma bilməz, çünki bu, ədalətli mövqedir. Biz Qarabağ Azərbaycandır! deməkdən çox xoşbəxtik.

Prezident İlham Əliyev: Çox sağ olun.

<https://president.az/articles/41095>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

6 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu-nun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyə nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

– Xoş gəlmisiniz, əziz Mövlud bəy, sizi salamlayıram. Şadam ki, siz gəlmisiniz. Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önmə var. Azərbaycan üçün o qədər da asan olmayan bir dönmədə sizin gəlmeyinizi əlbəttə ki, xüsusi önmə daşıyır. Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşıyır.

Mənim aziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə günlərdə temaslarım, onun çox açıq, qatıyyatlı bayanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, biza əlavə güvə verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmlili rol oynayır. Mən bunu bu günlər ərzində demisəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyaseti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərqi bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermenistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vaziyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliliyi na deməkdir.

Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə biz bu məsələ ilə bağlı dəfələrlə öz sözlerimizi demmişik ki, Türkiyə-Azərbaycan birliliyi bütün dünya üçün örnək olmalıdır. Bu gün biz real həyat-

da bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır.

Sizi bir daha salamlayıram. Xahiş edirəm ki, mənim səmimi salamlarımı hörmətli cənab Prezidentə çatdırınız.

X X X

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dedi:

– Sağ olun, cənab Prezidentim. Əvvəlcə, bizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Hörmətli Prezidentiniz, qardaşınız Rəcəb Tayyib Ərdoğanın, bütün kabinetinizin, – dünən Nazirlər Kabine-tində toplantımız var idi, – və türk xalqının Sizə salamlarını və uğur diləklərini gətirmişəm.

Xüsusilə Zati-əlinizin da vurguladığı kimi, Türkiyənin, türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya sofrərə gəldim. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, güclü vərdür, potensialı vərdür. Əlbəttə, Türkiyə olaraq və türk xalqı olaraq, bizi dənə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırlıq. Bunu Prezidentiniz Ərdoğan və bizlər hər platformda izah edirik, vurgulayıraq.

Azərbaycanın haqlı mübarizəsinə bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımı, xaricdəki bütün səfirliliklərimizlə – Azərbaycanın və Türkiyənin səfirlilikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hülüquvi və manəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsinə hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik.

Bu gün Sizin qəbulunuzdan sonra qardaşım Ceyhunla bu məsələlərdə necə birlikdə hərəkət edəcəyimizi dəyərləndirəcəyik.

Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Dostluq qrupumuzun sədri Şamil bəylə birlikdə goldik. İnşallah, bugünkü toplantılarımız Azərbaycanın torpaqlarının azad edilməsi yolunda xeyirlərə səbəb olacaq. Bir daha təşəkkür edirəm, hörmətli Prezidentim.

Prezident İlham Əliyev: Çox sağlam olun, təşəkkür edirəm.

<https://president.az/articles/41929>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNI QƏBUL EDİB

19 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 19-da Türkiyə Büyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayanda heyətini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

– Xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram.

Türkiyə Büyük Millət Məclisinin Sədri Mustafa Şentop: Xoş gördük.

Prezident İlham Əliyev: Çox şadam ki, Siz gəlmisiniz. Ölkəmiz üçün bu çatın bir dövrə Sizin gəlmişiniz xüsusi mənə daşıyrı. Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahüründür, həmrəyliyin təzahürüdür. Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün da hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox daqiq açıqlamalar vermişdir. Bu açıqlamlar Azərbaycan xalqını çox məmənun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birləşiyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayız. Man bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqə göstəriləməsydi, bu gün başqa qüvvələr bu işlərə qarşı bilərdi. Onsuz da Ermenistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünkü görürler ki, bizim qarşımızda təkbaşına duruş götürə bilmirlər. Döyük meydanda biz onları mağlub edirik. Hər gün cəhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kondolürün azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir.

Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə ya-

xın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adı vətəndaşlardan mənən gələn məktublar böyük həmrəyliyin təzahüründür.

Bu mövqeyə, qardaşlıq mövqeyinə görə və gəldiyiniz üçün bir dəha Siza təşakkürümüz bildirirəm. Əminəm ki, səfəriniz bizim qardaşlıq əlaqələrimizin tarixində yeni gözəl səhifə olacaqdır. Xoş gəlmisiniz.

X X X

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop: İnşallah. Xoş gördük, cənab Prezidentim. Əvvələ, Türkiyədən hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırmaq istəyirəm. Türkiyə Böyük Millət Məclisindən deputatlarımızın hamisiniñ Siza salamları var, parlamentimizin duaları sizinlər.

Burada fərqli partiyalardan dostlarımız var. Biz təmsilcilik qabiliyyəti yüksək olan bir heyətlə gəldik, dəstəyimizi ifadə etmək istədik.

Bunu Türkiyədə hər zaman deyirik, Tovuz hückumlarında da Məclisimizdə dörd siyasi partiya bir açıqlama vermişdi, 27 sentyabrdan sonra da bir daha açıqlama verdi. Amma bütün bunları bir də Bəkida təkrarlamaq, söyləmək istədik. Millətimizin də dəstək və duaları daim Azərbaycanlıdır, Sizsinlərdir. Azərbaycanın uğuru, müvəffəqiyəti üçün də edirik, o sevindirici xəbərləri alıda da bütün millət olaraq sevinirik. Allah müvəffəq etsin, zəfər nəsib etsin.

Təbii ki, Türkiyənin Azərbaycana dəstəyinin təməli dostluq və qardaşlıqdır. Zati-alılı, Sizin də dediyiniz kimi, dünyada Azərbaycan-Türkiyə dostluğununa, qardaşlığına bənzər ikinci ölkə yoxdur. "Bir millət, iki dövlət" deyirik. Bunun tarixi əsasları var. Axşam Şəhidlər xiyanətində idik, orada Türkiyədəki 34 vilayətimizdən şəhidlər var, onlar burada uyuyurlar, adları məzar daşlarında var. Biz Türkiyə olaraq Azərbaycanın çatın gündən burada – Azərbaycanın yanında olmuşuq, onun kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir. Bu, həm də sizin üçün də eynidir. Siz Yunanistan sofrınızı qəbul edərək verdiyiniz açıqlama Türkiyədə çox böyük diqqətlə, sevincə izlənildi və çox yüksək dəyərləndirildi.

Bizim Azərbaycana dəstəyimiz təkcə dostluqla bağlı deyil, bu

mübarizə Azərbaycanın haqlı mübarizəsidir. Həm tarixən haqlıdır, çünki Dağlıq Qarabağ tarix boyunca, yüz illərlə həmişə Azərbaycan torpağı, Azərbaycan Vətəninin bir hissəsi olub. Sovet dövründə də, Çar Rusiyası dövründə də belə olub. Azərbaycan beynəlxalq hüquq baxımından da haqlıdır.

Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Sonda xatırə şəkli çəkdirildi.

<https://president.az/articles/43555>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN BAŞ OMBUDSMANINI QƏBUL EDİB

22 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şəref Malkoçu qəbul edib.

Qonağı salamlayan Prezident İlham Əliyev dedi:

– Salam, xoş gəlmisiniz.

Şəref Malkoç: Xoş gördük.

Prezident İlham Əliyev: Şadam ki, gəlmisiniz. İndiki şəraitdə sizin Azərbaycanda olmağınızın xüsusi mənəsi var. Bildiyiniz kimi, Ermenistan Azərbaycana qarşı növbəti təcavüz aktı törədib, növbəti terror aktı törədib. Həm bizim mülki vətəndaşlara, həm də hərbçilərimizə qarşı hərbi cinayət törədib. Biliyəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz göracəksiniz ki, biz hansı vəhşi düşmənlər üz-üzəyik. Onlar döyüş meydandan bizim qarşımızda duruş gətirə bilirlər və çalışırlar ki, bu acı mağlubiyətinə əvəzini dinc insanlardan çıxılsınlar. Gəncəyə iki namərdə həcüm və Gəncə şəhərinin ballistik rakətlərlə vurulması hərbi cinayətdir. Ermanistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəş tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yurtdı mahiyyətini göstərir. Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bələdan, böyük faciədən xilas etmiş oluruz.

Bununla bərabər, bizim bütün cəbhəboyu şəhərlərimiz və kəndlərimiz hər gün atəşə tutulur. Bu gün mənə verilən məlumatə görə, şəhər saat 6-dan 8-ə qədər təkəcə Tərtər rayonuna 190 mərmi düşüb. Ağdam rayonuna 90-dan çox mərmi düşüb. Elə günlər var idi ki, Tərtər rayonuna 2 min mərmi düşüb, yəni onlar bizim şəhərlərimizi dağıtmış istəyirlər, Azərbaycan xalqının iradəsini qırmaq istəyirlər. Ancaq buna

nail ola bilmirlər və daha da çox azgınlıqlar. Biz intiqamımızı döyüş meydanında alırıq. Biz heç zaman mülki şəhəri qarşı heç bir addım atmamışq və atmayaçaq. Baxmayaraq ki, onlar bizim qədim tarixi şəhərimizi – Gəncəni atəşə tuturlar, biz na Ermənistan şəhərlərini, nə də ki, Dağlıq Qarabağda yerləşən şəhərləri atəşə tutmurraq və tutmaya-çaq. Bizim üstünlüyüümüz, bax, bu mənəvi dəyərlər çərçivəsində də bir daha özünü bürzə verir və bir daha bütün dünyaya göstərir ki, Ermənistanda hökm sūren kriminal faşist rejimi bölgəmiz üçün an böyük təhdiddir və Azərbaycan bu təhdidin aradan qaldırılması üçün əlindən gələni edir. Hər gün cəbhədən xoş xəbərlər gelir. Hər gün yeni şəhərləri, kəndləri işğalçılarından azad edirik. Müzəffər Azərbaycan Ordusu öz şəhərlə missiyasını icra edir.

Sizin bu gün Azərbaycanda olmayıñızın çox böyük mənəsi var. Bildiñiz kimi, qardaş Türkiyə ilk saatlardan bize öz dəstəyini göstərmişdir. Hörməti Prezident Rəcəb Tayyib Ərdoğan, mənim əziz qardaşım ilk saatlardan bildirmişdi ki, Türkiyə Azərbaycanın yanındadır. Türkiyənin digər yüksək vəzifəli şəxsləri də buna oxşar bəyanatlar vermişlər. Türkiyə xalqı bize öz dəstəyini göstərir. Türkiyə mətbuatında bu münaqişə geniş işıqlandırılır. Azərbaycanın haqq işi Türkiyə mətbati vasitəsilə dünyaya çatdırılır. Bunun da çox böyük önəmi var. Çünkü əfsuslar olsun ki, bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistandan tarafını tutur. Bu, böyük adəlatlılıklıdır. Bu, saxtakarlıqdır. Bu, hadisələrin təhrifi deməkdir. Azərbaycanı işğalçı, yaxud da ki, təcavüzkar dövlət kimi təqdim etmək cəhdiləri, albəttə, heç bir əsasə malik deyil. Ona görə Türkiyə mətbuatının ilk günlərdən burada olması və döyüş bölgələrindən reportajların verilməsi dünyada da bu məsələ ilə bağlı düzgün məlumatın olmasına xidmət göstərir.

Bir də ki, biz bu illər ərzində beynəlxalq aləmə sübüt edirdik və hesab edirəm, sübüt edə bilmışki, biz haqlılıq, biz işğala məruz qalmışq. Bu gün işğaldən azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzüyik. O şəhərlərdə, o kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb. Füzuli şəhərini tamamilə dağıdıblar. Bir salamat bina tapa bilmədi ki, orada Azərbaycan bayrağını qaldıraq və nəhayət, bu mərasim də keçirildi. Bütün kəndlərimizin binaları dağıdılib, məscidlərimiz dağıdılib. Dünən internetdə Zəngilanın bir kəndində dağılmış məscidin görüntülərini bütün dünya gördü. O məsciddə donuzlar saxlayıblar. Bizim

məscidlərimizi təhqir ediblər. Bizim bütün tarixi abidlərimizi dağıdlar. Evlərdən, demək olar ki, yalnız daşlar qalıb. Bütün dam örtük-ləri, pəncərələr, əşyalar talan edilib.

Əfsuslar olsun ki, 1990-ci illərin əvvəllərində xaricdən gələn dəstək hesabına onlar bizim torpaqlarımızı zəbt ediblər. İndi də, indiki şəraitdə də biz görürük ki, onlara xaricdən yardım edilir. Oraya muzdular, pullu əsgərlər göndərilir. Oraya böyük silahlar göndərilir. Buna baxmayaraq, biz bu çirkin rejimin belini qırırıq, qıracaqıq. Haqq isimizzi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birləkdəyik. Bir daha sizə təşəkkür edirəm, xoş gəlmisiniz.

XX X

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç dedi:

– Xoş gördük, cənab Prezident. Çox səh xrafikinizdə vaxt ayırib bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, sağ olun.

Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlarla baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı. Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir – öz vətəninizdən işğalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən többi və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz.

Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldən azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünlə fərəh, sevinc gətirir.

Biz Türkiyə Ombudsmanı olaraq, eyni zamanda, İslam Ölkələri Ombudsmanları Assosiasiyasına sədrlik edirik.

<https://president.az/articles/43880>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV İRAN PREZİDENTİNİN XÜSUSİ NÜMAYƏNDƏSİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

28 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrin 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xərçənlər nazirinin müavini Seyid Abbas Əraqçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz. Şadəm sizi görməyim.

Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılarından azad edirik. Bu, beynəlxalq hüququn və tarixi adalatın bərpasıdır.

Bu gün bir neçə kənd işgalçılardan azad edildi. Ancaq Ermənistən namərdə hümüclərlə bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atış açmışdır və bu atış naticasında 21 nəfər mülki şəxslə həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər.

Dünən də Ermənistən Bərdəyə, yənə də mülki əhaliyə zərbə vurmışdır. Bu zərbə naticasında dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız usağıdır. Döyüş meydانında qabağımızda dura bilməyən Ermənistən bax, belə əlaqəlsiz addimlarla biza zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək.

Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistən xahişi ilə razılışdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrin 10-da Moskvada o məlum bəyannamə qəbul olunanından sonra bir gün keçməmiş Ermənistən öz arazisində ballistik raketlərlə Gəncə şəhərini atəş tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistən pozub, bu dəfə də Ermənistən pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılib. Qəbirlər, tarixi abidələr, bütün binalar dağı-

dilib. Elə bil ki, vəhi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılib və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütin dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistən öz xoş ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qo-vacağıq.

Məmmənluq hissi ilə deyə bilərəm ki, Azərbaycan-İran dövlət sərhədi tam barpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını töbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sorhadın bütün mühafizə infrastrukturunu yaratınsın. Bu işlər start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bə istiqamətədə dostluq, qardaşlıq sərhədi olacaqdır.

Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız galası hidroqoşşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumət göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektiñ birgə istismarı haqqında razılığa gələk.

Xahiş edirəm ki, hörməti cənab Prezident Həsən Ruhaniyə mənim təşəkkürümü çatdırın. O, bu müddət ərzində mənə telefonla zəng etmişdi. Bizim çox yaxşı səhəbətimiz olub. Sizi də Azərbaycana ezam edib, biz bunu yüksək qiymətləndiririk. İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib və hesab edirəm ki, tarixdə ən yüksək səviyyəyə qalxıb. İmzalanmış bütün sənədlər və əldə edilmiş razılışmalar icra olunur. Bizim möhkəm tarixi köklər üzərində qurulmuş əlaqələrimiz əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək. Bir dəxa hox gəlməsiniz.

Seyid Abbas Əraqçi dedi:

- Cənab Prezident, mənə vaxt ayırdığınza görə çox təşəkkür edirəm.

Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümüne səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vərmək istəyirəm. Siz də yaxşı bilirsiz ki, İran İslam Respubli-

kası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işgal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümdə borc biliram, son günlərdə Azərbaycan Ordusunun döyüş meydandasında əldə etdiyi qələbələr, işgal olunmuş ərazilərin bir hissəsinin azad ediləsi müasibəti Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş ayırom.

Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidentini Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.

<https://president.az/articles/44780>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

1 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu nun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

– Xoş gəlmisiniz, hörmətli Mövlud bəy, əziz qonaqlar.

Sizi görməyimə şadam. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan həmrəyliyini göstərir. Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir. Həm hörmətli Prezident, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin Sədri, siz – Xarici İşlər naziri, Müdafiə naziri və digər yüksəkvəzifəli şəxslər dəfələrlə Azərbaycana dəstək göstərmişiniz. Bu, bizi, Azərbaycan xalqını çox məmənnün edir. Bu, bir daha göstərir biz bütün dövrlərdə – yaxşı günlərdə, çatın günlərdə bir-birimizin yanındalığımız. Bu siyasi və mənəvi dəstək əlbəttə ki, bizi ruhlandırır və biz haqqımızı davam etdiririk.

Bildiyiniz kimi, əməliyyat uğurla davam edirilir. Bu günə qədər bir çox kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilibdir, o cümlədən Füzuli, Cəbrayıł, Zəngilan, Qubadlı şəhərləri. Ümumiyyətlə, təqribən 200-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edilib və bu, davam edir. Mən hər həftə azad edilmiş yeni şəhərlər və kəndlər haqqında məlumat verirəm və ümidi edirəm ki, biz öz ərazi bütövlüyüümüzü bərpa edəcəyik.

Mən bu müddət ərzində dəfələrlə bildirmişdim ki, biz istəyirik bu məsələ artıq danışıqlar masasında öz həllini tapsın. Ancaq Ermənistən buna imkan vermır, 3 dəfə elan edilmiş atəşkəsi kobudcasına pozmuşdur, o cümlədən Gəncəni ballistik rakətlərə bombalamışdır,

ondan sonra Bərdə şəhərini bombalamışdır və çoxsaylı itkilərimiz olubdur. Bu, bir daha Ermanistanın qeyri-insani davranışını göstərir və onu göstərir ki, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu işğal əbədi olsun. Onlar bizim ordumuz tərəfindən azad olunmuş yaşayış məntəqələrini yenidən işğal etmək istəyirlər. Müharibənin davam etməsinin əsas sabəbi da möhəz budur. Əgər Ermənistən artıq öz çirkin əməllərindən al çəkərsə, o zaman atəşkəs təmin ediləcək və məsələnin həlli danışma masasında olacaqdır.

Ancaq ümidi edirəm ki, bu proses uzun sürməyəcək. Çünkü biz 30 il gözləmişik. Biz istəyirik ki, Ermənistən silahlı qüvvələrinin işğal edilmiş digər torpaqlardan çıxarılması danışçılar masası arxasında qısa müddət arzında təmin olunsun. Əks təqdirdə, biz istənilən yolla öz ərazi bütövlüyüümüzü barpa etməyə davam edəcəyik və dediyim kimi, sona qədər gedəcəyik.

Ermənistən faktiki olaraq öz məglubiyyətini etiraf edib. Bildiyiniz kimi, bu yaxınlarda Ermanistanın baş naziri Rusiya Prezidenti cənab Putina məktub göndərmişdir. Bu məktub, əslində, məglubiyyətin etirafıdır. Çünkü Rusiyadan hərbi dəstək istənilmişdir, halbuki, buna heç bir əsas yoxdur. Azərbaycan öz hərbi əməliyyatlarını beynalxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazisində keçirir, Ermənistən ərazisində hər hansı bir əməliyyat keçirilmir, bizim belə planlarımız da yoxdur. Əgər olsayı, biz bunu ilin iyul ayında edərdik. Bildiyiniz kimi, o vaxt dövlət sərhədində Ermənistən biza hücum etmişdir və biz dövlət sərhədini keçmədən Ermənistəni öz torpaqlarımızdan çıxardıq. Ona görə bir tərəfdən, məglubiyyəti etiraf edir, – bu məktubun göndərilməsi bunu göstərir, – digər tərəfdən, tam taslim olmaq istəmir. Bu gün mühərribənin davam etdiriləsi və hər iki tərəfdən itkilərin olması Paşinyanın üzərinə düşən böyük məsuliyyət və çirkin əməllər nəticəsində baş verir. Bütün məsuliyyət Ermənistən tərəfindər və bu məglubiyyəti etiraf edib torpaqlarımızdan çıxsa, danışçılar masası arxasında məsələnin çözülməsi ən məqbul variantdır. Bir sözlə, bu məsələnin həlli artıq baş verir. Mən deməşim ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir və təməl prinsiplərinin böyük hissəsini icra edibdir. Ümid edirəm ki, təməl prinsiplərinin qalan hissəsi də icra ediləcək və ölkəmizin ərazi bütövlüyü barpa olunacaqdır.

Mən bu fürsətdən istifadə edərək, eyni zamanda, bu günlər ərzində biza Türkiyə vətəndaşları, bizim qardaşlarımıza tərəfindən göstərilən

dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümüz bildirmək istəyirəm. Onlar mənə çoxsaylı məktublar göndərirlər, çox səmimi məktublardır və bu, bizim hamımızı duyğulandırır. Eyni zamanda, Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydandasında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünyaya daha çox Türkiyə mediası vasitəsilə görür və bilir. Gəncənin, Bərdənin namərdəcəsinə bombalanmasından sonra buraya ilk gələn bizim Türkiyədən olan qardaşlarımızdır. Ona görə bu, bir daha Türkiyə-Azərbaycanın birliyini göstərir. Hər zaman mən əziz Qardaşla bu barədə danışanda biz bildirdik ki, bu birlik sözə deyil, əməldədir və bunu bu gün bütün dünyaya bilsən. Bir daha xoş gəlmisiniz.

Mövlud Çavuşoğlu dedi:

– Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm, cənab Prezidentim.

Cənab Prezidentimizin tölimati, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırıñız, on aži gündə iki dəfə, amma yənə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizi bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya – Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binalı bəy də gələcək, Məclis sədrizim buradır.

Biz Sizin döyüş meydandasında qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyurux. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracaqıq.

Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımıza çox yaxından izləyir və biza daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, – deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılın məktublarda da bunlar vardır.

Prezident İlham Əliyev: Bəli, bəli.

Mövlud Çavuşoğlu: Bütün bu üstünlüyə – həm döyüş meydandasındaki üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışqlarda da özüne güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var.

Ermənistən da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu həkəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik.

Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik.

X X X

Dövlətimizin başçısı Türkiyənin İzmir şəhərində zəlzələ zamanı hələk olanlarla bağlı bir daha başsağlığı verdi. Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

<https://president.az/articles/45188>

**AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV  
TÜRKDİLLİ DÖVLƏTLƏRİN ƏMƏKDƏŞLİQ  
ŞURASININ BAŞ KATİBİNİ, TÜRKİYƏNİN ODALAR  
VƏ BORSALAR BİRLİYİNİN PREZİDENTİNİ,  
ÖZBƏKİSTANIN TİCARƏT VƏ SƏNAYE PALATASININ  
SƏDRİNİ VƏ QIRĞIZİSTANIN TİCARƏT VƏ SƏNAYE  
PALATASININ PREZİDENTİNİ QƏBUL EDİB**

2 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliliyinin prezidenti Mustafa Rıfatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızistandan Ticarət və Sənaye Palatasının prezidenti Mərat Şarşeyevi qəbul edib.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

**Prezident İlham Əliyevin çıxışı**

– Xoş gəlmisiniz. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ticarət və Sənaye Palatasının Bakıdakı toplantısı çox əlamətdar hadisədir. Nəzərə alsaq ki, Azərbaycan hazırda Vətən müharibəsi aparır, bu toplantıının xüsusi önemi vardır. Biz bunu bizi göstərilən dəstək və həmrəylik əlaməti kimi qəbul edirik, buna görə sizə təşəkkür edirik. Bu, növbədənkənar toplantıdır və bunun əsas məqsədi ölkəmizə mənəvi dəstəyin göstərilməsidir.

Müharibənin ilk günlərindən biz Türkiyənin və digər qardaş, dost ölkələrin dəstəyini hiss edirik. Bildiğiniz kimi, Türkiyə Respublikasının Prezidenti, mənim əziz qardaşım bizi ilk dəstək verdi, çox əhəmiyyətli bəyanatlar verdi. Deməşdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Ondan sonra digər dost, qardaş ölkələrin dövlət və hökumət başçıları – Pakistan, Əfqanistan və digər dövlətlərin dövlət və hökumət başçıları bizi dəstək göstərdilər. Şadəm ki,

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bize dəstək göstərmişdir və Şurənin çox önemli bayanatı olmuşdur. Bu, türkdilli ölkələr arasında birliliyin, həmrəyliyin təzahürüdür. Eyni zamanda, deyə bilərəm ki, Azərbaycan dünya miqyasında da çox böyük dəstək almışdır. Qoşulmama Hərəkatı 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra ikinci böyük beynəlxalq təsisatdır və İslam Əməkdaşlıq Təşkilatı da bizi dəstək göstərmişdir. Bu, əlbəttə, bir daha onu göstərir ki, bizim işimiz həqq işidir, biz əzəri bütövülüyümüzü bərpa edirik, əzərimizdə müharibə aparırıq, eyni zamanda, bu təşkilatlarda cəmləşən ölkələrin Azərbaycana olan münasibətinin əlamətidir.

Bir aydan cəxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovururq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilibdir. Hər hafta onlara yeni yaşayış məntəqəsi - şəhərlər, kəndlər, qəsəbələr işğalçılarından azad edilir və Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir.

İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqdır. Bizim bütün tarixi, dini abidələrimiz dağıdılib, təhqir edilib. Ermənilər Zəngilan rayonunda, işğal edilmiş ərazilərdəki məsciddə donuz saxlayırdılar, bu videogörüntülər internetdə var və bu, bütün müsəlman aləminin hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifraṭla yanaşır, əks-təqdiрde belə alçaq hərəkətlər baş vermezdi. Əlbəttə ki, bütün müsəlman dünyası bir daha görür ki, bəzən həşki vəhşi düşmənlə üz-üzəyik. Döyüş meydanında bizim qabağımızda dayana bilməyən Ermənistan şəhərlərimizi, kəndlərimizi hər gün atəş tutur. Bu gün səhər mənə verilən məlumatə görə səhər saat 6-dan, - indi saat 9-a beş dəqiqə qalır, - bizim şəhər və kəndlərimizə 200-dən çox məməni atılıbdır. Bu bir ay ərzində namard atəş natiqasında 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır, 404 mülki şəxs yaralanıbdır və 2 mindən çox ev dağlıbdır. Ermənistan maksimum çox insanı öldürmək üçün qadağan olunmuş silahlardan istifadə edir. Bizim isə intiqamımız döyüş meydandasındır. Bunu mən dəfələrlə bildirmişdim, deməşim ki, biz intiqamımızı döyüş meydandasında alacaq və alırıq. Düşməni qovururq və sona qədər qovacaqıq. Eyni zamanda, Ermənistana üç dəfə şəs verildi. Bizim ordumuzun uğurlu əməliyyat keçirməsinə baxmayaq, biz beynəlxalq vəsiatçılərin təkliflərinə hörmətlə yanaşaraq üç dəfə atışkasla bağlı razılığa gəldik. Üç dəfə da Ermənistən bunu kobudcasına pozmuşdur - Birinci dəfə Gəncəni ballis-

tik raketlərlə bombardaması ilə, ikinci dəfə atəşkəsden 4-5 dəqiqə keçəndən sonra atışkası pozdu. Üçüncü dəfə isə Bərdəyə "Smerç" raketlə ilə atışın açılması nəticəsində 21 insan həlak olmuş, 70 insan yaralanmışdır. Gəncəyə isə iki ballistik raketlə atış natiqasında 30-a yaxın insan həlak olmuşdur. Bax, bu, erməni faşizminin eybəcər sifətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənəbəyi olan erməni faşizminin belini qırırıq və bunu dəvam etdirəcəyik. Həc kim bizim qabağımızda dura bilməz, hec kim bi zi bu yoldan çəkindirə bilməz.

Bununla yanaşı, mən dəfələrlə demişəm və bu, mənim mövqeyimdir, əgər Ermənistən, misal üçün, bu gün atəş dayandırırsa və danışqlar masası arxasında konstruktiv mövqə nümayiş etdirirə, qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, biz dayanmağa hazırlıq. Biz hesab edirik ki, münəqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırlıq. Ümid edirəm ki, Ermənistənən acı mağlubiyəti onları vadə edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər.

Ancaq biz bunun əksini görürük. Ermənistən baş naziri Rusiya Prezidentinə maktub göndərir və hərbi yardım istəyir. Bu, tamamilə qəbul edilməzdür. Buna heç bir əsas yoxdur. Biz öz torpağımızda düşməni əzirik, vururq və torpaqlarımızdan çıxarıraq. Biz Ermənistənə hər hansı bir tacavüz etməmişik. Bu birincisi, Rusiya Minsk qrupunun həmsərdi olğasıdır, bütün həmsədrler kimi neytral mövqədə olmalıdır və həmsədrlerin, əslində, ATƏT tərəfindən onlara verilmiş mandati bunu tələb edir. Paşinyanın bu maktubu göndərməsi onun əslində, etirafıdır. Etiraf edib ki, Ermənistən möğlüb olub. Hesab edirəm ki, bu etiraf Ermənistən cəmiyyətində də ciddi təhlil olunmalıdır və Ermənistən rəhbərliyinə ciddi təzyiq edilməlidir ki, bu müharibə dəyandırılsın, işğalçılar bizim torpaqlarımızdan çıxın və bölgədə sülh təmin edilsin.

Mən bir daha sizə bu gözəl təşəbbüsə görə təşəkkürümü bildirirəm, xoş golmisiniz. Əminəm ki, tədbiriniz uğurlu keçəcəkdir. Sağ olun.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev dedi:

- Təşəkkür edirəm, cənab Prezidentim. Bu dəfə Türk iş dünyası qardaş Azərbaycanın səsini bütün dünyaya çatdırmaq üçün Bakıya

gölmüşik. Bu münasibətlə məni və digər türk dünyası palatalarının sədrlərini qəbul etdiyiniz üçün çox təşəkkür edirəm.

Ermenistanın Azərbaycana hücumlarının başlığı ilə günlərdən bəri Türk Şurası olaraq, Türk dünyası olaraq biz qardaş Azərbaycanın yanındayıq. Ləzimi bəyanatlar verdik, açıqlamalar etdik. Mən Gəncəyə getdim. Orada da mətbuat nümayəndələrlə ilə görüşdə bizim daha sərt mövqeyimizi ifadə etdik. Bu Vətən müharibəsində biz Azərbaycanın yanındayıq. Türk dünyası və Türk Şurasının Azərbaycanın işğal altındaki torpaqlarını qeyd-şartsız geri almaq məsələsində qanuni həqiqi barədə dəstəyimizi ifadə etdim. Münaqişənin yalnız və yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birliyin tanıldığı sərhədlərinin toxunulmazlığı əsasında həlli lazımdır deyirkim.

Cənab Prezident, işğal altındaki torpaqların azad edilməsi yolunda şəhid olan bütün azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Bugünkü tədbirimizdə – Türkəlli Dövlətlərin Ticarət və Sənaye Palataları rəhbərlərinin iclasında həmrəyliyimizi bir daha ifadə edəcəyik. Bir daha qardaş Azərbaycanın yanında olduğumuzu bəyan edəcəyik. Dünən İstanbulda Türkiye Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türk Şurasının, türk dünyasının Səhiyyə Nazirlərinin iclasını keçirdik. Bu tədbirdə də biz qardaş Azərbaycana tam və hərəkəflə dəstəyimizi bir daha ifadə etdik.

Bildiyiniz kimi, ötən il Bakıda keçirilən Zirvə Toplantısında Türk Şurasına üzv ölkələrin prezidentləri biziə talimat verilər. İndi biz Türk Şurasının 2021-ci il üçün strategiyasını, Türk dünyasının 2040-ci il üzrə hədəflərini hazırlayıraq. İnşallah növbəti Zirvə topnätsində bu sənədlər Sizlər tərəfindən qəbul ediləcəkdir. Türk Şurası hər zaman Sizinlə birlikdədir, cənab Prezident. Hamimiz Azərbaycanıq.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm, çox sağ olun.

Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rıfat dedi:

– Cənab Prezident, bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Yenidən Bakıda Sizinlə görüşmək bizim üçün böyük xösbəxtlikdir. Türk Ticarət və Sənaye Palataları olaraq bugünkü sahifəmizin əsas məqsədi Türkəlli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkələrin rəhbərlərinin növbədənköñər iclasında iştirak etməkdir. Özbəkis-

tanın Ticarət və Sənaye Palatasının sədri, Qırğızistannın Ticarət və Sənaye Palatasının prezidenti də buradadır. Eyni zamanda, Qazaxistannın Ticarət və Sənaye Palatasının prezidenti də videokonfransla qatılacaq, çünki o, bu gün idarə heyətinin iclasında iştirak edir.

Bu gün Sizinlə birlikdə olduğumuzu ifadə etmək üçün buraya səfər gəldik. Dütə bir il əvvəl Zirvə toplantısında yenə Sizinlə birlilikdəydi. Həmin vaxt Türk dünyasından 1200 iş adamı ilə çox faydalı iclas keçirmişdi. Zirvə toplantısına də bizi davet etmişdiniz. Eyni zamanda, Türkiyədən 50 milyon nəfər özündə birləşdirən işçi ittifaqlarını, məmur ittifaqlarını, ticarət konfederasiyalarını təmsil edən səkkiz qeyri-hökuməti təşkilatının rəhbərləri də mənimlə birlikdə buraya galiblər.

Biz 50 milyon nəfəri təmsil edən türk iş dünyası birliliklərinin rəhbərləri olaraq, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu nümayiş etdirmək üçün buradayıq.

Prezident İlham Əliyev: Sağ olun.

Mustafa Rıfat: Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Yaralı əsgərlərimizə və vətəndaşlarımıza Allahdan şəfa diləyirik. Sizin liderliyinizlə Azərbaycan Ordusunu təbrik edirik. Bizim otuz illik həsratımızə son qoyursunuz. Allah Sizdən razı olsun, Allah köməyiniz olsun. Bizim üzümüzə hansı vəzifə düşürsə, türk qardaşlarımızın, Türkiyədəki qardaşlarınızın üzərinə hansı vəzifə düşürsə, 24 saat yanınızdayıq. Bize xəbər göndərməyinizi kifayət edər, cənab Prezident. O gündən bəri Türkiyənin Odalar və Borsalar Birliyinin binasının önünü biz Azərbaycan bayrağımızla bəzədik. O gündən bəri belədir. Bu, bütün sosial mediada yayıldı. O gün ki, Siz əməliyyatı başladınız, Ankaranın ən prestijli binalarından birində Azərbaycan bayrağını qaldırıdıq.

Yenə bir tapşırığınız olarsa, məmənun qalarıq. Bizim də bu işdə xidmətimiz olarsa, çox xoşbəxt edərsiniz bizi. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Çox sağ olun, mən çox təşəkkür edirəm. Sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz ki, bu günlərdə bütün Azərbaycan xalqı birlik göstərir və bütün Azərbaycan xalqı dünyada bu məsələyə, bu mühərbiyə münasibəti çox böyük həssaslıqla izləyir. Bu da başadışlıdır. Çünki 30 il ərzində bizim torpaqlarımız işğal altında idi və beynəlxalq vasitəciların səyləri heç bir səmərə verməmişdir. Sadəcə olaraq, vaxtı uzatmaq, münaqişəni dondurmaq və işgali əbədi etmək istiqamətində atılan addımları biz görürdük və Azərbaycan xalqı görürdü. Ona görə bu son bir ay ərzin-

də dünyada bu məsələ ilə bağlı səslənən hər bir fikrə, hər bir mövqeyə Azərbaycan xalqı çox böyük həssaslıqla yanaşır və ilk günlərdən bizi qardaş ölkələrimizdən bu dəstəyi görünce olbatto ki, biz daha da ruhlandıq. Bu, biza daha da böyük mənəvi güc verdi və bir daha görduk ki, bizim birliyimiz sözə deyil, əməldədir. Sizin bu gün burada olmağınız bunu bir daha göstərir. Siz də Rıfat bəy, qeyd etdiyiniz kimi, bir il bundan onça Bakıda Türk Şurasının toplantısını keçirilməsi çox əlamətdar hadisə idi. Biz məhz bu məsələlərlə bağlı fikirlərimizi bildirmişdik ki, biz bir yerdə olmamışq, bütün məsələlərdə bir-birimizi dəstəkləməlyik. Hər zaman əgər kimsə çatın vəziyyətə düşərsə, mənəvi dəstək göstəriləməlidir və bunu biz görürük. Ona görə sizin bugünkü toplantınzı mən xüsusi önəm verirəm. Əminəm ki, bütün Azərbaycan xalqı bunu layiqince qiymətləndirəcəkdir. Bir daha sizə təşəkkür edirəm.

Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramov və Qırğızistannın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekiyev bu günlərdə öz ölkələrinin Azərbaycanla həmrəy olduğunu bir daha ifadə etdilər.

<https://president.az/articles/45236>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN KEÇMİŞ BAŞ NAZİRİ BİNOLİ YILDIRIMIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNI QƏBUL EDİB

2 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş Naziri Binolı Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

– Xoş gəlmisiniz, Şadam sizi görməyim.

Binolı Yıldırım: Xoş gördük. Sağ olun. Necəsiniz? Yaxşısanız?

Prezident İlham Əliyev: Sağ olun, hər şey yaxşıdır. İşlər yaxşı gedir.

Binolı Yıldırım: Maşallah.

Prezident İlham Əliyev: Cox sağ olun ki, gəlmisiniz. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, növbəti həmrəylik təzahüründür. Əziz qardaşım, canab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu döndəmə də birliyimiz daha da möhkəmləndi. Biliyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işgalçılardan azad edilib. Demək olar ki, hət həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işgaldən azad edilməsi xəbəri veriləcəkdir. Artıq ilkin məlumatlar gəlibdir. İnşallah, sona qədər bu haqlı davamımızı davam etdirəcəyik, işgalçılıarı torpaqlarımızdan qovacaqıq.

Türkiyə ilk saatlardan bizim yanımızda olduğunu bəyan etmişdir. Hörmətli Prezident, əziz Qardaşım çox açıq bəyanatlar vermişdir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Bu, çox önemli bəyanatları idι və biza əlavə mənəvi dəstəyin göstərilməsi bir daha Türkiyə-Azərbaycan birliyinin təzahüründür.

Hörmətli Binolı bəy, biz sizinlə bərabər bu tarixi birlikdə yaşa-mışq. Yaxşı bilirik, nə qədər böyük səyərlər göstərildi ki, Türkiyə və Azərbaycan bir-birinə daha da yaxın olsun. Cox önemli layihələrin, si-

zin də rəhbərlik etdiyiniz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi onların sırasında mühüm yer tutur. Bundan sonra digər layihələr də olacaq. İnşallah, bundan sonra da uğurlu işbirliyimiz davam edəcəkdir.

Sizə bir daha təşəkkürümüz bildirirəm. Bilirəm ki, sizin səfəriniz biza həmrəylik, dəstək göstərmək mənasını daşıyır. Buna görə də çox minnətdaram

XXX

Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım dedi:

– Çox təşəkkür edirəm, dəyərli Prezident.

Dünen Prezidentimizlə birlikdə idik. Cənab Prezidentimizin salamlarını Sizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, bir neçə gün əvvəl İzmirdə böyük bir fəlakət baş verdi.

Prezident İlham Əliyev: Mən Prezidentə zəng etdim, başsağlığı verdim.

Binəli Yıldırım: Bəli, İzmirdən seçilən deputat olduğuma görə hadisənin baş verdiyi ilk andan orada idim. Axtarış-xilasətmə işləri zamanı vətəndaşlarımızın dağıntılar altından sağ çıxarılması, xəsarət alanların müalicəsi üçün böyük söy göstərdik. Prezidentimiz də oraya gəldi. O da lazımi göstərişlərini verdi.

Təbii ki, Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsinə əvvəldən bəri daim onun yanındayıq. Heydar Əliyev cənablarının “Bir millət, iki dövlət” şurəmə o gündən bu günədək davam etdiririk. Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən gəyə qədər haqlısınız. Çünkü Azərbaycan bu müharibədə öz torpaqlarını işgalçılardan təmizləyir.

Azərbaycan 27 ildir davam edən bu işğala son qoyur, öz ərazilərinin azad olunmasını təmin edir. Buna görə Azərbaycan gecə-gündüz böyük vətənpərvərlik nümunəsi göstərərkən hər gün qəhrəmanlıq das-tanları yazar. Buraya gələrkən bir qədər əvvəl yenə bir xəbər oxudum, bir təyyarə məhv edilib.

XXX

Görüşdən sonra Prezident İlham Əliyev Binəli Yıldırım ilə xatirə şəkli çəkdirdi.

Dövlətimizin başçısı nümayəndə heyətinin üzvləri ilə də xatirə şəkli çəkdirdi.

Binəli Yıldırım xatirə hədiyyəsini Prezident İlham Əliyeva təqdim etdi.

Daha sonra Milliyətçi Hərəkət Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Cəlal Adan MHP-nin sədri Dövlət Baxçalının adından Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

<https://president.az/articles/45277>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN XARİCİ İŞLƏR VƏ MİLLİ MÜDAFİƏ NAZİRLƏRİNİ QƏBUL EDİB

8 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Milli Müdafiə naziri Hulusi Akarı qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

– Xoş gəlmisiniz, aziz qonaqlar.

Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağımız xüsusi önmə daşıyır. Bu, növbəti qardaşlıq nümunəsidir, növbəti qardaşlıq təzahüründür. Hər zaman olduğu kimi, yaxşı günlərdə də, ağır günlərdə də biz bir yerdəyik. Bu hadisə bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır, Türkiyə və Azərbaycan bir-birinə nə qədər doğmadır.

Türkiyənin Prezidenti, aziz qardaşım Recep Tayyib Erdoğan son bir ay arzində, ondan da çox bir müddət arzində Azərbaycana dəfələrlə öz dəstəyini göstərmışdır, öz açıq ifadələri ilə siyasi, mənəvi dəstək verməklə bize əlavə güc vermişdir. Eyni zamanda, siz – hörmətli müdafiə naziri, bizim digər qardaşlarımız dəfələrlə Azərbaycanın yanında olduğunuzu qeyd edirdiniz. Qeyd edirdiniz ki, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu açıqlamalar, bu siyasi və mənəvi dəstək bu münaqişənin həlli üçün də önəmlü rol oynamışdır.

Şəhərlərimizin, kəndlərimizin işğaldan azad edilməsi və bu gün Şuşa şəhərinin, qədim Azərbaycan şəhərinin azad edilmesi, əlbəttə ki, böyük tarixi hadisədir. Bu hadisəni bizimlə birlikdə belə canlı şəkildə qeyd etmək üçün Azərbaycana gəlməyiniz bizi çox məmənun edir.

Bir daha sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu müddət arzində bir daha bütün dünya, bizi istəyənlər və istəməyənlər gördülər ki, birliyimiz sarsılmazdır və əbədidir. Bu, belə də davam edəcək. Bir daha sizə təşəkkürümü bildirirəm, sizə "Xoş gəlmisiniz!" deyirəm.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi:

– Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, cənab Prezident. Biz hər zaman Bakıda və Sizin qəbulunuzda olmaqdan böyük məmənluq hissi keçiririk. Amma bu gün xüsusi çox məmənunuz. Çünkü qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan, Zati-alinizin rəhbərliyi ilə qədim Şuşa şəhərini işgalçı ermənistandan geri alıb. Beləliklə, qəhrəman Azərbaycan Ordusunu, Ali Baş Komandan olaraq Sizi və bu çatın günlərə, xüsusi də Ermenistanın atlığı rakətlərə baxmayıraq, ayaqda dayanan, Ali Baş Komandanının və onun qəhrəman ordusunun arxasında dayanan qardaş Azərbaycan xalqını cani-qəlbən təbrik edirik.

Hörmətli Prezidentiniz də salamlarını xüsusiət catdırmaq istəyirəm. Belə bir əlamətdar gündə – Bayraq Günündə burada, Bakıda olmaqdan xüsusiət məmənunuz.

Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bir daha təbrik edirik, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağlam. Əziz qardaşuma, hörmətli Prezidentə mənim də salamlarımı catdırın. Bildiyiniz kimi, biz daim təməsdayıq, dünən də telefonla səhəbət etdik. Yəni daim əlaqədəyik və bu şəxsi əlaqələr, bizim aramızdakı bu dostluq, qardaşlıq əlaqələri ölkələrimiz arasındaki əlaqələrə də müsbət təsir göstərir. Bir daha təşəkkür edirəm.

<https://president.az/articles/45789>

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN XARİCİ İŞLƏR, MİLLİ MÜDAFİƏ NAZIRLƏRİNİ VƏ MİLLİ KƏŞFİYYAT İDARƏSİNİN RƏSİSİΝ QƏBUL EDİB

10 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu-nu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdərəsinin rəisi Hakan Fidanı qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

– Əziz dostlar, hörmətli qonaqlar, Qələbədən sonra ilk görüşümüz, təbib ki, qardaşlarımı görisidür. Bu gün sahər aziz Qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, səhbat etdik, bu böyük qaləbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Əziz Qardaşımı və bütün Türkiyə xalqına bu dəstəyə, həmrəyliyə görə öz adımdan, bütün Azərbaycan xalqı adından bir daha darin təşəkkürümüz bildirdim. Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən artıq bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə cox ürkəcən idi. Yəni bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bənə birləş tarixdə bəlkə də ən yüksək səviyyəyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvürləri, nazirlər, ictimai fəllar, matbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə cox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırıcı. Biz bu gün, albəttə, cox xoşbaxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldən azad etdik.

Bu gün əziz Qardaşımı səhbat əsənsində, eyni zamanda, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu da cox önemli addımdır.

Bu, bölgədə iş birliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alınsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacaq və rusiyalı hömkərlərimizlə danışacaq ki, qısa müddət ərzində bənə mərkəz yaradılsın. Çünkü erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmamasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çıxılmalıdır. Beləliklə, bu mərkəzin qısa bir zaman içorisində yaradılmasında cox böyük fayda var. Bir daha xoş gəlmisiniz, öz doğma evinizə xoş gəlmisiniz.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi:

– Cox təşəkkür edirik, cənab Prezidentim. Biz də öz doğma evimizdə bir daha olmaqdan çox məmənunuz. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik.

Bu gün Qardaşınız, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla telefon danışığınız olub. Amma təyyarəyə minməzdən əvvəl manə yenidən zəng etdi, Sizə salamlarını və təbriklərini çatdırmağımı bir daha söylədi.

Biz də bir daha Sizi qələbəniz, – Sizin qələbəniz, bizim qələbəmizdir, – bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Koman-dan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Orduzu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, cyni zamanda, türkün gücü-nü də göstərdi.

Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydانında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydənində qələbələrinizə baxmayaq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz. Amma təs-süf ki, Ermənistan bu imkanlardan istifadə etmədi. Ümid edirəm ki, bu dəfə bundan dərs alırlar. Döyüş meydənindəki qələbələrlə yanaşı, Azərbaycanın digər torpaqları qısamüddətli bir təqvimlə yenidən, inşallah, Can Azərbaycana qaytarılacaq.

Biz Sizin həm döyüş meydənindəki, həm də diplomatik müstəvi-dəki uğurlarımızdan qürur duyuruq. Türkiyə olaraq hər zaman dedik ki, başda hörmətli Prezidentimiz olmaqla, həm döyüş meydənında, həm də masada Can Azərbaycana yanındayıq.

Bundan sonrakı prosesdə Sizin də dediyiniz kimi, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addimları da birlikdə müzakirə edəcəyik, dəyərləndirdəcəyik.

Sizin göstəriş və tapşırıqlarınıza uyğun olaraq biz də həmkarlarımla birlikdə lazımı işləri görəcəyik. Bu məqsədlə bu gün qəbulunuz, tapşırıqlarınızı almadığa gəldik.

Bir daha təbrik edirik. Bu gün səhər televizoru açdıq, Azərbaycanda insanlar küçələrdə idi, Türkiyədə də xalqımız eyni sevinci yaşıdı. Buna görə də təşəkkür edirik.

Prezident İlham Əliyev: Cox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

<https://president.az/articles/46077>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV NİDERLANDIN AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB

18 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edib.

Etimadnaməsini Prezident İlham Əliyev təqdim edən səfir Paulin Eizema dedi:

– Zati-aliləri cənab Prezident, bu gün burada olmaq və əlahəzərət Niderland Kralı Villem-Aleksandrın etimadnaməsini Siz təqdim etmək mənim üçün həqiqətən şərəfdir. O, məndən ölkənizə və xalqınıza ən xoş salamlarını çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev dedi:

– Təşəkkür edirəm. Xoş gəlmisiniz. Belə gətirdi ki, Sizin Azərbaycana gəliniñiz, demək olar, mühərrihə dövrüne təsadüf etdi. Odur ki, obyektiv sobəblərə görə bizim görüşümüz taxirə salındı. Mənə məlumat verilmişdir ki, siz, demək olar, iki ay bundan əvvəl gəlmisiniz. Əminəm ki, görüşümüzün nə üçün daha əvvəl baş tutmamasını başa düşürsünüz. Lakin əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha da balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək. Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistən biza hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və

prinsiplerinə əsasən və tarixə əsasən özümtüə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəflı bayanat imzalanmışdır. Buna görə mənənən qəribə gəldi ki, bundan sonra - Ermənistən kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin siz da biliyiniz ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər. Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər. Qonşularımızdan ikisi - Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini tömən edəcək əməliyyatlardan iştirak edəcək. Odur ki, hesab edirəm, başqa tərəfdənə bizim tərəfimizdə olmağınız daha ədalətlilər. Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhələrini də eşitmisiniz. Buna görə də mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu, başadışlıdır. Parlamentin qəbul etdiyi qərardan ola bilsin, fərqli olan ölkəninin hökumətinin də öz mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verəməsini bizim xalqımıza izah etmək çətin olacaq. Buna görə də parlamenti belə qərar qəbul edən ilk əlkənin nə üçün Niderland olduğunu insanlar sizdən soruşduqda bu vəziyyəti üzvləşmali olacaqsınız. Praktiki baxımdan, bunun yerdəki vəziyyəti birmənali şəkildə heç bir təsiri olmayacağından emin olmalıdır. Vəziyyət indi sabitlaşır. Belə bir günü, demək olar ki, otuz ildir gözləyən bizim qəçqin və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər. Onlar özlərinin qayıdışı üçün vaxt cədvəlini görməyi səbirsizliklə gözləyirlər. Amma bu, vaxt aparacaq, cünki tacavüzkar, demək olar ki, hər şeyi dağıdır. Bu videolar bizim televiziyyada nümayiş olunur. Bu dağıntı bəlkə də bizim xalqımıza, mədəni, dini irsimizə, başəriyyətə qarşı qəddarlığın, vandalizmin və barbarlığın nadir formasıdır. Ermənistən mühərrihə zamanı davranışını həmdə onların rəhbərliyinin qeyri-insani münasibətini göstərir. Çünkü münəqış zonasından uzaqda yerləşən dinc şəhərlərə Ermənistən ərazisindən ballistik rakətlərlə hūcum etmək mühərrihə cinayətidir. Kasetli və fosforlu bombardardan istifadə etmək mühərrihə cinayətidir. Bütün beynəlxalq media və QHT-lər bunu tasdiq etdi. Mən təəssüf edirəm ki, səhbətimizə bununla başlamalı oldum. Bu, ancaq onunla əlaqədardır ki, bizim görüşümüz iki gün əvvəl təyin olunmuşdu və sizin parla-

mentin qərarı ondan sonra qəbul edilib. Bundan başqa mən nə deyə bilərəm? Bir daha deyirəm, bunu izah etmək asan olmayıcaq. Bu, həmçinin sizin hökumətinizin, xarici işlər nazirininin mövqeyindən asılı olacaq. Biz bununla bağlı onların şəhərlərini gözləyirik. Çünkü mənim köməkçim mənənən deyib ki, müzakirə zamanı şəhərlər olub, lakin biz şəhərlərindi, bu qərar qəbul olunanından sonra gözləyirik. Sözsüz ki, biz Avropa Komissiyasından şəhərlər gözləyəcəyik. Bildiyiniz kimi, Avropa Komissiyası və Azərbaycanın çox geniş əməkdaşlıq gündəliyi var. İki il əvvəl biz Brüsseldə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanılmış sərhədlərinin toxunulmazlığını tam dəstəkləyən "Tərəfdəşləq prioritetləri" sənədini parafladıq. Azərbaycan əzərsizində döyüşürdü, öz ərazi bütövlüyünü bərpa edirdi və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İttifaqı ilə Azərbaycan tərəfindən planlaşmış sənədə uyğundur.

Sizə yaxşı vaxt keçirməyi arzuluyram. Ümidvaram ki, tariximizdəki çox da xosagəlməyən bu səhifə münasibətlərimizə ciddi ziyan vurmayaçaq. Lakin əlbəttə ki, bu, sizin hökumətinizin və müvafiq olaraq davranışacaq bizim hökumətimizin sonrakı addımlarından asılı olacaq. Bir daha xoş galımsınız.

Səfir Paulin Eizema dedi:

- Cox sağ olun, cənab Prezident. Qeyd etdiyiniz kimi, mən buraya sentyabrın 20-də, münəqışa yenidən başlayandan bir həftə əvvəl gəlmişəm. Bu, cox narahat dövr, lakin həm də mənənən münəqışının mənbələrinin nədən ibarət olduğunu cox yaxşı başa düşməyə imkan verən zaman idi. Eyni zamanda, mən bununla bağlı paytaxtımıla çox six şəkildə əlaqə saxladım. Qeyd etdiyiniz kimi, mənim hökumətimin mövqeyi çox balanslaşdırılmışdır. Mən bunu yüksək qiymətləndirirəm. Bu, təhlilin, müzakirələrin və yaxşı dialoğun nəticəsində olub. Mən bir daha vurğulamaq istədim ki, mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur və çox balanslaşdırılmışdır. Biz münəqışını izlədik, baş verənləri gördük və münəqışının hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər de-

qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətinin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib. Şadəm ki, bunu burada yenidən takrarlaya bilirəm.

Prezident İlham Əliyev Niderland Kralı Villem-Aleksandrın salamlarına görə minnədarlığını bildirdi, onun da salamlarını Niderland Kralına çatdırmağı xahiş etdi.

<https://president.az/articles/47017>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN MÜDAFİƏ NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB

21 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılığı etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

– Hörmətli canab nazir,

Hörmətli nümayəndə heyətinin üzvləri,

Sizi Azərbaycanda salamlamağa şadam. Sergey Kujuquetoviç, sizinlə 3 ay bundan əvvəl görüşmüşük. O vaxt siz Ordu Oyunları ilə əlaqədar Azərbaycana gəlmisiniz. Bu gün biz Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyik. Bizim fikrimizcə, bəyanatın müddələri uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfin, həm də Ermənistan tərəfin çoxilik münəaqışışə son qoymağə və siyasi nizamlama mərhələsinə çıxmaga hazır olduğunu bir daha nümayiş etdirir.

Mən keçən dəfə Dağlıq Qarabağ münaqişəsinə dair bizim mövqeyimiz barədə sizə danışmışdım. Siz ölkəmizə avqustun axırında galmışdiniz. O vaxt həm iyul ayında, həm də avqust ayında Azərbaycana qarşı hərbi təxribat, silahlı təxribat üçün iki dəfə cəhd göstərilmişdi. Onlardan birincisi iyul ayında, sorhadın Tovuz rayonu hissəsində, digəri avqust ayında Ermənistan silahlı qüvvələrinin təxribat qrupu təmas xəttindən ölkəmizə soxulmağa cəhd göstərmiş və həmin qrupun rəhbəri saxlanılmışdı. Onun ifadələri məhz silahlı təxribat təşkil etmək niyyətində olduqlarını sübut edirdi. Bu siyaset davam etdi və onunla bitdi ki, sentyabrın axırlarında Ermənistan silahlı qüvvələri növbəti dəfə bizim yaşayış məntəqələrinə hücum etdilər və biz onlara layiqli cavab verməli olduq. Sonra nələr baş verdiyini biz hamımız yaxşı bilirik.

Qırq dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarla çoxluklu qarşıdurmaya nöqtə qoyur. Siza, həmçinin Rusyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putina bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxson fəal iştirak etdiyinə görə təşəkkürüm bildirmək istərdim.

Təcəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi mühabirə aparılmışının bütün normalalarını, habelə humanitar normaları kobud şəkildə pozub. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırıdı. Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini hələk olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atışlara, minaataın və artilleriya atışlarına məruz qalırıdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik rakətlərə məqsədönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik rakətlərdən, kasetli və fosforlu döyuş sursatlarından istifadə edilməsini sənədləşdirmiş və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik.

Ermənistan əcnəbi muzdildərləndən fəal istifadə edirdi. Bizzət çoxsayılı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri bəlli deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdildərlərin iştirak etməsi, əlbəttə, yolverilməzdür.

Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamiya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik. Dünən Azərbaycan Orduyu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, bəyanatın bəndləri yerinə yetirilir.

Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini da alqışlayırıq. Bu missiya bizim müvafiq strukturlarla və biliyimizə görə, Ermənistan tərəfi ilə də işgülər əlaqəli şəkildə işləyir. Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayıcaq.

Biz Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışqların fəal gedisiçi da alqışlayırıq. Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir. Biz Türkiyə rəhbərliyinə və şəxsnə Prezident Rəcəb Tayyib Ərdoğanə hərbi əməliyyatların dayandırılması üçün ilkin şərait yaradılmasında iştirakına görə təşəkkürümüz bildirmək istərdim.

Təcəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi mühabirə aparılmışının bütün normalalarını, habelə humanitar normaları kobud şəkildə pozub. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırıdı. Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini hələk olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atışlara, minaataın və artilleriya atışlarına məruz qalırıdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik rakətlərə məqsədönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik rakətlərdən, kasetli və fosforlu döyuş sursatlarından istifadə edilməsini sənədləşdirmiş və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik.

## AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN XARİCİ İŞLƏR NAZİRİ SERGEY LAVROVU QƏBUL EDİB

21 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Görüşdə Rusyanın qurumalarası nümayəndə heyətinə daxil olan Rusiya Baş nazirinin müavini Novak və Aleksey Overçuk, sohiyyə naziri Mixail Muraşko, Rusyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – "Rospotrebnadzor"un rəhbəri Anna Popova, "Rusiya Dəmir Yolları" ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov da iştirak ediblər.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

– Hörmətli Sergey Viktoroviç,

Hörmətli nümayəndə heyətinin üzvləri,

Sizi Azərbaycanda salamlamağa şədam. Sizi yenidən görməyi şədam. Şədam ki, ölkəmizə bu cür böyük nümayəndə heyəti ilə gəlirsiniz. Nümayəndə heyətinin tərkibi özlüyündə bugünkü müzakirələrin gündəliyini eks etdirir. Büttövlükde, bizim münasibətlərimizin gündəliyi yetərinə genişdir, bütün sahaları şəhərdir. Lakin bu gün təbii ki, biz, ilk növbədə, Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistandan baş nazırı tərəfindən imzalanmış üstərəfli bəyanatın implementasiyası ilə bağlı məsələlər, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələləri barədə danışacaqı.

Regionda yeni, çox ümidiyəcili şərait yaranıb. Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda, Azərbaycan buna hazırlıdır və biz bu gün regionun inkişafı barədə düşündüklərimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üstərəfli bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərəqərər olması işində mühüm addımdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin şəxsi rolunu

xüsusi qeyd etmək istərdim. O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhatdən möhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasına asılıdır.

Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Erdoğanın oynadığı mühüm rol da qeyd etmək istərdim. Düşünürəm ki, bütövlükdə həm sülhəməramlı missiya baxımından, həm də regionda uzummüddətli əməkdaşlıq baxımından tərəfdəşliğin formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsolollarında da əsas rol oynamalıdır. Üçtərəfli bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanışma oludqudə əvvəller həllədilməz hesab olunan məsələləri həll etmək olar.

Sizindən biz nizamlama prosesinin bütün peripetiyalarını yaxşı bilirik. Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistən xalqına sülh şəraitiində yaşamasına, müharibənin vurdugu yaraları salğalmağa çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün təhlükəsiz gələcək barədə düşünsünəmə çalışmağa imkan verəcək və bununla da regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik.

Biz həm də ona görə sadıq ki, bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də olسا, bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildiriblər.

Əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlanmağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olma-maqdansı, gec olmaq yaxşıdır. Mən biliram ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzummüddətli sülhün bərəqərər olması işində mühüm rol oynayacaq.

Onu da qeyd etmək istərdim ki, Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərükəm. O, bəyan edib ki, bundan sonra "Dağılıq Qarabağ münaqişəsi" söz birləşməsini daha eşitməyəcəyinə ümidi edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid

edirəm ki, Dağlıq Qarabağ barədə danişanda yalnız inkişafla, mühərbinin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşməncilik etmiş ölkələrin barışması ilə bağlı xəborlər eşidəcəyik.

Bir daha xoş gəlmisiniz. Sizin gəlininə həmişə şadıq. Bu gün konstruktiv işləyəcəyimizə türündə edirik.

Rusiyannın xarici işlər naziri Sergey Lavrov dedi:

– Çox sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, Sizə Rusiya Federasiyası Prezidentinin ən səmimi salamlarını çatdırıram. Biz buraya idarələrəsi nümayəndə heyəti ilə gəlmişik. Onun Sizinlə razlaşdığı kimi, bizim bu sefərimiz kifayət qədər qisə müddətdə həyata keçirilməlidir. Bu, bizim, Rusiya Federasiyasının Prezidentinin 9 noyabr tarixli razılaşmaların reallaşdırılması üzrə səyləri fəal dəstəkləmək və eyni zamanda, Azərbaycan Respublikası ilə bizim tərəfdəşlığımızın xüsusi strateji xarakterini vurgulamaq niyyətini aks etdirir. Bu gün burada bizim qarşılıqlı fəaliyyətimizi bütün istiqamətləri üzrə həmkarımızızla aparılacaq səhəbətlər, əlbəttə, ikitərəfli münasibətlərin xalqlarımızın rifahi naməni inkişaf etməsinə və çəçəklənməsinə yönəlcək.

Biz Azərbaycanın 9 noyabr tarixli bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirdik. Hörmətli İlham Heydər oğlu, Siz dediğiniz kimi, bu razılaşmani heç də hamı dərhal qəbul etmadı, onu nəticə baxımından – qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına keçid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunları prizmasından interpretasiya etməyə çalışırdılar. Bu iş, əlbəttə, müasir dünyanın tələblərinə uyğun deyil. Biz xüsusi əhəmiyyət veririk ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu bu regionda barışq məsələsini daim vurgulayır və biz qidi əminim ki, əgər həqiqətən kənardan gətirilən hansısa maraqlar barədə deyil, insanlar barədə düşünsək, bütün gələcək işlərin mənası bundan ibarətdir.

Biz azərbaycanlı həmkarımızla birlikdə erməni tərəfin də iştirakı ilə sülhəmərəmlərimiz vasitəsilə əvvəlki yerlərinə qayıdan insanların mənafəyi naməni humanitar məsələlərin həllinin konkret yollarını fəal surətdə razılaşdırırıq. Buraya mülki infrastrukturun yaradılması, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün bütün zəruri işlərin nizamlanması və əlbəttə, beynəlxalq təşkilatların, Qırmızı Xaç Komitəsinin, BMT-nin qəçqinlər, ərzaq məsələləri, uşaqların

problemləri üzrə strukturlarının, bu qədim regionda mədəni, dini irsin qorunub saxlanması məsələləri ilə daha fəal məşğul olmalı olan UNESCO-nun cəlb edilməsi daxildir.

Şübhəsiz, biz ümidi edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərliy edən ATƏT-in Minsk qrupunun həmsədrleri 9 noyabr tarixli razılaşmaların nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər mərasımda gedir.

Prezident İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putinin salamlarına görə minnətdərək bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

<https://president.az/articles/47474>

## **9. ÜÇTƏRƏFLİ BƏYANATIN İMZALANMASI, ERMƏNİSTANIN KAPİTULYASIYASI**

### **AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ERMƏNİSTAN RESPUBLİKASININ BAŞ NAZİRİ VƏ RUSİYA FEDERASIYASININ PREZİDENTİNİN BƏYANATI**

*10 noyabr 2020-ci il*

Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakiləri bəyan edirik:

1. 10 noyabr 2020-ci il tarixinədək Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağılıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalacaqlar.

2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.

3. Dağılıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəənin tətbiqinə xitam veriləsi niyətini Tərəflərən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.

5. Münaqişə tərəflərinin razılışmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il

tarixinədək isə Laçın rayonunu qaytarır. Dağılıq Qarabağla Ermənistan arasında əlaqəni tömən edəcək və bununla belə Şuşa şəhərinə toxunmayaçaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağılıq Qarabağla Ermənistan arasında əlaqəni tömən edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin göləcək yerdəyişməsi nəzarədə tutulur.

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklerin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağılıq Qarabağın ərazisində və ətraf rayonlarda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklerin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərbi rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiymanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərbi rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası tömən ediləcəkdir.

*10 noyabr 2020-ci il.*

**Azərbaycan Respublikasının Prezidenti  
Ermənistan Respublikasının baş naziri  
Rusiya Federasiyasının Prezidenti**

<https://president.az/articles/45923>

## **10. İŞĞALDAN AZAD EDİLMİŞ RAYONLARA SƏFƏRLƏR**

### **AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA İŞĞALDAN AZAD EDİLMİŞ FÜZULİ VƏ CƏBRAYIL RAYONLARINDA, O CÜMLƏDƏN FÜZULİ VƏ CƏBRAYIL ŞƏHƏRLƏRİNDE OLUBLAR**

*16 noyabr 2020-ci il*

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedidi ilə tanış oldular.

Prezident İlham Əliyev dedi:

– Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolu təməl qoyulur. Bu münasibatla bütün Azərbaycan xalqını ürkədən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünkü bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.

Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu gənə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediym kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.

Şuşa işğaldan azad olunanından sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunanından bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işgalçılarından



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri. 16.11.2020. Foto: AZERTAC.



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işgaldən azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri. 16.11.2020. Foto: AZƏRTAC.




Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işgaldən azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri. 16.11.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işgaldən azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri. 16.11.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib. 18.11.2020. Foto: AZƏRTAC.



Rusyanın xarici işler naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda. 21.11.2020. Foto: AZERTAC.



Prezident İlham Əliyev işğaldən azad edilmiş Ağdam şəhərində. 23.11.2020. Foto: AZERTAC.

azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamaşdır. Şuşanın işğaldən azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin casarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, casarət tələb edən əməliyyat id. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyat yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlarından, meşələrdən, cıngılardan keçərək icra ediblər. Şuşanın işğaldən azad edilməsi bizim sənət Qələbəmizdir.

Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermonstanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rəhat gedib-gələ bilək.

İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir, işgal edilmiş torpaqlar işğalçılarından azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zorarçmış bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdaclar. Bu işləri biz planlı şəkildə aparacaqıq – ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri.

Bildiyiniz kimi, işgal edilmiş və işğaldən azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturua dağıdırıbdır. Bizim şəhərlərimiz, demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənən vəhşiliyini bir dəha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq.

Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istadiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-də daha 70-dən çox yaşış məntəqəsinin işğaldən azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və ikinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydانında sübut edib. Biz düşməni məcbur etdiyik ki, kapitulyasiya aktına atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün, mənfor düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları

qırıllar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynoxalq kanallar bunu göstərir. Nə vicedan var, nə utanmaq var, nə əqləq var. Ona görə ikinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılarından azad edilməsi məsoləsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarlarının sonu belə olacaq.

Bu gün bu gözəl tamqoyma mərasimi böyük rəmzi mənə daşıyır. Bir işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil.

Bu gözəl hadisə münasibətələ bütün Azərbaycan xalqını bir daha ürkəndə təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yol işləri ilə xatira şəkli çəkdirdilər.

### XXX

Qeyd edək ki, Füzuli rayonuna gedən yoluñ ətrafında bir vaxtlar həyat qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərafından torpaqlarımızın işğala məruz qalmışından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə-yeksan edilib. Onlar daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdlılar. Bunlar ermanilərin əməllərinin nəticəsidir.

Dövlətimizin başçısı və birinci xanım işğaldan azad olunmuş Füzuli şəhərinə gəldildər.

Prezident İlham Əliyev Füzuli şəhərində şəhəri Azərbaycan bayrağını qaldırdı. Bu görüntüler Azərbaycanın müasir tarixinin an şəhəri şəhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayraqımızı qaldırdı.

Prezident İlham Əliyev dedi:

- Füzuli şəhəri işğalçılarından azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliye qayitmışq. Ancaq indi yol bo-

yuncu dağıdılmış kəndləri və Füzuli şəhərini dağıdılmış vəziyyətdə görəndə adəmin ürəyi ağrıyr. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evlri dağıdıblar, bütün infrastrukturunu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhi qəbile keçib. Hər şeyi dağıdış, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz galməli idik, qayitmalı idik. Gəlmışik və qayitmışq. Düşməni qovmuşq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışq. Bundan sonra bu torpaqda biz yaşayacaq, necə ki, əsrərboyu biz yaşasmışq, bizim xalqımız yaşayib.

Mənfur düşmən Füzulinin adını da diyəsdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni fəşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganalık faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətə barışmaqəsə sövq edirdilər, sühl yolu ilə məsələ həll olunsun, ilə-dilə, 30 il ərzində biz eyni sözləri eşidirdik - münəaqışın horbi həlli yoxdur, bu məsələ sühl yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münəaqışın həlli var, o cümlədən horbi həlli var. Bizim qəhrəman horbılörümüzün şücaati, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübu etmişik, münəaqışın horbi həlli var və biz buna nail olmuşq. Əgər bu horbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Mühərbiənin ilk günlərində mən deyirdim, Ermənistən rəhbərliyi, Ermənistən ali baş komandanı, - əgər o adama, üümüyyətlə, bu adı ad etmək mümkündürə, - bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayondan çıxırsınız. Ondan sonra biz mühərbiəni dayandırıraq. Əks-taqqirdə sona qədər gedəcəyik və getdik də. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu noyabrın 10-da o kapitulyasiya aktına imza atdı, məhz bizim gücümüz hesabına. Biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüküyüն göstərmişik.

Otuz il ərzində həm Ermənistən rəhbərliyi, həm onların havadar-

ları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalıq müxtəlif uydurmalar atıldı ki, boli, Ermənistəninin güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüsha bilmir. Məhv etmişlik bu uydurmanın, göstərmmişik ki, kim döyüşkən xalqdır, göstərmmişik ki, kim müzəffər xalqdır. Sadəcə olaraq, 1990-ci illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işgal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş mühərbi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistən əhalisi Azərbaycan əhalisinin yaşadığını illeri – 1992-ci illəri yaşayır.

Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə goləndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmışik ki, yenilməz xalq Azərbaycan xalqdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturduq, onlar bizim qabağımızda diz çökükər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalet damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qırur hissi ilə yaşayacaqı – müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi.

Bu 44 gün ərzində, demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, daqıq tarix göstərməlidir və macbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqi, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qırur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igit əğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqışəsi ilə bağlı öz sözərimi demişdim. Demişdim, bəzən heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danişıqlar mövzusu olmayıb və olma-

yacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüğünü bərpə edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpə edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyü bərpə etmişik, işgalçıları işgal edilmiş torpaqlardan qovmuşaq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillatlı, çoxkonfessiyalı, mütəraqqi Azərbaycan dövlətləri var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, məhrəbənlilik, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bəzim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində oxşayı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdır. Dağılıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayın ermənilər görüb, Ermənistəndə yaşayın ermənilər görüb. Nə qədər adam fərərlilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayır çıxara bilmirdi. Bəz həni sənin hünərin, cəsarətin!?

Biz Ermənistən ordusunu çökdürdük və eyni zamanda, Ermənistən uzun illər rəhbərlik etmiş cinayatkarlara dars verdik. Paşinyan son iki il ərzində öz ölkəsinin məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağdırıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədlər Dağılıq Qarabağ orazisində. Bəz həni sizin qəhrəmanlığınız? Döşənəzə taxmısınız saxta "qəhrəman" ordenlərini, çıxardın atın eşişə o dəmir-dümürləri, sizi biz mağlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz mağlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistən tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bəz mühərribə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayaçaq. O cümlədən razıl vəziyyətdə olan Paşinyan, biza yeddi şart irali sürdürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidişlərimiz hesab-

na, şəhidlərimiz hesabına. Burada, işgaldən azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümüz bildirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə iğidər yetişdiriblər. Onların xatırısi bizim qəlbimizdə əbədi yaşayacaq. Bütin yaralı hərbiçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyatı qayıdaclar, onlar daim diqqət mərkəzində olacaqlar.

Bizim bütün hərbiçilərimiz, Füzuli və işgaldən azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən deməmişim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayraqı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütin dəymış ziyanı birlikdə həsləyəcəyi. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri – həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın barəsi – bütün bu planlar var. Hamisini icra edəcəyik, İňşallah, hamisini! Allahın köməyi ilə hamisini icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytarıq, düşməni məhv etdik, bu üçrəngli bayraqımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

X X X

Dövlətimizin başçısı sükan arxasında yolda gedərkən yol kənarında toplaşan insanları gördü və avtomobili saxlayaraq onlara görüşdü.

X X X

Cəbrayıla gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi:

– Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır.

Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıtılmış evləridir.

Araz çayı, Azərbaycan-İran sorhədi. Dostluq sərhədidir.

Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahi-

di oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkə öz ərazi bütövlüyüümüzü bərpa etməmişik, biz yurtıcı düşməni məhv etmişik. Dünənada bir çox mühəbələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işgal davam edir. Amma inanırıram ki, kimse bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın.

Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim hayatımda xüsusi tarix olaraq qalacaq. Çünkü bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünü yaxınlaşaçaqı.

Bu dağlar artıq bizimdir, həmisi bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub.

Vəhşi düşmən tərəfindən dağidlımlı evlərin hamisini bərpa edəcəyik.

Bu da Xudafərin su anbarıdır.

Bizdən aşağıda Araz çayıdır. İndi tunelə giririk. O tərəf qonşu dövlət İran İslam Respublikasıdır.

X X X

Dövlətimizin başçısı və birinci xanım Xudafərin körpüsünü gəldilər. Bu anlar da tariximizin səhifələrinə qızıl hərflər yazılaçaq.

Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəzdilər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdirdilər.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Cəbrayıl şəhərinə yola düşdülər.

Cəbrayıl şəhərinə gedən yolu ətrafi da eyni vəziyyətdədir. Bundur, erməni işgalçılardan çırın üzü. Bu, erməni vandallarının əsl maliyyətini ortaya qoyur, onların kimliyini göstərir.

Prezident İlham Əliyev: Cəbrayıl şəhərinə giririk. Düşmən bur-

da özü üçün hərbi hissələr yaradıb. Şəhərdə hərbi hissələrdən başqa bir şey yoxdur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də işğaldan azad edilmiş Cəbrayıl şəhərinə gəldilər.

Xalqımızın uzun illər hösrətində olduğu anları yaşadıq. Dövlətimizin başçısı, Ali Baş Komandan Cəbrayıl şəhərində də üçrəngli bayrağımızı qaldırdı.

Prezident İlham Əliyev: Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Gedək baxaq bazi binalara.

Bura düşmənin polis idarəsi olub. İndi Azərbaycan polisi keşik çəkir.

Baxın, mənmişnur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Gərsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacaqış, əbədi yaşayacaqış. Hamisini bərpa edəcəyik, hamisini. Baxın nə günə qoyublar. Otuz il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar.

Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də salamat bina qoymayıblar. Yalnız orada özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar – hamisini düşmən tərəfindən sökülbü.

Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər galəcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində biza vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qırın, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək.

Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədə buranı dağıdıblar. Amma sahə ediblər. Biz qayıtmışq. Bax, durmuşq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.

Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq.

Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.

Yena de Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erənə vəhşiliyinin canlı şahidi rəidir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənşən düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimseyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicedansız bir düşmənidir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərələ xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri möglüb olub, amma biz qalib gəlmışik. Çünkü biz qurub yaradamıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar.

Bərpa edəcəyik bunları, hamisini bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışq, vuruşa-vuruşa qayıtmışq. Heç kim bizi bərpa torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat tacavüzkərə təzyiq göstərməyiib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işgali əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi ırsını silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə kəndlərimizə cybəcər erməni adları vermək və bu məssələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma sahə etdiər. Dəfələrlə demisəm ki, biz bu işgalla heç vaxt barışmayacaqış. Hər bir cəbrayilli bir arzu ilə yaşayırı ki, öz dədə-baba torpağuna qayıtsın.

Haqq-ədalət zəfər çalıdı. Müzaffər Azərbaycan Ordusu zəfər çalıdı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalgalanacaq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

<https://president.az/articles/46840>

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVA İŞĞALDAN AZAD EDİLMİŞ AĞDAM ŞƏHƏRİNĐƏ OLUBLAR

23 noyabr 2020-ci il

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçranglı bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalgalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrla və böyük sevincə izleyir.

Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erənmiş işğalçılar xisətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər.

Sonra dövlətimizin başçısı və birinci xanım Ağdam məscidini ziyarət etdilər. Xocalı soyqırımında sağ qalan xocalıların ümidi, pənah yerinə çevrilən qoşa minarəli məscid də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağdırıldı.

Prezident İlham Əliyev Məkkədən gətirdiyi "Qurani-Kərim" i Ağdam məscidiənə bağışladı.

Dövlətimizin başçısı Ağdam məscidinin qarşısında çıxış etdi.

### Prezident İlham Əliyevin çıxışı

- Əziz həmvətənlər,

Bildiyyiniz kimi, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonun işğal altında olan hissəsi işğaldan azad edilib. Bu münasibətlə mən Azərbaycan xalqın təbrik etmişim, ağdamlıları təbrik etmişim. Bu gün mən buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət Bayrağını qaldırımışam. Biz Ağda-

ma qayıtmışıq. Bütün ağdamlıları bu tarixi hadisə münasibətlə bir daşa təbrik etmək istəyirəm. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə - 30 il yaxın müddət ərzində, eyni zamanda, ikinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan na vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Dölyüs meydanında olda edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin.

Biz bu torpaqlara Azərbaycan xalqını, şəhidlərimizin canı, canı bahasına, qəhrəmanlarımızın şücağı hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərək dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmamışıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetəri dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı ilların əvvəllerində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, gücləndirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər günüñü öz əməyi, zəhməti, Vətəno olan sadəqəti ilə yaxınlaşdırmalıdır.

Biz beynəlxalq müstəvədə böyük işlər apardıq və mən öz çıxışlarda xalqa bu barədə kifayət qədər məlumat vermişdim. Bu gün, müharibə başa çatandan sonra və həttə müharibə dövründə bütün dünya, bütün Azərbaycan xalqı gördü ki, bunun nə qədər böyük əhəmiyyəti var idi. Əgər biz münəqişinən həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik. Biz bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüquq tənqidi, əks etdirən qərar və qətnamələr qəbul etdirdik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 1993-cü ildə qəbul edilmişdir. Amma ondan sonra biz BMT Baş Assambleyasının qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrini, Qoşulma Hərəkatının, Avropa Parlamentinin, Avropa Şurası Parlamenti Assambleyasının qərar, qətnamələrini qəbul etdirərək münəqışın həlli üçün çox möhkəm hüquqi bazu yaratdıq. 2003-cü ildən bu günə qədər bütün bu lazımi addımlar atıldı və biz siyasi müstəvədə qələbə qazandıq. Eyni zamanda, iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış "Tərəfdəşlilik prioritetləri" sənədində də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərimizin toxu-

nulmazlığı hakkında açık ifadələr var. Bu, bizim böyük uğurumuzdur. Çünkü uzun illər ərzində biz buna nail ola bilməmişdik. Bəzi beynalxalq təşkilatlar işgalçını öz adı ilə çağırmaq istəmiridilər. Bəzi beynalxalq təşkilatlar işgalla bağlı qəbul edilmiş sənədlərdə işgalçının kim olduğunu göstərmək istəmiridilər. Hətta BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan işgalçı dövlət kimi göstərilmədi. Orada "erməni qüvvələri" yazılmışdı.

Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq. Mən bütün beynalxalq təməslərlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqatləri və mövcud vəziyyəti bütün həmkarlarımı qətddirmişdim. Mənim, demək olar ki, bütün ikitərəfi beynalxalq təməslərlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır. Mənim bütün çıxışlarımı baxmaq kifayətdir. Son 17 il ərzində, demək olar ki, bütün çıxışlarımın bu məsələ ilə bağlı öz fikrimi bildirmişdim, dünya ictimaiyyətinə malumatlandırmışdım. Çünkü əfsuslar olsun ki, 1990-ci illərin əvvəllərində münaqişə ilə bağlı dünyada dolğun təsvir yox idi, təhrif edilmiş məlumat var idi. Erməni lobbisi tərəfindən ortalığa atılmış məlumat var idi. Əks təqdirdə, bizim torpaqlarımız işgal altına düşdü Amerika Konqresi məşhur 907-ci düzüllişti qəbul etməzdii. Azərbaycan torpaqları işgal altına düşürdü, ancaq Amerika Konqresi Azərbaycanı təcavüzkar kimi tanmışdır və bizi humanitar yardımından məhrüm etmişdir. O vaxt erməni lobbisi buna nail oldu. Azərbaycan diplomatiyası, sadəcə olaraq, onların qarşısında adekvat addim ata bilməmişdir.

Biz informasiya mühəribəsində qələbə qazandıq. Biz Xocalı soyqırımı haqqında dünyaya dolğun məlumat verdik. Xocalı soyqırımı haqqında dünyada məlumat yox idi. "Xocalıya ədalət!" kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınması, demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəyi yaratdı və dünyaya ictimaiyyəti qətddirdi.

Biz - Qoşulmama Hərəkatına sədrlik edən ölkə BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrədə bu məsələni diqqət mərkəzində saxlamışıq. Bu gün 120 ölkəni birləşdirən təşkilata Azərbaycan sədrlik edir. Keçən il Zirvə görüşü keçirilmişdir. Bu gün Azərbaycan xalqı bir daha görür ki, bunun nə qədər böyük önemi var idi. Çünkü İkinci Qarabağ müharibəsi dövrün-

də BMT-də, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdələri də baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandırıbilməzdii, ancaq lazım olmayan bir mənzərə yaradı bilərdi. Məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermediyilər, bizi dəstəklədilər. Mən də onlara təşəkkürüm bildirdim və demədim ki, onlar bizim arxamızda kişi kimi durdular. Baxmayaraq ki, böyük dövlətlər onlara böyük təzyiqlər göstəririd. Qoşulmama Hərəkatının bir çox üzvü Azərbaycanı həm müştəqil, həm güclü, həm də onları müdafiə etməyə hazır olan ölkə kimi tanır. Biz pandemiya dövründə 30-dan çox ölkəyə humanitar maliyyə yardımını göstərmmişik, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Qoşulmama Hərəkatına xüsusi bir yardım göstəmişik. Görülmüş bütün bu işlər səmərəsini verdi. Biz bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində lazımi beynalxalq dəstəyi ala bildik.

Biz bu gün təkcə Qoşulmama Hərəkatına yox, eyni zamanda, Türkidlil Dövlətlərin Əməkdaşlıq Şurasına da sədrlik edirik. Bizim beynalxalq nüfuzumuz kifayət qədər yüksəkdir və bu, münaqişənin həlli üçün xüsusi rol oynamışdır.

Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan vermalıyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhdətdən heç kimdən asılı deyilik. Asılı ol-sayıq, biza təzyiqlər edilsə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünkü biza qarşı iqtisadi amıldan istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynalxalq maliyyə qurumundan asılı deyilik. Əksinə, biz özümüz indi donor ölkəyik, biz özümüz indi kreditlər veririk. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilmasında xüsusi rol oynayındır. Çünkü əgər biz iqtisadi cəhdətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillilik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. O düşməndən ki, onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobby təşkilatları dayanır.

Bu amillər gücümüzü artırdı, qələbəmizi şərtləndirdi. O amillərin arasında birinci nömrəli məsələ hərbi gücümüzdür. Mən dəfələrlə de-mişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci

məsələdir. Təsədüfi deyil ki, mənim prezidentlik dövründə bizim hərbi xərclərimiz hər il bütçə xərcləri arasında birinci yerdə idi. Mən deyirdim və ya vətəndaşlara izah edirdim ki, bəli, bizim çoxlu başqa məsələlərimiz var, həllini gözləyən problemlər var. Ancaq bizim əsas problemimiz torpaqlarımızın işgal altında olmasıdır. Ona görə bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazımlı olan texnikamı aldıq. Bu texnikamı, müasir silahları Azadlıq meydanında dəfələrlə keçirilmiş paradalarda nümayiş etdirirdik. Biz ordumuzu inkişaf etdirərkən o qabaqcıl meyilləri nəzərdən keçirmişdik. Biz o silahları alırdıq ki, bu silahları bizim üstünlüyüümüzü təmin etsin və ikinci Qarabağ mühəribəsi bunu göstərdi.

Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsəla ilə məşgül olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin mühəribəsinə aparır. XXI əsrə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nüaliyyətlər əldə edilib. İndi buraya gelərkən mən ən azı üç müdafiə xəttini gördüm. Amma mən hərbiçilər tərəfindən verilən məlumatı görə, beş müdafiə xəttini var. Füzulidə, həmçinin. Biz bu əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarımışq. Biz texniki cəhətdən on müasir silahlara təchiz edilmişik və ikinci Qarabağ mühəribəsi bunu göstərdi, videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablıra salınacaq.

Eyni zamanda, biz ordumuzun döyük potensialını gücləndirirdik. Çünkü tam aydın idi ki, təkcə silahlarda qələbə qazanmaq mümkün deyil. Bayraq qaldırıran, bayraqı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbiçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışq. Təkcə Şuşanın işğaldan azad edilməsi əmlaiyyatı, əmənəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarda dərədən, meşələrdən, dağlardan keçərkər əlbəyaxaya döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik.

Bax, bütün bu amillər bizim qələbəmizi şərtləndirdi. Mən bir də qeyd etmək istəyirəm ki, ağıdamlılar bu günü uzun illər ərzində - 30 ilə yaxın idi gözləyirdilər. Eyni zamanda, ikinci Qarabağ mühəri-

bəsi zamanı da gözləyirdilər. Mən bilərəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağıdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağıdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm. Amma mən istəyirdim, bunu hansısa formada ağıdamlılara çatdırıram, amma onlar da başa düşürər ki, mühərribe dövründə bunu edə bilməzdəm. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayaq qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yərə getməsin. Füzulinin, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra tabii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüştük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əger onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydi, burada məhv olacaqdalar. Çünkü biz Ağdamı golardık.

Mühəribənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə biliram ki, Ağdam əməliyyatı planlaşdırıldı. Biz Ağdamı onsuza da alacaqdıq. Amma itkişələr olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-də 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırıldı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətinə etiraf etdi.

Mən, demək olar ki, mühəribənin ilk günlərində çoxsaylı müsəhibələrimdə və xalqın müraciətlərimdə demişdim ki, - bütün bunları qaldırmaq olar, hər şey sənədləşdirilib, - biza tarix versin. Dedim, Paşinyan, sən özün, sənin xarici işlər nazırın, yaxud müdafiə nazırın yox, hansılar ki, bu məğlubiyyətə görə idən qovuldular, sən özün, Paşinyan, biza tarix verməlisən, özün deməlisən və buna nail oldum.

Əgər mənim sözümə qulaq assayı, indi belə rəzil durumda olmazdı. Tam qatiyyətlə deyə bilərəm, biz işğal olunmuş torpaqlarımızı onsuza da azad edəcəkdi. Ancaq düşmən hesab edirdi ki, ona kimse kömək edəcək. Hesab edirdi ki, onun bütün havadarları gəlib onun yərini bizimlə vuruşacaq. Səhv etdi, böyük səhv etdi. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun

böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşman diz çökdü və bu gün diz üstüdür. Biz düşmənin bəlini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübüt etdik ki, onların əfsanələri, onların mifləri hamisi boş şeydir. On mindençən çox fərari var Ermənistan ordusunda və daha da çox olacaqdı. Əgər biz Ağdamə planlaşdırğızımız əməliyyatı həyata keçirəsəyik, bax, burada minlərlə erməni hərbçisi ya fərari olacaqdı, ya da məhv olacaqdı. Biz göstərdik ki, döyüşkan xalq Azərbaycan xalqıdır. Biz göstərdik ki, heç vaxt bu işğalla barışmayaçaq. Açışınar baxınlar mənim çıxışlarımı, mən son 17 il ərzində bəlkə də min dəfə demişəm, biz bu işğalla barışmayaçaq. Hesab edirdilər ki, bizim torpaqlarımızı işgal altında əbədi saxlayacaqlar. Cünki bu qədər xərc qoyan, burada, Füzulidə, Cəbrayılda bu qədər istehkam quranları onu da istəyirdilər. Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddetlili döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxməq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Ermanlaşdırılmak istəyirdilər. Bax, bütün Ağdam şəhəri dağıdılib. Oranı 1990-ci illərdə dağıdıdlar ki, əgər sülh müqaviləsi imzalansa, Azərbaycan xalqı gəlib burada yaşaya biləsin. Har taraf minalanıb. Ən çox minalar məhz buradadır. Amma səhv edildər. Biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamasıq ki, bu torpaqlara qayıdaq və qayıtmışq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu, demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik. Mən Füzuli şəhərində demişəm, bir daha demək istayıram, biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyanqa qarşı qüdrətimizi göstərmışik. Biz onları məglub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağınızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldnız. Siz bu məscidi dağıtdımdı. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dediim ki, çıxarım dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmınız və döşünüza. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gelmişəm. Qalib kim gəlmİŞəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məglub edil-

miş, qorxaq damgası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağızına su alıb. Görür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb da elayıb!

Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağırlıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bəzim səngərlərde olarkən, o binanı binoklla görmüşəm. Bu hissələr sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağırlı idi. Dəfələrlə təməs xəttində olarkən, səngərlərə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdaq, biz öz ərazi bütövlüyümüzü bərpə edəcəyik.

Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Quran-ı Kərim" i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyanətində olmuşam. Bir dəfə rəhmətlilik atamla, üç dəfə isə Prezident kimli. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənənən güclənən ki, biz torpaqları işğalçılarından azad edək, o xoşbəxtliyi bize nəsib etsin, biz yənə də dədə-baba torpağımıza qayıdaq.

Bu gün burada, vəndlər tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükr edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənənən verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayıraq. Bu, haqiqətən da tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəflə və qürurlu günlər olmayıb. Biz bunu birliliyimiz sayəsində qazanmışq, gücümüz sayəsində qazanmışq. Heç kim biza kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu baradə də atraflı danışacağam.

Bu 44 gün ərzində biza mənəvi və siyasi dəstək verən Türkiyə Cumhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub və bir neçə digər müsəlman və qeyri-müsəlman ölkələrin rəhbərləri olub. Biz bu Qələbəni birləş, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatanan sonra artıq Qərb dairələrin-

dən bəzi Qərb liderləri məsələ qaldırınlar ki, bəs, Azərbaycanın nəzərtinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə səhəbat zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Həc kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissələri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bərəət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim arazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərə Dəiələri Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İsləm Əməkdaşlıq Təşkilati Azərbaycanda İsləm dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patrini Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görtülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda toleranlıq, dini dözmüllük, multikulturalizm haqqında danışıb. Kim biza irad tutə bilar? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmiş donuzların başlarını atan biza dərs deyəcək, narahatlıq ifadə edəcək? Biza hec bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vasaiti hesabına iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürçü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax bu məscidə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb.

Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyloşib burada. Bir da ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin sofiyrları bu məsciddə, burada olublar. Onlar iki dəfə faktardaşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıblar? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmak olar. Belədirsa, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə

məşgul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Həc kim bizim işimizə qarışmasın. Biz özümüz gəlməmiş buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlməmiş, bütün təxribatlara rəğmən gəlməmiş, qan tökə-tökə gəlməmiş və durmusəq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşgul olsun. Bizim işimizə qarşmaq istəyənin cavabını verməmişik və verəcəyik.

Bu gün tarixi bir gündür. Biz şəhəri Qələbəmizi qeyd edirik. Dağlımış Ağdam şəhəri erməni vəhşiliyinin şahidi dir. Biz Ağdamı şəhəri ni bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Həc kimdə bu haqqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.

Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmusəq öz torpağımızda.

Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir! Qarabağ Azərbaycandır!

<https://president.az/articles/47685>

## **11. AZAD EDİLMİŞ RAYONLARIN İDARƏSİ VƏ BƏRPASI HAQQINDA**

### **AZƏRBAYCAN RESPUBLİKASININ İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİNД MÜVƏQQƏTİ XÜSUSİ İDARƏETMƏNİN TƏŞKİLİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI**

*29 oktyabr 2020-ci il*

Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi toxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hükum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işgal olunmuş ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatları davam etməkdədir.

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və "Hərbi vəziyyət elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irolı gələn vəzifələrin icrasının təmin olunması məqsədi, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndində rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının izibatlı ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılsın.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etsin və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etsin.

3. Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Mədəniyyət və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirsinlər.

4. Müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılsın:

- 4.1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;
  - 4.2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
  - 4.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
  - 4.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
  - 4.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
  - 4.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
  - 4.7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksek Texnologiyalar Nazirliyi;
  - 4.8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;
  - 4.9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;
  - 4.10. Müvafiq yerli icra hakimiyyəti orqanları.
5. Zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri cəlb oluna bilər.
6. Müvəqqəti komendantlıqlar fəaliyyət göstərdikləri ərazilərdə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təşkil etsinlər:
    - 6.1. Mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekomunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;
    - 6.2. İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;
    - 6.3. Aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi;
    - 6.4. Kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanması və mühafizəsi;
    - 6.5. Aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi;
    - 6.6. Hərbi vəziyyət rejiminin təmin olunması üçün "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi.
    7. Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə yetirsinlər:

- 7.1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərarsızlaşdırırmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi;
- 7.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, toxribat və Azərbaycan Respublikası-na qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması;
- 7.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, tabii fəlakətlərin və texnogen qazaların natiçələrinin aradan qaldırılması və zərurət yaranımdıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi;
- 7.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlidə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi;
- 7.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənəşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi;
- 7.6. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması;
- 7.7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, tabii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi;
- 7.8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlidə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi.
8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işgaldən azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqini təmin etsinlər.
9. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti işgaldən azad edilmiş ərazilərdə dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının rabitə ilə təmin olunmasını təşkil etsinlər.

10. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işgaldən azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına toxırasalınmaz tibbi yardım göstərilməsinin və digər səhiyyə xidmətlərinin təşkili məqsədilə zəruri tədbirlər görsünlər.
11. "Azərişq" Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birləyi işgaldən azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və tabii qaz ilə təminatını həyata keçirsinlər.
12. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti işgaldən azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etsin.
13. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirsin.
14. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli galan digər məsələləri həll etsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 29 oktyabr 2020-ci il

<https://president.az/articles/44886>

## **ƏHMƏDBƏYLİ-FÜZULİ-ŞUŞA AVTOMOBİL YOLUNUN LAYİHƏNDİRİLMƏSİ VƏ TİKİNTİSİ İLƏ BAĞLI TƏDBİR'LƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI**

Qarabağ bölgəsində erməni təcavüzünə məruz qalmış bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı olan Şuşa 2020-ci il sentyabrın 27-də başlanmış Vətən mühərribəsinin Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatması noticasında işğaldan azad edilmişdir.

27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmış, təbii sərvətlər talan edilmiş, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuş, fərdi və cəxmənzilli yaşayış evləri yerlə-yeşsan edilmişdir.

Dədə-baba yurdlarından didirgən salılmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdıraraq məskunlaşmasının, həbelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sonnay və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, həbelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət bütçəsində nəzardə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50,0 (elli) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamin 1-ci hissəsində göstərilən məbləğdə maliyyəlaşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət bütçəsi layihəsində dövlət əsaslı vasait qoyuluşunun (investisiya xörclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vasaitini nəzardə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 17 noyabr 2020-ci il

<https://president.az/articles/46989>

# AZƏRBAYCAN RESPUBLİKASININ İŞÇALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİNDE MƏSƏLƏLƏRİN MƏRKƏZLƏŞDİRİLMİŞ QAYDADA HƏLLİ İLƏ BAĞLI ƏLAQƏLƏNDİRİMƏ QƏRARGAHININ YARADILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irlə galon, habelə Azərbaycan Respublikasının işçaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Əlaqələndirmə Qərargahı (bundan sonra – Qərargah) yaradılsın:

## Qərargahın rəhbəri

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

## Qərargahın üzvləri

Zeynal Nağıdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdürü

Şahmat Mövsumov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyaseti şöbəsinin müdürü

Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xərici siyaset məsələləri şöbəsinin müdürü

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdürü  
Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyaseti şöbəsinin müdürü, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elçin Əmrəbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Kamran Əliyev – Azərbaycan Respublikasının Baş prokuroru

Vilayət Eyyavazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Kamaladdin Heydərov – Azərbaycan Respublikasının fəvqəladə hallar naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Mikayıł Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri

Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rəbitə və yüksək texnologiyalar naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Emin Əmrullayev – Azərbaycan Respublikasının təhsil naziri

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Elçin Quliyev – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi

Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi  
Xidmətinin rəisi

Orxan Sultanov – Azərbaycan Respublikasının Xarici Kəşfiyyat  
Xidmətinin rəisi

Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət naziri-  
nın birinci müavini

Rəşad Nəbiyev – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri

2. Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının  
yerinə yetirilməsi və zoruri analitik-təşkilati dəstək göstərilməsi məqsə-  
dilə İdarələrarası Mərkəz yaradılsın.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 24 noyabr 2020-ci il

<https://president.az/articles/47738>

**BƏRDƏ-AĞDAM DƏMİR YOLU XƏTTİNİN  
LAYİHƏLƏNDİRİLMƏSİ VƏ TİKINTİSİ İLƏ  
BAĞLI TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN  
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI**

2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azər-  
baycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, Ağdam rayonunun er-  
əməni tacavüzünə moruz qalmış bütün əraziləri də işğaldan azad edil-  
mişdir.

Rayonun 27 il ərzində işğal altında saxlanılmış ərazilərində, Ağ-  
dam şəhəri də daxil olmaqla bütün yaşayış məntəqələri, o cümlədən hə-  
yatı vacib təsərrüfat sahələri, yaşayış evləri tamamilə dağıldılmış, ətraf  
mühita, tarixi-mədəniyyət və dini abidələrə ciddi ziyan vurulmuşdur.

Ağdam rayonunun işğal altında olmayan 44 yaşayış məntəqəsin-  
də son illarda müxtəlif dövlət proqramları çərçivəsində geniş tikinti-  
bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdmən Komp-  
leksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası və digər sosial-ö-  
nümlü obyektlər tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı  
təmir olunmuş, xalçaçılıq müəssisəsi yaradılmışdır. 6600-dən çox  
məcburi köçkün ailisi üçün sahnmış 18 yeni qəsəbədə 18 ümumtəhsil  
və 3 məsiqui məktəbi, 12 tibb və 10 məktəbəqədər təhsil müəssisəsi inşa  
edilmiş, qaz, elektrik, içməli su xələri çəkilmiş, yol-nəqliyyat infras-  
trukturu yaxşılaşdırılmış, digər mühüm layihələr həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin  
32-ci bəndini rəhbər tutaraq, bu istiqamətdə aparılan işlərin davam et-  
dirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonu-  
nun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədiş qə-  
rara alıram:

1. Ümumi uzunluğu 45,0 kilometr olan Bərdə-Ağdam dəmir yolu  
xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının  
2020-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Res-  
publikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolla-  
nır” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat  
ayrlılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyəlaşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət bütçəsi layihəsində dövlət əsaslı vəsait qoyulşunun (investisiya xərclərinin) bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən dəmir yolu xəttinin tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 24 noyabr 2020-ci il

<https://president.az/articles/47740>

**12. ALİ HƏRBİ RÜTBƏLƏRİN VERİLMƏSİ HAQQINDA**

**H.İ.MİRZƏYEVƏ GENERAL-LEYTENANT ALİ HƏRBİ RÜTBƏSİNİN VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

General-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 17 oktyabr 2020-ci il

<https://president.az/articles/43405>

**K.Ə.SEYİDOVA GENERAL-MAYOR ALİ HƏRBİ  
RÜTBƏSİNİN VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN  
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Kənan Əlihüseyin oğlu Seyidova general-major ali hərbi rütbəsi verilsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 20 noyabr 2020-ci il

<https://president.az/articles/47273>

**13. QƏLƏBƏ MÜNASİBƏTİ İLƏ ORDEN VƏ  
MEDALLAR VƏ QƏLƏBƏ GÜNÜNÜN  
TƏSİS EDİLMƏSİ HAQQINDA**

**AZƏRBAYCAN RESPUBLİKASININ  
“VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI” ADININ  
TƏSİS EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN  
RESPUBLİKASININ QANUNU**

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

**Maddə 1.** Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilsin.

**Maddə 2.** “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 26 noyabr 2020-ci il

<https://president.az/articles/48248>

**AZƏRBAYCAN RESPUBLİKASININ  
“VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI” ADI  
HAQQINDA ƏSASNAMƏ**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

**Maddə 1. Ümumi müddəalar**

1.1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” (bundan sonra – “Vətən Müharibəsi Qəhrəmanı”) adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

1.2. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı – “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikası medalının tasviri qanunla müəyyən olunur.

**Maddə 2. “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi qaydası**

2.1. “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işgal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin alverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaq, düşmən qızılşorının tam möglüb edilmesi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

2.2. “Vətən Müharibəsi Qəhrəmanı” adı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatatlara əsasən verilir.

2.3. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakilar təqdim edilir:

2.3.1. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı;

2.3.2. “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

2.4. “Vətən Müharibəsi Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.  
**Maddə 3. Yekun müddəalar**

3.1. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medali döşün sol tərəfina, digər orden və medallardan yuxarıda “Qızıl Ulduz” medalından avvel taxılır.

3.2. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştərdə istifadə edir.

3.3. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin adan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olmuş qaydada məhrum edilirlər.

<https://president.az/articles/48251>

**“VƏTƏN MÜHARİBƏSİNĐƏ QƏLƏBƏ MÜNASİBƏTİLƏ  
AZƏRBAYCAN RESPUBLİKASININ ORDEN VƏ  
MEDALLARININ TƏSİS EDİLMƏSİ İLƏ ƏLAQƏDAR  
“AZƏRBAYCAN RESPUBLİKASININ ORDEN VƏ  
MEDALLARININ TƏSİS EDİLMƏSİ HAQQINDA”  
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA  
DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN  
RESPUBLİKASININ 2020-Cİ İL 26 NOYABR TARİXLİ  
204-VIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ  
HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI  
PREZİDENTİNİN FƏRMANI**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Vətən Müharibəsində qələbə münasibəti” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmişsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini tətbiq etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı haqqında Əsasname“nin 1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Əsasnamənin 1-ci maddəsində “orqan (qurum)” dekİKdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları; Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər, habelə dövlətə məxsus olan digər hüquqi şəxslər nəzərdə tutulur;

1.3. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Vətən müharibəsində

arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasname“nin 1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Əsasnamənin 1-ci maddəsində “orqan (qurum)” dekİKdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslər, habelə dövlətə məxsus olan digər hüquqi şəxslər nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Vətən Müharibəsində qələbə münasibəti” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmişsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini tətbiq etmək məqsədilə qərara alıram.

**İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 1 dekabr 2020-ci il

<https://president.az/articles/48252>

**"AZƏRBAYCAN RESPUBLİKASININ  
"VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI" ADININ  
TƏSIS EDİLMƏSİ HAQQINDA" AZƏRBAYCAN  
RESPUBLİKASININ 2020-Cİ İL 26 NOYABR TARİXLİ  
205-VIQ NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ BARƏDƏ  
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN  
FƏRMANI**

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 1 dekabr 2020-ci il

<https://president.az/articles/48253>

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini tətbiq etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında Əsasnamə"nin 2.2-ci (hər iki halda) və 2.3.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Əsasnamənin 2.2-ci (birinci halda) və 2.3.2-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Əsasnamənin 2.2-ci (ikinci halda) maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Koşfiyyat Xidməti nəzərdə tutulur.

## AZƏRBAYCAN RESPUBLİKASININ “ZƏFƏR” ORDENİNİN STATUTU

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il 26  
noyabr tarixli 204-VIQD nömrəli  
Qanunu ilə təsdiq edilmişdir

### Maddə 1. Təltif edilən şəxslər

Azərbaycan Respublikasının “Zəfər” ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmış döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpası edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hiss komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyü nün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

### Maddə 2. Təltif edən orqan

Azərbaycan Respublikasının “Zəfər” ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

### Maddə 3. Taxılma qaydası

Azərbaycan Respublikasının “Zəfər” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, “Heydar Əliyev” ordenindən sonra taxılır.

<https://president.az/articles/48255>

## AZƏRBAYCAN RESPUBLİKASININ “QARABAĞ” ORDENİNİN STATUTU

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

### Maddə 1. Təltif edilən şəxslər

Azərbaycan Respublikasının “Qarabağ” ordeni ilə Azərbaycan Respublikasının işgal edilmiş ərazilərinin azad olunmasına, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpası və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqqaları, habelə ərazi bütövlüğünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

### Maddə 2. Təltif edən orqan

Azərbaycan Respublikasının “Qarabağ” ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

### Maddə 3. Taxılma qaydası

Azərbaycan Respublikasının “Qarabağ” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, “Zəfər” ordenindən sonra taxılır.

<https://president.az/articles/48259>

**“CƏSUR DÖYÜŞÇÜ” AZƏRBAYCAN  
RESPUBLİKASININ MEDALI HAQQINDA  
ƏSASNAMƏ**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

**Maddə 1. Təltif edilən şəxslər**

“Cəsur döyüşçü” Azərbaycan Respublikasının medali ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlарımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

**Maddə 2. Təltif edən orqan**

“Cəsur döyüşçü” Azərbaycan Respublikasının medali ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

**Maddə 3. Taxılma qaydası**

“Cəsur döyüşçü” Azərbaycan Respublikasının medali döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “İgidliyə görə” medalından sonra taxılır.

<https://president.az/articles/48262>

**“SUQOVUŞANIN AZAD OLUNMASINA GÖRƏ”  
AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI  
HAQQINDA ƏSASNAMƏ**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

**Maddə 1. Təltif edilən şəxslər**

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

**Maddə 2. Təltif edən orqan**

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

**Maddə 3. Taxılma qaydası**

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medali döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Döyüsdə fərqlənməyə görə” medalından sonra taxılır.

<https://president.az/articles/48264>

**"XOCAVƏNDİN AZAD OLUNMASINA GÖRƏ"  
AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI  
HAQQINDA ƏSASNAMƏ**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

**Maddə 1. Təltif edilən şəxslər**

"Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medali ilə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

**Maddə 2. Təltif edən orqan**

"Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medali ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

**Maddə 3. Taxılma qaydası**

"Xocavəndin azad olunmasına görə" Azərbaycan Respublikasının medali döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Cəbrayıllın azad olunmasına görə" medalından sonra taxılır.

<https://president.az/articles/48266>

**"FÜZULİNİN AZAD OLUNMASINA GÖRƏ"  
AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI  
HAQQINDA ƏSASNAMƏ**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

**Maddə 1. Təltif edilən şəxslər**

"Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medali ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

**Maddə 2. Təltif edən orqan**

"Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medali ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

**Maddə 3. Taxılma qaydası**

"Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikasının medali döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Xocavəndin azad olunmasına görə" medalından sonra taxılır.

<https://president.az/articles/48268>

**“ZƏNGİLANIN AZAD OLUNMASINA GÖRƏ”  
AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI  
HAQQINDA ƏSASNAMƏ**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

**Maddə 1. Təltif edilən şəxslər**

“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə Azərbaycan Respublikasının Zəngilan rayonunun işgaldən azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

**Maddə 2. Təltif edən orqan**

“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndə uyğun olaraq təltif edilirlər.

**Maddə 3. Taxılma qaydası**

“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medali döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Füzulinin azad olunmasına görə” medalından sonra taxılır.

<https://president.az/articles/48270>

**“QUBADLININ AZAD OLUNMASINA GÖRƏ”  
AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI  
HAQQINDA ƏSASNAMƏ**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

**Maddə 1. Təltif edilən şəxslər**

“Qubadlinin azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə Azərbaycan Respublikasının Qubadlı rayonunun işgaldən azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

**Maddə 2. Təltif edən orqan**

“Qubadlinin azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndə uyğun olaraq təltif edilirlər.

**Maddə 3. Taxılma qaydası**

“Qubadlinin azad olunmasına görə” Azərbaycan Respublikasının medali döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Zəngilanın azad olunmasına görə” medalından sonra taxılır.

<https://president.az/articles/48272>

**“ŞUŞANIN AZAD OLUNMASINA GÖRƏ”  
AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI  
HAQQINDA ƏSASNAMƏ**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

**Maddə 1. Təltif edilən şəxslər**

“Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilmişsi uğrunda aparılmış döyük əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

**Maddə 2. Təltif edən orqan**

“Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə bu Əsasnəmin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

**Maddə 3. Taxılma qaydası**

“Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medali döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Qubadlinn azad olunmasına görə” medalından sonra taxılır.

<https://president.az/articles/48274>

**“KƏLBƏCƏRİN AZAD OLUNMASINA GÖRƏ”  
AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI  
HAQQINDA ƏSASNAMƏ**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

**Maddə 1. Təltif edilən şəxslər**

“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyük əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

**Maddə 2. Təltif edən orqan**

“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə bu Əsasnəmin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

**Maddə 3. Taxılma qaydası**

“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medali döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Şuşanın azad olunmasına görə” medalından sonra taxılır.

<https://president.az/articles/48276>

**“AĞDAMIN AZAD OLUNMASINA GÖRƏ”  
AZƏRBAYCAN RESPUBLİKASI MEDALI  
HAQQINDA ƏSASNAMƏ**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

**Maddə 1. Təltif edilən şəxslər**

“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

**Maddə 2. Təltif edən orqan**

“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

**Maddə 3. Taxılma qaydası**

“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medali döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Kəlbəcərin azad olunmasına görə” medalından sonra taxılır.

<https://president.az/articles/48278>

**“LAÇİNİN AZAD OLUNMASINA GÖRƏ”  
AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI  
HAQQINDA ƏSASNAMƏ**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

**Maddə 1. Təltif edilən şəxslər**

“Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döüyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

**Maddə 2. Təltif edən orqan**

“Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medali ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

**Maddə 3. Taxılma qaydası**

“Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medali döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Ağdamın azad olunmasına görə” medalından sonra taxılır.

<https://president.az/articles/48280>

## **“VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKCISI” AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI HAQQINDA ƏSASNAMƏ**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

### **Maddə 1. Təltif edilən şəxslər**

“Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işgal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.

### **Maddə 2. Təltif edən orqan**

“Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

### **Maddə 3. Taxılma qaydası**

“Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Laçının azad olunmasına görə” medalından sonra taxılır.

<https://president.az/articles/48282>

## **“VƏTƏN MÜHARİBƏSİNĐƏ ARXA CƏBHƏDƏ XİDMƏTLƏRƏ GÖRƏ” AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI HAQQINDA ƏSASNAMƏ**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının 2020-ci il  
26 noyabr tarixli  
Qanunu ilə təsdiq edilmişdir

### **Maddə 1. Təltif edilən şəxslər**

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işgal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə fədakar əməyinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları təltif edilir.

### **Maddə 2. Təltif edən orqan**

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

### **Maddə 3. Taxılma qaydası**

“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Vətən müharibəsi iştirakçısı” medalından sonra taxılır.

<https://president.az/articles/48284>

## **14. TARİXİ TOPONİMLƏRİN BƏRPA EDİLMƏSİ HAQQINDA**

### **AZƏRBAYCAN RESPUBLİKASININ TƏRTƏR RAYONUNUN MADAGİZ KƏNDİNİN SUQOVUŞAN KƏNDİ ADLANDIRILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU**

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən qərara alır:

Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlanılsın.

**İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 6 oktyabr 2020-ci il

<https://president.az/articles/42055>

### **AZƏRBAYCAN RESPUBLİKASININ XOCAVƏND RAYONUNUN VƏNG KƏNDİNİN ÇINARLI KƏNDİ ADLANDIRILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU**

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən qərara alır:

Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlanılsın.

**İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 27 oktyabr 2020-ci il

<https://president.az/articles/44891>

**AZƏRBAYCAN RESPUBLİKASININ XOCALI  
RAYONUNUN QUŞCUBABA KƏNDİNİN  
BAHARLI KƏNDİ ADLANDIRILMASI HAQQINDA  
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU**

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən qərara alır:

Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşcubaba kəndi Baharlı kəndi adlandırılmalıdır.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 20 noyabr 2020-ci il

<https://president.az/articles/47892>

**AZƏRBAYCAN RESPUBLİKASININ XOCAVƏND  
RAYONUNUN TSAKURİ KƏNDİNİN HÜNƏRLİ KƏNDİ  
ADLANDIRILMASI HAQQINDA AZƏRBAYCAN  
RESPUBLİKASININ QANUNU**

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən qərara alır:

Azərbaycan Respublikasının Xocavənd rayonunun Çıraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərlı kəndi adlandırılmalıdır.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 20 noyabr 2020-ci il

<https://president.az/articles/47891>

## **15. ERMƏNİSTANIN TƏCAVÜZÜ NƏTİCƏSİNDE DƏYƏN ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ ARADAN QALDIRILMASI HAQQINDA**

### **2020-Cİ İL SENTYABRIN 27-DƏN BAŞLAYARAQ ERMƏNİSTAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNƏ TƏCAVÜZÜ NƏTİCƏSİNDE MÜLKİ ƏHALİYƏ, DÖVLƏT ƏMLAKINA, O CÜMLƏDƏN İNFRASTRUKTUR OBYEKTLƏRİNƏ, HABELƏ SAHİBKARLIQ FƏALİYYƏTİ SUBYEKTLƏRİNƏ DƏYİMİŞ ZİYANIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ ARADAN QALDIRILMASI İLƏ BAĞLI TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI**

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribatə cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hükum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişdir. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun hayata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadagın edilərək, canlı qüvvə və texnika sarıdır böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanında acınamacaqlı məğlubiyyətlərinin əvəzini çıxmış üçün Azərbaycanın münəaqişi zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki əhalini, eləcə də infrastruktur obyektlərini hədəf seçmiş, müxtalif növ silahlarla, o cümlədən artilleriya və ballistik rakətlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmış, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiq-yaslı zərər vurmuşlar.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisində təcavüzu nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymış ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra - Dövlət Komissiyası) yaradılsın:

Dövlət Komissiyasının sədri

Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri

Dövlət Komissiyasının sədr müavini

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

Dövlət Komissiyasının üzvləri

Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Zeynal Nağıdəliyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdürü

Şahmar Mövsümov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyaseti şöbəsinin müdürü

Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyaseti şöbəsinin müdürü, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Xalid Əhadov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Anar Quliyev - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Kamran Əliyev - Azərbaycan Respublikasının Baş prokuroru.

**2. Dövlət Komissiyası:**

2.1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisində tacavüzü noticasında mülki əhalisi, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymış ziyanın qiymətləndirilməsinə iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan qiymətləndirmənin nəticələrinin əsasən dəymış ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçiriləsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərinə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. adiyyəti dövlət organları (qurumları) ilə birlikdə bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan ziyanı və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkiliş xərclərə dair vahid məlumat bazasının yaradılmasını, habelə həmin məlumatların daim yenilənməsini təmin etsin;

2.4. görülmüş işlər barədə ictimaiyyətin mütəmadi məlumatlaşdırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 2.3-cü bəndində nəzərdə tutulmuş məlumatların beynəlxalq ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara çatdırılması üçün tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 6 noyabr 2020-ci il

<https://president.az/articles/45635>

**16. ZƏFƏR GÜNÜNÜN TƏSİS EDİLMƏSİ, VƏTƏN MÜHARİBƏSİ MEMORIAL KOMPLEKSİNİN VƏ ZƏFƏR MUZEYİNİN YARADILMASI HAQQINDA**

**"AZƏRBAYCAN RESPUBLİKASINDA ZƏFƏR GÜNÜNÜN TƏSİS EDİLMƏSİ HAQQINDA"  
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2020-Cİ İL 2 DEKABR TARİXLİ 2312 NÖMRƏLİ SƏRƏNCAMIN LƏĞV EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI**

*3 dekabr 2020-ci il*

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Azərbaycan Respublikasında Zəfər Günüñün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli 2312 nömrəli Sərəncamı ləğv edilsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 3 dekabr 2020-ci il

<https://president.az/articles/48454>

## AZƏRBAYCAN RESPUBLİKASINDA ZƏFƏR GÜNÜNÜN TƏSİS EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

XX əsrin 80-ci illərinin sonları – 90-ci illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi tacavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm süren hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın hayata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvusundan didərgin düşməndür.

Azərbaycana qarşı hərbi tacavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışçılar prosesi Ermənistanın destruktiv mövqeyini görə nəticə vermemişdir.

2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi toxribatlı bəyanatlar və atıldığı addımlar danışçılar prosesini məqsədönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonus möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmiştir.

Ermənistanın qəbul etdiyi tacavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işgal edilmiş ərazilərdə qeyri-qanuni maskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şaxslərdən ibarət “könlülli dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində toxribat törəmtəsi, eyni zamanda, bütövlükdə qoşunların temas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmində silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücumu hazırlaşdığını göstərirdi.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təh-

lükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsi-nə sabəb ola bilər.

Ermənistanın toxribatına və növbəti hərbi tacavüzüna cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin barəsi üçün Vətən mühərbişəsinə başlaşı. Bu müqaddəs amal uğrunda bütün Azərbaycan xalqı sərfər və həmrəy oldu.

44 gün sənəd hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıł, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qalbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrüt qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdəğ və Zəngilan istiqamətlərində müüm strateji yüksəklikləri işğaldan azad etdi.

Rəşadətli Azərbaycan asgər və zabitləri addım-addım irəliyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarib keçdilər, torpaqlarımız qohrəman əsgər və zabitlərimiz, şəhidlərimiz qanı və canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsərətindən qurtarılması mühərbiənin taleyində həlledici rol oynadı, Ermənistanın öz möglübiyyyətinə etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordun quruculuğu və xalq-iqtidat birliliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcədələrimizən zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qohrəmanlıq salnaməsi yazaraq, özünün qalib ələndə olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çalıdı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qırurumuzun təntənəsinə əvvilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxı-

mündən müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 3 dekabr 2020-ci il

<https://president.az/articles/48455>

**BAKİ ŞƏHƏRİNDE VƏTƏN MÜHARİBƏSİ  
MEMORIAL KOMPLEKSİNİN VƏ ZƏFƏR MUZEYİNİN  
YARADILMASI HAQQINDA AZƏRBAYCAN  
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI**

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılsın.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı Şəhər icra Hakimiyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini həzırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetini üç ay müddətində:

3.1. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 3 dekabr 2020-ci il

<https://president.az/articles/48457>

## **17. ANIM GÜNÜNÜN TƏSİSİ VƏ ŞƏHİDLƏRİN XATIRƏSİNİN YAD EDİLMƏSİ HAQQINDA**

### **AZƏRBAYCAN RESPUBLİKASINDA ANIM GÜNÜNÜN TƏSİS EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMı**

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüztinə cavab olaraq, Azərbaycan xalqı işgalindəki torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzəm və iradə, bir yumruq kimi birlilik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıcı zorbələr endirmişdir.

Azərbaycan Ordusunun zəfər yürüşünə dőzə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmİŞdir.

Hamvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazılardan qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çıxaklılaşacaq Azərbaycan üçün möhkəm büñövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlılı və təhlükəsizliyi təmin edən mühüm amildir.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmiş Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırılmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fədə etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara alıram:

1. Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 2 dekabr 2020-ci il

<https://president.az/articles/48356>

**VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATIRƏSİNİN  
YAD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN  
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddasının 32-ci bəndini rəhbər tutaraq, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli galan məsələləri həll etsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 3 dekabr 2020-ci il

<https://president.az/articles/48456>

**18. PREZİDENTİN MƏKTUB VƏ  
MÜRACİƏTLƏRİ**

**NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN  
ÜZVLƏRİNƏ**

İlk növbədə, Siza səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı verdiyiniz bəyanatda əks olunmuş obyektiv mövqeyə görə sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozara orдумuzun cəbhə zonasında yerleşən mövqelərini və dinc insanların yaşadığı bir sırada məntəqələri qoşdan və hadəfənlənmiş şəkildə intensiv atəş tutmuşdur. Bu xain hücum nticəsində iki gün ərzində hərbçilərimiz, 20-yə yaxın mülki şəxs, o cümlədən iki uşaq hələk olmuş, 50-dən artıq mülki şəxs yaralanmışdır. Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri zəruri əks-həmlə tədbirlərini həyata keçirir.

Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almış, iyul ayında Ermənistanın dövlət sərhədi istiqamətində növbəti təxribat nticəsində hərbçilərimiz və bir mülki şəxs hələk olmuşdur. Avqust ayında isə erməni diversiya dəstəsi təməs xəttini keçməyə cəhd etmişdir. Ancaq orдумuzun atlığı qətiyyətli adımlar nticəsində Ermənistan layiqli cavabını almışdır.

Bu təxribatlar Ermənistanın avanturist və təcavüzkar hərbi-siyasi rəhbərliyinin bəyan etdiyi yeni ərazilər uğrunda yeni işgal siyasetinin davamıdır. Eyni zamanda, Ermənistan ordusunun mülki əhalini qəs-dən hədəfə alması beynəlxalq humanitar hüququn kobud suradə pozulmasıdır. Bu əməllər Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı zamanı xalqımız bu vəhişliyin şahidi olmuşdu.

Dünyanın diqqətinin BMT Baş Assambleyasının 75-ci sessiyasına, COVID-19 pandemiyası ilə mübarizəyə yönəldiyi dövrdə Ermə-

nistanın siyasi-hərbi rəhbərliyinin növbəti hərbi avantüra və təxribata əl atması bu rejim tərəfindən beynəlxalq hüquqa, BMT Nizamnamasına və beynəlxalq ictimaiyyət münasibətdə sərgilədiyi saymazlığı bir dəha nümayiş etdirdi.

Azərbaycan Silahlı Qüvvələri öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, bizim əzəli tarixi torpağımız olduğunu tanır. BMT, Qoşulmama Hərəkatı, İsləm Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropanı Parlamenti və digər aparıcı beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və qətnamələr Azərbaycanın ərazi bütövlüyünü tənriyaraq Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şartsız işgal edilmiş torpaqlarımızdan çıxarılmmasını tələb edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanılmış sərhədlərin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Bir daha Azərbaycanın haqq işinə göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı bildirir, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzulayıram.

Hörmətlə,

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 2 oktyabr 2020-ci il

<https://president.az/articles/41371>

## **BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT HEYƏTİNİN SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB ŞEFİK CAFEROVİÇƏ**

Hörmətli cənab Sədr,

Sizə səmimi salamlarımı yetirir, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı Bosniya və Herseqovinanın obyektiv mövqeyini görə Sizə öz adımdan və Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm.

Cari ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən qoşunlarının tomas xətti boyu yaşayış məntəqələrimizin və hərbi birləşmələrimizin mövqelərinin ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində hərbi qulluqçularımız, 20-yə yaxın mülki şəxsimiz, o cümlədən iki uşaq hələk olmuş, 50-dən çox mülki şəxs yaralanmışdır. Bu hərbi təcavüzün qarşısının alınması məqsədilə Azərbaycan Ordusu zəruri əks-hücum tədbirlərini həyata keçirir.

Bu təxribat Ermənistanın ölkəmizi qarşı 30 ildən artıq yürüdüyü işgalliliq siyasətinin davamıdır. Son vaxtlar, xüsusilə də iyul-avqust aylarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlar müntəzəm xarakter almış, bu ölkənin hərbi-siyyası rəhbərliyi danışıqlar prosesini şüurlu şəkildə sarsıtmaya yönəlmış təcavüzkar bəyanatlar səsləndirmişdir. Eyni zamanda, Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycanın işgal olunmuş ərazilərində xarici vətəndaşların qeyri-qanuni maskunlaşmasını həyata keçirmiş, torpaqlarımızda vuruşmaq üçün on minlərlə könüllüdən ibarət hərbi birləşmələr yaratmışdır.

Azərbaycan Ordusu öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir və bundan sonra da edəcəkdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağımızdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının

müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütönlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Bosniya və Herseqovinanın ədalətli mövqeyinə görə Sizə bir daha təşəkkür edirəm. Ölkəniz Azərbaycana göstərdiyi bu dəstəyi xalqımız yüksək qiymətləndirir.

İnanıram ki, ölkələrimiz arasındaşənənəvi dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafələrinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dəst Bosniya və Herseqovina xalqına daim rıfah və əmin-amanlıq diləyirəm.

Hörmətlə,

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 2 oktyabr 2020-ci il

<https://president.az/articles/41486>

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA**

Hörmətli cənab Prezident,  
Əziz Qardaşım,

Sentyabrın 27-də Ermənistən Azərbaycana qarşı növbəti hərbi təxribata əl atmuşdır. Ermənistən silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəş etmişdir. Bu təxribat nticəsində inidya kimi hərbiçilərimiz, 19 mülki şəxs, o cümlədən iki uşaq hələk olmuş, 55 mülki şəxs yaralanmışdır. Azərbaycan Ordusu aks-hücum əməliyyatına başlamışdır.

Ermənistən ilk dəfə deyil ki, Azərbaycana qarşı hərbi təxribata əl atır. İyul-avqust aylarında törədilmiş hərbi təxribatlar, Azərbaycanın işğal olunmuş ərazilərində xarici ölkə vətəndaşlarının qeyri-qanuni maskunlaşdırılması Ermənistən öz tacavüzkar siyasetindən əl çəkmədiyini göstərir. Ermanstanın rəhbərliyi "Dağlıq Qarabağ Ermənistəndir və nöqtə" kimi bəyanatlarla danişıqlar prosesini monasız etmişdir.

Ermənistən Azərbaycana qarşı növbəti hərbi təxribatın ilk saatlarından etibarən qardaş Türkiyə Respublikası bütün səviyyələrde bu xain tacavüz aktını qətiyyətlə pisləməmişdir. Sizin məsələyə dair çox açıq və sərt bəyanatlarınız bir daha Azərbaycanın öz haqq işində yalnız olmadığını göstərmişdir. Türkiyənin müvafiq dövlət qurumlarının rəhbərləri, parlament üzvüleri və ictimaiyyət nümayəndləri də məsələyə qəti və birmənalı münasibət bildirmişdirlər. Mən hər gün türk qardaşlarımızdan coxsayılı dəstək məktubları alıram.

Bütün bunular Azərbaycan-Türkiyə birliyinin növbəti bariz nümunəsidir və Azərbaycan xalqı tarafından ən yüksək şəkildə qiymətləndirilir. Bu dəstəyə görə Sizə və qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından təşəkkür edirəm.

Əziz Qardaşım,  
Üzvü olduğumuz Türk Şurası Ermənistən-Azərbaycan Dağlıq

Qarabağ münaqişesinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı sentyabrın 28-də bəyanat qəbul etmişdir. Bu bəyanata görə də Sıza öz minnətdarlığını bildirirəm.

Siza möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-aməniləq və firavənlilik arzulayıram.

Hörmətlə,

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 3 oktyabr 2020-ci il

<https://president.az/articles/41609>

### **XXIII AVRASIYA İQTİSADİ ZİRVƏ TOPLANTISININ İŞTİRAKÇILARINA**

Hörmətli sammit iştirakçıları,

Sizi səmimi qəlbdən salamlayır və "Məmərə Qrupu" Strateji və Sosial Araşdırımlar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbliğ edirəm. Vəqfin sülh və dialoqun təşviqinə, regional və qlobal əməkdaşlığın genişləndirilməsinə töhfələrini yüksək qiymətləndirirəm.

Avrasiya İqtisadi Zirvə toplantıları Avrasiya bölgəsində iqtisadi, siyasi münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin dərinlaşması baxımından xüsusi əhəmiyyətə malikdir. Regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilmiş bu ənənəvi görüşlərdə zamanın yeni çağırışlarının və müasir inkişaf meyillərinin daim diqqət mərkəzində saxlanılması töqdirəlayıqdır. XXIII sammitin gündəliyində postpandemiya dövrünün əsas prioritetləri və beynəlxalq miqyasda böyük təhlükə təşkil edən terrorizm problemlərinin geniş müzakirəsi nəzərdə tutulması bunun bariz nümunəsidir.

Azərbaycan uzun illərdən bəri Avrasiyada münasibətlərin möhkələnməsi, ölkələrin iqtisadi potensialının və təbii ehtiyatlarının xalqların rifahına və tərəqqi məqsədlərinə yönəlməsi istiqamətində region dövlətləri, o cümlədən qardaş Türkiyə ilə birgə ardıcıl fəaliyyət göstərməkdədir. Türkiyənin artan gücünün təzahürü olaraq enerji təhlükəsizliyi sahəsində atdığı önəmlü addımlar bizi sevindirir.

Bununla yanaşı, Avrasiya məkanında sabitliyi təhdid edən mühüm amil Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişesinin indiyadək öz həllini tapmamasıdır. Avantürist Ermənistan rəhbərliyi dünənliğin diqqətinin pandemiya ilə mübarizəyə yönəlməsini də fürsət bilsək ölkəmizə qarşı hərbi taxribatları gücləndirmişdir. Sentyabrın 27-də tərədilmiş taxribat Ermənistanın məhz dövlət səviyyəsində otuz ildən artıq yürüdüyü terrorizm və işgalçılıq siyasetinin davamıdır.

Bir daha bəyan edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılm-

maz hissəsi, əzəli tarixi torpağımızdır. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına layiqli təhfələr verən qardaş Türkiyə həmişə olduğu kimi bu gün də bizimlə həmrəydir, qətiyyətli mövqeyini ifadə edərək torpaqlarımızın işğaldan azad olunması namənə haqq işimizi dəstəkləyir. Biza böyük mənəvi güvə verən bu misilsiz dəstətinə görə Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdədoğanə və Türkiyə xalqına bir daha dərin minnətdarlığını bildirirəm. Qələbə bizimdir. Qarabağ Azərbaycandır!

İnanıram ki, bu toplantıda aparacağınız fikir mübadiləsi və müzakirələr qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlərin müəyyənləşməsində faydalı olacaqdır.

Zirvə Toplantısının işinə uğurlar arzulayıram.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 6 oktyabr 2020-ci il

<https://president.az/articles/42039>

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
ZATI-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA**

Hörmətli cənab Prezident,  
Əziz Qardaşım,

29 Oktyabr – Respublika Günü münasibətilə Sizi və Sizin simazında qardaş Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbriz edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmənnüluqla izleyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkənin siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərkən dünya miqyasında müstəqil siyaset yürüdən gülç mərkəzinə çevrilmişdir. Bütün bənailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqımızın Sizə bəslədiyi böyük inam və etimad ölkənin rifahı naminə həyata keçirdiyiniz siyasetə verilən ən yüksək qiymətdir.

Xalqlarımızın iradəsindən və ortaqtı milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlıqla xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amılə çevrilmişdir.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənali mövqə, haqq işimizə verdiyiniz taraddüsüz dəstək həmrəyliyimizin bariz nümunasıdır və xalqımız üçün olduqca dəyərli dir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət”

şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir.

Bu bayram gündündə Sizin sevincinizi bölüşür, Sizə möhkəm canağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayram.

Hörmətlə,

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 26 oktyabr 2020-ci il

<https://president.az/articles/44702>

**AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ  
YENİ SEÇİLMİŞ PREZİDENTİ ZATI-ALİLƏRİ  
CƏNAB COZEF BAYDENƏ**

Hörmətli cənab Bayden,

Amerika Birləşmiş Ştatlарının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlari arasında siyasi, təhlükəsizlik, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahəlarda uğurlu əməkdaşlıq əlaqələri qurulmuşdur. Ölkərimiz beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və transmili cincayıkarlıqla qarşı mübarizədə və NATO-nun Əfqanistandakı Qətiyyəstli Dəstək Missiyası çərçivəsində əməkdaşlıq edirəm.

İnanırıq ki, Sizin prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlari arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir.

30 ilə yaxın dövr ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ni və ətraf yeddi rayonunu işgal altında saxlayan Ermənistən bu ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycan Ordusunun mövqelərini, dinc sakinləri və obyektləri içiçəli silahlardan atəş tutmaqla ölkəmizə qarşı növbəti hərbi tacavüz töötəmişdir.

Ermənistən tərəfindən Azərbaycanın dinc əhalisinin qəsdən və məqsədyönlü şəkildə atəş tutulması nəticəsində aralarında çoxlu sayıda azyaşlı olmaqla 93 mülki şəxs qətlə yetirilmiş, 400-dən çoxu yaranmış, mülki obyektlər dağıdılmışdır. Digər ölkələrdən minlərlə insan Ermənistana gətirilmiş və bu ölkənin silahlı qüvvələrində muzdlu kimi xidmətə çəlb edilmişdir. Ermənistən ABŞ-in da iştirakı ilə ərsaya gəlmış mühüm regional enerji və nəqliyyat infrastrukturlarını hədəfə almışdır.

Azərbaycan ABŞ və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrindən münaqişənin ədalətli həlli istiqamətində söylərini daha da artıracağını gözləyir. Ermənistən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz silahlı qüvvələrini Azərbaycanın işgal olun-

muş bütün ərazilərindən çıxarmaqla bağlı dəqiq vaxt cədvəli təqdim etməlidir. Azərbaycan münaqişənin həlli üzrə mahiyətli danışqlara bu əsasda hazır olduğunu daşılərlə bayan etmişdir.

Azərbaycanın indiyə qədər işgaldən azad etdiyi və hələ də işğal altında qalan ərazilərində mülki infrastruktur Ermənistan tərəfindən tamamilə məhv edilmişdir. Biz həmin ərazilərdə genişmiy়aqlı quruculuq işləri həyata keçirəcək, bütün tarixi, dini və mədəni abidələri bərpa edəcəyik.

Azərbaycan Dağılıq Qarabağda azərbaycanlı və erməni icmalarının sülh, təhlükəsizlik və qarşılıqlı hörmət əsasında birgə yaşayışını təmin etməyə hazırlıdır.

Bir daha Siza səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, dost Amerika xalqının rifahi naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 9 noyabr 2020-ci il

<https://president.az/articles/45907>

## **19. PREZİDENTİN POÇTUNDAN: YERLİ VƏ BEYNƏLXALQ ELİTANIN NÜMAYƏNDƏLƏRİ VƏ TƏŞKİLATLARIN MÜRACİƏTİ**

**BOSNIYA VƏ HERSEHQOVİНАNIN RƏYASƏT HEYƏTİNİN SƏDRİ ŞEFİK CAFEROVİÇDƏN**

*29 sentyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Dağılıq Qarabağ bölgəsində münaqişənin gərginleşməsinə səbəb olan Ermənistan artilleriya hücumlarını kəskin şəkildə pislədiyimi bildirmək istiyirəm.

Azərbaycan Respublikası ilə çox sıx dostluq münasibətləri olan Bosniya və Herseqovina dövləti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir.

Ümid edirəm ki, bütün bölgədə sülhə təhlükə törədən silahlı qarşıdurmalara ən qısa müddədə son qoyulacaq və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməlrinə uyğun olaraq danışqlar vasitəsilə dinc həllini tapacaqdır.

Hörmətlə,

**ŞEFİK CAFEROVİÇ**  
**Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrı**

<https://president.az/articles/41164>

## AZƏRBAYCANDAKI DİNİ KONFESSİYALARIN RƏHBƏRLƏRİNĐƏN

30 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Biz - Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri təmsil etdiyimiz dini icmalar adından Zati-aliləni - Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanını Azərbaycan Ordusunun işgal olunmuş ərazilərin azad edilməsi yönündə qazandığı zaferlər münasibətlə səmimi-qolbdən təbrik edir, Sizə və bütün həmvətənlərimizə daha böyük qələbələr arzuluyırıq.

Möhtərəm cənab Prezident, ümummilli lider Heydər Əliyevin əsasını qoymuş azərbaycanlıq məfkurəsini yaşadan və daha da inkişaf etdirən Zati-alilənin siyasi iradəsi sayəsində biz - müxtəlif dini konfessiyaların ardıcılları Azərbaycanda dini toləbatlarını yüksək səviyyədə həyata keçirir, dövlətin diqqət, qayğı və himayəsinə üzərimizdə hiss edirik. Zati-alilənin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qlobal təşəbbüs və əməli səyləri sayəsində Azərbaycan milli-mənəvi dəyərlərə yanaşı, multikultural dəyərlərin dünya miqyasında hamisi kimi nüfuz qazanmışdır. Azərbaycanda yaşayan, vətəndaşı olmaqdan qürur duyan müxtəlif dini konfessiyaların dindarları zafer münasibətlə Sizin xalqa təbrik müraciətinizi, BMT Baş Assambleyanın 75-ci sessiyasında etdiyiniz tarixi çıxışı, həmçinin "Rossiya-1" telekanalına verdiyiniz dəyərli müsahibəni böyük qürurla qarşılıqlı. Vətənimiz Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar sahələrdə qazandığı nailiyyotlərlə yanaşı, öz ərazi bütövlüyünü bərpa etmək, sərhədlərinin toxunulmazlığını təmin etmək kimi təbii haqqını təqdirlə qarşılıqlı, dəstəkləyirik.

Möhtərəm cənab Prezident, Uca Yaradanımız qarşısında hər zaman ədalətin, haqqın yanında olmağa mənən məsul olan biz din xadimləri Sizin dövlət rəhbəri olaraq dünyada bəşəri, humanitar təşəbbüslerinizi bəyəndiyimizi və dəstəklədiyimizi hər zaman bildirmişik. Zati-aliləri, Siz dirlər və sivilizasiyalar arasında əməkdaşlıq işinə böyük dəyer verən siyasi xadim, insan həmrəyliyi, dinc yanaşı yaşama, qarşılıqlı anlaşma tərəfdarı olan dövlət liderisiniz. Müştəqil Azərbaycanın suveren hüquqlarının ən ali beynəlxalq müstəvildərə müdafiəsi, ölkənin başlıca problemi olan Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə nail olmaq istiqamətində misilsiz səylərinizə, beynəlxalq hüququn alılıyinə ehtiramınıza hər birimiz şahidik. Lakin Zati-alilənin doğru vurguladığı kimi, sülh-sevər Azərbaycan xalqının səbrinin də hüdudu vardır və Azərbaycan təcavüzkar layıqlı cavab verməyə məcbur olmuşdur. İşğal faktını aradan qaldırmış əvəzinə sülh danışçılarının üzərindən xət çəkərək Azərbaycan sərhədlərində ardıcıl texribatlar törədən Ermənistən tərəfi Azərbaycan dövlətini öz haqqını savaş meydanında müdafiə etməyə vadar etdi.

Zati-aliləri, Azərbaycan dini-mənəvi irsə qayğı ilə yanaşan, milli və ümüməbsəri dəyərləri himaya edən, dini məbədləri dövlət səviyyəsində təmir, inşa və bərpa edən dövlət kimi tanır. Biz - dini konfessiya rəhbərləri bu qayığın bilavasita şahidləriyik. Paytaxt Bakının mərkəzində erməni kilsəsinə bərpa edib qoruyan Azərbaycanın əməlliəti qarşılığında ölkəmizin Ermənistən tərəfindən işgal olunmuş ərazilərində dini-tarixi abidələrə, məqəddəs məkanlara qarşı həyata keçirilən vandalizm aktları bizi din xadimləri olaraq hədsiz narahat edir. Qədim Qarabağ torpağında İsləm dininə məxsus ibadətgahlar, qəbiristanlıqlar məqsədyönlü şəkildə dağdırılır, təhqir olunur. Ümumislam əhəmiyyətli abidələrlə yanaşı, xristian və yəhudili məbədlərinə və məqəddəs yerlərinə qarşı da tarixi saxtalaşdırma, məşəyini dəyişdirmə həyata keçirilir. Qədim alban, pravoslav kilsələrinin qırıqşırınlığı istiqamətdə iş aparılır. Ümüməbsəri irsə belə münasibət qəbul olunmazdır.

Zati-aliləri, ədalətin bərpası yönündə Sizin atdırığınız bütün zəruri addimları dəstəkləyən biz dini konfessiya rəhbərləri bəyan edirik ki, 20 Yanvar hadisələrində, Qarabağ mühərbiyəsində ölkədəki xristianlar,

yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə bir cərgədə, mübarizə meydanında ciyin-ciyinə olmuşlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman Mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər kimi yəhudi, rus, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən oğulları ilə fəxr edirik. Bu gün də Vətən torpaqlarının müdafiəsində milli, dini mənsubiyətindən asılı olmayaraq, bütün vətəndaşlar Ali Baş Komandanın yanındadırlar. Vətənin müdafiəsi yolunda şəhid olan bütün övladımıza Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Möhtərəm canab Prezident, dünya ictimaiyyətinin eksriyyəti Azərbaycanın haqqında olduğunun fərqindədir və dövlət olaraq öz torpaqlarını azad etmək iradəsinin müdafiə edir. Dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinə, üzvləri olduğumuz Qafqaz Xalqları Ali Dini Şurasının ünvanına bu günlər dünyanın müxtəlif ölkələrindən dəstək zəngləri, həmrəylik məktubları daxil olmaqdadır. Diyanət İşləri başçısı Əli Erbaş başda olmaqla qardaş Türkiyənin onlarla şəhər və vilayətindən, İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzar İbrahimı Turkman başda olmaqla Tehran, Təbriz və Ərdəbilin nüfuzlu din xadimlərindən, Rusiyadan, xüsusilə, Şimali Qafqazın müftilərindən, Özbəkistan, Gürcüstan, Pakistan, Əfqanistan, Əlcəzair, Macaristan, Bosniya-Hersekovina, Seneqal və digər dövlətlərdən, KAIÇİ-İD Beynəlxalq Dinlərərası Dialoq Mərkəzindən, İƏT yanında İRSİCA təşkilatından, Avropa-Türk Müsəlman Birliyindən gələn zəng və məktublarda Azərbaycanın haqqında olduğu vurgulanır, Azərbaycan Prezidentinin qətiyyət və əzminə dəstək, erməni işgalçılardan riyakar və haqsız davranışları sərt şəkildə qınanır.

Zati-aliləri, Azərbaycan haqlı tərəfdir və deməli, Haqq bizimlidir. Biz – ölkəmizdəki dini konfessiyaların rəhbərləri Bir Olan Yaradımızdan Azərbaycanın haqq işinin qələbəsinə rəvac verməsini diləyir, dünyanın müxtəlif ölkələrində yaşayan, milli, dini mənsubiyətindən, siyasi baxışlarından asılı olmayaraq Azərbaycanda doğulub boyabaşa çatmış bütün həmvətənlərimizi həmrəyliyə, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın ətrafında daha six birləşməyə çağırırıq.

Uca Yaradan Azərbaycanı hifz etsin, haqlı mübarizəsində qalib

qərar versin! Uca Yaradan dünyamızda haqqın, ədalətin təntənəsinə rəvac versin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülləsləm Allahşükür Paşazadə  
Qafqaz Müsəlmanları İdarəsinin sədri Aleksandr  
Bakı və Azərbaycan Arxiyepiskopu Milix Yevdayev  
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

Aleksandr Şarovski  
Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri  
Robert Mobil  
Alban-udi icmasının rəhbəri

<https://president.az/articles/41263>

## BÖYÜK BRİTANIYA PARLAMENTİNİN İCMALAR PALATASININ ÜZVÜ, AZƏRBAYCANLA DOSTLUQ QRUPUNUN SƏDRİ BOB BLƏKMƏNDƏN

3 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son silahlı tacavüz ilə əlaqədar Sizə yazırıam.

Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də saat 06:00 radalarında atışkas rejimini kobud şəkildə pozaraq iricəpli silahlardan, minaatanlardan və artilleriyadan istifadə edərək Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə məruz qoyması ilə bağlı xəbərləri oxuduqda çox kədərləndim.

Bu fürsətdən istifadə edərək, Azərbaycanın hərbi qulluqcularının Ermənistanın növbəti hərbi tacavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədiə zəruri əks-hükum tədbirləri görüyür bir vaxtda öz dəstəyimi bildirmək istəyirəm.

Tərtər rayonunun Qapənli, Ağdam rayonunun Çiraqlı və Orta Qərvand, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində faciəvi şəkildə həyatını itirən mülki şəxslərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyir, eləcə də bir çox evlərə və mülki infrastruktura dəymış geniş ziyanдан hiddətləndiyimi bildirirəm.

Cəbhə xətti boyunca six məskunlaşmış mülki ərazilər və qurğular Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən hədəfə alınmış və bombalanıb. Ermənistan silahlı qüvvələri cəbhəboyu yaşayış məntəqələrini bombardamağa davam edirlər.

Aydındır ki, Ermənistanın yaşayış məntəqələrini və mülki insanları qəsdən hədəfə alması 1949-cu il tarixli Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulma-

sıdır. Mülki əhalinin hədəfə alınması Ermənistanın silahlı qüvvələrinin döyüş planına daxil edilmiş bir taktikadır və 1992-ci ilin fevralında tördəilmiş Xocalı soyqırımı da bunun əyani sübutudur.

Ermənilərin iricəpli silahlardan istifadə etməklə Azərbaycan Orduşunun mövqelərini, mülki şəxsləri və mülki infrastrukturunu atəşə tutması beynəlxalq hüquqa əsasən Azərbaycana qarşı növbəti hərbi təcavüz və gücləndirici aktıdır.

Azərbaycan Ermənistanın yeni tacavüz aktına və faal şəkildə müharibəyə hazırlaşması barədə beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq edib. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi tacavüzü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işgal olılmış ərazilərində qalması regional sülhə və təhlükəsizliyə çox ciddi təhlükə olaraq qalmadıqdır.

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrə fonunda, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti avantüra və hərbi təxribata əl atıb. Ermənistan rəhbərliyi bu hərəkatları ilə bir daha beynəlxalq hüquqa, BMT Nizamnamasına və beynəlxalq ictimaiyyətə kobud hörmətsizlik nümayiş etdirib.

Mövcud vəziyyətə və hadisələrin göləcək inkişafına görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Beynəlxalq ictimaiyyət tərəfindən razılışdırıldıği kimi, bütün Dağlıq Qarabağ bölgəsinin Azərbaycana qaytarılmasını və məcburi köckənlərin təhlükəsiz şəraitdə öz evlərinə qayitmaq imkanını səbirsizliklə gözləyirik.

Mən və Böyük Britaniya-Azərbaycan Parlamentlərarası dostluq gruppı Sizin yanınızdayıq və parlamentdə məlumatlandırma işləri aparmağa davam edəcəyik.

Hörmətlə,

**BOB BLƏKMƏN**  
**Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü,**  
**Azərbaycanla dostluq qrupunun sədrı**

<https://president.az/articles/41518>

**MONTENEQRONUN SABİQ PREZİDENTİ  
FİLIP VUYANOVİÇDƏN**

5 oktyabr 2020-ci il

Zati-aliləri, Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, əmin-amanlıq, rifah arzulamaqla, dərin hörmət və ürəkdən gələn salamlarımı çatdırıram.

Hörmətlə,

**FİLIP VUYANOVİÇ**  
**Monteneqronun 2003-2018-ci illərdə Prezidenti**

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

<https://president.az/articles/41854>

Hörmətli Prezident,  
Əziz İlham Əliyev,

Böyük kədər və narahatlıqla sülhün, beynəlxalq hüquq normalasının yenidən pozulması və təsəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni hərbi əməliyyatlarda onlarla günahsız insanın qotla yetirilməsi xəbərlərini eşitdim.

Monteneqro ilə Azərbaycan arasında ümumi dövlətlərərası münasibətlərin möhkəmləndirilməsinə yönəlmış açıq və konstruktiv səhbətlərimiz haqqında düşünərkən, Dağlıq Qarabağdakı uzunmüddəli ağrılı münaqişə və onun sülh yolu ilə həllinə yönəlmış səylərinizi mənəxususu diqqətlə təqdim etdiyiniz dəyərli görüşlərimizi xatırladım.

Ölkələrimiz arasındaki yaxın münasibətlərə hörmət əlaməti olaraq, dostluq əlaqələrimizin sübutu kimi 2013-cü il martın 12-də Çetin-ye şəhərində Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdəşliq haqqında Bəyannamə imzaladıq. Bunuyla da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında, hamı tərəfindən tanınmış prinsiplərə və beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini birlikdə bəyan etdik.

Fürsətdən istifadə edərək, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinə əməl olunmasının vacibliyini vurgulamaqla yanaşı, silahlı münaqişənin tezliklə sülh yolu ilə həllinə nail olunacağına ümidi etdiyimi bildirmək istəyirəm.

## **ƏDİRΝƏ BƏLƏDİYYƏ MƏCLİSİNĐEKİ SİYASI PARTİYALARIN QRUP RƏHBƏRLƏRİNĐƏN**

*8 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Ali Baş Komandan,

Ədirnə Bələdiyyə Məclisindəki siyasi partiyaların qrup rəhbərləri kimi sentyabrın 27-də Ermənistən silahlı qüvvələrinin atəşkəsi və bəy-nəlxalq hüquq pozaraq Azərbaycanın mülki yaşayış məntəqələrini və əsgərlərini ağıñ silahlarla hədəf alan hücumlarını qınayıraq. Bu hücum və Tovuz hadisələri bir daha göstərdi ki, Ermənistən bölgədə daimi sülh və sabitliyin bərqrər olmasına ən böyük maneədir. Azərbaycanın bəy-nəlxalq hüquqdan irali gələn özünümüdüfəi hüquq çərçivəsində xalqı-nı qorunaq və ərazi bütövlüyüն bərpa etmək cəhdlərinə dəstaklayırıq.

Otuz ildər ki, Qarabağ Ermənistənin işğalı altındadır. Biz də Birleşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına uyğun olaraq, bu haqsız işğal sülh yolu ilə son qoyulmasının təsdiyi-q. Lakin göründən odur ki, Azərbaycanın sülh siyaseti birtərəflidir.

Beynəlxalq ictimaiyyəti uzun müddət Ermənistənin işgalindən və hücumlardan əziyyət çəkən Azərbaycanın yanında olmağa dəvəti edirik. Bu münasibətlə Bələdiyyə Məclisimizdəki siyasi partiyalar olaraq, şəhid azərbaycanlı qardaşlarımıza rəhmət, qazılərimizə şəfa diləyir, millətimizin həmrəylik iradəsini bir daha vurguluyırıq.

Hörmətlə,

**Rəcəb Gürkan - Ədirnə bələdiyyəsinin sədri,**

**Səlcuq Çakır - CHP qrup rəhbəri,**

**Mehmet Çapoğlu - KP qrup rəhbəri,**

**Necameddin Attay - İYİ partiyasının qrup rəhbəri,**

**İsmayıllı Dəmirxan - MHP qrup rəhbəri**

Türkiyə Respublikası, Ədirnə şəhəri.

<https://president.az/articles/42293>

## **ÜMUMDÜNYA ELM VƏ İNCƏSƏNƏT AKADEMIYASININ PREZİDENTİ VƏ BAŞ İCRAÇI DİREKTORU QARRİ YAKOBSDAN**

*9 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Ümumdünya Elm və İncəsənət Akademiyası Dağlıq Qarabağda hazırlıda baş verən hadisələri böyük narahatlıqla izləyir. Hələk olanlara rohmat, yaralılarla şəfa diləyirik. Biz akademiklər inanırıq ki, BMT-nin 75-ci ildönümündə hər kəs BMT Təhlükəsizlik Şurasının qətnamələri-nə hörmət etməli və onlara uyğun davranmalıdır.

Son on il ərzində biz müttəfiqimiz olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə dialoq, tolerantlıq və anlaşmanın təşviq olunması istiqamətində six əməkdaşlıq etmişik. Ümid edirik ki, bu, dünyaya fayda verməyə davam edəcək.

Hörmətlə,

**QARRİ YAKOB**  
**Ümumdünya Elm və İncəsənət**  
**Akademiyasının prezidenti**  
**və Baş icraçı direktor**

<https://president.az/articles/42433>

**NİZAMI GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN  
ÜZVÜ ŞÖVKƏT ƏZİZDƏN**

*11 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Biz ölkəniz dostları olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində baş verən on son münəaqişdən narahatlıq. Günahsız insanların, xüsusi ilə də uşaqların ölümü qəbul edilməzdir. Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin dərhal yerinə yetirilməsinin vacibliyini xatırlatmaqla Ermənistana dəha faal suradə təsir etməlidir.

Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından BMT-nin Baş katibinə bayanat göndərərək erməni təcavüzkarların Azərbaycan ərazilərindən dərhal çıxarılmasına və tacili atışkəsə çağırış edirik. Biz, həmçinin həmsədrimiz Vayre Vike-Freyberqanın BMT-nin xüsusi nümayəndə təyin edərək Təhlükəsizlik Şurasına hesab verməsi təklifini dəstəkləyirik.

Cənab Prezident, biz Sizin və Azərbaycan xalqının yanındayıq.

Səmimiyyətlə,

**ŞÖVKƏT ƏZİZ**  
2004-2007-ci illərdə Pakistanın Baş Naziri,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

<https://president.az/articles/42689>

**2014-2015-Cİ İLLƏRDƏ QIRĞIZISTANIN BAŞ NAZİRİ  
COMART OTORBAYEV'DƏN**

*12 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev,

Ölkəniz dostu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəal üzvü kimi hazırkı vəziyyətdən çox narahatam.

Mən qətiyyətə inanıram ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münəaqişsincə dair 822, 853, 874 və 884 sayılı qətnamələrinə məhəl qoymamağa heç kimin haqqı yoxdur.

Dünya birliyi 30 ildir ki, Azərbaycan ərazisinin işgali problemini həll edə bilmir.

BMT öz nüfuzunu qorumaq üçün məsələyə müdaxilə etməli və Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirməlidir.

Bizim həmsədlər və üzvlər Sizin yarınızdadırlar.

Hörmətlə,

**COMART OTORBAYEV**  
**2014-2015-ci illərdə Qırğızistanın Baş naziri**

<https://president.az/articles/42797>

## TÜRKSOY-UN BAŞ KATİBİ DÜSEN KASEİNOVDAN

12 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Qardaş Azərbaycan xalqına qarşı təcavüzkarlıq aktlarından dərin kədər hiss duyur, münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmasını, haqq-ədalətin öz yerini taparaq Azərbaycanın ərazi bütövlüyüն təmin edilməsini arzuluyram.

Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin ölkənin bu çətin günlərində öz dövlətlərinin yanında olaraq xalqınıza dəstək vermələrini, Vətənə sonsuz sevgisini, ölkənin gələcək nəsilləri üçün necə narahatlıq keçirdiklərini diqqətlə izləyirəm. Bir çoxu ilə uzun illərdir birlikdə işlədiyim və dostluq etdiyim bu ziyalıların məsləhəyə göstərdikləri həssaslığı və söylədikləri fikirlərə man də səmimi qalbdən qoşularam. Mədəniyyət xadimi olaraq Azərbaycan xalqının ağrı-acısim dərindən hiss edir, ożeli Azərbaycan torpaqlarının tezliklə sülhə, əmin-amallığa və rifahə yenidən qovusmasına diləyirəm.

Tarixi ədalət və hüquq Azərbaycanın tərəfindədir. Əminəm ki, Zati-alinizin liderliyi ilə Azərbaycan xalqı bu çətinliklərin də öhdəsin-dən layiqinca galacak, hər bir azərbaycanlı üçün müqəddəs olan bu tarixi torpaqlarda incəsənətin, mədəniyyətin və həyatın yenidən canlanmasını bütün türk dünyası ilə birlilikdə müşahidə edəcəyik.

Bu fürsətdən istifadə edərək, döyüslərdə həlak olanlara Allahdan rəhmət, yaralılara tezliklə şəfa tapmalarını diləyirəm.

Dərin hörmətlə,

DÜSEN KASEİNOV  
TÜRKSOY-UN Baş katibi

<https://president.az/articles/42805>

## NİZAMI GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ SALİ BERİŞADAN

12 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Artıq bir haftadır ki, biz çox sayıda insanın həlak olması və yaranmasına səbəb olan silahlı münaqişəni izləyirik. Bu münaqişənin əsas səbəbi Ermənistən tərəfindən Azərbaycan ərazilərinin işgal edilməsi ilə bağlıdır. Beynəlxalq hüquq əsasən, Ermənistən tərəfindən iləldir işgal altında saxlanılan ərazilər da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Azərbaycanın otuz ildir Ermənistən tərəfindən işgal olunan əraziləri üzərində tam suverenliyini bərpa etmək hüququnu qətiyyətə dəstəkləyərək, dünya birliyini bu münaqişənin beynəlxalq norma və prinsiplərə uyğun olaraq tam şəkildə hallində, Azərbaycan ərazilərinin işgalına son qoyulmasında fəal iştirak etməyə çağırıram.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri kimi, hamımızın dəstəyinə arxalana bilərsiniz. Ürəkden arzu edirəm ki, Azərbaycan bu haqq mübarizəsində qalib gəlsin.

Hörmətlə,

SALİ BERİŞA  
1992-1997-ci illərdə Albaniyanın Prezidenti,  
2005-2013-cü illərdə Albaniyanın Baş Naziri,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

<https://president.az/articles/42806>

**2009-2011-Cİ İLLƏRDƏ XORVATİYANIN BAŞ NAZİRİ,  
NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN  
ÜZVÜ YADRANKA KOSORDAN**

*12 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Biz hazırkı vəziyyəti böyük narahatlıqla izləyirik. Bütün dünyanın ölümcül COVID-19-a qarşı mübarizə apardığı bir vaxtda əsaqların qotla yetirilməsi və şəhərlərin dağılımasına heç nə ilə haqq qazandırmaq olmaz. Bu, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Biz BMT və digər beynəlxalq təşkilatları daha faal olmağa, həmçinin öz üzərilərinə götürdükəli öhdəlikləri, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyüünün təmin olunması ilə bağlı 822, 853, 874 və 884 sayılı qətnamələrini dərhal yerinə yetirməyə çağırımq.

Cənab Prezident, həmsadrlarımızın rəhbərliyi ilə beynəlxalq hüquq normallarının təsviqi istiqamətində çalışdığını Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və onun beynəlxalq statusuna göstərdiyiniz bütün dəstəyə görə Sizə minnətdərləğimizi bildiririk. Məhz bu dəstək səyində mərkəzimiz etibarlı və nüfuzlu beynəlxalq təşkilata çevrilib.

Hörmətlə,

**YADRANKA KOSOR**  
**2009-2011-ci illərdə Xorvatianın Baş Naziri,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

<https://president.az/articles/42832>

**2001-2002-Cİ İLLƏRDƏ BOSNİYA VƏ  
HERSEHQOVİНАNIN BAŞ NAZİRİ, 2012-2015-Cİ  
İLLƏRDƏ BAŞ NAZİRİN MÜAVİNİ VƏ XARİCİ İŞLƏR  
NAZİRİ, NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ  
MƏRKƏZİNİN QƏYYÜMLAR ŞURASININ ÜZVÜ  
ZLATKO LAQUMCİYADAN**

*12 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Biz Balkan yarımadasında, xüsusilə də Bosniya və Herseqovina-da mühərbiyənin nə olduğunu, ölkənizin bə güvə yaşıdlarını yaxşı anlayırıq. Bu ağrı-acının keçməsi bir müddət vaxt aparacaq.

Siz ölkənizi uğurla müdafiə edən Lidersiniz. Təəssüflər olsun ki, 30 il bundan əvvəl ölkəmizdə olduğu kimi, biz yenə də beynəlxalq hüququn prinsiplərinə göz yumduğumun və səssiz qalmanın şahidi oluruq. Biz dünya birliliyini Azərbaycan Respublikasının ərazi bütövlüyü-nə tam hörmət edərək, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll edilməsi istiqamətində səylərini artırmağa çağırırıq.

Biz beynəlxalq səviyyədə bununla bağlı təbliğat aparılması üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzində öz resurslarını səfərbər etmişik.

Sizin hərtərəfli dəstəyiniz sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Balkan yarımadasındaki fəaliyyətini yüksək qiymətləndirirəm. Köməyə ehtiyac olarsa, biz öz gücümüz daxilində və "Ortaq dəyərlər və cəmiyyət" adlı fondumu, eləcə də regiondan olan dostlarımı səfərbər etmək üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi ilə əlaqə saxlamışam.

İnanıram ki, Azərbaycan üçün çox çətin olan bu dövrde haqq-ədalət tezliklə zəfər çalacaq. Biz birlikdəyik!

Əminəm ki, Bosniya və Herseqovinanın xalqının mütləq əksəriyyəti ölkənizin hansı çətinliklərdən keçdiyini çox gözəl anlayır və buna görə də biz Azərbaycan xalqını qətiyyətlə dəstəkləyirik.

Hörmətlə,

ZLATKO LAQUMCİYA

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş Naziri,  
2012-2015-ci illərdə Baş Nazirin müavini və

Xarici İşlər naziri,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar  
Şurasının üzvü

<https://president.az/articles/42835>

**ƏRƏB DÖVLƏTLƏRİ LİQASININ SABİQ  
BAŞ KATİBİ ƏMR MUSA VƏ SƏUDİYYƏ ƏRƏBİSTANI  
KRALLIĞININ ŞAHZADƏSİ TURKİ AL FAYSLADAN**

13 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Bu günlərdə Sizin barədə çox düşünürük və bəzi fikirlərimizi Sizinlə bölüşmək istərdik. Siz ölkənizin əsas milli maraqlarının son dərəcə təhlükəli şəraitdə qorunub saxlanılması kimi böyük bir çağırışla üz-üzəsiniz. Təcrübəmizdən də bilirik ki, Sizə olan bütün təzyiqlərə tab gətirəcəksiniz.

Son iki onillikdə əldə etdiyiniz uğurları, eləcə da şəxsi və milli naiiliyyətləri, beynəlxalq aləmdə qazandığınız nüfuzu, hamçinin Sizin fikirlərinizi dünyaya çatdırın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəyərləri fəaliyyətini dünyada heç nə ilə müqayisə etmək olmaz.

Geosiyasında zaman har şeyi həll edir. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinin 30 ilə yaxındır ki, yerinə yetirilməsindən xəbərdarlıq.

Ancaq Siz yüksək idarəetmə bacarığı və strateji baxımdan səbirli yanaşma nümayiş etdirmisiniz. Biz bu məsələni Birləşmiş Millətlər Təşkilatının diqqətinə çatdırımlı və beynəlxalq qurumları bununla bağlı lazımı təzyiq göstərməyə cəlb etməliyik.

Siz daha güclü və daha nüfuzlusunuz.

Həmsədrlərimiz Vayra Vike-Freyberqa, İsmail Serageldin və baş

katibimizlə birgə işləyərək üzvlərimizin faal dəstək vermələrini koordinasiya edirik.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq. Dua-larımız Sizinlədir.

Hörmətla,

Əmr Musa

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi,  
1991-2001-ci illərdə Misirin Xarici İşlər naziri

Turki Al Faysal  
Səudiyyə Ərəbistanı Kralığının Şahzadəsi,  
Kral Faysal Fondunun  
Araşdırma və İslami Çalışmalar Mərkəzinin  
İdare Şurasının sədri

<https://president.az/articles/42849>

## 2009-2010-CU İLLƏRDƏ ÇEXİYA RESPUBLİKASININ BAŞ NAZİRİ NİZAMI GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ YAN FİŞERDƏN

13 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Dağlıq Qarabağda baş verən son gərginliklərlə bağlı xəbərlərdən çox narahatam. Nizami Gəncəvinin vətəni olan, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin osasının qoyulduğu Gəncə şəhərinə edilən hücum, uşaqların qatla yetirilməsinə və şəhərlərin dağılılması-na heç nə bərəat qazandıra bilməz.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələri yerinə yetirilməli, ölkələrin suverenliyinə hörmət edilməlidir.

Cənab Prezident, həmsəndlərimiz Vayra Vike-Freyberqanın və İsmail Serageldinin davamlı dəstəyi ilə bir aılə kimi isimizi koordinasiya etdiyimiz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyiniz davamlı dəstəyə görə Siza minnətdarlığımi bildirirəm.

Hamımız inanırıq ki, tezliklə bu vəziyyətdən çıxış yolu tapılacaq.

YAN FİŞER

2009-2010-cu illərdə Çexiya Respublikasının Baş Naziri,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

<https://president.az/articles/42922>

**1997-2002-Cİ İLLƏRDƏ BOLQARİSTANIN  
PREZİDENTİ PETAR STOYANOVDAN VƏ  
2010-2012-Cİ İLLƏRDƏ GÜRCÜSTANIN  
BAŞ NAZİRİNİN MÜAVİNİ, 2008-Cİ İLDƏ  
XARİCİ İŞLƏR NAZİRİ EKA TKEŞELAŞVİLİDƏN**

13 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham  
Əliyevə

Cənab Prezident, kədər hissələrimizlə yanaşı, xahiş edirik, Sizə  
olan dərin hörmət və ehtiramınızı da qəbul edəsiniz.

Hörmətlə,

**Petar Stoyanov  
1997-2002-ci illərdə Bolqaristanın Prezidenti Eka Tkeşelaşvili  
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini,  
2008-ci ildə Xarici İşlər naziri**

<https://president.az/articles/42940>

Zati-aliləri,  
Nizami Gəncəvinin vətəni olan Azərbaycanın Gəncə şəhərində  
mülki şəxslərin həlak olması ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq  
Mərkəzinin Qəyyumlar Şurasının üzvləri adından dərin hüznla başsağ-  
lığımizi bildiririk.

Biz də beynəlxalq ictimaiyyətin bir parçası kimi, 1994-cü ildə əl-  
də olunmuş atəşkəs razılaşmasının son günlərdə pozulması ilə bağlı  
narahatlılığını və kədərimizi ifadə edirik. Hazırkı vəziyyətin davam  
etməsi bütün bölgənin sabitliyi üçün təhdiddir və üçüncü tərəflərin  
münəqışaya cəlb edilməsi daim bir təhlükə olaraq qalmaqdadır.

BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853,  
874 və 884 sayılı qətnamələrin icrasına dəstək məqsədilə ehtiyac yara-  
narsa və faydalı olarsa, məsələnin Azərbaycanın ərazi bütövlüyünün  
təmin edilməsi çörçivəsində davamlı və sülh yolu ilə həlli üçün birgə  
təcrübəmizlə kömək göstərməyə hazırlıq.

Biz həmsədrlərimiz və Baş katibimizlə koordinasiyalı şəkildə iş-  
ləyərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində bu məsələ ilə bağlı  
beynəlxalq aləmdə təbliğat aparmaq üçün həftəlik videokonfranslar  
taşkil edirik.

## NİZAMI GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ DALİA İTZİKDƏN

13 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Bu çatın dövrə Sizə dəstəyimizi ifadə edir və xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrini bir daha vurgulayıram.

Son günlərdə mülki insanların qotlə yetirilməsi ilə əlaqədər Sizə dərin hüznələr başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasına dileyirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir.

Hazırda gözəl ölkəniz yeni çağrışla üz-üzədir. Ancaq təcrübəmiz biza inanmağı və heç vaxt qorxmamağı öyrədib. Əminəm ki, uğurlu rəhbərlikiniz və müdrikliyiniz sayəsində Siz xalqınızı doğru yolla irəliyə aparacaq, bununla da həmi üçün sülhü və firavanlığtə min edəcəksiniz.

Hörmətli cənab Prezident, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin uğurlu fəaliyyətini vurğulamaq istərdim. Mərkəzimiz nüfuzlu həmsədrləri, fəal və yaradıcı baş katibi ilə birlikdə hər zaman toleranlılıq, dialoqu, anlaşmanı və birləşməyi təşviq edən qabaqcıl quruma çevrilməyə çalışır. Biz mərkəzdə bu məsələ ilə bağlı fikirlərimizi bölüşmək üçün mütəmadi görüşlər keçiririk.

Hörmətlə,

DALİA İTZİK  
2007-ci ildə İsrailin Prezidenti,  
2006-2009-cu illərdə Knessetin sadri,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

[https://azertag.az/xaber/Nizami\\_Gencevi\\_Beynelxalq\\_Merkezinin\\_uzvu\\_Dalia\\_Itzikden-1612693](https://azertag.az/xaber/Nizami_Gencevi_Beynelxalq_Merkezinin_uzvu_Dalia_Itzikden-1612693)

## DÜNYANIN BİR SIRA TANINMIŞ ŞAIR VƏ YAŞIÇILARINDAN

14 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Ölkəniniz üzəldiydi çatın vəziyyət və ərazi münaqişəsi bütün dünya ictimaiyyəti ilə yanaşı, biz yazıçı və şairləri də narahat edir. Lakin Sizin dərin zəkanız, mükəmmal diplomatik fəaliyyətiniz və xalqınızda olan sevginiz bizim hər birimizi qarşısındaki parlaq günlərə və xoşbəxt gələcəyə ümidiydəndir.

Biz – yazıçı və şairlər, əslində, bütün müharibələrin əleyhinayık, ancaq Sizin vəziyyətiniz bizim hər birimizi düşünməyə vədar edir. Siz başqa ölkənin torpaqları üçün düşyümürsünüz. Siz ölkənizdə öz torpaqlarınız uğrunda vuruşursunuz.

Dünya siyasetçilərinin bildirdiyinə görə, artıq başqa çıxış yolu qalmayıbmış. Bu vəziyyət bizi inandırır ki, Azərbaycanın və onun xalqının gələcəyi üçün hərəkətə keçmək vaxtıdır.

Azərbaycan dünəyaya bir çox uzaqgörən və müdrik insanlar bəxş edib. Ölkəniz xalqınızın məhrəbanlığı və qonaqpərvərliyi ilə maşhurdur. Biz əminik ki, həmin insanlar öz səbir və şəfqəti ilə nümunə olacaqlar.

Sizi və mehriban xalqınızı ürəkdən dəstəkləyirik.

Dərin hörmətlə,

Biplab Majee – Hindistandan şair, ədəbi tənqidçi  
Gjekë Marinaj – ABŞ-dan Alban-Amerikan  
Yazarlar Cəmiyyətinin ilk prezidenti  
Xosiyat Rustam – Özbəkistandan şair, tərcüməçi

**Rosailba Fantastiko Di Kastron** – İtalyadan teatr tamaşalarının sahnələşdirməsi üzrə beynəlxalq mütəxəssis  
Vadim Teryoxin – Rusiyadan  
Rusiya Yazuçular Birliyinin həmsadrı  
**Mai Van Phan** – Vyetnamdan Vyetnam Yazarlar Birliyinin üzvü  
Sovan Bhattacharya – Hindistandan şair, yaziçi, beynəlxalq müsabiqələr laureati  
Daniela Andonovska-Trajkovska – Makedoniyanadan  
“St. Kliment Ohridski” Universitetinin dosenti  
**Mehmet Nuri Parmaksız** – Türkiyədən Elmi-Ədəbi Əsər Müəllifləri Birliyinin baş direktoru  
Sungrye Han – Koreya Respublikasından şair, tərcüməçi, dosent  
Coskun Karabulut – Türkiyədən şair, yaziçi  
Rudolf Marku – Böyük Britaniyadan şair  
Karlos Ernesto Qarsiya – İspaniyadan şair, yaziçi və jurnalist  
Con Farndon – Böyük Britaniyadan  
Avrasiya Yaradıcılıq Gildiyasının sədri, şair

[https://azertag.az/xeber/Dunyanin\\_bir\\_sira\\_taninmis\\_sair\\_ve\\_yazichilarindan-1613083](https://azertag.az/xeber/Dunyanin_bir_sira_taninmis_sair_ve_yazichilarindan-1613083)

**İTALİYANIN SABIQ XARİCİ İŞLƏR NAZİRİ  
FRANKO FRATTİNİDƏN**

14 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,  
Ermənistən ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin və Dağlıq Qarabağın digər ərazilərinin atəşə tutulmasına, insanların, o cümlədən uşaqların həlak olmasına görətib çıxaran son qarışdırmanın həyacanla izləyirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi insanların həlak olması ilə əlaqədar Sizə başsağlığı verir və yaranmış vəziyyətdən dərin narahatlığını ifadə edirəm.

Həmi beynəlxalq hüquqa, xüsusiilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir.

Ehtiyac yaranarsa və faydalı olarsa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün öz təcribələrindən istifadə edərək kömək göstərməyə hazırlırlar.

Məhəb bu cür vəziyyətlərdə bütün səviyyələrdə diaЛОqun aparılmasına ehtiyac var. Bu işdə Sizə dəstək verməyə hazırıq.

Məmənuniyyətlə İtaliya qəzetində Sizin məxsusi müsahibəniizi görmək istərdim.

Cənab Prezident, xahiş edirəm Sizə yüksək hörmət və ehtiramımızı qəbul edin.

Hörmətlə,

**FRANKO FRATTİNİ  
İtaliyanın sabiq Xarici İşlər naziri**

<https://president.az/articles/43089>

**NİZAMI GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİ  
İLƏ ƏMƏKDƏŞLİQ EDƏN YUNANİSTANLI  
AKADEMİKLERDƏN**

14 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Hazırda Dağlıq-Qarabağdakı vəziyyəti böyük narahatlıqla izləyirik.

Biz hələk olanlarla əlaqədar Sizə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasına diliyirik. Akademiklər olaraq düşünürük ki, BMT-nin 75-ci ildönümündə hər kas təşkilatın Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir.

Uzun illər ərzində biz tərəfdəsimiz Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə dialoq, toleranlıq və anlaşmamı təşviq etmək üçün çalışmışq. Ümid edirik ki, ortaq dünyamız namına bu işi bundan sonra da davam etdirəcəyik. İnanırıq ki, bizimlə eyni fikirdə olan insanları bir araya götürməli və onları qorunmalyıq. Çünkü onların müdrikliyinə və təcrübəsinə ehtiyacımız var.

Son səkkiz ilər Davamlılığa Keçid Klasteri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə dünyanın üzüldədiyi ən aktual məsələləri təbliğ etmək üçün birgə çalışırıq.

Hörmətlə,

**Fibi Kunduri – Afina İqtisadiyyat və Biznes Universitetinin professoru, Ətraf Mühit və Resurslar üzrə İqtisadçıların Avropa**

**Assosiasiyanının Prezidenti**

**Lidiya Papadaki – Birleşmiş Millətlər Təşkilatının Yunanıstandakı Davamlı İnkışaf Şəbəkəsinin meneceri**

**Mariya Lentudi – Davamlılığa Keçid üzrə Klaster  
Qrupunun kommunikasiya rəhbəri**

**Akiles Vassilopoulos – İonnina Universitetinin dosenti  
Angelos Plataniotis – Afina İqtisadiyyat və  
Biznes Universitetinin professoru, tədqiqatçı  
Angelos Alamanos – tədqiqatçı  
Lidiya Stergiopolu – Ətraf Mühit və İqtisadiyyat üzrə  
Tədqiqatlar Mərkəzinin tədqiqatçısı  
Aris Mussolides – professor  
Sofiya Mantafuni – Afina İqtisadiyyat və  
Biznes Universitetinin baş meneceri  
Panayiotis Sofronidis – tədqiqatçı  
Kutsube Eleni – Ali Məhkəmədə vəkil,  
Afina Universitetinin Hüquq fakültəsində elmi işçi  
Pol Lentudis – Patras Universitetinin professoru**

[https://azertag.az/xeber/Nizami\\_Gencevi\\_Beynelxalq\\_Merkizi\\_ile\\_emekdasliq\\_eden\\_yunanistanli\\_akademiklerden-1613775](https://azertag.az/xeber/Nizami_Gencevi_Beynelxalq_Merkizi_ile_emekdasliq_eden_yunanistanli_akademiklerden-1613775)

## NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVLƏRİNDƏN

15 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Biz hazırda Azərbaycandakı vəziyyəti böyük narahatlıqla izləyirik. Tarixi və mühüm əhəmiyyətli Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur.

Biz kənar qüvvənin beynəlxalq hüququ kobud şəkildə pozaraq ölkəniziñ orazısını işğal etməsi və beynəlxalq təşkilatların buna lazımı reaksiya göstərməməsi ilə bağlı mayusluğun nə olduğunu Ukraynada yaxşı başa düşürük.

Cənab Prezident, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri olaraq Sizin yanınızdayıq. Biz bu problemlə bağlı təhlilat işlərinin aparılması məqsadılıq lazımi tədbirləri əlaqələndirmək üçün həmsədrərimiz və baş katibimizlə six əməkdaşlıq edirik.

Ölkəniz və xalqınız üçün dua edirik.

Dərin hörmətlə,

Viktor Yuşenko  
2005-2010-cu illərdə Ukraynanın Prezidenti,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Katerina Yuşenko  
2005-2010-cu illərdə Ukraynanın birinci xanımı,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar  
Şurasının üzvü

<https://president.az/articles/43150>

## XORVATİYANIN SABİQ PREZİDENTİ STEPAN MESİÇDƏN

15 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Yeni döyüslər və açıq silahlı hücum haqqında xəbəri böyük narahatlıqla oxudum. Dinc əhalı arasında həlak olanlar, yaşayış evləri, xəstəxanalar və məktəblər də daxil olmaqla, bir çox ictimai binaların dağılması haqqında xəbərlər mənəni dərindən kədərləndirdi. Mən dinc əhəaliyə qarşı güclü tətbiqini siddətə qinayıram.

Bütün bunlara əlaqədər Sizə dərin hüznla başsağlığı verirəm.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

STEPAN MESİÇ  
2000-2010-cu illərdə Xorvatianın Prezidenti

<https://president.az/articles/43151>

**İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ 9-CU  
BAŞ KATIBİ, NİZAMI GƏNCƏVİ BEYNƏLXALQ  
MƏRKƏZİNİN ÜZVÜ EKMƏLƏDDİN İHSANOĞLU**

15 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Ermənistanın Azərbaycanın Gəncə şəhərində və digər rayonlarında mülki insanlara qarşı hayatı keçirdiyi mənfur hücumları dərin kədər və narahatlıq hissi ilə izləyirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi beynəlxalq və humanitar hüququn belə aşkar və qeyri-legitim şəkildə pozulması mənən çox narahat edir. Bizə tariximiz in ən dahi şairlərindən birini bəxş edən və adı bu Mərkəzin bütün üzvləri üçün qurur mənbəyi olan qardaş Gəncənin sakinlərinə insanlarin həlak olması ilə əlaqədar dərin hüznələ başsağlığı verirəm.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 9-cu Baş katibi vəzifəsində olarkən təşkilatın bütün üzv dövlətlərini Ermənistanın tacavüzünü və işğalına qarşı lazımi tədbirlər görməyə çağırmışam, bir sıra mühüm qətnamələr qəbul etmişəm. Bu qətnamələrə əsasən, İƏT-in 57 üzv dövləti Ermənistanın tacavüzkar və işgalçi olduğunu təsdiqləyib və qəbul edib, hərbi tacavüzün qurbanlarına maliyyə və iqtisadi yardım etmək öhdəliyi götürüb, nəhayət, Azərbaycan ərazisindəki İslam dini-nə aid tarixi abidələrin məhv edilməsini pisləyib.

Zati-alinizin müdrük rəhbərliyi sayəsində bu gün Azərbaycan işğal altındakı torpaqlarının əhəmiyyətli hissələrini azad etməkdə davam edir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya ictimaiyyətinin bu münəaqişə ilə bağlı məlumatlandırmasında fəal rol oynamasından

qurur duyuram. Əminəm ki, Mərkəz dinamik şəbəkəsi vasitəsilə Azərbaycanın haqq işini beynəlxalq forumlarda uğurla təqdim edəcəkdir.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, davamlı və əhəmiyyətli uğurlar arzulayıram.

Dərin hörmətlə,

**EKMƏLƏDDİN İHSANOĞLU**

**İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi,  
Türk Elm Tarixi Cəmiyyətinin fəxri prezidenti,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

<https://president.az/articles/43152>

## **XXIII AVRASIYA İQTİSADI ZİRVƏ GÖRÜŞÜNÜN İŞTIRAKÇILARINDAN**

*15 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Biz – XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları Dağlıq Qarabağda baş verən hadisələri narahatlıqla izləyirik.

Azərbaycan orası olan Dağlıq Qarabağın işgalini cinayətdir, qanunsuzluqdır, zülmdür. İşgalçi Ermənistən müharibə cinayəti, başşəriyyətə qarşı cinayət törətməkdədir. Ermənistənin dünyadan gözü qarşısında beynəlxalq hüquq pozaraq müharibə və başşəriyyət əleyhinə cinayət törətməkda davam etməsini qinayırıq. Əvvəlcə Dağlıq Qarabağın işgalı, sonra Xocalı soyqırımı, daha sonra Tovuza hücum, indi isə Azərbaycanın digar bölgələrinə qarşı törətdiyi hərbi təxribatlar Ermənistənin tarixində qara ləkə kimi qalacaq.

Siz legitim olaraq özünümüdafiə hüququnuzdan istifadə edirsiniz.

Birləşmiş Millətlər Təşkilatının qoralarına əsasən, hər hansıa ölkənin orası işğal edilərsə, həmin orazılərin geri qaytarılması üçün mübarizə aparsınız onun legitim haqqıdır.

Eyni zamanda, Siz həm də vətəndaşlarınızın yaşamaq hüququnu qoruyursunuz. Buna görə də Ermanistən işğal etdiyi orazılərdən dərhal geri çəkilməsi zəruridir. İnsan haqlarının pozulması davam etdikcə, mübarizəniz haqlıdır.

XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları olaraq əminik ki, Siz sülh və ədalət uğrunda mübarizə aparsınız.

Haqlı mübarizənizdə daim Sizin yanınızdayıq.

Dərin hörmətlə,

**XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları**

<https://president.az/articles/43184>

## **TÜRKİYƏNİN 39-CU XARİCİ İŞLƏR NAZİRİ, 2002-2011-Cİ İLLƏRDƏ TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN ÜZVÜ, NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ YAŞAR YAKİŞDAN**

*15 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Ermənistən ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin atəş tutulmasını, insanların, o cümlədən uşaqların həlak olmasına qatırıb çıxaran son hadisələri həyəcanla izləyirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi mülki şəxslərin hələk olması ilə əlaqadər Sizə dərin hüznlə başsağlığı verir, yaranmış vəziyyətə bağlı narahatlığını ifadə edirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal yerinə yetirilməsi müzakirə mövzusu ola bilməz.

Həmsözlərimiz ölkənizə güclü dəstək ifadə edən bəyanat qəbul ediblər. Həmin sənəd baş katibimiz tərəfindən bütün üzvlərə və tərəfdarlışlara göndərilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olaraq Mərkəzin təşkil etdiyi beynəlxalq müzakirələrdə öz təcrübəmizdən istifadə edirik.

Məhz belə vəziyyətlərdə bütün səviyyələrdə dialoqun aparılması na ehtiyac var. Bu işdə Sizə dəstək verməyə hazırlıq.

Cənab Prezident, üzüntülərimlə yanaşı, Sizə olan ən yüksək hərəmət və ehtiramınızı da qəbul etməyinizi rica edirəm.

Hörmətlə,

**YAŞAR YAKİŞ  
Türkiyənin 39-cu Xarici İşlər naziri,  
2002-2011-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

<https://president.az/articles/43185>

**1997-1998-Cİ İLLƏRDƏ MOLDOVA RESPUBLİKASININ  
PREZİDENTİ, NİZAMI GƏNCƏVİ BEYNƏLXALQ  
MƏRKƏZİNİN ÜZVÜ PETRU LUÇİNSKİDƏN**

16 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham  
Əliyevə

Möhtərəm cənab Prezident,  
Dağlıq Qarabağ ətrafında baş verən hadisələri böyük həyəcan və  
ürəkağınızı ilə izleyirəm.

Mən vəziyyətlə yaxşı tanışam. Çünkü hələ 1988-ci iddə SSRİ Ali Sovetinin nümayəndə heyətinin tərkibində Azərbaycana və Ermənistana səfər etmişəm, bir neçə gün Dağlıq Qarabağda olmuşam. Təəssüf ki, o vaxtdan keçən bir neçə onillik ərzində problem öz həllini tapmayıb. Fikrimcə, bunun başlıca səbəbi BMT Nizamnaməsinin əsas prinsiplərindən birinin – dövlətlərin ərazi bütövlüyü prinsipinin pozulması və BMT-nin məlum qətnamələrinin yerinə yetirilməməsidir. Bu səbəbdən təəssüflə deməliyəm ki, ATƏT-in Minsk qrupunun həmsədrəri olan Rusiya, ABŞ və Fransa bu münaqişənin həlli üçün öz təsir imkanlarından istifadə etməyiylər.

Nəticədə yənə insanlar həlak olur, yənə qacqınlar yaranır, çoxsaylı insanları bədbəxt olur. Aydın məsələdir ki, stülh yalnız beynəlxalq hüquqa riayət edilməsi nəticəsində bərqərar olacaq. Bunun üçün münaqişə başlayana qədər – 1980-ci illərin əvvəlində mövcud olmuş vəziyyətə qayitmaq, bu zonada sülh və inkişaf üçün məqbul yollar tapmaq, insanları əvvəlki yaşayış yerlərinə qaytarmaq lazımdır. Hərbi əməliyyatlar nə qədər davam etsə də, hər haldə həll yolumu danışqlar masası arxasında tapmaq lazımdır. İnanmaq istəyirəm ki, bu münaqişənin başa çatması üçün cavabdeh olan hər kəs öz rolunu dərk edəcək və sülhün bərqərar olması üçün əlindən gələni əsirgəməyəcəkdir.

Möhtərəm cənab Prezident, biz – Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri bir ailə kimi Sizin dostlarınızıq. Baş katibimiz və həmsədrlerimiz beynəlxalq siyasetçilərə çox fəal müraciətlər edirlər.

Hörmətlə,

**PETRU LUÇİNSKİ**  
**1997-1998-ci illərdə Moldova Respublikasının Prezidenti,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

<https://president.az/articles/43309>

**“AZƏRBAYCANIN DOSTLARI” SOSİAL ŞƏBƏKƏSİNİN  
RƏHBƏRİ MALİK AYYUB SUMBALDAN**

17 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident İlham Əliyev,  
“Azərbaycanın Dostları” Ermənistən mülki insanları hədəfələrənən əlavə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə qarşı həyata keçirdiyi raket hücumunu və bunun nəticəsində günahsız insanların həlak olmasına kəskin şəkildə pisləyir.

Bu hücum Ermənistən tərəfindən günahsız insanlara qarşı tərəfdilimmiş açıq-əskar təcavüz aktivitəti və mütharıbə cinayəti hesab edilir.

Ermənistən atəşkəs haqqında razılışmanı pozaraq mülki əhalini davamlı şəkildə hədəfələşdirənən onun Azərbaycana qarşı yürütdüyü təcavüzkar planlarının və siyasetinin təzahüründür.

“Azərbaycanın Dostları” bu çətin vaxtda Azərbaycan vətəndaşını və Azərbaycan hökumətinin yanındadır və biz Azərbaycan Respublikasının torpağı olan Dağlıq Qarabağla bağlı ölkəninin principial mövqeyini dəstəkləməkdə davam edəcəyik.

Mən Sizə Gəncə şəhərinə həcüm zamanı insanların həlak olması ilə əlaqədar dərin hüznə başsağlığı verirəm. Erməni vəhşiliyi nəticəsində yaralanmış insanlara isə tezliklə şəfa tapmalarını dileyirəm.

Allah Sizi və Azərbaycan xalqını qorusun! Amin.

Səmimiyyətlə,

**MALİK AYYUB SUMBAL**  
**“Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri**

<https://president.az/articles/43426>

**MOLDOVANIN SABIQ BAŞ NAZİRİ  
KIRILL QABURIÇDƏN**

17 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Ermənistən ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin davamlı atəş tutulmasına, insanların, o cümlədən uşaqların həlak olmasına həyəcanla izləyirəm.

BMT Təhlükəsizlik Şurasının 30 il əvvəl qəbul etdiyi 822, 853, 874 və 884 sayılı qətnamalarına baxmayaraq, heç nə dəyişməyib. Azərbaycanın mülki əhalisini və mülki hədəflərinə qarşı həyata keçirilən bu hücumlar beynəlxalq humanitar hüququn və insan haqlarının kobud şəkildə pozulmuşdur.

Həmsödrərimizin sərt bəyanatı ilə yanaşı, biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri kimi öz təcrübələrimizdən istifadə edərək kömək göstərməyə hazırlıq.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Dualarınız Sizinlədir.

Hörmətlə,

**KIRILL QABURIÇ**

**2015-ci ildə Moldovanın Baş Naziri,  
2008-2019-cu illərdə İnfrastruktur və İqtisadiyyat naziri,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

<https://president.az/articles/43425>

**RUMİNİYANIN SABİQ BAŞ NAZİRİ  
PETRE ROMANDAN**

*18 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Ermanistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin yenidən əlovlanmasından və beynəlxalq hüququn normalarına zidd olaraq Gəncəyə mülki şəxslərin ölümü ilə nəticələnən hücumların davam etməsindən dərin narahatlıq keçirirəm. Gərginliyin daha da artmaması və insan tələfatının, eləcə də insan haqlarının pozulmasının qarşısının alınması üçün bütün hərbi əməliyyatların dərhal dayandırılması arzuluyram.

Mən bütün tərəfləri Dağılıq Qarabağ münaqişəsi ilə bağlı uzun müddətdir davam edən fikir ayırlılarının sülh yolu ilə həll olunması üçün səylər göstərməyə, ölkələrin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamalarına, həmçinin beynəlxalq hüquqa əməl etməyə çağırıram.

Qlobal Baki forumlarındakı çıxışlarınızı çox gözəl xatırlayıram. Sizin çıxışlarınız münaqişənin heç vaxt güc yolu ilə həlli barədə olmayıb. Biz yeni vəsiatçılık modeli axtarmağa başlamalıyq.

Həmsədrleriminiz rəhbərliyi ilə beynəlxalq hüququn normalarının tabliğ iştiqamətində birgə işləyirik.

Azərbaycanda sülhün bərqərar olmasını səmimi qəlbən arzu edirəm.

Hörmətlə,

**PETRE ROMAN**

**1989-1991-ci illərdə Ruminiyanın Baş Naziri,  
1999-2000-ci illərdə Xarici İşlər naziri,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

<https://president.az/articles/43466>

**NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN  
HƏMSƏDRLƏRİNĐƏN**

*18 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev,

Dağılıq Qarabağda davam edən hərbi əməliyyatlarla yanaşı, tarixi Gəncə şəhərinin dəhşətli hücumlara məruz qalmasından böyük kədər hiss keçiririk. Bu dəhşətli zorakılığın qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk.

Biz Sizin rəhbər kimi başdardığınız masuliyəttüli yüksək yalnız təsəvvür edə bilərik. Amma inanıraq ki, müdrikliyiniz və qatılıyatlınızı səyəsində düşmənləriniz və maneələrə baxmayaq olkənizi bu ağır sınaqdan uğurla çıxarıraq ədalət və beynəlxalq hüquqa hörmətə əsaslanan sülhənə doğru aparacaqsınız.

Oktyabrın 18-i - Azərbaycan müstəqilliyini qeyd etdiyimiz bu gün gələcəyə baxarkən keçmiş nailiyyətlərimizdən güc və inam almaq üçün daha bir səbəbdir. Gəncə və bütün Azərbaycan vətəndaşları ilə həmrəy olduğumuzu vurguladığımız bir vaxtda bu gün həm də gələcək barədə düşünmək üçün bir imkandır.

Dəstəyimizi və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.

**Vaira Vike-Freyberqa  
1999-2007-ci illərdə Latviyanın Prezidenti,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri**

**İsmail Serageldin  
1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri**

<https://president.az/articles/43524>

**TÜRKİYƏ PALATALAR VƏ BİRJALAR BİRLİYİNİN  
SƏDRİ TÜRK TİCARƏT VƏ SƏNAYE PALATASININ  
SƏDRİ RİFAT HİSARCIKLIÖĞLUDAN**

*19 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yenidən başlanan hücumlarını kədər hiss ilə öyrəndik və yaxından izləyirik. Bu hücumlar bölgəmizdə sülh səylərinə böyük zərər vurur.

Bu hücumlarla beynəlxalq hüquq açıq şəkildə pozulmaqdır. Mülki şəxslər arasında da itkilərə səbəb olan hücumları şiddetlə qınarıq. Ermanistan bu hücumlarla bölgədə sülh və sabitliyə ən böyük təhdid olduğunu bir dala göstərdi.

Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün legitim müdafiə hüququnu dəstəkləyirik. Bu prosesdə türk biznes aləminin, o cümlədən Türk Ticarət və Sənaye Palatasının Azərbaycana dəstəyi tamdır. Beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa çağırırıq.

Fürsətdən istifadə edərək, həlak olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyir, can Azərbaycana başsağlığı veririk.

Dərin hörmətlə,

**RİFAT HİSARCIKLIÖĞLU**  
**Türkiyə Palatalar və Birjalar Birliyinin sədrı,  
Türk Ticarət və Sənaye Palatasının sədrı**

<https://president.az/articles/43591>

**İTALİYA-AZƏRBAYCAN TİCARƏT PALATASININ  
(İTAZERCOM) PREZİDENTİ MANUELA TRALDİDƏN**

*19 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Hörmətli cənab Prezident,

Sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı hayatı keçirdiyi və son günlərdə dinc sakinlər arasında itkiyə səbəb olan hücumlarını dərin kədər və narahatlıq hiss ilə yaxından izləyirəm.

Sizə və hörmətli Birinci vitse-prezident Mehriban xanıma ölkənizdə mülki insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verir, eləcə də həm İtaliya-Azərbaycan Ticarət Palatası, həm də şəxsan mən bu cür hücumları qətiyyətlə pisləyir, Azərbaycanın ərazi bütövlüyünü bərpə etmək hüququnu birmənəli şəkildə dəstəkləyirik.

Biz İtaliyada rəsmi ikitiraflı biznes təşkilatı və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) milli nümayəndəliyi olaraq, münaqişə ilə bağlı doğru məlumatları yayır, cəmiyyətimizdə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-sərsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 sayılı qətnamaları ilə bağlı tabliğat işi aparırıq.

Biz münaqişənin bu çərçivədə və beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapmasının səbəbəsizliklə gözləyirik. Həmçinin sülhün və sabitliyin, eləcə də Azərbaycanın suverenliyinin bərpə edilməsindən sonra Dağlıq Qarabağın və bütün bölgənin daha parlaq gələcəyi olacağına ümidi bəsləyirik.

Hörmətli cənab Prezident, hörmətli Birinci vitse-prezident Mehriban xanım, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

**MANUELA TRALDI**  
**İtaliya-Azərbaycan Ticarət Palatasının**  
**(ITAZERCOM) prezidenti**

<https://president.az/articles/43592>

**TÜRKİYƏ RESPUBLİKASININ CÜMHURİYYƏT XALQ PARTİYASININ SƏDRİ KAMAL KILIÇDAROĞLU'DAN**

*20 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sentyabrın 27-də Ermənistən Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücumları ilə başlayan, işgal altındakı ərazilərinizin azad edilməsinə yönələn hərbi əməliyyatlar zamanı şəhid olan qardaşlarımızla əlaqədər Sizə dərin hüznlə başsağlığı verir, yaralılarının təzliklə sağalmalarını arzu edirəm.

Təqribən otuz ildir işgal altında olan Vətən torpaqlarınızın Azərbaycan Silahlı Qüvvələrinin oks-hükum əməliyyatı nöticəsində hissə-hissə azad edilməsini məmənluqla izleyir, haqlı mübarizənizdə Sizi dəstəkləyirik. Vətən torpaqlarınızın işğaldan azad olunması münasibətlə Sizi inididən təbrik edirəm.

Beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin illərdir işgal altında qalmamasına, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından qovulmasına həll yolu tapa bilmədi. Dədəbaba torpağında doğulmayan, o yerləri görməyərək böyükən nəsillər bu gün Azərbaycanın ərazilərinin tamamilə işğaldan azad ediləcəyi günləri həyəcanla gözləyir.

Moskvada əldə edilən müvəqqəti humanitar atəşkəsin münaqişənin həlli üçün yeni imkan yaradacağına ümidi edir, Ermənistən işgal altında saxladığı torpaqlardan tamamilə və qeyd-şərtsiz çıxmışının vacibliliyini vurgulayırlıq. Əldə olunan atəşkəsin əksinə olaraq, Ermənistən mühəribəni Azərbaycanın bütün ərazilisinə yamaq üçün Ganca, Bərdə, Mingəçevi kimi yaşayış məntəqələrinə raket hücumları təşkil edərək, mülki vətəndaşların ölümüne səbəb olmasını siddətlə qınayırlıq.

Tarix və beynəlxalq hüquq baxımından haqlı olan Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatiya sahəsində də üstünlüyü

nü davam etdirəcəyinə, haqlı mübarizəsinə sonadək davam etdirərək Dağılıq Qarabağın yenidən ölkənizin tərkibinə daxil olmasını təmin edəcəyinə inanırıq.

Qəlbimiz Azərbaycanla döyüñür. Ulu Öndər Mustafa Kamal Ataturkun də vurguladığı kimi, "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir".

Hörmətlə,

KAMAL KILIÇDAROĞLU  
Türkiyə Respublikasının Cümhuriyyət Xalq Partiyasının  
(CHP) sədri

<https://president.az/articles/43748>

**2014-2018-Cİ İLLƏRDƏ BOSNİYA VƏ  
HERSEQOVİNANIN RƏYASƏT HƏYƏTİNİN ÜZVÜ  
MLADEN İVANIĆDƏN**

21 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyeva

Zati-aliləri,

Gəncə şəhərində yaşayış binalarına raket hücumları, həmçinin Dağılıq-Qarabağda horbi əməliyyatlar zamanı hayatlarını itirən şəxslərlə əlaqədər Siza dərin hüznlə başsağlığı verir, yarananlara şəfa diləyi-rəm. Mən mülki əhalini hədəfa alan bütün qəddar hərəkətləri qınayıram.

Mən, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrini, münaqişənin həlli ilə bağlı danışqların BMT və dünya ölkələri tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində aparılmasını tamamilə dəstəkləyirəm.

Biz Balkan yarımadasında müharibənin nə demək olduğunu anlayırıq. Mən Sizin bir lider kimi daşıdığınız nəhəng yükün ağırlığını yalnız təsəvvür edə bilərəm. Mən üzvü olduğum Nizami Gəncəvi Beynəlxalq Mərkəzində həmsədrlerimiz Xanım Vaira Vike-Freyberqa və İsmail Serageldin, həmçinin işinə sadıq baş katibimiz ilə gündəlik ünsiyyətimiz zamanı Dağılıq-Qarabağla bağlı fəal danışqlar aparırıq. Şəxslən mən görkəmlü natiqlərlər bir neçə videokonfransda iştirak etmişəm və bu fəaliyyəti davam etdirməyə çağırıram.

Cənab Prezident, Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və dostları kimi bizi etibar edə bilərsiniz.

Xahiş edirəm, Sizə olan ən yüksək hörmət və ehtiramınızı qəbul edin.

Dərin hörmətlə,

**MLADEN İVANIĆ  
2014-2018-ci illərdə Bosniya və Herseqovinanın  
Rəyasət Heyətinin üzvü,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

<https://president.az/articles/43823>

## NİZAMI GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVLƏRİNDƏN

22 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Gəncə şəhərində son günlərdə yaşayış binalarına edilmiş hücum nəticəsində, habelə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda həyatını itirmiş insanların yaxınlarına və zərər çəkmiş şəxslərə dərin hüznlə başsağlığı vermək istardik. Mülki insanlara qarşı yönəlmüş bütün qanunsuz hərəkətləri qinayıraq.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələri Azərbaycanın BMT tərəfindən qəbul edilmiş ərazi bütövlüyü çərçivəsində dərhal icra edilməlidir.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrleri xanım Vayra Vike-Freyberqa, İsmail Serageldin və Mərkəzin baş katibi Dağlıq Qarabağla bağlı təbligat işləri aparmaq məqsədiylə hər həftə beynəlxalq səviyyədə tanmış şəxslərin və alımların bir araya toplandığı vəb-konfrans təşkil edirlər.

Bir-birimiz hörmətlə yanaşlığımız Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizi dostlarımızın bir araya gəldiyi aildər.

Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramınızı bildiririk.

Oskar Ribas Reyq  
1982-1984, 1990-1994-cü illərdə Andorranın Baş Naziri,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Musa Mara  
2014-2015-ci illərdə Malinin Baş Naziri,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

<https://president.az/articles/44029>

## TÜRKİYƏ, BÖYÜK BRİTANIYA, İTALİYA VƏ PORTUQALİYADAN OLAN KİNEMATOQRAFLARDAN

23 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduunun prezidenti xanım Mehriban Əliyevaya Möhtəşəm cənab Prezident İlham Əliyev, Əziz Mehriban xanım Əliyeva,

Biz - Böyük Britaniya, İtaliya, Portuqaliya və Türkiyədən olan kinematoqraflar 2011-2012-ci illərdə "Bakı, səni sevirəm" adlı beynəlxalq layihə işləyib hazırlanmış. Çəkilişlər Azərbaycanın paytaxtı Bakıda həyata keçirilib. Bakının gözəlliyinə və azərbaycanlıların qonaqpərvərliyinə heyran olduq!

Son günlər Azərbaycandan gələn xəbərlər bizi narahat edir. Gəncə şəhərinə raket hücumu nəticəsində günahsız insanların həyatını itirməsi bizi çox üzdü. Qurbanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığımızı bildiririk.

Baş verənlər bizi hiddətləndirib! Müasir dünyamızda belə hallar olmamalıdır!

Sizə və gözəl xalqınızın mənəvi dəstəyimizi ifadə etmək istərdik. Səmimi-qəlbən arzu edirik ki, müharibə tezliklə başa çatsın. Qoy, Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqının rifahi əbədi olsun!

Biz Sizinləyik!

Hörmətlə,

Eyşan Özüm - Türkiyədən aktrisa,  
Andre Badalo - Portuqaliyadan rejissor,  
Alesandro Bertoluçi - İtaliyadan aktyor,  
Aleksandr Fodor - İngiltərədən rejissor,  
Nadir Maçano - Türkiyədən prodüser

<https://president.az/articles/44164>

**1994-2005-Cİ İLLƏRDƏ UKRAYNANIN  
PREZİDENTİ LEONİD KUÇMADAN, ABŞ-IN  
NYU-YORK ŞƏHƏRINDƏKİ YƏHÜDİ İRSİ  
MUZEYİNİN QƏYYUMLAR ŞURASI SƏDRİNİN  
MÜAVİNİ ABRAHAM FOKSMANDAN**

*23 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Son günlərdə Ermənistan tərəfindən Gəncə şəhərində yaşayış binalarına edilmiş hücum nəticəsində, habelə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda həyatını itirmiş insanların yaxınlarına və zərər çəkmiş şəxslərə dərin hüznüla başsağlığı vermək istərdik. Mülki insanlara qarşı yönəlmüş bütün qanunsuz hərəkətləri qanıyalırıq.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələri Azərbaycanın BMT tərəfindən qəbul edilmiş ərazi bütövlüyü çərçivəsində dərhəl icra edilməlidir.

Cənab Prezident, biz həmsədrlərimiz xanım Vayra Vike-Freyberqa, İsmail Serageldin, eləcə də Mərkəzin baş katibinin sonsuz das-tayı ilə əməkdaşlıq çərçivəsində çalışaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Dağlıq Qarabağla bağlı müzakirələr aparırıq.

Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramınızı bildiririk.

**Leonid Kuçma**  
**1994-2005-ci illərdə Ukraynanın Prezidenti**

**Abraham Foksmán**  
**ABŞ-in Nyu-York şəhərindəki Yəhudi İrsi Muzeyinin  
Qəyyumlar Şurasi sədrinin müavini**

<https://president.az/articles/44165>

**“Ç.AYTMATOV ADINA BEYNƏLXALQ İSSİK-KUL FORUMU” İCTİMAİ BİRLİYİNİN  
ÜZVLƏRİNĐƏN**

*26 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Biz – Aytmatov Əskər Çingizoviç, Osmanaliyev Kayrat Mederbekoviç, əsas vəzifəsi qırğız və türk yazıçısı Çingiz Aytmatovun yadıcılıq və mənəvi irsinin qorunub saxlanılması və töbliği, onun humanist ideallarının təsviqi olan “Ç.Aytmatov adına Beynəlxalq İssik-Kul Forumu” İctimai Birliyinin üzvləriyik.

Biz qurur duyuruq ki, Çingiz Aytmatovun kitabları qardaş Azərbaycanda çox oxunur və sevilir, Azərbaycan xalqı onu öz yazılıcısı kimi qəbul edir.

Biz ölkənin inkişaf edən bir dövlət qurmaq istiqamətində qazandığı uğurlara, dünya miqyasında malik olduğu nüfuzu sevinirik.

Bununla yanaşı, hər zaman azərbaycanlı qardaşlarımızın uzun müddətdir sağalmayan yarası – işğal olunmuş Dağlıq Qarabağ problemi ilə bağlı ağrı-acısını bölüşmüşük.

Azərbaycan biza türk xalqlarının totem quşunu – havaya qalxarkən qanadından yaralanan azadlıqsever qızıl qartalı xatırladır. Qızıl qartal havada qürurla yeni üfüqlərə doğru uğur, lakin yaralı qanad ona daha yüksəklərə qalxmağa və uçmağa imkan vermir.

İndi Qarabağda müharibə gedir və bütün dünya hərbi əməliyyatların gedisi narahatlıqla izləyir.

Azərbaycan Orduyu yüksək döyüş ruhu, döyüş qabiliyyəti və qalib gəlmək əzmi nümayiş etdirir.

Böyük Lev Tolstoyun və Çingiz Aytmatovun ardınca müharibə-

nin insan zəkasına və mahiyyətinə zidd fenomen olduğuna əminik. Ancaq bəzən xalq belə bir addım atmağa məcbur olur. Vətənəna, torpağına məhəbbət – bu müqəddəs hiss hər bir xalqa instinctiv səviyyədə xasdır.

Azərbaycanlılar üçün Qarabağ onları birləşdirən milli meqafikrə, müstəqil dövlət olaraq yetkinlik və məsuliyyət imtahanına, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzminə çevirdi.

Uca Allahdan döyüş əməliyyatlarının ən qısa müddədə bitməsi, danışqlar prosesinin bərpa edilməsini və Qarabağın Azərbaycanın ayrlımadı hissəsi olduğu dərk edilərək problemin sülh yolu ilə həll olummasını diləyirik.

Har hansı müharibə, xüsusilə mülki əhaliyə qarşı başarıyayıtin asrlar boyu yaşadığı acı təcrübə əsasında aparılan müharibə qaydalarla məhəl qoyulmadığı zaman qəddarlıq və insanlıqdan kənar nəticələrə gətirib çıxarıır.

Müharibə cinayətlərinin bilərkəndən və soyuqqanlıqla törədilmişsi, Ermənistan ordusunun cəbhə xəttindən çox uzaqda yerləşən sülhsevər Azərbaycan şəhərlərini qəsdən bombalaması faciəvidir və dərin-dən pişlənilməlidir. Uşaqlar da daxil olmaqla mülki şəxslərin qurban olması çox təssüf doğurur.

Cənab Prezident, Sizə və bu hücumlar nəticəsində həlak olanların yaxınlarına dərin hüznə başsağlığı veririk. Yerləri connət olsun. Bütün yaralıların tezliklə sağalmalarını arzu edirik.

Əminik ki, bu cür çirkin hərəkətlər Azərbaycan Ordusunun döyüş ruhunu qıra bilməyəcək, Azərbaycan xalqını qorxutmayacaq, müharibənin gedisiñi öz xeyrinə dəyişə bilməyəcək, əgər bu qeyri-insani hərəkətlərin məqsədi belə idisə.

Cənab Prezident, Siz dahi atanız və bütün Azərbaycan xalqının atası – Heydər Əliyevin işlərinin layiqli davamçısınız.

İndi Azərbaycan xalqının qarşısında qoynuğu tarixi vəzifənin – ölkənin ərazi bütövlüyünün bərpası üçün həlledici andır. Əminik ki, müdrik və əzaqgörən lider olaraq, bu missiyani qardaş Azərbaycan xalqı namına, bölgədə və dünyada sülhün və sabitliyin qorunması namına, beynəlxalq hüquq və sivil vəsitişlər çərçivəsində danışqlar yolu ilə layiqincə yerinə yetirməkdə uğur qazanacaqsınız. Ulu əcdadlarımız

Manas Ata və Dədə Qorqudun ruhu bu nəcib işdə sizə kömək olsun.

Hörmətlə,

**Aytmatov Əskər Çingizoviç “Ç.Aytmatov adına Beynəlxalq İssik-Kul Forumu” İctimai Birliyinin prezidenti  
Moldokmatova Assol Abdıkaheyevna “Ç.Aytmatov adına Beynəlxalq İssik-Kul Forumu” İctimai Birliyinin vitse-prezidenti  
Jumabayeva Dinara Esenbekovna Baş katib  
Osmonaliyev Kayrat Mederbekoviç  
İdara heyətinin üzvü**

<https://president.az/articles/44516>

## GÜRCÜSTANDA YAŞAYAN BİR QRUP AZƏRBAYCANLI DİN XADİMLƏRİNĐƏN

27 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Biz – Gürcüstanda yaşayan bir qrup azərbaycanlı din xadimləri Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunmuş ərazilərinin erməni silahlı birləşmələrindən təmizlənməsi uğrunda sentyabrın 27-dən başlayan Vətən müharibəsinə çox diqqət və həyəcanla izləyirik. Uzun illərdən bəri daim atəşkəsi pozan və sülh danışçılarına əməl etməyən düşmənlə başqa dildə danışmağın mümkün olmadığını iyul ayında Tovuz rayonuna namərdəcəsinə edilən hücumdan sonra bizlər da gördük.

Gürcüstanda yaşayan soydaşlarımızın qəlbə bu gün Azərbaycanla, Azərbaycan əsgəri ilə birləş döyüñür. Biz başqa ölkənin vətəndaşı olsaq da, milliliyimiz və milli dövlətimiz üçün Sizin hər bir çəgirişinə hazırlıq. 30 illik həsratın bitəcəyinə inanırıq. Gürcüstəndakı soydaşlarımız Sizinlə həmrəydirlər, hər zaman ana Vətənimizə dəstək verməyə, Sizinlə bir səngərdə olmağa hazırdırlar. İnsallah, tezliklə Azərbaycan xalqı Qarabağda qələbə çalacaq, sülh və ədalət bərqərar olacaqdır.

Möhtərəm cənab Prezident, Sizin daim təmkinlə söylədiyiniz "Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var" ifadəsi bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilib. Vətən müharibəsinin getdiyi bu dönmədə bir daha əmin olduq ki, belə bir güclü ordu Sizin kimi qətiyyətli Mütəffəv Ali Baş Komandanın dəqiqliklə yürütdüyü hərbi quruculuq siyasəti sayəsində ərsəyə gəlib.

İnanırıq ki, Sizin qətiyyətli siyasetiniz uğurla nəticələnəcək, tezliklə torpaqlarımız azad ediləcək. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bizim qururumuz və müqəddəs borcumuzdur.

Dualarımız Sizinlədir, müzəffər Ordumuzladır. Qarabağda dalğanacaq Azərbaycan bayraqı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyirik! Allah yaralılarımıza tezliklə şəfa versin.

Şəhəli Azərbaycan Ordusuna eşq olsun! Allah Sizi daim müzəffər eləsin!

Hörmətlə,

**Hacı Əli Əliyev – Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi**

**Hacı Eldəniz Sadıqov – Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin əməkdaşı**

**Əxmədov İfrət – Bolnisi rayonunun baş axundu**  
**Əhmədov Elsevər – Bolnisi rayonu Dəllər kəndinin axundu**

**Şərifov Sabin – Faxralı kənd məscidinin axundu**  
**Əliyev Cingiz – Ağaməddli kənd məscidinin axundu**

**Mamedov Mir Əli – Xancıxazlı kənd məscidinin axundu**  
**Quliyev Mahir – Goraxı kənd məscidinin axundu**

**Sadiqov Mubariz – Bəylər kənd məscidinin axundu**  
**Hacıyev Fəxrəddin – Marneuli rayonu Təkəli kənd məscidinin axundu**

**Səməsiyev Tofik – Beytarafçı kəndinin imamı**  
**Məmmədov Azər – Qrixlı kənd məscidinin axundu**

Gürcüstan, Bolnisi və Marneuli rayonları.

<https://president.az/articles/44649>

## ÖZBƏKİSTANIN QADIN ŞAİRLƏRİNĐƏN

29 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Biz – Özəbkəstanın qadın şairləri bu günlərdə Azərbaycanda baş verən hərbi əməliyyatlarla əlaqədar Sizə müraciət edir və həyatını itirən insanlarla əlaqədar başsağlığı veririk.

Biz bilirik ki, Azərbaycan 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək və BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 qətnaməsinin təslilini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı aparır. Tarixdən biza yaxşı məlumdur ki, Qarabağ diyarı daim türk yurdu olub, bütün tarixi mənbələr, sənədlər, abidələr bu faktı bir dəfə təsdiq edir.

Necə ola bilər ki, Qarabağda 80 min nəfərə yaxın olan ermənilərin hüquqları, onlarınlı göləçək taleyi hamını maraqlandırır, amma bu diyarın əbədi sakinləri olan, etnik təmizləmə nəticəsində öz torpaqlarından qovulan bir milyondan çox azərbaycanlıların nə dünənki, nə bugünkü, nə də göləçək həyatı heç kimi maraqlandırır və bu haqda da nişan yoxdur.

Biz bu dünyada ədalətin, beynəlxalq hüququn olmamasının son zamanlar bir daha görməkdəyik. Kim o torpaqlardan qovulan insanların 27 il çəkdikləri ziyyiyətlərin, məşəqqətlərin əvəzini qaytaracaq?

Biz işğaldən azad edilən Cəbrayıl rayonunun görüntülərini izləyəndə məyus olduq və dəhşətə göldik. Bura tamamilə xarabazara – bütün infrastrukturunu daşılmış bir əraziyə çevrilib. Bu rayon böyük İpək Yolunun üzərində yerləşib və buradakı tarixi Xudafərin körpüsü asrlarla xalqlarımız arasında mədəni, ticarət bağlandışı olub. Bu gün bütün dünyaya bilməlidir ki, ermənilər heç bir hüquqa hörmət qoymayaraq Dağlıq Qarabağ bölgəsinin ətrafında ondan ərazi cəhətdən daha böyük olan 7

rayonu zəbt edib və bunu sərsəmcəsinə təhlükəsizlik zonası adlandırır, bu əraziləri 27 ildir işğal altında saxlayırlar. Halbuki, bu rayonların əhalisinin 97 faizi yerli azərbaycanlılardır. Bu, hansı qanuna, məntiqə və beynəlxalq hüquqa sığır? Bu damışqlar dözümlü, sülhsevər Azərbaycan xalqı tərəfindən 27 ildir ki, aparılrı və hamımız onun nəticəsini yaxşı gördük.

Mühəribə dünən və bu gün bütün dəhşətləri ilə Azərbaycan torpağında getmişkdədir. Şəhərləri dağılmış da, orasında ağır texnika hərəkət edən və sabahları güllə səsləri ilə açan da Azərbaycanlıdır. Ermənistan orasında bir güllə belə atılmış, qanlar tökülmür. Ona görə da işğalçı tərəf bu gün belə arxayı və riyakarcasına dinc əhaliyə raket zərbəsi endirməkdə davam edir.

Ataşəks müqaviləsi imzalanandan sonra döyüşlərin getdiyi orasından 100 kilometr məsafədə yerləşən, dahi Nizami Gəncəvinin vətəni və böyük mədəniyyət besiyi olan Gəncənin dinc əhalisini gecə saat 2-də raket atasına tutmaq bizləri çox sarsıldı və hiddətləndirdi. Xocalıda töklənən o qanlardan, uşaqların, anaların foryadından doymayan canılər dinc Gəncəni də vurdular. Bu, sivil dünyada qəbul olunmaz hadisə və bəşəri cinayətdir.

Hesab edirik ki, işğal bitməli, doğma yurdlarından qovulmuş, etnik təmizləmə, soyqırımına məruz qalmış dinc azərbaycanlılar öz torpaqlarına qayitulmalıdır. Biz isə óż aramızda bu cür ideyalara, başqların torpaqları hesabına öz orasını böyütməyə, xalqları zülm və iztirabla məhkum edənlərə “dur” deyirik. Hamimiz artıq yaxşı görürük ki, bu cür haqsızlığın axını na ilə bitir. 30 ildir davam edən bu münaqişə regiona, xalqlara na qədər zərbə vurdur, yüz minlərlə insanın həyatını, arzularını məhv etdi.

Biz qadın şairlər olaraq bu imkandan istifadə edib bütün dünya analarına, qabaqcıl təfakkürü insanlara buradan müraciət edirik. Biz analar daim sülh istəyirik və istəməliyik. Amma davamlı və əbədi sülh. Bu sülhü yurd yerləri, evləri, abidələri, qəbirlerimizin düşmən tapdağı altında olması, özümüzün isə köçkün kimi həsrətdən çürüyərək məhv olmağımız hesabına deyil, azad, ədalətli və beynəlxalq hüququn, ərazi bütünlüğünün təmin edildiyi şərtlərlə istəyirik.

Biz də türk ellərinin, türk dünyasının hər bir ziyanı, vətəndaşı, füqarəsi olaraq haqqın, ədalətin və bunu özünün əsas qayası hesab edən Sizlərin, Azərbaycanın yanındayıq.

Biz bu gündən qarabağıyıq! Ürəyimiz daim Sizinlə, Azərbaycanla döyüür. Vətən əmanətdir, Vətən anadır, Ana isə bizlərdə müqəddəsdir.

Hörmətli cənab Prezident, torpaqlarınızın son qarışınadək azadlığı uğrunda mübarizədə Tanrı Siza və bütün ədalət carçılara yar olsun! Qarabağ Azərbaycandır və nida işarəsi!

Dərin hörmət və ehtiramla,

**Dilbar Heydərova – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Gülbahor Ashurova – professor, şairə**

**Dildora Hasanova – jurnalist, Özbəkistan Dövlət**

**Televiziyasının "Mənbələr danışanda" verilişinin baş redaktoru və aparıcısı**

**Uktamoy Xaldarovə – şairə, tərcüməçi**

**Gulnora Shininova – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Kutlibeka Rəhimboeva – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Şərifə Səlimova – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Zülfia Muminova – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Nəzirə Salomova – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Sayora Tuyçiyeva – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Hulkar Hamroeva – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Zebo Mirzəyeva – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Zəhra Həsənova – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Faroqat Xudoyqulova – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Güljamol Əsgərova – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Ziliola Xocaniyozova – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Mahfuza Imomova – şairə, Özbəkistan Yaziçılar Birliyinin üzvü**

**Şaxlo Qasimova – şairə, tərcüməçi**

**Xamrogul Ashurova – şairə**

**Mavjudə Rajabova – şairə**

**Özbəkistan Respublikası, Daşkənd şəhəri.**

<https://president.az/articles/44919>

## **NİZAMI GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVLƏRİNDƏN**

*1 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Biz sentyabrın 27-dən Azərbaycana qarşı başlayan, uşaqlar və yaşı insanlar da daxil olmaqla, 90 mülki şəxsin ölümü ilə nəticələnən irimiyyaslı hərbi əməliyyatlardan hiddətləndiyimizi bildiririk.

Biz mülki vətəndaşların hədəfə alınmasına qətiyətlə pisləyirik və beynəlxalq ictimaiyyəti BMT və ATƏT kimi beynəlxalq təşkilatları Azərbaycan Respublikasına hərtərəfli dəstək göstərməyə çağırırıq. Bir xalqın mədəni irlərini hədəfə almağa heç bir şəkildə bəraət qazandırmır olmaz. Ermanıstanın mülki vətəndaşları, mülki obyektləri və tarixi abidələri davamlı olaraq hədəfə alması Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il UNESCO Haqqı Konvensiyası, Ümumdünya mədəni və təbii irlərin qorunması haqqında 1972-ci il UNESCO Konvensiyası, Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyası, Arxeoloji irlərin qorunması haqqında 1992-ci il Avropa Konvensiyası da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud pozuntusu və işgalçi ölkənin davam edən təcavüzkar siyasetinin göstəricisidir.

Biz – Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri bəşarı irsin tez bir zamanda xilas edilməsi üçün öz vəzifələrini yerinə yetirmələri və müdaxilə etmələri üçün BMT və UNESCO-ya müraciət edirik. Bundan əlavə, ATƏT-in Minsk qrupunun həmsədrələri səylərini artırmalı və konstruktiv fəaliyyət göstərməlidirlər. Danışçıların beynəlxalq hüquq saşaslamasıla və beynəlxalq hüquq hörmət edilməklə aparılması üçün beynəlxalq dəstək göstərilməlidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından insan tələfati, Gənclə, Barda və Tərtər şəhərlərində mülki vətəndaşların, dəyərli mədəni abidələrin və obyektlərin qorunması məqsadılə bütün səylərlə həmrəyiyyimizi göstəririk.

Cənab Prezident, xüsusi fəaliyyətlərinə görə həmsədrlerimiz xanım Vayra Vike-Freyberqaya və İsmail Serageldinə minnətdarlığımızı ifadə edirik.

Cənab Prezident, Sizə ən yüksək hörmət və ehtiramınızı bildiririk.

Hörmətlə,

**Ivo Josipović**

**2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

**Buyar Nişani**

**2012-2017-ci illərdə Albaniyanın Prezidenti,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

**Amina Qurib-Fakim**

**2015-2018-ci illərdə Mavrikı Respublikasının Prezidenti,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

**Əbdüləziz Osman Əli-Tuveyceri**

**İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) səbiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

**Yadranka Kosor**

**2009-2011-ci illərdə Xorvatiyanın Baş Naziri,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

**Ekmələddin İhsanoğlu**

**İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi,  
Türk Elm Tarixi Cəmiyyətinin fəxri prezidenti,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

**Rövşən Muradov**

**Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi**

**Elnur Əliyev**

**Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru**

<https://president.az/articles/45227>

## **ŞAMAXI RAYONUNUN RUS İCMASINDAN**

*2 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu,

2020-ci il sentyabrın 27-də separatçı erməni qoşunlarının irimiş-yaslı təxribatına cavab olaraq Azərbaycan öz torpaqlarını artıq 30 ilə yaxın davam edən işğaldan azad etmək üçün əks-hükum əməliyyatına başlıdır.

Biz sülh-pərvər insanlarıq, gözlöyir və ümidi edirdik ki, Qarabağ məsələsi sülh yolu ilə həll edilər. Lakin bizim də səbrimiz tükəndi.

İndi Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında öz yenilməz Ordusunun iştirakı ilə şanlı tarix yazar. Azərbaycan haqq yoldundadır, haqq işi uğrunda mübarizə aparır.

Bütün varlığımızla və bütün qəlbimizlə inanırıq: torpaqlarımız qısa müddətdə azad ediləcək və Azərbaycanın dövlət bayrağı Şuşada ucaldılacaq. Hər bir Azərbaycan vətəndaşı bu Qələbə gününü sabırsızlıklı gözləyir.

Biz – Şamaxı rayonunun Rus icması ölkəmizin tərəqqisi və rifahı namına görədiyiniz işlərə görə Sizə darin minnətdarlığızımızı bildiririk.

Bu gün Azərbaycandakı toleranlıq mühiti Azərbaycan xalqının tarixi keçmişindən miras qalmış ənənələrin davamıdır. Hazırda müstəqil Azərbaycanda öz milli-mənəvi dəyərlərini, dilini və mədəniyyətini qoruyub saxlamış rus əhali yaşayır, rus icması, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bir sözlə, ölkədə müxtəlif millətlərin, mədəniyyətlərin və dillərin təmsilçilərinin azad və əmin-amanlıq şəraitində yaşaması üçün hər cür şərait yaradılıb.

Rus dili ölkəmizin hər yerində olduğu kimi, Şamaxı sakinləri arasında da gündəlik ənsiyyət vasitəsi kimi işlənməkdədir. Tədris dili Azərbaycan dili olan siniflərdə də rus dili xarici dil kimi tədris olunur. Şamaxıda rus dilində tədris aparılan 4 ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Şamaxı rayonu ərazisində yerləşən rus qəbiristanlığı mühafizə olunur, həmisi səliqəli vəziyyətdə saxlanılır ki, bu da dini və mədəni tolerantlığın nümunəsidir. Bizim rayonda müxtəlif millətlərin nümayəndələri yaşayır. Bizim aramızda dostluq və qarşılıqlı hörmət var. Xeyirdə də, şərdə də bir yerdəyik.

Biz milliyyatca rus olan Şamaxı sakinləri də bütün azərbaycanlılar kimi. Sizi – möhtərəm Prezidentimizi sevirik. Respublikamız üçün bu çətin günlərdə Sizə möhkəm cansağlığı və Qələbə arzulayırıq.

Hörmətlə,

Ukleina Yekaterina Vasil'yevna  
Svixnuşina Nina Ivanovna  
Kireyeva Irina Yuryevna  
Ukleina Nadejda Nikolayevna  
Ukleina Anna Vasil'yevna  
Kuzneçova Anna Petrovna  
Ukleina Mariya Aleksandrovna  
Slaşenina Nadejda Vasil'yevna  
Kotova Yelena Vasil'yevna  
Ukleina Anna Ivanovna  
Karpaçeva Anna Vasil'yevna  
Ukleina Tatyana Vasil'yevna  
İqnatova Nadejda Timofeyevna  
Tretyakov Yurii Vasil'yeviç  
Kotova Qalina Vasil'yevna  
Ukleina Vera Ivanovna  
Kotova Yekaterina Ivanovna  
Salomatina Lyubov Mixaylovna  
Kastryulin Mixail Mixailoviç  
Kastryulina Yekaterina Ivanovna  
Morozova Yekaterina Vasil'yevna  
Çerkasova Tatyana Vasil'yevna  
Fimin Vasilii Ivanoviç  
Morozov Mixail Matveyeviç  
Polovinkin Ivan Vasil'yeviç  
Kolomeyçenko Olqa Ivanovna

Denisenko Lyubov Nikolayevna  
Şıxaliyeva Tatjana Semenova  
Kireyeva Yevdokiya Yakovlevna  
Strekalova Nadejda Mixaylovna  
Strekalova Svetlana Vasilevna  
Strekalov Aleksandr İlyiç  
Strekalov Vladimir Aleksandroviç  
Korolyova Mariya Timofeyevna  
Ukleina Tatyana Mixaylovna  
Zborovskaya Yekaterina Semyonovna  
Buçneva Lyubov Nikolayevna  
Kastryulin Vladimiri Ivanoviç  
Polovinkina Nadejda Ivanovna  
Popov Viktor Yakovleviç  
Rusakova Anna Vasil'yevna  
Korolyova Nadejda Vasil'yevna  
Belyaev İgor Vladimiroviç  
Uklein Roman Ivanoviç  
Dmitriyev Timofey Ivanoviç  
Zvereva Marina Mixaylovna  
Zvereva Feodosiya Nikolayevna  
Kretinina Anna Ivanovna  
Popkova Anna İlinina  
Korolyov Andrey Mixayloviç  
Kastryulin Andrey Mixayloviç  
Olkova Nadejda Petrovna.

Azərbaycan Respublikası, Şamaxı rayonu.

<https://president.az/articles/45235>

**TÜRKİYƏNİN 11-Cİ PREZİDENTİ ABDULLAH  
GÜLDƏN**

*9 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, əziz qardaşım,

Qardaş Azərbaycanın illərdir Ermənistannın işğalı altında qalan torpaqlarını azad etməsi mənə ən gözəl hədiyyə oldu. Azərbaycan xalqının və ordusunun göstərdiyi qəhrəmanlıq sayəsində cəbhədə qazanmışlığınız uşurlardan böyük məmənluğ və qürur hissi tuyur.

Zati-alinizin müdrik rəhbərliyi ilə Dağlıq Qarabağın işğaldan azad edilməsinin və bu həsrətin sona çatmasının yaxın olduğunu inanımlı qətidir.

Əziz qardaşım, Sizə və ailənizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularını çatdırır, Ermənistana müharibədə şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm.

Hörmətlə,

**ABDULLAH GÜL**  
**Türkiyənin 11-ci Prezidenti**

<https://president.az/articles/45854>

**LATVIYA RESPUBLİKASININ SABIQ PREZİDENTİ,  
NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN  
HƏMSƏDRİ VAYRA VİKE-FREYBERQADAN**

*9 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev,

Şuşa şəhərinin azad olunması münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Ümidvaram ki, tezliklə Qarabağın bütün ərazisi işğaldan azad olunacaqdır.

Hörmətlə,

**Vayra Vike-Freyberqa**  
**1999-2007-ci illərdə Latviyanın Prezidenti,**  
**Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrü.**  
**İmants Freybergs**

<https://president.az/articles/45874>

**QIRĞIZİSTANIN SABIQ BAŞ NAZİRİ,  
NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN  
ÜZVÜ COMART OTORBAYEVDƏN**

*9 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev,

Şu şəhərinin azad olunması Qarabağın işğaldan tam azad edilməsi ilə nəticələnəcək olduqca müüm bir addımdır. Bütün dualarımız Azərbaycandakı bacı və qardaşlarımızlardır.

Hörmətlə,

**COMART OTORBAYEV**  
**Qırğızıstanın sabiq Baş Naziri,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

<https://president.az/articles/45875>

**“MÜASİR DÜNYANIN PROBLEMLƏRİ: NİFRƏTƏ  
ÇAĞIRIŞ, TERROR, EKSTREMİZM, İSLAMOFOBİYA  
VƏ ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI  
TƏCAVÜZÜ” MÖVZUSUNDA ONLAYN BEYNƏLXALQ  
KONFRANSIN İŞTİRAKÇILARINDAN**

*10 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatlılığı ilə 2020-ci il 10 noyabr tarixində keçirilmiş “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistandan Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfransın iştirakçıları olaraq Zati-alinizi üçqat bayram sevinci – Şuşanın işğaldan azad olunması, Azərbaycanın Dövlət Bayrağı Günü və Qarabağın savaşının böyük qalibiyəyyələ zəfəri münasibətilə ürkəndən təbrik etməkdən şərəf duyuruq. Azərbaycan Respublikasının üçrəngli bayrağının Azərbaycanın işğaldan azad olmuş orazlarında dalğalanması bütün müsəlman aləmi üçün qürur və faxarət mənəbəyidir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona üzv dövlətlər hər zaman Azərbaycanın haqqlı mübarizəsinə dəstək ifadə etmişlər və bu münasibət İƏT-in qərar və bəyanatlarında öz əksini tapmışdır. İslam dünyanının ayrılmaz parçası olan müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağının Azərbaycan torpağı olan bu ərazilərdə dalğalanması tarixi ədalət və istiqarərin bərpası anlamını verir və Ümmit olaraq bizi hadsiz sevindirir. Əminlik ki, Qarabağın bütün məscidlərindən, Zati-alinizin bəyan etdiyi kimi, uzun illər sonra yenidən azan səsləri ucalacaqdır, inşallah!

Zati-aliləri, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi qüdrətinin artması istiqamətdə misilsiz söyləriniz, milli-mədəni irlərin dirçəlişinə qayğı və himayəniz müdrik siyasetin nü-

munəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Siz sülhsevər siyaset yürüdərək, uzun illər ərzində Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin adətli sülh yolu ilə, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərar və saylarına istinadon həllində ardıcılıq nümayiş etdirmisiniz. Zati-alinizin bu gürnlər mötin, nüfuzlu sərkərdə, öz xalqının dərin məhəbbət və etimadını qazanmış, ordusunun qödrəti-nə güvənən yeniləmə dövlət lideri olaraq dünyanın, demək olar ki, bütün aparıcı medi qurumlarında Azərbaycan höqiqətlərini, Qarabağ reliqlərini inam, qətiyyət və siyasi mədəniyyət nümunəsi ilə dünya ic-timaiyyətinə çatdırması qlobal miqyaslı dövlət xadimi statusunuzun bariz nümunəsidir.

Möhtəram cənab Prezident, Siz illərdir ki, multikulturalizm və İslam hamçiyiliyi kimi insan həmrəyliyinə xidmət edən qlobal ideyaların, dünyada sülh və anlaşmaya nail olunmasına yönündə mədəniyyətlər və sivilizasiyalararası dialoq zamanında beynəlxalq əməkdaşlığı dair forumların, Dünya Dini Liderlərinin sammitlərinin təşəbbüskarı, habəla məşhur "Bakı Prosesi"nin müəllifi kimi tanınırsınız. Dünya ictimaiyyəti, o cümlədən, İslam aləmi bunu yüksək dəyərləndirir. Beynəlxalq konfransımızda iştirak edənlərin əksariyyəti zamanında dünyannın ən böyük dövlətinin siyasi zirvəsində yer alan nüfuzlu müsəlman, Azərbaycanın böyük oğlu Heydər Əliyevi yaxşı xatırlayıır. Müsəlman dünyası olaraq biz bu böyük şəxsiyyətə qürur duyduğumuz kimi, Heydər Əliyev siyasi məktəbinin ardıcılıcılardan qotiyəttli siyasi lider, ata vəsiyyətini yerinə yetirərək ruhunu şad edən, İslami torpağının – Qarabağın fatehi olan Zati-alinizin qalibiyətli zəfəri ilə fəxr edirik.

Azərbaycanın əzəli torpaqları olan Qarabağın və İslam dünyasının mədəniyyət beiyi Şuşanın işğaldan azad olunması münasibatılı bir daha Zati-alinizini və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik. Bu, öz torpaqlarına, milli-dini döyərlərinə, ümumislam irlsinə sahib çıxan müzaffər xalqın Uca Allahın xeyr-duası ilə, rəşadətli Ordusunun güclümlə arxalanaraq tarixi adətli bərpa etməsidir.

Zati-aliləri, haqq işi uğrunda – dövlətin ərazi bütövlüyünün bərpasında Ali Baş Komandan olaraq qazandığınız qələbələr dünyada beynəlxalq hüququn təmininə xidmət edən nümunəvi tarixi missiyadır. Bu qələbənin əldə edilməsində şəhid olmuş qəhrəman Azərbaycan oğullarına Uca Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayıraq. Za-

tı-aliniza Azərbaycan xalqı və dövləti namə fəaliyyətinizdə, ərazi bütövlüyünün bərpası istiqamətində yeni zəfər və qələbələr, dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizə Allah-Tealadan uğurlar diləyirik.

Uca Yaradan hər zaman yardımınız olsun, Öz Lütif və Mərhəmətinə hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərətsin! Amin.

Dərin hörmətlə,

2020-ci il noyabrın 10-da keçirilmiş "Müasir dünyanın problemləri: nifrətə çağrış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı tacavüzü" mövzusunda onlaysın Beynəlxalq Konfransın iştirakçıları:

**Şeyxüislam Allahşükür Paşazadə –  
Qafqaz Müsəlmanları İdarəsinin sədri  
Mərgüb Səlim Bat – İslam Əməkdaşlığı Təşkilatının (İƏT)  
Baş katibi Y.Ə.Əli-Useyminin xüsusi nümayəndəsi  
Ali Erbaş – Türkiyə Cümhuriyyətinin Diyanət İsləmləri Başçəqanı  
Əbuzər İbrahim İbrahim Torkaman – İran İslam Respublikasının  
Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri  
Əli Muhyiddin Əl-Qaradağı – Beynəlxalq İslam Üləmələri  
Birliyinin Baş katibi**

**Mübariz Qurbanlı –Dini Qurumlarla İş üzrə  
Dövlət Komitəsinin sədri  
Əl-Seyyid Mahmud Əl-Şərif – Misir Ərab Respublikası Parlamenti sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri  
Salim Əl-Malik – İƏT-in İslam Aləmi Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru  
Usmanxon Alimov – Özbəkistan Müsəlmanları İdarəsinin sədri, Müfti  
Məhəmməd Qasem Həlimi – Öfqəstan İslam Respublikasının Hacc, İrsad və Vəqflar naziri  
Halit Eren – İƏT-in İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) Baş direktoru**

**Şeyx Məhəmməd Mənsur Nias – Seneqal Respublikası  
 Prezidentinin Dini işlər üzrə müşaviri  
 Əhməd Təmim – Ukrayna Müsəlmanları Ruhani  
 İdarasının sədri, Müfti  
 Sahibzadə Sultan Əhməd Əli – Pakistan Müsalman  
 İnstitutunun direktoru**  
**Yəhya Pallaviçini – İtaliya Müsəlman İcmasının prezenti,  
 Milan məscidinin imamı  
 Yusuf Abdulrahman Nzibo – Keniya Fatima bint Xalfan  
 Fondunun təsisçi sədri, Nayrobi məscidinin sədri  
 Mustafa Aliş Hacı – Bolqaristannı müftisi  
 Rifat Feyzic – Monteneqronu müftisi**  
**Zoltán Robert Bolek – Macaristan Müsəlman İcmasının sədri  
 Əzziz Əl-Kobaiti İdrisi – Mərakeş Sufi və Estetik Araşdırma-  
 lar üzrə Beynaxalq Akademik Mərkəzinin prezidenti  
 Altay Abibullayev – Nurlar Sultan Nazarbayev adına Dinişlərəsi  
 və Mədəniyyətlərlərəsi Dialoqun İnkışafı  
 Mərkəzinin idarə Heyətinin sədri  
 Xamis Səid Mataka – Tanzaniya Milli Müsəlman  
 Şurasının sadri  
 Maksatbek Toktomuşev – Qırğızistan Müsəlmanları  
 İdarasının sədri, Müfti  
 Sahib Məmmədov – QMİ-nin Naxçıvan bölgəsi üzrə qazisi  
 Bünyamin Cil – QMİ-nin Türkiyədəki  
 səlahiyətli nümayəndəsi  
 Əli Əliyev – QMİ-nin Gürcüstandakı  
 səlahiyətli nümayəndəsi  
 Şaqabidin Kerimov – QMİ-nin Şimali Qafqaz və Dağıstanda  
 səlahiyətli nümayəndəsi  
 Şamil Rəsulov – QMİ-nin İran İsləm Respublikasındakı  
 səlahiyətli nümayəndəsi  
 Seymour Nəsirov – Misirdəki Azərbaycan Diaspora  
 Təşkilatları Birliyinin sədri**

<https://president.az/articles/46042>

## AZƏRBAYCANDA YAŞAYAN XALQLARIN NÜMAYƏNDƏLƏRİNĐƏN

10 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham  
 Əliyevə

Möhtərəm cənab Prezident,

Biz – Azərbaycanda yaşayan xalqların nümayəndələri Sizin və  
 rəşadətli Ordumuzun misilsiz şücaati sayəsində vətənimiz Azərbaycan  
 ın ayrılmaz hissəsi olan Qarabağın mənfur düşmən işgalindən azad  
 edilməsi münasibətə ürkəndən təbrik edir, yorulmaz fəaliyyətinizdə  
 Sizi yeni-yeni uğurlar arzulayınq. Məhz Sizin komandanlığınız altın  
 da şəhər Ordumuzun erməni işgalçuları üzərində qazandığı zəfərlər hər  
 birimizdə qürur, iftixar hissələri yaradır. İşgal altında olan arazilərimi  
 zin erməni faşistlərinən təmizlənməsi uğrunda aparılan mübarizə bir  
 daha sübut etdi ki, Azərbaycan xalqı özünün etnik, dini müxtəlifliyinə  
 baxmayaq, vahid, yenilməz və bölünməzdür. Məkrli düşmənin və  
 onun ələtlərinin illər boyu apardıqları pozuculuq fəaliyyəti, toxribat  
 cəhdləri nəinki tamamilə iflasa uğradı, eyni zamanda, Vətən mühari-  
 bəsi bizim əbədi və sarsılmaz qardaşlıq tellərimiz daha da möhkəm-  
 ləndirdi. Azərbaycan xalqlarının bütün nümayəndələri Azərbaycanın  
 ərazi bütövülüyü uğrunda mübarizəda böyük fədakarlıq, vətənpərvərlik  
 nümunəsi göstərdilər. Biz Azərbaycan əsgərlərini və şəhidlərimizi et-  
 nik və ya dini kimliklərinə görə ayırmıq, onların hər biri bizim fəxri-  
 miz, övladlarımız, bütün Azərbaycan xalqının uğullarıdır.

Vətən mühərbişinin həyacan, lakin böyük ümid dolu dövründə  
 elə gün olmadı ki, ölkənin fərqli inanc yerlərində, müxtəlif dillərdə  
 qəhrəman Azərbaycan Ordusuna, mütəsir Azərbaycan tarixinin yeni  
 qalılıqçıyıq sohifəsini yazmış Müzəffər Ali Baş Komandanımız dualar  
 edilməsin, Vətən torpaqlarının erməni işgalçularından azad olunmasında  
 fədakarlıq göstərən əsgər və zabitlərimizə Uca Rəbbimizdən can-  
 sağlığı, qələbə müjdəsi arzuları dilə gətirilməsin. Misilsiz tarixi Qələ-

bəmizin əldə olunmasında Sizin müdrik dövlət başçısı, qətiyyətli sər-kərdə və Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev məktəbinin layiqli davamçısı kimi misilsiz xidmətlərinizi və nailiyyətlərinizi yüksək dəyərləndirir, 30 illik intizardan sonra bizi qə-ləba sevincinə yaşıdatığınızda görə Azərbaycanda yaşayan bütün xalqlar adından dorin minnətdarlığını bildiririk.

Möhtəşəm cənab Prezident, Sizi bir daha əmin edirik ki, Azərbaycan Respublikasının ərazisində yaşayan xalqlar həm doğma Vətə-nimizin müdafiəsində, milli dövlətçiliyinizdən daha da inkişaf etməsin-də, ərazi bütövlüyümüzün qorunmasına, həm də dinc quruculuq işlə-rində Sizin fəaliyyətinizi bundan sonra da daim dəstəkləyəcək və yanı-nızda olacaqlar. Sizinlə fəxr edirik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

**Kamal Abdullayev – Bakı Beynəlxalq Multikulturalizm  
Mərkəzinin Himayəçilik Şurasının sədri**

**Rəvan Həsənov – Bakı Beynəlxalq Multikulturalizm  
Mərkəzinin icraçı direktoru**

**İmamverdi Həmidov – Azərbaycanda taliş icmasının  
ağsaqqahı**

**Əhmədə Həpo – Azərbaycanda kürd icmasının ağsaqqahı**

**İmran Rzayev – "Samur" Ləzgi Mərkəzinin sədri**

**Məhəmməd Nooyev – Azərbaycan-Avar İctimai  
Birliyinin sədri**

**Mikhail Zabelin – Azərbaycanda Rus İcmasının sədri,  
Milli Məclisin deputati**

**Elman Əhmədov – "Azəri" Tat Mədəniyyət  
Mərkəzi İctimai Birliyinin sədri**

**Milix Yevdayev – Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri**

**Robert Mobili – Alban-Udi Xristian Dini İcmasının sədri**

**Aleksandr Şarovski – Avropa Yəhudilərinin  
Bakı Dini İcmasının sədri**

**Rafiq Abdullayev – "Buduq" Xeyriyyə Cəmiyyətinin sədri**

**Gülcan Miəsautova – "Tuqan tel" Tatar Mədəniyyəti  
Cəmiyyətinin sədri**

**İsmayıll Rəhimov – Azərbaycanda Yaşayan Axisxa  
Türklərinin "Vətən" İctimai Birliyinin sədri**

**Sevinc Bulacova – Azərbaycanda ingiloy icmasının rəhbəri**

**Rafael Qvaladze – Azərbaycanda yaşayan gürcü icmasının sədri**

Azərbaycan Respublikası, Bakı şəhəri.

<https://president.az/articles/46070>

## **QIRGIZISTAN ŞAIRLƏRİ OMOR SULTANOV, AİDA EGEMVERDİYEVƏ VƏ ALTINAY TEMIROVADAN**

*10 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Biz – Qırğızistanın Xalq şairi Omor Sultanov, şairələr Aida Egemverdiyeva və Altıñay Temirova Azərbaycan dövləti və xalqı ilə həmçən olduğumuzu bildirir, Sizin ədalətli mövqeyinizi səmimi qalb-dən dəstəkləyirik.

Azərbaycan və Qırğızistan qədim tarixi bağları, eyni kökləri, ənənələri və mədəniyyəti olan qardaş ölkələrdir. Bunun sayəsində bizim çoxillik əməkdaşlığımız uğurla inkişaf edir. Xüsusən də mədəniyyət sahəsindəki əlaqələrimizdə ədəbiyyat əhəmiyyətli rol oynayır.

Bu baxımdan qeyd etmək lazımdır ki, bütün Azərbaycan xalqına "Manas" dastanı yaxşı tanışdır. Azərbaycanda dahi Qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığını yüksək dəyərləndirirlər, onun əsərləri çox populyardır. Öz növbəsində Qırğızistanda da klassik və müasir Azərbaycan ədəbiyyatının gözəl nümunələri eyni maraqla öyrənilir.

Biz Azərbaycan Respublikasının Qırğız Respublikasındaki səfirliliyi ilə six əməkdaşlıq edirik və bir sira birgə tədbirlər keçiririk.

Həmçinin Azərbaycan yazıçılarının əsərlərini qırğız dilinə tərcümə edərək, Qırğızistan oxucularını Azərbaycanın zəngin mədəniyyəti və adəbiyyatı ilə tanış etmişik. Qırğız xalqı beynəlxalq arenada yüksək nüfuz sahibi olan qardaş Azərbaycanın nəqliyyatlarını hər zaman sevincə qarşılıyor. Biz, həmçinin Sizin xalqınızın uzun illərdən bəri tarixi ədaləti və öz ərazi bütövlüyünü bərpa etməklə bağlı ürk ağrısını yaxşı anlaysınq. Azərbaycan xalqının dərdi bizim dərdimizdir.

Bu günlərdə Azərbaycan Ordusu bütün dünyaya əsl vətənpərvərlik, cəsarət və peşəkarlıq nümunəsi göstərir. Ümid edirik ki, tezliklə

Azərbaycanın işgal edilmiş bütün əraziləri qaytarılacaq, erməni tərafı etiraf edəcək ki, Qarabağ Azərbaycandır!

Mühəribə həmişə xalqa böyük itkilər, bələlər gətirir, xüsusən, əgər düşmən mühəribə aparmağın bəşər tarixi boyunca formalasılmış çoxillik qaydalarını pozursa. Belə qaydaların ən başlıcası dinc əhalini qırımaqdır.

Hərbi əməliyyatlardan kənar bölgələrdə – Bərdə, Gəncə, Tərtər, Ağcabədi, Mingəçevir kimi şəhərlərdə yaşayış dinc əhalinin raket atışına tutulması, uşaqlara, analara aman verilməməsi planlaşdırılmış mühəribə cinayətindən başqa bir şey deyildir. Biz bu faciənin günahkarlarını pişləyirik və Sizinlə bərabər kədərlənirik.

Cox hörmətli Prezident, Sizə möhkəm cansağlığı, haqq işinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə daimi sülh, əmin-amanlıq və firavaniqliq arzulayıraq.

Dərin hörmətlə,

**Qırğızistanın Xalq şairi Omor Sultanov,  
Şairələr: Aida Egemverdiyeva və Altıñay Temirova**

<https://president.az/articles/46071>

## AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN PREZİDENTİ SAHİL QASIMOVdan

11 noyabr 2020-ci il

Möhtərəm cənab Prezident,

Müzəffər Ali Baş Komandan,

Sizin komandanlığınızla rəşadətli Ordumuz tərəfindən tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərinin 28 illik Ermənistan işğalından azad edilməsi xəbəri Avropada Avropa Azərbaycanlıları Konqresinin ətrafında six birləşən Azərbaycan diaspor təşkilatlarının böyük sevincinə səbəb oldu.

Sentyabrın 27-də Ermənistanın atəşkəs razılaşmasını pozaraq, gənişmiy়aslı hərbi əməliyyatlarda başlamasından dərhal sonra Sizin əmrinizlə şanlı Azərbaycan Ordusunun əks-hükum əməliyyatlarına başlayaraq işğaldə olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıllı şəhərlərini və 200-dən çox kəndlərimizi qısa müddətdə işğaldan azad etdi.

Möhtərəm cənab Prezident,

Sizin dediyiniz “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımcıq olar” ifadəsi vətənpərvərlik harayına çevirilmişdi. Şuşa Azərbaycanın incisidir, madəniyyət və musiqi beşiyidir. Şuşa, heç şübhəsiz, işğaldan azad edilmiş idi. Bu böyük işi Sizin komandanlığınızla müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə Siz son qoydunuz. Xalqımızın 30 ilə yaxındır həsrində olduğu Şuşa şəhəri artıq düşməndən geri alımb. Şəhidlərimizin qanı yerda qalmadı! Şəhidlərimizin ruhu şaddır!

Möhtərəm Ali Baş Komandan,

Sizin adınız bu qolsəbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb.

İşğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyiniz dəyanət, qətiy-

yət və səbra görə Avropa Azərbaycanlıları Konqresi adından Sizi və şanlı Ordumuzu ürəkdən təbrik edirik.

Biz, Avropada yaşayan azərbaycanlılar Vətən üçün qəti sözünü deməyə çəkincəməyən rəhbərimizin olması ilə fəxr edirik. Sizi dəstəkləyirik, Sizin yanınızdayıq və hər bir əmrinizi gözləyirik. İşimiz haqqdır, qaləbə bizimlərdir.

Hörmətlə,

**SAHİL QASIMOV**  
**Avropa Azərbaycanlıları Konqresinin prezidenti**  
**Belçika Krallığı, Brüssel şəhəri.**

<https://president.az/articles/46119>

**AMERİKA-AZƏRBAYCAN QARABAĞ ATLARININ  
XİLASI BİRLİYİNİN SƏDRİ SAMİR NOVRUZOVDAN**

*11 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham  
Əliyevə

Əziz Ali Baş Komandan, möhtərəm Prezident,  
Şuşamız mübarək olsun! Dövlət Bayraqı Gününüz mübarək ol-  
sun! Biz, bütün dünya azərbaycanlıları Şuşanın işğaldən azad olunma-  
sı xəbərini Sizdən eşitməyi həsrətlə gözləyirdik. Bu illər ərzində biz  
bir millət kimi mənəvi ixtirablar içinde yaşamışq. Amma Siz Ali Baş  
Komandan kimi bütün Azərbaycan xalqını bu əzab-əziyyətdən azad  
etdiniz. Həsrətinin çəkdiyimiz Şuşanı qayıtdınız. Siz bununla bir mil-  
lət kimi bizim başımızı ucaltdınız.

Biz, Amerika Birleşmiş Ştatlarında və bütün dünyada yaşayan  
azərbaycanlıları Sizinlə faxi edirik və hər vaxt Sizinlə qurur duyacaqı.  
Biz səbut etdik ki, Azərbaycan xalqı səbirli, ağıllı, dövlətini, torpağını  
və namusunu qorumağı bacaran millətdir.

Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan əsgəri! Şuşa bi-  
zimdir!

Qarabağ Azərbaycandır !

Hörmətlə,

**NOVRUZOV SAMİR ORUCƏLİ OĞLU**  
**Amerika-Azərbaycan Qarabağ Atlarının**

**Xilası Birliyinin sədrı**

Amerika Birleşmiş Ştatları, Texas şəhəti, Hyouston şəhəri.

<https://president.az/articles/46130>

**“ÜMUMDÜNYA TÜRK XALQLARI ASSAMBLEYASI”  
BEYNƏLXALQ TƏŞKİLATININ PREZİDENTİ  
YERMENTAY SULTANMURATDAN**

*11 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham  
Əliyevə

Əziz qardaşımız İlham Heydər oğlu!

Əziz azərbaycanlı qardaşlarımız!

Sizin hər birinizi erməni təcavüzkarlara qarşı apardığınız Vətən  
mühərribəsində möhtəşəm qələbə münasibatlı tabrik edirik!

Bu qələbə Azərbaycan millətinin, türk ruhunun daha da möhkəm-  
lənməsində olduqca şəhəmiyyətli mərhələdir. Bu zəfəriniz bizim ümumi  
tariximizdə müüm və əlamətdar hadisə kimi layiqli yer tutacaq.

Arzu edirik ki, bu qələbənin nəticələrini uğurla möhkəmləndirə-  
siniz və orası bütövlüyünü bərpa etmiş Azərbaycan gündən-güna daha  
da çıçəklənən bir ölkəyə çevrilisin.

Hörmətlə,

**YERMENTAY SULTANMURAT, akademik**  
**“Ümumdünya Türk Xalqları Assambleyası”**  
**Beynəlxalq Təşkilatının prezidenti**  
**Qazaxistan Respublikası.**

<https://president.az/articles/46131>

## **QIRGIZISTAN MİLLİ YAZIÇILAR BİRLİYİNİN SƏDRİ NURLAN KALIBEKOV'DAN**

*11 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cox hörmətli İlham Heydər oğlu,

İcazə verin, qırğız yazıçıları adından Siza ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində aktiv qarşıqliq faaliyyətinə görə dərin minnətdarlıqları bildirim. Siz qardaş Azərbaycan xalqının dahi lideri, adı dünən tarixinə qızıl hərflərlə həkk edilmiş Heydər Əliyevin layiqli davamçısınız.

Cənubi məhəz Heydər Əliyev türk xalqlarının və dövlətlərinin hərtərəfli əməkdaşlığının inkişafı üçün böyük səy göstərmiş, Qırğızistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması işində əvəzsiz rol oynamışdır. Heydər Əliyevin "Manas" dastanın bizin ümumi dilimizdə yazılımışdır" müdrik kələmli bu gün də azərbaycanlıların və qırğızların dilində səbərdir. Bu kələm bizim qardaş ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi və genişlənməsi üçün güclü təkan olmuşdur.

Azərbaycanı modernləşdirmək, xalqını öz ətrafında birləşdirmək, dövlətinizi inkişaf səviyyəsinə yüksəltmək kimi tarixi missiya Sizin üzərinə düşmüşdür. Bu gün heç kəs inkar edə bilməz ki, Siz son dərəcə çətin olan bu missiyanın öhdəsindən layiqinçə gəldiniz və beynəlxalq arenada böyük nüfuza sahib, inkişaf etmiş dövlət yaratmağa nail oldunuz.

Biz inanırıq ki, mərhum atanız bu gün Sizin tarixi ədaləti bərpə etmək və işgal olunmuş torpaqları azad etmək işindəki uğurlarınızla fəxr edərdi.

Bələ bir gözəl deyim var: "Mehriban qardaşlıq hər cür var-dövlətdən daha qiyməliidir". Qırğız xalqı da hər cəhətdən ona çox yaxın olan Azərbaycanla bütün sahələrdə dostluq tellərini yüksək dəyərlən-

dirir. Qardaş ölkənin növbəti dəfə ağır sınaqlardan keçdiyi bu günlərdə bizim dualarımız, manavı dəstəyimiz Sizinlə olmuşdur. Bizim günümüz möhkəm birliyimizdədir.

Qırğız yazıçıları Azərbaycanın Qırğızistandakı səfirliliyi ilə six əlaqa saxlayırlar. Biz Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının ölkəmizdə tanıdlaması üçün çoxsaylı birgə tədbirlər keçiririk.

2019-cu ildə ölkələrimizin yazıçılar birlilikləri arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində "Qarabağ hekayələri" toplusu qırğız dilinə tərcümə edilmişdir. Beləliklə, bizim ədəbi əlaqələrimiz sayəsində daimi mədəni mübadilə həyatə keçirilir. Azərbaycanlılar üçün Qarabağın necə böyük önmə kəsb etdiyi, onun gözəllikləri barədə artıq qırğız dilinin dasıçıları da məlumatlanmış oldular.

Haqq kimin tərəfindədirsa, o güclüdür! Biz qətiyyən şübhə etmir ki, ədalətsizlikdən və tacavüzkarlıqdan zərər çəkmis ləyqətli xalqımız qələbə qazanacaq.

Hərbi əməliyyatlar zonasından 10 kilometrlərlə uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Ağcabədi şəhərlərində dinc əhalinin amansızcasına atəş tutulmasına heç cür bərəat qazandırıla bilməz. Mülki əhali arasında 92 nəfarin həlak olması və 405 günahsız vətəndaşın yaralanması bizi çox sarsıldı. Bu cinayətlərə dünya ictimaiyyətinin susmaması üçün hələ nə qədər insan həlak olmalı və zərər çəkməlidir?! Biz bu terrorizmi qətiyyətlə pişləyir və təqsirkarların layiqinə cəzalanmasını tələb edirik.

Cox hörmətli cənab Prezident, bu il beynəlxalq hadisələrlə çox zəngin olmuşdur. Ümid edirik ki, bu il Azərbaycan tarixinə Dağlıq Qarabağ münaqişesinin öz həllini tapdığı və hər bir azərbaycanının qolbinin bir hissəsi olan, bütün yaralardan daha agrılı olan torpaq həsratının, əcdadlarımızın müqaddəs torpaqlarının qayıtdığı il olacaqdır.

Sizə və Sizin qüdrəti xalqınıza böyük daxili güc arzuluyıq. Yaxınlarını itirmiş bütün ailələr dərin hüznə başsağlığı veririk.

Dərin hörmətlə,

**NURLAN KALIBEKOV**  
**Qırğızistan Milli Yazıçılar Birliyinin sədri**

<https://president.az/articles/46150>

**BAKİ VƏ AZƏRBAYCAN YEPARXİYASININ  
ARXIYEPİSKOPU ALEKSANDR İŞEİN DƏN**

*11 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Ali həzrətləri, çox hörmətli cənab Prezident,  
İcazə verin, Sizi işğal olunmuş torpaqların azad edilməsində Azərbaycan Ordusunun qazandığı zəfərlər və Qarabağın ürəyi qədim Şuşa şəhərinin işğaldan qurtarılması münasibətlə təbrik edim.

Burada yaşadığım uzun illər ərzində Azərbaycan mənim ikinci Vətənim olub. Mən həmişə öz qüvvəm və imkanlarım daxilində çalışmışam ki, dünya ictimaiyyəti Azərbaycanı əsas prioritetlərin qarşılıqlı anlaşma və qarşılıqlı hörmət olduğu, "multikulturalizmin Azərbaycan modeli"nin isə ölkənin daxili və xarici siyasetinin başlıca istiqamətlərindən biri səviyyəsində qaldırıldığı dövlət kimi tanınsın.

Məruz qaldığım çətin hayat sınağının öhdəsindən gəlməyimdə göstərdiyiniz qayğı və dəstəyinizi görə Sizə dərin minnətdarlığını bildirirəm.

Möhtərem cənab Prezident, Uca Tanrıının öz lütfünü Sizin, yanlarınızın və bütün Azərbaycanın üzərində əskik etməməsini diləyirəm.

Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

**ALEKSANDR İŞEİN**

**Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu**  
**Azərbaycan Respublikası, Bakı şəhəri.**

<https://president.az/articles/46157>

**İNQUSETİYA RESPUBLİKASININ SABIQ PREZİDENTİ  
RUSLAN AUŞEV DƏN**

*11 noyabr 2020-ci il*

Hörmətli İlham Heydər oğlu,  
Sizi Dağılıq Qarabağ münaqişəsi üzrə sülh razılaşmasının imzalanması münasibətlə ürkəndən təbrik edirəm.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycanın çoxmilətli xalqının rifahı namına qarşınızda duran vəzifələrin həyata keçirilməsində uğurlar, əmin-amanlıq, səadət və rifah arzulayıram.

Dərin hörmətlə,

**RUSLAN AUŞEV**  
**İnquşetiya Respublikasının sabiq Prezidenti**

<https://president.az/articles/46162>

**ALBANIYANIN SABIQ PREZİDENTİ VƏ  
BAŞ NAZRİ SALİ BERİŞADAN**

*11 noyabr 2020-ci il*

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyinizlə Şuşa şəhərinin və ölkənin işgal altında olan digər ərazilərinin azad edilməsi ilə bağlı ordunuzun və dövlətinizin əldə etdiyi nailiyyətlər münasibətilə Sizi səmimi qəlbən təbrik edirəm.

Sizi, həmçinin imzaladığınız bəyanat münasibətilə təbrik edirəm.

Ölkənin dostu və Albaniyanın sabiq Baş naziri olaraq, müasir dövrümüzün ən böyük layihələrindən biri olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi vasitəsilə Sizinlə six əməkdaşlıq edən biri kimi, man Sizin rəhbərliyinizlə Ordunuzun ölkənin işgal olunmuş ərazilərini azad etmək istiqamətindəki uğurlu nailiyyətlərini böyük maraqla izləmişəm. Mən qəti əminəm ki, qalan əraziləriniz də Sizin rəhbərliyinizlə işğalçılardan azad ediləcək və Azərbaycan regionda sülhün, sabitliyin və tərəqqinin əsas dayağı olacaqdır.

Ən səmimi hörmət və arzularla,

**SALİ BERİŞA**  
**Albaniyanın sabiq Prezidenti və Baş Naziri**

<https://president.az/articles/46163>

**QAZAXİSTANIN XALQ YAZIÇISI  
OLJAS SÜLEYMENOVdan**

*11 noyabr 2020-ci il*

Əziz İlham Heydər oğlu,

Əziz Mehriban xanım,

Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqını çıxan gözlənilən Qəlebə münasibətilə səmimi qəlbən təbrik edirəm.  
Azərbaycanla fəxr edirəm.

Həmişə Sizin,

**OLJAS SÜLEYMENOV**  
**Qazaxıstanın Xalq yazıçısı**

<https://president.az/articles/46164>

**RUSİYA FEDERASIYASI FEDERAL MƏCLİSİNİN  
FEDERASIYA ŞURASI SƏDRİNİN MÜAVİNİ  
İLYAS UMAXANOVDAN**

12 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu,

Döytüş əməliyyatlarının dayandırılması, Rusiya, Azərbaycan və Ermənistən arasında əldə edilmiş razılaşmalarla əlaqədar Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Bu razılaşmalar Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək, regiona çoxdan gözlənilən sülh gətirəcək. Uzun müddət davam etmiş bu münəaqişənin nizamlanmasında Sizin göstərdiyiniz mərdlik, müdrikkilik, əzm və təmkinə ancaq qibta etmək olar. Beləliklə, köçkünlərin dinc qurucu əməkələ məşğul olmaq üçün öz doğma evlərinə qayıtmalarına yol açılır. Siz dahi atanızın vəsiyyəti ni hayata keçirdiniz.

Əminəm ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da ənənəvi dostluq və qarşılıqlı anlaşma ruhunda inkişaf edəcək.

Sizə səmimi qəlbən məhkəm cansağlığı, firavanlıq və ugurlar, Azərbaycan vətəndaşlarına sülh və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

**İLYAS UMAXANOV**  
**Rusiya Federasiyası Federal Məclisinin**  
**Federasiya Şurası sədrinin müavini**

<https://president.az/articles/46284>

**"TEKFEN İNŞAAT" ŞİRKƏTİNİN İDARƏ HEYƏTİNİN  
SƏDRİ LEVENT KAFKAZLIDAN**

12 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,  
Qarabag – Vətən mühərribsində qazanılan möhtəşəm qələbə münasibəti, sevinc və həyəcan dolu böyük faxarət və qürur hissi ilə Sizə ən səmimi tabriklərimizi və ən xoş arzularımızı çatdırmaq istərdik.

Zati-aliləri, Siz Azərbaycanın yeni tarixini qızıl hərflərə yazdırınız. Bu şanlı zəfər Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin müdrik, uzaqgörən siyasetiniz, böyük zəhmətiniz, əzminlikləriniz və qətiyyətiniz sayısında əldə edildi.

Ermənistən torəfdən işgal edilmiş Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət, onların kadərları ailələrinə, başda Zati-aliləri cənab Ali Baş Komandan olmaqla, Azərbaycan xalqına və Azərbaycan Ordusuna dərin hüznələ başsağlığıımızı çatdırır, yaralananlara şəfa və tezliklə sağalmalarını dilayirik.

Bu tarixi bir gündə başda Müzəffər Ali Baş Komandan olmaqla, dost və qardaş Azərbaycan xalqını bir daha təbrik edir, daim sülh və əmin-amanlıq arzulayınp.

Hörmətlə,

**LEVENT KAFKAZLI**  
**"Tekfen İnşaat" şirkətinin İdarə Heyətinin sədrı**  
Türkiyə Respublikası, İstanbul şəhəri.

<https://president.az/articles/46290>

**"TEKFEN HOLDİNQ" ŞİRKƏTLƏR QRUPUNUN  
İDARƏ HEYƏTİNİN SƏDRİ MURAT GİGİNDƏN**

12 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Otuz ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarının azadlığı qovuşacağı günü böyük səbirsizlikle gözləyirdik. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azadlığı uğrunda sent-yabrin 27-də başlayış Vətən müharibəsinin Sizin, cənab Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işgalçı Ermənistan üzərində qələbəsi ilə nəticələnəcəyinə inamımız tam idi.

Cox çəkmədən Sizdən, möhtərəm cənab Prezident, böyük qələbə xəborını aldıq. Vətən müharibəsində Qələbə münasibəti əsasında Siz olmaqla, şanlı Azərbaycan Ordusunu, dost və qardaş Azərbaycan xalqını TEKFEN şirkəti adından və şəxşən öz adımdan iftixarla dolu sevinc hissi ilə təbrik edirəm.

Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralanınlara şəfa diləyirik.

Azərbaycan Respublikasının daha böyük gələcəyi, dost və qardaş Azərbaycanın daha firavan həyatı naminə Zati-alinizə yüksək nailiyətlər arzuluyırıq.

Dərin hörmət və ehtiramla,

**MURAT GİGİN**

**"Tekfen Holding" şirkətlər qrupunun idarə Heyətinin sədrini**  
Türkiyə Respublikası, İstanbul şəhəri.

<https://president.az/articles/46288>

**DÖVLƏTLƏRARASI AVİASIYA ŞURASININ  
PREZİDENTİ, DÖVLƏTLƏRARASI AVİASIYA  
KOMİTƏSİNİN SƏDRİ TATYANA ANODİNADAN**

12 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

İcaza verin, Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını böyük tarixi hadisə münasibətilə səmimi-qəlbdən təbrik edim.

Cənab Prezident, bu hadisə Sizin ardıcıl surətdə yürütdüyünüz müdrik siyasetin nütcəsidir. Bu siyaset Azərbaycan xalqının çoxillik məqsədində çatmasına, Azərbaycan Respublikasının ədalət, beynəlxalq normalara və beynəlxalq hüququn prinsiplərinə sadıqlılığını möhkəmlətməyə imkan verib.

Şəksizdir ki, bu qələbə regiondakı bütün dövlətlərin və qonşu ölkələrin rifahına və sülh maraqlarına xidmət edəcək.

Bu tarixi məqamda dahi Heydər Əliyevi xatırlamaya bilmərəm. Azərbaycan xalqı və biz hamımız onun xatirəsini daim əziz tuturuq.

Hörmətli cənab Prezident və Ali Baş Komandan, bu tarixi dövrədə Siz tarixə düşdünüz və Sizin ətrafinizdə six birleşmiş Azərbaycan xalqı üçün həqiqətən böyük qohrəman oldunuz!

Möhtərəm İlham Heydər oğlu, icaza verin, Sizə, sevimli Azərbaycana və onun gözəl, mərd xalqına bir daha səmimi-qəlbdən canşağılığı, firavanlıq, aydın və dinc səma arzu edim!

Dərin hörmətlə, həmişə Sizinlə və Azərbaycan xalqı ilə olan

**TATYANA ANODİNA**  
**Dövlətlərarası Aviasiya Şurasının prezidenti,**  
**Dövlətlərarası Aviasiya Komitəsinin sadri**

<https://president.az/articles/46286>

**ÜMUMDÜNYA İSLAM XEYRİYYƏ TƏŞKİLATI  
ASIYA MÜSƏLMANLARI KOMİTƏSİNİN  
DIREKTORLAR ŞURASININ SABIQ SƏDRİ  
ADİL ABDULLAH ƏL-FƏLAHDAN**

12 noyabr 2020-ci il

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Sizi Allahan adı ilə salamlayıram. Uca Allah Sizi qorusun.

Rəhbərliyiniz altında Azərbaycan Ordusunun işgal edilmiş torpaqları geri qaytarmaq yolunda bir-birinin ardına qazandığı qələbələrin xəbərini böyük sevinc və forah hissi ilə aldıq. Qoləbə xəbərləri haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarları olan hər bir azad insan üçün fəxrdır. Mən də sevinirəm ki, qəlbində Azərbaycan sevgisi olan bir insan kimi bu xoş günlərin şahidiyim.

Mənim Azərbaycana sevgim Birinci Qarabağ müharibəsi illorin-dən başlayıb. Həmin vaxt ermənilər doğma Azərbaycan torpaqlarının 20 faizini işgal etmiş, 1 miliyona qədər insani ata-baba yurdlarından didərgin salmışdırlar. Bəli, mən 30 il bundan əvvəl ermənilərin Azərbaycan xalqına qarşı tövədikləri qatliamın və zülmün şahidi olmuşam. Mən fəxr edirəm ki, Küveyt Dövləti Ümumdünya İslam Xeyriyyə Təşkilatının Asiya Müsəlmənələri Komitəsinin rəhbəri olduğum vaxt 20 ilden çox Azərbaycan xalqının, xüsusən öz vətənlərindən didərgin düşmüs insanların xidmətində dayanmışam. Bu məqamda mən 1996-ci il oktyabr ayının 16-da Asiya Müsəlmənələri Komitəsinin təşəbbüsü və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təşkil olunmuş beynəlxalq konfransı xatırlamaq istəyirəm. Həmin konfrans qəçqinlər və məcburi kökündürənin problemlərinə həsr olunmuşdu. Həmin konfransdan sonra Azərbaycanın haqq mübarizasına xidmət məqsədiilə daxili və xarici arenada böyük xeyriyyə işləri bir-birini əvəzləmişdir.

Cənab Prezident, Allaha sükürlə olsun ki, bu gün Sizin rəhbərliyinizdə Azərbaycan xalqı və Ordusu Qarabağı azad edir və biz bu məsud anları yaşayıraq.

İcaza verin, Sizi, doğma Azərbaycan xalqını, sülh, ədalət istəyən bütün azad xalqları bu parlaq qələbələr münasibətilə təbrik edim.  
Qələbə Azərbaycanlıdır! Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

**Azərbaycanın dostu – ADİL ABDULLAH ƏL-FƏLAH,  
Küveytin vaqfları və dini işlər nazirinin sabiq birinci müavini,  
Küveyt Dövləti Ümumdünya İslam Xeyriyyə Təşkilati Asiya  
Müsəlmənələri Komitəsinin Direktorlar Şurasının sabiq sədr'i  
Küveyt Dövləti, Əl-Küveyt şəhəri.**

<https://president.az/articles/46330>

**İSESİCO-NUN SABIQ BAŞ DİREKTORU,  
NİZAMI GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN  
ÜZVÜ ƏBDÜLƏZİZ BİN OSMAN ƏL-TUVİYƏCRİDƏN**

*12 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Sizi və Azərbaycan xalqını ölkənizin Dağlıq Qarabağ bölgəsinin böyük hissəsinin işğaldan azad olunması, elcə də mühərbiyət son qəyan və 2020-ci il dekabrın əvvəlinə qədər işğal altında olan digər əraziyin azad edilməsini nəzərdə tutan razılaşmanın imzalanması müəsibətlə təbrik etməkdən şərəf hissi duyuram.

Bu qələbə Sizin müdirik rəhbərliyinizlə ordunuzun güclü iradəsi və qəhrəmanlıq ruhu sayasdə əldə olunub.

Ölkənizin sadıq tərəfdarı və səmimi dost olmağımla fəxri edirəm.

Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzində bu münəaqışa ilə bağlı həqiqətlərin təhlili və Ermənistən təcavüzünün pislənilməsi istiqamətində dostumuz və mərkəzin Baş katibi ilə davamlı olaraq əməkdaşlıq edirik.

Biz bu qələbənin əldə olunmasına görə çox xoşbəxtik və regionda sülhün bərqrər olmasını sabırsızlıklı gözləyirik.

Zati-aliləri, Sizə olan dərin hörmət və ehtiramınızı qəbul etməyinizi xahiş edirəm.

**ƏBDÜLƏZİZ BİN OSMAN ƏL-TUVİYƏCRİ  
İSESİCO-nun sabiq Baş direktoru,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

<https://president.az/articles/46354>

**QIRĞIZ RESPUBLİKASININ JOQORKU KENEŞİNİN  
AZƏRBAYCAN-QIRĞIZİSTAN DOSTLUQ QRUPUNUN  
RƏHBƏRİ TAZABEK İKRAMOV DAN**

*12 noyabr 2020-ci il*

Zati-aliləri, hörmətli İlham Heydər oğlu,

İcazə verin, Qırğız Respublikasının Joqorku Keneşinin (parlamətinin) Azərbaycan Respublikası ilə dostluq qrupunun adından və şəxsən öz adımdan Sizinlə səmimi həmrəyliyimizi və Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyimizi bildiririm.

Keçmiş SSRİ xalqları bilirlər ki, arxiv sənədlərinə və tarixi sənədlərə, beynəlxalq hüququn bütün normalarına əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Parlamentlərəsəsi dostluq qrupu Azərbaycanın öz xalqını müdafiə etmək və ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq özü-nümüdafiə hüquqi çərçivəsində bərpə etmək səylərini dəstəkləyir.

Biz tərəfləri 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistən Respublikasının baş naziri Nikol Paşinyan arasında imzalanmış birgə bayatın bütün bəndlərini yerinə yetirməyə çağırırıq.

Biz beynəlxalq ictimaiyyəti uzun illər boyu Ermənistən təcavüzcündən və hücumlarından əziyyət çəkən Azərbaycanın yanında olmağa çağırırıq. Eyni zamanda, mühərbi dəhələk olmuş azərbaycanlı qardaşlarımızın ruhuna dua edir, yaralananlara şəfa diləyirik.

Dərin hörmətlə,

**TAZABEK İKRAMOV  
Qırğız Respublikasının Joqorku Keneşinin  
Azərbaycan-Qırğızistən dostluq qrupunun rəhbəri**

<https://president.az/articles/46380>

## **BEYNƏLXALQ TÜRK AKADEMİYASININ PREZİDENTİ DARXAN KİDIRƏLİDƏN**

*12 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

İcaza verin, Sizi böyük Qələbə münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxşən öz adımdan səmimi-qələbdən təbrik edim.

Bu böyük Qələbə Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalasdırıldıınız xarici siyaset və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin möhsuludur.

Möhətoran cənab Prezident, Siz əvəzsiz faaliyyətiniz, böyük qütiyyətinizlə yalnız müqəddəs torpaqları düşmən tapdağından qurtardıiniz, haqsızlıqların, ikili standartların hökm sürdürüyü dünyada həqiqəti, ədaləti bərpa etdiniz.

Səyənzida qardaş Azərbaycan xalqı tarixinin ən böyük zəfərlərindən birinə şahidlilik etmiş oldu. Siz bütün türk xalqlarının qəlbərinin fətəhi oldunuz, tariximizə qalib Prezident kimi düşdünüz. Türk dünyası üçün xidmətlərinizi xalqlarımız heç zaman unutmayacaq.

Zati-aliləri, hörmətli cənab Prezident, Ali Baş Komandan, bir daha Sizi, qardaş Azərbaycan xalqını, rəşadotlu Azərbaycan Ordusunun şəxsi heyətini və zabitlərini bu əlamətdar gün, tarixi zəfer münasibətilə təbrik edir, böyük ehtiramımı çatdırmaqdan şərəf duyduğumu bildirirəm.

Qardaş Azərbaycanın Dövlət Bayrağı hər yerdə daim yüksəklərə dağalansın!

Dərin hörmətlə,

**DARXAN KİDIRƏLİ**  
**Beynəlxalq Türk Akademiyasının prezidenti**  
Qazaxistan Respublikası, Nur-Sultan şəhəri.

<https://president.az/articles/46392>

## **TÜRKSOY-UN BAŞ KATİBİ DÜSEN KASEİNOVDAN**

*13 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Zati-alinizi və Azərbaycan xalqını tarixi uğur – işgal altındakı torpaqların BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən azad edilməsi və ölkənin suverenliyinin təmin olunması münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) adından və şəxşən öz adımdan ən səmimi duygularımla təbrik edirəm.

Zati-aliləri, Dağlıq Qarabağ bölgəsində noyabrın 10-dan etibarən davamlı atəşkəs elan edilməsi və bütün döyüslərin dayandırılması ilə bağlı Sizin, Ermənistanın baş nazirinin və Rusiya Prezidentinin imzaladığı birgə bayanatı böyük məmənluq hissi ilə qarşılıdıq.

Bu anlaşımda nəticəsində döyüslərin dayandırılması, məcburi köçküni vəziyyətindən düşmüş azərbaycanlı qardaşlarınızın öz torpaqlarına yenidən qayıtması, təqribən 30 il işgal altında olan əzəli Azərbaycan torpaqlarında sülh, əmən-amənlıq və rifahın bərqrər olması ilə tarixi ədalət bərpa edildi.

Zati-alinizin liderliyi ilə qazanılmış bu şəhər Azərbaycan xalqının birlik və həmşayılığını bütün dünyaya nümayiş etdirdi.

İnanıram ki, işgal dövründə dağdilmiş tarixi və mədəni mirası miz tezliklə yenidən əvvəlki vəziyyətinə qaytarılacaq, bütün türk ələminin mədəniyyət və incəsənət xadimlərinin səsləri Şuşadan, Cıdır düzündə dünyaya yayılacaq.

Bu tarixi zəfer münasibətilə Zati-alinizi və Azərbaycan xalqını bir daha təbrik edir, döyüslərdə həlak olan qardaşlarımıza Allahdan rəhmət və yaralılara tezliklə şəfa tapmalarını diləyirəm.

Dərin hörmətlə,

**DÜSEN KASEİNOV**  
**TÜRKSOY-un Baş katibi**

<https://president.az/articles/46443>

**ƏFQANİSTANIN AZƏRBAYCANDAKI SABIQ SƏFİRİ  
MƏHƏMMƏD TAQİ XƏLİLİDƏN**

13 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Sizi və Azərbaycan xalqını torpaqlarınızın 28 illik işğaldan azad edilməsi ilə nticələnən qələbə və döyüşlərin dayandırılmasına dair bayanatın imzalanması münasibatla səmimi qəlbdən təbrik edirəm. Şübhəsiz ki, bu tarixi qələbə regionda ədalətin bərqərar olması baxımdan çox mühüm hadisədir. Əslində, bu şanlı qələbə Sizin qətiyyətli liderliyiniz və peşkar ordunuz sayəsində qazanılıb.

Ölkəniniz ayrılmaz ərazisinin uzun müddət işğal altında qaldığı dövrə Sizin nümayiş etdirdiyiniz səbir və təmkin təqdirəlayıqdır. Əfqanistanın milyonlarla əhalisi adından və şəxsən öz adından rəşadətli Azərbaycan asgarlarına və bu qələbənin əldə olunmasına töhfə veren bütün şəxslərə minnətdarlığımı bildirirəm.

Bu təcavüzün avvalından Sizin yanınızda olan Əfqanistan xalqı Azərbaycanın Dağılıq Qarabağ bölgəsinin işğaldan azad olunmasını Sizinlə birgə qeyd edir.

Razılaşmanın tam icrası və ölkənin işğal atlında olan digər ərazilərin azad edilməsi ilə bağlı xəbərləri səbirsizliklə gözləyirik. Siza və Azərbaycan xalqına ədalətin bərpası istiqamətində fəaliyyətinizdə səmimi qəlbdən davamlı uğurlar arzu edirəm.

Hörmətlə,

**MƏHƏMMƏD TAQİ XƏLİLİ  
Əfqanistanın Azərbaycandakı sabiq səfiri**

<https://president.az/articles/46479>

**QAFQAZ MƏNŞƏLİ DAĞ YƏHUDİLƏRİNİN  
ÜMUMİSRAIL BİRLİYİNİN SƏDRİ,  
DAĞ YƏHUDİLƏRİNİN PARLAMENT LOBBİSİNİN  
BAŞ DİREKTORU PAVEL YELİZAROV'DAN**

13 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Ümumisrail Dağ Yəhudiləri Birliyi adından şəxsən Siza və bütün Azərbaycan xalqına Azərbaycan xalqı və bütün azərbaycanlı həmvətanları üçün böyük Qələbə günü münasibatla səmimi təbriklərimizi bildirirəm.

Tarixi ədalət zəfər çalıdı və Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxdı.

Dağ yəhudiləri və Azərbaycan xalqı müxtəlif dövrlərdə həm sevinci, həm də kədərli günlərdə həmişə bir-birinə qardaş olublar. Biz Azərbaycanın uğurlarına görə çox şadiq.

Dərin hörmət və səmimi təbrikləimlə,

**PAVEL YELİZAROV  
Qafqaz mənşəli Dağ Yəhudilərinin  
Ümumisrail Birliyinin sədrini,  
Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru**

<https://president.az/articles/46480>

**BÖYÜK BRİTANIYA PARLAMENTİNDE  
AZƏRBAYCANLA DOSTLUQ QRUPUNUN SƏDRİ  
BOB BLƏKMƏNDƏN**

13 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi və Azərbaycan xalqını işgal altında olan torpaqlarınızın, xüsusilə də noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mən ölkənizə səfərlərim zamanı məcburi köçkünlərlə görüşlər keçirən bir şəxs kimi Şuşanın azad edilməsinin xalqınız üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirəm. Şuşanın işğaldan azad edilməsinin Azərbaycanın noyabrın 9-da qeyd etdiyi Dövlət Bayrağı Gününa təsadüf etməsi həqiqətən də əlamətdar hadisədir.

Mən tam əminəm ki, Sizin rəhbərliyinizlə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin və incəsənətinin beiyi kimi əvvəlki şöhrətini bərpa edəcək. Biz Böyük Britaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri olaraq tarixi Şuşa şəhərinə səfər etməkdən şərəf hissi duyurdıq.

Biz, həmçinin üçtərəfli razılaşmaya əsasən Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam və qeyd-şərtsiz çıxarılması barədə bəyanatı da ürkədən alqışlayırıq.

Cənab Prezident, müharibənin fəal fazasında təmkin və qətiyyət nümayiş etdirməyiniz hamı tərəfindən yüksək qiymətləndirilir. Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostları olaraq Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində söylə-

rimizi bundan sonra da davam etdirəcəyimizi bir daha bəyan edirik. Biz azərbaycanlı məcburi köçkünlərinin öz doğma yurdlarına qayıda-cağı günü səbirsizliklə gözləyirik.

Hörmətlə,

**BOB BLƏKMƏN  
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü,  
Azərbaycanla dostluq qrupunun sədrı**

<https://president.az/articles/46514>

## AVSTRALİYA AZƏRBAYCAN ASSOSİASIYASININ SƏDRİ MİKAYİL OYTADAN

13 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, cənab Ali Baş Komandan İlham Əliyev.  
Avstraliya Azərbaycan Assosiasiyası tərəfindən Sizi Qarabağımızın işgaldən azad olunması zəfəri münasibətiə ürkədən təbrik edirik. Sizin iradəniz və rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu Ermənistana gücünü göstərdi. Bu gün dünya azərbaycanlıları böyük sevincin içindədirler. Avstraliyadakı soydaşlarımız da bu qələbə sevincini yaşayır və qürur hissi ilə bu tarixi zəfəri qeyd edirlər. İnanırıram bu qələbə cinayətkar Ermənistana böyük bir dərs oldu.

Biz, Avstraliyada yaşayan azərbaycanlılar bundan sonra dünyada başımızı uca tutmalı və azərbaycanlı olaraq daha fərqli qırurlanmalyıq. Fəxrla deyirik ki, bəli, biz azərbaycanlıyız və çirkin niyyətli erməni lobbilərinin, o cümlədən diasporunun terror əməllərinə qarşı çox möhkəm dayanacağıq. Alnumız açıq, daha da güclü şəkildə diaspor faaliyyətlərimizdə Azərbaycan millitinin və dövlətinin manafeyinin müdafiəsi və mühafizəsi uğrunda mübarizə aparacağıq. Bu, bizim milletimizə və dövlətçiliyimizə olan milli borcumuzdur.

Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin.

Sizə və millətimizə eşq olsun!

Dərin hörmətlə,

**MİKAYİL OYTA**  
**Avstraliya Azərbaycan Assosiasiyasının sədr'i**  
Avstraliya, Sidney şəhəri.

<https://president.az/articles/46515>

## BEYNƏLXALQ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRŞİ FONDUNUN PREZİDENTİ GÜNYAY ƏFƏNDİYEVADAN

14 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhətəram cənab Prezident,  
Sizi Beynəlxalq Türk Mədənİyyəti və İrsi Fondu adından böyük, tarixi Qələbə münasibətiə səmimi-qəlbədən təbrik edirik.

Azərbaycanın əzəli torpaqlarının işgalçılardan tömənlənməsi Sizin dövlətə, dövlətçiliyə olan ehtiramınızın, müdrik siyasetinizin, möhkəm və yenilməz iradənizin nəticəsidir.

Sizin söylədiyiniz “Bizim gücümüz birliyimizdədir” fikri Vətənin keçdiyi bu şərəflə, çatın sınaq zamanında Azərbaycan xalqına güc vermiş, onda inam yaratmış, sarsılmış birliyin rəmzi şəhərdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpa edilməsi, orazi bütövülüyünün təmİN olunması naməni yorulmaz fəaliyyətinin bu gün Sizin tərəfinizdən davam etdirilməsi nəticəsində Azərbaycan bütün dünyaya öz ərazi bütövülüyü, öz dəyərlərinə sahib çıxdığını göstərmişdir. İmza atığınız bu tarixi uğur yalnız Azərbaycanın deyil, ümumilikdə bütün Türk Dünyasının böyük tarixi uğurudur.

Əminəm ki, Azərbaycanın işgalçi qüvvələr tərəfindən məhv edilən, təhqir olunan başarı mahiyyətli tarixi, mədəni abidələri, memarlıq və incəsənət nümunələri Sizin rəhbərliyinizlə yenidən öz əsrarəngiz gəzəlliyyini bərpa edəcəkdir. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və bir çox böyük sənətkarların vətəni olan Qarabağ torpağı öz işiqi və gözəl günlərinə qayیدəcəkdir.

Torpaqlarımızın hər qarşısının azad edilməsi uğrunda xüsusi rəşadət göstərən Azərbaycan Ordusuna təşəkkürlərimi bildirir, qorxmadan, cəsarətlə Vətən uğrunda canını qurban verən şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Fürsətdən istifadə edərək, bu möhtəşəm Qələbə münasibətiə Sizi bir daha təbrik edir, Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıraq.

Dərin hörmətlə,

**GÜNYAY ƏFƏNDİYYƏVA  
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduunun prezidenti**

<https://president.az/articles/46653>

**“GEMMS” QRUPUN LAYİHƏ RƏHBƏRİ  
PANOS PROTOPSALTİSDƏN**

*14 noyabr 2020-ci il*

Əziz Prezident Əliyev,

Azərbaycanın tarixində çox əhəmiyyətli qələbə olan Qarabağın işğaldan azad olunması münasibətiə Sizi təbrik edirəm. Bu böyük Qələbə Sizin uzaqgörənlilikiniz, müdrik rəhbərlilikiniz və dəqiq planlarınız, həmçinin cəsarətiniz, qətiyyətiniz və son məqsədə çatmağa olan qatı inamınız sayəsində əldə edilib.

Siz 44 gün ərzində 30 il müddətində əlçatmaz olaraq qalan bir uğura imza atısunız.

Mən bu tarixi hadisə zamanı Azərbaycanda olmaqdan, beləliklə, insanlar arasında artan qırur, coşqu və razılıq hissini şahidlilik etməkdən şəraf duyuram. İndi hamı birləşib və gələcək barədə nikbindir. Sabahə baxarkən Siz artıq işğaldan azad olunan ərazilərin inkişaf etdirilməsi üçün kənd təsərrüfatı, mədəniyyət və turizmdən tutmuş müasir infrastrukturua yarımam etməklə qarşıya yeni hədəflər qoymaraq vətəndaşlarınıza yeni ihanə verirsiniz. Mən Siza işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutduğunuz planları tam reallaşmasını arzu edirəm.

Mən ikinci vətənim hesab etdiyim, 7 möhtəşəm il keçirdiyim Azərbaycanı həmişəlik mənimlə qalacaq gözəl xatırələrlə tərk edirəm. Əmin ola bilərsiniz ki, gələcəkdə də əlaqələrimiz davam edəcək və Sizin sərəncamınızda olacağam.

Bu həqiqətdir ki, dünyada pandemiya da daxil olmaqla, qarşıda ciddi çağırışlar var. Mən tam əminəm ki, Sizin rəhbərlilikinizlə Azərbaycan bu çağırışların öhdəsindən layiqincə gələcək, regionda və daha geniş coğrafiyada yeni paradiqmaları ilə nümunə olacaq və daim rifah içində yaşayacaq.

On böyük hörmətlə,

**PANOS PROTOPSALTİS  
“GEMMS” Qrupun layihə rəhbəri**

<https://president.az/articles/46654>

## **"RUSİYA AZƏRBAYCANLILARININ REGIONLARARASI ASSOSIASİYASI" NİN MƏŞVƏRƏT ŞURASINDAN**

*16 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

2020-ci il 10 noyabr Azərbaycan tarixinə Böyük Qələbə günü kimi daxil oldu. Rusiya Federasiyasının bütün regionlarında yaşayan azərbaycanlılar bu şanlı Qələbəni və əzəli, tarixi Azərbaycan torpaqlarının işgaldən azad olunmasını bayram edirlər.

Bu şanlı Qələbəyə dahi ümummilli liderimiz Heydər Əliyevin laiyqli varisi kimi Sizin müdirik, uzaqgörən siyasetiniz, böyük zəhmətiniz, iradə və qətiyyatınızın sayəsində nail olundu.

Ötən 30 il ərzində münaqişənin sülh yolu ilə nizama salınması üzrə danışqlar prosesində istirak etməyimiz bizim sülh tərəfdarı olduğumuzun əyani sübutudur. Zəbt edilmiş bütün Azərbaycan ərazilərindən işgalçıların dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan 27 il məhəl qoymasıydı. Lakin Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı şanlı və rəsadtən Ordumuza məcbur etdi ki, işğal olunmuş torpaqlarımızı öz qüvvəmizlə, hərbi yolla azad etsin. Sizin komandanlığınız altında Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Dağlıq Qarabağda bitişik bir çox əraziləri, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhərini azad etdi.

"Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası"nın Məşvərət Şurası adından parlaq Qələbəyə görə, həmçinin Azərbaycanın Prezidenti vəzifəsində apardığınız xarici siyasetə görə Sizə səmimi minnətdarlığını bildiririk.

Biz hamımız tarixi Azərbaycan torpaqlarını işgaldən fədakarlıqla azad etmiş igid oğullarımız və şəhidlərimiz qarşısında baş ayırıq. Şə-

hidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaqlar. Biz onların igidiyini heç zaman unutmayacaqıq!

Bu müharibə Azərbaycan xalqının iradasını və öz Ali Baş Komandanı strafında six birləşdiyini nümayiş etdirdi. Tarixi ədalət zəfər çalı və Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdı.

Yaşasın Azərbaycan!

Hörmətlə,

**"Rusiya Azərbaycanlılarının Regionlararası  
Assosiasiyası"nın Məşvərət Şurası:  
Əliyev Ramil Tariyel oğlu – Moskva vilayəti İstra şəhərinin  
Yerli İctimai Təşkilatının sədri  
Kərimov Qasim Xanbala oğlu – Kursk şəhərinin Azərbaycan**

Diasporunun sədri  
Məmmədov Ələddin Nəsib oğlu – Zabaykalsk vilayəti  
"Azərbaycan" Milli-Mədəni Muxtarıyyəti Şurasının sədri  
Bədirov Əziz Məhərrəm oğlu – Çuvaşıya Respublikası  
"Azərbaycan İcması" Regional İctimai Təşkilatının sədri  
Əliyev Cəmil Pəsa oğlu – Krasnodar diyarı "Azərbaycan  
diasporu" Regional İctimai Təşkilatının sədri  
Xankişiyyəv Ərşad Adı oğlu – Cəlyabinsk vilayəti  
"Azərbaycan" İctimai Təşkilatının prezidenti  
Ağamalyev İsa Budaq oğlu – Mari El Respublikası Milli-  
Mədəni İctimai Təşkilatının prezidenti  
İskəndərov Məmməd Hümbət oğlu – "Azərbaycanlılar  
Birliyi" Xabarovsk İctimai Təşkilatı sədrinin müavini  
Məmmədov Məmmədcəməl Allahverdi oğlu – Nijni-  
Novqorod şəhəri "Azərbaycan İcması" Yerli  
İctimai Təşkilatının sədri

Mehdiyev Mehdi İnşallah oğlu – Azərbaycan mədəniyyətinin  
inkişafı üzrə "Ediniystvo – Birlik" Varonej Regional  
Təşkilatının sədri  
Qasımov Tərlan Qasım oğlu – Arxangelsk vilayəti  
Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtarıyyətinin sədri  
Məmmədov Akif – Kabardin-Balkar Respublikası Nalçik  
şəhər "Azəri" Milli-Mədəni Mərkəzinin sədri

Kazimov Əli Əliyeviç – Moskva şəhəri Oçakovo-Matveyevski rayonunun Azərbaycanlıların Milli-Mədəni Muxtarıyyətinin sədri  
Paşayev Naib Barat oğlu – Leningrad vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtarıyyəti (RNKAA LO) sədri  
Musayev Asif Məqomedoviç – Stavropol diyarı, Kislovodsk şəhər “Araz” Azərbaycan Cəmiyyətinin sədri  
Məmmədov Mirzə – Başqırdıstan Respublikası “Azərbaycan diasporu” Regional İctimai Təşkilatının sədri  
Gülməmmədov Murtuz – Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sadri  
Zeynalov Ramiz Yusif oğlu – Primorsk vilayəti Azərbaycan Diasporu “Dostluq” İctimai Təşkilatının sadri  
Əsfandiyev Ramiz Mürsəl oğlu – Kirov vilayəti “Azərbaycan İcması” Regional İctimai Təşkilatının sədri  
Qarayev Samir Nəriman oğlu – Ryazan şəhəri “Azərbaycan Milli-Mədəni Muxtarıyyəti” Yerli İctimai Təşkilatının sadri  
Zeynalov Təhməsib Şəmistan oğlu – Stavropol diyarı Pyatiqorsk şəhəri “Araz” Azərbaycan İcması İctimai Təşkilatının sadri  
Niftaliyev Tofiq Fati oğlu – “Araz” Azərbaycan Milli-Mədəni Cəmiyyəti Amur vilayəti İctimai Təşkilatının sədri  
Əliyev Faiq Zakiroviç – “Smolensk vilayəti Milli Konqresi” Regional İctimai Assosiasiyyası İdarə Heyətinin sadri  
Qasimov Fikrət Şövkət oğlu – Azərbaycanlıların “Družba” Milli-Mədəni Mərkəzi Kemerovo Regional İctimai Təşkilatının sadri  
Həbibov Hikmət İbad oğlu – “Azərbaycan Milli-Mədəni Mərkəzi” Meqion şəhər Yerli İctimai Təşkilatının sədri  
İsayev Çingiz Mikayılov oğlu – Perm diyarı “Azərbaycan Milli-Mədəni Muxtarıyyət” Regional İctimai Təşkilatının sadri  
Şixlinski Şahin Mütvəli oğlu – Sverdlovsk vilayəti “Azərbaycan” İctimai Təşkilatının sədri  
Heydərov Şəhriyar Cabbar oğlu – Rusiya Azərbaycanlılar İttifaqının Bryansk vilayatindəki nümayəndəsi  
Cəfərov Yusif Həsən oğlu – Buryatiya Respublikası “Azərbaycan Mədəniyyət Mərkəzi” Regional İctimai Təşkilatının sadri

Məsimov Yaşar Dursun oğlu – Orenburq vilayətinin “Orenburq şəhər Azərbaycan Milli-Mədəni Muxtarıyyəti” Yerli İctimai Təşkilatının sadri  
Babayev Rəhmətulla Ramazan oğlu – “İnqüsətiya Respublikası Azərbaycan Milli-Mədəni Muxtarıyyəti” Regional İctimai Təşkilatının sadri  
Məmmədov Axverdi Osman oğlu – “Odlar yurdu” Azərbaycan xalqının sosial-iqtisadi, mənəvi və mədəni inkişafına yardım Karaçay-Çerkez Regional İctimai Təşkilatının təsisçisi Mikayılov Akif Ümid oğlu – Komi Respublikasının “Azərbaycan” Milli-Mədəni Muxtarıyyəti Regional İctimai Təşkilatının sadri  
Əzizov Rakif Abbas oğlu – Dağıstan Respublikasının Mahaçqala şəhərinin Azərbaycanlıların Milli-Mədəni Muxtarıyyətinin sadri  
Hüseynov Ramazan Vəliməmməd oğlu – Kamçatka “Azeri” Azərbaycanlıların Milli-Mədəni Muxtarıyyətinin sadri  
İbrahimov Fuad Tacəddinoviq – Rostov vilayəti Taqanroq şəhəri “Dostluq” İctimai Təşkilatı sadırın müavini, Dövlət Duması deputatının köməkçisi Mahmudov Qabil Əhməd oğlu – Omsk vilayəti “Odlar yurdu” Regional İctimai Təşkilatının sadri  
Hümbətov Bəhruz Əli oğlu – İjevsı şəhər Dumasının deputati, “Udmurtiya “Dostluq” Azərbaycan İctimai Mərkəzi” Regional İctimai Təşkilatının sadri  
Hacıyev Namiq Cənnatlı oğlu – “Rusiya Xalqları Assambleyası” Ümumrusiya İctimai Təşkilatının Oryol Regional bölməsinin təsisçisi Məmmədov Ramiz Mustafa oğlu – Tatarstan Respublikası Leninoqorsk şəhəri “Azərbaycan İcması” Yerli İctimai Təşkilatının sadri Paşayev Fəyzə Ələddin oğlu – “Azərbaycanlılar Konqresi” Azərbaycanlıların Milli-Mədəni Muxtarıyyəti Tver Regional İctimai Təşkilatının sadri Əhmədov Fərhad Nadir oğlu – Stavropol diyarı Yessentuki şəhəri “Araz” Yerli İctimai Təşkilatının sadri Burcuyev Füzuli Musa oğlu – Tümen vilayəti “Odlar yurdu”

**Azərbaycan Xalqlarının Birliyi İctimai Təşkilatının sədri**  
Salayev Əlirza Qurbanlı oğlu – “İrkutsk vilayəti  
**Azərbaycanlılar Konqresi” İctimai Təşkilatının sədri**  
Qasımov Şahvələd Muxtar oğlu – Cənubi Saxalinsk vilayəti  
“Eдинство” Azərbaycanlılar Konqresinin  
Regionlararası Assosiasiyası  
**Yarıyev Fəxrəddin Sərraf oğlu – “Odlar yurdu” Azərbaycan**  
Milli-Mədəni Markazi Stavropol diyar  
İctimai Təşkilatının prezidenti  
**Seyidov Azad Ramazan oğlu – Surqut şəhəri**  
**Azərbaycanlıların Milli-Mədəni Muxtarıyyəti**  
“Birlik” İctimai Təşkilatının sədri  
Qurbanov Elşad Ağagül oğlu – Novqorod vilayətinin Tohid  
Salmanov adına “Bakıneñ” Azərbaycan Mədəniyyət Mərkəzi  
İctimai Birliyinin sədri

<https://president.az/articles/46782>

## NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ HİKMƏT ÇƏTİNDƏN

16 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham  
Əliyevə

Hörmətli cənab Prezident, əziz qardaşım,  
Ermenistanın ölkənizə hərbi tacavüzünə qarşı mübarizədə qazan-  
diğiniz strateji, siyasi və hərbi qələbələrinin münasibətlə Sizi tabrik  
edirəm. Sizin rəhbərliyiniz və komandanlığınız ilə düşməni ağır itki-  
rə məruz qoyan Azərbaycan Silahlı Qüvvələri yenilməz olduğunu sü-  
but etdi. Bütün bu qələbələr isə beynəlxalq hüquq çərçivəsində, mülki  
hədəflərə heç bir ziyan vurulmadan əldə edilib.

Qardaş Azərbaycan xalqının Ermanistan tərəfindən işgal olun-  
muş ərazilərinin azad olunmasını bayram kimi qeyd etməyə hər cür  
haqqı var. Türkiyə xalqı erməniləri torpaqlarından qovub çıxarmaqla  
bağlı ölkənizin ədalətlı və haqlı mövqeyinin müdafiəsində daim Sizin  
yannızda olub. Həmişə inanmışam ki, qarşı tərəfdən həm sərt, həm də  
yumşaq güc baxımından üstün olsanız qalib gələcəksiniz. Siz tacavüz-  
kar Ermənistani möğlüb etməklə Türk millətinə də böyük hədiyyə et-  
diniz. Buna görə Sizə minnətdarıçı.

Biz dünya ictimaiyyətinə bununla bağlı mesajımızı çatdırmaq  
məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində çox vacib onlayn  
müzakirələr təşkil edir və birgə bəyanatlar yayırıq. Mərkəzdə fəaliyyə-  
timizi əlaqələndirmək üçün həmsədrlerimiz və Baş katibimizlə gündə-  
lik olaraq əlaqə saxlayırıq. Səkkiz il ərzində Nizami Gəncəvi Beynə-  
lxalq Mərkəzinin inkişafının və beynəlxalq səviyyədə tanınmasının şa-  
hidi olmuşam. Bütün bunlar məhz Sizin dəstəyiniz və sadıqlılığınız,  
eləcə də həmsədrlerimizin fədakarlığı sayəsində mümkün olub.

İndi Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi hüquqi sta-  
tusunu bərpa etmək istiqamətində çalışaraq qələbələrinizi möhkəmlən-  
dirməyin vaxtidır. Bu, Sizin Ermənistəninin son hərbi tacavüzünə qarşı

məharətə nümayiş etdirdiyiniz müdrik diplomatiyanın davamı olacaqdır. Rusiya Federasiyasının vasitəciliyi ilə əldə edilmiş hərtərəfli atəşkəs razılışması ölkənizə bütün torpaqlarını, nəhayət geri qaytarmaq imkanı verir.

Bütün dualarımız və düşüncələrimiz Sizinlədir. Qoy, Sizin müdrik rəhbərliyiniz Azərbaycanı azadlıq, ədalət və tərəqqi yolunda yeni zirvələrə doğru irəli aparmaqda davam etsin.

Ən xoş arzularla,

**HİKMƏT ÇƏTİN**  
**1991-1994-cü illərdə Türkiyənin Xarici İşlər naziri,**  
**Türkiyə Böyük Millət Məclisinin 20-ci sədri,**  
**Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

<https://president.az/articles/46838>

## AZƏRBAYCAN – MONTENEQRO İQTİSADI VƏ MƏDƏNİ ƏLAQƏLƏR MƏRKƏZİNİN DİREKTORU SEYRAN MİRZƏZADƏDƏN

16 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Sizin dərin zəkanız, uzaqqorənlilikiniz, müdrikliyiniz, siyasi və diplomatik məharətiniz, polad iradəniz, rəşadətli, şanlı Ordumuzun igidiyi, qəhrəmanlığı və peşəkarlığı, xalqımızın birlüyü və dəstəyi saysında əldə olunmuş tarixi qələbə və zəfər münasibətilə Sizi Montenegroda yaşıyan azərbaycanlılar adından böyük qürur və sevinc hissi ilə təbrik edirəm.

Böyük Sərkərdə və Lider kimi Sizin rəhbərliyinizlə qazanılan bu zəfər tarix kitablarına qızıl hərflərlə yazılaçacaq. Mənfur və məkrli düşmənin ən azı iki əşrlik bütün planları puç oldu, Azərbaycan xalqının isə hələ də yuxu kimi görünən arzuları çin oldu. Sizin bütün sferalarda hücum taktikasına keçilməsi, ölkəmizin siyasi və iqtisadi gücünün hərbi qüdrətimiz formasında özünü səbüt etməsi əməli nəticələrini göstərdi.

Sizi özünün siyasi varisi hesab edən Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasetini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavonluğu yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdırı bilmədiyim taleyülü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırı biləcək. Mən ona özüm qədər inanıram və galaxiyə böyük ümidiylər baslıyıram" sözləri yalnız Onun kim bir dühanın bu qədər dəqiq uzaqqorənliliyi ola bilərdi. Siz dahi Lide-

rin həm vəsiyyətini yerinə yetirdiniz, həm də Sizə olan inamını hər kəsə sübut etdiniz.

Azərbaycan xalqının sindirilmiş qürurunu, mənliyini, kimliyini geri qaytardınız, əzli torpaqlarımızı düşmən tapdağından qurtardınız, müstəqiliyimiz və suverenliyimiz atributu olan ərazi bütövlüyü müzə bərpa etdiniz, əşrlər boyu xalqımıza təlqin olunan məğlubiyyət, inamsızlıq və ümidsizlik sindromunu darmadağın edərək, usağından yaşılsına hər birimizə qürurlu və sevincli anlar yaşatdınız. Azərbaycan dövlətinin və xalqının gücünü və mərhəmətini bütün dünyaya göstərdiniz. Sizin sentyabrın 19-da "Əgər biz şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək" xəbərdarlığınızdan nəticə çıxarılmayan erməni hərbi-siyasi rəhbərliyi bu gün məğlubiyyət acısını dad-maq məcburiyyətində qaldı.

Bu Vətən müharibəsində dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın torpaqlarımızın azad olunmasında iştirakı və bir yumruq kimi Sizin ətrafinizda birləşməsi isə Azərbaycanlı ideyəsinin növbəti təntənəsi oldu və düşmənlərimizin ölkəmizdə dini və milli nüfqaq yaratmaq planlarını da birdəfəlik alt-üst etdi.

Sizin xarici ölkələrin kütləvi informasiya vasitələrinə müsbahıləriniz, xüsusilə dövlətimizə qarşı qərəzli münasibət sorgiləyən mətbuat nümayəndləri ilə dialoqlarınızı, tutarlı və kaskin cavablarımları, onları susdurmağınızı, informasiya cəbhəsini yararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmağınızı da böyük qürur və iftihar hissi ilə izləyirdik. Söylədiklərinzdən yola çıxaraq, biz də mövqeyimizi formalasdırırdıq.

Müraciətlərinizdə bir neçə dəfə türəkdən kövrəlməyiniz da nəzərimizdən qımadı. Bu hissələri yalnız Vətənini və xalqını həqiqətən də ürəkən sevən və ona bağlı olan insan yaşaya və yaşada bilsər. Sizin bu mühərribə günlərinde inamlı çıxışlarınız, xalqın dilində azborə çevrilmiş və düşməni mənəvi və psixoloji cəhətdən gündən-günə rəzil edən ifadeleriniz və kəlamlarımız da həm Ordumuzun, həm də insanlarının ruh yüksəkliyini daha da artırırı və qələbəyə inamını möhkəmləndiridir.

Ordumuz düşməni döyüş meydanında layiq olduqları kimi qovduğu halda Siz də düşmənlərimizi siyaset və diplomatiya meydanından diz çökdürdünüz. Biz çox gözəl anlayıraq ki, sentyabrın 27-də başlaşmış əks-hükum əməliyyatlarının və döyüşlərin dayandırılması ilə bağlı

hər cür siyasi təzyiqlərə mərdliklə, cəsərətlə və məhərətlə sinə gərərək, qazandığınız hər bir slava gün və bəlkə də saat ordumuzun daha da irəliləməsini tomin edirdi və bu, Şuşa uğrunda inanılmaz qələbə ilə nəticələndi. Əminəm ki, bunu anlamayanlar da zamanla başa düşçəklər. Bu, mühərribə vəzifəyində olan xalqın Liderinə və ordunun sərkərdəsinə xas olan dəyanət, mətanət və qətiyyət nümunəsidir. Siz, aedadlımızdan dorin və acı yara kimi miras qalan Qarabağ döyüünü kökündən həll etdiniz və galocak nasillərə başıucu, alnıçıq, qürurlu, məğrur bir dövlət baxş etdiniz. Bu tarixi Qələbə o qədər möhtəşəm və böyükür ki, bəlkə də ictimaiyyət hələ də onu tam qavrama bilmir. Bu qələbənin əhamiyyəti illər, on illiklər keçidkə dəha da artacaq. Bu tarixi qələbə Sizin "Nəyi, necə və nə vaxt etməyi mən yaxşı bilirəm" sözlerinizin də qəti və birmənəli təsdiqi oldu. Xalqımızın Sizə olan inamı sonsuzdur.

Əminəm ki, vəsiyyəti həyata keçən Ulu Öndər Heydər Əliyevin və görkəmli şairimiz Məmməd Arazın da ruhları bu gün şəddir:

Oyat bizi ey Yaradan səninləyəm!

Ya birmərrə yatır bizi,

Ya birmərrə oyat bizi

Ya yenidən yarat bizi

Ey Yaradan, səninləyəm!

Səninləyəm yatmış vulkan, səninləyəm

Ayağa dur Azərbaycan səninləyəm!!!

Rəhbərliyinizlə qazanılan bu Qələbə Azərbaycanı oyatdı, yenidən yaradı, yatmış vulkanı ayağa qaldırdı. Bu böyük oyanış, böyük qurtuluş, dirçəliş və geri dönüldür, özünü dərkdir! Bu günləri bizi yaşıdatınız üçün Sizə və Ordumuza nə qədər təşakkür etsək, xos sözər yazaq, azdır. Bu hissələri sözlərə sığdırmaq mümkün deyil.

Əgər siyaset mümkün olanı əldə etmək sanatıdırsa, mümkinləşənən əldə etmək artıq siyaset deyil, dahiilik və qəhrəmanlıqdır!

Mənfur düşmənlərimiz təhrif olunmuş tarix yazarkən, əsl tarix yaradan Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Ordumuzun miras qoyduğu Yeni Azərbaycanımız mübarək olsun!

Biz fəxr edirik ki, azərbaycanlıyız!

Biz fəxr edirik ki, bizim Sizin kimi sərkərdəmiz və Liderimiz var!

Allah şəhidlərimizə rəhmət eləsin!

Allah bütün işlərinizdə yar və yardımçınız olsun! Qarabağ Azərbaycandır!

Dərin ehtiramla,

**SEYRAN MİRZƏZADƏ**  
**Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr**  
**Mərkəzinin direktoru**  
Monteneqro, Podgoritsa şəhəri.

<https://president.az/articles/46839>

## **MÜSƏLMAN ALİMLƏRİ BEYNƏLXALQ BİRLİYİNİN SƏDRİ VƏ BAŞ KATİBİNĐƏN**

*16 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!

Müsəlmən Alımları Beynəlxalq Birliyi böyük qələbə xəbərini – Qarabağın Ana Vətənin qoyunu, əsl sahibinə qayıtması xəbərini böyük xoşbəxtlik və məmənluq hissi ilə almışdır. Biz bu xoş hadisə münasibətilə Sizi öz adımızdan, eləcə də özündən onmlərlə islam alımı və onlarla islam alımları birliklərini cəmləşdirən Müsəlmən Alımları Beynəlxalq Birliyi təşkilatının Sədrliyi, Baş katibliyi və üzvləri adından təbrik edirik. Eyni zamanda, mücahid Azərbaycan xalqına, bütün alımlara, möhtərəm dövlətinizə və rəşadətli Ordunuza salamları mızı çatdırırıq.

Dünyanın hər yerində islam ümmətinin xidmətində olmaqdə davam edən Müsəlmən Alımları Beynəlxalq Birliyi islam ümməti və bəşriyyətə dəha çox xidmət etmək naməni təşkilatımızla bərəkətli ölkəniz arasında əməkdaşlıq və tərəfdəşliyin dəstəklənməsinə ümidi edir.

Birliyimiz Azərbaycan Respublikasını dəstəkləyən bəyanat və açıqlamalar vermiş, Azərbaycanın Qarabağı qaytarmaqla bağlı ədalətli haqqını dəstəkləmişdir. Bununla yanaşı, işgal edilmiş bütün ərazilərdən dərhal çıxılmak, Azərbaycanın haqqını etiraf etmək və Azərbaycanın öz torpağı üzərindəki hüquqlarını bərpa etmək üçün danışıqlara başlamaqla bağlı Ermənistana çağırışlar etmişik. Problemin köklü və son həlli, davamlı sülhün və əmin-amanlığın bərqərar olması məhz bundan keçir.

Sonda Uca Allahdan Zati-alinizə müvəffəqiyyətlər və uğurlar arzulayır, sevdiyi və razı qaldığı, əziz xalqınızın və islam ümmətinin xeyrinə olan işlərdə Siza kömək göstərməsini diləyirik.  
Allahın salamı, rəhməti və bərəkatı üzərinizə olsun!

Hörmətə,

**Dr. Əhməd bin Əbdüssəlam Ər-Raysuni**  
**Müsəlman Alimləri Beynəlxalq Birliyinin sadri,**  
**Dr. Əli Muhyiddin Əl-Qaradağı**  
**Birliyin baş katibi**  
**Qətər Dövləti, Doha şəhəri.**

<https://president.az/articles/46848>

## İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ 9-CU BAŞ KATIBİ, NİZAMI GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ EKMƏLƏDDİN İHSANOĞLU'DAN

17 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Otuz ilə yaxındır insan hüquqlarının və beynəlxalq hüquq normalarının pozulması ilə davam edən Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalına Sizin müdrik rəhbərliyiniz və Ali Baş Komandanlığınız ilə hökumətinizin və Azərbaycan Ordusunun parlaq Qələbəsi sayəsində son qoyulmasını böyük qürur və sevinc hissini ilə izləyirik.

Hazırda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi və əvvəller İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 9-cu Baş katibi vəzifəsində olarkən Qarabağda baş veran hadisələri daim yaxından izləmisi şəm. Həmişə inanmışım ki, gün galəcək, Azərbaycan xalqı doğma torpaqlarını işğaldan azad edəcək. Həmin gün artıq gəlib çatıb.

Mən somimi-qolbdən inanıram ki, işğal olunmuş torpaqlarını azad etməklə qazandığınız bu qələbə və müvəffəqiyyət müsəlman dünyasındaki digər bənzər problemlərin həllinə nümunə olacaq.

Beynəlxalq forumlarda Azərbaycanın haqq işinin təbliğ edilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mühüm rol oynamasıdan qürur duyuram.

Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin.

**EKMƏLƏDDİN İHSANOĞLU**  
**İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi,**  
**Türk Elm Tarixi Cəmiyyətinin fəxri prezidenti,**  
**Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü**

<https://president.az/articles/46986>

**ARGENTİNA RESPUBLİKASININ İSLAM  
MƏRKƏZİNİN PREZİDENTİ ANİBAL  
BAÇIR BAKİR VƏ BAŞ KATİBİ HÜSEYN AJJARDAN**

17 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Argentina Respublikasının İslam Mərkəzi ölkəmizdəki İslam icmasında adından Azərbaycanın tarixi ərazilərinin, o cümlədən 30 illik işgal zamanı müxtalif məscidlərin dağılılığı Dağlıq Qarabağın rəmzi Şuşa şəhərinin qaytarılmasına nail olan xalqımızı bu böyük Qələbə münasibətilə təbrik etməkdən qürur hissi duyur.

Biz, həmçinin uca və mərhamətli Allahdan Azərbaycan şəhidlərinin ruhuna rahatlıq bəxş etməsini, yaxınlarının ağrı və iztirablarını azaltmasına diləyirik.

Qoy, Allah Zati-aliniz hifz etsin və Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxt və firavan gələcək bəxş etsin!

Dua edirik ki, uca və mərhamətli Allah Siza vətənpərvər fəaliyyətinizdə ən parlaq nailiyyətlər qazanlığı nəsib etsin.

Fürsətdən istifadə edərək, Zati-aliniz ən yüksək hörmət və ehtiramızıza çatdırırıq.

Dərin hörmətlə,

**Anibal Baçir Bakir**

**Argentina Respublikasının İslam Mərkəzinin prezidenti**

**Hüseyn Ajjar**

**Argentina Respublikasının İslam Mərkəzinin Baş katibi**

<https://president.az/articles/46985>

**GUAM-IN BAŞ KATİBİ ALTAY ƏFƏNDİYEVDƏN**

17 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Sizi və Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-in Katibliyi adından təbrik edirim.

Otuq il əvvəl başlamış, bir çox dramatik və faciəvi dönenlərdən, habelə dövlət quruculuğunun bir sıra mühüm mərhələlərindən keçən milli dirçəliş prosesi Azərbaycan Silahlı Qüvvələrinin şəhər Qələbəsi ilə özünlün ən yüksək zirvəsinə çatdı və uzun müddətdür işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması ilə nəticələndi.

Biz nəinki müasir Azərbaycanın, həmçinin bütün regionun tarixinə yeni bir sohifa açan bu tarixi Qələbə münasibətilə Sizi təbrik edirik. Bu Qələbə nəhəng potensial, artan geostrateji şəhəmiyyəti olan bir bölgə üçün perspektivli və nadir imkanlar, həmçinin inklüziv və hərtərəfli regional əməkdaşlıq, davamlı inkişaf üçün parlaq fürsət yaradır.

Biz bu Qələbəni həm də adalətin təntənəsi, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirilməsi kimi qiymətləndiririk. İnancı nıq ki, bu Qələbə nəticəsində əldə olunmuş müsbət irəliliyişlər sülh və etimad mühitinin formalşdırılması prosesində yeni dinamika yaradacaq. Bu da öz növbəsində bölgədəki hərbi qarşıdurmaların həllinə töhfə verəcək.

Sizi xüsusilə strateji baxışınız və sebriniziə əsaslanan rəhbərliyiniz sayəsində xalqınızın iradəsini səfərber və onun birliyini təmin etməklə qazandığınız bu tarixi Qələbə münasibətilə təbrik edirəm.

Biz dörd dost ölkə və strateji tərəfdəşlərdən ibarət regional təşkilat kimi regionda sülhün, sabitliyin, davamlı inkişafın möhkəmləndirilməsi prosesini dəstəkləməyə və ona töhfə verməyə hazır olduğumuzu bildiririk.

Bu əlamətdar bayram münasibətilə Sizə ölkənizin ərazi bütövlüyü və suvereniyinin bərpasında, habelə Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin yenidən qurulmasına yeni-yeni uğurlar, daha böyük qələbələr arzulayıraq. Azərbaycan xalqına sülh, tərəqqi və rifah diləyirik.

**ALTAY ƏFƏNDİYEV**  
**GUAM-in Baş katibi**  
Ukrayna, Kiyev şəhəri.

<https://president.az/articles/46991>

## MİSİR-AZƏRBAYCAN DOSTLUQ CƏMIYYƏTİNİN İDARƏ HEYƏTİ VƏ TƏSİSÇİLƏRİNĐƏN

18 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Azərbaycan Respublikası və Ermənistən Respublikası arasında Rusiya Federasiyasının vasitəciliyi ilə tarixi razılaşmanın imzalanması münasibətilə Sizi səmimi-qələbdən tabrik edirik.

Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınan ərazi bütövlüyü və suverenliyi bu razılaşma sayəsində bərpa olunacaq. Eyni zamanda, bu razılaşma bölgədə sülhün və sabitliyin bərqərar olmasına töhfə verəcək.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin qurucu üzvləri olaraq bu tarixi bayanatı yaxından izleyirdik. Cəmiyyətimiz xalqlarımız arasında əlaqələrin inkişafında önəmlü rol oynayır.

Qardaş ölkə Misirdə dua edirik ki, Uca Allah Vətən uğrunda şəhid olanları cənnətə mükafatlandırsın, yaralıları isə tezliklə şəfa versin.

Zati-aliləri, Sizin müdrük və uzaqqorən rəhbərliyinizlə qardaş Azərbaycan Respublikasının müstəqilliyinin əbadi olmasını, xalqınızın əmin-amanlıq şəraitində yaşamasını arzulayıraq.

Dərin hörmət və ehtiramla,

**Misir-Azərbaycan Dostluq Cəmiyyətinin  
İdarə Heyəti və təsisçiləri:**  
**Əli Cümə – professor, Əl-Əzhərin Böyük Alimlər Şurasının  
üzvü və Misir Ərəb Respublikasının sabiq müftisi**  
**Osama əl-Əbd – professor, Misir Parlamentinin Din və  
vəqflər komitəsinin sədri**  
**Əl-Seyyid Mahmud Əl-Şərif – Ərəb və İslam Dünyasında**

**Seyyidlər Həmkarlar İttifaqının sədri  
Adel Dərviş – Helvan Universitetinin professoru və  
Misir-Çin Universitetinin müşaviri  
Bağdadı İmam– Misir Təhsil Nazirliyinin Baş direktoru  
Təvhid Məhəmməd Əbdül Məcid – Misirin Əl-Xeyir  
Fondunun hüquq məsələləri üzrə direktoru  
Yusif Əl-Şərqəvi– Misir Ərəb Respublikasının Azərbaycan  
Respublikasındaki sabiq səfiri  
Medhət Camal – briqada generalı, Misirin Əl-Xeyir  
Fondunda layihə rəhbəri  
Usəmə Əbdürəhman – Helvan Universitetinin professoru  
Mona Zaidan – Helvan Universitetinin professoru  
Əhməd Abdo Tarabek – Orta Asiya və  
Qafqaz məsələləri üzrə tədqiqatçı  
Mustafa Məhəmməd Hicazi – mühəndis,  
“Orange” Misir şirkətinin Baş Direktoru  
Seymur Nəsimov – Misirdəki Azərbaycan diasporunun sədri**

<https://president.az/articles/47039>

**BÖYÜK BRİTANIYA PARLAMENTİNĐƏ  
AZƏRBAYCANLA DOSTLUQ QRUPUNUN SƏDRI  
BOB BLƏKMƏNDƏN**

*20 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham  
Əliyevə

Hörmətli cənab Prezident.

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupu  
nın sədri kimi Sizi tarixi sülh razılaşmasının imzalanması münasibəti-  
la təbrik edirəm.

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupu  
Azərbaycanın tarixi torpaqlarının geri qaytarılmasını nəzərdə tutan bu  
sülh razılaşmasını ürkədən alqışlayır.

Biz, həmçinin yeni razılaşmaya əsasən Dağlıq Qarabağın Azə-  
baycana qaytarılması və Ermenistanın silahlı qüvvələrini bir neçə həf-  
tə ərzində ətraf ərazilərdən çıxarması barədə xəbərdən məmənmişik.

Cənab Prezident, münaqişə müddətində təmkinli və qətiyyətli  
davranmağınız münasibətlə Sizi və Azərbaycan xalqını təbrik edirik.  
Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostları olaraq bu  
münaqişə ilə bağlı təhlükət aparılması və Azərbaycanın haqlı mövqeyi-  
nin dünyaya çatdırılması istiqamətində səylərimizi bundan sonra da  
davam etdirəcəyimizi bir daha vurğuluyarıq.

Hörmətlə,

**BOB BLƏKMƏN  
Böyük Britaniya parlamentinin icmalar Palatasının üzvü,  
Azərbaycanla dostluq qrupunun sədri**

<https://president.az/articles/47231>

## LATVIYA RESPUBLİKASININ SABİQ PREZİDENTİ, NİZAMI GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN HƏMSƏDRİ VAYRA VİKE-FREYBERQADAN

20 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının 17-ci beynəlxalq toplantısında yekdilliklə qəbul olunan müraciəti şoxşən öz adımdan, həmsədrimiz İsmail Serageldinin və Qəyyumlar Şurasının bütün üzvləri adından Zati-alinizi çatdırmaqdan şərəf hissi duyuram.

Biz Ermanistanın beynəlxalq hüquqa zidd olaraq 30 ilə yaxındır işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik ərazilərin azad edilməsi münasibətilə Azərbaycan xalqına, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizə səmimi təbriklərimizi çatdırırıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində göstərilən əhəmiyyətli səyərlər nəticəsində qazandığınız inamlı qələbə, vəziyyətin sabitləşdirilməsi, eləcə də daha çox qan tökülməsinin qarşısını almaq məqsədilə Ermənistən və Rusiya Federasiyası ilə birgə tətərfli razılışma imzalamağınız münasibətilə Azərbaycanı təbrik edirik.

Son qarışdırımlar zamanı baş verən insan tələfati, həmçinin münaqişə zonasından kəndarda yerləşən tarixi Gəncə şəhərində qatł yetirilmiş mülki şəxslər ilə əlaqədar Sizə dərin hüznələ başsağlığı veririk. İşğal olunmuş əraziləri tərk edən ermənilər tərəfindən qəsdən törədilən dağıntıları və vandalizm aktlarını təaccüb və böyük narahatlıqla qarşılayırıq. Biz inanırıq ki, bu qeyri-insani hərəkətlərə və onların səbəb olduğu acınacaqlı nəticələrə baxmayaraq, Sizin müdrik və humanist rəhbərliyinizlə yenidənqurma, insanların öz doğma torpaqlarına qayıdışı, eləcə də sülhün və əmin-amanlığın bərpası ölkənizin gündəliyində duran əsas məsələ olacaq.

2020-ci ilin bu çətin döndəmində biz dünya ictimaiyyətinə bunulla bağlı mesajlarımızı çatdırmaq məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində beynəlxalq onlayn müzakirələr təşkil edir, məqalələr və onlayn bəyanatlar yayırıq. Biz beynəlxalq səviyyədə apardığımız təbliğat işlərimizi on yüksək səviyyəli təmaslarımızda da davam etdiririk, Nizami və Azərbaycan adını daim on yaxşı şəkildə dünya ictimaiyyətinin diqqətini çatdırırıq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvləri adından Zati-aliniza möhkəm cansağlığı, dövlətinizə təhlükəsizlik və firavanhıq arzulayırıq.

Dərin hörmətlə,

VAYRA VİKE-FREYBERQA  
1999-2007-ci illərdə Latviyanın Prezidenti,  
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrı

<https://president.az/articles/47274>

**İRAQ PARLAMENTİNİN DEPUTATI MUXTAR  
MAHMUD ƏL-MUSƏVİDƏN**

20 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəketuhu.

Zati-aliləri,

Qələbə günü və torpaqlarınızın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını və Sizi təbrik edirik.

Dost Azərbaycan xalqına layiqli və firavan həyat arzulayırıq.

Hörmətlə,

**MUXTAR MAHMUD ƏL-MUSƏVİ  
İraq parlamentinin deputatı**

<https://president.az/articles/47291>

**AĞDAMIN BİR QRUP ZİYALISINDAN**

20 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Müzəffər sərkərdəlik məharətinizlə şanlı Ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi zəfər münasibətilə Sizi ürkədən təbrik edirik.

Siz iki əsr davam edən münaqişəyə, 30 ildən artıq sürən amansız ayrınlığa ədalətli Vətən mühərribəsi ilə birdəfəlik son qoydunuz. QaraBağı işğaldan azad edərək tariximizin ən müqəddəs səhifəsini yazdırın və bu şərəflü salnamənin müəllifinə çevrildiniz. Şuşada dövlətçilik rəmzi olan Azərbaycan bayrağını ucaltmalı isə artıq bütün Qarabağın sahibinən məhz Azərbaycan xalqı olduğunu dünyaya məğrurcasına bəyan etdiniz.

Cənab Müzəffər Ali Baş Komandan,

Vətən mühərribəsinin zəfərləri silsiləsində Ağdam rayonunun dadının olması bütün ölkə ictimayıtyotinə hədsiz sevinc, iftiخار yaşadı. Biz ağdamlıların hissələrini isə sözə ifadə etmək mümkün deyil. 27 illik həsrətdən sonra qüdrəti Ordumuzun Ağdam rayonunun işğaldən azad edilmiş ərazilərinə daxil olmuş sakinlərimizin həyatlarının ən xoşbaxt, ən qırıurlu günləri oldu.

Ağdamlılar hər zaman Heydər Əliyev dövlətçilik xəttinə – Prezident İlham Əliyevin siyasi kursuna sadıq olublar. Ulu Öndərin böyük himayədarlığı sayəsində ötən əsrin 70-80-ci illərində Ağdam misli görünməyən inkişaf və quruculuq mərhələsi yaşadı. Heydər Əliyev Ağdamı güclü, alınmaz qalaya çevirdi. Təsadüfi deyil ki, ötən əsrin 90-ci illərinin əvvəllərində ölkəmiz kaos və mühərribəyə sürüklenəndə, Ulu

Öndərin hakimiyyətə dəvət edilməsi məqsədilə ilk mitinqlərdən biri da məhz "Nicatımız, xilasımız yalnız Heydər Əliyevlədir" çağrıları ilə Ağdamda keçirildi.

Ədalətsiz müharibə başlanğıcından Ağdam sakinləri az qala yalnız olla, primitiv silahlarla döyüşə atıldı, 6 mindən çox övladımız şəhid, minlərlə insanımız əsil oldu. Lakin dövlətimizin sahibsizliyi ham da düşmənlə üz-üzə qalan Ağdamın himayəsiz qalmasına səbəb oldu. Təsəssüf ki, ölkədəki malum siyasi oyunlardan, hərc-mərclikdən sui-işti-fada edən təcavüzkər Ermənistən havadarlarının yardımını ilə Ağdamı - Qarabağın alınmaz saydıgımız giriş qapısını işgal etdilər.

Ulu Öndərin hakimiyyətə gəlişindən sonra artıq məcburi kökük statusunda olan ağdamlılara böyük qayıçı, dostək göstərildi. Ağdamlılar Heydər Əliyev yənə də sahib çıxdı, onların üzəlşədikləri problemlərin həlli-nə daim yardım göstərdi.

Ulu Öndərimizin özü qədər inandığı Sizə biz də inandıq, seckilərdə daim yekdil dəstəyimizi nümayiş etdirdik. Siz də ümumməlli iderin bu himayədarlıq ənənəsini təssübkeşliklə davam etdirdiniz. On minlərlə ağdamlı Sizin sayənizdə yeni salınmış şəhərciliklərə mənzillə, dövlətin müavinəti, sosial yardımçıları ilə təmin olundu, daha güvənliliyə sürdü.

Nəhayət, Siz bizləri indi öz doğma ata-baba yurdumuza, Ağdamımıza qatarırsınız!

Möhtərəm Prezident,

Ağdam camaatının Sizə, həmçinin dəyərli Mehriban xanım Əliyevaya olan məhəbbətini, ehtiramını ifadə etməyə söz də yetmişir. Siz biz ağdamlıların həyatında artıq yeni bir mərhələnin - ən müqəddəs dövrün müəllifsiniz.

Sizin sərkərdəlik şücaətiniz, liderlik bacarığınız, diplomatik istedadınız nəticəsində ağdamlıların taleyiində yeni bir həyat başlayır. Biz yalnız kökünüklük həyatımıza son qoymurraq, həm də öz yurdumuzu yenidən qurmağa imkan qazanırıq.

Əminik, necə ki, Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Ağdamı Azərbaycanın ən abad, ən rifahlı bölgelindən birinə çevirmişdi, Siz də qısa müddətdə Ağdamı bütün Qafqazın ən inkişaf etmiş, ən abad mərkəzlərindən biri kimi yenidən yaradacaqsınız.

Hörmətli Prezident,

Doğma yurdumuzu biza zəfərlə qaytardığınızda görə Ağdamın yüz minlərlə sakinin adından Sizə və hörmətli Mehriban xanım Əliyevaya əbədi minnətdarlığınızı və borcumuzu bildiririk.

Ağdamlılar hər zaman Sizinlə, Heydər Əliyev dövlətçilik xətti ilə bir olublar, bundan sonra da bu yolla daim sədaqətlə, fədakarlıqla gedəcəklər.

Hörmətlə,

**Adilə Namazova** – akademik, Əməkdar elm xadimi  
**Nərgiz Axundova** – akademik

**Dilqəm Tağıyev** – AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik

**Lətif Hüseynov** – Avropanın İnsan Hüquqları Məhkəməsinin həkimi, hüquq elmləri doktoru, professor

**Bəxtiyar Sadıqov** – Milli Məclisin deputati, “Azərbaycan” qəzetiinin baş redaktori, Əməkdar jurnalist

**Bəxtiyar Əliyev** – Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin kafedra müdürü

**Ədalət Muradov** – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor

**Natiq Cavadov** – Milli Aerokosmik Agentliyin baş direktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü

**Həbib Həsənov** – Bakı Hərbi Məhkəməsinin sədri  
**Arif Babayev** – professor, xalq artisti, Milli Konservatoriyanın Muğam kafedrasının müdürü

**Mənsun İbrahimov** – professor, xalq artisti, Prezident mükafatçısı

**Ramiz Quliyev** – xalq artisti, Dövlət mükafatlı laureati  
**Nazim Əliyev** – hüquq elmləri doktoru

**Habil Qurbanov** – hüquq elmləri doktoru, professor, AMEA Həmkarlar Təşkilatının sədri

**Məhiş Əhmədov** – iqtisad elmləri doktoru, professor

Mürsel Əliyev – texnika elmləri doktoru  
Şahin Rüstəmov – Azərbaycan Respublikası Konstitusiya  
Məhkəməsi Aparatı rəhbərinin müavini  
Baxşeyiş Əsgərov – hüquq elmləri üzrə fəlsəfə doktoru  
Fikrət Əliyev – həkim  
Çingiz İskəndarov – həkim  
Toğrul Rəhimov – “Azərişq” ASC sadrının baş müşaviri  
İlham Hüseynov – Azərbaycan Respublikası  
İxtiyar Hüseynli – Azərbaycan Respublikasının  
Əməkdar jurnalisti  
Əvəz Mikayılov – Rayon Ağsaqqallar Şurasının sədri  
Allahverən Əliyev – YAP Ağdam rayon təşkilatının sədri  
Aybeniz Cəfərova – ağbirçək-ziyah  
Gülnurə Muradova – Əməkdar müəllim  
Tünzala Vəliməmmədova – Əməkdar müəllim  
Elmir Məmmədov – ağsaqqal  
Tapdıq Qaraşov – ağsaqqal  
Həmzə Əliyev – ağsaqqal  
Nizami Sadıqov – ağsaqqal  
Zülfü Qasımov – ağsaqqal  
Misirxan Misirxanov – ağsaqqal  
Marif Hüseynov – ağsaqqal  
Səlim Əzimov – ağsaqqal  
Mir Yusif Əliyev – ağsaqqal  
İlyas Bağırov – ağsaqqal, həkim  
Hüseynah Hüseynov – kimya elmləri namizədi  
Xudu Xudiyev – həkim  
Ceyran Əliyeva – Xalçaçılıq müəssisəsinin direktoru  
Arzu Rəhimova – Qadınlar Şurasının sadri  
Elza İsayeva – Əməkdar müəllim  
Gülyaz Qurbanova – ağbirçək-ziyah  
Çimnaz Əliyeva – ağbirçək-ziyah  
Şahin Qasımov – ağsaqqal  
Rövşən Cavadov – psixologiya elmləri namizədi  
Təyyar Bayramov – Əməkdar artist  
Fehruz Məmmədov – Əməkdar artist

Aygün Bayramova – Xalq artisti  
Nəzakət Teymurova – Xalq artisti  
Səbühi İbayev – Əməkdar artist  
Elnur Zeynalov – Əməkdar artist  
Cabir Abdullayev – Əməkdar artist  
Mustafa Mustafayev – yazıçı-publisist  
Elza Qaybahyeva – xanəndə.

Azərbaycan Respublikası, Bakı şəhəri.

<https://president.az/articles/47296>

Qələbəniz mübarək olsun! Allah Azərbaycanı və azərbaycanlı bacı-qardaşlarınıza qorusun!

**TÜRKİYƏ RESPUBLİKASININ SABIQ BAŞ NAZİRİ,  
TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SABIQ  
SƏDRİ BİNƏLİ YILDIRIMDAN**

20 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Ali Baş Komandan,

Zati-alinizin rəhbərliyi ilə qardaş Azərbaycanın işgal altındaki ərazilərini azad etmək üçün başlatdığı mübarizəni böyük fəxr və həyəcanla izlədik. Azərbaycanın arazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyiniz inamlı, qətiyyətli və cəsarətli mübarizənin Azərbaycanla yanaşı, türk xalqlarına da yeni coşqu və ümid gotirdiyini qeyd etmək istəyirəm. Büyük dövlət xadimi, mərhum Prezident Heydər Əliyevin hədəf və ideyaları Sizin liderliyinizdə reallaşıb. Belə ki, Azərbaycan torpaqlarının 30 illik işğalı başa çatıb, Türkiyə-Azərbaycan birliliyinin təməli daha da möhkəmlənib.

Əziz Qardaşım, "Bir millət, iki dövlət" şəhəri ilə hərəkət edən Azərbaycan xalqına və Zati-alinizi olan mənəvi dəstəyimizi dünyaya göstərmək məqsədilə noyabrın 2-də ölkəniza səfərimiz zamanı yüksək qonaqpərvərliklə qarşılandıq. Məni və dostlarımı qəbul etdiyinizi gərə Sizə səmimi-qəlbənən təşəkkür edirəm. Bununla yanaşı, görüşlərimizin Azərbaycan, Türkiyə və hətta beynəlxalq mediada geniş işıqlandırılması "Bir millətin iki diasporu olmaz" fikrinin bariz nümunəsi oldu.

Başda Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla, Anadolu-dakı türk qardaşlarınızın haqlı mübarizənizdə daim yanınızda olduğunu və bundan sonra da hər zaman olacağımı bilməyinizi istəyirəm.

Siz Azərbaycan Ordusunun gücünü nümayiş etdirdiniz və işgalçı erməni ordusunu qarşısında diz çökdürdünüz. Bununla da "Qarabağ Azərbaycandır!" ifadəsinin həqiqiliyini bütün dünyaya göstərdiniz.

Cənab Prezidentim, dərin hörmət və ehtiramla,

**BİNƏLİ YILDIRIM**  
Türkiyə Respublikasının sabiq Baş naziri,  
Türkiyə Büyük Millət Məclisinin (TBMM) sabiq sədrı,  
millət vəkili

<https://president.az/articles/47306>

**RUMINIYANIN SABIQ XARİCİ İSLƏR NAZİRİ,  
AVROPA PARLAMENTİNİN SABIQ ÜZVÜ  
RAMONA NİKOL MANESKUDAN**

20 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident,

Ermanistannın işğalı altında olan ərazilərinizin azad edildiyi bu tarixi dönmədə Sizi və Azərbaycan xalqını təbrik etməkdən şərəf və məmənunluq duyuram.

Sizin əzmkarlığınıza, ərazi bütövlüyüünü təmin edilməsi ilə bağlı qətiyyətiniz, diplomatik və hərbi sahələrdə göstərdiyiniz casarot hazırlıda Azərbaycanın müasir tarixini müəyyən edir. Heç şübhəsiz, Siz xalqınızın tarixində xilaskar kimi əbədi qalacaqsınız.

Bundan başqa, Azərbaycan xalqı bütün dünyaya əzəmətli xalq olmağın əsas xüsusiyyətlərini – rəşadət və yüksək vətənpərvərlik hiss-lərini nümayiş etdirdi.

Çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznə başsağlığı verirəm.

Azərbaycanın ruminiyalı dostu olaraq bütün dünyaya göstərdiyiniz nümunəyə görə Sizi bir daha təbrik edirəm və Zati-alinizi təşəkkürüm bildirirəm.

Dərin hörmətlə,

**RAMONA NİKOL MANESKU**  
**Ruminiyanın sabiq xarici işlər naziri,**  
**Avropa Parlamentinin sabiq üzvü**

<https://president.az/articles/47307>

**BÖYÜK BRİTANIYANIN “ITE GROUP” ŞİRKƏTİNİN  
İCRAÇI DİREKTORU EDVARD STRAHANDAN**

23 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda mübarizədə qazandığı möhtəşəm zəfər münasibatı Sizi səmimi-qəlbdən təbrik edirəm. Uzun illər davam edən işğaldan və 1990-ci illərin əvvallarında baş verən faciəvi hadisələrdən sonra Sizin müdrik rəhbərliyiniz, eləcə də bu gün bütün dünyada öz peşəkarlığı və rəşadəti ilə tanınan Azərbaycan Ordusu sayısında çox qısa müddədə qazandığınız bu tarixi hərbi nailiyyətə şahidlik etmək möhtəşəmdir.

İndiki vaxtda Bakıda olmaq istərdim. Sizin dünyanın nüfuzlu KİV-lərinə verdiyiniz müsahibələrdə Azərbaycanın haqlı mövqeyini inamlı və müdrikcəsinə ifadə etdiyinizi böyük məmənunluqla izləmisiyəm. Əminəm ki, müsahibələrinizdə göstərdiyiniz tutarlı faktlar qlobal ictimai rəyi lehinə dəyişib və ölkənin diplomatik müstəvidə böyük qələbə qazanmasına səbəb olub.

Mən Bakıya qayıdacağıım, eləcə də oradakı dostlarım və həmkarlımla görüşüb onları təbrik edəcəyim günü səbirsizliklə gözləyirəm. Bu zəfərin həm onlar, həm də bütün Azərbaycan vətəndaşları üçün daimi qürur və ilham mənbəyi olduğunu yaxşı bilirəm. Bakıdakı komandanızın “ADEX” sərgisinin təşkili ilə bağlı gördüyü işlərlə fərqli etdiyini bilirəm və inanırım ki, bu sərgi XXI əsrə üzləşdiyimiz çağrışlırlara cavab verməyə hazır müasir ordunun formallaşmasına az da olsa, töhfəsini verib.

Sizin mənə şəxson təqdim etdiyiniz “Dostluq” ordenini böyük qürur hissi ilə daşıyıram və bir daha bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm. “ADEX” sərgisi ilə tanışlığınız zamanı Sizinlə və ölkə-

nizin Birinci vitse-prezidenti ilə görüşmek şərəfinə nail olduğuma görə Zati-aliniza minnətdarlığını bildirir, bu xoşbəxt anlarda Sizi yeni tarix yazdığınıza görə bir daha təbrik edirəm.

Hörmətlə,

**EDVARD STRAHAN**

Böyük Britaniyanın “ITE Group” şirkətinin icraçı direktoru

<https://president.az/articles/47646>

## AZƏRBAYCANIN RUS İCMASINDAN

23 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Heydər oğlu Əliyev

Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu, ıcaza verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevni bütün Azərbaycan xalqının düşmən üzərində birmənali, möhtəşəm Qələbəsi münasibatlı şəbəkə edək. Ermənistən Respublikasının işgalçi qüvvələri darmadığın edildi və geri çəkildi.

Azərbaycan Respublikası Prezidentinin, Ermənistən Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi.

Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürə etdiniz. Lakin Ermənistənin destruktiv mövqeyi danışqlarda irəliləyiş nail olmağa imkan vermedi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gatırıb çıxıldı.

Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistən tam hərbi kapitulyasiya aktını imzalamaya məcbur etdi.

Respublikanın rus vətəndaşlarının çoxu 1990-ci illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sarhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpə olunmasında iştirak etdi.

Biz Sizin sözlərinizi xatırlayıraq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz.

Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndəsi kimi fəaliyyətiniz sabahki quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, mühərrib dəhşətlərinin nə demək olduğunu bilməyən yəni nəsil tərbiyə etmək üçün işgaldan azad olunmuş torpaqlara qayıda biləcəklər.

Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavonluğun bərpə edilməsi üzrə titanik səylərinə görə sağ olun.

Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyadı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi six birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşa - Qarabağın ürəyində dalğalanır. Məcburi köçkütənlər tezliklə öz doğma yurdlarına qayیدəcək və bütün ölkəmiz yenidən firavonlaşacaq.

Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şəhər Qələbə gününü Sizinlə birlikdə bayram edəcək.

Yaşasın Ali Baş Komandan!

Yaşasın çoxmillətli Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Müraciət Azərbaycan Rus İcmasının Respublika Şurasının iclasında qəbul edilib.

<https://president.az/articles/47649>

## **“BOSNİA INTERNATIONAL” BEYNƏLXALQ DEMOKRATİK GƏNCLƏR TƏŞKİLATININ SƏDRİ ERNAD DENİ ÇOMAQADAN**

*23 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Qarabağda suverenliyinizin bərpə olunması münasibətilə Bosniya diasporu adından Sizi təbrik edirəm.

Bosniya xalqı Azərbaycan xalqının vəziyyətini yaxşı anlayır və onunla oxşar çətinlikləri yaşayır. Azərbaycanın qələbəsini ədalətin zəfəri kimi görməkdən məmənun olduq. Bu, bizə bir daha sübut etdi ki, xalq öz istəyi ilə azadlıq uğrunda səy göstərməsə, heç kim onun yerinə bunu etməyəcək.

Azərin Şuşa və Ağdam məscidlərində əbədi səslenməsini, həmçinin Bosniya xalqı ilə Azərbaycan xalqının qardaşlığının daimi olmasına arzu edirik.

## **ERNAD DENİ ÇOMAQADA**

**Almanıyanın Frankfurt şəhərində fəaliyyət göstərən “Bosnia international” Beynəlxalq Demokratik Gənclər Təşkilatının sədrı**

<https://president.az/articles/47648>

**İSESCO-NUN BAŞ DİREKTORU  
SALİM BİN MƏHƏMMƏD ƏL-MALİKDƏN**

24 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Dağılıq Qarağب bölgəsinin işgaldən azad olunması münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Bölgedəki müharibənin da-yandırılması ilə bağlı xəbərləri sevincə qarşılıqlıq. Azərbaycan ilə Ermenistan arasında əldə edilən və imzalanan razılışma ölkələriniz arasındakı hərbi əməliyyatlara faktiki olaraq son qoyma. Bu nəticə beynəlxalq səviyyədə Dağılıq Qarağb Azərbaycanın tərkib hissəsi kimi tənqidi dünyada əlamətdar hadisə kimi qeyd olunur.

Azərbaycan hökuməti və xalqı bu Qələbəni Sizin uzun sürən münaqişəyə davamlı həll yolu tapmaq və dünyanın bu mühüm bölgəsinəkən vəziyyəti normallaşdırmaq üçün nümayiş etdirdiyiniz qətiyyət və müdrik rəhbərliyiniz sayəsində qazandı.

İSESCO bu layiqli qələbəni Azərbaycan Respublikası ilə birlikdə qeyd edir və qarşındaki illərdə təşkilatın imkanları daxilində ölkəninizin rifah və tərəqqi istiqamətində bütün söylərini dəstəkləməyə davam edəcəkdir.

Zati-aliləri, on yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Yaşasın Azərbaycan Respublikası!

Dərin hörmətlə,

**SALİM BİN MƏHƏMMƏD ƏL-MALİK  
İSESCO-nun Baş direktoru**

<https://president.az/articles/47757>

**AZƏRBAYCANDA FƏALİYYƏT GÖSTƏRƏN  
ŞRİ-LANKALI İŞ ADAMLARINDAN**

25 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident,

Sülh və birləşəşəyə dəyərləri yüksək qiymətləndirən, eləcə də Sizə dost ölkə olan Şri-Lanka Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə qarşı barbar hücumları, həmçinin mülki şəxslərin vohşicəsinə qatla yetirilməsini pisləyir. Bu, insanlıq əleyhina cinayətdir. Ermənistanın məsuliyətsiz və amansız raket hücumları nəinki insan tələfətinə səbəb olub, hatta infrastrukturaya böyük ziyan vurub. Şri-Lanka Ermənistanın terrorist qruplaşmaları tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin mülki sakinlərinə qarşı hayata keçirilmiş ballistik raket hücumlarını qətiyyətlə pisləyir və bu hücumları həm insan hüquqlarının, həm də beynəlxalq humanitari hüququn pozulması kimi qiymətləndirir.

Son on illiyin global siyasi və mühərribə trendlərini təhlil edərkən belə görünür ki, özlərini "dünya liderləri" adlandıran dövlətlər həmişə müsəlman ölkələrinin "məsəliyətsiz" və "barbar" kimi qələmə verirək onlara qarşı təzyiqlər göstərməyə çalışıblar, amma özlərinin insan hüquqlarını pozmaları faktlarına göz yumublar. Belə maneolərin qarşısını alaraq Sizin nümayiş etdirdiyiniz səyləri və dözümlülüyü yüksək qiymətləndirirəm.

Cənab Prezident, eyni zamanda, Siz 30 ilə yaxındır davam edən qanlı müharibəyə son qoyması ilə bağlı Azərbaycan vətəndaşlarının Zati-alinizi göstərdiyi etimadı doğruldunuz. Qazandığınız bu inamlı Qələbə Sizin müdrikliyiniz, qətiyyətiniz və güclü liderliyiniz sayəsində mümkün oldu. Bununla da Siz Azərbaycan xalqının qəlbini fəth etmiş əsl milli qəhrəmana çevrildiniz.

Mən, həmçinin bu çətin günlərdə Sizin arxanızda dayanan hərbişərlə, siyasi liderlərə, polis əməkdaşlarına və jurnalistlərə dərin min-nətdarlılığını bildirir və təbriklərimi çatdırırıam. Bu çətin anlarda Azərbaycan vətəndaşlarının göstərdiyi tamkin və döyümlülüyü yüksək qiymətləndiriram.

Bundan başqa, ölkənin yüksək səviyyədə diplomatik münasibətlər qurmaq bacarığını da yüksək dəyərləndirirəm. Türkiyə, Pakistan, Öfqanistan, İsrail və digər dost ölkələrin dövlətinizə olan davamlı siyasi dəstəyi bunu bir dəha təsdiqləyir. Dost və qonşu ölkələrin Azərbaycana verdiyi bu dəstək yüksək liderlik keyfiyyətlərinizin təzahüründür.

Sonda, biz Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları olaraq Qarabağın inkişafı istiqamətində Azərbaycan vətəndaşları üçün səmərəli və faydalı fəaliyyətinizdə Sizi dəstəyimizi ifadə edirik.

Hörmətlə,

**Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları adından**  
**AKALANKA NİŞANTA BANDARA JAYATİLAKƏ**

<https://president.az/articles/47884>

## AZƏRBAYCAN UNIVERSİTETLƏRİNİN LİVANLI MƏZUNLARINDAN

25 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin məzunu olmuş livanlı həkimlər və mühəndisler adından Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını torpaqlarınızın Ermənistan işğalindan azad edilməsi ilə nəticələnən bu tarixi və böyük Qələbəyə münasibəti təbrik edirəm.

Sizin qətiyyətiniz və əzmkarlığınız, rəşadətli ordunuzun qəhrəmanlıqları və Azərbaycan xalqının Qarabağın azad edilməsi istiqamətində səylərinizi yekdilliklə dəstakləməsi bu böyük Qələbəyə yol açdı.

Biz – Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin livanlı məzunları bu böyük nailiyyət münasibəti Sizi səmimi-qalbdən təbrik edir, Allahdan Zati-alinizi və böyük Azərbaycan xalqına davamlı tərəqqi və nailiyyətlər diləyirik.

Hörmətlə,

**Azərbaycan universitetlərinin livanlı məzunları adından**  
**Professor AKRAM TARHİNİ**

<https://president.az/articles/47885>

## RUSİYA FEDERASIYASI MÜSËLMANLARININ RUHANI İDARËSİNİN VƏ RUSİYA MÜFTİLƏR ŞURASININ SƏDRİ ŞEYX RAVİL QAYNUTDİN DƏN

26 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə

Hörmətlə cənab Prezident,

Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftilər Şurası adından və şəxson öz adımdan Sizi səmimi salamlayır, Siza sülh, Ulu Tanrıının mərhəmətini və şəfqətini diləyir, Dağılıq Qarabağda müharibənin dayandırılması barədə bayanatın imzalanması və uğurla yerinə yetirilməsi münasibatılı təbrik edirəm.

Mən bir din xadim kimi, ilk növbədə, hərbi əməliyyatların başa çatması, atəşkəsin bərqərar olması və qan tökülməsinə son qoyulması, habelə köçkünlərin əvvəl işğal edilmiş ərazilərə qayıtməsi üçün şərait yaradılmasına yüksək qiymətləndirirəm. Bu bayanat beynəlxalq aləmdə tanınmış hüquqi normalar çərçivəsindədir və BMT Təhlükəsizlik Şurasının daha əvvəl qəbul edilmiş qətnamələrinə uyğundur. Bu, həmçinin Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında bayanatın könülü şəkildə imzalanması ilə münaqişənin həll edilməsi faktı Dağılıq Qarabağ regionunun gələcəyinin prinsipial və mübahisəsiz həlli üçün möhkəm təməl olmalıdır, Dağılıq Qarabağın davamlı inkişafını, onun sakınlarının təhlükəsizliyini və hüquqlarını təmin etməlidir.

Böyük sevincə qeyd edirəm ki, Azərbaycan və bütün Azərbaycan xalqı Sizin müdrik rəhbərliyinizlə bu böyük sınaqdən uğurla çıxdı. Respublikanın dövlət hakimiyyəti ona həvalə edilmiş vəzifələri öz xalqı və bütün beynəlxalq birlik qarşısında şərafla yerinə yetirdi. Münaqişənin sülh yolu ilə nizamlanmasında Rusiya Federasiyasının və şəxson Vladimir Putinin həlledici rolunu da təbii, tarixi və mənəvi baxımdan haqlı hesab edirəm.

Ulu Tanrıya dua edirəm ki, Azərbaycan Respublikasında və bütün Cənubi Qafqaz regionunda sülh, qarşılıqlı anlaşma, firavənlilik bərqrar olsun. Bunun vacib şərti dini hüquq və azadlıqlara riayət edilməsi, bütün məzħəblərə məxsus insanların mənəvi ehtiyaclarına, müxtəlif dini ənənələrin, məbədlərin qorunub saxlanmasına və sərbəst fəaliyyətinə diqqət yetirilməsidir. Mən həm də tarixi və mədəni abidoların, o cümlədən Uca Allaha qədim ibadət yerlərinin qaytarılması münasibatılı azərbaycanlı müsəlman qardaşlarımızın sevincinə böyük məmənliyyətə pozuluram. Əminəm ki, bütün ibadət yerləri bərpa olunacaq və Müqəddəs Quranda biza vəsiyyət edilən böyük ümumi işə xidmət edəcək: "Allahın köməyi və zəfər goldüyü zaman və insanların dəstədə Allahın dininə daxil olduğunu gördükün zaman, Rəbbini həmd-sənə ilə təqdis et və Ondan bağışlanmayıni dilaq. Həqiqətən, O, təvbələri qəbul edəndir!".

Hörmətlə və səmimi dualarla,

Müfti şeyx RAVİL QAYNUTDİN  
Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin və  
Rusiya Müftilər Şurasının sədrı,  
Rusiya Federasiyasının Prezidenti yanında Dini Qurumlarla  
Qarşılıqlı Əlaqə Şurasının üzvü

<https://president.az/articles/47938>

**“ƏL-ƏZHƏR” DİNİ MÜƏSSİSƏSİNİN BÖYÜK ALİMLƏR ŞURASININ ÜZVÜ PROFESSOR ƏLİ CÜMƏDƏN**

27 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Rusiya Federasiyası, Azərbaycan və Ermənistən respublikaları arasında imzallanmış tarixi razılaşma nöticəsində Azərbaycanın bəy-nəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, bölgədə sülhün və sabitliyin bərqrər olması münasibətilə Zati-alınızı səmimi-qəlbdən təbrik etməkdən məmənunuşqdur.

Azərbaycanın mədəniyyətlərarası dialoq və birləşmə modeli, elm xadimləri ilə zəngin olması, habelə qədim Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkanda yerləşməsi bizə yaxşı məlumdur.

Qardaş Misirdən Vətən şəhidlərinə Allahdan rəhmət və məkanlanının cənnət olmasını, yaralılara isə şəfa diləyirəm.

Zati-aliləri, Sizin müdrik və uzaqqorən rəhbərliyinizlə qardaş Azərbaycan xalqının azadlıq, əmin-amanlıq və rifah içində yaşamasını arzulayıram.

Dərin hörmət və ehtiramla,

**Professor ƏLİ CÜMƏ  
“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alımlar Şurasının üzvü**

<https://president.az/articles/47970>

**AZƏRBAYCANDA RUSİYALI HƏMVƏTƏNLƏRİN İCTİMAİ TƏŞKİLATLARINI ƏLAQƏLƏNDİRƏN ŞURASINDAN**

27 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə

Möhtərəm İlham Heydər oğlu,

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə Azərbaycandakı bütün xalqların arzusu gerçəklədi və ümidi dərhal doğruldular. Düşmən möglüb edildi! Şəhər Azərbaycan Ordusunun xalqımızın haqlı, obyektiv və güclü olduğunu döyük meydanda sübut etdi.

Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurasında bərələşmiş ruslar, tatarlar, ləzgilər, avarlar, kazaklar azərbaycanlı gənclərlə ciyin-ciyinə bu Qələbəyə doğru getdilər, Vətən uğrunda canlarını bəsi arşıq məmənülərlər.

Ermənistən beynəlxalq hüquq normalarına riayət edilməsi məsalələrində pozucu mövqeyi, mülki obyektləri və dinc əhalini ölümsəçən, dağıdıcı raketlərlə atəşə tutması bizi hiddətləndirməyə bilməzdə.

Məlumudur ki, erməni xalqı bütün səylərini gənclərin beynini zəhərləməyə, onlarda qonşulara nifret hissi, “böyük Ermənistən” barədə sərsəm ideyalar aşılılamaga yönəldən şovinist və mürtəcə hakimiyət qurumlarının ifrat millətçi təbliğatına məruz qalıb.

Hörmətli İlham Heydər oğlu, Siz Azərbaycan xalqının möhtərəm ümummilli lideri, öz xalqını, Vətənini ırakdan sevən, onun firavanhlığı üçün çox işlər görmüş Heydər Əliyevin layiqli davamçısınız.

Bu gün Siz Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyım!” kələmini əsl vətənpərvər, döyük, millətin Lideri, öz əlkəsənin vətəndaşı kimi qırur hissi ilə takrar edə bilərsiniz.

Xalqımız üçün taleyüklü bir anda Siz onu vahid yumruq şəklində six birləşdirməyə nail oldunuz. Bu çətin dövrə xanımınız, silahdaşınız, məsləkdaşınız, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli

Mehriban xanım Əliyeva hər an Sizin yanınızdadır, Sizi və Azərbaycan xalqını dəstəkləyir, ölkənin xoşbəxt gələcəyinə ümidi yaradır.

Hörmətli İlham Heydər oğlu, Sizin uzaqqorənliyiniz, diplomatik bacarığınız, Vətənin çoxsaylı gənc müdafiəçilərinin həyatını xilas etmək arzunuz qan tökülməsinə son qoydu, döyüş əməliyyatları dayandırıldı.

Lakin düşmən intriqalar və təxribatlar, yalan və saxtakarlıqlar sahəsində tacirubəli və məkrildir.

Dünya birliyinin erməni faşizminin mahiyyətini başa düşməsi üçün Sizin necə titanik səy göstərdiyinizin şahidiyik. İnformasiya blokadası yarılıb. Azərbaycanın na uğrunda döytisdiyünü başa düşən, Azərbaycan xalqının çoxşilik azab-əziyyətləri barədə bütün həqiqəti anlayan siyasi və dövlət xadimlərinin sayı getdikcə artmaqdadır. Biz inanıraq ki, Ermənistən gerçəklidən uzaq illüziyaları içində tək-tənha qalacağı gün uzaq deyil.

Bu gün biz dinc quruculuq mərhələsinə keçirik. İnanıraq ki, çoxmillatlı Azərbaycanın hər bir sakini ölkəmizin talan olunmuş, dağdırılmış, boş qalmış, amma işgaldən azad edilmiş ərazilərinin bərpasına və inkişafına öz töhfəsinə vera bilər və verəcək.

Rusiyalı həmvətənlərin ictimai təşkilatları Vətənimiz Azərbaycanın firavonlaşması üçün zəruri olan hər cür kömək göstərməyə hazırlıdır.

Bu gün biz döyük meydandanlarında həlak olanlara görə birlikdə kədərlənirik, onların doğmalarına və yaxınlarına səmimi-qəlbənə başsağlığı veririk.

Bununla bərabər, biz Prezidentimiz, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Qələbəni və sülhü bərqrər etmiş bütün Azərbaycan döyuşçularına təşskkürümüzü bildiririk.

Yaşasın bizim çoxmillatlı Azərbaycan xalqı!

Yaşasın sülh və Azərbaycanımızın rifahi!

Müraciət Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarının Əlaqələndirmə Şurasının iclasında qəbul edilib.

<https://president.az/articles/48204>

## "AZƏRBAYCAN-BOLQARİSTAN DOSTLUĞUNUN İNKİŞAFINA KÖMƏK" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MARIYA PAVLOVNA HÜSEYNNOVA-ATANASOVADAN

28 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə

Hörmətli cənab Prezident,

Azərbaycan-Bolqaristan ictimai birliyinin adından Sizi Azərbaycanın Böyük Qələbəsi münasibətilə təbrik edirik. Qarabağ Azərbaycandır!

Cənab Prezident, Siz Azərbaycan xalqının ümummilli lideri, da-hi Heydər Əliyevin işini və siyasetini layaqətlə davam etdirirsiniz. Sizin adınız tarix, diplomatiya tarixinə, beynəlxalq münasibətlər tarixinə və hərbi iş tarixinə düşüb. Sizin siyasetiniz sayəsində Azərbaycanda – dünyanın böyük güşəsində müxtəlit millətlərdən olan insanlar, o cümlədən bolqarlar yaşayırlar. Bütün bunlar ona görə mümkündür ki, Azərbaycanda milli azzılıqlara münasibətdə tolerantlıq və multikulturalizm siyaseti həyata keçirilir. Azərbaycan xalqının çoxşilik tarixi mədəniyyətlər arasında dözmülük və dialoq ruhunun, həmçinin ölkənizdə yaşayın bu qədər müxtalif insanlar arasında, onların etnik, mədəni, dil və din mənşəbiyətindən asılı olmayaraq, qarşılıqlı hörmət, anlaşma və əməkdaşlıq ruhunun yaradılması və bərqrər olmasına üçün mühüm amildir.

2005-ci ildə Azərbaycanda "Azərbaycan-Bolqaristan dostluğunun inkişafına kömək" İctimai Birliyi yaradılıb, bolqar dilində "Akord" adlı beynəlxalq jurnal nəşr edilir. Bu İctimai Birliyin sədrı Azərbaycanın qədim tarixə malik Gəncə şəhərində doğulub boyra-başa çatmış etnik bolqar qadındır.

On beş il ərzində bu cəmiyyətin fəaliyyətinin və jurnalın nəşrinin əsas missiyası auditoriyani Azərbaycan ilə Bolqaristandan qarşılıqlı münasibətlərindən baş verən ən mühüm və aktual hadisələr barədə məlumatlandırmaqdır.

Ermənistan tərəfinin törətdiyi təcavüz və terrorizm ilə əlaqədar  
hərbi əməliyyatlar dövründə sosial şəbəkədə informasiya meydanını  
alı keçirmək məqsədilə cəmiyyətin "Instagram" sosial şəbəkəsində  
"@azerbaijan\_bulgaria" rəsmi səhifəsi yaradılıb. Bu səhifədə yerləşdirilən  
postlarda Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı  
törətilən təcavüzün, terrorizmin və vandalizmin nticələri barədə  
məlumatlar əks olunur.

İctimai Birləş Bolqarstanın Prezidentinə, Baş nazirinə, parlamentinə, Plovdiv və Varna şəhərlərinin rəsmi şəxslərinə, kütləvi informasiya vəsitələrinə müraciət göndərib. Həmin müraciətdə Azərbaycanda baş verən real hadisələr, Azərbaycanın dinc əhalisini qarşı erməni təcavüzü və terrorizmini barədə məlumat verilib. Müraciətdə deyildi ki, Azərbaycanda dinc şəraitdə yaşayan bolqarlar Ermənistanın təxribatı hərakətlərinə və siyasetini qətiyyətlə pisləyirlər.

Noyabrın 10-da Bolqarstan və Azərbaycan KIV nümayəndləri ilə uğurla təşkil edilmiş "Azərbaycan-Bolqarstan" telekōrpüsü xoş təsadüfdən Azərbaycanın Böyük Qələbə Günü ilə eyni vaxtda düşdü.

Coxmillətli Azərbaycan xalqı adından Sizə – Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə, birinci xanım və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Sizin bütün ailənəzə və bütün Azərbaycan xalqına sülh, firavanhıq, xoşbəxtlik, cansağlığı və Azərbaycanın inkişafı namənə uğurlu fəaliyyət arzu edirik.

Hörmətlə,

MARIYA PAVLOVNA HÜSEYNOVA-ATANASOVA  
"Azərbaycan-Bolqarstan Dostluğunun İnkişafına Kömək"  
İctimai Birliliyinin sədri, bolqar dilində "Akord" jurnalının  
baş redaktoru

<https://president.az/articles/48129>

## MOLDOVA AZƏRBAYCANLILARI KONQRESİ ŞURASININ ÜZVLƏRİNĐƏN

28 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan  
cənab İlham Heydər oğlu Əliyevə

Hörmətli Prezident və cənab Ali Baş Komandan,  
Moldova Azərbaycanlıları Konqresi Azərbaycan xalqını və onun  
lideri kimi şəxsn Sizi Ermənistandan mühərabədə parlaq Qələbə və Qa-  
rabağın Azərbaycanın tərkibinə qaytarılması münasibətiş təbrik edir.

2020-ci il noyabrın 8-i Qarabağ münaqişasının tarixində dönüs anı  
oldu. Şuşada baş verən hadisələr səbüt etdi ki, regionda qüvvələrin əd-  
ələlli tarazlığının bərpası və Azərbaycan Ordusunun aşkar üstünlüğünün  
təsdiqlənməsi zamanı məsələsidir. Həqiqətən də həmin zaman yetişdi.

Azərbaycan işğalçıların anlaya biləcəyi dildə – güclü mürqəvimiət  
və qəhrəmanlıqlar dilində danışmağa başladı. Sizin rəhbərliyinizdə hərbi  
əməliyyatların aparılması üçün seçilmiş düzgün taktika və Azərbaycan  
döyüşçülərinin Vətənin mənəfeyinə fədakarcasına xidmət etmələri sent-  
yabın 27-dən bəri hamıümüz gözəldiyimiz uğurla nəticələndi.

Erməni ordusunun ardıcıl mağlubiyətləri kulminasiya nöqtəsinə  
çatdı – işğalçı kapitulyasiyaya məcbur oldu.

Biz tarixin ölkəmiz üçün bu çətin dövründə Sizin fəaliyyətinizə  
heyran olduğumuzu bildiririk. Biz həm də ölkəmiz uğrunda döyüşlərdə  
hələk olmuş qəhrəmanlara görə Sizin və bütün Azərbaycanın həd-  
siz kədərinə şərifik.

Öz doğmalarının və yaxılarının sağlamlığı namənə canlarından  
keçən igid döyüşçülər yetişdirmiş ailələr Azərbaycanın tarixində əbədi  
qalacaq. Şəhidlərin xatirəsinə ən yaxşı mükafat Qələbə oldu.

Suş şəhərinin azad olunması Ordumuzun hərbi və psixoloji üs-  
tülküyünü tömən etdi. Ermənilər möglüb edildi və biabırçı şəkildə udu-  
zaraq Azərbaycanın tarixi torpaqlarından qovuldu. Qarabağın bütün  
yaşayış məntəqələri bizimdir!

Biz Azərbaycanın sülhü təmin edəcəyi günü sabırsızlıklı gözləyirdik. Buna görə də qəti qələbə və vahid Azərbaycanın sabit gələcəyi barədə xoş xəbəri Sizin dilinizdən böyük sevincə etdiyik. Sizi və bütün Azərbaycanı Qələbə Günü münasibətilə təbrik edirik.

Hörmətlə,

**Moldova Azərbaycanlıları Konqresinin Şurası adından**

**Elçin Bayramov - sədr**

**Ramil Adıgözəlov**

**Marif Berqan**

**Zamin Bayramov**

**Zamir Qubadov**

**Aynurə Əbdürəhimova**

**Mahizər Məmmədəova**

**Ramiz Ənsərov**

<https://president.az/articles/48130>

**AVROPA MÜSƏLMAN FORUMUNUN PREZİDENTİ VƏ  
İDARƏ HEYƏTİNİN ÜZVLƏRİNDƏN**

*28 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Azərbaycan müslimlərinin coğrafi caştdan dövlətinizdən daxil olduğu Avropanın müslimən icmasının bir hissəsi olduğunu nəzərə alaraq, Avropadakı bütün müslimlərin maraqlarını təmsil edən ümumavropa platforması olan Avropa Müsəlman Forumu adından Sizə dərin hörmətimizi bildiririk. Peygəmbərimizin mübarək Rəbiul-Əvvəl ayında, eləcə də İslam aleyhinə hörmətsizliklərin edildiyi, Azərbaycan xalqının Qarabağ xanlığının orası olmuş qanunu və tarixi torpaqları ilə bağlı legitim hüquqlarına qarşı qərəzli təhlükətlərin aparıldığı bir dövrdə Sizin rəhbərliyinizlə tarixi zəfər qazanan Azərbaycan xalqını və qardaş Azərbaycanı möhtəşəm Qələbə münasibətilə təbrik edirik.

Bu gün bütün İslam ümmiti, yəni 1,7 milyard nəfər olan müslimən qardaşlarımız ordunuzun və xalqınızın qazandığı bu Qələbədən qürur duyur. On müasir silahlarla təmin edilmiş ordunuzun peşkarlığı, düşmənə qarşı nizamlı şəkildə göstərdiyi şücaət, eləcə də olkənizdə yaşayış bütün xalqların və dinlərin nümayəndələrinin birliliyi və hərtərəflə düşünlümüş strategiya sayəsində qazandığınız bu müvəffəqiyyət on böyük alqışa və on dərin hörmətə layıqdir.

Bildiyiniz kimi, təşkilatımız Qarabağ münaqişəsinin ədalətli həlli, işğal altında olmuş torpaqların azad edilməsi, eyni zamanda, açınacaqlı və təhqir edilmiş vəziyyətdə olan coxsayılı abidələrin, müslimənlərlə məxsus dini və tarixi məkanları bərpası, məscidlərdə donuz və mal-qaranın saxlanılması, hamam kimi istifadə olunması ilə bağlı məssələləri dəfələrlə gündəmə getirib. Biz qardaş Azərbaycan xalqına və onun haqqı mövqeyinə dəstək olaraq ümumavropa konfransının keçirilməsini bir

neçə dəfə təklif etmişik. İndi Azərbaycan xalqının bir çox amillərə bax-  
mayaraq, öz torpaqlarını özleri azad etməsi, şübhəsiz ki, baş vermiş on  
yxşı hadisədir və biz buna görə Uca Yaradana minnətdariq və Pey-  
ğəmbərimizə (s.o.v.) salavat göndəririk.

Təşkilatımızın təşəbbüsünü davam etdirərək Zati-alinizdən xa-  
hiş edirik ki, torpaqlarınızın 30 illik işgal nəticəsindən nə qədər acına-  
caqlı bir vəziyyətə düşdüyüni və işgal altındaki ərazilərdə üümüy-  
yatlə dinimizə qarşı hansı vandalizm və təhqiramız əməllərin həyata  
keçirildiyini öz gözlərimizlə görmək, eləcə da Azərbaycan xalqına  
mənəvi dəstək vermək, qardaş həmrəyliyimizi nümayiş etdirmək,  
həmçinin indi daha az əhəmiyyət kəsb etməyən məsələ, yəni Qarabağ  
münacişəsi, onun tarixi və faciəvi nəticələri, uğurla başa çatması ilə  
bağlı real vəziyyət və münaqişəyə dair həqiqətlər barədə dünya ictima-  
iyiyətini məlumatlandırmaq məqsədilə Avropa Müsəlman Forumu li-  
derlərindən ibarət nümayəndə heyatının Azərbaycanın işğaldan azad  
edilmiş ərazilərinə səfərinə icazə verəsiniz.

Nümayəndə heyatımız üçün əhəmiyyət kəsb edən əsas məsələ Şuşa  
və Ağdamə səfər etmək, eləcə Xocalı soyqırımının baş verdiyi Xocalı  
rayonundakı namaz qılmaqdır. Biz inanırıq ki, "Qafqazın Srebrenitsası" ki-  
mi dəhşətli faciə olan Xocalı soyqırımı haqqında həqiqətləri gələcək nə-  
sillərə çatdırmaq üçün müvafiq abidə ucaldılmışdır.

Uca Allaha dua edirik ki, qardaş Azərbaycanın müqəddəs tor-  
paqlarında bundan sonra heç bir hərbi əməliyyatlar aparılmamasın və qar-  
daş ölkəmiz Azərbaycan təkcə Avropanın bir çox ölkələri üçün deyil,  
bütün Avrasiya regionu ölkələri üçün nümunə olduğu kimi, Qarabağ  
da mərdliyin, firavanlığın və dostluğun ramzına çevrilsin.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alınızı, xalqınızı və gözəl  
ölkənizin bütün milli və dini icmalarının nümayəndələrini qürur duy-  
duğumuz bu ümumi Qələbə münasibətilə bir daha təbrik edirik.

Hörmətlə,

**Əbdül-Vahid Niyazov**  
**Avropa Müsəlman Forumunun prezidenti**  
Brüssel, Belçika.

**Migel Anxel Ruiz**  
**Barselona Məscidi Mədəni Fonduun prezidenti,**

**Avropa Müsəlman Forumunun İdarə Heyətinin üzvü,**  
**Avropa Müsəlman Forumu Fonduun vitse-prezidenti**  
Barselona, İspaniya Krallığı.

**İqbəl Sakranay**  
**Böyük Britaniya Müsəlman Şurasının Baş katibi,**  
**Avropa Müsəlman Forumunun İdarə Heyətinin üzvü**  
London, Böyük Britaniya.

**Romas Jakubauskas**  
**Litva Respublikasının müftisi,**  
**Avropa Müsəlman Forumunun İdarə Heyətinin üzvü**  
Vilnius, Litva.

**Dəmir Muxətdinov**  
**Rusiya Federasiyası Müsəlmanlarının**  
**Ruhani İdarəsi sədrinin birinci müavini,**  
**Avropa Müsəlman Forumunun İdarə Heyətinin üzvü,**  
Sankt-Peterburq / Moskva, Rusiya Federasiyası.

<https://president.az/articles/48131>

**İRAQ PARLAMENTİNİN BAŞ KATİBİ SERVAN  
A.İSMAİL'DƏN**

*30 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi və Azərbaycan xalqını Ermənistandan atəşkəs razılaşmasının imzalanması və ərazi bütövlüyünün bərpası münasibətilə səmimi-qəlbən təbrik edirəm. Şübhəsiz ki, bu tarixi atəşkəs razılaşması bölgədə adalətin bərqrar olmasına mühüm mərhələdir.

Mən və çoxmilyonlu xalqımız Sizin rəhbərliyinizlə bu atəşkəs razılaşmasının reallaşmasında böyük rolu olan digər liderlərlə əməkdaşlığınızdan qürur duyuruq.

İnanıram ki, bu razılaşma hər iki ölkənin və bölgədəki bütün xalqların maraqlarını tömən edəcəkdir.

Hörmətlə,

**SERVAN A.İSMAİL  
İraq Parlamentinin Baş katibi**

<https://president.az/articles/48174>

**PAKİSTAN SENATININ ÜZVÜ,  
“CAMAAT-E-İSLAMI PAKİSTAN”  
PARTİYASININ SƏDRİ SIRAC UL HAQDAN**

*30 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Azərbaycan ilə Ermenistan arasındaki müharibənin dayandırılması ilə bağlı atəşkəs razılaşmasının imzalanması Pakistan İslami Respublikasının xalqı tərəfindən da böyük məmənunluqla qarşılandı. Bu, Azərbaycanda sülh və tərəqqi üçün yeni imkanlar yaradacaq.

Həmçinin Şuşa şəhərinin və işğal altında olan digər dörd rayonun Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi, Ermənistandan işğal etdiyi digər rayonları qaytarmağa razılıq verməsi də böyük məmənunluq doğurur. Bütün bunlara görə şəxsan öz adımdan, “Camaat-e-İslami Pakistan”ın üzvləri və Pakistan xalqı adından Sizi, hökumətinizi və Azərbaycan xalqını təbrik edirəm.

Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanhıq arzulayıram.

Dərin hörmətlə,

**SIRAC UL HAQ,  
“Camaat-e-İslami Pakistan” Partiyasının sədrı,  
Pakistan Senatının üzvü**

<https://president.az/articles/48175>

## **"CIFAL" QRUPUNUN PREZİDENTİ JİL REMİDƏN**

*30 noyabr 2020-ci il*

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident,

Azərbaycan və onun xalqı üçün bu şərəfli və xoşbəxt tarixi məqamda 25 ildən çox müddətdə işğal altında qalan ərazilərin azad edilməsi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu Qələbə öz xalqına arxalanan, uğurlu və parlaq hərbi və diplomatik əməliyyatı idarə edən dövlət xadiminin sayosunda əldə olundu.

Bu tarixi məqamda 1993-cü ilda Bakıya ilk səfərimi xatırlayıram. Həmin dövrədə çətin iqtisadi vəziyyətdə olan Azərbaycan doğma torpaqlarından qovulmuş minlərlə qacqın və məcburi köçkünü qəbul etməli idi. Atanız sabitliyin yaranmasına nail oldu və bu gün Bakının timsalında şahidi olduğumuz iqtisadi inkişafın təməlini qoysdu. Bu gün Siz atamızın an ali məqsədi olan Azərbaycanın suverenliyini onun bütün orazisi üzərində bərpa etdiniz. Siz onun layiqli davamçısınız.

Ən mütərəqqi müsəlman mədəniyyətinə malik olan, eləcə də digər dirlərə ən çox hörmətlə yanaşılan ölkənizin həqiqətlərini 25 ildən artıq müddətdə tanıtmaq və təbliğ etməklə, bir çox sənaye layihələri irəli sürmək və icra etməklə Azərbaycan ilə Fransa arasında münasibətlərin inkişafına töhfəni verməyə çalışmışam.

Bu son çətin dövrdə Fransada həm mətbuat sahəsində, həm də siyasi müstəvidə çox güclü anti-Azərbaycan dairələrlə mübarizə aparmaq asan olmadı. Lakin mənim üçün ən agrılısı o oldu ki, hazırkı fransız hakim dairələri nəinkin ölkəmizin Minsk qrupuna həmsədrliyi çörçivəsində münaqişənin həlli yolunu tapa bilmədilər, hətta beynəlxalq hüquq pozaraq Ermənistan hakimiyətinin tərəfini tutdular.

Bilirom ki, bu yanaşma əlaqələrimizi, o cümlədən iqtisadi münasibətlərimizi soyuda bilər. Lakin əminəm ki, Siz tarazlıq yaratmağa və zamanı göləndə həm siyasi, həm də iqtisadi münasibətlərimizin bərpasına və inkişafına nail olacaqsınız.

Hörmətli cənab Prezident, Sizi əmin etmək istərdim ki, mən və Bakıdakı bütün əməkdaşlarım ölkələrimiz arasında iqtisadi və siyasi münasibətlərin inkişafına töhfəmizi vermek üçün daha qətiyyətlə çalışacaqıq.

Sizi yaxın zamanlarda Bakıda və ya Avropada şəxşən təbrik edə biləcəyimə ümidi edərək, Zati-alinizi təbriklərimi və dərin ehtiramımı çatdırıram.

Hörmətlə,

**JİL REMİ**  
**"CIFAL" qrupunun prezidenti**

<https://president.az/articles/48176>

**TÜRKMƏN HƏKİMLƏRİ DƏRNƏYİNİN SƏDRİ  
MUXTAR FATİH BEYDİLİDƏN**

30 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan,

Mən Hələb şəhərindən olan azərbaycanlı, türkəm. İmadəddin Nəsiminin övladları olaraq, müzəffər sərkərdəlik məharətinizlə şanlı Ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi zəfər münasibatılı Sizi və Sizin komandanlıq etdiyiniz Silahlı Qüvvələrimizi ürkədən təbrik edirik. Siz Azərbaycan dövlətinin və xalqının, bütün türk dünyasının qurucusunuz.

Biz, ölkə hüdudlarından kənardə yaşıyan hələbləi türklər sevinirik ki, Sizin kimi qətiyyətli, müdrik və uzaqgörən Ali Baş Komandanımız var. Sizin rəhbərliyinizlə Silahlı Qüvvələrimizin işgal altında olan Qarabağ torpaqlarını qanı və canı bahasına necə işğaldən azad etdiyini qürur hissi ilə yaxından izledik. Bu haqq işində bütün qəlbimizlə Sizin, xalqımızın və Ordumuzun yanındayıq. 27 ildən artıq sürən amansız ayrılığa Vətən müharibəsi ilə ədalətli şəkildə birdəfəlik son qoydunuz. Qarabağı, eləcə də ətraf rayon və şəhərlərimizi işğaldən azad edorak tariximizin ən müqəddəs şəhifəsini qızıl hərflərlə yazardınız və bu şərəflə salnamənin müəllifinə çevrildiniz. Hər dəfə Allaha dua edirdik və bundan sonra da edəcəyik ki, Tanrı Sizi və millətimizi, Vətənimizin keşiyində duran hərbçilərimizi pənahında saxlasın, qorusun! Allah arazi bütövlüyüümüz uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

**MUXTAR FATİH BEYDİLİ**  
**Türkmen Həkimləri Dərnəyinin sədrı**  
Türkiyə Respublikası, İzmir şəhəri.

<https://president.az/articles/48202>

**TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN DEPUTATI  
ŞAMIL AYRIMDAN**

30 noyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Döytüs meydənında qazandığınız və 2020-ci il 10 noyabr tarixli bəyanatla təsdiqlənən Qələbə münasibatılı Ali Baş Komandan olaraq Zati-alinizi, qəhrəman Azərbaycan Ordusunu, bu uğurlu mübarizənin arxasında qətiyyətlə dayanan Azərbaycan xalqını səmimi-qəlbədən təbrik edirəm.

Əziz Vətən torpaqlarının azad edilməsi uğrunda aparılan bu müharibədə şəhid olan Azərbaycan əsgərləri, Ermənistanın xain hümücmülləri nəticəsində həyatlarını itirən azərbaycanlı bacı və qardaşları mərəmət diləyir, yaralarının tezliklə sağalmasını arzu edirəm.

Siz “Dağlıq Qarabağ Azərbaycandır!” dediniz və sözünüüzü yerinə yetirdiniz. 28 illik işğal müddətində haqqı tapdalanan və əziyyət çəkən Azərbaycan adəlatlı öz imkanları hesabına təmin etdi, öz torpaqlarını özü geri aldı. Nümayiş etdirdiyiniz güclü liderlik bacarığınız və Azərbaycan Ordusunun apardığı mübarizə tarixa qızıl hərflərlə yazılacaq.

Necə ki, 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Bakıda bir olduq, necə ki, Azərbaycanın torpaqları işğal altında olarkən dördünüz dördümüz oldu, bu gün da Azərbaycanın şanlı Qələbəsinə sevindik, bundan qürur hissi keçirdik.

Azərbaycanın qətiyyətli mübarizəsi nəticəsində imzalanan razılış malarının regionda davamlı sülh və sabitliyin bərqrər olmasına imkan yaradacağına inanırıq. Ümid edirik ki, Ermanistan artıq işğal və təcavüz siyasətinin nəticə verməyəcəyini anlıdır.

Əvvəlcədən dediyimiz kimi, bundan sonrakı prosesdə atılacaq addımlarda da Azərbaycanın yanında olacaq. Digər ölkələrin parla-

mentlərində Azərbaycanın haqlı mübarizəsi barədə danışmaq və onu müdafiə etmək üçün əlimizdən geləni əsirgəməyəcəyik.  
Həmişəkindən daha güclü və yüksək səslə deyirik: Eşq olsun  
Azərbaycan xalqına! Eşq olsun qəhrəman Azərbaycan Ordusuna!

Dərin ehtiramla,

**ŞAMİL AYRIM**  
**Türkiyə Böyük Millət Məclisinin deputati,**  
**Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun**  
**rəhbəri**

<https://president.az/articles/48203>

**İSLAM ƏMƏKDASLIQ TƏŞKİLATININ BAŞ KATIBİ**  
**YUSİF BİN ƏHMƏD ƏL-OSAYMİNDƏN**

1 dekabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham  
Əliyevə

Zati-aliləri,

Azərbaycanın əlamətdar zəfəri və işgal olunmuş Dağlıq Qarabağ bölgəsinin azad edilməsi münasibətilə Zati-alinizi İsləm Əməkdəşliq Təşkilatı (İƏT) adından və şəxşən öz adımdan səmimi tövliklərimizi çatdırmaqdan sərəf duyuram.

Baş Katiblik İƏT və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamə və qərarlarla uyğun olaraq bütün rəsmi bəyanatlarında və fəaliyyətlərində Azərbaycan Respublikasını və onun Dağlıq Qarabağ münəaqişi ilə bağlı qətiyyətli mövqeyini davamlı olaraq dəstəkləyib.

Bu xoş fürsətdən istifadə edərək İsləm Əməkdəşliq Təşkilatı, onun əlaqədar qurumları və Azərbaycan Respublikası arasındaki six əməkdəşliğin Qarabağın əhalisine və onların uzun müddətdir gözəldiklori ana yurda qayıdlarına töhfə verəcəyinə əminliyimi bildirmək istəyirəm. Azərbaycan xalqına sülh, təraqqı və rifah arzulayırıram.

Cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

**YUSİF BİN ƏHMƏD ƏL-OSAYMİN**  
**İsləm Əməkdəşliq Təşkilatının**  
**Baş katibi**

<https://president.az/articles/48258>

**RUSİYANIN AZƏRBAYCAN DİASPOR  
TƏŞKİLATLARI KONFEDERASIYASININ  
SƏDRİ FAZİL QURBANOVDAN**

2 dekabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə

Möhtərem İlham Heydər oğlu,

Vətən müharibəsində böyük Qələbəmiz münasibətlə Sizi və bütün Azərbaycan xalqını Rusyanın Azərbaycan diasporu adından və şəxşən öz adımdan təbrik edirəm.

Bu Qələbə Sizin gərgin əməyinizin, müdrik daxili və xarici siyasetinizin, Azərbaycan xalqının sarsılmaz mənəvi gücünün, six birliliyinin və adalatın təntənəsinə inamının nəticəsidir. Sizin dahi atanızın – ümummilli lider Heydər Əliyevin vəsiyyəti həyata keçdi.

Sizin Ali Baş Komandan kimi yorulmad fəaliyyətiniz və qətiyyətiniz sayasında rəşadlılı Ordumuz Azərbaycanın əzli torpaqlarını çoxillik erməni işğalından azad etməyə nail oldu.

Siz Azərbaycan tarixinə xilaskar Prezident, azərbaycanlılar isə məğrur, igid, öz şərəf və ləyaqətini qoruyub saxlamış xalq kimi daxil oldular.

Bu gün Azərbaycan xalqı özünüň çoxəşrlik tarixində misli görünməmiş ruh yüksəkliyi, parlaq, unudulmaz, xoşbəxt günlər yaşayır.

Vətənimizin ərazi bütövlüyü bərpa edilib, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bizim bayrağımız dalğalanır.

Bu Qələbə biza igid döyüşçülərimizin, Qarabağ torpağında sülh namına, adalatın təntənəsi namına canlarından keçmiş şəhidlərin qanı bahasına başa galib. Bununla əlaqədar, hələk olanların ailələrinə səmimi-qəlbənən başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik.

Köçkünlərin öz doğma torpaqlarına qayıtması, vəhşicəsinə məhv edilmiş tarixi abidələrin, məscidlərin, məbədlərin və Qarabağın tamamilə dağıdılmış sosial infrastrukturunun bərpa edilməsi üçün qarşıda

görüləsi işlər çoxdur. Biz – Rusiyada yaşayan azərbaycanlılar Azərbaycanda baş verən bütün hadisələri böyük həyəcan və diqqətlə izləyirik, Rusyanın geniş ictimaiyyətinə daim obyektiv informasiya çatdırırıq.

Qələbə münasibətlə bir daha səmimi təbriklərimizi qəbul edin. Sizə və bütün Azərbaycan xalqına cansağlığı, firavənlilik və tərəqqi arzu edirik.

Azərbaycan qalibdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

**FAZİL QURBANOV**  
**Rusyanın Azərbaycan Diaspor Təşkilatları**  
**Konfederasiyasının sədrı, akademik**

<https://president.az/articles/48365>

**BRAZİLİYA FEDERAL SENATININ BİRİNCİ  
VİTSE-PREZİDENTİ ANTONİO ANASTASİA VƏ  
FEDERAL KONQRESMEN KLAUDIO KAJADODAN**

2 dekabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Azərbaycan və Ermənistan arasında ölkənizin Dağlıq Qarabağ bölgəsi uğrunda müharibəyə son qoyan atəşkəs razılaşmasının imzalanması ilə bağlı xəbərləri böyük məmənuniyyətlə qarşıladıq.

Biz Deputatlar Palatası və Federal Senatdağı Braziliya-Azərbaycan Parlamentlərərəsi dostluq qruplarının sədrələri olaraq Sizin ölkənizlə yaxından maraqlanırıq və Azərbaycanla bağlı bütün prosesləri xüsusilə indiki dövrdə diqqətlə izleyirik. Biz qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə hər iki ölkənin əhəlisinin daha yaxşı həyat şəraitinə nail olması istiqamətində səylərimizi davam etdiririk.

Parlementarilər olaraq biz sülhü dəstəkləyir, ərazi münaqişələrinin və ya hər hansı digər fikir ayrılıqlarının diplomatik yolla həllinin tərəfdarıyız.

Cənab Prezident, biz Sizi qazandığınız müvəffəqiyyəti, həmcinin bölgənizdə hərbi əməliyyatların sona çatması və arzu edilən sülhün bərqrar olması ilə nəticələnən danışqlardakı uğurlarımızı yüksək qiymətləndirir, ölkənizə davamlı əmin-amanlıq, eləcə də sosial və iqtisadi inkişaf arzu edirik.

Hörmətlə,

**Antonio Anastasia  
Braziliya Federal Senatının birinci vitse-prezidenti  
Klaudio Kajado  
Braziliyanın federal konqresmeni**

<https://president.az/articles/48366>

**BEYNƏLXALQ TÜRK AKADEMİYASININ  
PREZİDENTİ DARXAN KİDIRƏLİDƏN**

2 dekabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri möhtərəm cənab Prezident,

İcaza verin, bir daha Sizi Böyük Qələbə münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmi-mi-qəlbdən təbrik edim.

Qırq dörd gün davam edən Vətən müharibəsi Sizin misilsiz şücaətiniz, iradə və qeyriyyətiniz, qardaş Azərbaycan xalqının və rəşadətli Azərbaycan Ordusunun nəyin bahasına olursa-olsun qalibiyətə köklənməsi illərdür davam edən ikili standartlara, ədalətsizliyə və haqsızlığı son qoydu. Bu böyük zəfər həm dünyanın hərb, həm də diplomatiya tarixində Azərbaycanın təkərsər qalibiyət nümunəsini yaradı, Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalasdırıldıgınız xarici siyaset və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin ramzi oldu.

Müharibənin ilk günlərindən etibarən Beynəlxalq Türk Akademiyası açıq məvqeyini ortaya qoydu, ədalətli müharibədə qardaş Azərbaycanın yanında olduğunu və mülki yaşayış məntəqələrinin Ermenistandan xain raket hücumunu kəskin pişlədiyini bəyan etdi.

Bununla yanaşı, Akademiya ayəni dəstəyini göstərməyə çalışaraq, xeyli müddətdir üzərində işlədiyi "Qarabağ – Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti" kitab-fotoalbumunu Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Qazaxistan Respublikasındaki səfirliliyinin dəstəyi ilə qazax dilində çap etdi. Azərbaycanın uzun illər işğal altında qalan ərazilərindəki tarixi abidələri, bu bölgənin mədəniyyəti, səxsiyyətləri, təbiəti, eyni zamanda, işğala dair faktlar, səndlərin toplandığı nəfis tərtibatlı kitab-albom bir beynəlxalq təşkilat tərəfindən hazırlanın ilk belə nəşr oldu.

Beynəlxalq Türk Akademiyası bu il UNESCO-nun Parisdəki manzıl-qərargahında keçirməyi planlaşdırıldığı, lakin pandemiya səbəbindən toxıra saldığı tədbirləri – Əbdürrəhim bəy Haqverdiyevin 150, Üzeyir Hacıbəylinin 135 illik yubileyini onların dünyaya göz açıqları şəhərdə – doğma Şuşada 2021-ci ilin uyğun tarixlərində böyük beynəlxalq tədbirlər qeyd etməyi qərara almışdır. Planlaşdırılan tədbirlərin işğaldan azad edilən, türk dünyası üçün böyük mənəvi dəyərə sahib olan Şuşa şəhərində reallaşdırılmasını istərdik.

Möhtərəm cənab Prezident, bir daha Sizi, qardaş Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik edir, Zati-alinizə dərin ehtiramı çatdırırıram.

Hörmətlə,

**DARXAN KİDIRƏLİ**  
**Beynəlxalq Türk Akademiyasının prezidenti**  
Qazaxistan Respublikası, Nur-Sultan şəhəri.

<https://president.az/articles/48382>

## BOLQARISTANDAKI AZƏRBAYCAN DİASPORUNUN ÜZVLƏRİNĐƏN

3 dekabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan,

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə münasibətilə Sizi, Azərbaycan dövlətini və əziz Azərbaycan xalqını Bolqaristanda Azərbaycan diasporunun üzvləri olaraq ürkədən təbrik edirik.

Bu çatın günlərdə Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu xalqımızın Prezidentimizə və əsgərimizə olan inamını, öz gücünə etimadını fəxarətlə doğrultdu. Bu nailiyyətlər heç şübhəsiz ki, Sizin uğurla həyata keçirdiyiniz uzaqgörən siyaset nəticəsində qazanıldı. Bütün dünya azərbaycanlıları kimi, Bolqaristanda yaşayan azərbaycanlılar da bu gün çox qürurlu və olduqca möğləndürərlər. Siz ordusunu xalq olan Azərbaycan yaradıtmış və bu iftiham Sizin əsrinizedir.

Böyük sevinc və qürur hissi ilə qeyd etdiyimiz bu şanlı Qələbə bütün dünyaya Ali Baş Komandan olaraq Sizin möhkəm iradənizi, Azərbaycan xalqının həmrəylilik ruhunu və Azərbaycan Ordusunun döyüş əzmini, elaca də potensial və bacarığını sübut etdi. Məhz Sizin səylərinizdə nəticəsində örtəşkilat strukturuna, talim imkanlarına, hərbi təchizatına və digər xüsusiyyətlərinə görə yüksək standartlara cavab verən Azərbaycan Ordusu peşəkarlığı və əzmkarlığı ilə Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrililib. Mahir sorkarda olaraq Sizin öndərliliyinizdə qazanılmış bu möhtəşəm Qələbə tariximizdə şanlı və əlamətdar hadisə olaraq yer alacaqdır. Bu Qələbəni xalqımıza yaşıdan Müzəffər Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə təşəkkür etməyi özümüzə borc bilirik.

Bu gün sevincimizin və rəhbərimizə olan güvənimizin həddi-hü-

dudu yoxdur. Büyük sərkərdəlik məharəti ilə idarə etdiyiniz Azərbaycan Ordusunun zəfər yürüşü siyasi müstəvədə da qazanılan qələbə ilə başa çatdı. Azərbaycan Prezidentinin iradəsi və Azərbaycan Ordusunun qotiyəti qarşısında tab gotira bilməcəyini, məhvə düber olacağını anlayan düşmən məglubiyətini etiraf edərək diz çökməyə məcbur oldu. Şəhid analarının türayı rahat olsun, şəhidlərimizin məzarı nurla dolsun, cünki Sizin polad iradəsiniz sayosunda onların qanı yerda qalmadı. Biz inanırıq ki, uzun illər ərzində ölkəmizin müstəqilliyi və təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olmuş Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan Respublikası daha yüksək sürətlə inkişaf edərək yeni üfufqlara qədəm qoyacaqdır.

Bu ağır günlərdə qəlbə daim doğma Azərbaycanımızla döyünen vətəndaş və soydaşlar olaraq Siza ən xoş diləklərimizi çatdırmaq isteyirik. Fürsətdən istifadə edərək doğma Vətənimizin, milli dövlətçiliyimizin təraqqisi namına göstərdiyiniz çətin və şərəflə xidmətinizdə Sizə daha böyük nailiyyətlər, əvəzolunmaz müvəffəqiyyətlər arzu edirik.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

#### **Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri:**

**Natella Abdullayevə**

**Nərgiz Stefanova**

**Ellada Dotçeva**

**Sofiya Şıqayeva-Mitreska**

**Kamalə Məmmədova**

**Nərgiz Əhmədova-İvanova**

**Todor İvanov**

<https://president.az/articles/48461>

## **20. PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATLARI**

### **PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI**

*3 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətində təbrik etdi. Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırınsın. Hikmət Həsənov Ali Baş Komandanına öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərflə yerinə yetirəcəkdir.

<https://president.az/articles/41608>

## **PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI**

*4 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün Birləşmiş komandirləri – general-major Mayis Bərxudarovu, general-major Hikmat Mirzayevi və onları rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıllı şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib. Onlarla tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırılsınlar. Mayis Bərxudarov və Hikmat Mirzayev Ali Baş Komandanına öz təşəkkürünü bildirib, Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.

<https://president.az/articles/41714>

## **PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI**

*19 oktyabr 2020-ci il*

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb. General-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini mərzə edib.

<https://president.az/articles/43535>

## **PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI**

*26 oktyabr 2020-ci il*

Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılarından azad olunmasında fərqlənmis hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib. Dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Təpsirib ki, onun təbriklərini və təşəkkür-lərini bütün şəxsi heyatə çatdırıslar.

<https://president.az/articles/44474>

## **PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI**

*8 noyabr 2020-ci il*

Ali Baş Komandan, Prezident İlham Əliyev Birlik komandiri general-leytenant Hikmət Mirzəyevə zəng edib. Ali Baş Komandan Şuşa şəhərinin işğalçılarından azad edilməsi münasibətilə Hikmət Mirzəyevi təbrik edib. Dövlətimizin Başçısı Şuşanın azad edilməsində qəhrəman-casına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyatına təbriklərini çatdırmışdır.

General-leytenant Hikmət Mirzəyev şəxsi heyat adından Ali Baş Komandanə dərin təşəkkürünü ifadə etmişdir. O, Ali Baş Komandanın əmrlərini yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyatın hər zaman hazır olduğunu məruzə etmişdir.

<https://president.az/articles/45757>

## 21. ZƏFƏR PARADI

### PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

18 noyabr 2020-ci il

Noyabrın 18-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Şefik Caferoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhün bərpə edilməsi ilə bağlı bayanatın imzalanmasını alqışlayıb. O qeyd edib ki, əxlaq, ədalət və beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan bu bayanatın imzalanması bütün regiona sabitlik gətirəcək və yeni perspektivlər açacaqdır. Şefik Caferoviç Bosniya və Herseqovinanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən mövqeyini və bununla əlaqədar ölkəsinin Parlament Assambleyasının müvafiq qətnamə qəbul etdiyini də dövlətimizin başçısının diqqətinə çatdırıb.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev imzalanmış bayanatın bütün təfərruatları və onun yerinə yetirilməsi, eləcə də bölgədə həzirki vəziyyət barədə Şefik Caferoviçə məlumat verib. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin, Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünə dəstək məssəlesi ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndirib.

Telefon söhbəti zamanı iki ölkə arasında yüksək səviyyədə dostluq münasibətlərinin mövcudluğu qeyd edilib, iqtisadi əlaqələrin genişləndiriləcək üçün böyük imkanların olduğu bildirilib.

Eyni zamanda, tərəflər koronavirus pandemiyası ilə bağlı vəziyyət imkan verdiyi zaman ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərin hayata keçirilməsi barədə razılığğa geliblər.

<https://president.az/articles/47059>

### AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV VƏ TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN VƏTƏN MÜHARİBƏSİNDE QƏLƏBƏYƏ HƏSR OLUNMUŞ ZƏFƏR PARADINDA İŞTİRAK EDİBLƏR

10 dekabr 2020-ci il

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əmīna Ərdoğan Zəfər paradında iştirak ediblər.

“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanması yəni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişiniOLDU. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun dardındağın etdiyi düşməndən əla keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdi.

Müdafia naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan'a raport verdi.

Dövlət başçıları əsgərləri salamladılar.

Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa etdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış etdi.

### Prezident İlham Əliyevin çıxışı

– Hörmətli Türkiye Cumhuriyyətinin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan,  
Əziz hərbiçilər,  
Hörmətli qonaqlar,  
Xanımlar və cənablar,  
İlk növbədə, xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş  
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütlə yad edilsin.  
Allah bütün şəhidlərimizə rahmet eləsin!

Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradi keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərkən Türkiye Cumhuriyyətinin Cümhurbaşkanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmis böyük nümayəndə heyati, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir.

Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarında biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım deməşdir ki, bu müharibədə Azərbaycan haqlıdır, deməşdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahüründür. Türkiyənin Azərbaycana verdiyi siyasi və məməvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.

Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistani məğlub etdi, işgala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabitli bir amalla vuruşurdu ki, bu işgala son qoyulsun, bu haqsızlığa son qoysun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

Azərbaycan əraziləri 30 il əvvəl işgal altında idi. 1990-ci illərin əvvəllərində Ermənistən Azərbaycana qarşı işgalçılıq siyaseti torpaqlarımızın işgal altına düşməsinə səbəb olmuşdu. Əslində, Ermənistən təcavüzkar siyaseti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistən Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistən rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olundur, Ermənistən tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmüşdür, Xocalı soyqırımı törətmüşdür. Ondan sonra 1992-ci ilin may ayında Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması Ermənistənla Dağlıq Qarabağ arasında coğrafi bağlılığı yaratmışdı. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işgal altına düşməsi bizim vəzifəyimizdir, həda da ağırlaşdırıldı və faktiki olaraq sonrakı işgalçılıq siyasetinin davam etdirilməsinə səbəb oldu.

Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin samarəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyüümüzü döyük meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər əzərsinə verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüğünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İsləm Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Eyni zamanda, bizim məqsədönlü səylərimiz nticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistən olan yalançı təbliğatma son qoyuldu və bütün dünya gördü ki, Qarabağ bizim əzli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, qurub-yaradıb, eyni zamanda, bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Biz bu illər ərzində gücləndirdik, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirdik, biz ordumuzu gücləndirdik. Bunun nəticəsində

Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və il-dən-ilə bizim üstünlüyüümüz özünü daha qabarq şəkildə bürüza verir-di. Ermənistən bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfəslərlə demişdim ki, Ermənistən öz xoş işi bizim torpaqlarımızdan işgalçı qüvvələrini çıxarması, biz bu məsələni hərbi yollarla həll edəcəyik. Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamız və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə biləram ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüquq bərpa etdi.

Biz dünyada gedən prosesləri diqqətlə izleyirdik və gördük ki, son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olun halda münaqişənin hərbi yollarla həll edilməsi qəcilməz idi. Bundan əlavə, son illər ərzində, xüsusişən 2 il ərzində Ermənistənnə təxribatçı addımları, bəyanatları, hərəkətləri mühabibəni qəcilməz etmişdi. Ermənistən rəhbərliyinin çox zərərlə və təhlükəli bəyanatları, demək olar ki, danişqlara son qoymuşdu. "Qarabağ Ermənistandır" deməklə Ermənistən rəhbərliyi danişqlara son qoymuşdu. Bizim tarixi torpaqlarımızda xaricdən gotirilmiş erməniləri məskunlaşdırmaq hərbi cinayətdir, beynəlxalq konvensiyalara ziddir. Bu, faktiki olaraq danişqlara son qoymurdu, danişqları mənasız edirdi və biz bunu gördük, hiss edirdik və öz sözümüzü beynəlxalq kürsülərdən dünya ictimaiyyətinə çatdırırdıq. Bu ilin sentyabr ayında, mühərribəyə 3 gün qalmış mən BMT Baş Assambleyasının kürsüsündən demişdim ki, Ermənistən yeni mühərribəyə hazırlaşır, Ermənistən dayandırılmalıdır. Belə də oldu və bu il bəzə qarşı 3 dəfə hərbi təxribat törəldi. İyul ayında Ermənistən-Azərbaycan dövlət sərhədində hərbi təxribat törəldi və Ermənistən bizim torpaqlarımızı işgal etmək istədi. Amma biz layiqli cavab verərək onları yerinə oturduq. Avqust ayında Azərbaycana diversiya qrupu gəndərildi. O diversiya qrupu da zərərsizləşdirildi. Nəhayət sentyabrın 27-də bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə moruz qalmışdır, mülki şəxslər, hərbcilər arasında itkiler olmuşdur. Biz dediñ yetər artıq, bu işğala son qoymalıdır və son qoymalacaqdır. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri irəli, torpağımıza azad etməliyik, işğala son qoymalıq, işğalçını

cəzalandırmalıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi.

Bu 44 günün hər günü bizim şəhər tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistən 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ orazisinin coğrafi relyefi də Ermənistən tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərkən şəhərli missiyanın yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılarından azad etdi. Cəbrayıllı, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdəğ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayraqı qaldırıldı. Şuşa mühərribəmiz Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nüailiyatımızdır. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldən azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldən azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən taşım olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisidir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, ciçirlərdən keçərək, sildirmə qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılarından azad edildi və Ermənistən artıq təsli oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistən döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mif dərmafığın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürürək mif yaratmışdır, guya Ermənistən ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistən ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Mən demişəm ki, biz güclə toplayıñq və bu gücü toplamışq. Biz bu qələbəni həm peşkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşıyarırdı ki, öz doğma torpaqlarını işğalçılarından azad etsinlər. Noyab-

rin 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldrıldı. Bu, onu göstərir ki, biz mühəribəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq. Halbuki bir çoxları, xüsusilə bu məsələ ilə məşğul olan vasitəcılardır deməmişdirlər ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz səbüt etdik ki, münaqişənin hərbi həlli var. Əks-təqdirdə, bu nə hərb, nə sülh væziyyəti bundan sonra da 30 il davam edə bilərdi. Biz buna nə qədər dözə bilərdik? Biz nə qədər səbir göstərə bilərdik? Mən dəfələrlə deməmişim ki, Azərbaycan xalqının sabrı tükənib və əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz onları oradan qovacaq, onlar rədd olmalıdırlar bizim torpaqlarımızdır! Mən bunu mühəribədən əvvəl və mühəribə dövründə demişəm, xalqa müraciətlərimdə demişəm, xarici mətbü orqanlara verdiyim müsahibələrdə demişəm. Demişəm ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə rədd olmalıdır, etiraf etməlidir və çıxmalıdır. Əks-təqdirdə sona qədər gedəcəyik və sona qədər getdik. Ona görə biz döyüş meydanında qələbə qazandıq. Ondan sonra, siyasi müstəvidə qələbə qazandıq, düşməni məcbur etdik ki, Kəlbəcər, Laçın və Ağdam rayonlarını azad etsin və bizim torpaqlarımızı tərk etsin.

Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözlöyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, nəcə etmək lazımdır, biz bilirik. Hayat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü soñorbar edərkən bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Mühəribə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırı, düşmənin başını əzdidi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistani mağlub etdi. Ermenistan ordusunu, demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq.

İndi isə bizim üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənşən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bu məlumat artıq hər kəsə var, videogörüntülər var. Azad edilmiş ərazilərə mənim

səfərlərim bunu göstərir. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənşən düşmən tərəfindən dağıdlıb. Biz onların hamisini bərpa edəcəyik. Artıq bərpa işləri başlamışdır.

Mən bir daha Azərbaycan xalqının qəhrəmanlığını dilə götirmək istəyirəm. Mənşən düşmən döyüş meydanında mağlubiyyətə uğrayaraq mülki shaliyə qarşı hərbi cinayətlər törədib, bizim şəhərlərimizi ballistik rakətlər, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərdə atəş nəticəsindən 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev daşıldıb, ya da ki, o evlərə ziyan vurulub. Ancaq Azərbaycan vətəndaşı öz torpağından bir addım geri atmayıb. Deyirdilər ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik. Mühəribə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitalarda, xəstəxanalarда həkimlərdən xahiş edirildilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanında, biz öz missiyamızı başa vurmamışq. Azərbaycan xalqı öz böyükliyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra hayat qayidacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmamışq. Biz düşmən tərəfindən dağıdlımiş şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var.

Azadlıq meydanında paradalar çox keçirilib. Ancaq bu parادın xüsusi önemi var. Bu, Zəfər parədidir. Bu, tarixi hadisədir. Paradların birində mən demişəm ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişəm ki, gün galacak və bu gün işgaldən azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanında gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq ərolu gedəcəyik.

Öz çıxışımı məşhur kəlamlı yekunlaşdırmaq istərdim. Hər kəs bilir ki, Ermənistən rəhbərliyi bir il bundan əvvəl deməmişdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Mən isə demişəm ki, "Qarabağ Azərbaycandır və nida". Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azə-

baycan Ordusuna! Yaşasın Türkiye-Azərbaycan dostluğu, qardaşlığı!  
Yaşasın Azərbaycan əsgəri!

X X X

Sonra Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıkış etdi.

### Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı

– Hörmətli cənab Prezident, əziz Qardaşım,  
Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti,  
Azərbaycanlı can qardaşlarım,  
Sizləri ən səmimi hissələrləm, məhəbbətlə, hörmətlə salamlayıram.  
Bu Zəfər Günündə sizlərlə birlikdə olmaqdan böyük məmənnumluq duyuruq.

Qardaşım İlham Əliyevə bu yüksək dəvəti və qonaqpərvərliyi üçün təşəkkürümüz bildirirəm.

Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olan igidlərə Uca Allahdan rəhmət, qazilərimizə tezliklə sağlamalarını arzulayıram.

Şair Bəxtiyar Vahabzadənin dediyi kimi:

Hardan sənin oldu bizim Qarabağ?  
Adı sahibini demirmi aşkar?  
Xoşluqla verməzlər torpağı, ancaq  
Qanla möhürləyib, zorla alarlar.

XXX

İsa bulağının zümzüməsini,  
Cəbbərin, Seyidin, Xanın səsini,  
Dalğalı Qarabağ şikəstəsini,  
Babək türbəsini necə pay verim?


Qarabağı otuz illik həsrətdən sonra Ana Vətən ilə qovuşdurulan Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm.



Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Laçının azad edilməsi münasibətilə Azərbaycan xalqına müraciəti. 01.12.2020. Foto: AZƏRTAC.



Azərbaycan Prezidenti İlham Əliyev və Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında. 10.12.2020. Foto: AZƏRTAC.



Silahlı Qüvvələrimizin şəxsi heyəti.  
10.12.2020. Foto: AZERTAC.



Parad heyətləri tribunanın önündə addımlayırlar.  
10.12.2020. Foto: AZERTAC.

20 Yanvarda şəhidlərin məzarları üzərinə qoyulan qərənfillər müstəqilliyi necə xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas olan Xarı Bülbül Azərbaycan torpaqlarının azadlığının rəmziyinə çevrilmişdir.

Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində oldu etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyev aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqdə davam edəcək.

Hörmətli Qardaşım, əziz Azərbaycan xalqı. Türkiye Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə müناسibətlərimizdə özümüza hər zaman böyük lider Heydər Əliyevin "Bir millat, iki dövlət" şiarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birləikdə qeyd etmək üçün aranızdayıq.

Azərbaycanın torpaqlarını işğaldən azad etməsi heç də mübarizənin başa çatması demək deyildir. Bu gənə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcəkdir. Otuz illik işğal müddətində bu bölgələrin viranaya əvvərildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tar-mar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, mazarlıqlar belə dağılmışdır. Məscidlər dağıldılmış, minaralar eynilə tar-mar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbib sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır.

Mühərribə zamanı Göncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi Azərbaycan torpaqları da hədəfə alınmışdır. Yüz məsum mülki şəxs şəhid edilib, analar balasız, uşaqlar atasız-anasız qalmışdır. Hükümlər nəticəsində 416 qardaşımız da yaralanmışdır. Mühərribə qanunları ko-

bud şakılda pozulub, insanlıq şərəfi ayaqlar altına atılıb. Bunları gör-məziyə vuranların gözləri kimi vicdanları da kor olmuşdur. Hər məc-rada bunun hesabını sormalıyıq.

İllərdir doğulduqları yerlərdən uzaq qalaraq, yurd həsrati ilə ali-şib yanın bir milyon qaçqın və məcburi köçkün qardaşımız doğulduqları torpaqlara qayیدaclarını sabırzsızlıklə gözləyir. İnsallah, bu qar-daşlarımızın həsrətinin ən qısa vaxtda sona çatacağına inanırıq.

Əziz qardaşlarım, Dağlıq Qarabağa fəlakət, qətlam və göz ya-şından başqa heç nə gətirməyənlər də artıq ağillarını başlarına topla-malıdırılar. Ermənistan rəhbərləri xalqın sərvətlərini Azərbaycanın tor-paqlarını işgal atında saxlamaq üçün sərf etmişlər. Halbuki bu potensi-al manasız müdafiə xətərlərinə, silahlara, gözlərinin kin və qan tutmuş rəhbərlərinin ehtiraslarına sərf edilmişəsydi, bu gün mənəzərə çox fərqli olardı. Erməni siyasetçilərin bunu çox yaxşı təhlil edib, sülh və sabitlik osasında goləcəyi qurmaq məsələsində cəsarətli addımlar atmalarını arzu edirik.

Ermənistən xalqının da özlərini keçmişin yalanları ilə ovundura-raq yoxsulluğa məhkum edən diasporun əsəratindən qurtulmasını dile-yirik. Qərb imperialistlərinin təhriki ilə bir yərə çatmağın mümkün ol-mayacağını görməli, düşməncilik əvəzina mehriban qonşuluğa əsaslanan əlaqlar yenidən nəzərdən keçirilməlidir. Ermənistən xalqı Qara-bağda yaşananlardan dərs götürərsə, bu, bölgədə yeni bir dövrün baş-langıcı olacaqdır.

Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığını bu qədər faciəyə baxmayaq, dayanıqlı sabitlik üçün təqdirələyiq bir mövqə or-taya qoymadı. Cənab Prezidentin bu xoşniyyətli cəhdlərini biz də dəstəkləyir, həmsəhətləri tərəfindən dəyərləndirilməsini arzu edirik.

Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan əzəzi bütövlü-yünü, şükür olsun, yenidən tamin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sulanı qovuşmuşdur. Şuşa-nın dağlarının başında duman artıq dördli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Kondələnçay artıq daha coşqun axacaq. Araz noğməsinin daha güclü oxuyacaq. Qarabağ şikəs-tasını oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.

Arazi ayırdılar,  
Lil ilə doyurdular.

Mən səndən ayrılmazdım  
Zülm ilə ayırdılar.  
Ay Laçın, can Laçın,  
Mən sənən qurban, Laçın.

Gözəlliyyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şaşa kimi Füzuli, Cəbrayıł, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır.

Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşa-nın, Qafqaz İsləm Ordusunun iigid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qurur gündür.

Rəbbimə bizlərə bu günləri yaşıdatdı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlaməq istəyirəm: Qara-bağ Azərbaycandır! Qarabağ artıq Ana Vətənəna qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, usaqlarımızın daha yaxşı yaşayacağı bir yera çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürk-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-ugura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!

Bu düşüncələrə çıxışımı yekunlaşdırarkən bütün Azərbaycan xalqını, əziz qardaşım Prezident İlham Əliyevi və şanlı Azərbaycan Ordusunu, Türk Ordusunu ürkədən təbrik edirəm. Əziz şəhidlərimizi bir daha rəhmətlə yad edir, qazılарımızə tezliklə sağalmalarını arzu edirəm. Sağ olun, var olun, Allaha əmanət olun!

X X X

Dövlət başçılarının çıxışlarından sonra Zəfər parادı başladı. Si-lahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Və-tən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi.

Vətən Müharibəsi Qəhrəmanı general-major Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsnə xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına götürdü.

Sonra Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq şücaət, rəsadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşıdan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribunanın öndən keçidlər. Üç Kolonadan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev başçılıq edir.

Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları birinci dərəcəli kapitan Zaur Quliyevin başçılığı ilə tribuna öndən keçidlər.

Sonra Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət parad heyətləri tribunanın öndən addimlədlər. Dövlət Təhlükəsizliyi Xidmətinin parad heyətinə general-major Rövşən Muxtarov başçılıq edirdi.

Daha sonra polkovnik Səid İsayevin başçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, polkovnik Taleh Məşədiyevin rəhbərliyi ilə Birinci Ordu Korpusunun döyüşüləri, polkovnik Nəmət Müseyibovun başçılığı ilə İkinci Ordu Korpusunun, polkovnik-leytenant Kamran Ağababayevin rəhbərliyi ilə Üçüncü Ordu Korpusunun, polkovnik İlham Məmmədovun başçılığı ilə Dördüncü Ordu Korpusunun və polkovnik-leytenant Dəyanət Müslümovun rəhbərliyi ilə Altıncı Ordu Korpusunun hərbi qulluqçuları tribuna öndən keçidlər.

Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları da tribuna öndən mətin addimlarla irəlilədir. Parad heyətinə polkovnik İsmayılxan Məmmədov başçılıq edirdi.

Zəfər parada qardaş Türkiye Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi ilə tribuna öndən keçidlər.

Dövlət Sərhəd Xidmətinin parad heyətləri general-major Rəsul Tağıyevin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyəti general-major İñqıləb Muradovun, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti isə mayor Eldar Quliyevin rəhbərliyi ilə mətin addimlarla Azadlıq meydanına daxil oldular.

Sonra general-major Füzuli Salahovun rəhbərliyi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin parad heyəti, general-major Bəkir Orucovun başçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və zabitlərinin keçidi oldu.

Naxçıvan Muxtar Respublikasındaki Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən parada iştirak edirdilər. Parad heyəti general-major Məhəmməd Həsənovun başçılığı ilə tribuna öndən keçidlər.

Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş Zəfər paradı Əməkdar incəsənət xadimi polkovnik-leytenant Rüfət Axundzadənin dirijorluğu ilə birləşmiş hərbi orkestr müşayiət edirdi.

Daha sonra hərbi texnikaların keçidi başlıdı.

Vətən müharibəsində Qələbəyə həsr olunan Zəfər paradına Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri dənizdən dəstək verdi. Dənizdə fəxri keçid edən hərbi gəmilərimiz yüksək döyüş hazırlığı nümayiş etdirdi.

“Dəmir yumruq” əməliyyatının – Vətən müharibəsinin qazılırinin Zəfər paradasında tribuna öndən keçidi oldu.

Azadlıq meydانına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi götərildi. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işgalindən azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və səridən çıxardığı 2 min-dən çox avtomobilin nömrə nişanlarından hazırlanmış kompozisiya paradda nümayiş olundu. Dağlıq Qarabağ ərazisinin əzali Azərbaycan torpağı olduğu kompozisiyanın üzərinə həkk olunan “Qarabağ Azərbaycan!” şüarı ilə bir dəha bəyan edilib.

Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar – “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınıları (PDM), “T-72” tankları, elcə də istifadəyə yararsız texnikalar – zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yüksək hərəkətli, 122 millimetrik “Qvezdika” özüyəriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıcı zərbələr vurduğunun əyani təsdiqidir.

Bundan sonra xüsusi təyinatlı avtomobil, zirehli texnika və silah sistemləri kolonu Azadlıq meydanına daxil oldu. Kolona "Qarabağ" ordenli general-leytenant Nizam Osmanov başçılıq edirdi.

Azadlıq meydanında keçid edən, üzərində 12,7 millimetrlük NSV pulemyotları, tank aleyhino idarə olunan "SPIKE-ER", "NLLOS", "LA-HAT" raketləri, 120 millimetrlük "SPEAR" minaatanlar quraşdırılan "SandCat-Stormer" zirehli idarəetmə, çəvik hərəkət maşınları, piyada daşıyan zirehli maşınlar, "Kobra" və "BTR-82A" zirehli transportçuları, PDM-2 və PDM-3 texnikaları, "T-72", "T-90S" tankları Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirdi.

Daha sonra Azadlıq meydanında Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi oldu. Kolona müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, "Zəfər" ordenli general-leytenant Ramiz Tahirov başçılıq edirdi. Tribuna öndündə modernlaşdırılmış "OSA-1T", "S-125 TM", "BUK-MB", "İldırım" zenit-raket komplekslerinin, "S-300 Favorit" sistemlərinin keçidi oldu. Ardınca Vətən mühəribasında Qələbənin əldə edilməsində çox mühüm rol oynayan "Orbiter-1KM" – "İti qovan", "Orbiter-2B", "Orbiter-3B", "Orbiter-4", "Aerostar-BP", "Heron" pilotluz uçuş aparatları (PUA), eləcə də an müasir PUA-lar – "Bayraktar-TB2", habelə "Hermes-450", "Hermes-900", "Quzğun" və "Harop" PUA-ları nümayiş olundu.

Ardınca Azadlıq meydanına artilleriya silahları sistemlərinin kolonu daxil oldu. Kolona "Zəfər" ordenli general-major Ağamir Sultanov başçılıq edirdi. Meydanda özüyeriyən haubitsa və artilleriya qurğuları – 152 millimetrlük "Akasiya", 152 millimetrlük "MSTA-S", 203 millimetrlük "Pion", eləcə də 220 millimetrlük "TOS-1A" ağır odsəçan, tank aleyhino "Xrizantema-S" kompleksləri, "DANA" özüyeriyən top-habitsaları, "Qrad", "RM-70/85", "BM-21", "Smerç" yaylım atışlı reaktiv sistemləri, "TR-300 Qasırga", "Ekstra" taktiki, "Polonez" və "LORA" əməliyyat-taktiki raket sistemlərinin keçidi oldu.

Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə maxsus döyiş təyyarolarının və helikopterlərin uçuşu başladı. "Qarabağ" ordenli polkovnik Həsən Əlövşətovun rəhbərliyi etdiyi "Mİ-17" hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiye respublikalarının dövlət bayraqları ilə Bakı buxtasının üzərində uçaraq Zəfər parادının iştirakçılarını salamladı. Bunun ardınca Vətən Mühəribəsi Qəhrəmanı polkovnik-leytenant Rəşad Nadirovun

başçılığı ilə "Mİ-35" hücum helikopterləri qrupunun uçuşu oldu. Polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə "LAHAT" və "SPAYK" uzunmənzilli raketləri ilə silahlanmış "Mİ-17" helikopterlərinin və "Qarabağ" ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə "MİQ-29" çoxməqsədli qırıcı təyyaralar qruplarının uçuşları da məraqla qarşılandı. Zəfər parədində döyiş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş "Su-25" hücum və hava dəstək təyyarələr qrupu tamamladı. Vətən Mühəribəsi Qəhrəmanı general-major Namiq İsləməzadənin başçılıq etdiyi qrupun səmada Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaratması üçrəngli şanlı bayraqımızın daim yüksəklərə dalgalanacaqını tacəssüm etdirdi.

Vətən mühəribəsinin iştirakçı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu Zəfər parədi 44 günlük mühəribədə Azərbaycan Ordusunun Böyük Qələbəsinə bütün dünyaya təntənə şəkildə nümayiş etdirdi. "Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən mühəribasında Rəşadlı Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayisi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.

Yaşasın, müstəqil Azərbaycan Respublikası! Yaşasın, müzəffər Azərbaycan Ordusu! Yaşasın, sarsılmaz və əbədi Azərbaycan-Türkiyə qardaşlığı!

<https://president.az/articles/48788>

## **22. YERLİ VƏ XARİCİ JURNALİSTLƏR ÜÇÜN MƏTBUAT KONFRANSI**

### **AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV YERLİ VƏ XARİCİ MEDİA NÜMAYƏNDƏLƏRİ ÜÇÜN MƏTBUAT KONFRANSI KEÇİRİR**

*26 fevral 2021-ci il*

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.

Media nümayəndələrinə müraciət edən Prezident İlham Əliyev dedi:

– Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı faciəsi Ermənistən tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımı törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir.

Xocalı soyqırımı Ermənistən faşizminin təzahürü idi. Ermənistən faşizmi o vaxt baş qaldırıldı və 1992-ci ildən son hadisələr qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərər vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik rakətlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir.

Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəaliyət göstərirler və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistən dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video,

foto materialları kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilmə ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır.

Xocalı soyqırımının törədilməsi ilə Ermənistən, əslində, Azərbaycan xalqının iradosunu qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistən rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərək, bu barədə suali cavablandırırcən qürur hissi ilə qeyd edirdilər ki, bəlli, Ermənistən bu hərbi cinayəti dinc əhaliyə qarşı törədir. Ona görə ki, Azərbaycan xalqı gərsün, Ermanistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydandasında alıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistən ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılarından azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin galocə inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərərər olması üçün əməli addımlar atır.

Bu günlərdə Azərbaycanda bir çox tədbirlər keçirilir və bu tədbirləri işıqlandırmaq üçün xaricən böyük bir jurnalist qrupu gəlmışdır. Mən onlara təşəkkürümü bildirirəm ki, bu hadisələri, bu soyqırımı işıqlandırmaq üçün bu gün Azərbaycandadırlar. Eyni zamanda, bilirom ki, onların bəziləri azad edilmiş torpaqlara getmişlər, o dağıntıları öz gözləri ilə görmüşlər və bundan sonra da gedəcəklər. Buna görə isə həda dərin təşəkkürümü bildirirəm.

Mənə məlumat verildi ki, xarici jurnalistlər mənimlə görüşmək, müsahibə almaq istayırlar. Onların sayının çox olmasına nəzərə alaraq, belə qərara gəldim ki, biz bu formatda görüsök. Təbii ki, pandemiya bizim işimizə də təsir göstərir. Amma hesab edirəm, bu canlı bağlılıq imkan verəcək ki, mən jurnalistləri maraqlandıran suallara cavab verim. Buyurun.

**Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev:** Möhtərəm cənab Prezident, icazənizlə yerli və xarici media nümayəndələrinin iştirakı ilə mətbuat konfransımıza başlayırıq. Söz verilir "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinə.

**Azərbaycan Televiziyası:** İlk növbədə, bu imkanı yaratdığınıza görə təşəkkür edirəm. Siz artıq qeyd etdiniz ki, Xocalı soyqırımının

törədilməsindən ötən 29 il ərzində bir çox ölkələrin parlamentləri, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən bu qətləmə soyqırımı kimi qiymət verilib. Baş, hazırda beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımı münasibəti necə qiymətləndirirsınız, onların mövqeyini necə qiymətləndirmək olar? Təşəkkür edirəm.

**Prezident İlham Əliyev:** Bilirsiz, bir çox beynəlxalq təşkilatlar bu qanlı hadisəyə Azərbaycanın təşbbüsü ilə öz münasibətini bildirmişlər və bu istiqamətdə işlər davam etdiriləcək. Əlbəttə, soyqırımı törədiləndə Azərbaycan, demək olar ki, informasiya blokadadasında idi. O vaxt müasir imkanlar da yox idi. Ona görə bu məsələ bir çoxları üçün o qədər də aydın deyildi. Xüsusiə nəzərəalsaq ki, o illərdə Azərbaycanın beynəlxalq aləmdə o qədər də böyük imkanları yox idi və bunun müqabilində erməni lobbisi fəal çalışırdı, müharibə ilə, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatları ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalşmışdı. Bu fikirləri aradan qaldırmak, təkzib etmək üçün biz, əlbəttə ki, böyük sayları göstərməli idik və qeyd etdiyim kimi, dövlətlərlə olaraq, ictimai təşkilatlar olaraq son illər ərzində ardıcıl surətdə bə fəaliyyəti göstərməyik. İctimai təşkilatlar arasında, əlbəttə ki, xüsusiə Heydər Əliyev Fonduñun fəaliyyətini qeyd etmək istəyirəm. "Xocalıya ədalət!" şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib və bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın, nə Azərbaycanda, nə də dünyada bu heç vaxt təkrarlanmasın və Azərbaycan heç vaxt 1990-ci illərin əvvəlində olan o aciz duruma düşməsin, Azərbaycan özünü, öz vətəndaşlarını hər zaman qoruya bilsin.

Hesab edirəm ki, bu gün dünyada Xocalı soyqırımı ilə bağlı artıq geniş məlumat var. Halbuki Ermənistanda tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalaşa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə qoymaq istəyirdi. Guya ki, Azərbaycan özü Xocalı soyqırımı törətməşdir. Biz bu addimların təkrarını İkinci Qarabağ müharibəsində də gördük. Goncanı, Tərtəri, Ağdamı, digər şəhərləri bombalayanda Ermonstanın rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki atılan ballistik rakətlər peyk tərəfindən izlənilir və böyük dövlətlər, ilk növbədə, Minsk qrupuna hömsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdilər. Ballistik rakətlər Gəncə, Tərtər, Bərdə

və digər şəhərlərə Ermənistandır ərazisindən buraxılmışdır. Yəni növbəti erməni yalanı cəhdli göstərildi, amma keçmədi. Çünkü artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var.

Ona görə mən tam əminəm ki, illər keçidcə Xocalı soyqırımı haqqında həqiqilişləri bütün dünyaya büləcək və bizim vəzifəmiz bundan ibarətdir. Biz bundan sonra da çalışacaq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanışınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaqdır.

**Türkiyənin "TRT Haber" telekanalı:** Cənab Prezident, əvvəlcə, Xocalıda şəhid olanları rəhmətə anıraq. Sizi də Qarabağ Zəfəri münasibətilə bər dahan təbrik edirik. Qarabağ Zəfərindən dərhal sonra Ermənistanda davamlı daxili siyasi çoxşaklıqlar müşahidə olunur. Siz bu məsələyə - Ermənistanda baş verənlər necə baxırsınız? Orada baş verənlərin Sizin və Prezident Ərdoğanın bir əməkdaşlıq formatı təklifi vardır, ona bir mənfi təsiri ola bilərmi? Digər tərəfdən, orada hər hansı bir hakimiyət dayışıklığı ilə bağlı Azərbaycanın bölgədə hərbi tədbirləri artırılması planlaşdırılır mı?

**Prezident İlham Əliyev:** Ermənistanda baş verən hadisələr Ermənistandan daxili işidir. Mən dünən şəhid ailələri ilə görüşdəki çıxışında, o cümlədən Ermənistandakı vəziyyətə də toxundum. Ancaq onu bildirmək istəyirəm ki, o çıxış hadisələrdən əvvəl edilmişdir. Yəni mənim şəhid ailələri ilə görüşüm təqribən saat 10:<sup>30</sup>-da olmuşdur və mən Ermənistandakı hadisələrdən ondan sonra xəbər tutdum. Ona görə istəyirəm, hər kəs bilsin ki, mənim şəhərlərim bu hadisələrdən əvvəl edilmişdir.

Ancaq hadisələr onu göstərdi ki, mən tam haqlı idim. Çünkü bu gün Ermənistandır elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermonstanın əvvəlki və indiki rəhbərləridir. Çünkü iyrimi il ərzində Köçəryan-Sarkisyan xuntası Ermənistani faktiki olaraq uğuruma apardı və böhrənlə vəziyyətə gətirib çıxardı. Ölkə, demək olar ki, bütövlükde müstəqillik əlamətlərini itirmişdi, daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasetidir. Çünkü onlar torpaqlarımızı işğal altında na qədər çox saxlamaq istəyirdilərsə, o qədər de asılı vəziyyətə düşürdülər.

Biz Ermənistandır ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistani iqtisadi cəhətdən sarsıtmaq, çök-

dürmək, təcrid etmək bizim siyasetimiz idi. Mən bunu heç vaxt gizləmirdim və dəfələrlə açıq deyirdim, torpaqlarımız na qədər ki, işğal altındadır, biz bu siyaseti aparacaqıq. Deyirdim ki, Ermənistanda öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın, ondan sonra bölgədə işbirliyi də ola bilər, əməkdaşlıq da ola bilər və bizim siyasetimizdə dəyişiklik də ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, na də 2018-ci ildə hakimiyətə gəlmış hökumət bizim bu çağırışlara quşaq asmadı. Əgər vaxtında quşaq assayıdalar, bu gün belə rəzil duruma düşməzdilər.

Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdəm. Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda. Ancaq mühərbinin nöticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış bayanat icra edilir və tam icra edilməlidir. O bayanatın müddəələrinin böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bayanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermanistan daha da ağır duruma düşəcək. Yəni Ermənistandan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdır, hesablaşmalıdır.

Otuş il ərzində bu məsələ ilə möşğül olan beynəlxalq qurumlar, eyni zamanda, ayri-ayrı ölkələr bize açıq, yaxud qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan mühərbiədə mağlub edilmiş tərəfdir, siz reallıqla barışın. Çalışın ki, bu reallıqdan özünüz üçün maksimum məqbul variant seçin, yəni pis variantla daha pis variant arasında. Biz isə bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik, öz mövqeyimizden bir addım belə geri atmırıq və mən bunu açıq bayan edirdim. İndi isə, man deyirəm ki, yeni reallıq yaramıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistana və eyni zamanda, bütün başqa ölkələr barışmalıdır, hesablaşmalıdır. İndi Ermənistandan qarşısında bir neçə seçim var və onların arasında Ermənistən üçün ən məqbul seçim 10 noyabr bayanatının müddəələrini icra etməkdir. Əks-təqdirdə, onlar üçün daha da böyük problemlər yaranıa bilər.

**Rusiyadan TASS agentliyi:** Hər vaxtiniz xeyir, cənab Prezident. İcazə versəniz, Sizə iki sualim var. Birinci sual logistikaya aiddir. Bu yaxınlarda Füzulidə aeroport tikintisinin başlanması barədə xəbər ve-

rib. Siz belə işlərin aparılmasını, onlara heç nəyin mane olmamasını, obyektiñ hansı müddətdə istifadəyə verilə biləcəyini və bu aeroportun beynəlxalq hava limanı olub-olmayacağını təsdiqləyə bilərsinizmi? İkinci sualim koronavirusa qarşı vaksinlərlə bağlıdır. Biz ümid edə bilərikim ki, Rusiya vaksinləri Azərbaycanda qeydiyyata alınacaq? İcazə versəniz, şəxsi karakterləri bir sualim da var. Siz özünüz peyvendləncəksinizmi və hansı preparata üstünlük verəcəksiniz? Sağ olun.

**Prezident İlham Əliyev:** Sağ olun. Füzulidə tikilan aeroport məsələsinə goldikdə, bu işlər artıq başlanıb. Biz ərazinin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlamışıq. Ona görə ki, ilk növbədə, orada ərazini təmizləmək lazımdı. Bu proses başa çatmağı yaxındır və aeroport, hər haldə onun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək navigasiya sistemləri operativ müddəələrdə istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək.

Əlbəttə, aeroportun tikintisinin nə vaxt başa çatacağı qabaca-dan demək çətindir, çünki ərazilərin minalardan təmizlənməsi, bu əraziyə gediş-galisin mümkünüy ilə bağlı məsələlər çətinlik doğurur. Lakin biz ümid edirik ki, aeroport bu il istifadəyə veriləcək. İstiyoruk ki, bu payızın əvvəlində olsun. Əgər bütün işlər plan üzrə getəsə, aeroport payızın əvvəlində istifadəyə veriləcək. Bu, biza həmin hava limanından həm xaricdən alacağımız yükler nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gölmələri üçün istifadə etməyimizə imkan verəcək. Oma görə ki, aeroport ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tiki-lir. Həmin yollardan birinə mən "Qələbə yolu" adı vermişəm. Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşəldən və vadilərdən keçərək Şuşa şəhərinə gediblər. Nisbotan aran əraziləndən keçən digər yol da aeroportundan birbaşa gediş-gəliş təmin edəcək. Buna görə əminəm ki, xaricdə yaşayış azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları belə bir imkana malik olacaqlar. Deməliyəm ki, bizim aeroportlар tikmək planlarımız tökə Füzuli şəhəri ilə məhdudlaşdırıb. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırıb. Bildiyiniz kimi, keçən il 10 noyabr tarixli bayanatın bir bəndi Ermənistən ərazisində

Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyani Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idil. Buna görə də bizim böyük planlarımız var və bizi onları reallaşdıracaq. Bu il ərazilərin bərpaşısı üzrə kifayət qədər geniş xüsusi investisiya programı təsdiq edilib. Biz bağlanmış müqavilələr arasında ilk ödənişləri həyata keçirməyə başlayırıq.

Vaksin məsələsinə goldikdə, deməliyəm ki, pandemiyanın lap əvvəlindən biz vəziyyəti nəzarətdə saxlayırıq. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub. Bизdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa yoluxmuş insanların sayı hazırda 200 mindən bir qədər çoxdur. Bugünkü vəziyyətə görə, aktiv xəstələrin sayı 2 mindən bir qədər artıqdır. Bizim xəstəxanalarda boş yerlər çoxdur. Ona görə ki, əvvələn pandemiyanın ilk aylarında biz 10-dan çox modul tipli yeni xəstəxana yaratmışıq, həmçinin son iki ayda yoluxanların və sağalanların sayı arasında sağalanların xeyriyə müsbət dinamika müşahidə olunur. Biz həm də Cənubi Qafqazda peyvəndləməyə başlanmış birinci ölkəyik. Biz peyvəndləməyə yanvarın 18-də başlamışıq, yəni Avropana peyvəndləmə başlanandan cəmi bir ay sonra.

Biz Çində istehsal edilmiş "CoronaVac" peyvəndi ilə vaksinasiya aparıraq. Deməliyəm ki, biz həm də lap əvvəldən "COVAX" layihəsinə qoşulmuşuq. Bu layihə üzrə biz "AstraZeneca", "Pfizer" və "Moderna" peyvəndlərini da almalyıq. Bundan sonra, biz Azərbaycana "AstraZeneca" vaksininin göndərilməsi barədə lap ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalamışıq. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanından bu vaksinin, həmçinin "Sputnik" vaksininin distribütörleridir. Lakin hələlik bu vaksinlər bizi daxil olmayıb. Bizdə olan məlumatda görə, "Sputnik" vaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edir və xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib.


"CoronaVac" peyvəndinə gəldikdə isə bu vaksinin 4 milyon dozasının alınması barədə kontrakt bağlanıb. Mənə hər gün məruzə edirlər ki, bəzən gündə 15-20 min nəfər vaksinlərinir. Yəni bu istiqamətdə bütün imkanlardan istifadə edəcəyik. Bunun üçün müvafiq maliyyə vəsaitləri ayrılib. Sadəcə vaksinlərin istehsalçılardan gəlməsini gözleyəcəyik.

Bununla əlaqədar, onu da qeyd etmək istərdim ki, bizim beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsümüzə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasi keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəklədi. Sesiya ötən ilin dekabr ayında keçirildi. Mənim orada səsləndirdiyim təzislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təsəssüf ki, tamam başqa mənzərə gördük. Görürük ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımcıq verməsini hesablaşmağa başlayırlar. Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bələya qarşı birgə mübarizə barədə bütün bayanatlara baxmayaraq, praktikada təmamilə eks vəziyyət görülür. Məsələn, bəzi ölkələr onlara lazım olan- dan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün Kanada. Mən bu barədə demişim. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözə bərabərlik, insanları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalarıylar. Hətta bu insanların imkanları olsa belə, sadəcə, onlar üçün əlcətan deyil. Siza açıq deməliyəm, əgər biz bütün istehsalçıları saziş bağlamaşdıyıq, - buna etmişik, - bu gün biz də vaksinsız qalardıq. Biz "AstraZeneca" vaksininiñ çıxdan almazı idik. Almadısq. Artıq bir neçə aydır ki, almamışıq. "Sputnik" vaksinini də almamışıq. "COVAX" təşəbbüsü üzrə "Pfizer" və "Moderna" peyvəndlərini almazı idik, almamışıq. Özü də biza onları nə vaxt alacağımızı demirlər. Yaxşı ki, bizim činli tərəfdəşlərimiz öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almaq üçün vəsaitimiz var. Bəs, vəsaiti olmayanlar nə etsinlər? Bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasiqliq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq? Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparıraq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bayanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanır. Bunlar artıq hamını bezdirib. Bu məsələ hər bir insana aiddir. Biz bu

məsələdə həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi principiallıq göstəririk.

**"Ukraina-24" televiziya:** Hər vaxtınız xeyir, cənab Prezident. Mən "Ukraina-24" telekanalının jurnalistiyim. İcazənizlə, sual vermək istərdim. Ukrayna Azərbaycanda baş verən hadisələri həmişə izləyib və izləyir. Sizin təcrübəniz bizim üçün çox vacibdir. Ümidvaram ki, yaxın gələcəkdə biz də öz torpaqlarımızı qaytaracaqı. Sualım da, bir növ bu barədədir. Deyin, indi, işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası dövründə Azərbaycan hansı çətinliklərlə üzləşir? Bilirom ki, döyük əməliyyatları başa çatandan dərhal sonra pozucu təxribat-partizan fəaliyyəti cəhdləri olmuşdu. Bu məsələni necə həll etdiniz? Dinc vətəndaşların qayıtması məsələsinə necə həll edirsiniz ki, onlar sülh şəraitində və təhlükəsiz yaşasınlar. Sağ olun.

**Prezident İlham Əliyev:** Siz haqlısınız. Bizdə olan məlumatda görə, döyük əməliyyatları başa çatandan sonra, təxminən noyabrın 20-də Ermenistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan 60 nəfərdən çox bir dəstə göndərilmişdi. Bu dəstənin Laçın dəhlizindən necə keçməsi, Azərbaycan Ordusunun nəzarətində olan ərazilər necə gəlməsi aydın deyil. Bildiyiniz kimi, hərbi əməliyyatlar başa çatandan sonra noyabrın 10-da Rusiya Federasiyasının sülhməramlı missiyası sülhməramlıların məsuliyyət daşıdığı ərazinin xəritələrini dərc edib. Bu xəritələr daim saytdadır. Hərbi əməliyyatlar başa çatandan sonra biz aşkar etdik ki, arxa cəbhənin dərinliyində erməni silahlı dəstələri var. Əvvəlcə, aldiğimiz məlumatə görə, bu adamlar azib mühəsirədən çıxa bilməyənlərdir. Azərbaycan hərbi qulluqçuları onların adıqlarını zənn edərək bir müddət sülhməramlı missiya ilə birləşdə həmin adamlara kömək göstərməyə və onları geri qaytarmağa çalışırdılar. Lakin məlum oldu ki, bu, belə deyilmiş. Məlum oldu ki, bu, həm bizim hərbi qulluqçulara, həm də dinc vətəndaşlara hücumlar edən təxribat qrupudur. Bu təxribatlar və terror aktları nəticəsində bizim hərbi qulluqçularından dörd nəfəri və bir nəfər mülki şəxs – mobil operator şirkətinin nümayəndəsi həlak olub. Şuşa şəhərinə gedən həmin şəxs pusquya düşüb və bir neçə nəfər yaralanıb. Təbii ki, biz əks-terror əməliyyatı apardıq, nəticədə bir neçə terrorçu tamamilə zərarsızlaşdırıldı, 60-dan çox terrorçu tutuldu. Bu gün onları hərbi əsirlər adlandırmağa çalışırlar. Düşünürəm ki, məsələnin mahiyyətini qəsdən təhrif



Rəşadətli Azərbaycan ordusunun məhv etdiyi zirehli texnikalar və texnika nömrələrindən hazırlanmış nəşənə "Qarabağ Azərbaycandır" yazılı Zəfər parada nümayiş etdirilib. 10.12.2020. Foto:AZƏRTAC.



Rəşadətli Azərbaycan ordusunun məhv etdiyi döyük texnikası Zəfər parada nümayiş etdirilib. 10.12.2020. Foto:AZƏRTAC.



Zirehli texnika və silah sistemləri kolonu.  
10.12.2020. Foto: AZERTAC.



Zirehli texnika və silah sistemləri kolonu.  
10.12.2020. Foto: AZERTAC.

edirlər. Müharibə bitdən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq. Özü də biz onları bizim əsirlərin qaytarılmasından əvvəl qaytarmışıq. Bu adamlar həmin kateqoriya ya uyğun gəlmir. Bunlar terrorçu və təxribatçılardır. Ermənistən tərəfindən və ya başqa ölkələr tərəfindən hər hansı spekulyasiya yersizdir.

Başqa çətinliklərə gəldikdə isə, əlbəttə, biz başqa taxribat qruplarının keçməyəcini qarantiya vermirik. Lakin biz işgaldən azad olunmuş ərazilərin tohľükosizliyini bu gün kifayət qədər təmin edirik, müntəzam reydlər keçiririk, pilotus uçaş aparatları vəsitsələ və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bize təqdim etməyi. Yeri gəlmışkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatanın sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələrini bize təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minaldardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözda bir cür danışır, əməldə isə başqa cür hərəkat edirlər. Biz onların hərbi əsirlərini, hələk olanların cəsədlərini verdik. Müharibədən sonra işgaldən azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhəmərlər missiya və bizim nümayəndələr birləikdə mindən çox hələk olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapıdilar və erməni tərəfə verdilər. Biz özümüzü əxlaq normallarına və ümumbaşarı davranış normallarına müvafiq şəkildə aparırıq. Lakin minalanmış sahələrin xəritələrini biza verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərkəndən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olunca birtərəfi əməkdaşlıq ola bilməz.

Bu gün bizim müzakirə etdiyimiz daha bir massələ, əlbəttə, keçmiş məcburi köçkünlərin qovulduğu ərazilərə qayıtmasının qrafiki məsələsidir. Lakin ərazilərin minalanması ilə bərabər, burada hər şey, bütün infrastruktur tamamilə dağıdılib, şəhərlər yoxdur, qayıdışı yer yoxdur. Praktiki olaraq bütün kəndlər dağıdılib. Mən azad edilmiş ərazilərdə dəfələrlə olmuşam, maşınla yüzlərə kilometr yol gedirsin və yalnız dağıdılmış kəndləri görürsin, heç yerdə bircə bina da yoxdur. Ağdamda bircə bina da yoxdur. Təkcə qismən dağıdılmış bir məscid

qalib, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər, oradan baxırlamış ki, Azərbaycan qoşunları orada hərəkət edir, yoxsa yox? Füzulidə bircə bina da yoxdur. Hətta bayraq sancımağı yer yox idi. Biz bayraqı bayraqdır rəyindən asdıq. Cəbrayılda da eyni vəziyyətdir. Zəngilanda, Qubadlıda bir neçə ev qalıb, onlarda da qanunsuz məskunlaşdırma aparılmışdır.

Buna görə indi biz ərazilərin minaldardan təmizlənməsi və bununla paralel olaraq bütün imkanlardan istifadə etməklə ziyanın qiymətləndirilməsi ilə başlıq olur. O cümlədən beynəlxalq qurumlar vasitəsilə işğalçılara əsaslandırılmış iddiyalar təqdim etmək üçün dronlarla çekişmələr aparırıq. Bununla paralel olaraq şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsinə dair tapşırıqlar verilib. Bizim vətəndaşların qayıtlanması üçün əsas mərhələlər bunlardır. Bir həm da pilot layihələrə başlamışq. Bir layihə — “ağlılı kənd” layihəsi artıq başlanıb. Bir 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirler. Onlar layiqli yaşamağa və məlasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirler. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik.

**Böyük Britaniyanın “Telegraf” qəzeti:** Bu qorxunc soyqırımıni anim gündündə bizimlə görüşdüyüնüza görə təşəkkür edirəm. Sizə davamlı sülhü təmin etmək, galəcəkdə belə soyqırımlarının qarşısını almaq olarmı və Azərbaycanın belə bir səmimi niyyəti varmı ki, galəcəkdə davamlı sülhün tərəfdarı olacaq?

**Prezident İlham Əliyev:** Təşəkkür edirəm. Əlbəttə ki, biz davamlı sülhün nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur. Bunu görəmk üçün mən siz 10 noyabr bəyənatı ilə tanış olmağa davət edirəm. Mən, Rusiya Prezidenti və Ermənistanın baş naziri ona imza atmışq. Ermanı torəsi biza qoşunların çıxarılması tarixini verən kimi biz müharibəni dayandırdıq. Müharibənin ilk gündündə mən hər bir müsahibəmdə və bayanatımda onu vurğulayırdım ki, Ermənistanın baş naziri şəxsən özü, onun hər hansı bir məməru deyil, özü biza Füzuli, Şuşa, Cəbrayı və digər rayonlarımızdan qoşunların çıxarılması tarixini verən kimi biz müharibəni dayandıracaq. Yəni biz bunu sülh yolu ilə edə bilərikə, müharibə dayanacaq.

Biz münaqişənin başa çatdırılması üçün otuz il gözləmişik. Bütün niyyətimiz hər zaman aydın və səmimi olub. Ermənistan ən azı müyyən bir olamətlər nümayiş etdirirdi ki, münaqişə dinc yolla həll oluna bilər, biz bu danışılarda iştirak edirdik. Ancaq biz dərk edəndə ki, Ermənistan hökuməti biza heç bir santimetr torpağı belə geri qaytarmaq niyyətində deyil və iyul, avqust aylarında biza qarşı bir sira hərbi təxribatlar tərəfdildi, sonra da sentyabr ayında təxribat — biz təbi ki, adekvat cavab verməli olduğ. Ona görə da bu sual veriləndə ki, davamlı sülh necə ola bilər, bu, yalnız imzalanmış 10 noyabr bəyənatına sadıqliq nümayiş etdirməklə olar. Həmin sənəd Ermənistanın baş naziri tərəfindən imzalanıb: Ağdamın bir hissəsi, Kəlbəcər və Laçın boşaldılacaq. Biz müharibəni dərhal dayandırdıq. Mən öz sözüma əmlətdim. Ancaq bunu hər kas çox gözəl anlayır ki, biz müharibəni davam etsəydiq, Ermənistan üçün nticicələr daha ağır və acinacaqlı ola bilərdi. Ancaq biz istəmadık ki, daha artıq itkimiz və qurbanlar olsun və biz bunu nümayiş etdirdik. Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədümüz artıq üçərəfli qaydada — Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhəzinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfaat əldə edəcək, onlar sülhün xeyrinə görəcəklər. Daha bir şətimiz, sülh üçün şərt ondan ibarətdir ki, Ermənistanın siyasi dairələri anlamalıdır, hər hansı bir revansız və ya qisas cəhdələri Azərbaycan tərəfindən ciddi şəkildə cazalandırılacaqdır. Biz hər hansı bir tohlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revansızım və qisas cəhdələri olmamalıdır. 10 noyabr bəyənatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək.

Daha bir məsələni qeyd edə bilərəm. Hazırda bizim azad etdiyi-miz şərqi Zəngəzur istiqamətində, Zəngilanla sərhəddə Azərbaycanın ordusu yoxdur. Orada Azərbaycanın Dövlət Sərhəd Xidməti var. Baxınlı, orada hər hansı erməni mülki şahı və Azərbaycan sərhədçiləri arasında heç bir gərginlik yoxdur. Dinc hayatı mövcuddur. Bizi sərhədə goldik, sərhədə yerləşdik, sərhədi keçmadık. İndi bəzi kəndlər, bir hissəsi bizim əraziyə düşür, orada erməni silahlı qüvvələri yoxdur. Onların, Ermənistanın heç dövlət sərhəd xidməti yox idi, cünki sizə

deyə bilərəm ki, Ermənistanın Türkiyə və İranla sərhədi rus qoşunları tərəfindən qorunur. Yəni biz öz sərhədimizdə dayanmışıq. Biz erməni əhalisina qarşı hər hansı bir zərərli addımlar atmırıq. Əksinə, 20 kilometr uzunluqda olan bir yol, hansı ki, erməni şəhərlərini birləşdirir, o yol Azərbaycan arazisindən keçir. Biz bunun üçün imkan yaradırıq. Hətta böyük bir plakat da asmışıq orada ki, Azərbaycana xoş gəlmisiniz. Mən anlıram, bu nəyə görə Ermənistanda hər hansı bir qıçıq doğurur. Sözin açığı, mən bunu anlıram. Çünkü orada hərəkət edən nəqliyyat vasitələri, o insanlar görməlidirlər ki, onlar Azərbaycana daxil olur və Azərbaycan arazisindən rahat istifadə edir və heç bir problem yoxdur. Ona görə də biz dayanıqlı sülh üçün daha bundan da artıq hər hansı bir nailiyyət imza atmalı deyilik. Biz özümüzə məxsus olanı qaytarmışaq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir.

**Türkiyənin CNN televiziya kanalı:** Bu gün mühüm bir tarixin ildönümüdür. Xocalı soyqırımı tördilərkən, Qarabağ müharibəsində dinc insanlar öldürülərkən bir çox ölkələr susdular. Burada faciə yaşanarkən dünyanın susması ilə bağlı fikirlərinizi bilmək isteyirəm. İkinci sualım isə belədir: Qarabağda hazırda hansı işlər görülür? Otuz il avval torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözlöyirlər ki, öz yurdularına qayidacaqlar. Bununla bağlı tarix müəyyən olüşməyi? Bir "yol xaritası", plan hazırlanıbm? Təşəkkür edirəm.

**Prezident İlham Əliyev:** Sağ olun. Siz tam haqlısınız. Xocalı soyqırımı tördiləndə dünya susmuşdu. Bunun səbəblərindən biri yəqin o idi ki, o vaxt məlumat qılığı var idi. Mühərribə ilə bağlı məlumat birtəraflı idi. Ermənistan öz təbliğatını işa salmışdı. Azərbaycan tərəfi isə tamamilə aciz bir vəziyyətdə idi. Çünkü o vaxt bizim dövlətçilik əsaslarımız yox idi. O vaxt Azərbaycan idarəsolunmaz vəziyyətdə idi. O vaxt Azərbaycan indiki Ermənistani xatırladır – səriştəsiz idarəçilik, böhranlı vəziyyət, orduda nizam-intizamın olmaması. Ordu faktiki olaraq hakimiyyətin tabeliyindən çıxmışdı. Bütün eyni mənzərəni biz bu gün Ermənistanda görürük. Bizim o vaxt imkanlarımız çox məhdud idi. Bu, bir səbəb idi. Digər səbəb o idi ki, dünya bunu görmək istəmirdi, çünki bu, – biz bunu sonra anladıq, – müəyyən dərəcədə mövcud stereotiplərin əleyhinə olan bir mənzərə idi. Çünkü birinci Qarabağ müharibəsi başlayanda, demək olar, əksər ölkələrdə belə bir təsəvvür var idi ki, Ermənistan haqlıdır, Azərbaycan haqsızdır. Ərazi bütövlüyü

məsələləri kənarə qoyulmuşdu. Ancaq xalqların öz müqəddərətini təyinmə məsələsi öz plana çıxmışdı. Halbuki heç kim sual vermirdi ki, axı erməni xalqı öz müqəddərətini müəyyən edib. Onların müştəqil Ermənistan dövləti var. Nə üçün tarixi Azərbaycan torpağında ikinci Ermənistan dövləti yaradılmışdır. Heç kim buna cavab verə bilmədi. Ona görə bu stereotiplər uzun illər davam etdi. Uzun illər ərzində biza qarşı ədalətsizlik tətbiq olunurdu. Baxın, Sovetlər Birliyi dağıldan sonra Amerika Kongresi azadlıqla dəstək aktı qəbul etmişdi. Bəqanın bütün keçmiş müttəfiq respublikalara yardım məqsadılıq qəbul edilmişdi. Azərbaycanı oradan çıxardılar. Kim çıxardı? Erməni lobbisinin nümayəndələri. Onların bir çoxu indi də yüksək vəzifələrdədir. Səbəb o idi ki, guya Azərbaycan Ermənistani blokadaya alıb. Necə almışq ki, bizim torpaqlarımız işğal altına düşüb?! Ancaq biza qarşı sanksiyalar tətbiq olundu. Bu qədar o sanksiya hələ də qüvvədədir. Onun nömrəsi də var - 907-ci düzəliş. Azadlıq dəstək aktının 907-ci düzəlişini biza sanksiyalar tətbiq edir. Bu qədar ədalətsizlik ola bilərmi? Sadəcə olaraq, o vaxt hakimiyyətdə olanlar buna qarşı heç bir addım ata bilmədiyər. Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək üçün, onları sübut etmək üçün görün biz na qədər say göstərdik. Stereotip isə belə idi ki, Ermənistandan daim haqlıdır. Nə etsə də yəna da onlara haqq qazandırıldılar. Baxın, son bir-iki il ərzində Ermənistanda na qədər müxalifə lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qəllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınamı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduk. Sizin bu gün Azərbaycanda olmağınız, bizim sözümüzü dünyaya çatdırmağınız, əlbəttə ki, haqq-ədalətin bərqərar olmasına böyük töhfə verir.

O ki qaldı, ikinci sualınıza, bizim soydaşlarımız öz torpaqlarına nə vaxt qayida bilərlər? Bilirsiniz, mən də özüm-özümə bəlkə hər gün eyni suali verirəm. Çünkü mən də istayıram ki, na qədər mümkünşa qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks təbəbirlər görülməlidir. Bu barədə mən artıq demişəm. Minələrdən tamizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu yaxınlarda "ağılı kənd" layihəsi artıq gerçəkləşməyə başlamışdır. Zəngilan rayonunun üç kəndində - Bi-

rinci, ikinci, Üçüncü Ağalı kendlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çat-sın. Yəni orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Büttün lazımı infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyərik.

O ki qaldı, böyük şəhərlərə qayıdısa, əlbəttə ki, şəhərlərin baş planları tərtib edilməlidir. Misal üçün, Ağdam şəhəri. Müharibədən əvvəl orada təqribən 40 mina yaxın insan yaşayırırdı. Indi əhalinin sayı artıb, olub 50 mindən çox. Biz 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırmaçıq, infrastruktur yaratmalyıq. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən məktəblər, xəstəxanalar. Yəni bu, böyük bir zaman tələb edir. Yenə da deyirəm, bizim yarışıcağımızasas tarof müraciəti zamandır. Çünkü vəsait də var. Bütün gücləri də səfərber etmişik. Amma zaman, əlbəttə ki, öz haqqını dikə edir. Mən hansısa bir tarix vermək istəməzdəm. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də hə-yəcanlandırmış istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq. Eyni zamanda, hazırda azad edilmiş bütün ərazilərdə, ilk növbədə, bərpa ediləcək kendlərin də siyahısı tutulur. Biz bu məsələ üzərində də faal çalışırıq.

**Türkiyənin Qlobal Jurnalistlər Şurasının rəhbəri:** Cənab Prezident, əvvəlcə, təşəkkürümüzü bildiririk. Burada bizi qəbul etdiniz. Türkiyənin Qlobal Jurnalistlər Şurasının 40 əlkədə nümayəndəliyi var. Azərbaycan da bunlardan biridir. Türkiyədə bütün şəhərlərdə nümayəndəsi olan, Ankarada Baş Qorargahı, İstanbulda ofisi olan bir təşkilatın rəhbəri olaraq buraya xarici mətbuat nümayəndələri, xarici jurnalistlərlə birlikdə gəldik. Sizə təşəkkür plaketimiz var. Onu Sizə təqdim edəcəklər. Sualıma gəldikdə, Siz dediyiniz kimi, beynəlxalq ictimaiyyətin ciddi səleyhinə olduğu 44 günlük Vətən müharibəsinin Müzaffər Ali Baş Komandan kimi uğurla yekunlaşdırınız. Bununla bağlı Sizi təbrik edirik. Təbii ki, bundan sonrakı proses mühüm əhəmiyyət kəsb edir. Müharibə başa çatıb. Amma beynəlxalq ictimaiyyətdə belə bir qənaət var – Dağılıq Qarabağın statusu tam olaraq müəyyənənşəmdən bu müharibə heç vaxt bitməz. Sizə görə bu müharibə həqiqətən yekunlaşım, başa çatıbmı? Bundan sonra iki əlkə, iki xalq sülh şəraitində

qonşuluq münasibətləri ilə həyatlarına davam edəcəklərmi? Bundan sonra proseslər necə olacaq? Bu, sualımızın bir hissəsi. İkincisi, bildiyimiz kimi, Rusiya-Türkiyə Birgə Monitoring Mərkəzi yaradılıb. Bu mərkəz na işlə maşğıl olur, hansı işləri görür? Bu da maraqlıdır. Bu mərkəz funksiya verildimidi? Hansı vəzifələri öhdəsinə götürdü? Türkiyənin 44 günlük müharibədəki rolunu bilirik. Öhdəsinə götürdüyü vəzifələri bilirik. Amma sülhənən sonra Türkiyənin missiyası nə olacaq? Bununla bağlı məlumat vera bilərsinizmi? Çox təşəkkür edirəm, hörmət və ehtiramı bildirirəm.

**Prezident İlham Əliyev:** Təşəkkür edirəm. İlk növbədə, statusla bağlı sualınızın cavab vermək istərdim. Mən bu haqda artıq demisəm, bir daha demək istəyirəm ki, Dağılıq Qarabağ münəqşşesi başa çatıb. Azərbaycan bu münəqşşinin bir tərəfi idi. Biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağılıq Qarabağ münəqşşesi artıq həll olunub. Azərbaycan bunu həll edib. Otuz il davam edən danışlıqlar heç bir nəticə vermədi. Minsk qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfır barəbər oldu. Son iki il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri özləri də bilmirdilər ki, nə işlə maşğıl olsunlar. Çünkü Ermənistən baş nazirinin yersiz və çox təhlükəli bayanatları onların fəaliyyətini də faktiki olaraq iflic etmişdi, mənasız etmişdi. Əgər Ermənistən baş naziri deyirsə ki, "Qarabağ Ermənistandır və nöqtə", ondan sonra hansı proses ola bilər, hansı danışlıqlardan səhbat gedə bilər? Bu, əslində, Minsk qrupunun həmsədrlərini də çox çatın vəziyyətə saldı. Çünkü onlar da buna hər hansı bir reaksiya verməli idilər. Faktiki olaraq son iki il ərzində danışlıqlar aparılmışdır. Yəni Azərbaycan bu məsələni təkbəşəna həll etdi. Dağılıq Qarabağ münəqşşesi həll olundu. Noyabrın 10-da imzalanmış bayanat bunu təsdiqləyir.

O ki qaldı statusa mən öz çıxişlərimdə statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmış istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistən və erməni xalqı üçün bu məsələ na qədər az dilsə götürsə, o qədər də yaxşı olar. Çünkü Ermənistən və erməni xalqına yanlış vədlər vermək lazımdır. Onları bu günə salan saboblardən biri də məhz o idir. Xülyə ididi, iddia ididi, asassız istəklər idi. Bu istəklərə rəvac verə bəzi xarici əlkələrin siyasetçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmamışdır. Dağılıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Faktiki olaraq, biz bu gün,

ümmüyyətlə, Dağlıq Qarabağ ifadəsini də İslətməməliyik. Qarabağ aranlı-dağılı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır. Biz buna etiraz etmirik. Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəllərində köçürülmüşdür. Biz etiraz etmirik. Bəzim başqa yerlərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimse bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarışdırılmaya daha çox xidmət göstərir. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı də bizdə aydın təsəvvür var. Mən bunu müharibə dövründə də demişəm, dəfələrlə. Əfsuslar olsun ki, mühərbi dövründə biz Ermənistən rəhbərliyindən buna oxşar bəyanatlar eşitməmişik. Əksinə, ədəvətlə, nifratlı olma açıqlamalar verildi. Mən isə deyirdim ki, bəzim erməni xalqı ilə işimiz yoxdur. Ermənilər bəzim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır. Mühərbi dövründə erməni əsirlərlə bəzim davranmağımız bunu bir daha göstərir. Mən sizə bir misal gatirim. Azad edilmiş bir kənddə iki yaşılı insan yiyyəsiz qalmışdı. Yəni oradan qaçan “qəhrəman” erməni əsgərləri onları qoyub qaçırdılar. Bir qədin idi, bir da kişi. Onların yaşı çox idi. Onları biz gətirdik, xəstəxanaya yerləşdirik. Ondan sonra da Ermənistan tərəfi ilə əlaqə saxlaşdıq ki, biz dövlət sərhədində onları tohvıl vermek istəyirik. Biz onları sərhədə gətirəndə onlar yaşı qəbul etdilər, yaşı kişi ni qəbul etmədi. Dedilər ki, bu, artıq xəstədir. Bəzim də buna baxmağa imkanımız yoxdur. Bunun heç bir qohumu yoxdur. Əgər biz bunu qəbul etsək, buna kim baxacaq? Baxın, bu əlaqəsizliğin dərəcəsi varmı, yoxsa yox? Biz nə qədər soy göstərsək də, - Qızılızı Xaç da bunun şahididir, bizi bunu Qızılızı Xaçın iştirakı ilə edirdik, - ondan imtiyad etdilər. O yaşılı kişi biza qaldı. Qızılızı Xaç onu bəzim köməyimizlə xəstəxanaya yerləşdirdi. Bütün səylərə baxmayaraq, bir müdəddətən sonra o rəhmətə getdi. Biz bunu da edirdik. Amma onların cavabı nə oldu. Ona görə biz bu gün də bəyan edirik və mən Prezident kimi bunu deyirəm, bəzim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün Gürcüstəndə elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Onların arasında heç bir ixtilaf yoxdur. Rusiyada, Ukraynada, Avropada. Bəzim mövqeyimiz bundan ibarətdir. Amma bu, birtərəfli məsələ deyil. Erməni xalqı də buna həzir olmalıdır. Amma əfsuslar olsun ki, erməni xalqının beynini o qədər

zəhərləyiblər ki, onların bu xəstəlikdən xilas olmaları üçün gərək daha böyük səylər göstərilsin. Rusiya-Türkiyə Monitoring Mərkəzinin fəaliyyətinə göldikdə, deyə bilərem ki, bu da müəyyən mənədə noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapıb. Orada doqquz göstərilmirdi ki, bu Rusiya-Türkiyə Monitoring Mərkəzi olacaq. Amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişik. Azərbaycan öz vəsaiti hesabına bu monitoring mərkəzini Ağdam rayonunun Morzili kəndinin yaxınlığında yaradı. Bütün şərait yaradıldı. Bildiyiniz kimi, monitoring mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi post-mühərbi dövründə nəzarət etmək, pilotus uçaş aparatlarından da istifadə edərək monitoring aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarışdırma olmasın. Əgər olarsa, bunu kim törədib, təşəbbüskar kimdir, günahkar kimdir, bunu təsbit etməkdir. Bu günə qədər, - əgər dediyim o diversiya qrupunun Azərbaycana keçməsinə ətsək, - hər hansı bir ciddi qarışdırma olmamışdır. Hesab edirəm ki, bu monitoring mərkəzi post-mühərbi dövrü üçün çox önəmlü bir alət olaraq fəaliyyət göstərəcək.

Növbəti sualınız Türkiyə tərəfinin fəaliyyəti ilə bağlıdır. Dediyo niz kimi, Türkiyənin missiyası nə olacaq? Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış. Eyni zamanda, ilk günlərdən Azərbaycanın haqq işinə Türkiyə öz dəstəyini göstərmişdir. Əziz qardaşım hörmətli Prezident ilk günlərdən çox doqquz açıqlamalar vermişdir. Digər vəzifəli şəxslər - müdafiə naziri, xarici işlər naziri, digər nazirlər, Türkiyə Böyük Millət Məclisinin sədri. Bütün bərəcətlər, biza verilən siyasi və mənəvi dəstək həm bizi gücləndirdi, eyni zamanda, bir çoxları üçün çox ciddi mesaj oldu. Mühərbi dövrənən sonra da Türkiyə çox müsbət münasibət göstərir. Hətta dünən Türkiyənin rəsmi şəxsləri Ermənistanda olan vəziyyətlə bağlı açıqlamalar verdilər. Bu gün Azərbaycan, Ermənistən və Rusiya arasında baş nazirlərin müavinləri səviyyəsində aparılan görüşlər də Türkiyə tərəfindən təşəbbüskarlıq olmayıb. Çünki bu görüşlər bütün bölgə üçün əhəmiyyət daşıyır. Həm Türkiyə, həm İran, həm gələcəkdə belə bir istək olarsa, Gürcüstəndən təşəbbüskarlıq olmayıb. Türkiyə bu gün dünya miyazasında gücləndirən, bütün bölgələrdə, o cümlədən bəzim bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.

**Rusyanın RIA-Novosti agentliyi:** Hər vaxtiniz xeyir, cənab Prezident. Bu günlərdə biz Laçın rayonunda oldum. Şəxson mən ilk dəfə idi ki, orada olurdum. İlk baxışda, olbatə, gözəl yerlərdir və başa düşürk ki, oranın böyük potensialı var. Lakin, eyni zamanda, orada olarkən başa düşdük ki, bu yerlərin dirçəldilməsi üçün hələ çox iş gərəklimidir. Əlbəttə, mühərribədən sonra bu ərazilərin minalardan təmizlənməsi prosesi bununla birbaşa bağlıdır. Belə də bu rəqəmlər artdıq səsləndirilib, olsalar, yeni məlumatlar var. Hələ nə qədər ərazilini minalardan təmizləmək lazımdır? Siz hansı müddətləri müəyyən edirsiniz? Rusiya mətbuatının nümayəndəsi kimi bilmək istədim, bu ərazilərdə infrastrukturun bərpası prosesində iştirak edə biləcək Rusiya şirkətləri ilə danışıqlar aparılırmı və əgər aparılırsa, hansı şirkətlərlə? Sağ olun.

**Prezident İlham Əliyev:** Sağ olun. Ərazilərin minalardan təmizlənməsi məsələsində biz hələ yoluñ başlangıcındayız. Biz hələ cəmi bir neçə min hektar ərazilini təmizləmişik. Mən yeni hərbi bölmələrin, Azərbaycan Müdafiə Nazirliyinin yeni mühəndis-istehkamçı batalyonlarının formalşaması barədə göstərişlər vermişəm. Bu bölmələr artıq formalşmışdır. Bu yaxınlarda biz Türkiyədən müasir texnika almışıq, o artıq göstərilir. Bu texnika bizim işimizi xeyli asanlaşdıracaq. Bununla paralel olaraq mən yaxın vaxtlarda Minatamızləmə üzrə Dövlət Agentliyinin yaradılmasına barədə Sərəncam imzalamışam. Bundan əvvəl bizdə mövcud olan, ANAMA adlanan qurumun statusu çox qeyri-müəyyən idi. O, vaxtilə işğaldan azad edilmiş ərazilərin bərpası üzrə mövcud olmuş komissiyanın nəzdində yaradılmışdı. Bu işi gücləndirmək üçün biz dövlət qurumu yaratdıq, o, artıq formalşmışdır. Agentliyin şəmərəli işləməsi üçün biz bu ilin investisiya proqramında təqribən 100 milyon manat ayıracğıq. O cümlədən ən müasir avadanlıq, distant karakterlik robotlar və minatamızlayın maşınları alınacaq. Yəni biz bu işlə maksimum məşğul olmağa çalışacaq. Birinci istiqamət Müdafiə Nazirliyi, ikinci istiqamət Minatamızləmə Agentliyidir. Bundan əlavə, mühərribə başa çatanan dərhal sonra ərazilərin minalardan təmizlənməsində iştirak etmək və bizim istehkamçılara treninglər keçiriləməsi üçün Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis ezam edilib. Ağdam rayonunun ərazisinin minalardan təmizlənməsində Rusiya Fövqəladə Hallar Nazirliyinin bir qrupu da iştirak edir. Rusiya Fövqəladə Hallar Nazirliyi qrupunun əsas fəaliyyəti rusiyalı sülh-

məramlılarının məsuliyyət zonası ilə bağlıdır, lakin onlar burada da iştirak edirlər. Hazırda biz bu istiqamətdə təcrübəyə malik olan bir neçə şirkətlə danışıqlar aparıraq, ancaq bu danışıqlar hələ başa çatmayıb. Orada razılışmalar gedir. Lakin biz bütün imkanlardan maksimum istifadə edəcəyik. Yeri gəlmışkən, agentliyin rəhbəri vəzifəsinə təyin edilən şəxsə də demisəm, biz istəyirik ki, bu işdə Azərbaycan şirkətləri də iştirak etsinlər, çünki bu iş, təəssüf ki, bir ilin işi deyil. Minalar-dan təmizlənməli olan ərazi kifayət qədər böyükdür. Buna görə yerli şirkətlər də bu işə qoşulmalıdır.

Metodologiyaya gəldikdə, burada metodologiya var. İlk növbədə, haranın və necə minalardan təmizlənməli olması barədə beynəlxalq təcrübə var. Buraya kommunikasiyalar, yaşayış məntəqələri və kənd təsərrüfatı fəaliyyəti üçün yerlər addır. Yeri gəlmışkən deməliyim ki, biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinə artıq başlamışıq, 7 min hektardan çox ərazilə payızlıq bugda ekilib. Bunun üçün əvvəlcə ərazi minalardan təmizlənib. Belə ki, biz geniş beynəlxalq əməkdaşlığı hazırlıq. Mən bilirom ki, hazırda müxtalif şirkətlərdən çoxlu təkliflər daxil olur. Lakin bir sira başqa məsələlərdə olduğunu kimi, burada da iki əsas amil var – keyfiyyət və qiymət. Bax, bax iki amil birlikdə bizim bu və ya digər şirkətə üstünlük verməyimiz üçün əsas şart olacaq.

Bərpa işində Rusiya şirkətlərinin iştirakı barədə digər sualınıza gəldikdə isə, bu barədə mən artıq bayanat vermişəm. Biz dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Rusiya və Azərbaycan dost ölkələridir. Buna görə tabii ki, Rusiya şirkətləri cəlb ediləcək. Fikrimcə, artıq onlar özləri maraq göstərə bilərlər. Ona görə ki, biz müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alıraq. Bu, şəhərlərin planlaşdırılmasına, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlıdır. Yəni işin hacmi çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə düşünürəm ki, Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var.

**İctimai Televiziya:** Cənab Prezident, sentyabrın 27-də Ermənistanın növbəti təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusunun əks-hükum əməliyyatı Ordumuzun parlaq qələbəsi ilə başa çatdı. Azərbaycan mühərribədən sonra işğaldan azad olunan ərazilərinin sürtüli təmir-bərpa işləri ilə məşğuldur və yeni çoxtərəflı regional əmək-

daşlıq platformaları üzerinde işləyir. Müharibədən sonra regionun inkişaf perspektivlərini necə qiymətləndirirsiniz və bu, ölkəmizə, region dövlətlərinə necə öz töhfəsini verəcək?

**President İlham Əliyev:** Mən vəziyyəti çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb. Çünkü bir daha qeyd etmək istəyirəm, biz hesab edirik və bizim bir çox tərəfdaşlarımız hesab edirlər ki, mühərribə başa çatıb və biz artıq kitabın o sahifəsini başlamışlıq, gələcəyə baxmalyıq. Ninkinliyə səbəb olan digər amil odur ki, qonşularımız da bizim fikirlərimizi bölüşürələr. Regionum gələcək inkişafı, integrasiya layihələrinin icrası ilə bağlı bizim aramızda fikir ayrılığı yoxdur. Mən deyə bilərəm ki, Türkiyə, Rusiya, İran rəhbərləri ilə bu məsələ ilə bağlı mənim bir çox səhəbatlərim olub, xarici işlər nazırları səviyyəsində, Baş nazırların müavini müavini səviyyəsində məsləhətloşmalar, təmsaslar olub və biz faktiki olaraq tam yekidlik fikir sərgiliyirik ki, bu imkandan maksimum səmərə ilə istifadə etməliyik. Çünkü postmüəhribə dövrü doğrudan yəni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yadarı. Biz əgər təkcə Zəngəzur dəhlizində fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni Avrasiyanın yeni bir nəqliyyat damarı açılın bilər. Əgor bu müsbət meyillər üstünlük təşkil edərsə, albəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaraçaq. Mən burada kəmən enerji sektorundakı fəaliyyətimizdən misal gətirə bilərəm. Biz birinci addımı atanda beləka da təsəvvür etmirdik ki, bu gün nə qədər böyük layihələr icra edəcəyik. Birinci neft kəməri - Azərbaycanı, Xəzər dənizini Qara dənizlə birləşdirən, 1999-cu ildə istismara verilən Bakı-Supsa kəməri, görən, nəyə gətirib çıxardı. Ondan sonra neçə layihə icra edildi. Sormaya qoyuluşu, yeni əşəriyyətlər, eyni zamanda, Çanub Qaz Dəlhizi. Bu layihənin icrası ilə bağlı olan məsələlərdə artıq 7 ölkə birləşib və indi bu, özlüyündə yeni bir əməkdaşlıq formatı yaradır. Eyni mənzərəni biz burada da görə bilərik. Ancaq bir şərtlə ki, burada hər hansı ilkin möqamlar, fikirlər olmasın, səmimiyyət, qarşılıqlı inam və maraqların bölgüsü olsun. Çünkü bütün ölkələrin maraqlarını təmin edilməlidir. Məhz o təqdirdə bu vəziyyətdən biz maksimum səmərə ilə istifadə edə bilərik. Biri daha demək istəyirəm ki, Azərbaycan

Türkiye, Rusya, İran - manım ölkelerin dövlət başçıları ilə görüşlərim və fikir mübadiləsi deməyə əsas verir ki, biz bir mövqedəyik. Ermənistən sözde hələ ki, bu mövqədədir. Çünkü gedən məsləhətləşmələrdə bəzi fikirlər ortalığa atır ki, o fikirlər qəbul edilən fikirlər deyil. Ona görə Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda, albəttə ki, Ermənistən da gedən proseslərin tərkib hissəsi olabilir. Yox, olmasa, onsu da biz planlaşdırduğumuz məsələləri həll edəcəyik. Heç kim bizini dayandırıbilməz. Çünkü yaxın tarix də göstərib, nəyi hədəfəlməmişksə, ona da çatmışıq. Sadəcə olaraq, Ermənistən növbəti dəfə bu tarixi şansı itirə bilər, necə ki, 90-ci illərdə itirib, inanmayıb ki, biz bütün layihələri icra edəcəyik, onlar Ermənistəndən yan keçəcək, Ermənistən bir qurus da manfaat görməyəcək. İndi də əgər belə fikirdəirlərsə, yenə də eyni aqıbatlı üzülsəcəklər. Biz əməkdaşlığı hazırlıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzunmüddətli sübhün əsas təminatıcı ola bilər.

**Yaponiyanın "JÍJÍ PRESS" İnförmasiya Agentliyi:** Salam, höröttöli cənab Prezident. Əvvələ, Sizə çox təşkkür edir və bir daşı başsağlığı diləklərimizi bildiririk. Bizim sualımız Xocalı ilə bağlıdır. Otuz il əvvəl orada bir çox insan çox yaxınlarını itirdi. Hazırda azərbaycanlıların oraya geri qayıtması gündəmdədir. Ancaq orada həyata qalmağı bacarınlarla danişdığımız zaman "Bəli, biz oraya geri qayıtmışız" istəyirik, amma orada erməni görkəm istəmir" deyirlər. Orada Sizə görə, ermənilərin və azərbaycanlıların birləşdi yaşaması mümkündürmü? Bu məsələ ilə bağlı hansı tədbirləri görürsünüz? Təsakkürler.

**Prezident İlham Əliyev:** Mən artıq müşayyən dərəcədə bu suala cavab verdim. Hesab edirəm ki, bu, mümkündür. Azərbaycanın, əslin-  
da, siyaseti də, mövqeyi də, xalqımızın düşüncələri də bu fikri təsdiq-  
ləyir. Biz əməkdaşlığı açıq olan ölkəyik və Azərbaycanda müxtəlif  
xalqların nümayəndləri əsrlər boyu bir aila kimi yaşayırlar. Azərbay-  
canda heç vaxt dini, milli zəmindən hər hansı qarşıdurma, anlaşılmaqlıq  
olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni  
bütün xalqların nümayəndləri bir bayraq altında bir yurruq kimi bir-  
ləşdi və bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli  
və dəyərli payı var.

O ki qaldı, gələcəkdə ermənilərlə birgə yaşamağıza, mən bir daha demək istəyirəm ki, müxtalif ölkələrdə bu, baş verir, o cümlədən Azərbaycanda. Bu yaxınlarda mənə verilən məlumatə görə, hətta bi-

zim jurnalistlər Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanda yaşayış bacısını da tapıblar. Baxın, Ermənistanın 1990-ci illərdəki müdafiə naziri azərbaycanlılarla qarşı soyqırımının törədilməsində iştirak edib. Onun doğmama bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yoxdur. Bax, Azərbaycan xalqının əxlaqi budur, mənəvi duromu budur. Biz bundan sonra da buna hazırlıq.

Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırular, qayıdaqları. Noyabrın 10-da imzalanmış bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə söylər tələb edəcək. Amma bu, qaćılmalıdır. O cümlədən biz Xocalıya da qayıdaçaq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, sünə əngəllər yaratmaq istəsə ancaq özüňə zərbə vurmus olar.

Eyni zamanda, mən dediyiniz məsələni da yaxşı başa düşürəm. Mühəribənin yaraları sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayaçaq. Biz heç vaxt Xocalı soyqırımı unutmayacaq, həm qurbanların yaxınıları, həm bütün Azərbaycan xalqı. Mühəribənin yaralarının saqlanması üçün vaxt lazımdır. Biz bunu başa düşürük və burada heç kim tələsdirmək istəmirik, heç kimi məcbur etmək istəmirik.

Bizim üçün birinci mərhələdə azad edilmiş torpaqlara vətəndaşlarımızın qayıtmasıdır. Bununla paralel olaraq, – artıq bu suallara mən cavab verdim, – uzunmüddətli sühlin təmin edilməsi və mühəribə risklərinin sıfır endirilməsi məsələləri dayanır. İndi mühəribədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər – Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüsələr keçirilir, bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və bu proses müsbət istiqamətdə gedir. Ona görə burada bütün bu həssaslığı başa düşərək bir daha demək istoyıram ki, biz istədiyimizə tam nail olmaq üçün müdrik olmaliyiq və bütün addımları vaxtında atmaliyiq. Nəcə ki, ikinci Qarabağ mühəribəsində vaxtında atılmış addımlar səmarəsini vermişdir.

**Rusianın "Zvezda" və "Bolsaya Aziya" mediadoldingləri:** Cənab Prezident, mən Rusiya Silahlı Qüvvələrinin "Zvezda" mediadoldingini və "Bolsaya Aziya" mediadoldingini təmsil edirəm. "Bolsaya Aziya" mediadoldingının sualından başlamaq istəyirəm, kifayat qədər sadə sualdır. Siz bütün dünyadan gözü qarşısında nadir preseident yaradınız. Çünkü Siz Qarabağ mühəribəsi zamanı mütləq mənənə

sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sühl haqqında danışdırın, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi. Siz bundan sonra Ermənistan ilə dövlət səviyyəsində münasibətləri necə qurmaq niyyətindəsiniz? Erməni xalqı ilə yox, məhz bir dövlət olaraq Ermənistanla, Sizin həqiqətən dünyani heyrətləndirən təşəbbüslerinizin davamı kimi.

Rusiya Silahlı Qüvvələrinin "Zvezda" mediadoldinginin suali issağ silahlardan, o cümlədən Rusiya istehsalı olan "İsgondor" əməliyyat-taktiki raketlərdən istifadə olunması barədə Ermənistan rəsmi şəxslərinin heyvətəmiz və ziddiyətli bəyanatları ilə bağlıdır. Bu bəyanatlar Rusiya Müdafiə Nazirliyi tərəfindən təkbiz edilib, lakin bununla yanaşı, mən deyərdim ki, Ermənistan ilə hamhüdəd olan, öz təhlükəsizliyi və sühl üçün narahat olan bütün dövlətlərin hamisində müəyyən ajiotaj yaradıb. Siz necə hesab edirsiz, Sizin fikrinizə, masuliyət-siz şəxslərin əlinə keçə biləcək belə silahlara mümkin nəzarət üçün hansı mexanizmlər yaratmaq olardı? Bunun davamı kimi, Rusiya ilə silah sazişləri üzrə gələcək münasibətləri necə təsəvvür edirsiz? Mümkünsə, bu barədə danışardiniz. Diqqətinizə görə təşkkür edirəm.

**Prezident İlham Əliyev:** Sentyabr-noyabr aylarında baş verən hadisələrə belə diqqət ayırdığınızda gərəq olun. Mən sühl barədə nəçə dəfə danışmadığımı doğrusu saymamışam, lakin siz saymısınız. Bu, o deməkdir ki, siz sualın mahiyyətinə cox diqqətlə varmissiniz. Buna görə də cavab vermek mənə asan olacaq. Əslində, mən sühl barədə çox danışmışsam və dediklərimi bu gün bir daha təkrar etmək istəyirəm. Mühəribənin ilk gündündən mən deyərdim ki, işgal edilmiş bütün ərazilərdən çıxməq müddətini bizə təqdim edəcəkləri anda biz dayanmağa hazırlıq. Əgər erməni tərəfi mənim sözlərimə qulaq assayı, o halda onların məglubiyəti bu dərəcədə alçaldıcı və ağır olmazdı, bu qədər tələfat da olmazdı. Bununla yanaşı, Ermənistan tərəfi baş nazırın şəxsiyində Prezident Putinin sözlərinə də qulaq asmadı. Mən bu barədə danışa bilsərəm, cünki o, özü bu barəda şəxsan deyib ki, mühəribə dövründə biz dəfələrlə əlaqə saxlamışıq. Mən deməliyəm, tabii ki, bizim Ermənistanın baş naziri ilə əlaqəmiz olmayıb və yoxdur. Lakin Prezident Putin vəsitsələ bir növ bir-birimizə müxtəlif mesajlar ötürürdür. Bildiyimən görə, Rusiya Prezidenti də bu barədə deyib ki, Ermənistan baş naziri onun sözlərinə qulaq asmayıb və bununla da vəziyyəti o dərəcədə ağırlaşdırıb ki, kapitulyasiya haqqında aktı haradasa, hansısa

qaranlıq otaqda imzalamağa məcbur olub. Əgər yadınızdadırsa, o, hətta imzalanma mərasimində də yox idi. Buna görə də hər şey Ermənistən rəhbərliyinin və Ermənistən iqtidarıñın hansı siyaseti seçəcəyindən asılı olacaq. Bizim siyasetimiz həm müharibə dövründə, həm müharibədən sonra birmənalıdır. Mən bu siyaseti qıcası və dürtüst ifadə edərək bu gün də deyirəm ki, bizim rəhbərimiz sülhdür. Müharibə bizi lazımlı deyildi. Bu, məcburi tədbir idi. Bu tədbir bütün otuz illik samərsiz danişqlardan daha effektli oldu. Beləliklə, hər şey Ermənistən rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxmasından və revansıst cəhdlerin istisna edilməsindən asılı olacaq. Biz bütün olanları izleyirik, daha da diqqatla izlayacaq. Biz təkcə işğal edilmiş ərazilərdə deyil, həm də Ermənistən ərazilərindən vəziyyəti izleyirdik. Biz bütün yerdəyişdirmələri, o cümlədən uaqaməzli raketlərin də irəli çıxarılmasını gördürük, bu gün isə daha artıq doracada görürük. Buna görə də mən erməni rəhbərliyinin hiyləşərlik etməsini, bizi aldatmağa çalışmasını məsləhət görmürəm. Bu, sadəcə, artıq mümkün deyil. Əgər Ermənistən tərəfindən bu cür yanaşma olarsa, o halda biz əlaqələrin bundan sonra möhkəmlənməsi planında münasibətləri quracaq. Əlbəttə ki, əgər hər şey məhz bu cür, bizim fikirləşdiyimiz kimi gedərsə, hansısa mərhələdə sühl sazişinin də imzalanmasına istisna etmirik. Cənubi 10 noyabr tarixli bəyanat mahiyətəcə elo de-faktō sühl sazişidir. Tərəflərdən biri digərinə qalib galırsə, tərəflərdən biri kapitulyasiya haqqında akt imzalayırsa, sühl sazişlərində daha nə lazımdır? Lakin 10 noyabrda imzalanan sonəd de-faktō elo Ermənistənin tam kapitulyasiyası barədə aktdır. Buna görə də, əlbəttə, biz bu yolla getməyə hazırıq.

Ermənistənin baş nazirinin "İsgəndər" raket kompleksi ilə bağlı bəyanatlarına gəlincə, bu, bizi də sual doğurdu. Mən bu mövzuda is-tehza ilə danişməq istəmirəm, Rusyanın rəsmi şəxsləri, Rusiya parlamentiñ üzvləri, ekspertlər arasında da artıq kifayət qədər şəhərlər olub ki, raketlərin 10 faizinin parlaması üçün əlbəttə, çox çalışmaq lazımdır. Biz "İsgəndər" raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlanıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır. Belə yalanlar çox olub. Prinsipcə, Ermənistəndə indi baş verənlər hansıa tragikomediyanı xatırladır. Orada baş verənləri mən belə xarakterizə edərdim.

Təsəvvür edin, onların təyyarəsi itir. Onlar bilmirlər ki, təyyarələri haradadır. Təyyarə bir istiqamətə uçub, digər istiqamətə uçub, pilotlar gizlənib, təyyara itib, onlar oturub fikirləşirlər ki, təyyarəni kim qaçınb və ya uğurlayıb. Sonra Əbu-Dabidə İDEX sərgisində Ermənistən stendi heç vaxt olmadığı dərcədə tərtəmiz idi, orada bir dənə də eksponat yox idi. Bir tərəfdən onlar orada nə sərgiliyə bilərdilər, axı, onların hərbçi sənəyesi yoxdur. Lakin digər tərəfdən, onların orada stendi olması üçün, necə deyərlər, təlxəkkilik etmək və kiminə dəlincə qəçməq nəyə lazımdır. Bütün dünya qarşısında biabır oldular. Deməli, hamu öz məhsulunu götərib, Ermənistən stendində isə hansısa kitabçılar var. Axı, bu, biabırılıqdır. Daha sonra bəyanat vermək ki, "İsgəndər" buraxılıb. Bəs o, haraya buraxılıb? 10 faiz partlayıb. Axı, bu, sadəcə olaraq, gülməlidir. Bu gün mahz bu tragikomediya orada baş verənləri xarakterizə edir. Onlar "Skad", "Toçka U" raketlərini yaşayış məntəqələrinə təsusləyirdilər, özü də məqsədyönlü şəkildə, gecə vaxtı yatmış Gəncə şəhərinə. Bütün bunlar izlənilib. Biz təbii ki, bu məlumatı dərhal Rusiya tərəfinə çatdırırdıq. Mən Prezident Putinin səhəbat zamanı bu barədə dedim, Rusiya tərəfini erməniləri bundan çəkindirməyə çağırırdım. Əks halda, bizim seçimimiz olmayıcaq, biz onların şəhərlərini bombardayaçaq. Bizdə hər şey nişan altında idi. Bizim raketlərimiz təkə Naxçıvan Muxtar Respublikasından deyil, digar regionlardan da rahatlıqla Yerevanadakı çatar. Biz bunu hər an nümayiş etdirə bilerik. Buna görə də mənim bu çağırışım artıq bütün qızılı xələri keçmiş, azığınlaşmış Ermənistən hərbi-siyasi rəhbərliyinin vəziyyətin sağlam düşüncəli təhlilinə çağırış idı. Yoxsa, biz onları sadəcə, təmamilə məhv edərik. Hesab edirəm ki, Rusiya tərəfinin təsiri özünü göstərdi. Cənubi Gəncəyə son zərbələrdən sonra bir daha belə cəhdərənən olmadı. Hərçənd buna qədər onlar müntəzəm hücuma keçirdilər. Yeri gəlmışkən, bundan sonra da həm artilleriya silahlarından, həm də minaatanlardan bizim şəhərlərimizə daim hücum edirdilər. Tərtərə mənəcə, 16, yaxud 18 min bomba düşüb, o cümlədən dəfn morasımino hücum ediblər. Yəni dinc əhaliyə maksimum ziyan vurmaq istəyiblər. Görünür, bu, onların acizliyinin, zəifliyinin, döyük meydandanın məğlub olmalarının nəticəsi idi. Onlar düşünürdülər ki, bizi bu yolla dayandıracaqlar. Hərçənd, mən demişdim ki, öz yaxınlarını itirmiş və ya uçqunlarının altından çıxmış, tamamilə qan içində olan adamlar deyirdilər ki, yalnız irəli gedin, təki dayanmayıın.

Nə etmək, hansı çəkindirmə mexanizmlərindən istifadə etmək lazımlı olması barədə sualınıza gəldikdə, Ermənistana "İsgəndər" raketləri veriləndə mən bunu Rusiya rəhbərliyinə demisişim. Mən demisişim ki, bu, düzgün addım deyil, bu addım sabitliyin möhkəmənləşməsinə yönəlməyi, bu, bizi heç nadən çəkindirməyəcək. Yeri gəlmışkən, mühərribə dövründə da demisəm və Rusiya tərəfinə "İsgəndər" raketlərinin geri almalarını təklif etmişəm. Bəli, demisəm, bu gün də fikrim belədir ki, regionlarda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir. Mən bunu həmişə deyirəm. Təssüf ki, belə olub. Mühərribədən sonra belə hallar yoxdur. Biz bunu müsbət addım kimi qiymətləndiririk.

Lakin Ermənistannın müdafiə naziri bu yaxınlarda bayan edib və mənçə, Rusyanın Ermənistandakı səfiri də deyib ki, Ermənistən ordusunun modernlaşdırılmasında Rusiya da iştirak edəcək. Nə üçün? Nə məqsədə? Mənim sualım osaslıdır. Mən sizin kanalınız vasitəsilə, bugünkü birbaşa translyasiya vasitəsilə soruşuram: nə üçün? Buna heç bir zərurət yoxdur. Əgər biz sülh, uzunmüddətli sülh istəyirik, məsuliyyətsiz adamların əlində bu cür məhvədici vasitələr olmamalıdır. Hərc-mərclik hökm sürən, orduñun rəhbərliyə tabe olmadığı, onların hərbi əvvəliliyini və ya etmədiyi ölkədə bu da tragikomediyanın bir hissəsidir. Axi, hərbi əvvəliliyi ya edirlər, ya da etmirlər. Əllərdən meqafonlar tutmuş, küçələrdə gecə çadırları qurmuş, hansısa bomjıların yürüşləri tragikomik təsir bağışlıyır. Bu, sadəcə, biabırılıqlıdır. Bütün dünya onlara gülür, həm iqtidara, həm də müxalifətə. Ona görə də, belə adamların əllərinə təhlükəli silah vermək olarmı? Buna görə də demək istərdim, elə etmək lazımdır ki, heç kəs üçün təhlükə yaranmasın.

Rusiya Federasiyası ilə gələcək hərbi-texniki əməkdaşlığı galincə, bu əməkdaşlığımız planlı xarakter daşıyır. Biz hərbi əməliyyatlar başa çatandan sonra bu mövzunu da Rusiya rəhbərliyi ilə müzakirə etmişik. Ona görə ki, bizim resurslarımız da, döyük sursatımız da sarf edilib və təbii ki, bu arsenali mühərribədən əvvəlki həddə qədər tamamlamaq zorudur. Bu istiqamətdə iş aparılır. Bizim əsas hərbi texnikamız Rusiya istehsalı olan texnikadir və Ermənistandan fərqli olaraq, biz heç vaxt şikayatlənməmişik. Ona görə ki, əvvəlan, şikayatlənmək üçün səbəb olmayıb. Rusyanın hərbi texnikası bəzi göstəricilər üzrə dünyada ən yaxşı texnika və bütövlükdə dünyada ən yaxşı texni-

kaldardan biridir. Sadəcə, o, düzgün əllərdə olmalıdır ki, sonradan bu cür əsəssiz, əslində, Ermənistanda hərbi-siyasi böhrana gətirib çıxarılmış ittihamlar olmasın.

**Böyük Britaniyanın "Independent" qəzeti:** Xocalı soyqırıminin 29 il ötürü. Azərbaycan mühərribədə qalib gelib. 29 il sonra Azərbaycanın Qarabağla bağlı hədəfi nədir? Əcnəbi əsgərlərin hələ də regionda müşahidəçi olaraq qalacağını düşünürsünüz mü? Təşəkkürler.

**Prezident İlham Əliyev:** Biz hədəfə çatdıq. Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpə edilməsi idi, buna nail olduq, hərbi qələbə qazandıq. Torpaqları danışqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpə etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımız döyüş meydandasında aldıq.

Əcnəbi əsgərlərə gəldikdə, onların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusyanın sülhəməramlı qüvvələri burada sülhəməramlı missiyani icra edirlər, hesab edirəm ki, müvəffəqiyyətə icra edirlər. Hərdən bir müsəyyən problemlər üzə çıxır, bəzi problemlər yaşanır. Amma, ümumiyyətə, Rusiya sülhəməramlı qüvvələrinin faaliyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fəaliyyəti bəs il müddətinə nəzərdə tutulur. Əgər beş ildən sonra Azərbaycan bu məsələ ilə bağlı fərqli fikir sorgulasa, əlbəttə ki, onların da fəaliyyətinə son veriləcəkdir. Eyni zamanda, artıq bu barədə mən öz fikirlərimi bildirdim. Türkiye-Rusiya Birgə Monitoring Mərkəzinin fəaliyyətə başlaması da çox ənənəli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün ənənəli amıldır. Onu da bildirməliyəm ki, bəzən dünyada, eyni zamanda, Azərbaycanda Rusiya sülhəməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürürlür. Onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda, azad edilmiş torpaqları Azərbaycan əhalisinin qayıtması üçün da müsbət rol oynayacaq. Çünkü Ermənistən diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə onların fəaliyyəti hesab edirəm ki, müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yənə də Azərbaycan ərazisində hər hansı bir başqa xərcli qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil.

**RBK telekanalı:** Salam, cənab Prezident. Mənim sualım insanlarla bağlıdır, amma, əlbəttə, Qarabağ aiddir. Üçtərəfli bəyanat imza-

lanandan sonraki xəritəyə baxsaq görərik ki, hazırda şərti olaraq erməni qüvvələrinin nəzarətində olan torpaqlar, demək olar ki, indi həmin bayanata əsasən tamamilə Azərbaycana məxsus olan ərazilərlə əhatə olunub. Bir də ensiz bir yol – Laçın dəhlizli var. Şərti manada desək, Qarabağ erməniləri həmin dəhlizlə Xankəndiyə və ya onların dediyi kimi Stepanakerta gedə bilərlər. Hər halda rusiyalı sülhəməramlıların Qarabağ ərazisində olması haçansa başa çatacaq. Sizin fikrinizcə, bu dəhlizdən keçid necə hayata keçiriləcək – insanların harada qeydiyyatda olmasına və ya pasportlarını baxılacaq? Oradan keçib getmək istəyən həmin şərti Qarabağ erməniləri necə keçib gedəcəklər? Ümumiyyətə, prinsip etibarilə, Siz o insanları öz strafınıza necə integrasiya etməyə, onlarla necə münasibət qurmağa hazırlırsınız? Məsələn, bu yaxınlarda Siz Şuşadakı kilsəyə getdiniz. Ola bilsin ki, Qarabağ ermənilərindən də kimse həmin kilsədə dua etmək üçün gəlmək istəyəcək. Belə hayatı məqamlar ola bilər. Lakin biz də Azərbaycanda küçələrdəki insanlarla ilk dəfə deyil ki, ünsiyyətdə olurraq. Onlar deyirlər ki, bəlli, əlbəttə, bu dəfə münəqşədə qəlobəyə görə razıdirlər. Lakin bildirilər ki, tam razı deyirlər. Hər halda, Xankəndi və başqa şəhərlər barədə suallar verirlər. Sizin hər hansı göləcək planlarınız varmı? Ümumiyyətə, göləcəkdə qarşılıqlı münasibətlər necə olacaq? Hər halda, onları necəsə qurmaq lazımdır. Cox sağ olun.

**Prezident İlham Əliyev:** Sağ olun. Hazırda mövcud olan vəziyəti siz çox düzgün təsvir etdiniz. Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb. İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, keçmiş kökünürlərin qaytarılması və bən insanların normal həyatının təmin edilməsidir. Bunu şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə etmək lazımdır. Biz ərazilərin azad edilməsinə də uzun illər boyu gəlməmişik. Danışıqlar dövrünə, mənim aparmalı olduğum danışıqlar dövrünə gəldikdə isə, bu danışıqlar prosesinin müxtəlif dövrlərində ümidił olub. Bize elə gəldi ki, əsas prinsipləri razılaşdıracağıq.

Bu gün Ermənistanda ham iqtidarda, həm də müxalifətdə nə təkəf edilməsi, necə təkəf edilməsi barədə spekulasiyalar çıxdırdı. Ermənistandan siyasi həyatında yanar odun üstüne yağı tökməmək üçün mən şəhərlər etməyacayam. Təkcə onu deya bilərəm ki, bütün danışıqlar prosesi dövründə Azərbaycanın ərazi bütövlüyü məsəlesi heç vaxt müzakirə mövzusu olmayıb. Bu, prinsipial məsələ idi. Həm Ermənistandan

danışıqlar apardığım rəhbərlər ilə, həm də ATƏT-in Minsk qrupunda mən bu prinsipial məsələdən danışmışam. Azərbaycanlıların qaytarılması, ümumiyyətə, ərazilərin qaytarılması mənim prinsipial mövqeyim olub. Danışıqlar na üçün gedirdi? Ona görə ki, ermanı tərəfi bunnula razılaşdırdı. Vəssalam. Onlar bununla razılaşdırdı. Əvvəlki iki prezident də razılaşdırdı. Ermanistanın indiki rəhbərinə gəldikdə isə, mən hələlik şərhərdən çəkinirəm. Burada, neçə deyərlər, hər şey yadınızdadır. Bəs, nə üçün belə olımdır, ona görə ki, onlar yalan danışındı, sözdə bir cür deyir, əməldə başqa cür hərəkat edirdilər. Hər hansı işq ucu görünəndə ümidił dərhal taxribatla avəz olunurdu. Dəfələrə belə olub. 2000-ci illərin əvvəlində da, 2014-cü ildə da. Azəcici bir imkan yaranan kimi dərhal hərbi taxribat törədildi. Bir ayarı nümunə - ermənilərin helikopteri bizim mövqelərimizə hücum etdi və buna görə vuruldu. Onlar belə bir iddia irəli sürdürlər ki, guya Azərbaycan hücum edib. Halbuki bu, hərbi helikopter idi – nə təlim helikopteri, nə də nəqliyyat helikopteri. Bu, "Mi-24" idi. Bundan sonra danışıqlar dayandırıldı. Sonra yeni mərhələ. Sonra 2016-ci ilin aprel mühərribəsi. Bu gün Ermənistandan sabiq prezidenti Sarkisyan deyir ki, onlar mühabibədə qalib galiblər. Orijinal qələbədir, onların səngərlərindən bir idik. Biz onların bayrağını çıxarıb, onları Ağdərə, Cəbrayıl və Füzuli rayonlarından qovub və Böyük Mərcanlıya qayıdırıb öz bayrağımızı qaldırıldı. Deməli, biz belə udumuşuq? Əladır! Bax, nümunəvi erməni istorioqrafiyası budur, mifoloji erməni elmi, o cümlədən və ilk növbədə, tarix elmi budur. Buna görə də 2016-cı ildə biz onlara dərs verdik. Belə deyərdim, bundan sonra bizə vədlər verildi. Bir halda ki, söhbət düşüb, onu da deyim. Biza vəd verildi ki, onlar bütün ərazilərimizdən rədd olacaqlar. Şəxsən Sarkisyan Rusiyadakı görüşümüzə belə vədlər vermişdi. O, aprel döyüslərindən sonra bu ərazilərdən rədd olmaq üçün iki hafta vaxt xahiş etdi. Bas, nəyə görə o vaxt o, Ohanyanı müdafiə naziri vəzifasından azad etdi. Son məqamda həmin Ohanyan Şuşadən qaçıdı. Guya Şuşanı müdafiə etməyə gəlməşdi. Müdafiə edəydi! O, orada, bizim torpağımızda doğulub. Bəs, nə üçün müdafiə etmədi? Nə üçün qaçıdı? İndi mitinqlərdə lovğalanın, nəyə görə lovğalanması aydın deyil. Sarkisyan onu 2016-ci ilin aprelində hərbi qələbəyə görə isdən çıxarmışdı? Sarkisyanı möhələt də verildi. O, iki həftə vaxt istəmişdi. Bu hadisə mənim və Prezident Putinin yanında olub. İki həftə keçdi, sonra isə ya özü təşkil etdi, ya da orada nə isə baş verdi, polis

məntəqəsi tutuldu. Buna görə dedi ki, indi bunu edə bilmərəm. İndi vəziyyət gərginləşib, orada terrorçular var, mən terrorçularla vəziyyəti aydınlaşdırılmayıam. Beləliklə, işi 2018-ci ilə qədər uzatdı. Buna görə də heç bir məsələ həll edilmədi.

İndi, necə deyərlər, bütün bunları biz özümüz həll etdik. Bir daha demək istəyirəm, bizim goləcək barədə mövqeyimiz aydınındır. Bu gün biz goləcək barədə düşünümləyik. Bu gün integrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə integrasiyanın istənilən formasına hazırlıq, orada çox adam yaşamır. Ümmümiyyətlə, sizə deməliyəm, orada nə qədər insanın yaşaması barədə müxtəlif rəqəmlər olmaması üçün bilin ki, müharibədən əvvəl orada maksimum 60 min nəfər yaşayırı. Biz bu məlumatları havadan götürməmişik. Biz, o cümlədən Azərbaycan peyklorı vasitəsilə, obyektiv müşahidə vasitəsilə obyektiv nəzarət məlumatlarını götürmüşük. Axtı, hər kəs başa düşür ki, bizim üçün Dağılıq Qarabağ məsələsi həmişə bii nömrəli məsələ olub və bu gün də belədir. Lakin Azərbaycan dövləti operativ kəşfiyyat tədbirləri görməyə, orada nələr baş verdiyini bilməyə bildim? Biz hazırda orada nələr baş verdiyini bilirdik və indi da biliyrik. Müharibə vaxtı da bilirdik, müharibədən əvvəl də bilirdik. Əlbəttə, bu, biza o vaxt da kömək edirdi, indi də kömək edir. Buna görə də indi rusiyalı sülhməramlıların tərəfdindən əcnəbilərin gizləcə Dağılıq Qarabağ buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər kimi heyrətləndirir. Biz Rusiya tərəfi ilə razılığa gəlmişik ki, əcnəbilər oraya yalnız bizim icazəmizlə daxil ola bilərlər. Lakin razılışma pozulur. Hələlik bu barədə daha danışmayacağam. Ola bilsin, bu mövzunu bir daha şərh etmək lazımdır, lakin bu, faktdır. Yəni demək istəyirəm ki, biz praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adəbat biliyrik. Buna görə də belə imkanlara malik olduğumuz bugünkü şəraitdə biz, əlbəttə, hər şeyi izləyirik və izləyəcəyik.

Integrasiya masasının göldükda isə, biz bundan sonra da müxtəlif variantlar təklif etməyə hazırıq. Məsələn, bu gün mən bilirəm ki, su ehtiyatlarının idarə edilməsi məsələsi müzakira olunur. Bəs, bütün bu illər arzində bu məsələ niyə həll edilmirdi? Nə üçün ərazilərimizi işgal edərək Sərsəng su anbarından biza gələn suyu bağlamışdır? Yaxud nə üçün qış vaxtı suyun qabağını açıb daşınlar törədir, yayda isə bağlayırlar ki, bizim kənd sakinləri öz torpaqlarını suvara bilməsinlər. Artıq biz Suqovuşan su anbarını özümüzə qaytarmışıq və bu gün tamam baş-

qa vəziyyət yaranıb. Bəli, bu gün onlar bizdən xahiş edirlər. Buna görə də burada enerji təhlükəsizliyi ilə bağlı məsələlər çox olacaq.

Bütövlükdə, Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin integrasiyası labüb prosesdir. Tarixi perspektivi də başa düşmək və qəbul etmək lazımdır. Yeri golmışkən, mən bu barədə müharibədən əvvəl deməşim. Yəni əgər Ermənistən rəhbərliyi qüvvələrin – həm hərbi, həm siyasi, həm iqtisadi, həm demoqrafik qüvvələrin nisbətini ayıq başla qiymətləndirirsəydi, düzgün qərar qəbul edirdi. Bizim qüvvəmiz isə yalnız artacaq. O cümlədən, əhalimiz də, Ermənistən isə əməkdaşlıq etməsə yalnız zəifləyəcək. Burada obyektiv olaraq başqa hal, sadəcə, mümkin deyil. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmasa, Ermənistən bərpə üçün sadəcə, resursu yoxdur. Onlar hər tərəfdən sıxlımsı vəziyyətdə necə yaşayırılsalar, elə də yaşayacaqlar. Lakin indi həmin kisə, deyərdim ki, balaca bir torbaya çevrilir. Vəssəlam. Onlar yaxşı başa düşünləridirlər ki, hansısa "arsax" adlı bir dövlətləri olduğunu deyə bilərlər, lakin belə dövlət yoxdur, heç vaxt olmayıb və olmayacağıq. Bu sərsəm ideyaları bir kənarata atıb Azərbaycan vətəndaşları kimi normal yaşamaq lazımdır. Biz onları Azərbaycan vətəndaşları hesab edirik, onların beynini yeyiblər. Bu gün Yerevanda yenidən hakimiyyətə gəlməyə çalışanlar həmin hərbi canılardır. Xalqın beynini yeyən onlardır. Onlar özləri orada yaşamır, müharibə vaxtı da orada yox idilər, qaçmışdır, Sarkisyan da, Köççəryan da, Ohanyan da. Uşaq qatilləri, Xocalı qatilləri kimi döşlərinə taxdiqləri qəhrəman meydalları haradadır? Onlardan biri Şuşada, ikisi Xankəndidə doğulub. Bəs, nə üçün doğulduğuları yerləri müdafiə etmədilər? Müdafiə edəyidilər! Yaxud indi. Qoy getsinlər, burunlarını oraya soxsunlar. Baxarıq, onlar oradan salamat çıxacaqlar mı? Bilirsinizmi, bu insanları, azərbaycanofobiyanın, Azərbaycanqa qarşı bu təhlükənin qurbanlarına çevrilmiş günahsız insanları müalicə etmək lazımdır. Zənniməcə, zaman on yaxşı tabibidir. Bu, mənim sözlərim deyil. Bunu çoxları deyib. Yaraların sağlanması, anlaşılma yaranması üçün vaxt lazımdır. Ermənistanda bunu anlamalarından ötrü vaxt lazımdır ki, Azərbaycanı iblis şəklində təqdim etməklə bağlı göstərdikləri bütün cəhdələr, ilk növbədə, onların özləri üçün səmərasızdır.

Dini abidələrə gəldikdə isə biz bütün dini abidələri qoruyur, onları dövlət qoruyur, biz bərpə edirik. Biz müharibə dövründə Qəbələ rayonunun Nic qəsəbəsindəki xristian məbədini bərpə edəndən sonra

onun açılışını etdi. İşgaldan azad edilmiş ərazilərdəki xristian dini və mədəni abidələrinə gəldikdə isə, heç kəsin şübhəsi olmamalıdır ki, onlar layiqincə qorunacaq. Yeri gəlmışkən, erməni zəvvvarlar Kəlbəcər rayonundakı qədim Xudavəng alban məbədini sərbəst ziyyərat edə bilərlər. Biz şərait yaratmışq və həmin məbədin mənsub olduğu Azərbaycan udi icması və məbədi erməniləşdirməyə cəhd göstərən ermənilər də onu ziyyərat edirlər. Beləliklə, gələcəkdə burada problem olma-yacaq. Mən buna əminəm.

**İspaniyanın "La Vanguardia" qəzeti:** Sabahınız xeyir, cənab Prezident. İlk olaraq, Siza təşəkkür edirəm ki, bu gün biza şərait yaradıldı. Biz ötən ilin dekabr ayında Ağdamda olduq və burada xüsusi sila Sizin dil qabiliyyətinizi qeyd etmək istərdim. Bizdə İspaniyada siyasetçilər bunu edə bilmir. Dil məsələsinə gəldikdə, özlərini Dağlıq Qarabağın rəhbərləri adlandıran insanlar rus dilini guya, rəsmi dil kimi qəbul etdiklərini iddia edirlər. Cənab Prezident, necə düşünürsünüz, orada gələcəkdə rəsmi dil və ya ümumiyyətlə, dillər məsələsi necə olacaq? Təşəkkür edirəm.

**Prezident İlham Əliyev:** Sağ olum sualınıza görə. Qarabağda rəsmi dil məsələsi barədə sualınıza dair qeyd edə bilərəm ki, bu, bir manipulyasiyadır. Hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın türk hissəsi olaraq tanır. Düşünürüm, bu, onları, həmin cinayətkar xunta rejiminin son nəfəsindir, son cəhdleridir ki, guya onlar dövlətlərlər. Azərbaycanda yegana rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz. Eyni zamanda, biz heç bir dilə hər hansı məhdudiyyət qoymurq. Rus dili Azərbaycanda bildiyiniz kimi, çox geniş istifadə edilir. Bu gün bizdə sovet dövründə fərqli olaraq rus dilində daha çox qəzet və internet saytları fəaliyyət göstərir. 340-a yaxın rus bölməsi olan məktəbimiz var. Ermenistanda isə neçə belə məktəb var? Sifir. Ermenistanda yalnız orada olan rus hərbi kontingentinin övladları üçün bir məktəb fəaliyyət göstərir. Onlarda hətta təqrirən belə bir qanun da qəbul edilib ki, erməni uşaqları rus məktəblərinə gedə bilməz. Yəni bu, özlərinin qeyd etdiyi kimi, strateji tərəfdəşəllərinə olan diskriminasiya, ayri-seçkililikdir. Onlar Rusiyadan hərbi resursları qəbul edirlər, bizim

məhv etdiyimiz bütün silahları, hansı ki dəyəri 3-5 milyard dollar ci-varındadır, onlar bütün bunu Rusiyadan pulsuz almışdır. Bu, hədiyyə və ya dirnaqarası kredit müqaviləsi əsasında olmuşdur. Həmin kredit ki, onlar heç zaman onu ödəməyəcəklər. Baxın, belə bir tərəfdəşə qarşı onlar ayri-seçkilik edirlər. Rusiya televiziya kanallarına qarşı yenilə qanunvericilik qəbul edilmişdir. Müharibədən sonra onlar bunu bir balaca, qismən aradan qaldırıblar. Onlar rus dilini qadağan edirlər, rusdilli məktəbləri qadağan edirlər. Ancaq baxın, indi Rusiya sülməramılları Qarabağa yerləşdən sonra birdən bunlar rus dilini rəsmi dil kimi qəbul edirlər. Mən suahili dilini təklifi edirəm. Belə olsa, onlar dil cəhətdən uzaq, ucqar ölkələrlə temas qurmağa da nail ola bilərlər.

Gələcəyə gəldikdə, Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir, bizim bütün dövlət universitetlərində rus bölməleri var. Nəzərə alaş ki, həmin ərazilərdə yaşayış erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzəletlər dərc edildirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dilini da Azərbaycanda qorunacaqdır.

Mənim müxtəlif xarici dil biliklərimə dair komplimentinə görə təşəkkür edirəm. Bəli, mən xarici dilləri öyrənmişəm və hər zaman bu-nu da tez-tez istifadə etmək mənə xoşdur.

**Yunanistanın "Real Group Media" şirkəti:** Cənab Prezident, öncə mətbuat konfransında iştirak etmək üçün yaradılmış imkana görə təşəkkür edirəm. Bu, çox gözəl təşkil olunub. Mən Yunanistanı təmsil edirəm. Dünən Ermanistanda baş verən böhranla bağlı, necə hesab edirsiniz, bunun ataskas və aparılan təmaslara - Türkiyə, İran, Rusiya arasında təmaslara hər hansı bir mənfi təsiri ola bilərmə? Digər sualım isə Ağdamla bağlıdır. Mən dünən orada oldum. Minlərlə kvadratkilometr ərazinin darmadağın edildiyinin şahidi oldum. Başər sivilizasiyasına, dini abidələrə qarşı olan hörmətsizliyin, təhqirin şahidi oldum. Mən Ağdamın bu dərəcədə dağıldığını təsəvvür edə bilməzdim. Mən dünən sırvı vətəndaşlarla danışdım. Sizə bu ərazilərin bərpası nə qədər vaxt aparacaq? Orada böyük mədəni itkilər, dini abidələrə qarşı hörmətsizlik baş vermişdir. Sizin planınızca, zənninizcə, bu ərazilərin bərpası nə qədər çəkəcək?

**Prezident İlham Əliyev:** İlk sualınıza gəldikdə, Ermenistandakı böhran və onun sülhə təsiri, yənə də bu böhranın hənsi istiqamətdə cə-

raryan edəcəyindən asılı olacaqdır. Bu böhranın tezliklə bir sonu olmalıdır. Dediym kimi, bu tragicomedyaya son qoyulmalıdır. Atəşkəs və üçtərəflı bəyanatın icrası ilə bağlı diqqətinizi Prezident Putinin cavabına yönəltmək istərdim. Ona sual verildi ki, Ermənistən bu bəyanatın icrasından boyun qaçırmaq istəsə nə olacaq? O da dedi ki, bu, Ermənistən üçün sui-qəsd olacaqdır. Mən də bu məsələdə Prezident Putinla tamamilə razıyım.

Ermənistəndəki böhranın regional əməkdaşlıq məsələsinə təsirinə gəldikdə, bəli, bizim müyyən narahatlığımız var. Üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistən baş nazır müavinləri arasında üçtərəflı görüşlər keçirilir. Artıq iki bəle görüş olmuşdur. Üçüncü bəle bir görüş Moskva şəhərində sabaha planlaşdırılmışdır. Ancaq mənə hələ də məruza edilməyib ki, bu görüş Ermənistən tərəfindən taxira salınıbmış. Yəni bu, taxira salınsa da, anlaşılan olacaqdır. Ancaq yenə də bu, Ermənistəndə gələcəkdə bəsi verəcək hadisələrdən, oradakı siyasi mübarizənin nəticələrindən asılı olacaqdır. Amma bu, bizim planlarımıza təsir edə bilməz. Qeyd etdiyim kimi, artıq bizim regionun gələcəyi ilə bağlı aydın fikrimiz var. Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvürümüz var. Ona görə də Ermənistən burada hər hansı bir mənfi addim atmağa cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şartlaşdırır. Azərbaycan bu regionun tərkib hissəsi olmuşdur, hər zaman uğurlu əməkdaşlığın nümunəsi olmuşdur. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları mövcuddur. Bunuluna yanaşı, Türkiyə-İran-Rusiya arasında əməkdaşlıq formatı da var. Ermənistən yeganə ölkədir ki, onlarda bələ bir əməkdaşlıq formatı mövcud deyil. Yəni biz, bu regionun məsuliyyətli ölkəsiyik. Müyyən geriləmələr, müyyən taxira salınmış tədbirlər ola bilər. Ancaq ümumiyyətlə, mən hesab edirəm ki, Ermənistəndə siyasi hakimiyyətdə kimin olmasından asılı olmayıraq, Ermənistən buna böyük mənəda təsir edə bilməz və etməməlidir də.

Siz Ağdamı qeyd etdiniz və orada acıncıqlı mənzərənin şahidi oldunuz. Ora gedən hər kəs ilk sahərində bir növ şok və sarsıntı yaşayır. Mən Ağdamə səfər edəndə oradakı səngərləri görəndə heç ifadə edə bilmirəm ki, necə qarışq hissələr keçirdim: sarsıntı, əzab, təssüf. Eyni zamanda, fərəh hissi var idi məndə ki, biz ora qayıtmışq. Bu,

bəlkə də hətta əlavə bir matbat konfransının mövzusu ola bilər. Qeyd etdiyim kimi, Ağdamın işğaldan əvvəl əhalisinin sayı 40 minə yaxın idi. Yəni işğaldan sonra təbii ki, əhalinin sayı artıb. Biz artıq təqribən 70 min nəfərlik şəhərin baş planını yenidən islamalılyik və səzər bürmə deyə bilərəm. Ötən il biz bir neçə min ailə üçün mənzil və evlər inşətmişik. Mənim qərarımla onlar, əslində, məcburi köçkünlər üçün nəzərdə tutulmuşdu. Ancaq artıq işğal olunmuş orazılardan azad edildikdən sonra qarşılıq gəldim ki, həmin manzillər şəhid ailələrinə verilsin və dünən də mən belə bir şəhərciyin - 1572 ailik şəhərciyin açılısını etdim. Bu ilin sonuna qədər daha 3 min şəhid ailəsi ev və mənzillərlə təmin ediləcək. Biz buna bir növ öyrəncilik, bizdə bunun tacribəsi var. Biz hər il 3-4 min mənzil və ev inşa edə bilirik. Yəni fiziki olaraq biz Ağdam şəhəri haqqında danışınsa, bu şəhər hesab edirəm ki, 2-3 il ərzində tam barpa oluna bilər. Ancaq bundan önce minadan təmizləmə, infrastruktur layihələri həyata keçirilməlidir. Elektrik infrastrukturuna gəldikdə, biz bütün şəhərlərimizin, bölgələrimizin bir-biri ilə bağlı enerji şəbəkəsinə yaradacaqıq. Artıq bùdca, program təsdiq edilib və bu ilin sonuna qədər elektrik enerjisi təminatı başa çatdırılacaqdır. Su təminatı, qaz təminatı, yollar... Biz təkcə evlər tikimalı deyilik, orada xəstəxanalar, məktəblər, bağçalar tikilməlidir. Orada iş yerləri yaradılmalıdır. Çünkü orada yaşayan insanlar işlə təmin edilməlidir. Yəni bütün bu işlər bizim Böyük Qayıdış adlandırdığımız programımızın tərkib hissəsidir, Prezident Administrasiyasının rəhbəri bu əlaqələndirmə ilə məşğuldur. Təkcə Ağdam deyil, digər bütün şəhər və qəsəbələrimizdə - Füzül, Cəbrayıl, Qubadlıda vəziyyət təqribən eynidir. Zəngilanda bir neçə ev istisna olmaqla hər şey darmadıq olub. Bu, çox nəhəng bir işdir, bizim qarşımızda böyük işlər dayanır. Biz bunu yalnız öz daxili resurslarımız hesabına edəcəyik və artıq etməyə başlamışq. Burada səhəbat təkcə maliyə resurslarından getmir. Səhəbat texniki imkanlardan gedir, bizim peşəkarlığımız, intellektual resurslarımız var.

Xüsusi vərgülləməq istəyirəm ki, biz orada vətəndaşlarımız üçün ən yaxşı şərait yaratmalıyıq. Çünkü uzun illərdir bu insanlar əziyyət çəkirlər. Biz anlayırıq ki, həmvətənlərimiz ən qısa zamanda oraya qayıtmışq isteyirələr. Yenə də istəməzdəm daha dəqiq tarix verim, təkcə elə Ağdam kimi bir şəhərimizin yenidən bərpası on aži 2 il çəkəcəkdir.

**İranın Mehr agentliyi:** Cənab Prezident, bu gün terrorçuluq dünya üçün təhdiddir. Qarabağ müharibəsi zamanı regionda terrorcu

grupların fəaliyyət göstərməsi barəsində xəbərlər yayılırdı. Bu işə region üçün böyük təhlükədir. Burada hansı kollektiv səyələr göstəriləməlidir? Bununla bağlı Azərbaycan Respublikası tərəfindən hansı addimlar atılacaqdır? Diger sualın işə Azərbaycan-İran əməkdaşlığının necə qiyamətləndirilməsi ilə bağlıdır. İki xalqı bir-birinə tarixi və mədəni bağlar birləşdirir və bu əməkdaşlığın regional perspektivlərini necə görürsünüz?

**Prezident İlham Əliyev:** Bir məsləhəti aydınlaşdırmaq istəyirəm. Siz mühərrihə zamanı terrorçu qrupların fəaliyyət göstərməsi haqqında danışırınız, hansı məlumatlara, kim tərəfindən verilən məlumatlara istinad edirsiniz?

**Jurnalist:** Region ölkələrindən olan xəbər agentlikləri belə məlumat yayırlar. İcazənizlə onların adlarını çökməyim.

**Prezident İlham Əliyev:** Bilirsiniz, sualınız bir növ ittihəm formasındadır. İslənilən məlumat haqqında danışmaq olar, ancaq mənbə qeyd edilməlidir. Siz deyirsiniz ki, məlumatlar yayıldı, onların mənbəyini də qeyd edin. Terrorçu qruplar haqqında məlumatın mənbəyini qeyd edin.

**Jurnalist:** Sizcə, regionda terrorçu qrupların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

**Prezident İlham Əliyev:** Hansı regiondan və ya ölkədən səhərə gedir? Siz mənbə göstərə bilirsiniz. Kimisə ittihəm etmək asandır. Siz onu sual formasında vera bilərsiniz, ancaq, burada mahiyət dəyişmir. Dediyiñin arxasında dayanmaq daha çətindir. Xəbər deyirsiniz, yəni hansı mənbələrə istinad edirsiniz? Suallınızda mənbəni qeyd edə bilsəniz, daha geniş cavab vera bilərdim.

**Jurnalist:** O zaman ikinci sualima cavab versəniz məmənun olardım.

**Prezident İlham Əliyev:** Hesab edirəm ki, siz birinci suallınıza özünüz cavab verdiniz. Suallınızda qeyd etdiyiniz məlumatlar mövcud deyil. Mührərihə zamanı terrorçu qrupların iştirakı ilə bağlı hər hansı məlumat, dəlil və sübut yoxdur. Bu, məqsədönlü şəkildə uydurulmuş bir hekayədir və mən təsəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Adətən belə ittihəm xarakterli suallar diger ölkələrdən olur. Torpaqların azad olunması uğrunda aparılan əməliyyatlarda heç bir terrorçu iştirak etməyib. Bu qələbəni Azərbaycan Ordusu qazanıb. Burada hər hansı yazılı və ya şəhəri məlumat və ya sübutlardan səhərət

gedə bilməz. Bu, Azərbaycanı ittihəm etməkdən başqa bir şey deyil. Bu, Ermənistən tərəfindən ediləndə anlaşılanlıdır. Bu, ermənilərin bir bəhanəsidir, çünki onlar üçün bu, psixoloji cəhdən agrılı bir məsələdir – Azərbaycan əsgəri onları məğlub edib. Onlar deyə bilərlər ki, bur-nı hansısa terrorçular edib. Ancaq kimse bu terrorçuları görüb? Siz və ya həmkarlarınız, sadəcə, bir ad vera bilərsinizmi? Kifayət qədər vaxtınız var, bu məlumatları həmkarlarınızla bölüşün. Varmı belə bir məlumat? Xeyr. Ona görə səz tövsiyəm odur ki, spekulasiya ilə məşğul olmayın. Dediyiñ kimi, siz bir xanım olaraq dosi ölkədən gəlmisiniz, ona görə də mən mövzunun dərinliyinə getmək istəməzdim. Ancaq xahiş edirəm, belə şayılər yayarkən daha masuliyəti olun.

O ki qaldı, Azərbaycan-İran əməkdaşlığına, bu əməkdaşlıq çox yaxşı səviyyədədir. Mührərihədən sonrakı dövr yeni imkanlar yaradır. Bilərəm ki, İran şirkətləri dağıdılmış oraziylərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdırlar. Azərbaycandan olan yüksəksəviyyəli nümayəndə heyəti İranda səfərdə olmuşdur. Burada əməkdaşlığımızla bağlı vacib məsləhətlər, o cümlədən Xudafərin su anbarının birgə istifadəsi da müzakirə edilib. Biz artıq elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılıq gəlməmişik. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı budecə ayrılib. Ümumi istehsal gücü 280 meqavat olacaq və bu hacm iki ölkə arasında bölündürüləcək.

Yeni vəziyyətlər əlaqədər çoxlu imkanlar var. Biz İranla dövlət sərhədimizi bərpa etmişik, onun 132 kilometrlik hissəsi işgal səbəbənən də bizim nəzarətimizdə deyildi. Bu gün işə artıq biznes üçün yeni imkanlar açılır. Buraya nəqliyyat və kənd təsərrüfatı da daxildir. Nəqliyyat sahəsi haqqında danışarkən, mən Zəngəzur dəhlizini qeyd etmək istəyirəm. Bu dəhliz İran tərəfi üçün də faydalı olacaqdır. İran həmin dəhlizdən istifadə edərək Ermanistana dəmir yolu əlaqəsi yarada bilər. İki ölkənin hazırlıda belə bir əlaqəsi yoxdur və eșitdiyimə görə, belə bir dəmir yolu xəttinin tikintisi artıq gündəmdə deyil. Çünki olduqca monasız və bahalı bir layihədir. Naxçıvandan, Culfa üzərindən İran yüksəkləri Ermanistana və geriye nəql edilə bilər. İmkanlar çoxdur, biz onları hamisini nəzərdən keçirəcəyik və əminəm ki, galəcəkdə six əməkdaşlığımız davam edəcək.

**Jurnalist:** Cənab Prezident, mən üzər istəyirəm, ancaq zənnimcə, mənim terrorçu qruplarla bağlı sualim yanlış anlaşıldı. Mən Azərbay-can tərəfindən terrorçu qrupların fəaliyyətini nəzərdə tutmururdum. Mən

Qarabağ müharibəsi zamanı regionda İŞİD kimi qrupların fəaliyyətini nəzərdə tuturdum.

**Prezident İlham Əliyev:** Aydınıq gətirdiyinə görə sizə təşəkkür edirəm.

**İraq media şəbəkəsi:** Cənab Prezident, işğaldan azad olunmuş ərazilərdə təşkil edilmiş tədbirlərdə iştirak üçün bizi dəvət etdiyinizi görə Sizə dərin təşəkkürümüz bildirirəm. Dünən işğaldan azad edilmiş Ağdam şəhərini ziyarət edərək biz misli görünməmis dağlıqların şahidi olduq. Məlum oldu ki, bütün evlər işğal dövründə daşlara qədər qarət edilib. O cümlədən dağıdılmış vəziyyətdə olan qədim məscidin işğal zamanı heyvanlar üçün tövlə kimi istifadə edildiyini öyrənmək biza çox ağırdır. Bildiyimizə görə, Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərdə də məscidlər, türbələr, qəbiristanlıqlar, ümumiyyətlə Azərbaycan xalqına məxsus mədəniyyat abidələri tamamilə dağıdılmışdır. Bununla əlaqədar sizin hökümət Ermənistana qarşı beynəlxalq hüquqi müstəvidə hansı konkret iddiələr qaldırımaq düşürt? Digər tarixdən, bu, müasir tarixdə İslami irsinin və mədəniyyət abidələrinin ən genişməyəsi dağıdılmasıdır. Bunu İŞİD-in işğal etdiyi torpaqlarda mədəniyyətlərə qarşı cinayətləri ilə müqayisə etmək olar. Bildiyimə görə, bu fakt bu yaxınlarda İCESCO-nun nümayəndələri torəfindən təsdiq edilib. Sizcə, azad edilmiş ərazilərdə mədəni abidələrin bərpasında beynəlxalq təşkilatlar və müsəlman ölkələri hansı konkret rol oynaya bilər? Eyni zamanda, həmin ərazilərin bərpasında dediyimiz kimi, beynəlxalq təşkilatlar və müsəlman ölkələri təmumlu şəkildə hansı rol oynaya bilərlər? Çox sağ olun, cənab Prezident.

**Prezident İlham Əliyev:** Sağ olun. Doğrudan da, Ağdam şəhərinin görüntüləri hamımız üçün çox ağırlıdır və bütün dünyə bunu görməlidir. Ağdam məscidində donuz, inək saxlanılması Ermənistən tərəfindən bütün müsəlman aləminə edilən təhqiqdir. Biz bunu belə qəbul edirik. Bu təhqiqi edənlər bu gün Ermənistən siyasi müstəvisində də özləri üçün yer tapmaq istəyirlər. Ermənistən keçmiş prezidenti Kōçəryanın dağılmış və üzərində təhqirəmiz ifadələr olan həmin Ağdam məscidinin önündə fotosəkilləri var. Onlar bu cinayəti törədiblər və mən dəfələrlə müxtəlif tədbirlərdə, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşlərində və digər beynəlxalq tədbirlərdə qeyd edirdim ki, bu cinayəti törədənlər, İslam mütəxəssislərinin təhqirini özüna rəvə bilənlər heç vaxt müsəlman ölkələri ilə dost ola bilməzlər. Mən

müsəlman ölkələrinin liderlərino üz tutub deyirdim ki, sizin əl sizdiğiniz insanlar müsəlman məscidlərinin dağdan, sökən, orada inək, donuz saxlayanlardır. Zəngilan işğaldan azad olunanın sonra bu, lap yeni görüntülərdir. Məhərəbə dövründə o görüntülər də üzə çıxmışdır. Zəngilan rayonunun məscidlərinin birində donuz saxlayırdılar. Panahlı xanın sarayı tövləyə çevirmişdilər. Yəni bunu qəsdən edirlər. Məgər, heyvanları başqa yerdə saxlamaq olmaz? Qəsdən edirlər. Görün, müsəlmanlara qarşı bunların nişraftı na qədər böyükdür və bunu edən ciyənətkarlar, bunu edən əxlaqsızlar ondan sonra da gedib bəzi müsəlman ölkələrinin liderləri ilə görüşüb hansısa dostluqdan, əməkdaşlıqdan danışırlar. Ona görə mən xahiş edirəm, bu görüntüləri yayın bütün dünyaya. Bütün dünya görən ki, Ermənistən rəhbərliyi islamofob xisətləri ilə forqlənir və bu, təkcə biza deyil, bütün müsəlman aləminə qarşılıq təhqiqirdir.

Azad edilmiş torpaqlarda məlumatlara görə, 67 məscid var idi, onlardan cəmi biri nisbətən salamat vəziyyətdədir. Qalanlar ya tam dağıdılıb, ya da ki, onların böyük hissəsi dağıdılıb. Biz bütün məscidləri bərpa edəcəyik. Əlbəttə ki, İslam ölkələrinin nümayəndələri bu məsələ ilə bağlı öz təkliflərini verirlər. Bu yaxınlarda sizin də qeyd etdiyiniz kimi, İCESCO-nun nümayəndə heyəti Azərbaycanda idi. Onlar Ağdam məscidini ziyarət etmişlər və ondan sonra İCESCO-nun Baş katibi ilə görüşənəsində belə bir təklif ısrı sürlüldü ki, İCESCO bizim tarixi abidələrimizin bərpası işində öz rələnə oynaya bilər. Biz bunu alışqıslayıq. Digər müsəlman ölkələrinin nümayəndələrinin təşəbbüslerini də biz alışqıslayıq. Biz bu bərpa işlərinə İslam həmrəylik bayramına əlavə etməliyik. Çünkü Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı çox ardıcıl siyaset aparır. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə ölkəmizdə keçirilmiş müxtəlif tədbirlər, eyni zamanda, principial məsələlərlə bağlı açıq mövqeyimiz, əlbəttə ki, İslam aləmində də biza böyük nüfuz qazandırıb. Müsəlman ölkələri arasında birlik, həmrəylik bizim hamımız üçün lazımdır. Ona görə belə bir təklifə görə sizə təşəkkürümüz bildirirəm və xahiş edirəm ki, öz ölkənizin ictimaiyyətini bu reallıqlarla tanış edəsiniz.

**Türkiyənin Anadolu Agentliyi:** Hörmətli cənab Prezidentim, 10 noyabrda bölgədə boyanatı imzalayan üç ölkənin etməli olduğunu bəzi fəaliyyətlər var idi və üç ölkə də fəaliyyətlərinə başladı. Ancaq bu döndəmədə bölgədəki xarici ölkələrin sayı, bölgəyə dərhal

sonra hər gün golən karqo təyyarələrə nəzarət olunması, bölgəyə geri qaytarılan erməni vətəndaşların sayı ilə bağlı müxtalif iddiyalar mətbuatda yer aldı. Bəzi məsələlər Sizin gündəliyinizdə də yer aldı. Siz bu məsələlərlə bağlı iradlarınızı daha avval döla göstirmişdiniz. Siz mühəribədə qalib galən ölkənin lideri olaraq 10 noyabrın sonrakı dövründə məmənnunsunuzmusu və bu dövr dəha yaxşı ola bilərdimi?

**Prezident İlham Əliyev:** Prinsip etibarilə mən məmənnunam. Çünkü 10 noyabrda imzalanan bayanatda göstərilən əsas məsələlərdən biri Ağdam, Kəlbəcər və Laçın rayonlarının biza qaytarılması idi və buna biz nail olduq. Dekabrin 1-də bu bölgələr bizə qayıtdı.

Eyni zamanda, bəyanatda göstərilən digər məsələlərlə bağlı, həsab edirəm ki, müsbət addimlar atılır. Bəzi məsələlər többi olaraq hələ ki, icra edilmir. Onlar üçün müdüyyən zaman lazımdır. Amma hesab edirəm ki, məsələ prinsip etibarilə müsbət istiqamətdə gedir.

Türkiyə-Rusiya Birgə Monitoring Mərkəzinin faaliyyətini göstərməsi də bu istiqamətdə atılmış çox önemli addimdır. Mən əminəm ki, bu monitoring mərkəzi vasitəsilə bölgədə sabitlik və atəşkəs rejiminin möhkəmləndirilməsi işinə böyük töhfə veriləcək. Azərbaycan Prezidenti olaraq bildirmək istəyirəm ki, Azərbaycan tərəfindən hər hansı bir aqressiv addim atılmayacaq. Biz bunu heç vaxt etməmişdik və bu gün buna ehtiyac yoxdur. Ona görə 10 noyabr bəyanatı prinsip etibarilə icra edilir.

Bəzi məsələlər var ki, onlar 10 noyabr bəyanatında öz əksini tapmayıb, amma ondan sonrakı dövrdə razılıqlıdır. Bu məsələlərin bir qismi icra edilir, bir qismi isə hələ ki, icra edilmir. Yenə də deyirəm, bəzi məsələlər var ki, Rusyanın sülhəməramlı qüvvələri bizim ərzimizə xarici vətəndaşların buraxılmasında o qədər də ciddi addimlar atırlar. Bu, bizi narahat edir və bu narahatlığı da biz Rusiya tərəfəsinə çatdırırıq. Əminəm ki, vaxt keçidkə, bu məsələlər də tənzimlənəcək.

Biz bir məsələni də unutmamalyıq ki, 10 noyabrdan sonra bizim bölgemizdə və bütün lükde dünyada tam yeni bir vəziyyət yaranıb. Biz bu vəziyyəti uyğunlaşmalyıq, hər bir ölkə buna öyrəşməlidir. Bu, yenisi bir vəziyyətdir, bizim üçün də, qonşu ölkələr üçün də. Burada həm logistik, həm texniki, həm nəqliyyat, eyni zamanda, psixoloji problemlər var. Bəzi lərinin gözənlətiləri həddindən artıq çoxdur. Amma hər şeyin öz vaxtı var, öz yeri var. Biz addim-addim öz hədəfimizə çata bilməmişik və mümkün olmayanı 44 gün ərzində reallığa çevirmişik. Bu-

nu bu gün təkcə biz yox, beynəlxalq ekspertlər də deyir. Bizim apardığımız hərbi əmaliyyat bu gün dünyadan aparıcı ölkələrinin hərbi mətbətlərində öyrənilir. Hesab edirəm ki, biz mühəribə dövründə və mühəribədən sonra mümkün olan maksimum nəticəni əldə etdik və həyat davam edir, həyat yerində durmur, yeni məsələlər ortalağça çıxır.

Bizim strateji baxışımız var: Biz na istəyirik, bu güna qədər nə istəmişik, bundan sonra nə istəyirik. Bu arzular, hədəflərə çatmaq üçün nə etməliyik? Bizdə çox aydın baxış və təsəvvür var. Biz bu ümumi plan çərçivəsində bundan sonra da öz addimlərimizi atacaqıq və yeni nailiyyətlər, uğurlar da olacaqdır.

**Ukraynanın "1+1" telekanalı:** Hər vaxtimız xeyir, cənab Prezident. Sizə iki sualım var. Birinci sualım kifayət qədər qıсадır. Xahiş edirəm Ukrayna ilə Azərbaycanın indiki mərhələdə hərbi və hərbi-texniki əməkdaşlığının xarakterini qısaca səciyyələndirin. Azərbaycanın ərazilərinin işğaldan hərbi yolla azadetmə təcrübəsinin Ukrayna ilə böülüşmək imkanı varmı? İkinci sual: Ukraynada və Azərbaycanda mühəribələrin xarakterində bütün farqların baxımayaraq, hər halda, Ukrayna Rusyanın tacavüzüne qarşı mübarizə aparır, bizim ortaq cəhətlərimiz çoxdur. Məsələn, işğaldan azad ediləndən sonra, yumasqə desək, qanunu hakimiyətə o qədər də dostcasına münasibət bəsləməyən yerli şahlinin reinteqrasiyası probleminin həlli zərurəti. Siz bu problemlə üzləşirsınız. Biz onu həll etməliyik. Sual budur. Qisamüddətli və uzunmüddətli perspektivdə Qarabağın ermanı əhalisina münasibətdə Sizin planlarınız necidir və başqa sözə desək, Siz Qarabağ ermanılırinə nə təklif edə bilərsiniz? Vətəndaşlıq, tam reinteqrasiya, mədəni muxtarlığı vətənən sair. Çox sağlam olun.

**Prezident İlham Əliyev:** Sağ olun. Ukrayna ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq məsələsinə gəldikdə, prinsip etibarilə bu əməkdaşlığın böyük tarixi var. Müstəqilliyin ilk illərində Ukrayna hərbi-texniki əməkdaşlıq məsələsində bizim əsas tərəfdəsimiz olub, lakin tədricən bu əməkdaşlıq yox dərəcəsinə enib. Açığımı deyim ki, bu gün də həmin əməkdaşlığın həcmi o qədər də böyük deyil. Hərçənd, bizim hərbi sənayenin formalşamasına gəldikdə, biz öz hərbi sənayemizi yaratmağa başlayanda Ukrayna müəssisələri bu işdə biza çox kömək ediblər və bizim hərbi mahsullar istehsal edən müəssisələrin çoxu Ukrayna şirkətləri ilə birgə müəssisələr idı.

Mənə məlum olduğuna görə, bu gün Ukraynanın hərbi-texniki kompleksi inkişaf dövrünü yaşayır. Azərbaycanda da bəledir. Ona görə hesab edirəm ki, bu istiqamətdə də əməkdaşlıq üçün imkanlar var. Lakin açıq deyim ki, halalik iştir Ukrayna, istərsə də Azərbaycan tərəfindən hər hansı konkret layihələr və təkliflər olmayıb. Yəqin ki, hələ bunun vaxtı yetişməyib.

Yerli əhalinin reinteqrasiyası məsələsinə göldikdə, sözün düzü biz bu işə hələ başlamamışıq. Ona görə ki, müharibə təzəcə başa çatıb. Bu gün Qarabağ arazisində yaşayan erməni əhalinin azərbaycanlı əhalilə əlaqəsi yoxdur. Lakin bu, ona görədir ki, orada azərbaycanlı əhalisi, sadəcə, yoxdur, otuz il orada azərbaycanlıları olmayıb və azərbaycanlı əhalisi oraya qayıtmayıb. Erməni əhalisi isə Rusiya sülhməramlı missiyasının nəzarəti altında olan əraziadır və bu əraziidən kənara çıxmır, ona görə ki, orada çıxası yer də yoxdur. Orada hər yer minalanıb. Buna görə də erməni və azərbaycanlı əhalisi arasında gündəndilik əlaqələrin başlanmasına üçün şərait yetişməlidir. Bu, ilk növbədə, siyasi şəraitə addır. Bir daha deyirəm. Ermənistən dövləti Azərbaycanın suveren ərazisini onun alınlığı üçün hər hansı cəhdlərdən, "Arsax müstəqil dövlətdir" tipli hər cür frazalardan, bütün bu boş və cəfəng sözlərdən imtina etməlidirlər. Onlar, sadəcə, özlərini və bütün dünyani aldatmaq və orada yaşayan insanları çəsirdirmək cəhdlərindən imtina etməlidirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü tanımılmalıdır. Hesab edirəm ki, bu, zəruridir. Mən əvvəller Azərbaycan ilə Ermənistən arasında sülh müqaviləsinin mümkünülüyü barədə suallara cavab verərək deyəndə ki, bu gün lazım olduğundan bir qədər irəli getdiyimi başa düşüram, lakin bu da o vaxt mümkün olacaq ki, Ermənistən Azərbaycanın ərazi bütövlüyünü tanısın, bunu bütün dünyaya etiraf etsin.

Düşünürəm ki, indi rəsmi şəxslər səviyyəsində əlaqələr, baş nazirlərin müavinlərinin iştirakı ilə işçi qrupu, Azərbaycanın və Ermənistən sərhəd xidmətlərinin rəhbərlərinin sərhəddə görüşü, Rusiya, Azərbaycan və Ermənistən xüsusi xidmat organlarının rəhbərlərinin Moskvada görüşü, rəsmi şəxslər arasında digər əlaqələr buna zəmin yaratmalıdır. Burada yenə zəruridir ki, Ermənistən tərafı bizi aldatmağa çalışığının lazım olmadığına başa düşün. Ona görə, təəssüf ki, belə demək mümkündür, biz yenə bu cür hoqqaları görürük. Onlar sözdə bir cür danışır, əməldə başqa cür hərəkət edirlər. Belə etmək lazımdır, indi o vaxt deyil. Onlar əsla elə vəziyyətdə deyillər ki, indi bunu

özlərinə rəva görsünlər. Səmimi işləmək lazımdır, əgər nə barədən razılıq gəliriksə, onu yerinə yetirmək lazımdır, yox əgər bunu edə bilmirlər, demək lazımdır ki, edə bilmirlər. Bilirsiniz, bu cür əsəsəz ümidişlər və vədlər olmamalıdır.

Bax, belə bir baza yaradılınca, azərbaycanlı əhali işgaldən azad edilən orazılarda qayğıdanda, əlbəttə, əlaqələr olacaq. Ona görə ki, hazırda Xankəndidə, digər yaşayış məntəqələrində yaşayışın normal həyat fəaliyyəti üçün əlaqələr, sadəcə, zəruridir. Azərbaycansız buna nələr olmaq, sadəcə, qeyri-mümkündür. Fikir verin, bu gün Qarabağdakı rusiyalı sülhməramlı kontingent üçün yüksək necə çatdırılır. Necə? Əvvəlki kimi təyyarə ilə Yerevana qədər, sonra isə yük maşınları ilə Xankəndiyə qədər. İndi dəmir yolu ilə Bördəyə qədər. Tezliklə, bir ildən sonra bizim yolumuz Ağdamə qədər uzanacaq. Oradan Rusiya məxsus yük maşınları gəlir, yüklenir və gedir. Bu, xeyli ucuz və rahat olacaq. Bəs, hərbi qulluqçular üçün yüksək dəşıyan Rusiya təyyarələri indi necə uğur? Onlar sonradan 10 saat, özü də qar basmış bu dəhlizlə getmək üçün Yerevana uğurlar. Onlar Gencəyə uğur, oradan isə Xankəndiyə getmək üçün bir saat, ola bilsin bir qədər çox vaxt lazımdır. Yəni bunu həyat tələb edir. Rusiya tərəfi belə bir xahişlə müraciət edəndə biz onları dəstəklədik. Axi, nəyə görə biz sülhməramlılar üçün sünü problemlər yaratmamışıq. Bu sülhməramlılar, o cümlədən bizim sakinlərinin təhlükəsizliyini təmin edirlər. İkincisi, beləliklə biz həzirdə orada yaşayanlara siqnal veririk ki, baxın, axı Qafqaz bürosu o vaxt Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmış barədə qərarı təsadüfən qəbul etməmişdi. Bir daha vurğulamaq və ermənilərin bir çox başqa yalanları kimi bu yalanını da ifşa etmək istəyirəm ki, həmin qərarda Dağlıq Qarabağın Azərbaycana verilməsindən yox, onun Azərbaycanın tərkibində qalmışından səhəbat gedir. Onlar bu prinsipi al band ilə həmisi manipulyasiya edirlər. O cümlədən ona görə ki, bu, Azərbaycanın tarixi vilayətidir və ikincisi, onlar oraya necə gedib çıxa bilərlər? Axi, ötən əsrin 30-cu illərinə qədər Laçında və Kəlbəcərdə yol olmayıb. Əgor kimse bunu bilmirsə qoy bilsin. Orada atla hərəkət edirdilər. Ermənistəndən oraya necə getmək olardı – heç cür. Yalnız atla. Kəlbəcərdə, ümumiyyətlə, yol yox idi. Bu, təcrid olunmuş bir bölgə idi. Biz 1930-cu illərdə yol çəkməyə başladıq. Buna görə təbii dir ki, burada yaşayış məntəqələri, sivilizasiya, qədim şəhərlər var. Xankəndiyə gedən yol Ağdamdan keçirdi. Buna görə də hər şey öz tə-

bii vəziyyətinə qayıtmalı, tamamilə siyasetsızdırılmışdır. Zənnim-cə, orada yaşayan erməni millətindən olan adamlar da öz azərbaycanlı qonşuları və keçmiş dostları ilə ünsiyət saxlayanda bunu başa düşücekler, tezliklə ortaq dil tapacaqlar.

**"TRT World":** Cənab Prezident, hazırda Ermənistandakı vəziyyət Sizi nə dərəcədə narahat edir? Ermanstanın baş naziri Nikol Paşinyan 10 noyabr tarixli sənədə imza atanlardan biridir. İndi orada bəzi siyasetçilər məsələyə yenidən baxılmasına dair çağırışlar edirlər, bu məsələ Sizi narahat edirmi? Daha bir sələim ondan ibarətdir ki, Sizin Nikol Paşinyanla rəsmi temaslarınız olubmu və hazırda birbaşa temasınız varmı?

**Prezident İlham Əliyev:** Mən istəməzdim Ermənistandakı vəziyyətlə bağlı dərinə gedim. Mənim deyə bilacəyim Ermənistanda müəyyən siyasi qruplar tərəfindən sui-istifadə edilə bilər. Mənca, məsələni özləri həll etmələr yaxşıdır. Ancaq qonşu ölkə olaraq və müharibənin başa çatmasını nəzərəalsaq, biz, əlbəttə ki, Ermənistandakı vəziyyətə bigənə ola biləmirk. Biz maləsolun diqqətə izlayırıq. Hesab edirəm ki, Ermənistanda hakimiyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr bayanatının icrasına mane olmaq cəhdləri bu ölkə üçün çox zərərverici olacaqdır. Mən artıq Prezident Putinin sitatını dilə götürtdim. Bu, onlar üçün sui-qəsd olacaqdır, vəziyyət bundan da qat-qat pis olacaqdır. Ona görə bu gün Ermənistanda anlamalıdırlar ki, bu vəziyyət Azərbaycana qarşı işğalçılıq siyasetinin bilavasitə nəticəsidir. Bu, son iki ildə baş verən və ya bir neçə ayın nəticəsində baş verən hədisəyədən, bunun birbaşa səbəbi işğaldır. Onlar hazırlı bütün ideoloji dayałarını itiriblər. Cənubi onların ideoloji dayaqları Azərbaycanofobiya üzərində qurulmuş miflərdən ibarət idi. Özlərini qalib ölkə kimi töqdim edirdilər, Azərbaycan issa möğlub təraf idı. Ancaq üz-üzə gol-dikdə biz sübut etdik ki, qalib kimdir. Yəni bu vəziyyəti mən nəzarətdə saxlayıram, ancaq mən narahat deyiləm ki, Ermənistanda olan hər hansı bir dəyişiklik bəyanatın icrasına təsir edə bilər. İlk olaraq, ona görə ki, bu, artıq rəsmi imzalanmış sənəddir. İkincisi issa ona görə ki, burada Rusiya Prezidentinin imzası var. Bu gün Ermənistannın Rusiyadan asılılığı müharibədən qabaqkı dövrdən 10 dəfə artıqdır. Müharibədən əvvəl də Ermənistən Rusiyadan asılı olan bir ölkə idi. Mən bununla Ermənistəni ittihəm etmirəm, bu, reallıqdır, yəni o asılılıq müharibədən sonra 10 qat artmışdır. Yəni Ermənistənin casarəti çatacaq-

mi ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşın? Burada, sadəcə, o bəyanatdan söhbət getmir, bu söhbətin mahiyyəti ondan ibarətdir ki, orada Rusiya Prezidentinin imzası var və o, bu sənədin qaranti kimi çıxış edir. Yəni mən tövsiyə edərdim onların hər hansı bir gözləntisi olmasın. Ermənistanda tarix sübut edib ki, orada siyasetçilər hər zaman hakimiyətə gəlmək üçün populist çıxışlar ediblər, sonra real vəziyyətlə əlaşdırıcı onlar bunun əziziyətini çəkiblər. Ona görə mən istisna etmirəm ki, hər hansı revanşist boyanatlar olsun. Amma onlar bundan çəkinməlidirlər. İstanbulun halda Ermanistan hakimiyətinin iradəsindən asılı olmayaraq 10 noyabr boyanatı icra ediləcəkdir.

Mənim Paşinyanla temaslarım o vaxt sona çatdı ki, o təxribatçı bəyanatlar verdi, man onları artıq səsləndirdim. Ondan əvvəl o, 2019-cu ildə Düşənbə şəhərində belə bir temasın təşəbbüskarı oldu. Həmin siyasetçilər Ermənistanda bu gün onu "lift diplomatiyası" ilə məşğul olmuşda ittihəm edirlər. Amma gülünk bir vəziyyətdir. Biz təsədüfən 1 dəqiqə ərzində liftdə oldum, yani görüşə gedərkən bir mərtəbədən digər mərtəbəyə qalxdıq. Liftdə bir dəqiqə ərzində bu adam hər diplomiya ilə məşğul ola bilərdi? Düşənbə şəhərində o, mənə təklif etdi və söz verdi ki, atəşkəs riayət edəcək, münaqışının başa çatdırılması üçün söylər göstərəcək. Mən dedim olsun. Sonra bizim nümayəndələr arasında birbaşa temaslar yarandı və temas xəttində hər hansı bir hadisə baş verəndə qarşılıqlı olaraq məlumat mübadilası baş tuturdu. Sonra Paşinyan özü qeyd edirdi ki, temas xəttində bù qədər dinc vəziyyət mövcud deyildi. Nəyə görə? Çünki o, məndən xahiş etmişdi bunu və mən hesab etdim ki, bu, sülhə töhfə verəcək. Mən hesab edirdim ki, o, öz saləflərinin səhvlərini təkrar etməyəcək, siyasetini dəyişəcək. Ancaq o, mənim jestimi yanlış dəyərləndirdi. O, bunu zaiflik əlaməti kimi gördü, halbuki, bu, güclük əlaməti idi, böyüklik əlaməti idi. Sonra da onun Şuşadakı məlum rəqsini və məlum boyanatları bizim temaslara son qoydu. Əlbəttə, müharibə zamanı də bizim heç bir temasımız ola biləməzdi. Biz Moskvada Prezident Putinin dəvəti ilə yanvar ayında üttərəfli görüş keçirdik. Bu, üttərəfli görüş idi və bizim ikitərəfli hər hansı bir əlaqəmiz olmayıb və temasımız da olmayıb.

**REAL Televiziyyası:** Cənab Prezident, Ermənistən 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində xalqımızın tarixi, mədəni irsinə ağır zərba vurub, məscidləri, tarixi abidələrimizi, infrastrukturunu dağdırıb. Demək olar ki, əraziədə faktiki səhralıq hökm sürür,

oranı səhralığa çeviriblər. Bu vandallıq 10 noyabr bəyanatından sonra da davam etdi. Onlara günlər verilmişdi ki, ərazini tərk etsinlər. Həmin vaxtda da onlar vəhşiliklər törətdilər, Azərbaycana külli miqdarda ziyan vuruldu. Bu hala beynəlxalq səviyyədə hüquqi-siyasi qiymat verilməsi üçün hansı işlər görülür və Ermənistən törətdiyi cinayətkarlılığı görə hər hansı məsləhiyyətə cəlb olunması perspektivini necə qıymatləndirsiniz? Təşəkkür edirəm.

**Prezident İlham Əliyev:** Sağ olun. Siz tamamilə haqlısınız. 10 noyabrdan sonra onlar öz mənfi fəaliyyətdən əl çəkmədilər, əksinə, 20 gün ərzində çalışıdları ki, maksimum bizim təbiətimiz və əmlakımıza ziyan vursunlar. Evləri, ağacları yandırırdılar, kəsib-doğrayırdılar, talan edirdilər, evlərin pancarlarını, sanitər qovşaqlarını aparırdılar və bütün dünyanyan gözü qarşısında. Yaxşı ki, xarici media nümayəndələri da bu vəhşiliyin şahidləri oldular və bütün dünya gördü ki, biz kimlərlə üz-üzə idik və biz hansı bələni mağlub etdik. Mən, sözün düzü, belə vəhşilik gözlemirdim, özü də tamamilə assassız vəhşilik. Baxın, başqasının torpağını zəbt edəsən, güc tətbiq edərək, heç bir vaxt vermədən o torpağın, o evin sahibini qovasan, – biz onlara 20 gün vaxt verdik, onlar bizi 20 saat da vaxt verməmişdilər, – ondan sonra onun evində yaşayasan, sonra deyəsən ki, bu, mənimdir və sən oradan çıxmış məcbur olanda bu evi dağıdasan, sökəsan, yandırasan. Bu dərəcədə əxlaqsızlıq ola bilərmi? Bütün dünya bunu gördü. İkinci Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazilərimizin, ərazi bütövlüyüümüzün bərpası ilə məhdudlaşdırır. Bütün dünya erməni faşizminin asıl real sıfırını gördü. Biz, əlbəttə ki, bütün dəyimiş ziyanı hesablamağı və hesablayırıq. Mənim göstərişimlə indi Azərbaycanın müvafiq qurumları video, foto çəkilişləri aparırlar, dron çəkilişləri aparırlar. Dəyimiş bütün ziyanı hesablanacaq. Dağılılmış bütün evlərin protokollaşdırılması əsloruna start verilib ki, vətəndaşlar fərdi qaydada dəyimiş ziyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrə, ilk növbədə, Azərbaycan məhkəmələrinə və sonra beynəlxalq məhkəmələrə müraciət etsinlər.

İkinci mərhələdə, – artıq bu sahədə də işlər başlanıb, müvafiq sənədlər imzalanıb, – buna oxşar münaqışılarda dəyimiş ziyanın hesablanması üçün təcrübəsi olan beynəlxalq şirkətlərlə də sənədlər imzalanıb, onlar yaxın gələcəkda Azərbaycana gələcəklər. Əlbəttə ki, onlar özləri tədqiqatlar aparaçaqlar, ancaq biz də onları lazımlı materiallarla təmin edəcəyik. Bu beynəlxalq şirkətlərin bu sahədə təcrübəsi var

və dəyimiş ziyanın ödənilməsi, təzminatın ödənilməsi üçün əlbəttə ki, beynəlxalq məhkəmələrdə iddiyalar qaldırılacaq.

Eyni zamanda, bizim təbii resurslarımızı icazəsiz istismar edən xarici şirkətlər də məsuliyət cəlb ediləcək. Bildiyiniz kimi, azad edilmiş torpaqlarda bizim qızıl mədənlərimiz vəhşicəsinə istismar edildi. Bu, beynəlxalq cinayətdir. Artıq bu cinayət törətmüş bəzi qurumların məsuliyətyət cəlb edilməsi üçün ilkin hazırlıqlı işləri aparılıb. Mən bu məsələ ilə bağlı bir-iki dəfə öz sözümü demişəm, bir daha demək istiyərəm ki, ya bu şirkətlər biza təzminat ödəyəcəklər, kompensasiya verəcəklər, ya da ki, məhkəməyə gedəcəklər. Məhkəməyə getdikləri toqirdə, tam əminəm ki, məhkəmədə onlar uduzacaqlar, eyni zamanda, dünya məqyasında biabır olacaqlar. Çünkü başqa ölkədə qanunsuz işlərlə məşğul olmaq, qanunsuz sahibkarlıqla məşğul olmaq, o ölkənin təbii sərvətlərini talamaq cinayət sayılır. Bu şirkətlərin beynəlxalq reputasiyasına da çox ciddi ziyan dayacık.

Bununla paralel olaraq, bizim meşə fondumuz da məhv edilib, 54 min hektar meşə ermanları tərfindən qırılıb, dağıdılıb. İşğala qədər bizim meşələrimizin ümumi həcmi təqribən 220-230 min hektar idi, 54 min hektar kəsilib dağıdılıb. Onlar omdan müxtəlif materialları istehsal edirlər, bildiyimə görə, orada parket biznesi də çox geniş vüsət almışdı, xarici şirkətlər də burada iştirak edirlər. Yəni dəyimiş bütün ziyan hesablanacaq, o cümlədən bizim torpaqlarımızdan qanunsuz şəkildə istifadə edən şirkətlər də cərimənləndiriləcək. Azad edilmiş torpaqlarda ancaq taxıl altında 100 min hektara yaxın torpaq var idı, onları qanunsuz istismar edirdilər və golrlar götürürdülər. Onu da hesablayacaq. Bu, işin bir tərəfi. İndi beynəlxalq məhkəmələrdə buna nə dərəcədə reaksiya veriləcək? O, işin ikinci məsələsidir. Burada, əlbəttə ki, asas məsələ obyektivlikdir. Əgər obyektiv yanaşma olsa, əlbəttə ki, onlar bu təzminatı ödəməli olacaqlar. Biz, eyni zamanda, beynəlxalq praktikaya də nəzər saldıq. Xarici İşlər Nazirliyinə tapşırıq verildi və artıq bu günlərdə mənə məlumat verildi, présidentlər necə olub, bu présidentlər var. O qədər də çox deyil, amma var. Burada, əlbəttə, hər bir président bizim tərafımızdan təhlil edilməlidir ki, bunun təməlində nələr dayanır? Obyektivlik, yoxsa ki, siyasi sıfariş? Çünkü sərr deyil ki, beynəlxalq məhkəmə sistemi də siyasi təzyiqdən azad deyil və bəzi hallarda siyasi sıfarişlər də yerinə yetirilir. Ona görə hər şey bundan asılı olacaq. Hər halda, biz öz üzərimizə düşən missiyani yerinə yetiririk və yaxın zamanlarda dolğun hesabat hazırlanacaqdır.

**Büyük Britaniyanın “Reuters” İnfomasiya Agentliyi:** Cənab Prezident, Siz indi investisiyalar, Qarabağın bərpasına investisiyaların qoyulması barədə danışınız. Mən soruşmaq istərdim, Qarabağda möhkəm sülh üçün, onun bərpasına əcnəbi investorları və kreditörələri cəlb etmək üçün qıskat qədər zəmanət varmı? Ümumiyyətlə, təqribən hansı hacmdən söhbət gedir? Bildiyim qədər bu il büdcədən 2,2 milyard manat ayrıilib. Bu, böyük məbləğ deyil, orada bərpa işləri çox böyükdürmü? Özəl investisiyalar cəlb ediləcəkmə? Rəsmi Bakı bütövlükdə bu proses necə baxır? Bir də onu soruşmaq istərdim. Sizin Fərmanınızla Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycan İnvestisiya Holdinginə verilib və onun sahmləşdirilməsi prosesi gedir. Bu, o deməkdir ki, rəsmi Bakı artıq ölkənin bir sira iri dövlət şirkətlərinin özəlləşdirilməsi üçün onları açıq elan etməyə hazırlaşır? Demək olarmı ki, bu, əcnəbi investorlara mesajdır? Siz giriş sözündən çox yaxşı qeyd etdiniz ki, işgaldən azad edilmiş bir sira ərazilərə əcnəbi jurnalistlərin soñarı təşkil olunub, Sizin Administrasiyanız bu işi çox peşəkarlıqla, yüksək səviyyədə həyata keçirib. Lakin, yəqin ki, həmkarlarım da məni dəstəkləyər, biz hamımız Şuşa şəhərinə soñor etmək, onun indi nə vəziyyətdə olduğunu, onun nə dərəcədə dağıldığını, orada hansı işlərin aparıldığı, hazırlıda bu şəhərin əhvalını görmək istərdik. Mən risk edib bu soñarın taşķılınə kömək göstərməyini Sizdən xahiş edirəm. Çox sağ olun, cənab Prezident.

**Prezident İlham Əliyev:** Sağ olun. Əcnəbi investorlara gəlinçə, düşünürəm ki, mühərbiənin başa çatmasını nazərə alsaq, indi əcnəbi investorlar Azərbaycana daha faal şəkildə sərməyə qoymaclar. Hami başa düşür ki, hərbi əmaliyyatların yenidən başlanması riski praktik olaraq, sıfırda endirilir. Azərbaycana gəlinçə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayıcaq. Ermənistana gəlinçə, onların, sadəcə olaraq, buna imkanları yoxdur və fikirləşirəm ki, mənim barəsində danişdığım və sitat götirdiyim özünəqəsd hətta onların vəziyyətində belə ən yaxşı çıxış yolu deyil. Ona görə də əminəm ki, investisiyalar olacaq. Mən sizə deməliyəm ki, biz hələ mühərbiədən əvvəl bərpa olunan enerjiya investisiyalar cəlb etməyə nail olmuşuq. İki iri beynəlxalq şirkət ümumi hacmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisine sərməyə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Lakin mən o vaxt dedim, bu, o de-

mək deyil ki, uğur qazana bilməyən digər şirkətlər kənarda qalacaq. Buna görə də biz indi bu sahəyə sərməyə yatırmaq istəyən şirkətləri cəlb edirik. Məhz azad edilmiş ərazilərdə bunun üçün yaxşı imkanlar mövcuddur. Kəlbəcar-Laçın zonasında külək stansiyaları, cünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, cünki orada günəş şüalarının il orzındə miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdəşlərlə bu məsələlər üzərində işləmək tapşırığı verilib. Yəni bu, çox böyük perspektivə malikdir. Üstəlik, dediyim kimi, biz artıq Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorlara gözləyirik.

Dövlətin 2,2 milyard manat investisiyasına gəlinçə, fikrimcə, bu, başlangıç üçün məqbul məbləğdir. Onu da deyim ki, Qarabağın bərpası barədə mənə təklif edilmiş investisiya programından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Yəni bu, nə deməkdir? Bu, o deməkdir ki, hələ layihələr yoxdur. Cünki layihələr infrastruktur layihələridir, biz onlara vəsait ayırırmıq. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və saira sahələrdir. Tikintinin özüna gəlinçə, buna hələ heç nə ayırmırıq, cünki bu layihələr hələ mövcud deyil. Biz şəhərsalmada, hətta Bakı şəhərinin tikintisi zamanı buraxılan sahvlərə yenidən yol verməməkdən ötrü hər şeyi düzgün planlaşdırmaq istyirik. Tikintinin xaotik, nəzarətsiz, əksər hallarda belə adı və aydın olmayan sxemlər üzrə getdiyi digər şəhərlərdə. Qarabağ zonasında belə olmamalıdır. Təkcə Qarabağ zonasında deyil, bu artıq təcrübə olacaq, həmin təcrübə paralel olaraq Azərbaycanın bütün başqa ərazilərində da tətbiq ediləcək. Buna görə də hər şey düzgün planlaşdırılmalıdır. Harada nə yerləşdirilməlidir, hansı infrastruktur layihələri həyata keçirilməlidir ki, hər şey plan üzrə getsin. Əlbəttə ki, dövlət bütün infrastruktur sahəsinin, üstəlik mənzil fondunun böyük hissəsini də öz üzərinə götürürək. Lakin şəhərsalmanın və ekologiyanın bütün normalarına riayət olunmaqla razılışdırılmış layihələr üzrə xüsusi ayrılmış yerlərdə özəl şirkətlər də investisiya qoymaq imkanına malik olacaqlar. Bax, təxminən yanaşmanı belə görürük. Kəndlərə gəlinçə, bu ərazilərdə yüzlərlə kənd azad edilib. Bəzi kəndlərdə əvvəller 5 ev, 6 ev, 7 ev olub. Yəqin ki, onlar prioritet olmamalıdır.

Buna görə də biz indi, ilk növbədə, hansı kəndlərin bərpa olunacağını və bundan ötrü na etmək lazımlığını müyyəyən edirik. Həmçinin manim tapşırıqlıma, artıq keçmiş köçkünlər arasında sorğu ya başlanıb ki, biz kimin oraya getməyə hazırlaşdığını dəqiq bilək. Bilsinizmi, mən də əminəm ki, Allahın izni ilə hamı getmək istəyir, amma ola bilsin, kimsə getmək istəməyəcək. Əgər o getməyəcəksə və ya oraya həftəsonu gedəcək, özü isə Bakıda və ya Sumqayıtda yaşayacaqsə, nə üçün xərc çəkməliyik. Məgər bu, vəziyyətdən çıxış yoludurmu? Xeyr. Biz o yerlərdə kim yaşayacaqsə onları yerləşdirməliyik. Bax, buna görə biz sorğu keçirməliyik, özü də elə-bəla, soruşmaq və unutmaq üçün yox. Xeyr. İmza etsin ki, mən filankəs filan rayonun filan kəndin köçbü getməyə və orada yaşıamağa hazırlaşırıram. Buna uyğun olaraq, biz maliyyə məsələlərini və bütün digər məsələləri həll edəcəyik. Əks halda, mən öncəgörənlilik etmək istəmirəm, lakin bilirom ki, işğaldan azad edilən ərazilər Bakıda yaşayanlar üçün bağ sahisi deyil. Biz, ümumiyyətlə, kimin orada yaşayacağına ciddi nəzarət edəcəyik və məhz oraya getmək istəyənlər üçün hər cür şərait yaradacağıq.

İnvestisiya holdinginə golincə, mən çox danışmayacağam, fikrimcə, onun nə üçün yaradıldığını hamı bilir və mənim Fərmanımda bu barədə dəqiq göstərilib. İlk növbədə, idarəcilik sistemini təkmilləşdirməkdən ötrü. Dövlət şirkətlərində idarəcilik sistemi axsayır. O, müasir tələblərə cavab vermir. Bu, ləngidici amildir və bündənən vəsaitlərin sovrulması əsludur. Buzda praktik olaraq, heç bir dövlət şirkəti, az istisnalar olmaqla, özünü dolandırıbilmir. Deməli, daim bündənən dotsasiyalar tələb edirlər. Bu, nəyə lazımdır? Buna görə də daha belə davam edə bilməz. Digər tərəfdən, bu mərhələdə strateji infrastruktur, özü də Qarabağın bərpası nəzərə alınmaqla, dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır, əks halda, biz, sadəcə olaraq, ərazini bərpa edə bilməyəcəyik. Əgər bu gün fərz etsək ki, bizim bütün dövlət şirkətlərimiz bir növ özəl Qərb şirkətlərinin korporativ idarəcilik üsulu ilə işləyir, o halda onlar, sadəcə, ərazilərin bərpası üçün lazım olan laiyihələrə sərmayə yatırımcayaçaqlar. Buna görə də bu mərhələdə məqsəd dövlət şirkətlərinin korporativ idarəciliyini bəynəlxalq normalara uyğun şəkli salmaq, lazımi nəzarəti tömən etməkdir. Bundan ötrü Müşahidə şuraları yaradılır. Müşahidə şuralarına Administrasiyanın, nazirliklərin, hökumətin nümayəndələri daxil ediləcək ki, nəzarətsizlik, is-

raflıq olmasın. Ona görə ki, bu gün dövlət şirkətləri bir çox məsələlərdə dövlətin boynunda ağır yükdür. Hətta vergiödəyicisi olan Dövlət Neft Şirkəti də dövlətdən pul alır. Bu yaxınlaradək qazlaşdırma üçün bündən pül alır. Belə iş olarmı? Mən hələ başqalarını demirəm. Cüzi istisnalar olmaqla, bizim dövlət şirkətləri səmərəsizdir. Buna son qoyulacaq, həm rəhbərliyin möhkəmətləndirilməsi, həm də idarəciliyin təkmilləşdirilməsi planında. Kim yeniy qaydada vicedanla, şəffaf İsləməyi bacarırsa və ya bunu istəmirsə, o, məsuliyyətə calb ediləcək, özü də təkcə inzibati məsuliyyətə yox.

Dövlət şirkətlərinin özəlləşdirilməsinə golincə, hər halda bu il bu, dəqiq baş verməyəcək. Lakin dövlət şirkətlərinin bəzi fəaliyyət sahələri, əlbəttə ki, o cümlədən dövlət kapitalı hesabına inkişaf etdiriləlidir. İlk növbədə, mən enerji sahəsini nəzərdə tuturam. Biz bu sahəni əcnəbi və Azərbaycan özəl kapitalı üçün artıq açmışıq. Bizim günənə, külək stansiyalarını tətbiq edəcəyimizi dedim. Buzda Laçın-Kəlbəcər zonasında hidroenergetika üçün böyük potensial mövcuddur. Niyə də Azərbaycan şirkətləri layihələrdə iştirak etmək üçün təkliflər verməsinlər? Oraya o qədər də böyük vəsait tələb olunmur. Bu hidroelektrik stansiyaları kifayət qədər kiçik həcmidər. Bu, yaxşı addım olacaq, biz bunun necə işləməsini, bizim təməni enerji tomanının sisteminə necə integrasiya edəcəyini testdən keçirəcəyik ki, bu şirkətlər fəaliyyət göstərsin, hələlik bu mərhələdə dövlətin üzərinə az yük düşsün.

Şuşaya sefərə golincə, mən göstəriş verərəm ki, jurnalistlər oraya getsinlər. Oraya gedişla bağlı çətinliklər vardi, çünki orada praktiki olaraq yol yox idi. Hətta mən getdiyim zaman, sadəcə, bəxtim gotirdi ki, hava güñəşli və yol quru idi. Əks halda, mən də yarı yolda qalardım. Buna görə Hikmət Hacıyevə tapşırıq verirəm ki, yaxın vaxtlarda bu sefər həyata keçirilsin. Yeri gölmüşkən, bu barədə başqa müraciətlər də olub.

**CBC Azərbaycan telekanalı:** Cənab Prezident, uzun illərdir ki, Azərbaycan dünya ictihadyyətinin diqqətini ərazisinin işğal olunmasına və maddi-mənəvi ərsinən talan olunmasına yönəltmək istəyib. Amma rəsmi Bakı dəfələrlə beynəlxalq qurumlara çağırışlar edib ki, o qurumlar münaqişənin həlli üçün töşri addımlar atınlar. Amma biz hamımız şahid olduq, necə bir laqeydlik və ikili standartlar hökm sürür və sonunda Azərbaycan öz gücү hesabına ərazi bütövlüyünü bərpa etdi. Necə düşünürsünüz, Azərbaycanın ortaya qoymuğu nümunə dünya-

nün digər nöqtalarında dondurulmuş münaqişələrin həlli barədə formalaşan stereotipləri pozubmu?

**Prezident İlham Əliyev:** Hesab edirəm ki, böyük dərəcədə pozub və biz yeni reallıq yaratmışıq. Çünkü dondurulmuş münaqişələr dünyadan bir çox yerlərində var, təkcə postsovət məkanında yox. Bu münaqişələrə əgər nəzər salsaq, onların mənşəyini və indiki vəziyyəti ni təhlil etsək, görür ki, artıq o ölkələrin vətəndaşları da və beynəlxalq ictimaiyyat da elə bil ki, bu vəziyyətlə müəyyən dərəcədə barış, razılıqlı. Yaxud da, bunu alternativsiz bir variant kimi qəbul edir. Müəyyən dərəcədə burada mənətiq var. Çünkü uzun illər davam edən nə hərb, nə sülh vəziyyəti, dondurulmuş münaqişələr istər-istəməz belə fikirlərin yaranmasına gətirib çıxarıır. Bu, birincisi, ikincisi burada stereotiplərin qırılması üçün bir neçə amil lazımdır. Əgor bu amillər, onların vəhdəti varsa, deməli, bu stereotiplər qırılacaq. Birincisi güclü siyasi iradə olmalıdır: liderlərin güclü siyasi iradəsi və istanilan təzyiqə davam gətirmə qabiliyyəti. Bu, hesab edirəm ki, birinci dərəcəli məsələdir. Çünkü öz tacrübəmə istinad etsəm deyərəm ki, 17 il ərzində müxtalif dövrlərdə mənə təzyiq cəhdləri gah artırdı, gah səngiyirdi. Amma hər zaman var idi, hər zaman. Bax, mən bu barədə də demisəm. Reallıq var və siz gərək reallıqla barışasınız, indi siza na təklif olunur, bununla da kifayatlanın, qalan torpaqlar qalsın, Ermənistan razi deyil, orada referendum keçirilməlidir, səsverme keçirilməlidir və sair. İndi ictimaiyyat bunu biliir.

Bizim münaqişənin vasitəçiləri dünyadan aparıcı ölkələri id, ya da ölkələridir. Kim necə istiray, elə də qəbul etsin, Təhlükəsizlik Şurasının daimi üzvləri və bu ölkələrə yox demək, onların iradəsindən kənardə addımlar atmaq, əlbəttə ki, o qədər də asan məsələ deyildi. Ona görə də güclü siyasi iradə varsa, bu bir, ikincisi xalqın mövqeyindən çox şey asılıdır. Əgor xalq bu vəziyyətlə razılışbsa, barışbsa, onda bu münaqişə dondurulmuş qalacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayıb və mən hər zaman Azərbaycan xalqına müraciət edərək deyirdim ki, biz heç vaxt bununla barışmayacaq. Bəziləri fikirləşirdi ki, no üçün İlham Əliyev harada gəldi Qarabağ məsələsini qaldırırsı. Heç bu mövzuya aidiyəti olmayan beynəlxalq tədbirlərdə də hər dəfə qaldırırdım. Bolka eyni sözləri min dəfa deyirdim ki, o adamların beyninə girsin. Bu, birincisi, ikincisi bu heç vaxt burada – daxildə unudulmasın. Heç vaxt. Həm məcburi köçkünlərdə belə bir ümidi-

sizlik yaranmasın, eyni zamanda, cəmiyyətdə heç vaxt bu mövzü umudlaşın və bu mövzunu gündəlikdə saxlamaq hesab edirəm ki, vacib məsələdən biridir. Xüsusi ilə nəzərə alsaq ki, hər şeyi mən indi olduğu kimi deyirəm, real vəziyyət onu göstərirdi ki, bu məsələni hərbi yolla həll etmək çox baha başa gələr bزا. Hətta bütün imkanlarımız olsa belə, bunun, necə deyərlər, hesabı çox ağır olara bilər. Üçüncüsü, əlbəttə ki, güclü ordu olmalıdır. Bu olmasa heç bir münaqişə həll oluna bilməz və san haqlı olmalsan. Bizdə bütün ilkin amillər var idi. Biz haqlı idik, tarix baxımından, bu, bizim torpağımızdır, beynəlxalq hüquq baxımından, beynəlxalq təşkilatların qətnamələri baxımından bütün bu məsələlər bizim mövqeyimizi gücləndirirdi. Amma nə üçün biz bu torpaqları vaxtı ilə, 1990-ci illərin əvvəllərində itirdik. Çünkü idarəetmə yox idi, ordu yox idi və burada Bakıda 1992-ci ildə minlərlə adam mitinqlərə çıxırı, amma orada mövqelər boş qalırı. Vətəndaş mühərribəsinə i vaxt Xalq Cəbhəsi başlayıb, Azərbaycan əsgərlərini asır götürüb, o vaxt da bizim torpaqlarımız işğal altında düşmüştü. Həkimiyət uğrunda mübarizə gedirdi. Yəni milli vəhdət, vahid ideya uğrunda o vaxt biz birləşə bilməmişik, indi isə birləşmişik. Bir də ki, nəsil yetişməli idi. Bax, mən bu barədə artıq bir neçə dəfə demisəm. Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetmişmiş insanlarımızdır. Yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilişləri var. Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərliyin təribyə almış bizim övladlarımızdır. Hansılar ki, öz canından keçib vətən uğrunda. Bu amillər olan zaman istanilan münaqişə həll oluna bilər və təbii ki, digər amillər var, iqtisadi inkişaf və sair. Amma, əgər bu amillər yoxdur, heç bir dondurulmuş münaqişənin həlli mümkün deyil.

Biz yeni reallıq yaratdıq və indi hər kəs bu reallıqla barışmalıdır, hesablaşmalıdır. Bizim üçün yeni dövr başlayır və postmühərribə dövrü bir çox ölkələr üçün də çətin dövr olub. Amma mühərribədən sonra artıq bir neçə ay keçir və biz görürük ki, postmühərribə dövrü də bizi də çox rahat keçir. Bu da cəmiyyətimizin çox böyük üstünlüyüdür, xalqımızın böyükülüyüdür və bu gün məhz bu ideyalar uğrunda biz yenidən birləşir. Yeni ideyalar uğrunda – Qarabağı necə bərpa edək, keçmiş köçkünləri torpaqlara necə qaytarıq. Bundan sonra elə bir qüdratlı dövlət yaradıq ki, heç kim heç vaxt biza qarşı heç bir təxribat törədə bilməsin.

**Böyük Britaniyadan müstəqil jurnalist:** Cənab Prezident, bizi buraya dəvət etdiyinizə görə Sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmışsınız. Men 25 ildir jurnalistikla ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım. Dünən biz Sizin bəzi nazirlərinizlə də görüşlər keçirdik. Onlar da biza məsələlərlə bağlı dolğun məlumat verdilər. Təbii ki, biz də Xocalı soyqırımının qurbanlarını dərin hüznlə anırıq. Cənab Prezident, Siz artıq bir çox suallara cavab vermisiniz. Siz dünya mediasının Azərbaycana olan münasibətinə necə qiymətləndirirsiz? Burada bir çox jurnalistlər var, Sizin onlara mesajınız nədən ibarət olacaq və Siz gələcəyi necə görürsünüz? Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasında hansı planlarımız var?

**Prezident İlham Əliyev:** Təşəkkür edirəm, sizi təcəccübləndirəm ak istayıram ki, mən sonuncu dəfə nə vaxt mətbuat konfransı təşkil etmişəm heç xatırımda deyil. Mən bilirom ki, hərdən yerli jurnalistlər də bir növ gileyənlərdilər ki, niyə Prezident Əliyev mətbuat konfransları təşkil etmir, müsahibələr vermir. Mən hesab edirəm ki, hər bir işin öz vaxtı var. Səmin vermək istədiyin bir mesaj varmı və səni dinləyəcək bir auditoriya varmı? Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımı çatdırmaq istəirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəirdim. Hər gün mən bayanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, orduımızın buna ehtiyacı var idi. Bilirom ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rol olmuşdur. Bu gün sizinlə razılaşırəm ki, bu da xüsusü bir gündür. Mən məlumat veriləndə ki, xarici jurnalistlərdən ibarət qrup buradadır və Hikmət Hacıyev bunu mənə deyəndə mən düşündüm ki, bu, yaxşı bir imkandır. Ona görə sizin hər birinizi təşəkkürümü bildirirəm, siz gəlməsəyiniz yaqın ki, bu mətbuat konfransı da baş tutmayacaqdı.

Dünya mətbuatının Azərbaycana münasibətinə göldikdə, deyə bilirom ki, bu məsələ artıq dəyişir. Bu məsələyə yanaşma dəyişir, fikirlər dəyişir və reallıq artıq daha yaxşı dərk edilir. Bunun ən yaxşı yolu Azərbaycana gəlməkdir. Biz başqa xarici ölkədə sizinlə görüşsəydik, sizə eyni sözləri desəydim siz bunu fərqli şəkildə qəbul edə bi-

lərdiniz. Ancaq bu gün siz buradasınız, siz hamınız peşəkarınız, ağlı insanlarınız və bilirlər siz ki, doğru və yanlış nə deməkdir. Siz həmin dağıdılmış ərazilərə səfər edirsiniz və bu, hər bir sözdən artıqdır, bunu öz gözünüzlə görmək imkanınız olur. Ona görə hesab edirəm ki, müharibə vaxtı mən, səmimi desəm, bir balaca fərqli yanaşma gözləyirdim, çünki uzun illərdər ki, Azərbaycana qarşı ədalətsizlik hökm sürürdü, bizi qarşı müxtəlif media şirkətləri tərəfindən hücumlar var idi. Bəzən bu, məlumatçılığınından qaynaqlanır, ancaq bizi çox hallarda erməni lobbi təşkilatlarının sayısında baş verirdi. Onlar hər zaman Azərbaycana qarşı hücumlar edirdilər. Bəziləri hesab edirəm ki, o qədər də müstəqil olmayan media şirkətləri idi. Amma mən, sözün açığı, gözləyirdim ki, müharibə zamanı bizi qarşı ədalətsizlik olacaq. Ancaq ümumi deyə bilirom ki, bə, məni təcəccübləndirdi ki, Azərbaycana qarşı ədalətli mövqə var idi. Bunun da əlbəttə, səbabı ondan ibarətdir ki, biz haqlı idik, biz öz orzulorımızı işğaldan azad edirdik. Mənim bəyənəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sıfarişlərdən uzaq olun. Nəyə görə mən bunu deyirəm? Mən bilirom ki, biz əlaqələndirilmiş, təşkilatlanmış informasiya hücumuna məruz qalırdıq. Bu əməllər bizim etdiyimizi gözdən salmaq, bizi ləkə yaxmaq və Azərbaycan haqqında, onun hökuməti haqqında yanlış təsəvvürlər yaratmaq məqsədi daşıyıb. Ona görə də sizə səslənirəm ki, həqiqəti söyləyin, mövqeyinizi açıq ifadə edin. Ola bilsə ki, bu, jurnalistlərə verə biləcəyim o qədər də yaxşı tövsiyə olmaz. Amma rəhbərlərinizin dedikloruna hər zaman əməl etməsəniz, bəlkə daha yaxşı oları.

**Türkiyənin "Haber Qlobal" televiziya kanalı:** Cənab Prezident, əvvəlcə, belə önemli bir gündə bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Şəhidlərimizin xatırmasını bir daha anırıq və Qarabağdakı Zəfər münasibətilə Sizi bir daha təbrik edirik. Bu, çox maraqlıdır, əslinde, bir az bu məsələlərə toxunuldu. Birincisi, Qarabağın yenidən bərpası prosesində Türkiyə bu mərhələdə nə qədər yer alacaq? İkinci, sualımız da budur ki, iki qardaş ölkə arasındaki əməkdaşlığın hazırlı davam etdiyini bilirik. Bu əməkdaşlıq istor müdafia sonayesi, istorəsə da yenidənqurma-inşaat sahələrində hansı mərhələlərdə davam edəcək?

**Prezident İlham Əliyev:** Sağ olun. Mən deyə bilirom ki, Türk-yədən olan şirkətlər artıq bizim layihələrimizdə yer alıblar. Bizim üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yoluğun inşası ilə

bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkən razılaşmalar əldə edilib.


Bununla paralel olaraq, bildiyiniz kimi, Türkiye şirkətləri Azərbaycanda bundan əvvəl də fəal idi. Dövlət xətti ilə icra edilən layihələrdə on çox yer alan Türkiye şirkətləridir. Dəqiq rəqəmlər xatırlamır, amma Türkiye şirkətləri Azərbaycanda - Bakıda və bir çox başqa yerlərdə təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər.

Təbii olaraq ilk kontraktları imzalayan da Türkiye şirkətləri olub. Görüləcək işlərin həcmi çox böyükdür. Ona görə mən artıq bu barədə əziz qardaşım, hörməti Prezident Rəcəb Tayyib Erdoğan ilə də dəfələrlə danışmışam. Biz bütün bu işləri birgə görəcəyik və Türkiye şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq. Xüsusilə nəzara alsaq ki, inşaatda, ondan sonra infrastruktur işlərində və digər sahələrdə, yenidənqurma sahəsində türk şirkətlərinin çox böyük təcrübəsi var.

Müdafiə sənayesinə golddikdə, mühərribə dövründə bütün dünya Türkiye müdafiə sənayesinin keyfiyyətini gördü. Bu, artıq dünya üçün sırr deyil. Türkiye istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və mühərribədə bù, biza böyük üstünlük təmin etmişdir. Mühərribədən sonra da bu temaslar davam edir. Onu bildirməliyim ki, yeni kontraktlar imzalanıb. Türkiye tərəfi ilə Türkiyədə istehsal olunan on müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Yeni kontraktlar imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bildiyiniz kimi, Türkiye-Azərbaycan birgə hərbi təlimləri də müntəzəm olaraq keçirilir. Keçən il pandemiya görə az keçirildi, amma 2019-cu ildə 10 dəfədən çox keçirilmişdir və bu il artıq Qars şəhərində keçirilmişdir. Bu sahədə də işlər aparılacaq.

Biz azad edilmiş torpaqlarda bir çox sahələrdə Türkiye şirkətlərini görmək istəyirik. Əminəm ki, görəcəyik, inşaat, yenidənqurma, infrastruktur və tarixi abidələrimizin bərpası işlərində. Ona görə görüləcək işlər çox olacaq. Bundan sonra da, inşallah, bərabər gedəcəyik.

**Ukraynanın "İnter" telekanalı:** Hər vaxtinız xeyir, cənab Prezident. Bizi maraqlandıran məsələlər barəsində Sizin rəyinizi şəxşən



Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi.  
10.12.2020. Foto: AZERTAC.



Helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları nümayiş etdirilib.  
10.12.2020. Foto: AZƏRTAC.



Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında sualları cavablandırıb.  
26.02.2021. Foto: AZƏRTAC.

öyrənmək imkanı yaratdığınıza görə sağ olun. Mən hərbi jurnalist kimi bütün planetdə onlarda müxtəlif hərbi münaqişələri işğalandırmaq imkanına malik olmuşam. Demək istəyirəm ki, Azərbaycanın işgal olunmuş rayonlarının azad ediləsi üçün xüsusi əməliyyat namə fikrimcə, həm hərbi texnologiyaların tətbiqi baxımından, ən başlıcası, dinc əhali və hərbcilər arasında tələfatın minimuma endirilməsi, həm də yeni hərbi texnologiyaların tətbiqi baxımından nümunəvi əməliyyat idi. Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdi qalıb və mən əminəm ki, bu, bir çox hərbi məktəblərin dərsliklərinə daxil ediləcək. Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bu xüsusi əməliyyatı diqqətlə izləyirdi. Ukraynanın hərbi dairələri bu əməliyyatın nəticələrini fəal müzakirə edir, yüksək qiymətləndirirdi. Ola bilsin, belə bir yanlış təsəssürat yaranıb, bəlkə də Siz həmin təsəssürata düzəliş edəcəksiniz ki, bu əməliyyatın uğur qazanmasında aerokosmik texnologiyalar həm atəşin toshih edilməsi, həm nöqtəvi zərbələr endirilməsi, həm də kaşfiyyat məlumatının toplanması kontekstində böyük rol oynayıb. Bu, həqiqitən nə dərəcəda uyğundur, xüsusən ona görə ki, Ukrayna da hərbi-sənaye kompleksinə, aerokosmik sahəyə əsaslanaraq bu məsələdə potensiala malikdir. Üstəlik, indi Azərbaycanın sayəsində oriyentirimiz var, çünki görürük, bizdə münaqişə uzandıqca onun diplomatik yolla həllinə inam azalır. Biz müasir təcrübəni tətbiq etmədən öz arazimizi öz nəzarətimiz altında başqa yolla qataraya bilməyəcəyik. Xahiş edirəm, bu məsələni şərh edəsiniz, cava biniza görə əvvəlcədən təşəkkür edirəm.

**Prezident İlham Əliyev:** Sağ olun. Bizim fəaliyyətimiz barədə dediyiniz sözlərə görə çox sağ olun. Xüsusi qeyd etmək istədim ki, siz dinc əhali arasında itkilərin minimuma endirilməsi barədə danışdırınız. Biz azadlıq əməliyyatlarını həyata keçirərkən mənim Ali Baş Komandan kimi verdiyim göstərişlərdən biri bu barədə olub. Statistikaya baxsanız, bizdə olan məlumatə görə qarşı tərəfin dinc əhalisi arasında itki minimum olub. Bu itkilər 40 nəfərdən azdır. Eyni zamanda, onların hərbi qulluqçuları arasında itkilər aži 6,5 – 7 min nəfərə çatıb. Bundan əlavə, bizim müşahidələrə görə düşmən tərəfin belə adlandırılın dinc əhalisinin çox hissəsi onlar əməliyyatlarla bağlı hərəkətlər edən vaxt hələk olublar, onlar artilleriya toplarının yaxınlığında olub, döyüş sursatları daşıyıblar və o vaxt biz bu topları məhv edərkən həmin adamlar zərər çəkiblər. Buna görə də müharibədə dinc əhali zərər

çəkməyib. Ermanı tərəfi isə təəssüf ki, əksinə, bizim dinc əhaliyə maksimum zərər vurmağa çalışırı, Gəncənin, Bördənin, Tərtərin və digər şəhərlərin ballistik rakətlərə bombalanması buna sübuditur.

Azadlıq müharibəsi məsələsinə gəldikdə, əlbəttə, sizinlə razıyam və bilirəm ki, hazırda aparıcı xüsusi hərbi məktəblərdə həm xüsusi əməliyyatların aparılması, həm də bütün qoşun növlerinin səylərinin əlaqələndirilməsi öyrənilir. Yəni bu əməliyyat barəsində hər şey məlum olanda o, an uğurlu əməliyyat kimi tarixə düşəcək. Başa düşmək lazımdır ki, düşmən təqribən 30 il ərzində müdafiə səddini çox fəal şəkildə möhkəmləndirir. Hətta işğaldan azad edilmiş ərazilərə gedəndə, yaqın siz də görmüşünüz, xüsusən Füzuli istiqamətində bir neçə müdafiə xətti, üstəgəl uzunmüddətli atəş nöqtələri, hətta onların öz mövqeləri da atəş tutulub ki, biz oraya daxil olanda bizi artilleriya atışına tutsunlar. Ona görə də dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmaq üçün çox böyük cəsarət, qorxmazlıq tələb olunurdu və bizim həmələdəstələrimiz düşmənin müdafiə xəttini yararkən əsl qəhrəmanlıq göstərdilər. Təəssüf ki, onların arasında qurbanlar az olmadı. Ona görə ki, əsas məsələ müdafiə xəttini yarmaq idi. Özü də biz onların bizi hərədən gözlədiklərini və nə edəcəklərini təxminin bilirdik. Buna görə də elə yerdən gedirdik ki, onların ağılına belə gəlməzdi. Onlar bizim Şuşaya necə gedib çıxmışımızı hələ də başa düşə bilmirlər. Başa düşə bilmirlər, bir-birindən soruşurlar. Bəzən bu məsələ mətbuatı çıxır. Lakin haçansa başa düşəcəklər, bu da Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə bağlı ayrıca bir əhvalatdır. Lakin bu gün artıq sərənətçi deyil ki, döyük əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kaşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. 44 gün ərzində ərazilərimizi azad etməyimizdə xüsusi təyinatlıların böyük xidməti olub. Ordु korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cabha aviasiyası, həm də sizin dediyiniz pilotsuz ucuş aparatları da əlbəttə, itkilərin minimuma endirilməsindən çox böyük rol oynayıb, ona görə ki, əgər onlar olmasaydı tələfat qat-qat çox olardı. Sizin tamamilə düzgün olaraq qeyd etdiyiniz kimi onlar təkcə zorba və kaşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Hətta bəzən

göstərilən kadrlarda da görünür ki, hədəf götürülüb, mərmi isə hədəfi vurur. Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələnib. Bir də, əlbəttə, planlaşdırmanın düzgün olması. Sizə deməliyəm ki, planlaşdırma düzgün olmasa da bizim üçün çox çətin olardı. Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Axi, dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxməq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dəstəndir, bəli, bu, epox kimidir. Ona görə ki, döyüşçülər nə götürürlər bilərlər? Maksimum qumbaraatan. Bu, inanılmaz fiziki qüvvə, hazırlıtolub edir. Bu, sal qayalarla aşağıdan dırmaşmaq lazımdır. Müdafiə xətləri çox möhkəmlənib, öztü də orada ermanıların tankları və topları vardi. Bizdə isə süngü-bıçaqlar və yüngül silah. Bəzən mən də ekspertlərin fikrini müşahidə edirəm, amma əlbəttə, hərəkin öz fikri var. Bu da aydındır, çünki ekspert döyük əməliyyatlarının bütün mənzərəsini bələd ola bilməz. Buna görə də təbii ki, mühərbiə aparılmasının bir növünün xeyrinə müyyəyen meyil olur. Amma deməliyəm ki, bu elementlərin heç biri vahid komandanlıq, planlaşdırma olmadan bizim qələbəmizi təmin etməzdi. Məhz bunların hamısının düzgün kombinasiyası: kaşfiyyat, artilleriya, zərərə pilotsuz ucuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – bütün bunlar birləikdə qələbəyə gətirib çıxarıb. Lakin zaman keçdikcə məxfilik qrif qötürüləcək və informasiya daha çox olacaq. Amma düşünürəm ki, hətta artıq olub keçənlər düzgün nəticə çıxarmaq üçün kifayat qədər osus verir.

**Böyük Britaniyanın "Middle East Eye" media qurumu:** Salam cənab Prezident. Mənim iki sualım var. Birinci, Qarabağda azad edilən ərazilərin yenidən inşası üçün nə qədər pul xərclənəcəyini düşüñürsünüz? Yəni hesablanıbmı cami neçə milyard dollar edəcək? İkinci, isə beynəlxalq mediada Sizin Türkiye ilə İsrail arasında əlaqələrin normallaşdırılması üçün vasitəçi olmağınızda dair xəbərlər var. Bununla bağlı fikirləriniz var mı?

**Prezident İlham Əliyev:** Bizim bu ilin sərmayə planında 2,2 milyard manat vəsait nəzərdə tutulur. Mən qeyd etdiyim kimi, onun təqribən yarısı indi bölündüb, yarısı bölünməmiş qalır. Bunu hesablaşmaq çox çətindir. Çünki bu, görüləcək işlərin höcmənə bağlıdır. Biz bu torpaqlara yeni gəlmişik. Hələ ki, tam təhlil aparılmayıb. Bu təhlil aparılandan sonra əlbəttə ki, daha dəqiq rəqəmlər məlum olacaq. An-

caq, şübhəsiz, bu, bir neçə milyard dollar vəsait tələb edəcək. İndi təsəvvür edin ki, biz üç hava limanı inşa edirik. Biz 100 kilometrlərə dəmir yolu çəkməyə başlamışıq. Bəlkə minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərərə, həm kəndlərərə. Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, oandan sonra bir milyon insani ora qaytarmaq üçün nə qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları. Hesablaşmaq çox çətindir. Ona görə biz hər il üçün müəyyən bündəcə ayırdıq. 2,2 milyard manatlıq bündəcə son rəqəm deyil. Əgər biz görsək ki, bu ilə bu çatdırır, biz əlavə edərik. Çünkü bu gün bizim Qarabağın bərpasından başqa önəmlı bir işimiz yoxdur. Çünkü əsas infrastruktur layihələri artıq gerçəkləşib. Ölkə qarşısında duran çox ciddi inşaat layihələri də yoxdur. Ona görə bütün gücümüzü biz oraya yönəldirik.

Təbii ki, görüləcək işlər arasında xüsusi sərməyalor də önmeli yer tutmalıdır. Əgər bərpa olunan, yenilənən enerji növlərini özəl quşrumlar öz üzərlərinə götürərlərsa təbii ki, dövlətin üzərinə düşən yük daha az olacaq. Hər halda burada keyfiyyət, zaman və əlbəttə ki, xərc-lərdən səmərəli istifadə önməlidir.

Vasitəciliyə gəldikdə, Azərbaycan bölgədə işbirliyini təmin edən bir ölkə kimi tanınır. Bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Məhz buna görə biz Qoşulmama Hərəkatına yekdil səslə - 120 ölkədən 119-nun səsi ilə seçildik. Halbuki Qoşulmama Hərəkatında elə ölkələr var ki, bir-bir ilə yola getmirlər, onların arasında ciddi ixtifalar var. Amma onların hər biri Azərbaycanı dəstəklədi. Çünkü bizim çox somimi siyasetimiz var. Biz hər bir ölkə ilə səmərəli işbirliyi qurmaq fikrindəyik, bunu edirik. Ona görə istər-istəməz Azərbaycan dünyada bir görüşmə nöqtəsi kimi tanınır. Təsadüfi deyil ki, misal üçün, mühərbiyət, COVID-dən əvvəl NATO və Rusiya hərbi rəhbərlərinin görüşləri məhz Bakıda keçirildi. Rusiya baş qərargah rəhbəri və NATO-nun Silahlı Qüvvələrinin rəhbəri Bakıda görüşürdülər. Niyə Bakıda görüşürdülər, başqa yerdə görüşmürdülər? Çünkü inam var. Artıq biz bu imicini qazanmışıq. Inam var, etimad var və hörmət var. Bilirlər ki, bizim sözümüz imzamız qədər qıvıvtıldı.

Digər önməli hadisələr baş verir. Mühərbiyətən sonra aralarında ixtilaflar olan bəzi ölkələri bir araya gətirmək üçün Azərbaycan say-

göstərir. Nə üçün biz bunu edirik? Biz istayırik ki, sabitlik olsun, sülh olsun, ədəvət olmasın, risklər azalsın. Biz bu bölgədə yaşayırıq. Azərbaycanın daxilində hər hansı bir təhlükə, risk mənbəyi yoxdur. Mühərbiyətən əvvəlində də yox idi, indi də yoxdur. Nə ola bilər, bizim üçün nə başağrısı yarada bilər? Bizim hüdudlarımızın kənarında müəyyən gərginlik biza həm siyasi, həm iqtisadi problem gətirə bilər. Bunu aradan qaldırmaq üçün na etməm lazımdır? Çalışış ölkələri barışdırmaq. Bilirsiniz, xüsusilə bəzi hallarda emosiyalar üstünlük təşkil edir. Bəzi hallarda hansısa ifadə edilən bir söz düzgün qəbul edilmir, yaxud da ki, yanlış anlaşılır. Yəni bütün bu emosional məsələlərdən masamızı təmizləməliyik və mahiyyətə baxmalıyıq. Mahiyyətdə nə var? Misal üçün, hər hansı iki ölkə arasında hansısa ciddi əsaslı ixtilaf var. Əgər varsa, gəlin buna çözək. Yoxdursa, o zaman Azərbaycan kimi ölkənin, necə deyərlər, fəaliyyəti, əməyi yerində ola bilər. Mən bundan artıq deyə bilmərəm. Yəqin ki, siz də anlaysınızsın nəyə görə. Ancaq mən hesab edirəm ki, dostlarımız arasında dostluq olarsa, o, həm dostlarım üçün, həm bizim üçün dəha yaxşı olacaq.

**Ukraynanın "5-ci Kanal" televiziyası:** Hər vaxtınız xeyir, cənab Prezident. Ölkəmiz üçün bugünkü anım gündündə Sizə başsağlığı vermek istədim. Mənim sənədlə GUAM təşkilatı və dörd ölkənin bu formatda əməkdaşlığı barədə olacaq. Bilirlər ki, bu format 1990-ci illərin axırlarında yaradılıb və bu birliliyin siyasi vektorunda deyildir ki, bu formatda iştirak edən dörd ölkə bir-birini qarşılıqlı surətdə dəstək-ləyəcək, iştirakçı ölkələrinərəzəsində münaqişələrin həllində bir-birinə kömək edəcəklər. Bu formatın yaradılmasından artıq 20 il keçib, çox şey dəyişib. Ukraynada 7 ildir ki, müharibə gedir. Azərbaycan öz əraziyini işğaldan azad edə bilib. Siz bu formatın iştirakçısı olan ölkələrdən birinin Prezidenti kimi həmin ölkələrinərəzəsində əməkdaşlığını necə təsəvvür edirsiniz? Daha bir sözümüz var, bu, sual deyil, həmkarının arzusuna dəstəkdir: Şuşanı görməyi çox istəyirəm.

**Prezident İlham Əliyev:** Yaxşı, çox sağlam olun. Mən demək istədim ki, Azərbaycan öz xarici siyaset fəaliyyətyində həmişə ardıcıl olub və mən çıxışlarından vaxtaşarı olaraq bizim xarici siyasetin əsaslarını toxunuram. Bu, çox açıq və principial siyasetdir. Bizim xarici siyasetimizdə heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyaset bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur.

GUAM təşkilatına gəldikdə isə Sizin qeyd etdiyiniz kimi, onun yarıdlamasından 20 ildən çox keçib. Onun necə yaranmasını isə yəqin ki, xatırlayırınsınız. Sonradan bu və ya digər siyasi konyunkturadan asılı olaraq iştirakçıların tərkibində müxtəlif döyişikliklər olub. Lakin Azərbaycan həmişə bu təşkilatın asas prinsiplərinə, məhəbütün ölkələrin suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi prinsipinə sadiq qalıb. Biz həmişə bunu həm bəyan etmişik, həm də müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı praktiki olaraq hayata keçirmişik. Deməliyən ki, GUAM-in üzvü olan ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlərdə həmin ölkələrin həmrəy mövqeyi, mənim fikrimcə, elə mühüm təməldir ki, biz öz münasibətlərimizi prinsip etibarilə həmin təməl üzərində qururuz. BMT-də, digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovannın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yəna dəstəkləyir. Biz də həmin ölkələr tərəfindən bizim ərazi bütövlüyümüzün dəstəklənməsini həmişə görmüşük. GUAM-in daha faal olduğu dövr də olub, onun nisbatən az faal olduğu dövr də. Tam səmimi deyirəm, bu, daha çox Ukraynanın mövqeyindən asılı olub. Ona görə ki, GUAM üzvləri arasında Ukrayna ən iri, ən böyük potensiala malik ölkədir. Bu və ya digər dövrə GUAM-in faallığı, yaxud əksinə, faallığının azalması Ukrayna rəhbərliyinin mövqeyindən asılı olub.

Artıq 18 ildən bəri Prezident vəzifəsində veteran kimi bütün bu hadisələr mənim gözlərimin qabağında baş verib. Bu təşkilatın fəaliyyətinin bütün məqamlarını, o cümlədən ham Bakıda, həm Ukraynada, Gürcüstanda, Moldovada keçirdiyimiz çoxsaylı sammitləri çox gözəl xatırlayıram. Ukraynada GUAM-a maraq azalan kimi bu təşkilat sanki sönür, orada maraq artan kimi təşkilat bir qədər pərvəzənləndi. Buna baxmayaraq, siyasi tərkib hissəsinə gəldikdə, zənnimcə, bizim ölkələrdə bütün hakimiyatların dövründə biz bu əsası qoruyub saxlaya bilmişik. Düşüntürəm ki, bu mövqə artıq zamanın sınağından çıxmış mövqedir. İstərdim ki, bu təşkilatın fəaliyyəti daha artıq dərəcədə proqnozlaşdırılmalıdır və planlı olsun. Mən həmişə konkret məqsədlər nəzərə alınmaqla qisamüddətli, ortamüddətli və uzunmüddətli addımların planlaşdırılmasının tərəfdarıym. Məndən hətta indi hansı məqsədlərimin olduğunu soruşsanız, çətin vəziyyətə düşərəm. Hərçand, bu gün nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün çox böyük imkanlar var. Lakin biz bu imkanlardan GUAM formatında istifadə edirik-

mi? Biz ondan ikitərəfli, ən yaxşı halda üçtərəfli formatda istifadə edirik. Sonra isə bir növ konstruksiya, pazılar kimi yiğməga çalışırıq. Amma bu məsələyə sistemi şəkildə yanasaqq, xüsusən nəqliyyat dəhlizlərinin yeni imkanlarını bir və çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar. Buna görə düşündürəm ki, göləcəkdə hər şey bizim tərəfdəşlərimizin fəaliyyətdən asılı olacaq. Şəhərlərin dərinliyinə varmaq istəməzdik, lakin bozən hakimiyyyətin tez-tez dəyişməsi ona görətir çıxarı ki, yeni hakimiyyyət bütün burları təzədən dərk etməli, öz prioritetlərini, həmin prioritetlər də GUAM-in yerini müəyyən etməlidir. Bunlar müəyyən ediləndə görürsən ki, yeni hakimiyyyət özünü yetirdi. Beləliklə, biz həmişə bu təşkilatın sabit üzvü olmuşuq və bu gün də sabit üzv kimi qalmaqdə davam edirik.

**Türkiyənin "Yeni Şəfəq" qəzeti:** Hörmətli cənab Prezident, səbərindən və hamimizin suallarını cavablandırığınız üçün təşəkkür edirik. Əvvəlcə, Azərbaycan xalqının, Türkiyə adından deyirəm, qardaş xalqın üzüntüsündə bölüşürük, eyni zamanda, Zəfərin qırurunu da bölüşürük. Mənim bir sualım var. Türk Silahlı Qüvvələri ilə birlikdə həyata keçirdiyiniz fəaliyyətlərlə bağlı ilk gündən etibarən Qarabağda monitorinqin təmin edilməsində birgə fəaliyyətin həyata keçiriləcəyini açıqladınız. Birgə Mərkəz yaradıldı. Rus əsgəri ilə türk əsgəri orada fəaliyyət həyata keçirirlər. Minalanmış ərazilərin təmizlənməsi məsələsində də ortaş fəaliyyəti görülür. Bundan başqa, Azərbaycan Ordusu ilə Türkiyə Ordusunun digər ortaş fəaliyyətləri nadir? Qarşidakı dövrə hər hansı bir çatışmazlıq yaranacağı haldə ortaş hərəkat, ya da təhdidin aradan qaldırılması ilə bağlı türk əsgərinin daha çox fəaliyyət göstərməsi mümkündürmü? Təşəkkür edirəm.

**Prezident İlham Əliyev:** Sağ olun. Türk Silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında əməkdaşlıq uzun tarixə malikdir. Bütün dövrlərdə Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bir yerdə olublar. Mən sualların birinə cavab verərək dedim ki, takcə 2019-cu ildə həm Bakıda, həm də Türkiyədə 10-dan çox birgə hərbi təlim keçirildi. Bu il də artıq birinci təlim keçirildi.

Ortaş Mərkəzin yaradılması Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına galması deməkdir. Bu, hesab edirəm ki, tarixi hadisə sayıyla biler. Bu, bizi çox məmənun edir. Qeyd etməli-

yəm ki, Türkiyə-Rusiya Birgə Monitoring Mərkəzinin yaradılması üç ölkənin müştərək qurşandır. Ermənistan, sadəcə olaraq, bununla razılaşmalı oldu. Çünkü 10 noyabr bəyanatı imzalananda Ermənistan o durna deyildi ki, buna etiraz etsin. Ermənistan, necə deyərlər, öz həyində idi. Ona görə əger başqa bir siyasi və hərbi durum olsaydı, Ermənistan buna etiraz edərdi. Ancaq buna etiraz edə bilmədi və biz də söylədik ki, bu mərkəz Azərbaycan ərazisində yaradılır, Ermənistanın bu işlərlə nə əlaqəsi var?

Ona görə bu mərkəzin yaradılması hesab edirəm ki, tarixi hadisə sayılı bilər. Bundan başqa, siz də qeyd etdiyiniz kimi, mən də söyləmişdim ki, Türkiyədən böyük heyət gəlməmişdir, 100 nəfərdən çox heyət, minaların təmizlənməsi işləri və təlim kursları aparılmışdır. Bu fəaliyyət davam edirilir.

Bundan sonra müxtəlif sahələrdə, hərbi sahədə əməkdaşlığımız davam etdiriləcək. Mən mühəriba dövründə deməşim və bu, hər kəsə bəlliidir ki, Türkiyə Ordusu dünya miqyasında ən güclü orduvarı sırasındadır. NATO-də güc baxımından ikinci ordudur. Biz də Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlər start verilib.

Mühəriba dövründə biz yeni təcrübə topladıq. Çünkü bizim ordumuz, demək olar ki, mühəribələrdə iştirak etmirdi. Sadəcə olaraq, bu sahaya, necə deyərlər, nəzəri baxımdan yanışındı. İndi mühəriba çox böyük bir təcrübədir. Biz bu təcrübədən düzgün nəticə çıxarılmayıq. Böyük uğurlarımız olub. Eyni zamanda, mühəriba dövründə müəyyən çatışmazlıqlar da olub. Biz bunu da gizlətmirik. Mühəriba dövründə Ali Baş Komandan kimi qəbul etdiyim qərarlar, o cümlədən hərbi heyətlə bağlı qəbul edilmiş qərarlar məhz onu göstərir ki, müəyyən problemlər də üzə çıxmışdı, amma biz onları həll etdik.

Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər, müqavilələr imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib.

Mühəriba dövründə ilk günlərdən əziz qardaşım, hörmətli Prezident açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Türkiyənin müdafiə naziri hörmətli Hulusi Akar, xarici işlər naziri hörmətli Mövlud Çavuşoğlu, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana

dəstək verdilər. Bu, biza çox böyük siyasi və mənəvi dəstək oldu. Eyni zamanda, bütün dünyaya bir siqnal oldu ki, kənarda durun, müdaxilə etməyin.

Bu gün də bu, davam edir. Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim hərbi əməkdaşlığıımız gündən-günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır. Bu barədə mən artıq məlumat verdim, o silahlar yaxın zamanlarda göləcək. Bizim ordumuz daha güclü, daha müasir olmalıdır. Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə də bərabər çalışacaqı.

**Türkiyənin "Sözü" qəzeti:** Mənə sonuncu sual verməyə şərait yaratdığı üçün cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Cənab Prezident, əvvələ, türk xalqı olaraq qazandığınız qələbə ilə bağlı böyük qürur duydu. Zəfar çıxışınızda böyük məmənuniyyətlə izlədik. Mənim sualım belədir: Azərbaycan ilə Ermənistan arasındaki əlaqələr, münasibətlər normallaşdırıldıqdan sonra Türkiyə Ermənistanı sərhədini açarsa, reaksiyanız necə olar? Təşəkkür ediram.

**Prezident İlham Əliyev:** Biz Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk. Eyni zamanda, sərhədərin bağlı olması, albəttə ki, qardaşlıq rəmzi idi, qardaşlıq addımı idi. Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə bağlamışdır, Kəlbəcər işğal altına düşəndən sonra, məhz buna görə. O vaxta qədər Türkiyə ilə Ermənistan arasında sərhədlər açıq idi. Türkiyə Ermənistanı rəsmən tanıyan ilk ölkələrdən biri olmuşdur. Ermənistanın müstəqilliliyinin ilk günlərindən Türkiyə Ermənistanla normal əlaqələr qurmadı fikrində idi. Əfsuslar olsun ki, Ermənistanda anti-Türkiyə təhlili həddindən artıq güclü idi və bu gün də bu, davam edir. Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilib. Onlar Türkiyə və Azərbaycanı har zaman düşmən sayıblar. Sərhədlərin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylük aktı idi. İndi münəqşə başa çatı. İndi Azərbaycan öz torpaq bütövliyünü bərpə etdi və albəttə ki, bölgədə yeniyə vəziyyət yaranmışdır. Ancaq, eyni zamanda, Ermənistanın Türkiyəyə qarşı iddialar hələ də qüvvədədir. Baxın, mühəribədən əvvəl Ermənistan Prezidenti nə söyləyirdi? Söyləyirdi ki, Sevr müqaviləsinə yenidən baxılmalıdır. Yəni Türkiyəyə ərazi iddiası var. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bundan əl çəkməli-

dirlər. Bütün dünyada Türkiyəyə qarşı çirkin kampanya aparırlar. Qondarma dırnaqarası "soyqırımı"ni müxtəlif ölkələrin parlamentində qəbul etdirirlər. Belə düşməncilik siyasəti nə qədər davam edə bilər? Onlar necə deyərlər, ağlım başına yiğmalıdırular. Türkiyə kimi böyük ölkəyə arazi iddiaları irəli sürmək özüñeqəsdir, axmaqlıqdır.

Biz, albəttə ki, yeni vaziyəti nəzərə alaraq Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına da müsbət baxırıq. Bu əlaqələrin normallaşması üçün bizim indi hər hansı bir xüsusi fikrimiz yoxdur. Türkiyə özü müyyəyen edəcək ki, bu sərhədlər nə zaman açıla bilər, nə zaman əlaqələr normallaşa bilər. Hər halda, Azərbaycan tərəfindən buna necə deyərlər, hər hansı bir mənfi fikir olmayacaq. Çünkü hesab edirəm ki, bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Baxın, biz indi nədən danışırıq. Ermənistan-Azərbaycan sərhədinin açılmasından bəhs edirik. Yəni Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyat qalmır. Əgər biz bu koridorlardan səhəbat ediriksə, Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi da açılacaq. Amma bu, təbii ki, Türkiyənin öz qorandır. Bir halda ki, siz məndən bunu soruştursunuz, Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansı bir xüsusi mövqə yoxdur. Bir də ki, Türkiyənin xeyrinə nə olacaqsə, bu, bizim də xeyri mizədir.

**Hikmət Hacıyev:** Möhtərəm cənab Prezident, Sizə artıq dərəcədə təşəkkür edirik. Gərgin qrafikinizdə biza dörd saatdan artıq vaxt ayırdınız, 35-dən çox dünya mediasının 50-yə yaxın sualını cavablandırırdınız. Buna görə Siza təşəkkür edirik.

**Prezident İlham Əliyev:** Sağ olun, Təşəkkür edirəm. Mən də sizə təşəkkürüm bildirirəm ki, siz mənim sözlərimə diqqətlə qulaq asdırınız. Hesab edirəm ki, həm mənim üçün, həm sizin üçün də bu mətbuat konfransı çox faydalı oldu. Mən sizin vasitənizlə sizin ölkələrinizdə yaşayış insanların diqqətinə Azərbaycanın həqiqətlərinin bir hissəsini çatdırıbildim. Əminəm ki, belə saflarla tez-tez həyata keçiriləcək. Çünkü siz indi dağlımış yerlərə səfər etdiniz, baxdınız. Bir müdətəndən sonra siz o yerləri bərpə edilən yerlər kimi görəcəksiniz. Bir daha sizə təşəkkür edirəm və uğurlar arzulayıram. Sağ olun.

<https://president.az/articles/50738>

## 23. ŞUŞA BƏYANNAMƏSİ VƏ PREZİDENTLƏRİN MƏTBUAT ÜÇÜN BƏYANATLARI

### AZƏRBAYCAN RESPUBLİKASI İLƏ TÜRKİYƏ RESPUBLİKASI ARASINDA MÜTTƏFİQLİK MÜNASİBƏTLƏRİ HAQQINDA ŞUŞA BƏYANNAMƏSİ

15 iyun 2021-ci il

Azərbaycan Respublikası və Türkiyə Respublikası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütünlikdə Türk dünyasının qadım mədəniyyət besiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurgulayardı.

Iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadıq olduğunu bir daha təsdiq edərək,

9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavila"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavila"ni rəhbər tutaraq,

Iki ölkə və onun xalqları arasındaki dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındaki münasibətlərin keyfiyyətə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyi vurgulayaraq,

Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dark edərək,

Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birleşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq global və

regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səyərin davam etdirilməsinin vacibliyini vurgulayaraq.

Müştərək maraq kasb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini ifadə edərək,

Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhadlarının toxunulmazlığı kimi milli maraqlarla söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylilik və qarşılıqlı yardım principlərindən çıxış edərək,

Türk dönyəsinin davamlı inkişafına yönəlmis qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyərləri birləşdirərək,

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcasına söylədikləri "Azərbaycanın sevincini bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millat, iki dövlət" ifadələrininqlərləmizin millimənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurgulayaraq,

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındaki ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək,

bəyan edirlər:

Tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmənəlilik ifadə edərək siyasi dialoqun bütün səviyyələrədə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli safların əhəmiyyətini qeyd edirlər.

Tərəflər fəxarət hiss ilə bildirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi arzində qələbə qazanaraq Ermənistanın 30 ilden bəri davam edən tacavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpə olunmasını təmin etdi.

Azərbaycan Ermənistanın 30 illik tacavüzünü son qoyulmasında, işgal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüğünün bərpə edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddəlli sülhün təmin edilməsi istiqamə-

tində səyərlərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır.

Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynamadığını vurgulayırlar.

Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhadların toxunulmazlığı, dövlətlərin daxili işlərini qarşıtmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasına siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.

Tərəflər xarici siyaset sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin hayatı keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurgulayırlar.

Tərəflər öz milli maraqları və mənafelərini müdafiə və təmin etməyi yönəlmis müstəqil xarici siyaset hayatı keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vəsaiti səhər, dostluq və məhribən qonşuluğunu əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münəqışlərin və regional və global təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səyər göstərəcərlər.

Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraqları doğuran beynəlxalq məsələlər üzrə həmrəylilik və qarşılıqlı dostək nümayis etdirərək yaxın və ya üst-üstə düşən mövqədən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türk Düzlüyü Əməkdaşlıq Şurası, İsləm Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Tərəflərindən hər hansı birinin fikrincə, onun müstəqiliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhadların toxunulmazlığını və ya təhlükəsizliyini qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya tacavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya tacavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnamasının məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnamasının uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması tə-

xırı salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafə. Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir.

Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalasdırılması və modernlaşdırılması istiqamətində birgə say göstərməyə davam edəcəklər.

Tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalundan azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər.

Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyat mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında six əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsiనi təşviq edəcəklər. Azərbaycan və Türkiye digər dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.

Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsinə həyata keçirərkən müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsinə təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırlıda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər.

Tərəflər bildirilər ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir.

Tərəflər kibər təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurgulayırlar və bu sahədə birgə elmi tədqiqat işləri, mütoxassis hazırlığı həyata keçirəcək, qarşılıqlı texniki əməkdaşlığı təsviq edəcəklər.

Tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın saxlanıldırılması, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişaf üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar. Bu xüsusda Azərbaycan və Türkiye malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görcəklər.

Tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz manba və mərşət saxlanıldırılmasını tamın edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsindən sonra və Azərbaycanın qabaqcıl rolunu vurgulayırlar. Tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmış səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər. Tərəflər, həmçinin global enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinə gücləndirməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə niyyətlərini ifadə edirlər.

Tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqəbat qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiye intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını dəha da inkişaf etdirəcəklər.

Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərbi rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin ilk ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivleşməsinə müsbət töhfə verəcəyini qeyd edirlər.

Tərəflər Türkiye ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifah töhfə verdiyi, əlaqələrin, sadəcə, iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyini vurgulayırlar.

Tərəflər regional və beynölxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğıın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz məqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlığını genişləndirəcək və dərinləşdirəcəklər.

Azərbaycan Respublikası Türkiye Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlerinin toxunulmazlığını, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmış bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiye Respublikasının terrorçuluğuna qarşı apardığı mübarizoni qatıyyatlı dəstəkləyir.

Tərəflər müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha six inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addimlar atılması və ardıcıl hamçılık göstərilməsi məqsadılıq səylərini birləşdirəcəklər.

Tərəflər ölkələrinin təqdim edilməsi və milli mənafələrinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklər.

Tərəflər Ermənistən Türkisiyə qarşı əssiz iddialarının, tarihin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasilaşdırılması cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurdugunu vurgulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkisiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırımaların aparılmasına yönəlmış səylərini qatıyyatlı dəstəkləyirlər.

Tərəflər 10 dekabr 2020-ci il tarixində imzalanmış "Azərbaycan Respublikası ilə Türkisiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu"na uyğun olaraq Azərbaycan-Türkisiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikaşıya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə six məsləhətəşəbmələr və mübadilələr həyata keçiriləcəkdir.

Tərəflər parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi və bu istiqamətdə qarşılıqlı fəaliyyətin artırılmasını təşviq edirlər.



Azərbaycan ilə Türkiye arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandıqdan sonra tarixi sənədlərin qarşılıqlı mübadiləsi.  
15.06.2021. Foto: AZERTAC.



Azərbaycan və Türkisiyə prezidentləri mətbuatı birgə böyanatlarla çıxış ediblər. 15.06.2021. Foto: AZERTAC.



Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər. 15.06.2021. Foto: AZƏRTAC.



Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər. 15.06.2021. Foto: AZƏRTAC.

Tərəflər hər iki xalqın müstərək dəyərlərinin ümdə təzahürlərinə lazımi içtimai dəstəyin göstərilməsini tömən edəcək, tarixi və mədəni irslerinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər.

Tərəflər Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səyolların artırılmasına diqqət çəkdilər.

Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə məməkdaşlığı gücləndirəcəklər.

Tərəflər Türk həmrəyliyinə daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər.

Tərəflər bir Tərəfin vətəndaşlarının digar Tərəfin ərazilisində şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında əldə edilən razılışmadan məmənunluq ifadə edirlər və həmin razılışmanın xalqları arasında yaxınlıq və insanlar arasında əlaqələr baxımından müstəsnə əhəmiyyətini qeyd edərək, bir Tərəfin vətəndaşlarının digar Tərəfin ərazilisində yaşamaq hüququ əldə etmələrini qarşılıqlı prinsipinə uyğun olaraq asanlıqla tətbiq edəcəklər.

Tərəflər lazımi dövlət dəstəyini tömən edərkən xalqları arasında müstərək dəyərlərə söykənən six əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirəcək və dərinlaşdıracaqlar. Bu məqsədlə iki ölkənin aidiyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətlər həyata keçiriləcəkdir.

Bu Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində, Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğan

<https://president.az/articles/52122>

## **AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİNİN MƏTBUAT ÜÇÜN BƏYANATLARI**

15 iyun 2021-ci il

### **Prezident İlham Əliyevin bəyanatı**

- Hörmətli cənab Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Türkiyədən gəlmiş hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarağag torpağında, Şuşa torpağında salamlayıraq. Mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarağagda salamlaşmaq istiyərəm.

Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarağag torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünkü bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşaq və bu Bəyannamədə göstərilən bütün müddəələr bizim göləcək iş birliliyimizin təminatıdır.

Mon matbat konfranslarında, öz çıxışlarında dəfələrlə demişəm ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaç etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birlüyü, müttəfiqlik nümunəsi göstəririk.

İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapır. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: "Azərbaycanın sevincini sevincin, kədəri kədərimizdir". XX əsrin sonlarında Heydər Əliyev demişdir: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadıq və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadıqlıqımızı nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.

Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim göləcək iş birliliyimizin istiqamətini göstərir.

Bəyannamədə bir çox ənəməli məsələlər öz əksini tapır. Beynəlxalq müstəviədə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyaseti, demək olar ki, bütün sahalar əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin ənəməti Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük ənəmə daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birinciisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliliyi məsələsi. Müdafiə sənəyesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacaqıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

İkinci ənəməli məsələ nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarağag savaşından sonra yaranmış yeni geosiyası vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizli haqqında nəinki danışırıq, bu dəhlizli əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

Bu gün biz azad edilmiş Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, əminəm ki, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Çünkü bu səfər Azərbaycanda səbirsizliklə göznlənilirdi və bilişim ki, böyük maraq doğur. Bu gün buradan - qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədasi olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.

Şuşa şəhəri işğaldən keçən il noyabrın 8-də azad edilmişdir. Şuşa şəhərinin azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sildirim qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri görmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sildirim qayalara düşməsərəq, demək olar ki, yüngül silahlarla, əliyin Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayramını ucaltdı.

Bu gün Şuşada dalgalanan Azərbaycan və Türkiyə bayraqları biziñ birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifade etmişdir. Müharibənin ilk saatlarından o deməsidir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırı, dördürdü. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqlişlərinə qədər əziz qardaşının və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi biza əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırdı. Türkiyənin bütün yerlərdən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir.

Bu gün Türkiyənin mətbuat nümayəndələri burada - Şuşadadırlar, onların fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Onlar müharibənin an təhlükəli anlarında real vəziyyəti əks etdirmək, tamaşaçılarla və dünyaya çatdırmaq üçün öz hayatlarını risk altına atırdılar. Mən özüm şəxsan müharibə dövründə bir çox hallarda Türkiyə televiziya kanallarında gedən reportajları izləmişdim və bir daha gördüm ki, burada təkcə peşəkarlıq məsələləri deyil, burada həmrəylik, sevgi ilə dolu reportajlar verilir. Azərbaycanın haqqı səsi, Azərbaycanın haqlı olması dünyaya çatdırılır və an təhlükəli yerlərdən, bombalar düşdürüy

yerlərdən Türkiyənin mətbuat nümayəndələri dərhal oraya gəlmişlər, reportajlar hazırlamışlar. Onlar yaxşı bilirdilər ki, Ermənistən döyüş meydanında qarşımızda duruş gətirmədiyi üçün bizim məlki vətəndaşları uzaqmanlılıq raketlərlə, "Toçka-U", "İskəndər M" raketləri ilə atəşə tutub və bu namərdən nəticəsində 100-dən çox məlki şəxs, o cümlədən uşaqlar, qadınlar hələk olmuşlar. Biz müharibə dövründə bütün türk xalqının məhabəbotini, sevgisini, həmrəyliyini bir daha gördük. Onsuz da bilirdik ki, biz bir millət, iki dövlətlik, necə ki, rahmatlık atam demişdir. Ancaq müharibə bir daha bütün dünyaya bunu göstərdi və biz heç vaxt bu dəstəyi unutmayıacaqı.

İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistən ordusuna tam məhv edildi. Ermənistən diz çökdü, ağ bayraq qaldı, toslım oldu və məcbur olub Şuşa alınanından sonra kapitulyasiya aktına imza atdı və bizim digər bölgələrimiz bir atəş açmadan biza qatarıldı. Otuz ilə yaxın davam edən işğal son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu. Otuz il ərzində aparılan danışlıklar heç bir nəticə vermədi. Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerda hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyani yerinə yetirdi, ədaləti bərpə etdi, ərazi bütünlüğünü bərpə etdi.

İndi isə yeni dövr başlayır. Əziz qardaşımı blu gün Füzuli şəhərində görüşərək, onu orada qarşılıyaraq Füzulinin dağlımış manzorəsini göstərdim, Füzuli şəhəri yoxdur. Siz də oradan keçməsiniz, görmüsünüz, bir dənə də salamat bina yoxdur. Mənfur düşmən bütün binalarımızı yerləbir edib. Ağdam da belə vəziyyətdədir. Bizim tarixi abidələrimizi dağdırıb, söküb və talan ediblər. Şuşa şəhəri görün nə gündədir. Şuşa tarixi şəhərdir və 28 il işğal dövründə burada bir dənə də bina tikilməmişdir. Mən əziz qardaşımı bax, bini banını göstərdim, Şuşa valiliyinin binası, mənim rahmətli atamın dövründə tikilmişdir. Şuşadakı binalar həm onun dövründə, həm də Pənahəli xanın, İbrahimxəlil xanın dövründə tikilmişdir. Mənfur düşmən bir daş üzə qoymamışdır. İndi Şuşanın dağlımış yerlərini siz görürsünüz, hələ biz bura əl gəzdiyik. İlk dəfə mən bu ilin əvvəlində buraya gələndə şəhər tamamilə dağlımış vəziyyətdə idi.

Şuşa tarixi Azərbaycan şəhəridir. Çünkü 1752-ci ildə Pənahəli xan bu şəhərin təməlini qoydu və ondan sonra bütün dövrlərdə Şuşada yaşa-

yan əhalinin 98 faizi azərbaycanlılar idi və 30 il işğal altında qalmışına baxmayaraq Şuşa əyilmədi, öz milli ruhunu qoruya bildi, ləyaqatını qoruya bildi və bizi gözləyirdi. Biz də gəldik və Şuşanı azad etdik.

Bu gün qardaş ölkənin Cümhurbaşkanı tarixi şəhərdə bizim qonağımızdır və hiss etdiyimiz duyguları sözlərlə ifadə etmək mümkün deyil. Mən əminəm ki, buraya gələn hər bir insan eyni duyguları hiss edir və bu çox duygusal günləri yaşadığımız üçün Ulu Tanrıya minnətdarıq.

Əziz qardaşım, biz Sizi səbirsizliklə Şuşada gözləyirdik, Sizi mən dəvət etmişdim. Biz - iki dövlətin Cümhurbaşkanı keçən ilin dekabr ayında hərbi paradi birlikdə qəbul edərkən razılışdıq ki, növbəti görüş burada olacaq və belə də oldu. Bir daha xoş gəlmisiniz, doğma Vətəniyinizə xoş gəlmisiniz, Şuşamiza xoş gəlmisiniz!

Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir!

XXX

### Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

– Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli heyət üzvləri.

Sizləri ən səmimi hissələrlə, sevgi ilə salamlayıram.

Bu gün təbii ki, fərqli bir həyəcanın, hissələrin içindəyik. Allaha sükrə olsun ki, daha əvvəl verdiyimiz sözümüzü bu gün yerinə yetiririk. Qırx dörd günlük məlum müharibənin nöticəsində Qarabağ, çox şükürler olsun ki, sahiblərinə qovuşdu və erməni zülmündən, erməni işğalından azad edildi.

Hazırda arxa fonda görünən bina, əslində, erməni zülmünün təəssüf ki, bu şah əsərləri na hala görtüdүiñin bir ifadəsidir. Qardaşım da fon olaraq mətbuat konfransı üçün olduqca anamlı bir yer seçib. Bir tərəfdə valilik binası, o biri tərəfdə də təessüf ki, ermənilərin, necə deyərlər, yerlə-yeksan edtiləkləri bir bina.

15 İyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibətlə ümum-millî lider Heydər Əliyevi rəhmətlə anırıq, ruhu şad olsun deyirik.

Bildiyiniz kimi, qəhrəman Azərbaycan Ordusunun Qarabağ Zəfərinin sevincini qardaşım canab Əliyevlə keçən il dekabrın 10-da Bakıda birlikdə bölmüşdük. O gün tamamilə başqa bir coşqu, başqa bir həyəcan var idi. Altı ay sonra qədim Şuşa şəhərində onunla bir yerdə olmaqdən böyük məmənunluq duyuram. Verdiyimiz söz, çox şükür, yerinə yetirildi.

Azərbaycan xalqının Qarabağ Zəfərini bir daha təbrik edirəm. Tarixdə bir çox incasənat xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya veracəyimiz mesajların çox önəmlı olduğuna inanıram. Qardaşım Əliyevin uzaqgörən liderliyi və Müzəffər Ali Baş Komandanlığının azadlığına qovuşan Qarabağın yenidən dirçəldiləmisi işlərini yaxından izləyirik. Şuşaya gələrkən bu işləri gördük və siz də gördünüz. Fasiləsiz iş görülür, infrastruktur sahəsində intensiv iş aparılır. Bir tərəfdən yollar salınır, bir tərəfdən enerji stansiyaları açılır, bir tərəfdən yüksəkqərginlikli xətlər çəkilir. Bütün bunlarla yanaşı, susuz olan bu bölgə suya qovuşur. Bu işlər həzirdə fasiləsiz davam edir. İnşallah, ən qısa vaxtda bölgə hava limanına, hava limanlarına da qovuşduğundan sonra buralara galis-gediş dəha da artıq və inanıram ki, bu bölgə o dövrə turizmdə də ciddi bir sıçrayış yaşayacaq.

Tabii ki, Qarabağ əvvəlki ehtιşamına və öz kimliyinə qovuşacaq. Buna heç şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ləçən, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik.

Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, vermekdə də davam edəcəyik. Ən qısa müddədə evlərinə qayitmalarını gözlədiyimiz azərbaycanlı qardaşlarımı üçün də hər cür səy göstəracayık. Tabii ki, bu məsələdə hörmətli qardaşım xüsusi fəaliyyəti var. Yətar ki, buranın əsl sahibləri evlərinə, məskənlərinə qayitsın. Onlara istər maliyyə köməyi, istərsə də iş imkanı ilə bağlı hər cür dəstəyi verməklə azərbaycanlı qardaşlarımı öz evlərinə, öz məkanlarına geri qayitmaları bularaları ciddi manada zənginləşdirəcək.

Tabii ki, bir tərəfdən dağııntıları fəsadlarını aradan qaldırarkən, digər tərəfdən də Qarabağın və Azərbaycan torpaqlarının bir dəha

bela bir fəlakət yaşaması üçün lazımi tədbirləri birlikdə görəcəyik. BİZİM DƏ BU SAHƏDƏ, İNSALLAH, MƏNZİL İNŞAAT İDARƏMİZLƏ BİRLİKDƏ BURADA BÜTÜN BÖLGƏDƏ PLANLAŞDIRDIĞIMIZ ADDİMLAR VAR. MƏNZİL İNŞAAT İDARƏMİZLƏ BURADAKİ AİDİYYƏTİ QURUMLA BİRLİKDƏ ÇALIŞARAQ BU ADDİMLARI ATACAGI.

Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarının bu məsələdə son dərəcə istəklə olmalarının on yaxın şahidiyik.

Türkiyə olaraq biz dən coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylilik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalasdırmaq fürsətdən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyinizi kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istayırik ki, bölgə rahatlıqla, sülh içinde yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımızla birlikdə hər cür fədakarlılıq hazırlıq. Cənab Putin eyni qaydada bu cür fədakarlılığı hazırlıdır. Bu istiqamətdə atılacaq addimlarla bölgə bir sülh bölgəsinə çevriləcək.

Bu tarixi fürsətin realliga söykənməyən havasları, ifadələr və fəaliyyətlərlən qacırılmaması on böyük arzumuzdur. Bölgədəki yeni realliga fayda vermek istəyən hər kəsin nifrat və təhrük siyasətindən ol çəkərək sülh və əməkdaşlığı təşviq etməyi istiqamətlənməsi asas şərtidir. Belə bir mühit formalasında Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidiyəcili proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq.

Hörmətli mətbuat nümayəndələri, hörmətli qonaqlar qardaşım Əliyev ilə bir az əvvəl baş tutan görüşdə əlaqələrimizi bər daha ətraflı nəzərdən keçirmək fürsətimiz oldu. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını qarşısında aylardır Türkiyədə keçirəcəyik. Bildiyiniz kimi, 2021-ci il aprelin 1-dən etibarən iki ölkə arasında gediş-goliş şəxsiyyət vəsiqəsi ilə başlamışdır. Bu addım qarşılıqlı əlaqələrimizi asanlaşdıraraq bizi bir-birimizə dəha da yaxınlaşdıracaq.

Son dövrədə ikitorafli ticarətimizdə mühüm addimlar atıldı. Prefərensi Ticarət Sazişi 2021-ci il martın 1-də qüvvəyə mindi. Ticarət dövriyyəmizi 2023-cü ildə 15 milyard dollara çatdırmaq hədəfimizdə doğru addim-addim irəliləyirik.

"Türkiyə Petrolları" başda olmaqla, bir çox şirkətimizin Azərbaycanda mühüm investisiyaları var. Eyni qaydada, SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin Türkiyədəki sərməyələri bizi məmənun edir. Təkcə Türkiyədə deyil, lazımlı golərsə, SOCAR ilə "Türkiyə Petrolları"nın üçüncü ölçələrdə də investisiya qoymaş masasını qarşılaşmına birlikdə müzakirə etdi. İnşallah, bunun üzərində də işləyirik və işləyəcəyik.

Qarşidakı dövrədə ticari və iqtisadi əməkdaşlığımızın miqyasını dəha da genişləndirəcəyik. Azərbaycan ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi nəhəng layihələri birlikdə tamamladıq. Bu layihələr ölçələrimizdə birlikdə bütün bölgənin rifahına və sabitliyinə töhfə verir. Trans-Adriatic boru kəməri layihəsi – TAP-in tamamlanması ilə ölkəmiz orasından keçən Azərbaycan tabii qazı Avropa bazarındaki yerini almışdır.

Bu gün, əziz qardaşımız da dediyi kimi, xüsusilə "bir millət, iki dövlət" təməli üzərində yüksəldiyimiz əlaqələrimizi dəha da inkişaf etdirəcək yeni bir tarixi addımı atıldıq. Bu addım çox önəmlidir. Bunu bundan sonraki prosesdə dəha da gücləndirəcəyik və gücləndirərkən yolumuza da davam edəcəyik.

Bir az əvvəl qardaşımın ifadə etdiyi kimi, Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövründə yol xəritəsinə müəyyənləşdirildik. On bir A4 səhifəsindən ibarət bu Bəyannamə Şuşada bu gün realliga çevrilir. Bu, son dərəcə önəmlidir. Türkiyə ilə Azərbaycan arasındaki bu Bəyannamə bir sira məsələləri əhatə edir. Gələcəklə bağlı addimları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qotiyətin bu sonaddə ifadə olunduğunu görürük.

Türkiyə olaraq qədim Şuşa şəhərində an qısa müddətdə, İnşallah, baş konsulluq açmayı planlaşdırırıq. Beləliklə, bölgədə həyata keçirəcəyimiz fəaliyyətlərin dəha sürətli və səmərəli şəkildə icra olunmasına də tömən edəcəyik.

Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizli layihəsinə çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin ha-

yata keçirilməsi ilə Şərqi dən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq döhliz açılaçaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir.

Pandemiya baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyətten turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə əməkdaşlığını inkişaf etdirmək üçün birləşə səylərimizi qətiyyətlə davam etdiririk. Təbii ki, bütün bunlardan başqa, müdafiə sənayesi sahəsində əlaqlarımızı texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiririk. Bir az əvvəl "Baykar" şirkətinin baş direktoru Haluk bəyə qardaşım "Qarabağ" ordeni təqdim etdi. Mən də ailə adından ona xüsusişlə təşəkkür edirəm. Təbii ki, pilotsuz uçuş aparatları bura da ciddi işlər gördü. Müdafiə sənayesi sahəsindəki əlaqlarımız bundan sonra da fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanmış, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə bir istehsal mərkəzi olmaq imkanı da alda edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü da bizim gücümüzdür.

Bu düşüncərlərə canab Prezident Əliyevə mənə və nümayəndə heyətimə göstərdiyi yüksək qonaqpərvərliyə görə təşakkürüm bildirirəm. Toplantımızda qəbul etdiyimiz qərarların xeyirli olmasını arzu edirəm. Həminizi sevgi və hörmətlə salamlayıram. Sağlıqla qalın.

<https://president.az/articles/52173>

## MÜNDƏRİCAT

ÖN SÖZ ..... 3

### 1. Xalqa müraciətlər

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB  
27 sentyabr 2020-ci il ..... 12

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB  
4 oktyabr 2020-ci il ..... 17

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB  
9 oktyabr 2020-ci il ..... 23

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB  
17 oktyabr 2020-ci il ..... 29

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB  
20 oktyabr 2020-ci il ..... 36

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB  
26 oktyabr 2020-ci il ..... 44

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ BİRİNCİ  
XANIM MƏHRİBAN ƏLİYEVƏ FƏXRİ XİYABANDA VƏ  
ŞƏHİDLƏR XİYABANINDA OLUBLAR  
8 noyabr 2020-ci il ..... 56

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB  
10 noyabr 2020-ci il ..... 63

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB 20 noyabr 2020-ci il.....	76
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB 25 noyabr 2020-ci il.....	88
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV XALQA MÜRACİƏT EDİB 1 dekabr 2020-ci il .....	97
<b>2. Ölkənin hərbi rəsə keçirilməsinə dair tədbirlər</b>	
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ TƏHLÜKƏSİZLİK ŞURASININ İCLASI KEÇİRİLIB 27 sentyabr 2020-ci il .....	115
HƏRBİ VƏZİYYƏT ELAN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 27 sentyabr 2020-ci il .....	120
AZƏRBAYCAN RESPUBLİKASINDA QISMƏN SƏFƏRBƏRLİK ELAN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 28 sentyabr 2020-ci il .....	122
HƏRBİ VƏZİYYƏT DÖVRÜNDƏ KOMENDANT SAATİNİN TƏTBİQ EDİLDİYİ ƏRAZİLƏRİN KOMENDANTININ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 28 sentyabr 2020-ci il .....	123

<b>3. Hərbi əməliyyatların idarə edilməsi üçün operativ müşavirələr</b>	
PREZİDENT, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ MÜDAFIƏ NAZIRLIYINİN MƏRKƏZİ KOMANDA MƏNTƏQƏSİNĐƏ OPERATİV MÜŞAVİRƏ KEÇİRİLİB 7 oktyabr 2020-ci il.....	124
PREZİDENT, ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ MÜDAFIƏ NAZIRLIYINİN MƏRKƏZİ KOMANDA MƏNTƏQƏSİNĐƏ OPERATİV MÜŞAVİRƏ KEÇİRİLİB 25 oktyabr 2020-ci il.....	125
<b>4. Müalicə olunan əsgər və zabitlər ilə görüş</b>	
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MÜDAFIƏ NAZIRLIYINİN MƏRKƏZİ HƏRBİ KLİNİK HOSPITALINDA MÜALICƏ OLUNAN YARALI HƏRBÇİLƏRLƏ GÖRÜŞÜB 30 sentyabr 2020-ci il .....	131
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 1 SAYLI KLİNİKİ TİBBİ MƏRKƏZDƏ MÜALICƏ OLUNAN HƏRBÇİLƏRLƏ GÖRÜŞÜB 11 noyabr 2020-ci il.....	138
<b>5. Silahlı Qüvvələrə Yardım Fonduна ianələr</b>	
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVƏ BİR AYLIQ ƏMƏKHAQQI MƏBLƏĞİNDƏ VƏSAITİ SİLAHLI QÜVVƏLƏRƏ YARDIM FONDUNA İANƏ EDİBLƏR 3 oktyabr 2020-ci il.....	147

## **6. Müsahibələr**

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV "ROSSİYA-1" TELEKANALININ "60 DƏQİQƏ" PROGRAMINDA SUALLARI CAVABLANDIRIB 29 sentyabr 2020-ci il .....	148
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV "ƏL-CƏZİRƏ" TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB 2 oktyabr 2020-ci il .....	157
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV "ƏL-ƏRƏBİYƏ" TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB 4 oktyabr 2020-ci il .....	170
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN "TRT HABER" TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB 5 oktyabr 2020-ci il .....	179
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN "PERVIY KANAL" TELEVİZİYASINA MÜSAHİBƏ VERİB 6 oktyabr 2020-ci il .....	193
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV CNN-TÜRK TELEVİZİYASINA MÜSAHİBƏ VERİB 7 oktyabr 2020-ci il .....	200
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV "EURONEWS" TELEVİZİYASINA MÜSAHİBƏ VERİB 7 oktyabr 2020-ci il .....	212
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN "CNN INTERNATIONAL" TELEVİZİYA KANALININ "CONNECT THE WORLD" VERİLİŞİNDƏ MÜSAHİBƏSİ YAYIMLANIB 9 oktyabr 2020-ci il .....	216
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN "SKY NEWS" TELEVİZİYA KANALINDA MÜSAHİBƏSİ YAYIMLANIB 9 oktyabr 2020-ci il .....	225

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN RBK TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB 10 oktyabr 2020-ci il .....	233
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN "HABER GLOBAL" TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB 12 oktyabr 2020-ci il .....	246
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN "HABER TÜRK" TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB 13 oktyabr 2020-ci il .....	256
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV "FRANCE 24" TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB 14 oktyabr 2020-ci il .....	273
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN NTV TELEVİZİYASINA MÜSAHİBƏ VERİB 15 oktyabr 2020-ci il .....	278
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN RIA NOVOSTI AGENTLİYİ ÜÇÜN "ROSSİYA SEQODNYA BEYNƏLXALQ İNFORMASIYA AGENTLİYİ" MEDIA QRUPUNUN BAŞ DİREKTORU DMİTRİ KİSELYOVA MÜSAHİBƏ VERİB 15 oktyabr 2020-ci il .....	292
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN "A HABER" TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİB 16 oktyabr 2020-ci il .....	299
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN TASS İNFORMASIYA AGENTLİYİNƏ VİDEOMÜSAHİBƏ VERİB 19 oktyabr 2020-ci il .....	317
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YAPONİYANIN "NIKKEI" QƏZETİNƏ MÜSAHİBƏ VERİB 21 oktyabr 2020-ci il .....	328

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSANIN "FIGARO" QƏZETİNƏ MÜSAHİBƏSİ 24 oktyabr 2020-ci il .....	344
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ABŞ-IN "FOX NEWS" TELEVİZİYA KANALINA MÜSAHİBƏSİ 25 oktyabr 2020-ci il .....	354
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTALİYANIN RAI-1 TELEVİZİYA KANALINA MÜSAHİBƏ VERİR 26 oktyabr 2020-ci il .....	369
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN INTERFAKS AGENTLİYİNƏ MÜSAHİBƏ VERİR 28 oktyabr 2020-ci il .....	374
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYANIN ARD TELEVİZİYA KANALINA MÜSAHİBƏSİ 28 oktyabr 2020-ci il .....	399
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTALİYANIN "LA REPUBBLICA" QƏZETİNƏ MÜSAHİBƏ VERİR 2 noyabr 2020-ci il .....	411
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV EFE İNFORMASIYA AGENTLİYİNƏ MÜSAHİBƏ VERİR 4 noyabr 2020-ci il .....	417
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV "BBC NEWS" A MÜSAHİBƏ VERİR 6 noyabr 2020-ci il .....	427
<b>7. Telefon zəngləri, videokonfrans formatında görüş</b>	
TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB 27 sentyabr 2020-ci il .....	449
FRANSА RESPUBLİKASININ PREZİDENTİ EMMANUEL MAKRON AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB 27 sentyabr 2020-ci il .....	450
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ BMT-NİN BAŞ KATİBİ ANTONIO QUTERREŞ ARASINDA VİDEOKONFRANS FORMATINDA GÖRÜŞ OLUB 28 sentyabr 2020-ci il .....	451
ALMANİYA KANSLERİ ANGELA MERKEL AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB 29 sentyabr 2020-ci il .....	453
QƏTƏR DÖVLƏTİNİN ƏMİRİ TƏMİM BİN HƏMƏD AL TANI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB 29 sentyabr 2020-ci il .....	455
AVROPA İTTİFAQI ŞURASININ PREZİDENTİ ŞARL MİŞEL AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB 30 sentyabr 2020-ci il .....	456
BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKO AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB 1 oktyabr 2020-ci il .....	458
FRANSА PREZİDENTİ EMMANUEL MAKRON AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB 2 oktyabr 2020-ci il .....	459
İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ HƏSƏN RUHANI AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB 6 oktyabr 2020-ci il .....	460
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERAŞİYASININ PREZİDENTİ VLADİMİR PUTİNƏ TELEFONLA ZƏNG EDİB 7 oktyabr 2020-ci il .....	461

- FRANSA PREZİDENTİ EMMANUEL MAKRON  
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ  
TELEFONLA ZƏNG EDİB ..... 462
- 9 oktyabr 2020-ci il .....
- AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MİLLİ  
QƏHRƏMAN, QUBADLININ AZADLIĞI UĞRUNDĀ ŞƏHİD  
OLMUS ŞÜKÜR HƏMİDOVUN ATASI NƏRİMƏN  
HƏMİDOVLA TELEFONLA DANIŞIB ..... 463
- 23 oktyabr 2020-ci il .....
- AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
RƏCƏB TAYYİB ƏRDOĞANA TELEFONLA ZƏNG EDİB ..... 464
- 29 oktyabr 2020-ci il .....
- AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVLƏ RUSİYA  
FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN  
ARASINDA TELEFON DANIŞIĞI OLUB ..... 465
- 2 noyabr 2020-ci il .....
- AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ RUSİYA  
PREZİDENTİ VLADİMİR PUTİN VİDEOKONFRANS  
FORMATINDA GÖRÜŞÜBLƏR ..... 466
- 10 noyabr 2020-ci il .....
- AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV RUSİYA FEDERASIYASININ PREZİDENTİ  
VLADİMİR PUTİNƏ TELEFONLA ZƏNG EDİB ..... 469
- 10 noyabr 2020-ci il .....
- AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEVLƏ TÜRKİYƏ RESPUBLİKASININ  
PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN ARASINDA  
TELEFON DANIŞIĞI OLUB ..... 470
- 10 noyabr 2020-ci il .....
- RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR  
PUTİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEVƏ TELEFONLA ZƏNG EDİB ..... 471
- 14 noyabr 2020-ci il .....

- AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV İLƏ RUSİYA FEDERASIYASININ  
PREZİDENTİ VLADİMİR PUTİN ARASINDA TELEFON  
DANIŞIĞI OLUB ..... 472
- 24 noyabr 2020-ci il .....
- 8. Səfirlərin etimadnamələrinin qəbul edilməsi və  
nümayəndə heyətlərinin qəbulları**
- AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAKİSTANIN  
AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN  
ETİMADNAMƏSİNİ QƏBUL EDİB ..... 473
- 29 sentyabr 2020-ci il .....
- AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN  
XARİCİ İŞLƏR NAZİRİNİN BAŞÇILIQ ETDİYİ  
NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB ..... 478
- 6 oktyabr 2020-ci il .....
- AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN  
SƏDRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ  
QƏBUL EDİB ..... 480
- 19 oktyabr 2020-ci il .....
- AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN  
BAŞ OMBUDSMANINI QƏBUL EDİB ..... 483
- 22 oktyabr 2020-ci il .....
- AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ  
İLHAM ƏLİYEV İRAN PREZİDENTİNİN XÜSÜSİ  
NÜMAYƏNDƏSİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ  
HEYƏTİNİ QƏBUL EDİB ..... 486
- 28 oktyabr 2020-ci il .....
- AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN  
XARİCİ İŞLƏR NAZİRİNİN BAŞÇILIQ ETDİYİ  
NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB ..... 489
- 1 noyabr 2020-ci il .....

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKDİLİ DÖVLƏTLƏRİN ƏMƏKDAŞLIQ ŞURASININ BAŞ KATIBİNİ, TÜRKİYƏNİN ODALAR VƏ BORSALAR BİRLİYİNİN PREZİDENTİNİ, ÖZBƏKİSTANIN TİCARƏT VƏ SƏNAYE PALATASININ SƏDRİNİ VƏ QIRGİZİSTANIN TİCARƏT VƏ SƏNAYE PALATASININ PREZİDENTİNİ QƏBUL EDİB 2 noyabr 2020-ci il.....	493
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN KEÇMİŞ BAŞ NAZİRİ BİNƏLİ YILDİRİMİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB 2 noyabr 2020-ci il.....	499
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN XARİCİ İŞLƏR VƏ MİLLİ MÜDAFİƏ NAZİRLƏRİNİ QƏBUL EDİB 8 noyabr 2020-ci il.....	502
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN XARİCİ İŞLƏR, MİLLİ MÜDAFİƏ NAZİRLƏRİNİ VƏ MİLLİ KƏŞFİYYAT İDARƏSİNİN RƏİSİNİ QƏBUL EDİB 10 noyabr 2020-ci il.....	504
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV NİDERLANDIN AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ SOFIİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB 18 noyabr 2020-ci il.....	507
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN MÜDAFİƏ NAZİRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB 21 noyabr 2020-ci il.....	511
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYANIN XARİCİ İŞLƏR NAZİRİ SERGEY LAVROVU QƏBUL EDİB 21 noyabr 2020-ci il.....	514

9. Üçtərəfli bayanatın imzalanması, Ermənistanın kapitulyasiyası AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ERMƏNİSTAN RESPUBLİKASININ BAŞ NAZİRİ VƏ RUSİYA FEDERASIYASININ PREZİDENTİNİN BƏYANATI 10 noyabr 2020-ci il.....	518
<b>10. İşğaldan azad edilmiş rayonlara səfərlər</b>	
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVƏ İŞĞALDAN AZAD EDİLMİŞ FÜZULİ VƏ CƏBRAYIL RAYONLARINDA, O CÜMLƏDƏN FÜZULİ VƏ CƏBRAYIL ŞƏHƏRLƏRİNĐƏ OLUBLAR 16 noyabr 2020-ci il.....	520
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV VƏ BİRİNCİ XANIM MEHRİBAN ƏLİYEVƏ İŞĞALDAN AZAD EDİLMİŞ AĞDAM ŞƏHƏRİNĐƏ OLUBLAR 23 noyabr 2020-ci il.....	530
<b>11. Azad edilmiş rayonların idarəsi və bərpası haqqında</b>	
AZƏRBAYCAN RESPUBLİKASININ İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİNĐƏ MÜVƏQQƏTİ XÜSÜSİ İDARƏETMƏNİN TƏŞKİLLİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 29 oktyabr 2020-ci il .....	540
ƏHMƏDBƏYLİ-FÜZULİ-ŞUŞA AVTOMOBİL YOLUNUN LAYİHƏLƏNDİRİLMƏSİ VƏ TİKINTİSİ İLƏ BAĞLI TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRNİCAMI 17 noyabr 2020-ci il.....	544

AZƏRBAYCAN RESPUBLİKASININ İŞĞALDAN AZAD EDİLMİŞ  
ƏRAZİLƏRİNDE MƏSƏLƏLƏRİN MƏRKƏZLƏŞDİRİLMİŞ  
QAYADA HƏLİ İLƏ BAĞLI ƏLAQƏLƏNDİRİMƏ QƏRARGAHININ  
YARADIMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI  
PREZİDENTİNİN SƏRƏNCAMI

24 noyabr 2020-ci il..... 546

BƏRDƏ-AĞDAM DƏMİR YOLU XƏTTİNİN  
LAYİHƏLƏNDİRİLMƏSİ VƏ TİKINTİSİ İLƏ BAĞLI  
TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI  
PREZİDENTİNİN SƏRƏNCAMI

24 noyabr 2020-ci il..... 549

#### 12. Ali hərbi rütbələrin verilməsi haqqında

H.İ.MİRZƏYEVƏ GENERAL-LEYTENANT ALİ HƏRBİ  
RÜTBƏSİNİN VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN  
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

17 oktyabr 2020-ci il..... 551

K.Ə.SEYİDOVA GENERAL-MAYOR ALİ HƏRBİ RÜTBƏSİNİN  
VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI  
PREZİDENTİNİN SƏRƏNCAMI

20 noyabr 2020-ci il..... 552

#### 13. Qələbə münasibəti ilə orden və medallar və Qələbə gününün təsis edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ "VƏTƏN MÜHARİBƏSİ  
QƏHRƏMANI" ADININ TƏSIS EDİLMƏSİ HAQQINDA  
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

26 noyabr 2020-ci il..... 553

AZƏRBAYCAN RESPUBLİKASININ "VƏTƏN MÜHARİBƏSİ  
QƏHRƏMANI" ADI HAQQINDA ƏSASNAMƏ

1 dekabr 2020-ci il..... 554

"VƏTƏN MÜHARİBƏSİNDE QƏLƏBƏ MÜNASİBƏTİLƏ  
AZƏRBAYCAN RESPUBLİKASININ ORDEN VƏ MEDALLARININ  
TƏSIS EDİLMƏSİ İLƏ ƏLAQƏDAR "AZƏRBAYCAN  
RESPUBLİKASININ ORDEN VƏ MEDALLARININ TƏSIS EDİLMƏSİ  
HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDΑ  
DƏYİŞİKLIK EDİLMƏSİ BARƏDƏ" AZƏRBAYCAN  
RESPUBLİKASININ 2020-Cİ İL 26 NOYABR TARİXLİ  
204-VİQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ HAQQINDA  
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI  
1 dekabr 2020-ci il..... 556

"AZƏRBAYCAN RESPUBLİKASININ "VƏTƏN  
MÜHARİBƏSİ QƏHRƏMANI" ADININ TƏSIS EDİLMƏSİ  
HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASININ 2020-Cİ İL  
26 NOYABR TARİXLİ 205-VİQD NÖMRƏLİ QANUNUNUN  
TƏTBİQİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI  
PREZİDENTİNİN FƏRMANI

1 dekabr 2020-ci il..... 558

AZƏRBAYCAN RESPUBLİKASININ "ZƏFƏR"  
ORDENİNİN STATUTU

1 dekabr 2020-ci il..... 560

AZƏRBAYCAN RESPUBLİKASININ "QARABAĞ"  
ORDENİNİN STATUTU

1 dekabr 2020-ci il..... 561

"CƏSUR DÖYÜŞÜ" AZƏRBAYCAN RESPUBLİKASININ  
MEDALI HAQQINDA ƏSASNAMƏ

1 dekabr 2020-ci il..... 562

"SUQOVUŞANIN AZAD OLUNMASINA GÖRƏ"  
AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI HAQQINDA  
ƏSASNAMƏ

1 dekabr 2020-ci il..... 563

"XOCAVƏNDİN AZAD OLUNMASINA GÖRƏ"  
AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI HAQQINDA  
ƏSASNAMƏ

1 dekabr 2020-ci il..... 564

“FÜZULİNİN AZAD OLUNMASINA GÖRƏ” AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI HAQQINDA ƏSASNAMƏ 1 dekabr 2020-ci il.....	565
“ZƏNGİLANIN AZAD OLUNMASINA GÖRƏ” AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI HAQQINDA ƏSASNAMƏ 1 dekabr 2020-ci il.....	566
“QUBADLININ AZAD OLUNMASINA GÖRƏ” AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI HAQQINDA ƏSASNAMƏ 1 dekabr 2020-ci il.....	567
“ŞUŞANIN AZAD OLUNMASINA GÖRƏ” AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI HAQQINDA ƏSASNAMƏ 1 dekabr 2020-ci il.....	568
“KƏLBƏCƏRİN AZAD OLUNMASINA GÖRƏ” AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI HAQQINDA ƏSASNAMƏ 1 dekabr 2020-ci il.....	569
“AĞDAMIN AZAD OLUNMASINA GÖRƏ” AZƏRBAYCAN RESPUBLİKASI MEDALI HAQQINDA ƏSASNAMƏ 1 dekabr 2020-ci il.....	570
“LAÇININ AZAD OLUNMASINA GÖRƏ” AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI HAQQINDA ƏSASNAMƏ 1 dekabr 2020-ci il.....	571
“VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKİ” AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI HAQQINDA ƏSASNAMƏ 1 dekabr 2020-ci il.....	572
“VƏTƏN MÜHARİBƏSİNDE ARXA CƏBHƏDƏ XİDMƏTLƏRƏ GÖRƏ” AZƏRBAYCAN RESPUBLİKASININ MEDALI HAQQINDA ƏSASNAMƏ 1 dekabr 2020-ci il.....	573

<b>14. Tarixi toponimlərin bərpa edilməsi haqqında</b>	
AZƏRBAYCAN RESPUBLİKASININ TƏRTƏR RAYONUNUN MADAGİZ KÖNDİNİN SUQOVUŞAN KÖNDİ ADLANDIRILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 6 oktyabr 2020-ci il .....	574
AZƏRBAYCAN RESPUBLİKASININ XOCAVƏND RAYONUN VƏNG KÖNDİNİN ÇİNARLI KÖNDİ ADLANDIRILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 27 oktyabr 2020-ci il .....	575
AZƏRBAYCAN RESPUBLİKASININ XOCALI RAYONUN QUŞCUBABA KÖNDİNİN BAHARLI KÖNDİ ADLANDIRILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 20 noyabr 2020-ci il .....	576
AZƏRBAYCAN RESPUBLİKASININ XOCAVƏND RAYONUN TSAKURİ KÖNDİNİN HÜNƏRLİ KÖNDİ ADLANDIRILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 20 noyabr 2020-ci il .....	577
<b>15. Ermənistanın təcavüzü nəticəsində dayan zərərin qiymətləndirilməsi və aradan qaldırılması haqqında</b>	
2020-Cİ İL SENTYABRIN 27-DƏN BAŞLAYARAQ ERMƏNİSTAN RESPUBLİKASI SİLİHLİ QÜVVƏLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNƏ TƏCAVÜZÜ NƏTİCƏSİNDE MÜLKİ ƏHALİYƏ, DÖVLƏT ƏMLAKINA, O CÜMLƏDƏN INFRASTRUKTUR OBYEKTLƏRİNƏ, HABELƏ SAHİBKARLIQ FƏALİYYƏTİ SUBYEKTLƏRİNƏ DƏYİMİŞ ZİYANIN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ ARADAN QALDIRILMASI İLƏ BAĞLI TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 6 noyabr 2020-ci il.....	578

<b>16. Zəfər gününün təsis edilməsi, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında</b>	
"AZƏRBAYCAN RESPUBLİKASINDA ZƏFƏR GÜNÜNÜN TƏSIS EDİLMƏSİ HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2020-Cİ İL 2 DEKABR TARİXLİ 2312 NÖMRƏLİ SƏRƏNCAMININ LƏĞV EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI	
3 dekabr 2020-ci il.....	581
<b>AZƏRBAYCAN RESPUBLİKASINDA ZƏFƏR GÜNÜNÜN TƏSIS EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI</b>	
3 dekabr 2020-ci il.....	582
<b>BAKİ ŞƏHƏRİNDƏ VƏTƏN MÜHARİBƏSİ MEMORİAL KOMPLEKSİNİN VƏ ZƏFƏR MUZEYİNİN YARADILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI</b>	
3 dekabr 2020-ci il.....	585
<b>17. Anim gününün təsisi və şəhidlərin xatırəsinin yad edilməsi haqqında</b>	
AZƏRBAYCAN RESPUBLİKASINDA ANIM GÜNÜNÜN TƏSIS EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI	
2 dekabr 2020-ci il.....	586
VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATIRƏSİNİN YAD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI	
3 dekabr 2020-ci il.....	588
<b>18. Prezidentin məktub və müraciətləri</b>	
NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVLƏRİNƏ	
2 oktyabr 2020-ci il.....	589

BOSNIYA VƏ HERSEHQVİNANIN RƏYASƏT HEYƏTİNİN SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB ŞEFİK CAFEROVİÇƏ	
2 oktyabr 2020-ci il.....	591
TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA	
3 oktyabr 2020-ci il.....	593
XXIII AVRASİYA İQTİSADİ ZİRVƏ TOPLANTISININ İŞTİRAKÇILARINA	
6 oktyabr 2020-ci il.....	595
TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA	
26 oktyabr 2020-ci il.....	597
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ YENİ SEÇİLMİŞ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB COZEF BAYDENƏ	
9 noyabr 2020-ci il.....	599
<b>19. Prezidentin poqtundan: yerli və beynəlxalq elitanın nümayəndələri və təşkilatların müraciəti</b>	
BOSNIYA VƏ HERSEHQVİNANIN RƏYASƏT HEYƏTİNİN SƏDRİ ŞEFİK CAFEROVİÇDƏN	
29 sentyabr 2020-ci il .....	601
AZƏRBAYCANDAKI DİNİ KONFESSİYALARIN RƏHBƏRLƏRİNĐƏN	
30 sentyabr 2020-ci il .....	602
BÖYÜK BRITANIYA PARLAMENTİNİN İCMALAR PALATASININ ÜZVÜ, AZƏRBAYCANLA DOSTLUQ QRUPUNUN SƏDRİ BOB BLƏKMƏNDƏN	
3 oktyabr 2020-ci il .....	606
MONTENEQRONUN SABİQ PREZİDENTİ FILİP VUYANOVİÇDƏN	
5 oktyabr 2020-ci il.....	608

**ƏDİRΝ BƏLƏDİYYƏ MƏCLİSİNDEKİ SİYASİ  
PARTİYALARIN QRUP RƏHBƏRLƏRİNĐƏN**

*8 oktyabr 2020-ci il..... 610*

**ÜMUMDÜNYA ELM VƏ İNCƏSƏNƏT AKADEMİYASININ  
PREZİDENTİ VƏ BAŞ İCRAÇI DİREKTORU QARRİ  
YAKOBSDAN**

*9 oktyabr 2020-ci il..... 611*

**NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ  
ŞÖVKƏT ƏZİZDƏN**

*11 oktyabr 2020-ci il..... 612*

**2014-2015-Cİ İLLƏRDƏ QIRĞIZİSTANIN BAŞ NAZİRİ  
COMART OTORBAYEVDƏN**

*12 oktyabr 2020-ci il..... 613*

**TÜRKSOY-UN BAŞ KATİBİ DÜSEN KASEİNOVDAN**

*12 oktyabr 2020-ci il..... 614*

**NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ  
SALİ BERİŞADAN**

*12 oktyabr 2020-ci il..... 615*

**2009-2011-Cİ İLLƏRDƏ XORVATİYANIN BAŞ NAZİRİ,  
NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ  
YADRANKA KOSORDAN**

*12 oktyabr 2020-ci il..... 616*

**2001-2002-Cİ İLLƏRDƏ BOSNİYA VƏ HERSEHQOVİNANIN  
BAŞ NAZİRİ, 2012-2015-Cİ İLLƏRDƏ BAŞ NAZİRİN  
MÜAVİNİ VƏ XARİCİ İŞLƏR NAZİRİ, NİZAMİ GÖNCƏVİ  
BEYNƏLXALQ MƏRKƏZİNİN QÖYYUMULAR ŞURASININ  
ÜZVÜ ZLATKO LAQUMCİYADAN**

*12 oktyabr 2020-ci il..... 617*

**ƏRƏB DÖVLƏTLƏRİ LİQASININ SABİQ BAŞ KATİBİ  
ƏMR MUSA VƏ SƏUDİYYƏ ƏRBİSTANI KRALLIĞININ  
ŞAHZADƏSİ TURKİ AL FAYSLARDAN**

*13 oktyabr 2020-ci il..... 619*

**2009-2010-CU İLLƏRDƏ ÇEXİYA RESPUBLİKASININ BAŞ  
NAZİRİ, NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN  
ÜZVÜ YAN FİSERDƏN**

*13 oktyabr 2020-ci il..... 621*

**1997-2002-Cİ İLLƏRDƏ BOLQARİSTANIN PREZİDENTİ  
PETAR STOYANOVDAN VƏ 2010-2012-Cİ İLLƏRDƏ  
GÜRCÜSTANIN BAŞ NAZİRİNİN MÜAVİNİ, 2008-Cİ İLDƏ  
XARİCİ İŞLƏR NAZİRİ EKA TKESELAŞVİLİDƏN**

*13 oktyabr 2020-ci il..... 622*

**NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ  
DALİA İTZİKDƏN**

*13 oktyabr 2020-ci il..... 624*

**DÜNYANIN BİR SIRA TANINMIŞ ŞAIR VƏ  
YAZICIYLARINDAN**

*14 oktyabr 2020-ci il..... 625*

**İTALİYANIN SABİQ XARİCİ İŞLƏR NAZİRİ FRANKO  
FRATTİNİDƏN**

*14 oktyabr 2020-ci il..... 627*

**NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİ İLƏ  
ƏMƏKDAŞLIQ EDƏN YUNANİSTANLI  
AKADEMİKLƏRDƏN**

*14 oktyabr 2020-ci il..... 628*

**NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN  
ÜZVLƏRİNDƏN**

*15 oktyabr 2020-ci il..... 630*

**XORVATİYANIN SABİQ PREZİDENTİ STEPAN MESİÇDƏN**

*15 oktyabr 2020-ci il..... 631*

**İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ 9-CU BAŞ KATİBİ,  
NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ  
EKMƏLƏDDİN İHSANOĞLU'DAN**

*15 oktyabr 2020-ci il..... 632*

XXIII AVRASİYA İQTİSADİ ZİRVƏ GÖRÜŞÜNÜN  
İŞTİRAKÇILARINDAN

15 oktyabr 2020-ci il ..... 634

TÜRKİYƏNİN 39-CU XARİCİ İŞLƏR NAZİRİ,  
2002-2011-Cİ İLLƏRDƏ TÜRKİYƏ BÖYÜK MİLLƏT  
MƏCLİSİNİN ÜZVÜ, NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ  
MƏRKƏZİNİN ÜZVÜ YAŞAR YAKIŞDAN  
15 oktyabr 2020-ci il ..... 635

1997-1998-Cİ İLLƏRDƏ MOLDOVA RESPUBLİKASININ  
PREZİDENTİ, NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ  
MƏRKƏZİNİN ÜZVÜ PETRU LUÇİNSKİDƏN  
16 oktyabr 2020-ci il ..... 636

“AZƏRBAYCANIN DOSTLARI” SOSİAL ŞƏBƏKƏSİNİN  
RƏHBƏRİ MALİK AYYUB SUMBALDAN  
17 oktyabr 2020-ci il ..... 638

MOLDOVANIN SABİQ BAŞ NAZİRİ KIRILL QABURİÇDƏN  
17 oktyabr 2020-ci il ..... 639

RUMANİYANIN SABİQ BAŞ NAZİRİ PETRE ROMANDAN  
18 oktyabr 2020-ci il ..... 640

NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN  
HƏMSƏDRƏLƏRİNDƏN  
18 oktyabr 2020-ci il ..... 641

TÜRKİYƏ PALATALAR VƏ BİRJALAR BİRLİYİNİN SƏDRİ  
TÜRK TİCARƏT VƏ SƏNAYE PALATASININ SƏDRİ RİFAT  
HİSARCIKLIOĞLU DAN  
19 oktyabr 2020-ci il ..... 642

İTALİYA-AZƏRBAYCAN TİCARƏT PALATASININ  
(ITAZERCOM) PREZİDENTİ MANUELA TRALDİDƏN  
19 oktyabr 2020-ci il ..... 643

TÜRKİYƏ RESPUBLİKASININ CÜMHURİYYƏT XALQ  
PARTİYASININ SƏDRİ KAMAL KILIÇDAROĞLU DAN  
20 oktyabr 2020-ci il ..... 645

2014-2018-Cİ İLLƏRDƏ BOSNIYA VƏ HERSEHQVİNANIN  
RƏYASƏT HEYƏTİNİN ÜZVÜ MLADEN İVANIÇDƏN  
21 oktyabr 2020-ci il ..... 647

NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN  
ÜZVLƏRİNDƏN  
22 oktyabr 2020-ci il ..... 648

TÜRKİYƏ, BÖYÜK BRİTANIYA, İTALİYA VƏ  
PORTUQALIYADAN OLAN KİNEMATOQRAFLARDAN  
23 oktyabr 2020-ci il ..... 649

1994-2005-Cİ İLLƏRDƏ UKRAYNANIN PREZİDENTİ  
LEONİD KUÇMADAN, ABŞ-IN NYU-YORK ŞƏHƏRİNDƏKİ  
YƏHÜDİ İRSİ MUZEYİNİN QÖYYÜMLAR ŞURASI  
SƏDRİNİN MÜAVİNİ ABRAHAM FOKSMANDAN  
23 oktyabr 2020-ci il ..... 650

“ÇAYTMATOV ADINA BEYNƏLXALQ İSSİK-KUL  
FORUMU” İCTİMAİ BİRLİYİNİN ÜZVLƏRİNDƏN  
26 oktyabr 2020-ci il ..... 651

GÜRCÜSTANDA YAŞAYAN BİR QRUP AZƏRBAYCANLI  
DİN XADİMLƏRİNDƏN  
27 oktyabr 2020-ci il ..... 654

ÖZBƏKİSTANIN QADIN ŞAIRLƏRİNDƏN  
29 oktyabr 2020-ci il ..... 656

NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN  
ÜZVLƏRİNDƏN  
1 noyabr 2020-ci il ..... 659

ŞAMAXI RAYONUNUN RUS İCMASINDAN  
2 noyabr 2020-ci il ..... 661

TÜRKİYƏNİN 11-Cİ PREZİDENTİ ABDULLAH GÜLDƏN  
9 noyabr 2020-ci il ..... 664

LATVIYA RESPUBLİKASININ SABIQ PREZİDENTİ, NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN HƏMSƏDRİ VAYRA VİKE-FREYBERQADAN 9 noyabr 2020-ci il.....	665
QIRGİZİSTANIN SABIQ BAŞ NAZİRİ, NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ COMART OTORBAYEVDƏN 9 noyabr 2020-ci il.....	666
"MÜASİR DÜNYANIN PROBLEMLƏRİ: NİFRƏTƏ ÇAĞIRIŞ, TERROR, EKSTREMİZM, İSLAMOFİBİYA VƏ ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI TƏCAVÜZÜ" MÖVZUSUNDA ONLAYN BEYNƏLXALQ KONFRANSIN İŞTİRAKÇILARINDAN 10 noyabr 2020-ci il.....	667
AZƏRBAYCANDA YAŞAYAN XALQLARIN NÜMAYƏNDƏLƏRİNDƏN 10 noyabr 2020-ci il.....	671
QIRGİZİSTAN ŞAIRLARI OMOR SULTANOV, AİDA EGEMVERDİYEVA VƏ ALTINAY TEMİROVADAN 10 noyabr 2020-ci il.....	674
AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN PREZİDENTİ SAHİL QASIMOVdan 11 noyabr 2020-ci il.....	676
AMERİKA-AZƏRBAYCAN QARABAĞ ATLARININ XİLASI BİRLİYİNİN SƏDRİ SAMİR NOVRUZOVdan 11 noyabr 2020-ci il.....	678
"ÜMUMDÜNYA TÜRK XALQLARI ASSAMBLEYASI" BEYNƏLXALQ TƏŞKİLATININ PREZİDENTİ YERMENTAY SULTANMURATDAN 11 noyabr 2020-ci il.....	679
QIRGİZİSTAN MİLLİ YAZICIALAR BİRLİYİNİN SƏDRİ NURLAN KALİBEKOVDAN 11 noyabr 2020-ci il.....	680

BAKİ VƏ AZƏRBAYCAN YEPARXİYASININ ARXIYEPİSKOPU ALEKSANDR İŞEİNDƏN 11 noyabr 2020-ci il.....	682
İNQUŞETİYA RESPUBLİKASININ SABIQ PREZİDENTİ RUSLAN AUŞEVĐOQN 11 noyabr 2020-ci il.....	683
ALBANIYANIN SABIQ PREZİDENTİ VƏ BAŞ NAZİRİ SALİ BERİŞADAN 11 noyabr 2020-ci il.....	684
QAZAXİSTANIN XALQ YAZICIISI OLIJS SÜLEYMENOVdan 11 noyabr 2020-ci il.....	685
RUSİYA FEDERASIYASI FEDERAL MƏCLİSİNİN FEDERASIYA ŞURASI SƏDRİNİN MÜAVİNİ İLYAS UMAXANOVdan 12 noyabr 2020-ci il.....	686
"TEKFEN İNŞAAT" ŞİRKƏTİNİN İDARƏ HEYƏTİNİN SƏDRİ LEVENT KAFKAZLIDAN 12 noyabr 2020-ci il.....	687
"TEKFEN HOLDİNG" ŞİRKƏTLƏR QRUPUNUN İDARƏ HEYƏTİNİN SƏDRİ MURAT GİGİNDƏN 12 noyabr 2020-ci il.....	688
DÖVLƏTLƏRARASI AVİASIYA ŞURASININ PREZİDENTİ, DÖVLƏTLƏRARASI AVİASIYA KOMİTƏSİNİN SƏDRİ TATYANA ANODİNADAN 12 noyabr 2020-ci il.....	689
ÜMUMDÜNYA İSLAM XEYİYYƏ TƏŞKİLATI ASİYA MÜŞƏLMANLARI KOMİTƏSİNİN DİREKTORLAR ŞURASININ SABIQ SƏDRİ ADİL ABDULLAH ƏL-FƏLAHDAN 12 noyabr 2020-ci il.....	690

İESCO-NUN SABIQ BAŞ DİREKTORU NİZAMI GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ ƏBDÜLƏZİZ BİN OSMAN ƏL-TUVHEYCRİDƏN 12 noyabr 2020-ci il.....	692	"RUSİYA AZƏRBAYCANLILARININ RİGİONLARARASI ASSOSIASİYASI" NİN MƏŞVƏRƏT ŞURASINDAN 16 noyabr 2020-ci il.....	704
QIRÇIZ RESPUBLİKASININ JOQORKU KENEŞİNİN AZƏRBAYCAN-QIRÇIZİSTAN DOSTLUQ QRUPUNUN RƏHBƏRİ TAZABEK İKRAMOVdan 12 noyabr 2020-ci il.....	693	NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ HİMİKƏT ÇƏTİNDƏN 16 noyabr 2020-ci il.....	709
BEYNƏLXALQ TÜRK AKADEMİYASININ PREZİDENTİ DARXAN KİDIRƏLİDƏN 12 noyabr 2020-ci il.....	694	AZƏRBAYCAN - MONTENEQRO İQTİSADİ VƏ MƏDƏNİ ƏLAQƏLƏR MƏRKƏZİNİN DİREKTORU SEYRAN MİRZƏZADƏDƏN 16 noyabr 2020-ci il .....	711
TÜRKSOY-UN BAŞ KATİBİ DÜSEN KASEİNOVDAN 13 noyabr 2020-ci il.....	695	MÜSƏLMAN ALİMLƏRİ BEYNƏLXALQ BİRLİYİNİN SƏDRİ VƏ BAŞ KATİBİNDƏN 16 noyabr 2020-ci il.....	715
ƏFQANİSTANIN AZƏRBAYCANDAKI SABIQ SƏFİRİ MƏHƏMMƏD TAQİ XƏLLİLİDƏN 13 noyabr 2020-ci il.....	696	İSLAM ƏMƏKDASLIQ TƏŞKİLATININ 9-CU BAŞ KATİBİ, NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN ÜZVÜ EKMƏLƏDƏN İHSANOĞLUdan 17 noyabr 2020-ci il.....	717
QAFAQAZ MƏNSƏLİ DAĞ YƏHUDİLƏRİNİN ÜMUMİSRAIL BİRLİYİNİN SƏDRİ, DAĞ YƏHUDİLƏRİNİN PARLAMENT LOBBİSİNİN BAŞ DİREKTORU PAVEL YELİZAROVdan 13 noyabr 2020-ci il.....	697	ARGENTİNA RESPUBLİKASININ İSLAM MƏRKƏZİNİN PREZİDENTİ ANİBAL BAÇİR BAKİR VƏ BAŞ KATİBİ HÜSEYN AJARDAN 17 noyabr 2020-ci il.....	718
BÖYÜK BRİTANIYA PARLAMENTİNDƏ AZƏRBAYCANLA DOSTLUQ QRUPUNUN SƏDRİ BOB BLƏKMƏNDƏN 13 noyabr 2020-ci il.....	698	GUAM-İN BAŞ KATİBİ ALTAY ƏFƏNDİYEVDƏN 17 noyabr 2020-ci il.....	719
AVSTRALİYA AZƏRBAYCAN ASSOSIASİYASININ SƏDRİ MIKAYİL OYTADAN 13 noyabr 2020-ci il .....	700	MİSİR-AZƏRBAYCAN DOSTLUQ CƏMIYYƏTİNİN İDARƏ HEYƏTİ VƏ TƏSİSÇİLƏRİNDƏN 18 noyabr 2020-ci il.....	721
BEYNƏLXALQ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ GÜNEY ƏFƏNDİYEVADAN 14 noyabr 2020-ci il.....	701	BÖYÜK BRİTANIYA PARLAMENTİNDƏ AZƏRBAYCANLA DOSTLUQ QRUPUNUN SƏDRİ BOB BLƏKMƏNDƏN 20 noyabr 2020-ci il.....	723
"GEMMS" QRUPUN LAYİHƏ RƏHBƏRİ PANOS PROTOPSALTİSDƏN 14 noyabr 2020-ci il.....	703	LATVIYA RESPUBLİKASININ SABIQ PREZİDENTİ, NİZAMİ GÖNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN HƏMSƏDRİ VAYRA VİKE-FREYBERQADAN 20 noyabr 2020-ci il.....	724

İRAQ PARLAMENTİNİN DEPUTATI MUXTAR MAHMUD ƏL-MUSƏVİDƏN 20 noyabr 2020-ci il.....	726	RUSİYA FEDERASIYASI MÜSÖLMANLARININ RUHANI İDARƏSİNİN VƏ RUSİYA MÜFTİLƏR ŞURASININ SƏDRİ ŞEYX RAVİL QAYNUTDİNĐƏN 26 noyabr 2020-ci il.....	744
AĞDAMIN BİR QRUP ZİYALISINDAN 20 noyabr 2020-ci il.....	727	“ƏL-ƏZHƏR” DİNİ MÜƏSSİSƏSİNİN BÖYÜK ALİMLƏR ŞURASININ ÜZVÜ PROFESSOR ƏLİ CUMƏDƏN 27 noyabr 2020-ci il.....	746
TÜRKİYƏ RESPUBLİKASININ SABİQ BAŞ NAZİRİ, TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SABİQ SƏDRİ BİNƏLİ YILDIRIMDAN 20 noyabr 2020-ci il.....	732	AZƏRBAYCANDA RUSİYALI HƏMVƏTƏNLƏRİN İCTİMAİ TƏŞKİLATLARINI ƏLAQƏLƏNDİRƏMƏ ŞURASINDAN 27 noyabr 2020-ci il.....	747
RUMINIYANIN SABİQ XARİCİ İŞLƏR NAZİRİ, AVROPA PARLAMENTİNİN SABİQ ÜZVÜ RAMONA NİKOL MANESKUDAN 20 noyabr 2020-ci il.....	734	“AZƏRBAYCAN-BOLQARISTAN DOSTLUĞUNUN İNKİŞAFINA KÖMƏK” İCTİMAİ BİRLİYİNİN SƏDRİ MARIYA PAVLOVNA HÜSEYNÖVA-ATANASOVADAN 28 noyabr 2020-ci il.....	749
BÖYÜK BRİTANIYANIN “ITE GROUP” ŞİRKƏTİNİN İCRƏÇİ DİREKTORU EDVARD STRAHANDAN 23 noyabr 2020-ci il.....	735	MOLDOVA AZƏRBAYCANLILARI KONQRESİ ŞURASININ ÜZVLƏRİNDƏN 28 noyabr 2020-ci il.....	751
AZƏRBAYCANIN RUS İCMASINDAN 23 noyabr 2020-ci il.....	737	AVROPA MÜSÖLMAN FORUMUNUN PREZİDENTİ VƏ İDARƏ HEYƏTİNİN ÜZVLƏRİNDƏN 28 noyabr 2020-ci il.....	753
“BOSNİ İNTERNATIONAL” BEYNƏLXALQ DEMOKRATİK GƏNCLƏR TƏŞKİLATININ SƏDRİ ERNAD DENİ ÇOMAQADAN 23 noyabr 2020-ci il.....	739	İRAQ PARLAMENTİNİN BAŞ KATİBİ SERVAN A.İŞMÄİLDƏN 30 noyabr 2020-ci il.....	756
İESCO-NUN BAŞ DİREKTORU SALİM BİN MƏHƏMMƏD ƏL-MALİKDƏN 24 noyabr 2020-ci il.....	740	PAKİSTAN SENATININ ÜZVÜ, “CAMAAT-E-İSLAMI PAKİSTAN” PARTİYASININ SƏDRİ SIRAC UL HAQDAN 30 noyabr 2020-ci il.....	757
AZƏRBAYCANDA FƏALİYYƏT GÖSTƏRƏN ŞRİ-LANKALI İŞ ADAMLARINDAN 25 noyabr 2020-ci il.....	741	“CİFAL” QRUPUNUN PREZİDENTİ JİL REMİDƏN 30 noyabr 2020-ci il.....	758
AZƏRBAYCAN UNIVERSİTELƏRİNİN LİVANLI MƏZUNLARINDAN 25 noyabr 2020-ci il.....	743	TÜRKMƏN HƏKİMLƏRİ DƏRNƏYİNİN SƏDRİ MUXTAR FATİH BEYDİLİDƏN 30 noyabr 2020-ci il.....	760

TÜRKİYƏ BÖYÜK MİLLËT MËCLISİNİN DEPUTATI ŞAMİL AYRIMDAN	
30 noyabr 2020-ci il.....	761
İSLAM ƏMƏKDASLIQ TƏŞKİLATININ BAŞ KATIBİ YUSIF BİN ƏHMƏD ƏL-OSAYMINDƏN	
1 dekabr 2020-ci il .....	763
RUSİYANIN AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARI KONFEDERASIYASININ SƏDRİ FAZIL QURBANOVDAN	
2 dekabr 2020-ci il .....	764
BRAZİLİYA FEDERAL SENATININ BİRİNCİ VİTSE- PREZİDENTİ ANTONİO ANASTASIA VƏ FEDERAL KONQRESMEN KLAUDİO KAJADODAN	
2 dekabr 2020-ci il .....	766
BEYNƏLXALQ TÜRK AKADEMİYASININ PREZİDENTİ DARXAN KİDİRƏLİDƏN	
2 dekabr 2020-ci il .....	767
BOLQARISTANDAKI AZƏRBAYCAN DİASPORUNUN ÜZVLƏRİNDƏN	
3 dekabr 2020-ci il .....	769
<b>20. Prezidentin mətbuat xidmətinin məlumatları</b>	
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI	
3 oktyabr 2020-ci il.....	771
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI	
4 oktyabr 2020-ci il.....	772
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI	
19 oktyabr 2020-ci il .....	773
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI	
26 oktyabr 2020-ci il .....	774

PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI	
8 noyabr 2020-ci il.....	775
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI	
18 noyabr 2020-ci il.....	776
<b>21. Zəfər paradi</b>	
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV VƏ TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN VƏ TƏN MÜHƏRİBƏSİNDE QƏLƏBƏYƏ HƏSR OLUNMUŞ ZƏFƏR PARADINDA İŞTİRAK EDİBLƏR	
10 dekabr 2020-ci il .....	777
<b>22. Yerli və xarici jurnalistlər üçün mətbuat konfransı</b>	
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV YERLİ VƏ XARİCİ MİDƏ NÜMAYƏNDƏLƏRİ ÜÇÜN MƏTBUAT KONFRANSI KEÇİRİB	
26 fevral 2021-ci il .....	792
<b>23. Şuşa Bəyannaməsi və prezidentlərin mətbuat üçün bəyanatları</b>	
AZƏRBAYCAN RESPUBLİKASI İLƏ TÜRKİYƏ RESPUBLİKASI ARASINDA MÜTTƏFIQLIK MÜNASİBƏTLƏRİ HAQQINDA ŞUŞA BƏYANNAMƏSİ	
15 iyun 2021-ci il .....	859
AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİNİN MƏTBUAT ÜÇÜN BƏYANATLARI	
15 iyun 2021-ci il .....	866



Nəşriyyatın direktoru: *Səbuhi Qəhrəmanov*  
Naşra məsul: *Rövşən Didavari*  
Texniki redaktor: *Ramilə Şixəliyeva*  
Kompyuter tərtibçisi: *Rəvanə İlmanqızı*  
Bədii tərtibat: *Şəlalə Məmməd*  
Korrektor: *Aynur Orucova*

Formatı: 70x100  $\frac{1}{16}$

Həcmi: 56,5 ç.v.

Tirajı: 300

Ünvan: Bakı şəh., İstiqlaliyyət küç. 28

